

ŞƏKİ



ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



Şəki Azərbaycanın ən qədim şəhərlərindən, yəni insan məskənlərindən biridir. Şəkinin çox zəngin tarixi var... Şəki böyük insanlar – siyasi xadimlər, elm, mədəniyyət xadimləri yetirmişdir. Azərbaycan xalqının fəxri olan Mirzə Fətəli Axundov kimi insan öz həyat yolunu məhz Şəkidən başlamışdır... Şəki bizim Azərbaycan mədəniyyətinin, müsiqisinin, memarlığının inkişafında çox böyük rol oynayıbdır. Amma bunu da təmin edən insanlar olmuşlar. Bu insanlar həm tariximizdə, həm də mədəniyyətimizdə var: Rəşid bəy Əfəndiyev, Salman Mümtaz, Sabit Rəhman, burada bizimlə bərabər, bir yerdə olan böyük şairimiz Bəxtiyar Vahabzadə və bir çox başqaları. Şəki böyük alimlər də yetiribdir. Onlardan biri böyük tarixçi, professor Yaqub Mahmudov – o indi buradadır – bu yaxınlarda həyatdan gedən Yaşar Qarayev, bir çox başqa alimlər Şəkinin yetirmələridir.

**Ümummilli lider
Heydər ƏLİYEV**

Şəkinin çox zəngin tarixi, mədəniyyəti vardır. Şəki
nəinki Azərbaycanda, dünya miqyasında gözəlliyi ilə
seçilən şəhərlərdəndir. Bir çox şəhərlər memarlıq,
yaxud da şəhərsalma baxımından bir-birinə oxşayır.
Şəki elə şəhərdir ki, heç bir şəhərə oxşamır. Buranın
gözəl təbiəti gözəl memarlığı və şəhərsalma
prinsipləri ilə tamamlanır. Şəkinin çox zəngin tarixi,
mədəniyyəti vardır. Şəkinin çox böyük kənd
təsərrüfatı, sənaye potensialı var. Əlbəttə ki, turizm
potensialı da çox böyükdür. Şəkiyə gələn turistlərin
axımı dayanır. Çox istərdim ki, daha da çox qonaq
gəlsin, görsün ki, Azərbaycanda belə gözəl şəhər var.
Şəki şəhəri tarixi, mədəni abidədir. Şəki bizim böyük
sərvətimizdir.

*Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV*

ŞƏKİ

ƏN QƏDİM
ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

Azərbaycan Milli Elmlər Akademiyası
Tarix İnstitutu Elmi Şurasının qərarı ilə çap olunur

Layihə rəhbəri, elmi redaktor və ön sözün müəllifi:

Yaqub Mahmudov

AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi,

Dövlət Mükafatı laureati

Məsul redaktor:

Güntəkin Nəcəfli

Tarix üzrə fəlsəfə doktoru, dosent,

Dövlət Mükafatı laureati

Dizayner və texniki redaktor:

Mehri Xanbabayeva

Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent

Korrektor:

Aynur Orucova

Müəlliflər:

Akademik Yaqub Mahmudov, t.e.d. Tofiq Nəcəfli, t.ü.f.d. Cəbi Bəhramov,
t.e.d., prof. Tofiq Mustafazadə, t.e.d., prof. Camal Mustafayev,
t.e.d., prof. Şahin Fərzəliyev, t.e.d., prof. Mais Əmrəhov,
t.e.d. Ədalət Qasimov, t.ü.f.d., dos. Allahverdi Əlimirzəyev,
t.ü.f.d. Rauf Məlikov, t.ü.f.d. Rəşad Mustafa, t.ü.f.d., dos. Şirinbəy Əliyev,
t.ü.f.d., dos. Elvira Lətifova, t.ü.f.d., dos. Arzu Məmmədova,
t.ü.f.d., dos. Güntəkin Nəcəfli, t.ü.f.d., dos. İrada Məmmədova,
t.ü.f.d., dos. Hacı Həsənov, t.ü.f.d., dos. Ramil Niftəliyev,
t.ü.f.d., dos. Ənvər Məmmədov, t.ü.f.d. Zərinə Cavadova,
t.ü.f.d., dos. Kamran İsləmov, t.ü.f.d., dos. Afaq Tahirova,
t.ü.f.d., dos. İlqar Niftəliyev

Redaksiya heyəti:

Akademik Yaqub Mahmudov (elmi redaktor),
t.ü.f.d., dos. Güntəkin Nəcəfli (məsul redaktor),
professor, AMEA-nın müxbir üzvü Firangiz Əlizadə,
t.e.d. Tofiq Nəcəfli, t.ü.f.d., dos. Cəbi Bəhramov, t.ü.f.d., dos. İrada Əliyeva,
t.e.d., prof. Mais Əmrəhov, t.e.d., prof. Kərim Şükürov,
f.ü.f.d. Cavanşir Feyziyev, t.ü.f.d., dos. Ənvər Məmmədov,
t.ü.f.d., dos. İrada Məmmədova, t.ü.f.d. Zərinə Cavadova,
t.ü.f.d., dos. Elmar Məhərrəmov, t.ü.f.d. Rəşad Mustafa, e.i. Ramin Əlizadə

ŞƏKİ: ən qədim zamanlardan günümüzdək.

Bakı: "Turxan" NPB, 2020. - 708 səhifə (illüstrasiyalı)

Kitabda Azərbaycanın şimal-qərbində qədim dövlətçilik galası olan Şəkinin və onun ətrafindəki Vətən torpaqlarının ən qədim zamanlardan günümüzdək davam edən tarixindən bəhs olunur. Əsarda Şəki və ətrafindəki ərazilərin ən qədim türk torpaqları olduğu, Azərbaycan Albaniya dövlətinin varisi olan Şəki əmirliyinin xarici təcavüzlərə və yadelli əsərətinə qarşı mübarizəsi, Şəki xanlığı və Hacı Çələbi xanın Azərbaycan torpaqlarını birləşdirmək uğrunda mübarizəsi, xanlığın Rusiya imperiyası ərafinən işğali və bölgədə çarızmın müstəmələkə zülmünə qarşı səngimək bilməyən azadlıq mübarizəsi, sovet hakimiyyətinə qarşı 1920-1930-cu illərdə baş vermiş müqavimət hərəkəti, Şəki (Nuxa) və Göynük үşyanları, habelə digər mühüm məsələlər təkzib edilməz ilk mənbələr əsasında işqəlandırılır. Kitabda bölgənin mədəni və sosial-iqtisadi hayatı, əhalisi, inzibati idarəciliy tarixi, müstəqillik illərində həyatə keçirilən böyük quruculuq işləri geniş əks olunmuşdur. "Şəki: ən qədim zamanlardan günümüzdək" kitabı yazıtlar kənə ölkəmizdəki arxivlərlə yanaşı ilk dəfə olaraq Rusiya, Türkiyə və Gürçüstən arxivlərinin materialları geniş şəkildə tədqiqata cəlb olunmuşdur.

ISBN 978-9952-479-29-4

© AMEA Tarix İnstitutu, 2020

MÜNDƏRİCAT

Ön söz.

ŞƏKİ: AZƏRBAYCANIN ŞİMAL-QƏRBİNDƏ	
SARSILMAZ DÖVLƏTÇİLİK QALASI.....	9
Fəsil 1. ŞƏKİNİN QƏDİM TARİXİ	
İLK MƏNBƏLƏRİN İŞİĞİNDƏ	59
Fəsil 2. ŞƏKİ ORTA ƏSRLƏRDƏ	77
2.1. Şəki Ərəb Xilafətinin tərkibində.....	77
2.2. "Kitabi-Dədə Qorqud" boyları və Şəki.....	89
2.3. Ərəb Xilafətinin dağılıması və Azərbaycanın şimal-qərbində müstəqil Şəki əmirliyinin yaranması	96
2.3.1. Şəki əmirliyi Azərbaycan Albaniya dövlətinin varisidir	96
2.3.2. Şəki əmirliyi XI-XIII əsrin əvvəllərində.....	105
2.3.3. Şəki bölgəsi XIII-XVII əsrlərdə	121
2.3.4. Şəki Səfəvi imperiyasının tənəzzülü dövründə	147
Fəsil 3. ŞƏKİ XANLIĞI	170
3.1. Şəki Nadir şah Əfşar imperiyasının tərkibində. Şəki şah rejiminə qarşı müqavimət hərəkatının mərkəzlərindən biri kimi	170
3.2. Xanlığın yaranması	172
3.3. Hacı Çələbi xanın Azərbaycan torpaqlarını birləşdirmək uğrunda mübarizə	174
3.4. Şəki xanlığının Azərbaycanın qonşu xanlıqları ilə münasibətləri	175
3.5. Şəki xanlığının İlisu sultanlığı ilə münasibətləri	180
3.6. Şəki xanlığının Car-Balakən camaatlığı ilə münasibətləri	182

3.7. Hacı Çələbi xan və varisləri dövründə Şəki xanlığının Kartlı-Kaxet çarlığı ilə münasibətləri. Qızılıqaya xəyanəti	185
3.8. Şəki xanlığının Osmanlı dövləti ilə əlaqələri	187
3.9. Sosial-iqtisadi və mədəni həyat	197
3.9.1. Kənd tasarrufatı	197
3.9.2. Şəhər həyatı. Sənətkarlıq və ticarət	202
3.9.3. Mədəniyyət	210
3.10. Şəki xanlığının əhalisi	219
3.11. XIX əsrin əvvəllərində beynəlxalq vəziyyət və Şəki xanlığı	225
3.12. Xanlığın çar Rusiyası tərəfindən işğalı	227

FƏSİL 4. ŞƏKİ XIX-XX ƏSRİN ƏVVƏLLƏRİNDE	247
4.1. Şəkidə çar Rusiyasının müstəmləkə rejimini qarşı mübarizə. Səlim xan	247
4.2. Şəki xanlığının ləgvi. Müstəmləkə rejimini qarşı yeni əşyanlar	255
4.3. Çar Rusiyasının müstəmləkəçilik siyasetinə qarşı azadlıq mübarizəsinin güclənməsi	262
4.4. 1877-ci il üsyanı	267
4.5. XIX əsrin sonu - XX əsrin əvvəllərində Şəkidə (Nuxa qazası) kəndli hərəkəti	274
4.6. 1912-1916-ci illərdə fəhlə hərəkəti	292
4.7. XIX-XX əsrin əvvəllərində sosial-iqtisadi həyat	304
4.7.1. Kənd tasarrufatı və sənətkarlıq	304
4.7.2. Sənaye	316
4.7.3. İnzibati quruluş	324
4.7.4. Əhali	331
4.8. Maarif və mədəniyyət	335
4.8.1. Təhsilin inkişafı	335
4.8.2. Maarif xadimləri	353
4.8.3. Ədəbiyyat	360
4.8.4. İncəsənat	367

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

Fəsil 5. ŞƏKİ (NUXA) BÖLGƏSİ 1917-1920-ci İLLƏRDƏ	385
5.1. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərafasında Şəki bölgəsində ictimai-siyasi vəziyyət (fevral 1917 – may 1918).....	385
5.2. Xalq Cümhuriyyəti dövründə Şəkidə (Nuxa qəzası) siyasi və iqtisadi vəziyyət	400
5.3. Maarif, mədəniyyət və səhiyyə	417
Fəsil 6. ŞƏKİ (NUXA) RAYONU SOVET HAKİMİYYƏTİ İLLƏRİNDE.....	425
6.1. Şəkidə sovet rejiminin qurulması. Sənaye və kənd təsərrüfatının vəziyyəti.....	425
6.2. Sovet hakimiyyətinə qarşı müqavimət hərəkatı (1920- 1930-cu illər).....	447
6.2.1. 1920-ci il Şəki (Nuxa) üsyani	447
6.2.2. 1930-cu il Göynük üsyani	451
6.3. Şəki (Nuxa) 1941-1945-ci illər müharibəsi dövründə.....	472
6.3.1. Şəki rayonu müharibə ərafasında	472
6.3.2. Müharibənin başlanması. Səfərbərlik və rayonda həyatın müharibə şəraitinə uyğun qurulması	479
6.3.3. Sənaye, kənd təsərrüfatı və arxa cəbhə	483
6.3.4. Təhsil	494
6.3.5. Şəkililər döyüş cəbhələrində	499
6.4. Sosial-iqtisadi və mədəni hayat.....	508
6.5. Şəki Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə (1969-1982-ci illər)	524
6.6. Heydər Əliyevin rəhbərliyi dövründə Şəkidə elmin inkişafı.....	535
Fəsil 7. ŞƏKİ MÜSTƏQİLLİK İLLƏRİNDE.....	571
7.1. Sosial-iqtisadi və mədəni inkişaf (1991-2003).....	571
7.2. Sosial-iqtisadi və mədəni inkişaf yeni yüksəlis mərhələsində (2003-2018).....	582
MONOQRAFIYADA QƏBUL EDİLMİŞ İXTİSARLAR.....	671
MƏNBƏLƏR VƏ ƏDƏBİYYAT.....	672

ŞƏKİ
AZƏRBAYCANIN ŞİMAL-QƏRBİNDƏ
SARSILMAZ DÖVLƏTÇİLİK QALASI

“ŞƏKİ ən qədim zamanlardan günümüzədək” kitabına

ÖN SÖZ

Oxuculara təqdim olunan bu kitabda Azərbaycanın şimal-qərbində, Baş Qafqazın cənub ətəklərində yerləşən ənənələrinin qoruyub saxlayan qəhrəmanlıq diyarı kimi həkk olunub. Əlverişli coğrafi, horbi-strateji mövqeyi, zəngin sərvətləri əsrlər boyu yurdumuzun bu gözəl məkanını yadellilərin təcavüz hədəfinə çevirirə də, burada xalqımızın xarici düşmənlərə qəhrəmancasına müqaviməti heç zaman zəifləməmiş, doğma torpağın müstəqilliyini qoruyub saxlamaq uğrunda mübarizə səngimək bilməmişdir. Şəki ərazisindən tapılan zəngin maddi-mədəniyyət nümunələri onun ən qədim yaşayış məskəni olduğunu bir daha sübut edir (bax: *mətnin sonu, şəkil 1*).

Şəki – əski türklərin ən qədim yurd yeri

Şəki və onun əhatasındaki geniş ərazilər ən qədim türk torpaqlarıdır. İlk mənbələrdə yurdumuzu bu diyarında ən qədim kimber, iskit (skif), sak türklerinin yaşaması və özlərindən sonrakı nəsillərə zəngin tarixi-mədəni irs yadigar qoymaları barədə nəsillərə zəngin tarixi-mədəni irs yadigar qoymaları barədə çoxsaylı məlumatlar vardır. Əsası sak türkleri tərəfindən qoyulmuş faktlarından biridir. Ən qədim müəlliflərin əsərlərində və bir çox qiy-

mətli tədqiqat işlərində “*Sakasena*”¹ – “*Sakların yurdu*” adı ilə tanınan *Şəki*² və onun ətrafındakı ərazilər Azərbaycanın Arazdan şimaldakı bütün tarixi torpaqlarını əhətə edən Albaniya dövlətinin – Azərbaycan Albaniyasının ən mühüm vilayətlərindən biri idi.

Tarixi Azərbaycan torpağı olan Şəki bölgəsinə və ondan qərbi doğru uzanıb gedən geniş ərazilərimizə sahib çıxmaga can atan qonşu ölkələrin bəzi “alimləri” tarixi saxtalasdıraraq bu bölgənin qədimdən Azərbaycan Albaniyasına məxsus olduğunu təhrif etməyə, bu yerlərin əzeli və əbədi sahibləri olan qədim türk-alban etnoslarının yaratmış olduğu zəngin mədəniyyəti “özünüküləşdirməyə” çalışırlar. Onlar tarixi Azərbaycan torpaqlarına yiyələnmək xülyası ilə tarixi gerçəkliliyi qəsdən təhrif edir, xülyasında olduqları yalançı bir “tarix” uydurur və onu təbliğ edirlər.

Çoxsaylı ilk mənbələr, o cümlədən gürcü mənbələri təsdiq edir ki, e.a. VIII-III əsrlərdə Azərbaycan Albaniya dövlətinin qərb torpaqlarında, o cümlədən müasir Gürcüstanın şərqində və cənub-şərqində Azərbaycan xalqının ulu babaları olan **buntürk, xəzər** və

¹ Qədim türk tayfları olan kimberlər, ıskitlər (skiflər) və saklar Avrasiyanın oldukça geniş ərazilərində maskunlaşduğu üçün *Sakasena* adlı digər bir vilayət də Anadolunun şərqində yerləşirdi. Strabon özünün “*Coğrafiya*” əsərində məhz həmin Sakasenadan da bəhs etmişdir [*Страбон. География в 17 книгах. (Перевод, статьи и коммент., Г.А.Стратановского). Москва, 1994, к. II, с.1, 14; к. XI, с. 4, 8; Bax: Mahmudov Y. Real tarix və “Böyük Ermənistan” uydurma. Bakı, 2014, s.46]. Bundan istifadə edən erməni saxtakarları öz cizmə-qaralarında Anadolunun şərqindəki Sakasena kimi Azərbaycanın şimal-qərbi torpaqlarını əhətə edən Sakasenəni da uydurma “Böyük Ermanistan”ın tərkibinə daxil etməyə cəhd göstərirler. Halbuki, Strabonun zamanında (e.a. 64-b.e.20) ne ermənilər, nə də “*Armeniya*” terminini hələ Qafqaza aqşamamışdı.*

² Gərkəmlı tədqiqatçılar V. Minorski və A. Krimski “*Şəki*” adını Klavdi Ptolemein (83-168) Azərbaycan Albaniyasını əks etdirən xəritəsindəki “*Ossika*” adlı şəhərlər eyniləşdirməyin tərafından idilər. Həmin xəritədə qeyd olunan “*Nixa*” toponimini issa “*Nuxa*” adı ilə eyniləşdirilmişdir [Bax: *Минорски В. История Ширвана и Дербенда X-XI веков. Москва, 1963, с.372-373, 633; Крымский А. Страницы из истории Северного или Кавказского Азербайджана (Классическая Албания), II, Шеки. - Памяти Н.Я.Марра. Москва - Ленинград, 1938, с.369, 370].*

hun türkləri yaşayırdılar.³

Yurdumuzun bu bölgəsinin gerçek tarixi antik dövrün ilk mənbələrində də döndə-döndə təkrarlanır. Həmin mənbələrdə bir-birini təsdiqləyən və tamamlayan tarixi həqiqət belədir:

Azərbaycanın Arazdan şimaldakı torpaqlarında yaranmış qədim Albaniya dövləti qərbdə İberiya, şərqdə isə Xəzər dənizi ilə həmsərhəd idi. Albaniyanın qərb sərhədləri Sarmat və ya Qafqaz qapılarından (indiki Dəryal keçidindən) başlanırdı. Şəki isə Albaniyanın ən mühüm vilayətlərindən biri idi.

Eramuzin I əsrinin ortalarında Şəkinin və bütövlükdə Albaniyanın ictimai-siyasi həyatında mühüm proseslər baş verir. Yeruşalimdən (Qüdsdən) xristian dininin təbliğü üçün rəsmi nümayandələrin göndərilməsilə bundan çox əvvəl qədim türklərin təkallahlı dini etiqadi olan *Tanrılığın* yayıldığı Albaniya ərazisi, həm də xristian missionerlərinin fəaliyyət meydanına çevirilir (bax: *mətnin sonu, şəkil 2*). Müqəddəs Yeliseyin taşəbbüsü ilə Şəkinin *Gis kəndi* (indiki *Kış kəndi*) ərazisindəki qədim ziyarətgahın yerində⁴ Albaniyanın və bütövlükdə Qafqazın ilk xristian məbədi inşa edilir (bax: *mətnin sonu, şəkil 3*). Alban tarixçisi Musa Kalankatuklu Kiş məbədinin Şərqiñ ilk ana kilsəsi olduğunu qeyd edir⁵.

³ Əlavə məlumat üçün bax: *Обращение Грузии. Пер. с древнегруз. Э.Такийшвили. Ред. М. Чхартишвили (Ред. кол. Ш.В.Дзидзигури, М.Д.Абашидзе, З.Н.Алексидзе и др.) АН ГССР, Комис. по источникам истории Грузии. Тбилиси, 1989, с.23; Леонти Мровели Жизнь Карталийских царей. Перевод с древнегрузинского, предисловие и комментарии Г. В. Цулава. Москва, 1979, с.25-28; Alasania G. Gürcüler ve İslam Öncesi Türkler. KTU-Karadeniz Araştırmaları Enstitüsü yayınları, Trabzon, 2013, s.9-10; Melikiashvili Г. А. История грузинского происхождения Тбилиси. Издательство АН Грузинской ССР, 1959, с.128, 292.*

⁴ Məbədin ətrafında aparan qazıntılar *Kişin ən qədim zamanlardan yerli sakınlərin yaşayış məskəni və müqəddəs ziyarətgah yeri olduğunu*, bu səbəbdən də mixtilif dövrlərin dəfn adətlərini əks etdirən qəbir abidələrinin bir yerdə cəmləndiyini üzə çıxardı [qazıntıların nəticələri barədə ətraflı bax: Kerimov B., Стурциел Б. Кии. Bakı, 2003, с.48-75].

⁵ The History of the Caucasian Albanians by Movses Dasxuranci. Translated by C.J.F.Dowsett. London, Oxford University Press, 1951, II book, § 48, p. 177.

262-629-cu illərdə – Sasani imperiyasının hakimiyyəti dövründə Albaniya daxili müstəqilliyini qoruyub saxlaya bılıb. Ərəb mənbələrinin məlumatına görə bu dövrdə Albaniyanın şimal-qərb torpaqlarında Azərbaycan xalqının ulu babalarından olan *xəzər* və *hun türkləri* məskunlaşmışdılar. Ərəb yürüşləri ərzəfsində də Azərbaycanın şimal-qərbində, əsasən, *xəzərlər* və *sabir türkləri* yaşayırdılar; Dudanların qapısı Şəki vilayətinin sərhədində və ya *yurd*larında idi; Şəki bölgəsinin ərazisi şimalda Andi-Koysu çayının mənəbəyinə qədər uzanırdı.

Şəki vilayəti eramızın 705-ci ilinə qədər Azərbaycan Albaniya dövlətinin, bu dövlətin süqutundan sonra isə Ərəb Xilafətinin tərkibində olmuşdur. *Dövrün ilk islam abidələrinin bu günədə Şəkida qorunub saxlanılması da qeyd edilən dövrdə Şəki bölgəsində islamın geniş yayıldığı sübut edir.* Əyriçayın sol sahilində, Qanix (Alazan)-Həftərən vadisində Babaratma kəndi yaxınlığında qədim qəbiristanda eyniadlı məscid yerləşir. *El arasında bura Pirbaba da deyilir.* İlk mənbələrin məlumatına görə, Pirbaba və ya Babaratma məscidi bölgədə islami yayan və Xəlifa Osmanın nəslindən olan ərəb sərkərdəsi Babai Rutab tərəfindən inşa olunmuşdur. Məscidin yanındakı türbədə məhz bu tarixi şəxsiyyət dəfn olunub. Vaxtilə türbədəki kitabələrdən biri üzərində aparılan tədqiqatlarda abidənin tarixi və üzərindəki yazı ilə bağlı qeyri-dəqiq məlumatlar verilmişdi. Belə ki, kitabənin tarixinin səhəvən “hicri 1100-cü il” olması qeyd edilmişdir.

* Babaratma məscidi və yaxınlığında türbənin 728-729-cu illərdə inşa olunması barədə ilk mənbələrin məlumatı mənə məlum idi. Sovet dövründə bu tarixin təhrib olunması həmçə mənə şübhə doğururdu. Odur ki, AMEA A.A.Bakixanov adına Tarix İnstitutunun Orta əsrlər tarixi şöbəsinin əməkdaşları i.ü.f.d. Ş.Sərifov, t.ü.f.d. A.İftixari və M.Pirmuxtarı ilə birlikdə *Pirbaba* ziyarətgahı haqqında təhrib edilən və qaranlıq qalan məqamları dəqiqləşdirmək üçün Şəkida elmi ezməyi tələb etmişdir. Aparduğumuz tədqiqatlar nöticəsində qəti olaraq məlumatlandırıldı ki, Şəkinin Babaratmatan ziyarətgahındaki məscid 728-729-cu illərdə Xəlifa Osmanın yaxın adamlarından olan “**Babai Rutab**” tərəfindən inşa olunmuşdur. Yeri gölmüşən, bu məscid, hələlik Azərbaycan ərazisində fəaliyyət göstərmış olan ilk müsəlman məscidi hesab olunur.

“Kitabi-Dədə Qorqud”da haqqında bəhs olunan Dış Oğuz (yaxud Daş Oğuz və ya Daşüz) Şəki bölgəsindədir. Şəki bölgəsinin tarixi Azərbaycan xalqının minillər boyunca yaradığı zəngin maddi və mənəvi mədəniyyət tarixinin ayrılmaz tərkib hissəsidir. Bu yurd yerimizin tarixi çox aydın sübüt edir ki, xalqımızın formalşamasında yaxından iştirak etmiş *kimmerlər, iskitlər, saklar, çıxşaklı qıpçaq türkləri*⁶ və *oğuz türkləri*⁷ məhz bu regionda yaşamış və özlərindən sonra bugünkü nəsillər üçün zəngin tarixi-mədəni irs qoymuşlar. Bunu Azərbaycan xalqının və digər türk xalqlarının qohrəmanlıq eposu olan “*Kitabi-Dədə Qor-*

⁶ Qıpçaqların hələ eramızın I minilliyyinin əvvəllərindən başlayaraq Cənubi Qafqazda, o cümlədən Şimali Azərbaycanda daha böyük kütlələrlə məskunlaşmaları barədə çıxşaklı faktları mölümür. Azərbaycanın Şəki bölgəsində kimmer-iskit (şik) -sak dövründən başlayaraq ümumtürk tarixinin bütün qatlardan dörin izlər qalıb. “*Daş oğuz*”dan (“*Dış oğuz*”) yadigar qalan “*Daşüz*”, qıpçaqlardan yadigar qalan “*Qıpçaq*” kəndi buradadır. Oğuzun nəsil şəcərasindəki türk sərkərdəsi Beləkanın adından yadigar qalan və yerli camaatın indi də “*Bələkan*”, “*Beleken*” adlandırdığı “*Bələkan*” da buradadır [Əlavə məlumat üçün bax: *Mahmudov Y. “Dədə Qorqud kitabı” – Xalqın yaradıldığı və yaşatdığı tarix // Dədə Qorqud dünyası. Məqalələr*. Bakı, 2004, s.57-60]. Yurdumuzun şimal-qərbi bölgəsindəki an böyük çaylardan biri olan *Qanix* və ondan çox da uzaq olmayan Şəkidəki *Göynük* yaşış məntəqələri məhz oğuz tayfalarından biri olan *Qınıq* tayfasının adını daşıyır. Müxtəlif təbii, coğrafi, iqlim şəraitində yerləşən Göynük kəndləri - Naxçırvanda *Göynük* kəndi, Türkiyədə *Bolu* *Göynük* iləci, *Biləcik* şəhəri, Antalyada (Kemer iləci), Nevşehirdə (Avanos iləci) *Göynük* bələdiyyələri, Bingöldə (Karlıova iləci) *Göynük* bəğçası, Maraşda (Pazarcık iləci), Küttahaya (Gediz iləci), Aksarayda (Ağacören iləci), Afyonkarahisarda (Çobanlar iləci) *Göynük* kəndləri, Bursada (Mudanya iləci) *Göynük* kəndlərinin olması bu adın hansısa təbii və ya coğrafi amillə əlaqlı olmasına deyil, surətən - oğuzlarla, daha doğrusu oğuzların *Qınıq* tayfası ilə əlaqadər olmasına sübüt edir. Digər məşhur *oğuz* tayfalarına aid kəndlər - *Qaragoyunu*, *Saathı* (*Saadlu*) və *Cayırlı*, *İç Üz* və *Daş Üz* (*İç Oğuz* və *Daş Oğuz*). *Daş Dəhnə* və s. etnonimlər də Şəki bölgəsinin tarixinə oğuz tayfları ilə məskunlaşdırılmışın mühüm göstəriciləridir [Əlavə məlumat üçün bax: *Nuriyev E. Azərbaycan SSR Şəki-Zaqatala..*, s.43-50; Cəmşidov Ş. “*Dədə Qorqud Kitabının*”da coğrafi mühit. // *Dədə Qorqud dünyası. Məqalələr*. Bakı, 2004, s.122].

"qud" dastanlarında təsvir olunan bir çox mühüm tarixi hadisələr sübut edir. Dastanda adıçəkilən çoxsaylı yer və şəxs adları tarixi Azərbaycan torpaqlarının, o cümlədən Şəkinin ən qədim zamanlardan türklərin maskunlaşdırı torpaqlar olduğunu bir daha təsdiq edir.

Bu dövrə bölgədə baş verən hadisələri "Kitabi-Dədə Qorqud" dastanının "Bəkil oğlu İmran boyu"nda da izləmək mümkündür: "Doq-quz tūmānlik Gürcüstanın xəracı gəldi: bir at, bir qılinc və bir çomaq gətirdilər... Bəkil şahana (şahbaz) ayqırı çəkib mindi... Bərdəyə, Gəncaya gedib məskən saldı. Gedib doqquz tūmānlik Gürcüstan sərhədində çadır qurdu. Qarovalçuluq elədi. Buralara yad-kafir gəlsə idi başını Oğuz elinə hədiyyə göndərirdi."⁸

Dastanda haqqında məlumat verilən oğuz türkləri gürcülərlə qoşu idilər. Qıpçaq türkү Şöklü Məlik gürcü aznauru ilə birgə Oğuz elinə yürüş edir. Oğuz igidləri yadellilərə qarşı yürüşə çıxarkən gürcü casusları həmişə onları izləyər, imkan tapan kimi bu haqda təkura məlumat verər, təkur oğuzların soydaşları olan xristian qıpçaqlarla birgə Oğuz elinə hücum edərdilər.⁹

Salur Qazanın obalarından birinin Azərbaycanın şimal-qərb bölgəsində yerləşməsinin ən mühüm sübutlarından biri də onun Şöklü Məliklə^{*} (daha doğrusu Şəkili Məliklə) mübarizəsidir. Das-

⁸ Kitabi-Dədə Qorqud. Tərtib, transkripsiya, sadələşdirilmiş variant Fərhad Zeynalov və Samat Əlizadə. Bakı: Yayıçı, 1988, transkripsiya mətnində s.104, sadələşdirilmiş variantda s.202.

⁹ Kitabi-Dədə Qorqud. Bakı, 1988, s.42-43, 68-69.

* Bu tarixi haqiqətdir. Çünki Şəki bölgəsində yaşayan qədim türklərin müəyyən qismi, əsasən də qıpçaq türkləri xristianlığı qəbul etmişdir. Onların tövəmləri olan və sonradan islam qəbul etmiş bəzi maliklər haqiqətən də müəyyən müddət Şəkini idarə etmişdir. Bununla bağlı Şəkinin tarixində "Qarakeşioğulları" stülələsinin olduğu da malumdur. Xristian-qıpçaq malikləri ilk zamanlar oğuz türklərinə qarşı "din qardaşları" olan gürcü aznauruları ilə ittifaqda hərəkət edirdilər. Eyni tarix Qarabağın dağlıq hissəsində də yaşamışdır. Qarabağ xristianlıq qəbul etmiş alban-türk şahslarının bir qismi zaman keçidkə qırğıorianlaşdırılmış və erməniləşdi. Onların tövəmləri olan Qarabağ malikləri Azərbaycanın ağır problemləri əvvəldildər. Şəkidə isə oğuz türkləri üstünlük qazandılar. Dədə Qorquddakı "qaradonlu kafirlər" - xristian-qıpçaq malikləri islam qəbul etdilər, oğuz türkləri ilə qaynayıq qarışdırılar və Qarabağ xristian malikləri kimi Azərbaycan üçün başqarışına çevrilə bilmədilər.

tanda Şöklü (Şəkili) Məlikin adı tez-tez xatırlanır. Bu isə Şöklü Məlikin konkret bir tarixi şəxsiyyət deyil, Şəkiyə hakimlik etmiş olan xristian-qıpçaq məlikləri, yəni şəkili məliklər olduğunu söyleməyə əsas verir.

Qeyd etmək lazımdır ki, Azərbaycanın şimal-qərb bölgəsi, o cümlədən Şəki ancaq qıpçaq türklərinin deyil, həm də elliklə oğuz türklərinin də maskunlaşdırı Vətən torpağıdır. Yeri gəlmışkən, Oğuzun düşmənleri onlara qarşı mübarizə apararkən özlərinə müttəfiq olaraq daim oğuzlara eyni soydan olan, lakin xristianlığı qəbul etmiş qıpçaqları seçirdilər. "Kitabi-Dədə Qorqud"da xristian-qıpçaq (Türk) bəyləri *malik*, digər qeyri-türk xristian feodalları isə *təkfür* (*takur*) adlandırılırdı. Şöklü Məlikdən başqa gürcü təkfürünün Qara Tükən Məlik, Buğacıq Məlik kimi xristian-qıpçaq (Türk) müttəfiqləri də vardi.

Şəki əmirliyi (886-1551)

Ərəb Xilafətinin zəifləməsi nəticəsində IX-XI əsrlərdə Azərbaycanda yaranmış müstəqil yerli dövlətlərdən biri də **Şəki əmirliyi** (886-ci ildən fasilələrlə 1551-ci ilə qədər) idi. Azərbaycan Albaniya dövlətinin davamı olan Şəki əmirliyini hər zaman yerli stülələr: öncə *tanrıçı*, sonra *xristian*, daha sonra isə *islamı* qəbul etmiş alban (sabir) və qıpçaq türkləri idarə etmişlər. Bəzi gürcü və erməni müəllifləri bu dövləti və onu idarə edən hakimlərin adlarını nə qədər saxtalasdırmışdır, "özünüküləşdirməyə" çalışalar da dövrün ilk mənbələri, o cümlədən yerli alban və ərəb mənbələri bütün həqiqətləri olduğu kimi aşkar çıxarmağa kömək edir. Yeri gəlmışkən, gürcü kilsəsi də qırğıorian kilsəsinin Qarabağda yeritdiyi siyaseti yeridir, hər zaman Şimal-Qərbi Azərbaycanın xristian alban əhalisini özüntün dini təsiri altına salmağa çalışırı. Gürcü hakimləri isə bundan istifadə edərək xristian albanları gürcüləşdirməyə və bununla onların yaşadıqları əzəli Azərbaycan torpaqlarına yiylənməyə çalışırdılar. Şəki hakimləri bu məkrili siyasetə qarşı qətiyyətlə

* Bu əmirliyi idarə edən yerli hakimlər müxtəlif dövrlərdə "əmir", "malik", "bəy", hətta "xan" titulu daşımışlar.

mübarizə aparır, Azərbaycanın şimal-qərb sərhədlərini uğurla müdafiə edir, yadelli tacavüzündə qoruyub saxlayırdılar.

Şəki əmirliyinin ərazisində yaşayan əhalinin mösiət-təsərrüfat mədəniyyəti Azərbaycanın minillər boyunca davam etmiş ümumi tarixi inkişaf sisteminin ayrılmaz tərkib hissəsi idi. *Şəki əmirliyi* öz inkişaf xüsusiyyətlərinə görə həmin dövrə mövcud olmuş digər Azərbaycan dövlətlərindən – *Şirvanşahlar, Sacılor, Salarlılor, Şəddadilər, Rəvvadılər* dövlətlərindən, *Tiflis əmirliyi və Dərbənd əmirliyindən* əsər fərqlənmirdi.

1068-ci ildə Səlcuq sultani Alp Arslanın yürütləri nəticəsində Şəki hakimi I Axsartan sultana tabe oldu və onun ali hakimiyətini qəbul etdi. Bununla, bölgə əhalisinin bu vaxtadək xristianlıqda qalan hissəsi (o cümlədən qıpçaq türkləri) rəsmi olaraq islam dinini qəbul etdi.¹⁰

Şəki əmirliyinin səlcuqlarla yaxınlaşması bölgəni gürcü tək-furlarının hücumlarından da qoruya bildi. Məhz bu dövrə sultan Alp Arslanın vaziri Nizam əl-Mülkün şəxsi vəsaiti ilə Sakhur kəndində (hazırda Dağıstan ərazisindədir – Y.M.) məşhur mədrəsənin əsası qoyulmuşdu.¹¹

XII əsrin əvvəllərində başlayaraq İberiyada, o cümlədən Gürcüstanın bütün qərb torpaqlarında möhkəmənlənən IV David *Tiflis əmirliyini, Şəki əmirliyini və Şirvan torpaqlarını işgal etmək* siyaseti yeritməyə başladı. O, məqsədinə nail olmaq üçün "Türk türkün əli ilə məglub etmək" kimi ənənəvi siyasetə əl atdı

* Azərbaycanın şimal-qərb bölgəsi *islam* dininin ən erkən yayıldığı ərazi olsada, çar Rusiyasının və gürcü çarlarının zorakı xristianlaşdırma siyaseti zamanı bölgədəki bütün qədim məscidlər, türbələr, qəbiristanlırlar və digər tarixi islam-türk abidələri mahv edilmiş, qədim Azərbaycan-alban abidələri, o cümlədən Alban kilsələri, habelə, XIX əsrin sonlarında çar Rusiyasının işlə etdirdiyi pravoslav kilsələri gürcü pravoslav kilsələri kimi qələmə verilmişdir. Qonşu Gürcüstanın bəzi ekstremist dairələri idinin özündə də real tarixi keçmişə zidd olan bu çirkin saxtakarlıqlara əsaslanaraq Azərbaycana qarşı ərazi iddiaları irəli sürməkdə davam edirlər.

¹⁰ Abd ar-Rashid al-Bakuvi. Сокращение (книг о) памятниках и чудесах царя могучего. Изд., текста, пер., предис., примеч. и приложение З.М.Буняитова. Москва, 1971, с.107.

və qıpçaq türklərindən yararlandı.*

Özüntün hərbi qüvvələrini qıpçaq-türk qoşunları ilə gücləndirən IV David 1120-ci ilin yazında Şirvana soxulu və Qəbəleni əla keçirdi. O, 1121-ci il avqustun 12-də baş vermiş *Didgori savaşında* isə Tiflis, Dmanisi, Gəncə və b. türk-müsləman hakimlərinin birləşmiş 30 minlik hərbi qüvvələrinə də qalib gələ bildi və az sonra 1122-ci ildə Tiflis şəhərini əla keçirərək *Tiflis əmirliyinin* varlığına son qoydu. Bununla, *Tiflis şəhərinin yerli əhalisinin etnik tərkibinin dayışdırılması* başlandı. *Tiflisə kütləvi surətdə ölkənin qərbindən gürçü mənşəli əhalı köçürüllüb* götirildi.

IV Davidin ölümü (1125) ilə onun Azərbaycanın şimal-qərb torpaqları ilə bağlı işgalçılıq planları iflası uğradı.

XIII əsrin əvvəllərində Şəki bölgəsi siyasi cəhətdən Şirvanşahların nüfuz dairəsində olmuşdur. XIII əsrin II yarısında Elxanilər (Hü'lakülər) dövlətinin nəzarətinə keçən Şəki bölgəsi əsrin sonlarında Şimali Azərbaycanın 5 vilayetindən (Şəki, Qara巴ğ, Muğan, Arran və Şirvan) biri kimi Fəzlullah Rəsidiəddinin oğlu *Calal* tərəfindən idarə olunurdu¹². XIV əsrin 30-cu illərində Elxanilər dövlətinin tənəzzülü və parçalanması nəticəsində bu imperiyaın ərazisində bir sıra müstəqil dövlətlər meydana gəldi. Azərbaycanın şimalında Şirvanşahlarla yanaşı, *Şəki hakimləri* də müstəqillik əldə etdilər. Şəkidə türk *Oyrat sülaləsi*¹³ hakimiyətə

* IV David Qafqazdan şimalda geniş əraziləri idarə edən qıpçaq hökmədarı Atrakın qızı, məşhur qıpçaq sərkərdəsi Konqaku bacısı Quranduxt (*Turan doxtə - Turanlı qız*) ilə evlənmişdi. O, bu qohumluq əlaqəsindən istifadə edərək Azərbaycanın şimal-qərb torpaqlarını əla keçirmək üçün qıpçaq türklərindən təqribən 40 min nəfərlik qüvvə ilə bildi. Bu qıpçaq orduyu öz ailələri ilə birlilikdə (təqribən 250-300 minlik əhalisi) Gürcüstana köçürüldü. Və həmin ordunun bir hissəsi Şimal-Qorbi Azərbaycan torpaqlarının işğalına yönəlmış hərbi yürüşlərə cəlb olundu.

¹¹ Рашид-аддин. Переписка. (Пер., введение и комментарий А.И.Фалиновой). М., 1971, с.270.

¹² Monqolların Azərbaycana yürüşləri zamanı monqol ordusunun tərkibinə qatılan türk tayfalarından biri də Oyratlar idi. Türk tarixçisi Z.V.Təğanın fikrincə, Oyratlar manşəcə Uygur türklərindən idilər [bax: Toğan Z.V. "Azerbaycan" - Islam Ansiklopedisi, c.II, İstanbul, 1970, s.44].

gəldi". Həmin dövrdən başlayaraq Şəki əmirləri bütün ölkənin siyasi hayatından iştirak edir, öz müstəqilliklərini qoruyub saxlamaq uğrunda mübarizə aparırdılar.

Böyük İpek Yolu üzərində yerləşən Şəki Yaxın və Orta Şərqdə ipəkçiliyin vətəni idi. Azərbaycanın xarici ticarət əlaqələrinin genişlənməsi və Azərbaycan ərazisindən keçən beynəlxalq karvan yollarının daha da canlanması Şəkinin iqtisadi yüksəlişinə müsbət təsir etdi.

XIV əsrin sonlarında Şəki əmirliyinin tarixində Əmir Teymur (1370-1405) və onun varisləri dövrü xüsusilə seçilir. Bu dövr siyasi müstəqillik mübarizəsi baxımından olduqca səciyyəvidir. Əmir Teymurun Azərbaycana olan hər iki yürüşü zamanı (1386-1388; 1392-1397) Şəki vilayəti ağır tənzəzzülə maruz qaldı. Miranşahın 1395-ci ilin payızında heç bir səbəb olmadan Şəkiyə qoşun çəkərək vilayəti qarət etməsi Şəki əmiri *Seydi Əli Oyratın* koskin narazılığına səbəb oldu. O, Miranşahın bu qarətçi yürüşünə cavab olaraq teymurilərdən üz döndərdi və onlara qarşı "mühəsirədən cana doymuş və biçaq sümütüyünə dirənmiş" Sultan Tahiri xilas etmək məqsadılə öz hərbi qüvvələrinin başında Naxçıvana-Əlinca qalasının müdafiəçilərinə köməyə getdi. Lakin Şəki hakimi Sultan Tahiri azad etdikdən sonra geri döñərkən Əbu Bəkrə vuruşmada həlak oldu. Əmir Teymur Seydi Əlinin varisi *Seydi Əhmədi Şəki əmiri kimi* tanımaqla Şəki hakimiyi ilə münasibətləri nizama saldı.¹³

XV əsrin 40-cı illərində Şəki əmirliyində Oyrat sülaləsinin hakimiyətini *Qarakeşisoğulları sülaləsi** əvəz etdi. Hacı Seyid Əbdülhəmid bu sülalə ilə bağlı yazar: "Rəvayət görə, bu sülalənin banisi Əlican*** adlı bir şəxs olmuşdur. O, yerli əyanların köməyi

* Hazırda Şəkida o dövrdə salınmış bir *Oyrat* kəndi vardır. Kəndin adı inzibati ərazi bölgüsüne düzgün olmayaraq "Öryat" kimi daxil edilmişdir.

¹³ Nizaməddin Şami. Zəfərnâmə. Türk dilindən tərcümə edən akademik Z.M.Bünyadov, Bakı, 1992, s.12.

** Bu türk nəslinin banisi əvvəllər xristianlığı qəbul etdiyi üçün xalq arasında onun nəsliniisləmə etməsinə baxmayaraq "qarakeşisoğulları" adlandırıldı.

*** Hazırda Baş Göynük kəndinin qədim nəsillərindən biri *Alicanuşağı, Altıcanoğulları* adlanır.

ilə Şəki vilayətində hakimiyət başına keçərək burada 13 il (1444-1457) hakimlik etmişdir".¹⁴ Bu nəslə mənsub Şəki hakimləri *əmir, bəy* və *xan* titullarını daşıyırı.

Şəki əmirliyi XIV əsrin sonu - XV əsrə Qaraqoyunu, Ağqoyunu və Şirvanşahlar dövlətləri ilə münasibətlərdə öz siyasi müstəqilliyini qoruyub saxlamaq uğrunda daim mübarizə aparılmışdı. Vilayəti idarə edən hakimlər nominal müstəqilliklərini qoruyub saxlamaqla yanaşı, ayrı-ayrı vaxtlarda Şirvanşahlar, Qaraqoyunu və Ağqoyunu dövlətlərinin nüfuz dairəsində qalmışdı. Buna nüfuz belə, *Şəki əmirliyi uzun müddət qonşu gürçü çarlarının aramsız, qarətçi hücumlarını dəf edərək öz tarixi müstəqillik nəsilərini qoruyub saxlaya bilmişdi*.

XVI əsrin əvvəllərində mərkəzləşdirilmiş Azərbaycan Səfəvi dövlətinin yaranması ilə bölgədə siyasi vəziyyət dəyişdi. Şəki hakimləri öz ənənəvi daxili müstəqilliklərini saxlamaqla Səfəvi hökmərdi Şah I İsmayıla (1501-1524) itaət göstərdi və Səfəvilərə xoş münasibətlər quruldu. Lakin Şəki əmiri *Həsən bəyin* (1519-1524) ölümündən sonra bu münasibətlər gərginləşdi. 1538-ci ildə Şah I Təhmasib (1524-1576) qızılbaş qoşunlarını Şirvani zəbt etmək üçün göndərdikdə Həsən bəyin oğlu *Dərviş Məhəmməd xan* (1524-1551) öz qoşunu ilə Bugurd qalasına sığınmış Şirvanşah Şahruxa yardımına gəldi. Lakin uğur qazana bilməyib geri döndü. Bugurd qalasını təslim edən Şah I Təhmasib Şirvanşahların müstəqilliyinə son qoymaqla buranın idarəsini qardaşı Əlqas Mirzəyə tapşırı.

1546-cı ildə Əlqas Mirzə qardaşı Şah I Təhmasibə qarşı qıymaq qaldırdı. Dərviş Məhəmməd xan bu dəfə öz qardaşı Şahnezəri Əlqas Mirzəyə kömək məqsadılə Şirvana göndərdi. Yaranmış vəziyyəti qiymətləndirən Şah I Təhmasib 1551-ci ildə Şəkinin müstəqilliyinə son qoymaq qərarına gəldi. Səfəvi qoşunları Şəkiyə hücum etdi. Dərviş Məhəmməd xan "Gələsən-görəsən" qalasına çəkilib 20 gün qızılbaş ordusuna mütqavimət göstərdi. O, 400 nəfər-

¹⁴ Hacı Seyid Əbdülhəmid. Şəki xanları və onların nəsilləri. // Şəki xanlığının tarixindən. Bakı, 1993, s.23.

lik dəstəsi ilə gecə qaladan çıxaraq qızılbaşların mühasirə xəttini yarib keçməyə cəhd göstərəkən əlbəyaxa döyüşdə hələk oldu. Beləliklə, 1551-ci ildə **Şəki əmirliyi** ləğv edildi və onun ərazisi Mərkəzləşdirilmiş Azərbaycan Səfəvi dövlətinin tərkibinə qatıldı.

Hacı Çələbi xan. Gürcü çarlarının işgalçi yürüşlərinə qarşı mübarizə

Şəki tarixinin Azərbaycanın dövlətçilik ənənələrinin və Vətənin şimal-qərbdə sərhədlərinin qorunması baxımından ən mürəkkəb və ən şanlı mübarizə sahifələri xanlıq dövrü ilə bağlıdır. Bu dövrədə **Şəki xanlığı** (1743-1819) bu diyarın qohrəman öylədlərinə arxalanaraq gürcü çarlarının və çar Rusiyasının işgalçi yürüşlərinə və imperiyanın qəddar müstəmləkəçilik siyasətinə qəhrəmancasına dirəniş göstərdi.

Şəki xanlığı tarixinin yadellilərə qarşı şanlı mübarizə və qəhrəmancasına döyük səhnələri ilə zəngin, həm də digər Azərbaycan xanlıqları üçün örnək olan sahifəsi – **Hacı Çələbi xanının** (1743-1755) (bax: *mətnin sonu, şəkil 4*) hakimiyyəti illəridir.

Hacı Çələbi xan Vətənini sevən, onun sərhədlərinin toxunulmazlığını təmİN etmək üçün gürcü çarlarının işgalçılıq yürüşlərinin qarşısını almaq məqsədiilə ömrünü döyükşlərdə keçirən istedadlı sərkərdə, nigah diplomatiyası yolu ilə qonşu hakimlərlə münasibatları nizamda saxlayan, Azərbaycanı vahid və qüdrətli dövlət (bax: *mətnin sonu, şəkil 5*) halında birləşdirmək siyasəti yeridən görkəmli dövlət xadimi idi.

Hacı Çələbi Qurban oğlu¹⁵ hələ **Nadir şahın** (1736-1747) hakimiyyəti zamanı şahın vergi toplamaq üçün Şəkiyə hakim təyin etdiyi məlik Nəcəfin özbaşinalığına qarşı kəskin mübarizəsi ilə fərqləndi. Nadir şah yerli əhali arasında böyük nüfuzlu malik olan Hacı Çələbini Şəkiyə vəkil təyin edib məlik Nəcəfə tapşırı ki, vergiləri toplayarkən onunla razılaşdırırsın. Hacı Çələbinin nəzarətini qəbul etməyən məlik Nəcəf isə onu aradan götürmək üçün şaha

¹⁵ Kərim Ağa Fatehə görə, Hacı Çələbi XVI əsrədə Şəki hakimi olmuş Dərvish Məhəmməd xanın nəslindən idi [bax: Kərim Ağa Fateh. *Şəki xanlarının müxtəsər tarixi. // Şəki xanlığının tarixindən. Bakı, 1993, s.15-16.*]

şikayət edib bildirdi ki, Hacı Çələbi vergilərin toplanmasına, mülkəlliyyatlərin yerinə yetirilməsinə maneçilik törədir.

Nadir şah hərbi səfər zamanı Hacı Çələbinin özünün Dərbənd yaxınlığında düşərgəsinə çağırıldır dara çəkilməsini əmr etdi. Boğazına kəndir keçirilən Hacı Çələbi isə özünü itirmədən cəsarətlə məlik Nəcəfin özbaşinalıq edərək əhalidən şahın müəyyən etdiyindən daha çox vergi topladığını və bununla xalqı şahdan narazı saldığını bəyan etdi. Mərd və qorxmaz insanları sevən Nadir şah Şəkidə böyük nüfuzlu malik Hacı Çələbinin bu cəsarətli hərəkətindən razi qalaraq onu azad buraxdı. Səhəri gün bı işdən peşən olan şah yaxın adamlarına: "...mənim hüzurumda bir kəsin həddi yoxdur ki, nəfəs çəkə. Şəkili Çələbi nə cürət sahibi imiş ki, boğazında kəndir cürət elayıb bu ərzləri mənə elədi. Heç sözün yanılmadı. Əlbəttə, bundan bir xəta əmələ gələcək", – demişdi.¹⁶

Bundan sonra Hacı Çələbinin məlik Nəcəfin özbaşinalığına nəzarəti daha da gücləndi. Məlik Nəcəf təkrar şaha şikayət etdiyində Hacı Çələbi Şəki əyanları ilə məsləhətləşib şahın hüzuruna getmək-dən imtina etdi və 1743-cü ilin sonlarında məlik Nəcəfi öldürdü-rək **vilayəti müstəqil xanlıq, özünü isə xan elan etdi**.

Nadir şah 1744-cü ilin payızında və 1745-ci ilin əvvəlində çoxsaylı qoşunla Şəki üzərinə yerisə də, öz tərəfdarları ilə birlikdə "Gələsən-görəşən" qalasına çəkilib müdafiə olunan Hacı Çələbi xanı toslım edə bilmədi. Günlərlə davam edən aramsız döyükşlərdə çarlılar, balakənlilər və dağlıstanlılar öz müttəfiqləri olan Hacı Çələbi xanın köməyinə gəldilər. Beləliklə, hələ Nadir şahın sağlığında Azərbaycanın Şimal-qərbində **müstəqil Şəki xanlığı** yarandı.

Müstəqil Şəki xanlığının yaradılması, əslinda çökəcəyi qaçıl-maz olan Nadir şah imperiyasının böyük bir hissəsində Azərbaycan dövlətçiliyinin dirçəlişi demək idi.

1747-ci ildə Nadir şahın öldürülməsindən sonra Əfşarlar imperiyasının səküttü Azərbaycanın bir-birilə didişən xırda xanlıqlara və sultaniqlara parçalanması ilə nəticələndi. Azərbaycanda mərkəzləşmiş güclü dövlətin olmaması, ilk növbədə, Şamaxıya qədər

¹⁶ Kərim Ağa Fateh. Göstərilən əsəri, s.15-16.

Şimal-Qərbi Azərbaycan torpaqlarına göz dikən gürçü çarlarının - Kaxet çarı II Teymuraz və onun oğlu İraklinin fəallaşmasına səbəb oldu. Onlar əvvəlcə Cari tutub burada Hacı Çələbinin təsirini heçə endirməyə çalışıdilar. Gürçü çarlarının bu niyyətindən xəbər tutan Hacı Çələbi xan qısa vaxt ərzində güclü qoşun toplayıb, 1751-ci ilin fevralında ənənəvi müttəfiqləri olan carlılar, balakənlilər və dağıstanlılarla birləşərək II Teymuraz və onun oğlu İraklinin hərbi qüvvələrinə dəfələrlə sarsıcı mağlubiyətlərə uğradı. Gürçü çarlarının işgalçılıq niyyətinin qarşısı alındı.¹⁷ Qeyd edilən dövrədə *Gürçü çarlarının Azərbaycan torpaqlarını əla keçirmək niyyətinin qarşısında duran ən böyük sıpər məhz Hacı Çələbi xan idi.*

1752-ci ildə Kaxet çarı II Teymuraz və oğlu İraklı Gəncəyə yürüşə hazırlaşarkən hiyləyə əl atıldılar. Onlar Hacı Çələbi xanın güclənməsindən narahat olan bir sıra Azərbaycan xanlarını Şəki xanlığına qarşı danışqlar aparmaq üçün Gəncə yaxınlığında Qızıl Qaya adlı yera dəvət etdilər.* Qarabağlı Pənahəli xan, gəncəli Şahverdi xan, qaradağlı Kazım xan, irəvanlı Həsənəli xan Qacar və naxçıvanlı Heydərqulu xan bu dəvəti qəbul edib Hacı Çələbi xana qarşı gürçü çarları ilə danışqlar aparmaq üçün Qızıl Qayaya gəldilər. Bu zamanpusquda durmuş gürçü hərbi qüvvələri qəflətən hücum edib onların hamisini əsir götürdü. II Teymuraz və İraklinin başçılıq etdiyi gürçü qoşunları əsir aldıqları Azərbaycan xanlarını

¹⁷ Бутков П. Материалы для новой истории Кавказа с 1722 по 1803 г. В 3-х т. ч. I, СПб., 1869, с.238; Левиатов В. Очерки из истории Азербайджана в XVIII веке. Баку: Изд. АН Азербайджанской ССР, 1948, с.122.

* Gürçü çarlarının XII əsrəndə bəri davam edən ənənəvi siyasəti - Azərbaycanın şimal-qərb torpaqlarını, o cümlədən Gəncə və İravan xanlıqlarını əla keçirmək siyasəti XVIII əsrin ortalarında yenə də davam edirdi. Azərbaycan torpaqlarını öz qüvvələri hesabına işgal edə bilməyən gürçü çarları az sonra bunu Rusiya imperiyasının hərbi yardımına ilə həyataya keçirmək yolunu tutdular. 1783-cü ildə Rusiya ilə Georgiyevsk müqaviləsinin bağlanması, bununla gürçü çarı II İraklinin Azərbaycana qarşı işgalçılıq planlarını həyataya keçirmək üçün çar qoşunlarını Cənubi Qafqaza dəvət etməsi, XIX əsrin əvvəlində gürçü əsilli çar generalı Sisiyanovun Azərbaycan torpaqlarında həyataya keçirdiyi qanlı qırğınırlar da məhz bu ənənəvi siyasətin davamı idi.

götürüb Tiflisə doğru istiqamət götürdü.

Hadisələrin gedisi izləyən Hacı Çələbi xan tariximiz üçün ibrətamız olan bir addım atdı. O, bütün hərbi qüvvələrini Mingeçevir yaxınlığında Kürün sol sahilinə topladı. Burada ona qarşı danışqlar aparan Azərbaycan xanları və gürçü çarlarının birləşmiş hərbi qüvvələrinin qarşılıqla qorarına gəldi. Lakin bu zaman Kürün sağ sahilinə bir atlı yetişdi. Mənbələrin məlumatına görə bu Gəncə xanı Şahverdi xanın nökəri idi. Şəki xanının əmri ilə sol sahilə keçirilən bu atlı Hacı Çələbiyə müraciətə: "Qoca baba, vali xanları tutdu!" - deyə kömək istəmişdi. Hacı Çələbi xan isə ona: "Qoca baban onları xilas edər, onları qurtarmaq üçün müharibə və davaya girişər!" - deyə cavab vermişdi. Bundan sonra hərbi şuranın razılıq verməməsinə baxmayaraq, Kürür keçən Hacı Çələbi xan gürçü çarlarını ağır məğlubiyətə uğradaraq, onları Tiflisə qədər qovmuş, Tiflis yaxınlığında yeni qələbələr qazanaraq, gürçü çarlarının işgal etdiyi Azərbaycan torpaqlarını azad edib geri dönmüşdü.¹⁸ Tarixdə "Qızıl Qaya xəyanəti" adlanan bu hadisə uzun zaman el arasında zərb-məsələ çevrilmişdi. Gürçü qoşunları Nizami məqbarası yaxınlığında darmadağın edən Hacı Çələbi xan düşmənlə ittifaq'a girməyə çələng xanlarla görüşməyi belə lazımlı bilmədi. Hacı Çələbi xan tərəfindən dəfələrlə ağır məğlubiyətlərə uğradılan gürçü çarları növbəti dəfə öz paytaxtlarının yaxınlığında məğlub edildilər. Bu qələbədən sonra Şəki xanı Borçalı, Qazax və Şəmsəddili gürçülərin hakimiyyətindən azad edib oğlu Ağakısi bayın idarəciliyinə verdi.

Öz mövqeyimi getdikcə möhkəmləndirən Hacı Çələbi xan bunun ardinca Cara hücum edən II İraklini 1752-ci ilin yayında Qaniq çayı sahilində yenidən ağır məğlubiyətə uğradı. Həmin ilin payızında işgalçılardan hərbi qüvvələrini tamamilə məhv etmək üçün Hacı Çələbi xanın və Car-Balakən hakimi Ömər xanın (*Ümmə xanın*) (bax: *mətnin sonu, şəkil 7*) birləşmiş qüvvələri Gürcüstana yürüş etdi. Bu yürüşlər nəticəsində gürçü çarları ağır

¹⁸ Əlavə məlumat üçün bax: Axundov N. Qarabağ salnamələri. Bakı, Yaziçi, 1989, s.56.

məğlubiyyətə uğradıldı. Onların daim ələ keçirməyə can atdıqları tarixi Azərbaycan torpaqları – *Qəbələ*, *Ərəs*, *Qazax* və *Borçalı* sultanlıqları Şəki xanlığına birləşdirildi.

Hacı Çələbi xan hakimiyyətinin ilk günlərindən başlayaraq xanlığın müstəqilliyini qorumaqla yanaşı, Azərbaycan torpaqlarını birləşdirərək güclü vahid dövlət yaratmaq və bütün ölkəni xarici təcavüzlərdən qorumaq uğrunda mübarizə apardı. Şəki xanı bu məqsədə hələ Nadir şahın sağlığında, Azərbaycan xanları arasında ilk olaraq Osmanlı imperiyası ilə əlaqə yaratmışdı. Osmanlı dövləti Şəki xanlığının vasitəciliyi ilə bütün Azərbaycan xanlarını və Dağıstan hakimlərini vahid din bayrağı altında düşmənə qarşı birləşdirməyə çalışırı.

XVIII əsrin 80-ci illərində – Georgiyevsk müqaviləsinin^{*} bağlanması ilə Cənubi Qafqazın başı üzərini yeni bir təhlükə aldı. Qeyd etmək lazımdır ki, bu sazişdən sonra Cənubi Qafqazda əl-qolu açılan çar Rusiyasının hərbi planlarında Car-Balakən camaatlığı, İlisu sultanlığı və Şəki xanlığının aradan qaldırılması xüsusü yer tuturdu. Dağlıların azadlıq hərəkatını yatara bilməyən və Qafqazı bütünlükə mühəsirəyə alımağa çalışan Rusiya imperiyası üçün Cənubi Qafqazda, ilk növbədə, məhz Şimal-Qərbi Azərbaycanı ələ keçirmək olduqca vacib idi.

Şəki xanlığının çar Rusiyası tərəfindən işgal olunması

Hacı Çələbi xandan sonra Şimal-Qərbi Azərbaycan torpaqlarının işgalçılardan qorunmasında mühüm rol oynayan Car-Balakən hakimi Ömrə xanın çar Rusiyası, gürçü carlığı və Qarabağın xristian məliklərinin birləşmiş hərbi qüvvələri tərəfindən məglub

* Gürçü çar II İraklı özünün Azərbaycanla bağlı işgalçılıq planlarını həyata keçirmək üçün çar Rusiyasını Cənubi Qafqaza dəvət edərək 1783-cü il iyunun 24-də Georgiyevsk müqaviləsini imzaladı. Müqaviləyə əsasən Kartel-Kaxet carlığı Rusiya dövlətinin təbaəsiyini qəbul etdi. Bununla II İraklı əslində çar Rusiyasının Azərbaycanla bağlı işgalçılıq planlarının həyata keçirilməsində fəal rol oynadı. O, işgalçi Rusiyamın hərbi qüvvələrinin köməyi ilə Şimal-Qərbi Azərbaycan torpaqlarını, o cümlədən Şəki xanlığını, habelə Gəncə, İravan və Naxçıvan xanlıqlarını Gürcüstana qatmağa çalışırı.

edilməsi və döyüsdə ağır yarananaraq həlak olması* regionun sonrakı tarixinə ağır təsir göstərdi. İşgalçılardan yaranmış əlverişli vəziyyətdən dərhal istifadə etdilər. Cənubi Qafqazın işgalini həyata keçirmək üçün göndərilən gürçü əsilli general P.D.Sisianov rus qoşunlarının Bakı istiqamətində yürüşü üçün ən əlverişli istiqamət olaraq *Car - Nuxa (Şəki) - Şamaxı* yoluనu seçdi. Bu da təsadüfi deyildi. Çünkü imperiyanın mərkəzində yaxşı bilirdilər ki, Azərbaycanın bu torpaqlarını ələ keçirməyə çalışın gürçü hakimləri Car-Balakən, İlisu və Şəki bölgələrinin işgalində rus qoşunlarına yaxından kömək edəcəklər. Çar sarayında Sisianovun işgalçi qoşunlara komandan təyin olunmasında da məhz bu amil nəzərə alınmışdı. *Niyyat* aydın idi: *Şimal-Qərbi Azərbaycan torpaqlarını məhz Gürcüstənin tərkibində Rusiyaya ilhaq etmək!* Beləliklə, II İraklınin xəyanətkar siyasəti nəticəsində XIX yüzilliyin avvalılarında çar Rusiyasının işgalçi qoşunları Azərbaycana yerdildi. Şəki xanlığı və digər Şimali Azərbaycan xanlıqları üçün olduqca təhlükəli vəziyyət yarandı.

Şəki xan **Səlim xan** (bax: *mətnin sonu, şəkil 6*) yaxın qohumu** qarabağlı İbrahimxəlil xanın təkidi ilə, həm də xanlığının

* 1800-cü ilin noyabrında işgalçılardan birləşmiş qoşunlarının (çar Rusiyası, gürçü carlığı və Qarabağın xəyanətkar məliklərinin hərbi qüvvələri) Şimal-Qərbi Azərbaycana növbəti yürüşü başlandı. Vətən sərhədlərinin müdafiəsində həmişə qələbəyə adət etmiş islam-türk mücahidü İmər (Ümma) xan qat-qat güclü düşmən qüvvələrini Car-Balakənə yaxınlaşmağa qoymamaq üçün öz süvarı dəstələrinin başında Qanğıç keçərək sırtda Siğnaq istiqamətində hərəkətə keçdi və mühüm strateji məntəqə olan *Qara Ağaca* yetişdi. O, Gəncə və Qarabağ xanlarından kömək almaq məqsədilə buradan da cənuba doğru hərəkət edərək Qabırı (İori) çayının sağ sahilinə keçdi. Düşmənlerin birləşmiş hərbi qüvvələri ilə onlardan sayca qat-qat az olan və ağır odlu silahlara malik olmayan Ömrə xanın süvaruları arasında üç saatda qədr davam edən siddətli vuruşma baş verdi. Digər Azərbaycan xanlarından kömək ala bilməyən və qeyri-bərabər döyüsdə tak qalan Ömrə xan özündən bu son vuruşmasında 2000 nəfər qədər şəhid verdi və ağır yaralı halda mühəsirədən çıxa bildi və özünü Car-Balakənə yetirdi. Ağır yaralannmış sərkərdə bundan üç ay sonra – 1801-ci ilin martında dünəyini dəyişdi. Şəhid sərkərdə Car qəbiristanlığında torpaq verildi.

** Salim xan qarabağlı İbrahimxəlil xanın qızını almışdı. İbrahimxəlil xan isə Səlim xanın bacısı ilə evlənmişdi.

ərazisini dağından xilas etmək və daxili müstəqilliyini saxlamaq niyyəti ilə 1805-ci il mayın 21-də Kürəkçayda P.Sisiyanov ilə müqavilə imzaladı.¹⁹ Rusiya imperiyasının himayəsi qəbul olundu. Lakin 1806-ci ilin yayında İbrahimxəlil xanın bütün ailəsi ilə birlikdə işgalçılardan tərəfindən qətl yetirilməsindən sonra Rusiya qoşunlarının imzalanmış müqaviləni bu cür xəyanətkarcasına pozacaqlarını gözleməyən Səlim xan işgalçı qoşunun yüksək rütbəli zabitlərindən biri olan Karyaginə yazdırdı: "Sizə məlumdur ki, İbrahimxəlil xan və mən şərəfsizlik edərək öz dindəmizəmiz olan hökmardan üz döndərib Rusyanın himayəsinə girmişik. Bunu ona görə etmişik ki, lazım olanda biza kömək edəsiniz, sakit yaşaya bilək. Əvvəla, belə köməklək olmadı, ikincisi, İbrahimxəlil xana təşəkkür etmək əvəzinə, onu qətlə yetirdiniz, ...mənim bacımı da öldürdüñünüz. Bundan sonra mən necə sizə inanım və qoşunumuzu saxlayım. Bu hadisədən hiddətlənən camaatim rus qoşunlarını tamam qırmaq istəyirdi, amma mən buna razı olmadım... Xalq onlara (rus qoşunlarına – Y.M.) qarşı üşyan etdiyindən onlar burada qala bilməzlər".²⁰ (bax: mətnin sonu, sənəd I).

Səlim xan dərhal xanlıqdakı Rusiya qoşunlarının başçısı mayor Parfyonovdan Şəki ərazisini tərk etməyi tələb etdi və ertəsi gün rus qoşunları xanın tələbinə əməl edərək Şəki xanlığını tərk etdilər.

Rus qoşunlarının xanlığın ərazisindən çıxarılması xanlığın müstəqilliyinin bərpası yolunda mühüm addım idi. Səlim xanın belə cəsarətli hərəkəti işgalçılardan mövqeyini xeyli sarsıldı, onların

¹⁹ Bundan bir həftə əvvəl – mayın 14-də elə həmin Kürəkçayda İbrahimxəlil xanla Sisiyanov arasında da eyni ruhu mürqavilə imzalanmışdı. Rusiya ilə Şəki xanlığı arasında imzalanın 21 may 1805-ci il tarixli müqaviləyə görə Şəki xanı yalnız Rusyanın hakimiyyətini tanımış və qonşu ölkələrlə müstəqil əlaqə saxlamadıq imtiyət idid. Həmçinin xan Nuxada (Şəki) rus qarnizonunun yerləşdirilməsinə razılıq verməli, ildə 7000 rubl bac ödəməli və nəvəsinə həmşəlik Tiflisde qalmış şartlı ruslara girot verməli idi. Əvəzində xanın və bütün xələfərinin əbədi hakimiyyətinə, ərazisinin bütün saxlanmasına zəmanət veriliirdi. Müqavilədən dərhal sonra 1805-ci ilin mayında general Rebindərin başçılıq etdiyi 2 bölkündən ibarət rus qarnizonu Şəkiyə yeridilmişdi [Bax: AKAK, m.II, dok.1436, c.702-705].

²⁰ Bax: Dubrovin.N.F. İstoriya voiny i vladychestva russkikh na Kavkaze, t.V, SPb.,1887, s.59.

bölgədəki nüfuzuna ciddi zərbə vurdu.

Bu hadisədən sonra Şəki xanlığında işgalçılara qarşı mübarizə heç vaxt səngimədi. Rusiya qoşunlarının növbəti hückumu gözləyən Səlim xan silah, pul tədarükü görür, xanlığın müttəfiqləri olan avarlardan, carlılardan, ləzgilərdən əsgər toplayırdı. Bundan narahat olan işgalçılardır 1806-ci ilin sonlarında onu hakimiyyətdən kanarlaşdırıldı. P.Sisiyanovun fəaliyyətini davam etdirən çar generalı İ.Qudoviçin göstərişi ilə işgalçılardan ələltisi xoylu Cəfərqulu ağa Şəkiyə yeni xan təyin olundu. Yeni xan Kürəkçayda bağlanan müqaviləni təsdiq etdi. Car-balakənlilərə nəzarət də ona həvalə olundu. Cəfərqulu xan özünə dayaq olaraq Xoydan Şəkiyə ailələri ilə birlikdə 2 min erməni köçürüdə və xanlığın ərazisindəki strateji əhəmiyyətli məntəqələrdə maskunlaşdırıldı.²¹ Bununla, Şəki ərazisində ermənilər yuva saldı.

Çarızmin işgal rejiminə qarşı mübarizə.

Göynük üşyanları

Şəki əhalisi irsi hakimiyyətə malik olan Səlim xanın işgalçılardan ələltisi Cəfərqulu ağa ilə əvəz olunmasını ciddi nərazılıqla qarsıladı. Səlim xanı hakimiyyətə qaytarmaq uğrunda Baş Göynük kəndində mübarizə başlandı. Səlim xan üşyana qalxmış Baş Göynük kəndinə siğindi. Üşyancı göynüklülər kömək üçün Şirvan xanına müraciət etdilər. Lakin Şamaxıdan üşyancılar kömək göndərilmədi. Geniş xalq kütlələri arasında dayağı olmayan Cəfərqulu xan isə işgalçılardan itaətkar olaltsına çevrildi. İşgalçılardan bütün hərbi qüvvələri səfərbərliyə alınaraq Göynük üşyani amansızcasına yatırıldı²².

Çıxılmaz vəziyyətdə qalan Səlim xan təqribən 100 nəfərdən ibarət yaxın adamları ilə birlikdə xaricdən kömək almaq məqsədilə Şəkini tərk etməyə məcbur oldu. O, öncə Təbrizə, sonra Bağdada, oradan isə İstanbula gedərək Rusiya işgalçılara qarşı Osmanlı

²¹ Əlavə məlumat üçün bax: AKAK, t.III, dok.496, c.275-276.

²² Ə.F.Məmmədov Azərbaycan, Rusiya və Gürçüstən arxivlərində saxlanılan qıymətli sənədlərə asaslanaraq təqribən 126 il davam etmiş Göynük üşyancılarına "Göynük hərəkatı" adlı fundamental monoqrafiya həsr etmişdir. Bax: Məmmədov Ə. Göynük hərəkatı (1805-1930-cu illər). Baki, 2016.

sultanından hərbi yardım istədi. (bax: *mətnin sonu, sənəd 2*).

1807-ci ilin yazında Cəfərqulu xan Xoyski hakimiyyətinə qarşı Göynük elinin igid oğlu Sultan Muradın başçılığı altında yeni üşyan başlandı. Üşyan *Baş Göynük və Aşağı Göynük kəndlərinin əhatə etdi*. Üşyançılar ləzgi kəndi olan *Burcun* əhalisi də qoşuldular. Göynük üşyanının digər ərazilərə də yayılmasından qorxuya düşən Rusiya komandanlığı alay komandiri Qrekovun başçılığı ilə Cəfərqulu xana əlavə hərbi yardım göndərdi. İşgalçılara sıddətli müqavimət göstərən, lakin silah çatışmazlığı və çar qoşunları ilə müqayisədə sayca çox az olan üşyançılar ardi-arası kəsilməyən hücumlara tab gətirməyib daqlara çəkilməyə məcbur oldular.²²

1808-ci ilin yayında Şəki xanlığını işgalçılara qarşı yeni üşyan dalğası büründü. Əsas üşyan mərkəzi yenə də Baş Göynük kəndi idi. Kür çayı sahilindəki bir çox kəndlərin də qoşulduğu bu üşyanın əsas təşkilatçıları Səlim xan tərəfindən Şəkiyə göndərilən **Mahmud ağa** və onun ətrafındakı bəylər idi. Plana görə üşyan başlanarkən Səlim xan da öz dəstəsi ilə köməy gəlməli idi. Lakin Səlim xanın müraciətini bütün Şəki əhalisine çatdırmaq mümkün olmadı. Müraciəti əhaliyə yetirməli olan adamların əksəriyyəti işgalçilar və Cəfərqulu xanın adamları tərəfindən tutuldu. Buna görə də üşyan bütün xanlığı əhatə etmədi. Rus ordusunun köməyi ilə Cəfərqulu xan üşyançılarla divan tutdu, 40 nəfər əsir götürüldü.²³

Lakin bütün bu tədbirlər Şəkidi müstəmləkə əsarətinə qarşı mübarizə alovunu söndürə bilmədi. Çar Rusiyasının hərbi süngüsü ilə qarşılaşacağını bilən silahsız əhali yenə də işgalçılara müqavimət göstərməkdə davam edirdi.

1810-1812-ci illərdə Şəkini yeni üşyan dalğası büründü. Bu

²² Əlavə məlumat üçün bax: AKAK, t.III, dok.502, c.279-280.

²³ Qudoviç üşyançıları qorxutmaq və onlara "ibrat dörsi" vermək üçün tutulanları qalada, camaatin gözü qarşısında cəzalandırmaq əmri verdi. Əgər tutulanlar arasında bəylər olardısa, onlar Sibirə göndərilmək üçün Tiflisə yola salınmışdı. Səlim xanın öz tərəfdarları ilə Kür çayına yaxınlaşdığını eşidən Qudoviç ona meyil edənlərin də tutulub Tiflisə göndərilməsi barədə Cəfərqulu xana tapşırıq verdi. Bu işdə ona Lisaneviç kömək etməli idi [Əlavə məlumat üçün bax: AKAK, m.III, dok.513, c.287; dok.515, c.287-288].

zaman Səlim xanın həyat yoldaşı, qarabağlı İbrahimxəlil xanın qızı **Tuti xanım** kömək üçün Osmanlı dövlətinə müraciət etdi. Tuti xanım öz məktubunda bildirirdi ki, şəkililərin rus qoşunlarına qarşı apardığı mübarizə nəticəsində artıq Şəki rus qoşunlarından geri alınmışdır, şəkililər Dağıstan əhalisi ilə birləşib Hüseyn Əfəndi adlı bin nəfəri özlərinə vəkil seçmişlər, düşmən qarşı mübarizə üçün iyirmi min əsgər hazır vəziyyətdədir. Osmanlı dövlətinin hərbi yardımına ehtiyacımız var²⁴ (bax: *mətnin sonu, sənəd 3*). Lakin bu dövrə Rusiya imperiyası ilə münasibətləri müharibə həddində çatdırmaqdə maraqlı olmayan Osmanlı dövləti Şəki xanlığına hərbi yardım göstərmədi.

Cəfərqulu xanın ölümündən sonra onun oğlu **İsmayıllı paşa** baş komandan tərəfindən Şəkiyə xan təyin edildi. Qəddarlıq ilə ad çıxaran İsmayıllı paşa yerli əhaliyə nifratlı yanaşır, öz təbəələrinə amansız divan tuturdu. Bütün bunlar yerli əhalinin kəskin etirazına səbəb oldu və Şəkini dəfələrlə aramsız üşyanlar büründü. Hər dəfə əhali xanın hakimiyyətini tanımadığını bəyan edirdi.

İşgalçılari vahiməyə salan bu üşyanlar hər dəfə silah gücünə, həm də xüsusi amansızlıqla yatırılırdı. Erməni və gürçü assilli çar zabitləri bu qanlı cinayətlərdə xüsusi fəallıq göstərir, üşyançılar qarşı hərbi əməliyyatları yerli əhaliyə qarşı soyqırımlarına çevirirdilər.

1819-cu ildə İsmayıllı xanın ölümü ilə Şəkidi xanlıq idarə üsulu ləğv olundu. Bununla, çar müstəmləkəçiləri bu diyarın qədim dövlətçilik ənənələrinə birdəfəlik son qoymaq ümidində idilər.*

²⁴ Əlavə məlumat üçün bax: BOA HH, 1108/44645F

* Xanlıq idarə üsulu ləğv olunduqdan sonra bu diyarada əvvəlcə Şəki əyaləti, 1840-ci ildə isə Kaspi vilayətinin tərkibində Şəki qəzası yaradıldı. Qəza 1846-ci ildən Şamaxı quberniyasının tərkibinə daxil edilərək Nuxa qəzası adlandırıldı. "Şəki" adı daim işgalçılara qarşı mübarizə və üşyanlarla hallan-dıqdan imperiya cəlladları bu adı yaddaşlardan birdəfəlik silmək üçün onu "Nuxa" sözü ilə avaz etdilər. Nuxa qəzası 1859-cu ildə Bakı quberniyasının, 1868-ci ildə isə Yelizavetpol quberniyasının tərkibinə daxil edildi. Şəkidi sovet hakimiyyəti qurulduğundan sonra 1930-cu ildə Azərbaycan SSR-in inzibati ərazi bölgüsündə dəyişikliklərlə olaqədar Nuxa rayonu təşkil edildi. 1968-ci ildə Nuxa rayonu yenidən Şəki rayonu, mərkəzi isə Şəki şəhəri adlanmağa başladı.

İşgalçılara qəddar müstəmləkə rejiminə, törətdiyi qanlı qırğınırlarda baxmayaraq, Şəki və bütün Şimal-Qərbi Azərbaycan bütün XIX yüzillik boyu və XX yüzilliyin əvvəllərində Rusiya imperiyasında milli-azadlıq hərəkatının əsas mərkəzlərdən biri olaraq qaldı. Bölge başdan-başa işgalçi ordunun hərbi nəzarəti altında olduğundan Şimal-Qərbi Azərbaycanda **qaçaq hərəkəti** geniş vüsət aldı. Göynük üşyançıları müqavimət hərəkatının mərkəzini dağlara köçürdülər. Əfsanəvi xalq qəhrəmanı göynüklü Cavad oğlu Məhəmməd və onun silahdaşları Baş Göynük kənd sakinləri Muxtar Əkbər oğlu, Mustafa Yunus oğlu, İsgəndər Məhəmməd oğlu, Cəfər Əbdülhəlim oğlu, Hacı Nəsib oğlu, Həsən Əli oğlu, Aşağı Göynük kəndindən Zəkəriyyə Qasım oğlu, Aşağı Şabaliddan Polad Abbas oğlu, Əbdüləlim və Səməd qardaşları kimi xalq qəhrəmanları, onlarla əbir hərəkət edən Car-Balakən qaçaqları gözlənilməz hücumlarla işgalçılara nökərçilik edən yerli varlıların sərvətini əllərindən alıb xalqa paylayırdılar. Qanlı qırğınlardan etnik toqquşmalar qədər ən iyəncə fitnəkarlıqlara, hər cür cəza tədbirlərinə əl atan işgalçılara bölgədə xalq azadlıq hərəkatının alovlarını söndürə bilmirdilər ki, bilmirdilər.

Cümhuriyyət dövrü

1917-1920-ci illərdə bütün Azərbaycan kimi, Şəki bölgəsi də öz tarixinin ən maraqlı və coşqun dövrünü yaşadı. Bu dövrdə bütün Şimal-Qərbi Azərbaycan ölkədə xalq azadlıq hərəkatının əsas mərkəzlərdən biri olaraq qalırdı.

Bununla belə, Birinci dünya müharibəsinin (1914-1918) başlanması ilə Cənubi Qafqazın bütün sonraki tarixi üçün yeni bir təhlükə də bas qaldırdı. Müharibədə böyük dövlətlər tərəfindən Osmanlı imperiyasının aradan qaldırılacağını yəqin edən erməni millətçiləri Osmanlı imperiyasının əraziləri və Cənubi Qafqaz torpaqları hesabına xülyasında olduqları “Böyük Ermənistən” dövləti yaratmaq uğrunda fəal mübarizəyə başladılar. Rusiyada Oktayabr çevrilişi və Bakıda S.Şaumyanın başçılığı ilə anti-Azərbaycan daşnak-bolşevik guruhunun hakimiyyətə gəlməsi ilə vəziyyət daha

da mürəkkəbləşdi. Şərqi Anadoluda, bütün Cənubi Qafqazda və Cənubi Azərbaycanda türk-müsəlman əhaliyə qarşı soyqırımlarına başlandı. Bu bütün Cənubi Qafqazda xalq azadlıq hərəkatına ağır zərbə idi. Azərbaycan və gürcü xalqları öz tarixi-ətnik torpaqlarında milli dövlətlərini yaratmaq uğrunda azadlıq mübarizəsi aparır, çar Rusiyasının XIX əsrda Cənubi Qafqaza köçürüb gətirdiyi ermənilər isə Azərbaycan, Türkiyə və Gürcüstan torpaqları hesabına özlərinə dövlət yaratmaq üçün bolşevik Rusiyasına hər cür xidmət göstərirdilər. Beləliklə, millatçı-terrorçu erməni partiyalarının təşkilatlılığı ilə tərədilən fitnəkarlıqlar, terror aktları və soyqırımları bütün Cənubi Qafqazi bürüdü. Bununla, Cənubi Qafqazın geniş ərazilərində yaşayan Azərbaycan xalqı Birinci dünya müharibəsi, Rusiyada Fevral inqilabı və Oktyabr çevrilişinin baş verdiyi mürəkkəb tarixi şəraitdə həm milli azadlıq mübarizəsi aparır, həm də soyqırımı cəlladlarına qarşı ölüm-dirim savaşı dövrünü yaşıyırı.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərefəsində ermənilər Cənubi Qafqazın digər ərazilərində olduğu kimi Şəki bölgəsində də öz badnam məqsədlərinə nail olmaq üçün müxtəlif təxribatlarla və fitnəkarlıqlara əl atırdılar. Belə ki, Şəki bölgəsi və ətraf qızılarda yaşayan ermənilər sürətlə silahlandırılır, azərbaycanlılara qarşı təxribatlar tərədilirdi. 1918-ci ilin fevralında erməni korpusunun komandiri, general Nazarbekovun göstərişi ilə yerli əhaliyə divan tutmaq üçün Şəkiyə daşnaklardan ibarət “**Şəki erməni batalyonu**” adlandırılaraq 700 nəfərlik cəza dəstəsi göndərildi. Cəza dəstəsinin baş qərargahı Qayabaşı kəndində yerləşdirildi. Qazada yaşayan ermənilərin quldur dəstələri həmin cəza dəstəsi ilə birləşərək azərbaycanlılara qarşı kütləvi qırğınlara başladılar.²⁵ Bununla yanaşı, daşnaklar bölgəyə hərbi müdaxilə olunmasına nail olmaq üçün bölgənin, həmçinin Ərəş qəzasının kəndlərində yaşayan ermənilərin Cənubi Qafqaz komissarlığına və Bakı Sovetinə

²⁵ Əlavə məlumat üçün bax: İsmayılov K. Azərbaycanın Şəki bölgəsi 1917-1920-ci illərdə. Bakı, Turxan NPB, 2019, s.24.

çoxsaylı qondarma müraciətlər göndərmələrini təşkil etdilər. Göstərilən qəzaların erməni əhalisinə "yardım komitəsi" yaradıldı. Hətta daşnaklar ermənilərin yaşadıqları kəndlərdə xüsusi hakimiyət orqanları yaratmağa da cəhd etdilər. Lakin daşnaklar Azərbaycanın digər bölgələrində fərqli olaraq Şəki də kütłəvi soyqırımları həyata keçirə bilmədilər. Yerli əhali silaha sarılıraq öz torpaqlarının müdafiəsinə qalxdı və daşnak quldurlarına sarsıcı zərbələr vurdu. Bölgədə daşnakların məkrili planlarının gerçəkləşməsinə imkan verilmədi. Cümhuriyyətin yaranmasından bir neçə gün sonra Şəkiyə daxil olan Qafqaz İslam Ordusunun hissələri yerli özünü müdafiə qüvvələrinin köməyi ilə erməni quldur dəstələrini Qayabaşı və digər kəndlərdən qovub çıxardılar. Erməni quldurlarının son dayaq məntəqəsi olan Səbətli azad edildikdən sonra Şəki-Zaqatala bölgəsində erməni-daşnak silahlı dəstələrinin varlığına həmşəlik son qoyuldu. Göynük mahalının qəhrəman oğulları daşnaklara qarşı Qayabaşı və Səbətli əməliyyatlarda fəal iştirak etdilər. Bu qələbələrdən sonra Şəki könüllülərdən ibarət özünümüdafiə dəstələri Qafqaz İslam Ordusunun tərkibinə daxil oldular və Bakının daşnak-bolşevik qüvvələrinindən azad edilməsində fəal iştirak etdilər.^{*}

Şəki əhalisi Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli dövlət quruculuğunda, ölkədə həyata keçirilən inzibati, siyasi dəyişikliklərdə, mədəni quruculuğda, Vətənin ərazi bütövülüyünün təmin edilməsində, o cümlədən Qarabağda erməni separatizminə qarşı mübarizədə fəal iştirak etdi.

Cümhuriyyət dövründə Şəki şəhəri və qəzası özünün ictimaiyyəsi, iqtisadi, mədəni hadisələrlə zəngin dövrünü yaşayırı. Şəhərdə geniş səlahiyyətlərə malik özünüidarə orqani - bələdiyyə fəaliyyət göstərirdi. Onun işində, şəhərin ictimai həyatında siyasi

* Daşnaklara qarşı Qayabaşı və Səbətli əməliyyatlarının fəal iştirakçısı və Bakının daşnak-bolşevik cəlladlarından azad edilməsində mühüm xidmətlər göstərmiş Göynük könüllü dəstələrindən birinə başçılıq etmiş atam Mikayıl Mahmud oğlunun xatırlarının təsiri altında böyüdülmə üçün həmişə böyük qürur hissi ilə yaşamışam.

partiyalar, ictimai təşkilatlar, xeyriyyə təşkilatları yaxından iştirak edirdilər. Mədəni-maarif sahəsində də ciddi dayışıklıklar baş verir, yeni məktəblər, mədəniyyət ocaqları yaradılırdı. Bütün bunlar Şəki əhalisinin siyasi əfəlliyyətinin, mədəniyyətə, təhsilə olan marağının təzahürü idi. Qəzannın əvvəlki iqtisadi qüdrətinin bərpa edilməsi üçün ciddi planlar, layihələr həyata keçirilirdi. Cümhuriyyət hökuməti də bölgənin spesifik problemlərinin, o cümlədən ipəkçilik sənayesinin bərpası, əhalinin ərzaqla təmin olunması, torpaq məsələləri, qacqınların qəbulu və yerləşdirilməsi və s. məsələlərin həlli üçün müvafiq tədbirlər görməyə çalışırı.

Bolşevik işgali. Cümhuriyyət naminə dirəniş və Göynük əşyanlarının yeni dalğası

Bolşevik işgali və Azərbaycanda yeni sovet-müstəmləkə rejiminin qurulması ilə Şəki tarixinin daha qanlı faciələrlə dolu dövrү başlandı. Şəki sovet qoşunları tarəfindən 1920-ci il mayın 5-də işgal olundu. Bolşevik Rusiyası da çar Rusiyası kimi Azərbaycana, o cümlədən də onun şimal-qərb bölgəsinin əhalisinə qarşı müstəmləkəçilik siyasetini davam etdirdi. Odur ki, bölgədə sovet hakimiyətinin ilk illərindən başlayaraq azadlıq hərəkatı yenidən alovlandı. Bolşeviklər Şəki-Zaqatala bölgəsində asanlıqla möhkəmənə bilmədilər.

1920-ci il 28 aprel bolşevik işgali və Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra *Nuxa qəzası*, bütövlükə Şimal-Qəribi Azərbaycan sovet işgallina qarşı müqavimət hərəkatının ən güclü mərkəzlərindən birinə çevrildi. Şəki-Zaqatala bölgəsinin bütün əhalisi Azərbaycan Xalq Cümhuriyyətinin müdafiəsinə qalxdı.

"**Şəki ən qədim zamanlardan günümüzdək**" kitabında tədqiqata cəlb edilmiş çoxsaylı arxiv sənədləri aydın sübut edir ki, XIX əsrin əvvəllerində Azərbaycanın işgallina başlamış çar Rusiyasının işgalçi qoşunlarına və müstəmləkə rejimini qarşı davamlı olaraq qəhrəmancasına müqavimət göstərən Azərbaycan ellərindən

biri da Şəkinin Göynük mahali^{*} idi.

1920-ci il mayınlarında Baş Gönyüyün və bütün Göynük mahalının əhalisi Azərbaycan Xalq Cümhuriyyətini müdafiə edərək bolşevik işgalçılara qarşı üsyana qalxdı. Üsyən Nuxa şəhəri də daxil olmaqla bütün bölgəni büründü. 1920-ci il mayınlarında Qırmızı Ordu hissələri Nuxa şəhərinə sığınmış üsyancıları çətinliklə mağlub edərək şəhərin şimal hissəsinə nəzarəti ələ keçirdi. Şəhərin giriş və çıxışları bağlandı. Əhali tərk-silah olundu. Üsyən istirakçılarından 17 nəfər gülлəndi, böyük bir qrup isə həbs olundu.

Üsyancılarla qarşı həyata keçirilən cəza tədbirləri iyunun əvvəllərində yeni üsyənin alovlanmasına sabəb oldu. Bu zaman üsyənin mərkəzi yenə də Baş Göynük kəndi idi. İyunun əvvəlində Göynük üsyancıları Qırmızı Ordu hissələrini Yuxarı Malax, Ambarçay istiqamətinə sixişdirməqə müvəffəq oldular.

VII Qafqaz diviziyasının komandiri Xmelkova Nuxa qəzasındaki əsas üsyən mərkəzi olan Baş Gönyüyü tutmaq, bununla da dağlardakı əsas yüksəklikləri ələ keçirmək əmr olundu. Baş Göynük kəndini ələ keçirmək üçün 1920-ci il iyunun 15-də Qırmızı Ordu hərbi hissələrinin də cəlb olunması ilə həyata keçirilən hərbi əməliyyat axşama kimi davam etmiş, qızgın döyüşlərdən sonra

* Göynük mahali Şəki-Yevlax yolundan qərbə doğru geniş əraziləri əhatə edir. Mahal qədim tarixə malikdir. "Kitabi-Dədə Qorqud" dastanlarında təsvir olunan bir çox hadisələr bu mahalda cərayan etmişdir. Dastanda adıçıklınlı Dış (Das) Oğuz (indiki Daş Üz) bütünlükdə keçmiş Göynük mahalının tərkibində idi. Hazırda da bu mahalanın tərkibindədir. Göynük mahali oğuz türkünün yadəlliilərə qarşı qəhrəmanlıq tarixi yaranan "Kınık" ("Kanık") tayfasının an toplu halında məskən saldığı yurd yerimizdir. Göynük eli çar Rusiyası bu torpaqlara ayaq basan gündən silaha sarılmış, bolşevik rejimi dövründə də silah yera qoymamış, 1930-cu ilədək təqribən 126 il işgalçılara qarşı davamlı mübarizə aparmışdır. Bu eldən Cavad oğlu Məhəmməd kimi əfsanəvi xalq qəhrəmanları çıxmışdır. Göynük ığidləri daşnaklara bölgədə soyqırımı töötəm imkanı verməmiş, öz qədim torpaqları Səbatlıda yuva salmış daşnakları darmadagın etmiş, onların tör-töküntüllərini Qanıqın o tayına qovmuş, Qafqaz İsləm Ordusuna qoşularaq onun Bakı istiqamətində azadlıq yürüşündə faal iştirak etmişlər.

axşam saat 18-də kəndi ələ keçirmək mümkün olmuşdu.²⁶ Kənd ələ keçirildikdən sonra Baş Gönyüyün kişi cinsindən olan əhalisina qarşı kütləvi qırğınlar həyata keçirildi.*

1921-ci ilin baharında Nuxada başlanan yeni üsyən da erməni silahlı dəstələrinin faal köməyi ilə amansızcasına yatrıldı. Üsyancıların bir qismi gülлəndi, digər hissəsi həbs edildi, qalanları isə sürgün olundu.

Şəki sovet hakimiyəti illərində

XX əsrin 20-30-cu illərində Nuxa şəhəri və bütün bölgə bolşevik rejiminin xüsusi nəzarəti altında idi. Bütün bölgə şəxsi həyəti, əsasən, ermənilərdən ibarət olan NKVD və KQB-nin nəzarəti altında idi. Bəhs olunan dövrə Nuxa eli keçmiş Göynük və Cəfərabad dairələrinin birləşməsindən yaradılmışdı. Bu dairələrdə yaşayan 30403 nəfərlik əhalinin 29000 nəfəri Azərbaycan türkləri idi.

Zorakı kollektivlaşdırma zamanı yol verilən özbəşinalıqlar, əhalinin bütün şəxsi əmlakının müsadirə olunaraq kolxozlara, məscidlərin ömürlük istifadəsində olmuş vəqf torpaqlarının və zəkatın toplanması səlahiyyətinin isə yoxsol komitələrinin ixtiyarına veril-

²⁶ Əlavə məlumat üçün bax: /PIBA, f.7717, on.1, d.18, l.84/.

* Üsyən mərkəzi olan Baş Göynük ələ keçirildikdən sonra bütün Göynük mahalının əhalisine, xüsusilə kişi cinsindən olan əhaliyə qarşı dəhşətli qırğınlar həyata keçirildi. Qafqaz diviziyasının komandiri Xmelkova mitqavimat göstərənləri amansızlıqla mahv etmək, təslim olanları tərk-silah edərək arxaya göndərmək əmr olunmuşdu. Bu qırğınlarda sovet ordusunun tərkibinə soxulmuş ermanıllar və daşnak zabitləri faal iştirak etdilər. Onlar Şəkinin sayseqmə şəxsiyyətlərini mahv etdilər. Xalqın sevimilisi, mütafəkkir şair Molla Cuma da bu zaman günün günorta çağlı Aşağı Göynükdə gülлəndi. Baş Göynük kəndinin yaşadığı 15 iyun 1920-ci il dəhşətini mənə, illi dəfə, üsyən günlərində kəndin dinc əhalisini kəndin yuxarisına – dağın başındakı "Tap düzənliliyi"na köçürmək əməliyyatına başlılıq etmiş atam nəql etmişdir. Molla Cumanın 15 iyun 1920-ci ilə gülлəndiyini da manə atam danışmışdı. Sonrakı elmi axtarışlar bu məlumatların tamamilə dəqiqliğinə təsdiq etdi. Bax: Molla Cuma. İsləmi Pünhan. (Ön sözün müəllifi akademik Yaqub Mahmudov). (Hazırlayanlar: prof. M.Qasimli, E.Əzizov.) Bakı, 2016.

məsi, dini ayınların yerinə yetirilməsinə qarşı törədilən maneqçılıq²⁷ XX əsrin 20-ci illərinin sonuna doğru Nuxa qəzasında azadlıq hərəkatının yenidən alovlanmasına səbəb oldu. Baş Göynükda başlanan bu hərəkat 1930-cu ildə baş vermiş güclü Nuxa-Zaqatala üşyanı ilə özünüň kulminasiya zirvəsinə çatdı.

1930-cu il Nuxa-Zaqatala üşyanına Baş Göynük də gizli fəaliyyət göstərən "Xalq Azadəçilər Firqəsi" rəhbərlik edirdi. "Xalq Azadəçilər Firqəsi"nin Baş Göynük özəyinə Molla Mustafa Şeyxzadə və Əsədulla Sadixov rəhbərlik edirdilər. Bu özəyin fəaliyyətinin nəticəsi idi ki, üşyan başçıları demək olar ki, Baş Göynük kəndinin bütün əhalisini səfərbər edə bilmış, burada üşyançılar xüsusi hərbi hazırlıq da keçmişdilər.

"Xalq Azadəçilər Firqəsi"nin qərarı ilə üşyançıların böyük bir dəstəsi kəndin yuxarısındakı yaylaqları aşaraq Şəkiyə daxil olmuş, Xan qalasının içərisindəki məhbəsin qapılarını sindirərəq bütün məhbusları azadlığa buraxmış, şəhərdən olan və ətraf kəndlərdən gəlmiş üşyançıların köməyi ilə şəhərə nəzarəti dörd gün öz əllərində saxlaya bilmüşdilər. Lakin təpədən dırnağadək silahlanmış sovet hərbiçilərinin və xüsusi xidmət orqanlarının birləşmiş qüvvələri şəhərdə hakimiyyəti yenidən ələ keçirmiş, üşyançılar Baş Göynük kəndi istiqamətində geri çəkilməyə məcbur olmuşdular.

1930-cu il Nuxa-Zaqatala üşyanının mərkəzi Baş Göynük kəndində üşyanı yutmaq üçün səfərbərliyə alılmış xüsusi xidmət orqanları və hərbiçilərin birləşmiş qüvvələrinə şiddətli müqavimət göstərildi. Baş Göynük kəndi üşyan zamanı bir neçə dəfə əldən-əla keçdi. Kəndin əhalisi, demək olar ki, hamlıqla üşyana qalxmışdı. Aprelin 16-dan 17-na keçən gecə həyata keçirilmiş hərbi əməliyyat nəticəsində kəndin üşyançılarından təmizlənməsinə baxmayaraq, ertəsi gün kənd yenidən üşyançılar tərəfindən ələ keçirilmiş, kəndin əhalisini uzun

²⁷ Bölgədə dina qarşı mübarizə adı ilə məscidlər bağlanır, müsəlmanların dini hisləri, ayınların yerinə yetirilməsi ələ salınır, məscidlər gedənlərdən vergi alınır. Əsas üşyan mərkəzi olan Baş Göynük əhalisini isə, ümumiyyətlə, namaz qılmaq qadağan olunmuşdu. Ona görə də kənd əhalisi dini bayramlarda gecələr gizliz meşyə gedib üç növbədə bayram namazını qılmalı olurdu [PTBA, ф.25873, on.1, д.1206, л.966].

müddət tərk-silah etmək mümkün olmamışdı. 1930-cu il Baş Göynük üşyanı zamanı sovet rejiminin nizami hərbi qüvvələrindən 73 nəfər öldürüldü, 70 nəfər yaralandı, 18 nəfər isə üşyançılar tərəfindən osır alındı. Bu, Baş Göynük üşyanının nə qədər güclü xalq azadlıq hərəkatına çevrilmişindən xəber verir. 1930-cu il Baş Göynük üşyanı zamanı üşyançılarından 302 nəfər öldürülmüş, 162 nəfər isə ağır yaralanmışdı.

Üşyan yatırıldıqdan sonra Baş Göynükün kişi cinsindən olan əhalisinə misilsiz qoddarlıqla divan tutulmuşdur. Əla keçirilən gəncələr, o cümlədən üşyan istirakçıları kənddəki rus-tatar (rus-türk) məktəbinin sinif otaqlarına doldurulmuş, mühakima edilmədən KQB və NKVD-nin nümayəndələri və Kənd Yoxsul Komitəsinin sədrindən ibarət qara üçlüyün göstərişi ilə güllənləşmişlər. Üşyançıları öz əlləri ilə qazdırıldıqları quyuların ətrafında sıra ya düzərək hər doqquz nəfərə bir güllə hesabı ilə güllələyərək, demək olar ki, diri-dirisi quyulara doldurmuşlər. Güllələnmə zamanı qatillərə arxa çevirməyən Türk Əhmədin igidiyi kənd əhalisi tərəfindən böyük coşqu ilə qarışmış, Göynük igidləri onu gecə ümumi quyuların birindən çıxarıb ayrıca dəfn etmişdilər.* Qafqaz İsləm Ordusunun mücahidlərindən

* Üşyan başçılarından biri olan və Türk Əhmədə bir kamerada saxlanılan atam Mikayıl Mahmud oğlunun məlumatına görə güllələnmə zamanı bütün təzyiqlərə baxmayıraq. Türk Əhməd qatillərə arxasını çevirməmiş, ibadət etməyə və camaaṭla vidalaşmağa icazə istəmiş, sinədən güllələnməsinə tələb etmişdi. Qara üçlüyün milliyətə rus olan üzvünün göstərişi ilə onun bu istəklərinə icazə verilmiş, sonra sinəsindən güllələnmişdi. Türk Əhməddən sonra güllələnməyə çağrılan atam kamera yoldaşları ilə halallarşarkın bir kənd qadının qara üçlüyün otağına daxil olmuş qoltugundan çıxardığı balta ilə yoxsul komitəsinin sadrını baltalamaya cahd göstərdiyi üçün güllələnmə düşərgəsində hay-haray qalxmış, atamı yenidən üçlüyün otağına çağrışmışlar. Məlum olmuşdu ki, həmin qadın nənəm Əminə Xatun imiş. O, şəxsi ədavatına görə həmişə atamı taqib edən yoxsul komitəsinin sadrını baltalamaq istəyirmiş. Qara üçlüyün başçısı olan rus çekisti nanomı xeyli sorguslu tutduqdan sonra güllələnməyə növbəsi çatmış atam baradə əvvəlki qərarı dəyişmiş, yeni göstəriş vermişdi: "osvobodit!" (azad edilsin!). Bundan sonra atamın qaçaq həyatı başlamış, bizi Qax, Zaqatala və Balakən rayonlarının meşələrində, Qanixboyu kəndlərdə 1956-ci ilə qədər qoruyub salamat saxlaya bilmüşdi. Onu ələ verməyən Balakən camaaṭına vəfa borcu olaraq atam özünü bu rayonun orazisində dəfn etməyi vəsiyyət etmişdi.

biri olan Türk Əhmədin məzəri həmin toplu məzarlıqda müqəddəs ziyyarət yerinə çevrilmişdir. Şəkinin Baş Göynük kəndindəki bu toplu məzarlıq çarizmin qəddar müstəmləkə rejiminə qarşı milli azadlıq mübarizəsi qəhramanlarının gələcək nəsillərdən ötrü müqəddəs ziyyarət məkanıdır. Bu məkanda möhtəşəm tarixi abidə ucaldılması isə Azadlıq mücahidlərinin varisləri olan bugünkü nəsillərin boynunun borcudur.*

1930-cu il Baş Göynük üsyəni Sovet İttifaqının tarixində baş vermiş ən güclü üsyənlərdən biri idi. Üsyən sovetlər tərəfindən qəddarcasına yatırılsa da, üsyənlərdən rayonun Baş Göynük kənd sakinləri Yunus və Kərim, Baş Zeyzid kəndindən Məcid, Abbas, Xudu və İbrahim, Bideyiz kəndindən Cəfər dağlara çəkilərək 10 il qanlı bolşevik rejiminə qarşı mübarizə apardılar.

1930-cu il Göynük üsyənin yatırılmasından sonra Nuxa-Zaqatala bölgəsi bütün 30-cu illər boyu bolşevik rejiminin ağır təqib-lərinə və repressiyalarına məruz qaldı. Bölgənin say-seçmə ziyanları məhv edildi. Bununla belə, ziyanlar qızımı terrora sinə gərək tarixi ənənələri, milli özüntüdərk ideyalarını qoruyub saxladılar.

30-cu illərin sonunda bölgədə ağır terror dalğasının davam etdiyi bir zamanda II Dünya müharibəsinin başlanması, 1941-ci ilin iyundan faşist Almaniyasının SSRİ-yə hücumu əhalinin siyasi əhvali-ruhiyyəsində döyişiklik yaratdı. Müharibənin başlanması respublikanın hər yerində olduğu kimi, qədim dövlətçilik ənənələrinə malik olan Nuxada da hiddətlə qarşılandı. Bütün Azərbaycan vətəndaşları kimi, Nuxa əhalisi də ümumi düşmənə qarşı səfərəbərliyə alındı. Müharibə dövründə rayondan orduya 14334 nəfər səfərəbər olundu, 3 mindən çox döyişçü orden və medallarla təltif edildi. Müharibə dövründə döyiş cəbhələrində qəhrəmanlıqlarına görə "Şöhrət" ordeninin tam üç dərəcəsi ilə təltif olunan 30 nəfər Azərbaycan SSR vətəndaşından biri də nuxalı *Süleyman Eldarov* idi.

* Anam Səlimi Hasan qızının 1930-cu il üsyəni barədə saatlarla söylədiyi bayatişlərdən iki misra qulağında indi də səsləri:

Tülkü kimi diddilər bu bolşeviklər bizi,
Soğan kimi soydular bu bolşeviklər bizi...

Döyişçü dostları arasında *Armed Mişel, Xarqo, Fraçı*, Nuxada isə de *Qol Əhmədiyyə* kimi tanınan *Əhmədiyyə Cəbrayılov* almanın əsirliyindən qaçaraq Fransa mütəvəvət hərəkatının iştirakçılara qoşulmuş, göstərdiyi şücaətə görə Fransanın Hərbi Xaç, Könüllü Xidmətə görə Xaç, Fransa Legionunun Ali Ordəni ilə təltif olunmuşdur.* Mühəriba dövründə hərbi xidmətlərini şərflə yerinə yetirən Şəki gəncləri mühəribədən sonra da hərbi xidmətlərini uğurla davam etdirildilər. Onlardan üç nəfərinin - *general-polkovnik Tofiq Ağahüseynov, general-leytenant Məmmədəsarif Həmidov və general-leytenant Ziya Yusifzadənin* döyiş və həyat yoluna gənclər nümunədir.

Kişilərlə ciyin-ciyinə döyişərək Azov dənizi sahilində həlak olan *Pakiza Manafova*, "Qızılı Ulduz" ordəni, II dərəcəli Vətən mühəribəsi" ordəni ilə təltif olunmuş *Dürrə Məmmədəova-Kosmodemyanskaya* və başçuları Azərbaycan qadınına xas olan dəyanət göstərib yüzlərə yaralı gənc döyiş meydandan çıxaraq həyata qaytarmış, arxa cəbhədə işləyən qadınları fədakarlıqla çalışaraq cəbhəni ərzəqla tomin etməklə bərabər faşist işgalindən azad olunmuş rayonlara maddi və mənəvi kömək göstərmişlər.

Mühəribədən sonra bütün ölkədə olduğu kimi, Şəkidi də abadlıq və quruculuq işləri geniş vüsət aldı. Şəhərdə yeni sənaye və xalq sənətkarlığı müəssisələri istifadəyə verildi. Şəki ipəkçilərinin İttifaqın digər müəssisələri ilə əlaqələri genişlənir, şəhərin ipəkçilik müəssisələrindən SSRİ-nin 75 müəssisəsinə ipək parça, 84 müəssisəsinə ipək sap göndərilir, yeyinti sənaye kombinatı respublikanın 32 rayonuna və Bakının ticarət şəbəkələrinə müxtəlif çeşidə şirniyyatlar hazırlayırdı.

Mühəribədən sonrakı 10 ildə xalq təsərrüfatının bərpası ilə əlaqədar xeyli iş görülsə də, respublikanın mərkəzi şəhərləri istisna

* Əhmədiyyə Cəbrayılovun oğlu Mikayıl Cəbrayılov atasının yolunu davam etdirirək Könüllü surətdə Qarabağ mühəribasına getmiş, erməni faşistlərinə qarşı döyişlərdə qəhrəmanmasına şəhid düşmüş, Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 06 iyun fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

olmaqla digərlərində, o cümlədən Şəkidə xalqın maddi-məişət şəraitinin yaxşılaşdırılması sahəsində işlər ləng həyata keçirilirdi. Yalnız Ümummilli lider Heydər Əliyev 1969-cu ildə Azərbaycan partiya təşkilatuna rəhbər seçildikdən sonra respublikanın, o cümlədən Şəkinin ictimai-siyasi və sosial-iqtisadi həyatında yeni mərhələ başlandı. Ötən əsrin 70-80-ci illərində Şəkidə abadlıq-quruculuq işləri sürətləndi, əhalinin mənzil-məişət şəraiti yaxşılaşdırıldı, yungül və yeyinti məhsulları istehsal edən kombinat, çörək və pendir zavodları, xalça fabriki, məişət avadanlıqlarının təmiri müəssisəsi, tütün fermentləşdirmə zavodu istifadəyə verildi.

Heydər Əliyevin təşəbbüsü ilə Şəkidə kənd təsərrüfatının elmi əsaslar üzərində inkişafı üçün şərait yaradıldı, rayonda bu sahə yeni istiqamətlər üzrə sürətlə inkişaf etməyə başladı.

Müstəqillik dövrü

1991-ci ildə Azərbaycan müstəqilliyini yenidən bərpa etdiğdən sonra ölkədə əsaslı dəyişikliklər dövrü başlandı. Ümummilli lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan artıq regionun qüdrətli dövlətinə, mühüm nəqliyyat və tranzit qovşağına, həmçinin siyasi, iqtisadi və mədəniyyətlərarası dialoq mərkəzinə çevrildi. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Müstəqillik illərində Azərbaycanın əldə etdiyi uğurlarda respublikamızın bütün şəhər və rayonları kimi, qədim Şəkinin də özünəməxsus rolu və payı vardır.

ARDNS-nun birinci vitse-prezidenti, Milli Məclisin deputati İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçiləndən sonra Azərbaycan idmanının, həqiqətən, intibah dövrü başlandı. 2002-ci il noyabrın 9-da qədim Şəki şəhərində tikintisi başa çatdırılmış böyük Olimpiya idman kompleksinin təntənəli açılışı oldu. Əllərində respublikamızın dövlət bayraqları, Prezident Heydər Əliyevin portretləri, "Şəkililər Azərbaycanın bu gününü və sabahını Heydər Əliyev siyasetində görürər", "Heydər-Xalq, Xalq-Heydər", "Şəkililər Heydər Əliyevin siyasetini bəyanır və dəstəkləyirlər" söz-

ləri, dövlətimizin başçısının "Bizim, sizin – hamımızın vəzifəsi müstəqil Azərbaycanın sağlam gənclərini tərbiyə etmək, yetişdirməkdir" kəlamı yazılmış transparantlar tutan Şəki sakinləri, Olimpiya meydanına toplaşanlar Azərbaycan Prezidenti Heydər Əliyevi, sərəkli, hərarətli alqışlarla, "Heydər baba!" nidaları ilə qarşılıdlar. Mərasim iştirakçıları MOK-un prezidenti, Milli Məclisin deputati İlham Əliyevi də böyük sevinc və səmimiyyətlə salamladılar. Azərbaycan Prezidenti Heydər Əliyevin gölişinə qurbanlar kəsildi.

Prezident Heydər Əliyev kompleksdə açılmış geniş sərgi ilə də tanış oldu. "Heydər Əliyev Şəkidə - 1974", "Şəki Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə", "Şəki müstəqillik illərində", "Heydər Əliyev beynəlxalq aləmdə", "Azərbaycanın gələcəyi gənclərdir", "Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı" mövzularında, Olimpiya idman kompleksi tikintisinin gedişindən bəhs edən fotostendlər əhatəliliyi ilə diqqəti cəlb edirdi. Şəkinin el sənətkarlarının əl işləri – ölkə Prezidenti Heydər Əliyevin, MOK-un prezidenti İlham Əliyevin ipəkdən toxunmuş portretləri, şəbəkələr, təkəlduz sənəti nümunələri sərgiyə əsl yaraşq verirdi.

Azərbaycan Prezidenti Heydər Əliyev mərasimdən sonra Şəkinin mərkəzində yerləşən Teatr meydanına geldi. Şəkililər dövlətimizin başçısını burada böyük məhrəbanlıqla qarşılıdlar. Prezident Heydər Əliyev şəhər sakinləri ilə səmimi görüşdü, onların qarşısında çıxış etdi. Sonra incəsənat ustalarının, özfəaliyyət kollektivlərinin konserti oldu. Prezidentə həsr olunmuş "El atası" mahnisi alqışlarla qarşalandı.

Həmin gün Azərbaycan Prezidenti Heydər Əliyev "Şəki-İpək" Açıq Tipli Sahmdar Cəmiyyətinə gəldi, ipəkçilərlə səmimi görüşdən sonra məşhur memarlıq abidəsi olan Şəki xanlarının sarayındə oldu. Axşam Azərbaycan Prezidenti Heydər Əliyevin sadrılıyi ilə rayon icra hakimiyyətinin binasında geniş müşavirə keçirildi. Şəki Olimpiya idman kompleksinin açılışında keçirilən görüşlərdə və müşavirədə bir sıra rəsmi şəxslər, Milli Məclisin deputatları olan Bəxtiyar Vahabzadə və bu səfirlərin mülləffisi də iştirak edirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın bütün bölgələrinin, o cümlədən Şəkinin sosial-iqtisadi

inkışafını daim diqqət mərkəzində saxlayır. Bu diqqətin nticəsidir ki, Prezident İlham Əliyev 10 dəfə Şəkiyə səfər edib. Bu səfərlər zamanı 30-dək obyekti, o cümlədən Heydər Əliyev Mərkəzinin, Bayraq Muzeyinin, Şəki-Kiş avtomobil yolunun, Şəki "Asan Həyat" kompleksinin, Heydər Əliyev Fondu tərəfindən inşa olunmuş Uşaq evinin, "ABAD" Keramika və tətbiqi Sənat Mərkəzinin, 100 çarpanlıq Mərkəzi Xəstəxananın, Şəki şərab zavodunun, "Green Hill Inn" mehmanxanasının, 423 məcburi köçkünlər ailəsi üçün salınmış yeni qəsəbənin, Taxil anbarı və dəyirmən kompleksinin, "Şəki Palase" otelinin, Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun, Şəki Məhkəmə kompleksinin, 840 sağird yerlik Qoxmuq kənd tam orta məktəbinin yeni binasının, Heydər Əliyev Fondu təşəbbüsü ilə Şəkidə inşa olunmuş 160 yerlik Körpələr-evi-uşaq bağçasının, Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin yenidənqurmadan sonra açılışında iştirak etmiş, "Aşağı Karvansara" kompleksində aparılan təmir-bərpa işləri, Şəki Olimpiya İdman Kompleksinin yenidənqurmadan sonrakı vəziyyəti, M.F.Axundzadənin adını daşıyan mədəniyyət və istirahət parkında aparılmış yenidənqurma işləri, əsaslı təmirdən sonra istifadəyə verilən XVIII əsrə aid tarix-memarlıq abidəsi - Şəki xanlarının evi və Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi, "Marxal" mülalıcı-istirahət kompleksində tikinti işlərinin gedişi ilə tanış olmuş, "İnzibati Mərkəz" in təməlini qoymuşdur.

2006-cı ilin oktyabrında işə salınan 87 meqavat gücündə Şəki modul tipli elektrik stansiyası Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarının yaşayış məntəqələrinin elektrik enerjisi ilə davamlı təmin olunmasına imkan yaradıb. Bəhs olunan illərdə əhalinin təbii qaz, elektrik enerjisi, içməli su ilə təmin olunması sahəsində müüm iralılıyişlər baş vermişdir.

Rayonun iqtisadiyyatı üçün ənənəvi sahələrdən hesab olunan taxılçılıq, heyvandarlıq, tütünçülük və baramaçılığın inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilir.

Şəki əhalisinin dövlət quruculuğunuñ, ölkənin sosial-iqtisadi və mədəni inkişafının bütün sahələrində fəal iştirak edir.

2003-2019-cu illərdə rayonda ümumtəhsil məktəblərinin və məktəbəqədər təhsil müəssisələrinin əsaslı bərpası, təhsil şəbəkəsinin genişləndirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi diqqət mərkəzində saxlanılıb.

Müstəqillik illərində Şəkida tarixi-mədəni ərsin qorunub saxlanması və tabliği istiqamətində də davamlı olaraq uğurlu addımlar atılıb. Füsunkar təbəti ilə yanaşı, turistləri buraya cəlb edən digər bir cəhət isə Şəkinin özünəxəs sənətkarlıq ənənələrinin olmasıdır. Bu ənənələr indi də qorunur və inkişaf etdirilir.

Şərq memarlığının nadir inciləri olan Şəki xanlarının evi və Şəki xanlarının sarayı, Yuxarı və Aşağı Karvansara binaları, M.F.Axundzadənin ev muzeyi əsaslı şəkildə bərpa olunub, Şəki Dövlət Dram Teatrının binası əsaslı təmirdən sonra istifadəyə verilib, 600 tamaşaçı yeri olan Yay teatri tikilib, yeni parklar salınıb. Şin çay üzərində nəhəng köprü sistemi, Aşağı və Yuxarı Karvansalar və Marxal istirahət kompleksinin inşasının uğurla başa çatması bu işlərin bariz nümunəsidir (bax: mətnin sonu, şəkil 8,9,10,11,12).

Şəki şəhəri üç tərəfdən hündür sira dağlarla əhatə olunmuşdur. Şəhərin ərazisi Xan yaylığı dağının cənub-şərq yamaclarından başlayıb dağtəyi düzənliyi enir. Xan yaylığı 1800 metr, Qızıl Qaya dağı 3000 metr, Bazar Düzü isə 4480 metr ucalığındadır. Şəkinin ərazisi 2,43 kv. km, əhalisinin sayı 170 min nəfərdən artıqdır. Rayonda 71 yaşayış məntəqəsi vardır. Şəhərin ərazisindən 2 çay - Kiş və Qurcana çayları axır. Rayon şimaldan Rusiya Federasiyasının Dağıstan Respublikası, şimal-qərbdən Qax, şərqdən Oğuz, cənubdan Ağdaş və Yevlax rayonları ilə həmsərhəddir.

M.M.Rayevskinin Baxçasaraya bənzətdiyi, Aleksandr Dümənin ağızdoluslu söhbət açdığı Qafqaz sira dağlarının dilbər guşasına sügən Şəkiyə gələn hər kəs Şəki xanlarının evi, Şəki xan sarayı, Aşağı və Yuxarı karvansalar və şəhərin digər tarixi abidələrini heyrənliliklə seyr edir, qədim su kəməri, tağlı köpürlər, dairəvi məbədi ziyarət edir, şəbəkəli pəncərələr, tağlı dərvazalar, zəngin mətbət. Şəkinin qədim tarixindən xəbər verir.

Şəki Azərbaycanda açıq səma altında yeganə şəhər-muzeyidir. Azərbaycanın həm siyasi, həm də ədəbi xəritəsində öz yeri olan Şəki

əsatir, əfsanə, rəvayət, zərb-məsəl, lətifə, layla, bayati, oxşama və s. şifahi xalq ədəbiyyatı nümunələri ilə zəngindir. Klassik şairlərin, o cümlədən Qətran Təbrizinin, Nizami Gəncəvinin əsərlərində də Şəkinin adı dəfələrlə çəkilib.

Şəki Şərqi fəlsəfi fikrina demokratik düşüncə gətirən dahi filosof və sənətkar **Mirzə Fətəli Axundzadənin**, Qori Müəllimlər Seminariyasının məzunları – maarif fədaisi, etnograf **Rəşid bəy Əfəndiyevin**, məşhur pedaqoq **Rəcəb Əfəndiyevin**, Azərbaycanın görkəmli elm və maarif xadimi, İslamın mahir bilicisi, məşhur din xadimi, 1907-1909-cu illərdə Qafqaz Ruhanişləri İdarə Heyətinin sadri olmuş **Şeyxülislam Axund Məhəmmədhəsən Mövlazadə Şəkuvinin**, Cümhuriyyət Parlamentinin üzvü, xaricə oxumağı gəndəriləcək gənclərin seçilməsi üçün yaradılan müsabiqə komissiyasının üzvü **Abdulla bəy Əfəndizadənin**, nadir əlyazmalar, ədəbiyyat nümunələrini toplayaraq xalqımıza çatdırıran **Salman Mümtazın**, çağdaş ümumtürk poetik fikrinin zirvəsinə yüksələn **Bəxtiyar Vahabzadənin**, çağdaş Azərbaycan komedyasının təməlini qoyan **Sabit Rəhmanın**, müğəm ustası **Şəkili Ələsgərin** vətənidir.

Bakıda Nizami Gəncəvi, Səməd Vurgun, Mehdi Hüseynzadə, Orta Asiya və Mongolustan paytaxtlarında İbn Sina, Rudəki, Sədrəddin Ayni, Suxə-Bator, Çoybalsan və s. kimi möhtəşəm abidələri ucaldan, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, Azərbaycan SSR Xalq rəssamı, 2 dəfə SSRİ Dövlət Mükafatı laureati **Fuad Əbdürəhmanov**, teatr və kino sənətçiləri sırasında öndə duran **İsmayıllı Osmani**, milli simfoniyaları yaradınan ilk sirasında qərar tutan Azərbaycan SSR Xalq artisti, professor, 2 dəfə SSRİ Dövlət Mükafatı laureati **Cövdət Hacıyev**, Azərbaycan Respublikasının Xalq artisti, professor, AMEA-nın müxbir üzvü, UNESCO tərəfindən "Dünya artisti" tituluna layiq görülmüş dünyaca məşhur bəstəkar **Firəngiz Əlizadə**, dünya şöhrəti cazmen **Vaqif Mustafazadə**, misilsiz güllüs ustası **Lütfəli Abdullayev**, rejissor **Rasim Ocaqov**, satira ustası **Hikmət Ziya**, Azərbaycan opera sənətində Məcnun, Qərib, Kərəm və Şah İsmayıllı rollarının bənzərsiz ifaçısı **Əlövsət Sadıqov**, Şərqi mədəniyyəti tarixinə opera yaratmış ilk qadın bəstəkar kimi daxil

olan **Şəfiqə Axundova**, görkəmli bəstəkarlar **Emin Sabitoğlu** və **Cavansır Quliyev** Şəkinin fəxridirlər.

Şəki Azərbaycana və dünya elminə görkəmli alımlar bəxs etmişdir. Azərbaycan Elmlər Akademiyasının *haqqıqı üzvləri* – neft və qaz yataqlarının işlənilməsi hazırlanması sahəsində görkəmli alım **Qurban Cəlilov**, geologiya-mineraloziya elmləri üzrə məşhur alım, Əməkdar elm xadimi **Əzəl Sultanov**, geologiya-mineraloziya elmləri üzrə məşhur alım, Əməkdar elm xadimi **Fəxrəddin Qədirov**, geologiya-mineraloziya elmləri üzrə məşhur alım, Əməkdar elm xadimi **Hüseyin Əfəndiyev**, Azərbaycan SSR Əməkdar həkimi, Azərbaycan SSR Dövlət Mükafatı laureati **Cəlil Hüseynov**, kimyaçı alım, Əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət Mükafatı laureati **Cəbrayıl Hüseynov**, kimyaçı alım, Əməkdar elm xadimi **Adil Qəribov**, məşhur riyaziyyatçı, Əməkdar elm xadimi **Məcid Rəsulov**, Azərbaycan Elmlər Akademiyasının *müxbir üzvləri* – dilşünas-alım **Əbdüləzəl Dəmirçizadə**, ədəbiyyatşünas **Yaşar Qarayev**, tarixçi **Mahmud İsmayılov**, bioloqlar **Mirəli Axundov**, **Yusif Əbdürəhmanov**, Hindistan Zoologiya Akademiyasının həqiqi üzvü **Niyazi Səmədov**, riyaziyyatçı alım **Qərib Calalov**, kimyaçı alım, Əməkdar elm xadimi, Respublika Dövlət Mükafatı laureati **Zülfüqar Zülfüqarov**, görkəmli alım və mətbuat tariximizin məşhur tədqiqatçısı, professor **Şirməmməd Hüseynov** və başqları milli elminimiz inkişafına böyük əmək sərf etmişlər.

Şəkinin yetirmələri müstəqil Azərbaycanda dövlət quruculuğunun bütün sahələrində də fəal iştirak edirlər. Əldiyə sistemimizin qabaqcıl dünya səviyyəsinə yüksəldilməsində Əldiyə naziri, Əməkdar hüquqşünas **Fikrət Məmmədov** və dövlətimizin humanitar siyaset məsələlərinin uğurla təmin olunmasında şərqsünsəs alım, Əməkdar incəsənət xadimi **Fərəh Əliyeva** mühüm rol oynayırlar.

Şəki Azərbaycan Respublikasının əsas turizm mərkəzlərindən biridir. 2700 ildən çox yaşı olan bu qədim diyar dünya əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur. Şəkida dövlət qeydiyyatına alınan 84 tarix və mədəniyyət abidəsi var. Füsnəkar təbiəti, nadir tarixi-memarlıq abidələri, özünəməxsus sənətkarlığı, həmçinin zəngin mədəni irsinin qorunması nəticəsində Şəki bu gün Azərbay-

canda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdə birinə çevrilib. Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin rəhbərliyi ilə ənənəvi olaraq hər il keçirilən "İpək Yolu" Beynəlxalq Musiqi Festivalında dünyanın bir çox ölkələrinin tanınmış musiqi və folklor kollektivləri iştirak edirlər.

Şəki şəhəri 2008-ci ildə Dünya Tarixi Şəhərlər Liqasının üzvü seçilib, 2010-cu ildə Azərbaycanın Sənətkarlıq Paytaxtı, 2016-ci ildə isə TURKSOY tərəfindən Türk mədəniyyəti paytaxtı elan olunub. 2017-ci ildə Parisdə UNESCO-nun Baş direktoru İrina Bokovanın qərarı ilə "Yaradıcı şəhərlər şəbəkəsi" siyahısına 44 ölkədən 64 şəhər, o cümlədən Şəki şəhəri də daxil edilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə Şəkidə başlanan quruculuq işləri uğurla davam etməkdədir.

2019-cu il iyulun 7-də Bakı Konqres Mərkəzində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Şərqi memarlığının nadir incisi hesab olunan Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Azərbaycan Qafqazın tacı, Şəki isə onun brilyant qasıdır. Şəkinin çiçəklənən, inkişaf edən Azərbaycanın bir parçası kimi qymətləndirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəkiyə səfərlərinin birində deyib: "*Elə tarixi şəhərlər var ki, onların Azərbaycan tarixində, Azərbaycan xalqının formallaşmasında, Azərbaycanda dövlətçilik əsaslarının yaradılmasında xüsuslu rolu vardır. Şəki o şəhərlərdəndir.*"

Bəli, Şəki həm qədimdir, həm də müasirdir. Şəki həm tarixi keçmişdə, həm də müasir mərhələdə Azərbaycan dövlətçiliyinin keşiyində duran sarsılmaz dövlətçilik qalasıdır. Bu diyarın qədər bilən övladları Ümummilli lider Heydər Əliyevin milli, müstəqil dövlətçilik təliminin, sınaqlardan çıxmış siyasi kursunun layiqli davamçısı, yeni dünya düzənində Azərbaycana baş ucalığı gətirən böyük dövlət xadimi İlham Əliyevin həyata keçirdiyi müdrik islahatları qətiyyətlə dəstəkləyirlər. Əminəm ki, Şəki əhalisi bütün tarixi dövrlərdə olduğu kimi müasir mərhələdə də, gələcəkdə də Vətənin sarsılmaz dövlət-

cılık qalası olaraq qalacaq, əvvəlki nəsillərin yaratdığı şanlı tarix salnaməsinə yeni və daha parlaq səhifələr həkk edəcəklər.

* * *

"Şəki: ən qədim zamanlardan günümüzədək" kitabı böyük müəllif heyətinin görən elmi arxaları və ağır zəhməti bahasına ərsəyə gəlmişdir. Kitabın müəllif heyəti tarixi həqiqəti üzə çıxarmaq üçün ilk mənbələr, o cümlədən müxtəlif ölkələrdən gətirdiyimiz arxiv sənədləri üzərində yorulmadan işləmişlər. Redaksiya heyətinin üzvləri kitabda verilən faktları ilk mənbələr və elmi ədəbiyyatla təkrar-təkrar yoxlamışlar. Əsərin işq üzü görməsində zəhməti olanların və bu gərkli işdə yaxından iştirak edənlərin hamisə ən xoş sözlərə layiqdir. Lakin uzun süran və çox ağır redaktə prosesində bu qiymətli nəşrin yüksək səviyyədə ərsəyə gəlməsi üçün əlindən gələn əsirgəməyən Dövlət Mükafatı laureati, t.ü.f.d., dos., əsərin məsul redaktoru, istedadlı yetirməm Güntəkin Nəcəflinin zəhmətini ayrıca qeyd etməyi özüma borc bilirəm.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu kitabın işq üzü görməsi üçün köməyini əsirgəməyən hər kəsə, o cümlədən institutun əməkdaşları t.e.d. prof. Mais Əmrəhov, t.e.d. Tofiq Nəcəfli, t.ü.f.d. Ənvar Məmmədov, t.ü.f.d. Rəşad Mustafa, e.i. Ramin Əlizadə, e.i. Elnur Nəciyevə və əməyi olan digər tədqiqatçıları dərin minnətdarlığını bildirir.

"Şəki: ən qədim zamanlardan günümüzədək" kitabının işq üzü görməsi üçün əlindən gələn köməy əsirgəməyən f.ü.f.d. Cəvansıh Feyziyev və əsərin nəfis tərtibatda nəşri üçün var qüvvəsi ilə çalışan dizayner - texniki redaktor, r.ü.f.d., dos. Mehri Xanbayevaya ayrıca minnətdarlığını bildirir və bu gərkli işdə əməyi olanların hamisəna təşəkkür edirik.

Yaqub Mahmudov

AMEA-nın həqiqi üzvü,
Əməkdar elm xadimi,
Dövlət Mükafatı laureati

ŞƏKİ
ƏN QÖDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

Ön sözə əlavələr

59

Перед вечером Парфенову объявили, что ханъ отпускастъ его въ свой лагерь, но съ тѣмъ условиемъ, чтобы тотчасъ по прибытии туда отъ вывелъ отрядъ изъ шекинскаго владѣнія. Приводили Селима довѣль узниковъ до лагеря, въ который они и прибыли ночью ¹⁾). Тамъ Парфеновъ узналъ, что одновременно съ его арестованіемъ Селимъ-ханъ отправилъ вооруженную толпу къ нашему лагерю съ приказаниемъ произвести нечаянную атаку на нашъ отрядъ. Шекинцы наткнулись на табутъ, пасшися близъ отряда, были тотчасъ же замѣчены нашими войсками, но успѣли, однако же, отогнать лошадей, не смотря на открытый по нимъ ружейный и артиллерийскій огонь ²⁾).

На другой день по возвращеніи Парфенова въ лагерь, Селимъ присыпалъ къ нему чиновника, который вручилъ письмо хана къ полковнику Барлагину.

«Вашъ известно, писалъ Селимъ, что покойный Ибрагимъ-ханъ и я, къ стыду нашему, отклонились отъ единовѣрного намъ государя, вступили въ пониженіе россійскому и отдали наши владѣнія русскимъ. Это сдѣлали мы не для иного чего, какъ чтобы путь пурпуръ давали они намъ помочь и были бы мы въ спокойствіи. Первая помощь намъ отъ русскихъ была та, что сильный врагъ пришелъ на мое владѣніе, и не могли они ниѣтъ никакой помощи; второе, что Ибрагимъ-хану на мѣсто благодѣрности приключились въ бѣдѣстіе; маюръ Лисаневичъ худымъ поведѣніемъ своимъ притѣшилъ его, и Ибрагимъ-ханъ только два мѣсяца имѣлъ переговоры съ единовѣрными себѣ государемъ. Но за всѣмъ тѣмъ крѣпость была еще въ рукахъ русскихъ, и онъ самъ оказывалъ еще имъ почтение и ласки.

«Вотъ ваше обыкновеніе каково, что и мою сестру убили и другихъ съ неї! Послѣ такого вашего вѣроломства могу ли я вѣрить вамъ и содержать ваше войско? Подданные мои за таковое дѣло, будучи раздражены, хотѣли истребить все войско россійское и безъ вѣдома моего, собравшись вѣстѣ, взяли маюра, чиновника и некоторыхъ убили и отогнали всѣхъ лошадей ихъ. Но я,


¹⁾ Рапортъ Парфенова Несѣбаеву 12-го июня, № 121. Тифл. Арх.

²⁾ Тоже отъ 12-го июня, № 128.

Sənəd 1. Şəki xani Səlim xanın general Karyaginə məktubu (1806)


ŞƏKİ
ƏN QÖDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

HAT. 423/37395



Sənəd 2. Şəki xani Səlim xanın Osmanlı sultannı məktubu (1807)

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



Sənəd 3. Şəki xanı Səlim xanın hayatı, Qarabağ xanı İbrahimxələf xanın qızı Tuti xanının Osmanlı sultanına məktubu (1812)

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



Şəkil 1. Arxeoloji qazıntılar zamanı Şəki ərazisindən tapılan qədim maddi mədəniyyət nümunələri (e.ə. V-II minilliklər)

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



Dairəvi Tənriçiliq məbədi.
"Dairəvi məbəd" in
əsl görünüşü



Şəkil 2. Dairəvi Tənriçiliq məbədinin müasir görünüşü.
(XIX əsrin II yarısında çar Rusiyası işgalları dövründə məbədin ətrafına
çixıntılar əlavə edilmiş və kilsəyə çevrilmişdir)

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



Şəkil 3. Şəkinin Kış kəndində qədim alban məbədi
Qüdsdən gəlmış Yeliseyin taşəbbüsü ilə inşa olunmuşdur.
Qafqazın ən qədim xristian kilsəsi. "Bütün şərqi kilsələrinin anası"




Kış məbədində arxeoloji qazıntılar zamanı tapılan
e.ə. IV minilliyyin sonu - III minilliyyin əvvəllərinə aid
maddi mədəniyyət nümunələri

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



Şəkil 4. Şəki xanlığının qurucusu Hacı Çələbi xan

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



Şəkil 5. Şəki xanlığının dövlət atributları

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



Şəkil 6. Şəki xani Səlim xan



Şəkil 7. Car-Balakən hakimi
Ömər xan

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



Şəkil 8. Qədim Şəkinin müasir görünüşü




Şəkil 9. Qədim Şəki küçələrinin birinin müasir görünüşü



Şəkil 10. Marxal istirahət və müalicə kompleksi



Şəkil 11. Şəki xanlarının evi. Müasir görünüş



Şəkil 12. Şəki xanlarının sarayı

FƏSİL 1

ŞƏKİNİN QƏDİM TARİXİ İLK MƏNBƏLƏRİN İŞİĞINDA

Azərbaycanın şimal-qərb bölgəsində Baş Qafqazın cənub yaddaşında özünəməxsusluğunu ilə diqqəti çəlb edir. Əlverişli coğrafi mövqeyi əsrlər boyu bu məkanı yadəlli təcavüzkarların qəsbkarlıq niyyəti səbəbindən hərb meydanına çevirirə də, yerli sakinlərin düşmənə müqaviməti heç vaxt qırılmamış, daima mübarizə aparmışdır. Şəkinin qoynunda məskən salan nəsillərin tarixi keçmişini öyrənmək üçün ilk önce arxeoloji qazıntılar və qədim mənbələrin məlumatlarına müraciət edilməlidir.

1965-ci ildən başlayaraq Şəki bölgəsində aparılan arxeoloji tədqiqatlar 1983-1985 və 1988-ci illərdə dəha sistemi və planlı şəkildə hayata keçirilmişdir. Bu tədqiqatlar Şəkinin qədim dövr tarixinin daha çox *qəbir abidələri* ilə təmsil olundugunu deməyə əsas verir. Əyriçayın sol sahilində, Kündürlü və Daşuz kəndləri ərazisində e.ə. III minilliyyin ikinci yarısı – *Orta Tunc dövründə* aid 17 kurqan tipli məzar, 2 torpaq qəbir aşkar edilmişdir. Bundan əlavə, Aşağı Küngüt, Kiş, Fazıl kəndlərində, Cumakənd, Salmandərə yaşayış məskənlərində, Sarıcalı kurqanlarında, Əyriçay vadisində, Kiş Doxun nekropolunda və digər yerlərdə çoxsayda qədim məzarlar aşkarçııldı. Bəzi qəbirlərin sonrakı dövrlərdə də təyinatı üzrə istifadə olunması və dəfn adətlərinin dəyişməz qalması *bölgədə əhalinin uzunmüddəli məskunlaşdırğından* xəbər verir. Məzarlara mərhumla yanaşı sağlığında ona aid olan əşyaların (silah, bəzək əşyaları, içində qida olan saxsı qablar, əmək alətləri, hətta ev heyvanlarının bütöv cəmədkələri və s.) qoyulması insanların yetkin dini inanclara malik olduğunu göstərir [bax: 505, 121-128].

Bu baxımdan Kündürlü kurqanlarında izlənilən dəfn adətləri çox maraq doğurur. Kurqanların əksəriyyətində dəfn olunanların

yanında qurbanlıq qoyun sümükləri, qara və boz rəngli saxsı qablar, parçalanmış cəsədin skeleti, heyvan sümükləri, saxsı qablar, tunc sancaqlar, xəncər, qızıl falgadan düzəldilmiş sırgalar, dağ bülüründə hazırlanmış əşyalar, bəzisində parçalanmış meyitin yanındı öküz, qoyun və quş sümükləri, nehrə, tunc xəncər, sancaqlar, digərində isə qoyunun bütöv skeleti, sürtgəc, tunc bəzək əşyaları, daş muncuqlar və s. aşkar olunmuşdu [505, 121-128]. [bax: *bölmənin sonu*, şəkil 1].

Sərclə kurqanlarında ölüyandırma prosesi ilə yanaşı *Şimali Qafqazın həmdövr abidələri üçün xarakterik olmayan obsidian uchuqlar, qılınc, Cumakənddəki kurqandan və Muraddayı yaşayış yerindəki məzardan toppuz başlıqları tapılmışdı* [506, 122-130]. Bu arxeoloji mədəniyyət e.ə. III minilliyin sonu-II minilliyin birinci yarısına aid edilir, yəni tunc dövrünün bütün mərhələlərini əhatə edir [3, 13-14; 504, 26-28]. Bu dövrə Azərbaycanın qərb bölgələrində Kür-Araz arxeoloji mədəniyyəti geniş yayılmışdır. Coğrafi mövqeyində irəli gələrək Şəki bölgəsi Qafqazla Ön Asiyadan Kür-Araz mədəniyyəti abidələri arasındakı əlaqələrdə əhəmiyyətli rol oynayırdı [171, 13-15].

1990-cı ildə aşkaraya çıxarılan Daşuz kəndi yaxınlığında arxeoloji mədəniyyət də e.ə. III minilliyin sonu - II minilliyin birinci yarısına aiddir. 1 kurqan, 12 torpaq qəbirdən ibarət məzarlıqdan ikiqulplu küp, nehrə, xeyrə və digər qablar tapılmışdır. Salmandarədən isə e.ə. II minilliyin birinci yarısına aid edilən təbəqədən sümük və obsidiandan düzəldilmiş əşyaların qırıqları aşkar edilmişdir [4, 8-9] [bax: *bölmənin sonu*, şəkil 2, 3].

1999-cu ildə Daşuz kəndi yaxınlığında, "Cıdır düzü" adlanan ərazidə bir neçə məzar aşkaraya çıxarılbı tədqiq olunmuşdur. Məzarların birindən 102 sm dərinlikdən saxsı qab qırıntıları, uzunluğu 38,5 sm olan tunc xəncər, təyinatı bəlli olmayan daha 3 tunc əşa, obsidiandan düzəldilmiş bir ədəd ox ucluğu tapılmışdır. Dəfn kamerasının şرق hissəsində at skeletinin qalıqları aşkaraya çıxarılmışdır. Kameranın şimal-qərb küçündə mərhum bükülmüş və sol əli tunc maral figuruna uzannmış halda dəfn olunub. Dəfn mərasimi zamanı alovdan istifadə olunmuşdur. Məzarlıqdan bütövlükdə 16 sax-

sı qab üzə çıxarılib. E.ə. XV-XIV əsrlərə aid edilən məzarda icma və ya qəbilə başçısının dəfn olunduğu ehtimal edilir [635, 26-31].

Şəki rayonu ərazisində Azərbaycanın qərb bölgəsi üçün sahiyyəvi olan *Orta Tunc dövrünə* aid Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin əlamətləri da qeyd olunub. 2013-cü ildə "Cüyürli məsəsi" adlanan yerin 4 hektarlıq ərazisində aparılan arxeoloji kaşfiyyat işləri zamanı qədim yaşayış məskəni və nekropol aşkar olunub. E.ə. I minilliyin əvvəllərinə aid edilən bu abidədəki dörd qəbirdən insan və heyvan sümükləri və mətbəx qabları tapılıb [Bax: 55, 32, 46, 234, 213].

Növbəti mərhələnin, *Dəmir dövrünün* qəbir abidələri Şəki sakinlərinin qonşu icmalarla, xüsusilə da Şimali Qafqazdakı analoji məskənlərlə olan əlaqələrinin geniş vüsət aldığına işarə edir.

Şəkinin ictimai-siyasi tarixinin müəyyən mərhələsi türkiddili kimmer, skif və sak tayfalarının e.ə. VIII yüzilliyin ikinci yarısında bölgəyə kütləvi axını ilə bağlıdır. Herodotun yazdığını görə hər 2 etnos əvvəllər Qara danızın şimal sahilboyu ərazilərində köçəri həyat tarzı keçirirdilər. E.ə. VIII yüzilliyin ikinci yarısında kimmerlərin, bir qədər sonra skiflərin mütəhərrik hərbi dəstələrinin Qafqaza yürüyüşü baş verir [552, 12].

Gəncə-Qazax zonasından fərqli olaraq Şəkidə və onunla həmsərhəd rayonların ərazilərində bu faktı təsdiq edəcək arxeoloji dəllillərin yetərinə olmadığını baxmayaqaraq, mövcud toponimik materialın etimolojisi təhlili hər 2 etnosun nümayandələrinin bölgənin tarixində iz qoyduğunu söyləməyə əsas verir. Belə ki, Şəkinin qonşuluğundakı Qımrı (Qax rayonunda), Qımrı (Zaqatala rayonunda) və Qəmərvan (Qəbələ rayonunda) kənd adları vaxtı ilə buralarda kimmer dəstələrinin yerləşdiyinə şahidlik edir. Kimmerlər bu yerlərdə çox qalmayıb* cənuba doğru yürüşlərini davam etdirirlər. Mixi yazılı qaynaqlar kimmerləri e.ə. VIII əsrin sonlarından

* Herodot kimmerlerin Qafqazı tərk etmələrinin səbəbini yanlış olaraq skiflərin təzyiqi ilə əlaqələndirirdi. [Bax: 552-I, 103; 552-IV, 1-4, 11-13]. Yetərinə hərbi güca malik olmasayıdlar, kimmerlər Aşşurun və Urartunun istirakı ilə Anadolunun şərqində baş verən siyasi proseslərə təsir göstərə bilməzdilər.

etibarən Urartu və Aşşur dövlətlərinə qarşı döyüşən, gah da onlara harbi ittifaq yaradaraq birgə fəaliyyət göstərən qüvvə kimi təqdim edir [627, 181-184]. Qafqazdan canuba hərəkət edən kimmerlərin Cənubi Azərbaycanda yerləşən şərqi qrupu mammalılar, skiflər və madalılarla ittifaqda silahlı dəstələr yaradaraq e.ə. 672-657-ci illərdə Aşşur ordusun vergi toplayan qruplara hücumlar edirdilər [627, 132-135, 183].

Kimmerlərin Qafqazı tərk etmələri regiona yeni tayfaların kütləvi axını ilə eyni vaxta təsadüf edir. "skif" və ya "sak" adı ilə "tanıdığımız" bu tayfaların Şəkiyə və qonşuluqdakı ərazilər köçünü təsdiq edəcək arxeoloji dəllillərin yetərinə olmadığına baxmaya-raq, elmi ədəbiyyatda "Şəki" və "Zaqatala" toponimlərinin skif tayfalarının ümumi etnonimi ilə əlaqəli olduğunu dair fikirlər söylənib [201, 4; 171, 118-119]. Antik müəlliflərin "skif" adlandırdıqları etnosu Aşşur mırzələri "aşquza" və ya "iskuza", babillilər "gimirra", "elamlılar "şakka", qədim yəhudilər "aşkuz", qədim farslar isə "saka" adları ilə təqdim edirdilər. Müasir "Şəki" adı qədim fars formasına uyğun gəldiyindən güman etmək olar ki, bölgə e.ə. V-IV əsrlerdə Əhəməni imperiyasının siyasi təsir dairəsinə daxil idi.

Qafqazda maskunlaşan sak-skif tayfaları haqqında antik müəlliflərin (Ksenofont, Strabon, Tasit, Plini, Siciliyalı Diodor və başqaları) və orta əsr erməni yazarlarının (Pavstos Buzand, Moisey Xorenasi) əsərlərində qısa qeydlərə rast gəlmək olar [628, 161-166]. Daha qədim yazılı qaynaqlar (Aşşur-Babil yazılı kitabələrin və Herodotun məlumatları) skiflərin Ön Asiya ölkələrində bir əsrlik

^{**} Herodot yazır ki, farslar bütün skif tayfalarını "saka" adlandırırlar [Bax: 552-VII, 64].

^{***} Aşşur mırzələrinin kimmerlərə şamil etdikləri bu etnonim Babilistanın tarixi, mifləccim, təsərrüfat və kommersiya məzmunlu sənədlərində bütün skiflərə tətbiq olunurdu. Bunun səbəbini Babil mırzələrinin yüksək bədii üslubdan irəli gələrək anoxonik (arxaik) terminlərə meylli olmaları ilə izah edirlər. Hər iki etnos Ön Asiyaya eyni məkandan və təxminən eyni vaxtda gəldiklərindən, eləcə də bənzər etnoqrafik xüsusiyyətlər daşıdıqlarından, oxşar dilər [Bax: 560].

fəaliyyəti haqqında nisbətən geniş xəbərlər verir. Bu məlumatların təhlili göstərir ki, e.ə. VII əsrin 80-ci illərindən etibarən Mannanın qərbi vilayətlərində skiflərin İspakanın rəhbərlik etdiyi əsas qrupunun dayaq məntəqələri mövcud idi və onlar talan məqsədi ilə mütəmadi olaraq Aşşur çarlığının ərazilərinə basqınlar edirdilər. E.ə. 676-ci ildə Aşşur çarı Aşşurahaiddinin skiflər və onların müttəfiqi mammalılar üzərində qələbəsindən sonra skif hərbi dəstələrinə rəhbərlik Partatuaya (Herodot onu Prototi adlandırır) keçir. Aşşur çarlığı ilə münasibətlərini normallaşdırmaq məqsədi ilə Partatuunun Aşşurahaiddinin qızı ilə diplomatik izdiivac qurmaq niyyəti baş tutmadığından Aşşur əleyhinə skiflərin, kimmerlərin, mammalıların və madalıların hərbi koalisiyası yaradılır və e.ə. 672-ci ildə müttəfiq qoşunların dəstəyi ilə Madadakı Aşşur əyalətlərində üşyanlar baş qaldırır. Lakin e.ə. 650-ci ildə Aşşurbanapalin Mannaya yürüşü və Manna çarı Ahşerinin ölümündən sonra bu koalisiya dağılır. Bir qədər sonra Aşşurbanapalin kitabələrində Duqdamme və Sandakşatru adlı skif çarlarının hərbi dəstələrinin Aşşur dövlətinin şimal-şərqi sərhədləri üçün təhlükə yaratdıqları haqqında məlumatlar verilir. Həmin ərzədə skiflərin qərbi qrupu Madinin rəhbərliyi ilə kimmerləri məğlub edərək onların maskunlaşdığı Kappadokiyanı əla keçirirlər. E.ə. VII əsrin sonlarında skiflər madalılar və babillilərlə ittifaqda Aşşur dövlətini süqutu uğratmış [566, 242-254, 263-266, 272-273; 627, 107-217], hətta Herodota inansaq, Suriyaya dağdıcı yürüşlər edərək Misir sərhədində qədər getmişlər [552-I, 105].

Əhəmənilərin hakimiyəti zamanında (e.ə. 550-330-cu illər) tərtib olunmuş sənədlərdə skif sənətkarlarının hazırladıqları dəri kəmərlərin hesabatına və skif əkinçilərindən alınan məhsul vergisinə dair maraqlı qeydlərə qarşılaşıraq. Bu faktlar Ön Asiyadakı skiflərin e.ə. VI yüzilliyin ortalarından artıq oturaq həyat tərzinə keçdiklərindən xəbər verir [Bax: 560, 32-38].

Yazılı qaynaqlarda xatırlanan kimmer və sak-skif şəxs adlarının etimoloji təhlili onların xeyli hissəsinin iranmənşəli olduğunu göstərsə də, bəzi hallarda türkmənşəli elementlərin də mövcudluğunu üzə çıxardı. Şifahi ədəbiyyat və dini-mifoloji nümunələrin sinxron təhlili də kimmerlərin və sak-skif toplumlarının qədim türk dilər

mifoloji təfəkkürü və dünyagörüşü, xüsusilə də Azərbaycan mühiti ilə sıx bağlılığını aydınlaşdırır [2, 114-117; 547, 125-127, 148-403; 548, 29-43]. Kimmer və skiflərin cənuba köç edən qrupları təbaəələri olduqları Mada və Əhəməni dövlətlərinin digər etnoslarla qaynayıb qarışsa da, əksəriyyəti geriya, əvvəller məskunlaşdırıları Qafqaza, o cümlədən Şimali Azərbaycana döndülər.

Əhəməni imperiyasının süqtutundan sonra (e.ə. 330-cu il) Azərbaycanın tarixi şimal torpaqlarında məskunlaşan tayfaların konsolidasiyası nəticəsində Alban dövləti formalaslaşmağa başlayır. Şəki "Sakasena", yəni "Sakların yaşayış yeri" adı ilə tanınan Alban vilayətinin tərkibində idi.

Albaniyanın tarixi vilayətlərindən olan və Şəkini də əhatə edən Sakasena vilayətində fərqli olaraq eyniadlı digər vilayət Anadolunun şərqində, Armeniyada yerləşirdi və Strabonun "Coğrafiya" əsərində məhz həmin Sakasenadan bəhs olunur [702-II, 1, 14; 702-XI, 4, 8, 14; Bax: 229, 46]. Strabonun zamanında (e.ə. 64-b.e. 20-ci illər) "Armeniya" termini hələ Qafqaza ayaq aćmamışdı.

Şəkinin ictimai həyatının intibahı antik dövrə, e.ə. III - b.e. IV əsrlərinə təsadüf edir. Bu dövrün qəbir abidələrindən əldə edilən nümunələrin zənginliyi, dəfn adətlərində müşahidə olunan fərqlilik, katakomba tipli yeni məzarlar və s. insanların maddi həyat səviyyəsinin yüksəldiyini, qonşu ərazilərlə olan mübadilə əlaqələrinin genişləndiyini göstərməklə yanaşı, bölgəyə yeni etnosların (sakların növbəti dalğası, sarmat, alan, massaget, hun, xəzər və digər tayfaların axını) gəldiğini söyləməyə əsas verir. Bütün nəzərə çarpan dəyişikliyə baxmayaraq, elmi ədəbiyyatda "Yaloylutəpə" adı ilə tanınan Alban mədəniyyətinin lokal elementləri üstünlük təşkil edirdi [bax: bölmənin sonu, şəkil 4].

E.ə. I minilliyyin qəbir abidələrində köhnə dəfn adətləri ilə yanaşı, yeni dəfn növünün, küp qəbirlərinin tədricən yayıldığına şahidi oluruq. Şəki rayonu ərazisində ilk belə küp qəbir abidələr

* Linquistik baxımından bu toponim "Saka+say+an" sözlerinin birləşməsindən yaranır. Burada "say" qədim İran dillərində "yaşmaq", "an" isə məkan-suffixsidir.

geniş formada 1984-cü ildə Əyriçay vadisində, Kiş Doxun nekropolunda aparılan arxeoloji qazıntılar zamanı aşkar çıxarılıb. Azərbaycanın digər küp qəbir abidələrindən fərqli olaraq burada tədqiq olunan 15 məzardan tapılan küplərin hacmi xeyli kiçikdir. Bununla belə, bəzi küplərdə iki və daha artıq insan skeletinin dəfn olunduğu qeydə alınıb. Bu dövrün abidələrində ölürlər bükülü halda, başı şimala, üzü şərqə, sağ və ya sol böyrü üstə, bəzən də arxası üstə, qolları sinəsinə çərpazlanmış vəziyyətdə qoyulurdu.

Hündürlüyü 30-100 sm arasında dəyişən dəfn küplərinin içində mərhumla yanaşı, sağlığında istifadə etdiyi silahlar, mösət və bəzək əşyaları yerləşdirilirdi.

Kiş Doxun nekropolunda qeydə alınan digər yenilik küləvi məzarlığın olmasıdır. Belə mazarların birində 16 insan skeleti, onları müsəyiət edən qoyun və it kəlləsi, xeyrə, üçayaqlı vazalar, kiçik hacmli dopu qoyulub. Həmin qəbərdən, eyni zamanda 18 ədəd nizə, bir ədəd üçbaşlı döyüş yabası, atın baş bəzək əşyalarının tapılması dəfn olunanların döyüş zamanı həlak olduğunu söyləməyə əsas verir [bax: bölmənin sonu, şəkil 5].

Bəzi əlamətlər Kiş Doxun nekropolunda e.ə. III-II yüzilliklər də atəşpərvəstliyin (oda sitayı) yayıldığı göstərir. Atəşpərvəstlərin inancına görə casədi torpaq basdırmaq, suya tutlamaq günah sayılğından meyiti uca bir yerə qoyur, atı sümükədən ayrıldıqdan sonra sümükleri "daxma" adlanan tikiliyə və ya küplərə qoyaraq dəfn edirdilər [251, 20-24; 253]. Bu dövra aid bir neçə kurqan tipli məzar Sarica düzündə [503, 41-43] və Aşağı Küngüt kəndi ərazisində [596, 24-25] də qeydə alınır [bax: bölmənin sonu, şəkil 6].

1996-cı ildə N.Muxtarovun rəhbərliyi ilə Fazıl kəndi yaxınlığında Təpəbaşı abidəsində aparılan qazıntılar zamanı zəngin maddi mədəniyyət nümunələri (əsasən, zoomorf qablar, bütlər, mösət və bəzək əşyaları) aşkar olunmuşdur. Yaloylutəpə arxeoloji mədəniyyətin lokal variansi kimi təqdim olunan bu abidədə qeydə alınmış kömür və kül qalıqları dəfn mərasimi zamanı oddan istifadə edildiyini təsdiq edir. Məzarlardakı qablar əl ilə hazırlanmasına baxmayaraq, sənətkarlıq baxımından yüksək zövqlə işlənib. Bəzi qabların orta hissəsində üfüqi dəliklərin olması onlardan süzgəc

kimi istifada olunduğunu gösterir. Bükülü vəziyyətdə dəfn olunan yanında xirdabuynuzlu heyvana məxsus sümüklər də aşkar olunub [234, 210-213] [bax: *bölmənin sonu*, şəkil 7].

Qəbirlərdən ikisində uşaq dəfn olunub. Bunların birində qara və qırmızı rəngli bardaqlar, küpə, kasa, şamdanlar, bıçaq və nizə tiyələri, digərində isə uşaqın parçalanmış cəsədi, vazalar, bardaqlar, mis muncuqlar, xəncər tiyəsi tapılıb. Digər iki qəbir böyük adama məxsusdur. Daha zəngin olan qəbirdə 50 inventar (təkqulplu küp, iribuynuzlu heyvanın sümükləri, qırmızımtıl rəngli gil büt, iki hissəyə bölünmüş it kəlləsi, xəncər və s.) qeydə alınıb. Digər qəbirdən mərhümən yanına qoyulmuş bütöv öküz skeleti, qoç və qoyun sümükləri, qara rəngli beş qab, bəzək əşyaları və s. tapılıb. Qəbirin döşəməsinə kül sapılıb. Hər dörd qəbir antik dövr Albaniyası (e.ə. IV-III əsrlər) üçün səciyyəvi xüsusiyyətlər daşıyır [252, 114-115] [bax: *bölmənin sonu*, şəkil 8].

Bütövlükda, Şəki rayonu ərazisində Alban dövründə və ya antik dövrdə aid iki növ məzar tipi qeydə alımb. Daha geniş yayılmış *torpaq qəbirlər* (Günaydağ, Alaçeyd, Doxun, Yoncalı, Söyüdlər, Təpəbaşı, Qaraca, Daşüz, Doqquzpara-Ozlat, Sarica, Böyükdüzü, Qaramaryəm, Gileklik, Qaladaş, Tərəkə, Quyurlu, Azadkənd, II Qarğalar abidələri) və *küp qəbirlər* (Təpəbaşı, Çaxna, Alageyd, Doxun, Söyüdlər abidələri). Ehtimal olunur ki, torpaq qəbirlərin belə geniş yayılmasına səbəb onların sayıca üstünlük təşkil edən yerli tayfaların nümayəndlərinə aid olmasıdır [554, 92]. Təpəbaşı nekropolunda tapılan beş kəllənin antropoloji tədqiqi Mingəçevirin analoji material ilə eynilik təşkil etdiyi, digər iki kəllənin isə bir sira əlamətlərinə görə skiflərə məxsus olduğunu üzə çıxardı [554, 98-99].

2011-ci ildə aparılan arxeoloji qazıntılar zamanı Fazıl və Sarica kəndlərinin hər birindən 3, Kiçik Dəhnədən isə 1 qəbir aşkarılmışdır. Təpəbaşı nekropolunda içində uşaq dəfn olunmuş küp qəbir, böyük adama məxsus digər məzardan öküzün bütöv skeleti tapılaraq tədqiq olunmuşdur [252, 125].

Ötən əsrin ortalarında Böyük Dəhnə kəndi ərazisində aparılan arxeoloji qazıntılar zamanı yüksək şəhər mədəniyyəti üçün səciyyəvi olan saxsından düzəldilmiş su boruları aşkar olunmuşdur. Bu

mühüm mədəni nailiyyət hələ antik dövrə Şəki sakinlərinin içməli su ilə təchizatının mərkəzləşmiş şəbəkəsi fəaliyyət göstərirdi [581, 71]. Həmin qazıntılar zamanı köhnə hamamin binasına hörgülmüş daşlardan birinə e.ə. II-I əsrlər aid edilən yunan kitabəsinin həkk olunduğuna dair məlumat verilir [613, 105].

V.Minorski və A.Krimski "Şəki" adını Klavdi Ptolemyen (83-168-ci illər) I əsr Albaniyasını eks etdirən xəritəsindəki "Ossika" adlı şəhərlə eyniləşdirməyin tərəfdarı idilər [633, 372-373; 610, 370]. Həmin xəritədə qeyd olunmuş "Niqa" toponimi isə "Nuxa" adı ilə eyniləşdirilmişdir [610, 369]. Görkəmlı Azərbaycan tarixçisi A.Bakıxanov bu haqda yazırı: "Nuxa şəhəri, adının münasibəti və yerinin vəziyyətinə görə həmin "Naxia" (və ya "Naqia") şəhəridir ki, qədim tarixlərdə Şirvan şəhərlərində sayılırdı" [141, 22].

Eramızın I əsrasında Şəkinin və bütövlükda Albaniyanın ictimai-mədəni həyatında dövlətin gələcək müqəddəratını həll edəcək proseslər baş verir. Yeruşolimin (Qüdsün) ilk patriarxi apostol Yakov tərəfindən rəsmi nümayəndə kimi 56-ci ildə apostol Faddeyn şagirdi Yeliseyin Şəkiyə göndərilməsi ilə *Albaniya xristian missionerlərinin ideoloji fəaliyyət meydanına* çevirilir. Müqəddəs Yeliseyin taşəbbüsü ilə *Gis kəndi* ərazisində (Şəkinin indiki *Kış kəndi* - red.) *daha qədim ibadətgahın* yerində Albaniyanın və bütövlükə Qafqazın ilk xristian məbədi inşa edilir" [189, 246]. Norveç dövlətinin maliyyə dəstəyi və V.Kərimovun rəhbərliyi ilə Azərbaycan və Norveç mütxəssislerinin birgə fəaliyyəti nəticəsində 2000-ci ildə Kış məbədində elmi tədqiqatlara və bərpa işlərinə start verildi. Məbədin ətrafında aparılan qazıntılar *Kişin daha qədim zamanlardan müqəddəs yer olduğunu* və bu səbəbdən müxtəlif dövrlərin dəfn adətlərini eks etdirən qəbir abidələrinin bir yerdə cəmləndiyini üzə çıxardı. Məbədin yaxınlığında Kür-Araz mədəniyyətinə aid torpaq qəbir də aşkar olundu. Məbədin qərb tərəfində aparılan qazıntılar zamanı 1,5 metr dərinlikdə e.ə. II-I əsrlər aid daha qədim tikilinin bünövrəsi tapıldı [604, 48-75]. [bax: *bölmənin sonu*, şəkil 9].

326-ci ildə Alban hökmdarı Urnayırın xristianlığı rəsmi dövlət dini elan etməsi Kiş məbədinin nüfuzunu xeyli artırdı. Ölkə daxilində xristianlığın yayılmasında, icmalar arasında əlaqələrin möh-

kəmlənməsində və xristian ölkələrlə ideoloji münasibətlərin qurulmasında Kiş məbədi əhəmiyyətli rol oynayırırdı.*

Xristianlığın Albaniyada yayılması ölkə daxilində yeni məbəd və ibadətgahların yaradılmasını zəruri edirdi. Belə xristian dövrü abidələrindən biri *Zeyzid kəndində* inşa edilmişdir. 80x60x20 və 75x65x22 sm ölçülərində yerli əhəng tərkibli but daş bloklardan többi təpəlikdə tikilən bu məbəd *Albaniyanın xristian abidələri üçün nadir sayılan arxitekturaya*, xaçvari görünüşə malikdir. Buradan tapılan keramika nümunələri II-XIII əsrlərə aid edilir [605, 18-19].

Favstos Buzand və Moisey Kalankathinin verdikləri məlumatlara görə IV əsrə Arşakilərin (və ya Aranşahların) hakimiyyəti dövründə Şəkida Alban patriarxının xüsusi yepiskop kafedrasının inşa edilmişdir. Alban patriarx katolikosluğunun nəzdində fəaliyyət göstərən 5 yepiskopluqdan birinin Şəkida yerləşməsi bu şəhərin ölkənin dini-ideoloji həyatında müüm mərkəzlərdən olduğunu göstərən amillərdəndir. Şəki ərazisində Alban kilsə kompleksinə daxil olan əhəmiyyətli yerüstü abidələrden biri də Baş Göynük kəndindəki erkən orta əsr ibadətgahıdır [597, 74-77].

V əsrə Albaniya Sasanişərin hakimiyyəti altına keçir. Sasani şahı I Qubad (488-531-ci illər) dövlətinin şimal sərhədlərini Qafqaza axın edən xəzərlərin dağıcıdır yürüşlərindən qorumaq məqsədi ilə Alban şəhərlərini, o cümlədən Şəkini möhkəmləndirmək qarınna gəlir. Azərbaycanın şimal-qərb bölgəsindəki müdafiə tikililəri sırasında Böyük Sədd əzəməti ilə diqqəti cəlb edir. Səddin tikintisi V-VII əsrlərə aid edilir. Katex kəndindən (Balakən rayonu) Şəki-

* Məbəddə aparılan qazıntılar zamanı torpaq, daş qutu və sərdabə tipli bir neçə xristian mazarlarından mavi firuzədən olan muncuqlar, metaldan zinat əşyaları, keramika qırıqları, şüsa qolbaqlar və s. tapılıb. Qarışq mazarların mövcudluğu əhalinin tərkibində müxtalifliyi və dini ideologiyadakı nəzərə çarpan yeni elementlərin meydana gəldiyini əks etdirir. Məzarların aksariyyəti köçəri tayfaların Albaniya əraziyinə kütüli axını dövrünə təsadüf etdiyindən, dəfn olunanların etnik kimliyinə aydınlıq gatırıb olmur. Lakin bir fakt danılmazdır ki, etnik kimliyindən və sosial mövqeyindən asılı olmayaraq bölgənin sakinləri Kiş xristian məbədinin yerleşdiyi ərazinə müqəddəs hesab edirdilər [604, 144-145, 148-149, 152].

yədək uzanan bu istehkam səddi çay daşından hörülümdür; səddin hündürlüyü 4 metr, eni isə 150 santimetrə çatır [653, 68-90].

Istehkam qırğularının tikintisi növbəti Sasani şahı Xosrov Ənuşirəvanın zamanında (531-579-cu illər) daha geniş vüsət alır. Şəkide qala divarlarının möhkəmləndirilməsindən sonra xəzərlərin basqınlarından qorunmaq üçün "Şəki darvazaları" inşa edilir. Bu sədd 620-ci ildə xəzərlərin yüksələn zamanı ciddi ziyan görmüşdür [610, 371; 201, 5-6]. Müdafiə tikililəri Şəkinin qədim memarlıq sənətində, şəhərsalma mədəniyyətində əhəmiyyəti yer tutur. Tarixi mənbələrdə adı keçən 5 qala, 2 müdafiə məntəqəsi, sığnaqların tədqiqi şəkililərin müdafiə qabiliyyətini üzə çıxardı. Kəldək-Yavuz, Künçüt qalaları, Çayqaraqoyunu Qız qalası, "Gələşən-görəşən" qalası belə müdafiə qırğularındandır.*

Kiş məbədindən maraqlı tərtibata malik xeyli numizmatik materialları da aşkarlanıb. Sikkələrin üzərində hakimiyyət atributları, heyvan və quş təsvirləri eks olunmuşdur. Onlardan biri (gümüş dirham) I Qubadın adından zərb olunub və Şəki də daxil olmaqla Albaniyanın Sasani imperiyasının əmtə-pul məkanına daxil olduğunu göstərir [604, 117, 148].

Şəkinin antik dövrün son çağında və erkən orta əsrlərdə yüksəlişini şərtləndirən mühüm amillərdən biri onun Albaniya dövlətinin paytaxtı Qəbəleyə coğrafi yaxınlığı ilə bağlı idi. Qəbələ V əsrin ikinci yarısına qədər Arşaki sülalasından olan Alban şahlarının paytaxtı olaraq qalırdı. Lakin paytaxt Bərdəyə köçürüldükdən sonra da Qəbələ ölkənin siyasi və mədəni həyatında, Şəki isə mərkəz Kiş Alban məbədi olmaqla dini-ideoloji ocaq olaraq qalırdı.

* Qala və qalaçaların tikintisində antik dövr və orta əsr ənənələri qorunmaqla yanaşı, yerli xüsusiyyətlər (rəlyef, landşaft) nəzərə alınaraq bir sıra memarlıq detalları da əlavə edilmişdir. VI-VIII əsrlərə aid edilən Kəldək-Yavuz qalası üçün düzbucaqlı və dairavi bürclər xarakterikdir, sonrakı dövrlərdə tikilən "Gələşən-görəşən" qalası üçün ancaq düzbucaqlı bürclər səciyyəvidir. Müharibə təhlükəsi zamanı əhalinin döyüş qabiliyyəti olmayan hissəsi və məlqara sığnaqlarda yerləşdirilirdi. Təkcə Kiş çayı dərəsində 5 sığnaq qeydə alınıb ki, onların arasında gizli yollar da mövcud idi [241, 16-20].

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

Fəsil 1-ə əlavələr



Şəkil 1. Daşuz və Küdürüldən tapılmış bəzək əşyaları (Tunc dövrü)



Şəkil 2. Daşuz, Sarica və Küdürüldən tapılmış silah və
bəzək əşyaları (Tunc dövrü)

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



Şəkil 3. Daşuzdən tapılmış maddi mədəniyyət nümunələri
(Son Tunc - Erkən Dəmir dövrü)

AMEA A.A.BAKIXANOV adına TARIX İNSTITUTU

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNUMÜZƏDƏK



Şəkil 4. Yaloylutəpə və Cidr düzündən (Şəki bölgəsi) tapılmış
maddi mədəniyyət nümunələri (Son Tunc - Erkən Dəmir dövrü)

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNUMÜZƏDƏK



Şəkil 5. Kiş kəndindəki Doxun necropolundan tapılmış
maddi mədəniyyət nümunələri (Erkən Tunc dövrü)



Şəkil 6. Kiş kəndindəki
Doxun necropolundan
tapılmış maddi
mədəniyyət nümunələri
(Son Tunc - Erkən
Dəmir dövrü)

ŞƏKİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK



Şekil 7. Fazıl yaşayış maskənindən tapılmış silah və təsərrüfat əşyaları (Tunc dövrü)

AMEA A.A.BAKIXANOV adina Tarixi tətbiq etməsi

74


ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



Şəkil 8. Fazıl, Cumakənd və Kərpic zavodu ərazisindən tarixi maddi mədəniyyət nümunələri (Orta Tunc - Antik dövr)

AMEA A. A BAKIXANOV adına TARİX İNSTITUTU



Şəkil 9. Kış kəndindəki qədim Alban məbədi (müxtalif fragmentlər)

FƏSİL 2

ŞƏKİ ORTA ƏSRLƏRDƏ

2.1. Şəki Ərəb Xilafətinin tərkibində

Azərbaycan Albaniya hökmətləri III Vəqaqanın (487-510) hakimiyyətinin başa çatmasından sonra Sasanilər Albaniya üzərində hakimiyyətlərini yenidən bərpa edirlər və Albaniyada Sasanilərin ikinci mərzəbəliq dövrü (510-629) başlayır. Ərəb mənbələrinin məlumatına görə bu dövrdə Albaniyanın şimal-qərb torpaqlarında xəzərlərin və ya hunların güclü təsiri var idi. Bəlazuri, hətta Curzan və Arranın tamamilə xəzərlərin əlində olduğunu qeyd edir [579, 5; 754, 273]. Albaniyamı ələ keçirdikdən sonra Sasan şahları, xüsusilə I Qubad (Kavad) (488-531) və I Xosrov (531-579) Sasanilər dövlətinə edilə biləcək türk hückumlarından qorunmaq üçün Albaniyanın şimalindəki dağ keçidlərində istehkamlar tikir, hərbi dəstələr yerləşdirirlər [176, 94]. Azərbaycanın şimal-qərbindəki bələ dağ keçidlərindən biri bu günə qədər “*Hun bel*” adlanır [351, 23]. Məhz I Qubadin dövründə Arran-Albaniya türk-xəzərlərlə mübarizə fonunda Sasanilər tərəfindən işğal edilmişdi. Şimal-Qərb bölgəsinə yaxın olan və Qubadin dövründə barpa edilən şəhərlərdən biri – *Qəbələ*, elə *Xəzər* adlanır [579, 5; 754, 273]. Təbəri Xosrov Ənüsirəvan (531-579) dövründəki inzibati bölgünü təsvir edərkən dörd ispbahəzlidən (vilayətdən – *red.*) biri olan Azərbaycanı “*Xəzər ölkəsi*” (“*bilədu-l Xəzər*”) adlandırır [757].

Döyüşlər nəticəsində türklər Azərbaycandan çıxarılmadı, hətta Xosrov Ənüsirəvanın dövründə türk türkə qarşı qoymaq məqsədi ilə Albaniyaya 10 min xəzər ailisi köçürülmüşdü, xəzərlərin əlində olan Albaniyanın paytaxtı Qəbələ şəhərində onların inzibati mərkəzi yerləşirdi [144, 55]. Bəlazuri köçürünlərin siyasi oldu-

ğunu qeyd edir. Köçürmələrlə yanaşı, I Xosrov Ənuşirəvan Azərbaycanın – Arranın qərb və şimal-qərbində *Şəkkan*, *Kəmibərən* və *Dudanların qapısı* adlanan bir sıra müdafiə qalaları və ya istehkamları tikiirdir [579, 5; 754, 274]. Ərəb mənbələrindəki məlumatlardan məlum olur: 1) Azərbaycanın şimal-qərbi ərəb yürüşləri ərafəsində, əsasən, xəzərlər və sabir türkləri tərəfindən maskunlaşmışdır. 2) Dudanların qapısı Şəkinin sərhədində və ya yaxınlığında idi. 3) *Albaniya-Arran* və ya onun Şəki bölgəsi *Andi-Koysu* çayının mənbəyinə qədər uzanırı.

Ərəb mənbələrində qeyd olunur ki, qurulan istehkamların müdafiəsini yaxşı təşkil etmək üçün I Xosrov yerli alban hakimlərindən bəzilərinə vergi ödəmələri qarşılığında idarəciliq titulu vermişdi: *Vahrarzənsəh* ləqəbli *Dağ xəqani* – Səririn hökməri, *Filanşah* ləqəbli Filanın hökməri, *Təbərsərənsəh*, *Curcanşah* (*Xurşənsəh*) ləqəbli əl-Ləkz hökməri, şahlığı artıq süquta uğramış *Məsqət* (*Masqut* – red.) hökməri, *Liranşah* ləqəbli Liran hökməri, *Şirvanşah* ləqəbli Şirvan hökməri, Buxx (Türyançay və Əlicançay arasındakı Bərx [bax: 114, 52]) və Zirikiran hökməri [165, 156; 755, 277]. Ərəb mənbələrindən əvvəllər də yarımmüstəqil olan *Lipiniya*, *Çola* kimi alban vilayətləri ilə yanaşı, *Şirvan*, *Məsqət*, *Layzan* (*Liran*), *Mukaniya*, *Lakz* və *Filan* (*Cilan*) şahlıqların (hakimliklər – red.) yaradığı məlum olur. Eyni zamanda Lipiniyanın Səriət qatıldıği, Çola yaxınlığında Tabasaran, Kumux (Qumik), Zirehqiran (Zerikeran) və s. kimi kiçik hakimliklərin də yaradığı məlum olur [176, 95]. Ümumiyyətlə, bütün olaraq Albaniyaya daxil olan bu hakimliklər I Xosrovun keçirdiyi islahatlar nəticəsində “Iranın və qeyri-yerlərin şahənsəhəsinə” təbe olan Azərbaycan mərzbanları tərəfindən idarə edildi [235, 186]. Bunu Dərbənd hasarlarında Sasanilərin Azərbaycandakı mərzbanları tərəfindən tərtib edilən yazılar da sübut edir [144, 136]. Müəyyən dərəcədə müstəqil idarəciliyi olan bu kiçik hakimliklərdən *Filanşahlığının* əraziisi daha çox Azərbaycanın şimal-qərb ərazilərinə uyğun gəlir. Buranın əhalisinin alban tayfalarından olan *gellərdən*, Səririn əhalisinin isə yenə də alban tayfalarından olan *silvərdən* ibarət olduğunu güman etmək olar. Ərəb mənbələri sonralar bu əraziləri bütövlükdə “Şəki

“hökmdarlığı” adlandırdı. Bizans və erməni mənbələri burada yaranan dövləti “*Albaniya*”, gürcü mənbələri isə “*Hereti*” adlandırırı di [bax: 176, 104-116].

Ərəblər çox keçmədən Atlantik okeanından Hindistanadək geniş bir ərazidə yaşayan müxtəlif xalqların həyatında köklü dəyişikliklər etdilər. 633-cü ildə Sasani imperiyasının sərhədlərini keçən ərəb qoşunları bir il sonra bu imperiyanın paytaxtı, ərəblərin Mədain adlandırdığı Ktesifonu fəth etdilər [361, 18]. Albanların azərbaycanlılarının ərəblərlə ilk görüşü də möhəz Ktesifon yaxınlığında alban sərkərdəsi Cavanşirin başçılığı altında olmuşdur. Yeddi il dalbadal ərəblərə qarşı vuruşan Cavanşir III Yezdəgirdin (632-651) hakimiyyətinin 8-ci ilində (təxminən 639-640) Albaniyaya qayıtmışdır [265, 117-119]. Cavanşir (642-681) geri döndükdən sonra, əsasən, Albaniyanın qərb torpaqlarında ərəblərin qabağından şimala qaçaraq burada möhkəmlənmək istəyən Sasani sərkərdələrinə qarşı mübarizə aparmışdır [265, 119-121]. Xəlifə Ömerin (634-644) hakimiyyət illərində, təqribən 639-cu ildə ərəblər Azərbaycanın cənubuna – Ərdəbilə daxil olmuş, əvvəlcə İsfəndiyar ibn Fərruxzadın, daha sonra isə onun qardaşı Bəhrəmin başçılığı altındaki qüvvələri məglub edərək əhalini ilə amannamə (mütqavilə – red.) imzalamışdır [357, 111-112]. Bu hadisədən sonra ərəb qoşunları Azərbaycanın şimalına girdi. Suraqa ibn Amrin başçılıq etdiyi və Əbdürrəhman ibn Rəbiə, Bukeyr ibn Abdullah, Həbib ibn Məsləma kimi məşhur sərkərdələrin iştirak etdiyi bu qoşunların əsas məqsədi ilk yürüşdə əl-Babı – Dəmir qapı Dərbəndi əla keçirmək idi. Bu yürüşdə Əbdürrəhman ibn Rəbiə Şirvanı tutaraq Suraqa ibn Amrin adından Şirvan hakimi Şəhribərzəla (Şəhriyar) sülh bağladı. Bundan sonra Suraqa ibn Ami Bukeyr ibn Abdullahu Muğana, Həbib ibn Məsləmoni Tiflisə, Huzeypə ibn Əsidi əl-Lan dağlarında olanlırlara qarşı, Salman ibn Rəbiəni də başqa bir tərəfə göndərdi [357, 114-116]. Suraqanın ordularını belə geniş araziya yaması, coğrafi şəraiti nəzərə almamışı Xəlifə Öməri təşviş salsa da, bu sərkərdələrdən yalnız Bukeyr ibn Abdullahu uğura nail olur və 642-ci ildə Muğan əhalisi ilə mütqavilə imzalayır [357, 116-117; 190, 16; 144, 81]. Çox güman ki, 642-ci ildə baş verən bu yürüşlərdə əl-

Lan üzərinə gedən Huzeysə ibn Əsidin yürüş istiqaməti Azərbaycanın şimal-qərbindən - Şəki üzərindən olub və Şəki torpaqlarının müsəlman-ərəblərlə ilk tanışlığı məhz bu dövra - Xəlifə Əmarin hakimiyyət illərinə aiddir. Əlbəttə, bu yürüş də digərləri kimi uğursuzluqla nəticələndi və ərəb qoşunları burada möhkəmlənə bilmədi. Cox keçməmiş Suraqə ibn Amr vəfat etdi və onun yerinə Əbdürəhman ibn Rəbiə keçdi. Onun Dərbənddən xəzərlər üzərinə etdiyi ilk yürüşlər uğurlu olsa da, həmin dövrə ərəblər Arranda, əsasən, Dərbənddək Xəzər dənizi sahiləri ətrafında möhkəmlənə bildilər [bax: 361, 26].

Xəlifə Osmanın (644-656) hakimiyyəti illərində - təxminən 645-646-ci illərdə Arrana cənub-qərbdən Həbib ibn Məsləmənin ordusu daxil oldu. Dəbil, Naxçıvan əhalisi ilə müqavilə imzalandı, *Sisəcan* tutuldu [165, 161; 754, 282]. Daha sonra Həbib Tiflis istiqamətində hərəkət etdi. Daha rahat hərəkət etmək üçün, güman ki, Xəlifə Osmanın əmri ilə ordu iki yerə bölündü: Salman ibn Rəbiənin başçılığı ilə ordunun digər hissəsi isə Beyləqan istiqamətində irəlilədi. Salman Kürün sağ sahilində Beyləqan, Bərdə, Balasacan və Şəmkiri alıqdan sonra Kür və Arazın birləşdiyi yerdən Kürün sol sahilinə keçdi və Qəbələni də tutdu [165, 164-165; 755, 286]. Bəlazuri qeyd edir ki, *Şəkkən** (Şəki - red.) və *Kəmibəran* (*Kambisena*) hökmətləri isə Salmanla vuruşmadan, vergi ödəmək şətti ilə müqavilə bağladı [165, 165; 755, 286]. Daha sonra Xayzan əhalisi, Şirvan şahı və başqa dağ hökmətləri, Məsqətin, Şabranın, Bab şəhərinin sakinləri də onunla müqavilə bağladılar. Lakin Salman şəhərdən aralanan kimi qapıları bağladılar [190, 27]. Bəlazuridə adları ümumi qeyd edilən dağ hökmətlərini əl-Kufi dəqiq sadalayır: əl-Lakz, Filan və Tabasaran hökmətləri [160, 10]. Əl-Yaqubi isə Filanda Salmanla sülh bağlayan qismində əhalinin çıxış etdiyini göstərir [172, 205]. Burada maraqlı məqamlardan biri Xayzan və Filan məsələsidir. Ibn Rustada X əsr üçün Xayzan (Xaydan) şəhəri və üç dina ibadət edən hökmətləri Azərnərsə haqqında məlumat

* Ibn əl-Əsir bu hadisə haqqında məlumat verərkən həmin ərazini *Səkar* məhali kimi qeyd etmişdir [bax: 190, 23].

verilir. V.F.Minorski Xayzanı Xaydaq kimi oxuyur və müasir Qayıtaq rayonunda lokalizə edir [633, 220]. Azərnərsə haqqında Məsudi də qeyd edir və onun Şəki hökmətləri olduğunu bildirir [633, 220; 360, 61]. Ziya Bünyadov Xayzanı indiki Xunzax aulunda lokalizə edir [160, 77]. Xayzan şəhərinin yeri daqıq bilinməsə də, məhz hökmətlər Azərnərsə ibn Hammam amilinə görə onun Dərbənddən şimalda yerləşməsi fikri çox da inandırıcı deyil. Həm gürçü, həm də erməni mənbələri Adarnersenin (Azərnərsə - red.) adını X əsr *Albaniya-Hereti* hökmətləri kimi qeyd etmişlər. Deməli, Xayzan şəhəri və ya Filan Salmanın 646-650-ci il yürüşü zamanı *Şəkkənə* (*Şəkiyə*) daxil deyildi, ərəblər Şəkidə müqaviləni hökmətlərle bağladı halda, Xayzan-Filanda müqavilə əhali ilə bağlanmışdı. Bunun səbəbi güman ki, Şəkinin Filanla sonradan bir qurumda birləşməsi, yəni Xayzan və Şəkinin bir qurumda təmsil olunmaması ola bilərdi, səbəb qeyd edilən dövrə Xayzan əhalisinin müvəqqəti olaraq azad olması ilə əlaqələndirilir bilər.

Ərəb mənbələri Salmanın Bələncər yaxınlığında xəzərlərə döyük zamanı öldürülüyüünü bildirir [bax: 579, 14; 754, 287; 160, 11]. Xəlifə Osmanın hakimiyyətinin son illəri, eyni zamanda Xəlifə Əlinin (656-661) hakimiyyəti dövründə də mərkəzi hakimiyyətdə baş verən hadisələr ucqarlarla nəzarəti zəiflətmədi. Belə ki, "Əli ibn Əbu Talibin dövründə Azərbaycanın idarəsi əl-Əşas ibn Qeyşə həvalə edildi və o, Ərdəbələ goldikdə əhalinin çoxunu islam qəbul edən və Quran oxuyan gördü" [579, 26-27]. Qeyd etdiyimiz dövrə Azərbaycanın şimalında isə Albaniya hökmətləri Cavanşır öz hakimiyyətini gücləndirməyə çalışır. O, Kür çayının sol sahilindəki Kambisena, Şəki və ya Qəbələ istiqamətinə keçərək döyüşə başlamaq və atasını da ərəb asılılığından azad etmək istəyir. Lakin Cavanşırın atası Varaz-Qriqor Cavanşırı bu fikrindən daşındır və ərəblərə könüllü təslim olur [bax: 265, 122]. Lakin ana torpağı ərəb işğalından qorumağa çalışan Cavanşır müəyyən vaxtdan sonra yenidən faallaşır, ətraf knyazları da Bizansla ittifaqa razi salır və hətta 654-cü ildə bir neçə dəfə Bizans imperatoru II Konstantla (641-668) görüşür [265, 128-129; 144, 75]. 662-ci ildə xəzərlər Arrana soxulduqda biz artıq onların qarşısında ərəbləri yox, Cavanşırı gö-

rürük. Cavanşir Kürün sol sahilində onlara qalib gəlir və Çola dəvazalarına qədər xəzərləri qovur [265, 129-130]. Təxminən bu əra-fədə Xəlifa Muaviyə (661-680) Həbib ibn Məsləməni Cənubi Qaf-qaza vali təyin etmiş, Həbib Tiflisdə yerli əhali ilə müqaviləni yeqniləmişdi [357, 121-123]. 664-665-ci illərdə hunların və xəzərlərin Albaniyaya yürüşü zamanı Dərbənddən Araz çayına qədər olan bütün ərazilər təhlükə altına düşdü. Bu zaman Cavanşir Xəzər-Hun xaganının qızı ilə evlənməklə ölkəni labüb təhlükədən xilas etdi [265, 132]. Bizansın Arranı təhlükələrdən qorumaq gücündə olma-ması və xəzərlərin daimi hücumu Cavanşiri atasının ərəblərlə dostluq siyasetini yenidən gözdən keçirməyə məcbur etdi. 667-ci və 670-ci ildə Cavanşir Dəməşq şəhərinə Əməvilər sülaləsinin ilk hökməndə Xəlifa I Muaviyənin (661-680) görünüşünə getdi. İkinci görüsədə Muaviyə Süniklə yanaşı, Atropatenanın da idarəsini Cavanşirə təklif edir. Lakin Cavanşir Albaniya və Süniklə kifayətlənir [265, 137]. Bələzuri qeyd edir ki, Muaviyə Ərməniyyə və Azərbaycanı idarə etmək üçün Abdullah ibn Hatim ibn Numani təyin etmişdi [579, 15; 754, 288]. Həmin dövrə paralel idarəciliyin olmaması Cavanşirin idarə etdiyi ərazilərə Abdullahın müdaxilə edə bilmədiyini göstərir. Bu isə Xəlifa Muaviyənin dövründə Şəki bölgəsinin Cavanşir tərəfindən idarə olunan vahid Albaniyanın tərkibində ol-duğunu deməyə əsas verir.

Əməvi hökməndə I Yezid ibn Muaviyənin dövründə, 681-ci ildə Cavanşir sui-qəsd nəticəsində qətlə yetirildi. Onun intiqamını almaq məqsədi ilə hun-xəzərlər Alp İlittuerin başçılığı altında Qaf-qaz dağlarının ətəklərini tutaraq, Qəbələ vilayətini əla keçirdilər. Lakin yeni hökməndə – Cavanşirin qardaşı oğlu Varaz Tiridatın elçi-si katolikos Yeliazar Alp İlittueri Arran sarayının sui-qəsdən heç bir əlaqəsinin olmadığını inandıra bildi. Beləliklə, Varaz Tiridat və Alp İlittuer arasında Cavanşir dövründə mövcud olan ittifaq bərpa edildi [bax: 265, 145-146; 151-152]. Lakin hun-xəzərlərin hər il təkrarlanan hücumlarından xilas olmağa çalışan Varaz Tiridat dini diplomatiyadan istifadə etmək qərarına gəlir. Büyük Kolmank vilayətinin yepiskopu İsrailin missionerlik fəaliyyəti nəticəsində Alp İlittuer xristianlıq qəbul edir [265, 165]. Lakin 685-ci ildə xəzərlə-

rin Cənubi Qafqaza yeni hücumu ilə bu sühł də pozulur və xəzərlər bir çox yerli knyazları öldürür [361, 32]. "Albaniya tarixi" yepis-kop İsrailin missiyası haqqında məlumat verərkən diqqəti çəkən ən vacib məqam İsrailin getdiyi yoldur: "Onlar Firuz-Qubad (Bərdə) şəhərindən çıxaraq Kür çayını keçib Albaniyanın sorhadını aşdırılar və səfərin on ikinci gündən Lpink şəhərinə çatdırılar" [265, 154]. Məlumatdan bəlli olur ki, Cavanşirdən sonra xəzərlərlə albanların sorhədi Kür çayı olmuşdu və Şəki bu dövrə Xəzər xaganlığının tərkibində qalmışdı.

Xəlifə Əbdülməlik ibn Mərvanın (685-705) dövründə 692-ci ildə daxildə Abdullah ibn Zubeyr usyanının yatırılması [579, 15; 754, 289], Varaz-Tiridatın oğlanları ilə birgə 699-cu ildən 704-cü ilə qədər vergilərdən azad olmaq üçün Bizansda qalması [361, 32], Albaniyada Bizansmeyilli döfizit etiqadlı Nersesin katolikos olmasası [265, 175-176] Xilafət macbur edir ki, Albaniyaya nəzarət gücləndirsin. Nəticədə 705-ci ildə Albaniya siyasi müstəqilliyini itirir və Arran vilayəti adı altında tamamilə Xilafətin tabeçiliyinə keçir [361, 33]. Albaniyanın siyasi müstəqilliyinin itirilməsində 693-cü ildən Xəlifə Əbdülməlikin bu bölgəyə canişin təyin edilmiş qardaşı Məhəmməd ibn Mərvanın regionda möhkəmlənmə və zor siyaseti də az rol oynamadı [160, 12; 361, 41]. Bələzuridə Məhəmməd ibn Mərvanın Bərdəni yenidən qurduğu, bərpa etdiyi haqqda məlumatlar var [579, 15; 755, 288]. Bu, ərəblərin həmin dövrə Kürün sağ sahilində qəti olaraq möhkəmləndiyini deməyə əsas verir.

Məhəmməd ibn Mərvan 697-ci ildə tələsik Albaniyanı keçib Çolaya daxil oldu [265, 191]. Onun məqsədi, güman ki, Kürün sol sahilində də tam möhkəmlənmək üçün xəzərlərlə mübarizəyə zəmin hazırlamaq idi. Xəlifə I Validin (705-715) dövründə, təxminən 707-708-ci ildə xəlifənin qardaşı, Azərbaycanın canisi Məhəmməd ibn Mərvanın qardaşı oğlu Məsləmə ibn Əbdülməlik Dərbəndə göndərilir və şəhər tutulur. Lakin Məsləmə qayıtdıdan sonra xəzərlər yenidən şəhərə yerləşir [160, 13-15]. Dövrün mənbəyi 709-710-cu illərdə Xəzər xaganının Albaniyaya yürüş edib buranı zəbt etməsi haqqında məlumat verir [265, 190]. Bu hadisə onu göstərir ki, həm Kür çayının sol sahilini, ümumiyyətlə, Kürə qədər

olan ərazilər – Şəki də daxil olmaqla VIII əsrin əvvəllərində də xəzərlərin tam nəzarətində idi, buralara onlar hər hansı qarət məqsədi ilə yürüş etdikləri torpaq kimi baxımr, öz sərhəddaxili torpaqları kimi nəzarət edirdilər, eyni zamanda Kürün sağ sahilini zəbt etməklə də onlar Araza qədər bufer zona yaratmaq istayırlar. Elə bu hadisədən sonra ərəblər və xəzərlər arasında uzunmüddətli müharibənin başlangıcı qoyulur. Albaniya tarixindən məlum olur ki, bu müharibələrin başlangıcında alban zadəganları ərəblərin müttəfiqi olmağa üstünlük vermişdi. Məsləmənin Dərbənd yürüşi (714-715) haqqında albani tarixçisi yazar: "Onun (Məsləmə ibn Əbdülməlikin – red.) arxasını öz ordusu ilə casur və fəal knyaz, mahir oxatan, Albaniyanın knyazı Arrəşah Vaçaqan qoruyurdu. Xəzərlər onu təqib etdilər, lakin məğlub olub qaçırlar. Məsləmə, beləliklə, xilas olub İberiyaya yola düşdü" [265, 191]. Məsləmənin Dərbənddən İberiyaya yola düşməsi güman ki, Şəki və ya Kambisena üzərində olmuşdur. Əvvəller də bu torpaqlarda tez-tez görünən ərəblər xəzər-ərəb müharibələri nəticəsində Şəki və ətrafında möhkəmlənməyə nail olurlar.

Xəlifa Ömr ibn Əbdüləzizin (717-720) hakimiyyətinin birinci ilində xəzərlər Araz çayını aşib Cənubi Azərbaycana girdilər [144, 106]. II Yazid ibn Əbdülməlikin (720-724) dövründə 722-ci ildə isə xəzərlərin qıpçaq və digər türk tayfaları ilə birlikdə hücuma keçməsi nəticəsində ərəb hərbi hissələri Şama qədər geri çəkilmək məcburiyyətində qaldı [190, 27]. II Yəzid bu hadisələr qarşısında dəha qatı tədbirlər görmək məqsədi ilə Muzhic qəbiləsindən əl-Cərrah ibn Abdullah əl-Hökəmini Cənubi Qafqaza canışın təyin edir [579, 16; 754, 289; 190, 27; 160, 16].

Cərrah ilk olaraq bölgənin inzibati mərkəzi olan Bərdəyə gəlir, burada qayda-qanun yaradır, "cərrahi" adlanan vahid ölçü və çeki sistemi tətbiq edir [579, 16; 754, 289]. Daha sonra Kürü keçərək Samur çayı və Dərbənd yaxınlığına gələn Cərrah ətraf əraziləri tutmağa başlayır. Kufidə və İbn əl-Əsirdə maraqlı məqamlardan biri Dərbənd ətrafindan axan çaylardan birinin ər-Ran və ya Aran adlanmasıdır [160, 17]. Xəsin və ya Xəmzin adlanan yerdə xəzərlər döyüdükdən sonra Xəsin (İbn əl-Əsirdə Hüseyn [190, 28; 756, 112]) qalası da alındı və çox güman ki, əhalisinin əksəriyyəti

xəzər olan bu xəsinlilər-xəmzinlilər Cərrah tərəfindən Şəki-Filanşahlıqdə yerləşən Xayzana köçürüldü [579, 16; 754, 289-290; 190, 28; 160, 18]. Daha sonra Cərrah xəzərlərin Barufa (İbn əl-Əsirdə Yarıgu, Bələzuridə Qumik – Tarku şəhəri) şəhərinə yürüş etdi və buranın da əhalisini Qəbələyə köçürüdü [579, 16; 190, 28; 160, 18]. Məlumatdan belə aydın olur ki, Cərrahın əsas məqsədi xəzərlərin Qəbələ kimi əvvəlcədən də xəzərlərlə məskunlaşmış ərazilərə köçürülməsində məqsəd onların arasında islami yaymaq, ərəb idarəciliyinə keçidini sürətləndirmək olmuşdu. Buna görə də köç zamanı, əsasən, Samurdan cənubda xəzərlərlə məskun Xayzan-Şəki və Qəbələ kimi ərazilər [144, 107] dəha çox məskunlaşma əraziləri kimi seçilir.

Cərrah Bələncər və Vəbəndər (Ulubəndər) kimi əraziləri də tutduqdan sonra xəzərlərin daha böyük qüvvələri ilə rastlaşmamaq üçün geri qayıtdı və qışı keçirmək üçün Şəkidə qaldı [579, 16; 190, 29; 160, 20]. İbn əl-Əsirdə Cərrahın qışı regionda keçirdiyi üçün böyük ehtimalla Şəki yolu üzərindən Allana yürüş etdiyi, hətta Bələncərin arxa tərəfindəki qalaları aldığı da qeyd edilir. Cərrahın əl-Lana hückumu Yaqubidə də vardır [172, 209; 190, 29]. Deməli, bu dövrdə əl-Lana – Döryal keçidinə qədər uzanan Şəki və ətrafi demək olar ki, tamamilə Xəzər xəqanlığının tərkibindən çıxaraq bir müddətiyinə ərəb hakimiyyəti altına keçmişdir. Ərəblər burada rahat qışlayaraq, buradan platsdarm kimi, qorargah kimi istifadə edərək ətraf ərazilərə yürüş edir, Şəkiyə digər ərazilərdən əhali köçürürdür. Lakin son nəticədə Cərrah burada yəqin ki, xəzərlərin çoxsayılı hückumlari nəticəsində qala bilmir və Bərdəyə geri qayıdır [579, 16; 160, 20]. Son nəticədə 725-ci ildək xəzərlərin ordusu Cərrahın aldığı bütün torpaqları geri qaytarmış, nəticədə Cərrah Azərbaycan canışını vəzifasından uzaqlaşdırılmışdır.

Xəlifə Hişam ibn Əbdülməlik (724-743) 725-ci ildə Cərrahın yerinə qardaşı Məsləməni Azərbaycan hakımı vəzifəsinə təyin etdi [190, 29; 749, 136-137]. Məsləmə ibn Əbdülməlikin müavini əl-Hərs ibn Əmr ət-Tainin 726-ci ildə Cənubi Azərbaycana hückum edən xəzərləri Araza qədər qovması bunu deməyə əsas verir ki, bu vaxta Araza qədər olan ərazilər xəzərlərin nəzarətində və ya nüfuzu altında idi. Məsləmənin özünün 727-ci ildə Cənubi Azərbaycan tə-

rəfdən müharibəyə başlaması, 728-ci ildə Allan qapıları tərəfdən daxil olması [190, 30]. Şəki və ətraf ərazilər də daxil olmaqla Şimali Azərbaycanın xəzərlərdən alınması üçün bir il tələb etdiyiini göstərir. Güman ki, Cərrahın tacirübəsindən istifadə edərək Şəki tərəfdən keçib Allan qapılarını (Dəryal keçidi) aşaraq xəzərləri məğlub etdikdən sonra İbn əl-Əsir Məsləmənin "Zülqərneyinin" yolu ilə qayıtdığını bildirir [190, 30]. XII əsr coğrafiyaşunas-səyyahın məlumatında Xeyzaq, Zəqan, Dərəhə, Qumiqla yanaşı Filanın da Məsləmə ibn Əbdülməlik vasitəsilə İslami qəbul etdikləri bəlli olur [360, 160]. Bu da Məsləmənin Filan-Şəki ərazisində olduğunun, burada İslamu gücləndirdiyinin başqa bir isbatıdır.

729-cu ildə xəzərlərin yenidən Cənubi Azərbaycana hücum etməsi xəlifa Hışamın Cərrahi Azərbaycan (Cənubi Qafqaz) canişini vəzifəsinə qaytarması ilə nəticələnir. 730-cu ildə Cərrah canışın təyin edilən kimi bu dəfə Tiflisdən xəzərlərin Beyda şəhərinə yürüş edir [190, 30]. Nəticədə xəzərlər Barsbayın başçılığında çox böyük bir ordu yığaraq Cərrahın üzərinə hücumuna keçir, Cərrah Ərdəbilə qədər geri çəkilir və burada baş verən döyüşdə ərəblər məğlub edilir, Cərrah isə öldürülür [579, 16; 754, 290; 160, 23; 190, 31]. Cərrahın ölümündən sonra xəzərlər Mosul və Diyarbəkirə qədər irəliləyirlər. Cərrahın yerinə təyin olunan Səid ibn Əmr əl-Hərəsi xəzərləri yalnız Kürə qədər geri qaytara bildi (Kufidə Şirvana qədər, İbn əl-Əsirdə Beyləqan çayına qədər) [160, 23; 190, 34]. Lakin Səid əl-Hərəsi də tezliklə yenidən xəlifa Hışam tərəfindən Məsləmə ibn Əbdülməliklə əvəzənlər.

Məsləmə 731-732-ci ildə Bərdəyə hücum etdikdən sonra növbəti hədəf kimi Şirvan torpağında yerləşən Xayzan şəhərini tutur [579, 16; 160, 36]. Ziya Bünyadov bunun Şabran olduğunu qərarına

* Güman ki, manbədə Zülqərneyin dedikdə Roma sərkərdəsi Pompey nəzərdə tutulur və Məsləmə bu dəfə galdiyi Şəki ərazisi ilə Bərdə və Dəbil üzərindən deyil, Pompeyin Msexetadan Albaniyaya daxil olduğu və burada sərhədi keçmək üçün Kür çayı üzərində Pompey körpüsü saldırdığı, Kambisena ərazisində - Bizans istiqamətində geri qaydırıb.

gəlir. Ərəb mənbələri Dərbəndə Məsləmə hücum edənə qədər *dağlar hökmətlərinin* ona tabe olduğunu bildirir. Bəlazuridə adları çəkilən hökmətlərin arasında Filanşahın adı da qeyd edilir [579, 17; 754, 291]. Məsləmə xəzərlərə qarşı uğurlu müharibələr apararaq müəyyən müddətdən sonra, Mərvan ibn Məhəmmədin* Cənubi Qafqaza canışın təyin edilməsindən sonra möhkəmlənə bildilər.

733-cü ildə Mərvan öz qərargahını Kisal - Qazax şəhərində qurur, Dəryal keçidi üzərində xəzərlərə yürüşlər təşkil edir [579, 17; 754, 292], xəzərlərin üzərində qazandığı qələbələr nəticəsində Xəzər xəqanı Xəzər-Tərxan islam dinini qəbul edir [579, 18; 754, 292; 160, 48-49]. Eyni zamanda o, bir çox xəzəri (Kufidə 40 min-dən çox) Samurla Şabran arası orzida, Kür çayının hor iki sahilində yerləşdirir [579, 18; 754, 292; 160, 49]. Bundan sonra Qazaxda qışlayan Mərvan növbəti il Şəki şəhərinə gəlir. Buradan isə Sərir torpaqlarına hücum edir [579, 36; 160, 50]. Sərir torpaqlarında Bələl və Qumik qalalarını alan Mərvan Sərir hökmədarı Xayzanda gizləndiyi üçün buranı mühasirəyə alır. Xayzan alınmaz olduğu üçün onun mühasirəsi bir il uzanır. Nəticədə Mərvan özü elçi sıfəti ilə şəhərə daxil olur, qalanı tədqiq edir və Sərir hökmədarına tutduğu iş barədə xəbər göndərir. Bu hadisədən sonra qorxuya düşən Sərir hökmədarı sülh istəmək məcburiyyətində qalır [160, 51-52]. Şəki-Filanşahlığın torpaqlarına daxil olan Xayzan şəhəri güman ki, Şəkinin ərəblərin əlinə keçməsindən sonra Filanşahın nəzarətindən çıxmış Sərir hökmədarı tərəfindən nəzarət alınmışdır.

Səririn təbe edilməsindən sonra Həmzin, Tuman və Şandanın qalaları fəth edilir. Qiş Dərbənddə keçirən Mərvan baharda *dağların hökmətlərinin* yanına çağırır və toxminən 736-ci ildə Şirvan, Layzan, Tabarsaran və Filanla müqavilə bağlayır [160, 53]. Bəlazuri qeyd edir ki, Mərvan bütün *dağ hökmətlərini* vergi verməyə məcbur edərkən yalnız Filanşahın ərəb ordusuna göstərdiyi qayğılıyi, döyüşlərdəki şücaati və nümunəvi davranışına görə ondan heç nə tələb etmir [579, 19; 754, 293]. Bircə lazlərin hökmədarı Arbis

* Mərvan ibn Məhəmməd Məsləmənin və Xəlifa Hışamın əmisi oğulları olub, 732-ci ildə Məsləmənin Cənubi Qafqaza yürüşündə iştirak etmişdi.

ibn Basbis (ibn əl-Əsirdə Vərnis) tabe olmur. Mərvan Samurun orta axarına hücum edərkən Lakz hökmərəni bir yerli çoban qətə yetirir və Lakz da Xilafətə vergi verməyə başlayır [579, 19; 190, 37; 160, 53-54]. Bundan sonra Şirvana gələn Mərvan Şirvanşahə tapşırıq ki, xəzərlər üzərinə hücumu zamanı Şirvan qoşunları daim ərəblərin avanqard hissəsində, geri qayıdarkən aryeqard hissəsində olsunlar. Filəşəhən qoşunları hərbi yürüşlərdə daim müsəlmanlarla bərabər olsun. Tabasaranşahın qoşunları isə xəzərlərə hücum zamanı ordunun arxasında, geri qayıdarkən avanqardda olmayı əmr edir [579, 19; 754, 294]. Həm dağ hökmədarları üzərinə edilən ağır yürüşlərdən əvvəl Mərvanın Şəkiyə gəlib buradan hücuma başlaması, həm Filana vergi təyin etməsi, həm də Filan qoşunlarına müsəlmanlarla birgə olmaq kimi bir səlahiyyətin verilməsi bu dövrə, güman ki, Şəki və ətraf bölgələrdə müsəlmanların sayca get-geda artmasından, ərəblərin mövqeyinin güclənməsindən, eyni zamanda Filanın ərəblərin daha sadıq müttəfiqi olmasından xəbər verirdi. Deməli, Qəmatidə Məsləmə ibn Əbdülməlikin Azərbaycanın şimal-qərbində – Filanda islam yayması və təbliğ etməsi, Filan əhalisinin islamı Məsləmə dövründə qəbul etməsi haqqında verdiyi məlumat burada özünü doğruldur [360, 160]. Eyni zamanda əl-Müqəddəsi və əl-Məsudi da Şəkidəki xristian əhali ilə yanaşı, müsəlman əhalinin da olmasını qeyd edirlər və hətta əl-Müqəddəsi Şəkidə Came məscidin müsəlmanların bazar meydanında yerləşdiriyini qeyd edir. Əl-Məsudinin məlumatına görə əvvəllər Xəzər şəhəri adlandırılan və xəzərlər köçürülen Qəbələnin isə şəhər əhaliyi tamamən müsəlman imiş. Əl-Müqəddəsi Qəbələdə Came məscidin şəhərdə təpənin üzərində yerləşdiyini qeyd edir [360, 161, 131]. Deməli, VIII əsrden etibarən yerli əhali etnik cəhətdən yaxın olduğu xəzərlərə deyil, din cəhətdən yaxın olduğu ərəblərə yaxın olmayı üstün tutmağa başlayırlırdar.

Ümumiyyatla, Mərvan ibn Məhəmmədin 733-736-cı il yürüşlərindən sonra baxmayaraq ki, buraya ərəblər tərəfindən mütamadi olaraq xəzərlər köçürüldürdü və burada böyük xəzər məskənləri var idi, Kürün sol sahilində, xüsusilə Şimal-qərbi Azərbaycan, Şəki torpaqlarında da üstünlük artıq ərəblərə keçir və xəzərlər əraziyə

hücum edən, ərəblər isə adıçəkilən regionda müdafiə olunan rolunda çıxış edirlər.

Dövrün ilk islam abidələrinin bugündək Şəkidə qorunub saxlanılması da qeyd edilən dövrə Şəki bölgəsində islamın geniş yayıldığı sübut edir. Öyrىçayın sahilində, Alazan-Həftərən vadisində Babaratma kəndi yaxınlığında Babaratma və ya Babayı-Rutab adlı məscid yerləşir. Bu məscidə el arasında Pirbabə və ya Bartəbətə deyilir. Rəvayətə görə, məscid vuruşmada öldürülmüş ərab sərkərdəsi Babarutənin qəbridir [138]. Vaxtilə kitabə üzərində aparılan tədqiqatlarda abidənin tarixi və üzərindəki yazı ilə bağlı qeyri-dəqiq məlumatlar verilmişdi. Belə ki, kitabənin tarixinin səhvi hicri 1100-ci il olması qeyd edilmişdir.^{*} Lakin kitabəyə baxarkən asanlıqla hicri 110-cu il tarixini oxumaq mümkündür. Aparılan yeni tədqiqatlar bu abidənin VIII əsrin əvvəllerinə yonu, 728-729-cu illərə aid olduğunu müəyyən etmişdir. [bax: bölmənin sonu, şəkil 1].

Babaratma ərazisində yerləşən məscidin kitabəsində məscidin və Babarutənin tarixi qeyd olunur. Kitabədə qeyd olunan hicri 110-cu il miladı tarixinə əvvəldikdə VIII əsrin əvvəllerinə yonu, 728-729-cu illərə düşür. Bu da o deməkdir ki, Babaratma məscidinin tarixi Azərbaycanın şimal ərazilərində mövcud olan məscidlərin içərisində bugündək tarixi baxımdan ən qədim məscid hesab olunur. Deməli, bu gün Babaratma ziyarətgahı Azərbaycanın şimal ərazisində olan ən qədim ziyarətgahıdır.

2.2. “Kitabi-Dədə Qorqud” boyları və Şəki

Azərbaycan xalqının zəngin tarixi, qədim mədəniyyəti və milli-mənəvi dəyərləri “*Kitabi-Dədə Qorqud*” eposunda da öz əksini tapmışdır. Bu epos bizim ümumi sərvətimizdir və hər bir azərsinə!

* AMEA A.A.Bakıxanov adına Tarix İstututunun direktoru akademik Y.M.Mahmudovun təşbbüsü və rəhbərliyi ilə İstututun əməkdaşları – t.ü.f.d. Ş.Şərifov, t.ü.f.d. A.İftixari və M.Pirmuxtarı ziyarətgah haqqında təhrif edilən və qarşılıq qalan məqamları dəqiqləşdirmək üçün Şəkiyə ezzam olmuş və mühüm nöticələr əldə etmişlər. Mətndə həmin tədqiqatın nöticələrindən istifadə olunmuşdur.

baycanlı onunla haqlı olaraq fəxr edə bilər [170, 7]. "Kitabi-Dədə Qorqud" u xalq ədəbiyyatı nümunası kimi deyil, tarixi mənbə kimi dəyərləndirdikdə, Azərbaycan tarixinin bir çox qaranlıq məqamları aydınlaşır. Bu qiymətli maxəzədəki tarixi faktlar, hadisə və proseslər başqa-başqa mənbələrdəki faktlara tutusdurulduqda, müqayisəli təhlil süzgəcindən keçirildikdə Azərbaycan tarixinin çox məsələnin indiyadək necə təhrif olunduğu tədqiqatçıda heyrat doğurur [226, 19].

İstər yer adları, istər tarixi mənbələr tarixi Azərbaycanın qədimdən türklərə məskunlaşan ərazilər olduğunu isbat edir. Ərəb mənbələrində – Ubeyd ibn Şəriyyə əl-Curhumidə – "Ora (Azərbaycan) türk torpağıdır. Onlar oraya cəmləşərək bir-biri ilə qarışmış və takmillaşmışdır" – formasında rast gəlinir [129, 56; 144, 174; 705, 87]. Gürçü mənbələrində buntürkler adı ilə Tiflis və ətrafında yaşayan ilk türklər rast gəlinir [634, 24-28]. Antik mənbələrdə isə "iyurk" və "turkæ" formasında Azərbaycan və ətrafında yaşayan türklərin adı *sak-skif-sarmat* qövmlərinin arasında çəkilmişdir [577, 119; 495, 86; 705, 76]. Məhz "Kitabi-Dədə Qorqud" eposunun dərindən araşdırılması da bu boyların tarixinin Azərbaycan əraziləri ilə bağlı olduğunu isbat edir. Bu eposda adları çəkilən *Dəmir qapı* və *Qara Dərbəndlər*, *Əlinçə*, *Göyçə*, *Alagöz*, *Aqsaz*, *Ağyazı*, *Ağgaya*, *Qazlıq dağı* və s. kimi yer adları tarixi Azərbaycan ərazisində lokalizə olunur. Bundan əlavə *Rum eli*, *Parasarmı Bayburd hisarı*, *Qan Abxzə eli*, *Başuçığ Tatyan qalası*, *Turabuzan*, *Şam* və s. kimi qonşu əllər tarixi Azərbaycan torpaqlarının hansı ərazilərlə qonşu olduğunu "Kitabi-Dədə Qorqud"da göstəricisidir.

Oğuzların Azərbaycanda mövcudluğu isə yuxarıda göstərilənlərin isbatıdır. Skif-işquzların oğuzlarla, skolotların oğuzlarla eyniyətinin göstərilməsi [183, 287-292] işquzların Herodotdakı hərəkat marşrutu ilə Rəşidəddinin oğuzların marşrutunun üst-üstə düşməsi [183, 301-303], hun-oğuz-işquz dini görüş, mif və əfsanələrin oxşarlıq və eyniyəti [183, 297, 299-301] bunu iddia etməyə tam əsas verir ki, oğuzlar ən gec m.ö. VIII-VII əsrlərdən Azərbaycanda məskunlaşmışdır.

Azərbaycan ərazisinə işquz-oğuz tayfalarının daxil olması şimaldan və şimal-qərbdən baş vermişdir. Azərbaycanın qorb, şimal, şimal-qərb bölgəsində sak-işquz-kimmerlərlə bağlı Şəki, Zaqatala, Qazax, Sakasena, Balasakan, Arşak, Qəmərli, Qəmər, Qımrı, Zəyəm və s. kimi çoxlu yer adlarının mövcud olması da bu faktla bağlıdır. Arxeoloji qazıntılar da tarixi Azərbaycanın şimal-qərb bölgəsinin skif-işquzlarla əlaqəsini sübut edir. Q.Melikişvili, M.Andronakişvili, R.Abramişvilinin fikirlərinə görə işkitlər müasir şərqi Gürcüstanda tam hakimiyətə malik idilər. N.Axvledianiye görə isə işquz-işkitlər cənuba getmək üçün şərqi Gürcüstanın bir qismini forpost olaraq istifadə etmişdilər. M.Sanadze isə gürçü və erməni mənbələrindəki məlumatları ümumiləşdirərək belə bir nəticəyə gəlir ki, işkitlərin şərqi Gürcüstandakı hakimiyəti çox uzun – bir əsr yarıma yaxın Əhəmənilərin onları qovmasına qədər davam etmişdir [369, 9-10].

Oğuzların Azərbaycana ikinci dəfə daxil olması və bu dəfə də şimal və şimal-qərb istiqamətindən daxil olması III əsrdən başlamışdır. Bu dövrdə, onlar, əsasən hunlar adı altında toplaşmışdır. Hunlara aid olan tayfaların bəzi lərinin Fəzlullah Rəşidəddindəki oğuz tayfları ilə eyniliyi, bəzi hallarda tayfa adlarında ikinci komponentlərin eyniliyi hunlara oğuzların eyni kökdən olmasının, hun və oğuzların eyni tayflar olmasının sübutudur. İordanda qeyd edilən hun "Alpildzur"un Rəşidəddindəki oğuz "Çavuldur"la bənzərliyi, eyni mənbədən hun "Bardur"un, oğuz "Bayandur"la eyniləşdirilməsi, eyni zamanda "dur", "dur", "dzur" sonluğu ilə bağlı hunlarda "Ultindzur", oğuzlarda "İqdr" tayflarının mövcudluğu sübutlardan biridir. Hunlarda "qur", "qır" sonluqları ilə oqur, onoqur, utıqur, kutriqur, tunqur, kutriqur, saraqur, bittuqur, altziaqır, anqız-qır, oğuzlarda "Salğur", "Üriqür", "Yazqır" kimi tayfların olması, hun "saraqur" – sarı oqurun – oğuzların "salğur" tayfası (Mahmud Kaşgarlı "Divan"ındaki variant) eyniliyi də bu sübutlara aid edilə bilər [563, 29-31; 174, 40-41; 150, 241, 263, 272].

Məhz bu tarixi və arxeoloji uyğunluqlara görə Dədə Qorqud dəstənlərinin tarixi ilə səsləşən bölgələrimizdən biri də şimal-qərb torpaqlarımızdır. İstər Dədə Qorquddakı məlumatları, istərsə də yer

adlarını araşdırıldıqda bu bölgədəki torpaqların Dədə Qorqud oğullarının məskunlaşduğu bölgələrdən biri olduğu nəzərə çarpar.

Bu dastanda haqqında məlumat verilən oğuzlar Gürcüstanla sərhəddə yaşayırlar. "Salur Qazanın evinin yağmalanması boyu"nda ova getmək istəyən Salur Qazana at ağızlı Aruz qoca belə deyir: "Ağam Qazan, sası (mundar) dini Gürcüstan ağzında otursan Ordunun üstünə kimi qoyursan?". Məhz adını çəkdiyimiz boyda da qıpçaq Şöklü Məlik gürçü aznauru ilə birgə Oğuz elinə yürüş edir [206, 42-43]. Uruz atası Salur Qazanın özünə görə bikef olduğunu görəndə atası oğlunun varlığından bikef olmasın deyə qonşuluqda yerləşən "Qan Abqaz elinə mən gedərəm, Altun xaça mən alımı basaram" deyir [206, 68]. Oğuz igidləri başqa yerlərə yürüş çıxarkən gürçü casusları həmşə onları izləyər, imkan tapan kimi, xırda bir boşluq görən kimi təkura bu haqda məlumat verər, oğuzların soydaşları qıpçaqlarla birgə Oğuz elinə hücum edərdilər. Gürçü casusları əsasən oğuz sərhədlərinə yaxın olan Başı açıq (Kutaisi) Tatyan qalası, Aqsəqa (Axiska) qalasında otururdular [206, 69].

Oğuzlar yürüş etdikləri, ilhaq etdikləri, gəzib gəldikləri ərazi adları içində Qara dəniz sahilində yerləşən qalaları da sayırlar. Qazılıq qoca üzərinə yürüş etdiyi Qara dəniz sahilindəki Düzmürd qalasında əsir saxlanılır [206, 94]. Qanturalı qız bəyənməyə Trabuzana (Trabzon) gedir [206, 85]. Beyrək atasına hədiyyə gətirən bəzir-gan-tacirləri Qara Dərbənd ağızındaki Evnik qəlasının kafirlərindən xilas edir [206, 53]. Qazan xan düşmən əsirliyində özünü belə öyrür: "Arçıq qırda yığandır (sahilləri yuyulur) Əmmənən dənizində (Qara dənizdə), Sarb (qayalıq) yerlərdə yapılmış kafər şəhəri... Ol qələyi, altı baş ərlə mən vardım, Altı günə qoymadım, mən aldım... Ağca qala Sürməlidə at oynatdım. Atla Qarun elinə çapqun yetdim. Aq hasar qəlosinin bütçin yıldım" [206, 118]. Qeyd etmək lazımdır ki, Ağcaqala deyilərkən Debed çayı yaxınlığında Qaq qalası nəzərdə tutulur [641, 44]. Qazan xanın bu qeydi daha maraqlıdır: "Aq qayanın qaplanının erkəngində bir köküm var, Ortac qırda sizin keyiklərin üz turğurmiya (rahət qoymaz). Aq sazin aslanında bir köküm var, Qaz alaca yundum turğurmiya. (Ala qaz tək otlamaga

yurdunuzda at qoymaz). Əzvay qurd ənugi (balast) erkəgində bir köküm var, Ağca bəkil tūmən qoyunun gəzdirmiyə. Ağ sunqur quşunda erkəgində bir köküm var, Ala ördək, qara qazın uçurumiya" [206, 118-119]. Bu mətnədəki Aq qaya və Aq saz ifadələrini Y.Nəsibli coğrafi məkan kimi tədqiq etmiş, Aq qayanın Ağcaqala olduğunu, Aq sazin isə Arpaçayının Araza töküldüyü yerdə axtarmaq lazımlığını bildirmişdir [641, 46]. Lakin nəzərə alsaq ki, saz qədim türk dillərində meşə və qamışlıq mənasına gəlir [206, 217], onda Aq saz deyilərkən heç bir şübhə yoxdur ki, meşəlik əraziyi yaxın hazırlıq Şəki və Qax rayonları ərazisində olan Ağyazı ərazisi və ətrafindəki meşələr də nəzərdə tutula bilərdi. Həm bu ərazilərin Qazan xanın Ağcaqala-Qaq qalasına yaxınlığı, həm qeyd olunan ərazilərin Algeti - Birtvisi qalası ətrafi, Acameti kimi gürçü mənbələrində qeyd olunan ov ərazilərinə [616, 66-67; 571, 278] yaxın olması Aq sazin Arpaçaydan daha çox müasir Şəki yaxınlığında olan Ağyazı düzü və Şəki meşələrində axtarmaq lazımdır.

Məhz buna görədir ki, "Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy"da kafir casusu Qazani "albanlar başı-albanlar hakimi Qazan xan" adlandırır [206, 69]. Məlumudur ki, Şəki və ətraf ərazilərdə - Azərbaycanın şimal-qərb torpaqlarında yaranmış məlikliyi ərəb mənbələrində Şəki çarlığı, erməni mənbələrində Albaniya çarlığı, gürçü mənbələrində isə bu çarlığın hökmətləri "ranların (aran-alban) və kaxların hökmətləri", ölkə isə Rani (Arran-Alban) adlanırı [176, 139]. Salur Qazanın yurdlarından birinin Ağyazı ətrafında yerləşməsi və buradakı albanlara rəhbərlik etməsi "Kitabi-Dədə Qorqud"da da öz əksini bu cür tapmışdır.

Salur Qazanın obalarından birinin Azərbaycanın şimal-qərb bölgəsində yerləşməsinin ən mühüm sübutlarından biri də onun Şöklü Məliklə mübarizəsidir. Ümumiyyətlə, Y.M.Mahmudov və Şamil Cəmşidov Şöklü Məlikin Şöklü yox Şəkil Məlik olması fikrini irəli sürürəllər [228, 58; 149]. Şöklü Məlik "Salur Qazanın evinin yağmalanması boyu"nda və "Qazan bəg oğlu Uruz bəyin tutsaq olması boyu"nda oğuzlarla döyüsdə öldürülür, "Bəkil oğlu İmran boyu"nda isə tez-tez adı çəkilir [206, 148, 175, 204, 206].

Bu Şöklü Məlikin bir şəxs deyil, Şəkiyə rəhbərlik etmiş məliklər olduğunu deməyə əsas verir. "Salur Qazanın evinin yağmalanması boyu"nda Şəki məliyinin ona sərhəd ərazidən galib Salur Qazanın evini yağmalaması Salur Qazanın obasının Şəki ətrafında olduğunun başqa sübutudur. Alp Aruzun bu boyda "Ağam Qazan, sasi (murdar) diliñ Gürcüstan ağızına gedirsan, ordun üstə kimi qoyursan" [206, 140] deməsi da Şəki məlikliyinin bu dövrde qərbədə İberiyaya qədər uzandığı, Şöklü Məlikin yaxınlıqda obaya hücum etdiyinin təsvirdir. "Qazan bəg oğlu Uruz bəgin tutsaq olmasa boyu"nda isə Göycə dağla, Ciziqlara, Ağlağanın gedən Qazan Başlıçıq (Kutaisi) təkərunun hücumuna məruz qalır, sonda mübarizə aparlığı və əldürdüyü Şöklü Məlik onun sadəcə müttəfiqidir [206, 167, 175]. Gəncə və Bərdədə məskən salaraq sərhədləri qoruyan İmran da Şöklü Məliklər deyil, Təkurla mübarizə aparır, onu sadəcə Şöklü Məliklər qorxudurlar.

Qeyd etmək lazımdır ki, oğuz düşmənləri onlara qarşı mübarizə apararkən müttəfiq daima oğuzlarla eyni soydan olan qıpçaqları seçirdilər. "Kitabi-Dədə Qorqud"da qıpçaq bəylərinə məlik, digər xristian feodallara isə təkur deyilirdi. Təkur və ya təkfur türklərin Bizans imperatorluğundakı yerli idarəciliyin başında duran şəxslər deyilirdi. Şöklü Məlikdən başqa gürçü təkərunun yanında Qara Tükən Məlik, Buğacıq Məlik kimi qıpçaq məlik müttəfiqləri də vardi [206, 149, 175].

Qeyd edək ki, Yaqub Mahmudov çox uğurlu olaraq qıpçaqların hala bu kılçdan əvvəl də Qafqazda olduqlarını, Qıpçaq xanın Harun ər-Rəşidin müsəri olduğunu, Əlinçə qalasını öz əlində saxlamasını qeyd etmişdir [228, 54]. Digər araşdırmaçılardan bu fikri təsdiq edərək hələ II əsrden etibarət Qafqaza gələn hunların tərkibində qıpçaqlar, peçeneqlərin olması faktını istisna etmirlər [178]. Yaqub Mahmudov IV Davidla Səlcuq imperiyyası arasında olan mübarizəyə "Kitabi-Dədə Qorqud"da asaslanaraq daha doğru qiymət vermişdir: "Dastanda cərəyan edən tarixi hadisələr oğuz-qıpçaq toqquşmaları fonunda baş verir". Azərbaycanın şimal-qərb bölgəsində - Qaz rayonunda Qıpçaq kənd adının mövcud olması, eyni zamanda qıpçaq anca tayfasına aid Qaxda Oncallı kəndi, Şəkida eyni tayfa-

aid İncə, Qıpçaq qul tayfasına aid Balakəndə Qullar, Gürcüstənda Akullar, Dağıstanda Kullar kəndləri, İlisu da qışılər etnonimi, Qəbələdə Qışlar kənd xarabaliyi, Tiflisdə Quşu qışlağı məhz qıpçaqlarla əlaqədardır [327, 37] və oğuz-qıpçaq qarşıdurmasının şimal-qərb bölgəsində daha əksin baş vermasının göstəricilərindəndir.

Qıpçaq etnonimlərinin göstəriləməsi heç də o demək deyildir ki, Azərbaycanın şimal-qərb bölgəsində oğuzlar yaşamayıb. Əksinə buralar daha çox oğuzlarla məskunlaşmış, oğuzların məskəni olmuşdur. Şimal-qərb bölgəsindən axan an böyük çaylardan biri olan Qanıx və ona çox da uzaq olmayan Şəkida Göynük yaşayış məntəqəsi məhz oğuz tayfalarından Qınıq tayfasının adını daşıyırlar. Müxtəlif tabii, coğrafi, iqlim şəraitində yerləşən Göynük kəndləri - Culfa da Göynük kəndi, Türkiyədə Boluda Göynük ilçesi, Antalyada (Kemer ilçesi), Nevşehir (Avanos ilçesi) Göynük beldeleri, Bingöl (Karlıova ilçesi) Göynük bucağı, Maraş (Pazarçık ilçesi), Kütahya (Gediz ilçesi), Aksaray (Ağacören ilçesi), Afyonkarahisar (Çobanlar ilçesi) Göynük kəndləri, Bursa (Mudanya ilçesi) Göynüklü kəndlərinin olması bu adın hansısa tabii və ya coğrafi forma ilə əlaqəli olmasına inkar edir, bu adın sırf etnonim - oğuzlarla, oğuzların Qınıq tayfası ilə əlaqədar olmasını sübut edir.

Digər məşhur oğuz tayfalarına aid kəndlər Şəkida Qaraqoyunlu kəndi və burada Baharlı tayfası, Saatlı (Səədli) kəndi, Cəyirli, Bayandur tayfası ilə bağlı Oğuz rayonunda Bayan kəndi, Eymur tayfasının Göklən qolu ilə bağlı Qaxın Lələli kəndində Göylan düzü, Göylan qoruqları, Qaxın İbaxlı kəndinin cənubunda Türk-məndüşən meşə [327, 43-50] misal ola bilər. Eyni zamanda Şəkida İç Üz və Daş Üz (İç Oğuz və Daş Oğuz), Daş Dəhnə, Qaxda, Qəbələdə Oğuz qəbiristanlıqlarının olması [149, 122] Azərbaycanın şimal-qərb bölgəsinin tarixən oğuz tayfları ilə məskunlaşdırılmışının göstəricisidir. Salur Qazanın obası, Şəki, Aqsaz və yanındakı Ağyazı, Daşüz-İçüz, Gürcüstan sərhədləri kimi "Kitabi-Dədə Qorqud"da bilavasitə göstərilən ərazilər Azərbaycanın tarixi şimal-qərb torpaqlarında yerləşmiş və dastandakı hadisələrdən bəziləri bu arealda baş vermişdir.

2.3. Ərəb Xilafətinin dağıılması və Azərbaycanın şimal-qərbində müstəqil Şəki əmirliyinin yaranması

Qeyd etmək lazımdır ki, Ərəb Xilafətinin çökəməsinin ardından meydana gəlmiş *Tiflis müsəlman əmirliyi*, qədim Albaniyanın dövlətçilik ənənələrini özündə qoruyub saxlayan *Girdiman knyazlığı* və *Şəki hakimliyinin tarixi*, sosial-iqtisadi inkişafı, maddi və mənəvi mədəniyyəti, etnik və dini durumu uzun müddət diqqətdən kənarda qalmışdır. Mövcud boşluqdan yararlanmağa çalışan qonşu ölkə qafqazşunasları qeyd olunan Azərbaycan feudal dövlətlərinin tarixini “özüntüküləşdirmə”yə və saxtalasdırmağa ciddi cəhdə girmişlər. Lakin “bütün coğrafi cəhətlərdən, o cümlədən də şimaldan və qərbdən tariximizə “hücum çəkən” saxtakarlar, elm dəllalları unutmamalıdırlar ki, Azərbaycanın öz tarixi torpaqlarını itirə-itirə gəldiyi dövr artıq başa çatmışdır. Azərbaycan xalqı öz dövlətinin ərazisində milli-mənəvi dirçəliş dövrüne qədəm qoymuşdur. Vaxtilə Moskvanın himayəsinə sığınan bəzi qonşu ölkə tarixçilərinin xüsusi niyyətlə saxtalasdırıqları Azərbaycan tarixi yenidən araşdırılır, tarixi Azərbaycan torpaqları barədə obyektiv həqiqətlər üzə çıxarılır” [bax: 227, 9].

2.3.1. Şəki əmirliyi Azərbaycan Albaniya dövlətinin varisidir

IX əsrin ikinci yarısında Xilafətin süqutu ilə Azərbaycanda başlanan siyasi dirçəliş nəticəsində Şimal-Qərbi Azərbaycan torpaqlarında *Şəki hakimliyi* (886-1551) yarandı. 886-cı ildə “momin knyaz Hammam tənəzzül etmiş Albaniya ərəbliyini bərpa etdi” [bax: 265, 16, 200, 234; 610, 374; 144, 181]. Albaniyanın qanuni varisi kimi meydana gəlmiş və “albanların çarı” titulunu [616, 66; 626, 47-48; 539, 127; 637, 38] özündə saxlayan bu Azərbaycan feudal dövləti 886-1104-cü illərdə, təxminən 230 ildən çox mövcud olmuşdu [176, 116-173]. Hammamın qurduğu bu dövlət ərəb mənbələrində *Şəki məlikliyi*, alban, bizans və erməni mənbələrində *Albaniya*, gürçü mənbələrində isə *Hereti ərəbliyi* kimi təqdim olunur.

D.L.Musxelişvili yazırkı ki, bu ərəbliğin adını gürçülər onların yaxın qonşuları qədim alban tayfası *herlərin* (*gellərin* – red.) adından, ərəblər isə paytaxt Şəki şəhərinin adından götürmiş, bizanslılar və ermənilər isə qədim Albaniya dövləti ərazisində yarandığını görə Albaniya ərəbliyi adlandırmışlar [637, 38].

Müsasir gürçü tədqiqatçıları *Şəki hakimliyinin (Hereti ərəbliyi)* paytaxtinin Şəki şəhəri olduğunu qeyd edirlər [637, 38; 652, 344-345]. A.Krimski isə Şəki şəhərinin paytaxt olması ilə bağlı konkret bir fikir irəli sürmür [610, 375]. Məsələ burasındadır ki, nə ərəb mənbələrində Şəki hökmədarlarının, nə gürçü mənbələrində Hereti ərəbliyinin, nə də alban və erməni mənbələrində Hammamin bərpa etdiyi Alban ərəbliyi hökmədarlarının iqamətgahı olan paytaxt şəhəri barədə dəqiqlik bir məlumatda rast gəlinmir. M.Kalankatukluya görə, “Qriqor Havaxalası qalasını tikib öz hakimiyyətini ətrafa yaymışdı” [265, 203]. İbn Rusta da X əsr üçün Xayzan şəhəri və üç dina ibadət edən hökmədarı Azərnəsə (Qriqor Hammamin oğlu – red.) haqqında məlumat verilir. İbn Rustada şah Azərnəsənin Xayzan şəhərində əyləşdiyini qeyd edir [695, 49]. V.Minorski Xayzani Xaydaq kimi oxuyur və müsasir Qaytaq rayonunda lokalizə edir [633, 220]. İbn Həvqəlin məlumatından X əsrin ortalarında *İşxanın* dövründə şah iqamətgahının Şəki şəhərində yerləşdiyi məlum olur [696, 105]. Qriqor Hammamin varisləri dövründə Kürdən cənuba, sağsahil Alban vilayətləri üzərində nəzarət itirildiyindən Havaxalası qalasının Şəki hakimliyinin mərkəz olaraq qalması ehtimalı aradan qalır. Mənbə materiallarının müqayisəli təhlili nəticəsində belə qənaətə gəlmək olar ki, Şəki və Xayzan şəhərlərində hökmədarların müvafiq olaraq qış və yay iqamətgahları yerləşmiş, habelə vəziyyətdən asılı olaraq gah bu, gah da digər şəhər paytaxt kimi çıxış etmişdir [176, 233-236].

Erməni müsliflərinə görə Qriqor Hammam öz dövlətini yaradarkən ilk əvvəl Goyçə gölünün şərq sahilində Partav (Bərdə)

* Erməni tarixçilərinin erməniləşdirməyə çalışığı “*İşxan*” termini bütünlükdə türk dilinə məxsus olub, iki komponentin – “iç” (daxili) və “xan” (hökmdar, hakim) sözlərinin birləşməsindən əmələ gəlməsidir.

şəhərinin qərbinadək ərazilər onun hakimiyyəti altında olmuşdur [645, 136]. Qriqorun Havaxalası qalasını təkdirib öz hakimiyyətini ətrafa yayması haqqında M.Kalankatuklunun məlum qeydində [265, 203] istinad edən A.Krimskiyyə görə Qriqor Hammam öz hakimiyyətini “çayın o biri sahilinə” (Şəki və Kambisena əraziləri – red.) yaymışdır [610, 375]. Orta əsr gürçü mənbələrinə görə isə, artıq Qriqor Hammamin varısları Kürdən şimala Qəbəldən Telaviyədək əraziləri əhatə edən Şəki hakimiyyətini idarə edirdilər [634, 21-23].

Şəki hakimiyyətində Qriqor Hammamdan başlanan sülalə tax-minən 1010-cu ilədək hakimiyyətdə olmuşdur. M.Kalankatuklu Qriqorun (Hammamin) ikinci oğlu, “Girdiman və Parisos vilayətlərini özüna təbə edən” *Səvada* adlanan *Sahaq* barədə də məlumat verir [265, 203]. Z.Bünyadov Stepanos Orbelianının “Sünik tarixi”nə istinad edərək 906-907-ci ilə aid sənədi təsdiq etmiş Girdiman knyazı Sahaqdan bəhs olunduğu qeyd edir [265, 235]. Ərəb mənbələri Hammamin oğlu *Azərnərsəni* [696, 57] və nəvəsi *İşxanı* Şəki hökmətləri kimi təqdim edirlər. Adalarını çəkdiyimiz Azərbaycan hökmətlərinə erməni mənbələri – İohann Drasxanakertsı [645, 161], Stepanos Orbelian, Anani Mokasi “*Albaniya çarları*” [637, 38], gürçü mənbələri isə “*Hereti çarları*” kimi təqdim edirlər [626, 126]. M.Kalankatukluya görə isə ...İşxanın böyük oğlu *Sənəkərim* adlanan *Yohannes*... çoxdan yox olmuş çarlığı bərpə etdi” [265, 203].

M.Şərifli knyaz Hammami “Səhl ibn Sumbatın nəslinə mənsub olan” [350 99], A.Krimskinin mənbə materialına diqqətlə yanaşmadığını qeyd edir [144, 181]. Hərçənd Z.Bünyadovun Azərbaycan dilinə tərcümə etdiyi M.Kalankatuklunun “Albaniya tarixi”ndə oxuyuruq: “Ela bu vaxt Adarnarseh (Azərnərsə) ərəb əsərəndən qayıdı və bir qədər ömür sürüb vəfat etdi. Onun iki oğlu var idi: Qriqor və Abusət. Qriqor Havaxalası qalasını tikib öz hakimiyyəti öz qohumunun əliyə öldürdü” [265, 203]. M.Kalankatukluya

göra ərəb əsirliyindən qayıdan Azərnərsə “Qeqam vilayətini zəbt edən Sünikin hakimi Səhlin” (Şəki hakimi Səhl ibn Sumbat – red.) oğlu idi və o, Mehrani knyazının qızı, “Xaçın qalasında gizlənən” Sparam ilə evlənmişdi [265, 202-203]. Z.Bünyadov Azərnərsənin Xaçın hökmətdarı olduğunu və onun Səhl ibn Sumbat və Yesai Əbu Musa ilə birlikdə Buğa əl-Kəbir tərəfindən 855-ci ildə Samarəyə aparıldığını qeyd edir [265, 235].

“Albaniya tarixi”ndən Xaçın hökmətdarı Adarnarsehin oğlu Qriqorun elə Albaniya çarı Qriqor Hammam olduğu və qatla yetirilmiş Əbu Əlinin “öz hakimiyyətini ətrafa yaymış Qriqorun” beş oğlundan biri olduğu malum olur. M.Kalankatuklu qeyd edir ki, knyaz Qriqor Hammam erməni katolikosu II Georqu xilas etdiyindən “dörd il sonra, yeni il günün Pasxa bayramı ilə bir günə düşəndə (898/899) Albaniyanın yerli knyazı Əbu Əli öz doğma qardaşı Sumbatın əliyə öldürdü. Bu da onun bütün qohumlarını böyük dərədə saldı” [265, 200, 234]. Z.Bünyadov hər iki hadisədə adıçkilən Əbu Əlinin eyni adam olduğunu təsdiq edir [144, 103, 120]. Buradan Əbu Əlinin “Albaniya çarlığını bərpa etmiş mömin knyaz Qriqor Hammamin” və ya “öz hakimiyyətini ətrafa yaymış Qriqorun” oğlu olduğu şübhə doğurmur. Deməli, Adarnarsenin oğlu Qriqor elə Albaniya çarı Qriqor Hammamdır. Bu halda isə Qriqor Hammamin Səhl ibn Sumbatın nəvəsi olduğu aydınlaşır.

Katolikos Drasxanakertsı Hammami “Şərqi böyük knyazı” [645, 135-136], Kirakos Qandzaketsi “Albaniya padşahi” [144, 181], Stepanos Taronesi Asoqik [544, 110] və Stepanos Orbelian [637, 38] “Albaniya çarı” adlandırırlar. D.L.Musxelishvilinin verdiyi digər məlumatda görə Eredvi kəndindəki Müqəddəs Georgi kilsə yaxınlığında Hammam “Herlərin çarı” (Şəki hakimi – red.) kimi qeyd olunur [637, 38].

M.Kalankatukluya görə Hammam “öz qardaşının qanının tökülməsinin bəisi idi və Allahı qarşı olan öz böyük günahlarını yumaq üçün kilsələr tikdirir, bütün kasib və ehtiyacı olanlar üçün böyük işlər görürdü” [265, 200]. Z.Bünyadovun qeydlərindən məlum olur ki, arxeoloq R.Vahidov Ağdam rayonunun Soflu kəndi yaxınlığında Kavurqala (Govurqala – red.) xərabələrini qazanda knyaz

Ş E K İ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

Hammamin qardaşların qəbirinin üstündəki daşda aşağıdakı yazını oxumuşdur: "Bu knyaz Hammamin qardaşları cənab Filipe və cənab Sumbatın... qəbiridir: onlar cavan yaşlarında (həyatdan) məhrum olmuşlar" [144, 181].

Erməni müllifi S.Asoqikə görə isə Qriqor Hammam Süleymanın məsəllərinə və Əyyub kitabından 38-ci fəslo şərh, Davudun mahmularına bir kitab və qrammatikaya izah yazmışdı [544, 107-108]. Bütün bunlar isə M.Kalankatkulunun "mömin knyaz" kimi təqdim etdiyi Qriqor Hammamin bacarıqlı dövlət başçısı olması ilə yanaşı, öz dövrünün geniş dünyagörüşə malik qabaqcıl simaların dan biri olmasına dələlat edir.

M.Kalankatkulunun verdiyi məlumatlardan aydın olur ki, Hammamin hakimiyəti zamanı onun dövləti Azərbaycan Sacilər dövlətindən (889-941) asılı vəziyyətə düşmüşdü. Müəllifə görə Hammam "çoxlu pul verib erməni katolikosu Georgu Sacilər zindanından xilas edib, ona böyük hörmət göstərərək ermənilərə qaytardı" [265, 200]. Albaniya çarlığının Sacilərdən asılı vəziyyətə düşməsinə baxmayaraq, məhz Qriqor Hammamin bu hərəkəti onun Məhəmməd Afşin ibn Əbu Sac ilə yaxın münasibətdə olduğunu dələlat edir. Bu yaxın münasibətlər Qriqor Hammamin varisləri dövründə də davam etmişdi.

Mənbələr Qriqor Hammamin hakimiyətinin sonları, ölüm tarixi ilə bağlı, demək olar ki, heç bir məlumat vermır.

Məmin knyaz Qriqor Hammamdan fərqli olaraq, mənbələrdə onun üçüncü oğlu hökmədar Adernerseh, ikinci oğlu Albaniyanın böyük knyazı Sahaq və nəvəsi hökmədar İşxan haqqında nisbətən geniş məlumatlara rast gəlinir. Məsudi Sanariyyə şahlığı yaxınlığında xristian dininə sitayış edən *şekinlər* (şəkililər – red.) tayfasını qeyd edir. Müəllif burada ticarət və müxtalif sənətlər məşğul olan çoxlu sayıda müsəlmanın yaşadığını da göstərir. Məsudi, həmçinin kitabını yazdığı zaman (yəni 944-cü ildə) şekinlərin şahının Adernerse ibn-Hammam olduğunu qeyd edirdi [696, 57]. Ibn Rüstə isə yazdı ki, Xayzan şəhərində üç dina sitayış edən və Adzarnarse adlanan şah var. O, cümlə günü müsəlmanlarla, şənbə günü yəhudi'lərlə, bazar günü isə xristianlarla ibadət edir [695, 49]. Məsudiya

Ş E K İ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

əsaslanan N.Karaulova da bu hökmədarın Şəki hökmədarı Adernerse olduğunu tasdiq edir [695, 49].

Dövrün mənbələrində Şəki hökmədarı Azərnəsənin hakimiyət illəri ilə bağlı məlumatlar müxtalidir*.

Qeyd etmək lazımdır ki, Qriqor Hammamdan sonra çar taxtında onun ikinci oğlu, Albaniyanın böyük knyazı, "igid və bacarıqlı" Sahaqın deyil, qardaşı qədər nüfuz sahibi olmayan üçüncü oğlu Azərnəsənin (Adernerseh) əyləşməsi maraq doğuran məsələlərdən biridir. Orta əsr alban, ərəb, gürçü və erməni mənbələrinin məlumatları əsasında belə qənaət gəlmək olar ki, Albaniyanın böyük knyazı Sahaq daha çox savaşlarda və döyüş meydanlarında şücaət göstərən cəsarətli cəngavər kimi, qardaşı Azərnəsə isə rəqibləri ilə dil tapan tədbirli hökmədar kimi tarixin yaddaşına həkk olunmuşdu. Ölkəsinin tacavüz etmiş Abxzaz çarı və Kaxet hakimi ilə barışqı əldə etməsi, Kartli çar ailisi ilə qohumluq əlaqları yaratması [626, 52-53], ölkə daxilində dini birliyi qorumaq üçün üç dina sitayış etməsi Azərnəsənin siyasi və diplomatik keyfiyyətlərinin göstəricisidir. Görünür, bu keyfiyyətlərinə görə Qriqor Hammamin taxt-tacına böyük qardaşı Sahaq tərəfindən daima dəstəklənən Azərnəsə sahib olmuşdur.

A.Krimski Qriqor Hammamin vəfatından sonra Kürün sağ sahilində yerləşən Mehrani əraziləri və solsahil ərazilərin ayrıllaraq

* Azərnəsəni yanlışlıqla "erməni Baqratoni (Baqratuni) nəslindən" hesab edən T.Papuasvili, onun 906-943-cü illərdə carlıq etdiyini güman edir [652, 197-198]. A.Krimski isə bu tarixi 915-950-ci illər hesab edir [610, 376]. Katolikos İohann Draxsanakertsinin verdiyi məlumatata görə 910-cu ildə Şəki hökmədarı Adernerseh idi. Müvafiq dövrə yaşamış katolikos İohann bilavasitə hadisələrin iştirakçısı olub, 910-cu ildə saciların taqiblərindən qaraçar Şəki hökmədarı Adernersehə siğinmişdir [645, 161]. N.Karaulova isə "Xayzan şəhərində üç dina sitayış edən şah Adzarnarse" haqqında məlumat verən ibn Rüstənin öz əsərini taxminən 903-cü ildə qələmə aldığı qeyd edir [695, 49]. Mənbələrdə istər Xayzanda əyləşən şah Azərnəsə, istərsə də şekinlərin şahı Adernerse ibn-Hammam haqqında rast galinan məlumatların eyni hökmədərə aid olduğunu qəbul etsək, Şəki hökmədarı Azərnəsənin artıq 903-cü ildə hakimiyətdə olduğunu söyləyə bilərik.

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

hər birinin ayrı-ayrılıqda inkişaf yoluna qədəm qoyduğunu yazar. [610, 376]. Göründür, bu ayrılma A.Krimskinin ehtimal etdiyi kimi Qriqor Hammamin vəfatından sonra deyil, onun varisi Azərnəsənin (Adarnerseh) hakimiyətinin təxminən 16-cı ilində baş vermişdi. Digər məlumatlara görə Kürün sağ sahilində yerləşən Mehranı ərazilərinin 919-cu ilin yay aylarında Şəki hökmətləri Səhəq (Sevada) nəzarəti altında idi [645, 211-212].

Dövrün mənbələrində Saci hökmətləri Yusufin 909-cu ilin yanında I Smbatın qarşı yürüşə başladığı və sacilər tərəfindən saxlıdırılan I Smbatın Gürcüstanqa qarşaraq Klarceti dələcətəzə qalalarında gizlənməyə çalışması haqda məlumat verilir. Sünik knyazlığını, Dvini əla keçirən sacilər isə I Smbati təqib edərək Gürcüstan hündürlərini keçidlər [645, 159-160]. Yusuf Kaxetə gələrək Ucarma qalasını (İori çayının sağ sahilində [626, 74]) əla keçirərək qala divarlarını dağlıtmış, sonra isə qala müdafiəçilərinin müqavimət göstərmədən tərk etdikləri Boçorma qalasını (İori çayı sahilində Ucarma qalasından şimalda [626, 74]) tutmuşdu. Kaxetin başlıca qalalarının süqut etdiyini görən hökmətləri I Kviriķe (893-918) Yusuf ibn Əbu Sacin yanına gələrək ona itaat etmişdi. Yusuf yürüşünü davam etdirərək Kartli, Samsxe, Cavaxeti və s. yerləri əla keçirdikdən sonra yenidən "Dvinə gələrək "Yerashadzor" havarında" möhkəmlənməyə çalışıb I Smbatı" tutmaq üçün tədbirlər görüdə [645, 169; 626, 32-33; 616, 51-52].

Şübhəsiz, Cənubi Qafqazın digər feodal dövlətləri kimi Şəki əmirliyi da Sacilərdən vassal asılılığında olub, müəyyən miqdarda vergilər ödəməyə məcbur olmuşdu. Yuxarıda qeyd etdiyimiz kimi, asılı vəziyyətə düşməsinə baxmayaraq, Şəki hökmətlərinin Sacilər ilə yaxın münasibətləri davam edirdi. Təsadüfi deyil ki, Yusuf ibn Əbu-Sacin 907-914-cü illər yürütləri zamanı Şəki bölgəsinə toxunmamışdı. Yusufin 909-cu ilin avyəllərindən 910-cu ilin yazınadək

* Yerashadzor (Երաշածող) – Azərbaycan türkçəsində ermənicəyə tərcümə edilib, mənası "Arazyanı çuxur", "Arazyanı dora" deməkdir.
** Ermənilər Urartu dilindəki *qiura* (torpaq, ərazi) terminini əzx edərək sonraları onu *qavar* şəklində salmışlar.

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

əsir saxladığı ermənilərin katolikosu İohann Draxsanakertsi də əsirlikdən qurtulandan sonra məhz Albaniya-Şəki ərəblərinə siğinmişdir.

Bu dövrə sacilərin taqiblərindən qaçan Qelarkuninin knyazları Saak və Vasak Haykazunk qardaşları da (Sünik knyazı Qriqor II Supanın qardaşları, Vasak Qaburun oğulları – red.) Şəki hökmətlərinə siğinmişdilər [645, 168]. Müvafiq dövrə isə Kürün sağ sahilində yerləşən Qardman/Girdiman vilayəti Şəki hökmətləri Adarnerseh qardaşı, böyük knyaz Sevada adlanan Sahaqın tabeliyində idi.

Bir müddət Kapoeti (Kapuyt) qalasında gizlənən erməni çarı I Smbat 912-ci ildə Yusif ibn Əbu Saca təslim oldu. Bir il həbsdə saxladıqdan sonra, 913-cü ildə Dvində I Smbati edam edərək çarmixa çəkdilər [645, 172-173]. Sacilərin köməyi nəticəsində Sahaq (Sevada) dəfələrlə toqquşmalı olduğu əzli rəqibi I Smbatdan qurulmuş oldu.

Ümumiyyətlə, Saci hökmətləri Şəki əmirliyi ilə Qriqor Hammamdan başlanan yaxın münasibətlərini davam etdirmişdilər. Bu iki Azərbaycan feodal dövləti arasında hər hansı problemin olmadığı, əksinə sacilərin onların ali hakimiyətini qəbul etmiş Şəki hökmətlərinin daima himaya etdikləri mənbələrdən məlum olur.

Azərbaycan, Arran və Ərməniyyə bölgələrinin vahid hökmətlər tərəfindən idarə olunduğu Sacilər və Salarilər dövründə onların tabeliyində olan yerlərin böyük malikanələrə sahib zəngin xırda hökmətləri hər il Azərbaycan hökmərinası ("muluk Azərbaycan") müəyyən məbləğ vergi ödəyirdi. 955-956-ci illarda Azərbaycanda olmuş ibn Havqəl öz əsərində Azərbaycan hökmətləri (məlik) adlandırılaraq Sacilər və Salarilər sülaləsinin nümayəndələrinə vergi verən, yəni onlardan vassal asılılığında olan Şirvanşahlar, Cürzan (Gürcüstan), ermanı Baqrati və Azsunilərin (əd-Dirani, əd-Dayrani) adları ilə yanaşı, "Alban padşahlığını bərpa etmiş Şəki, eləcə də Sünik (Vayzər) və Xaçın hakimlərinin", Əthər və Varzaqanın sahibliyini alan, çox keçmədən müstəqil dövlət yarada bilmiş Rəvvadi əmirliyinin də adlarını sadalayıb [365, 62-63].

X əsrin 40-ci illərində Azərbaycanda Sacilər sülaləsinin hakimiyəti süqut etmiş və onları yeni sülalə olan Salarilər əvəz et-

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

mişdilər. M.Şərifli Salarilər dövləti haqqında yazırkı ki, "Kartlı, Sanariya, Şəki hökmdarları, habelə Şirvanşahlar Salarilər dövlətinə xərac verərək onun ali hakimiyyatını qəbul etmişdilər" [350, 185]. İbn Havqolin verdiyi məlumatə asaslanan akademik Ziya Bünyadov yazar: "Keçmişdə Yusif ibn Əbu Saca qulluq edən Mərzəban ibn Məhəmməd ibn Müsafrin (941-957) vəziri Əbu-l-Qasim Əli ibn Cəfər Azərbaycana tabe vilayətlərin hakimlərindən vilayətlərindən aşağıdakı miqdarda vergi alırdı:

1. Şirvan hakimi Şirvanşah Məhəmməd ibn Əhməd əl Əzdi-dan ildə – 1 milyon dirhəm;
2. Əbu Əbd ül-Malik adı ilə məşhur olan Şəki hakimi İşxanik-dən – saziş ilə müəyyən məbləğ;
3. Xayzan (Xaydak) hakimi Əbü-l-Qasim əl-Cuyzanidən (Xayzani) borc qalılıqları ilə birləikdə 400 min dirhəm [144, 134-135].

Yuxarıda qeyd etdi ki, Xayzan şəhəri və vilayəti Şəki əmirliyinin tərkibində idi. Ərab müləlliflərinin məlumatından göründüyü kimi, artıq X əsrin 40-50-ci illərində Xayzan yenidən birbaşa Salarilərə tabe vilayətə çevrilmişdir. Görünür, X əsrin 40-ci illərində Azərbaycanda yaranmış Salarilər dövlətinin ali hakimiyyatını qəbul etmiş Şəki hökmdarı İşxan, atası Azərmərsədan fərqli olaraq, Xayzan üzərindəki nəzarətini itirmişdir. Salarilər isə Xilafət dövründə olduğu kimi Şəki hakimiyyili tərkibinə qatılmış Xayzan vilayətinə ayrıca hakim təyin etmiş və ondan müvafiq vergiləri ödəməsini tələb etmişlər.

Gürcü mənbələri **İşxan (İşxanik)*** adlandırdığı Şəki hökmdarı. Əbu Əbd ül-Malik haqqında mühüm məlumatlar verir: "İşxanikin çarlığınadək Heretida (Şəkidə-red.) əvvəl başdan hamisi kafir (monofizit – red.) idi. İşxanik isə eristavlar eristavı Qurgenin bacısı oğlu idi və çariça Dinar onu pravoslavlığa (diofizit-xalkidon – red.) döndərdi. Bu zaman Salarilər Bərdə və Adarbadaqanı (Azərbaycan) ələ keçirdilər" [539, 127; 626, 34; 616, 53]. Bu məlumatlar bir daha Şəki torpaqlarını "qədim

* İşxan terminini "Hind-Avropa mənşəli" və ya ermənicə "tayfa başçısı" kimi manalarda yozmağa çalışın "erməni tarixçiləri" unudurlar ki, bu söz qədim türklərdə "iç xan", daxili idarəetmə işləri ilə məşğul olan şəxslərə deyilirdi.

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

dövrlərdən İberiya-Kartlinin tərkib hissəsi" hesab edən bütün müasir gürcü tədqiqatçılarının "Şərqi Gürcüstanın etnik, siyasi və dini tarixi ilə bağlı konsepsiyalarını" alt-üst edir və Şəkinin qədim dövrlərdən XI əsrədək İberiya-Kartlı hüdudlarından kənarda qaldığını sübut edir.

Şəki hakimiyyətinin Kürdən cənubda ələ keçirdiyi ərazilə üzərində hakimiyyətləri sabit olmamış və bir qayda olaraq, bu dövlətin cənub sərhədi Kür çayı ilə müəyyənləşirdi. Orta əsr gürcü mənbələri Şəki hakimiyyətinin sabit sərhədlərini aşağıdakı şəkildə təsvir edir: *Şərqdə İori çayı mənsəbi, Əyri çayının mənsəbinədək Alazan (Qanix) çayı, Əyri çay; qərbdə Debed çayının Xrami ilə birlikdə Kürə qovuşduğu mənsəbi (Ağstafa rayonu ərazisi), Xunanın qarşı tərəfindən Samebis-xevi çayının İoriyə qovuşduğu mənsəbinədək uzanan sərhəd xətti, Samebis-xevi çayı boyunca Şua-mta dağları-nadək, dağın əks tərəfində Turdos-xevi çayı boyunca Qulqulaya-dək, Ştoris-xevi çayı; şimalda Dağıstan, Didoeti, Tuşeti boyunca Qafqaz dağları; cənubda Kür çayı. Ümumiyyətlə, orta əsr gürcü mənbələrinə əsasən Şəki hakimiyyətinin sabit ərazisinə cənubda Kür çayı, qərbdə Turdos-xevi (Ştoris-xevi və ya Samebis-xevi) çayları-nadək, şərqdə isə Qəbələyədək olan ərazilər daxil olmuşdu* [634, 21-24; 539, 125; 538, 100-120].

2.3.2. Şəki əmirliyi XI-XIII əsrin əvvəllərində

Xilafətin süqtundan sonra tarixi Azərbaycan torpaqlarında dövlətçilik ənənələrinin yenidən bərpa olunması və qorunub saxlanmasında bu torpaqlarda yaranmış **Şirvanşahlar, Sacılər, Salarilər, Rəvvadılər, Şəddadılər** kimi feodal dövlətləri ilə yanşı ölkənin şimal-qərb torpaqlarında meydana gələn **Şəki əmirliyi - Birləşmiş Şəki Ölkəsi*** də mühüm yer tutur.

Şəki əmirliyinin Gürcüstanın müxtəlif siyasi qurumları – **Kaxet knyazlığı** və **Abxz-Kartlı** çarlığı ilə həmsərhəd olmasının

* Şəki əmirliyi bu dövrdə ərab və bəzi erməni mənbələrində Birləşmiş Şəki Ölkəsi adlanır [637, 43]

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK

onların arasında qarşılıqlı əlaqələri qaćılmaz edirdi. Bu münasibətlərdə ərazi mübahisələri və iddiaları, regional rəqabət və bütün bunlardan irəli gələn silahlı toqquşmalar, Şəki əmirliyində hakim mövqeyini qoruyub saxlamış Alban monofizit kilsəsinin gürcü diofizit kilsəsinə qarşı dini-ideoloji mübarizəsi və s. ilə yanaşı, işgalçılar qarşı birgə mübariza, müttəfiqlik, siyasi birləşmə, sülalələrə rərası nigah kimi məsələlər də mühüm yer tutur.

Birleşmiş Şəki Ölkəsinin hökməarı "ranların (albanların) və kaxların çarı" titulunu daşıyan III Kvirike (1010-1037) idi.

Artıq X əsrin 70-ci illərindən Gürüstəndə hegemonluq və ölkənin birləşdirilməsi uğrunda mübarizədə birinciliyi əldə etmiş [626, 35-39; 616, 54-58] birləşmiş Abxz-Kartlı çarlığı XI əsrin əvvəllərindən Birləşmiş Şəki Ölkəsinə qarşı təzyiqlərini gücləndirdi. Abxz-Kartlı çarı III Baqratın (975-1014) Kaxet və Şəki torpaqlarını əla keçirmək məqsədilə mühabirəyə başladı [626, 40; 616, 59].

III Baqratın dəfələrlə Şəki əmirliyinə münasibətdə yeritdiyi siyaset təbii ki, Azərbaycan Şəddadilər dövlətini narahat etməyə bilməzdi. Şəddadi hökməarı I Fəzl (985-1031) III Baqratın qarəçi yürüslərinin qarşısını almaq üçün 1012-1014-cü illərdə Kaxet və Şəki torpaqlarına hücum etdi və çoxlu əsir götürdü.Bundan sonra III Baqrat və Şəddadi hökməarı I Fəzl arasında sülh sazişi imzalandı [626, 40; 616, 59].

1014-cü ildə III Baqrat vəfat etdi və yerinə oğlu I Georgi (1014-1027) keçdi. Georgi hakimiyyətə gələndə Şəki və Kaxet həkimləri bu ölkədən (Abxz-Kartlı çarlığından) ayrıldılar. III Baqratın təyin etdiyi adamlar yaxalandı və onların yerinə ölkənin əvvəlki sahibləri bərpə olundu [703, 38; 704, 161]. Baqratın vəfatından sonra III Kvirike* yenidən Şəki və Kaxeti tutub özünü hökmədar

* Öncə qeyd etdiyimiz kimi, Qriqor Hammamdan başlayan Şəki hökmədləri sülaləsinin kökü Girdiman xanədənən mənsub sülaləyə bağlanır. Kaxet xorepiskopu III Kvirike də, həmçinin Girdiman sülaləsinin nümayəndəsi idi. Gürcü mənbəyindən məlum olur ki, IX əsrin əvvəllərində Kaxet knyazlığında hakimiyyət uğrunda sanar tayfalarına qarşı mübarizə aparan Girdimanlar IX

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK

elan etdi. Dövrün mənbələri bu zaman onu yenə də "ranların (albanların) və kaxların çarı" adlandırdı [539, 128; 616, 82-83] [bax: bölmənin sonu, şəkil 2].

I Georginin dövründə abxz-kartlı feodallarının Birləşmiş Şəki Ölkəsinə yürüşləri kasıldı. Buna səbəb XI əsrin 20-ci illərində Səlcuq yürüşləri ərzəsində regionda islam amilinin müvəqqəti zaifləməsindən istifadə etməyə çalışan Bizans imperiyasının Şərq istiqamətində fəallaşması oldu. İmperator II Vasilinin (976-1025) dövründə Bizans imperiyası şərqdə itirilmiş mövqelərini bərpə etmək məqsədilə Qafqazın kiçik feodal hökimlərinə qarşı təzyiqlərini artırdı.

Nisbətən uzaqda yerləşməsinə baxmayaraq, Birləşmiş Şəki Ölkəsinin qüvvələri də Bizansa qarşı mübarizəyə calb olmuşdu. Gürcü mənbələrində I Georginin Bizans imperatoru tərəfindən təqib olunduğu zaman Şəki qüvvələrinin (mənbədə herlər və kaxlar - red.) köməyə gəldiyi qeyd olunur [626, 43; 616, 62]. Sumbat Davitisdə də I Georginin köməyinə galan şakilləri və sanarları qeyd edir [703, 39; 704, 161-162]. Göründüyü kimi, 1014-cü ildə Birləşmiş Şəki Ölkəsi Abxz-Kartlı çarlığından ayrılmış, iki ölkə arasında münasibətlər qaydaya düşmüş və hətta Bizansa qarşı mübarizədə onun qüvvələri I Georgiya yardım etmişdir.

XI əsrin 30-40-ci illərində region dövlətlərinin diqqət mərkəzində olan *Tiflis müsəlman əmirliyi* uğrunda mübarizə xeyli kaskinlaşdı. Orta əsr gürçü mənbələrinin məlumatlarından aydın olur ki, həmin dövrə *Tiflis müsəlman əmirliyinə* sahiblənmək iddiasında olan Kldekar eristavi Liparit əzli düşməni Tiflis amiri Cəfər ibn Əliyə qarşı çıxaraq Abxz-Kartlı çarı IV Baqratı Tiflisi əla keçirməyə təhrif etmişdi. Eyni zamanda Tiflisə şəxsən sahib olmaq məqsədilə o, gizlice sövdələşdiyi birləşmiş Şəki-Kaxet hökmədarı Qağıkin də Tiflisə qoşun çəkməsinə nail olmuşdu. Abxz-Kartlı çarı IV Baqrat sağsahildən, Qağık isə solsahil İsanı tərəfdən şəhərə yaxınlaşaraq Tiflisi mühəsirəyə almışlar. Şiddətlilə

əsrin 30-cu illərində sanarlara məxsus xorepiskop taxt-tacına yiyələnərək hakim sülaləyə çevrilmişdi [616, 82-83].

mühasirəyə baxmayaraq, Tiflis sakinlərinin müqavimətini qırmaq mümkün olmamış və şəhər uğrunda mübarizə iki il uzanmışdı. Tiflis əmiri Cəfər ibn Əli Gancaya - Ləşkərinin (Fəzlin nəvəsi - red.) yanına Kür boyu üzərə getmək üçün gecə vaxtı sal və qayıqlar düzəldirərək Şəddadilərdən kömək istəmişdir. Orbeti və Parsi-xi si qalalarını tutmaqla müəyyən uğurlar əldə etməsinə baxmayaraq, Abxaz-Kartlı çarı IV Baqrat Liparitin Tiflislə bağlı planlarını gec də olsa dərk etmiş və Tiflis əmiri ilə sübh bağlayaraq mühasirədən əl çəkmüşdi [bax: 626, 48; 616, 66-67; 598, 155].

M.X.Şərifli Qətran Təbriziya istinad edərək yazdı ki, Ləşkəri Tiflis əmiri Cəfər ibn Əli ilə dostluq və ittifaq yaratmışdı. Baqrat yaranmış vəziyyətdən qorxaraq Cəfərlə sülh bağlamağa məcbur olmuşdu [350, 203]. Buradan da **Tiflis müsəlman əmirliyi** ilə Gəncə Şəddadilər dövlətinin yaxın münasibətlərə olduğu aydın olur. Lakin Şəddadilər Tiflis müsəlman əmirliyinin ən çətin anlarında belə passiv mövqədə duraraq hadisələrə fəal müdaxilə etməmişdilər.

İbn əl-Əsir bu hadisə ilə bağlı yazdı ki, "429-cu ildə (1037/1038) Abxzaz çarı Tiflisi mühasirəyə aldı, ancaq əhali ona güclü müqavimət göstərdi. Bununla belə, çar mühasirəni davam etdirdi. Şəhər əhalisi ərzəq və sair ehtiyat şeyləri qurtaranda Azərbaycana adam göndərərək müsəlmanlardan kömək və hərbi yardım istədi. Buna görə də abxzazlar Azərbaycandakı oğuzlardan bərk qorxdular və Tiflisdən geri çəkildilər" [190, 139-140; 350, 206].

Mənbələrdən məlum olur ki, bəzən Birləşmiş Şəki Ölkəsinin hökmərdarı Qağık (1039-1058) Tiflis həndəvərinə qoşun çəkarak şəhərin IV Baqrat tərəfindən tutulmasına yol verməməyə çalışırı. Onun məqsədi ən azı ısanı qalası daxil olmaqla solsahil Tiflisi ələ keçirmək və IV Baqratin Tiflisə tam yiyələnərək böyük qüdrət sahibi olmasını əngəlləmək idi. Tiflisin mühasirəsindən həmən sonra IV Baqrat Birləşmiş Şəki Ölkəsinə hərbi yürüşə hazırlaşdı.

1048-ci ildə 60 minlik Bizans ordusu ilə [657, 93] Səlcuq türkləri arasında Basiani vilayətində baş vermiş döyüşdə öz dəstəsi ilə Bizans tərəfindən vuruşan Liparit əsir alınaraq Xorasana ap-

rilmişdi. Liparit yoxluğundan (o, üç il əsirlikdə qalmışdı) istifadə edən IV Baqrat isə yenidən güclənərək ikinci parçalanmaq təhlükəsi qarşısında olan ölkəsinin hər yerində öz hakimiyyətini bərpa etmişdi [626, 50-51; 616, 69-70].

1051-ci ildə Liparit əsirlikdən buraxıldan sonra isə ölkə daxilində vəziyyət yenidən köskinləşdi. Gürçü manbayı IV Baqratin Liparitə görə Tiflisdən imtiyə edib Cavaxetiya çəkildiyini qeyd edir [598, 157]. Səlcuq sultani və Bizans imperatorunun etimadını qazana bilmış Liparit isə onların kōməyinə arxalanaraq qısa müddət ərzində IV Baqrat hakimiyyətdən kənarlaşdırıldı. Liparit qarşısında duruş gətirə bilməyen IV Baqrat Bizansa getmək məcburiyyətində qaldı. Tezliklə onun azyaşı oğlu Georgini çar elan edən Liparit, faktiki olaraq, ölkədə hakimiyyəti öz elinə almışdı. Bizans imperatoru Konstantin Monamaxin (1042-1055) yanında saxlanılan (1054-1057-ci illərdə) IV Baqrat yalnız üç ildən sonra ölkəsinə qayıda bildi [626, 52-53; 616, 70-71]. Bütün bunların nəticəsində IV Baqrat özünün işgəlçiliq planlarını müvəqqəti təxirə salıb oldu. Beləliklə, IV Baqrat tərəfindən Birləşmiş Şəki Ölkəsinə qarşı göz-lənilən təhlükə bir müddət (1040-1058-ci illərdə) sovuşdu və Qağık hakimiyyətinin sonunadək ölkəsinin istiqlaliyyətini və qüdrətini qoruyub saxlaya bildi.

Bu dövrde Birləşmiş Şəki Ölkəsinin qərbində müəyyən sabitlik yaranısa da, onun şərqi sərhədlərində Şirvanşahlar dövləti ilə münasibətləri gərgin olaraq qalmaqdə davam edirdi. "Şirvan və Dərbənd tarixi"ndən oxuyuruz ki, Şirvanşah Sallar ibn Yazid 1053-cü ildə Malu (Maluq?) qəsrini ələ keçirir. Orada qarnizon, silah və ərzəq yerləşdirərək qəsri möhkəmləndirir. O, qəsrin yanında möhkəm şəhər saldırır və şəhərə əhalini köçürərək burada Cümə məscidi tikdirir [633, 56]. Məlumatda Malu qəsrinin bilavasits Şəki ərazisində yerləşdiyi qeyd olunmasa da, sözügedən mənbədən, həmin qalanın sonralar yenidən Şəki hökmərdarı Axsartanın nəzarəti alıma keçdiyi malum olur. Malu qəsrini müasir tədqiqatçılarından A.Z. Validi və D.L.Musxelişvili Göyçay hövzəsində [637, 47-48], V.F.Minorski isə onu keçmiş Şəki xanlığı ərazisində lokalizə etməyə çalışmışlar [633, 117].

Münəccimbaşının məlumatına görə Şəddadi əmiri Əbü'ləsvar Şavur 1053-cü ildə gürcürərin Bəsrə (Basru) qalasına hücum edib qalanı silah gücünə əla keçirərək buranı canlı qüvvə, silah və ərzaqla möhkəmləndirdi [502, 218]. V.F.Minorski və D.L.Musxelişvili Bəsrə qalasını müasir Şəki rayonundakı Əreb Bəsrə kəndində lokalizə edirlər [637, 46]. Buradan belə çıxır ki, 1053-cü ildə həm Şirvanşah Sallar, həm də Şəddadi əmiri Əbü'ləsvar Şavur ayrı-ayrınlıqda birləşmiş Birləşmiş Şəki Ölkəsinin şərq sərhədlərinə yürüşlər etmişlər.

19 illik hakimiyyətdən sonra Qağık 1058-ci ildə vəfat etmiş və çarlıq tacını onun oğlu I Axsartan (1058-1084) qəbul etmişdi [539, 129]. 26 il hökmənlilik etmiş I Axsartanın çevik və faal siyasi fəaliyyətinin bəzi məqamları ilkin mənbələrdə nisbətən öz əksini tapmışdır. I Axsartanın dövrü Səlcuq türklərinin qərəbə yürüşləri ilə eyni zamana təsadüf edirdi. O, ölkəsini əla keçirməyə çalışan qüvvələrə, xüsusilə də Səlcuq türklərinə və Abxz-Kartlı çarlarına münasibətdə son dərəcə ehtiyatlı mövqə tutmuş və şəraitdən asılı olaraq mühüm siyasi gedişlər etməklə bərabər, lazım gəldikdə silahlı müqavimət də göstərə bilmişdi [bax: *bölmənin sonu, şəkil 3*].

1062-ci ildə Tiflis əyanlarından bir qrupu Gəncəyə gölərək Şəddadi hökməndəri Əbü'ləsvar Şavurdan öz adamlarını göndərərək Tiflisi tutmasını və oraya canlı qüvvə, silah və ərzaq göndərməsini xahiş etdirilər. Əbü'ləsvar Şavur bu təklifi qəbul etmək istəsə də, vəziri Bəxtiyar ibn Salmanın məsləhəti ilə Tiflis qalasının açarlarını geri qaytarı. "Onlar (Tiflis əyanları – red.) qayıdaraq qalanın açarını onları qəbul edərək yaxşı hədiyyələrlə yola salmış Şəki hökməndəri Axsartan ibn Qağıkə verdilər. Sonradan o, (Axsartan – red.) qala açarlarını çoxlu miqdarda pula Rum (Bizans – red.) hökmədarına satdı..." [502, 218].

Məlumatdan göründüyü kimi, müvafiq dövrdə həm Şəddadi əmiri Əbü'ləsvar Şavur, həm də Şəki hökməndəri I Axsartan Tiflis qalasına sahib olmaq iqtidarından deyildilər. Bununla belə Şəddadi əmiri Əbü'ləsvar Şavurdan fərqli olaraq, I Axsartan yaranmış əlverişli şəraitdən öz ölkəsi üçün mümkün olan optimal variantda istifadə edə bilmədi. Tiflis əyanlarını yaxşı qəbul edərək hədiyyələrlə

yola salan I Axsartan Tiflisə sahib olmaq iqtidarından olmadığını yəqin edib, qala açarlarını çoxlu miqdarda pula Bizans imperatoruna satmışdı.

XI əsrin 60-ci illərində Abxz-Kartlı çarı IV Baqrat Birləşmiş Şəki Ölkəsinə yenidən yürüş etsə də [626, 53; 616, 72], lakin buranın işgalini başa çatdırı və bölgədə möhkəmlənə bilmədi.

Tezliklə 1064-1065-ci ildə illərdə Səlcuq sultani Alp Arslan Kartlıya yürüş edərək [720, 228; 692, 48] bir çox vilayətləri – Kangarı, Trialeti, Şavşeti, Klarceti, Tao, Cavaxeti və s. işgal etdi. Sultan Alp Arslan, eyni zamanda IV Baqratin bacısı qızını istədi. IV Baqratin bacısı qızı həm də Samsvilde çarı Kvirişenin qardaşı qızı idi və IV Baqrat ondan sultanın arzusunu hayatı keçirməyi xahiş etdi. Kvirişə etiraz etdiqdə IV Baqrat Samsvilde üzərinə qoşun yeritdi və bu torpaqları özüne tabe etdi. Bundan sonra o, bacısı qızını sultan Alp Arslana göndərdi [626, 54-55; 692, 190]. Gürcüb mənbəyindən, habelə "Şirvan və Dərbənd tarixi"ndən məlum olur ki, yaranmış şəraitdən istifadə edən I Axsartan bundan əvvəl IV Baqrat tərəfindən əla keçirilmiş ərazilərin böyük hissəsini (görünür, Kaxetdəki başlıca qalalar olan Boçorma və Ucarma istisna olmaqla) yenidən geri almağa müvaffaq oldu [626, 55; 616, 70; 633, 60].

Səlcuq türklərinin növbəti yürüşü (1067-1068) ərəfəsində birləşmiş Şəki-Kaxet çarlığı qərbdən IV Baqratin tacavüzünə məruz qaldı. IV Baqrat Boçorma və Ucarma qalaları daxil olmaqla Kaxetin böyük hissəsini (Şəki sərhədinədək) əla keçirmişdi [626, 55; 616, 73]. Bu dövrdə, həmçinin Şəddadilərin Xornabuc qalası daxil olmaqla Şəki ölkəsinin cənub torpaqlarına yiyələndikləri məlum olur [626, 57; 616, 75]. Bununla belə paytaxt Telavi daxil olmaqla Şəkinin böyük hissəsinə və Kaxetin şimalına nəzarət edən I Axsartan ölkəsini əla keçirməyə çalışan qüvvələrə qarşı mübarizəni davam etdirirdi.

Münəccimbaşının verdiyi məlumatə görə, 459-cu ilin zilhicce ayında (1067-ci ilin oktyabr-noyabr aylarında) Səlcuq sultani Alp Arslan Arran ölkəsinə daxil oldu. Şəddadi hökməndəri Fəzil ibn Şavur ona itaət göstərdi. Həmçinin Şirvanşah Fəribürz ibn Sallar çoxlu

hadıyyələrlə onun yanına gəldi və öz xidmətlərini təklif etdi. 460-ci ilin maharrəm ayında (1067-ci ilin noyabrında) isə sultan Şəki və Cərzan ölkəsinə sonra isə abxzalar ölkəsinə yürüş etdi və çoxlu qələmərək xeyli qənimət və əsir aldı [502, 220].

Sədrəddin Əli əl-Hüseyni Sultan Alp Arslanın Şəki ölkəsinə yürüşü ilə bağlı məraqlı bir məlumat verir: "Şəki Axsartanın (I Axsartan - red.) hökmənləiq etdiyi dairədir. Şəki dairəsi Ər-Rum və Abxz ölkəsi quldurlarının gizləndiyi qalın meşələrlə zəngindir. Sultan neftatanlara qalın meşələri yandırmağı əmr etdi və onlar bu-nu etdilər. Bu qalın meşələrin arasında sultan mis mixlarla bir-birinə bənd edilmiş dəmir ləvhələrdən tikilmiş iki qala gördü... Bu iki qalanın hakimi ilə Şəki məliki (hökmədar I Axsartan - red.) arasında düşməncilik vardi. Buna görə də, qalaların hakimi sultanın qarşısına çıxdı, islamı qəbul etdi və hər iki qalanı təslim etdi" [692, 19]. Müəllifin yazdığına görə yalnız bundan sonra sultan ölkənin içərilərinə doğru hərəkət etdi və ağlagəlməz miqdarda mal, qənimət topladı [692, 54-55]. Əsəri tərcümə etmiş akademik Z.M.Bünyadov giriş sözündə bu rəvayətin reallığı əks etdirmədiyini qeyd etsə də, sonda öz qeydlərində sözü gedən qalaların Daskarat əl-Cunayn və İlisu qalası olduğu fikrini irəli sürür [692, 193].

Gürçü mənbəyi səlcuqların yürüşü haqqında nisbətən geniş məlumat verir: "Üç ildən sonra (1068-ci ilin əvvəli nəzərdə tutulur - red.) sultan gözənlənilmədən yürüşə başlayaraq Ran əyalətini keçdi və Şəkiyə (Heretiya) daxil oldu. ...Bu zaman Kaxet çarı (mənbədə Hereti qeyd olunmur - red.) Axsartan Qağık oğlu xeyli zişfəlmişdi (və yaxud cüzi əmlaka malik idi). Hami öz qalalarını tərk edib Qafqaz dağlarına qaçıdı. Bu zaman Kaxeti əla keçirmək məqsədilə yürüşə çıxan çar Baqrat ...sultanın yürüş xəbərini alaraq dərhal öz ölkəsi Kartliyə qayıtdı. Axsartan isə sultanın tərəfinə keçdi. Ona çoxlu hadıyyələr verərək, dinindən (xristianlıqdan) əl çəkib sünnet olundu (islamı qəbul etdi) və xərac ödəməyi vəd etdi. Sultan isə həm abxzaların (IV Baqrat - red.), həm də Axsartanın özüntün qüvvələri tərəfindən (sahibləri tərəfindən) tərk olunmuş bütün qalaları ona verdi" [626, 55; 616, 73].

Məlumatdan göründüyü kimi Sultan Alp Arslanın yürüşü za-

mani artıq ölkəsini müdafiə etmək iqtidarında olmayan I Axsartan sultana tabe olub, onun ali hakimiyətini qəbul etmiş və ona xərac ödəməyi öhdəsinə götürməklə yanaşı, rəsmi olaraq islam dinini qəbul edir. Sədrəddin Əli əl-Hüseyni də I Axsartanın sultanın hüzuruna galərək ona itaat göstərməsi və islam dinini qəbul etməsi haqqında geniş məlumat verir [692, 55].

Şübhəsiz, I Axsartanın bu xidmətləri sultan Alp Arslan tərəfindən yüksək qiymətləndirildi. I Axsartan səlcuqların yürüşü nəticəsində müdafiəçiləri tərəfindən tərk olunmuş bütün qalalarını geri almaqla bərabər, ölkəsini labüb dağıntılarından, qətl və qarətlərdən qoruya bildi. Ümumiyyətlə, Səlcuq aqalığı dövründə Azərbaycanın şimal-qərb torpaqlarında islam dininin yayılması istiqamətində ciddi işlər görülmüşdü. Məhz bu dövrda sultan Alp Arslanın varlığı, müxtəlif vilayatlarda coxsayılı mədrəsələr tikdirmiş Nizam əl-Mülkün [692, 201] şəxsi vəsaiti ilə Saxur kəndində məşhur mədrəsənin əsası qoyulmuşdu [413, 107].

1068-ci ildəki yürüşündə sultan Alp Arslan Birləşmiş Şəki Ölkəsi ərazisindən keçərək birbaşa Kartliyə hücum etdi. Yürüşdə sultani müşayiət edən hakimlər arasında I Axsartan da var idi. Gür-cü mənbəyi altı həftə davam edən yürüş nəticəsində bütün Kartli dəhşətli dağıntıların, qətl və qarətlərin baş verməsindən bəhs edir. Abxz-Kartlı çarı IV Baqrat isə heç bir müqavimət göstərmədən Qəribi Gürcüstana (Abxzazeti) çəkildi [bax: 626, 55-56; 616, 73-74].

Sultan Alp Arslan yürüsdən qayıdırkən Tiflis və Rustavi qalalarını əla keçirərək və ətraf ərazilərə birlikdə Azərbaycan Şəddadi hökmədarı Fəzil ibn Şavur verdi. 1068-ci ilin avqustunda Fəzil ibn Şavur 33 minlik qoşunla Tiflisə gələrək həmsərhəd Kartli vilayətlərinə yürüş etdi. Lakin Abxz-Kartlı çarı IV Baqrat onu Silkan dağı (Msxetdən şimalda) yaxınlığında haqlayaraq ağır mağlubiy-yətə uğratdı. Fəzil ibn Şavur mühəsirədən çətinliklə qurtara bilsə də Ersə vilayətində (Kaxet) həbs olundu [bax: 626, 55-57; 616, 74-75; 502, 220].

Əla keçirilən Fəzil ibn Şavur bir təsadüf nəticəsində Şəki hakimi I Axsartanın yanına gətirilir. O, isə bu hadisədən istifadə edərək, əvvəlcə Şəddadilərin nəzarəti altına keçmiş Xornabuc qalası

daxil olmaqla ölkənin cənub torpaqlarını geri qaytarır və əlavə olaraq Şəddadilərə məxsus olan Aradeti qalasını da ələ keçirir. Sonra isə IV Baqratdan Boçorma və Ucarma qalalarını geri alıb Fəzil ibn Şavuru ona təshvıl verdi. Beləliklə, I Axsartan bütün bu qalalara qan tökmədən, müharibəsiz, özüntün yüksək siyasi fəaliyiyyətində yenidən sahib oldu [bax: 626; 57; 616, 75].

Fəzil ibn Şavuru ələ keçirən IV Baqrat onu Tiflis, Rustavi, Pərsxisi, Aqarani, Qriqol-Tsmindani, Kavazini qalalarının müdafiəçilərinə göstərərkən, Tiflis istisna olmaqla digər qalaları döyüssüz ələ keçirdi. IV Baqrat Tiflisi böyük çətinliklə ələ keçirərək şəhərə sahib olmağı məqsədəvəyğun hesab etmədi. IV Baqrat 44 min dinar və girovları geri aldıqdan, habelə sultan tərəfindən göndərilmış Saranq Alxazın (İraq əmiri Savtakin Alxas) vasitəciliyindən sonra Fəzil ibn Şavuru azad etdi [626, 57-58; 616, 75].

Qeyd olunan dövrda Birləşmiş Şəki Ölkəsi ilə Şirvanşahlar dövləti arasında vaxtaşırı toqquşmalar baş verirdi. Hətta 1068-ci ildən qardaşı Şirvanşah Fəribürz ibn Sallar tərəfindən təqib olunan Quedaham ibn Sallar özüne Şəkidə sığınacaq taparaq 1072-ci ildə orada vəfat edir. Onun cənəzəsi Yəzidiyyəyə aparılırlaraq orada dəfn olunur [633, 60-62]. Quedaham ibn Salların özüne məhz Şirvanşahın əzli düşməni I Axsartanın ölkəsində sığınacaq tapması, bir-birilər düşməncilik edən iki ölkə arasında münasibətlərin kifayət qədər gərgin olmasına xəbər verir.

Dövrün mənbələrinin məlumatına görə, həmin ildə (1072) Şirvanşah İ Fəribürz Şəddadı hökmdarı Fəzil ibn Şavur ilə saziş bağlayaraq, Maluq (Baluq) qalasını mühəsirəyə alırdılar [bax: 502, 201, 221]. Onların qoşunları 1071-ci ilin payızında Maluq qalasını müsləmənlərdən zəbt etmiş Şəki hökmdarı Axsartanın ora təyin etdiyi nümayəndasının alındıñ aldı. 1072-ci ilin iyununda onlar qalanı təməlinədək dağdıraraq^{*} orada olan bütün kafırları qırıldılar

* 1053-cü ildə Şirvanşah Sallar ibn Yəzidin sərhəddə yerləşən Malu (Maluq) qalasına mühüm əhəmiyyət verdiyi və onu möhkəmləndirdiyi halda, onun oğlu Fəribürz ibn Salların da iştirakı ilə yenidən faktiki ələ keçirilmiş qalanın hansı səbəbdən dağdırıldığı malum deyil. Göründür, müttəfiqlər strateji şah-

[633, 63; 502, 221].

Bu dövrə və ümumiyyətlə, islamı qəbul edərək sultan Alp Arslanın etimadını qazandıqdan sonra Şəki hakimi I Axsartanın xeyli gücləndiyi məlum olur. Xüsusilə də regionda başlıca rəqibi olan Abxz-Kartli çarı IV Baqratın 1072-ci ildə vəfatından sonra I Axsartan regionda ən qüdrətli hökmədarlardan birinə çevrildi. Gürcü mənbəyi IV Baqratı əvvəl etmiş oğlu II Georginin (1072-1089) Rustavi qalasını I Axsartana güzəştə getməsi, onun ham ölkə daxilindəki müxalif qüvvələrə, həm də səlcuqlara qarşı mübarizədə I Axsartana arxalanması, habelə Səlcuq türklərinə qarşı aparılan mübarizədə birlinciliyin I Axsartana keçməsi haqqında qısa, lakin dolğun məlumatlar verir [bax: 626, 59-60; 616, 76-77].

Abxz-Kartli çarlığının zaifləməsi və qonşu ölkələrə münasibətdə əvvəller bu ölkə tərəfindən gözənlənilən təhlükənin aradan qalxması nəticəsində, XI əsrin 70-ci illərindən etibarən, Birləşmiş Şəki Ölkəsi hökmdarı I Axsartan tədricən əz siyasetində bəzi dəyişikliklər etməyə başladı. Sultan Alp Arslanın vəfatından (1072) sonra I Axsartan səlcuq aqılığından qurtarmağa çalışıdı.

1071-ci il Malazigirt savaşında Bizans üzərində böyük qələbədən və 1074-cü ildə bağlanmış sülh müqavilasından sonra Yaxın Şərqi və Cənubi Qafqazın mütləq hakimlərinə çevrilmiş səlcuqların Cənubi Qafqaz ölkələrinə təzyiqləri daha da gücləndi. 1074-1075-ci ildə sultan Məlik şahın göstərişinə əsasən Savtakin Şəddadilər dövlətinin mövcudluğuna son qoydu [502, 221-222]. Savtakinin Gəncə (Arran) hakimi təyin edən sultan ona ətraf ölkələrlə mübarizəni davam etdirmək üçün 48 minlik qoşun verdi [626, 60; 616, 78]. Eyni münasibətlə qarşılaşan Şirvanşah böyük çətinliklə özünün yarımmüstəqil hakimiyyətini qoruyub saxlaya bildi [633, 63].

Bəs bir aqibətin onu da gözlədəyini əvvəlcədən duyan Birləşmiş Şəki Ölkəsi hökmdarı I Axsartan səlcuqlara qarşı çıxa-

miyyətli Maluq (Baluq) qalasının yenidən I Axsartanın əlinə keçə biləcəyindən ehtiyat etdiklərindən, onu dağıtmışçı məqsədəvəyğun hesab etmişdir. Maluq qalasının dağıdılmasından sonra mübahisilə arazinin hansı ölkənin – Şəki və ya Şirvanın nəzarəti altında qaldığını müyyənəşdirmək olmur.

raq, bu mübarizədə II Georgi ilə birləşdi. 1075-ci ildə Arranın yeni hakimi Savtəkin II Georgiyə qarşı yürüşə başladı. II Georgi bütün qüvvələrini topladı və I Axsartanla ittifaqda Savtəkinlə açıq döyüşə çıxdı. Parsxisi yaxınlığında (Tiflisin cənub-qərbində) baş vermiş döyüşdə mağlub olan Savtəkin geri çəkilməyə məcbur oldu [626, 60; 616, 78].

XI əsrin 70-ci illərinin sonlarından etibarən Səlcuqların yüksəkləri daha kəskin xarakter almağa başladı. 1080-ci ildə sultan Məlik şahın göndərdiyi və əmir Əhmədin başçılıq etdiyi Səlcuq qoşunları Kartlini ələ keçirdi və Abxzətiyə qəcan II Georginin ardınca Qərib Gürcüstana hücum etdi [599, I, 319]. Gürcü mənbəyi "Çarlar çarı Davidin həyatı"nın qələmə almış anonim müəllif bu dövrü ilk "Didi Türkoba" ("böyük türkçülük") və ya "Türklərin böyük təzyiqi") adlandırır [599, I, 320].

1082-ci ildə Abxz-Kartlı çarı II Georgi sultan Məlik şahın hüzuruna gelərək ona itaat etdi və xərac verməyi öhdəsinə götürdü [599, I, 321; 629, 25]. I Axsartan əvvəlcə sultana tabe olmaq istəmədi. Belə olan təqdirdə sultan Məlik şah II Georgi başda olmaqla Səlcuq qoşunlarını Birləşmiş Şəki Ölkəsinə yeritdi. Onlar Kaxeti keçərək Şəkinin qərb sərhədində yerləşən Vejini qalasını mühasirəyə aldılar. Səlcuqlara qarşı mübarizədə təklənməsinə baxmayaraq, I Axsartan əvvəlcə müqavimət göstərdi və qalanın mühasirəsi uzandi. Lakin səlcuqların yürüşlərinə ölkəsinin tabə gətirə bilməyəcəyini dark edən I Axsartan sultanının yanına gələrək ona itaatını bildirdi. Bunun müqabilində I Axsartan sultan tərəfindən Birləşmiş Şəki Ölkəsinin hökmətləri kimi tanındı [bax: 599, I, 321-322]. Beləliklə, Birləşmiş Şəki Ölkəsi 1082-ci ildən 1104-cü ilədək səlcuqların vassal aislılığında qaldı.

1082-ci ildə I Axsartan vəfat etdi, taxt-tacı onun oğlu IV Kvirikey (1082-1102) qəbul etdi [637, 43, 82]. 1101-ci ildə Abxz-Kartlı çarı Qurucu David (1089-1125) IV Kvirikeyə qarşı hərbi əməliyyatlara başladı və Kaxetin qərbində yerləşən strateji əhəmiyyətli Zedazadeni (Zedazan [539, 129]) qalasını ələ keçirdi [599, I, 326].

IV Kvirikeydən sonra hakimiyyətə onun qardaşı oğlu II Axsartan (1102-1104) gəldi [599, I, 326].

Bu dövrədə Yaxın Şərqdə baş verən hadisələr də Qurucu Davidin xeyrinə idi. 1092-ci ildə Səlcuq sultani Məlik şahın ölümündən sonra onun varisləri arasında hakimiyyət uğrunda uzun müddət davam edən mübarizə qızışdı [407, 481; 629, 26].

Bələ bir şəraitdə, 1097-ci ildə (bəzi tədqiqatçıları görə 1099-cu ildə) Qurucu David Səlcuq sultanının xərac ödəməyi dayandırdı [599, I, 326]. Sözügedən hadisələr şifahi xalq ədəbiyyatımızın tacı olan əvəzolunmaz tarix salnaməmiz "Kitabi-Dədə Qorqud" dastanında öz əksini tapmışdır. Dastan ilk dəfə "bir tarixi mənbə kimi yanaşan" [228, 56] görkəmli tədqiqatçı-alim Y.M.Mahmudov bu baradə yazır: "Bu dövrədə müstəqilləşən Gürcüstən çarlığı Oğuzə xərac verməkdən imtina etmiş və ona meydən oxumağa başlamışdır. Bu tarixi gerçəklilik dastanın "Bəkil oğlu İmrən boyu"nda çox aydın verilib: "Doqquz tūmənlik Gürcüstənin xəracı geldi: bir at, bir qılınç və bir çomaq gətirdilər. Bayandır xan bərk dilxor oldu. Dədəm Qorqud geldi, sadıq havası çaldı. "Xanım, niyə qanın qaralıb?" - dedi. "Necə qaralmasın, hər il qızıl-gümüş gəlirdi, cavamlara-bəylərə verirdik, xatırları şad olurdu. İndi bunları kimə verək ki, onun üçün xoş olsun?". Boydan göründüyü kimi oğuzun başbiləni gürcü feodallarının basqınlarının qarşısını almaq üçün sərhədlərin qorunmasını məsləhət görməşdi: "Xanım, bunun üçünü da bir igida verək, oğuz elinə qarovel əksin" ... Dədəmiz Qorqudun məsləhətindən sonra Oğuz qəhrəmanlarından biri olan Bəkil "gedib doqquz tūmənlik Gürcüstən sərhədində çadır qurdu. Qarovalıluq elədi. Buralara yad-kafir gəlsə idi, başını Oğuz elinə hədiyyə göndərədi" [228, 58; 224, 59].

Ölkədə Səlcuq ağlığının son qoyan Qurucu David səlfələrinin başa çatdırılmadığı mühüm məsələnin həlliinə girişdi. O, qonşu dövlətləri, xüsusilə də Tiflis müsəlman əmirliyi, Şəki əmirliyini və Şirvan torpaqlarını əla keçirmək üçün ciddi hazırlıqlara başladı [525, 191]. Birləşmiş Şəki Ölkəsinin hökmətləri II Axsartanı yaxalayıb Qurucu Davida təhvıl verdilər. Bununla, Qurucu David Şəki və Kaxeti tutdu [598, I, 328; 598, 186; 539, 129]. Lakin

Şəki feodallarının çoxu Qurucu Davidin hakimiyyəti altına düşmək istəmirdi. Onlar uzun müddət (1104-1117) Qurucu Davidə müraciət göstərək onun hakimiyyətini qəbul etmədilər. Elə bu səbəbdən da Qurucu David Kaxeti nisbətən asanlıqla ələ keçirdiyi halda, Şəki ölkəsində gürçü işgalina qarşı mübarizə uzun müddət davam etdi.

IV Davidin səlcuqların tabeliyində olan torpaqlara müdaxiləsi sultani və Gəncə atabayını Şəki ölkəsinə hərbi müdaxilə etməyə vədar etdi. Qurucu Davidə qarşı çıxan Kaxet feodalları da Gəncə atabayının qoşunu ilə birləşdilər. 1104-cü ildə Ersuxidə (Şəki ərazisində [637, 51]) baş verən döyüş IV Davidin qələbəsi ilə qurtardı [599, I, 328-329]. Savaşdan sonra Şəki bəlgələrinən qalaları və hərbi istehkamları bir-birinin ardınca ələ keçirən IV David ölkənin böyük hissəsində hakimiyyətini möhkəmləndirdi. Lakin Şəki şəhəri və Kiş qalası daxil olmaqla Şəki ölkəsinin bir hissəsi gürçü çarına qarşı mübarizəni davam etdirdi. IV David yalnız 13 ildən sonra - 1117-ci ildə çətinliklə Şəki şəhərindən bir qədər şimalda yerləşən Kiş qalasını tuta bildi [599, I, 329, 334; 598, 189]. Kiş qalasının tutulması ilə Şəki ölkəsinin işgali tamamilə başa çatdırılmış oldu.

Bələliklə, Qafqaz Albaniyasının varisi kimi Şimal-Qərbi Azərbaycan torpaqlarında yaranmış Birləşmiş Şəki Ölkəsinin əraziyi bir müddət Abxzad-Kartlı çarlığının hakimiyyəti altında qaldı.

İşğaldan sonra Qurucu David özüntün “abxzalar və kartvellər çarı” tituluna “ranların (albanların – red.) və kaxların çarı” titulu da əlavə etdi [751, 16]. Bir xəç üzərində aşkar olunmuş yazıda Qurucu David “abxzalar və kartvellər, herlər (şəkililər – red.) və kaxlar çarı” kimi qeyd olunur [652, 236]. XII əsrin görkəmli Azərbaycan şairi Fələki Şirvani gürçü çarı I Demetrenin ölümtünə yazdığı qəsidasında onu “Abxz və Şəki şahlar şahı” adlandırır [533, 289]. XIII əsrin birinci yarısı monqol yürütlərindən bəhs edən Rəhib Makagiya isə mərkəzləşdirilmiş gürçü çarlığını “Kartlı və Aqvanıya” adlandırdır [580, 5, 9-10, 12, 20].

Azərbaycanın şimal-qərbi torpaqlarının, yəni Şəki-Kaxet çarlığının işgali IV Davidin qoşu ölkələrin ərazilərini ələ keçirmək

niyyətinin yalnız başlangıcı idi. 1117-ci ildən etibarən isə gürçü qoşunlarının Şirvana qarətçi yürüşləri başlandı [130, 295]. Şəki və Şirvan torpaqlarını tamamilə işğal etməyə çalışan IV David Selcuq türkləri ilə qarşılıqlı oldu. Selcuq imperatorluğunun hərbi qüvvələri qarşısında aciz qalan gürçü çarı “türkü türkün əli ilə mağlub etmək” siyasetinə əl atdı. O, bunun üçün qıpçaq türklərinə müraciət etdi.

IV David qıpçaq hökməti Atrakın qızı, məşhur qıpçaq sərkərdəsi Konçakın bacısı Quranduxt (*Turandoxtə - Turanlı qız*) ilə evlənmişdi. O, öz elçilərini qayınatasının yanına göndərərək səlcuqlara qarşı mübarizədə ondan yardım istədi. IV Davidin qayınatası və qayınalarının da daxil olduğu 40 min nəfərdən ibarət qıpçaq orduyu* Daryal keçidindən Gürcüstana keçdi [599, I, 337]. IV David səlcuqlara qarşı köməyə çağırduğu qıpçaq türklərinin bir hissəsinə yenica işğal etdiyi Azərbaycan torpaqlarında - Şəki ərazisində yerləşirdi [715, 305]. Qıpçaqların hələ eramızın I minilliyyin əvvəllərindən başlayaraq Cənubi Qafqazda, o cümlədən Şimali Azərbaycan maskunlaşdıqları faktları məlumdur [bax: 148, 35]. Qax rayonunda kəndlərdən biri hələ də “Qıpçaq” adlanır, XIX əsr mənbələrinə görə Zaqatala dairəsində “Qıpçaq çay”, Aleksandropol qəzasında “Qıpçaq kənd” və “Qıpçaq-çay” mövcud idi [bax: 705, 147]. Hazırda Qax-Torəğay, Oncalı kimi oynonimlərin də məhz qıpçaqlarla bağlı olduğu şübhə doğurmur.

“Kitabi-Dədə Qorqud” dastanlarına tarixi mənbə kimi yanaşan Y.M.Mahmudov apardığı tədqiqatlar nticəsində belə bir qənaətə gəlir: “Azərbaycanın Şəki bölgəsində iskit (skif)-sak dövründən başlayaraq ümumtutu xəzinin bütün qatlardan dörin izlər qalıb. “Daş oğuz” dan (“Dış oğuz”) yadigar qalan “Daş üz”, qıpçaqlardan yadigar qalan “Qıpçaq” kəndi buradadır. Oğuzun nəsil şəcərəsindəki türk sərkərdəsi Beləkanın adından yadigar qalan və yerli camaatın indi də “Bələkan”, “Belekan” adlandırdığı “Bala-kən” də buradadır. Fikrimizcə, “Şöklü Malik” (dastandan biza məlum olan qıpçaq hökməti – red.) də “Şöklü” yox, “Şəkili Mə-

* Bu ordu çarıçı Tamarin hakimiyyətinə (1184-1213) ölkənin içtimai-siyasi hayatıda fəal iştirak etmişdi [525, 211].

lik"dir" [226, 58]. "Kitabi-Dədə Qorqud" boyları sübut edir ki, hələ o zaman "kafirlər" – Bizans, erməni və gürçü feodalları türkləri bir-birilə salışdırmağa cəhd göstərir, onları öz əlləri ilə məglub etmək siyaseti yeridildilər. Məkrli niyyətlərinə nail olmaq üçün qıpçaq türklərini oğuz türkləri üzərinə qaldırır, hətta oğuz ığidlərini də bir-biri ilə vuruşdurmağa çalışırdılar [226, 57-60; 224, 58-59].

Özünün hərbi qüvvələrini qıpçaq-türk qoşunları ilə gücləndirən IV David 1120-ci ilin yazında Qanuxaya (Qanix-Alazan çayının Kürə qovuşduğu mənsəbi, Samux – red.) gələrək, buradan Şirvana soxuldu və Qəbələni əla keçirdi. Sonra ölkəsinə qayıdan Qurucu David mayın əvvəllərində yenidən Şirvana hücum etdi və Şamaxiyadak əraziləri qarət etdi [599, I, 329]. Gürçü çarı 1121-ci ilin avqustun 12-də baş vermiş Didqori savaşında 30 minlik Səlcuq hərbi qüvvələrinə (Tiflis, Dmanisi, Gəncə və b. hakimlərin birləşmiş qüvvələri) qalib gəldi [629, 86]. Səlcuq hakimləri üzərində belə mühüm qələbədən az sonra 1122-ci ildə Qurucu David Tiflis şəhərini əla keçirərək Tiflis müsəlman əmirliyinin mövcudluğuna son qoydu [629, 100]. Bir il sonra, 1123-cü ildə Qurucu David müsəlmanlara məxsus Dmanisi qalasını əla keçirdi [629, 103].

1123-cu ilin iyununda IV David yenidən Şirvana hücum edərək Şirvanşahların başlıca iqamətgahı olan Gültüstan qalasını əla keçirdi və böyük qənimətlə ölkəsinə qayıtdı. Qurucu David 1124-cu ilin aprelində və avqustunda dalbadal hücumlar edərək Buğurd qalasını, Şamaxını, Şabranı və Şirvanın bir sıra digər əyalətlərini işğal etdi. Mühüm şəhərlərdə və qalalarda öz hərbi hissələrini yerləşdirdi. Şirvan üzərində Çkondid arxiyepiskopu Svimonu hakim təyin edən Qurucu David Şirvani özündən asılı vəziyyətə saldı [599, I, 345; 130, 296; 224, 22].

Qurucu Davidin ölümü (24.01.1125) ilə onun Şirvanla, o cümlədən Şimal-Qərbi Azərbaycan torpaqları ilə bağlı işgalçılıq planları yarımcı qaldı. Azərbaycan torpaqlarında yerləşdirilmiş hərbi qarnizonlar buranı tərk etməyə məcbur oldu. Bir müddət sonra Şəki əmirliyi yenidən dirçəldi.

2.3.3. Şəki bölgəsi XIII-XVII əsrlərdə

Tarixən bütöv Azərbaycanın ayrılmaz bir parçası olan Şəki bölgəsinin XIII - XVII əsrlər tarixinin araşdırılması xüsusi aktuallıq kəsb edir. Cənki, təssüflər olsun ki, tarixi Azərbaycan torpağı olan Şəki vilayətinə sahib çıxmak xülyası ilə yaşıyan saxtakar qonşularımız bu bölgənin tarixini təhrif etməyə, bu yerlərin əzali və əbədi sahibləri olan qədim türk-alban etnoslarının tarixən yaratdığı zəngin mədəniyyəti "özgənənkilösitməyə" çalışırlar. Onlar tarixi Azərbaycan torpaqlarına yiyələnmək xülyası ilə tarixi gerçəkliyi qəsdən təhrif edir, xülyasında olduqları "tarixi yaradır", onu təbliğ edirlər. Təssüflər olsun ki, uzun müddət Azərbaycan tarixşünaslığında bu bölgənin tarixinin dərindən öyrənilməsinə göstərilən bigənəlik qonşu ölkələrin "tarixi"lərinə şimal-qərb torpaqlarımızın tarixini sərbəst şəkildə, istadikləri kimi təhrif etməyə imkan yaratmışdır. Buna görə də dövrün qaynaqlarından hərtərəfi istifadə etməklə Şəki əmirliyinin və bu bölgənin siyasi tarixinə aydınlıq gətirməyə çalışacaqı.

Azərbaycanın bir sıra şəhərləri kimi Şəki barədə məlumatda XIII əsrin əvvəllərinə aid hadisələrlə əlaqədar mənbələrdə təsadüf olunur. V.Z.Piriyevin qeyd etdiyi kimi bu, ölkədəki siyasi vəziyyətin gərginliyi və Şəkida gedən müstəqillik uğrunda mübarizə ilə bağlı olmuşdur [333, 191]. Bu zaman Azərbaycan Atabaylar dövlətinin zəifləməsi yadellilərin – gürçülərin, qıpçaqların, monqolların və Xarəzmşah Cəlaləddin Manqburnun Şirvana, o cümlədən Şəki bölgəsinə yürüsləri üçün əlverişli imkan yaratdı. 1221-ci ildə monqollar Cənubi Qafqazı tərk edib Dərbənddən şimala getdikləri vaxt yaranmış vəziyyətdən istifadə edən gürçülər Şəki və Qəbələ şəhərlərini tutdular [143, 165; 333, 191]. Bu zaman Şəki şəhəri qısa müddət gürçülərin nəzarəti altında qaldı. Bunu ən-Nəsəvinin verdiyi məlumat da təsdiq edir. O, yazar ki, 1225-ci ildə Sultan Cəlaləddin Xarəzmşah Arranı tutarkən Şirvanşaha məktub göndərib xərac verilməsimi tələb etdi. Şirvanşah isə öz cavabında bildirir ki, Şirvanın sixintili vəziyyətdə olması və həmçinin gürçülərin ölkə hüdudlarını zəbt etməsi və "Şəki, Qəbələ kimi böyük bir ərazinin onun ixtiyarından çıxmazı" ona həmin xəracı ödəməyə

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK

imkan vermir [497, 223; 143, 165; 333, 191]. Bu bir daha göstərir ki, XIII əsrin əvvəllərində Şəki bölgəsi siyasi cəhətdən Şirvanşahın nüfuz dairəsində olmuşdur.

Ən-Nasəvinin verdiyi məlumatə görə 1227-ci ildə Sultan Cəlaləddin ikinci dəfə Tiflis tutduqdan sonra "Səfiəddin Məhəmmad ar-Tuğrayını Şirvan şəhərlərinin - Şəki və Qəbələnin vəziri, Qəşəranın işi vali tayin etdi. Bu şəhərlər hələ bir neçə il əvvəl gürcüler qüvvəti olarkən onların əlinə keçmişdi" [497, 193; 143, 166; 333, 191; 131, 329]. Mongolların Azərbaycana ikinci yürüşü zamanı (1231-1239) Azərbaycanın əksər bölgələri kimi Şəki də tutuldu. XIII əsrin II yarısında Şəki bölgəsi Elxanlılar dövlətinin nəzarətinə keçdi. F.Rəşidəddinin verdiyi məlumatə görə XIII əsrin sonlarında Şəki Qarabağ, Muğan və Arran ilə birlikdə onun oğlu *Calal* tərəfindən idarə olunmuşdu [664, 270; 333, 192]. V.Z.Piriyevin fikrincə, XIV əsrin əvvəllərində Şəki Şirvan vilayatının daxil olan şəhərlər sırasındaydı [332, 78].

XIII-XIV əsrlərə dair tarixi qeynaqları diqqətlə araşdırın V.Z.Piriyev yazar ki, Elxanlılər dövründə Şəki bölgəsi Azərbaycan vilayatının hüdudları daxilində qalmışdı [334, 66]. V.Z.Piriyev Şirvan və Şəkinin nisbi müstaqilliyini qəbul edir və bu torpaqları Arzin conubunda yerləşən Azərbaycandan ayırr. Lakin sonra tədqiqatçı inzibati-ərazi bölgüsü baxımından Azərbaycanı «vilayət» adlandıraq onu əyalətlərə bölfür və Azərbaycan vilayatının 4 əyalətdən ibarət olduğunu (Azərbaycan, Muğan, Arran və Şirvan) qeyd edir [334, 68]. Onun fikrincə, Qaraqoyunlular və Ağqoyunlular dövründə də həmin bölgü qalrırdı, lakin artıq Şəki də ayrıca olaraq Azərbaycan vilayatının 5-ci əyalətinə çevrilmişdi [332, 80].

V.Z.Piriyevin başqa məlumatına görə tarixçi Budaq Qəzvini 1324-cü il hadisalarından bəhs edərkən yazar ki, Əmir Çobanın oğlu Şeyx Mahmud Gürcüstan ərazisi ilə birlikdə Şirvan və Şəki vilayatlarının də hakimi idi [332, 80]. Bu, bir daha göstərir ki, XIV əsrin ortalarında ham Şirvan, ham də Şəki ayrı-ayrı vilayətlər olmuşlar.

Elxani hökmndər Sultan Əbu Səidin ölümündən sonra Hülakular dövlətindən araya müharibələri qüvvətləndi. Belə bir şəraitdə mövcud vilayət hakimləri tez-tez biri digərini əvəz edirdi. Əbüba-

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK

əl-Qütbi əl-Əhariyə əsaslanan V.Piriyev 1338-ci ilin əvvəllərində Hülakular dövlətinə daxil olan ərazinin yenidən əmirlər arasında bölüşdürülməsi faktını qeyd edir və məlum olur ki, 1328-ci ildə Sultan Əbu Səid tərəfindən Şirvan və Şəki hakimi tayin olunmuş *Əqbəti*, öz oğlu ilə birlikdə 1338-ci il qədər həmin ərazinin hakimi olaraq qalmışdır. Həmin ildə Əqbətinin oğlu Şirvan hakimiyyətdən azad edilərək Muğan vilayətinin hakimi tayin olunmuş, Şirvan işa Qaraval tumanlığı ilə birlikdə Şeyx Çobana verilmişdir [332, 81].

XIV əsrin 30-cu illərində Hülakular dövlətinin tənzəzzülü və parçalanması nəticəsində bir sıra müstəqil dövlətlər meydana çıxdı. Azərbaycanın şimalında Şirvansahlara yanaşı, Şəki hakimləri də daxili müstəqillilik əldə etdilər və *Oyrat qəbiləsi* hakimiyyətə gəldi. Həmin dövrden başlayaraq Şəki hakimləri ölkənin siyasi həyatında yaxından iştirak edir, öz müstəqilliklərini mühafizə etmək uğrunda mübarizə aparırlar. Bu mübarizədə Şəki-Şirvan, Şəki-Gürcüstan və Şəki-Teymuri münasibətləri az rol oynamamışdır [333, 192].

Mongolların Azərbaycana yürüşləri zamanı mongol ordusunun tərkibinə qatılan türk tayflarından biri də Oyratlar idi. Türk tarixçi Z.V.Toğanın fikrincə, Oyratlar mənşəcə Uygur türklərindən olmuşdu. 1239-cu ildə mongolların Azərbaycanı işğal etməsindən sonra ölkənin idarəsi Oyrat tayfasından olan Arqun ağaya tapşırılmışdır [412, 44].

Elxani xanlarının taxta çıxmazı mərasimində oturduqları keçən dörd ucunu tutan və sarayın mühafizəsini təşkil edən ən etibarlı boylardan biri məhz Oyratlar olmuşdu. Oyratlar Hülakü xanın ordusundan təmənələri təşkil edən boylardan biri idi. Elxanlılər dövründə türk və mongol tayflarının yurd tutması və yerləşməsində Azərbaycanın şimal torpaqları başlıca yen tutmuşdu. Z.V.Toğanın fikrincə, Qəribi və Şimali Azərbaycandakı yaşayış yerlərində, xüsusilə Urmiya gölü ətrafında sulduş tayfasının adını alan məntəqələr və müxtəlif yerlərdəki on uyğur tayfasından olan padarlara aid maskənlər diqqəti cəlb edir. Hər iki tayfa bu ərazilərə göldikdən sonra torpağa bağlanmışdı. Şamaxı və Şəki ətrafında maskunlaşmış Oyrat qəbiləsi Kür hövzəsinin ən çoxsaylı və qüdrətli tayflarından biri olmuşdur [412, 106].

F. Sümər yazır ki, İrana (Azərbaycana – red.) monqol bayraqı altında galmış qabilələri etnik cəhətdən iki əsas qrupa bölmək düzgün olardı: Öz türklər və türkəmiş monqollar. Öz türklərin başında uyğurlar galındı. Onlar İrana yalnız sivil dövlət məmuru olaraq az sayda deyil, çoxluq halında gəlmisdilər [410, 436].

F. Sümərin fikrincə, Elxanlı dövrü, xüsusiə Məhəmməd Ulcaytu və Əbu Səidin hakimiyyət illeri Azərbaycan əhalisinin türklaşması prosesinin ən parlaq dövrlərindən biri olmuşdur. Onların dövründə uyğur və çobani qabilələrinin nümayəndələri dövlət idarəsində həlledici mövqə tuturdular. Məhəmməd Ulcaytunun 25 böyük əmirlərindən səkkizi uyğur idi. Bu qabilədən olan Sevinc Ağə avval Əbu Səidin atabəyi, sonra isə dövlətin baş əmiri olmuşdu [410, 436-438].

XIV əsrin 30-cu illərində Şəki əmirliyinin daxili müstəqililiyini bərpa etməsində Oyrat nəslindən olan yerli əmirlər başlıca rol oynadılar.

XIV əsrin II yarısında Şəki Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qalmış və əksər vaxtlarda Şirvanşahların nüfuz dairəsinə daxil olmuşdu. Şirvanşahların XIV əsrin 80-ci illərindəki tarixində Şəkinin xüsusi mövqeyi vardi. Belə ki, 1382-ci ildə Şirvanda baş verən xalq hərəkatı nöticəsində hakimiyyətdən salınmış Şirvanşah Hüşəngin əvəzində Şəkidə kiçik torpaq sahibi kimi fəaliyyət göstərən 1 Şeyx İbrahim taxta çıxarıldı və bu hal Şirvan-Şəki münasibətlərinin голəçək inkişafına müsbət təsir göstərdi [333, 192]. Bu hadisə ilə bağlı A.A. Bakıxanov yazır: "Şirvanda hökməran olan bir əmir çox zülm edirdi, şirvanlılar birləşib onu öldürdülər. Bu zaman Şeyx İbrahim Dərbəndi ibn Sultan Məhəmməd ibn Keyqubad Şirvanşah, Şirvan şəhərlərindən sayılan Şəkidə yoxsusul bir halda əkinçiliklə məşğul olurdu. Şirvanlılar gəlib onu tarladı bir ağacın altında yatmış gördülər. Əyninə sahanə paltar və başına əmmamə qoyaq qatırib padşahlıq taxtında oturtdular" [141, 90].

XIV əsrin sonunda Şəki hakimiyyətinin tarixində Əmir Teymur (1370-1405) və onun varisi dövrü xüsusişə seçilir və müstəqillik mübarizəsi baxımından daha da səciyyəvidir. Teymuri tarixçisi Ş.Ə. Yəzdinin yazdığından bəlli olur ki, Əmir Teymur hələ ilk yü-

rüşü dövründə (1386-1388) Şəki vilayatına gəlir və ətraf ərazilərə qoşun hissələri göndərir. Onun sərkərdələrindən əmir Məhəmməd Dərviş Bərləs böyük dəstə ilə Şəki dağlarına daxil olur və oradakı camaati itaətə calb edir, oradını qarət edir [367, 43; 333, 192]. Əmir Teymur II yürüsü dövründə də (1392-1397) Gürcüstan istiqamətindən yenidən Şəkiyə daxil olur və Şeyx Nurəddin Sarıbuğanı çoxlu qoşun ilə dağlı ərazilərə göndərir. Şəki hakimi Seydi Əli Oyrat mülküնü və əmlakını atıb gedir. Şeyx Nurəddin isə onun evlərini, düşmən qəlbini kimi dağıtdı və xaraba qoydu, tarac yelina verdi və yandırıldı [367, 43; 333, 192].

Ş.Ə. Yəzdi yazır ki, bu vaxt Şirvandan xəbər gəldi ki, Toxta-mış xanın qoşunu Dərbənddən keçib Şirvanın bəzi yerlərinə hücum etmişdir. Buna görə Əmir Teymuran qoşunu Şəkidən onların üzərinə yürüş etdi. Toxtamış xanın qoşunu bu vəziyyətdən hali olan ki-mi gözləmədən qaçmağa başladı və geri döndü. Əmir Teymur özü isə Şəkidən Mahmudabada gəldi [367, 43-44; 333, 192]. Görünür, Əmir Teymur Azərbaycanda olmadığı dövrə, teymurilərə qarşı ölkədə qalxan mübariza zəminində Seydi Əli də onlara itaətdən boyun qaçırmış və buna görə də fatehin ikinci yürüşü zamanı yenidən təcavüzə məruz qalmışdır.

Əmir Teymuran oğlu Miranşahın Xoy ətrafında atdan yixılaraq başından zədələnməsindən sonra gördüyü lüzumsuz işlərin, yersiz hərəkətlərin tasiri Şəkidən də yan ötmədi. Ş.Ə. Yəzdinin yazdığına görə o, 1395-ci ilin payızında Seydi Əli Oyratın müxalif çıxdığını zənn edib, yoxlamadan Şəkiyə qoşun çəkdi və onun vilayətini qarət etdi [367, 56; 333, 193]. Miranşahın bu hərəkəti Şəki hakiminin hiddətinə səbəb oldu. Ş.Ə. Yəzdi yazır ki, Seydi Əli islam şəhəri ilə tanınsa da, onun vilayətini tarac etdikləri üçün gür-cülerlə ittifaqa girdi və mühasirədə cana gəlməsi və sümülyüna biçaq dırılmış Sultan Tahiri xilas etmək məqsədi Əlincəyə yollandı. Onlar Azərbaycan vilayətinə daxil olub müsəlmanların ərazisini dağıtmaga və təcavüzə əl atmağa başladılar. Sultan Səncar bu vəziyyətdən xəbər tutan kimi qala öündən çəkildi və Tabrizə gedərək hadisəni Miranşaha çatdırıldı. Miranşah oğlu Əbu Bəkri güclü qoşun ilə həmin fitnəni yatrımağa göndərdi. Müttəfiqlər Sultan

Tahiri azad edərək geri döndüyü zaman Əbu Bəkrin qoşunu onları haqladı. Tərəflər arasında vuruşma baş verdi. Miranşahın Şəkinin qarət etməsini unutmayan Seydi Əli intiqam almaq məqsədilə şəx-sən Əbu Bəkrə hücum etdi, lakin döyüş zamanı oxla vurularaq öldürdü. Buna baxmayaraq, Şəki-gürcü qoşunu Əbu Bəkrin orduşunu mağlubiyyətə uğratdı [367, 57; 333, 193].

Nizaməddin Şəmi "Zəfərnâmə" əsərində Əmir Teymurun gürcü kafirlərinə qarşı mübarizəsindən bəhs edərkən Şəki ilə bağlı mühüm məlumat verir. Məclislərdə Əmir Teymurun söhbətlərini dinişəyən Nizaməddin bu məşhur müsəlman hökmədarın kafirlərə qarşı nifritini açıq-askar yazaraq bildirir ki, onun məhv etmək istədiyi kafirlərdən biri də gürcü çarı Baqrat idi. Əmir Teymur Azərbaycan torpaqlarına, o cümlədən Şəkiyə göz dikən "gürcü valisi Baqrat kimi bütlərə sitayıd edənlərin hamisini məhv etməyə" hazır idi. "İndi əyalət və hökmədarlıq Tanrıının fəzil və kəramətiylə biza keçmişdir. Hər halda onları (gürcü kafirlərini – red.) əsasından məhv etmək və islam aləmini onların alçaqlığından qurtarmaq və bu hərəkəti Tanrıının lütfüna nail olmaq üçün bir vəsilə bilmək bizim üçün lazımdır və vacibdir" – söyləyən Əmir Teymur, [271, 8] tezliklə Tiflis hücum edir və vali Baqratı əsir götürür. Məlumatə görə, Cıqatay hökmədarı sərkərdələrindən Cahanşah Bahadura "gürcü əsgərlərinin yağıma edilməsini əmr etdi. Əmirzadə Məhəmməd Dərviş isə Şekidə düşmənlərin dəfi üçün sərdar təyin edib yola saldı..." [271, 8].

Mənbə Baqratın sonrakı hərəkəti barədə aşağıdakı məlumatı verir: Əmir Teymur çox dindar və etiqadlı olduğundan Baqratı yanına çağıraraq müşfiqənə nəsihətlərlə onu islam dininə dəvətlə gözəl vədlərə oldu və ona "bu dinə sadıq olsan müsəlman qardaşlar sırasına girərsən, cizyə vermək, zillət və həqarətdən xilas olarsan, islam izzəti ilə əziz olarsan" – dedi... Baqratın idarəsində olan məmələkatlərlə yanaşı olan yerləri də özünə qaytardı [271, 8].

Nizaməddin Şəminin verdiyi məlumatə görə Əmir Teymur çar Baqratın ona vermiş olduğu sözün üstündə durmadığını, yenidən öz dininə qayıtdığını, Tiflisi və qonşu yerləri müstəqil şəkildə idarə etdiyinə görə "bütün Gürcüstan vilayətlərini əlinə keçirdi... oradan h-

rəkətlə yolda yenə ov etmək surətilə Şəki vilayətinə gəldi. ...vilayəti itaat altına aldılar, itaat etməyənleri yağıma etdilər... Seydi Əhməd (Seydi Əlinin oğlu – red.) mal və mülkündən keçərək qaçmaq yolunu tutdu. Onun vilayətini xaraba və viran etdilər..." [271, 11-12].

Sübəsiz ki, Teymur ordusunun Şəki bölgəsini talan etməsinə səbəb Şəki hakiminin gürçülər birləşərək Teymurilərə qarşı çıxmazı və Əlinçə müdafiəçilərinə yardımına getməsi idi. Həmin hadisə ilə bağlı mənbə yazar: "Bir müddət əvvəl Şəki vilayətinin valisi Seydi Əli Oyrat gürcü qoşunu ilə ittifaq bağlayıb Əlinçə qalasına gəlmüşdi və həyatına nadanlıq gətirmişdi. İndi onun oğlu Seydi Əhməd atasının günahı üzündən Əmir Teymurun intiqamından qorxaraq narahat hala düşmüdü. O, Şirvanşah Şeyx İbrahimə panah apardı. Şeyx İbrahim padşaha layiq bağışlanma üçün onu Əmir Teymurun hüzuruna gətirdi və günahlarının bağışlanması xahiş etdi. O, öztü ilə qıymətli hədiyyələr gətirdi və 6 min at verdi. Əmir Teymur Seydi Əlinin günahından keçərək atasının mənsəbini və yərini ona bağışladı [367, 60; 333, 193].

Seydi Əhmədin Əmir Teymur tərəfindən bağışlanması və Şəki hakimi kimi tanınmasının şahidi olan Nizaməddin Şəmi yazar: "O, (Seydi Əhməd – red.) Əmir Teymurun goldiyini eşidib qorxdı və Şirvan məliki Şeyx İbrahimı vasitəciliyə sövg edib, Əmirin yanına gəlib, itətini ərz etdi və yeri öpmək şərəfinə nail oldu, qüsurların dolayı əzf və mərhəmət dilədi. Əmir Teymur onu əzizləyib təltif etdi, sonra da atasının mənsəb və məqamını özünə qaytardı" ... [271, 12]. Beləliklə, Əmir Teymur tərəfindən Seydi Əhməd Şəki hakimi kimi tanındı.

1399-cu ilin qışında Qarabağda olan Əmir Teymur Şeyx İbrahim və Seydi Əhməd çoxlu xələt bəxs edərək, cürbəcür nəvazışlır göstərdi və öyüdlər verdi. Sonra Əmir Teymur Kür çayı kənarında düşərgə salıb Gürcüstan üzərinə yürüşə hazırlaşarkən Şəki hakimi Seydi Əhməd Şirvanşah Şeyx İbrahimle birləşdə onun hüzuruna gəldi və öz qoşunu ilə bu yürüşdə iştirak etdi. "Şeyx İbrahim Şirvan qoşunu ilə zəfərli orduya qoşuldu. Seydi Əhməd də gəldi" yanan Şərafəddin Əli Yəzdi "hümayun Teymuri ordusunun Şədi" -

yollandığı; islam qoşununun kafirların ölkəsinə çatlığı; gürçülərin başçıları olan Xəmşanın qorxudan ev-eşiyini tərk edərək qaçdığını; qalib ordunun onu izləyərək Ağsu dərəsinə getdiyi" və s. məsələlərlə bağlı ətraflı məlumat verir [367, 61; 333, 193].

Əmir Teymurun ölümündən qədər Seydi Əhməd onun müttəfiqi kimi faaliyyət göstərərək Şəki hakimliyini idarə etdi. 1402-ci ildə Əmir Teymurla Sultan Bəyazid arasında baş verən Ankara döyündən sonra Şirvanşah Şeyx İbrahimilə yanaşı, Şəki hakimi Seydi Əhməd də öz qüvvələri ilə yaxından iştirak etdi.

Qeyd etdiyimiz kimi, 1399-cu ildə Şirvanşah Şeyx İbrahimin məsləhəti və xahişi ilə Əmir Teymur Şəkidi yerli sülalənin həkimiyətini bərpə edəndən sonra Şəki hakimi Seydi Əhməd Şirvanşahlara bilavasita təbe olmasa da, hər halda Şeyx İbrahimin vəfatına qədər Şirvanşahların yaxın müttəfiqi olmuşdu. Bu vəziyyət Şeyx İbrahimdən sonra da XV əsrin axırlarında davam etmişdi [655, 181].

Şəki bölgəsi və Şəki şəhəri təkcə siyasi məsələlərlə əlaqadır deyil, iqtisadi-təsərrüfat cəhətdən də xarici müəlliflərin diqqətini özüna çəlb etmişdir. 13 il Osmanlı, 4 il Əhubəbəkər Teymuri, qalan vaxt isə Şahruخun itaati altında yaşayan, ondan çox ölkədən olan və öz xatirələrini qələmə alan alman müəllifi İohan Siltberger İranda və Azərbaycanda olmuş, Sirvan və Şəkiyə də gəlmişdir. O, əsərinin "İpək becərilən ölkələr, İran və başqa sahliqlar haqqında" başlıqlı hissəsində Antioxiya, Əlinç və Mazandaranın müxtəsər təsvirindən sonra yazar: "Sonra Ağ dənizin sahilində yerləşən və Şəki adlı şəhəri olan yaxşı bir ölkə galır. Bu şəhərdə də ipək yetişdirilir" [721, 41].

Əmir Teymurun ölümündən sonra Azərbaycanda onun varisleri arasında ciddi mübarizənin başlanması teymurilərin hakimiyətini zəiflətdi. Bundan yararlanan Şəki hakimi Seydi Əhməd Teymuri asılılığından çıxaraq öz müstəqilliyini bərpə etdi. O, bu zaman Azərbaycan torpaqlarını teymurilərdən azad etmək uğrunda müprosədə yaxından iştirak etdi.

Şeyx İbrahim birləşdirmə siyasetini hayata keçirmək üçün

Şəki hakimi Seydi Əhməd, Gəncə hakimi Yarəhməd Qaramanlı, Ərdəbil hakimi Bestam Cagırı və Gürcü çarı II Konstantinlə ittifaq bağladı. 1405-ci ildə onların birləşmiş qüvvələri Kür çayı sahilində toplandı. O zaman Teymuri hakimi Ömer Mirzə Şirvanşahı qabaqlamaq məqsədilə hücumu keçdi. Bir həftə davam edən döyüşlər həlliəcili nəticə vermadı [132, 84-85].

Bu zaman Azərbaycan uğrunda siyasi mübarizəyə Qaraqoyunu Qara Yusif qoşuldu. O, 1408-ci ilin aprelində Təbriz yaxınlığında Sərdrud döyüşündə Əbu Bəkrı ağır məglubiyətə uğradaraq Teymurilərin Azərbaycandakı aqallığını son qoysdu. Bu qələbədən sonra Qara Yusif 1409-cu ilin noyabrında Pir Ömrən və İlyas Dögərin rəhbərliyi altında qoşunu Şəki hakimi Seydi Əhmədə qarşı göndərdi [411, 81]. Dövrün qaynağı bu yürüşün səbəbini izah etmədə, ehtimal etmək olar ki, Azərbaycanın cənub torpaqları Qara Yusifin nəzarətinə keçdiyi üçün o, ölkənin şimal torpaqlarını da yaratmış olduğu dövlətin tərkibinə qatmaq niyyətində idi. Lakin Qaraqoyunu sərkərdələri Şəki hakiminin döyləşə yaxşı hazırlamış hərbi qüvvələrinin hücumu cəsarət etmədi və Şirvanın bəzi yerlərini qarət etməklə kifayətlənərək geri qayıtdı [411, 81-82; 268, 56-57].

XVI əsrin böyük Azərbaycan tarixçisi Həsən bəy Rumlu mükəmməl "*Əhsənüt-tavarix*" ("Tarixlərin ən yaxsışı") əsərində Azərbaycan Qaraqoyunu dövləti ilə Şəki hakimliyi arasındaki münasibətlərə dair yiğcam və maraqlı məlumatlar verir. Bu məlumatlar Qaraqoyunlularla Şirvanşahlar arasındaki siyasi əlaqələrlə sıx bağlıdır. Şəki tarixi-coğrafi baxımdan Şirvanın nüfuz dairəsinə daxil olduğundan Şirvanşahlar məlum olduğu kimi, Şəki hakimlərinə və şəkililərə daim himayədarlıq edirdilər. Həsən Rumlu qeyd edir ki, 1409-cu ildə növbəti qaraqoyunu-ağqoyunu münaqişəsi zamanı Qara Yusif Qaraqoyunu Muş yaxınlığında Qara Osman Ağqoyunu üzərində qoləbə çaldıqdan sonra əvvəlcə Mardina, sonra Bayburd, Tərcan və İspira hücumu keçir və həmin torpaqları Ərzincana birləşdirir. Oradan Azərbaycanın Aladağ yayağına galib geri qayıdan Qara Yusif "rahat dayanmayaraq bir dəstə diləvəri (qorxmaz əsgəri – red.) Şəki və Şirvanın qarşısına yollar, lakin əzəmətli əmirlərdən Məlik İzzəddin Şirin xahişiyə onların bu safa-

rini dayandırdı" [402, 78]. F. Sümərin fikrincə, Van hakimi Məlik İzzəddin Şir siyasi vəziyyəti nəzərə alaraq ona mane oldu və Qara Yusiflə Şirvanşah Şeyx İbrahimini barışdırıldı [411, 82; 268, 57]. Bu gərgin dövrdə Şəki hakimi Şirvanşah Şeyx İbrahimilə münasibətlərini daha da möhkəmləndirdi.

1410-cu ildə Azərbaycan Qaraqoyunu dövlətinin yaranması rəsmiləşdirildikdən sonra Qara Yusif Şirvanşahın tam müstəqilliyini aradan qaldırmaq və onu özündən asılı vəziyyətə salmaq üçün bir neçə cəhd etdi. Həmin cəhdələr Şeyx İbrahim tərəfindən etirazla qarşılandı. Cənubi Şirvanşah çətinliklə əldə etdiyi istiqlaliyyəti itirmək istəmirdi və ölkəsini müstəqil surətdə idarə etmək əzmində idi. O, eyni zamanda Qara Yusiflə müharibə olacağını labüb hesab edir və özü də buna hazırlaşır. Şeyx İbrahim həmin məqsədlə Şəki hakimi Seydi Əhməd və gürçü çarı II Konstantinlə dostluq əlaqələrini davam etdirirdi [132, 86].

1412-ci ildə Qara Yusif Şeyx İbrahimin yanına elçi göndərərək tabe olmasını tələb etdi. Müstəqilliyini itirmək istəməyən Şeyx İbrahim Şirvanda böyük ordu toplayaraq, Şəki hakimi Seydi Əhməd və gürçü çarı II Konstantinlə ittifakaqda 12 minlik sülvari ilə Qara Yusifin üzərinə yerdidi. Qara Yusifin qüvvələri Şirvanşahın müttəfiqlərinin birləşmiş qoşunundan xeyli üstün idid. Kür çayının sahilində Qaraqoyunu və Şirvan qoşunları arasında baş verən döyüsdə müttəfiq qoşunlarının son dərəcə mərdliklə döyüşməsinə baxmayaraq, üstünlük Qara Yusifin tərəfində oldu. Şirvanşahın qoşunları məglubiyətə uğrayıb qaçıdı. Tezliklə müttəfiqlərin qoşunu mühasirəyə alınaraq əsir götürüldü. Gürçü çarı II Konstantin və gürçü aznaurları edam edildi. Şirvanşah, qardaşı, yeddi oğlu, Şirvan qazisi və Seydi Əhməd Təbrizə aparıldı [402, 99; 114, 215-216]. Həsən bəy Rumlunun yazdıqına görə Qara Yusifin mərhəməti sayəsində Şeyx İbrahim və Seydi Əhməd öz vətənlərinə döndürlər [402, 100]. Bununla da, Şirvanşah Şeyx İbrahim kimi Şəki hakimi Seydi Əhməd də Qaraqoyunu Qara Yusifin asılılığını qəbul etmiş oldu.

Bu asılılıq 1420-ci ilin yayında Teymuri hökmədarı Sultan Şahrxuxun Azərbaycana yürüşünə kimi davam etdi. Həmin ilin

noyabrunda Sultan Şahrxuxla döyüşə gedən Qara Yusifin ölümündən sonra Şirvanşah I Xəlilullah və Şəki hakimi Seydi Əhməd Qaraqoyunu dövlətinin asılılığından çıxaraq Teymuri hökmədarının himayəsinə girdi. Həsən bəy Rumlu yazar ki, 1420-ci ilin qışını Qarabağda keçirən Sultan Şahrxux yanına Şirvan valisi Əmir Xəlilullah, qardaşı Mənuçehr, Şəki hakimi Seydi Əlinin oğlu Seydi Əhməd, həbəsi Seyid Əhməd Qaramani, Əmir Şeyx Qəbani, Gürcüstan valisi Aleksandrın elçiləri təşrif gətirmişdi [402, 136]. Bu bir daha göstərir ki, Teymuri sultani Şahrxuxun Azərbaycana yürüşləri dövründə Şəki hakimi Seydi Əhməd onun asılılığını qəbul edərək daxili müstəqilliyini qoruyub saxlamışdı. 1421-ci ildə Şəki hakimi Seydi Əhmədin çoxlu hədiyyələrlə Sultan Şahrxuxun dərgahına gəlməsi onun teymurilərlə münasibətinə xeyli möhkəmləndirdi [402, 181]. Teymuri sultani Şahrxuxun Azərbaycanı tərk etməsindən sonra Şəki hakimi Seydi Əhməd Şirvanşah I Xəlilullah arasındaki münasibətlər xeyli gərginləşdi. Mənbənin məlumatına görə: "h. 827-ci ildə (1423-1424) Şirvan padşahi Əmir Xəlilullah Seydi Əhmədin yanına Şəkiyə getmiş qardaşı Əmir İshaqın gürçülərlə birləşib Şirvana hücum etmək niyatına düşdiyünü bildiyi üçün böyük bir ordu ilə Gürcüstana yürüş etdi. Gürçülər və şirvanlılar arasında böyük bir vuruşma oldu. Gürçülər qaçmağa məcbur olaraq six meşəyə pənah apardılar. Şirvanlılar onları təqib edərək meşəyə girdə də mağlub oldular və bu dəfə Əmir Xəlilullah farz etmək məcburiyyətində qaldı... Gürçülər Şirvan diyarını qarət edib ölkələrinə döndürlər. Əmir Xəlilullah Şirvana qayıtmaga məcbur qaldı" [402, 187].

1435-ci ildə Teymuri sultani Şahrxuxun Azərbaycana III yürüşü zamanı Şirvanşah I Xəlilullahla yanaşı, Şəki hakimi Əmir Əli İnaq da onun hüzuruna gedərək ənənəvi münasibətləri qoruyub saxladı. Həsən bəy Rumlu yazar ki, 1435-ci ilin noyabrında Bərreköş qışlaşığında olan Sultan Şahrxuxdan Şirvan valisi Əmir Xəlilullah, Şəki hakimi Əmir Əli İnaq, Muğan valisi Əmir Bəyazid Bəstam icazə alaraq öz ölkələrinə qayıtdılar [402, 222]. Məlumatdan aydın olur ki, artıq bu dövrdə Şəki hakimliyini Əmir Əli İnaq idarə etdi. Yeni Şəki hakimi də öz saləfləri kimi, Teymuri hökmədarı ilə ənənəvi münasibətləri qoruyub saxlamaqdə maraqlı idi.

Lakin bu dövrə Şəki hakimi ilə Şirvanşah arasındaki münasibətlər yenidən gərginləşdi. Buna səbəb Şirvanşah I Xəlilullahın qardaşları Fərruxzad, Əbu İshaq və Haşimin Şəki hakimi Əmir Əli İnaq ilə birlikdə onu Şirvandan çıxarmaq niyyətində olduqları xəbərini alması oldu. I Xəlilullahın xahişi ilə Sultan Şahrux çoxsaylı bir ordunu Şirvanşahın yardımına göndərdi. Xəlilullahın qardaşları *Qarasu qalasına* sığındı. Qala mühəsirəyə almında onlar qardaşlardan birini – Fərruxzadı göndərərək: “*Əmirlər qalaya gəlsinlər ki, sülh bağlayaq*” təklifini bildirdilər. Əmir Əli İnaq 5 min süvarı ilə onlara qoşularaq: “*Şeyx İbrahim yaşadığı zaman ölkəsinə oğlanlarına verdi. Əmir Xəlilullah onları oradan çıxarmışdır. Əgər ölkə qardaşlara geri verilsə, sülh və dostluq olar. Əgər qarşı çıxarlarsa, savaş təkrar ortaya gələcəkdir*” - söylədi [402, 222]. Həsən bəy Rumlu bu hadisə ilə bağlı yazar: “*Teymuri əmirləri baş verən hadisəni Sultan Şahruxa çatdırıldılar və o, Əmir Yadigarşah Arlatı onların yardımına göndərdi. Bu zaman Əmir Əli İnaq əmirlərə gecə basqını təşkil edərək çətin bir döyüşə girdi. Əmir Xəlilullahın mötbəər əmirlərindən Əmir Mənsur öldürüldü. Elə bu vaxt Əmir Yadigarşah Arlat özünü çatdırıldı. Əmir Əli İnaq ilə qardaşı Əmir Xəlilullah meşəyə çəkilmək məcburiyyətində qaldı*” [402, 222-223]. Bu hadisədən sonra Şəki hakiminin Şirvanşahlarla münasibətləri dostluq məcrasında keçmiş və bu vəziyyət XV əsrin sonuna kimi davam etmişdi.

Qaynaqlar bu dövrə Qaraqoyunlu Cahanşahla Şəki hakimi arasındaki münasibətlərin xeyli gərginləşdiyindən xəbər verir. Həsən bəy Rumlu yazar ki, 1440-ci ildə Cahanshah Qaraqoyunlu Azərbaycan'dan Gürçüstana doğru yürüşə çıxıb “*Şəkinin və Tiflisi qaralə məruz goyaraq 30 min əsirlə geri dönmüşdü*” [402, 239].

Şəki əmirliyində Oyrat sülaləsinin hakimiyətini XV əsrin 40-ci illərində *Qarakeş oğlu sülaləsi* əvəz etmişdi. Hacı Seyid Əbdülhəmid “*Şəki xanları və onların nəsilləri*” adlı əsərində bu sülalə ilə bağlı yazar: “*Rəvayətə görə, bu sülalənin banisi Əlican adlı bir şəxs olmuşdur. O, yerli feodalların köməyi ilə Şəki vilayətində hakimiyət başına keçərək burada 13 il (1444-1457) hakimlik etmişdir*” [177, 23; 331, 82]. Bu sülaləyə mənsub Şəki hakimləri

əmir və bəy adını daşımışdır. Dövrün qaynaqlarında XV əsrin II yarısında Şəki əmirliyinin tarixinə aid məlumat olduqca azdır. Şəki hakimləri qərb qonşuları olan Kaxet carları ilə gah müttəfiq, gah da düşmən olmuşdu. Hər iki qonşu bir-birinin torpaqlarına dəfələrlə hücum etmişlər.

1468-ci ildə Teymuri hökmərdarı Əbu Səid Azərbaycana yürüşü zamanı Ağqoyunlu Uzun Həsən qarşı mübarizədə Şirvanşah Fərrux Yasarı və Şəki hakimi *Əbdül Qafar* öz tərəfinə çəkməyə çalışdı. Ağqoyunlu tarixçisi Əbübəkr Tehrani yazar ki, *Sultan Əbu Səid* istədi ki, *Şirvanşah Fərrux Yasarı* öz tərəfinə çəksin və o, cığataylara orzaq, sursat və digər cahətlərdən kömək göstərsin. Buna görə elçi göndərib *Şirvanşahdan* qızını istədi. Həmçinin Şəki hakimi *Əbdül Qafarın* və *Qaramanlı əmirlərinin* yanına qızıl kəmərlər və qıymətli xalçıllar elçi göndərdi və onları müttəfiqliyə çağırıldı. Buna görə də Şəkili *Əbdül Qafar* və *Qaramanlı əmirləri* Uzun Həsənin mahabbətindən məhrum oldular [151, 257; 402, 462; 201, 103]. Bu təkliflərlə əvvəlcə razılışan Şirvanşah və Şəki hakimi cığatay ordusuna taxıl göndərmələrinə baxmayıraq, sonradan Fərrux Yasarı fikrini dəyişib, Uzun Həsən elçi yollayıb onunla ittifaqı girmişdir [402, 463-464; 201, 103]. Həsən bəy Rumlu bu məsələyə öz münasibətini bildirərək yazar ki, əgər Sultan Əbu Səidə Fərrux Yasarı arasında ixtilaf yaranmasaydı, Uzun Həsən qalib gələ biləzdidi [402, 464].

Dövrün qaynaqları bu zaman Şəki hakimi *Əbdül Qafarın* mövqeyi barədə aydın məlumat verməsə də, güman etmək olar ki, o da Şirvanşah Fərrux Yasarı kimi Uzun Həsənlə ittifaqə meyil etmişdi. S. Aşurbəylinin fikrincə, Fərrux Yasarı dövründə Şəki hakimliyi Şirvanşahlar dövlətinin tərkibində olmuşdu [114, 232]. Lakin dövrün qaynaqları S. Aşurbəylinin bu fikrini təsdiq etmirdi. İ.P. Petruşevskinin qənaətinə görə Şəki əmirliyi Şirvanşahlara bila-vasitə tabe olmasa da, hər halda XV əsrin axırlarındanadək onların yaxın müttəfiqləri olmuşdu [331, 79]. Şəki hakiminin teymurilərə bağlı mövqeyini açıq şəkildə bildirməməsi acı nəticələr doğurmışdu. Həsən bəy Rumlunun yazdırmasına görə, 1469-cu ildə maşhur Ağqoyunlu əmiri *Sufi Xəlil Mosullunun* oğlu *Cəmşid bəy Ağqoyunlu*

ŞƏKİ

ÖN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

hökmdarı Həsən padşahın fərmanıyla Şəki ölkəsini qarət edib, ora-
da öz istila bayrağı qaldırdı [402, 492]. Analoji faktı tarixçi
Əbübakır Tehraninin əsərində də rast gəlirik: "Uzun Həsənin gön-
dərdiyi qosun dəstələri yeddi min stvari ilə bütün Şəkini əla keçir-
di" [151, 289].

Əlbəttə, Şəki uğrunda mübarizənin təkcə siyasi deyil, həm də
iqtisadi səbəbləri vardı. Məlum olduğu kimi, Şəki özünün xam və
toxunulmuş ipək məməlatları ilə də beynəlxalq aləmdə məşhur idi.
Y.M.Mahmudov yazır: "XV əsrə Azərbaycanın xarici ticarət ala-
qələrinin genişlənməsi, xüsusən Azərbaycan ərazisindən keçən bey-
nəlxalq karvan yollarının daha da canlanması Azərbaycan şəhərlə-
rinin... iqtisadi həyatına müsbət təsir göstərdi. ..Ön Asiya ticarət
mərkəzləri vəsitsələr İtaliyanın gətirilən mahud və şüşə məməlatı
Şəki, Şirvan, Gürcüstan, Gilan və Yəzdi xam və toxunulmuş ipə-
yi... məhz Təbriz bazarlarında satılırdı" [225, 57]. Bu, bir daha təs-
diq edir ki, Uzun Həsənin həyatı keçirdiyi iqtisadi islahatlar, qəbul
etdiyi "Qanunnamə" Azərbaycanın əksər şəhərlərində olduğu kimi
Şəki şəhərində də iqtisadi tərəqqiyə yol açmış, bölgədə ipəkçiliyin
inkişafına müsbət təsir göstərməsidir.

XV əsrin son rübündə Şəki əmirliyi Azərbaycan Ağqoyunu
dövlətinin asılılığında qalmışdı. Albani katolikosu Arakelin 1497-ci
ildə yazdığı dua kitabının sonuna əlavə etdiyi xatiratda Şəki hakimi
Şah Hüseynlə Şirvanşah Fərrux Yasarınam məmələtlərə görə
arası pozulduğu qeyd edilir [8, 1-2]. İ.P.Petruşevskinin fikrincə,
Baysunqura görə Şirvanşahla Ağqoyunu Rüstəmin arasının
pozulmasından istifadə edən Şəki hökmdarı Şah Hüseyn Şirvan-
şaha zərbo endirmək istəmişdi. Şah Hüseyn Təbrizə gələrək, Rüstəm
padşahdan Şəki vilayətində hakimlik etmək hüququnu aldı.
Rüstəm, eyni zamanda Şah Hüseynə hərbi cəhətdən kömək
edəcəyini də vəd etdi. Bundan əlavə, Şah Hüseyn Fərrux Yasarınam
oğlu Şeyxşahı atasına qarşı mübariza aparmaga təşviq edərək,
Şirvanda daxili qarşılıqlı salmağa da müvəffəq oldu. Şeyxşah
atasına qarşı üşyan edib, Şəki hakiminin hərbi qüvvələri ilə
birləşdi. Bu iki müttəfiq Şirvanşahın hakimiyəti altında olan
Qəbələ mahalını 8 gün qarət və talan edirlər. Fərrux Yasar o biri

ŞƏKİ

ÖN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

oğlanları ilə bərabər böyük bir qoşunla Qəbələ hakimi Fətə bəyin
köməyinə gəldi. Şəki hakimi ilə Şeyxşahın köməyinə isə Ağqo-
yunlu İbrahim 15 minlik qoşunla galib Kürün sahilində dayandı.
Lakin Şirvanşah İbrahim ilə dənişə girişib, onu sülhə razı etdiğindən
sonra Şeyxşahla Şah Hüseynin qoşunlarını mağlub etdi. Bu hadisə-
dən sonra Şeyxşah atası ilə barişdi. Şah Hüseyn yenidən Təbrizə
gəldi və Rüstəm padşahın ayaqlarına düşərək kömək istədi. Bu dəfə
Ağqoyunu hökmdarı onu əvvəlki kimi qəbul etmadı və bir müddət
sonra Urmiya gölündə boğdurdu [331, 79-80; 114, 232].

Şəki əmirliyinin XV əsr tarixi barədə dövrün qaynaqlarındaki
məlumatlar elə də geniş deyil. Bu dövrdə *Şəki vilayəti* xarici ba-
zarlara gözəl ipək göndərən və inkişaf etmiş bir kənd təsərrüfatı
ölkəsi kimi söhrət tapmışdı [721, 41; 331, 82]. XV əsr qaynaq-
larının təsdiq etdiyi kimi Şəki hakimliyi XIV əsrin sonu-XV əsrə
öz daxili müstəqilliyini qoruyub saxlamaq uğrunda daima mübarizə
aparmışdı. Vilayəti idarə edən hakimlər nominal müstəqilliklərini
qoruyub saxlamaqla yanaşı, ayrı-ayrı vaxtlarda Şirvanşahlar, Qara-
qoyunu və Ağqoyunu dövlətlərinin nüfuz dairəsində qalmışdı.
Bununla yanaşı, Şəki hakimliyi, həmçinin uzun müddət qonşu gür-
cük hakimlərinin aramsız, qarətçi hückümərini dəf edərək öz tarixi
əmənələrini qoruyub saxlaya bilmişdi.

İsgəndər bəy Münsi "Dünyanı bəzəyən Abbasın tarixi" əsə-
rində yazır: "Cənnətməkan şah (yəni Şah Tahmasib – red.) tərə-
findən fəth olunmuş məmləkətlərdən biri də iki tərəfdən Şirvana,
bir tərəfdən Gürcüstan, başqa tərəfdən Dağıstan və Əlbürz da-
ğına birləşən Şəki vilayətidir. Dədə-babadan oranın hakimi olan
Həsən bəy şirvansahlığı nəslindəndir" [195, 162].

Məlum olduğu kimi, Şəki kimi hərbi cəhətdən o qədər də
güclü olmayan bir vilayətin bütün hakimləri xaricdən gələn həmlə-
lərdən həmişə əziyyət çəkməş, onlar gah Şirvanşahlardan, gah da
bu və ya digər Azərbaycan dövlətlərinin himayəsinə bel bağla-
mışlar. XIV-XV əsirin əvvəllərində Şəkinin on çox güvəndiyi döv-
lət Şirvanşahlar olmuşdu. İsgəndər bəy Türkmanın əsərində xatir-
latdığımız *Həsən bəy* Şirvanşahlar nəslindən olduğu üçün Şirvan-
şahın Şəkiyə himayədarlıq etməsində təccübülü heç nə yoxdur.

Buna görə də Şirvanşahlar və Şəki daim bir-birilə ittifaqda olmuş, onların hökmardarları həmişa biri digərinin mənafeyini müdafiə etmişlər. [bax: bölmənin sonu, şəkil 4].

Şəki əmirliyinin tarixinin son mərhələsini öyrənmək baxımdan Səfəvi mənbələri böyük əhəmiyyət kəsb edirlər. Bu mənbələrin məlumatına görə hələ 1488-ci ildə I Şah İsmayılin atası Şeyx Heydər öz qızılbaş qoşunu ilə Dərbəndə yürüş edərkən Şəkidən keçib getmişdi [222, 433; 147, 44]. Səfəvi müəllifləri 1500-cü ilin paçızında İsmayılin Şirvan üzərinə yürüş edərkən *Qoyun-öltümü* adlı yerdən Kür çayını keçdikdən sonra Şəki hakiminin qüvvələrini məglub etdiyini qeyd edirlər [147, 112; 752, 43; 723, 87]. Dövrün anonim bir mənbəyi qeyd edir ki, İsmayılin qoşunu Kür çayını keçdikdən sonra Şirvanşah Fərrux Yasarıñ sahildə yerləşirdi. 3 minlik qüvvəni darmadağın etmişdi [6, 52, 53; 5, 56-57]. Görünür, Şirvanşahın müttəfiqi olan Şəki hakimi özünün 3 minlik qoşununu Fərrux Yasarıñ xahişi ilə Kürün sol sahilində yerləşdirərək qızılbaşların yolunu kəsməyə cəhd göstərmiş, amma buna nail ola bilməmişdi. Bu hadisə I Şah İsmayılin Təbrizdə şah elan olunmasından təxminən bir il önce baş vermişdir.

XVI əsrin əvvəllərində mərkəzləşdirilmiş Azərbaycan Səfəvi dövlətinin yaranması ilə bölgədə siyasi vəziyyət dəyişdi. Şəki hakimləri öz daxili müstəqilliyini saxlasa da, Səfəvi hökmərləri I Şah İsmayıla (1501-1524) itaat göstərmişdi. Onun hakimiyəti dövründə Səfəvilərlə Şəki hakimliyi arasında münaqışə baş vermiş, yaxşı münasibələr mövcud olmuşdur. Məhz həmin dövrdə Şəki əmirliyi Səfəvilərin ali hakimiyətini qəbul etmişdir. Tarixçi Budaq Müniş Qəzvini yazar ki, 1519-cu ildə Şah İsmayıllı Təbrizdəki qış manzılından olarkən onun yanına qonşu hakimlərin bütün bürdəsi gəlməşdi. Şeyxşah Şirvani, Müzəffər Sultan Rəşti, Xan Əhməd Gilani, Mirəbdüllərim Mazandarani, Ağa Məhəmməd Mazandarani, Məlik Kavus Rüstəmdarı, Malik Bəhmən Rüstəm Abbasi, Levan bəy Gürcü, Həsən bəy Şəki və Kvarkvare Gürcü bir xalçanın üstündə aylamışdırlar [142, 137; 154, 60].

Azərbaycanın şimal-qərbində Gürcüstanla qonşuluqda yerləşən Şəki əmirliyi I Şah İsmayılin asılılığını qəbul etməsinə baxma-

yaraq, aramsız olaraq gürcü hakimlərinin hücumuna məruz qalırdı. Mənbə yazar: "...Şirvan və Şəki vilayəti Gürcüstan'a daha yaxın olduğundan gürcü kəfirləri tez-tez həmin mülklərin sərhədlərinə qoşun çəkərək, müsəlmanlara hücum edirdilər. Oranın hakimləri bacardıqları kimi müdafiə qalxır və hər iki tərəf arasında toqquşma və vuruşma baş verirdi" [195, 191]. XVI əsrin əvvəllərində Şəki hakimi Azərbaycan Səfəvi dövlətinin himayəsinə daxil olduğu üçün I Şah İsmayıllı tərəfindən himayə və müdafiə edilmiş, qızılbaş qoşunu düşəməni dəf etmək məqsədilə bölgəyə göndərilmişdi.

1521-ci ildə Kaxet vilayətinin çarı Levan Şəkiyə növbəti dəfa hücum etdi. Vəziyyətin gərginliyini görən Şəki hakimi *Həsən bəy* kömək üçün Naxçıvanda qışlayan I Şah İsmayılla müraciat etdi. Onun göndərdiyi qızılbaş orduyu Div Sultan Rumlunun başçılığı altında Qanıq və Qabırı çaylarını keçərək Zəyəm və Qerəm qalalarına hücum etdi. Levan xan günahını etiraf edərək Div Sultanın hüzuruna gəldi. Gürcüstanın digər hökmərləri – Kvarkvare, Davud bəy və Mənuçəhr də bu cür hərəkət etdilər [195, 162; 154, 60]. Beləliklə, qızılbaş ordusunun köməyi ilə Şəki bu dəfəki gürcü təcavüzündən xilas ola bildi.

Lakin gürcü hakimlərinin Şəki bölgəsinə hücumları bununa bitmedi. 1524-cü il yazın əvvəllərində I Şah İsmayıllı Naxçıvandan Şirvana hərəkət etdi. Şah Kür çayına çatanda Şirvanşah II Şeyxşahın vəfatı haqqında xəbər alındı. Şirvan taxtına onun oğlu, İsmayıllı kürəkəni Xəlilullah çıxdı. Sonra şah Şəki tərəfə döndü və burada *Həsən bəy* və yerli əyanlar onu təntənə ilə qarşıladılar. İsmayıllı Şəki ilə Gürcüstan arasındaki ərazilədə Şəki əyanları ilə birgə ov ovladı [bax: 154, 61]. Mənbədə bunuluna bağlı ətraflı məlumat verilir: "Şah İsmayıllı Şirvana getməkdan vax keçib, hərəkət istiqamətini Şəki sahəsinə döndərdi. Şəki valisi Həsən bəy onu qarşılıqla çıxbı, şaha təzim etmək şərəfinə nail oldu və zəmanə hökmərəna bol peşkəşlər təqdim etdi. Əlahəzər şah ov etmək sevdasına və dağlara tamasa etmək havasına malik olduğu üçün hökmər verdi ki, qazilər və Şəki əyanları Gürcüstanla Şəki arasında yerləşən və Şahdağı adı ilə məşhur olan yerdəki ciyurları və digər vahşi ov heyvanlarını qovub bir yerə toplasınlar. ... hökmər coxlu ciyür və saysız-hesabsız vəhşi

heyvanları Şahdağında ovlayıb, Ərdəbilə tərəf geri qayıtdı” [147, 606-607].

Şəkidən Ərdəbilə qayıdarkən I Şah İsmayıla xəbər verdilər ki, Kaxet hökmətləri Levan xan böyük bir qoşunla yenə Şəkiyə hücum etmişdir. Şəki qoşunu sayca çox olan gürcü ordusuna qarşı qəhrəmanlıqla döyüşməsinə baxmayaraq, məglubiyətə uğramış və Həsən bay bu döyüşdə şəhid olmuşdur. Bu hadisədən dərhal sonra Levan Kaxeta qayıtmışdır. I Şah İsmayıllı Həsən bəyin qisasını almaq üçün Kaxeta yürüş etmək və dikbaş gürcü çarını cəzalandırmaq qərarına gəldi. Lakin 1524-cü il mayın 23-də onun vəfat etməsi buna imkan vermedi [147, 607; 195, 162; 154, 61].

Şəki hakimi Həsən bəyin öldürüləməsi ilə bağlı Hacı Əbdülhəmid Əfəndinin verdiyi məlumat xüsusi maraq doğurur. O, yazar: “Tiflis valisi Əlvənd xan (Kaxet hakimi Levan – red.) ilə Həsən Sultanın aralarında ədalət peydə olub, neçə illər Əlvənd xan qoşun gətirib Həsən Sultan ilə cəngə galib, Şah İsmayıllı Həsən Sultanı kömək edib, Əlvənd xan Həsən Sultanı qalib gələ bilməyib geri qayıtdı. Əlvənd xan külli qoşun götürüb Həsən Sultan üzərinə cəngə galan vaxtda Həsən Sultan da Şəki vilayətinin qoşunlarını cəm edib Əlvənd xanın qarşısına gedib. Car vilayətində Padar kəndinin qarşısında döyiş baş verib, Həsən Sultan öldürüilib, qoşunları da məglub olubdur. Əlvənd xan da müraciət edib Tiflisə gedibdir. Həsən Sultanın naşını gətirib Daşız ərazisinin Movsum adlı yerində dəfn edibdirlər” [155, 419-420].

Həsən bəyin ölümündən sonra onun yerinə oğlu *Dərvish Məhəmməd* xan Şəki hakimi oldu. Eyni zamanda I Şah İsmayıllı oğlu I Şah Təhmasib (1524-1576) əvəz etdi. Onların zamanında Şəki hakimliyi ilə Səfəvilər arasındaki münasibətlər getdikcə gərginləşməyə başladı. 1538-ci ildə I Şah Təhmasib qızılbaş qoşunlarını Şirvanı zəbt etmək üçün göndərəndə, Dərvish Məhəmməd xan Şəki qoşunları ilə Buğurd qalasında mühasirədə olan Şirvanşah Şahruxun köməyinə gəldi və qızılbaşlara qarşı gecə həm-ləsi təşkil etdi [154, 86]. Buğurd qalası həqiqətən çox möhtəşəm bir istinadgah olub heç kəs tərəfindən fəth edilməmişdi [bax: 238, 78]. İsgəndər bəy Münçi yazar ki, *Dərvish Məhəmməd* xan öz adamların-

dan bir çoxunu ölümdə verərək, heç bir iş görə bilməyib geri döndü [194, 184-185].

Bələliklə, şirvanlılar Dərvish Məhəmməd xanın köməyindən faydalana bilməyərək məyus oldular, qalan müdafiə etməkdən aciz qalaraq xəbər göndərdilər ki, əgər ali rütbəli şah təşrif gətirərsə, qalanı şah həzərətlərinə təslim edir. I Şah Təhmasib Mərənddən Şirvana gələrək Buğurd qalasını təslim aldı. Şirvanın idarəsi Əlqas Mirzəyə verildi [194, 185]. Əlqas Mirzənin Şirvanda hökmranlıq etdiyi dövrə Şəki vilayəti Səfəvilərin tabeliyində olmamış və Dərvish Məhəmməd xan tərəfindən müstəqil şəkildə idarə edilmişdir [255, 16].

T.M.Musavi Həsən bay Rumlunun verdiyi məlumatla əsaslanaraq yazar ki, Şahruxun məglubiyətindən sonra Əlqas Mirza şəkililərlə Səfəvilər arasındakı münasibəti dinc yolla qaydaya salmağa çalışmışdır. O, hətta 1540-ci ildə Dərvish Məhəmməd xanı özü ilə Təbrizə aparmış və Şəhənd yaylığında I Təhmasiblə görüşdürülmüşdür [255, 16]. 1538-ci ildə hakimiyyyətdən məhrum edilmiş Şirvanşahların simasında müttəfiqlərini itirmiş Şəki hakimi müstəqilliyini saxlamaq ümidi ilə I Şah Təhmasiblə yaxınlaşmaq üçün yollar axtarmağa başladı. Dərvish Məhəmməd xan, hətta Şirvanşahlar dövlətinin süqtundan bir il sonra Səfəvilərə yaxın qohum oldu və Şah Təhmasibin bacısı, mərhum şirvanşah II Xəlilullahın dul qadını Pərixan xanımla evləndi. Lakin bu şahzadə xanının vəfatından sonra (təxminən 1547-ci il) çox təsəffüf ki, Şəki hakimi ilə Səfəvi şahının münasibətləri yenidən korlandı [154, 86].

Şirvanın Azərbaycan Səfavi dövlətinin tərkibinə qatılma-sından sonra Şəkidə həyat gərgin keçməkdə idi. Hakimiyyyətin həlləlik Şirvanşahlar nəslindən olan Dərvish Məhəmməd xanın əlində qalmasına baxmayaraq, Səfəvilər özlerinin bütün Azərbaycan torpaqlarını birləşdirmək, Cənubi Qafqazda daha da möhkəmlənmək niyyətindən əl çəkməmişdilər və münasib fürsət gözləyirdilər. On-lar, əlbəttə, gec-tez Şəki üzərinə hücuma keçəcəklər, amma görünür ki, bunun üçün hələ formalı bəhəna axtarırdılar.

1546-ci ildə Şirvanın qızılbaş hakimi Əlqas Mirzə qardaşı I Şah Təhmasibə qarşı үşyan qaldıraraq “əvvəlcə xülbəni öz adına

oxutdurdu, öz adına pul kəsdirdi, sonra isə Səfəvi dövlətindən ayrılaraq Təhmasib qarşı hərbi əməliyyata başladı" [238, 80]. Şirvan ölkəsinin yenidən müstəqilləşcəyini güman edən Şəki hakimi Dərviş Məhəmməd xan öz qardaşı Şahnezəri hərbi kömək məqsədilə Əlqas Mirzənin yanına göndərdi. Lakin qızılbaş ordusunun hücumu qarşısında dayana bilməyərək qaçan Əlqas Mirzə Dərbənddən keçib cənubi Dağıstanaya (Çerkəz diyarına) gələn vaxt onunla çərkəslər arasında döyuş baş verdi, Şahnezər nizə ilə vurulub atdan salındı və həlak oldu [154, 80].

Şəki hakimi Dərviş Məhəmmədin Şirvan valisi Əlqas Mirzənin Səfəvilərdən ayrılmak cəhdini müdafiə etməsi və qardaşı Şahnezəri qoşunla ona köməyə göndərməsi onun I Şah Təhmasiblə münasibətini daha da kəskinləşdirdi. Buna görə də, 1548-ci ildə Sultan Süleyman Azərbaycandan geri çəkilən kimi I Şah Təhmasib Kiş qalasına sığınmış Dərviş Məhəmməd xanı cəzalandırmaq üçün Qarabağdan Sevindik bəy Əfşarı 2500 qorçu ilə Şəkiyə göndərdi. Qızılbaşlar Şəkinin viran qoyub qonımət əla keçirdikdən sonra geri döndülər [154, 86]. T.M.Müsəvi yazar ki, *I Şah Təhmasibin 1550-ci il sentyabr tarixli fərmanında Dərviş Məhəmməd xanın Şəki hakimi adlandırılmasından göstər ki, 1548-ci il yürüşündən sonra o, Səfəvilərin vassallığı qəbul etmişdir. Bu vassallıq formal xarakter dasılmışdır* [255, 16]. Görünür, Əlqas Mirzə macərası başa çatdıqdan sonra 1549-cu ildə Abdulla xan Ustaclının Şirvana bayırlayı təyiin ediləsi ilə əlaqədər Dərviş Məhəmməd xan da Şəki ölkəsinin Səfəvilərə tabe olduğunu bildirmişdir. I Şah Təhmasibin 1550-ci il sentyabr fərmanı ilə Şəki ölkəsinə sədr təyiin edilməsi hadisəsi də ehtimal ki, möhz bununla bağlı olmuşdur [255, 19-20] [bax: bölmənin sonu, sənəd 1].

Buna baxmayaraq, Dərviş Məhəmməd xan itaətsizlik göstərməkdə davam etdi. Onun adına "cəlbədici və rəğbəti şah hökmü" göndərilərək, xidmətə və itaətə dəvət olundu. Lakin "o, öz baxtsizliyi üzündən əbədi səadət səbəbi olan bu dövlətdən üz çevirib, qalaların möhkəmləyiñə güvənərək, öz üzərinə müxaliflik qalxanı çəkdi". Şəki feodallarının bəzisi Kiş qalasını möhkəmləndirirənər siyində, Dərviş Məhəmməd özü isə "Gələsən-görəsən" qalasına ge-

dərək qalanın müdafiəsinə hazırlaşdı. "Ora elə bir qala idi ki, son dərəcə yüksək və möhkəm olduğundan heç bir calal sahibi oranı əla keçirə bilməmişdi" [bax: 194, 189].

Buna görə də I Şah Təhmasib Şəki hakimliyinin müstəqilliyinə son qoymaq qorarına gəldi. 1551-ci ildə qızılbaş qoşunu Ərəs-də dayandı. Burada onlara Səfəvilərin vassali olan Kaxet çarı Levan qoşuldu. Dərviş Məhəmməd xan nəinki onları qarşılamağa çıxmadi, hətta qızılbaşların şahın yanına gəlmək tələbinə də radd cavabı verdi. Bu, qızılbaşların Şəkiyə hücumuna başlaması üçün bəhanə oldu. Şəkililər özlərinin güclü qalaları olan Kiş və xüsusi də Şəki xanının əyanlarla birlikdə sığınmış olduğu alınmaz "Gələsən-görəsən" qalasına arxayın idilər. Şəkililərin bir hissəsi Sığnaxda - dağ yamacındakı sığınacaqdə möhkəmlənmişdi. Qızılbaşlar şəkililərin hor üç müqavimət makanına eyni vaxtda hücumə basıldılar. Qorçubaşı Sevindik bəy, Bədr xan və Şahqulu Sultan Ustachi Kiş qalasının üzərinə göndərildi. "Gələsən-görəsən" qalasını əla keçirmək Abdulla xan Ustachiya və Kaxet çarı Levana təşşirildi. Şahqulu xəlifa Möhrdar qızılbaş dəstəsi ilə Sığnaxdakı şəkililər üzərinə hərəkət etdi [194, 189; 154, 87]. Şəkililər qızılbaşların üstünlüyünə baxmayıaraq, onların bütün hücumlarını dəf edərək inadlı müqavimət göstəridilər. 20 gün davam edən hücumundan sonra Kişin qala divarları və bürcləri dağıldı. Qalanın raisı Mahmud bəy müqaviməti davam etdirməyi faydasız hesab edərək qapı açarlarını şaha təqdim etdi və təslim oldu. Kişin süqtundan xəber tutan Sığnax müdafiəçiləri də tədricən mübarizəni dayandırdılar. Çıxılmaz vəziyyətə düşdüyüñü görən Dərviş Məhəmməd xan gecə "Gələsən-görəsən" qalasından çıxdı va özünün 400 nəfərlik dəstəsi ilə qalanı mühasirəyə almış qızılbaşların xəttini yarib keçməyə cəhd göstərdi. Lakin qızılbaşlar onları yaxaladılar və qılıncdan keçirdilər. Dərviş Məhəmməd xan Çərəndab sultan Şamlınnı Koss Pirgulu adlı müləzimini ilə albəyaxa döyüşdə öldürdü [194, 189-190; 154, 87].

Şəki əmərliyi ləğv edildi və onun ərazisi Azərbaycan Səfəvi dövlətinin tərkibinə qatıldı. Dərviş Məhəmməd xanın oğlu Bağı bəy atasının ölümündən sonra aman istəmək niyəti ilə I Şah Təhmasibin hüzuruna gəlsə də, şah Şəkidi hakimlik etmək səlahiyyətini ona vermedi [177, 24]. Bundan sonra Şəki ayrı-ayrı qızılbaş

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

əmirləri tərəfindən idarə olundu və *Toygün bəy Qacar* Şəkinin ilk qızılbaş hakimi təyin olundu [bax: 154, 87].

I Şah Təhmasib Şirvan və Şəki vilayətinin Gürcüstanla həm-sərhəd olduğuna və "gürçü kafırlarının tez-tez bu yerlərə basqın etdiklərinə görə" Gürcüstana hərbi yürüşlər edərək Azərbaycanın şimal-qərb sərhədlərini gürçü basqınlardan qorudu. Onun dövründə Kaxet hakimi Levan itaat göstərməyə vadar edildi və onun Şəki vilayətine hücumları dayandırıldı [bax: 195, 191].

Toygün bəy Qacarın Şəkinin neçə il idarə etməsi barədə dəqiqlik məlumat yoxdur, lakin tarixçi Şərəf xan Bidlisinin məlumatına görə deyə bilər ki, 1559-1560-ci illərdə Şəkinin islam dinini qəbul etmiş Zəyəm hakimi, İsa xan ləqəbinə layiq görülən Levan Gürçü oğlu idarə etmişdi [526, 205].

XVI əsrin 60-ci illərinin sonunda Şəki vilayətini I Təhmasibin qayımı *Şamxal sultan Çərkəz* idarə etmişdi. Hətta o, Simayunun üşyannı yatrımaq üçün qacar əmirləri ilə birlilikdə Gürcüstana - qızılbaş əmiri Davud xanın köməyinə gəndərilmədi. 1568-ci ilin yayından 1569-cu ilin yayına kimi aparılan mübarizədə Simayunun tərəfindən adamlardan bəzisi öldürülüdü, bəzisi isə əla keçirildi. Şamxal sultanın qulamlarından Cəmşid adlı birisi Simayunu öldürürə nizə zərbəsi ilə yaralayaraq əla keçirdi. Qəzvinə gətirilən Simayun islam dinini qəbul etmədiyi üçün Qəhəqəhə qalasında zindana salındı [bax: 195, 202-203]. Bu yürüşdən sonra Şamxal sultan Çərkəz yənə Şəkiyə qayıdaraq öz vazifəsini icra etdi. I Şah Tahmasibin ölümündən sonra o, Heydər Mirzəni öldürmək yolu ilə II Şah İsmayılin hakimiyyət başına keçməsinə yardım göstərdi. II Şah İsmayılin vəfat etdiyi dövrdə isə Şamxal sultan Çərkəz öz ordusunu ilə Qəzvin şəhərində olmuş və hakimiyyəti müvəqqəti idarə edən Pərixan xanımla əməkdaşlıq etmişdir [255, 17]. 1578-ci ilin fevralında Məhəmməd Xudabəndinin şah seçilməsinə kimi o, Şəki vilayətinin hakimi vazifəsini tutmuşdu [bax: 195, 451]. Lakin 1578-ci il fevralın 12-də şahın göstərişi ilə Şamxal sultan Əmirəslan xan tərəfindən Qəzvin şəhəri yaxınılığındakı Şətent adlı yerdə qətlə yetirildi. Onun yerinə İsa xan yenidən Şəki hakimi təyin olundu.

İsa xan Gürcünün yenidən Şəkidə hakim olması barədə İşgandar bəy Münçi yazar ki, II Şah İsmayılin vəfatından sonra hak-

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

miyyətə gətirilən Şah Məhəmməd Xudabəndə Şəki hakimi Şamxal sultanın və bacısı Pərişan xanının qətlina fərman verir və dövlət aparatında yeni vəzifə bölgüsü appari. Həmin bölgü əsasında Şəki vilayətinin idarəsi yenidən İsa xan Gürcüyə verilir [bax: 195, 455-456].

1578-ci ilin yayında Osmanlı sultani III Murad Amasya sülhünün şartlarını pozaraq Azərbaycan Səfəvi dövlətinə qarşı mühabibəyə başladı. Mustafa Lələ paşanın rəhbərliyi altında yüz minlik Osmanlı orduyu Cıldır döyüşündə Səfəvi ordusunu məglub edərək avqustun 24-də Tiflisi, sonra isə həm da Qorini əla keçirdi. Zəgəm və Geram hakimi di Osmanlırlara tabe oldu. Gürcüstən Osmanlı ordusu tərəfindən işğal edildikdən sonra Şəki hakimi İsa xan öz mülküntü tərk edərək Səfəvilərin sarayına getdi [154, 147]. Sentyabrın 10-da Osmanlı ordusu Qanix döyüşündə Səfəvi ordusunu məglub etdi. Osmanlı ordusu Şəkinin gürçü Aleksandrın onlara yardımını ilə əla keçirə bildi. Şəki Osmanlı ordusu tərəfindən tutulduğundan sonra Aleksandrın oğlu İraklı (Erekli Mirzə) ilk sancaqbayı təyin olundu [bax: 195, 473; 404, 299]. Lakin onun sancaq bəyləyi uzun müddət davam etmədi. Sentyabrın sonlarında Mustafa Lələ paşa Ərəşdə olan zaman Şəki ölkəsinin sabiq hakiminin (Şamxal sultan Çərkəz - red.) *Mirzə Ömrə* adlı oğlu bir neçə yüz nəfər dəstəsi ilə onun hüzuruna gələrək müəyyən dilikdə bulununca *Şəki sancaqlığı* ona həvalə olundu [404, 299].

Şirvan tutulduğundan sonra Mustafa paşa Şamaxıda Osmanlı sərkərdələrinin şurasını çağırıldı. Burada ölkədə sultan hakimiyyətini möhkəmləndirmək üçün tədbirlər mütəkərə olundu. Şirvanda Osmanlı hərbi-inzibati idarə sistemi tətbiq edildi. Şirvan sancaqlıqlardan ibarət olan iki vilayət - Şamaxı və Dərbənd bəylərbəyiliklərinə bölündü. Bu zaman Şəki sancağı Şamaxı bəylərbəyiliyinə daxil oldu [154, 150]. Şirvan sərdarı təyin olunan Osman paşa Şirvansahlar dövründə keçmiş Şəki hakimlərinin nəslindən olan Mirzə Öməri Şəki sancaqbayı kimi saxladı [404, 303]. 1584-cü il mayın 5-də Osmanlı sultanının Şəki və Dərbənd üzərindən Bakıya və Özbək xanına göndərdiyi məktubu çatdırıraq iki qapıcı ilə bağlı verilmiş hökmədə Şirvan sancaqbayılarının adı öz əksini tapmışdır. Bu hökmədən bəlli olur ki, həmin vaxt Şəki sancaqbayı *Şahmir xan* olmuşdur [404, 304].

XVI əsrin II yarısından etibarən Şəkinin müstəqilliyi lağış edilsə də, Şəkinin ayrıca bir mahal kimi Səfəvi şahları tərəfindən təyin edilən hakimlər idarə edirdi. Bu vəziyyət 1578-ci ildə Osmanlı ordusunun Azərbaycana hücumuna qədər davam etdi. İsgəndər bəy Münçi yazır ki, 1606-ci ildə Azərbaycanın əksər ərazilisi Osmanlı işgalindən azad edildikdən sonra Şirvanın tezliklə idarə olunması şah tərəfindən Kustəndil (Konstantin – red.) xan Gürcüyə havalə olundu. O zaman Şəki hakimi olan *Şahmir xan* da onun tabeliyinə verildi və onlara tezliklə Şirvanın osmanlı ordusundan təmizlənməsi tapşırıldı. Lakin Konstantinin atası Aleksandr və qardaşı Gorgin (Georgi – red.) Mirzə şahın bu təyinatını sükulla qarşıladılar. Aleksandr oğlunun Şirvana getməsini istəmədiyi üçün onu langitmaya çalışırı. Konstantin xan atasını və qardaşını qətlə yetirdikdən sonra Şirvana hərəkət etdi. Şəki hakimi *Şahmir xan* öz dəstəsi ilə ona birləşdi. Qəbələ qalası mühasirəyə alındı. Məhəmməd Əmin paşa məglub edildi və qala ələ keçirildi [196, 1230]. İsgəndər bəy Münşinin verdiyi məlumatdan aydın olur ki, 1606-ci ildə I Şah Abbasın Azərbaycanın Gəncə-Qarabağ bölgəsini Osmanlı işgalindən azad etməsini görən Şəki hakimi *Şahmir xan* Osmanlılardan üz döndərək Şirvan hakimi təyin edilən Konstantin xanın tərəfinə keçdi. Şirvani osmanlılardan azad etməyə yollanan qızılıbəş ordusunun tərkibində Şəmsi xan Qazaqlar, Əli xan Müvafiq Şamlı, Məhəmməd xan Mosullunun oğlu Bəktəş sultan Mosullu Türkman, Tizrov sultan Mütəqəddəm, Əxi sultan Çakərlu, Əli xan Şəmsəddinlu, Əli sultan Ərəslidən başqa Şəki əyalətinin hakimi *Şahmir xan* da vardi [bax: 196, 1230].

Dövrün qaynağının məlumatları bir daha göstərir ki, XVII əsrin əvvəllərində Şirvanın Osmanlı işgalindən azad edilməsində Şəki hakimi *Şahmir xan* yaxından iştirak etmişdi.

Şahmir xandan sonra Şəki hakiminin kim olması barədə dövrün mənbəyindən dəqiq məlumat əldə etməkdə çətinlik çəksək də, İsgəndər bəy Münşinin verdiyi məlumatda görə I Şah Abbasın hakimiyətinin sonlarına yaxın (1627) Şəkidi *Cayırlı tayfasına* mənsub *Məhəmməd Sultan* hakim olmuşdu [196, 1990].

Şah Səfiinin 1633-cü il oktyabr tarixli fərmanından bəlli olur ki, həmin dövrə Şəki vilayətini **Aslan Sultan** idarə etmişdir. Cox

ehtimal ki, o, Məhəmməd Sultanın oğlu olmuşdur [bax: 255, 22, 66-67]. Lakin tezliklə Aslan Sultanın soyğunçu və talançı tədbirləri Şəki rəiyətlərini cana gətirmiş və onlar bu barədə şaha şikayət etmişlər. Bu şikayətlərdən biri Aslan Sultanın Şəki qışlaqlarını rəiyətlərdən alaraq kənar adamların sərəncamına vermiş və bu yolla qışlaqbaşı vergisi toplaması, digər şikayət isə onun rəiyət mülklərini zorla qəsb etməsi haqqındadır. Dövrün rəsmi sənədlərində bəlli olur ki, Aslan Sultan qəddar bir hakim kimi rəiyət torpaqlarının yarısını zorla qəsb edərək həmin sahələri özü üçün əkdirir, eyni zamanda həmin torpaqlar hesabına rəiyətlərdən malcəhət vergisi da alırdı. Buna görə də Şah Səfi (1629-1642) Şirvan bəylərbeyinin vəkillərinə bu məsələnin yoxlanılması və rəiyətin şikayətinin düzgün olduğu təqdirdə torpaqların onlara qaytarılması haqda göstəriş vermişdir [bax: 255, 22-23].

II Şah Abbasın (1642-1666) 1648-ci il fevral və 1650-ci il dekabr tarixli fərmanlarından aydın olur ki, Aslan Sultandan sonra Şəki vilayətini *Məlik Səfiqulu*, sonra isə *Abbasqulu Sultan* idarə etmişdir [255, 25-26]. Lakin həmin şəxslər qanundan kənar 5 min təmən əlavə vergi toplamışlar. Buna görə də, Şirvan bəylərbeyi Xosrov xana din xadımları və mülkədar nümayəndələri ilə birlikdə qeyd olunan məsələni yoxlaması haqqında göstəriş verilmişdir [bax: 255, 28] [bax: *bölmənin sonu, sənəd 2, 3*].

M.T.Musəvinin əsərində təqdim olunan II Şah Abbasın fərmani Abbasqulu Sultandan sonra Şəki məlikinin kimliyini öyrənmək baxımından əhəmiyyətlidir. Fərmanın məzmunundan aydın olur ki, həmin dövrədə Şəki ölkəsinin məliki olmuş Səfiqulu, Şəkiyə daxil olan Danqi, Qax və Meşəbaşı məntəqələri rəiyətlərinin ona vergi verməkdən boyun qaçırımları haqqında şaha şikayət etmişdir. Bu məsələ ilə əlaqədar olaraq fərmanda Səfiqulun Şəki ölkəsinə məlik təyin olunması bir daha təkid edilmiş, Danqi, Qax və Meşəbaşının Şəki ölkəsi tərkibinə daxil olması bir daha təsdiq olunmuşdur. Fərmandan Şirvan bəylərbeyi Xosrov xana və Qarabağ bəylərbeyi Murtuzaqulu xana göstəriş verilmişdir ki, vergilərin toplanması işində Səfiquluya yardım etsinlər. Sənəddə həmin bəylərbeylərə tapşırılmışdır ki, onlar Şəkiyə aid olan tədbirlərini yalnız *Məlik*

Səfiqulunun məsləhəti asasında hayata keçirsinlər [bax: 255, 16].

Səfəvi hökməti Şah Süleyman (1666-1694) tərəfindən 1691-ci ilin aprelində Şəki ilə bağlı verilmiş fərmandan görünür ki, hələ Şah Səfinin hakimiyyəti dövründə etibarən Şəki ölkəsi və onun tabeliyində olan Dançı, Qax və Meşəbaşı məntəqələrinin məlikliyi vəzifəsi uzun müddət Davud bəyin qardaşı *Məlik Səfiquluya* tapşırılmışdır. O, vəfat etdikdən sonra Həsən adlı şəxs Şəkiyə məlik tayin olunmuşdur. Lakin 1691-ci ildə *Məlik Səfiqulunun* oğlu *Səfərqlu* Şəki və onun tabeliyində olan yerlərin məlikliyi vəzifəsini öz ixtiyarına keçirməyə çalışmış, nəhayət, bu barədə Şah Süleymanın fərmanını əldə etmişdir. Fərmandan görünür ki, Şəki ölkəsinin bonığa sahibləri və rəiyyətləri adından müəyyən akt düzəldilmiş, həmin kollektiv sənədi Şəki ölkəsi hakimi və kələntərinin, habelə Şirvan bəylərbəyi, şəriət icraçısı və şeyxülislamının təsdiqindən keçmişdir. Sonra Səfərqlu həmin kollektiv sənədi Şah Süleymana təqdim etmiş və Şəkiyə məlik tayin olunduğu təqdirdə mərkəzi hökumətin "xassəyi-şərifə" adlanan idarəsinə peşkəş qaydası ilə yüz təmən öðəyəcəyin söz vermişdir [bax: 255, 30-31].

Şah Süleymanın bəhs olunan fərmanından məlum olur ki, XVII əsrin 90-ci illərində Şəkidə *Allahqulu* Sultan adlı şəxs hakim imiş, Mürsüdqulu bay adlı digər şəxs isə Şəkinin kələntəri vəzifəsində işləyirmiş. Buradan belə nəticə çıxır ki, mərkəzi hökumət tərəfindən Şəki ölkəsinə həm hakim, həm məlik, həm də kələntər tayin olunurdu. Bütün ölkənin məlikliyi vəzifəsindən əlavə, ölkəyə daxil olan ayrı-ayrı kəndlər üçün də kiçik "məliklər" tayin edilmiş. Kəndlilər müxtalif vergilərlə yanaşı, məliklik rüsumu da ödəyirdilər [255, 31].

Şah Sultan Hüseynin Şəki ilə bağlı 1701-ci il avqust tarixli fərmanındaki izahatdan görünür ki, Şah Süleymanın fərmani ilə *Səfərqlu* Şəki ölkəsi və ona tabeliyində olan məntəqələrin məlik tayin edilmiş və ömrünün sonuna dək həmin vəzifədə qalmışdır. Məlik Səfərqlu vəfat etdikdən sonra Şəki ölkəsi və onun tabeliyində olan məntəqələrin məlikliyi vəzifəsi yenidən *Məlik Həsəna* tapşırılmışdır [255, 31]. Lakin tezliklə məlik Həsən öz qəddarlığı və zülmkarlığı ilə Şəki əhalisini cana doydurdu. 1700-cü ilin əvvəlində Şəki rəiyyətlərinin nümayəndələri, habelə mahal ağsaqqalları

və kətxudaları ali divana gedərək məlik Həsənin əhalidən zorla 3 min təmən Təbriz pulu məbləğində əlavə vergi yiğması haqqında şikayət etdilər. Həmin şikayətlə əlaqədar ali divan vəzirinin işçisi olan Mirzə Əlyar xüsusi tapşırıqla Şəkiyə göndərilmişdir. Mirzə Əlyar yerli nümayəndələrlə birlikdə Şəki məliki Həsəni Qarabağ və Kaxet bəylərbəyinin yanına aparmağa və onun qanundankənar işlərini yoxlatmağa nail olmuşdur [254, 17-18]. Məlik Həsən vəzifədən kənar edildikdən sonra Məlik Səfərqlunun oğlu *Məhəmmədxan bəy* Şəki ölkəsinə məlik tayin edilmişdir [255, 31] [bax: bölmənin sonu, sənəd 4].

Həmin dövrədə Şəki əhalisindən 500 aşrafı məbləğində "peşkəş" adlanan vergi pulu və 100 təmən məbləğində iltizam pulu yığıldı. Görünür, müyyən dövlət qulluqçusunun dayışdırılmasını və ya onun qanundankənar işlərinin yoxlamılmasını tələb edən adamlardan ayrı-ayrı adlar altında pul yıığırdı. Peşkəş adı ilə toplaşan pullar şah xəzinəsinə, iltizam adı ilə müəyyən edilən pul isə münəaqışını həll edən adama veriliirdi [254, 18].

Bələliklə, XVII əsrdə Səfəvi şahlarının Şəki ölkəsi ilə bağlı vermiş olduqları fərmanlardan aydın olur ki, Şəki hakimi Şahmir xandan sonra oranın hakimləri Ceyirli Məhəmməd Sultan, Aslan Sultan, Məlik Səfiqulu, Məlik Səfərqlu, Məlik Həsən və Məlik Məhəmmədxan bəy olmuşdur.

XVII əsrdə Azərbaycan Səfəvi hökmərlərinin Şəki ölkəsi ilə bağlı farmanları və hökmətləri burada ictimai-iqtisadi vəziyyəti əyrənmək üçün əvəzsiz mənbədir. Səfəvi şahlarının Azərbaycanın aynılmaz tərkib hissəsi olan Şəki ölkəsində əhalinin vəziyyəti, yerli hakimlərin yeritdiyi iqtisadi siyaset, əhalidən toplanılan vergilər barədə fərmanlarda öz əksini tapmış məlumatlar mühüm əhəmiyyət daşıyır.

2.3.4. Şəki Səfəvi imperiyasının tənzəzzülü dövründə

Tərkibinə bir çox ölkələrin daxil olduğu Azərbaycan Səfəvi imperiyası XVIII əsrin əvvəllərində iqtisadi və siyasi cəhətdən çox zəifləmişdi. Şah, saray əyanları və dövlət məmurları boşalmış dövlət xəzinəsinə doldurmağın yeganə yolu vergi və mükalləfiyyətlərin sayını, həcmini artırmaqdə görürdülər. Bu məqsədə onlar ye-

ni-yeni vergi növləri "ixtira" edir, vergi toplamaq üsulunu daha da sartlaşdırırırdılar. **Şah Sultan Hüseyin** (1694-1722) 1699-cu ildə vergi sistemini "qaydaya" salmaq məqsədilə 15 yaşına çatmış hər kəsin siyahıya alınması barədə əmr verdi. Əhalinin var-dövləti və əmlakı da siyahıya almırırdı. Vergi alınmalı bütün obyektlər, tacirlər və sənətkarlar da siyahıya alındılar. Yeni vergilər də tətbiq olundu [569, 20].

Siyahıyalma üç il - 1699-cu ildən 1702-ci ilədək davam etdi. Siyahıya daxil edilən şəxslərdən əlavə olaraq yeni vergilər tələb olundu. Tezliklə şahın vergi toplayanları əhalidən yeni qayda üzrə üçüllik vergi yiğməga başlıdılar.

XVIII əsrin əvvəllərində, təqribən 1700-1703-cü illərdə Azərbaycanda, xüsusilə Şirvanda keçən quraqlıq özü ilə dəhşətli acları gatırırdı. Bu isə bahalığa, bazarlarda qiymətlərin bir neçə dəfə artmasına səbəb olmuşdu [132, 380].

Feodal istismarının həddini aşması, Səfəvi dövlətinin bir çox yerlərində olduğu kimi Azərbaycanda da şah üsuli-idarəsinə və yerli feodallar əleyhinə üsyancıların baş verməsinə səbəb oldu. XVIII əsrin əvvəllərində Azərbaycanda ilk üsyany 1707-ci ildə Şəki-Balakan bölgəsində alovlandı. Üsyany qaldırıran carlılar heç də vergilərin ağırlığından üsyany qaldırmamışdılar. Məsələ burasındadır ki, onlar, əmumiyyətlə, vergilərdən azad idilər və dövlət sərhədlərinə qorumaq vəzifəsini yerinə yetirir, buna görə xəzinədən məvacib alırlırdılar. Mərkəzi hakimiyyət zəiflədiyindən onlar məvacibi vaxtlı-vaxtında alıbmirdilər və ona görə qəzəblənmisidilər. Tezliklə qoşun kəndlərin əhalisi, o cümlədən saxurlar da üsyana qoşuldular. Üsyancılarla qarşı mübarizə üçün şah Kaxet hakimi İmamqulu xani göndərdi. Caza dəstələri Car kəndini talan edib yandırdılar [618, 182]. 1711-ci ildə Car camaati yenidən silaha əl atdı. Car üsyancılarına Ərəş hakimi Əli Sultan başçılıq edirdi.

Tezliklə carlılar şirvanlırlarla birləşib, böyük bir dəstə yaratırdılar. Çox keçməmiş şəkililər və Gəncə ətrafindəki kəndlərin əli silah tutan əhalisi də onlara qoşuldular. Silahlansmış xalq kütləsi Şamaxı, Gəncə, Qazax, Ağstafa, Şəmsəddil, Şəmkir əshərlərinə basqın edərək Bərdə şəhərinə kimi gedib çatmışdı. Onlar yolboyu qarşılara çıxan hər hansı feodal malikanasını qarət edib yandırdılar. Üsyancıların

qarşısını almaq məqsədilə şah hökuməti yerli hakimlərə qüvvələrini səfərbaşlığı almayı əmr etdi. Lakin üsyanyın öhdəsində gəlmək mümkün olmur, əksinə, qoşunlar özləri məglub olurdular [bax: 569, 24].

Şirvan bəylərbəyi Həsənəli xan üsyancıların göznlənilən hücumunun qarşısını almaq üçün 15 minlik qoşunla onların qarşısına çıxdı. Şəki mahalında baş vermiş toqquşmada Şirvan bəylərbəyinin qoşunu məglub olub geri oturdu. Qarabağ bəylərbəyi Uğurlu xan və Şəki hakimi **Kiçik xan** da üsyanyi yatrımaq üçün heç na eda bilmədi. Döyüş meydanında Şirvan bəylərbəyi Həsənəli xanın özü də qətlə yetirildi. Şəki hakimi Kiçik xan vuruşma zamanı həlak oldu [499, 18]. Üsyancıların hücumunun qarşısını ala bilməyən Gəncəli Uğurlu xan qalaya çəkilərək canını xilas edə bildi.

Yalnız Gəncə və İrəvan xanlarının birləşmiş qüvvələri 1721-ci ilin payızında üsyancıların öhdəsində gəldi [bax: 708, 77-89]. Ancaq hökumət qoşunları üsyancıları tamamilə darmadağın eda bilmədi. Yenidən qüvvə toplayan üsyancılar 1722-ci ilin aprelində Gəncəni mühasirəyə aldılar və yalnız o zaman Səfəvi dövlətinin sərkərdəsi Məhəmmədqulu xanın (Kaxet hakimi Konstantin) şəhərdəki Səfəvi qarınzonuna yardımına gəldiyini görüb geri çəkildilər [bax: 569, 31].

Məlumdur ki, Səfəvi dövlətinin zəifləməsindən istifadə edən Rusiya çarı I Pyotr bu dövlətin ərazilərini zəbt etməkdən ötrü 1722-ci ilin yayında 100 minlik ordu ilə cənuba yürüş etdi. Lakin çar Dərbəndi əla keçirərək, Osmanlı dövlətinin kəskin etirazı və bir sıra digər beynəlxalq səbəblər üzündən ordunun əsas qüvvələri ilə Rusiyaya qayıtmalı oldu. O, hərbi-dəniz ekspedisiyaları göndərmək yolu ilə Xəzəryanı ərazilərin əla keçirilməsini davam etdirdi.

Başlıca rəqibi Rusiyanın cənuba doğru irəliləməsinin qarşısını almaq üçün Osmanlı sultanı III Əhməd də öz qoşunlarını Səfəvi ərazilərinə göndərdi. 1723-cü ilin iyundunda osmanlı ordusu Tiflisi döyüssüz əla keçirdi. İki imperiya qoşunlarının eyni regionda hərbi əməliyyatlar aparması onlar arasında müharibə təhlükəsi yaradırdı. İsvəcdə uzun sürən qanlı müharibəni yenica bitirmiş I Pyotr 1711-ci ildə Prut çayı sahilində ağır zərbə allığı üçün Osmanlı ordusunu ilə yenidən qarşılaşmadan çəkinirdi və buna görə də Türkiyə ilə Səfəvi mütlklərini bölüşdürmək haqqında razılığa gəldi. 1724-cü il iyu-

nun 12 (23)-da İstanbulda bağlanmış müqaviləyə görə Osmanlı dövləti Dərbənddən tutmuş Astrabada qədər ensiz Xəzəryani zolağın Rusiyaya keçməsi ilə razılaşırıldı. Eyni zamanda Rusiya da Şərqi Gürçüstanın, Azərbaycan ərazisinin eksər hissəsinin, o cümlədən İrəvan, Naxçıvan, Ordubad, Qarabağ, Gəncə, Təbriz, Mərənd, Mərənd, Urmija, Çors və Salmas, habelə Qərbi İran ərazilərinin (Hamadan, Qum və s.) Osmanlı dövləti tərəfindən tutulmasına etiraz etmirdi. Dənizkənarı hissəsi Rusiyaya keçən Şirvanın qalan ərazisi Türkiyənin himayəsi altında olan xanlıq elan edildi. Şəki, Qax və Car hakimləri də Osmanlı vassalları hesab olunurdu [bax: 264].

Lakin Azərbaycanda Rusiya və Osmanlı hakimiyyəti çox çəkmədi. 1726-cı ildə şah II Təhmasibə qoşulan Nadir Əfşarın səyləri nticəsində Səfəvi dövlətinin ərazisi tədricən xarici işğalçılar dan təmizləndi. 1729-cu ildə İsfahanı alıb əfqanları Səfəvi ərazilərindən tamamilə qovduqdan sonra Nadir osmanlılarla müharibəyə başladı və tez bir zamanda İranın qərb vilayətlərini və Azərbaycanın canubunu azad etdi. 1732-ci il 21 yanvar Rəşt müqaviləsi ilə isə Rusiya Kürdən cənubdakı Xəzərsahili əraziləri Səfəvilərə qaytardı.

1734-cü ilin yayında Arazi keçən Nadir Şamaxını döyüşsüz tutdu. Şirvan hakimi qaziqumuqlu Surxay xan Dağıstana qəcdi. Nadir sentyabrın ortalarında Dağıstana tərəf irəlilədi. Qumuq qalası yanında Surxay xanı məglubiyyətə uğradı və sonuncu Avaristana qəcdi [343, 261-262]. Qış aylarında Avaristana getməyin çətinliyini anlayaraq Nadir Qutqaşen-Qəbələ marşrutu ilə Azərbaycana döndü və Gançoni mühəsirəyə aldı. 1735-ci ildə demək olar ki, bütün Şimali Azərbaycan Nadirin nəzarəti altına keçdi.

Gançonin mühəsirəsi uzun çəkdiyindən Nadir ordunu saxlamaq üçün tələb olunan maddi ehtiyacı yerli əhalinin hesabına doldurmağa çalışırı. Nadirin Şəkinin Biləcik kəndində “*qəddarcasına və həqsizliqla*” yığıdığı xərc əhalini ona qarşı qaldırdı. Canix, Tala və başqa yerlərdən kəməyə dəstələr qoşuldu [713, 19]. Şəki yaxınlığında başlanan üsyanaya tezliklə atraf kəndlərin, o cümlədən Carın və Talanın da qoşulması Nadirdə narahatlılıq doğurdu. Buna görə də o, Car-Talanın üzərinə ordu göndərdi və çox çətinliklə, yalnız 1735-ci il yanvarın ortalarında Car üsyançıları məglubiyyətə uğradıldı [250, 28].

**СӘНӘДЛӘРİN AZƏRBAYCAN DILINƏ TƏRÇUMƏ
OLUNMUSH MƏTNİ**

1 №-li sənəd. Şəki vəkəsinin sədrliyi vəzifəsi haqqında. I Şah Təhmasibin fərمانı. Fərman 1550-ü ilin sentyabr aýыnda verilmişdir. Orijinal. Əlçus: 32 sm×58 sm. Kuryerstan CCP EA Ələzəmələrə institutu, fond P., iş № 1.

- Мөһүр: 1. Йүхары ниссәд: «Аллах, Мәнәнмәд, Эли».
- 2. Оргада: «Шахи вилайетин гулу Тәхмасиб».
- 3. Нашыйдә: «Эли иш эзлесиң яхши олмајан һәр հանсы адамы, ким олурсا-олсун, мән севәмјирәм. Һәр кас ки, онун ғапысы гарышының тортаг кими дөйүлә, әзләкә олса белә, онун башына тортаг әләнсис».

Mübarək fərman nüfuz şərafinə chatdy. O həgda ki, agra-lyt və nəqiblilikin poñansı, sadarot bıusatlı, sejjidlik, nəqiblik və e'tingadda mükommlə olan Mir Sultan adı illə shəhərt təqdim. Mısh Əbdurrozzagın tam şəhəsi və dindarlıqına bizz mübarək şahın həddən artıq e'tibar və e'timad bəslədiyinə kərə, Şirvan əlkələrinin sədrliyinin bütünlükə ilə nəqiblik poñansına təsdiq olunmuşdur. Əjdah dinc gajdarlarımıñ dütükni həjətə keçirilməsinə və müdafiə olunuc imamlarım (onlarım hamısına əllənlən salavatı olsun) dütükni təriqətinin aýini və an'ənələrinin jaýmaga tam gejrid və şəraf hıssesi ilə jaňaşamyıq üçün gejid olunuc olğının bütün adamalarını dütükni jola rəhbərlik etməjər chalıshıny. Düşüñünç və rəvajətə osaslanan dəvəllər və cübütlərlər bu məyoddəs təriqətin nəhigətinin onlarıny iszəriniñ chatdyrsıny, joldan azımyş kūnahkar təbəqəsinin nichat vasitəsi olaraq onları çürük agidelər

Sənəd 1. Şəki ölkəsinin sədrliyi vəzifəsi haqqında Şah Təhmasibin fərmani

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK

və puch təriqətlərin garayılıq məkaniyindan Çə'fəri təriqətinin cələm joluına və dütükün on iki imam (onlara salavat və salam olusun) məsləkini rəhbərlik etsin. O tərəfin bütün xətas və xəməlşərəflərinin zənirini, daixili vəzniyyətinin gajdaları salımgər jəndən rəğbat və məjlis işiyası saldıqları myaz bir vaxtda Şəki əlkəsi məmləkətinin sədrliyinin da o, əlkəjə (Şirvan) jaxılıq gönüşü olduguuna kərə, gejd eidlən əlkəjə əlavə edərək həmmən agalıq və natiqlik pənahınya tapşırıqları və gajdaları kifaiyyətli, gajdalarını daşınan adamlarına da rəhbərlik olunmuşdur.

Onları istigamətləndiricin imamələrinin (onlara salam və salam olusun) hərtəriqətinin gajdalarını qəzəblərinə, nabələ onuñ (təriqətin) davranışını tərzləri və ajinalarına rəğbatlaşdırırı. Bu sənədə tam cəjlə chalışdırıq vaxtlarının bir dəqiqəsini belə böyük keçirməsini. Oranın həkimi idarəciliyinə, həkimlərə, həkimlərin dəzafəti, həkimlərin həkimliyət və sədətən künəzin Dərvəzin Məhəmməd xan jazyllımlış gajdaların garavr verildiyindən bilaşır o nəgiblik pənahınyı gudratlaşdırırmırja və ətibarlaşdırırmraga əlçəkliş. Gejd olunmuş olğuda səxkin olğuların və wətənə salanlarların həmisiyəz hümək, əziz, əziz pülənlərini hər il Şirvan əlkəsində həjatət tətbiq edilən gajdalar üzrə həmmən agalıq pənahınya tapşırınlardır ki, sədrlik rəsmiyyin kətүürdükən sonra (galanıny) müstəhənə adamlarla tapşırınlardır.

Gejd olunmuş əlkənkin və Şirvan əlkələrinin gəziləri, məytəsibləri və şəfiət işlərinə baxaşları bütün sahələrdə itaat və təbəqət gajdalarını aməl edərək o nəgiblik bùsətənlər əlxərmiş və təjərət etmə [təqibirərə] ilə əzələrinin işləndirilməsi və ja vəzifəyə təjini olunmuş bilisnilər. Hər il bu məsələlər həttatlıca jeni həcm və əmr tələb etməcillər. İdarəciliy və həmkərliyinə pənahı, həkimliyət və sədətən arxası Şirvan ərəzlərinin həkimi. Əbdulla xan o nəgiblik pənahınyı gudratlaşdırırmırk və ətibarlaşdırırmraga uchi elə cəj kəstərənlər ki, həmmən ətibarlaşdırıq təriqətin gajdalarını jaşa bilisni. Bu həqda kəstəriş verildiyini bildərək şəfiətə aid bütün işlərin irəliləyişinə gajtya bəsləşsin. Əmirlər, həkimlər, dərəgələr, vəzirərlər və vəkilərlər, nabələ olğuların müzəzzimləriindən bir nəfərini belə o nəgiblik pənahınya aid olan işlərlərə garışmasına [imkan] verməsin və onuzu vəzifədər bilisni.

İşəyəldi: 957-ci ilin ramazan aýyində.

2 №-li sənəd. Şirvan və Şəki əlkələrinin sədrliyi həqiqiyyətindən. Şəhərin əlkəsini fərmanı. Fərman 1554-ü ilin 17 aýın 12-dən verilmişdir.

Orijinal.

200-5

65

Sənəd I-in davamı

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK

نمره ٢

فرمان شاه طهماسب اول
سال ۱۵۵۴ م.

الملك لله


نقش مهر: دايره وسطي - «بنده شاه ولايت طهماسب»
خاتمه - «اللهمل على محمد المصطفى، على المرتفق، حسن الرضا، حسين
الشهيد، على زيز العابدين، محمد الباقر، جعفر الصادق، موسى الكاظم، على بن موسى
الرسان، محمد التقى، على التقى، حسن العسكري، محمد المهدي».

فرمان صليبيون شد آنکه چون بموجب فرمانین مطاعه لازم الاطاعة سدارت جميع
مالک شروان و شکن بلا مشارکت غیر بیساید و تقابیت بناه سدارت و افادت دستگاه
امیر کمال للسیداده و النقاده بیمارازان متعلق و مرجوع است و تغیر شده همان دستور
مقرر داشته است تصدی تقابیت بناه شمارالله و گماشکان او را قوی و مطلق داشته
وجوه رسم الصداره او را بدنستور رسانند و عزل و نصب قضاة و زو و وكل آنچه را برای
سدارت بنهاده مومن الله منوط شانتست ایالت بناه غیره الایاله و الایال بدل الله خان
درین ابواه کمال انداد و اسعاد بظفور رساند و هر ساله بروانجه مجدد طلب ندارد.

تحريجاً في شهر رمضان المبارك سنة أحدى و ستين و تسعمائة.

124

Sənəd I-in davamı



Şənəd 1-lik sənəd.

Sənəd 1-in davamı

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNMÜZƏDƏK

5 №-li sənəd. Kiş, Nuxu və Şəkərənd kəndlərinin tiyul
verilməsi haqqında Şirvan bəylərbəyisi Xosrov xanın
hökəmü.

Hökəm 1646-chı ilin iyun aýında verilmişdir.
Orjinalı.

Əlçü: 15 sm × 32 sm.

Azərbaycan SSSR Elmlər Akademiyasının Respublika Əl işləz-
malaları fondu.

İnventar № 1-29

5428

Jüksək hökm verildi o həgda ki, künəş gədər jüksək olan
[shañın] 1043-chı ilin safrər aýı tarixli dünjə itaat etməli
həkmüne əsasən etən təxəgülilərin 8-chı aýını bашланычындан
e'тибарın aşagıda addalar gejd olunan məhənlər:

Kiş kəndi, Nuxu kəndi, Şəkərənd kəndi.

Z təmən Təbriz pulu məbləğindən ibarət verkilər məc-
mu, istər çox və istər də azlıqına bağlı olmadan, nəsil-
dən-nəsilə və arxadan arxaşa keçmək şərti ilə Şəki məhənlə-
ri tiyuldarlarınyň tiyulundan dəyişdirilərək azad eidiymiş,
ucha və jüksək rutbgeli Məlik Səfərigulija və onu emisnoğlu
Bajdar bojə təpşırılmış və mənribanlıqla mərəmət olun-
muşdur. İndi isə gejd olunan məhənlərin məlikləri uça və jüksək
rutbgeli Məlik Səfərigulija ali divana kaləfək jüksək gol çə-
kilmasının xəliş etmişdir. Buna əsasən gərər verdiq ki,
oranıñ hakim və tiyuldarı künəş gədər jüksək [shañın] dünjə itaat et-
məli hökmündə kəstəriidüni gərər üzrə tədbirlər
kərüb gejd olunan məhənlərin garşımasınaqlar. Juxarıda jazıl-
mış məbləğin əvəzinini künəş şuhəly [shañın] dünjə itaat et-
məli hökmündə üfüq olaraq əzəmatlini davanı işçilərinindən tə-
ləb etsinlər. Bu həgda kəstəriishi verildiyini bilsinlər.

Jazyllı: 1056-chı ilin chumadşul-əvvəl aýında.

Məhər izi: «Allaňın lütüyü əsnənlə olarsa, Xosrov dər-
kaňın bəjənilişlərinən olar. 1055».

Sənəd 2. Kiş, Nuxu və Şəkərənd kəndlərinin tiyul verilməsi haqqında
Şirvan bəylərbəyisi Xosrov xanın hökmü

№ 5


حکم خسرو خان بیکلریکی شروان
سال ۱۶۴۶

حکم مالى شد انکه چون حسب الحکم جهانلطاع اقتاب ارتقاع که از تاریخ شعر
سنه ۱۰۴۲ شرف صور یافته از ابتداء مشتمله تقاضوی ثبل سابق مبلغ سه
تومان تبریزی جمع محال مذکوره ذیل خواه زیاد و خواهد کم بوده باشد بمقدار و مسلم
قریه کش قریه نخو قریه شکر

رفقت و معاشر پیمانان ملک متفق قلی و بایدار عمو زاده شمارا به شلا بعد نسل
عقب از تیولار محال شکی تغیر داده شفت و مرحمت شده و درینجا
رفقت و معاشر بناء ملک متفق قلی ملک محال مذکور بیرون مالی امنه استفاده انداد
عالي نمود بنابراین مقرر نمودیم که بمحوجی که حسب الحکم جهانلطاع اقتاب ارتقاع
مقرر شده حاکم و تیولاران اینجا بدان عمل نموده مشغل در محال مذکور نشانه خوب
مبلغ مذکور موافق حکم جهانلطاع خورشید شماع از میوانیان علام طلب نمایند بنابراین
باب قاضی داشند.

تحریره^ا فی شهر چماد الاول سنه ۱۰۵۷
نقش هم: بود لطف الٰی باتو همراه
شود خسرو زمیلان درگاه ۱۰۵۵

5 №-lu sənəd.



ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK

6 №-li sənəd. Şəki raijətlərinin ərizəsi və II Shah Abəs əmək əmək. 1650-ü ilin dekabr aylında verilmişdir.
Orjinal.
Əlmi: 16,7 cm × 29,8 cm.
Azərbaycan SSR Elmlər Akademiyası Respublika Əlaçazaları fondu.
Növ. № 6-21
8927

O [Allah]

Ən icmik duayclar olan Şəki əlkəsi raijətlərinin əriyəsəsiz.

Ərəz jətişən əz jüksət məgama chətdırıllar kii, Şəki əməkimi, əmirlijinin ponağı Abbasgulu Sultan bu xoçullarının mülkü olan gışlagatı otfrag chamaata icharəjə verərən onun gışlagabşıncınu ezi məmənimcəsir. Xəhini olunur o həgda ki, əz həjirələh şəhni bəşinə təsəddüt olaraq rəzməkən ululuklu adallat əməkli verilişlər, ta ki, gejd eidləzən əmirlik ponağı bu xoçullarının mülkü olan əməmin gışlagatı garışmajaраг əməkli verisi ki, əzümüz istənilən adamı icharəjə verir, onun gışlagabşıncınu da əzümüz alləz edək. İsharə eidlənmiş [şəhəc] Bu xoçullarının mülkü olan gışlagatı garışmaası ki, əlliñiñ və pələğəborin jəsimində o, duzkun iş saýlımır. Jüksək [pənah] kəstəriishi əsas kəstəriishdir.

O [Allah]

Nəzərə chətdırıllıñş əjdələr əsasında oranın əməkimi adını mübarək əhem jəsənlər. Bağlandı.

Məhərr izi: «Şahı vilaiətin gulu İkinchi Abbas. Jüksək dəvənək müsəddə mehnu».»

Düyə itaat etməli əhem verildi o həgda ki, əmirlijin ponağı, əməkli əmirlik olan Şəkiinin əməkli Abbasgulu Sultan raijətlərinin gışlagatı mülkü ətrafında dolanımajarag əjdələk kanar əch bir ədəmim onlarındı gışlagayında mənzil zo masək salıb gışlamasına imkam vermasın. Rənjətlərin sorğu-sulubə sobə olan şıkağətinən çəkincisin. Oradakı böyürgəbi vəkilişlərinin əhdəsinə düşür ki, rənjətlərə jardım kəstəriörək gejd olunur əmirlik pənahının əhem təbə olmamag əz ondan jaşınmarg əməkli vermasınlar.

Jəzəmə: 1061-ü ilin naşarrromu-a-həram aylında.

76

Sənəd 3. Şəki raijətlərinin ərizəsi və II Shah Abbasın hökmü

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK

نمره ٦
عربیه رایلی شکی و حکم شاه عباس ثانی
سال ١٦٥٠ م.

هو

عرش داشت كمترین دعا كويان رعایاء الکاء شکی، پذیروه عرض میرسانند كه
امارت بناه عیاپقلى سلطان حاكم تکن تشاقن كه ملک اینقیران است بجعانت اطرافى
باچاره داده تشاقن باش ازرا خود تصرف منیابد استغا انهك بتصدق فرق مبارك نواب
اثرف حکم علات شفقت فرمایندك امارت كه بناء مزبور دخل در تشاقن مزبور كه
ملک این قیران است نموده كناره كه خود بهره كه خواهم باچاره داده تشاقن باش
ازرا خود ما در يات تعالم و موصى الله دخل در تشاقن ملکي این قیران نمایندك
عنه الله و عن رسول الله انتقام نمیشود أمره اعلی.

هو
حکم اثرف بقیودکه اعلام شد باس حاكم انجا قلمى نمایند. سم شاد.

هو

نقش مهر: «بنده شاه ولایت عباس ثانی»
مهر سوده دیوان اعلیه

حکم چهانطاخ شد انکه امارت بناه زین للهاره عیاپقلى سلطان حاكم تکى
پیزامون تشاقن ملکى عیاپا تکریده تکناره كه اخند بنداخ شرع تشاقن ایشانرا
منزل و مسكن نموده قیشلاشى نمایند و از شکایت رعایا كه موجب باز خواست
امارت بناه مزبور از حکم نهفتند.


تحrir شد
شهر محروم ۱۰۶۱

6 №-li sənədin arxasındaqı gejdələr:

- ١ - نقش مهر: «خليفة سلطان الحسيني»
- ٢ - نقش مهر: «داره امید شاه رعيت محمد مهندى»
- ٣ - نقش مهر: «عبد عزيز آل محمد»

133

Sənəd 3-ün davamı



6 №-li sənəd.

134

Sənəd 3-ün davamı

9 №-li sənəd. Şəki əlkəsinin məlikliyi vəzifəsi haqqında II Şah Səfərinin (Şah Süleyman) fərmanı.
Fərman 1691-ci ilin aprel ajyndada verilmişdir.
Orijinal.

Əlçü: 65 sm × 25,5 sm.
Azerbaycan SSR Elmlər Akademiyası Respublika Ələz-
malarы fondu.
İnv. № h-33

5389 O, pak allahıddırlar.

İmamimizdət allahın məxsusdur.
Məhəmməd, Əlin.

Məhəyr izi: «Süleyman din padşahının gulyudur».

Üzürülür fərman həjətə kəchirilmək şərafinə qatlıdır o həgda
ki, bu zamən Şəkinin kəcmiyyəti malikli, rəsmiyyətli Məlik Səfi-
gulunun oğlu, ali və jüksək rütbulu Məlik Səfərgulu. Şəki əlk-
əsərinin bir dəstə bonicha səhiyləri, rənjjətləri, gejd olunan
əlkənin nəkimini Allâhulgulu Sultani, Kələntərəni Mürşidulgulu
bəj, nabəbə Şirvaniñ jüksək rütbulu bəjlərbəjisi, şəriflər
içərisindən şəxjulisləm nəvbi tərafindən təsdiq olunmuş bir
təvətəngəmə həzər təqdim etdi. Orada deyilir ki, onu (Mə-
lik Səfərgulunun) xosh rəftərərindən razılaşırıqlar və [onu]
malikliyi təbliğ edirlər. Kəcmiyyətə malik olmuş Məlik Hə-
səsan da gejd olunan şəhərin malikliyinə razı olunduğun bil-
dirərək istəfəja çıxmışdır. [Təvətəngəməni] təqdim etmək
lädi birləşdə pənşək gağdası ilə xassə-jəshərifli idarəsinə
iżż tuman məbləğindən pul edəməsiñ əhdədə kətvrərən iş şərof-
li [şahıñ] jazılylı sūrətdən icazə vermasının rica etdiilər.
Gejd olunan jüksək rütbulu həggynəda şaha lajıq məhribaniylıq
bəsləniləmsinəcə asasını, ilanı ilininin bəşlənəcəməndən eñ-
baran Şəki və onuñ tabeliyyində olan jərəparı malikliyini,
gejd edilən Məlik Həsənni dəyişməklə, həmin jüksək rütbulu (Şəfərgulu)
əsirkomədən mərhəmət bujurdug və bağışla-
dılgı ki, bonicha səhiyləri və rənjjətlərin altyılıda dərd hissəsi
Məlik Həsənnin malikliyi ilə razı olmaçıb onu və malik-
ləri kimi gobul etdikləri təqdirdə, həmin vəzifədə fəaliyət-
təsdiq olunacaq təqdimatı həjatə kəçirsin. Gejd
olunan əlkənin kicik rütbulu malikləri, aqsagallarları və
kəndxudalarları həmin jüksək rütbulunin və malik və aqsagallar-
ları nəsab edərək onu sezündən, rənjjətlərin və ələltələr-
ının rifaḥ və asaşınına sabob olan daşərli məsləhətlərinindən
kənarə çayhmajaraq, juxarıda adı çəkilən iшин rüsumunu
həmin vilağtadə kəcmiyyət maliklər həggynəda mə'mul olmuş
gağda asasında gejd edilən şəhəcə həggynəda həjatə kəçirip bo-

73

Sənəd 4. Şəki əlkəsinin məlikliyi vəzifəsi haqqında
II Şah Səfərinin (Şah Süleyman) fərmani

јүн гаччармасыллар. Гејд олунаң јүксәк рүтбәлинин вәзиғеси иса ондан ибартэдир ки, јүксәк шанлы јарадычынын дәркә-
нинын тапшырылыш инчиләри олан рәијіэтләр ва кунаңсыз
адамларла мүмкүн гәдәр јаҳши рәфтар едәрәк елә тәдбиrlәr
корсун ки, мубарәк вә уғурлу вүчуд (шах) үчүн хөjир-дуя
алда олусун. Бу көстәриши һәјата кечириб һәр ил јени нәкм
талаәб етмасындар. Иказәнәмә эн шәриф, эн пак вә мубарәк
[јүксәк [шахны] нагиги, уча, е'тибарлы мәһүру] илә зинәтләнни,
вә өзлөрни вазифадар билсилләр.

Газылды: 1102-шىн шә'бан аյында.

نوره ٩

فرسان شاه سفوي ثانوي (شاه سليمان)
سال ۱۶۹۱ م.

هؤالله سبطانه
الملك لله
يا محمد يا على

نقش مور: وسط - «بنده شاه دين سليمان است»
حاشيه - «جانب هر که با علی نه نکوست
هر که کوشاں من ندارم دوست
هر که چون خاک نیست بردارو
گر فرشته است خاک بر سراوه

فەرمان ھەپايون شرف ئەغا زادى يات انكه چۈن درىنتوت رەفت و مەعالي پىناه ملک
صەرق قلى و لە مرخۇم ملک سەقلى ملک ساقىق شىنى مەضىرى بىمەر جىمىز از ارياب
بىك كلاشتار و غالبايد بىڭلەرىيى و مەندىل شەرىيات و تايپ شىغىرالاسام شېرىوان رسىدە
مشىر بىرانكە از حسن ملوك او پاپىاند و بىلەكى خۇد قىبولدارىن و ملک حسن ملک
سابق ئەظر رضا متىپ بىلەكى شەرارالىه و استغۇچۇمۇدە اپىزار و مىلەن يىكىند تومان
بىسەپ پىشكىش سەركار خاصە شەرىقە قىول و استغۇچۇمۇدە اشىر نۇدومند. بىنا
د توپقۇت شاھانه درىبارە رەفت پىناه شەرارالىه از ايتەن اشلان لىل مەتكى ئاكە شىنى
از زانى داشتىمكە هرگاچ چەھار دانك ارياب بىشىجە و رەليا بىلەكى ملک حسن راپسى
نۇدوە او بىلەكى خۇد قىبول دانشە راپسى يائىشىد بىلەر مزبۇر و لۆزان آن قىام و اقدام
ئامىد مەلئاڭ جەزە و رېش سەقىدان و كەخدابان ئاكە مزبۇر رەفت پىناه مزبۇر را ملک
و رېش سەقىد خۇد دانستە از سەن و سلاخ حسابىي او كە هەرالىئە موجىب رەقاھىت و
اساپىش رەليا وزىر دەستان بودە بانش بىررۇن نەرقە رەسوم امر مزبۇر و مەۋاقىع مەمول
آن داپىتكە در وچە مەلئاڭ ساقىق مقرىد بودە در وچە شەرارالىه مقرىر دانستە تەلل
جاپىز تىدارند و ئەلپە رەفت پىناه شەرارالىه انكه با رەليا و بىرآياكە دەۋامىي حەنىت
أقىدىكالار جل شەئەن بوجە امسىن سلوك نۇدوھۇ نەيدىكە دەعائى خېرى جەت ذات
نواب كامىاب حاصل شود و درابن باب قىلغۇن دانستە هەر سالە حكم مجدد ئەلبىند و چۈن

140

Sənəd 4-üñ davamu

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK

پروانچه بتوتیق و قیع رفیع منبع اشرف ائنس همایون اعلیٰ مزین و محلی گردد اعیان
و اعتماد نمایند و در عهدہ شناسند.

تحریر شد شهر شعبان ۱۱۰۲

9 №-لى фәрманның сүрәти архасындакы гејд:

Сия копия с подлинной грамотою, данною персидским шахом Сулейманом, Татарского летописческого месяца шабана—августа без числа 1102/1786 года Мелик Сафиркулию на пожалование его Меликом Шекинский пропинции. Мишо сверена оказалась с подлинником от слова до слова верно. Штатный переводчик Шекинского уездного суда Мирза аб Измайлов, что сия копия с подлинной грамотою, как переводчик Шекинского уездного суда, удостоверяет от слова до слова верно, в том помянутый суд иместное прошение жителей города Нухи Гаджи Исмана бека Гаджи Касумбек оглы, Джавар Кулибека Рагим бек оглы, Гаджи бека Керим бек оглы и Талиб бека Гаджи Алибек оглы подписан и приложением казенной печати свидетельствует марта 13, дня 1845 года.

Заседатель	(подпись)
Секретарь	(подпись)
За столоначальника	(подпись)

Sənəd 4-ün davamı

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK




9 №-ли сәнәд.

142

Sənəd 4-ün davamı

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



Sənəd 4-ün davamı

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



Şəkil 1. Babaratma (Babayi-Rutab) kitabəsindən görünüş



Şəkil 2. III Kvirişenin sikkəsi (XI əsr)



Şəkil 3. I Axsartanın sikkəsi (XI əsr)



Şəkil 4. Şəki əmirliyi XV əsrda

FƏSİL 3

ŞƏKİ XANLIĞI

3.1. Şəki Nadir şah Əfşar imperiyasının tərkibində.
**Şəki şah rejiminin qarşı müqavimət
 hərəkatının mərkəzlərindən biri kimi**

Böyük Azərbaycan sərkərdəsi Nadir xan Əfşar 1736-ci ilin martında Muğan çölündə qurultay keçirdib özünü şah secdirdikdən sonra Qəndəhara, buradakı əfqanları təbe etməyə, daha sonra isə Hindistana yürüşə yollandı.

Nadir şahin (1736-1747) ölkədə olmamasından istifadə edən narahazı qüvvələr fəallıdı. 1738-ci ilin yazında Car-Balakən camaatları kətxuda Divanə İbrahim və Xəlilin başçılığı altında yenidən qiyam etdi. Surxay xanın oğlu Murtuzalı və Saxur hakimi Məhəmməd bəyin oğlu da üşyançılara qoşuldu. Böyük bir ordu yığmağa müvaffaq olan İbrahim xan antişah çıxışlarının əsas mərkəzi olan Car əyalətinə hərəkat etdi və Şəkinin şimal-qərbindəki Qax kəndinə çatdı, burada də o, qala tikməyi nəzərdə tuturdı [582, 314].

Car və Talaya qarşı hərbi əməliyyatlara başlayan İbrahim xan üşyançılara ilk toqquşmada qələbə qazansa da Cənəkinin dağ keçidlərində ağır mağlubiyətə uğradı. Başa İbrahim xan olmaqla bir çox sərkərdələr, o cümlədən gəncəli Uğurlu xan döyüsdə öldürdü [250, 435-436; 499, 137]. Onlardan çoxlu qənimət, hətta 1500-a qədər tüfəng və 3 top alda edən Car-talalılar bundan sonra Şəki və Qax ölkələrini zəbt etdilər [250, 436]. İbrahim xanın belə ağır mağlubiyətə uğramasına səbəb öz qardaşının əksi olaraq sərkərdəlik maharətinə malik olmaması və onun ordusunun, əsasən, döyüş tərübəsi olmayan gənclərdən təşkil olunması, eyni zamanda carlıların yerli dağ cılgırlarına yaxşı bələd olması idi.

Şah sarayı yerli hakimlərə etibar etmədiyindən öz məmurlarını və nökərlərini vergi toplamaq üçün yerlərə göndərirdi. Mərkəzi hakimiyyətin zəiflədiyi bir dövrdə hakim feodallar arasında mərkəza təbe olmamaq əhval-ruhiyyəsi hiss olundurdu.

Nadir şahın Şəkiyə hakim təyin etdiyi Məlik Nəcəfin özbaşınağından təngə gəlmış Şəki əyanları şaha şikayət yazdırılar. Şah şəkilərili sakitləşdirmək üçün yerli əhalinin böyük hörmət bəslədiyi Hacı Çələbi Qurban oğlu^{*} adlı bir şəxsi vəkil təyin edib Məlik Nəcəfi tapşırı ki, vergiləri toplayarkən onunla razılışdırınsın. Hacı Çələbinin nazarəti Məlik Nəcəfi əsəbiləşdirdi. Buna görə də o, şaha şikayət edib bildirdi ki, Hacı Çələbi vergilərin toplanmasına, mükəlləfiyətlərin yerinə yetirilməsinə maneçilik edir [bax: 205, 15-16].

Nadir şah Hacı Çələbinin özünün Dərbənd yanındaki düşərgəsinə çağırıldır därə çəkiləşməni əmr etdi. Hacı Çələbi özünü itirmədən Məlik Nəcəfin özbaşinalıq edərək əhalidən şahın müəyyən etdiyindən daha çox vergi topladığını bayan etdi. Nadir şahın veziri Mirzə Mehdi xan Şəkidə böyük nüfuza malik Hacı Çələbinin edamının xalq üzüyənə səbəb olacağını izah edərək şaha onu azad buraxmağı məsləhət gördü. Şah Hacı Çələbini azad buraxsa da səhəri gün peşman oldu və yaxın adamlarına dedi: "...mənim hüzurumda bir kasın həddi yoxdur ki, nəfəs çəkə. Şəkili Çələbidə nə cürrət sahibi varmış ki, boğazında kəndir cürət eləyib bu ərzləri mənə elədi. Heç sözün yanılmadı. Əlbəttə, bundan bir xəta əmələ gələcək" [205, 15-16]. [bax: bölmənin sonu, şəkil 1].

Bundan sonra Hacı Çələbi ilə Məlik Nəcəf arasında ziddiyətlər daha da kəskinləşdi. Məlik Nəcəf yenidən şaha şikayət etdi. Nadir şah yenə Hacı Çələbinin üzərinə 100 min tuman cərimə qoydu. Hacı Çələbi cəriməni verməkdən boyun qaçırıldıqda şah onu hüzuruna çağırıldı. Lakin Hacı Çələbi yaxşı anlayırdı ki, bu dəfə Nadirin yanından sağ döñə bilməyəcək. Buna görə də Şəki əyanları ilə birləşib təxminən 1743-cü ilin sonlarında Məlik Nəcəfi öldürdü və şahın hüzuruna getməkdən imtina etdi [199, 19]. Hacı Çələbi

* Kərim Ağa Fatehə görə, Hacı Çələbi XVI əsrə Şəki hakimi olmuş Dərvish Məhəmməd xanın nəslindən idi [205, 15-16].

vilayəti müstəqil xanlıq, özünü isə xan elan etdi. Bu zaman Şirvanı, Şərqi Gürçüstanı Nadir şahın əleyhinə çıxışlar bürümüştü.

Nadir şahın başı osmanlılarla müharibəyə qarşıq idi. Yalnız 1744-cü ilin payızında 15 min nəfərlik qoşunla Şəki üzərinə yeridi. Hacı Çələbi öz tərəfdarları ilə birlikdə Şəki şəhərindən 8 km aralıqda Kiş kəndi yanında sildirilmiş qayada yerləşən "Gələsan-görəşən" qalasına siğindi. Yol dar dərələrdən keçdiyi üçün Nadir şah ordusunun əsas qüvvələrini artilleriya ilə birlikdə Daşbulaq kəndi yaxınlığında, Kotan düzü adlı yerdə qoydu. Bir neçə gün aramısız döyüş getdi. Carlılar, balakənlilər və dağıstanlılar şəkililərin köməyinə gəlməmişdilər. Şəkililər dar keçidlər və meşə örtüyündən istifadə edib arxadan şah qoşunlarına basqın etdilər. Nadir şah 500 döyüşü itirib Bərdəyə çəkildi. Bərdədə bir qədər dincini alan şah Dərbəndə tərf irəlilədi [132, 384]. [bax: bölmənin sonu, şəkil 2,3].

1745-ci ilin avvəllərində Nadir şah Ərəşə dənənub yenidən "Gələsan-görəşən" qalası üzərinə yeridi. Ancaq yənə də uğur qazana bilməyib qəzəbindən Şəki şəhərinə od vurdurdu. 5 ay burada durduqdan sonra şah qala qarşısında 3 min nəfər döyüşü qoyub özü buranı tərk etdi. Yalnız 1746-cı ilin mart ayında ərəzaq çatışmazlığı nəticəsində qalada yaranmış ağır vəziyyətlə əlaqədar Hacı Çələbi Nadir şahın hakimiyyətini tanıdığını bildirdi. Nadir şah da güzəştə getdi və Hacı Çələbini yenidən Şəkiyə vəkil təyin etdi [132, 384]. Beləliklə, hələ Nadir şahın sağlığında müstəqil Şəki xanlığının yaradılmasına doğru mühüm addım atıldı.

3.2. Xanlığın yaranması

Nadir şahın öldürüləməsi ilə (1747) Əfşar imperiyası tamamilə süqtəndi. Hələ 1743-cü ildə yaranmış Şəki xanlığı tamamilə müstəqilləşdi və Hacı Çələbi Qurban oğlu özünü suveren hakim elan etdi.

Azərbaycan xanlıqlarının yaranması dövründə ən qüdrətli xanlıq Şəki xanlığı idi. Azərbaycanın şimal-qərbində Salavat dəğindən Kür çayına qədər uzanan ərazidə yerləşən Şəki xanlığının ərazisi şimal-qərbdə Dağıstan və İlisu sultanlığı, şimal-şərqdə Quba

və Şirvan xanlıqları, qərbdə Kaxet gürcü çarlığı, cənub-qərbdə Gəncə, cənubda isə Qarabağ xanlığı ilə həmsərhəd idi. Ərazisi 9000 kvadrat verst olaraq 270 kəndi birləşdirən Şəki xanlığı 8 mahalla - Şəki, Xaçmaz, Qutqaşen, Ərəş, Padar, Ağdaş, Alpout və Göynük mahallarına bölündürdü. Qutqaşen, Ərəş və Qəbələ sultanlıqları da Şəki xanlığından asılı idi [69, v.413; 644-I, 21] [bax: bölmənin sonu, şəkil 4].

Şəki xanlığının mərkəzi Şəki şəhəri idi. Lakin 1772-ci ildə Kiş çayının daşması nəticəsində bu qədim şəhər, demək olar, tamamilə məhv olmuş, əhalisinin bir qismi başqa yerlərə köçməş, digər qismi isə yeni şəhər salmışdı [415, 127]. Bu şəhər həm də Nuxa adlanmağa başladı və 1968-ci ildə kimi belə adlanmış, həmin ildə Şəki adı bərpa olunmuşdur.

1765-ci ildə kimi Şəki şəhərinin ətrafında qala divarları yox idi və buna görə də düşmən hücumu zamanı şəhər əhalisi "Gələsan-görəşən" qalasına siğındı. 1765-ci ildə isə şəhər ətrafına hasar əkildi [607, 52]. Şəki ətrafında ipəkçilik inkişaf etdiyi üçün şəhərdə canlı ticarət gedirdi. 1772-ci ildə yeni salınan şəhər də qala divarları ilə əhatə olundu. Şəhər daxilində Məhəmmədhəsən xan qalası adını almış qəsr inşa edildi [578, 126-136].

Azərbaycanın başqa xanlıqlarında olduğu kimi, Şəki xanlığında da idarəcilik monarxiya sistemi əsasında həyata keçirilirdi. Xanlığın başında qeyri-məhdud hakimiyyətə malik olan *xan* durardı. Xanın yanında yaxın köməkçi *vəzir* idi. Sərkəri-ali maliyyə işlərinə, eşikağası xanın şəxsi təsərrüfatına, xan xəzinəsinin məxaric işlərinə, sandıqtaragası xan anbarlarındakı taxıl və digər ehtiyatlara nəzarət edirdi. Xan sarayında xeyli kiçik məmurlar da var idi. Bütün bu məmurlara məvacib yerinə ya müəyyən yerin vergisini toplamaq hüququ verilir, ya da rənəbərlər (yəni torpağı olmayan işçilər) paylanır. Xəzina üçün galırları *sərkərkarlar* toplayırı [199, 24-25] [bax: bölmənin sonu, şəkil 5, 6, 7].

Xanlığın ərazisi 8 mahalla bölündürdü: Şəki, Xaçmaz, Qəbələ (Qutqaşen), Ərəş, Padar, Ağdaş, Alpout və Göynük. Mahallar xan tərəfindən təyin olunmuş naiblər tərəfindən idarə olunurdu. Naib

vəzifəsi çox vaxt ırsən keçirdi. Onlar məvacib almir, əvəzində ma-
haldan toplanan galırın onda bir hissəsini götürürdülər. Naiblər çox
vaxt varlanmaq məqsədilə müəyyən olunduğundan artıq vergi
topluyır və artığını manımsıvırdıl [491, 463].

Aynı-ayrı kändər *kətxudalar*, yaxud *yüzbaşilar* tərəfindən
idarə olunurdu, onlar da maas almir, xidmətləri müqabilində top-
lanan verginin bir hissəsini götürürdülər. *Şəhər kələntər* tərəfindən
idarə edildi. *Şəhər* qalasının raisi *qalabayı* adlanırdı. *Əsasbaşı* şə-
hərdə ictimai asayışə və bazarda nizam-intizama nəzarət edirdi.

Digər Azərbaycan xanlıqları kimi Şəki xanlığı da ilk gündən
öz müstaqilliyini qorumaq uğrunda mübarizə aparmalı olmuşdur.
Şah taxtına iddiaçılardan biri olan Əmirəslan xan Azərbaycanın
şimal xanlıqlarını itaət dəvət etdiyi zaman, *Hacı Çələbi* xan
(1743-1755) nəinki ona rədd cavabı verdi, hətta oğlu Həsən ağanının
başçılığı ilə Əmirəslan xana qarşı hərbi dəstə göndərdi. Baş verən
döyüdü Həsən ağa həlak olsa da, Əmirəslan xan Şəkini tutu-
bilməyib canubə çəkildi. Onu təqib edən Hacı Çələbi xan Təbrizə
qədər irəlilədi, lakin burada dəf olundu [199, 27-28].

3.3. Hacı Çələbi xanın Azərbaycan torpaqlarını birləşdirmək uğrunda mübarizəsi

Digər Azərbaycan torpaqlarını da öz xanlığına birləşdirmək
niyyətində olan Hacı Çələbi xan Qarabağ xanlığını özüna tabe et-
mek üçün 1748-ci ildə bura yürüş etdi, Pənahəli xanın güclü müqə-
vimatına rast gəlib uğur qazanmadı. O, Şamaxı xanlığının qüv-
vələri ilə birlükde bir aydan artıq müddətə Bayat qalasını müha-
sirədə saxladı, ancaq bir nəticə əldə etmədi [247, 112]. Kürün o biri
tayına çəkilən Hacı Çələbi xan məyusana surətdə dedi: “*Pənahəli*
xan özünü xan elan etmişdi, mən isə öz məğlubiyyətimlə onun xan-
lığımı tasdiq etdim” [159, 159].

Hacı Çələbi xan 1750-ci ildə Kartlı çarı II İraklı ilə saziş gi-
rib Cara qoşun yeridi. Lakin tezliklə Hacı Çələbiyə məlum oldu ki,
II İraklı və onun atası Kaxet çarı II Teymuraz, Şamaxı və Gəncə
xanlıqlarını, hətta Şəki xanlığını özüna tabe etmək niyyətindədir.

Buna görə də Hacı Çələbi xan Teymuraza qarşı çıxdı, dağistanlı-
larla və carlılarla birləşib onu darmadağın etdi [535, 238].

Gürcü çarları Hacı Çələbi xanı zəiflətmək üçün qonşu Azər-
baycan xanlıqlarını ona qarşı qaldırmış siyasetini yürüdürürlər.

Hacı Çələbi xanlığın Dağıstan sərhədləri tərəfində təhlükə-
sizliyini tömən etmək və xanlıqda güclü dayaq qazanmaq məqsədilə
oğlu Ağakışi bayı qaziqumuqlu Məhəmməd xanın qızı ilə evlən-
dirmişdi. Azərbaycan torpaqlarını birləşdirmək niyyəti güden Hacı
Çələbi xan müstəqilliyyət meyil edən Qəbələ və Ərəş sultanlarını da
xanlıqland asılı vəziyyət saldı [614, 121].

Bələliklə, qeyd edilən dövrda Azərbaycan xanlıqları içərisində¹
güclü bir dövləti olan Şəki xanlığı gürcü çarlarının daima ələ ke-
çirməyə can atdıqları tarixi Azərbaycan torpaqlarını – Qəbələ, Ərəş,
Qazax və Borçalı sultanlıqları Şəki xanlığına birləşdirə bildi. (*Bütün
bunlar haqqında növbəti bölmələrdə ətraflı məlumat verilir*).

Hacı Çələbi xan, eyni zamanda Şəkidə məscid, mədrəsə və
digər ictimai binaların tikintisine ciddi fikir verir və Şəkini hər cə-
hətdən möhkəmləndirməyə və digər Azərbaycan torpaqlarını da va-
hid dövlətdə birləşdirməyə can atıldı. Tasadüfi deyildi ki, Hacı
Çələbi xan 1748-1749-cu illərdə Şəkida inşa etdiyi məsciddə mər-
mar üzərində öz titulunu aşağıdakı şəkildə həkk etdirmişdi: “*Şəki*
hakimi, Şirvan əmiri (hökmdarı) Hacı Çələbi sultan Qurban oğlu.
Tarixi – Hicri 1162-ci il” [614, 122], [bax: bölmənin sonu, şəkil 8].

Lakin Hacı Çələbinin 1755-ci ildə vaxtsız vəfati onun bu
məqsədini yarımcıq qoydu.

3.4. Şəki xanlığının Azərbaycanın qonşu xanlıqları ilə münasibətləri

Hacı Çələbinin ölümündən sonra hakimiyətə oğlu *Ağakışi
bay* (1755-1759) gəldi. Xanın qayınatası qaziqumuqlu Məhəmməd
xan isə Şəki xanlığının zəifləməsindən istifadə etmək niyyətinə
düşdü. 1759-cu ildə Ərəşə gələrək Ağakışi bayı öz yanına görüşə çə-
ğirdi. Sonra isə Ərəş sultani Məlik Əli ilə əlbir olub Ağakışi bayı

xainçesinə öldürdü. Məhəmməd xan öz qoşunu ilə Şəki xanlığının ərazisinə daxil oldu və xanın xəzinəsini əla keçirdi. Şəki əyanlarının bir hissəsi Hacı Çələbinin böyük nəvəsi (Həsən ağanın oğlu) Hüseyn bəyi də özləri ilə götürüb Şamaxıya pənah apardılar [205, 35].

Məhəmməd xanın zülm və özbaşinalığından cana doymuş Şəki xanlığının əhalisi üşyan etdi. Bu zaman özünü xan elan edən *Hüseyn bay* (1759-1779) yardım üçün Pənahəli xana müraciət etdi. Bir neçə il əvvəl Hacı Çələbinin onun gürcü əsirliyindən azad etməsini, xanın göstərdiyi yaxşılığı unutmayan Pənahəli xan öz qoşunu ilə qaziqumuqlu Məhəmməd xanın üzərinə yeridi və onu mağlub edib qaziqumuqa çəkilməyə vadar etdi [262, 82] [bax: bölmənin sonu, şəkil 9].

Qaziqumuqlu Məhəmməd xanın köməyindən istifadə edərək müstəqilləşmiş Ərəş sultani Məlik Əli Şəki xanına tabe olmaq istəmədi. O, bu vaxt Cənubi Azərbaycanda hakimiyyəti əla keçirib Qarabağa hücum etmiş Urmiyalı Fətəli xan Əfşarın düşərgəsinə getdi, Fətəli xana tabe olduğunu bəyan edərək Şəki xanlığında hakimiyyətin ona, yəni Məlik Əliyə həvalə edilməsini istədi. Yaranmış vəziyyəti düzgün qiymətləndirən Hüseyn xan Fətəli xana müqavimət göstərməyin mənasız olduğunu düşünərək onun hüzuruna gedib itatını bildirdi. Fətəli xan Əfşar Hüseyn xanın Şəki taxtında qalmasına razılıq verdi [141, 164-165].

Mələm olduğu kimi Hüseyn xan qubalı Fətəli xana qarşı mübarizə Şamaxı hakimləri Məhəmmədsəid və Ağası xan qardaşlarını dəstəkləyirdi. Bir müddət sonra Hüseyn xan öz mövqeyini dəyişdi. Fətəli xan Hüseyn xana bildirdi ki, ona yardım etsa, Şamaxı xanlığının ərazisinin bir hissəsini Şəki xanına güzəştə gedəcəkdir. Hüseyn xan 700 nəfərlik hərbi qüvvəsi ilə Fətəli xanın 7 minilik qoşununa yardım etdi [199, 35]. Vəziyyətin ümidişz olduğunu görən Məhəmmədsəid xan təslim oldu. Ancaq bu zaman Şamaxı xanları Fətəli xanın deyil, Hüseyn xanın düşərgəsinə getdildər. Hüseyn xan bu barədə Fətəli xana məlumat verdi. Fətəli xan Ağası xanı kor etməyi, Məhəmmədsəid xanı isə ciddi nəzarət altında saxlamağı tövsiyə edirdi. Fətəli xan artıq 60 yaşı olan Məhəmmədsəid xanı o qədər təhlükəli saymadığı halda, daha cavan və bacarıqlı

Ağası xanı bu yolla siyasi meydandan çıxarmaq niyyətində idi. Gözləri çıxarılmış Ağası xan Dərbəndə göndərilib burada həbsxanaya salındı [199, 36]. Şamaxı xanlığının Sədərə və Qəsəi mahallələri Yeni Şamaxı (Ağsu) şəhəri ilə birlikdə Hüseyn xana çatdı. Hüseyn xan Şamaxı xanlığının ona çatmış ərazilərini öz naibi təyin etdi Manaf bəyə tapşırıdı [193, 11].

1768-ci ilin avqustunda Fətəli xan Manaf bəyin Şamaxıda ona qarşı qəsd hazırladıqdan xəbər tutdu. Məqsəd Fətəli xanı Şamaxı xanlığının ərazisindən sixışdırıb çıxartmaq idi. Hüseyn bəyin də bu qəsddən xəbəri vardi [414, 30]. Lakin Şamaxı bəylərinin heç də hamisi qəsdilərə qoşulmadı, üstəlik Şəkidən gözlənilən hərbi kömək vaxtında yetişmədi. Məhəmmədsəid xan və Ağası xan da Hüseyn xanın bütün Şamaxı xanlığına yiyeşənmək niyyətini anlayıb ona qoşulmadılar [199, 37].

Qəsddən vaxtında xəbər tutan Fətəli xan 1768-ci ilin avqustunda Yeni Şamaxıdan 2 km aralıda düşərgə qurdu və ertəsi günü şəhəri tutdu. Fətəli xan Manaf bəyi üç kətxuda ilə birlikdə həbs edib Dərbəndə göndərdi. Qəsdin digər iştirakçıları da cəzalandırıldı [199, 37]. Hadisələrin gedisindən xəbəri olmayan Hüseyn xan öz qoşunu ilə Manaf bəyin yardımına gəldi. Fətəli xan onu tələyə salıb mağlub etdi. Bundan sonra Fətəli xan keçmiş Şamaxı xanlığının bütün ərazisini öz dövlətinə qatdı [415, 221-225]. Hüseyn xan bir müddət sonra Quba xanı ilə yeni döyüş girdi, lakin yenə mağlub oldu. 1769-cu ilin iyul ayında Hüseyn xan Fətəli xanla barışdı. Şamaxının daxili işlərinə qarışmamağı, yeri gəldikdə hərbi qüvvə ilə Kubaya yardım göstərməyi öhdəsinə götürdü [415, 257-259].

Lakin çox keçməmiş, Hüseyn xan öz əmlarının və əmisi öğullarının hakimiyyət uğrunda gərgin mübarizəsi ilə qarşılaşdı. 1779-cu ildə Hüseyn xanın əmisi oğlu Hacı Əbdülqadir öz tərəfdarlarının yardımı ilə qəflətən Nuxa qalasına soxuldular və Hüseyn xanı öldürərək hakimiyyəti əla aldı [141, 172].

Hacı Əbdülqadir xan (1779-1784) Hüseyn xandan fərqli olaraq qubalı Fətəli xanla yaxınlaşmaq siyaseti yürüdürdü. O, 1784-cü ildə Fətəli xan qarabağlı İbrahimxəlil xanla müharibəyə başlayanda öz qoşunu ilə Quba xanına qoşulmuşdu. Bundan qəzəblənən İbra-

himxəlil xan Hüseyin xanın Qarabağa qaqmış oğlu Məhəmmədhəsan ağanı Şəkidə hakimiyyət uğrunda mübarizəyə qoşulmaq üçün hərbi qüvvə toplamaq niyyəti ilə Cara göndərdi. Məhəmmədhəsan ağa carlıların yardım ilə Şəkini tutdu. Əbdülqadir xan Ağası xanın yanına qəçdi. Lakin sonuncu onu Məhəmmədhəsan ağıaya təslim etdi. Əbdülqadir xan və oğlanları qətlə yetirildi. Məhəmmədhəsan ağa özünü Şəki xanı elan etdi [14, 173].

Cox ağıllı bir adam olan **Məhəmmədhəsan xan** (1784-1795) ham də çox qaddar idi. O, qardaşlarından birinin – Fətəli ağamın gözlarını çıxartmış, digarını – Səlim ağanı öldürməyə cəhd gəstəmişdi. Lakin Səlim ağa qardaşının niyyətini anlayıb bir neçə tərəfdarı ilə birlikdə Cara qaqmışdı [483, 781].

Məhəmmədhəsan xan Şəki qalasını inşa etdirmişdi. O, xanlıq üçün "Dəstur ul-əməl" adlı xüsusi qanunnamə tərtib etmişdi. Həmin qanunnamə ilə vergi toplanması, qiymətlər, sosial münasibətlər, təbəələrin hüquq və vəzifələri nizama salınırdı. Məhəmmədhəsan xan atası Hüseyin xan kimi qubali Fətəli xanın birləşdirmə siyasətinin əleyhina idi. O, Fətəli xana qarşı mübarizədə hakimiyyətdən kənarlaşdırılmış Şamaxı xanlarından istifadə edirdi. 1785-ci ildə Fətəli xanla döyüdə Məhəmmədhəsan xan və ona qoşulmuş Ağası xan məglub oldu. Ağası xan Fətəli xana təslim oldu, oğlanları ilə birlikdə Qubaya göndərildi. Fətəli xan Şəkiyə doğru hərəkət etdi. Məglub olduğunu görən Məhəmmədhəsan xan öz bacısını Fətəli xana ərə verib onuna barındı. Fətəli xan da ittifaqı möhkəmləndirmək məqsədi bacısı Huri Peykər xanımı Məhəmmədhəsan xan ərə verdi [141, 173; 193, 20].

1787-ci ildə Fətəli xan Ağası xanı və onun oğlanları – Əhməd və Məhammed bayları özü ilə Qonaqkəndə apardı və belə bir şayia yaydırdı ki, guya Ağası xani Şamaxiya hakim təyin etmək üçün Şamaxiya aparır. Məhəmmədsəid xan bu xəbəri alıb Şəkiyə getdi. Onun oğlu Məhəmmədrəza bəy isə qayni Fətəli xani qarşılıqla qoşulmuş Qonaqkəndə getdi. Fətəli xan ona Ağası xani oğlanları ilə birlükde Bakıya aparmığı əmr etdi, özü isə Şamaxiya gəlib yez-nəsi Məhəmmədrəza bəyi formal olaraq Şamaxı xanı elan etdi. Fətəli xan Şəkili Məhəmmədhəsan xandan yanında olan Məhəmmədhə-

səid xanı və iki oğlunu, habelə Ağası xanın oğlu Mustafa bəyi təslim etməsini tələb etdi. Məhəmmədhəsan xan Quba xanının tələbi-nə əmal etməyə məcbur oldu. Məhəmmədsəid xan iki oğlu və işgəndər bəylə birlikdə Fətəli xanın hüzuruna gəldi. Fətəli xan onları həbs edərək Salyana göndərdi. Məhəmmədhəsan xanın əmrlə Ərəs sultani Məhəmmədsəid xanın Şuşaya qaqmış iki oğlunu və Mustafa bəyi müxtalif bəhanələrlə yanına çağırıb Hüseyin xanın etibarlı adəmi Hacı Seyid bəylə Şamaxiya göndərdi. Dustaqlar yolda, Göyçayda olarkən Məhəmməd xanın adamları belə bir şayıə yaydılar ki, guya Fətəli xan Şəki tacirlərini həbs etmiş və Şəkiyə hückum etmək üçün güclü qoşun hazırlayıb. Hacı Seyid bəy şayıəyə inanıb dustaqları azad etdi, özü isə Şəkiyə qayıtdı. Məhəmmədsəid xanın oğlanları və Mustafa bəy Avaristana, oradan da Türkiyəyə qadılar. Bunu eşidən Fətəli xan Məhəmmədsəid xanla iki oğlunu Salyanda qətlə yetirməyi, Ağası xanı da öldürməyi, oğlanlarını da ya öldürməyi, ya da gözlərini çıxartmağı əmər etdi [199, 40].

Məhəmmədhəsan xan bu hadisənin şamaxılılar içərisində dərin nifret oyatmasından və avarların Fətəli xana qarşı düşmən münasibətindən istifadə 1788-ci ildə güclü qoşun topladı və Avar xanı "Ömar xan" ilə birlilikdə Şamaxiya doğu hərəkət etdi. Düşmənin qarşısını sərhəddə almağa macəl tapmayan Fətəli xan onu Şamaxının lap yaxınlığında qarşılıdı. Uzun sürən siddətlə atışmalar başladı. Toqquşmalarда üstünlük şəkililərin və onların müttəfiqlərinin tərfində idi. Fətəli xanın müttəfiqi Tarku şamaxı Mehdi bəyin oğlu Məhəmmədhəsan xanla xəlvəti razılığla gələrək döyüşə girmirdi. Fətəli xan bunu başa düşdü və onun göstərişi ilə qubali döyüşçülər bilərkən döyüş-döyüş şamaxın qoşunlarının durduğu mövqelərə çəkildilər. Bu yolla dağlıstanlı döyüşçülər də döyüşə cəlb olundu. Nəhayət, Fətəli xan qoləbə çaldı [193, 24-25].

Məhəmmədhəsan xan arvadı olan Fətəli xanın bacısını əfv və aman ricası ilə qardaşının yanına göndərdi. Fətəli xan Şəkiyə gəldi, bu-

* Car-Balakan hakimi və ya Avar xanı Ömar xanın adı rusdilli sənədlərdə "Omar xan" yazılılığı halda [477, 318, 343], Azərbaycan dilinə tərcümədə səhv olaraq Ümmə xan kimi təqdim edilir.

rada bir neçə gün ziyaftadə olduqdan sonra Gəncəyə getdi [141, 41].

1789-cu ildə Fətəli xan ölükdən sonra Quba xanlığının zəifləməsindən Məhəmmədhəsən xan da istifadə etdi. Məhəmmədhəsən xan Türkiyədən Qarabağa gəlmış Şamaxı xanzadələri Əsgər, Qasim və Mustafa bəyləri öz yanına çağırıldı. O, 1790-ci ildə Manaf bəylə Şamaxının üzərinə yeridi. Müqavimət göstərə bilməyən qubali gənc Əhməd xan Qubaya qaçı. Məhəmmədhəsən xan sərkər xanzadələrini Şamaxının elatlarının xanı, Manaf bəyi isə Yeni Şamaxiya (Ağsu) hakimi təyin etdi. Özü çoxlu qənimətlə Şəkiyə qayıdı [141, 41].

Bundan sonra Məhəmmədhəsən xan Şamaxı xanlarını özündən asılı vəziyyətdə saxlamağa çalışırdı. Buna qarşı çıxan şamaxılı Mustafa xan qazıqumuqlu II Surxay xanla əlaqəyə girib Qəbələ və Ərəş sultanlarını Məhəmmədhəsən xana qarşı qaldırdı. Məhəmmədhəsən xan çox çətinliklə sultaniqları yenidən tabe edə bildi və sultanları hakimiyyətdən kənarlaşdırıldı [614, 153].

Öz növbəsində Məhəmmədhəsən xan köhnə rəqibi – Qurbanın yeni hakimi Şeyxəli xanla birləşib 1794-cü ildə Mustafa xanı Şamaxıda hakimiyyətdən kənarlaşdırıb, yerinə qardaşı Qasim ağanı keçirmək məqsədi ilə Ağsunu mühasirəyə aldı. Ancaq yağan leysan yağış mühasirəcilerin düşərgəsini dağıtdığından Mustafa xanın tövfdarları mühasirəni ləğv etməyə nail oldular [199, 42].

3.5. Şəki xanlığının İlisu sultanlığı ilə münasibətləri

XVI-XIX əsrin I yarısında Azərbaycanın şimal-qərbində mövcud olmuş dövlət qurumları (Şəki xanlığı, İlisu sultanlığı və Car-Balakan camaatlığı – red.) nömrəli Azərbaycanın, hətta bütün Qafqazın siyasi tarixində mühüm rol oynamışdır.

1551-ci ildə Şəki bölgəsinin Səfəvi dövlətinin tərkibinə qatılmasından sonra Şah Təhmasib gürcü çarlıqları ilə həmsərhəd olan şimal-qərbi Azərbaycan ərazilərində yeni müsəlman hakimliklərin yaradılması və möhkəmləndiriləməsi siyasetini davam etdirdi. Bu siyasetin davamı olaraq, Səfəvilər Şəki hakimiyyəti ilə

həmsərhəd ərazidə gələcəkdə *İlisu sultanlığına* çevrilən *Saxur hakimiyyini* yaradı [bax: 615, 45].

Şah Təhmasib 1562-ci ildə *Saxur* hakimi Adiqurqulu bəyə Böyük Qafqaz dağlarının cənub yamaclarında yerləşən Babalı, Qoraqan və Şotavar kəndlərini (Azərbaycanın müasir Qax rayonunun kəndləri – red.) bağışladı [447, 321]. Səfəvi şahı, həmçinin Kaxet hakimi Levan xana Adiqurqulu bəyin ixtiyarında olan ərazilərin hüdudlarına daxil olmağı qadağan etdi.

1590-ci ildə Osmanlı dövləti ilə Səfəvi dövləti arasında İstanbul sülhü bağlandıqdan sonra Şimali Azərbaycan və Gürcüstan torpaqlarının tamamilə Osmanlı imperiyasının hakimiyyəti altına keçiməsine baxmayaraq, Osmanlı hökuməti də bölgədə müsəlman hərbi-siyasi birləşmələrinin yaradılması və gücləndirilməsi siyasetini davam etdirdi.

XVIII əsrin I rübündə də Osmanlı imperiyası özünün Qafqaz siyasətində Azərbaycanın şimal-qərbi bölgələrinə xüsusi önəm verirdi. 1722-ci ildə Sultan III Əhməd *İlisulu Əli Sultanın* adına xüsusi fərman göndərərək onu Şəki bəylərbəyi təyin edir [742, n.27-28]. Bu fərmanla İlisu sultanlığı Şəki hakimiyyi ilə birləşdirə Osmanlı imperiyasının hakimiyyəti altına keçir. 1725-ci ildə Ərəş də vassal mülkü olaraq Əli Sultanın hakimiyyəti altına keçdi.

Lakin Səfəvi dövləti yenidən Şimali Azərbaycanda möhkəmləndikdən sonra vəziyyət dəyişir. Əli Sultan daha çox Nadir xana meyilli siyaset yürütməyə başlayır və onun bu meyli həm ilisuluların, həm şəkililərin, həm də car-balakənlilərin narazılığına gətirib çıxarır. Əli Sultanın mövqeyinin əksinə olaraq, onun oğlu Məhəmməd bəy car-balakənlilərlə, şəkililərlə və dağstanlılarla birlikdə Əfşar qoşunlarına qarşı vuruşurdu [713, 31].

1747-ci ildə Nadir şahın ölümündən sonra Azərbaycanda yaranmış siyasi vəziyyət burada yeni müstəqil xanlıqların və sultanlıqların yaranmasına və həmçinin artıq mövcud olan hakimliklərin möhkəmlənməsinə əlverişli şərait yaradıldı. Məlum olduğu kimi, Şəki xanlığı hala 1743-cü ildə, yəni Əfşarlar imperiyasının dağılmasından əvvəl öz müstəqilliyini qazanmışdı.

Bu dövrə Şəki xanlığı ilə İlisu sultanlığı arasında həm müt-

təfiqlik münasibətləri, həm də qohumluq əlaqələri mövcud idi. Şəki xanı Hüseyn xanın oğlu Əhməd xan İlisu sultanının qızı ilə evli idi. İlisulu Musa sultanı şəkili Hacı xanın qızı ilə evli idi [481, 1121]. Bu qohumluq əlaqələri Şəki xanlığı ilə İlisu sultanlığı arasında sıx və müntəzəm münasibətlərin mövcud olduğunu təsdiq edir [615, 66].

3.6. Şəki xanlığının Car-Balakən camaatlığı ilə münasibətləri

1743-cü ildə Azərbaycanın şimal-qərbində Şəki xanlığı yarananda burada "uc torpaqlarının qoruyucusu" statusu daşıyan Car-Balakən camaatlığı və İlisu sultanlığı da mövcud idi. Bu dövrdə İlisu sultanlığında olduğu kimi, Car-Balakən camaatlığının da Şəki xanlığı ilə müttəfiqlik münasibətləri mövcud idi.

Şəki xanlığının 1748-ci il Qarabağ xanlığı üzərinə yürüşü zamanı Hacı Çələbi xanın qoşununda Car-Balakəndən də döyüşçülər iştirak edirdi [246, 34]. Mənbənin məlumatına görə: "Car-Tala və vilayatın başqa yerlərindən hər ləzgi (avar və saxur) döyüşçiyə 3 tuman, hər bulqadar və muğal döyüştüsünü görə 1 tuman məvacib vermək şartılı orduya çağırılmışdı" [250, 54].

Şəki xanlığı ilə Car-Balakən camaatlığı arasında mövcud olan müttəfiqlik münasibətləri sonrakı illərdə Azərbaycan torpaqlarını əla keçirməyə çalışan Kartli-Kaxet¹ çarlarının işgalçi yürüşlərinə qarşı vahid cəbhədə mübarizədə daha dərin şəkil aldı.

1750-1752-ci illərdə Kartli çarı Teymuraz və oğlu – Kaxet çarı II İraklının işgalçılıq planları əvvəlcə Gəncə və onun ətrafini, hatta imkan düşsə Qarabağı tutmaqdən ibarət idi. Lakin onlar işgalçılıq planlarını gerçəkləşdirmək üçün ilk olaraq Car-Balakən və Şəki istiqamətində yürüşə başladılar [bax: 614, 122]. Bu isə sababsız deyildi. Çünkü Azərbaycanın uc torpaqlarının qoruyucuları

olan *Car-Balakən camaatlığı*, *İlisu sultanlığı* və Azərbaycan torpaqlarının birləşdiriləsi uğrunda mübarizə aparan *Şəki xanlığı* gürçü çarlarının işgalçılıq planlarının qarşısında ciddi manə idilər və bu manə aradan götürülməmiş uğurlu nəticəsi olan hərbi yürüşdən danışmaq mümkün deyildi.

1750-ci ildə Kaxet çarı II İraklı car-balakənlilərlə sülh bağlamağa nail olsa da, bu sülh müvəqqəti oldu. Qısa müddət sonra car-balakənlilər Kartli-Kaxet çarlığına yürüş məqsadılıq Balakən Qafqazın şimalından (Dağıstandan) gəlmış 8 minlik qoşunun Gürcüstana birgə yürüş təklifinə razılıq vermişdi. Bu yürüsdə iştirak edəcək hərbi qüvvələrə isə artıq həmin vaxt camaat arasında çox böyük nüfuz sahibi olan Şəki xanı Hacı Çələbinin başçılıq etməsini tələb etdilər. Hacı Çələbi xan: "mənimlə İraklı xan arasında and-amanla sülh bağlanılb və mən ona qarşı çıxa bilməram" – deyərək imtina edir. Hacı Çələbinin Kartli-Kaxet çarlığı ilə bağlılığı sülhü pozmayaraq bu təklifdən imtina etməsi, həmin vaxt gürçü çarlığının xilas etdi [250, 49; 713, 50].

Hacı Çələbi xanın bu mərdliyinin əksinə olaraq, 1750-ci ilin sonlarında gürçü çarları car-balakənlilərdən Yenisel nahiyəsinin (Car-Balakən camaatlığının müğal və ingiloy əhalisinin yaşadığı düzən ərazilər – red.) onlara verilməsini və Qazax kəndinin Yenisələ qəçmiş əhalisinin geri qaytarılmasını tələb etdilər. Əlbəttə ki, car-balakənlilər bu tələbləri yerinə yetirməkdən imtina etdilər. Elə bunu gözləyən Teymuraz və İraklı 30000 nəfərlik qoşunla Car-Balakən istiqamətində hücuma keçdi. Onlar Qanix çayını keçərək Danaçıya yaxınlaşdırılar [250, 50].

Car-balakənlilər kömək üçün Şəki xanı Hacı Çələbiyə və İlisu sultani Məhəmməd bəyə müraciət etdilər. Qaynağın məlumatına görə, bu zaman Hacı Çələbinin Məhəmməd bəyla aralarında kiçik bir ixtilaf var idi. Amma onlar ümumi düşmənə qarşı mübarizəni hər şəydən üstün tutaraq bəşirələr və aralarında ittifaq bağladılar. 1751-ci ilin fevralında Şəki, İlisu və Car-Balakən camaatlığının birləşmiş qüvvələri Qax rayonunun hazırkı Cələyir kəndi yaxınlığında vuruşmada gürçü qoşunlarını darmadagın etdilər [bax: 250, 51; 233, 106]. Həmin vuruşmada öz hərbi qüvvələrinin yanından çıxunu, təxminən 18 min nəfərini itirən gürçü çarları döyüş meydandası da adlandırılır.

¹ Ata və oğulun idarə etdiyi bu iki çarlıq qaynaqlarda ümumi olaraq Gürcüstən adlandırılır.

nündən qaçdırılar [250, 51].

Qeyd edək ki, bu döyüşdən sonra car-balakənlilər və ilisulular qonşu xanlara və gürçü çarlarına qarşı münasibətdə Hacı Çələbi ilə razılaşdırılmış siyaset yürüdürdülər. 1751-ci ildə müttəfiqlərin - şəkilərlər, car-balakənlilər və ilisuluların birləşmiş qüvvələri Hacı Çələbi xanın başçılığı ilə Gəncəyə hücum edərək Şahverdi xanı "gürçü çarları ilə alaqasına görə" cəzalandırırdılar [250, 51].

1752-ci ildə baş verən məşhur "Qızılqaya hadisi" zamanı da Hacı Çələbinin gürçü çarları ilə açıq döyüşündən iki gün sonra car-balakənlilər özlərin körəməyə çatdırıldılar. "Baydarin, Bozcalunun (Borçaltı), Qazaxın, Şəmsəddilin nümayəndələri (rəisləri) gürçilərdən əlləri üzülərək çoxlu peşkəşlərlə Hacının və Carin rəislərinin yanına galırlar və and içərək söz verirlər ki, Buğa bür-cümün ortalarında (mayın əvvəllərində) bu İsləm ordusu ilə Tiflis şəhərinə, Gürcüstana yürüşə çıxsunlar" [250, 52-53; 614, 122-124; 233, 106]. Hacı Çələbi bu qələbə nəticəsində ələ keçirdiyi Qazax və Borçaltıya, Tiflisdən bəri yaşamaqdə olan müsəlmanlara oğlu Ağakışi bəyi hakim təyin etdi.

Sentyabr ayında gürçü çarı II İrakli Kartli-Kaxetdən, Çərkəzistandan, Başıaçıqdan (İmeret) qoşun toplayır və Ağakışi bayın vergi toplamasından narazı olan qazaxlılardan istifadə edərək Ağakışi bəylə döyüşə girir, 300 nəfər bu döyüşdə öldürülür və əsir düşür. Ağakışi bay Şəkiyə geri çəkilir [250, 53; 246, 43].

Bu qələbədən ruhlanan II İrakli ingiliyolar yaşıyan ərazilərə olan iddiaların gerçəkləşdirmək və həmin torpaqları çarlığına birləşdirmək üçün böyük qüvvə ilə Car-Balakən camaatlılığına hücum edir. Car-balakənlilərin çağırışı ilə Hacı Çələbi özünü yetirərək Qanığın sol sahilində baş verən döyüşdə İraklinin qoşunuñ ikinci dəfə darmadağın etdi [bax: 509, 157].

Beləliklə, Şəki xanlığı ilə Car-Balakən camaatlığı arasında baş verən hadisələrin xronologiyası göstərir ki, onlar arasında məhrəb qonşuluq və müttəfiqlik münasibətləri mövcud olmuşdur.

* Butkovun məlumatına görə, təkcə Böyük və Kiçik Kabardadan 2000-dən çox döyüşü gəndərilməsi [535, 391-393].

3.7. Hacı Çələbi xan və varisləri dövründə Şəki xanlığının Kartli-Kaxet çarlığı ilə münasibətləri. Qızılqaya xəyanəti

Şəki xanlığının güclənməsi Qarabağ və digər qonşu xanlıqları, eləcə də gürçü çarlarını möhkəm narahat edirdi. Öncə qeyd etdiyimiz kimi, Teymuraz və İrakli əvvəlcə Cari tutub burada Hacı Çələbinin təsirini heçə endirmək istədilər. Lakin 1751-ci ilin fevral ayında onların Cara yürüşü Şəki xanı tərəfindən dəf olundu [614, 122].

1752-ci ildə Teymuraz və İrakli Gəncəyə yürüşə hazırlaşaraq əvvəlcə hiyləyə əl atıldılar, Hacı Çələbi xanın güclənməsindən narahat olan bir sira Azərbaycan xanlarına ona qarşı birləşməyi təklif etdilər. Pənahəli xan, gəncəli Şahverdi xan, qaradagli Kazım xan, irəvanlı Həsənəli xan Qacar" və naxçıvanlı Heydərqulu xan danışq aparmaq üçün Gəncəyə gələrkən, pusquda durmuş gürçü hərbi dəstəsi qəflətən basqın edib onları əsir götürdü [614, 123]. Gürçü mənbəyinə görə isə müttəfiqlər müşavirə üçün Gəncə şəhərinə toplaşmış, çarlar danışq aparmaq üçün əvvəlcədən qurulmuş çadırı daxil olmuşdu. Bu zaman çarların özləri ilə xəlvəti gətirdikləri qoşun dəstəsi çadırları dövrəyə alıb xanları əsir etmişdi. Çarlar xanları götürüb Gürcüstana yola düşmüşlər. Onlar xanları girov saxlayıb xanlıqların taxtlarına öz tərəfdarlarını oturdub bu yolla xanlıqları özlərindən asılı vəziyyətə salmaq istəyirdilər [bax: 180, 41-42].

Gürçü çarlarının bir sira Azərbaycan xanları ilə birləşib ona qarşı çıxmaga hazırlaşdıqlarını bilən Hacı Çələbi xan öz qoşunu ilə gəlib Kürün sol sahilində mövqə tutmuşdu. O, burada ikən gürçülərin xəyanəti haqqında xəbər tutub Gəncəyə tərəf hərəkət etdi.

** A.A.Bakixanov "Gülüstani-İrəm" əsərində 1752-ci il hadisələrində bəhs edən zaman İravan xanı kimi Hüseynəli xanın adını çəksə də, müəllifin xanların adını dəyişik salma ehtimalı şübhəsizdir. Çünkü dövrün digər mənbələri həmin dövrdə İravan xanı kimi Hüseynəli xanın deyil, onun atası **Həsənəli xan Qacarın** adını qeyd edirlər. Əlavə məlumat üçün bax: "Iravan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. Bakı, 2009, s.52".

Tarixi məlumatlara görə bu xəbəri Hacı Çələbi xana Pənahəli xanın böyük oğlu İbrahimxəlil ağa çatdırmışdı. İbrahimxəlil ağa söylemişdi ki, Hacı Çələbi xanları azad edərsə, sonuncular ona itaət göstərməyə razıdırırlar. Hacı Çələbi xan qoşunla çarların dalinca çapılmış, Tiflisə 3-4 km qalmış onları yaxalamamışdı. Özlərini itirən çarlar asırları qoyub qaçmışdilar [180, 43]. Hadisələrin gedişini izləyən Hacı Çələbi xan tariximiz üçün iibrətəmiz olan bir addım atdı. O, bütün harbi qüvvələrini Mingəçevir yaxınlığında Kürün sol sahilinə topladı. Burada ona qarşı danişqıclar aparan Azərbaycan xanları və gürçü çarlarının hərbi qüvvələrini qarşılamaq qərarına gəldi. Lakin bu zaman Kürün sağ sahilinə bir atlı yetişdi. Mənbələrin məlumatına görə bu Gəncə xanı Şahverdi xanın nökəri idi. Şəki xanın əmri ilə sol sahilə keçirilən bu atlı Hacı Çələbiyə müraciətlə: "Qoca baba, vali xanları tutdu!" deyə kömək istəmişdi. Hacı Çələbi xan isə ona: "Qoca baban onları xilas edər, onları qurtarmaq üçün müharibə və davaya girişər!" deyə cavab vermişdi. Bundan sonra hərbi şurənin razılıq verməməsini baxmayaraq, Kürü keçən Hacı Çələbi xan gürçü çarlarını ağır məglubiyətə uğradaraq, onları Tiflisə qədər qovmuş, Tiflis yaxınlığında yeni qələbələr qazanaraq, gürçü çarlarının işgal etdiyi Azərbaycan torpaqlarını azad edib geri dönmüşdü.* Bəzi mənbələrin məlumatına görə, gürçü çarları ilə Hacı Çələbi arasında döyüş baş verdi və bu döyüşdə sonuncu qələbə caldı [205, 17]. Bundan sonra Hacı Çələbi xan Borçalını tutub oğlu Ağakışi bəyini ora hakim təyin etdi. Borçalı iki il Ağakışi bəyin hakimiyyəti altında qaldı [199, 44].

Mirzə Adigözəl bəyin yazdığını görə Hacı Çələbi xan xanları azad etdiğindən sonra onlarla görüşməyi belə lazımlı bilməmişdi. O, Gəncəyə daxil olaraq Borçalı, Qazax və Şəmsəddil nümayəndələr gəndərib bu yerli sakinləri Kartlı və Kaxet çarlarına qarşı çıxmaga çağırmışdı. Qazax, Borçalı, Şəmsəddil sultanlıqlarının, elcə də İravan və Gəncə xanlıqlarının qoşunları Hacı Çələbi xanın qoşunu ilə birləşmişdilər. Vəziyyətin pisləşdiyini görən II İraklı Tiflisdə

* Əlavə məlumat üçün bax: Axundov N. Qarabağ salnamələri. Bakı, Yayıçı, 1989, s.56.

girov kimi saxladığı Gəncəli Şahverdi xanın əmisi Qoca xan vəsi-təsilə Hacı Çələbi xana barışq taklif etdi. Şəki hakimi danışçılar aparmaq üçün razılıq verdi [180, 44] və 1752-ci ilin yazında öz el-çilərini Teymurazın yanına göndərdi. Lakin Teymuraz Kabardadan gəlmış 2 minlik qoşunun yardımını ilə Ağakışi bəy Borçalı və Qazaxdan sixişdirdib çıxartdı [614, 124]. Bundan sonra II İraklı Cara hückum etdi. Daha önce qeyd etdiyimiz kimi, Hacı Çələbi xan carlıların harayına yetişdi və Qanix çayı sahilində baş verən siddətli döyüşdə gürçü çarını məglub edərək geri oturdu [262, 143]. Bu yürüşlər nticəsində gürçü çarlarının daima əla keçirməyə can atdıqları tarixi Azərbaycan torpaqları – Qəbələ, Ərəş, Qazax və Borçalı sultanlıqları Şəki xanlığına birləşdirildi.

1752-ci ilin payızında Hacı Çələbi xanın oğlu Ağakışi bəy və Avar xanının birləşmiş qüvvələri Gürcüstanə hücum etsə də, uğur qazanmayıb geri qayitmışdı [673, s.166; 199, 33].

Gürçü çarları ilə mübarizə aparmaqla yanaşı, Hacı Çələbi xan qonşu xanlıqları təbe etmək cəhdlerini da davam etdirirdi. O, 1755-ci ildə hückum edib Yeni Şamaxı (Ağsu) şəhərini mühəsirəyə aldı. Yeni Şamaxı xanı Hacı Məhəmmədəli xanın müraciəti ilə qubali Hüseynli xan 3 minlik Quba qoşunu və Qaraqayıtaq usmisi Əmir Həmzənin 500 nəfərlik qüvvəsini yardımına göndərdi. Baş verən döyüşdə şəkilər mağlub olub geri döndülər [141, 164].

1755-ci ildə Hacı Çələbi xan vəfat etdi. Onun Azərbaycan tarixində mühüm yeri var. Hündür boylu, pəhləvan cüssəli və ağıllı bir adam idi.

Şəki xanlığının Kartlı-Kaxet çarlığı ilə münasibətləri Hacı Çələbi xanın varisləri dövründə də davam etmişdir. Müvafiq fasilərdə bu haqda ətraflı məlumat verilir.

3.8. Şəki xanlığının Osmanlı dövləti ilə əlaqələri

Azərbaycan xanlıqları, o cümlədən də Şəki xanlığı, Cənubi Qafqazla bağlı beynəlxalq münasibətlərin olduqca kəskinləşdiyi bir tarixi şəraitdə yaranmışdı. XVIII əsrin II yarısında inkişaf etmiş

qərb dövlətlərinin Cənubi Qafqaz regionuna maraqları daha da artmışdı. Həmin dövrdə regionda mənafeləri toqquşan Rusiya və Osmanlı imperiyaları arasındaki münasibətlər daha da kəskinləşmişdi. Buna görə də Azərbaycan xanları şəraitdə asılı olaraq əvvəlcə siyaset yürüdürdürlər.

Azərbaycanın geosiyasi mövqeyi onun beynəlxalq münasibətlərdə vacib yer tutmasına səbəb olurdu. Azərbaycanda xanlıqlar şəklində dövlətçilik bərpa edildikdən sonra bu xanlıqlarda müstəqil xarici siyaset yeridilməyə başladı. Hələ 1743-cü ildə müstəqil Şəki xanlığının yaradılması, əslində Azərbaycanın böyük bir hissəsində dövlətçiliyin bərpası demək idi. Azərbaycanın digər xanlıqları kimi Şəki xanlığı da mürəkkəb tarixi şəraitdə həm öz müstəqilliyini qoruyub saxlamaq, həm də Azərbaycanın digər xanlıqlarını birləşdirmək uğrunda çətin mübarizə aparırdı. Bu mübarizənin əsasını ilk növbədə xan hakimiyətini möhkəmləndirmək, yadelli təcavüzlərinin qarşısını almaq, xarici-iqtisadi əlaqələri gücləndirmək, qonşu dövlətlərlə qarşılıqlı münasibətlər qurmaq təşkil edirdi. Şəki xanlığının qurucusu Hacı Çələbi xan hakimiyətinin ilk günlərdən xanlığın müstəqilliyini qorumaqla yanaşı, həmçinin Azərbaycan torpaqlarını birləşdirmək və təcavüzdən qorumaq uğrunda mübarizə aparmışdı.

Azərbaycan xanlıqlarının qonşu dövlətlərlə qarşılıqlı münasibətləri həm xanlıqların daxili vəziyyəti, həm də beynəlxalq hadisələrin təsiri altında tənzimləndirdi. XVIII əsrin II yarısından, yəni Azərbaycan xanlıqlarının yarandığı dövrdən başlayaraq xanlıqların Osmanlı dövləti ilə xüsusi əhəmiyyətli münasibətləri olmuşdur. Müstəqil Azərbaycan dövlətləri heç kəsdən asılı olmaq istəmir və təhlükə qarşısında Osmanlı dövlətinə müraciət edirdilər. Azərbaycan xanlıqlarının Osmanlı dövləti ilə dil və din birliliyindən başqa, gürçü çarlarının onların əraziləsinə müdaxiləsi və Rusiya təhlükəsi dənə çox yaxınlaşdırıldı. Məhz buna görədir ki, Azərbaycan xanlıqları yarandığı dövrdən başlayaraq Türkiyə ilə qarşılıqlı münasibələr yaratmağa çalışırdılar [bax: 267, 33].

Türkiyənin Başbakaniqliq Osmanlı Arxivinin (bundan sonra BOA) "Hatt-i Humayun" fondunda qorunub saxlanılan qiymətli

sənədlər Şəki xanlığının Osmanlı dövləti ilə münasibətlərini daha dərinlən iżləməyə imkan yaradır.

Nadir şahin ölümündən sonra öz müstəqilliyini elan etmiş Qarabağ, İrəvan, Gəncə, Bakı, Quba, Şamaxı xanlıqları Osmanlı dövlətinə müraciət etdilər. Şəki xanlığı isə hələ Nadir şahin sağlığında Osmanlı dövləti ilə əlaqə yaratmışdı. İbrahim Yükselin yazdığına görə: "Hələ Nadir şahin sağlığında ona qarşı mübarizəyə başlamış Şəki hakimi Hacı Çələbi Şəki vilayətini müstəqil elan etmişdi. Nadir şahin ölümündən sonra İrəvandı (Nadir İmperiyası nəzərdə tutulur – red.) qarışılıq dəha da artdığı üçün Azərbaycanın müstəqil xanları Osmanlı dövləti ilə qarşılıqlı əlaqələr yaratmağa dəha çox üstünlük verirdilər. Bu münasibətlə 1747-ci ildə Şəki hakimi Hacı Çələbi xan Osmanlı dövlətinə məktub göndərmişdir" [403, 28; 267, 33].

Hacı Çələbi xan 1746-cı ilin əvvəllərində Osmanlı sarayına göndərdiyi məktubunda Nadir şahin zamanında bölgədə yaranmış nizamsızlığı yoluna qoymaq üçün Osmanlı dövlətindən hərbi yardım istəmişdir [382].

Hacı Çələbi xanın Osmanlı dövlətinin baş vəzirinə ünvanlaşlığı digər məktubunda "Nadir şahin Şirvan və Dağıstan ətrafına hücumu və baş verən döyüşlərin nəticəsiz qalması; əhalinin işyan etməsi və bu əsnada Nadir şahin öldürülməsi; Nadir şahin yerinə yeni bir şahın keçməsi və bu şəraitdən yararlanan rusların qızılbaşların müdaxiləsinin qarşısını almaq üçün onlara hədiyyələr göndərməsi" və s. hadisələr haqqında məlumat verilmişdir [379].

XVIII əsrin 50-ci illərində Şimali Azərbaycan xanlıqları içərisində ən güclüsü Şəki xanlığı idi. Böyük nüfuza malik olan Şəki xanlığının Kartlı-Kaxet çarlığı ilə münasibətləri gərgin idi. Şəki xanlığının güclənməsi gürçü çarlarını çox narahat edirdi. Onca qeyd etdiyimiz kimi, Kaxet çarı II Teymuraz və onun oğlu II İraklinin Azərbaycanın Şamaxı və Gəncə xanlıqlarını, habelə Şəki xanlığını özünə təbe etmək niyyətindən xəbər tutan Şəki xani Hacı Çələbi qısa vaxt ərzində güclü qoşun toplayaraq, dağlıqlılar və carlılarla birləşib II Teymuraz və oğlu İraklinin dəstələrinə dəfələrlə sarsıcı zərba vuraraq onların bu niyyətinin qarşısını almışdır.

Bu dövrə Şəki xanlığının xarici siyasətində aparıcı xətti Osmanlı dövləti ilə qarşılıqlı münasibətlər təşkil edirdi. Belə ki, Osmanlı məmurlarının Azərbaycanın digər xanlarına göndərdiyi məktublarda Şəki xanlığını nümunə göstərməsi bu xanlığın Osmanlı dövləti ilə qarşılıqlı münasibətlərinin sıx olmasını bir daha təsdiq edir. Məsələn, Kartlı çarı Teymurazın Gəncə və Qarabağ xanlığını əla keçirək Azərbaycanın bu torpaqlarını oğlu II İrakli ilə bölüşmək niyyətindən təşviş düşən Gəncə xanı Şahverdi xan 1752-ci ildə Osmanlı sultanına onu himaya etməsini xahiş edən məktub göndərdi [267, 34]. Osmanlı dövləti tərəfindən Gəncə xanı Şahverdi xana göndərilən 01.09.1752-ci il tarixli məktubun girişində "Hacı Çələbiyə göndərildiyi kimi" cümləsi yazılmışdır [380; 383]. Bu isə qeyd edilən dövrə Hacı Çələbi xanın Osmanlı dövləti ilə qarşılıqlı münasibətlərinin daha darin olmasına isbat edir.

Cünki qeyd edilən dövrə gürçü çarlarının Azərbaycan torpaqlarını əla keçirmək niyyətinin qarşısında duran ən böyük siper məhz Şəki xanı Hacı Çələbi idi. Gürçü çarları Hacı Çələbi xanı zəiflətmək üçün qonşu Azərbaycan xanlıqlarını ona qarşı qaldırmaq siyasetini yürütsə də, daha onça qeyd etdiyimiz kimi, 1752-ci il "Qızılqaya hadisəsi" zamanı Hacı Çələbi xanın tariximiz üçün iştiramız olan addımı sayəsində (Ona qarşı gürçü çarları ilə ittifaq girmiş Azərbaycan xanlarını azad etdi) onların bu niyyətləri puça çıxdı.

Qeyd etmək lazımdır ki, bu dövrə çar Rusiyasının xarici siyasətində Azərbaycan xanlıqlarının, o cümlədən Şəki xanlığının Osmanlı imperiyası ilə sıx əlaqələr yaratması xoş qarşılanmadığına görə Rusiya diplomatlarına tapşırılmışdı ki, hər vasitə ilə bu münasibətlərin yaradılmasına maneçilik törətsinlər. S.M.Solovyovun fikrincə, bu dövrə Rusiya hökuməti Azərbaycanın daxili işlərinə rəsmən müdaxilə etməkdən çəkinirdi. 1752-ci ilin aprelində kansler Bestujev-Ruminin A.M.Obreskova reskriptində də xatırlanır: "Əgər biz özümüz farsların (Azərbaycan xanları nəzərdə tutulur - red.) işlərinə müdaxilə etmiriksə, bunu Portaya (Osmanlı Dövləti - red.) da məsləhət görməliyik ki, bizim nümunəmizi izlasınlar. Siz türk nazirlərinin inandırmağa məcbursunuz ki, Porta farslara öz

işlərini həll etmək imkanı versin" [699, 151].

Hacı Çələbi xanın vəfatından sonra da Şəki xanlığının Osmanlı dövləti ilə əlaqələri davam etmişdir. 1768-1774-cü illərdə getmiş Osmanlı-Rusiya savaşı zamanı Osmanlı dövləti bütün səylərini Azərbaycan xanlarını, Dağıstan və Şimali Qafqaz hakimlərini Rusiya qarşı mübarizəyə yönəltmişdi. Rusiya imperiyası isə Osmanlı sultanının bu təşəbbüsünə qarşı daha ciddi addımlar atmış və Kartlı-Kaxet çarına hər cür köməklə göstərərək, Cənubi Qafqazın işgali üçün özüne dayaq nöqtəsi yaratmışdı. Bunu 1773-cü ilin oktyabrında Çıldır valisi Süleyman paşaın baş vazirə göndərdiyi məlumatlar da sübut edir. Süleyman paşa Kartlı-Kaxet və İmeret hakimlərinin Rusiya ilə ittifaqı girdikləri, Rusiya tərəfindən Gürçüstən ərazisinə top və digər hərbi sursat, həmçinin 80 minə qədər hərbi qüvvə göndərildiyi haqqında hayəcanla xəbər vermişdi. Buna nələqədər müəyyən ehtiyat tədbirləri görmək, sərhəd ərazilərini möhkəmləndirmək qərara alınmışdı [264, 164].

XVIII əsrin 80-ci illərində Şəki xanlığında baş verən daxili çəkişmələr və hakimiyət uğrunda gedən mübarizə Osmanlı dövlətinə narahat edir və xanlıqda baş verən gərgin hadisələr haqqında Osmanlı məmurları xəbər tutmağa çalışırı. 26 oktyabr 1780-ci il tarixli bir məktubda "1779-cu il tarixində Şəki xanı Hüseyin xanın öz emisi oğlu Əbdülləqədər xan tərəfindən hakimiyətdən devrilərək öldürülməsi və bu hadisənin Osmanlı tərəfində narahatlı doğrmasi" [381] haqda məlumat yer almışdır.

1783-cü il iyunun 24-də bağlanmış Georgiyevsk müqaviləsi nə əsasən Kartlı-Kaxet çarlığı Rusiya dövlətinin təbaəliyini qəbul etdi. Rusiya himayəsinə keçməsinə arxalanan II İrakli Rusiya qoşunları ilə birlikdə Azərbaycan xanlıqlarına qarşı hücum hazırlaşırı. O, "Azərbaycan xanlarını əla almağa çalışaraq onları öz itatına almaq istəyir, təbe olmayacaqları təqdirdə onların üzərinə qoşun göndərməklə hədələyirdi" [403, 28; 267, 52]. Buna görə də, Şəki xanı Hacı Əbdülləqədər xan 1783-cü ildə Ərzurum valisi Teymur paşa göndərdiyi məktubunda Rusyanın Kartlı-Kaxet sərhədinə 80 min, Tiflis şəhərinə isə 12 min nəfərlik qoşun topladığı haqqında məlumat verdi. Bundan başqa, Şəki xanı öz məktubunda, həmçinin rus-gürçü ittifaqından gözənlənən təhlükənin qarşısını al-

maq üçün Osmanlı dövlətindən hərbi yardım istədi [bax: 387]. Gördüyü kimi, Şəki xanı yaxınlaşmaqdə olan Rusiya təhlükəsi və Rusyanın II İraklı vasitəsilə həyata keçirməyə çalışdığı işgalçılıq siyaseti ilə bağlı Osmanlı dövlətinə müraciət etmişdi.

1783-cü ildə Tiflisə göndərilən Van raiyyatindən olan Toman adlı xəfiyyənin məlumatları Osmanlı sarayını daha çox təşvişə salmışdı. Osmanlı xəfiyyəsi məktubunda: "Rusyanın gürcü çarı II İraklini Tiflis valiliyinə təyin edərək ona xalat bağışladı; Azərbaycan xanlarından Rusyanın himayəsini qəbul etmələrinin tələb olunması və qəbul etməyəcəkləri təqdirdə onlar üzərinə qoşun göndərəcəyi ilə hadələnməsi; Rusiya sərhədlərindən Tiflisa geniş hərbi yolun çəkiləməsi; Tiflisdə hərbi sursat anbarının tikilməsi" və s. məsələlər baradə ətraflı məlumat verilmişdi [bax: 385].

Həmin ildə şəkili Əbdülqadir xan da Osmanlı sarayına göndərdiyi məktubunda Rusyanın Tiflisa hərbi qüvvə ilə kömək etməyə hazırlaşlığı, göndəriləcək rus əsgərlərinin sayı haqda müfəssəl məlumat verirdi. C.Gökçə haqlı olaraq belə nəticəyə gelir ki, "...bölgədəki müsləman siyasi birliliklərinin və cəmiyyətlərin heç biri rus asgarının Tiflisa girməsini istəmirdi. Ruslar nə qədər əsl məqsədlərini gizləsələr də, Gürcüstandakı rus əsgərinin varlığının məqsədi işğal idi" [401, 79-80]. Azərbaycan xanlıqlarının gözənlənən təhlükə qarşısında hərbi qüvvələrinin yetəri olmaması onların Osmanlı dövləti ilə daha sıx münasibətlər qurmasına səbəb olurdu.

1784-cü ildə sabiq Şəki xani Hüseyin xanın Qarabağ xanlığına sığınmış oğlu Məhəmmədhəsən xan Şəki xanlığında hakimiyətə gəldi. O, hakimiyyə gəldiyi zaman bölgədə vəziyyət daha da gerginləşdiyi üçün Şəki xanlığının Osmanlı dövləti ilə münasibətləri dən intensivləşdi. Osmanlı arxiv sənədlərində "Mehmed Yusuf Han" [388; 389; 408, 58], "Şəki və Şirvan hakimi", "Sünniyyət-mezheb" adlandırılın Məhəmmədhəsən xanın Osmanlı sarayına "turki ve farsi" dillərində göndərdiyi bir sıra məktubların [386; 408, 37] bəhs edilir. Yeni hakimiyyətə gəlmış "Şəki və Şirvan xani Məhəmmədhəsən xan"ın öz nümayəndəsi Əli Əsfəndi vasitəsilə Osmanlı sarayına göndərdiyi məktubunda "İraklinin Gəncə qalasına hücumu davam edərsə, qala müdafiəçilərinə gəs-

terdiyi köməyini yenə də davam etdirəcəyi" haqqında məlumat göndərmişdi [375; 408, 39].

Həmin dövrda, Cıldır valisi Süleyman paşanın da Osmanlı sultanına ünvanladığı məktubunda "Rusiya kafirlarına tabe olan gürcü çarı II İrakli"nin rus qoşunları ilə birlikdə doqquz aydan bəri Gəncə ərazisindəki Sarı Mustafa qalasını mühəsirəyə alaraq ətrafdakı kəndləri qarət etdiyi, "mərhamətli, inayətli və dövlətli Məhəmmədhəsən xan"ın məiyyətindəki bütün hərbi qüvvələri birləşdirərək bu hücumu dəf etməsi haqqında məlumatlar öz əksini tapmışdır [377; 409, I, №10]. Bundan əlavə, həmin məktubda Osmanlı dövlətinin kömək edacəyi təqdirdə Rusiya və II İraklinin birləşmiş qüvvələrinin artıq heç bir şey olda edə bilməyəcəkləri; "iblis şimal Rusyanın yardımını ilə II İrakli Azərbaycanın sərhədlərini pozarsa Azərbaycan və Dağıstan xanları II İrakliya qarşı ittifaq yaradacaqları"; həmçinin Rusiya və II İraklinin birləşmiş qüvvələrinin təcavüzünün qarşısını almaq üçün Azərbaycan və Dağıstan xanlarının hərbi qüvvələrinin yetəri olmadığı bildirilir və Osmanlı sultanından hərbi yardım istənilirdi [bax: 409, I, №10; 408, №40; 400, 257].

Lakin 1768-1774-cü illərdə getmiş Rusiya-Ösmanlı savaşında məğlub olan Osmanlı dövləti Rusiya ilə imzaladığı Kiçik Qaynarca sülh müqaviləsinin şartlarına görə Cənubi Qafqazda fəal siyasət yürütməkdən məhrum oldu. Bu isə Osmanlı dövlətini Azərbaycan xanlarına hərbi yardım göstərmək imkanından məhrum et-

* Cıldır valisi Süleyman paşa tərəfindən tərtib edilən bu məktub ilk dəfə olaraq 1991-ci ildə İstanbulda işq üzü görən "Osmanlı devleti ile Azərbaycan Türk hanlıkları arasındaki münasibetləre dair arxiv belgeleri" adlı iki cildlik sənədlər toplusunun I cildində toqdim olunan məktubun sonunda yazılıma tarixi yarlılıq olaraq 1776-ci il göstərilmişdir [409, I, №10]. Sonrakı dövrlərdə İstanbulda çap edilən "Osmanlı Belgelerində Karabağ" adlı sənədlər toplusunda [408, №40] və Sadig Bilgənin "Osmanlı çağında Kafkasya" [400, 257] əsərində də eyni yanlışlıqlar tekrar olunur. Lakin bu məktubun 1776-ci il tarixində yazılıması qeyri-mümkündür. Məktublarda təsvir edilən hadisələrin Georgiyevsk müqaviləsinin bağlanmasından bir qədər sonra təsadüf etdiyi ni və Məhəmmədhəsən xanın hakimiyyətə gəldiyi tarixi nəzərə alsaq, yuxarıda qeyd etdiyimiz məktubun 1784-cü ildə yazıldığı həqiqətə dəha uyğundur.

di. Bütün bunlara baxmayaraq, Şəki xanı Məhəmmədhəsən xanın Osmanlı dövlətinə ünvanladığı 1784-cü il tarixli digər bir məktubunda maraqlı məqamlar vardır. Bu məktubun məzmunundan: "Şəki va Şirvan hakimi Məhəmmədhəsən xanın Osmanlı sədrzəminə göndərdiyi məktubunun xəzinə katibi İbrahim bəy vasitəsi ilə alındığı; Rusyanın hərbi yardımı ilə Azərbaycanın Gəncə ətrafinin gürçü xanı İraklı tərəfindən bir neçə ildən bəri zəbt olunduğu; Gəncə qalasının yerli əhalisi, ətraf hakimlər və Osmanlı ordusunun gücü ilə geri alındığı; İraklı xanın oğlu Əlmas Mirzə," damadı Davud bəy və şəmsəddilə Əli Sultanın çoxsaylı hərbi qüvvə ilə təkrar qalaya hücum etməyə cəhd etməsi, lakin yerli əhalinin və əsgərlərin gücü ilə düşman təcavüzünün dəf edildiyi" bəlli olur [375]. Bu isə həmin dövrde Məhəmmədhəsən xanın Osmanlı sultanından hərbi yardım istəməsi mütqabiliyində Osmanlı dövlətinin ona yardım göndərdiyini sübut edir.

Məhəmmədhəsən xanın Osmanlı dövlətindən hərbi yardım istəməsi Kartli-Kaxet çarı II İraklıni çox narahat etdi. Məhz buna görə də, İraklı dərhal Məhəmmədhəsən xana ardıcıl olaraq iki məktub göndərdi. Gürçü çarı həmin məktublarda Şəki xanı ilə "bəzi məsələlərlə bağlı görüşmək, onunla ittifaq yaratmaq və səmimi münasibətlər qurmağı" təklif etdi [376].

Bütün bunlara baxmayaraq, Rusiya qoşunlarının köməyinə bel bağlayan II İraklı Azərbaycan xanlıqlarına qarşı təcavüzkar planlarını davam etdirərək Azərbaycanın Kartli-Kaxet sərhədləri yaxınlığında yerləşən torpaqlarını əl keçirmək niyyətindən ol çəkmirdi. Bu niyyətin qarşısını almaq məqsədilə Şəki xanı Məhəmmədhəsən xan və digər Azərbaycan xanları Dağıstan hakimləri ilə birləşərək hərbi yardım üçün Osmanlı sultanına müraciət etdilər. 1785-ci ildə Osmanlı nümayəndəsi Xəlil Əfəndinin məsləhəti ilə Şəki xanı Məhəmmədhəsən xan, Qarabağ xanı İbrahimxəlil xan və Quba xanı Fətəli xan birlikdə İstanbul'a Osmanlı sarayına öz elçilərini göndərdilər [Bax: 373; 384; 378; 267, 66].

* Kartli-Kaxet çarı II İraklının oğlu Aleksandr Mirzə nəzərdə tutulur.

Çıldır valisi Süleyman paşanın Osmanlı sarayına ünvanladığı 13 iyun 1785-ci il tarixli məktubda "gürçü çarı II İraklınin rus qoşunlarının köməyi ilə Gəncə və İravan xanlığına məxsus torpaqları əl keçirmək üçün ciddi hazırlıqlardan sonra qeyd edilən ərazilər hücum etməsi və Şəki xanı Məhəmmədhəsən xanın Gəncə əhalisino yardım etməsi nəticəsində bu təcavüzün qarşısının alındığı, II İraklınin öz məqsədində çata bilməyərək geri qayıtdığı" qeyd edilir [372; 378; 409, I, №33]. Məktubda, həmçinin "Hacı Çələbi Xanزادə Məhəmmədhəsən xan iləmasından Əli Əfəndinin, avar hakimi Ümət xanın nümayəndəsi Elhas bəy, Qarabağ hakimi İbrahimxəlil xanın elçisi Mirzə Məhəmməd bəylə birlikdə Osmanlı dövlətinə elçi göndərməsi" haqqında məlumat verilmişdir [372; 409, I, №33].

1786-cı ildə Qarabağ xanı İbrahimxəlil xan Osmanlı dövlətinə göndərdiyi məktubunda Azərbaycan xanlarının və Dağıstan hakimlərinin gürçü çarı İraklıya qarşı mübarizə aparmaq üçün birləşməsinin zəruri olduğunu vurgulayırı. Qarabağ xanı məktubunda Azərbaycan xanlarından Şəki xanı Məhəmmədhəsən xanın, İravan xanı Məhəmməd xanın və Quba xanı Fətəli xanın da II İraklıya qarşı mübarizə aparmaq üçün təkrar ittifaq yaratıqlarını və Osmanlı dövlətindən hərbi yardım xahiş etmələrini bildirirdi [374]. Türkiyə tarixçisi Sadiq Bilgə Azərbaycan xanları və Dağıstan hakimlərinin Osmanlı dövləti ilə əlaqə yaradaraq bir ittifaqda birləşmək arzularını bildirməsindən sonra Osmanlı tarixində "İttihad-İ Islam" ifadəsinin ilk dəfə bir siyasi ideologiya kimi ortaya çıxdığını qeyd edir [400, 261].

Qeyd olunan dövrə Azərbaycan xanlıqları arasında mövcud olan çəkişmələr onların xarici qüvvələrə qarşı birləşmək arzusunu manə olurdu. 1787-1791-ci illərdə getmiş Rusiya-Ösmanlı savaşı ərəfəsində və gedidişində təkcə Azərbaycan xanlarına deyil, ümumiyyətlə, Cənubi Qafqazın bütün müsəlman əhalisino böyük ümidi bəsləyən Osmanlı sultani Azərbaycan xanlıqları arasındaki çəkişmələrdən narahat idи [267, 81]. Həmin dövrə Osmanlı dövləti tərəfindən Azərbaycana göndərilən nümayəndələr xanların bir-biri ilə münasibətləri yoluna qoymasına və ümumi düşmənə qarşı birləşməsinə çalışırlar. Osmanlı sultani

tərəfindən Azərbaycan xanlarına ünvanlanan 24 oktyabr 1787-ci il tarixli məktublarda Şəki xanı Məhəmmədhəsən xana Quba xanı Fətəli xan ilə aralarında olan çəkişmələri bir kənara qoyması, Qarabağ xanı İbrahimxəlil xan, Avar xanı Ümmə xan və bəzi Dağıstan hakimləri ilə birləşərək II İrakli üzərinə hücuma hazır olmaları tövsiyə edilirdi [388; 389].

Osmalı sultani I Əbdülhəmid (1774-1789) tərəfindən 17 fevral 1788-ci il tarixində "Azərbaycan, Dağıstan və Krimda müş-selmanlara əziyyət verən Moskva üzərinə səfər hazırlanması" haqqında Dağıstan hakimlərinə və Azərbaycan xanlarına, o cümlədən Şəki xanı Məhəmmədhəsən xana da xüsusi "Hökəm" göndərildi [397, 221-222; 409, 1, №38].

Şəki xanlığının Osmanlı dövləti ilə münasibətləri xanlığın 1805-ci ildə Rusiya himayəsini qəbul etməsindən sonra da davam etmişdir. 1810-cu ildə Şəki xanlığında Rusiya işgalçılara qarşı üşyan başlayan zaman Qarabağlı İbrahimxəlil xanın qızı, keçmiş Şəki xanı Səlim xanın (1795-1806) həyat yoldaşı Tuti xanımın Osmanlı dövlətinə göndərdiyi məktub xüsusi maraqlıdır. Tuti xanım öz məktubunda: "...şəkililərin rus qoşunlarına qarşı apardığı mü-barizə naticasında Şəkinin rus qoşunlarından geri alındığını; şəkililərin Dağıstan əhalisinə ilə birləşib Hüseyin Əfəndi adlı bir naşeri özlərinə vəkil seçdikləri; düsmənə qarşı mübarizə üçün iyrimi min asgarın hazır olduğunu" haqqında məlumat verərək Osmanlı dövlətindən hərbi yardım istəyirdi [bax: 393].

1818-ci ildə Bağdad valisi Davud paşanın Osmanlı sarayına ünvanlaşdırılmış bir məktubunda keçmiş Şəki xanı Səlim xan haqqında maraqlı məlumatlar verilmişdir. Məktubda: "sabiq Şəki və Şirvan ha-kimi Səlim xanın mamləkatının Rusiya qoşunları tərəfindən zəbtindən sonra" onun Təbriz - Abbas Mirzənin yanına, oradan isə möiyəti ilə Bağdada gələrək mütəqəddəsləri ziyarət etdikdən sonra İstanbula galması və Rusiya işgalçılara qarşı Osmanlı dövlətindən hərbi yardım istəməsi haqqında məlumatlar verilmişdir [bax: 391].

Bələliklə, Şəki xanlarının Azərbaycan torpaqlarını birləşdir-mək və xarici işgalçılara qarşı mübarizəsi heç vaxt sənməmişdir.

3.9. Sosial-iqtisadi və mədəni həyat

3.9.1. Kənd təsərrüfatı

XVIII əsrin ikinci yarısı – XIX əsrin əvvəllərində Şəki xanlığının iqtisadi həyatında əkinçilik mühüm rol oynayır. Əlverişli iqlim şəraiti, münbit torpaq örtüyü, sünə suvarma sisteminin geniş şabakası və nəhayət, əşrlər boyu təşəkkül tapmış zəngin istehsal vərdişləri xanlıq əhalisinin böyük əksəriyyətinin əkinçiliyin müxtəlif sahələri ilə möşğul olmasına şərait yaradırdı. Bununla belə, XVIII əsrin ikinci yarısı – XIX əsrin əvvəllərində Azərbaycanda və onunla qonşu ölkələrdə cərəyan edən hərbi-siyasi xarakterli müxtəlif hadisələr Şəki xanlığında da əkinçiliyin inkişafı yolunda çətinliklər yaradırdı. İstər xanlıqlar arasında intensiv xarakter daşıyan ara mühəribələri, istərsə də yadelli hückumlar əkin sahələrinin tapdalanaraq məhv edilməsi, suvarma sisteminin dağıdılması, hazır məhsulun, mal-qaranın qarş etlib aparılması ilə müşayiət olunurdu.

Azərbaycanın digər xanlıqlarında olduğu kimi, Şəki xanlığında da kəndlilər yalnız mühəribələrdən deyil, müxtəlif xarakterli tabii fəlakətlərdən də əziyyət çekirdi. Ayri-ayri illarda baş verən quraqlıq, hədsiz yağıntı, dolu və çayırtkələrin hückumu kəndlilərin min bir əziyyətə yetişdirdikləri məhsulun tamamilə və yaxud qismən mahv olması ilə natiqələndirdi. Şəki xanlığının ləğv olunduğu dövrdə tərtib edilmiş arxiv sənədinin verdiği məlumatdan aydın olur ki, bu xanlıq 3 il ərzində dalbadal çayırtkələrin hückumuna məruz qalmışdı. Çayırtkələrin hückumundan xanlığın Cumalı və Məcmi adlı kəndlərinin əhalisi daha çox əziyyət çekmişdi. Belə ki, 1822-ci ildə Cumalı kəndində sapılmış 15 tağlarlıq¹ bugda sahəsinin 13,5 tağarı, 3 tağlarlıq arpa sahəsinin 2 tağarı, Məcmi kəndində isə 15 tağlarlıq bugda sahəsinin hamısı çayırtkələr tərəfində mahv edilmişdi [77, v.2, 46, 53ar.].

Xanlıqda əkinçiliyin aparıcı sahəsini *taxılçılıq* təşkil edirdi. Bütün orta əsrlər ərzində kənd təsərrüfatında natural təsərrüfatın üstünlüyü şəraitində ticarət əlaqələrinin zəifliyi, siyasi həyatda hökm

¹ Tağar – bugda ilə 18, arpa ilə 15, dari və çəltik ilə 9 puda bərabər idi.

sürən qeyri-sabitlik hər bir kəndli ailəsini özünü ən zəruri ərzaq məhsulları, ilk növbədə isə taxil məhsulları ilə təmin etmək zərurəti qarşısında qoyurdu. Şəki xanlığının ləğv edilməsindən az sonra rus məmurlarının tətib etdikləri sənədlərdən birində göstərilirdi ki, xanlıq dövründə "Nuxanın bütün sənətkarları xəzinəyə pul və müstəmir adlanırlıq taxil vergisi ödəyirdilər" [78, v.92 ar.]. Həmin sonadə adıçkilən 64 Nuxa tacirinin "bez, kətan və bürmet satışı ilə" yanaşı, taxilçılıq və baramaçılıqla da məşgul olduqları göstərilir [78, v.3-4]. Buğda və arpa kimi dənli bitkilər əkin sahələrinin əsas hissəsini təşkil edirdi. Bundan əlavə, mədəni taxil bitkiləri olan dari, parıncı, marcı kimi bitkilər də becərilirdi. Lakin bu bitkilər özlərinin keyfiyyət və faydalı olmaları baxımından o qədər də sərfəli hesab ediləndiklərindən ümumi əkin sahəsinin nisbətən az hissəsini tuturdu.

Taxil bitkilərinin məhsuldarlığı becərilən torpağın münbitliyindən çox asılı idi. Elə bunun natiqəsi idi ki, əkinçilər Şəki xanlığının müxtəlif bölgələrində sapılmış eyni miqdarda toxumun müqabılında müxtəlif miqdarda məhsul götürürdülər. Azərbaycanın digər xanlıqları kimi, Şəki xanlığı üçün də dəməyə əkinçiliyi xarakterik idi. Belə şəraitdə isə məhsuldarlıq torpağın münbitliyi ilə yanaşı yağıntının miqdardından asılı olaraq dəyişirdi. Bunu xanlığın ayrı-ayrı bölgələrində taxil bitkilərinin məhsuldarlığını əks etdirən aşağıda verilmiş cədvəlin məlumatları da təsdiq edir [644-III, 332].

Bitkinin adı	Şimal vadisində		Boz-dağda	Orta vadidə	Cənub vadisində
	Qərb hissəsində	Şərq hissəsində			
Buğda	6-7	8	10	7-8	4-5
Arpa	7-8	6-10	8	6	4-4 1/2
Darı	30-40	60	40-50	50-60	25-30

Azərbaycanın bütün xanlıqlarında taxil bitkilərinin becəriləməsi ilə kəndlilər məşgul olurdular. Onlar öz əkin sahələri ilə yanaşı, xanlara və digər torpaq sahiblərinə məxsus torpaqları da becəririldi. Şəki xanlarının mülkiyyətində olan əkin sahələrinin, o cümlədən Məlikarx deyilən yerdəki taxil sahələrinin becəriləməsi xanlığın bütün kəndlilərinin mükəlləfiyyətinə daxil idi. Onu da göstər-

mək lazımdır ki, Məlikarxdakı əkin sahələrini hələ XVIII əsrin sonlarında Məhəmmədhəsən xan satın almışdı. Məhəmmədhəsən xanın dövründə olduğu kimi, sonuncu Şəki hakimi İsmayıllı xanın dövründə də bu sahələrin əkilib-biçilməsi Şəki xanlığında yaşayan bütün kəndlilərin mükəlləfiyyəti hesab edilirdi [76, v.67-68].

Azərbaycanın digər xanlıqlarında olduğu kimi, Şəki xanlığında taxil bitkilərinin becəriləməsi zamanı rəncbərlərin əməyindən də geniş istifadə edilirdi. Torpaqdan və digər istehsal vasitələrindən məhrum olan rəncbərlər xana və digər torpaq sahiblərinə məxsus torpaq sahələrini becərir və bunun müqabilində hazır məhsulun bir hissəsini alırlıdalar. Xanlığın Daşbulaq kəndindəki rəncbərlər xana məxsus torpaqları ovdan aldıqları 5 cüt kəl və xişla skirdilər. Taxilin biçiləməsi və döyülməsi işlərinə isə xanlığın digər yerlərindən də oləvə işçi qüvvəsi cəlb olunurdu [78, v.256ar.].

Şəki xanlığında əkinçiliyin aparıcı sahələrindən birini çəltikçilik təşkil edirdi. Çəltikçilik əkinçiliyin on çox galır gətirən sahələrindən hesab edilsə də, əkinçilərdən böyük hazırlıq işləri görmək və ağır zəhmət tələb edirdi. Çəltik bitkisi çoxlu su tələb etdiyindən seçilmiş sahənin su tutarlılığı vacib şərt idi. Əks təqdirdə çəltik öz keyfiyyətini dəyişərək pis dari növü olan sulufa çevrilirdi [644-III, 375]. 1819-cu ildə tərtib edilən vergi cədvəlinə əsasən belə qənaət gəlmək olar ki, xanlığın 30 kəndində əhali çəltikçiliklə məşgul olurdu və bu kəndlərdən malcəhat vergisi kimi ildə 104 tağar 395 çanaq vergi toplanırı [76, v.4-33].

Azərbaycan xalqının ən qədim maşğulliyət sahələrindən biri olan bağçılıq Şəki xanlığında da yüksək inkişaf səviyyəsinə çatmışdı. Xanlığın şimal və şərq hissələrində meyvə bağları xüsusiylə çox idi. Burada yetişən Şəki armudu özünün dadına və böyüklüyünə görə seçilirdi [644-III, 347]. Xanlığın mahz bu hissələrində əla keyfiyyətli şabalıd, qoz və findiq yetişdirilirdi. İsti iqlim qurşağına daxil olan cənub bölgələrində çox dadlı üzüm becərilirdi.

Xanlığın Nic kəndində 160, Coqurna kəndində isə 155 meyvə bağı var idi [80, v.148 ar.]. Xanlıqdə bağçılığın mühüm mərkəzlərindən biri də Qəbələ idi. Məhz meyvə bağlarının çoxluğuna və dadlı meyvələrinə görə XVIII əsr rus səyyahı İ. Lerx Qəbələni yer

üzündəki cənət adlandırmışdı [617, 24].

Şəki xanlığının dağatayı və dağlıq hissələrində dəmyə əkinçiliyi geniş yayılsa da, düzənlilik ərazilərdə sünü suvarma tətbiq edilirdi. Sünü suvarmanın mənbəyi kəhrizlər, tabii göllər və daha çox müxtalif çaylardan çəkilmüş çoxsaylı arxlar idi. Axar suların olmayışı bölgələrdə əkin sahələri kəhriz suları vasitəsilə suvarılırdı. Xanlığın şimal vadisində yerləşən dörd təbii gölün suyundan Yarmala, Vardanlı və Nic kəndlərinin, cənub vadisində yerləşən bir gölün suyundan isə Pirnes kəndinin əkin sahələrinin suvarılması üçün istifadə edilirdi [644-III, 349]. Xanlığın ərazisindəki arxlar öz başlangıcı Kür, Alçağançay, Göycay, Öyriçay, Türyançay, Dəmiraparançay və digər çaylardan götürürdü.

Şəki xanlığı həm də Azərbaycanın mühüm ipəkçilik mərkəzlərindən biri kimi şöhrət qazanmışdı. S.Bronevski yazırkı ki, Şəki xanlığında külli miqdarda istehsal edilən ipək öz keyfiyyətinə görə Şamaxı ipayından geri qalmır [527, 43]. Burada istehsal edilan xam ipək yerli toxucuların tələbatını ödəməklə yanaşı, Azərbaycanın digər xanlıqlarına və xarici ölkələrə də ixrac edilirdi. Şəki xanlığında xam ipək istehsalının geniş miqyas almasını burada fəaliyyət göstərən çoxlu ipək karxanaları da sübut edir. Xanlığın yalnız dörd mahalında – Şəki, Alpout, Ağdaş və Padar mahallarında təxminən 464 ipək karxanası işləyirdi [76, v.9-65].

Şəki xanlığının tərkibində olan Qəbələ sultanlığı da xam ipək istehsalında mühüm yer tuturdu. Qəbələdə də istehsal edilən xam ipayın xeyli hissəsi Şamaxıda satılırdı.

Şəki xanlığının iqtisadi həyatında *maldarlıq* da mühüm rol oynayındı. Əlverişli iqlim şəraiti, şirəli otlarla zəngin səfali yaylaqların olması burada maldarlığın müxtəlif sahələrinin inkişafı üçün şərait yaradırdı. Xanlığın ərazisində həm iribuyuzlu (inak, camış, öküz), həm də xurdabuynuzlu heyvanlar (qoyun, keçi) saxlanılırdı.

Azərbaycanın bütün xanlıqlarında olduğu kimi, Şəki xanlığında da mal-qararın və əkinçiyərlər torpaqların əsas hissəsi hakim təbəqənin alında cəmləşmişdi. Şəki xanlarının, ilk növbədə isə Məmmədhəsən xanın mülkiyyətində külli miqdarda tut bağları, çəltik plantasiyaları və taxıl sahələri var idi. Azərbaycanın digər xan-

lılarında olduğu kimi, Şəki xanlığında da torpaq mülkiyyətinin ənənəvi formaları (divan, xalisə, tiyul, mülk, vəqf, icma) qalmaqdır davam edirdi. Bununla belə, *divan* və *xalisə* torpaqları arasında fərqli tədricən itir və onlar daha çox xan torpaqları statusu alırdı. Əkinçiyərlər torpaqların xeyli hissəsi bəylərin sərəncamında idi. Onlar bu torpaqlardan mülk və tiyul hüquq ilə istifadə edirdilər. Bəylər mülk torpaqlarını almaq, satmaq, bağışlamaq məsələsində sərbəst idilərsə, divan torpaqları hesabına yaradılan tiyul torpaqlarından əldə edilən gəlirlərin ancaq bir hissəsinə əldə etmək hüququna malik idilər [753, 24]. Azərbaycanın digər xanlıqlarında olduğu kimi, Şəki xanlığında da əhalinin əksəriyyətini *feodal əyanlar* və *kəndlilər* təşkil edirdi. Xan ailesinin üzvləri, *sultanlar*, *moliklər*, *bəylər*, *ali rütbəli ruhanilər* feodal əyanların sırasına daxil idi. Feodal əyanların başında qeyri-məhdud hakimiyyət malik olan *xan* dayanırdı. Xanlıqda sultan titulunu *Qəbələ* və Ərəş hakimləri daşıyırdı. Feodal əyanlar arasında bəylər sayca üstünlük təşkil edirdilər. Onlar ırsı və xidməti bəylərə bölmüntürdülər.

Xanlıqda imtiyazlı əhalinin içərisində *maaflar* xüsusi çəkiyə malik idi. Onlar əslinda xan hakimiyyətinə xidmat məqabilində vergi və mükəlləfiyyətlərdən azad edilmiş, eyni zamanda kiçik torpaq sahələri olan kəndlilər idi. Kənd idarəciliyində aşağı vəzifələr tutan *yüzbaşilar*, *kətxudalar*, *kovxalar* və *mirablar* da maafların sırasına daxil idi. XIX əsrin əvvəllərində Şəki xanlığında maafların sayı ailə üzvləri ilə birlikdə 6250 nəfərə çatırdı [258, 26]. Özlərinin sosial vəziyyətlərinə görə bəylərdən aşağıda dayanan maaflar xan ordusunun əsasını təşkil edirdi. P.Q.Butkov yazırkı ki, mühərbiə şəraitində Şəki xanları 10 min nəfər əsgər toplamaq imkanına malik idi [534, 200-208].

Xanlıqda əhalinin əksəriyyətini *kəndlilər* təşkil edirdi. Onlar özlərinin sosial-iqtisadi vəziyyətlərinə görə *rəiyətlərə*, *rəncbərlərə* və *elatlırlarə* bölmüntürdülər. Kənd icması tərəfindən ayrılan torpaq payını öz əmək alıtları və iş heyvanları ilə becərib əldə etdikləri məhsulun 1/10-dən 1/5-nə qədərini vergi şəklində torpaq sahibinə ödəyən kəndlilər rəiyət adlanırdı. Rəiyət öz torpaq payını becərməklə yanaşı, feodalə məxsus torpaqlarda işləməli, ictimai xarakter da-

şıyan bir sırə mükəlləfiyyətləri də yerinə yetirməli idi. Rəncbərlər rəsiyyatlarından, başlıca olaraq onunla fərqlənirdilər ki, onlar istehsal atalarından, qoşqu qüvvəsindən məhrum olub feodalların təsərrüfatlarında, əsasən, əkin sahələrdə, tut bağlarında, çəltik və pambıq plantasiyalarında işləyirdilər. XVIII əsrin sonlarında Şəki xanlığının 26 kəndində yerləşən tut bağlarında 3280 rəncbər işləyirdi. Onların əksəriyyətini xanlığın Cəfərabad və Xanabad kəndlərinin sakinləri təşkil edirdi. Xanlara məxsus bu tut bağlarının becəriləməsi müqabilində rəncbərlərdən hər biri ildə bir kürk, üç tağar bugda, iki tağar çəltik və 40 manat pul alırdı [199, 58]. Əksər vergilərin ödənilməsindən azad edilən elatların vəziyyəti raiyyət və rəncbərlər müqayisədə bir qədər yaxşı idi. Bununla belə, onlar həm feodallar, həm də xan qarşısında bir sırə ağır mükəlləfiyyətlər yerinə yetirməli olurdular. Xan ordusunda xidmət edən əsgərlərin əksəriyyəti mahz elatlardan toplanırı [258, 26]. Azərbaycanın əksər xanlıqlarında olduğu kimi, Şəki xanlığında da kəndlilər torpaqdan, sudan, öfrüşdən, torpaq sahiblərinə məxsus əmək alətlərindən və qoşqu vəsitələrindən istifadə etdiklərinə görə məhsul və pulla müxtəlif vergiler ödəyirdilər. Məhsulla toplanan vergilərin sırasına malcəhat, bəhər, salyana, cöpbaşı, çobanbəyi, atarpası, kirxanaxərci və s. daxil idi. Buğda, arpa, düyü, pambıq və s. ilə ödənilən malcəhat vergisi xüsusilə geniş yayılmışdı.

3.9.2. Şəhər hayatı. Sənətkarlıq və ticarət

Şəki şəhəri Azərbaycanın şimal-qərbində yerləşən başlıca təcarət və sənətkarlıq mərkəzlərindən idi. Qədim tarixə malik olan bu şəhər haqqında XVII əsr türk səyyahı Övliya Çələbi yazdı ki, "Şəki üç min yaşayış evi, yeddi Cümə məscidi, karavansarası, hamamı və kiçik bazarı olan gözəl bir qaladır" [722, 158].

Şəkinin bir şəhər kimi yüksəlişi Hacı Çələbinin müstəqil Şəki xanlığının əsasını qoymuş vaxtdan başlayır. Eyniadlı xanlığın inzibati mərkəzinə çevrilən şəhər sürətlə böyüməyə başladı. Azərbaycanın digər xanlıqları ilə müqayisədə Şəki xanlığı yadelli işgəcların və qonşu xanlıqların hücumlarına daha az məruz qaldığını

dan Şəki şəhərinin qala divarları ilə əhatə olunmasına uzun müddət ehtiyac olmadı. Düşmənin ara-sırə baş verən hücumları zamanı Şəhər əhalisi "Gələsan-görəsan" qalasında sügincəq tapırı. Tədqiqatçıların əksəriyyətinin fikrincə, Şəkinin ətrafına qala divarları ilk dəfə 1765-ci ildə çəkilmüşdi [168, 40; 338, 15; 528, 5]. Lakin bu hadisədən az sonra şəhər böyük faciə ilə üzüldü. 1772-ci ildə Kiş çayının daşması nəticəsində şəhər yerlər yekسان edilmiş və çox böyük insan tələfətina səbəb olmuşdu. Dağıntının miqyası o dərəcədə böyük idi ki, Şəkinin əvvəlki yerində bərpə etmək mümkün olmadı və indiki yerində, daha doğrusu, köhnə şəhər yerindən şimal-şərq istiqamətində bir qədər yuxarıda faktiki olaraq yeni şəhərin tikintisine başlanıldı [168, 40; 199, 23-24]. Yeni yerdə sürətlə tikilən Şəki artıq XVIII əsrin sonu – XIX əsrin əvvəllerində Azərbaycanın böyük və gözəl şəhərlərindən birinə çevrildi.

Faktiki olaraq yenidən tikilən Şəki özünün manzarasını və memarlıq əslubuna görə Azərbaycanın digər şəhərlərindən əsaslı şəkildə fərqlənir. Şəki xan sarayındı tədqiq etmiş memarlardan birinin fikrincə, yeni mərhələdə Şəki şəhərinin memarlığının inkişafına ticarət və mədəni əlaqələrinə genliklənməsi nəticəsində buraya daxil olan Avropanın rus memarlığı ciddi təsir göstərmişdir [500, 7]. Görünür, elə bunun nəticəsi idi ki, şəhər memarlığında kərpic və çay daşının kombinasiyasiyyasından yaranan kolorit ona başqa heç bir şəhərdə rast gəlinməyən unikal bir gözəllik verirdi. XIX əsrin əvvəllerində Şəkidə olmuş rus generalı N.N.Rayevski onun gözəlliyi qarşısında Baxçasaray şəhərinin kölgədə qaldığını xüsuslu vürgüləyaraq yazardı ki, "Dağıstan dağlarının atayında mənzərəli bir yerdə yerləşən bu şəhərdə 14 min əhali və 3 min ev var" [529, 344].

Azərbaycanın digər şəhərləri kimi, Şəki şəhərinin yenidən tikintisi zamanı orta əsr şəhərsalma əmənlərinə əməl olunmuşdu. Şəhərin ərazisi əksər orta əsr şəhərləri üçün xarakterik olan üç hissədən – İç qala, Şəhristan və Bayır şəhərdən ibarət idi. Onun ən hündür hissəsində Şəki qalası tikilmişdi. Bu qalanın içərisində məşhur xan sarayı, xan ailəsinə və xan sarayının birinci mərtəbəsində yerləşən divanxanaya məxsus digər binalar – məscid, hərəmxana, həbsxana, atlar üçün tövlo, anbar, qulluqçular üçün ev və s. yerlə-

şirdi [724, 65]. Şəhərin *Şəhristan* hissəsində, içtimai və ticarət-sənətkarlıq obyektləri, o cümlədən *Cümə məscidi*, *bazar meydani*, *karvansaralar*, *ticarət dükənləri*, *sənətkar emalatxanaları* inşa edilmişdi. Bilavasitə *Şəhristanla* birləşən üçüncü hissə, əsasən, yaşayış binalarından ibarət idi. Bu hissədə tacirlər, sənətkarlar və kəndlilər məskunlaşmışdırlar.

Orta əsrlər dövründə bir sıra şəhərlərdə Bayır şəhərlər də qala divarları ilə əhatə olunurdu. Düşmən hücumu zamanı şəhər əhalisi ilə yanaşı, kəndlərin də əhalisi bu divarların arxasına sığınırırdı [530, 350]. Lakin Şəkidi Bayır şəhərin ətrafına qala divarlarının çəkilmişə haqqında heç bir məlumat yoxdur.

XVIII əsrin ikinci yarısı – XIX əsrin əvvəllərində Şəki xanlığında hökm sürən nisbətən sabit hərbi-siyasi şərait Şəki şəhərinin sürətli inkişaf etməsinə və əhalisinin sayının növbəti sabit qalmışına, hətta müəyyən dərəcədə artmasına da səbəb olmuşdu. Xanlığın ərazisində hökm sürən nisbi əmin-amamlıq Şəki şəhərini feodal-ara mühərribələrindən və yadelli hücumlardan əziyyət çəkən qonşu xanlıqların əhalisi üçün xeyli cəlbedici edirdi. Bu fikri XIX əsrin əvvəllərinə aid mənbələrdə Azərbaycanın başqa xanlıqlarından xeyli sayıda əhalinin Şəkiyə köçməsi haqqında məlumatlar da təsdiq edir [489, 781-783]. Eyni yerdə Şəkiyə yeni köçənlər şəhərdə kompakt şəkildə məskunlaşır, özlərinin xüsusi məhəllələrini yaradırlar. Görünür, Şəkidi *Gəncəli*, *Şirvanlı*, *Lahiclar*, *Şirazi*, *Baydunlu*, *Mənçərli* kimi məhəllələrin [326, 16-22] meydana gəlməsi də bu dövrdə addır.

Tranzit ticarət yollarından bir qədər kəndərdə yerləşməsinə baxmayaq, Şəki Azərbaycanın şimal-qərb regionunun başlıca ticarət mərkəzlərindən idi. Rus işğalından bir qədər sonra tərtib edilmiş mənbələrdən birində göstərilirdi ki, "vilyətin əsas ticarət yeri karvanların axışib gəldiyi Nuxa şəhəridir. Ləzgilər və başqa şəhərlərdən olan tacirlər buradan mal alırlar" [644-III, 384]. Ticarət dükənləri, əsasən, şəhərdə olan 8 dalan-bazarda cəmləşmişdi. Burada fəaliyyət göstərən "Təbriz", "Gəncə", "Şamaxı" və "Ləzgi" karvansaraları da ticarət dükənlərinin cəmləşdiyi əsas mərkəzlər idi [725, 10].

Şəki Azərbaycanın digər şəhərləri və xarici ölkələrlə qızılı

ticarət edirdi. Burada istehsal edilən kənd təsərrüfatı və sənətkarlıq məhsulları, xam ipak Tiflis, Dərbənd və Bakı vasitəsilə Rusiyaya və digər ölkələrə ixrac edilirdi. "Şəkiyə Qarabağ vasitəsilə İranın hər yerindən, Azərbaycandan (Cənubi Azərbaycan – red.) və Türkiyədən mallar gətirilir və sonra Şəkidən Cara, Dağıstan, Çeçenistana, Kiçik və Böyük Kabardaya yayılır" [485, 726]. XIX əsrin əvvəllərində Şəkinin böyük kapitala malik olan 46 taciri Təbriz və Həştərxan şəhərləri ilə six ticarət əlaqələri saxlayırdı [78, v.69].

Ticarətə yanaşı, sənətkarlıq istehsalı da Şəkinin iqtisadi həyatında müxtüm rol oynayırırdı. Azərbaycanın əksər şəhərlərində olduğu kimi, burada da müəyyən peşədən olan sənətkarlar ayrıca məhəllələrdə yaşayırdılar. Maraqlı burasıdır ki, şəhərdə mövcud olan məhəllələrin xeyli hissəsinin adı orada məskunlaşmış sənətkarların peşə mənsubiyəti ilə bağlı idi. Məsələn, *Sərbəflar*, *Sabuncular*, *Xarratlar*, *Dulusçular*, *Çanaqcılar*, *Gümçüllər*, *Dabbaglar*, *Bağbanlar* [724, 16]. XVIII əsrin sonu – XIX əsrin əvvəllərində şəhərdə fəaliyyət göstərən 417 sənətkar emalatxanasından 100-ü karvansaralarda, yerdə qalanları isə dalan-bazarlarda və digər yerlərdə yerləşirdi [76, v.69].

Azərbaycanın ən böyük toxuculuq mərkəzlərindən olan Şəkidə toxuculuq müəyyən qədər ev sənəti xarakteri daşıyırırdı. Toxuculuq istehsalında müşahidə edilən belə vəziyyət bu sahədə qadın əməyindən istifadənin geniş miqyas alması ilə bağlı idi. Toxuculuqla yanaşı, Şəkinin iqtisadi həyatında *zərgərlik*, *dəmirçilik*, *təkəldüzluq*, *şəbəkəçilik*, *dabbaglıq* və onunla bağlı digər sənət sahələri aparıcı rol oynayırırdı. Yuxarıda qeyd edilən kamerlənə tasvirin məlumatindən aydın olur ki, şəhərdə gən-dəri istehsalı ilə bağlı olan sənətkarların – *dabbagların*, *papaqcıların*, *çəkməçilərin*, *sərracların* qayış hazırlayanların ümumi sayı 550 nəfəri övdürdü [78, v.8-90]. Bu, əslində, şəhərdə qeydə alınmış bütün sənətkarların təxminən yarısı demək idi. Təxminən elə həmin dövrdə Şəkidi 88 təkəlduz dükəni fəaliyyət göstərirdi [256, 44-45].

XVIII əsrə Şəkidi həm daxili, həm də xarici ticarət xeyli inkişaf etmişdi. Bu dövrdə Şəkidi yüzlərlə dükən var idi. XVIII əsrin sonunda karvansaralarda xana məxsus 52, ayrı-ayrı şəxslərə

məxsus 317 dükan var idi [415, 139].

Azərbaycanın digər toxuculuq mərkəzləri kimi, Şəkida də istehsal edilən toxuculuq məhsulları arasında ipək parçalar üstünlük təşkil edirdi. XVIII əsrin ikinci yarısı – XIX əsrin əvvəllərinə aid mənbələrdə Azərbaycanın toxuculuq mərkəzlərində bu qrupa aid aşağıdakı parça növlərinin adları çəkilir: *zərbaft, darayı, mov, qanavuz, tafta, çarsab, kolenkor (qələmkar), şemandruz, kəlağayı* və s. adıçılən bu ipək parçaların, demək olar ki, hamisi Şəkida də istehsal edilirdi.

Zərbaft və yaxud parça yüksəkkeyfiyyətli ipəkdən və zərgarlar tərəfindən hazırlanmış qızıl və gümüş simlərdən toxunurdu. Qızıl və gümüşlə toxunan ipək parçalar çox bahalı olduğundan onları ya çox varlı adamlar alırdılar, ya da xarici ölkələrə ixrac edildi. Şəki xanlığında istehsalı geniş yayılmış ipək parçalardan biri *cecim* idi. Xanlığın Xaçmaz kəndində qadınların əsas məşgülüyyətlərindən birini müxtəlif rəngli çox möhkəm parçalar – cecim istehsalı təşkil edirdi. Şəki şəhərində isə 25 nəfər toxucu məhz cecim istehsalı üzrə ixtisaslaşmışdı. Şəki cecimləri "müxtəlif rəngli zolaqlı və ham da yüksəkkeyfiyyətli parça" hesab olunurdu [644-III, 383]. Cecim parçalar istehsalı daha çox yerli tələbatın ödənilməsinə yönəldilmişdi. Cecimdən döşək, balınc, mütəkkə üzü, pərdə, süfrə, köynək, şalvar, çuxa, arxalıq və s. tikmək üçün da istifadə edilirdi [257, 44-45].

Qoyunçuluğun yüksək inkişaf səviyyəsinə çatması Şəki xanlığında *yun parçaların*, ilk növbədə isə *şal istehsalının* inkişafına şərait yaradırdı. Qeyd etmək lazımdır ki, daha çox *şalbaşlıq* kimi tanınan bu sənət sahəsi xanlıqlar dövründə ev peşəsi səciyyəsi daşıyır. Qoyunçuluqla məşğul olan kəndlərdə qadınlar öz ailələrinin tələbatını ödəmək üçün yun parçalar toxuyurdular. Şəki xanlığında şal parça istehsalının əsas mərkəzlərindən biri qoyunçuluğun geniş yayıldığı Car-Balakən camaatlığı idi. Şəki şəhərində isə şal və mahud parçaların toxunması ilə 6 nəfər sənətkar məşğul olurdu [78, v.35 ar.-36].

Şəki xanlığının ərazisinin müxtəlif növ boyaq bitkiləri ilə zəngin olması da boyaqçılıq sənətinin inkişafına güclü təsir göstərirdi. Şəki və Qarabağda yetişən çoxillik "naz" adlı bitki də boyaq-

çılara tərəfindən sarı rəng almaq üçün istifadə edilirdi. Bu dövrdə Şəki şəhərində parça və mahudun boyanması ilə məşğul olan sənətkarların sayı 38 nəfərə çatırdı [78, v.39 ar.-40, 82 ar.-83, 88 ar.-89].

XVIII əsrin ikinci yarısı – XIX əsrin əvvəllərində Şəki xanlığında geniş yayılmış sənət sahələrindən biri də *gön-dəri emalı* idi. Xanlıqla qoyunçuluğun və maldarlığın inkişafı gön-dəri emalı üçün zəruri olan bol və ucuz xammal bazasının yaranmasına müsbət təsir göstərirdi. Bir tərəfdən xammal ehtiyatının bolluğu, digər tərəfdən isə müxtəlif dərilərdən olan ayaqqabılara olan böyük tələbat Azərbaycanın bütün şəhərləri kimi Şəkida də ayaqqabı istehsalı üçün əlverişli şərait yaradırdı. XIX əsrin ilk on illiklərində Şəkida 48 nəfər ayaqqabı ustası çalışırdı [78, v.35-36, 81-83].

Xanlıqlar dövründə Şəkida gön-dəri emalı ilə six bağlı olub geniş yayılmış sənət sahələrindən biri *yəhərqayırma-sarracılıq* idi. Süvari ordunun harbi aməliyyatlarda geniş tətbiqi və hərəkət vasitəsi kimi atların əhalinin mösətində mühüm yer tutması silah qayırma ilə yanaşı, sərraclığın da inkişafını zəruri edirdi. Şəhərdə 53 nəfər sənətkar bütün ləvazimatları ilə birlikdə "gürçü" yəhəri düzəldirdi [644-III, 383].

Gön-dəri məməlatları istehsalının digər sahələrində olduğu kimi, Şəkida *papaqcılıq* da mühüm yer tuturdu. Şəhərdə 76 nəfər papaq istehsalı ilə məşğul olurdu [78, v.9-10, 32-34]. Onlar qoyun dərilərindən müxtəlif çeşidli papaqlar – *daqqa* və *çerkəzi* papaqlar hazırlayırdılar. Sür dəridən hazırlanmış *çapma, qələmi, sikari* kimi papaq növləri şəhər əhalisi arasında xüsusi dəbdə idi [256, 65].

Şəki xanlığında sənətkarlıq istehsalının mühüm sahələrindən birini *metal emalı* təşkil edirdi. Sənətkarlığın toxuculuq, dabbagliq, boyaqçılıq və s. sahələrinə nisbətən metal emalının yerli xammal bazası burada xeyli zəif idi. Azərbaycanın digər xanlıqlarında olduğu kimi, Şəki xanlığında da sənətkarlığın bu sahisi daha çox İran, Türkiyə, Rusiya və Rusiya vasitəsilə Avropanın ölkələrindən gətirilən xammal əsasında inkişaf edirdi [259, 109-112]. Şəki xanlığında həm soyuq, həm də ədlı silah istehsalı yayılmışdı. Ədlü silah istehsalının tədricən artmasına baxmayaq, Şəki xanlarının ordusunda hələ də yerli sənətkarlar tərəfindən hazırlanın təbərzin, nizə, gorda,

şəşpər, qılınc, qalxan, qolçaq, dəbilqə, zirehli köynək və s. soyuq silahlardan və döyüş ləvazimatlarından istifadə edilirdi. Hələ Şəki xanlığının yeni yarandığı dövrə Nadir şahın hücumlarından "Gələşən-görəşən" qalasında müdafiə olunan Hacı Çələbi xanın ordusunun silah və sursatla təminatı yerli sənətkarlar tərəfindən həyata keçirilmişdi. Bu işdə xəzinə nəzdindəki emalatxanalarla yanaşı fərdi işləyən silah ustaları da faal iştirak etmişdilər [256, 12, 16-17].

Şəki xanlığında metal emalının aparıcı sahələrindən biri dəmərçilik idi. Xanlığım əksər kəndlərində, xüsusilə Şəki şəhərində çoxlu sayıda dəmərçi emalatxanası fəaliyyət göstərirdi. XIX əsrin əvvəllərində təkcə Şəki şəhərində fəaliyyət göstərən dəmərçi emalatxanalarının sayı 24-ə çatırıldı [78, v.9-10, 33-35]. Xanlıqda metal emalının mühüm sahələrindən birini misqərlilik təşkil edirdi. Misqər emalatxanalarının əksəriyyəti şəhərin Ləhic və Yuxarıbaş adlanan məhəllələrində yerləşirdi. Bu emalatxanalarda məişətdə işlədilən demək olar ki, bütün qablar – satıl, qazan, aştafa, sərnici, tava, tiyan, müxtəlif növ piyalaqlar, nimçələr, güyüüm, məcməyi, səhəng, dolça, aşsızən, xəkəndəz, hamam təsi və s. istehsal edilirdi [256, 28].

Şəki xanlığında sənət istehsalının mühüm sahələrindən birini zərgərlik və gümüşbəndlik təşkil edirdi. Azərbaycanın digər xanlıqları ilə müqayisədə Şəki xanlığında hökm sürən nisbi sabitlik burada yaşayan əhali arasında varlıkların sayının kifayət qədər çox olmasına, bu isə öz növbəsində zərgərlik məməkulatlarına tələbatın artmasına, sonra tətbiq çuxarırdı. Görünür, elə bunun natiçəsi idi ki, xanlıqlar dövrünün sonlarında Şəki şəhəri zərgər və gümüşbəndlərin sayına görə Azərbaycanın bütün şimal şəhərlərini üstələyirdi. Həmin dövrə Şəki'də 46 nəfər gümüş və qızılın emalı ilə məşğul olurdu [550, 35].

Azərbaycanın əksər şəhərlərində olduğu kimi, Şəkidə da, əsasən, mis və gümüş pullar istehsal edən zərbxanalar fəaliyyət göstərirdi. Burada da zərbxanalar ayrı-ayrı şəxslərə icarəyə verilirdi və Şəki hakimləri bundan böyük gəlir götürürdülər. Maraqlı burasıdır ki, pula ehtiyacı olan hər bir şoxs zərbxanaya lazımı miqdarda gümüş və yaxud mis verərək uyğun miqdarda pul ala bilərdi [535-58, 205].

Sonuncu Şəki hakimi İsmayıllı xanın hakimiyəti dövründə burada "zərb Nəxəvi" adlanan xırda gümüş sikkələr zərb edilirdi.

Əhali arasında İsmayıllı xanın adı ilə "İsmaxan" kimi tanınan bu pulsular findiq boyda gümüş parçasını iki qolbin arasına qoyub üstündə çəkic vurmaq yolu ilə istehsal edilirdi [328, 16].

Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşən Şəkinin ərazisi müxtəlif ağac növləri ilə zəngin idi. Bu meşələrdə bitən palid, cökə, dəmirağacı, vələs, iyda, qovaq, zoğal, qoz, findiq, armud və s. ağaclar ağacışlıma sənətinin müxtəlif sahələrində xammal kimi istifadə edilirdi. Nömliyə qarşı daha döztümlü olan palid ağacından yaşayış evlərinin tikintisində tir, pərdi, qapı-pəncərə çərçivələri, dam örtüyü, çəllək və s. istehsalında, yaxşı yonulan, gec çürüyən və işləndikcə əlvən rənglər kəsb edən qoz ağacından qapı-pəncərə xonçası, carpayı ayaqları, beşik, sandıq, tüsəng qundağı və s. istehsalında, özünün elastikliyi, sürtünməyə, isti və soyuğa davamlılığı ilə seçilən qaraağacdən araba-kırşə, boyundurquq, təkər topu, xiş və kotan hissələri istehsalında istifadə edilirdi [257, 135-137].

Şəkidə sənət istehsalının inkişaf etmiş sahələrindən birini dulusçuluq təşkil edirdi. Burada saxsı məmulatlarına olan böyük tələbat bu sahədə çalışan sənətkarların sayının artmasına təkan verirdi. Şəki xanlığının bir çox kəndlərində və Nuxada gil qablar hazırlanırdı [644-III, 369].

XIX əsrin əvvəlində Şimal-Qərbi Azərbaycanda, o cümlədən Şəkidə sənətkarlığın, demək olar, bütün sahələri xeyli inkişaf etmişdi. Şəki sənətkarlarının yüksək məharətlə hazırladıqları məhsullar nainki əyalətdə satılır, eyni zamanda Bakı, Quba, Qarabağ, Tiflis, Dağıstan və digər ərazilərə aparıldı.

Cox inkişaf etmiş sənətkarlıq sahələri boyaqçılıq, misqərlilik, zərgərlik, dabbəqlilik, qalayçılıq, papaqçılıq və b. idi. 1842-ci ildə Şəkidə 1256 nəfər sənətkar çalışırı. Taxminən 20 il sonra, yəni 1861-ci ildə onların sayı artaraq 1735 nəfərə çatmışdı [257, 44].

Şəki xanlığında sənətkar və tacirlərdən vergilar adatları və Məhəmmədhəsən xanın dövründə hazırlanmış "Dəstür-ül əməl" adlı maliyyə sənədi əsasında toplanırdı. Bu zaman şəhər vergilərinin bir çoxu indiyədək kənd təsərrüfatı vergisi kimi məlum olan dərgaliq vergisinin tərkibində toplanırdı [79, v.25].

Şəki xanlığında tamğə vergisinin toplanmasına ciddi diqqət verilirdi. Məhəmmədəşən xanın dövründə qəbul olunmuş qaydaya əsasən burada “icarədar hər cür bezə möhür vurmali və hər adəd-dən 2 qəpik rüsum toplamalıdır” [79, v.3 ar].

3.9.3. Mədəniyyət

Maarif. Ədəbiyyat. Azərbaycanın digər xanlıqlarında olduğu kimi Şəki xanlığında da maarif müəssisələrində təhsil iki pillədən ibarət olub *ibtidai təhsil verən məktəblər* (*mollaxanalar*) və *orta təhsil verən madrasələr* vasitəsilə hayata keçirilirdi. Dövlət həmçinin kanarda qalan məktəblər əksər hallarda şəxsi evlərdə, dükənlərdə və yaxud məscidlərə məxsus otaqlardan birində yerləşirdi. Belə məktəblər, adətən öz banilərinin və yaxud onlarda dərs deyən məşhur müəllimlərin adları ilə tanınırdı.

Dərs müddəti əksər hallarda 6-8 saat davam edirdi. Məktəblərdə dərs vəsaitinin miqdarı çox cüzi idi. Şagirdlər əlibanı öyrəndikdən sonra əsas diqqəti Quranın oxunub mənimşənilməsinə yönəldirdilər. Şagirdlərin oxu vərdişlərini yaxşılaşdırmaq üçün əlavə dərs vəsaiti kimi Sədi Şirazinin “Bustan” və “Gülüstən” əsərlərindən, Nizami, Füzuli kimi Azərbaycan şairlərinin nəsihətəmiz xarakter düşyən əsərlərindən istifadə olunurdu. Məktəblərdə əsas diqqət şagirdlərin tədris materialını şürlü mənimşəmələrindən da-ha çox əzberciliyi yönəldilirdi [box: 258, 220-221].

Ölkədə kitab çapının təşkil olunmaması məktəb və mədrəsələrdə dərs vəsaitlərinin hədsiz dərəcədə qılığına gətirib çıxarırdı. Bu isə onuna nəticələnirdi ki, şagirdlər elm öyrənməkdən daha çox gözəl xatə yazmaq qabiliyyətlərinin artırılması ilə məşğul olurlardı. Xanlıqlar dövründə Azərbaycanda mövcud olmuş müraciət hərbi-siyasi şərait ədəbiyyatın da inkişafına öz təsirini göstərməşdi. Bu dövrdə yaşamış şairlərin yaradıcılığında orta əsr poeziyasının qayda-qanunlarından uzaqlaşma, xalq yaradıcılığına məxsus xüsusiyyətlərin yazılı ədəbiyyatda geniş tətbiqinə meyil özünü aydın şəkildə göstərirdi. Azərbaycan ədəbiyyatı və dili xarici tasir və söz-lərdən təmizlənirdi. Məhəbbət mövzusu poeziyanın əsas mövzusu kimi öz mövqeyini saxlasa da, konkret həyat hadisələrinin təsvirinə

meyil xeyli güclənməmişdi. Bütün bunlar Şəki xanlığında yaşayıb-yaranan şairlər üçün də xarakterik idi.

Şəki xanı Hüseyin xanın sarayında yaşamış *şair Nəbinin* yaradılığında müasiri olduğu hadisələrin təsviri geniş yer tutur. O tarihi mənzumələrində Hacı Çələbi xanın Nadir şaha qarşı apardığı mübarizədən və onun digər hərbi səcaətlərindən ətraflı bəhs edir. Onun əsərlərində Hüseyin xanın faaliyyəti mədən edilmişdir. Şair, eyni zamanda qayınatası Məhəmməd xanın hiyətinin qurbanı olmuş Şəki hakimi Ağakəsi xanın faciəli ölümünü ürək ağrısı ilə təsvir edir [box: 355, 226-228].

Şəki xanlığının tarixində özünəməxsus yer tutan Hüseyin xan “Müştəq” toxallılısu ilə şer yazımcıla yanaşı, şairləri də himaya edirdi. Məhz bu xüsusiyyətinə görə bir çox şairlər, o cümlədən yuxarıda adıçəkilən Nəbi və Molla Vəli Vidadi ona şer həst etmişdi. M.V.Vidadi “Müsibətnamə”ində Hüseyin xanı onu hakimiyət-dən devirmək üçün eçirkin vasitələrə əl atan düşmanların atəhsəsində təsvir edir, onları qəzəbə lənətləyir. Əslində Vidadi bu əsərində yaratdığı Müştəq obrazında özünün ədaləti və vicdanlı hökmər haqqındaki arzusunu əks etdirmiştir [132, 464].

İncəsənət. Bütün XVIII əsr ərzində hökm sürən təlatümlər Azərbaycan xanlıqlarının əksəriyyətində incəsənətin tənazzülünə səbəb olsa da, bunu Şəki xanlığına aid etmək olmaz. Xanlıqda yaradılmış bir sira monumental və xalq-dekorativ incəsənətinin orijinal nümunələri də bunu sübut edir.

Şəki xanlığında təsviri sənətin nisbətən geniş yayılmış sahəsi divar rəngkarlığı idi. İncəsənətin bu sahəsinə aid an gözəl nümunələr Şəki xan sarayında rast gəlmək mümkündür. Sarayın demək olar ki, bütün otaqları zəngin divar naxışları ilə bəzədilmişdir. Bu naxışların və təsvirlərin müəllifi ustad rəssam Abbasqulu hesab edilir. Sarayın bəzədilməsində həndəsi və nəbat naxışlarla yanaşı, stüjetli naxışlardan da geniş istifadə edilmişdir. Şəki xan sarayının rəsmləri həm rəngkarlıq, həm də dekorativ-təbiqi sənətin sintezini nümunəsi hesab edilir. Saraydakı naxışlar bir tərəfdən kolorit zənginliyi, digər tərəfdən isə qızılı rəngdən geniş istifadə olunması ilə səciyyələnir.

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK

Xanlıqlar dövrünün təsviri incəsənətində portret xarakterli süjetli naxışlar da mühüm yer tuturdu. Bu baxımdan Şəkixanovlara məxsus evin divarlarındakı rəsmlər daha xarakterikdir. Evin divarlarında düzəldilmiş yeddi taxçada Nizami Gəncəvinin yeddi qəhrəmanının təsviri verilmişdir. Onların arasında Bisütun dağını yaran Fərhadın obrazı diqqəti daha çox cəlb edir [bax: 258, 476].

Şəki xanlığında istehsal olunmuş parçaların və onlardan hazırlanmış paltarların bədii tərtibatına xüsusi əhəmiyyət verilirdi. Qadın və kişi paltarları, eləcə də müxtəlif mösiət məməkulatları "təkəldüz" və "güləbətin" adlanan bədii tikmə üsulları ilə bəzədilirdi. Qadın əməyi ilə bağlı olduğundan bu sənət uzun müddət ev pəşəsi səciyyəvi daşımışdır. Lakin bu növ məməkulatlara tələbatın artması tikmə sənətinin xarakterinə təsir göstərmiş və sənətin bu sahəsilə, xüsusi emalatxanalarда kişilər məşğul olmuşluq başlamışdır. Gülləbatınla işlənmiş paltarlar burada son dərəcə dəbdə olduğundan nəinki varlı adamlar, hətta yoxsullar belə bu paltarlardan geyirdilər. Şəkinin güləbətinin cuxaları bütün Cənubi Qafqazda şöhrət qazanmışdır və belə cuxaların bir ədədi 6-15 manata satılırdı [644-III, 383].

Şəki xanlığının sənətkarlıq istehsalında bədii ağaçisləmə sənəti mühüm yer tuturdu. Mənbələrdə "həkkak", "nəqqaş" terminləri ilə təqdim edilən bədii oyma ustaları istor mösiət əşyalarını, isə tərsə də tavan, qapı və pəncərələri müxtəlif üslublu naxışlarla bəzəyirdilər. Şəkinin bədii ağaçisləmə ustaları xarrat çarxının köməyi ilə zərif görkəmli yüksək bədii dəyərə malik çarpayı, kürsü, miz ayaqları, eyvan və pilləkən sürəhələri, habelə qarazurna, tütək, ney, kaman kimi musiqi alətləri hazırlayırdılar [256, 76].

Şəkida bədii ağaçisləmə sənətinin aparıcı sahələrindən birini şəbəkəçilik təşkil edirdi. Şəki şəbəkə məktəbinin üslub xüsusiyyətləri Azərbaycan memarlığının incilərindən sayılan Şəki xan sarayında bütün gözəlliyyi ilə əks olunmuşdur. Yüksək bədii zövqə və peşəkarlıqla malik olan şəbəkə ustaları məhz Xan sarayında şəbəkə sənətinin bu günlə qədər onu seyr edənləri heyran edən nadir nümunəsini yaratmışlar. Şəbəkənin çox zərif olan hissələri əvvəlcə çinə, qovaq və cökə ağaclarından doğranıb hazırlanır, sonra isə geydirmə

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK

və yapışdırma üsulu ilə bir-birinə bərkidiirdi. Öz ölçülərinə görə çox kiçik olan ayrı-ayrı hissələrin bir-birinə yapışdırılması elə böyük ustalıqla həyata keçirilmişdir ki, onların qurama olmasına inanmaq olmur. Halbuki, şəbəkənin hər bir kvadratmetrini hazırlamaq üçün 5 min ədəd müxtəlif ölçülü hissədən istifadə olunmuşdur. Şəbəkənin kanarları qoz və yaxud palid ağacından hazırlanmış nisbətən qalın çərçivə haşiyəsi ilə dövralanmış, haşiyələrin üzü isə oymakarlıq üsulu ilə bəzədilmişdir [256, 24, 79, 114].

Memarlıq. Azərbaycanın digər xanlıqları ilə müqayisədə Şəki xanlığında tikinti sənətinin inkişafı üçün daha əlverişli şərait mövcud idi. Bir tarəfdən xanlıqda hökm sürən nişbi hərbi-siyasi sabitlik, digər tarəfdən isə 1772-ci il daşqınından sonra Şəki şəhərinin faktiki olaraq yenidən tikilməsi xanlıqda tikinti işlərinin miqyasının genişlənməsinə güclü təkan vermişdi. Heç də təsadüfi deyil ki, həzirdə Şəki şəhərinin bəzəyinə çevrilmiş bir çox memarlıq abidələri – Şəki xanlarının sarayı, Şəkixanovların evi, Aşağı və Yuxarı karavansaralar, məscidlər, hamamlar və s. məhz xanlıqlar dövründə inşa edilmişdir. Elə bunun nəticəsi idi ki, xanlıqda tikinti sənətinin müxtəlif sahələri üzrə intisaslaşmış çoxsaylı sənətkarlar fəaliyyət göstərirdi. Bunlara misal olaraq bənnaları, daşyonaşları, nəccarları, həkkəkləri, mühəndisləri və memarları göstərmək olar. Tikinti sənəti ilə məşğul olan sənətkarlar arasında bənnalar, xüsüsilə, çox idi [78, v.40-41].

Azərbaycanın digər xanlıqlarında olduğu kimi Şəki xanlığında da aparılmış tikinti işlərini öz təyinatlarına görə şərti olaraq 4 qrupa bölmək olar: I. hərbi-müdafia xarakterli tikililər (qala divarları, bürclər, istekamlar və s.); II. ticarət və sənətkarlıqla bağlı olan obyektlər (bazarlar, karavansaralar, sənətkar emalatxanaları, ticarət dükkanları, körpülər, hamamlar və s.); III. saraylar və yaşayış evləri; IV. dini-memorial tikililər (məscidlər, türbələr, xanəgahlar, sənduqələr) [bax: 259, 133].

Şəkinin hərbi-müdafia xarakterli obyektləri arasında Şəki şəhərində İç qalanın strafina çıxılmış qala divarları daha diqqətəlayiqdir. Bu divarların tikilməsi ilə bağlı müxtəlif fikirlər mövcudur. Bəzi tədqiqatçılar bu divarların tikintisinin ilk Şəki xani Hacı

Çələbinin [338, 111], bəziləri isə Məhəmmədhüseyin xanın həkimiyəti dövründə həyata keçirildiyini bildirirlər [168, 41; 326, 1; 500, 7]. Divarların çox mürəkkəb konfiqurasiyası, hətta xalq arasında belə bir fikrin yaranmasına səbəb olmuşdu ki, onu bu qayda ilə düzəmkələ qalanı tikdirən Məhəmmədhüseyin xanın adını yazmışlar. Lakin divarların böyük sahələrinin ölçülməsi bu fikrin yanlışlığını göstərsə də tikintinin məhz Məhəmmədhüseyin xanın dövründə aparıldığına əlavə bir sübutdur. Şəki xanlığının tarixinə dair xeyli tarixi-ethnoqrafik material toplamış Ə.Nəbiyevin məlumatında isə qala divarlarının tikintisi Məhəmmədhəsən xanın həkimiyəti dövründə aid edilir və göstərilir ki, onun tikintisi 1783-cü ildə başlayıb, 1790-ci ildə başa çatdırılmışdır [326, 1]. Lakin xanlıqlar arasında ara müharibələrinin tüğyan etdiyi şəraitdə 1772-ci il dəşqından sonra Şəkinin 10 ildən artıq bir müddədə qala divarları olmadan yaşaması ağlatan görünümür və qala divarlarının məhz Hüseyin xanın dövründə tikilməsi ehtimalını daha da artırır.

Şəki qalasının divarlarının tikintisi zamanı müxtəlif ölçülü çay daşlarından və əhəngdən istifadə olunmuşdur. Qala divarlarının çöl tərəfində divar boyu qazılmış dərin xəndək düşmən hücumu zamanı su ilə doldurulurdu. Qala divarlarının eni 2, hündürlüyü isə şimalda 4, cənubda 8 metrə çatırı [338, 111]. Qala divarları boyunca bir-birindən müəyyən məsafədə irəliyə çıxmış 21 bürç inşa edilmişdi [326, 3]. Qalanın xarici aləmlə əlaqəsini təmin etmək üçün şimal və cənub istiqamətlərində iki darvaza quraşdırılmışdı.

Azərbaycanın bir çox başqa şəhərləri kimi Şəki qalası da vahid müdafiə kompleksinə daxil olan əlavə müdafiə qurğuları ilə - şəhərdən bir qədər aralıda tikilmiş iki keşikçi bürçü ilə təchiz olunmuşdu. Düşmən ordusu şəhərə yaxınlaşarkən bu bürclərdə yandırılan tonqallə shəhər xəbarlər edilirdi. Şəkidə belə bürclərin ümumi sayı 5-ə çatırı. Bunlar Cəfərabad kəndində, Xan bağlı adlanan yerdə, Xuçık qəbiristanlığı yaxınlığında, Bürç üstü deyilən yerdə və Ağ qayada tikilmişdi [bax: 724, 582, 65].

Azərbaycanın digar şəhərləri kimi Şəki şəhərində də əhalinin təsərrüfat fəaliyyətinin osasını ticarət və sənətkarlıq təşkil edirdi. Şəki xanları və şəhər hakimləri şəhərin düşmən hücumundan müd-

dafiəsi üçün zəruri olan müdafiə qurğuları ilə yanaşı, bazarların, karavansaraların, ticarət dükənlərinin və sənətkar emalatxanalarının tikintisində böyük maraq göstərirdilər. Elə bunun nəticəsi idi ki, xanlıqların dövründə Şəki şəhərində çoxlu bazar, dükən, sənətkar emalatxanası, karavansara və s. tikilib istifadəyə verilmişdi. Burada ticarət-sənətkarlıq kompleksi Şəki qalasından başlayaraq şəhəri iki yərə bölgələr Qurucanacaq boyunca uzanırdı. "Bazar yer" adlandırılaraq bu ərazilərdə bir neçə karavansara və dalan-bazar tikilmişdi [724, 582, 65]. Dalan-bazarlar müəyyən malların satışı və yaxud istehsal üzrə ixtisaslaşmışdı. Bunu həmin dalan-bazarlara verilmiş adlar da sübut edir: *dəmirçi dalanı, ipəkçi dalanı, dərzi dalanı, börküçü dalanı* və s.

XIX əsrin əvvəllərinə aid məlumatlardan aydın olur ki, bu dövrdə Şəkidə 417 ticarət dükəni və sənətkar emalatxanası faaliyyət göstərirdi. Bu ticarət dükəni və sənətkar emalatxanasının 103-ü karavansaralarda, yerdə qalanları isə dalan-bazarlarda yerləşirdi [76, v.69; 79, v.25]. Şəhərdə fəaliyyət göstərən ticarət və sənətkarlıq obyektlərinin əksəriyyəti Şəki xanlarına məxsus idi. Məhəmmədhəsən xana məxsus 254 dükən ona atasından miras qalmışdı. 1806-ci ildə ruslar tərəfindən Şəki xanı təyin edilmiş Cəfərqulu xan isə 52 dükən və emalatxana tikdirərək onlardan hər birini xanlığın pulu ilə 2 manatdan icarəyə verirdi [79, v.25].

1772-ci il dağıntısından sonra Şəkidə "Təbriz", "Gəncə", "Şamaxı", "Lozgi" və "Erməni" karavansaraları kimi tanınan 5 karavansara tikilib istifadəyə verilmişdir [724, 9-10]. Bu karavansaralardan ikisi müasir dövra qədər gəlib çatmış və əhali arasında daha çox "Yuxarı karavansara" və "Aşağı karavansara" adı ilə məşhurdur. "Aşağı karavansara" Azərbaycan ərazisində qeyd olunmuş ən böyük karavansara hesab olunur [338, 168]. Altı min kvadrat metr sahəni əhatə edən bu karavansarada 300 otaq və zirzəmi var idi. "Yuxarı karavansara" öz ölçülərinə görə "Aşağı karavansara"dan azadlıq geridə qalır. Burada tacirlər və onların iş heyvanları üçün tikilmiş otaq və zirzəmilərin sayı 242-yə çatır [338, 173]. Heç də təsəddüfi deyil ki, hər iki karavansara xanlıqlar dövründə Şəkinin əsas işgüzar mərkəzlərindən hesab olunurdu. [bax: *bölmənin sonu*,

şəkil 10, 11].

Şəki şəhərinin əsas memarlıq elementlərindən birini də hamamlar təşkil edirdi. XIX əsrin əvvəllərində şəhərdə fəaliyyət göstərən hamamlardan biri Məhəmmədhəsən xan tərəfindən bishmiş kərpicdən tikdirilmişdi və ildə xanlığın pulu ilə 600 manata icarəyə verilirdi [612, 410-411].

1772-ci il daşqından sonra Şəkidə yaşayış evlərinin tikintisi, xüsusilə, geniş miqyas almışdı. Azərbaycan şəhərlərinin əksəriyyətində olduğu kimi, burada da yaşayış evləri, əsasən, daşdan, çiy və bishmiş kərpicdən tikilirdi. XVIII əsrin sonlarında Azərbaycanda olmuş S. Bronevski yazırkı ki, Şəki xanlığında evləri yonulmamış daşlardan tikirlər, onlar gil və ağaç atmalar vasitəsilə berkətilir, torpaqla örtülmüş damları yastıdır [527, 447]. Yaşayış evlərinin divarları içəridən yerli əhalinin "şirə" və yaxud "sarı torpaq" adlandırdıqları sarımtıl gillə suvanırdı. Bəzi hallarda samanla qarşdırılan bu suvaq Şəki evlərinə yumşaq və isti bir kolorit verirdi [500, 7].

Xanlıqlar dövründə Azərbaycanda saray tikintisinin ən gözəl nümunəsi şərq memarlığının incilərində sayılan *Şəki xanlarının sarayıdır*. Geniş saray kompleksinin bir hissəsi olan bu saray iki mərtəbəlidir. Uzunluğu 30, hündürlüyü 10 metr olan sarayın mərtəbələri arasında əlaqə olmamışdır [500, 12]. Bu, sarayın mərtəbələrinin hər birinin özünəməxsus təyinatı ilə bağlıdır. Belə ki, birinci mərtəbədən divanxana kimi, ikinci mərtəbədən isə xan ailisinin yaşaması üçün istifadə olunurdu. Sarayın hər iki mərtəbəsi qurulmuş etibarı ilə eyni olub bir-birini təkrarlayır. Belə ki, hər iki mərtəbə mərkəzdə yerləşən bir böyük zaldan və dəhlizlə birləşən iki yan otaqdan ibarətdir. Xeyli səda görkəmə malik olan yan otaqlardan fərqli olaraq, zal daha zəngin bəzədilmiş və şimal tərəfə yönəlmis taxçalarla təmin edilmişdir.

Şəki xan sarayının üzərində onun tikilmə tarixi haqqında məlumatın olmaması tədqiqatçılarda bu haqda müxtəlif fikirlərin yanmasına səbəb olmuşdur. "Şəki" adlı tarixi-memarlıq öncəkinin müəllifləri sarayın 1762-ci ildə [338, 114], çoxcildlik "Azərbaycan tarixi"ndə 1763-cü ildə [132, 483], "Şəki xanlığı" adlı monoqrafi-

yanın müəllifləri 1764-cü ildə [199, 71], bu abidənin tədqiqi ilə məşğul olmuş memarlar isə Məhəmmədhəsən xanın hakimiyyəti dövründə tikildiyini bildirirlər [500, 8]. [bax: bölmənin sonu, şəkil 12, 13].

Şəki xan sarayının Məhəmmədhəsən xan tərəfindən tikdirilmiş fikri bir sira manbalarla təsdiq edilmişdir. Belə ki, Məhəmmədhəsən xan 1790-ci ildə özü üçün nəzərdə tutulan sarayın inşasına başlamaq haqqında əmr vermiş və bu iş 1797-ci ildə başa çatdırılmışdır [326, 1]. Həcm etibarı ilə elə də böyük olmayan bu sarayın tikintisinin 7 ilə başa gəlmişinən bir səbəbini onun inşası zamanı çox ince, eyni zamanda ağır və xeyli vaxt talab edən şəbəkə üsulundan geniş istifadə edilmiş ilə bağlıdır. Ləkcə onu göstərmək kifayətdir ki, sovet hakimiyyəti dövründə sarayın yalnız xanlıqlar dövründən qalmış səbəkələrinin bərpası üçün 10 ildən artıq vaxt sərf olunmuşdu [256, 79-80]. Digər tərəfdən XVIII əsrin 90-ci illərinin ortalarında xanlıqda Məhəmmədhəsən xanla qardaşı Səlim xan arasında hakimiyyət uğrunda qızışan mübarizə də xan sarayının tikintisində bir neçə il davam etmiş fasılənin yaranmasına gətirib çıxarmışdı. 1795-ci ilin dekabrında qardaşlar arasında baş vermiş döyüşdə qalib gələn və hakimiyyəti elə keçirən Səlim xan özünün iqamətgahını Şəki şəhərində "Gələsan-görəsan" qalasına köçürümdür [509, 174]. Şübhəsiz ki, bu hadisə xan sarayının tikintisindən təsirsiz ötüşməmiş və bu işdə müyyəyen fasılə yaranmasına səbəb olmuşdu. Sarayın tikintisində yaranmış bu fasılə Məhəmmədhəsən xanın 1797-ci ildə şamaxılı Mustafa xanın köməyi ilə hakimiyyətini yenidən bərpa etməsinə qədər uzanmışdır. Görünür, sarayın tikintisinin əsas işləri 1795-ci ilə qədər görüldüyündən Məhəmmədhəsən xan 1797-ci ildə yenidən hakimiyyətə gələn kimi onun tamamlanmış istifadəyə verilməsinə nail olmuşdu. Rus məmurlarının Şəki xanlığının ləğvi edildiyi ildə (1819) tərtib etdikləri sənəd də sarayın Məhəmmədhəsən xan tərəfindən tikdirildiyi fikrini təsdiq edir [76, v.75]. Bununla belə, Məhəmmədhəsən xanın dövründə sarayın bütün bəzək işlərini tamamlayıb başa çatdırmaq mümkün olmamışdı. Bunu birinci mərtəbənin yan otaqlarının divarlarında konturları qırmızı, göy və

yaşıl rənglərlə çəkilmiş panno və panellərin iç bəzəkləri ilə doldurulmaması təsdiq edir [500, 46].

Şəki xan sarayının tikilmə tarixi kimi, onu inşa etmiş memarın kimliyi məsələsi haqqında olan fikirlər də yekdil olmayıb daha çox fərziyyə xarakteri daşıyır. Abidənin memarlıq və bəzək xüsusiyyətlərini tədqiq etmiş müəlliflərin əksəriyyəti onun memarının Ustad Abbasqul olduğunu güman edirlər [500, 45; 338, 445-447]. Bu zaman onlar sarayın ikinci mərtəbəsindəki zəlin ornamentli kompozisiya ilə işlənmiş plafonu üzərində yazılmış “Ustad Abbasqulu” ifadəsini əsas götürürülər. Lakin nəzərə alsaq ki, orta əsrlər dövründə tikinti işlərinə rəhbərlik edən şəxs öz adını, qarşısında “memar”, “mühəndis” və s. nisbələr göstəriləmək, tiddirdiyi bina-nın divarlarının çöl tərəfdən daha çox görünən yerində həkk etdirirdi, onda Şəki xan sarayının memarı hesab edilən Abbasqulunun adının binanın daxilində ornamentli kompozisiya ilə işlənmiş plafonun üzərində həkk olunması sual doğurmaya bilməz. Bu mənqılə cixış etsək, ustad Abbasqulunun Şəki xan sarayının XVIII əsrin sonlarında, Məhəmmədhəsən xanın hakimiyyəti dövründə yerinə yetirilmiş ilk bəzək işlərinin müəllifi olması fikrini də irali sürdürək olar.

Şəki xan sarayının memarının kimliyi məsələsi haqqında birmənalı məlumat yalnız Azərbaycan MEA-nın Tarix İstututunun Elmi arxivindən aşkar etdiyimiz Ə.Nəbiyev tərəfindən toplanılmış “materiallar”da verilir [326, 1]. Burada sarayın Şirazdan dəvət edilmiş memar Xadali Zeynalabdin tərəfindən inşa edildiyi göstərilir. Lakin hələlik bu məlumatın səhihliyini təsdiq edə biləcək digər mənbələrə təsadüf etməmişik.

Onu da göstərmək lazımdır ki, sarayın müxtəlif yerlərində müxtəlif vaxtlarda orada tamamlama və bəzək işlərini həyata keçirmiş daha bir neçə sənətkarın – şamaxılı nəqqas Mirza Cəfərin, qarabağlı usta Qənbərin, onun qardaşları Şükür və Səfərin, habelə Şamaxıdan olan usta Əliqulunun və usta Qurbanalının adları hakk olunmuşdur. Əslində bu sənətkarların Şəki xan sarayındakı fəaliyyətləri sarayın tikintisindən xeyli sonraya – XIX əsrin sonu - XX əsrin əvvəllərinə aiddir.

3.10. Şəki xanlığının əhalisi

Azərbaycanın qədim şəhərlərindən biri olan Şəkinin tarixi, iqtisadiyyatı, ticarəti, əhalisi və s. hər zaman Azərbaycan tarixşünaslığında aktual məsələlərdən olmuş və olmaqdadır. Əsası e. ə. VII əsrə sah qabilələri tərəfindən qoyulan bu qədim Azərbaycan şəhəri Albaniyanın iri şəhərlərindən biri olmuşdur. İstər ərəblərin Azərbaycanda hakimiyyəti dövrü, istərsə də sonrakı dövrlərdə Şəki mühüm siyasi və iqtisadi əhəmiyyətli şəhərlərin sırasında olmuşdur [199, 3-4].

1647-ci ildə Şəkidə olmuş türk səyyahı Övliya Çələbi Şəkini bəla təsvir edirdi: “Şəki qalası minə qədər əsgər malikdir. Şirvan əyalətində təpə üzərində daşdan tikilmiş gözəl bir qaladır. “Gəncə” və “Şirvan” adlı iki qapısı olan bu abad qala Dağıstan sərhədində yerləşir. 3000 ev, 7 mehrab vardır. Onlardan üstüortülü bazarın içərisində Mirza Əlibəy cümə məscidi, qalada Lağış oğlu Əhməd bəy və III Murad xan cümə məscidləri məshhurdur. Burada karvansara, hamam və kiçik bazar vardır. Bağ və bağçalarında gözəl ipək istehsal olunur” [330, 58-59]. 1728-ci ildə Şəkida olmuş İ.Qerber Şəki əhalisinin sünni məzəhibindən olan ləzgi və qumuqlardan ibarət, burada Əli Sultanın həkim olduğunu yazardı [550, 109-110; 670]. İ.Qerberin Şəki əhalisinin ləzgi olması haqqında verdiyi məlumat düzgün deyildir. Çünkü İ.Qerberdən başqa digər mənbələr bunu təsdiq etmirlər. 1773-cü ilin dekabrın 15-də rus məməru A.Filatovun Qızlar (Qızılıyar) komendantı Ştenderə məktubunda Şəki bir İran (xanlıqlar) dövründə bir çox rus mənbələrində Azərbaycan İran kimi qələmə verili — red.) şəhəri adlandırır [418, n.283-284; 414, 167; 263, 299].

German Şəki ərazisini tərkəmə və ya türkman tatarlarına aid edirdi. Onun yazdıgına görə tərkəmə tatarlarının sahib olduğu Qafqaz dağlarının şərq ətəkləri, Boynak, Dərbənd və Utamiş yaxınlığında qərb dəniz sahiləri, eləcə də bütün cənub ön silsiləyə, Alazan və ya Kaxetdin Xəzər dənizindəkən ərazilərin bir qismi qubali Fətəli xana, digər qismi isə nuxalı Hüseyn xana məxsus olmuşdur. Germanin dövründə, yəni 1773-cü ildə Qarba doğru uzanan tərkəmə mahalları olan Şəki, Qəbələ, Ağdag və Ərəş Nuxa

şəhərində hakimlik edən Hüseyin xan Hacı Çələbi oğlu tərəfindən idarə edilirdi. German Hacı Çələbinin əvvəller aşağı təbəqəyə məxsus olduğunu, Nadir şahın hakimiyyəti dövründə xan mərtəbəsinə qaldırılaraq, göstərilən mahalları özünə təbe etdiriyini yazırı. German Car mahalində olan bir neçə kəndin də dağda tikilmiş olan "Gələşəm-görəşən" qalasında oturan Hacı Çələbiyə məxsus olduğunu bildirirdi. Qaynaqdan Qaraqaytaq və Tabarasan mahallalarına daxil olan bəzi kəndlərin şəkili Hüseyin xana təbe olduğu məlum olur [551, 111-112, 124-125, 134; 405, 102-103].

1786-ci ildə İrəndəki Azərbaycan vilayətlərinin təsvirini verən S.Burnaşev Şəki xanlığının mərkəzinin Nuxa şəhəri olduğunu yazar, lakin şəhərin əhalisi haqqında məlumat vermır [536, 9].

İ.T.Drenyakin 1796-cı ildə Şəki şəhəri də daxil olmaqla Şəki vilayətində 20 min həyatın, 60 min nəfər işa əhalisinin olduğunu yazırı. Onun yazdıgına görə Şəki şəhəri və vilayəti ümumiylidə 10 min qoşun verə biliirdi [565, 170-171; 670, n.60-62]. Bunu Dağıstanın tarixi-etnoqrafik təsvirini verən A.Serebrov da təsdiq edir. Serebrovun Rusiya Dövlət Hərb Tarix Arxivində saxlanan əlyazmasının məlumatına görə Şəki şəhəri və 260 kənd də daxil olmaqla Şəki vilayətində ümumiylidə 20 min həyat, 60 min nəfər vardi [646, 34-35]. A.Serebrov 1796-cı ildə Şəkinin kor Məhəmmədəsən xan tərəfindən idarə edildiyini, Şəki şəhərində işa 4700 evin olduğunu yazırı. Şəki vilayətinə daxil olan 260-dək kənddə (bunların 62-si ermənilər məxsus idi) 15300 ev var idi. Onun yazdıgına görə şəhər əhalisi sünni məzhabindən olub adət-ənənələrinə görə Dərbənd və Quba əhalisi ilə eynilik təşkil edir, taxılçılıq, ipəkçilik, arıcıqlıq və mum hazırlamaqla məşğul olur, qumuç (yəni türk dilində – red.) dilində danışırılar. Serebrov burada müxtalif meyvə bağılarının da kifayət qədər olduğunu bildirirdi [608, 44; 697, 180-181]. A.Serebrovun məlumatından göründüyü kimi Şəki əhalisinin heç də Qerberin yazdığını kimi lazı dilində deyil, qumuç dilində danışmışlar. Nəzara alsaq ki, Dərbənddə yaşayan Azərbaycan türklərinin adı bir çox mənbələrdə qumuç kimi verilir, onda Şəki şəhərinin əhalisinin də Azərbaycan türklərindən ibarət olduğunu demək olar.

Öldə olan statistik materialları da burada əhalinin artımının ham

də başqa yerlərdən köçüb gələnlər hesabına baş verdiyini sübut edir. Şəki xanlığının sərhədləri, ərazisi, əhalinin başlıca maşğuliyəti və s. haqqında məlumat verən və 1796-ci ildə rus qoşunlarının Azərbaycana yürüşünün iştirakçısı olan S.Bronevski bu ərazini əhalisi six olan yaşayış məskəni kimi xarakterizə edir. Yerli əhalinin türk dilində danışdığını və islamın sünni məzhabını sitiyə etdiyini qeyd edən müəllif, səhvən onları adətlərinə görə ləzgilər və digər dağlı təyafaları ilə eyniləşdirir [bax: Broniv, 257]. Müəllif həmin dövrə Şəkidə 1000 ev olduğunu və bunlarda da 6 min nəfər əhalisi yaşadığını qeyd edir [bax: 527, 440]. Həmin yərşün iştirakçı olmuş başqa bir müəllifin məlumatında isə Şəkidə 4700 ev olduğunu göstərilir [697, 180]. Hər evdə orta hesabla 5 nəfərin yaşadığını nəzərə alsaq, 1796-ci ildə Şəki şəhərində taxminən 23500 nəfər əhalisi yaşadığını söyləmək mümkündür. Lakin 1806, 1810-cu illərdə Şəkidə Rusiya işğalçularına qarşı dəfələrlə baş verən təşyanlar zamanı əhalinin müəyyən hissəsi məhv edildi və müəyyən hissəsi isə Şəkinin tərk etməyə məcbur oldu. Məhz buna görə də, 1824-cü ildə rus məmurlarının apardıqları kameral təsvirin məlumatında Şəkidə əhalisinin sayı aşağıdakı kimi idi: tatarlar (azərbaycan türkləri – red.) kişiilər – 6608, qadınlar – 5825; ermənilər: kişiilər – 780, qadınlar – 738. Əhalinin ümumi sayı 14051 nəfər təşkil edirdi [78, v.92 ar.].

Şəkidə qeydə alınmış erməni əhalisi buraya XIX əsrin əvvələrində Cəfərqulu xan tərəfində Xoydan köçürülmüşdür [bax: 78, v.88-89].

Müqayisə üçün demək olar ki, xanlıqlar dövründə Şimali Azərbaycan əhəmrələrinin heç birində bu qədər əhalisi yaşamadı.

Onu da qeyd etmək lazımdır ki, xanlıqlar dövründə qoşu dövlətlərin və xanların yürüşləri, xanlar arasındakı ara müharibələr və təbii fəlakətlər Şəki əhalisinin sayına əhəmiyyətli dərəcədə təsir göstərirdi, təbii ki, əhalisinin sayı azalırdı. Əvvəlki fəsillərdə qeyd edildiyi kimi, 1772-ci ildə baş verən təbii fəlakət nəticəsində Şəki şəhəri tamamilə dağlığı üçün şəkilər dağ yamacındaki Nuxa kəndinə köçərək yeni şəhəri məhz burada yaratırdılar və şəhərin adı 1968-ci ilə qədər rəsmən Nuxa adlandı. Bu

səbəbdən də Şəki şəhərinin adı 1772-ci il hadisələrindən sonrakı dövrdə Nuxa kimi verilmişdir. Nuxanın adı əvvəlki əsrlərdə kənd kimi çəkilir [129, 206]. C.Zeynaloglu Nuxa barəsində yazırı: "Əski Nuxa şəhəri böyük bir qala divarı ilə əhatə olunmuşdu. İçində vaxtilə tikilmiş gözəl bir saray və kiçik bir came zəmanəmizə qədər yaxşıca hifz edilmişdir. Saray Şəki xanlarından Məhəmmədəhsən xan tərəfindən hicri 1107-ci ildə İran memarlığı (Şərq üslubu – red.) tərzində tikilmişdi. Came rus istilasından sonra kilsəyə çevrilmişdi" [146, 85-86]. Bir qaynaqda Nuxa qalasının təsviri belə verilir: "Nuxa şəhərindəki qala kifayət qədər genişdir, onun divarları Asiya zövqü və üslubunda kərpicdən tikilmişdir. Qala xanların əsas iqtamətgahı idi. Qala və şəhər az yuxarıda dərəmələ gatıran dağların atayındə yerləşirdi" [591, 45].

XIX əsrin əvvəlində Şəki xanlığının əhalisi haqqında ilk məlumat 1804-cü ilə aiddir. Qaqfaz Arxeoqrafiya Komissiyasının Aktlarında göstərilir ki, 1804-cü ildə Şəki xanlığında 15000 həyat, 75000 əhali var idi [477, 953].

Qaynaqlarda Nuxa şəhərinə digər ərazilərdən əhalinin, eləcə də Nuxa şəhərində başqa yerlərə əhalinin miqrasiyası haqqında məlumatlar vardır. Nuxa şəhərini əvvəller tərk etmiş olan 200 ailənin 1806-ci ilin oktyabrında geri qayıtması haqqında məlumat vardır [457, 269]. Digər məlumatda görə isə 1807-ci ildə Rusiya hökuməti Fətəli şahla çəkisiyinə görə öz qohum-əqrabası və qoşunundan ibarət 12 min nafərlə Şimali Azərbaycana gölmüş xoylu Cəfərqulu xanı Şəki xan təyin edir və ona general-leytenant rütbası verir. Əvəzində Cəfərqulu xan Rusiya hökumətinə ildə 7 min çervon, bundan əlavə öz xəzinəsindən 2 min çervon ödəməli idi. Onu da qeyd etmək lazımdır ki, Cəfərqulu xanın dəstəsinin tərkibində gələn 2 min erməni də Şəki xanlığının ərazisində maskunlaşdırıldı [460, 275-276; 644-III, 358-359]. Şəki xanlıguna köçürürlən 2 min erməninin 75 ailəsi məhz Nuxa şəhərinə yerləşdirildi [595, v.88ar-90ar]. Beləliklə, Rusiya imperiyasının məqsədönlü siyaseti nticəsində Şəki şəhərində (Nuxa) erməni əhalisinin məskunlaşmasına rəvac verildi.

Şəki ərazisində əhalinin miqrasiyasına dair digər sənədlər də mövcuddur. Bağdad valisi Davud paşa dan gələn məktuba görə,

Dağıstan xanlarından (Azərbaycan xanları nəzərdə tutulur – red.) bundan önce Şəki və Şirvan hakimi olan Səlim xan 1228-ci il tərixinə (1813-cü il) məmləkətinin ruslar tərəfindən işğalından sonra oranı tərk edib ailəsi və yaxınları ilə Təbriz istiqamətində yola düşərək İran şahzadəsi Abbas Mirzənin yanına galib orada yerləşmiş və sonra kəramət sahiblərini ziyarət etmək səbəbiət tabeçiliyində olan yüz nəfər fərəri ilə bərabər oradan Bağdada gəlməmişdir [391].

M.Mirbağırzadənin yazdığını görə, 1819-cu ildə Nuxa şəhərində 25000 əhali vardi ki, bunun da 81%-ni türklər və 18%-ni udi və ermənilər təşkil edirdi [245, 148].

1819-cu ildə Nuxa şəhərində dörd yüzbaşı vardi. Məmməd yüzbəsi 1302 rubl, Kişləş Məmməd yüzbəsi 651 rubl, Fətəli yüzbəsi 319 rubl 50 qapık, Hacı Məmməd yüzbəsi 248 rubl töycü ödəyirdi [647; 237, 506-511].

1824-cü ildə Nuxa şəhərində 50 bəy ailəsi (1,8%), 47 birinci dərəcəli tacir ailəsi (1,7%), 65 ikinci dərəcəli tacir ailəsi (2,4%), 46 aşağı dərəcəli tacir ailəsi (1,7%), 1309 xirdavat alverçiləri ailəsi (48,5%) vardi. Bundan başqa Nuxa şəhərinə aid olan Çapaqan kəndində 246 ailə (9,1%) yaşayırı. 3 ailə Məlik ağanın rəncərbərləri (0,1%) sayılırdı. Nuxa şəhərinin qışlaqlarında 1034 ailə (38,2%) vardi, maaflar isə 22 ailəni (0,8%) təşkil edirdi. Nuxa şəhərində əfəndi və molla 79 ailədən (2,9%), mirzələr isə 5 ailədən (0,2%) ibarət idi. Buradan görünür ki, Nuxada şəhərə aid olan Çapaqan kəndi ilə birlikdə 2698 ailə (87,8%) Azərbaycan türkү yaşayırı. Şəhərdə yaşayan ermənilərin sayı ümumilikdə 375 ailə (12,2%) təşkil edirdi. Onu da qeyd etmək lazımdır ki, Nuxa şəhərinin erməni əhalisi şəhərin yerli sakinləri deyildilər və bura köçürülmüşdülər. 1824-cü ilin kameral təsvirində Nuxa şəhərində yaşayan 75 erməni ailəsinin bura Xoydan köçürmə olduğu bildirilir. Yuxarıda Xoy hakimi Cəfərqulu xanın bura köçdüyü zaman 2000 erməni də Şəki vilayətinə gətirdiyi qeyd edilmişdir. Şəki xanlığında köçürürlən ermənilərdən 75 ailə Nuxa şəhərində yerləşdirilmişdir. Nuxa şəhərində 4 ailə rahib, 6 ailə kilsə xidmətçisi vardi. 1824-cü ildə Nuxa şəhərində ümumilikdə 13951 nəfər yaşayırı [595, v.1-92ar; 405, 145]. Onlardan 6608-i kişi tatar (Azərbaycan türkü – red.),

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

582-i qadın Azərbaycan türkü, 780-i erməni kişi, 738-i erməni qadın təşkil edirdi [595, v.1-92ar; 591, 44; 405, 145]. Deməli, 1824-cü ilin kameral tasvirinə görə Nuxa şəhərindəki əhalinin 89,1 %-ni (12433 nəfər) Azərbaycan türkləri, 10,9 %-ni (1518 nəfər) ermənilər təşkil edirdi. Bu rəqəmlərdən də ermənilərin Nuxa şəhərində cüzi sayıda olduğu aydın görünür.

V. Minorskinin yazdığınına görə 1824-ci ildə Şəki xanlığına 200 kənd daxil idi. Şəki xanlığının əhalisinin sayı 98500 nəfər təşkil edirdi ki, bunun da 80 mini Azərbaycan türklərindən, 15300-ü ermənilərdən, 1500-ü udilərdən və minə qədəri yəhudilərdən ibarət idi [406, 403].

Şəki xanlığında 1824-cü ildə 68977 nəfər Azərbaycan türkü, 13786 nəfər erməni yaşayırırdı [78, v.1-93]. 1826-cı ildə Nuxa əyalətində 72594 nəfər hər iki cinsdən olan müsəlman, 17058 nəfər hər iki cinsdən olan erməni qeydə alınmışdır [591, 60]. 1832-ci ilin məlumatına görə Nuxa şəhərində 6558 nəfər tatar, 827 nəfər erməni, Şəki əyalətində 39398 nəfər tatar, 8111 nəfər erməni və 344 gürəi yaşayırırdı [644-IV, 361; 620, 34]. 1824-cü ilin rəqəmləri ilə 1832-ci ilin məlumatını müqayisə etdikdə Azərbaycan türklərinin sayının 23021 nəfər azaldığını və əvvəllər bu ərazi də ya şamamış gürcülərin də bura köçürüldüyüünü izləmək mümkündür.

Arxiv sənədindən görə Nuxanın bütün sənətkarları xəzinəyə pul və müstəmir adlandırılın taxil vergisi ödəyirdilər. 64 nəfər tacir bez, katan və burmet satışı ilə yanaşı taxılçılıq və ipəkçiliklə də məşğul olurdu [595, v.3,4,6, 92ar].

1827-ci ildə Nuxa şəhərində 166 tacir vardı. Bu tacirlərin kəpital dövriyyəsi gümüş pul ilə bir mindən 20 mindək rubl təşkil edirdi. Hər il 15-dək tatar taciri İran və Avropa malları almaq üçün Təbrizə gedir, 3 nəfərdək tatar taciri isə Tiflisdən keçərkən Moskva və Nijni Novgorod yarmarkalarına ipək apararaq əvəzində pul gatırıldılar. Şəki xanlarının hakimiyəti dövründə 40-dək İran (Cənubi Azərbaycandan gələn tacirlər – red.) taciri Nuxa şəhərində xırda alverə məşğul olaraq Nuxa tacirlərini sixisdirirdilər [644-III, 386-387].

XIX əsrin 30-cu illərində Nuxa şəhərində 2791 ailə yaşayırırdı, bunun da 6558 nəfərini (88,8%) Azərbaycan türkləri, 827 nəfər

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

rini (11,1%) ermənilər təşkil edirdi [644-IV, 361]. Ümumilikdə, Nuxa şəhərinin əhalisi 7385 nəfər təşkil edirdi.

Tarixçi Ryumin isə Şəki xanlığında 98500 nəfər əhalinin yadığını qeyd edir [688, 381; 359, 20-21]. Müharibə zamanı 10-12 min silahlı adam toplamaq mümkün idi. Ərazisi məhsuldar və əhalisi sıx olan, ipəkçiliyin geniş inkişaf etdiyi Şəki xanlığının illik gəliri 80 min rubla (gümüş pulla) cətirdi [bax: 527, 441].

Bələliklə, mənbələrin qarşılıqlı araşdırması göstərir ki, Şəki şəhərinin əhalisi, müxtəlif zamanlarda obyektiv və subyektiv səbəblərdən artmış və ya azalmışdır. Şəhər əhalisinin azalması mühərribələr, təbii falakətlər, yoluxucu xəstəliklər, əhalinin miqrasiya səbəbindən baş verə bilərdi. Onu da qeyd etmək lazımdır ki, araşdırılan dövrə Şəki şəhərinin əhalisinin əksəriyyətini Azərbaycan türkləri təşkil etmişlər.

3.11. XIX əsrin əvvəllərində beynəlxalq vəziyyət və Şəki xanlığı

Ümumilikdə, XVIII-XIX əsrin hüdudlarında, Cənubi Qafqaz regionunda beynəlxalq vəziyyət son dərəcə mürəkkəb idi. Bu ərazi getdikcə cənuba doğru genişlənən və güclənməkdə olan nəhəng Rusiya imperiyasının işğal hədəfinə çevrilmişdir. Bu işğalın mərkəzində isə natural tasarrufatın və feodal pərakəndəliyinin hökm sürdüyü, çoxlu sayıda xanlıqlardan, sultanlıqlardan və azad icmalardan ibarət aqrar bir ölkə olan, eləcə də çoxlu yeraltı və yerüstü təbii sərvətləri olan zəngin Azərbaycan durdurdu. Qacarlar frannının və Osmanlı Türkiyəsinin getdikcə regionda gedən proseslərə təsirinin azalması və onların hərbi cəhətdən zəifləməsi də car Rusiyanın geniş əl-qol açmasına imkan verirdi.

Ağa Məhəmməd şahın və qraf Zubovun dağıcı yürüşləri, ardi-arası kəsilməyən ara mühərribələri, vahid siyasi və iqtisadi mərkəzin olmaması ölkəni taqədən salmış və ümumi inkişafı xeyli ləngitmişdi.

Şəkili Hacı Çələbinin, qubali Fətəli xanın və qarabağlı İbra-

himxəlil xanın ölkəni birləşdirmək cəhdləri müəyyən uğur qazansa da, mümkün olmamış və bu parçalanma ölkənin siyasi və iqtisadi inkişafına xeyli mane olmuşdur. Nəticədə hərbi cəhətdən zəifləmiş və kiçik feodal dövlətlərə bölünmüş Azərbaycanın güclü qonşuları tərəfindən zəbt olummasına real zəmin yaranmışdı. Öz mənafeyini əsas tutan xanlar nəinki bir dövlət halında birləşmək istəmir, əksinə bir kənd üstündə belə qanlı müharibələr edirdilər. İran şahından asılı olduqları vaxt bu “birləşmənin dadını” görən xanlar heç kimdən asılı olmayı istəməyib müstəqilliyi daha üstün tuturdular [359, 16].

Bu dövrə Rusyanın xarici siyasetinin əsas istiqamətlərindən biri Cənubi Qafqazın istilasından ibarət idi. Çarizm Cənubi Qafqazı əlavə gəlir mənbəyinə çevirməyə, Xəzər dənizi hövzəsində Rusiya əgaliğinə nail olmağa çalışırıldı. Digər tərəfdən bu diyarın işğalı ənənəvi rus-türk rəqabətində qüvvələr nisbətini Rusyanın xeyrinə həll edə bilərdi. Eləcə də Cənubi Qafqazın istilası dağlıların ərazilərini şimal və cənubdan mühəsirəyə almağa imkan verərdi. Ən nəhayət, rus-ingilis rəqabəti Cənubi Qafqazın əhəmiyyətini xeyli artırıldı.

Azərbaycanda vahid dövlətin olmaması Rusyanın işgalçı planlarının obyektiv olaraq həyata keçirilməsini asanlaşdırıldı. Bu vaziyət İngiltərə və Fransanı da Cənubi Qafqaz barədə işgalçılıq planlarını hayata keçirməyə sövq edirdi. Bu planı onlar Qacarlar İranı vəsiti ilə reallaşdırmaq arzusunda idilər. Əlbəttə, Qacarlar müxtəlif vəsítələrdən yararlanmaqla xanlıqlar üzərindəki hakimiyəytini barpa etmək arzusunda idi. Osmanlı hökuməti də öz vaziyətinin gərginliyinə baxmayaraq, xanlıqlardakı Türkiyə meyilli qüvvələrdən yararlanmaq niyyətində idi. Kartli-Kaxet çarlığı isə Rusiya himayəsini qəbul etməklə Qazax, Şəmsəddil və Borçalı sultanlıqlarını əldə saxlayacağına ümidi edirdi.

İşgal ərafəsində Rusyanın Cənubi Qafqazda siyasi rəqibləri çox zəif idilər və işğala mane olmaq gücündə deyildilər. Gürcüstanın Rusiyaya birləşdirilməsi və İranın buna seyrçi qalması artıq onların siyasi nüfuz dairəsinin xeyli zəif olduğunu göstərirdi. Qacarların daxili vaziyətini də bura əlavə etsək, aydın olar ki, XIX əsrin əvvəllərində Qacarlar Cənubi Qafqazda Rusiyaya mane ola biləcək siyasi və hərbi qüvvəyə malik deyildi. Nəticədə, Qacarlar İranının

bütün cəhdləri Rusiya tərəfindən zərərsizləşdirildi [359, 32].

Bu dövrə Rusiya Türkiyəni Cənubi Qafqazda nəinki ciddi rəqib hesab etmir, əksinə “Rusyanın Türkiyəyə münasibəti işgalçılıq xarakteri daşıyırı və o, Osmanlı imperiyasının zəifliyindən istifadə edib, ərazilərini öz əlinə keçirməyə çalışırı” [606, 7]. İngiltərə və Fransanın bölgədəki siyasi və diplomatik faaliyyəti Rusiya üçün keçilməz sədd deyildi. Həmin əlkələrin Qacarlar İranı və Türkiyə ilə yaxınlaşmaları və ya hər hansı siyasi uğurları və diplomatik gedişləri işğalın qarşısına alı biləcək gücə malik deyildi. Eyni zamanda bu dörtlük arasında tez-tez baş verən ciddi ixtilaf və qarşıdurmalar da vəziyyətə mənfi təsir göstərirdi.

3.12. Xanlığın çar Rusiyası tərəfindən işğalı

İşgalçılıq siyaseti yürüdərək imperiyanın ərazisini genişləndirən və xalqları əsərat altına alan çar Rusiyası Cənubi Qafqazda da öz planlarını həyata keçirmək üçün geniş hazırlıq işləri götürdü və bu hazırlıq Gürcüstanın Rusyanın himayəsinə qəbul olunduğunu elan edən 1800-cü il 18 dekabr manifesti ilə başa çatdı. Bununla da Cənubi Qafqazda feal hərbi müdaxilənin əsası qoyuldu və Şərqi Gürcüstanın ənənəvi yeni torpaqlar əla keçirməyə çalışan çar Rusiyasının hərbi istinadgahına çevrildi. Elə “Qafqazın və Cənubi Qafqazın qəti işğalı Gürcüstanın birləşdirilməsindən sonra başlandı” [674, 3].

Rus qoşunlarının ilk dəstəsi general-major Lazarevin başçılığı etdiyi 17 yeger alayı hələ manifest elan edilməzdən qabaq, 1799-cu il noyabrın 27-də Tiflisə daxil olmuşdu. Bu vaxt artıq mülki müşavir Kovalenski də Gürcüstanda idi [674, 5-6]. 1800-cü ilin iyulunda isə I Pavel Gürcüstandakı qoşunların gücləndirilməsi haqqında fərman verdi. Başqa bir formanla isə mülki işlər Knorringo, hərbi işlər isə Lazarevə həvalə edildi.

Müxtəlif xanlıqlardan, sultanlıqlardan və azad icmalardan ibarət olan Azərbaycan Gürcüstanın Rusiyaya birləşdirilməsinə nəhəng imperiyanın güclü və təcrübeli orduyu ilə üz-üzə dayanmış

oldu. Hökm süren feodal pərakəndəliyi, güclü dövlətin yoxluğu Azərbaycanın hərbi qüdrətini xeyli sarsıtmışdı. Xanlar arasında birliyin olmaması, müxtəlif meyillilik siyasi vəziyyəti daha da ağırlaşdırılmışdı. Bütün bunlar Şimali Azərbaycanı işgal etməyə hazırlaşan çar Rusiyasının xeyrinə idi.

Çar manifesti 1801-ci il fevralın 16-da Tiflisdə xalqa oxundu və əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən Pəmbək, Qazax, Borçalı və Şəmsəddil sultanlıqlarının Gürcüstanın tərkibində Rusiyaya birləşdirildiyi bəyan edildi. Bununla da Azərbaycanın çar Rusiyası tərəfindən işğalının əsası qoyuldu.

Çar I Aleksandr Gürcüstanın Rusiyaya birləşdirilməsi haqqındaki manifesti 1801-ci il 12 sentyabr fərmanı ilə təsdiq etdi. Baş komandan Knoring gəndərilən həmin fərmanda deyildirdi: "...Ətrafların hakimləri və xalqları ilə münasibətləri saxlamaqla yanaşı, Rusiyanın himayəsində olmaq istəyənlərin sayını artırmaq lazımdır. Xüsusiəl İravan, Gəncə, Şəki, Şirvan, Bakı və başqa xanlıqları cəlb etmək lazımdır, çünki onların üzərində hələ Baba xanın (Fətəli xanın - red.) hakimiyyəti möhkəmlənməmişdir, buna görə də həzirki vəziyyətdə onlar öz təhlükəsizlikləri üçün, əlbəttə, Rusiyaya meyilli olacaqlar" [444, 436].

1802-ci ilda imperator tərəfindən 1794-cü il Polşa üsyəninin amansızcasına yatırılmasının fəal iştirakçısı və 1796-1797-ci illərdə Bakı qalasının komendantı olmuş, keçmiş gürcü knyazları nəslindən olan P.D.Sisianovun Qafqazdakı qoşunların baş komandanı təyin edilməsi çarizmin işgalçılıq planlarını daha da reallaşdırıldı. Müstəmləkə siyasetinin fəal tərəfdarı olan bu knyaz, özünün əsas vəzifəsini Rusyanın Cənubi Qafqazda əldə etdiyi strateji əmaliyyat meydانını genişləndirək, sərhədləri Kür və Araz çaylarına çatdırmaqdə və bu vilayəti Türkiyə və Qacarlar İranından olan xristianlarla məskunlaşdırmaqdə göründü. [701, 82].

Ümumiyyətlə, qafqazlılara ikinci növ adamlar kimi baxan və onları nifratla "kafir xalq", "kafir asiyali", "kafir yaramazlar" adlandıran bu knyaz bütün yerli hökmdarlarla öz ələltisi kimi davranmayı üstün tuturdur. I Aleksandr Sisianova tam fəaliyyət azadlığı vermiş və bunun səmərəsini artırmaq namına Xəzər donanmasının

ixtiyarını da ona tapşırmışdı [587, 141].

Gürcüstanı özünü birləşdirən Rusiya bu hadisəni "xalqın tələbi", "xristianların müdafiəsi", "sərhədlerin müsəlmanlardan qorunması" adı altında aparsa da, artıq Gürcüstandakı vəziyyət bunun ancaq işgal olduğunu və yalnız Rusiyanın öz siyasi maraq dairəsindən irəli gəldiğini göstərir və "Gürcüstanı xilas edən Rusiyanın" yeni ərazilər işgal etməsi üçün cənuba doğru irəliləməsi artıq heç kəsən şübhə doğurmurdur. "...Öz təbii sərhədlerindən çıxan böyük Rusiya dövləti artıq öz işgalçılıq hərəkətlərində dayana bilməzdi və addım-addım Asiyanın içərişinə girməyə məcbur idi" [631, 112].

1803-cü ilin martında rusların Car-Balakən yürüşü başladı. Şəki xanının və digər hakimlərin köməyinə bel bağlayan car-balakənlilər vuruşmağı qərara aldılar. Lakin rus qoşunları və gürcü birlikləri əraziləri yerlə yekşən edərək yandırdılar [567, 95]. Tezliklə qalan bütün ərazilərin tutulucagını başa düşən Şəki xanı Məhəmmədhəsən xan rus qoşunlarının hücumunun qarşısını almaq üçün Sisianova məktub yazaraq tərəfləri barışdırmaqdə vasitəçilik etməyə hazır olduğunu bildirdi. Sisianov Şəki xamına məktubunda yazdı: "...Car-Balakən ya susdurulmalı, ya da yer üzündən silinməlidir... Mən Sizin vasitəçiliyinizlə aşağıdakı şərtlərlə Cara və Balakən sülh və əmin-amanlıq verməyə hazırlam. Amma bu şərtlər sözsüz yerinə yetirilməlidir". Məktuba əlavə edilən həmin şərtlərə əsasən rus qarnizonu həmişəlik Car-Balakənda yerləşdirilməli, əhali ipkələ xərac ödəməli və girov verməli idi [454, 683-684].

1804-cü ilin iyundə Qacarlar İrani Rusiyaya mührəbi elan etdi. Üğursuz İravan yürüşündən Tiflisə qaydan baş komandan İmeretiya və Minqreliya Rusiya əleyhinə qalxan üsyənərə boğmaqla məşğul oldu. Gürcüstanda daxili vəziyyəti silah gücünə sakitləşdirən Sisianov yenidən işləçiliq fəaliyyətini davam etdirməyə başladı. Növbədə isə çarizmin işgal planına daxil olan Qarabağ, Şəki və Şirvan xanlıqları idi.

Hələ Gəncənin işğalindan az sonra Sisianov Qarabağ, Şəki və Şamaxı xanlıqlarından Rusiya himayəsinə keçməyi tələb etmişdi [452, 1416]. Öz işgalçılıq hərəkətlərinə diplomatik don geyindirməyi belə lazım bilməyən Sisianov həmin məktublarda öz fəaliyyə-

tini silah gücünə davam etdirəcəyini açıq şəkildə bəyan edirdi. Ümumiyyətlə, bu fikirlər, demək olar ki, Rusyanın Qafqazda siyasetinin məzmununu açıqlamaqda idi.

Şəki xanlığında hadisələr də Rusyanın xeyrinə cərəyan edirdi. Siyasi hakimiyyətə can atan və buna Rusiya tərəfindən şirnikləndirilən Səlim xan qardaşı Məhəmmədhəsən xanı devirmək üçün knyz Sisianova və Şirvan xanı Mustafa xana müraciət etdi. Rus qoşunları bu hadisəyə qarışmağa macal tapmamış Şirvan qoşunları 1804-cü ilin fevralında Şəki xanlığına daxil oldular. Məhəmmədhəsən xan tutulub Şamaxıya göndərildi və Mustafa xan öz naibini Şəkiyə hakim tayin etdi. Aldadıldıgını görən Səlim xan Şirvan qoşunlarından qaçaraq Nuxaya gəldi və Şəki xanı elan edildi [567, 407-409]. Öz hakimiyyətini möhkəmləndirmək və Mustafa xandan qorunmaq üçün Səlim xan Sisianova kömək üçün müraciət etdi [449, 642-643].

Bununla, o, həmçinin qardaşı Məhəmmədhəsən xanın hakimiyyətə qayıdışına sıpər çəkmək istəyirdi. Heç kəslə məsləhətləşmədən atılan bu addım xalqın iradəsi əleyhinə idi və yalnız öz siyasi hakimiyyətini qorumaq məqsədi daşıyırırdı. Sisianov isə belə daxili çəkışmalarдан və xanlıqlararası müharibələrdən maharətlə istifadə etirdi. O, 1805-ci ilin fevralında Rusiya himayəsinə qəbul olunmaq üçün şərtləri Səlim xana göndərdi. Səlim xan isə şərtlərdən yalnız təminatı ödəyə bilməyəcəyini bildirdi [447; 448, 642]. Tezliklə Mustafa xanın qoşunları Şəki sərhədlərinə yaxınlaşdı. Bu hadisədən bütün şərtləri Səlim xana qəbul etdirmək üçün bir vasita kimi istifadə etməyə çalışan Sisianov 2 topla 300 nəfərlik dəstəni Səlim xanın köməyinə göndərdi [449; 450, 642-644].

Baş komandanın nümayəndəsi geri çəkilən Mustafa xana bildirdi ki, Səlim xan Rusyanın təbəsidir və ona qarşı törədilən hər hansı düşmənciliyə Rusiya cavab verəcəkdir. Həmçinin nümayəndəyə Mustafa xanın da Rusiya himayəsinə sövq edilməsi haqda göstəriş verilmişdi [453, 661-662].

1805-ci il mayın 14-də Qarabağ xanlığı ilə müqavilənin imzalandığını Səlim xana bildirən Sisianov tezliklə onun da Kürəkçaya gəlməsini tələb etdi [451, 646].

Müqavilənin şərtləri ilə tanış olan Səlim xan Kürəkçaya getməyi qərara aldı. 1805-ci il mayın 21-də Kürəkçayda Səlim xanla rus çarının Qafqazda canişini Sisianov arasında müqavilə imzalandı. Rusiya ilə Şəki xanlığı arasında imzalanmış bu müqaviləyə görə Şəki xanı yalnız Rusyanın hakimiyyətini tanımalı və qonşu ölkələrlə müstəqil əlaqə saxlamaqdan imtina etməli idi. Həmçinin xan Nuxada rus qarnizonu yerləşdirməli, ildə 7000 rubl bac ödəməli və nəvəsinin həmşəlik Tiflisdə qalmış şərtlərə girov verməli idi. Əvəzində xanın və bütün xələflərinin əbədi hakimiyyətinə, əraziisinin bütöv saxlanmasına zəmanət verilirdi [Bax: 456, 702-705]. [bax: bölmənin sonu, sənəd 1].

Bununla da çar Rusiyasının işgal etdiyi ərazilər sırasına yeni birisi Şəki xanlığı da əlavə edildi. Onu da qeyd edək ki, bu müqavilədən imtina etməyə və yaxud rus işğalından xilas olmağa əngəl olan asas amil çoxsaylı rus ordusunun bölgədəki faal harbi siyaseti idisə, digər tərəfdən buna rəvac verən başqa amil isə elə xanlıqdakı daxili ziddiyətlər, yəni hakimiyyət hərisliyi və ya unun ələ keçiriləsi uğrunda aparılan mübarizə idi. Bu isə təəssüf hissə doğurmaya bilməz.

SOKI

ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK

Fəsil 3-ə əlavələr

- 703 -

1436. Ізмінений розпор. від Цюїкіто, 1903
22-го квіт. 1895 року, № 19.

Наряду с этим вспомогательные позиции. 11. 11.

- 703 -

шлем Ширяевской прибыло и тратило, включавшее в себя изысканные кулинарные изделия, а также изысканные вина, что неизменно привлекало в Бородинское наряды гостей из самых отдаленных уголков Европы. В И. И. Бицке с присущим ему юмором описывается, как гости из Франции, увидев в ресторане блюдо из ягненка, спросили, почему оно называется «богомолом». Услышав, что это мясо, они смеялись и говорили, что никогда не едят мяса, не готовленного в кипящем масле. И. И. Бицке, вспоминая о событиях в Бородине, говорил: «Были, конечно, некоторые, которые, видя врага, скрывались в сарафанах, скрываясь в женской одежде, чтобы не быть пойманными». А И. И. Бицке, вспоминая о событиях в Бородине, говорил: «Были, конечно, некоторые, которые, видя врага, скрывались в сарафанах, скрываясь в женской одежде, чтобы не быть пойманными».

После, это приобрело прописанность, для
Короля Иоанна II то есть, что Король по своему
изволению может быть допущен к короне
и Апостольским Печатям...»

Sənəd 1. Səlim xanla general Sisianov arasında Kürəkçayda bağlanmış müqavilə (21 may 1805-ci il)

AMEA A. SAKIYANOV - A. S. YANIN INSTITUTE

sekij

ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK

- 704 -

тромко оспаривавши у походів подільського війська з під'яземним узником. Нашів їх не хах, на іншій ділі виступає з північної санджаку та лагаря, після напівночі, більш яскраво написаним як у місці спалювання його Джаханшира після 11-дніного ворогства та вигува їх за 10 літ, які вони провели в розарю, торкаючись в санкції відомого. В. В. відчула опинку в тім, що після цього відразу на підставі слова отамана багатоділника, там вже не буде членів його асоціації, достойного титулу нащербітного і вічного сердца. В. В., не може упідтримати отчесні. Маловажає їм після поточного привітання рівно як імені Джаханшира прошенню священного імені В. В., но баже, славою не поразити, вони отсануть не вийти їхня синя світла. А потім, якщо чутимося від несвідомості низкими членами іншої ділі, то відповідною відповіддю виступає вони чи з дітьми доли, усвідомлюючи і благословлюючи священну душу В. В., освобожденою від їх 10 літніх везде.

Въ заключение всего сего спрощаніиъ излагается на миа обязанность всевозможнѣе приступитьъ къ В.И.В. о участниковъ въ съезѣ пріобрѣти, какъ совершился однимъ переговорами и письменно.

Грузинский дворянин Илья Дворянин первый написал и употребил на то Ильинско-халк Каркасово, но, не доверяя ханской его силе, приводил в начале предъявления его к Карабий при помощи киренца Александра, наставляя, что склоняется от него перебранок в Шушу, доказывая сие до пленника совершил. А потому, по мнению его обработки, приводя из наказования В. И. Железова, дерево, на which ему все это только доказательство, что в пользу России исправлять ему наше члены как нахальность сгорбов, также Высочайшего позывания ответить ей вконечном и потом состоявшем его хладнокровии Елизаветинской скрепой из престоронних имел на 1000 денизов ся изымает, ся таю что онъ не воспользовался привилегией, ибо из Аракса и захватил, Российской Империи не производившихъ

17-го егерского полка майор Лисовецкий, будучи послан вновь из Избрания-хузы Барбарским съ прошением трактата, оставлены были на Шуйской и в трех 2-й-ицеского его тамъ пребываний такую прибрюзду, что это неизвестность, что дальнъ по его убѣжденію, при разъ прѣзентованіи посланца отъ Барбари, отсыпалась имъ отъ глазъ; но савидинъ не сочелъ прощенья мнѣнія сего малъ постыдно въ это

Sənəd 1-in davamı

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK

Культурное общество.

ПРОСИТЬ ТРАКТАТА

Из них Константина Бога.
Но, в Пироге было, Шумахер с Карлсбадской и Воронежской
сторонами от «Большой», Копицкая находилась во владениях Евгения
Карла и ее сына Павла. Царицын, во второй земле и власти, дважды имел от Евгения
Карла и Копицкой подданство. Но в 1805 году Генерал-губернатор Павловск, при
помощи генерала Бородина, в дату 12 августа Пироге было, что Шумахер
и с Карлсбадской ее земли, отставивши, подчинены и владимирские
земли подданство Генерал-губернатора Павловска. Но в том же времени, изъявши
изъявление и заявивши о своем отставании, вынужден
бы, подчиненными и владимирскими землями.

100

И, наконец, есть Шумахер в Карлсбаде, который пишет, что «встречался с крестьянами, мало интересовавшимися нашею отраслью отчасти потому, что во тщетности не было, от частей нашего населения от Карлсбада и его окрестей, а также обозначено предание наших землевладельцев, что в прошлом были здесь языческие ритуалы и культивировались языческие божества». И вспоминается, что в 1900 году в Карлсбаде состоялся Всероссийский съезд ГИИ и Академии наук, на котором были обсуждены вопросы этнографии и крестьянства, в частности вопрос о языческих ритуалах в Карлсбаде, что, конечно же, не могло не отразиться на мнении Шумахера.

14 December 2000

Х и И., привя со стороны в являются толь четырехугольные обмыки, которые обмывают в македонии Иамврионии скопия с головами из слоновой кости и прозрачного стекла, что является в благородстве. Иль это выносят Широки скопия с головами из слоновой кости и прозрачного стекла, что, как оговариваются скопия, никогда не будут отъявлены, или же благородство скопия в Иль даже Иамврионии свое рукоятие не ограничение юности не склоняется складкой в головах и изображениях ит.

Answers

Sand 1-in diameter

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK

Aeromac. 2000-0000

Л. Борбик also Shupuren и Карасов, възвещаютъ, что все
имѣются въ распоряженіи чистъ и прозраченъ воздухъ русской
Империи и привнесъ перезадъ въ общественную жизнь неизвѣст-
ныхъ имъ Пионеръ облагодѣтъ подъ всевозможными, никакими предѣлами
честные услуги губернаторскому Губернатору по всемъ способамъ въ спра-
шивающими въздѣланиемъ, а чистъ и прозраченъ воздухъ имъ прости-
руть пыль, чтобы болѣе разносить изъ себя здравицкую отчину въ гла-
захъ всевозможнаго и губительнаго для нихъ вреда, а въ другой моментъ под-
нять съ сопѣхъ изъ пыли, вынужденъ прибрѣзть отъ нихъ глазищескихъ
губернаторъ Губернаторъ, при этомъ

Физика

REFERENCES

Л. Широкий (Широпетов) в Карабахе, что тоже возвращающееся по много разгадкам обнаруживал я на первом этаже, что в подвалах края тоже мотогонки на маневровых мотоциклах подверглись частичные в промежутках, но не полной, полной уничтожения гиперзвукованием, обе стороны виноваты в этом. Быстро и легким движением рук я снял с головы пропавшего былое давно. 2) Высокоскоростной мотоцикл, включенный в Широкий привезли из последней зоны, во второй пальмовой пойме, и съездил к первым воротам этого города. 3) Вчера же Широпетов привез от стороны Карабаха пятьдесят губернан в аэропорт в преддверии праздника.

REFERENCES

К И В Е таинь венчаного благочестия и изложит твой съ в замке
Порогам аль Шузынским в Карбонгском поместийши дарует ему
и проповедует о его паки к герцогу Восточно-Померанскому Николе, которою подтверждая
стяжавшия при немъ к ихъ паки при венчаніи хвѣзъ газонъ чистъ
и засѣтъ, венчаное дарованіе паки земли, владѣльца, къ земли на
подѣ, есть бы потребовалось, къто крохъ пакою да пыткъ не венчать

Логотипъ

Архивный документ

Е. И. В. къ образу своего като сюда возвратившися друть за
сторонко поганку прибыть изъ Твери, въ 2000ъ отрасли, съ выносом
шуюго ею 16 р. въ Россійской земли на дни

Логиннуть логотип

Сей договор действует на время пребывания и не допускается подтверждаться никакими переговорами о его замене.

Sənəd I-in davamı

AMEA A. A. BAKIYANOV adına TARİX İNSTITUTU

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK




ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



Səkili 4. Şəki xanlığı

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



Xanlığın
bayraqındaki
yazı və
naxşlardan
fragmentlər

Səkili 5. Şəki xanlığının bayraqları.

ŞƏKİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK



Şəkil 6. Şəki xanlığının gerbi



Şəkil 7. Şəki xanlığının pulu

AMEA A. A. BAKIYANOV - ASTRONOMIKINSTITUTI

240

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

Səkil 8. Səki xanlarının səcərəsi

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNMÜZƏDƏK



Şəkil 9. Şəki xanı Məhəmmədhüseyn xan (Müştəq)

AMEA A.A.BAKIXANOV adına TARIX İNSTITUTU

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNMÜZƏDƏK



Şəkil 10. Yuxarı Karvansara

AMEA A.A.BAKIXANOV adına TARIX İNSTITUTU

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNMÜZƏDƏK



Şəkil 11. Aşağı Karvansara

AMEA A.A.BAKIXANOV adına TARIX İNSTITUTU

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNMÜZƏDƏK



Şəkil 12. Şəki Xan sarayı

AMEA A.A.BAKIXANOV adına TARIX İNSTITUTU



Şəkil 13. Şəki. Qala divarından görünüş

AMEA A.A.BAKIXANOV adına TARIX İNSTITUTU

FƏSİL 4

ŞƏKİ XIX-XX ƏSRİN ƏVVƏLLƏRİNDE

4.1. Şəkida çar Rusiyasının müstəmləkə rejiminə qarşı mübarizə. Səlim xan

Qarabağ və Şəki xanlıqlarının tutulması və rus qoşunlarının yəti yenidən gərginləşdirdi. İngiltərə və Fransa nümayəndəlikləri ilə aparılan danışılarda real bir nəticə əldə etməyən şah komandan Abbas Mirzəyə şimala hərəkət etməyi əmr etdi. O, eyni zamanda yerli xalqın köməyinə böyük ümidi bəsləyirdi. Lakin Abbas Mirzənin məglubiyəti və çıxışlarının yatırılması ilə bu da bir nəticə vermedi.

1806-cı il fevralın 8-də baş komandan Sisianovun Bakı yaxlığında öldürülməsi və Zavalisinin geri çekilməsi Rusyanın Cənubi Qafqazda nüfuzuna mənfi təsir göstərdi. Rus hakim dairələrinin etiraf etdiyi kimi bütün xanlıqlarda höycənlar başlandı [606, 224]. A.A.Bakixanov bu vaxt Şamaxaldan başqa bütün xanların üstün etdiyini bildirir [508, 154]. Ümumiyyətlə, rus hərb tarixçisi Pottounun etiraf etdiyi kimi, "hami bir nəfər kimi ayaga qalxmışdı" [661, 235]. Şamaxı, Şəki və Qarabağ xanları bu vəziyyətdən istifadə edərək Rusiyadan aralanmayı və öz müstəqilliklərini bərpa etməyi qərarlaştırdılar [661, 235].

İbrahimxəlil xanın qatl edilməsindən sonra rus qoşunlarının belə alçaqlıqlar edəcəyini gözləməyən Səlim xan Karyagınə yazırırdı: "Sizə məlumdur ki, İbrahim xan və mən şərafsızlık edərək öz dindənizənən həkməndən üz əvvəl Rusyanın himayəsinə girmişik. Bunu ona görə etmişik ki, lazım olanda biza kömək edəsiniz, sakit yaşaya bilsək. Əvvələ, belə köməklək olmadı, ikincisi, İbrahim xana təşəkkür etmək əvəzinə, onu qətlə yetirdiniz, ...mənim bacımı öldürdüntüz. Bundan sonra mən necə sizə inanım və qoşununuzu

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

saxlayıam. Bu hadisədən titrəyən camaatim rus qoşunlarını tamam qırmaq istəyirdi, amma mən buna razi olmadım... Xalq onlara (rus qoşunlarına - red.) qarşı işyan etdiyindən onlar burada qala bil-məzələr" [568, V, 59].

Onu da qeyd edək ki, Kürəkçay müqaviləsindən sonra 1805-ci ilin mayında general Rebindeñin başçılıq etdiyi 2 bölükdən ibarət rus qarnizonu Şəkiyə yeridilmişdi. Səlim xan həmin rus qoşunlarının başçısı mayor Parfyonovdan Şəki ərazisini tərk etməyi tələb etdi və ertəsi gün rus qoşunları xanın tələbinə əməl edərək Şəki xanlığını tərk etdilər.

Rus qoşunlarının xanlığın ərazisindən çıxarılması böyük nai-liyyət idi və müstəqiliyin bərpasında böyük addım idi. Səlim xanın belə casaraltı hərəkəti rusların mövqeyini xeyli sarsıdaraq, onların bölgədəki nüfuzuna ciddi zərbə vurdu. Dubrovinin təbərinə desək, mayor Parfyonovun bu "səhvinin düzəldilməsi çox baha başa gəldi" [568, V, 59] və Səlim xanın cəzalandırılması uzun müddətə təxirə salındı [661, 245].

Gec-tez həcumun olacağını gözlayən Səlim xan isə "silah, pul tədarük görür, dağlıq ərazilədə sakın olan avar, car, ləzgilərdən əsgər toplayırı" [146, 96-97].

Bir məsələni də qeyd edək ki, iyulun 27-də Georgiyevskə gələn yeni baş komandan qraf Qudoviç Qarabağ və Şəkidi baş veran hadisələrə obyektiv yanaşdı [Bax: 474; 475; 476, 331-332]. Həcdə tasadüfi deyil ki, onun bu hərəkəti Rusiyannın horbi manafeyini üstün tutan tarixçi Pottonun ciddi təqnidinə məruz qalır. O, Qudoviç rus çarına xanlar barədə yaxşı rəy yaratmaqdə gülənahlandırdı [661, 255]. Şəkililərin qələbəsindən ruhlanan qonsu Car-Balakan camaatları "bir nəfər kimi işyan etdilər" və tabe olmaqdan boyun qaçırdılar [661, 405].

Başlıca işgal mərhələsini başa çatdırın rus qoşunları əsas qüvvələrini үşyanların yatırılmasına yönəltidilər. Oktyabrın 22-də Nebolsin öz qoşunu ilə (800 nəfərlik Troitsk alayı, 100 kazak və 5 top) [661, 262] Səlim xanın üzərinə göndərildi. [205, 20]. Ona isə 232 nəfərlik Mingəçevirdə dayanan mayor Tokarev kömək etməli idi [568, V, 85]. Fəaliyyət dairəsi məhdudlaşan Şəki qoşunları yer-

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

li əhalinin köməyilə müdafiəyə hazırlaşırı. Bu işdə onlara ləzgilər də kömək edirdilər. Xanlığın sərhədində rusları dayandırmağa çalışı şəkililər məglub oldular. Şəhərin iki verstliyində qanlı döyüş baş verdi. Burada da rusların hücumunu dayandırmaq mümkün olmadı. On beş saatlıq döyüşdən sonra şəkililər qalaya çəkildilər [568, V, 86]. Qalanın müdafiəçiləri şəhərin bir tərəfinə yandırıcı maddələr düzəldərlər. Rusların hücumu zamanı onlara oduruldu. Lakin ruslar şəhərə soxula bildilər [661, 255]. 500 nəfərə qədər itki verən şəkililər Səlim xan da daxil olmaqla şəhəri tərk etdilər. [660, V, 86]. Şəki xanlığı yenidən işğal edildi. Xanlığın idarəciliyi Səlim xanın qardaşı Fətəli xana tapşırıldı [177, 29].

Şəkililərdən sonra car-balakənlilərin cəzalandırılması üçün göstəriş verildi. Noyabrın 7-də knyaz Orbeliani 3 alayla (1600 nəfər) iki istiqamətdə bu vilayətə hücum etdi [473, 321-323].

1806-cı ilin sonlarında ruslar etibar etmədikləri bazi xanları hakimiyyətdən kənarlaşdırıldılar. Qudoviçin göstərişi ilə Fətəli xan Şəki xanlığından məhrum edildi. Yeni xan təyin edilən Xoylu Cəfərqulu ağa Kürəkçayda bağlanan müqaviləni təsdiq etdi və car-balakənlilərə nəzarət işi da ona həvalə edildi. Bu vilayətdə baş verəcək bütün үşyanları yeni Şəki xanı öz qüvvəsi ilə yaturmalı idi [458, 272-273].

Xanların öz yerində saxlanması və ya yeniləri ilə əvəz olunması da hərbi tarixçi Pottonun təqnidinə səbəb olur. Onun fikrinə, Qudoviç yeni işğal olunmuş ərazilərdə Gəncədə olduğu kimi rus hərbi-idarə үşulu yaratmatalı idi [661, 265]. Bu da yerli xalqı hakimiyyətdən kənar etməklə həmin əraziləri Rusiyannın adı bir vilayətinə çevirmək istəyindən irəli galırdı.

Gəncə və Baki xanlıqlarında olduğu kimi Şəki və Qubada da ərən hakimiyyətə golmiş xanların kənar adamları əvəz olunması əhalidən çəşqinqılıq doğururdu və onlar bu hərəkəti özbəşinalıq kimi qiymətləndirirdilər. Ona görə əhali yeni hakimlərə qulluq etmək istəmir, köhnə xanların yoluñə gözələyirdilər. Geniş xalq külələri arasında dayağı olmayan yeni hakimlər isə öz mövqelərini qorumaq üçün işgalçılardan tamam asılı hala düşür, işgalçi hökumətin bütün göstərişlərini yerinə yetirməyə hazır olan bir əlaltıya əv-

ŞEKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

rildilər. Qanuni xanları uzaqlaşdırıb yeni hakimlər seçməklə rus hökuməti xanlıqlardakı hakimiyyəti tamam zəiflədir və xalq arasında qarşıdurma törədirdi. Bununla da həmin xanlıqların asan idarə olunmasına nail olurdu. Halbüb baş komandanın buna ixtiyarı yox idi. Bütün bunlar Kürəkçay müqaviləsinin şərtlərinə də zidd idi. M.İsmayılovun Şəki xanı haqqındaki sözləri demək olar ki, bütün xanlara addır: "Xan xanlığda olan çar qarnizonu rəisindən siyasi baxımdan tam asılı id" [201, 43].

Səlim xanın hakimiyyətdən uzaqlaşdırılması ilə barışmaq istəməyən şəkililər üsyana hazır vəziyyətdə idilər. Cəfərqulu xanın Şəki xanı təyin edilməsi xalq arasında narazılılığı daha da gücləndirdi. Əhalinin yeni xana müqavimət göstəracayındandır, eləcə də ona qəsd ediləcəyindən qorxan Qudoviç Cəfərqulu xanın təhlükəsizliyini qorumaq üçün xeyli qüvvə ayırmış, həmçinin Cəfərqulu xana inanmadığı adamları tərk-silah etməyi və 500 nəfər etibarlı adamı silahlandırıb öz yanında saxlamağı tapşırılmışdı. Cəfərqulu xanın hakimiyyətini möhkəmlətmək və onun xalq arasında nüfuzunu qaldırmaq üçün Şəkidəki rus qoşunlarına yeni xana bütün lazımı köməkliliklər göstərilməsi haqda göstərmiş verildi [459, 274-275].

Bələliklə, Şəkinin "külli-ixtiyari" Rusyanın sadiq "bəndisi", Qudoviçin xanlar arasında ən etibarlı adam hesab etdiyi general-major Cəfərqulu xanın öhdəsinə buraxıldı.

1807-ci ilin yazında Şəkidə üsyana başladı. Üsyana Aşağı^{v2} Yuxarı Göynük kəndlərini, həmçinin ləzgi kəndi olan Burjini əhatə etdi. Üsyana xalqda kəndlərin əhalisi də üsyancılara qoşulmaq üçün onların ilk qələbəsini gözləyirdi. Üsyancılar öz kəndlərini ataraq Burji kəndi yaxınlığında qurduqları istehkamda möhkəmləndilər. Üsyana yüzbaşısı Sultan Murad başçılıq edirdi [461, 279].

Üsyənin tezliklə kütłəvi hal alacağı Cəfərqulu xanı taşviş saldı. Üsyancılar arasındaki birlidən və onların mübarizə əzmindən qorxuya düşən Cəfərqulu xan üsyani öz qüvvəsi ilə yatırıb. Üsyənin məyəcəyini dərk edib, rus qoşunlarından yardım istədi. Üsyənin Qrekov Cəfərqulu xanın qüvvəsi ilə birləşib üsyancıların möhkəm-

ŞEKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

ləndiyi istehkama yaxınlaşdı. Həmçinin İlisu sultani 1000 nəfər döyüşçü ilə onlara birləşdi [461, 279].

Bu qədər qoşunla üsyən edən 3 kəndin əhalisi üzərinə yeri-mək həm hərəkatı beşikdə böğməq, həm də başqalarına ibrət darsi vermək niyyəti güdüldü. Üsyancılar tabe olmaq istəmirdilər. Lakin üsyənin qələbə çalması və bütün Şəki vilayətini əhatə etməsi üçün isə müqavimət göstərə biləcək lazımi qüvvə və silah lazım idi. Rus qoşunları ilə müqayisədə çox ciliz görünən üsyancılar hücumu tab gətirməyib dağlara çəkilməyə məcbur oldular. Yalnız bir neçə gündən sonra birgə qoşunlar üsyəni yatırıbildilər və yüzbaşısı Sultan Muradı ələ keçirdilər. Üsyənin yatrılmasına baxmayaqaraq, Şəkidə əhalisi tərəddüb etməkdə davam edir, nə isə olacağını gözləyirdi. Təsadüfi deyil ki, Qudoviç Cəfərqulu xandan Şəkinə tərk etməməyi tələb edirdi [461; 462, 279-280].

1807-ci ilin payızında Qudoviç Şəkidəki rus qoşunlarının başçısı Qrekova yazırırdı: "Şəkililər Səlim xana məktub yazaraq onu 1000 nəfər iranlı ilə Şəkiyə dəvət ediblər. Şəkililər onlarla birləşib rusları mahv etmək və Səlim xanı taxta oturtmaq istayırlar" [463, 280]. Nəticədə Şəkidəki rus qoşunlarının sayı artırılar və sərhəd rejimi ciddiləşdirilir. Həmçinin Cəfərqulu xandan tələb edilir ki, özünü şübhəli appearan bayılara qarşı diqqəti olsun, onlar tərəfdən bir hərəkət baş verdikdə tətub Tiflisə göndərsin [464, 280].

Əvvəlki fəsillərdə qeyd etdiyimiz kimi, artıq müqavimətin mənasız olduğunu dərk edən Səlim xan 100 nəfərdən çox məyyəti ilə Şəkinə tərk edərək Təbrizə – Abbas Mirzənin yanına, oradan isə məyyəti ilə Bağdada gələrək müqəddəsləri ziyarət etdiyindən sonra İstanbul'a gələrək Rusiya işgalçılara qarşı Osmanlı dövlətindən hərbi yardım istəmişdir [bax: 391; 392].

Əhalinin yeni üsyana hazırlaşması haqda məlumat alan Qudoviç onları üsyəndən yayındırmaq üçün tədbirlər görür və azacığ da olsa buna cahd edənlərə qarşı amansız olacağını, üsyəni isə silah güclü ilə boğacağını bildirirdi. Eyni zamanda üsyən olacağının təqđirdə Cəfərqulu xanla Mustafa xan arasında ixtilafın Rusyanın mənəfeyinə zidd olacağından qorxan Qudoviç Tixonovski vasitəsilə həmin xanları barışdırmağa nail olur [464; 465, 280-282].

Cəfərqulu xanı Rusiya himayəsindən çəkindirmək üçün göstərilən bütün cəhdlər boşça çıxırı və o, bu haqda Qudoviçə məlumat verirdi. Xanın bu hərəkəti həm yerli, həm qonşu xalqların mənafeyinə zidd olduğundan hər iki tərəf üçün ağır natiçələrə səbəb olurdu. Suxay xan Qazıqumuqlu da bir neçə dəfə Cəfərqulu xana müraciət edərək ona ruslara qulluq etməkdən əl çəkməyi təklif etmişdi. Lakin rədd cavabı alan Suxay xan carlıların və dağistanlıların köməyilə Şəki ərazilinə hücum etmiş, yalnız iki saatlıq döyüdən sonra Şəki xanının qoşunları tərəfindən onlar geri oturdulmuşdu [465, 283-285].

Coxlu dağıntıya səbəb olan bu cür döyüşlər əhaliyə xeyli ziyan vurur və qonşu xalqlar arasında düşmənilik toxumu səpirdi. Cəfərqulu xanın daha bir hərəkəti xalq arasında ikrəh hissi doğurdu. O, ruslardan və xanın adamlarından gizlənmək üçün sığınacaq yerləri olan bir çox qülləni və maşhur "Gələsən-görəşən" qalasını dağıtmış baradə göstəriş verdi. Bu tədbirləri bəyənən Qudoviç, tezliklə «şu-luquqların» da qarşısının alınacağına ümidi bəsləyirdi [466, 285-286]. Lakin bu dəfə də Üşyanın qarşısını almaq mümkün olmadı.

1808-ci ilin yayında yenidən xanlığı Üşyan dalgası bürüdü. Bu dəfə ağıdaşlılar fəallıq göstərildilər. Kür çayı sahilindəki bir çox kəndlərin də qoşulduğu bu Üşyanın əsas təşkilatçıları Səlim xan tərəfindən Şəkiyə göndərilən qohumu Mahmud ağa və bir neçə bəy idi [469, 287]. Üşyanın başlaması təqdirdində Səlim xan da öz qoşunu ilə onlara köməyə gölməli idi [467, 287].

Lakin Səlim xanın məktubunu bütün Şəki bəylərinə çatdırmaq mümkün olmadılarından (gələn adamların əksəriyyəti müxtəlif kəndlərdə ruslar və Cəfərqulu xanın adamları tərəfindən tutuldular) Üşyan bütün xanlığı əhata etmedi. Üşyançılara divan tutmaq üçün (onların sayı 500-600 nəfər idi) Cəfərqulu xan oğlunu 400 nəfər silahlı kazakla onların üzərinə göndərdi. Güclü atəş natiçəsində Üşyançılardan parən-parən düşdü və 40 nəfər ruslar tərəfindən əsir götürüldü [468, 287]. Cəfərqulu xanın bu hərəkatından çox məmənnun qalan Qudoviç Üşyançılari qorxutmaq və onlara iibrət dərsi vermək üçün tutulanlara qalada, camaatin gözü qabağında cəza verməyi əmr etdi. Əgar tutulanlar arasında bəy olardısa, onlar Sibirə göndə-

rilmək üçün Tiflisə yola salınmalı idi. Həmçinin Səlim xanın qoşunlarla Kür çayına yaxınlaşdığını eşidən Qudoviç ona meyil edənlərin də tutulub Tiflisə göndərilməsini Cəfərqulu xana tapşırı. Bu işdə ona Lisaneviç kömək etməli idi [470; 471, 287-288].

Üşyanın dağdırılmasından sonra Ağdaş və Kür çayı sahilindəki bir çox kəndlərin əhalisi meşələrə çökildi. Bundan narahat olan ruslar tutulanların döyülməsini, əhalinin geri qayıtmasına və yaxud onların da tutulmasına qədər təxirə salmağa məcbur oldular. Çünkü onlar meşələrə çökilən əhalinin İrana köçməsindən və orada onlardan casus kimisi istifadə olunmasından endişələnirdilər. Cəfərqulu xan əhalinin үşyana meyilli olduğu Ağdaşa 4 qülləli qala tikməyi və orada 100 nəfər xoysu yerdəşirməyi qərara aldı [469; 472, 288-289].

Rus süngüsü ilə qarşılaşacağını bilən silahsız əhali үşyan etməkdə davam edirdi. 1812-ci ildə Azərbaycan və Dağıstan xalqlarının rus işğalçılara qarşı birgə mübarizəsi arxiv sənədləri içərisində də geniş yer almışdır. Bu haqda Şəkil Səlim xan tərəfindən Osmanlı padşahına göndərilən məktub diqqət çəkməkdədir. Məktubda Şahsuvər bəy vasitəsilə göndərilən fərmanın alındığı, rusları Şirvandan qovub çıxardıqları, Dağıstan xalqı ilə ittifaqa girib Hüseyn əfəndini vəziyyətlərini bildirmək üçün saraya göndərdikləri, topları olmadığı, fəqət düşməni dəfədə biləcəklərindən bəhs edir [395]. Digər bir məktub Dağıstan xanlarının toplanaraq öz aralarında anlaşıdları, Dağıstan əhalisinin Səlim xan və Suxay xana itaat edilməsi üçün Dağıstan və Şirvana əhalisine göndərilən əmrin yerinə yetirilməsi ricası haqqındadır [394]. Onu da qeyd edək ki, padşaha və sədarətə göndərilən məktublarda Səlim xan sadəcə Şəki xanı kimi deyil, ümumdağıstan və Şirvan valisi kimi təqdim edilmişdir.

Bir məsələni də qeyd etmək yerinə düşər ki, Səlim xanın padşaha göndərdiyi məktubla, Bakı əhalisinin [396] və Qarabağlı İbrahimxəlil xanın qızı Tuti xanının (bu məktub barədə "Şəki xanlığının Osmanlı dövləti ilə münasibətləri" fəsildə ətraflı məlumat verilməmişdir-red.) padşaha göndərdiyi məktubların [393] tarixi eyni olduğu kimi, demək olar ki, məzmun da eynidir. Hər üç məktubda ruslarla mübarizədə düşmənin möglüb edildiyi, Dağıstan xalqı ilə

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

hamayılik, şəkililərin düşmənə qarşı mübarizəyə hər zaman hazır olduğu və bununla yanaşı, yardımına ehtiyacı olduqları bildirilməkdədir.

Lakin üşyanlar eyni vaxtda deyil, müxtəlif vaxtlarda və müxtəlif ərazilərdə baş verirdi. Yerli əhaliyə kömək etmələrinə baxma-yaraq, xalqın işğalçılara qarşı mübarizədə Qacarlar İranı və Türkiyəyə bağlılığı umid özünü doğrultmadı və yaxud Qacarlar və Türkiyə Rusiyasının öhdəsindən gələ bilmədi. Bu ən əvvəl həmin əlkələr arasında ixtilaflardan, Qacarlar İranının daxilindəki qarışılıqlıdan irəli gəldi [359, 104].

Bir neçə dəfə Cənubi Qafqazda Rusiyaya qarşı birgə hərbi əməliyyatlar aparmaq üçün planlar hazırlanmışdı. Şahzadə Abbas Mirza Qacarlar dövləti ilə Osmanlı dövləti arasında dostluq münəsibətlərinin qurulması və hər iki dövlətin Rusiya təcavüzünü dəf etmək üçün birgə hazırlıq görmələri barədə Osmanlı sarayına məktub göndərmişdi [370]. Osmanlı sarayı da məktuba müsbət cavab verərək Rusiya ilə birgə müharibə aparmağın lazımlığını bildirmişdi [371]. Amma bütün bunlara baxmayaraq, işğalçıların ciovlanması üçün Qacarlar İranı və Türkiyənin birləşməsi mümkün olmadı. Buna var-qüvvəsi ilə çalışan Rusiya onlar arasındaki daxili ixtilaflardan mahərətlə istifadə edirdi.

1812-ci ilin mayında Buxarestdə Türkiyə ilə sülh bağlayan Rusiya əsas diqqəti cənub sərhədlərinə yönəldərkən Qacarlarla ciddi zərbələr endirdi. Bu zərbələr, o cümlədən Lənkərandakı möglübüt-yat Qacarlar İranını sülh danışıqlarına sürükledi və Qacarlar "Iran dövləti ruslar tərəfindən tutulmuş torpaqların geri qaytarılmasına ümidiyi itirdi" [508, 162]. 1813-cü ilin yanvarın axırlarında şahın nümayəndəsi Mirzə Şəfi Qacarların sülh danışıqlarına hazır olduğunu bayan etdi. Sentyabrın 27-də Qarabağda - Zeyvə çayı sahilindəki Gülvüstan kəndində İranla Rusiya arasında sülh danışıqları başlandı. Danışıqlarda Qacarlar İranını Mirzə Əbü'l Həsən xan Şirazlı (onu 354 noşar müşayiət edirdi), Rusyanı isə baş komandanı I Nükolay Rtişev tömsil edirdi. Danışıqlar oktyabrın 22-də 2 maddəlik müqavilə ilə tamamlandı. İkinci maddəyə görə "tərəflər hal-hazırda hakimiyətləri altında olan ərazilərə yiyləndilər", yəni "Qarabağ-

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

Gəncə, Şəki, Şirvan, Dərbənd, Quba, Bakı və Lənkəran xanlıqları", həmçinin "bütün Dağıstan, Gürçüstan, Şoragil əyaləti ilə birlikdə İmeretiya, Quriya, Minqreliya və Abxaziya artıq Rusiyaya məxsusdur" [86, v.25].

Gülüstən müqaviləsi Şimali Azərbaycan və bütün Cənubi Qafqazın çar Rusiyası tərəfindən işğalını rasmiləşdirdi. Bu mənfur müqavilə işğalın birinci mərhələsini başa çatdırmış oldu. Eləcə də Gülvüstan müqaviləsi Azərbaycan xalqının ikiyə bölünməsinin əsasını qoymuşdu.

4.2. Şəki xanlığının lağvi. Müstəmləkə rejiminə qarşı yeni üşyanlar

Qacarlar İranı və Rusiya arasında Gülvüstanda bağlanmış müqavilə hər iki dövlət tərəfindən təsdiq edilərək 1814-cü il sentyabrın 15-də Tiflisdə qarşılıqlı şəkildə mübadilə edildi. Buna baxma-yaraq, bəzi torpaqların geri qaytarılmasına ümidiyi itirməyən şah hökuməti görkəmli diplomat, əvvəllər İngilterədə səfir olmuş Mirzə Əbdülhəsən xanı Peterburqa ezam etdi. İmperator I Aleksandr tərəfindən təntənəli şəkildə qəbul edilən Mirzə Əbdülhəsən xan rus şəhərindən Qarabağ və Lənkəran xanlıqlarının Qacarlar İranına güzəşt edilməsini istədi. Çar sarayındakı ingilis elçisi də Qacarlar diplomatını müdafiə edərək Qacarlar İran və Rusiya arasındaki sərhədləri Terek çayı boyunca olmasının irəli sürdü. Lakin məqsədində nail ola bilməyən Mirzə Əbdülhəsən xan Şoragili tələb etdi. Amma heç bir ərazini güzəştə getmək fikrində olmayan Rusiya bu missiyanı əlibəs geri qaytardı. Beləliklə, Gülvüstan müqaviləsi Şimali Azərbaycanı çar Rusiyasının tərkib hissəsinə çevirdi. Xalqın işğalçılarına qarşı mübarizəsində iki dövlət arasındaki sərhədləri rəsmən təmيان Qacarlar İranının rolu demək olar ki, tamamilə mahdudlaşdı. Türkiyənin isə Azərbaycanın şərqində aparılan əməliyyatlara müdaxilə etmək imkanı çox məhdud idi. Deməli, nəhəng düşmənə qarşı mübarizəni Allahın mərhəmətinə bel bağlayan xalq özü aparmalı idi.

Dərbənd hadisələrindən az sonra 1814-cü ildə Şəkidə yeni üşyan başladı. Cəfərqulu xanın ölümündən sonra əhali ilə yerli hökumət arasındaki qarşıdurma daha ciddi xarakter almışdı. Belə ki, xanın böyük oğlu Qacarlar İranının vətəndaşı olduğundan, onun kiçik oğlu İsmayılov paşa baş komandan tərəfindən xan təyin edilmiş, bu da onu görməyə gözü olmayan yerli əhalinin kəskin etirazına səbab olmuşdu. Özünün qəddarlığı ilə məşhur olan İsmayılov paşa yerli əhaliyə nifrətlə yanaşır, öz təəbələrinə amansız divan tuturdu [201, 51]. Ağsaqqalların və camaatin getdikcə artan etiraz tədbirları tədricən üşyan xarakteri aldı və bütün Şəki xanlığına yayılmaya başladı. Nuxada yiğilan əhali xan divanının bağlandığını və xan hakimiyyətini tanımadiqlarını elan etdi [bax: 479, 556-560].

Bu addimin atılması üşyançıların böyük qələbəsi idi və bu, onların öz qüvvələrinə inamından irəli gəldi. Həmçinin bu hadisə xan hakimiyyətinin Şəkidə heç bir nüfuzu olmadığını və xanın zor gücünə idarə etdiyini nümayiş etdirdi. Üşyançıların bu addimin rusları vahiməyə saldı.

Təcili olaraq qaladakı rotan döyüş hazırlığı vəziyyətinə gətirən kapitan Denibeqov yerli əlaltılarının məsləhəti ilə üşyan başçılarından dörd nəfərini danışqlara dəvət edərək həbs etdirdi. Əhalidən isə dağılmış taləb etdi və bildirdi ki, əks-təqdirə silahın gücünü onlara göstərəcəkdir. Aldandığını görən əhali qalada qoşunla üzəbzül dayanmağın lüzumsuz olduğunu görüb geri çəkilməyə və Şəki ətrafında möhkəmlənməyə başladı. Üşyançıların möhkəmlənməsi və üşyanın yayılmasının qarşısını almaq üçün rus qoşunları vaxt iirmədən topla əhali üzərinə yeri, həmçinin Şirvanlı dan general-major Axverdov 50 nəfərlik dəstə ilə Şəkiyə hərəkət etdi. Rus qoşunlarının hərəkəti üşyanın taleyini həll etdi.

Silahlı müqavimətdən əl çəkən əhali başqa bir üsula əl atdı. Nüfuzlu bayıldan, ağsaqqallardan və axundlardan təşkil olunmuş 250 nəfərlik dəstə baş komandanı şikayət etmək üçün Tiflisə yola düşdü [bax: 479, 556-560]. Lakin İsmayılov paşanı xan elan edən baş komandanın şəxşdən şikayət etmək mənəsiz idi. Həm də şəkilər belə şikayətlərin nəticəsini artıq görmüşdülər. Belə ki, Şəki əhalisi Yermolova şikayət məktubunda yazdırdı: "Səbir kasamız da"

şanda 5 etibarlı adamı Tormosovun (baş komandan) yanına göndərdik, o isə həmin adamları həbs edib Cəfərqulu xana verdi, xan isə öz növbəsində onların dişini çıxardaraq qarş etdi. Yenidən 1 nəfər göndərdik, onu da Cəfərqulu xana verdi" [bax: 486, 728-730].

Şəkililərin yeni missiyası daha acınacaqlı oldu. Ruslar yoldaca onları tərk-silah etdilər. Daha nüfuzlu bir nümayəndəlik Rtişşevin yanına göndərildi. Həmin adamlar 20 gün təhqirlərə, zülümə məruz qaldı. Baş komandan isə onları xain və ictimai asayışı pozanlar kimi damgalayaraq hərbi məhkəməyə verdi. Məhkəmə 23 nəfəri Sibirə və başqa yerlərə sürgün etdi. Bütün buların şahidi olan və xanın hakimiyyətini qəbul etməyə razı olan qalan nümayəndələr cisməni cəza alaraq evlərinə qaytarıldı. Xanlıqda xeyli "təmizləmə" aparan Rtişşev xalq arasında böyük nüfuzu olan Məhəmmədhəsən xanın Şəki üçün "təhlükəli" olmasına nəzərə alıb onu 10 yaşı oğlu və 12 xidmətçisi ilə Xar-kova göndərdi [bax: 486, 728-730].

Bununla da Məhəmmədhəsən xanın tərəfdarlarının onun hakimiyyətini bərpa etmək məqsədilə apardığı mübarizə öz əhamiyətini itirdi. Nəticədə, öz siyasi rəqiblərini rus dəyənəyi ilə əzərək xanlıqda möhkəmlənən və dəyişilməzləyiənə zəmanət alan İsmayılov paşanın özbaşinalığı və qəddarlığı daha da gücləndi. Bütün bunları qulaqardına vuran çar I Aleksandr baş komandanın məsləhəti ilə İsmayılov paşaya general-major rütbəsi verərək onu xan təsdiq etdi. Axverdovun da üşyanı yatırmaqdə göstərdiyi faaliyyət əvəzsiz qalmadı. Qarabağ, Şəki və Şirvan xanlıqlarının dairə rəsiyi ona həvalə edildi.

Lakin İsmayılov xanın təntənəsi çox çəkmədi. Rusiya üçün ideal kadr olan Cəfərqulu xanı əvəz edən İsmayılov xanın yaramaz işi, idarəetmənin dözülməzliyi hərbçilər tərəfindən da etiraf olundu. Şikayətlər günbegün artır, özbaşinalıq, qarətçilik baş altı gedirdi. Bu da son nəticədə Rusiya xəzinəsinə və rus hakimiyyətinə zərba vururdu. İki il önce xalqın şikayətini eşitmək istəməyən, ona qarşı cəza tədbiri həyata keçirən baş komandan indi İsmayılov xana məktubunda yazdırdı: "60 min adama rəhbərlik etmək sizə yalnız atanı-

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

zin Rusiyaya xidmətinə görə verilmişdir... qarətçilik, zorakılıq və
dağıntı sizin başçılığınızla saatbasaat artaraq əndazədən çıxır” [480, 553]. Amma İsmayılxanın bu cür idarəciliyi Tiflisdəki rus
məmurlarını, xüsusən, Rtişşevin köməkçilərini lazımlıca qane edir.
Yermolov öz “Qeydlərində” yazır: “İsmayılxan ədalətsiz, qəd-
dardır. Ondan olan şikayətləri Rtişşev qəbul etmirdi. Bundan istifadə
edən Rtişşevin köməkçiləri xandan bahalı hədiyyələr və pul alırdılar...” [574, 10]. Ümumiyyətlə, bu dövrdə rus məmurları, gürçü
mouravları arasında vəzifədən sui-istifadə, rüşvət kütłəvi hal almış-
dı. Rtişşev, hətta Gürcüstəndəki azərbaycanlılara rəhbərlik edən
gürçü mouravlarının rüşvətxorluğunun qarşısını ala bilmədiyindən,
onları yüksək maaş verməklə istefada olan rus hərbçiləri ilə əvəz
etdi [bax: 478, 250-252].

Sisianovdan sonra təyin olunan baş komandanların (Paulucci,
Tomasov, Rtişşev) fəaliyyətindən razı qalmayan və dafşalarla Qaf-
qazın Sisianov kimi adamlara ehtiyacı olduğunu qeyd edən çar I
Aleksandr 1816-ci ilda knyz Yermolovu Qafqaza baş komandan
təyin etdi. Yermolovun Tiflis gəlməsiə Qafqazda yeni siyasetin
əsası qoyuldu. Bu siyasetin də əsas məzəgi İranla başa çatan mü-
haribəni yerli hakimlərə qarşı çevirmək idi. Yermolov Vorontsova
ünvanlanan məktubunda bu haqda yazardı: “Mənə müharibə haqda
düşünməyi qadağan etmişlər, yalnız yerli möhtəkirlərlə müharibə
etmək olar” [675, 526]. Azərbaycan xanlıqlarının tezliklə Rusiya-
nın ucqar bir vilayətinə çevriləcəyi onun sonrakı məktublarından
aydın görünür: “İrandan qayıdır nəsə edəcəyəm. Xanlıqlarda rus
hakimiyəti həyata keçiriləndə və xanlar məhv ediləndə hər şey öz
yerini tapacaq”. Bunun üçün çardan xeyir-dua almağa çalışan Yer-
molovun fikrinə, 1805-ci il traktatları yalnız xanların xeyrinə idi
və Rusiyaya sərf etmirdi. Cənubi xanlıqlarda rus idarəciliyi tətbiq et-
mək üçün ya xanların nəslə kəsilməli, ya da yeni qanunlar verilməli
idi. Özündən əvvəlki sahələrini yumşaqlıqla məzəmmətləyən yeni
baş komandan yazardı: “Burada Sisianov kimi knyz lazım idi.
Öləndən sonra qədrini bilirlər” [675, 528]. Beləliklə yeni baş ko-
mandanın İrandan qayıdından sonra aparacağı “yenidənqurma” ay-
din seçiləkdə idi.

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

Şahin elçilərini əlibos qaytaran Peterburg sarayı münasibət-
lərdəki gərginliyi azaltmaq üçün 1816-ci ilin aprelində öz nüma-
yəndə heyətini İrana göndərdi. 6 aya qədər davam edən bu missiya
əslində münasibətlərə yumşaqlıq gətirmədi və hətta bir çox dövlət
məmurları nümayəndə heyətinin başçısı Yermolovu mövcud vəziyyəti
daha da gərginləşdirməkdə günahlandırdı. Buna səbəb isə onun
özünün İranda çox kobud aparması olmuşdu. Belə ki, şahzadə ilə
söhbətində Yermolov yarızrafat, yariciddi özünün Çingiz xanın
nəslindən olduğunu böyan etmiş və Qacar taxt-tacına onun da id-
diyası ola biləcəyini bildirmişdi. Belə söhbətləri özü üçün təhqir
sayan vəliəhd Abbas Mirzə həddən ziyyəd qazəblənmiş və sefərin
sonuna kimi onunla münasibətlərini nizamlaya bilməmişdi [564,
45]. Digər məlumatə görə, şah elçiləri böyük hörmətlə qəbul
etmişdi [570, 16].

Azərbaycanda ümumi narazılıq səngimək bilmirdi. İtaətsizlik
bütün əraziləri əhatə etmişdi. Qadağanlara baxmayaraq, carlılar
məxfi olaraq iranlıları və gürçü knyazlarını qəbul edir, Rusiya düş-
mənlərinə sığınacaqlar verir, həmçinin öz nümayəndələrini Qacar-
lar İrana göndərirdilər [bax: 490, 788-789].

1819-cu ilin avqustunda yeni yürüş başlandı. Yürüsdə Mədə-
tovla yanaşı, Pestel də öz dəstəsi ilə iştirak etdi. Dağıstanın çoxlu
cəmiyyəti Akuşa qazisinin başçılığı ilə yeni ittifaqda birləşdi.

Yuxarıda bahs olunan kimi, Yermolovun Qafqaz siyasetinin
əsasını Azərbaycan xanlıqlarının lağvi və onların Rusiyannın bir aya-
latına çevriləməsi təşkil edirdi. Artıq başlıca diqqətin yonaldığı Qara-
bağ, Şirvan və Şəki xanlığında bu prosesə hazırlıq gedirdi. Əlverişli
məqam bunun reallaşması demək idi və bu məqamı Şəki xanlığında
çox gözləmək lazımdı, məsələ asanlıqla həll edildi.

Artıq çoxdan idi ki, İsmayılxanın tutduğu vəzifəyə layiq ol-
madığı bildirilir, fəaliyyət isə getdikcə məhdudlaşdırıldı. 1818-ci
ilin axırlarında Şəki xanlığını tam nəzarət götürən hərbçilər İsmayılxanın
bütün hərəkətlərini izləmək və onu icazasız Şəkidən kənarə
buraxmamaq haqda göstəriş aldılar [bax: 487, 733-734]. Əlbəttə, bu
xan üşyançılara və ya iranlışılara əlaqədə olmaqdə təqsirləndirmək
sadələvhələk olardı və rus komandanlığı da bunu çox yaxşı bilirdi.

ŞƏKİ

ON QÖDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK

Təhqirlərə məruz qalan və artıq xan təsiri bağışlamayan İsmayıllı xan yalnız bu vazifədən nə vaxt azad olunacağını gözləyirdi.

1819-cu ilin yayında Mədətov İsmayıllı xan öz atlıları ilə birgə Dağıstan yürüşüne cəlb etdi. Amma çox keçməmiş o qəflətən "xəstələndi" və Nic kəndində öldü. Bu müəmmalı ölüm müxtalif səhəbatlərə səbab oldu. Əsas fikir bu idi ki, xan ruslar tərəfindən zəharlanıb. Ən əvvəl bunu Şirvan bəyləri təsdiq edirdilər [bax: 488, 749-750]. Qacarlar da "açıq bildirildilər ki, o, (İsmayıllı xan - red) yanındakı rus məmərini tərəfindən zəharlanıb və bu haqda hətta rəsmi bəyanat da veriblər". Sənədlərə əsaslanan bu fikri "XIX əsrda Rusiya diplomatiyası ve apardığı müharibələr" adlı kitabında qeyd edən görkəmli tarixçi M.Pokrovski özü də tam yəqin edir ki, İsmayıllı xan birbaşa knyz Mədətovun göstərişi ilə "zəharlanıb" [659, 186]. Lakin bütün bunların fərqliyən varmayan ruslar tövəyə biləcək hər hansı həyacanın karşısını almaq üçün qoşunları Şəki xanlığına yeritdiyər və xanlıq üsul-idarəsinin ləğv edildiyini bildirdilər. Beləliklə, yüz il yaxın mövcud olmuş Şəki xanlığının son qoyuldu. Şəhərə komendant təyin edildi.

Xanın qohumları, yaxınları, xidmətçiləri Şəkidən çıxarıldı və əksəriyyəti Xoya göndərildi. Burada bir məqamı da qeyd etmək lazımdır. Ruslar xoyluları xanlıqdan qovarkən, xanın nökərləri olan xoylu ermənilərə toxunmadılar [584, 2]. Köçürürlən əhalinin (onlar minlərlə idi) əmlakı müsadirə edildi. Xanın ailəsi isə M.Pokrovskinin yazdırılmış gərə rus məmurları tərəfindən "sadəcə olaraq qarət edildi" [659, 186].

XIX əsrin əvvəllərindən Azərbaycan torpaqlarının işğalına başlamış Rusiya imperiyası yeni işğal etdiyi arazilərdə öz hakimiyətini möhkəmləndirmək üçün müxtalif əsullardan istifadə edirdi. Bu əsullardan biri də yerli əhalini bir-birinə qarşı qaldırıb daxili birliliyi parçalayaraq işğal edilmiş ayrı-ayrı xanlıq və sultanlıqları tamamilə ram etmək idi. Xüsusilə, bu əsulden çar administrasiyası tərəfindən Yermolovun dövründə geniş istifadə olunmağa başlamıldı [615, 104]. Bu cür siyasetdən Şimal-Qərbi Azərbaycanda da Car-Balakən camaatlığı, İlisu sultanlığı və Şəki xanlığı arasında da nüfaz salmaq məqsadılıq genis istifadə olunurdu.

ŞƏKİ

ON QÖDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK

Baş komandanın, rus hərbi məmurlarının eləcə də yeni Şəki komendantının özbəşinalığı ilə bağlı 1820-ci ilin avqustunda olmuş bir hadisəyə də toxunmaq yerinə düşər. Söhbət Surxay xan Qazıqu-muqlunun qaçmasına kömək edərək ona sığınacaq verən Almalı kəndinə hücumdan gedir. Velyaminov Nuxa komendantına yazırdı: "Yermolov əmr etmişdir ki, Nuxa tatarlarını... ləzgi kəndi Almalının yandırılmasına və o kəndin məhv edilməsinə təşviq edəsiniz, qoy onlar kənddəki arvad və uşaqları öz xeyirlərinə satsınlar, həmçinin bütün qəniməti götiərsünlər. Bu əməliyyatı bacardıqca gizli keçirin ki, Almalı sakinləri arvad və uşaqlarını gizlədə bilməsinlər" [488, 765; 359, 121]. [bax: bölmənin sonu, sənəd 1].

Beləliklə, general-leytenant Velyaminov Almalı əhalisinə qarşı qonşu Şəki xanlığının əhalisinin qaldırılması planlaşdırıldı. Bəhənə olaraq isə Almalıda saxta pulsuların kasılması və bunun şəkililərə maddi ziyan verən faktı istifadə edildi. 6 avqust 1820-ci il tərəfində Nuxa komendantı podpolkovnik Vadarskinin göstərişi ilə şəkililərən 1055 nəfər süvari və 1000 nəfər piyadadan ibarət qoşun təşkil edildi. Qeyd etmək lazımdır ki, yürüşün məqsədi haqqında onun iştirakçılara yalnız İlisu sultanlığının sərhədlərinə yaxınlaşarkən məlumat verilmişdi. Onu da xüsusü qeyd edək ki, yürüş iştirakçılarının tərkibinə əvvəlcən tam malumatlandırılmış ermənilərən ibarət xüsusü süvari dəstəsi də daxil edilmişdi. Almalı əməliyati hələ yuxudan oyanmamış səhər saat 04:00-da onların 200 evinə dükkanları və digər əmlakı ilə birləşdikdə yürüş iştirakçıları tərəfindən oduruldu. Bu işdə 300 nəfərdən ibarət ermanı süvari dəstəsi xüsusü canfəşanlıq göstərirdi [488, 765-766]. [bax: bölmənin sonu, sənəd 2].

Tezliklə almalıların köməyinə qonşu Car-Balakən kəndliləri yetişdi və onların birgə səyi nöticəsində hücum çəkənlər kənddən çıxarıldı.

Çar hökumətinin bütün çirkin vəsaitlərə əl ataraq yerli əhali arasında nüfaz salmağa çalışmasına baxmayaq, bölgədə imperiya-ya qarşı baş verən bütün əşyandırda Şəki, Car-Balakən və İlisunun əhalisi birgə çıxış edirdi.

1844-cü ildə Daniyal sultan tərəfindən Rusiya imperiyasına

qarşı qaldırılmış üşyan zamanı ilisuluların köməyinə Car-Balakən və Şəki kəndlərindən xeyli adam gələrək son nəfəslərinə qədər ruslara qarşı qəhrəmancasına vuruşmuşlar. Üşyanı yatrılmış və İlisu kəndini darmadağın etmiş general Şvartsin rapportunda İlisunun müdafiəsi zamanı öldürülən ilisuluların arasında xeyli şəkililərin də cəsədlərinin aşkarlanması faktı öz əksini tapmışdı [493, 739].

Bələliklə, əsrlər boyu tarixin müxtəlif dövrlərində, ən çatın anlıarda Şimal-Qərbi Azərbaycanda mövcud olmuş hakimliklərin, o cümlədən Şəki xanlığı ilə İlisu sultanlığı arasında six qonşuluq və qohumluq əlaqələri olmuşdur. Xarici təcavüz baş verdikdə isə bu bölgənin əhalisi bir yumruq kimi birləşərək öz torpaqlarını müdafiə etmişdir.

4.3. Çar Rusyasının müstəmləkəçilik siyasetinə qarşı azadlıq mübarizəsinin güclənməsi

Azərbaycanda ümumi narazılıq səngimək bilmirdi. İtaatsizlik bütün araziləri əhatə etmişdi. Azərbaycanın işğal olunmasından keçən müddət ərzində ruslar nə idarəetmədə, nə də iqtisadi sahədə xalqın mənafəyi baxımından heç bir müsbət yenilik etmadılar. Əksinə mövcud olan qaydalar, iqtisadi strukturlar dağıldı, ən yaxşı halda isə əvvəlki kimi saxlanıldı. Çarizmin əsas məqsədi öz hakimiyətini möhkəmləndirmək, xalqı qorxu altında saxlamaqla onu mütihiyə alıshdırmaq, var-yoxunu talamaq olmuşdur. Bütün bunlar haqqda tarixçi N. Smirnov yazar: "O (çarizm - red.) fəth olunmuş xalqlara heç bir yaxşıqliq bəxş etmədi. Əksinə, itaətdə saxlama yeni dəha amansız forma aldı ki, bu da qafqazlılara əvvəlki yitzillikdən malum id" [698, 180].

Çar məmurlarının hərəkətləri heç bir qanunla tənzimlənmirdi və yerlərdə onlara heç bir nəzarət yox idi. Özbaşınlıq, qanunsuzluq bas alıb gedirdi. Bütün bu hallar elə rus hərbçiləri tərəfindən də etiraf olunurdu. Öz hakimiyətlərinə möhkəmləndirmək namına ruslar an ikrəh doğurucu üssüllərdən belə istifadə etməkdən çəkinmirdilər. Onlardan biri də çar məmurlarının xanlıqlarda daha çox nüfuzlu olanlara, xüsusilə də xana rəqib ola biləcək adamlara hödsiz

nəvazış göstərmələri, onları öz tərəflərinə çəkmələri üçün separat danışılara girmələri idi.

Çarizmin apardığı ardıcıl siyaset nəticəsində bir çox bəylər gəlirlərindən, istifadə etdikləri kəndlərden mahrum olaraq dövlət təqaüdülləri hesabına yaşamağa məcbur olurdular. Nəticədə müxtəlif rütbə daşıyaraq təqaüd alan və heç bir vəzifə daşıymayan həmin bəylər getdikcə daha çox rus hakim dairələrində asılı vəziyyətə düşürdülər. Bu da öz növbəsində əhali arasında qarşıdurmaya götirib çıxarırdı.

Həyata keçirilən inzibati amirlik sistemi iqtisadiyyata və nəticədə birbaşa xalqın iqtisadi mənayefinə ciddi zərbə vururdu. Əhalinin ruslara qulluq etmək istəməməsi, torpaqların əvvəlki bayılardan alınaraq Rusiyaya sədaqətli olan adamlara paylanması, kəndlərin elliklə öz yurdularını tərk etməsi, mühəribələr, üşyanlar iqtisadiyyatı iflic vəziyyətinə salır və məhsuldarlığı xeyli aşağı salırdı. Yeni peydə olan vergilər, müxtəlif maneələr, məmurların özbaşınalığı vəziyyəti dəha ağırlaşdırırı.

Xanlığın ləgvindən sonra Şəkidə ələ keçirilən var-dövlətin höcmi dəha çox idi. Bura, əsasən, Cəfərqulu xan və onun tərəfdarlarına mənsub bütün əmlak daxildir. Yeri gəlmüşkən, Cəfərqulu xan və onun nasli haqda danışarkən deməliyik ki, həmin xan Xoy uğrunda mübarizədə möğlüb olaraq Bəyazidə qaçmış və Osmanlı dövlətindən sığınacaq istəmişdi. Lakin onun bu müraciəti qəbul edilmədiyindən [399] Cəfərqulu xan 20 min xoylu ilə (azərbaycanlılar və ermənilər) Üçkilsəyə köçərək ruslara qoşulmuşdu. Öz xidmətlərinə görə Şəki xanlığının alan Cəfərqulu xan 10 min nəfər xoylunu buraya köçürərək Şəki ilə yanaşı, özlerinin təşkil etdikləri Cəfərabad-Xoy və Cəfərabad-Şəki kəndlərində məskən salmışdır [584, 2]. Xanlıq sisteminin ləgvindən sonra demək olar ki, köçürürlən bütün xoyuların (ermənilər istisna olunmaqla) müsadirə edilmiş əmlakının miqdərini təsəvvür etmək çətin deyil.

Xalq arasında böyük narazılıq yaranan içtimai mülkəlliyyətlər elə işğalın ilk illərindən artmağa başladı. Tarixçi Əziz Qubaydulinin tərtib etdiyi cədvəl isə Azərbaycandan aparılan xam ipəyin ildən-ilə necə sürətlə artdığını izləməyə imkan verir. 1822-ci

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

ildə Həstərxan limanı vasitəsilə Azərbaycandan Rusiyaya 1760 pud ipək daşınmışdısa, 1825-ci ildə bu rəqəm 6030 puda, başqa sözlə 96 tona çatmışdı [555, 14].

İslama və müsəlmanlara nifrəti tükənməyən Yermolov 1822-ci ildə Məkkəyə getməyi, yəni Həcc ziyarətini Qafqaz müsəlmanlarına qadağan etdi. Sonrakı illərdə isə Məkkəyə getmək üçün Tiflisə gedib baş komandandan icazə almaq lazım idi [483, 712-713]. Yermolovun bu təklifinə razılıq verən, eyni zamanda bu qərarın ağır nəticələrə səbəb olacağından qorxan çar I Aleksandr bu işə siyasi don geyindirməyi tapşırıdı [484, 713].

Əlbəttə, hər hansı səbəb və bəhənə ibadətin qarşısını almaq üçün kifayətsizdir. Min ildən çox manəsiz Həcc ziyarəti yerinə yetirən müsəlmanlara islam dininin əsas şərtlərindən birinin qadağan edilməsi bütün Qafqazda nifrətlə qarşılandı və əhalini son nəticədə cihada sövq etdi.

Şəkidə xanlıq sistemini ləğv edən ruslar buradakı dövlət qurumlarını ləğv edərək onu komendant üsul-idarəsi ilə əvəz etdilər. Bari başdan onu da qeyd edək ki, ümumiyyətlə, xanlıqların ləğv edilməsində Yermolovla yanaşı, Mədətovun da "misilsiz" xidmətləri olmuşdur. Bunun üçün tarixçi Potto, hətta Rusiyani Mədətov qarşısında borclu hesab edir [661, 691].

Komendantlıq geriye doğru bir addım olub müstəmləkəçilik siyasetinin dərininə inkişaf etdirilməsi zərurətindən irəli gəldirdi. Buşuyevin yazdığı kimi komendant idarəciliyi hərbi işğal rejiminin az fərqlənirdi [537, 216]. Ümumiyyətlə, bu üsul-idarənin keçmiş xanlıqlar sistemi ilə müqayisəsindən və onun törətdiyi ağır nəticələrdən xeyli bəhə edilmişdir. Sadəcə onu bildiririk ki, bundan sonra Azərbaycanda misli görünməmiş üsyənlər baş verdi.

1826-ci ildə Azərbaycanda başlayan üsyən konkret olaraq Rusiya imperiyasına qarşı çevrilmişdi. Rus ağılığı dövründə xalqın güzərənin xeyli pisləşməsinə baxmayaraq, bu üsyən məhz siyasi-milli xarakter daşımışdır.

Xan və bəylərin bu mübarizədə avangard rol oynaması bunu bir daha təsdiq edir. Bununla yanaşı, iqtisadi sahədəki özbaşınalıq-

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

ların getdikcə geniş miqyas alması da üsyənin baş verməsinə təsir edən mühüm amillərdən olmuşdur.

Övvəlki fasillərdə qeyd etdiyimiz kimi, bir müddət Təbrizdə qalan Səlim xan sonra Bağdada gələrək İraq valisi Davud paşadan Türkiyəyə getmək üçün kömək istəmişdir. 1819-cu ildə Ərzuruma göndərilen Səlim xan, burada onun əsas məqsədinin İstanbula gedərək Osmanlı padşahı ilə görüşmək olduğunu rəsmilərin diqqətinə çatdırılmışdır [392]. 1825-ci ildə Səlim xanın artıq Ankarada olduğu və dövlət tərəfindən ona maaş təyin edildiyi bəlli olur [398].

İyulda başlayan üsyən getdikcə bütün ölkəni, o cümlədən Şəkini də əhatə etdi. Səlim xanın oğlu Hüseyn xan üsyana hərəkəlik etmək üçün Nuxaya daxil olmağa tələdi. Ruslar elə bir müqavimət göstərə bilmədiyər. Tarixçi Petruşevskinin yazdığını görə Şəkidə üsyən başlayan kimi orada olan 2 rus rotası heç bir atış açmadan Tiflis istiqamətində geri çəkilməyə başladı. Hüseyn xan öz tərəfdarları ilə Şəkiyə daxil olub xan oldu. Yeni xanın İlisuya hərkəti orada üsyənə səbəb oldu və əhali Rusyanın xidmətçisi Əhməd xanı sultan ailəsindən olan Balağa bəylər əvəz etdi. Hərəkat Carı, Muxaxi, Talanı, Cinixi şahət etdi. Deputat qrupu Hüseyn xanı Cara dəvət etdi [656, 97].

Bir çox Dağıstan və Azərbaycan xanlarının Rusiya zülmündən Qacar şahına da müraciət və şikayətləri şah tərəfindən müsbət qarşılanmışdır. 1826-ci ildə şahın göndərdiyi hərbi yardımla xanlar Qəmərlə yaxılığında rus qoşunlarını məğlub etmişdilər [390].

Göründüyü kimi, şahzadə Abbas Mirzə və sultana müraciət etməkdə Səlim xanın əsas məqsədi sadəcə Qacarlar İranı və Türkiyədə qalib məskunlaşmaq deyil, Şəki xanlığını işğalçılardan təmizləmək üçün lazımı kömək almaqdən ibarət idi. Bu da demək olar ki, çox keçmədən öz bəhrəsini vermişdir. Belə ki, 1826-ci ildə Azərbaycanda baş verən ümumi üsyənlər zamanı Səlim xanın oğlu Hüseyn xan da Şəki xanlığına daxil olaraq hakimiyyəti ələ almış və çar qoşunları heç bir müqavimət göstərmədən xanlığın ərazisini tərk etməli olmuşdular. Bu, xalqın böyük qələbəsi idi.

Lakin bu qələbədən arxayımlaşan xanlıqlar gözənlənilən hücumun qarşısını almaq və müdafiə tədbirləri görmək üçün, demək

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK

olar ki, heç bir faaliyyət göstərmədilər. Bunun üçün çox yaxşı imkan da var idi. Xanlıqlararası münasibətlərin zəif olması, Abbas Mirzənin qoşunları ilə birgə hərəkət planlarının hazırlanmaması və eləcədə rusların qüvvəsinin lazıminca dəyərləndirilməməsi bu qəbildəndir.

Revanş götürməyə hazırlaşan rus qoşunları Tiflisdə kiçik qəmizən qoyaraq demək olar ki, bütün hərbi hissələri Azərbaycanla səhəddə cəmləşdirildilər. Kazak alayları ilə yanaşı, gürçü milisi, osetin atıcıları və erməni köntüllüləri də rus qoşunlarını müşayit edirdilər. Endiriləcək əsas zərbənin istiqamətlərindən biri da Şirvan-Şəki idi.

Aşınacaqlı Şəmkir və Gəncə məğlubiyyətlərindən sonra həm xan qoşunlarının, həm də bütün azadlıqsevər xalqları mübarizə əhval-ruhiyəsinə sarsıcı zərbə endirilmiş oldu. Çoxsaylı rus qoşunlarının silahlarının üstünlüğünü nümayiş etdirən bu döyüslərdən sonra xan və onun qoşunları ilə yanaşı, əhalinin bir hissəsi də digər xanlıqlar kimi Şəki xanlığını da tərk etməyə başladı. Oktyabrın ortalarında baş komandan Yermolov Şəkiyə hərəkət etdi. Alazan çayını keçən Yermolov oktyabrın 19-da Nuxanı əla keçirdi. Hərbi tarixçi Dubrovinin qeyd etdiyinə görə bu vaxt xan və bəylər artıq Nuxanı tərk etmişdilər [568, IV, 689; 359, 156].

İkinci Rusiya-Qacar müharibəsində şah qoşunlarının mağlubiyəti rusların yenidən Şəki xanlığını işğal etməsinə imkan vermişdi. Yenidən işğal olunan Şəkidə hakimiyəti əla keçirən rus hərbçiləri əhaliyə, xüsusilə bəylər divan tutmağa başladılar. Takrar yürüşlər əhaliyin kütləvi şəkildə azalmasına səbəb oldu. Yeni torpaqlar əla keçirən ruslar xeyli adamı həbs etdilər. Onların bir qismi Yermolovun amriyiyla ölümə mahkum edildi, başqa bir qismi isə Sibirə sürgün edildi, mədənlərdə işləməyə göndərildi. Şəkida komendant üsul-idarəsi bərpa edildi.

1828-ci il fevralın 9-dan 10-a keçən gecə Türkmençay kəndində Rusiya ilə İran arasında bağlanan müqavilə Şəki xanlığının da car Rusiyasının əsərəti altına düşməsini bir daha təsdiqlədi. Müqaviləyə görə Şəkiyə xeyli erməni əhalisi köçürüldü. Yerli əhalinin isə Qacarlar İranı və Türkiyəyə kütləvi şəkildə köçü başladı.

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK

4.4. 1877-ci il üsyani

1877-1878-ci illər Rusiya-Osmanlı müharibəsinin başlanması Şimali Azərbaycanda üsyانların baş vermasının böyük təsiri olmuşdur. Belə ki, müharibənin başlanğıcında türklərin əldə etdiyi davamlı qələbələr Qafqazın müsləman əhalisini ruslara qarşı mübarizəyə ruhlandırdı. Türklerin Qafqaz cəbhəsindəki üstünlüyü Şimali Azərbaycanda da müsləman əhalisinin üsyana qalxmasına mənəvi təkan vermiş oldu.

Haqqında danışdığımız üsyانlar Şimali Azərbaycanın Dərbənd, Quba, Zaqtala bölgələri ilə yanaşı, həmcinin Nuxa qəzasını da əhatə etmişdi. General-mayor knyaz Çavçavadze hələ oktyabr ayının əvvəllərində Nuxa qəzasında üsyanyın baş verması üçün lazımi şərtin yetişməsi və Samur dairəsindən yeni üsyancı dəstələrinin buraya gəlməsi haqqında məlumat aldıqdan sonra Alazanda saxlanan rus qoşunlarının komandanlığından Nuxa şəhərinə müdəqqəti olaraq, yerli batalyonun göndərilməsini tələb etmişdi. Knyaz Andronikovun yerinə yeni təyin olunmuş çətin vəziyyətdə olan general-mayor knyaz Orbeliani general-mayor knyaz Çavçavadzenin taləbinin yerinə yetirilməsinin mümkün olmadıqdan indiki halda Nuxa şəhərindəki qoşun hissələri ilə kifayətlənməyi məsləhət görmüşdər [10, 186].

Üsyancıların Nuxa şəhərini əla keçirməsindən ehtiyat edən car hərbi qüvvələri bir sırə qabaqlayıcı tədbirləri həyata keçirməyə başlamışdı. Belə ki, ətraf kəndlərdəki həyəcanların qarşısını vaxtında almaq üçün Aşağı Göynük kəndində yerləşdirilən Yelizavetpol batalyonunun başçısı polkovnik Şimanovskinin sərəncamına Nuxa şəhərindəki Labinsk kazak alayından iki yüz nəfər kazak və dörd silahlı süvari kazak batareya taqımından ibarət hərbi qüvvə yola salmışdı. Lazım gəldi, əlavə olaraq Zaqtaladan üç piyada taqımı və iki silahlı dəstə göndəriləcəkdi. Nuxa şəhərinin müdafiəsini eçabdeh olan polkovnik Şimanovskiə Qoxmuq çölündə toplaşan üsyancılara daha münasib şəraitdə nəzarət etmək tapşırığı verilmişdi [10, 205].

Nuxa qəzasında kəndli həyəcanlarının başlanması ilə əlaqədar olaraq Nuxa şəhərinə gələrək burada bir müddət üsyancılara

qarşı yürüşə hazırlanan general-major knyaz Çavçavadze [676, n.5] oktyabrın 18-də tərkibi nizami dördüncü və səkkizinci, habelə üçüncü piyada taqımdan ibarət Qaradəniz alayı ilə İlisu dərəsini keçərək Qax kəndinə doğru hərəkətə keçdi. Vəndam kəndinin yanlığında general Çavçavadze üşyançıların artıq Nuxa qəzasının sərhədlərində görünməsi haqqında məlumat aldı.

Nuxa qəzasına daxil olan üşyançılar sıralarını artırmaq məqsədilə bütün dağlıq ərazilərini gəzərək burada da genişmiyayış üşyanı hazırlamağa çalışırdı. Bununla da, Nuxa qəzasında üşyanın başlanmasına təkan verilmiş oldu. Oktyabrın sonunda qubernatora təbe olan qubernianının hərbi hissələrinin komandanı general-leytenant K.X.Mamatsev ordunun ali komandanlığına yazmış olduğu raportunda göstəirdi ki, dağlılar Nuxanın və digər qızaların əhalisi ilə gizli əlaqə saxlayaraq onları üşyan etməyə çağırırlar və buna nail olurdular. General K.X.Mamatsev həttə "Ansux naibi Şəqo və axılı Teyyub böyün başçılığı ilə Samur dairəsində toplaşan çoxsaylı üşyanı dəstələr tərəfindən Nuxa qəzasına hücumunun müzakirə edildiyi" haqqında da məlumat almışdır [10, 204].

Üşyanın Dağıstanın hüdudlarını aşaraq Nuxa qəzasını da bütürməsini K.X.Mamatsev belə izah edirdi: "Quba qəzasında üşyan başladığından mən və Orbeliani tabeliyimizdəki hərbi qüvvələrdən dəstə təşkil edərək, Çavçavadzenin başçılığı ilə Qurbanın müdafiəsinə və Axtya göndərdik. Bundan istifadə edən samurlular Nuxa qəzasına soxularaq, bizim üzərimizə hücuma atıldılar" [82, v.237].

Ayni axırlarında Nuxa qəzasında baş verən üşyanı görə general-major K.X.Mamatsovun başçılığı ilə cəm edilmiş hərbi qüvvələrin tərkibi Yelizavetpol batalyonunun birinci və dördüncü taqımları, Şuşa yerli batalyonunun iki taqımı, Nuxanın yerli komandası, dörd yüz nəfərlik Labinsk və yüzdə yaxın adamı olan Xap-yor kazak alayı, Kuban kazaklarının dördüncü süvarı batareyasından ibarət idi və belə hərbi qüvvələr şəhərin özündə toplandı. Həmin gün dörd yüz nəfərlik Nuxa süvari dəstəsi kəşfiyyat məqsədilə Samur dairəsi ilə sərhəddə yerləşən ərazilərə göndərilmişdi. Eyni zamanda general K.X.Mamatsov Nuxadakı hərbi qüvvələrini möhkəmətmək məqsədilə knyaz Orbelianiyə oraya gəlməsini təklif

etmişdi. Oktyabrın 30-da axşama yaxın general-major K.X.Mamatsova çatdırılmış məlumatə görə "dörd min nəfərlik üşyanı dəstəsi az müddət ərzində Samur dairəsinin Burca və Xnov aullarında toplanmış və Şin dərəsindən keçərək Şin və Yuxarı Göynük kəndlərində peydə olmuşlar, kəndlərin əhalisi isə üşyançılara qoşulub teleqraf xətlərini dağlımış və poçt atları aparmış, qarşılara çıxan tacirləri və stansiya evlərini qarət etmişdilər" [10, 205].

Oktyabrın 29-da səhər tezən Nuxa qəzasının hüdudlarını keçən dağistanlılar başda Ansux naibi Şəqo olmaqla Nuxa şəhərini və naib Həsən isə Qax kəndini ələ keçirməyə çalışırdılar. Üşyançılarla qarşı döyüşlərdə iştirak etmiş rus hərbçisi polkovnik fon Klimentə görə Şəqo və Həsən Nuxa və Qaxı tutmaqla Yelizavetpol quberniyası əhalisini bütövlükdə üşyanı qaldırmış və üşyançıların sayını artırmaq niyyətində idilər.

Dağlıların Nuxa qəzasına daxil olması burada üşyanın başlanmasını tezlaşdırılmış oldu. Üşyanı birinci başlayan Baş Göynük kəndinin kəndliləri oldular. Baş göynüklülər teleqraf xətlərini kəsərək ətraf kəndlərin əhalisini də üşyanı qaldıra bilmişdilər [676, n.2]. Baş Göynük kəndi ilə birlikdə ətraf kəndlərin üşyanı qalxması, həmcinin onlara dağistanlıların da qoşulması burada vəziyyəti o dərəcədə gərginləşdirmişdi ki, Aşağı Göynükdə yerləşən poçt stansiyasında olan polkovnik Şimanovski qubernatorun göstərişinə əsasən kəndlilər üzərində nəzarəti həyata keçirən buradakı Yelizavetpol alayının taqımı və polis yarımataqını ilə geri çəkilməyi məcbur olmuşdu [676, n.3].

Oktyabrın 31-də səhər açılanda yuzlərlə süvari silahlı kazak və yüz allı nəfərlik piyada hissələrdən ibarət hökumət hərbi qüvvələri məvqelərini qoruyub saxlamaq üçün Baş Göynük kəndi yanlığında birləşərək Nuxa şəhərinə doğru geri çəkilməyə başladı. Bu səbəbsiz deyildi. Belə ki, səhər qarənlıqda Baş Göynük kəndinin yeddi verstliyində - Qarabulaq kəndi yanlığında Baş və Aşağı Göynük, Layısqı, Bilacık, Yuxarı Şabalıd və digər kəndlərin kəndlilərinin də qoşuldugu birləşmiş üşyançılar hərbi dəstələri qəflədən yaxaladılar. Mühəsirəyə düberən olmuş polkovnik Şimanovski rəqiblərinin tüzəng və artilleriya hücumundan mühafizə olunaraq,

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

qabaqcadan üşyançılar tərəfindən tutulmuş Qarabulaq dərə keçidi-nə doğru üz tutdu və burada üşyançıların güclü həmlələrinə məruz qaldı. Üşyançılar tərəfindən edilən aramsız hücumlar qarşısında aciz qalan polkovnik Şimanovski yaxşı müdafiə olunaraq üşyançılara güclü müqavimət göstərməsinə baxmayaraq, geri çəkilməyə üstünlük verirdi.

Lakin Nuxada Şimanovskinin düşdürüyü ağır vəziyyətdən tezliklə xəbər tutan general-major K.X.Mamatsov şəhərdəki yerli Şuşa alay taqını və Xapyor kazak alayının yüzlüyü ilə birlikdə mühabirəyə düşmüş polkovnik Şimanovskinin köməyinə tələbsdi. Üşyançıların planlarından xəbərdar olan K.X.Mamatsov yerli Yelizavetpol batalyon taqımını, yerli Nuxa komandasının bir hissəsini və Nuxa süvari dəstəsinin yüzlüyünü Kişçayda ehtiyatda saxlamışdı. Nəzərdə tutduğu kimi, tezliklə Nuxa şəhərinin 8 verstliyindəki polkovnik Şimanovskinin hərbi hissələrinə birləşməyə nail olan general-major K.X.Mamatsov ümumi komandanlığı ələ alaraq, üşyançılara qarşı güclü hücum planını ortaya qoydu. Generalın uğura hesablanmış hücumları keyfiyyətcə daha yaxşı silahlansılmış hökumat qoşunları tərəfindən təqib olunan üşyançı dəstələri dağınqı hala saldı. Belə olan təqdirdə üşyançıların bir hissəsi İncə və Qoxmuq kəndləri istiqamətində qaçaraq yolun sol tərəfindəki təpəlikləri tutdu və orada mövqelərini möhkəmləndirdi. Bir hissəsi isə onlar tərəfindən ələ keçirilmiş Qarabulaq kəndi istiqamətində geri çəkilməyə başladı. Üşyançıları təqib edən hərbi birləşmələr silahlardan atas aça-aça Qarabulaq kəndinin içərilərinə daxil ola bilməsdilər. Güclü silahlansmış hökumat qüvvələrinə üstün gələcəyinə ümidilarını itirən üşyançılar geri, dağlara çəkilməli oldular [676, n.3].

Üşyançıların digər hissəsi – üç yüz nəfərlik atlı üşyançı dəstəsi isə Nuxa şəhəri tərəfə istiqamətləndi. Onlar şəhərə hücum etmək və yaxud telegraf xəttini məhv etmək istəyirdilər. Üşyançı dəstəni təqib edən kazaklar onları geri oturtmağa nail olurlar. Belə olan təqdirdə bu üşyançı dəstəsi də itki verərək İncə və Qoxmuq tərəfə geri çəkilməyə məcbur oldu. Bu zaman üşyançılara Biləcik, Şin, Baş Göynük, Aşağı Göynük, Baş Layısqı, Aşağı Layısqı, Baş Şabalıd, Aşağı Şabalıd, İncə, Cunut, Mirzəbəyli, Qarabulaq, Qoxmuq və

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

Oxud kəndlərindən gəlmis çoxlu sayıda üşyançılar qoşulmuşdular [676, n.4].

İncə və Qoxmuq dağ silsiləsində toplanmış üşyançı dəstələr Oxud və Kiş kəndlərindən dövrələmə harəkatı ilə asanlıqla Nuxa şəhərinə gələ bilərdilər və buna əmin olan general-leytenant K.X.Mamatsov onların qarşısını almaq üçün Qoxmuq çölündə gəlmişdi. Ətraf təpəlikləri ələ keçirməyə çalışan üşyançı qüvvələrə piyada və artilleriya təqimləri tərəfindən açılan sərrast atəşlər üşyançılara arasında cəxnaşma yaratmışdı " [10, 207].

Tərəflər arasında baş verən döyüş axşam saat 7-yə kimi davam etmişdi. Qaranlığın düşməsi ilə tərəflər arasında atışma dayandırılmışdı. Hərbi dəstə Nuxa şəhərini gecə hücumundan qorumaq məqsədilə Kişçay kəndi yaxınlığında gecələməli olmuşdu. Müxtəlif hissələrə pərən-pərən salmış üşyançılar birləşərək Nuxa şəhərinə hücuma keçməyə hazırlaşmışdır [676, n.4]. Gecə kəşfiyyatçıların gətirdiyi məlumatda deyildi ki, 8 min nəfərə kimi artmış üşyançı dəstələr Nuxa şəhərinə müxtəlif tərəfdən hücum etmək niyyətindərlər. İyirmi mindən çox hökumətdən narazı və üşyana qoşulmağa can atan yerli əhalinin nəzarətdən çıxmışından ehtiyat edən general-major Mamatsov qorxusundan Nuxa şəhərini hər tərəfdən piketlərə (kiçik gözətçi dəstələri) əhataya almış və şəhərə toplamış olduğu azaşlı ermənilərə belə silah paylaşımdı. Gecə bir neçə dəfə müxtəlif tərəflərdən şəhərə daxil olmağa çalışan üşyançılar hər tərəfdən gözətçi dəstələri ilə əhatə olunduqlarını hiss etdilər və hökumət qoşunlarının həm sayca çox və həm də keyfiyyətcə yaxşı silahlansmasını görüb şəhərə daxil olmağa cəhd etmədilər" [10, 207]. Noyabrın 1-də bütün günü üşyançılara hərbi hissələr arasında atışmalar oldu. Burada axşama kimi davam edən döyüşdən sonra üşyançılar şəhəri ələ keçirə bilməyəcəklərini anlayaraq Baş Göynük kəndinə geri çəkildilər. Sonrakı gün dağlıstanlılar Şin dərəsindən keçməklə Samur dairəsindən qayıtdılar. Yerli əhali isə silahı hələ də yera qoymamışdı. Noyabr ayının 1-də hərbi hissələr Kişçayda kiçik bir hərbi dəstəni ehtiyatda saxlayaraq Qoxmuq çölündə toplandılar [676, n.5].

Üşyan isə davam edirdi. Həmin gün Baş Göynük'dəki üşyançılari darmadagın etmək üçün buraya göndərilmiş kapitan Sakmin

Qarabulaq kəndi yaxınlığında üşyançıların qurmuş olduqları pusquya düşdü. Hərbçilər bir neçə dəfə hückuma keçmiş, lakin hücumlar nöticasız qalmışdı. Qarabulaq dərəsini keçməyə çalışan hərbi dəstələr üşyançıların hücumlarına məruz qalırdı. Düzənlik sahaya qalxdıqdan sonra hərbi dəstə kare quraraq, səhərədək belə vəziyyətdə qalmışdı. Sübhən onlar üşyançılarla döyüsləri davam etdirdilər və hərəkət edərək Qoxmuq çölündə hərbi qüvvələri qarşılamama gəndərilmiş Nuxa hökumət hərbi dəstələri ilə birləşdirilər. Artilleriya atəşləri hökumət hərbi hissələrinə üstünlüyü əl almaq imkanı vermiş oldu. Güclü artilleriya atəşlərinə məruz qalan üşyançılar hərbi hissələrə yeni əlavə hərbi qüvvələrin qoşuldugundan axşama yaxın geri çəkilməyə məcbur oldular. Həmin gün kapitan Sakminin hərbi dəstəsi Nuxaya gəlib çıxdı [10, 211]. Üşyanda yaxından iştirak etmiş yerli üşyançılar isə hökumətin təqiblərindən qorunmaq üçün dağlara çəkilib orada sığınacaq tapşırımlı olmuşdular [10, 206-207]. Onlardan bir hissəsi qaqaq dəstələri yaradaraq mübarizəsinə davam etdirmişdilər.

Onu da qeyd etmək lazımdır ki, hökumət qoşunları ilə üşyançı dəstələr arasında toqquşmalar, əsasən, Nuxa qəzasının qərb hissəsində baş vermişdi. Hökumət tərafından vaxtında qabaqlayıcı tədbirlərin görülməsinin nöticasıdır ki, üşyan bütün Nuxa qəzasına yayılıbilmədi. Üşyançılara qarşı ciddi cəzaların tətbiq edilməsi də öz işini görürdü. Belə ki, noyabrın 5-də Nuxa qəzasının şərqində Samur dairəsinin Ağlıq kənd sakini, yeni üşyan təşəbbüsünü irəli sürmüş Molla Abdulla Əfəndinin çıxışına heç bir yerli kəndli qoşulmadı. Lakin o, öz ətrafına Xaçmaz qəsəbəsinin Yuxarı Yerik kəndinin əhalisinin az bir hissəsini cəlb edə bildi. Molla Abdulla Əfəndi Xalxala və Xaçmaza "təhrükçi çağırışlar" göndərmişdi. Bundan xəbər tutmuş qubernator burada baş verəcək üşyanın qarşısını almaq üçün xüsusi hərbi qüvvələr göndərmişdi. Molla Abdulla Əfəndinin başçılığı ilə başlanacaq üşyanın qarşısı hərbi hissələr tərəfindən tezliklə alınmışdı [10, 212]. Bu, Nuxa qəzasında üşyançıların axırıncı cəhdidi idi.

Nuxa qəzasında baş vermiş üşyan zamanı hökumət qoşun hissələri ilə döyüşlərdə üç yüzə qədər üşyanının öldürülündüyü gö-

tərilir [270, 94]. Bu barədə general-leytenant K.X.Mamatsov yazırı: "Noyabrın 2-də çoxsaylı dağlıstanlı və Nuxa qəzasının on iki kəndinin üşyançıları ilə üçgülük döyüşdən sonra düşmən möhv edilmiş və dağıldılmışdır. Üşyançılarından üç yüz nəfər öldürülmüş və ondan iki dəfə çoxu yaralanmışdır. Bu gün hərbi hissələr istirahət edirlər. Onlar sabahdan başlayaraq kəndlərin temizlənməsi işi ilə məşğul olacaqlar. Çoxlu əsir götürülenlər vardır" [81, v.255]. O, üşyançılla qarşı nifrat bəsləyən polkovnik Şimanovskinin başçılığı altında üşyançıları təqib etmək məqsədi noyabrın 2-də Nuxa atlı yüzlük drujinasını, üşyanlıarda iştirak etmiş kəndləri cəzalandırmaq və qəzəni üşyançılarından temizləmək üçün isə noyabrın 4-də Nuxa şəhərindən tərkibi üç yüz nəfərlik piyada rotasını, iki kazak yüzlüyü və iki yüz silahlı atlı göndərmişdi. 1877-ci ilin noyabrın 6-də Yelizavetpol gubernatoru vəzifəsinə təhvil almış general-leytenant K.X.Mamatsov üşyançıların amansızcasına represiyalarına başladı [676, n.4].

Baş Göynük kəndinin 13 və Aşağı Göynük kəndinin 25 sakini üşyanda faal iştirak etdiklərinə görə həbs olundular və onların evlərinə od vuruldu. Çar hərbçilərinin hesablamalarına görə Nuxa qəzasının Baş Göynük kəndinin 384, Aşağı Göynük kəndinin 280, Biləcik kəndinin 200, Şin kəndinin 110, İnce kəndinin 109, Baş Layisqi, Aşağı Layisqi, Birinci Cunut və ikinci Cunut kəndlərinin 311, Baş Şabalıd və Aşağı Şabalıd kəndlərinin 208, Zunut və Mirzəbəyli kəndlərinin 158, Qarabulaq, Qoxmuq və Oxud kəndlərinin 252 sakini üşyana qoşulmuş və rus hərbi hissələrinə qarşı güclü müqavimət göstərmişdilər [676, n.17]. Bu kəndlərin hamisini amansız cəzalar gözlayırdı. Nuxa qəzasında fəaliyyətə başlayan çarın cəza maşını bir çox ailələri başsız qoymuş, bir sıra evləri yandırmış, üşyan iştirakçılarının, demək olar ki, hamisini sürgünə katırqaya göndərmişdi.

Üşyançıların zəif silahlanması və gözlənilən köməyin gəlməməsi, yəni Rusiya-Osmanlı mührəbasının sonrası mərhələsində türklərin ağır məglubiyətləri nöticasında üşyançıların Türkiyədən gözlədikləri maddi və manəvi yardımını almamaları bu üşyanın da tezliklə yatırılmasına səbəb oldu. Çar qoşunları ilə irimiqyaslı hə-

ledici vuruşmalardan çəkinmələrinə baxmayaraq, üsyancılar onlara güclü zərbələr endirirdilər və bəzən yaxşı silahlanmış çar qoşununu geri çəkilməyə məcbur edirdilər.

Beləliklə, Şimali Azərbaycanın digər bölgələrində olduğu kimi, Nuxa qazasında da yerli əhalinin müstəmləkəçilik əleyhinə baş vermiş üsyani xalqımızın çarizmə qarşı azadlıq mübarizəsi tarixinə də mühüm yer tutur və onun böyük tarixi əhəmiyyəti vardır.

4.5. XIX əsrin sonu – XX əsrin əvvəllərində Şəkidə (Nuxa qazası) kəndli hərəkatı

Çarizmin Şimali Azərbaycandakı milli müstəmləkəçilik siyasi onun ayrı-ayrı regionlarında sosial baxımdan kəskin qılıqlımanın sürətlə davam etməsinə, nəticədə XX əsrin əvvəllərindən azlıq təşkil edən bir zümrənin ifrat dərəcədə varlanmasına, coxluğun günü-gündən yoxsul vəziyyətə düşməsinə səbəb olmuşdur. Bir qrup varlandıqca, haramlıq gətirən sərvət yiyələndikcə daha böyük hegemonluq iddiasına düşür, başqa bir qrup isə bütün bu eybəcərləkləri narazılıqla qarşılıyordı. Bir tərəfdə heç bir zəhmət çəkmədən zəngin sarvət əldə edənlərin özbaşinalığı, digər tərəfdə misilsiz zəhmət müqabilində gündəlik çörəyini qazana bilməyənlərin haqli narazılığı içtimai mühiti böhran vəziyyətində saxlayırdı. Yuxarıda oturan mənsəb sahibləri aşağılıara haqqarətlə baxmaqdan usanır, aşağıda kölə halında idarə edilən zəhmət adamları isə məmurların zülmünə qarşı üsyən hiss ilə yaşayırdılar.

Hatta çar hökumətinin yerlərdəki nümayəndələrinin kəndlilərin yoxsul zümrəsinin ağır güzəranı ilə bağlı etirafları müstəmləkə əsərətinin Şimali Azərbaycanda nə qədər dözlüməz bir şəkil alduğunu aydın göstərir. Qafqaz canisini Voronsov-Daşkovun Şimali Azərbaycan kəndlisinin üzələşdiyi ağır durumu barədəki etirafları xüsusilə maraqlıdır. O, yazırı: "Kənddəki hakimiyət nümayəndələrinin özbaşinalıqları və qanunsuz hərəkatları nəticəsində vergi və mükəlləfiyyətlərin bütün ağırlığı yoxsul kənd camaatının üzərinə düşür, onların yerli hakimiyət orqanlarının qanunazidd hərəkat-

lərindən polisə edilən bütün şikayətləri nəticəsiz qalır. Belə özbaşinalıq incidilən adamlarda qızıl və intiqam hissələri oyadır, bu isə talanlarda, soyğunçuluğda və qatillərdə özünü göstərir. Belə vəziyyət müsəlman qazalarında quldur dəstələrinin əmələ gəlməsinə səbab olmuşdur" [182, 88]. Başqa bir çar məmurlunun yerli hakimiyət orqanlarının özbaşinalıqları barədəki etirafında isə deyilir: "Əhalinin hökumət əleyhino yönəlmış həyəcan və çıxışlarının əsas səbəbi hakimiyət orqanlarının sahə siyasetidir. Çarizmin yerli idarə orqanlarının fərsiz, işlərindən baş çıxarmayan, öz işləri ilə həm hökumət, həm də yerli əhaliyə hədsiz zərər vuran məmurların özbaşinalığı o səviyyəyə çatmışdır ki, onlar özləri də hər an yerli əhalinin qazəbina galəcəyini anlayırdılar" [75, v.57].

"İkibaşlı nəhəng" in tapdağı altında olan Şimali Azərbaycanın bərəkətli torpaqları, zəngin sərvətləri çapılıb talan edilir, onun insanlarına isə vəhşicəsinə divan tutulurdu. "Dinmə, ver" prinsipinin hakim olduğu Azərbaycan kəndlərində cinayətkar və acıgöç hökumət məmurları istədklərinə yalnız kötüyin, zopanın gücü ilə nail olurlardır. Onların tələblərinə qarşı çıxan kəndlilərə minbir əzab-əziyyət verirdilər.

Nuxa qəzəsindən daxil olduğu Yelizavetpol quberniyasını bürümüş həyəcanların səbəblərini hərtərəfli araşdırılmış "Znaniye" qəzetinin müxbiri xəbər verirdi ki, "bu xalqın başının üstünü həddudsuz ədalətsizlik, zorakılıq, hərc-mərclik almışdır. Dəhşətli cahalat və avamlıq, diləncilik və yoxsulluq, inzibati idarə məmurlarının yaramazlığı və istibdadi – müsəlman kəndlərinin əsl mənzərasını təşkil edir. Müsəlman kəndlərinə qədəm qoyan kimi eşidəcək və görəcəsan ki, har cür cinayətlərin üstünü ört-basdır edən kəndin vəzifəli şəxsləri – kətxuda sallaqlayır və rüşvət alır, onun köməkçiləri də eyni ilə belə zorakılıq edirlər, yüksək vəzifə sahibləri – polislər, uryadniklər, pristavlar, bunlardan da yüksək mənşə sabibi olanlar da vicdan əzabı çəkmədən həyəscasına kötəkləyir və rüşvət alır. Kəndlilər rəislərə çatışı bu "maliyyə yardımımı" ol altından yox, hamının gözləri qarşısında icra edirlər. Rəislər də öz növbəsində "sərt siyaset" yürüdürlər və "adəlat" qoruyurlar. Kötəkləmə, sallaqlama bu yerlərdəki qədər heç bir yerdə bu qədər ge-

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

niş yayılmayıb. Yerli hökumət məmurlarının sözlərinə görə, "onları başqa cüra başa salmaq mümkün deyil, onlar buna alışıblar. Hökumət məmurlarının zorakılığı və özbaşinalığı barədə yüzlərlə fakt göstərmək olar, lakin onları qurdalamaq çox ağır və təhlükəli bir işdir" [575]. Çarızmin yerli idarə orqanlarının hədsiz özbaşinalıqları barədə qacaqların özləri da canışına ünvanlaşdırılmış məktubda yazılırdılar: "... həkimiyət orqanlarında çalışan məmurlar qanuna zidd hərəkətlər edir, əhalini incidir, onların qanunu hüquqlarını tapdalayır, rüşvət alırlar. Bununla da bizim kimi adamları onların qanunsuz hərəkətlərinə qarşı çıxməqlə qanuna tabe olmamağa məcbur edirlər" [85, v.3].

Həkimiyət orqanlarının özbaşinalıqları, ağır vergi zülmü əhalini son dərəcə ifrat tədbirlərə əl atmağa məcbur edirdi ki, onlardan ən geniş yayılanı kəndlilər tərəfindən vergi və mükəlləfiyyətlərin ödənilməsindən imtina etmə, sahibkarların mülklərinə hücum, özbaşına dövlətə məxsus olan meşələrin qırılması idi. Şimali Azərbaycanın demək olar ki, bütün qəzalarını bürümüş dövlətə məxsus xəzina meşələrinin qırılması həli Birinci Dünya müharibəsi illərində xüsusilə geniş yayılmışdı. Belə ki, müharibə illərində kəndlilər tərəfindən özbaşına qırılan xəzinə meşələrinin sahəsi və buna görə kəndliyərdən alınan cərimələr 1916-ci ildə 1913-cü ilə nisbətən təxminən iki dəfə artmışdır" [134, 190].

Kəndlarda sahibkarların kəndliliyi istismar etməsi, onların torpaqlarını icarə adı altında faktiki olaraq zəbt etməsi halları geniş miqyas almışdı. Çarızmin idarə orqanlarının iqtisadi sahədəki müstəmləkəçi siyaseti yerli sahibkarların özbaşinalıqlarına geniş imkanlar açırdı. Onlar ümumi istifadədə olan icma torpaqlarını-otlaqları və meşələri öz əllərində cəmləşdirir, kəndli torpaqlarını zorla zəbt edir, rüşvətlə rus həkimiyəti orqanlarından torpağa sahiblik hüququnu təsdiq edən sənəd alırdılar. Belə ki, 1903-cü ildə Zaqatala dairəsinin Oncalı kəndinin sahibkarı Kənan bəy Sultanov həmin kəndi rəiyəti ilə birgə doqquz illiyə Nuxa sakini Abbas Nəsib oğluna icaraya vermişdi. Həmin ildə bağlanmış digər müqaviləyə görə dairənin Daykənd kəndi sakinləri ilə birgə nuxalı Həmid Həmidova icaraya verilmişdi [9, 25].

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

İcarədarların rəiyət üzərindəki özbaşinalığının həddi-hüdüdu yox idi. Onlar rəiyətərlə cansız əşya kimi rəftar edir, onları özbaşına qanunsuz vergilər yüklayırdılar. İcarədarların zülmü nəticəsində kəndlilər torpaqlarını dəyər-dəyməzəmə satır, yaxud da ataraq çıxıb gedirdilər. Nəticədə bəzi kəndlər, hətta tamamilə boşalmışdı [9, 33]. Qarabulaq adlı dövlət kəndlilərinin sahibkar-icarədarların zülmünə cavabı isə daha sərt olmuşdu. Belə ki, bu kəndin iyirmi ailəsi yaşayış yeriini tərk edərək Bürcələr dərəsi adlı çətin keçilən yerdə daldalanaraq burada eyniadlı kəndin osasını qoymuş və uzun müddət çar həkimiyət orqanlarına qarşı mübarizə aparmışdı [135, 123].

Həmin dövrda torpaqların kəndlilərlə birlikdə satılması halları da geniş yayılmışdı və torpaq alanların içərisində, hətta qeyri-azərbaycanlılara da rast gəlmək olurdu. Belə ki, Nuxa qəzasının sahibkarlarından Əsədbəy İsmayılbay oğlu, Nəsibbəy Latibəy oğlu və Hacı Ağabəy Şirinbəy oğlu ilə imperiyanın daxili quberniyalarından olan on iki nəfər arasında 1909-cu ildə bağlanmış müqaviləyə asasən onlar qəzənin Şirvanlı, Tayfah, Xalxal, Armanit, Yuxarı və Aşağı Vardanlı kəndlərindəki torpaqlarından 258 desyatın 1600 kvadrat sajən sahəni 14226 rubla satmışdılar [74, v.30-31arx.].

Bütün bunlar Şimali Azərbaycanda aztorpaqlı və ümumiyyətlə, torpaqsız kəndlilərin sayının artmasına səbəb olmuşdu. Belə ki, əgər XIX əsrin 90-cı illərində Şimali Azərbaycanda on iki min torpaqsız kəndli həyəti var idisə, 1905-ci ildə onların sayı üç dəfədən da çox artaraq qırıq minə çatmışdı. Bəhs olunan dövrde Şimali Azərbaycandakı 1,8 milyon kəndlinin 1,2 milyonu aztorpaqlı olmaqla onlardan 775 min kəndlinin (64,6 %) pay torpaq sahəsi 1-1,8 desyatın, 425 min kəndlinin (35,4 %) isə 0,2-0,9 desyatın arasında idi ki, Şimali Azərbaycan kəndində yaranmış bu vəziyyət həm də rus çarızminin müstəmləkəçi köçürülmə siyaseti nəticəsində torpaqların bir hissəsinin yeni məskunlaşdırılmış köçkünlərin ixtiyarına verilməsi ilə bağlı idi. Qeyd etmək lazımdır ki, təkcə Şimali Azərbaycan ərazisinə köçürülmüş rus köcküknləri tərəfindən 360 min desyatın torpaq sahəsi zəbt olunmuşdu [558, 16].

Çarızmin yerli məsələman əhalisi yəritdiyi müs-

təmləkə siyaseti, onun Şimali Azərbaycanda tətbiq etdiyi vergi sistemində də özünü göstərirdi. Belə ki, kəndlilərin istifadəsində olan hər beş desyatın pay torpağına görə azərbaycanlı əhali 70 rubl vergi ödədiyi halda, rus köçkünləri cəmi 8-12 rubl arasında vergi ödəyiridilər. Baxmayaraq ki, Şimali Azərbaycan ərazisinə köçürürlən ruslar ən məhsuldar dövlətə məxsus xəzinə torpaqlarında məskunlaşdırılmışdır, onların ödədiyi verginin miqdarı yerli əhaliyə nisbatan az qala on dəfəyə qədər az idi. 1900-cü il 12 iyun tarixli vergi islahatıyla dövlət tərəfindən kəndlilərin ödəyəcəyi torpaq tövüsünün illik gəlirin 12 %-i miqdardında müəyyən olunmasına baxmayraq, Şimali Azərbaycanda bu rəqəm daha böyük olmuşdur [558, 17].

Çarizmin Şimali Azərbaycandakı kəndli azadlıq hərəkatına qarşı mübarizə məqsədilə əl atdıgi milli nüfəq salmaq, millətlərərası toqquşmalar təşkil etmək siyaseti XX əsrin əvvəllərindən yenidən işə salınır. Bu məqsədla hələ XIX əsrin əvvəllərindən Şimali Azərbaycan ərazisinə köçürülmüş, həmişə çarizmin yerli idarə orqanlarının "sədəqətli" xidmətçiləri olmuş ermənilərdən istifadə olundu. Həmin vaxtdan keçən müddətdə rus idarə orqanlarının hərtərəfli himayədarlığı sayəsində ermənilər Şimali Azərbaycanın bir çox bölgələrində iqtisadiyyatın müxtəlif sahələrinə nəzarəti əle keçirməklə, kəndlilərin böyük hissəsini özlərindən asılı vəziyyətə sala bilmışdır. Erməni sələmçilərinin azərbaycanlı əhaliyə qarşı həyata keçirdiyi bu mənfur siyasətləri barədə Zaqatala dairəsində torpaq-mülkiyyət məsələlərini öyrənən komissiya üzvüntün bölgədəki vəziyyət barədə canişinə göndərdiyi məlumatda deyilirdi: "...Yerli hakimiyət orqanları tərəfindən fəal müdafiə olunan ermənilər Nuxa qazası kimi Zaqatala dairəsini də iqtisadi cəhətdən özlərindən asılı vəziyyətə salı biliblər. Hər cür imtiyaz və güzəştər verilmiş erməni sələmçiləri vergi qanunvericiliyini əsas gətirərək borclu kəndlilərin torpaqlarını borclarını ödəmək adı ilə satışı çıxarmaga macbur etmək kimi müxtəlif yollarla onların əllərindən alırdılar" [75, v.58].

Çarizm tərəfindən qızışdırılan qırğına ciddi hazırlılaşmış dasnaklar isə bir çox yerlərdə müdafiəsiz azərbaycanlı kəndlərinə hücum edir və əliyalın əhaliyə vəhşicəsinə divan tuturdular. Bu toq-

quşmaların qızışdırıcısı olan çarizm də yaranmış münaqişədən istifadə edərək Şimali Azərbaycanın bölgələrinə yeni-yeni hərbi qüvvələr göndərir, asayışə nəzarət adı ilə kəndli-azadlıq hərəkatına qarşı sərt cəza tədbirləri həyata keçiriridi.

Şimali Azərbaycanda kəndli azadlıq hərəkatının növbəti yüksəliş dövrü Birinci Dünya mühəribəsi illərinə təsadüf edir ki, həmin vaxtı kəndli azadlıq və inqilabi hərəkatın tüğyan etdiyi Bakı və Yelizavetpol quberniyalarında hərbi vəziyyət rejimi tətbiq edilmişdi. Müsəlman əhaliyə etibar etməyən çarizm həلا 1887-ci ildən onların üzərinə hərbi mükəlləfliyət əvəzinə xüsusi hərbi vergi qoymuşdu [7, 781]. 1915-ci ilin iyunun 25-də "özgə xalqlardan olan" 18 yaşdan 43 yaşa kimi əhalinin mührabə ilə əlaqədar arxa cəbhə işlərinə səfərbərliyi haqqında imperator fərمان verir. Lakin bu tədbir Qafqazın müsəlman xalqlarının ciddi narazılığına səbəb olur. Vəziyyətin getdikcə təhlükəli şəkil aldığı görünən çar Rusiyası Qafqaz hakimiyət orqanları bu fərmanın ləğv edilməsi barədə xahişlə çar II Nikolayə müraciət etməyə məcbur olurlar. 1916-ci ilin yayında Qafqazın müsəlman əhalisinin cəbhəxərsəsi işlərinə məcburi səfərbərliyi, əslində zor tətbiq edilməklə həyata keçirilən "könüllü" səfərbərliklə əvəz edilir. Cəbhə işlərinə "könüllü" getməkdən boyun qaçıranlara "Türkiyə agenti" damgası vurularaq hərbi səhər məhkəməsinə verirdilər. "Könüllü" səfərbərlik nəticəsində Şimali Azərbaycan kəndinin əmək qabiliyyətli kişi əhalisinin 30%-nin təsərrüfatdan ayrırlaraq yol düzülmək, köprü salmaq, istehkam qazmaq kimi məcburi cəbhəxərsəsi işlər cəlb olunması, qoşqu heyvanlarının hərbi məqsədlər üçün səfərbərliyə alınması əkin sahələrinin azalmasına, imperiyadan digər ərazilərində olduğu kimi Şimali Azərbaycan kəndində də təsərrüfat dağınlığını səbəb olur. Bütün bu sadalanan səbəblərdən Şimali Azərbaycan kəndində meydana çıxmış çətinliklərə yanaşı, sənəsiz müsadirələr kəndlilərin durumunu dəha da dözlüməz etmişdi. Belə ki, mührabənin ilk iki il ərzində həyata keçirilmiş soyğunçu müsadirələr nəticəsində Şimali Azərbaycanda qoşqu heyvanları təxminən yarıya qədar azalmışdı. 1916-ci ilin axırlarında Şimali Azərbaycanda 122130 təsərrüfatın və ya bütün təsərrüfatların 60 %-dən çoxunun iş heyvani yox idi [185, 17].

Müharibə illərində əkinəyarlar torpaqların azalması, bununla yanaşı, sudan istifadədə yaranmış çətinliklərin artması Şimali Azərbaycan kəndindəki durumun daha da kəskinləşməsinə səbəb olmuşdu. O dövrün mətbü orqanlarında Birinci Dünya müharibəsinin başlanmasıyla yaranmış acınlacaqlı vəziyyət belə təsvir olunurdu: "Müharibə tədricən cəmiyyətdə olan dərin yaraların üstünü açır. Kəndlər, əyalətlər tamamilə məhv olmaqdadır. İşçi qüvvəsi yoxdur, qoşqu qüvvəsi yoxdur, çörək yoxdur" [510].

İrticanın tügyan etdiyi dövrə Şimali Azərbaycanda kəndli hərəkatının növbəti yüksəlişi baş verir. Müstəmləkəçi çar hakimiyət orqanlarının həyata keçirdikləri son dərəcə amansız cəza tədbirlərinə baxmayaraq, Azərbaycan qəzalarında əhali vergiləri ödəməkdən imtina edir, sahibkar, xəzinə torpaqlarını zəbt edir, polis dəstələrinə müqavimət göstəriridilər. Belə bir vaxtda Şimali Azərbaycanın bir çox bölgələrində olduğu kimi Nuxa qəzasında da həkimiyət orqanlarının özbaşınlıqlarına qarşı mübarizə aparan silahlı kəndli dəstələri meydana gəlmüşdi ki, onların içərisində ən maşhuru göynüklü Məhəmməd Cəvadoğlunun dəstəsi idi. [bax: bölmənin sonu, şəkil 1].

Məhəmməd Cəvadoğlunun dünyaya göz açdığı Göynük icmasına səkkiz kənd daxil idi. Şimali Azərbaycanı işğal etmiş çar hökuməti hələ XIX əsrin 30-40-ci illərində göynüklülərin mahsuldar torpaqlarını müsadirə edib Rusiya imperiyasına sadiq xidmət göstərən bəylərə, xanlara və köçürülen erməni və rus kəndlilarına verir, göynüklüləri kütləvi surətdə öz yerlərindən didərgin salırdı. Bu səkkiz kəndin altısının sakinləri torpaqsız, ikisininkini isə aztorpaqlı hesab olunurdu. Göynüklülərin xeyli hissəsi ya Türkiyəyə getməyə, ya da silahla sarılıb rus müstəmləkəçilərinə və onların ələtlərinə qarşı mübarizə aparmağa məcbur olurdular.

Nuxa qazasında faaliyyət göstərən qaçaq dəstələrindən biri da 1897-ci ildə beş illiya Rusiya imperiyasının daxili quberniyalarına sərgün olmuş, lakin 1901-ci ilin yazında oradan qaçaraq həmkəndlilərindən silahlı dəstə düzəldərək yerli hakimiyət orqanlarına qarşı mübarizəyə başlamış Baş Göynük kəndindən olan qaçaq Sadix Dadaş oğlunun dəstəsi olmuşdu [710]. Bu qaçaq dəstəsi sək-

kiz dəfə polis hissələrli töqqüsmuş, bu döyüslərdə altı polis nəfəri öldürilmiş, səkkizi yaralanmışdı. Nəhayət, 1903-cü ilin martın 7-də Baş Göynük kəndi yaxınlığında baş vermiş növbəti döyüşdə qaçaqlar ağır məğlubiyyətə uğrayır, Sadix Dadaş oğlu və dəstə üzvlərindən iki nəfər, o cümlədən onlara yardım etməkdə təqsirləndirilən beş göynüklü tutularaq Nuxa həbsxanasına salırı [727, n.1].

Arxiv sənədlərindən məlum olur ki, qaçaq Məhəmmədin adı ilə bağlı hərəkat geniş kütłələri əhatə etmiş, onun ətrafinə bir sıra tanınmış, ağır sinəqlardan çıxmış igidlər – Baş Göynük sakinləri Muxtar Əkbər oğlu, Mustafa Yunus oğlu, İsgəndər Məhəmməd oğlu, Cəfər Əbdüləlim oğlu, Hacı Nəsib oğlu, Həsən Əli oğlu, Aşağı Göynük kəndindən Zəkeriyyə Qasim oğlu, Novruz Qurban oğlu, Aşağı Şabalıldıdan Polad Abbas oğlu, Əbdüləlim və Səməd qardaşları toplanmışdı.

Məhəmməd Cəvadoğlunun XIX əsrin sonlarında təşkil etdiyi qaçaq dəstəsi tezliklə çar müstəmləkəçilərinin və yerli zülümkarların qəniminə çevrilmişdi. Arxiv materialları əsasında aparılan hesablaşmalar göstərir ki, təkcə 1902-1904-cü illərdə qaçaq Məhəmmədin silahlı kəndli dəstəsi çar polis qüvvələrinə iyirmi səkkiz dəfə müqavimət göstərmişdi [728, n.10-18]. 1903-cü il mayının 12-də Baş Göynük kəndində baş vermiş vuruşmada birinci polis dairəsi pristavinin başçılıq etdiyi silahlı dəstə pərən-pərən salılmış, dörd polis nəfəri məhv edilmişdi.

Qaçaqlara qarşı mübarizədə uğursuzluq çarizmin Qafqazdakı həkimiyət orqanlarını ciddi narahat edir və taxirəsalınmaz tədbirlər görəmək məcburiyyətində qoyurdu. Qafqazın mülki idarəsinin rəisiinin imperiyanın daxili işlər nazirinə yazdığı 11 avqust 1904-cü il tarixli məktubunda, "banditlər" qarşı tasirli mübarizə aparmaq məqsədilə Nuxa şəhərindəki polis nəfərlərinin sayının 33-dan 52-yə çatdırılması və xəzinədən yeni ştat üzrə artırılması on doqquz polis nəfərinin saxlanılması üçün serf olunacaq illik 1320 rubl vəsaitin ayrılması xahiş olunurdu [73a, v.45-56]. Nuxa-Zaqatala bölgəsi şəraitində uğurlu əməliyyat aparmaq imkan verən 3-4 nəfərlik qaçaq dəstələrinə qarşı mübarizədəki uğursuzluq Nuxa qazası, Zaqatala dairəsi və onunla qonşu ərazilərin hakimiyət orqanlarını q-

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNMÜZƏDƏK

qaçqılıqla qarşı mübarizədə qüvvələrini birləşdirməyə məcbur etmişdi. Bu məqsədlə 1904-cü il noyabrın 9-da Laqodexidə Zaqatala dairasının rəisi Pavlovun təşəbbüsü və Sığnaq qəza rəisi Iqnasius, Balakən məntəqəsinin rəisi Kançeli, Qunib dairası Antsux-Kapuçin məntəqəsinin rəisi Novokovski, Bakursix pristivi Bakradzenin iştirakı ilə keçirilmiş müşavirədə bölgədəki qaçaqcılıqla qarşı mübarizəni daha da gücləndirmək məqsədilə Novokovskinin səroncamına əlavə qüvvələrin verilməsi barədə yuxarı komandanlıq qarşısında məsələ qaldırmaq barədə qərar qəbul olunur [746, n.1106].

Məhəmmədin və Muxtariń başçılığı altında davam edən Göynük hərəkatına, hətta Qafqaz canişini qraf Voronosov-Daskov belə qarışmamış olsa da, Zaqatala dairəsi ilə Nuxa qəzasında yaranmış gərgin vəziyyətin səbəblərini araşdırmaq üçün özünün şəxsi yavəri polkovnik V.Romanovskini bu bölgəyə göndərmişdi. Zaqatala dairəsi wə ona qonşu olan qəzalarda üç aydan artıq yoxlama aparan Romanovski Qafqaz polis idarəsinin rəisi general Şirinkina 1905-ci ilin dekabr ayında göndərdiyi son dərəcə məxfi raportunda yazırırdı: "Yerli əhalidən hərtərəfli yardım alan Nuxa qəzası quldur dəstələrinin çıxışları çoxdan həddini aşmışdır. Bu işdə qəzənin itaətdən çıxmış Baş Göynük, Aşağı Göynük və Biləcik kəndlərinin camaati xüsusi fəallıq göstərir. Onları diz çökdürmək üçün Nuxa qəzası inzibati idarəsinin heç bir imkanı yoxdur. Əhali arasında hökumətin nüfuzu, sözün tam mənasında heç enmişdir. Varlıklar quldurların qorxusundan hökumət idarələrinə, demək olar ki, mütəciət etmirlər. Əgər hökumətin inzibati idarələri adamların həyat və əmlakını qoruya bilmirsə, demək, ölkədə artıq hərc-mərcilik başlanıb" [743, n.71; 735, n.6]. Romanovski digər bir raportunda isə bildirirdi ki, "Nuxa qəza rəisinin bu quldur dəstələrinə qarşı mübarizə üçün yarım böyük kazakın kifayət edə biləcəyi iddiası ilə qətiyyən razılaşa bilmərik. Nə qədər ki, inqilabi hərəkat və aqrar böhran Qafqazı öz ağusuna almamışdı, yerli əhali itaətdən çıxmamışdı, müxtalif cinayətkar qruplar bu qədər qol-qanad açmamışdılar, onda Nuxa qəza rəisinin təklih etdiyi silahlı qüvvə ilə nəyəsə nail olmaq mümkün idi. Mən belə hesab edirəm ki, vəziyyətin gündən-gündən artırmasını nəzərə alıb fəvqələdə tədbirlərə əl atmalyıq. Bu təd-

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNMÜZƏDƏK

birlərin həyata keçirilməsi üçün Nuxa qəzasının bu hissəsinin idarəsi rus zabitlərindən birinə tapşırılmaqla orada fəvqələdə hərbi idarəçilik sistemi yaradılmalı və onun ixtiyarına yaxşı hərbi talim görmüş xüsusi hərbi hissə verilməlidir" [744, n.10-11].

Qaçaqların növbəti qələbəsindən sonra gubernatora göndərdiyi teleqramda qəzzadakı hökümət orqanlarının köməyinə əlavə kazak qoşun hissələri göndərməyi xahiş etmişdi. Çar hakimiyyət orqanlarının verdiyi rəsmi məlumatlarda da onlar "Nuxa qəzasında quldurluq və talanlar nəticəsində əhalinin itaətdən çıxdığı, heç bir nə kənd, nə də yerli hakimiyyətə tabe olmadığım" etiraf etmək məcburiyyətində qalmışdır. Qafqaz canişini tərəfindən Nuxa qəzasında yaranmış ağır vəziyyətin səbəblərini araşdırmaq, kəndli çıxişlarının yatırılması üçün qəza hakimiyyətinə lazımi yardım göstərmək kimi xüsusi tapşırıqla göndərilmiş çar məməru öz məruzəsində buradakı həyəcanların əsas səbəbi kimi yerli hakimiyyət orqanlarının kəndli hərəkatına qarşı mübarizədəki acizliyi göstərilməklə bölgədəki quldurluğun bərdəfəlik qarşısının alınması üçün aşağıdakı fəvqələdə tədbirlərin görülməsinin vacibliyi göstərilirdi: Nuxa qəzasına təcili əlavə hərbi qüvvə göndərmək, bütün "quldur" kəndlərində hərbi cəza dəstələrini yerləşdirmək, hər kəndli həyatından 12-13 rubl toplamaq, qiyamçı kəndləri Nuxa qəzasından ayrıraq onlardan hərbi-xalq idarəciliyinin tətbiq olunduğu xüsusi mətəqə taşkil etmək [558, 120].

Bütün bunlara baxmayaraq, Nuxa qəzasında kəndli azadlıq hərəkatına qoşulanların sayı durmadan artırdı. Çar hakimiyyət orqanlarına və yerli zülmkarlara qarşı cəsarətə vuruşan qaçaqların dəstəsinə günü-gündən yeni qüvvələr gəlirdi. Tezliklə Məhəmmədin və Muxtariń dəstələrindəki qaçaqların sayı yetmiş nəfərə çatdı [747, n.28-30].

Xalq azadlıq hərəkatının son dərəcə genişləndiyi bir vaxtda qaçaqcılığın yüksəlisiindən qorxuya düşən çarızm Şimali Azərbaycanda erməni-müsəlman qarşısudurkısası yaratdı. Nuxa qəzasının hə yerində çarızmın yerli hakimiyyət orqanları tərəfindən hərtərəfli himayə olunan daşnak quldurları tüğyan edirdilər. Qəzənin yerli əhalisini çapib-talayan ermanı "can fadai" quldur dəstələrinə Patvakan Ayrapetov, Ambarsum Tabakyans və Suren Aşotyan başçılıq edir-

di. Bu dəstələr türk millətindən olan qadın, kişi və uşaqlara aman vermir, onları kütləvi surətdə qırırdılar. Şimali Azərbaycanın hər yerində olduğu kimi, Nuxa qəzasında da müsəlmanların soyqırımına qarşı bu zaman qəzada faaliyyət göstərən bütün xalq intiqamçı dəstələri mübarizə aparırdılar. Qaçaq Məhəmməd və Muxtarın başçılıq etdikləri yetmiş nəfərlik partizan dəstəsi bu mübarizənin önündə gedirdi. Onlar Nuxa və Ərəş qəzalarını gəzərək əhalini rus hakimiyət orqanlarının fitvasına uymamağa çağırırdılar. Dəli Ali, qaçaq Zahid, qaçaq Süleyman, qaçaq Murtuza, qaçaq Yusif kimi göynüklü qaçaqlar da milliyətindən asılı olmayaraq bu dincliyi pozmağa cəsarət edən hər bir kəsi cəzalandırıldılar. Belə ki, 1906-ci ilin mart ayında qaçaq Məhəmmədin göstərişi ilə Səbətli və Bayan kəndlərində məskən salmış daşnak “can fədai” dəstələrinə qarşı böyük qaçaq dəstəsi göndərildi. Bu dəstəyə Cəfər Əbdüləlim oğlu başçılıq edirdi. Dəstə Səbətli kəndi istiqamətində daşnaklara qarşı hücum keçdi. Üç “can fədal” dəstəsindən ikisi darmadağın edildi. Ambarsum Tabakyansın başçılıq etdiyi erməni quldur dəstəsi isə Bayan kəndini tərk edib Sığnaq qəzasına tərəf geri çəkildi [739, n.12-13].

Nuxa qəzasında kəndli azadlıq hərəkatının böyük vüsət almışından qorxuya düşmüş Yelizavetpol general-qubernatoru 1906-ci ilin avvallarında uşyançı kəndlilərə qarşı əlavə olaraq süvari Tver alayının əsgərlərini göndərdi. Bu qüvvələrdən altı eskadron Baş Göynük kəndində yerləşdirildi. Şəxsən polkovnik Romanovskinin başçılıq etdiyi bir eskadron isə Aşağı Göynük kəndini mühasirəyə almışdı [740, n.8-10].

Kazaklar bir neçə ay idi ki, kəndli evlərini talan edirdilər, yol kasırdılar. Onlar başqa qaçaqları təqib etməkdən əl çəkib göynüklü qaçaq dəstələrinin üstünlərə düşmüştürlər. Qəzanın varlı kəndliləri, Məhəmmədə və Muxtarə düşmən olan quldur qaçaqlardan ibarət dəstələr də müsəlman kəndlilərinə divan tutan rus kazaklarına qoşulmuşdu.

Çar hökumətinin vəhi cəza tədbirlərinə cavab olaraq Nuxa qəzasında faaliyyət göstərən on beş intiqamçı kəndli dəstəsindən doqquzu Məhəmməd Cavadogluunun ətrafinda birləşdi. Tezliklə qaçaqların sayı yüz altmış nəfərə çatdı. Sözün əsl mənasında bu dəstə

intiqamçı hərbi alayı xaturladırdı. 1906-ci il fevral ayının sonlarında bir yerə toplanmış qaçaq dəstə başçıları hökumət qüvvələri ilə harada və nə vaxt döyüşə girmək məsələsini müzakirə etmişdilər.

Tərəflər arasında ilk qanlı döyüş 1906-ci il mart ayının 31-də Salançak kəndi yaxınlığında baş verdi. Qüvvələrin son dərəcə qeyri-bərabər olduğu bu döyüşdə Nuxa pristavının köməkçisi Məmməd bəy Məmmədbayov, polis casusu Mehdi bəy və bir draqun öldürülmüş, pristav Baranov və üç draqun güllə yarası almışdı. Bu döyüş barədə Qafqaz canişinin göndərdiyi məxfi məlumatında qubernator xəbər verirdi ki, “qaçaqların qəfil həmləsindən sonra draqunların arasında bərk çaxlaşma baş vermişdir. Bundan məharətlə istifadə edən qaçaqlar yaxınlıqdakı meşədə gizlənməyə macal tapmışlar. Eskadrona kömək məqsədilə Nuxa qəzasına əlavə hərbi hissə - polkovnik S.Orlov başda olmaqla bir bölkük draqun göndərilmişdir” [732, n.1-3].

Zaqatala dairəsi, Nuxa, Telav və Sığnaq qəzalarının silahlı kəndli dəstələri çar məmurlarına qarşı mübarizədə bir-birinə kömək edirdilər. Canişinin şəxsi yavarı polkovnik Romanovski yuxarıllara göndərdiyi raportların birində bu barədə xəbər verirdi ki, “kəşfiyyat materiallarından aydın olur ki, göynüklü silahlı dəstələr əslən Qabaqcılənən olan məşhur quldur Hacı Yusifla birləşmək üçün Balakan bölgəsində Zaqatala dairəsinin sərhədini keçmişlər. Bunu nəzərə almaq lazımdır ki, müsəlmanların six yaşadığı Sığnaq, Yelizavetpol və Nuxa qəzalarının Zaqatala dairəsi ilə qonşu olan ərazilərində yerli əhali inzibati idarələrin itaətindən tamamilə çıxmışdır və onlara qarşı həyata keçirilən tədbirlərin heç biri istənilən nöticəni vermir və bu da sözsüz ki, ətraf rayonların əhalisinə pozucu tasır göstərir” [742, n.186]. Zaqatala dairəsinin rəisi Pavlov da 1905-ci il dekabrın 4-də Qafqaz canişinliyinə göndərdiyi raportunda bu barədə həyacanlı yazırırdı: “Nuxa qəzasından silahlı kəndli dəstələri Qax və Əliabad məntəqələrinə keçirələr. Qaçaqların mübarizəsi əsl partizan müharibəsi şəklini alıb” [494, 10].

Bu bölgədəki kəndli azadlıq hərəkatının vüsət almasından qorxuya düşən imperiya hərbi komandanlıq Qafqaz canişini qarşı-sında “...ələkeçməz quldurları ilə məşhur olan iki narahat bölgəni –

Zaqatala dairəsi və Nuxa qəzasını birləşdirib, onların digər ərazi-lərə təsirinin qarşısını almaq məqsədilə Cənubi Qafqaz kazak ordu-larının Zaqatala-Nuxa xəttini təşkil etməklə yerli dağ aullarının da-vakar əhalisini düzən ərazilərə köçürülməsinin» zəruriliyi barədə məsələ qaldırılmışdır [609, 1].

General-leytenant Malama Yelizavetpol quberniyasına gələn-dən sonra kəndli azadlıq hərəkatuna qarşı daha çox nizami qoşun hissələri, mühafizə dəstələri göndərilmiş və onların xeyli hissəsi bu dəfə də Nuxa qəzası kəndlilərinə qarşı yeridilmişdi. Bütün bunlara baxmayaraq, yalnız beş aylıq mütəmadi təqiblərdən sonra böyük mühafizə dəstəsi və üç qəzannın birləşmiş polis komandası Məhəmmədin başçılıq etdiyi iyirmi nəfərdən ibarət olan qaçaq dəstəsinə avqust ayının 17-də Nuxanın Qışlaq kəndinin yaxınlığında müha-sirəyə ala bildi. Tərəflər arasında qanlı vuruşma başlandı. Bütün günü davam edən atışma zamanı hər iki tərəfdən xeyli ölü, yaralanın olmuşdu. «Həmişə olduğu kimi, qaranlığın düşməsindən istifadə edən qaqaqlar mühasirəni yarib meşənin dərinliyinə çəkilib bil-dilər» [729, n.15].

Nuxa və ona qonşu olan Ərəş qəzasında vəziyyət o qədər gərgin xarakter almışdı ki, kəndli həyəcanlarının qarşısını almaq üçün 1906-ci il sentyabrın 7-də Nuxaya Yelizavetpolun vitse-qubernatoru Baranovski, on bir gün sonra Yelizavetpolun müvəqqəti general-qubernatoru Alftan, oktyabrin əvvəllərində isə Qarabağ vilayətinin müvəqqəti general-qubernatoru Bayer göndərilmişdilər. General Alftan Nuxa qəzası qaqaqlarına qarşı vuruşan bütün silahlı qüvvələrin komandanı təyin edilmişdi. Bu iş ona təsadüfən tapşırılmamışdı. Belə ki, hələ 1905-ci ilin yayında Gürcüstanın Quriya və Dusetiya qəzalarının uşyançı kəndlilərini qan daryasına qərə etmiş cəza ekspedisiyasına Alftan başçılıq etmişdi. Nuxa qəzasında azadlıq hərəkatını böğməq üçün ona qeyri-məhdud səlahiyyətlər verilmişdi, onun sərəncamında Nuxa və Ərəş qəzalarının polis dəstələri ilə yanaşı, beş yüz süvari kazak və üç piyada atıcı batalyonu var idi [730, n.21].

Azərbaycanın kiçik bir bölgəsində kəndli azadlıq hərəkatına qarşı mübarizədə üç hərbi generalin başçılığı altında bu qədər bö-

yük nizami qoşun və polis dəstələri toplanmasına baxmayaraq, yeri hakimiyətin vahimə içərisində olan başçıları canişindən buraya əlavə silahlı qüvvənin göndərilməsini tələb edirdilər. Yelizavetpol-un general-qubernatoru 1906-ci il oktyabrın 16-da Qafqaz canişinin ünvanına göndərdiyi telegramda kəndli həyəcanlarını yatırmaq üçün Nuxa qəzasına qırx polis və yüz əlli kazak, Ərəş qəzasına isə iyirmi beş polis və yüzə qədər kazakın tacili olaraq yola salınmasını təvəqqə etmişdi. Bundan əlavə, general-qubernator bu bölgədə kəndli azadlıq hərəkatına qarşı mübarizə üçün yerli sakinlərdən könüllü axtarış dəstələrinin yaradılmasına sərəncam veril-məsini də xahiş edirdi [731, n.44].

Birinci rus inqilabının mağlubiyətindən sonra irticanın hücumu keçdiyi bir zamanda Şimali Azərbaycanda olan iyirmidən artıq qaçaq dəstəsindən dördü Nuxa qəzasının ərazisində azadlıq mübarizəsinə inadla davam etdirirdi. Onlardan üçü əhali tərəfindən hərəksəli müdafiə olunan “köhnə” qaçaq dəstələri idi və bu dəstələrin başında “Bütün Qafqazda məşhur olan qaqaqlar” – Məhəmməd Cavadoğlu, İsgəndər Məhəmməd oğlu və Cəfər Əbdüləlim oğlu dururdu. Bu dəstələrdəki qaqaqların ümumi sayı qırx iki nəfər idi. Onlar xalq azadlıq hərəkatına qarşı mübarizədə çar müstəmləkəçi məmurları ilə əlbir olan yerli torpaq sahiblərinin, qolçomoq və tacirlərin mülklərinə tez-tez hückumət edib zəngin sərvətlərini müsadira edir, onları yoxsul kəndlilərin əvəzinə dövlət xəzinəsinə çatacaq coxsayılı vergiləri və töycüləri ödəməyə məcbur edirdilər. [bax: bölmənin sonu, sənəd 3].

Getdikcə genişlənməkdə olan qaçaq hərəkatından qorxuya düşən Qafqaz komandanlığı buna qarşı ciddi tədbirlər görmək mə-buriyyətində qalırdı. [bax: bölmənin sonu, sənəd 4].

Quldurluğa qarşı mübarizə məqsədilə 1909-cu ilde təşkil olunmuş qubernatorlar, vilayət və dairə rəislərinin daxil olduğu xüsusi komissiyanın hazırladığı tədbirlər planına Göynük hərəkatının tüyən elədiyi Yelizavetpol quberniyasının qubernatorunun təklifi ilə qaqaqların sürgündən qaçmalarının qarşısını almaq məqsədilə onların ailələri ilə birləşdə sürgün olunması, eləcə də sürgün yerlərində məskunlaşmasının dövlət xəzinəsindən ayrılmış vəsait hesab-

na həyata keçirilməsi təklifi əlavə olunmuşdu [73, v.33].

Məhəmməd Cəvadogluñdan sonra səngimək bilməyən Nuxa qəzasında qaçaq hərəkatına onun ən yaxın silahdaşlarından biri Cəfər Əbdüləlim oğlu başçılıq etmişdir. Qafqazın hakim dairələri onun qaçaq dəstəsini 1912-1916-ci illərdə Azərbaycanın şimal bölgəsində fəaliyyət göstərən çoxsaylı qaçaq dəstələri arasında ən yaxşı təşkil olunmuş, dövlət üçün son dərəcə təhlükəlisi hesab edirdilər. Halbuki, o illərdə Cəfərin dəstəsi cəmi 5-8 nəfər qaçaqdan - Cəfər özü, Yusif İbrahim oğlu, Əbdülsalam Əli oğlu, Yusif Vahab oğlu, Novruz Həmzət oğlu, Mustafa Yunus oğlu və Cəfərin kiçik qardaşı Məmmədəlidən ibarət idi. Lakin bu kiçik qaçaq dəstəsini Balakəndən Ərəşə qədərki ərazilə on minlərlə kəndli müdafiə edirdi.

Yeni inqilabi yüksələş illərində Cəfərin qaçaq dəstəsi ilə varlı torpaq sahiblərinin müdafiə edən polis qüvvələri arasında otuz dəfədan çox silahlı toqquşma baş vermişdi. Belə atışmalardan biri 1912-ci il iyunun 30-da Nuxa qəzasının Qoxmuq kəndində olmuşdu. Kənddə olan silahları müsadirə etmək üçün gəlmüş polis dəstəsi ilə kəndlilər arasında toqquşma baş vermişdi ki, bu zaman kəndlilərdən on iki, polis komandasından dörд nəfər ağır yara almışdı. Hayecanın altı nəfər fəal iştirakçısını həbs edib polis idarəsinə apararkən Cəfərin hadisə yerinə vaxtında yetişən qaçaq dəstəsi ilə polislər arasında qanlı döyüş başlandı. Tərəflər arasında bir müddət davam etmiş atışma nticəsində polis komandasından üç nəfər öldürülmüş, qalanları isə qaçmaqla güclə canlarını qurtara bilmisdilər [735, n.18].

1913-cü il yanvarın 30-da Cəfərin dəstəsi Baş Küngüt kəndində düşmənin qurdugu tələyə düşmüş, tərəflər arasında baş vermiş atışma zamanı qaçaq dəstəsindən Mustafa Yunus oğlu həlak olmuşdu. Polis dəstəsindən isə bir nəfər ağır gülə yarası almış, altı polis nəfərinin attı öldürülmüşdü. Polis casusları tərəfindən hərtərəfli hazırlanmış bu pusqudan Cəfər və onun sağ qalan yoldaşları yerli kəndlilərin köməyi ilə qurtulub dağlara çəkilmisdilər. İkinci belə bir toqquşma həmin ilin aprelin 2-də Zəyzid kəndində qaza polis idarəsinin casusu kətxuda Rəsul yüzbaşının başçılıq etdiyi dəstə ilə olmuşdu. Bu döyüşdə Cəfərin ən yaxın silahdaşlarından

biri - Novruz Həmzət oğlu həlak olmuşdu. Bu hadisədən üç gün sonra qaçaqlar Zəyzid kəndinə gəlib, satqın yüzbaşını camaatın qarşısında günün günorta çığı gülləsləmişdilər [737, n.20-22].

1913-cü ilin may ayında qəza rəisi qırx nəfərlik polis dəstəsi ilə Baş Gönyüy mühəsirəyə almışdı. Kənd camaati içərisində qaçaqlarla hərtərəfli köməklik edən çoxlu kəndli vardi. Onlardan on dörd nəfərini yanlarına dağ basmaq təhlükəsi gözlayırıldı. Bundan xəber tutan qaçaq Cəfər iyirmi yeddi nəfərlik atlı dəstəsi ilə özünü vaxtında hadisə yerinə çatdırıldı. Polislər kəndlilərin içindən qaçaqların adamlarını seçib cəzalandırmağa hazırlaşdırlar. Cəfərin atlıları qəfil hücumla böyük polis komandasını dağıtdı və kəndi cəza dəstəsindən təmizlədi [736, n.18].

Şimali Azərbaycan kəndlilərinin çar Rusiyası müstəmləkəçilərinə və yerli zülmkarlarla qarşı mübarizəsinin ən qızığın dövrü Birinci Dünya müharibəsi illərinə tasadüf edir. Müharibə illərində Nuxa qəzası Şimali Azərbaycanda qaçaq hərəkatının mərkəzlərindən biri olmuşdur. Müxtəlif xarakterli sənədlər bir daha sübut edir ki, Nuxa qəzasında kəndli azadlıq hərəkatı 1915-ci ilin yazından etibarən artıq kütləvi xarakter almışdı.

Yelizavetpol qubernatoru 1915-ci il yanvarın 24-də canişinin hərbi işlər üzrə köməkçisinə göndərdiyi məlumatda xəbor verirdi ki, "1914-cü il dekabrın 25-də Nuxa qəzası birinci polis dairəsində olan Daşüz və Çinçilli dərə adlı yerlərdə ələkeçməz hesab olunan Cəfər Əbdüləlim oğlunun başçılıq etdiyi qaçaq dəstəsi üç polis nəfərinin ölümü ilə nəticələnmiş bir sıra cinayətlər tərətmışdır. Bir tərəfdən qəzanın Göynük icmasının Babarətma, Qaradağlı, Dodu, Çayqıraq, Qışlaq kəndlərinin camaati, o cümlədən Nuxa şəhərinin Yuxarıbaş məhəlləsinin sakinləri, digər tərəfdən Acinohur qışlaşında maskunlaşmış əlliñən artıq yatağın ləzgi qoyunçuları tərəfindən hərtərəfli müdafiə olunan, istənilən vaxt ərzəq və döyüş sursatı ilə təmin olunan bu qaçaq dəstəsinə qarşı quberniya inzibati idarəsinin bu günə qədər həyata keçirdiyi müxtəlif xarakterli tədbirlərin heç biri istənilən nticəni verməyib. On beş ildən artıqdır ki, bu qaçaq dəstəsi Nuxa qəzası və ona qonşu olan Ərəş qəzası ilə Zaqtala dərəsi ərazisində at çapır, istədiyini edir. Mən belə hesab edirəm ki,

bu qacaq dəstəsinə qarşı uğurlu mübarizə aparmaq üçün yerli əhalidən olan etibarlı yoldaşların başçılığı ilə hər biri on nəfərdən ibarət iki süvari kəşfiyyat komandası yaradılsın. Bu dəstələrin bütün üzvlərinə otuz manat aylıq əməkhaqqı verilsin. Kəşfiyyat dəstələrindən biri Nuxa şəhərinin Yuxarıbaş məhəlləsi sakinlərinin, digəri isə Acınohur qoyunçularının, Göynük, Babaratma və Qaradağlı kəndlərinin hesabına saxlanılsın. Bu etibarsız camaatdan süvari kəşfiyyat komandasının xeyrinə hər ay 1800 manat pul toplanmaqla, orta hesabla ev başına 2 manat 63 qəpik alınsın” [72, v.1; 74, v.1-1ax].

Vaxtı ilə qaza rəisi Məmməd bay Şahmaliyevin təşəbbüsü ilə yaradılmış “axtarış” quldur dəstələri kimi, 1915-ci ilin əvvəllərində Yelizavetpol gubernatorunun təklifi ilə təşkil olunmuş “kəşfiyyat” qrupları da kəndliləri çapib-talayırlı, camaatın mal-qarasını əllərindən alır, evlərinə və ot tuyalarına odurub yandırırlılar. Buna görə də Cəfərin başçılıq etdiyi atlı qacaq dəstəsi satqınlardan və xainlərdən təşkil edilmiş bu quldur dəstələrinin lağv edilməsinə çalışır. Qacaqlar «kəşfiyyat» qruplarının bütün üzvlərinə və onların yaxın qohum-əqrəbasına açıq mühəribə elan etmişdirlər. Belə ki, Cəfər Əbdüləlim oğlunun səkkiz nəfərdən ibarət olan dəstəsi 1915-ci il iyunun 26-da Dodu adlı yerdə “kəşfiyyat” qruplarından birinin ən fəal üzvüntün qardaşı qolçomoq Məmməd İbrahim oğlunun silahlı dəstəsinə hücum edib, onlardan yalnız bir nəfərini – satqının qardaşı Məmmədi gülələmişdirlər [738, n.118].

Coxsaylı rus polis silahlı dəstəsi (qorodovoy) 1916-ci il yanvar 3-də şəhərin Yuxarıbaş məhəlləsinə soxulub, qacaq Cəfəri hərtərəfli müdafiə edən adamları həbs edib apararkən, bundan xəbər tutan qacaqlar hadisə yerinə gəlmış və tərəflər arasında qızığın döyüş baş vermişdi. Bu vuruşmada bir qorodovoy öldürülmüş, iki qorodovoy isə ağır yaralanmışdı. Yenə də heç bir itki verməyən qacaqlar ələn və yaralanan qorodovoyerlərin silahlarını götürüb dağlara çıksamışdılər [726, n.17-18]. Yanvar ayının 4-də isə Cəfərin dəstəsini izləyən qaza rəisinin polis və mühafizə dəstələri arasında Daşüz adlı yerdə daha qanlı döyüş baş vermişdi. Dağın zirvəsində əlverişli mövqə tutmuş qacaqlar dağın ətəkləri ilə onlara tərəf irəliyən həkumət qüvvələrinin üzərinə qəfil hücumu keçərək onları

geri çəkilməyə məcbur etmişdilər. Dörd polis nəfərini və on iki polis atını itirən qaza rəisi bu dəfə də kor-peşman öz iqamətgahına qayıtmışdı [745, n.5-6].

Qafqaz cəbhəsi arxasında baş verən qacaq çıxışları çar hakim dairələrini bərk narahət edirdi. Canişinin göstərişi ilə Yelizavetpol gubernatoru tabeliyində olan ən seçmə qoşun hissələrini Nuxa qazası qacaqlarına qarşı mübarizəyə göndərdi. Yerli çarpərəstlərin himaya etdikləri quldur dəstələri də həkumətin cəza dəstələrinə qoşulub Cəfəri axtarırdılar. Kəşfiyyat materialları əsasında Cəfərin dəstəsinin ola biləcəyi və keçməsi güman edilən bütün yerlər nəzarətə götürülmüşdü.

Hər tərəfdən təqib olunan qacaq Cəfər bu dəfə Nuxa şəhərinin Yuxarıbaş məhəlləsindəki tərəfdarlarına pənah apardı. Lakin çar polisinin casusu olan məhəllə “ağsaqqalı” Cəfərin yerini qaza rəisinə xəbər verdi. Qəza rəisinin göstərişinə əsasən tacili olaraq əməliyyat planı hazırlanıb və bu əməliyyata rəhbərlik onun müavini, xalq azadlıq hərəkatına qarşı mübarizədə xeyli tacirətəsi olan C.Sixlinskiyə həvalə olunur. İlk olaraq qacaq dəstəsinin gizləndiyi Yuxarıbaş məhəlləsinin giriş-çıxış yollarını nəzarətə almaq üçün xüsusi dəstə göndərilir. Həmin hissələr öz yerlərini tutduqdan sonra C.Sixlinskiyin başçılıq etdiyi böyük polis komandası 1916-ci il yanvarın 6-da qacaqların olduğu evi mühasirəyə aldı. Düşmənin silahları hər tərəfdən qacaqların siğndığı evin qapı və pəncərələrinə tuşlanmışdı. Bu dəfə çıxılmam vaziyətə düşmüs kiçik qacaq dəstəsi təslim olmaq tələblərinə rədd edib, son nəfəslərinə qədər döyüşmək qərarına gəldilər. Lakin həkumət qüvvələrinin sayı və olverişli vəziyyəti bu dəfə həlledici amilə çevrilmişdi. Cəfər Yuxarıbaş məhəlləsində ağır möğlubiyətə uğradı. Atışma zamanı əfsanəvi Cəfər və onun iki yoldaşı – Yusif İbrahim oğlu və Əbdülsalam Əli oğlu həlak oldular. Yusif Vahab oğlu və Cəfərin kiçik qardaşı Məmmədəli həbs olundular. Onların hər ikisi hərbi səhra məhkəməsinin hökmü ilə dar ağacından asıldılar [511].

Çar həkumətinin bu qanlı cinayəti barədə «Kavkazskaya kopeyka» qəzetiñin müxbiri Nuxadan belə xəbər verirdi: “Qəza və şəhər polis məmurlarının ələkeçməz” hesab etdikləri Cəfər Əbdülsala-

lim oğlu Nuxa qəzasında və qəza mərkəzində on beş ildən artıq idi ki, istadiyi azığlığını edirdi. Belə ki, hələ 1906-cı ildə Cəfər başda olmaqla, onun on bir nəfərdən ibarət olan qacaq dəstəsi draqun es-kadronu və polis hissələri tərəfindən mühasirəyə alılmışdı. Lakin o, bu döyüsdə də hökumətin silahlı qüvvələrinə ağır zərbə endirib, dəstəsilə mühasirəni yara bilmışdı.

Nəhayət ki, Nuxa qəza rəisinin müavini C.Şixlinskinin başçılığı etdiyi polis komandası yerli casusların verdiyi məlumat əsasında 1916-cı il yanvarın 6-da Cəfərin və yoldaşlarının siğndığı evi mühasirəyə ala bildi. Tərəflər arasında kəskin atışma başlandı. Bu zaman polis nəfərlərindən bir mühafizəçi ağır gülə yarası aldı, qacaq dəstəsindən isə əfsanəvi Cəfər və onun iki yaxın yoldaşı – Yusif İbrahim oğlu və Əbdülsalam Əli oğlu öldürüldü. Yusif Vahab oğlu və Cəfərin qardaşı Məmmədəli höbs olundular. Onların hər ikisi hərbi sahra məhkəməsinin hökmü ilə dar ağacından asıldı” [585, №118].

Əfsanəvi qəhrəman Cəfər Əbdülləlim oğlunun qatlından sonra hərəkata bir neçə il qacaq Mehrali başçılıq etmişdir. 1916-cı ilin aprelindən 1917-ci ilin yanvarına qədər qəzadakı qacaq dəstələri ilə hökumətin cəza dəstələri arasında on dəfəyə yaxın silahlı toqquşma olmuşdu. Bu toqquşmaların əksarıyyətində qacaqlar polis qüvvələrinə sarsıcı zərbə vura bilmisdilər.

4.6. 1912-1916-ci illərdə fəhlə hərəkəti

İrticə illəri başa çatdıqdan sonra Rusiya imperiya sənayesindəki ümumi yüksəlmişlə əlaqədar olaraq Şimali Azərbaycan iqtisadiyyatının bir sıra sahələrində, o cümlədən ipək sənayesində də canlanma müşahidə olunmağa başlamışdı. Belə ki, Bakı neft sənayesində hələ də durgunluq hökm sürdüyü halda, qazalardakı sənaye sahələrində gözə çarpacaq dərəcədə inkişaf var idi. Bu canlanma həmin sənaye müəssisələrində çalışan fəhlə və işçilərin gərgin əməyi hesabına başa galirdi. Fəhlə və işçilərin on iki saatlıq gərgin əməyinin müqabilində onların aldıqları əməkhaqları çox cüzi idi.

illərlə davam edən belə vəziyyət, nəhayət ki, onların səbirlərini tüktəmiş və onları istismarçılar qarşı fəal mübarizəyə sövq edirdi.

Nuxada fəhlələrin üsyənin başlanması Şimali Azərbaycanda və bütün imperiya daxilində tarixən əlverişli bir şəraitə tasadif edirdi. 1912-ci il aprelin 4-də Sibirdə Lena qızıl mədənləri fəhlələrinin üç minlik nümayişinin vəhşicəsinə gülləboran edilməsi Şimali Azərbaycanda fəhlə hərəkətinin yüksəlməsinə təkan vermiş oldu. Bu hadisə Nuxa fəhlələrinin üsyənin qotirib çıxarmışdı [363,139].

Nuxa qəzasında ipəksarına müəssisələrində baş verən fəhlə üsyənləri özbaşına deyil, müəyyən hazırlıq mərhələsindən keçəndən sonra geniş miqyas alımağa başlamışdı. Nuxa qəza rəisi podpolkovnik Hacıxan Hacıxəlilbəy oğlu Sultanovun qəzadakı ipəksarına müəssisələri fəhlələrinin üsyana hazırlaşmaları haqqındaki Yelizavetpol qubernatoru Q.S.Kovalevə verdiyi məlumatlar tezliklə özünü doğrultmuşdu. Nuxa qəzasında fəhlələr tərəfindən üsyənin 1912-ci ilin mayın əvvəllərində başlayacağı barəsində məruza edən Yelizavetpol quberniyası üzrə Tiflis quberniyası Jandarm idarəsinin rəis müavini V.L.Qamrekladze Yelizavetpol qubernatoruna istonilən olacaq hadisənin qarşısını vaxtında almaq üçün gizli ədəbiyyat və yazışmaları tapmaq bəhanəsilə tacili axtarışlara başlamaq lazımlı olduğunu bildirirdi [734, n.14].

Fəhlələrin üsyəni 1912-ci il mayın 7-də başladı. Belə ki, Nuxada üç yüz nəfərə qədər fəhlənin çalışdığı an iri ipəksarına müəssisələrindən biri hesab olunan Ter-Kevorkov qardaşları fabrikinin fəhlələri işi dayandırdılar. “Onlar sahibkara əməkhaqqını gündə on qəpik artırmasalar işləməyəcəklər bəyanatını vermeklə, fabrikdən sakitcə çıxıb evlərinə dağlılışdır” [734, n.14]. Üsyən edən fəhlələr sahibkara təkliflərini çatdırmaq üçün öz aralarında nümayəndələrini da seçmişdilər. Lakin tərəflər arasında baş tutan danışçılar noticəsiz qaldı. Sahibkar onların tələblərinə yerinə yetirməkdən boyun qaçırdı. Fəhlələrin nümayəndə heyətinin tələblərini yerinə yetirməkdən imtiyət etdiklərinə görə onlar bütün fəhlələrin adından yازılmış olan şikayət ərizəsi ilə qəza rəisi və qəza prokuroruna müraciət etdilər. Ərizənin əsas mövzusu “mövcud əməkhaqqının yaşamaq üçün əsلا yetəri olmaması və sahibkar tərəfindən fəhlələrin

tələblərinin şərtsiz yerinə yetirilməsi" idi [734, n.15].

Sahibkarların fəhlələrin tələblərinə qeyri-ciddi yanaşması, hökumətin bu hadisələrə soyuq münasibəti və biganəliyi fəhlələrin üşyanının miqyasının daha da genişlənməsinə səbəb oldu. Artıq mayın 12-də Nuxa ipək sənayesində çalışan fəhlələrin demək olar ki, hamisi üşyan edərək tətilə çıxmışdır. Belə ki, yeddi min nəfərlik ipəkçi fəhlədən altı min nəfər qədəri bu mübarizəyə qoşulmuşdu [734, n.17].

Küçələrə axışan üşyançı fəhlələr irali sürmüş olduqları tələbləri ilə qəza rəisinin yerləşdiyi binaya doğru istiqamət götürdü [671, n.31]. Onlar yolda əməkhaqqının artırılması, iş gününün azaldılması, lampalar işığında işlərin dayandırılması və digər tələblərinin ucadan səsləndirildilər. Təşvişə düşmüş qəza rəisi tezliklə üşyançı fəhlələrin üzərinə polis dəstələrini göndərdi. Lakin polisin təzyiq və təqiblərinə baxmayaraq, üşyan edən fəhlələr böyük inad və inamlı tələblərinin qəbul edilməsindən israrlı idilər.

Vəziyyətin daha da gərginləşməsindən ehtiyat edən qəza rəisi podpolkovnik H.H.Sultanov məsələni dinc yolla həll etmək üçün tərəfləri ümumi danışıqlara dəvət etdi. Nümayişlərin silahlı toqquşmalara çevriləməsindən təşvişə düşən sahibkarlar da üşyançı fəhlələrin tələblərini müzakirə etməyə razılıq verməyə məcbur olmuşdur. Mayın 15-də Nuxa qəza rəisi podpolkovnik H.H.Sultanovun sadriyi ilə keçən müşavirədə sahibkarlar və üşyançı fəhlə təşkilatları nümayəndləri ilə yanaşı, Yelizavetpol quberniya Məclisinin sadri Hüseyin Əsfandiyev, Nuxa şəhərinin pişnamazı Axund Mirza Fərəculla Pişnamazzada və həmçinin Nuxa şəhərinin imamı Nur Məmməd Əsfəndi İmamzadə iştirak edirdilər. Müşavirəyə ipək sənayesi sahibkarlarından Ter-Kevorkov, Salam Lətifov, Yaqub Səfəralı oğlu, Karim Hacı Əziz oğlu, Hacı Məmməd Hacı Rahim oğlu, Əbdürrahman İbrahim oğlu, Yəhya bəy Tahirov, Əbdürəhim Hacı Səməd oğlu, Həbibullah Salam oğlu, Mustafa Rəsul oğlu, Qafar molla Mahmud oğlu, Hasan Məmməd oğlu, Baba Hacı İlyas oğlu, Süleyman Rəhim oğlu, Hacı İbrahim Əbdüləziz oğlu, Məmməd Bayramlı oğlu, Əziz Alxas oğlu, Məmməd Şıxsayad oğlu, Mustafa molla Beydulla oğlu, Baba Hacı Oruc oğlu, Yusif Məmməd

mədrəhim oğlu, Zəkəriyyə Yusif oğlu, Hacı Məmməd Hacı Mirzəxan oğlu, Dadaş Mustafa oğlu, Hacı molla Dadal oğlu, Mirsaleh molla Məmmədrahim oğlu, Həbibullah Cavad oğlu, Əhməd Hacı Nəbi oğlu, Hacı Əhməd Hacı Mirzəxan oğlu, molla Məmməd Seyidqadır oğlu, Qəni Nasir oğlu, Cümə Mustafa oğlu, İdris Rəhimov, Hacı Əhməd Hacı Mustafa oğlu, Hacı İlyas oğlu, Hacı Həsən Salam oğlu, Yusif Hacı Vəhab oğlu, Hacı Həbibullah Hacı Rəsul oğlu, Hacı Əlicabar oğlu və Hacı Məmməd Hacı Əbdürəhim oğlu, üşyançı fəhlələrdən isə Məşadi Qasim oğlu, Nasib Hacı Əbdürəhim oğlu, Heydər Həsən oğlu, Mehdi Kərbəlayı Əssəd oğlu, Məcid Mustafa oğlu, Xaçatur Parsadanov, Qriqoriy Ter-Ovanesov, İbrahimxəlil Yusif oğlu, Yəhya Rəşid oğlu, Əbdülkərim Əbdül oğlu, Məmməd Əli oğlu gəlmİŞdilər [70, v.10].

Gərgin şəraitdə keçən müzakirələrdən sonra üşyançı fəhlələrlə sahibkarlar arasında razılıq əldə olunaraq əməkhaqqının məbləği və iş gününün müddəti haqqında müqavilə bağlandı. Müqavilədə əməkhaqqının həcminin müəyyən edilməsi üçün iş ili üç rübə bölündürdü. İş ilinin birinci rübüno iyun, iyul, avqust, sentyabr, ikinci rübüno oktyabr, noyabr, dekabr, yanvar, üçüncü rübüno isə fevral, mart, aprel və may ayları daxil edildi. İş ilinin müvafiq bölgü prinsipinə uyğun olaraq müəssisələrin özləri də texniki cəhətdən təminatı baxımından dördgözlü, altıgözlü və sakıkgözlü dəzgahlı olmaqla üç qrupdan ibarət idi. Texniki avadanlığına görə bölgündə birinci qrupa aid edilən müəssisələrdə işləyən fəhlələrin gündəlik əməkhaqqı miqdarı iş ilinin birinci hissəsində 70 qəpik, ikinci hissəsində 60 qəpik və üçüncü hissəsində 50 qəpik, ikinci qrupa daxilən müəssisə fəhlələrinin əməkhaqqı miqdarı yenə də iş ilinin ayrı-ayrı hissələrinə uyğun olaraq 80, 70, 60 qəpik və nəhayət, üçüncü qrupa daxil edilən müəssisə fəhlələrinin əməkhaqqı miqdarı isə iş ilinin müvafiq hissələri üçün 90, 80, 70 qəpik məbləğində müəyyən olunmuşdu [70, v.10]. Göründüyü kimi, gündəlik əməkhaqqı bütün qruplar üzrə comi 10 qəpik məbləğində artrılmışdı.

Qeyd etmək lazımdır ki, Yelizavetpol gubernatoru tərəfindən də bəyənilib təsdiq olunmuş bu müqavilənin [734, n.24] şərtləri,

əsasən, ixtisaslı fəhlələri nəzərdə tuturdu. Fəhlələrin digər təbaqələrinin əməkhaqqıları isə sahibkarlarla həmin fəhlələr arasında qəbul edilmiş “qarşılıqlı şərtlər” əsas götürülərək müyyən edilməli idi [70, n.10]. Bu şərtlərdən bir neçəsinə nəzər yetirək: “İş günü gün çıxandan gün batana kimi davam etməli idi, axşam lampa işığında işləmək qadağan edilirdi və s.” [70, n.10]. Bununla da, mayın 15-dək davam edən və fəhlələrlə sahibkarlar arasında saziş imzalanması ilə başa çatan bu çıxış o dövrə ümumimperiya ipəkçilik sənayesində fəhlələrinin ən iri üsyani hesab olundu.

Onu qeyd etmək yerinə düşərdi ki, ildə pudu 220-260 rubl qiymətində dəyərləndirən orta hesabla 1200 pud ipək sapi satışa çıxaran ipəksarima fabrikinin sahibləri olan Ter-Kevorkov qardaşları üsyana görə xeyli ziyanı düşdüyüündən üsyannan fəal təşkilatçılarından olan nuxalı Əsədulla Məşədi Rüstəm oğlunu mayın 28-də vəhşicəsinə öldürmüdü [734, n.115].

İpək sənayesi sahibkarları payızın gəlişi ilə əlaqədar olaraq çöl-tarla işləri azaldığını görə işçi qüvvəsinin çoxalmasından istifadə edərək, may ayında fəhlələrə müqavilə əsasında edilən bütün güzəştərli sentyabrın 1-dən etibarən ləğv etdirilər. Yelizavetpol quberniyası üzrə Tiflis quberniyası Jandarm idarəsinin rəis müavini V.L.Qamrekladze nin həmin idarə rəisi İ.I.Pastrulinə Nuxa ipəkçilik müəssisələrində fəhlə tətilinin başlanmasıın səbəbləri və gedişindən bəhs edən məruzəsində bildirirdi ki, “fabrik sahibləri fəhlələr tərəfindən irəli sürülərək qubernator tərəfindən təsdiq olunmuş şərtlərə razılıq vermələrinə baxmayaraq, əllərinə əlverişli imkan düşən kimi sentyabrın birində maaşların və iş şəraitinin razılaşdırılmış şərtlərlə deyil, əvvəlki qaydada aşağı əməkhaqqı və gecələr şam işığında işlərinin davam etdirilməsini tələb etməyə başladilar” [733, n.10].

Bu sahibkarlar tərəfindən müqavilənin şərtlərinin kobudcasına pozulması demək idi. Sahibkarlar tərəfindən edilən belə özəşti-nliq fəhlələr tərəfindən yeni üsyana qarşılandı. Belə ki, sentyabrın 2-də etiraz əlaməti olaraq Nuxanın yeddi fabrikində işlər tamamilə dayandırıldı. Bir müddət sonra şəhərin birinci məntəqəsində olan iyirmi iki müəssisənin fəhlələri üsyani etdirilər. İş o yera çatmışdı ki,

Yelizavetpol qubernatoru özü bu işə qarışmalı oldu. Hadisələrə münasibətini bildirən qubernator yeni üsyanyan başlanmasının əsas səbəbinə sahibkarlarda göründü. Qubernator Q.S.Kovalevin Qafqaz canişinliyi dəftərxanasına ünvanlandığı Nuxa ipəksarima fabriklinin üsyancı fəhlələrinin çıxışlarından bəhs edilən məruzəsində yazıldı: “Mayın 16-də əməkhaqqıları haqqındaki məsələ həll edildik-dən sonra fəhlələr iş yerlərinə qayıdaraq işlərini davam etdirmiş-dilər. Keçən dövr ərzində ipəksarima müəssisələrinin fəhlələri öz-lərini tamamilə sakit aparmış, onların aralarında heç bir incident baş vermemişdir” [734, n.117-118]. Lakin “indiki çıxışların baş verməsində fabrik sahibkarlarının özlərinin müqəssir hesab edirəm” [734, n.237]. Yelizavetpol quberniyası üzrə Tiflis quberniyası Jandarm idarəsinin rəis müavini V.L.Qamrekladze Nuxa ipəkçilik müəssisələrində fəhlələrin üsyani etməsərinin səbəblərini “ipəksarima sexinin fəhlələrinin gözlərindən əziyyət çəkdiklərinə görə on-ların gecələr şam işığında işləmələrindən imtina etmələri, xəstəlik-dən əziyyət çəkən fəhlələrə güzəştərin edilməməsi, adı əhəmiyyət-siz şəylərə görə böyük cərimələrin edilməsi, fəhlələrlə kobud dav-ranılması və onlara qəddar münasibət göstərilməsi, hesab kitabçaların olmaması - bir sözə, sahibkarların addımbaşı etdiyi özbaşına hərəkatları”ni hesab edirdi” [733, n.11].

Fəhlələrin sentyabr üsyani ayın 11-də özünün ən yüksək nöqtəsinə çatdı və ümumi xarakter almağa başladı. Üsyancılar işə get-mək istəyənləri fabrik və zavodlara buraxımdılar [686, n.4]. Fəhlələrin kütləvi üsyani sahibkarların gününü qara etmişdi. Qafqaz canişini İ.I.Voronsov-Daşkovun adına vurulan həycanlı teleqramla-rın ardi-arası kəsilmirdi. Sahibkarlar ağır və çıxılmaz vəziyyətdə olduğunu bildirirdilər. Teleqramlardan birində yazılırdı: “... Ev-dən çöla çıxa bilmirik, vəziyyət qorxuludur, ölüm təhlükəsi gözlənilir. ... Acizanə xahiş edirik ki, köməklik göstərəsiniz. ...” [734, n.237]. Tədbir görülməsi xahişilə yazılmış digər teleqramda gös-tərilirdi: “... fəhlələrin tətili daha da kasıkinlaşmışdır, onlar fabrik-lərə hücum edirlər və qarşılara çıxan hər şeyi dağıdırırlar, yarala-nanlar vardır, sahibkarları ölüm təhlükəsi gözləyir. ... tədbir görülmür” [734, n.240]. Saat 12-də başlanmış izdihama almış fabrikin

fəhlələri qoşulmuşdular [734, n.273]. Fəhlələr may ayında əldə etmiş olduqları güzəştərlər yanaşı «elava tələblər də irali sürür-dülər» [734, n.244]. Həmin gün fəhlə üsyani şəhərin ikinci məntəqəsində də geniş yayılmağa başlamışdı. Nəzarətdən çıxmış üsyancı fəhlələr işlədikləri fabrik və zavodların pəncərələrinin şüşələrini qırmış, qapılarını yerindən çıxartmış və hətta dam örtüklərini dağıtmışdalar. Təkə sahibkar Rəhimbəyevə dəymis ziyan 200 rubla çatırdı. Fəhlələr İsmayıllı Süleyman oğlu və İdris topal Abdulla oğlu şəhər başçısını tərk-siləh edərək onun silahını qəza raisinin evinə aparmışdilar [733, n.10]. Onlar bununla istəsələr nümayişin silahlı toqquşmalara çevirə biləcəklərini sübut etmiş oldular. Lakin bilavasitə bu işə cavabdeh olan çar məmərunun yazdığını görə üsyani etmiş fəhlələr heç kimi qarət etməmiş və heç bir sahibkara tohlükə törətməmişdilər.

Baş vermiş fəhlə üsyənin acınacaqlı nəticələrə gəlməsinin qarşısını vaxtında almaq üçün Qafqaz canisiñliyi dəftərxanasından Yelizavetpol gubernatoruna göndərilən «atılı tez bir zamanda ya-tırtmaq məqsədilə tacili tədbirlərin görüləməsi» tələb edilən teleqrəmindən [734, n.238] sonra polis şəhərdə və Nuxa qəzasında ciddi axtarışlara başlandı. Polisləri yaxına buraxmaq istəməyən üsyən iştirakçıları onlar tərəfindən təzyiqlə qarşılındı. Polislərə əla keçən bütün üsyəncilər həbs etmək əmri verilmişdi. Nuxa qəza rəisi teleqramında üsyənin səbəbkarlarının üzə çıxarıldığı və fəallarının həbs edildiyini yazdı [734, n.241].

Lakin üsyən onun fəal iştirakçılarının həbs edilməsi ilə deyil, onlar tərəfindən irali stirülən və müdafiə olunan şərtlərin sahibkarlar tərəfindən qəbul olunduqdan sonra sakitləşməyə başladı. Sentyabrın 14-də üsyən etmiş fəhlələr evlərinə dağılışdırıvə bununla da, üsyən yatrılmış hesab olundu [686, n.5]. Üsyənin fəal iştirakçılarından olan Ələsgər Məmməd oğlu, İbrahim Salimqaydan oğlu, İsmayıllı Süleyman oğlu, Əbdülkərim Racəb oğlu, Məmməd Novruz oğlu, Sənəd Lətif oğlu, Vəlyulla Əsəd oğlu, Əbdül Qalim oğlu, Yaqub Hacı İlyas oğlu, Heydər Şeyxgaray oğlu, Fərcülla Xaçmaz oğlu, Məmmədfati Hacı Şirin oğlu, Məmməd Məmmədsadıq oğlu, Abbas Əsgər oğlu, Calal Əki oğlu, Heydər Dəllək oğlu, Yusif Hü-

seyn oğlu, Yunus Hacı İbrahim oğlu, Yəhya Rəşid oğlu, Qara Hacı Əbdürrahman oğlu, Yaqub Səlim oğlu, Məmməd Bababəy oğlu, Yunus Əbdülqəlim oğlu, Şirməmməd Bilal oğlu, İsrafil Gəray oğlu, Qalimbəy Cəfərbəy oğlu, Cumay Cabbar oğlu, Paşa Məmmədhacı oğlu, Qasim Oruc oğlu, Bilal Erivan oğlu, Qriqoriy Açıq oğlu Ter-Ovanesov, Xaçər Parsadanov, İsmayıllı Hacı Səfar oğlu, Osman Polad oğlu, Laçın Zeynal oğlu, Üzeyir Əsəd oğlu, Məmməd İlyas oğlu, Əbdülkərim Abdulla oğlu, Həmid Əbdürrahman oğlu, Çərkəz (Kiş kəndindən), Calal Qaçay oğlu, Hüməbət Qurban oğlu, Nağı İrza oğlu, Əbdüləlav Abdulla oğlu, Əhməd Abdulla oğlu, Əbdülkərim Qafar oğlu, Hüməbət dəllək Əhməd oğlu, Yaqub Əbdülhüseyn oğlu, Rəşid Çarmax oğlu olmaqla 49 nəfər həbs edilmişdi [70, v.33].

1912-ci ilin sentyabrında baş vermiş fəhlə üsyəni sonuncu olmayıb, fəhlələrin sahibkarları ədalətə çağırın bu mübarizəsi sonraları da davam etmişdir. Rusiyada 1913-cü ildə nəşr olunan "İpəkçilik və ipək sənayesi" adlı məcmuədə 1912-ci ilin dekabrndə Nuxa ipək sənayesi fəhlələrinin iki həftədən çox davam edən üsyəni haqqında məlumat verilirdi. Fəhlə üsyəni dekabrin əvvəllerində baş vermişdi. Bu üsyənin başlanması əvvəller olduğu kimi yena də sahibkarlar tərəfindən fəhlələrlə bağlanmış olduğu razılıq şərtlərinə məhəl qoymaması idi. Hələ noyabr ayının 14-də Yelizavetpol quberniyası üzrə Tiflis quberniyası Jandarm idarəsinin rəis müavini V.L.Qamrekladzenin həmin idarə rəisi İ.İ.Pastrulyinə Nuxa ipəkçilik müəssisələri sahibkarları olan Hacı Lətif Rəsul oğlu, Uğurlubəy, Hüseynbala Hacı Əbdülkərim oğlu, Nəsrullə Kərim oğlu və Cavid Hacı Qafar oğlu tərəfindən razılıq şərtlərinin pozulduğu haqqında məlumat vermişdi [686, n.10]. Görünür, bu işə bağlı vaxtında qabaqlayıcı tədbirlər görülmədiyindən fəhlələrin narazılıqları onların izdihamlı nümayişinə gətirib çıxarmışdı.

Nuxa ipək sənayesi fəhlələrinin növbəti üsyəni 1913-cü il iyulun 23-də baş vermişdi. Belə ki, Nuxa qəza rəisi Məmmədbay Nəsrullabəy oğlu Şahmaliyevin Tiflis quberniyası Jandarm idarəsinə vurmuş olduğu teleqramında "Ter-Kevorkov qardaşlarının fabrikində işləyən üç yüzə yaxın fəhlənin üsyən etdiyi" yazılmış-

dir [71, v.88-89]. Fəhlələr iş gününün uzun olmasına, onları incitmələrinə və kobud rəftarına, narazılıq edən fəhlələrin işdən çıxarmalarına qarşı etiraz əlaməti olaraq işləməkdən imtina etmişdilər. Jandarm idarəsinin məsul işçisi yazdı: "Fəhlələr sahibkara xəbərdarlıq etmədən işi dayandırmışdır. Onlar iş gününün 11 saat 30 dəqiqə olduğu halda çox işlətmələrindən və zavod rəisi Ohanes Məlik-Muradovun kobudluğundan şikayət edirdilər" [71, v.87]. Fəhlələrin üşyani onların tələbləri yerinə yetirildikdən sonra dayandırılmışdır.

Mühərbiyyətin başlanması nəticəsində Şimali Azərbaycanın digər şəhərlərində olduğu kimi Nuxada da baş vermiş iqtisadi və siyasi çətinliklər fəhlələrin vəziyyətini daha da ağırlaşdırılmışdır. Sahibkarlar fəhlələrin həyat şəraitinin yaxşılaşdırılmasında qotiyen maraqlı deyildilər. Təkcə 1914-cü ildə Yelizavetpol quberniyası ipək emali sənayesi fəhlələri 24 dəfə fabrik müfəttişinə və 79 dəfə [695, 172-173] kollektiv şəkildə sahibkarlara müəyyən tələblərlə müräciat etmiş və onların yalnız bir hissəsi yerinə yetirilmişdi.

Bəla vəziyyət fəhlələrin mübarizəsinin yüksəlkəcəyini labüb edirdi. Artıq 1915-ci ilin aprel ayının əvvəlində üşyan etməyə həzirlaşan Ter-Kevorkov qardaşları fabrikinin fəal fəhlələri kollektiv şəkildə yazmış olduqları ərizəni aprelin 7-də fabrik müfəttişinə təqdim edərək çıxıb evlərinə getdilər. Fabrik sahibkarının istirakı ilə fəhlələr nümayəndələri və fabrik müfəttişinin birgə keçirmiş olduğu yığıncaqdə fəhlələr tərəfindən bir neçə maddən ibarət tələbnamə irsili sürümüşdü [741, n.18]. Tələbnamədə əməkhaqqının artırılması, iş gününün 10,5 saatə endirilməsi, hər bir fabrikdə düzgün işləyən saatların quraşdırılması, iş şəraitinin yaxşılaşdırılması, işin başlanmasına, qurtarmasını və tənəffüsünü bildirən fitin verilməsi, bütün fəhlələrə haqq-hesab kitablarının paylanması və onların düzgün aparılması, fabrik nəzdində xəstəxana kassasının yaradılması, xüsusi fəhlələr mühəkəkkillərinin seçiləməsi kimi məsələlər əksini tapırdı [741, n.21].

Ertəsi gün şəhər işə çıxan fəhlələr arasında tələbnamənin sahibkar tərəfindən bəyənilməməsi və onlara rədd cavabının verilməsi xəbəri yayılan kimi onlar dərhal işi dayandırdılar. Bundan

xəbərdar olan digər fabriklərin fəhlələri də Ter-Kevorkov qardaşları fabrikinin fəhlələrinin üşyana qoşuldular. Aprelin 9-da Nuxada üşyan etmiş ipəksarına müəssisələrinin say tərkibi xeyli artmışdı. Bir növ "fəhlə üşyanları qərgah mərkəzinə çevrilmiş" Ter-Kevorkov qardaşları fabrikinin fəhlələri işlərini dayandırmış taklifi ilə şəhərin bütün fabriklərinə nümayəndələrini göndərirdilər. Fəhlələrin üşyan çağırışları onların sayını artırır və inamını qüvvətləndirirdi. Qafqaz canisini İ.I. Voronsov-Daşkov öz hesabatında «Nuxa fəhlələrinin düşmüs olduqları duruma dəha düzgün qiymət vermələrini və mənafelərini inadla müdafiə etdiklərini» sömimi şəkildə etiraf etmiş olimuşdu [672, n.18].

Aprelin 10-da üşyan edən fəhlələrin sıraları daha da sıxlışmışdı. Həmin gün şəhərin mərkəzi küçələrini birində beş yüz nəfərə yaxın nümayişçi ilə polis arasında silahlı toqquşma oldu. Silahlı toqquşmadə xeyli yaralanan var idi [741, n.3]. Bu hadisədən hiddətlənən Nuxa qəzası rəis müavini Cahangir bay Şixlinski üşyan taşkilatçıları olan fəhlə fəalları Əhməd İsa oğlu, Cəmil Hacı İlyas oğlu, Məşədi Hüseyn Kərbəlayı Səməd oğlu, Ələkbər Molla oğlu və İsmayıllı Əhməd oğlunu habs edərək qəza idarəsinə gotirdi. Kapitan Cahangir bay Şixlinski fəhlə fəallarını tez bir zamanda üşyan dayandırmağı və evlərinə dağlışmağı əmr etdi. Lakin bu zaman şəhər bulvarında fəhlələrin izdihamlı mitinqi başlandı. Mitinqi pozmaq üçün buraya göndərilmiş polis dəstəsi ilə ikinci dəfə silahlı toqquşma baş verdi. Yenə də silahlı atışmalarda çoxlu mitinq iştirakçısı yaralanmışdı [741, n.4].

Sonrakı günlərdə digər fabriklərin fəhlələri də üşyan etdirilər. Masələn, aprelin 11-də Hacıbala Qafarovun ipəksarıyan və ipəkburan fabriklərinin fəhlələri də həmin fabrikə gəlmış iki yüz nəfər üşyançı fəhlələrlə birləşmişdi. Cabbar Hüseynovun fabrikində də fəhlələr işlərini dayandırdılar və irəli sürmüş olduqları tələbləri yerinə yetirilməyinə işə çıxmayaçaqlarını bildirdilər. Aprelin 12-də Nəsrullah Səlimovun fabrikinin fəhlələri də işlərini dayandırbı üşyan etmiş fəhlələrə qoşuldular. Həmin gün günortadan sonra şəhərin bütün ipək fabrikli fəhlələri dəstələrə axışib ümumi üşyançıların sıralarına daxil oldular [741, n.5].

Aprelin 13-də Nuxa qəza rəisi polkovnik A.İ.Klementovun təkidi ilə fabrik müfəttişləri, fəhlə nümayəndələri və sahibkarların birgə yığıncağı təşkil edildi. Bu yığıncaqda fəhlələrin tələbləri müzakirə olunanda sahibkarlar narazılıqlarını bildirdilər və yığıncağı tərk etdilər. Şəhəri günü işə çıxmayıb nümayiş gələn fəhlələr polis hücumlarına maruz qaldılar. Ədalətsiz müstəmləkə üsul-idarəsin-dən ədalət axtarmaq məqsədilə aprelin 15-də nümayəndələrini quaterniya mərkəzinə gubernatorun qəbuluna göndərən fəhlələrin üs-yani aprelin 20-nə qədər davam etdi [741, n.5].

Mühərribənin getdiyi bir vaxtda fəhlələrin işinin dayandırılmasının zərərini anlayan yüksək rütibəli çar məməru Yelizavetpol gubernatoru Q.S.Kovalev müəyyən güzəştlərin edilməsinin xeyirli olacağını bildirmiş və fəhlələrin tələblərinin qismən yekiniləşməsini vacib hesab etmişdi. Bununla da, aprelin 9-dan 20-də Nuxanın on altı fabrikinin 1 270 fəhləsinin iştirak etdiyi üşyanda [665, 57] fəhlələrin əldə etdiyi güzəştlər dörd, altı və səkkizgözlü dəz-gahlarda işləyən fəhlələrin əməkhaqlarının müvafiq bölgü üzrə 5, 10 və 15 qəpik artırılması və iş gününün işə 30 dəqiqə qisaldılması oldu [741, n.5]. Bu 1912-ci il may mülqəvilişə təsdiq edilmiş iş gününün hacmindən (11,5 saat) yarıma saat az idi.

Nuxa fəhlələrinin etiraz hərəkatı 1915-ci ilin yayında yenidən canlandı. İyunun 9-da Ter-Kevorkov qardaşları fabrikinin 155 fəhləsi işyanı etdi. İyunun 10 və 11-da digər fabriklərdə də istehsal dayandırıldı. Fəhlələrin əsas tələbləri yənə də əvvəllər olduğu kimi əməkhaqqının artırılması, iş gününün qisaldılması və sairədən ibarət idi. Artıq İyunun 13-də Nuxada bir müəssisə belə işləmirdi və təxminən beş min nəfərə qədər fəhlə işə çıxmamışdı [741, n.40]. İyunun 17-də gubernator Q.S.Kovalev Nuxa qəza rəisi polkovnik A.İ.Klementova teleqrəmündə fəhlələrin narazılığını yerindəcə təd-qiq edib təcili tədbirlər görməsini qəti tələb etdi. İyunun 18 və 19-da qəza rəisinin iştirakı ilə sahibkarlarla fəhlə müvəkkilləri yenidən danışığa başladılar. Tələblərin yerinə yetirilməsinə razılıq vərildi. Lakin şəhəri gün sahibkarlar yənə də vədlərindən boyun qərbdilər. Belə olan halda hiddətlənmış fəhlələr gözlənilmədən küçələrə axışmağa və kütlə şəklində şəhər meydانına doğru irəliləməyə

başladılar. Polislə ciddi toqquşan kütlənin qarşısını almaq mümkün deyildi [741, n.40].

Vəziyyətin nəzarətdən çıxmasından qorxan qəza rəisi fabrik sahiblərini İyunun 20-də axşam yenidən əməkhaqqının həcmi məsələsinə müzakirə etmək üçün danışıqlara başlamağa məcbur etdi. Müzakirələr İyunun 21 və 22-də davam etdirildi. İyunun 22-də şəhər sahibkarların bir çoxunda bəhs olunan məsələ ilə bağlı taraddüdü görərək daha da hiddətlənən fəhlələr bir neçə fabrikin qapılarını, pəncərələrini və hətta taxtəpuş kərpiclərini sindirdilər. Polis yenidən işə colb etdi. Gərgin mübarizə şəraitində sahibkarlar fəhlələrin tələblərinin qəbul etməyə məcbur oldular. İyunun 22-də axşam əməkhaqqının miqdarı qəti müəyyən olundu. Yay aylarında dörd, altı və səkkizgözlü dəzgahlarda işləyən fəhlələrə gündə 80, 85 və 95 qəpik əməkhaqqı veriləməsi qərara alındı [741, n.41]. Bununla da, Nuxa ipək sonayesi fəhlələrinin iki həftədən artıq davam edən iş üşyani fəhlələrin qələbəsi ilə başa çatdı. Şəhərin əksər ipək sonayesi fəhlələrinin qatıldığı bu işyan dövrün ən iri siyasi hadisəsi oldu.

Lakin Nuxa ipək sonayesi fəhlələrinin çıxışları bununla bitmədi. Fəhlələrin işyanı sonrakı illərdə də davam etmişdir. 1916-ci ilin yanvarında başlanmış fəhlə işyanı buna misal ola bilər [363, 146].

Bələliklə, XX əsrin əvvəllərində Şimali Azərbaycanın bütün qəzalarında, o cümlədən Canubi Qafqazın ipəkçilik sonayesi mərkəzi hesab olunan Nuxada da genişlənən fəhlələrin iqtisadi və siyasi şuraları altında keçirilən işyanları sahibkarların onların müəssisələrində çalışıyan fəhlələrinə adı yaşayış şəraiti yaratmağa imkan verməyən çarizmin müstəmləkə rejimində qarşı yönəlməmişdi. Şimali Azərbaycanda fəhlələrin iqtisadi təminatının həddindən artıq aşağı səviyyədə olması çarizmin böyük həvəslə yeritmiş olduğu müstəmləkə siyasetinin nəticəsi idi ki, bundan yalnız və yalnız müstəqil olmaqla qurtulmaq mümkün olardı.

4.7. XIX-XX əsrin əvvəllərində sosial - iqtisadi hayat

4.7.1. Kənd təsərrüfatı və sənətkarlıq

Şəki xanlığı əhalisinin əsas kültəsi kənd təsərrüfatı ilə məşğul olurdu. Burada əkinçilik, maldarlıq, bağışlıq, baramaçılıq və s. inkişaf etmişdi. Hətta şəhərin özündə da meyyə bağıları və üzümüllərlə zəngin olan geniş sahələr var idi. Xanlığın ham dağlıq, həm də aran arazilərində kənd təsərrüfatı istehsalında taxıl istehsalı üstün yer tuturdur. Şəkidi və Qəbəldə əsas etibarilə əkinçilik və arıcıılıqla məşğul olurdular. Şəki xanlığının 13 kəndində barama hazırlamaq üçün 202 tu bağı var idi. Xanlıqlar dövründə kənd təsərrüfatının texniki təchizatı aşağı səviyyədə idi. Əsas əkinçilik alətləri xış və 8-10 heyvanın hərkətə gətirə biləcəyi kotan idi. Suvarma işi də təkmilləşdirilmiş səviyyədə aparılmışdır [199, 56].

Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı dövründə Şirvan, Quba, Qarabağ, Lənkəran əyalətləri və Car-Balakən dairəsi ilə yanaşı olaraq, Şəki əyaləti də çəltikçiliyin geniş yayıldığı bölgə olmuşdur. Çəltik məhsulundan tutulan malcəhat vergisi bir qayda olaraq toplanılan məhsulun 1/5 hissəsini təşkil edirdi. 1819-cu ildə Şəki əyalətində 16 min pud çəltik yişilmişdi [706, 65-66].

Şimali Azərbaycanın çar Rusiyasına birləşdirilməsindən sonra çəltik əkinin on çox Lənkəran və Şəki əyalətləri üçün səciyyəvi idi [187, 16].

Düyüt düzənlilik və sulu ərazilə yetişən məhsul olduğunu görə onu Şimali Azərbaycanın əsas etibarilə düzənlilik rayonlarında, qışmanın da dağatayı rayonlarında (Şəki əyalətinin Qəbələ mahalında və digər yerlərdə) becərildilər [706, 65].

1845-ci ildə Şimali Azərbaycanın Nuxa qəzası ilə birləikdə Quba, Şamaxı, Lənkəran, Qarabağ, Naxçıvan qəzaları, habelə Car-Balakən və Yelizavetpol dairələrində, Qazax-Şəmsəddil torpaqlarında ümumilikdə 17617 min puda qədər taxıl yişilmişdi [133, IV, 60-61]. XIX əsrin 80-ci illərində digər taxılçılıq təsərrüfatı rayonlarında olduğu kimi, Ərəş və Nuxa qəzalarının taxılçılıq təsə-

rəfatında da muzdlu əmək tətbiq olunmuşdu. Biçinçilər Nuxadan galmış yoxsul şəhər əhalisindən və Nuxa qəzasının əkin sahəsi çox cüzi olan şimal-qərb hissəsində gəlmış kəndililərdən ibarət idilər. Onlar taxilı pulla və ya məhsulun bir hissəsini almaqla topayırlılar [200, 172-173]. 1902-ci ildə Nuxa qəzasında 6805440 pud taxıl istehsal edilmişdir [200, 32]. Səmrazi illərdə də qazalar üzrə taxıl istehsalının həcmi bu nisbətdə olmuşdur [bax: 134, V, 45].

Şimali Azərbaycanın bəzi bölgələri ilə yanaşı olaraq, Şəki əyalətində də dövlət pambıqcılıq təsərrüfatı mövcud idi. 1828-ci ildə dövlət tərəfindən bu əyalətdə 286 pud pambıq toxumu əkiləs də, yığılan pambıq məhsulunun miqdarı əlverişsiz hava şəraiti üzündən cüzi olmuşdur [706, 99]. XIX əsrin 60-70-ci illərində Rusiya imperiyası ərazisində pambıqcılıq olduqca zəif inkişaf etmişdi. 60-ci illərin əvvəlində Nuxa qəzasının, Mingəçevir vadisinin, Ərəş sahəsinin (Kür vadisinin bir hissəsinin) suvarma üçün ayrılmış sahələrində pambıq yetişdirilməsinə çox nadir hallarda təsadüf olunurdu. Hər bir kəndə məxsus olan 100 evdə yalnız 2-3 ev sahibi tapşırıldı ki, bir neçə kvadrat sajən torpaq sahəsini pambıq kolunun yetişdirilməsi üçün ayırsın [706, 205-206].

XIX əsrin 40-ci illərində Şimali Azərbaycanda tütünçülüyün inkişafı üzrə Şirvan qəzası daha yaxşı göstəriciyə malik idi. 1845-ci ildə Şəki qəzasında 1 pud tütün toxumunu əkilməsi hesabına 315 pud tütün məhsulü əldə olunmuşdur ki, bunun da 230 pudu məisət ehtiyacıları üçün, 5 pudu əkin üçün istifadə olunmuş, qalan 80 pudu isə satılmışdır. Quba, Qarabağ və Şəki qəzalarında istehsal olunan tütünün xeyli hissə satışı çıxarırlırdı [706, 105]. XIX əsrin 70-ci illərinin sonunda tütün istehsalı başlıca olaraq Quba qəzası və Zaqatala dairəsində inkişaf etmişdi. Nuxa qəzası tütün istehsalına görə 3-cü göstəriciyə malik idi. Tütünçülüklə başlıca olaraq öz kiçik torpaq sahələrinə malik olan kəndililər məşğul olurdular. Mülkədarlarla məxsus olan böyük tütün plantasiyalarına isə əsas etibarilə yalnız 2 qazada – Nuxa və Quba qəzalarında rast gəlmək olardı [706, 215-216].

XIX əsrin 80-90-ci illərində isə Nuxa və Quba qəzalarında, Zaqatala dairəsində tütünçülükkə güclü inkişaf etmişdi. Nuxa qəza-

sında, Zaqatala dairəsində və Şimali Azərbaycanın qərbində yerləşən digər rayonlarda yiğilan tütün həm yerindəcə istifadə olunur, həm də Yelizavetpol şəhərinin tütün fabriklarına və Şimali Azərbaycanın digər şəhərlərinə göndərilirdi. Şimali Azərbaycan tütününün yalnız azacıq bir hissəsi Gürcüstan, Rusiyaya və sərhəddən kanar ölkələrə aparılırdı. Nuxa tütünü (maxorka) əsas etibarilə yerindəcə istifadə olunur, az bir hissəsi isə Tiflisə aparılırdı. Beləliklə, Nuxa tütüntündən yalnız Nuxanın özündə, Yelizavetpolda və Tiflisdə istifadə olunurdu [706, 217-219].

Nuxa qəzası rəisinin 25 yanvar 1847-ci il tarixli raportundan məlum olur ki, həmin qızanın Virgin, Məriliənd, Kəntük və Alban kəndlərində əkilən tütün toxumlarından alınan tütünün keyfiyyəti olduqca yaxşı olsa da (sadə tütünə nisbətən iki dəfə hündür və yarpaqları iri), sonradan baş verən əlverişsiz hava şəraiti onun məhsuldarlığını xeyli aşağı salırdı [706, 107].

XIX əsrin sonlarında Nuxa qəzası və Zaqatala dairəsi istisna olmaqla, Şimali Azərbaycanın digər bölgələrində tütünçülük təsərrüfat xarakteri daşıyır. Nuxa qəzası və Zaqatala dairəsi isə sonayə tütünçülüyü rayonları idir. Nuxa qazasında da tütünün əsas sadə növü olan tənbəkinin yetişdirilməsi ilə yanaşı olaraq, yüksək keyfiyyətli tütün da istehsal edilirdi. Nuxa qazasının Eloglu və Alekseyevka kəndlərində Kubandan köçüb gəlmış rus kəndliləri XX əsrin əvvəllərində 4 təcrübə tütünçülük plantasiyası təşkil etmişdilər [Bax: 200, 61]. Tütünçülükdə xüsusi kapitalist təsərrüfatından başqa icarə təsərrüfatları da mövcud idi. İcarə sistemi əsas tütünçülük rayonları olan Nuxa qazasında və Zaqatala dairəsində yayılmışdı. Nuxa qazasının Vartaşen kəndinin hələ xeyli müddət əvvəl tütünçülükla məşğul olan sakinləri bu məqsədə mülkədarlardan və kəndlilərdən torpaq icarəyə götürürdülər. Lakin torpağın bu qayda ilə becərilməsi və tütünün bu qayda ilə yetişdirilməsi üslubi rəsmi sənədlərdə "icarə" adlandırılmasına baxmayaraq, spesifik xarakter daşıyır və icarədən fərqlənirdi. Çünkü "icarədar" kəndli əsində icarədar deyildi. Onlar öz ailə üzvləri ilə birləikdə iri torpaq sahibi, iri tütün plantasiyası sahibinə işləyir və gördükleri işin müqabilində məhsulun yarısını, həmçinin ərzəq və pul alırlırdalar. Deməli,

onlar əsində muzdlu fəhlə idilər. Belə kəndlilər sayıca çox az olduğundan mütəxəssis-tütünçü hesab edilirlər və onlara tələbat çox idi [200, 190-191].

XIX əsrin sonları – XX əsrin əvvəllərində Yelizavetpol quberniyasında istehsal edilən tütün məhsulunun çox hissəsinə Nuxa qəzası verirdi [200, 165]. 1894-cü ildə Nuxa qəzasında 89,5 desyatın sahədə tütün əkilmiş və 1128 pud məhsul götürülmüşdür [192, 88]. 1897-ci ildə quberniyada istehsal edilən 15515 pud məhsuldan 13692 pudu, yəni 85 %-dən çoxu Nuxa qəzasında yetişdirilmişdi. 1911-ci ildə isə 15082 pudden Nuxa qəzasının payına 11780 pud düşürdü [200, 165].

XIX əsrin 40-ci illərində Şəki əyalətində *bağçılıqla*, əsasən, şimal düzənliliklərində, xüsusilə onun şərqi hissəsində və Şəki şəhərində məşğul olurdular. Əyalətdə yetişdirilən meyvalar olduqca keyfiyyətli olsa da, yalnız daxili təlabatın ödənilməsi üçün istifadə olunurdu. Şərabçılığın inkişafı da çox zəif idi. Yalnız Cəfərabad dövlət bağında kifayət qədər çoxlu şərab əldə olunurdu. 40-ci illərin ortalarında Şəki qazasında hər il 21051 rubl gümüş pul dəyərində 13789 vedra şərab hasil olunur, 8409 rubl dəyərində 2809 vedra araq çəkilirdi [706, 119].

Şəki qazasının hər bir evində tut ağaclarından ibarət olan bağ var idi ki, onun da bir hissəsində elə növlü armud, alma, nar, ərik və digər meyvə məhsulları yetişdirilirdi. Bağçılıqdan 4 min rubl gümüş pul dəyərində məhsul əldə olunurdu. Şəki qazasında *bostançılıq* sahəsi olduqca ağır vəziyyətdə idi. Bostançılıqla, demək olar ki, heç kim məşğul olmurdı və kartof, şalgam və digər bu kimi tərəvəz məhsulları ilə əlverişli torpaq şəraitində asla heç kim tanış deyildi. Şəki qazasının sakinləri bostançılıqdan 1000 rubl gümüş pul dəyərində məhsul əldə edirdilər. Bundan başqa yemiş və qarızıq məhsullarından 4 min rubl dəyərindən aşağı olmayaraq məhsul əldə olunurdu [706, 119-120].

XIX əsrin 40-ci illərinin sonunda Nuxa qazasında 2221 meyva bağı və 2556 üzüm bağı var idi. Meyva bağlarının sayıma görə Şəki qəzası Bakı, Lənkəran və Şuşa qazalarından öndə gedir, Quba və Şamaxı qazalarından isə geri qalırırdı. Üzüm bağlarının sa-

yına gəldikdə, Şəki qəzası yalnız Şuşa qəzasından geridə idi [706, 122]. 1845-ci ildə 17 min nəfərlik Nuxa əhalisinin 2 minə qədəri əkinçilik, bağçılıq və üzümçülükla məşğul olurdu [198, 224].

XIX əsrin 80-ci illərinin ortalarında Nuxa qəzasındaki kəndlərin 94 %-i (94-ü) bağlara malik idi ki, onların da sahəsi 11141,79 desyatın ölçünü əhatə edir və nadəl torpaqları sahəsinin 7,99 %-ni təşkil edirdi. Kondilərinin sayına görə bağçılıqla məşğul olan ən mühüm qəzalar Quba, Nuxa, Ərəs, Şamaxı və Göyçay qəzaları idi [706, 230-231].

XIX əsrin 80-ci illərinin ikinci yarısında Nuxa qəzasının 20 kəndində 154 nəfər araqçəkmə işi ilə məşğul olurdu. Bu göstəriciye görə Nuxa qəzası Cəbrayıł, Göyçay, Quba, Ərəs, Bakı və Lənkəran qəzalarından irəlidə idi [706, 266].

XIX əsrin sonu – XX əsrin əvvəllərində Nuxa və Ərəs qəzaları ərazisini əhatə edən Şəki qəzası Yelizavetpol guberniyasında ikinci geniş bağçılıq qəzası hesab edilirdi. Nuxa qəzasının, demək olar ki, bütün yayışçı məntəqələrində bağçılıqla məşğul olurdular. Ərəs qəzası isə başdan-başa bağçılıq zolağına daxil idi [200, 72]. Nuxa qəzasının bəzi meyvələri böyüklüyünə, dadına və ətrinə görə bütün Cənubi Qafqazda məşhur olmuşdu. Məsələn, Vəndam armudu, Qum, Qutqaşen və Nic qozu geniş ticarət məmulatı idi [200, 83]. XIX əsrin 90-ci illərinin ortalarında Nic kəndində findiq bağlarının sahəsi 9 desyatınə çatırdı. Vəndam kəndi isə öz alması ilə məşhur idi [192, 88].

XIX əsrdə da Şəki bölgəsinin iqtisadi hayatında ipəkçilik müüm yer tuturdu. Hələ 1828-ci ildə Şəki əyalətində olan tut bağlarının sahəsinin daha da genişləndirilməsi məqsədilə boş olan torpaqlarda toxmacarların salınmasına xüsusi diqqət yetirən Şəki komendantı mayor Venieri general-aduyant Sipyaqinə göndərdiyi rapportda bildiridi ki, rəncərlərə bağçılıqla məşğul olmayı qadağan etmək lazımdır ki, onlar bütün qüvvələrini ipəkçiliyin inkişafına sərf edə bilsin [445, 646].

Ümumiyyətlə, ipəkçilik əsas etibarilə Şəki, Şirvan və qismən də Qarabağ və Quba əyalətlərində geniş yayılmış, Yelizavetpol və Zaqatala dairələrində və digar bölgələrde isə çox zaif inkişaf

etmişdi. 1813-cü ildə Gülüstan sülh müqaviləsinin imzalanmasından sonra dövlətin maliyyə maraqları və car Rusiyasının ipək sanayesində Cənubi Qafqazın xam ipəyinə olan tələbatın yaranması ipəkçiliyin güclü sıçrayışlarla inkişafına səbəb olmuşdur [706, 129]. Hələ 1810-cu ildə aid olan məlumatlara görə, Gürcüstana külli miqdarda xam ipəyi ixrac edən bölgələr arasında Qarabağ, Şirvan, Gəncə ilə yanşı olaraq, Şəkinin də adı çəkilir [706, 130-131]. 1822-ci ildə Şəkidən 1793 pud, 1823-cü ildə 2361 pud, 1824-cü ildə 3783 pud, 1825-ci ildə 6030 pud, 1826-cı ildə 2920 pud, 1827-ci ildə 8053 pud, 1828-ci ildə isə 5676 pud ipək ixrac olumuşdur. Göründüyü kimi, 1822-ci ildən 1828-ci ildə qədər Şəki xanlığında ipək məhsulunun ixracında fasılısız artım müşahidə olumuşdur. 1826-cı ildə ixracın azalmasının səbəbi isə II Rusiya-Qacarlar İranı müharibəsinin başlanması ilə izah olunur [706, 131].

XIX əsrin 30-50-ci illərində car Rusiyası ipəkçilik sənayesinin xam ipəyə olan tələbatının artması ilə bağlı olaraq Şimali Azərbaycan bölgələrində ipəkçilik təsərrüfatı inkişaf etməkdə davam edirdi. Hələ 30-cu əsrdən əvvəllərində əsas ipəkçilik mərkəzi olan Şəki əyalətində toxmacarların sayı artmışdı. Əgər 1830-cu ildə əyalətdə 90 min toxmacar var idisə, 1835-ci ildə onların sayı 17600-ə qədər artmış və bu göstəriciye görə yalnız Ağdaş qəzasından geri qalmışdı. 30-cu əsrdən ortalarında Şəki əyalətində Məlik-Arx kələmətinin çəkiliməsi Məlik-Arx təlasının suvarılması və oranın dövlət kəndliləri ilə, o cümlədən köçərilərlə məskunlaşdırılmasına imkan yaratırdı. Bu tələda 10 min toxmacar yetişdirilmiş və 1,5 pud miqdardında tut toxumu əklmişdi [706, 132].

1836-cı ildə Sankt-Peterburqda “Cənubi Qafqazda ipəkçiliyi və ticarət sənayesini yayın cəmiyyət” təşkil olunmuşdu. Cəmiyyətin fəaliyyət mərkəzi Nuxa şəhəri idi və İtaliyadan bura 12 fəhlə ailisi köçürülmüşdü. Qısa müddət ərzində cəmiyyət öz təsərrüfatını genişləndirmişdi. Cəmiyyətin sərəncamına verilən rəncərlərin amansız surətdə istismar olunması nəticəsində ipək istehsalı təxminən 3 dəfə artmışdı. Belə ki, 1836-cı ildə dövlət Şəki əyalətinin tut bağlarından 40 pud ipək əldə etmişdi. 1854-cü ildə isə bu rəqəm 140 pud ipəyə bərabər idi [bax: 706, 132-133].

XIX əsrin 40-ci illərinin sonu və 50-ci illərinini əvvəlində Nuxa qazasında istehsal olunan xam ipəyin miqdarı 11 min pudaan 12 min puda qədər olmuşdur. Şimali Azərbaycanda istehsal olunan xam ipəyin demək olar ki, 40 %-i Nuxa qazasının payına düşürdü. Təkə Nuxa qazası Qafqazda istehsal olunan bütün ipəyin yarısına qədərini verirdi. I növ Şəki ipəyinin bir pudunun qiyməti 100-150 rubl gümüş pula, aşağı növ ipək mahsullarının bir pudunun qiyməti isə 60-65 rubl gümüş pula bərabər idi [706, 135].

XIX əsrin 70-ci illərinin əvvəlində Şimali Azərbaycanın ipəkçilik təsərrüfatı tədricən dirçəlməyə başlayırdı. Artıq 1870-ci ildə Nuxa və Şuşa qazalarının da daxil olduğu Yelizavetpol quberniyasında 14500 pud ipək baraması yüksəlmışdı. 1871-ci ildə bu rəqəm 63676 puda, 1872-ci ildə 135800 puda, 1873-cü ildə 158310 puda, 1874-cü ildə 159604 puda, 1875-ci ildə isə 142718 puda bərabər olmuşdur. Beləliklə, 6 il ərzində yiğilan xam baramanın miqdarı, demək olar ki, 10 dəfə artmışdı. XIX əsrin 80-ci illərinin ortalarında Nuxa qazasının 121 kəndində ipəkçiliklə məşğul olunurdu. Nuxa qazası bu göstəriciyə görə yalnız Ərəş qazasından geri qalırırdı [706, 242-243]. Nuxa şəhərində bir sira rus şirkətlərinin və xarici ölkələrin şirkətlərinin baramanı satın alıb göndərməklə məşğul olan idarələri var idi. 1873-cü ildə təkə xarici şirkətlərin idarələri il ərzində 126 min puda qədər barama almışdır [198, 144].

Qafqaz ilk ipəkçilik stansiyası 1887-ci ildə Tiflis şəhərində açılmış, iki ildən sonra isə bu stansiyanın Nuxa və Şuşa qazalarında, Vartaşen və Ləmberan kəndlərində də səbələri açılmışdı [706, 247]. Bu səbələr kündürlər arasında qurd uşşaqı qaydalara rəngi surətdə yayıldılar [363, 18]. 1889-cu ildə Nuxa qazasının Göynük, Qoxmuq, Padar, Xaçmaz, Qutqaşen, Vəndam və Vartaşen kəndlərində ipəkçilik işini öyrənən xüsusi məktəblər açılmışdı [706, 248-249]. Bu məktəblərdə sağirdlərə qurd uşşaqı bacarıma üsulları öyrənilirdi. Bu tədbirlər müəyyən müsbət nticələr verirdi. Bəzi qazalarda qurd uşşaqı üçün adı qarğı daxmalar əvəzinə daimi keyfiyyəti küməxanalar düzəldilirdi. Bu baxımdan Nuxa və qismən də Ağdam digər yerlərdən fərqlənirdi [363, 18].

XIX əsrin 90-ci illərinin ortalarında barama bacarılməsi işinə

gərə Nuxa qazası Cənubi Qafqazda birinci yerdə idi. 1893-cü ildə qazada 81740 pud, 1894-cü ildə isə 89900 pud barama istehsal olunmuşdu [192, 88].

XIX ərin sonlarında Şimali Azərbaycanda ipəkçiliyin inkişafı üçün əsas şərtlərdən biri tut ağacı plantasiyalarının genişləndiriləsi idi. Tut ağacı plantasiyaları əsas etibarilə ipəkçilik rayonları olan Nuxa və Ərəş qazalarında geniş sahəni əhatə edirdi. Lakin tut ağaclarının çox hissəsi meyvə ağacları ilə eyni bağlarda bacarıldıqdan tut plantasiyalarının sahəsini dəqiq təyin etmək mümkün deyildi. Ancaq tut ağacları bacarılan tut plantasiyalarına ən çox Nuxa, Ərəş və Qaryagin qazalarında rast gəlinirdi. Digar ipəkçilik rayonlarından fərqli olaraq Nuxa qazasında ipək qurduların bəsləmək üçün bəzək qurduların möhviñə səbəb olan müvəqqəti binalardan deyil, daimi binalardan istifadə edildi. Bu növ küməxanaların da çatışmayan cəhətləri olsa da, onlar həm iqtisadi, həm də səhiyyə baxımından əlverişli sayılırdı. 1910-cu ildə Yelizavetpol quberniyası üzrə 165 min qutu barama qurdum toxumu alınmışdı ki, bunun da 30-nu Nuxa qazasının payına düşürdü. Bu göstəriciyə görə Nuxa qazası Ərəş qazasından geridə qalıb, Şuşa və Qaryagin qazası ilə eyni göstəriciyi malik olsa da, Cavanşir, Yelizavetpol, Qazax və Zəngəzur qazalarından irəlidə idi [200, 99-101, 103].

XIX ərin sonları – XX ərin əvvəllərində Şimali Azərbaycan qazaları arasında barama məhsulu üzrə birinci yeri Nuxa qazası tutsa da, 1910-cu ildən sonra birinciliyi başqa qazalara vermişdi. 1901-ci ildə Nuxa qazasında 68 min pud, 1902-ci ildə 72 min pud, 1907-ci ildə isə 60 min pud barama istehsal edilmişdi. Nuxadan sonrakı yerləri ildə hesabla 20-25 min pud barama istehsal edən Cəbrayıł və Goyçay qazaları tuturdı [200, 106].

XX ərin əvvəllərində ipəkçiliyin yayıldığı kəndlərin və baramaçılıqla məşğul olan təsərrüfatların sayı dəha da artmışdı. Təkə Nuxa qazasında 18 min kəndli ailəsinin xüsusi çəkillikləri var idi. Bu qazada bütün kəndli ailələri digər təsərrüfat sahələri ilə yanaşı olaraq, barama bacarımkələ də məşğul olurdular [363, 15-16].

1860-ci ilə aid olan məlumatlara görə, Şimali Azərbaycanın 6 qazasında – Bakı, Quba, Şamaxı, Lənkəran, Şuşa və Nuxa qazala-

rindəki kəndlilərin ümumi sayı 637304 nəfərə bərabər idi ki, onlar da yalnız 142599 nəfəri (22,2 %) sahibkar torpaqlarında yaşayırdılar [270, 154].

1870-ci il 14 may islahatından sonrakı onilliklərdə Şimali Azərbaycanın torpaq fondu amili aqrar münasibətlər və aqrar hərakatda son dərəcə mühüm rol oynamışdır. Nuxa qəzasında bütün torpaq sahəsi 397980 desyatina bərabər idi ki, bunun da 291883 desyatini yararlı sahə idi. 1870-ci il 14 may islahatına görə, bütün torpaq bəylərin, məliklərin, ağaların və varlı kəndlilərin mülkiyyəti hesab edildi. İslahat sahibkar kəndlilərinin yerli torpaq sahiblərindən şəxsi asılılığını loyğ etək də, iqtisadi asılılığı aradan qaldırmamışdı. İslahat sahibkar kəndlilərinə aid olub, kəndlilərin əksəriyyətini təşkil edən dövlət kəndlilərinə şamil edilməmişdir. XIX əsrin 70-ci illərində, yeni islahatın həyatə keçirilməsin ilə illərində bətdər Nuxa qəzasında 99 mülkə və 111 sahibkara nüfuz etmişdi. Yelizavetpol qəzasında bu rəqəmin 119 mülkə və 124 sahibkara, Şuşa qəzasında 116 mülkə və 142 sahibkara, Zəngəzur qəzasında 101 mülkə və 127 sahibkara bərabər olduğunu nəzərə alsaq, o zaman məlum olur ki, bu tədəbər digər qəzalara nisbətən Nuxa qəzəsinə bir qədər az nüfuz etmişdir [270, 50, 52].

XIX əsrin sonunda Şimali Azərbaycan kəndliləri kənd təsərrüfatı texnikasının geridə qalmamasından, bəzən belə texnikanın yoxluğundan azyiyət çəkirdilər. Mövcud şəraitin ağırlığı, vergilərin çoxluğu və digər səbəblər kəndliləri öz torpaqlarını satmağa və qazanc dəlincə şəhərə işləməyə getməyə məcbur edirdi. Çar hökumətinin kəndlilərin öz pay torpaqlarını icarəyə vermək hüququndan məhrum etməsinə baxımayaraq, bu qadağaya əməl olunmurdur və torpağın icarəyə verilməsi hələ geniş yayılmışdı. Məsələn, Nuxa qəzasında dövlət kəndlilərinin ya icma daxilində, ya da ondan kənarda torpağı icarəyə verəsi halları geniş yayılmışdı. 1885-ci ildə Nuxa qəzasının Aşağı Göynük kəndində 30, Daşagılda 15, Ağpiləkənddə 45, Baş Göynükdə 142, Sincanda 13 kəndli təsərrüfatı əkin tütün yararlı, suvarılan pay torpaqları xüsusi şəxslərə icarəyə vermişdi [270, 57-58].

XIX əsrin sonunda icarəyə verilmiş torpaqların sahibkarlar tərəfindən zəbt olunması hallarına tez-tez rast gəlinirdi. Məsələn,

Nuxa sakini Həmid Həmidov Zaqqatala dairəsinin Dayikənd kəndinin əhalisindən torpağı 12 il müddətinə icarəyə götürməklə kifayət-lənməmiş, həm də qanunsuz olaraq onu öz əlində saxlamağa çalışmışdı [270I, 58].

XIX əsrin son rübündə kəndlilərin torpaqla təmin olunmalarının pişəşəsının səbəblərindən biri də bu idi ki, kəndlilər pula olan ehtiyacları üzündən həmişə öz torpaqlarını icarəyə verirdilər. Məsələn, Nuxa qəzasının Aşağı Göynük kəndində 30 evin kəndliləri, Daşagıl kəndində 16 evin kəndliləri, Əhpiləkənd kəndində 45 nəfər, Baş Göynük kəndində 132 evin kəndliləri, Sincan kəndində 13 evin kəndliləri və s. kəndlərin kəndliləri öz torpaqlarını həmkəndlilərinə icarəyə vermişdilər [270, 334]. Torpaqların icarəyə verilməsi həm də kəndli torpaqlarının əla keçirilməsi əsullarından biri sayılırdı. İcarə müddəti qurtardıqdan sonra icarədarlar hər vasitə ilə torpaqları öz əllərində saxlamağa çalışırdılar ki, bu da həmin torpaqların sonradan onlar tərəfindən məmənsənilməsinə səbəb olurdu [270, 335].

XIX əsrin əvvəllərində Nuxa qəzasında 128 kənd var idi ki, bunun da 28-i mülkədər və bəylərin torpaq sahiblərinin qeydə alınmış kəndlər idi. Nuxa qəzasında sahibkar torpaqları orta quberniya göstəricisində nisbətən 22,65 % təşkil edirdi ki, bu da sahibkar torpaqlarının ažlığı ilə bağlı idi. Belə ki, qəzada 29 sahibkar kəndində cəmi 6600 desyatın xüsusi torpaqlar qeydə almışdı [140, 112-113].

Hala XIX əsrin ortalarında Şəki qəzasında Qarabaldır bayı Hacı Əbdürəhmana və Qəbələ sahəsi bəylərinə məxsus olan iri at sürütləri var idi [270, 81]. 1891-ci ildə Nuxa şəhəri istisna olunmaqla Nuxa qəzasında 5676 at, 938 eşşək və qatr, 23500 baş inak, 7650 baş camış, 47850 qoyun, 3250 keçi və 660 donuz var idi [192, 88]. XIX əsrin sonu – XX əsrin əvvəllərində Nuxa qəzasında İlisuyski və başqları tərəfindən təşkil olunan at bazarları faaliyyət göstərirdi. Onlar Tiflisdə yerləşən dövlət at zavodundan cins atlar gətirərək gözlə cins atlar yetişdirirdilər [200, 61]. Ümumiyətə, bu dövrdə Şimali Azərbaycanın müləyyən təsərrüfat sahələri üzrə ixtisaslaşma baş verirdi ki, bu baxımdan da Nuxa qəzəsi taxılçılıq və ipokçılık sahəsində ixtisaslaşmışdı [200, 194].

ŞƏKİ
ƏN QÖDİM ZAMANLARDAN
GÜNUMÜZDƏK

XIX əsr və XX əsrin əvvəllərində Nuxanın əsas suvarma mənbəyini Kür, Araz çayları və onların çoxlu çay qolları təşkil edirdi. Şimali Azərbaycanda təbii suvarma mənbəyi kimi çeşmələrin da şəhəriyyəti böyük idi. Xırda çeşmələrlə yanaşı olaraq, az da olsa elə iri çeşmələr var idi ki, onlarla da hər birinin suyu ilə bir neçə kəndin torpağı suvarılmışdı. Məsələn, Nuxa qəzasında "Qırxbulaq" çeşməsinin suyundan 6 kənd istifadə edirdi [356, 13-16]. Nuxa qəzasının Daşüz adlı yüksəkliyindəki qara su suvarma üçün ən yararlı sulardan idi [356, 16].

Bəhs olunan dövrda çay sahilini hündür olan yerlərdə suqaldıran çaxxılardan da istifadə olunurdu. Bu dövrədə su çaxxılara Nuxa qəzasının çay sahilini hündür olan yerlərində təsadüf edilirdi. Həmin qəzənin Pirəzi, Qaraqlan, Avat, Mövdüt və Mextur kənd cəmiyyətlərinin arxaları su ilə suqaldıran çaxxılardan ilk dəfə 1849-cu ildən etibarən istifadə etməyə başlamışdır [356, 24].

XIX əsrin 70-80-ci illərində Nuxa qəzasında hər iki cinsdən olan kəndlilərin ümumi sayı 87755 nəfər, hər iki cinsdən olan dövlət kəndlilərinin sayı 78152 nəfər, kəndlilərin ümumi sayına görə dövlət kəndlilərinin faizi 89,06 %-ə, dövlət kəndində torpağın ümumi sahəsi 139419 desyatina, suvarılan torpağın sahəsi 25661 desyatina, suvarılan torpaq sahəsinin qaza üzrə ümumi torpağa görə faizi 14,3 %-ə, suvarılmayan torpağın sahəsi 34784 desyatina, suvarılmayan torpaq sahəsinin qaza üzrə ümumi torpağa görə faizi isə 24,9 %-ə bərabər idi. Göründüyü kimi, suvarılan torpağın sahəsi ümumi torpağın olduğunu az bir hissəsinin təşkil edirdi. Suvarılan torpağın bu dərəcədə azlıq suvarılmayan, yaxud dəməyə torpağının hesabına deyildi. Bu azlıq ancaq suvarmaya ehtiyacı olan torpaqların çox az bir hissəsinin suvarılan torpağa çevriləməsi ilə bağlı idi [356, 56-57].

XIX əsrə suvarma vasitələrinin çox hissəsinin torpaq sahiblərinin və kənd istismarçılarının əlində toplanması yoxsul kəndlilərin su ilə pis təmim edilməsini şərtləndirən əsas amillərdən idi. Nuxa qəzasında Dəmiraparançayın hövzəsində bəzən çayın suyu o qədər az olurdu ki, Qutqaşen, Zəraqan, Tüntül, Aydınqışlaq və s.

ŞƏKİ
ƏN QÖDİM ZAMANLARDAN
GÜNUMÜZDƏK

dövlət kəndləri susuzluqdan olduqca əziyyət çəkirdilər. Tüntül, Zəraqan kəndlərinin vəziyyəti o dərəcədə ağır idi ki, onların əhalisi öz bağlarında su hovuzları tikib, yaz vaxtı Dəmiraparançayın suyu çox olan zaman onları su ilə dolduraraq, yay üçün su ehtiyatı yiğirdilər. Nuxa qəzasında Külçay və yaxud Hamzalıçay hövzələrində də torpaqların suvarılmasına su güclə catirdı [356, 58-59].

XIX əsrin sonu və XX əsrin əvvəllərində ən çox suvarılan torpaqlar Bakı quberniyasının Göyçay, Quba, Cavad qəzalarında, Yelizavetpol quberniyasının isə Ərəş, Cavansır, Yelizavetpol və Nuxa qəzalarında planlaşmışdı. Həmin qəzalar üzrə suvarılan torpaq bütün torpağın 40%-dan 70%-nə qədərini təşkil edirdi. Təkcə Nuxa qəzasına göldikdə, bu qəzada suvarılan torpaqların ümumi sahəsi 38767 desyatina, qəza üzrə bütün torpağın 51,1%-nə, quberniya üzrə bütün torpağın 11,4 %-nə, suvarılmayan torpağın ümumi sahəsinə görə 37038 desyatina, qəza üzrə bütün torpağın 48,9%-nə, quberniya üzrə bütün torpağın 9,4%-nə, əkin torpaqlarının ümumi sahəsinə görə isə 75805 desyatina bərabər idi [356, 104-105].

Şəki xanlığı öz sənətkarları və müxtəlif sənətkarlıq növləri ilə məşhur idi. Sənətkarlıq, əsasən, xanlığın mərkəzi şəhəri olan Şəkida cəmləşmişdi. Şəkida ipak istehsalı və ipak emalı ilə məşğul olan sənətkarlıq geniş inkişaf etmişdi. İpak emalının texniki səviyyəsi aşağı olsa da, ipak ustaları yüksəkkeyfiyyətli ipak istehsal edirdilər. Dulusçuluq da çox inkişaf etmiş sənətkarlıq sahələrindən biri idi. Dulusçuluq məhsullarından məişətdə geniş suradə istifadə olunurdu. Şəkida boyaqçılıq, misqərlilik, domirçılık, metalişləmə, toxuculuq, təkəlduzluq, dabbaglıq, keçəçilik, qalayçılıq, xarratlıq, zərgərlik və s. sənət sahələri də var idi. Təkəlduz sənəti (paltar və ev şeyləri üstündə ipak sapla tikiş) Şimali Azərbaycanda təkcə Şəkida yayılmışdı ki, bu işlə də ancaq kişilər məşğul olurdular. Şəkida dulusçuluq, metalişləmə, domirçılık sənət sahələri də inkişaf etmişdi. Domirçılın hamisi şəhərin mərkəzi hissəsində cəmləşmişdi və oraq, dəryaz, balta, xiş, biçaq və s. təsərrüfat alətləri istehsal edirdilər. Onlar həm sifarişçi, həm də bazar üçün işləyirdilər. Digər şəhərlərdə olduğu kimi, Şəkida də hər sənət sahəsi bir məhəllədə yerləşir və məhəllə həmin sənət sahəsinin adını daşıyır. Məsələn,

şalbaflar (şal toxuyanlar), sabunçular, xarratlar, zərgərlər, dulusçular, dabbaqlar, çanaqcılar, colmaqcılar, qışlaq, bağbanlar, sərkərlər (qoyunçular) və s. məhəllələr mövcud idi. Şəhərdə sənətkar sexləri - əsnaflar fəaliyyət göstərirdi. Hər sonət sahəsinin özünün əsnafı, hər əsnafın da öz bayraqı var idi. Ticarətdə olduğu kimi, sənətkarlığın da mərkəz bazar idi. Buna görə də sənətkar dükənlərinin əksəriyyəti bazarlarda cəmləşirdi. XIX əsrin əvvəllerində Şəkida 147 başmaqcı, 33 keçəçi, 178 dabbaq, 39 boyaqçı, 36 daşyonan, 56 dəmirçi, 22 qalayçı, 29 dəyirmənci, 154 dərzi, 42 xarrat, 235 papaqcı, 82 baltacı, 20 nalband, 41 zərgər və digər sənətkarlar var idi [199, 60, 63, 73-74].

Şimali Azərbaycanın Rusiya tərəfindən işgal olunmasından sonra Şəki şəhəri və Şəki əyalətində ipəksarına sahəsi xüsusiş inkişaf etmişdi. Cənubi Qafqazın ipəksarına sənayesi tarixində ilk dəfə olaraq Şəki əyalətinin Xanabad kəndində ipəksarına fabriki fəaliyyət göstərirdi ki, bu da ipəkaçan usta sənətkarlar dəstəsinin yetişməsinə səbəb olmuş, yerli əhali qısa müddət ərzində yaxşı ayırmayı öyrənmişdi. 1843-cü ildə Şəki mahalında "Təcrübə ipəkçilik məktəbi" adlanan məktəb açılmışdı ki, bu məktəbdə də 200-dən artıq şagird ipəkaçma sənətini öyrənirdi [198, 222]. 1850-ci ildə təkcə Nuxa şəhərində 3 mindən çox sənətkar yaşayırırdı [133, IV, 93].

XIX əsrin 30-cu illərinin əvvəlinə nisbətən 40-ci illərdə Şimali Azərbaycanda dabbaqxanaların sayı iki dəfədən çox artmışdı ki, bunun da yaridan çoxu – 178-i Nuxanın payına düşürdü [133, IV, 70-71]. XIX əsrin sonlarında Nuxa qəzasında dabbaq dükəncilərinin sayı nəinki azalmamış, hətta bir qədər artmışdı. Məsələn, 70-ci illərdə qazada orta hesabla 21 dabbaqxana olduğu halda, 90-ci illərdə onların sayı 70-a qədər çatmışdı. Bu dükənlərin hər birində orta hesabla 4-5 nəfər dabbaq işləyirdi [133, IV, 229].

4.7.2. Sənaye

XIX əsrə Nuxa şəhəri Şimali Azərbaycanın əsas sənaye mərkəzlərindən biri idi. Hələ 1829-cu ildə bu şəhərdə Qafqazda ilk dəfə olaraq "Çar-Abad fabrik" adlı baramaaçan fabrik açılmışdı.

XIX əsrin 60-ci illərinin əvvəlində Nuxa şəhərində fransız Qarni tərəfindən baramaların açılması ilə məşğul olan fabrik açılmışdı ki, burada da artıq 2-3 ay ərzində 400-a qədər fəhlə çalışırdı və onların əksəriyyəti qadınlardan ibarət idi [706, 160].

1861-ci ildə Nuxa şəhərində Moskva sənayeciləri Alekseyev və Voronin qardaşları tərəfindən o zamanki dövr üçün çox iri müəssisə sayılan baramaaçan fabrik açılmışdı. 1863-1865-ci illərdə bu fabrikin buxarla işləyən dəzgahlarında 192 usta və 64 usta köməkçi, əl dəzgahlarında 210 usta və 105 usta köməkçi, ayaq dəzgahlarında isə 30 usta fəaliyyət göstərirdi. Bundan başqa fabrikda 200 nəfərdən 250 nəfər qədər qadın, baramaların çeşidlərə ayrılmış işi ilə məşğul olurdu. Bu fabrik nəinki Rusiya imperiyası ərazisində, həm də bütün dünyada on iri baramaaçma müəssisəsi idi [706, 160].

Lakin Cənubi Qafqaza xarici qrenerlər tərəfindən götürülen ipək qurd uəstəliyinin – qattinanın yayılması Şimali Azərbaycanın çıxəklənən kənd təsərrüfatı sahəsinin – ipəkçiliyin sözün həqiqi mənasında sıradan çıxmamasına səbəb olmuşdu [706, 160]. Bütün bunlar ipəkçiliyin xeyli tənəzzül etməsinə götərib çıxartılmışdı. Xammalın çatışmaması səbəbindən Alekseyev və Voronin qardaşlarının müəssisəsi 1866-ci ildə öz istehsal gücünü yaribarı azaltmış, 1867-1870-ci illərdə isə fəaliyyətini tamamilə dayandırmışdı. Nuxanın digər ipəksarına müəssisələri də bağlanmışdı. Əgər 1861-1862-ci illərdə Nuxa şəhərində 50-56 ipəksarına müəssisəsi fəaliyyət göstərirdi, sonrakı illərdə burada cəmi 1-3 müəssisə işləyirdi [133, IV, 167].

Yalnız XIX əsrin 80-ci illərinin əvvəlində ipəkçiliyin tədricən barpa olunması ilə bağlı olaraq Nuxa şəhərində yuxarıda göstərilən fabrikin qismən işə salınması ilə yanaşı olaraq, yeni baramaaçma müəssisələri də tikilməyə başlamışdı. 1886-ci ildə Nuxada 346 dəzgaha malik olan 11 baramaaçma müəssisəsi fəaliyyət göstərirdi [706, 160-161]. 80-ci illərdə Nuxa qəzasında müəssisələrin sayı sürətlə artırdı. Xam ipəyə olan böyük talbat istehsalın miqyasını genişləndirmişdi. Nuxa qəzasında 500-dən çox iri və kiçik müəssisə fəaliyyət göstərirdi. Fabrik tipli müəssisələrin sayı da xeyli art-

mişdi. Bütün müəssisələrin ümumi istehsal məbləği 3 milyon manatdan çox idi. Nuxa qəzasında fərdi müəssisələrdən başqa şəxsi mülkiyyətin nisbatən inkişaf etmiş forması, əsas etibarilə ticarət evləri meydana gəlmidi. Ticarət evləri və iri fabriklərin sahibkarları, əsasən, azərbaycanlılardan ibarət idilər [133, IV, 222].

Artıq 1894-cü ildə Nuxa şəhərində 956 dəzgaha malik olan 25 baramaaçma müəssisəsi fəaliyyət göstərirdi. Bütün bu müəssisələrdə dəzgahlar buxar mühərrikleri ilə hərakətə gətirilirdi. Nuxa baramaaçma müəssisələrində çalışan fəhlələrin ümumi sayı 1000 nəfərə yaxın (993 nəfər) idi. Bununla belə, müəssisələrin 10-da orta hesabla 10-dan 25-ə qədər, 7-də 26-dan 50-yə qədər, 6-də 51-dən 100-ə qədər, hətta 1-də 195 fəhlə fəaliyyət göstərirdi. Beləliklə, Nuxa baramaaçma fabriklərinin 6-sı orta sahibkar müəssisəsi, 1-i isə əri sonay müəssisəsi idi [706, 161].

XIX əsrin sonlarında Şimali Azərbaycanın ipək emalı sənayesində sahibkarlar istehsala adətən az məqdarda kapital qoyuluşu ilə başlayırdılar. İlk vaxtlar onlara məxsus olan müəssisələrin böyük əksəriyyətində, əsasən, ibtidai texnikadan istifadə olunurdu. Lakin istehsal texnikasının getdikcə təkmilləşməsi ilə bağlı olaraq müəssisələrin iqtisadi təbiati dəyişir, əl texnikasından maşın texnikasına keçilir. Məsələn, 1893-cü ildə Əbdüll Hacı Rəsul oğlu Nuxa şəhərində özüne xırda bir müəssisə tikdirib, ipəksarına işinə başlamışdı. İlk vaxtlar müəssisədəki sarıma işləri tamamilə əl əməyinə asaslanırdı. Həmin sahibkar 4 il müddətində kapital toplayaq sobada qoymulmuş adı tiyan əvəzinə bir buxar qazanı almışdı. Bununla da, texniki avadanlıqla cüzi də olsa, müəyyən dəyişiklik edilmiş və müəssisədə işləyən fəhlələrin sayı nisbatən artmışdı. Məhsul istehsali ildə orta hesabla 7375 manata çatdırılsı da, əl əməyi istehsaldı yənə da texniki təməl olaraq qalırdı. 1899-cu ildə həmin müəssisənin nəzdində ipəkburan şöbə açılmışdı. 1900-cü ildə isə müəssisəyə yeni böyük buxar qazanı, 4 at gücündə bərabər olan 1 buxar maşını almışdı. Beləliklə, müəssisədə bir sıra əsas istehsal əməliyyatı maşın texnikası ilə yerinə yetirilməyə başlanmış və istehsəlin xarakteri köklü surətdə dəyişmişdi [363, 80-81].

Ümumiyyətlə, XIX əsrin sonundan etibarən Şimali Azərbay-

canın ipək emalı sənayesində buxar mühərrikləri və digər sistemli maşınların tətbiqi sahəsində müəyyən qədr irəliləyiş nəzərə çarpırdı. Təkcə bunu qeyd etmək kifayətdir ki, 1900-cü ildə Nuxa şəhəri və şəhərtrafi kəndlərdə 39, Vartaşen kəndində isə 5 müəssisə buxar mühərrikləri ilə təchiz edilmişdi. Hər birinə orta hesabla 40-a qədər tiyan düşən həmin müəssisələrdə 1738 baramaaçan tiyan var idi. Ümumiyyətlə, 1900-cü ildə Nuxa qəzasındaki müəssisələrdə 2000-ə qədər dəzgah yerləşdirilmişdi. Bu müəssisələrdən istehsal növündə görə 30-də ipək sarımr, 8-də isə ipək burulurdu. Deməli, ipəkburan 8 müəssisə müstəqil fəaliyyət göstərirdi. 22 müəssisənin nəzdində isə ipək burmaq üçün xüsusi şöbələr də var idi. İpəkburan müəssisələrdə və burma şöbələrində 120 sapburan dəzgahdan və 9812 sapburan ipdən istifadə edilirdi [363, 63-64].

XIX əsrin sonunda Nuxa ipək emalı sənayesində xırda müəssisələrin sayıca çoxluq təşkil etməsi çox qabarlı şkilda gözü çarpırdı. Məsələn, 1899-cu ildə Nuxa-Zaqatala qurşağında 1063 min manatlıq məhsul istehsal edən və 2830 nəfər fəhləsi olan 420-dən çox müəssisə var idi. Onların 3/4 hissəsindən çoxunu yalnız xırda müəssisələr təşkil edirdi. Hər bir müəssisədə 6-8 nəfər fəhlə işləyir və 2531 manatlıq məhsul istehsal olunurdu [363, 30].

Xırda müəssisələrin sayıca üstünlüyü XX əsrin əvvəllərində də qalırıldı. 1899-cu ildən fərqli olaraq 1901-ci ildə Nuxa qəzasında 127 müəssisə var idi. Həmin müəssisələrdə 3505 nəfər fəhlə fəaliyyət göstərir və 1 milyon 192 min manatlıq məhsul istehsal edilmişdi [363, 30].

Sonrakı illərdə müəssisələrin sayı xeyli azalmışdı. Lakin bu na baxmayaraq, onların istehsal etdikləri məhsulun sayımda artım müşahidə olunurdu. Məsələn, 1904-cü ildə Nuxa-Zaqatala zonasında fəaliyyət göstərən 81 müəssisədən 2-si Zaqatalada, qalan 79-u isə Nuxa qəzasında yerləşirdi. Nuxa qəzasındaki ipək emalı müəssisələrinin əksəriyyətinin nəzdində sap burmaqdan ötrü xüsusi sapburma şöbələri var idi. Lakin həmin şöbələrdən əlavə, 1904-cü ildə ayrıca 20 sapburan müəssisə də mövcud idi. Nuxa qəzasında yerləşən müəssisələrin 66-nın illik istehsal məbləği 1860 min manata bərabər idi ki, burada da 3 min nəfərdən çox fəhlə çalışırdı. Müq-

yisa üçün bildirək ki, Zaqataladakı müəssisələrin illik istehsal məbəd 100 min manatdan çox olmuşdur [363, 31].

XX əsrin əvvəllərində Nuxa şəhərində ipək müəssisələrinin 2/3 hissəsi azərbaycanlı sahibkarlara məxsus idi. Burada 140 nəfərdən çox fəhləsi olan ən iri fabrikin sahibi Ağa Musa Məmmədov, Mehdi Hacı Abdul oğlu, Hacı Süleyman Hüseyn oğlu, Əbdülkərim Hacı Kərim oğlu, Salam Lətif oğlu və başqaları Nuxa və Nuxa qazalarındaki ipəksarima və ipəkburma müəssisələrinin sahibkarları sırasında idilər [133, IV, 296].

XX əsrin əvvəllərində Nuxa şəhəri ipək istehsalı və emalına görə təkcə Şimali Azərbaycanda deyil, bütün Qafqazda əhəmiyyətli rol oynayırdı. İpək sənayesinin yüksək səviyyədə inkişafı, yaranıb yollarının olması şəhərin barama və ipək ticarəti üzrə müüm bazara çevrilimsinə səbəb olmuşdur [133, IV, 89].

1908-ci ildə Nuxa qəzasının ipək emali sənayesi sahəsində çalışan fəhlələrin 183-nü ayaşlılar (hamısı kişi), 781-ni yeniyetmələr (hamısı kişi), 1258-ni yaşılılar (o cümlədən 50 qadın) təşkil edirdi. Deməli, kişi fəhlələrinin sayı 2222-ə, qadın fəhlələrinin sayı isə 50-ə bərabər idi. Nuxada 2272 saryıcı və burucunun 42,4 %-ni uşaq və yeniyetmələr təşkil etdiyi halda, qadınlar fəhlələrin yalnız 2,2 %-ni, yaşılı fəhlələr (kişilər) isə təxminən 56,3 %-ni təşkil edirdilər. Nuxa qəzasında elə müəssisələr də var idi ki, orada işləyən fəhlələrin 70 %-dan çoxunu uşaqlar və yeniyetmələr təşkil edirdilər [363, 107-108].

1909-cu ildə Nuxa qəzası və Zaqatala dairəsində 82 ipək emal edən müəssisə fəaliyyət göstərirdi. Müəssisələr sayca əvvəlki ildəki qədər idi. Lakin 1908-ci ildə öz fəaliyyətini dayandıran 15-dən çox müəssisə yenidən işə salınımışdı. Nuxa qəzasındakı 80 müəssisədə işləyən 4338 nəfər fəhla 9 min pudden çox əriş, argac və xam ipək istehsal etmişdi. Lakin ikinci növ ipəyin miqdarı məlum deyildir. Nuxada emal olunmuş birinci növ ipəyin (əriş, argac və s.) pudu 1908-ci ildə Moskvada orta hesabla 270 manatdan yuxarı qiymətə satılmışdır [363, 31-32].

XX əsrin əvvəllərindən etibarən Şimali Azərbaycanda barənin qurudulması işi, əsasən, buxar qüvvəsi tətbiq edən xüsusi

baramaqurudan müəssisələrdə yerinə yetirilirdi. Nuxa, Ərəş və Goyçay qəzaları üzrə əldə edilən yaş barama Ərəş və Nuxa şəhərlərindəki bu kimi müəssisələrdə qurudulurdu. Nuxa, Ərəş və Qarabağın baramaqurutma fabriklərində «Bianki-Dubin» sistemli maşınlarından istifadə edirdilər. Bu maşınların köməyi ilə gün ərzində 600-700 pud yaş barama həm boğulur, həm də qurudulurdu [363, 24-25].

Oktjabr çevrilişindən (1917) əvvəl Şimali Azərbaycanda ipək emali sənayesi başlıca olaraq onun Şimal-Qərb və Qərb bölgələrində - Nuxada, Zaqatalada, Qarabağda və Naxçıvanda yayılmışdı. Bu bölgələrdə sənayenin inkişaf dərəcəsi heç də eyni deyildi. Hər zonanın özünməxsus xüsusiyyəti var idi. Məsələn, əgər Nuxa-Zaqatala zonasında ipək sənayesi müəssisələri əsasən yalnız Nuxa şəhərində toplanmışsa, Qarabağda, əksinə, müəssisələrin bir-iki-sini çıxməq şərti ilə qalanları bütünlükə kəndlərə səpələnmişdi [363, 29-30].

XX əsrin əvvəllərində çar Rusiyası və Avropa bazarlarında müvəffəqiyətlə rəqabət aparan Şimali Azərbaycan ipəyi ən çox Nuxa, Şuşa və Naxçıvan qəzalarında istehsal edilirdi. «Qafqazin Lionu» adlandırılan Nuxa şəhəri və eləcə də Nuxa qəzası Şimali Azərbaycanın ipək emalında xüsusi yer tuturdu [363, 30].

1912-ci ildə Nuxa qəzası və Zaqatala dairəsindəki ipək emali müəssisələrinin 77-dən çoxunda buxar və digər mühərriklərdən istifadə edilirdi. Nuxa qəzasında mövcud olan 109 ipəkeriyan fabrikdən 45-i maşımla, buxar qazanları ilə təchiz edilmiş iri fabriklər idi. Bəzi fabriklərin 100-150 nəfər fəhləsi var idi. XX əsrin əvvəlləndə Şimali Azərbaycanın ipək sənayesi rayonları arasında birinci yeri Nuxa qəzası tuturdu. 1906-ci ildə Nuxa qəzasında 67, 1912-ci ildə isə 109 ipəkeriyan fabrik var idi. Fabriklər bir qayda olaraq ipəkəriyan və ipəkeşən şöbələrindən ibarət idi. Lakin bir çox xırda fabrik sahibləri var idi ki, onların ipəkeşən şöbə təşkil etməyə qüvvələri yox idi. Onlar xam ipəyi eşmək üçün pudu 12-18 qapık-dən xüsusi ipəkeşən emalatxanalar verirdilər. 1904-cü ildə yalnız Nuxa qəzasında 20-yə yaxın ipəkeşən emalatxana var idi. Bu müəssisələrdə əsas etibarılı 8 yaşından 20 yaşına qədər uşaqlar və yeniyetmələr işləyirdilər [200, 112-113].

Fabriklerin sayı 1914-1915-ci illərdə də artmışdı. 1914-cü il Nuxa qəzası və Zaqatala dairəsindəki ipək emal edən müəssisələrin 80-ə qədəri mühərriklərə təchiz edilmişdi. Nuxa qəzası və Zaqatala dairəsindəki fabriklərdə olan 79 buxar və 3 daxili yanacaqlı mühərrikin ümumi gücü təxminən 691 at qüvvəsinə bərabər idi ki, bu da 1908-ci ildə Şimali Azərbaycanda fəaliyyət göstərən ipək emalı fabriklərindəki mühərriklərin ümumi gücündən xeyli çox idi. Hər bir mühərrik orta hesabla 9 at qüvvəsinə bərabər idi. Müəssisələrdə 2 mindən çox baramaçan tiyan var idi ki, bunun da 1/4 hissəsinə qədəri xarici ölkələrdən gətirilmişdi [363, 69-70].

1914-cü ildə Nuxa qəzasında 93 ipək emalı müəssisəsi fəaliyyət göstərirdi ki, onların da 70-dən çoxu Nuxa şəhərində, qalanları isə şəhərətrafi kəndlərdə yerləşirdi. Müəssisələrin sayına görə Nuxadan sonra Dodu və Qışlaq kəndləri gəlirdi [363, 33-34]. 1913-cü ildə Nuxa şəhərində illik dövriyyə vəsaiti 3 milyon rubldan çox olan 962 ticarət-sənaye müəssisəsi işləyirdi. 1914-cü ildə təkə Nuxa şəhərində 55 ipək emalı və ipakçılıq fabrikı, ipək, ipək istehsalçıları və barama ticarəti ilə məşğul olan 21 müəssisə, 24 gün-dəri emalatxanası, manufaktura malları ilə ticarət edən 63 müəssisə və s. var idi [134, V, 89].

1901-ci ildən 1917-ci ilə qədər olan müddət ərzində Nuxa qəzasında həm ipək emalı müəssisələrinin sayı, həm istehsalın məbləği, həm də fəhlələrin sayı artmışdı. Məsələn, 1902-ci ildə qəzada 67 ipək emalı müəssisəsi olduğunu halda, 1915-ci ildə onların sayı 107-yə qədər artmışdı. Əgər 1906-ci ildə 17560 pud (3302400 manat dəyərində) məhsul istehsal olunmuşdusa, 1915-ci ildə bu rəqəm 20500 puda (9753740 manat dəyərində) bərabər idi. Fəhlələrin sayı isə 1901-ci ildə 3505 nəfərdən 1917-ci ildə 6317 nəfərə qədər artmışdı [363, 35].

1915-ci il ipək sənayesi üçün uğurlu il olmuşdur. Şimali Azərbaycanda emal edilmiş 40 min pud birinci növ ipəyin yarısından çoxu Nuxa və Zaqatala müəssisələrinin payına düşürdü. Həmin ildə istehsal olunmuş 25 min pud ikinci növ ipəyin də yarısından çoxu həmin sənayə ocaqlarında əldə edilmişdi [363, 37].

Bundan başqa 1915-ci ildə Şimali Azərbaycanın ipək emalı sənayesində fabrik kateqoriyasına uyğun gələn müəssisələrin sayı da artmışdı. Nuxa qəzası və Zaqatala dairəsində bütün ipək emalı müəssisələrindən 87-də buxar qüvvəsindən hərtərəflı surətdə istifadə edilirdi. Bunlardan 85-i Nuxa qəzasında, 2-i isə Zaqatala dairəsində yerləşirdi. Nuxa qəzasında ipək emal edən müəssisələrin 80 %-ə qədərini fabriklar təşkil edirdi və onların sayı 1900-cü ilə nisbətən 2 dəfəyə qədər artmışdı. Fabriklərdən istehsal növünə görə 53-nü ipəkburan və sapburmaq üçün xüsusi şöbələri olan fabriklər təşkil edirdi. Fəhlələrin sayına görə müəssisələrindən 11-i iri, 16-sı orta, digərləri isə xırda fabrik kateqoriyasına daxil idi. Nuxa qəzası və Zaqatala dairəsindəki bütün ipək emalı müəssisələrində təxminən 2400-dən çox baramaçan tiyan olmuşdur [363, 70-71].

1915-ci ildə Nuxa qəzasındaki ipək emalı sənayesində çalışan 4490 nəfər fəhlənin 1511 nəfərini (33,6 %) azyaşlılar, 2979 nəfərini (66,4 %) isə yeniyetmə və yaşı fəhlələr təşkil edirdilər [363, 109].

1900-1915-ci illər ərzində Qarabağda fabriklərin sayı 10-dan 32-yə qədər, Naxçıvanda 4-dən 12-yə qədər artlığı halda, Nuxa-Zaqatala qurşağında 46-dan 87-yə qədər artmışdı. Lakin Nuxa-Zaqatala qurşağında fabriklərin sayı təxminən 2 dəfə, Qarabağda 3 dəfədən çox, Naxçıvanda isə 3 dəfə artmışdı [363, 72]. Həm də Nuxa-Zaqatala zonasında ipək sənayesi müəssisələrinin sahibləri, əsəsən, azərbaycanlılardan ibarət idilər [363, 82].

Şimali Azərbaycanda tütün fabrikləri əsas etibarilə XIX əsrin 80-ci illərindən etibarən yaranmağa başlanılmışdı. Ən iri tütün fabrikləri Bakıda yerləşsə də, Nuxada da bir sırada tütün fabrikləri fəaliyyət göstərirdi. 1876-cı ildə Nuxada təsis edilmiş ilk tütün fabriki Məşadi Həsən Dadaşova məxsus idi. 1885-ci ildə Nuxada 2 tütün fabriki, 1898-ci ildə isə 3 tütün fabriki işləmişdir. Nuxada qalan 2 fabrik Novruzov və Zülfüqarov tərəfindən tikilmişdir. Bu müddədə istehsalın ümumi məbləği 3700 manatdan 96 min manata qədər artmışdı [133, IV, 226]. 1914-cü ildə isə təkə Nuxa şəhərində 3 tütün fabriki işləyirdi [135, V, 89].

4.7.3. İnzibati qurulus

Şəki xanlığının ərazisi şimal-qərbdə Dağıstan və İlisu sultanlığı, şimal-şərqdə Quba xanlığı, şərqdə Şamaxı xanlığı, qərbdə Gürcüstan və canubda Qarabağ xanlığı ilə həmsərhəd idi. Qutqaşen, Ərəş və Qəbələ sultaniqları Şəki xanlığından asılı idi. Xanlığın mərkəzi şəhəri Şəki idi [199, 23].

Şimali Azərbaycan ərazisində yaranmış digər xanlıqlarda olduğu kimi, Şəki xanlığında da xanın qeyri-məhdud hakimiyətinə əsaslanan feodal mütləqiyət üsuli-idarəsi mövcud idi. Xanlığın xərici münasibatlılar məsələlərini xan həll edirdi. Xanın həm qanun vermək, həm onu icra etmək, həm də məhkəmə hüquq var idi. Xan hakim feodal sinfinin mənafeyini müdafiə edirdi. Xanın yanında xüsusi divan faaliyyət göstərirdi. Divan məşvərəçi orqan olub, onun üzvləri xanın yaxın adamlarından, sultanlardan və bayıldan ibarət idi. Müharibə, sülh, vergi tətbiq etmək və s. mühüm məsələlərin həlli üçün xan divanla məsləhətləşirdi. Bəzi hallarda xan ölüm cəzası, əmlakın mürsadır olunması barədə hökm verir, sonra bu məsələləri formal olaraq divanın təsdiqinə verirdi [199, 24-25].

Xandan sonra ən nüfuzlu dövlət xadimi vəzir idi. O, xanın ən yaxın köməkçisi hesab olunurdu. Maliyyə işlərinə baxan sarkarları, xanın şəxsi təsərrüfatını idarə edən eşikağası, xan xəzinəsinin məxaric işlərinə baxan sandıxtarağası, xan anbarlarında taxil və digər ehtiyatlara nəzarət edən anbardarağası xanlıqdə yüksək mənsəbə sahib olan məmurlar idilər. Bundan başqa xan sarayında xeyli kiçik xidmət məmurları da faaliyyət göstərirdilər. Bu vəzifa sahiblərinin hamısına idarə olunmaq üçün ya kəndlər, ya da rəncbarlar paylanır, yaxud da rəyiyyətdən və şəhər sənətkarlarından vergi toplamaq hüquq verilirdi. Xan xəzinəsi üçün vergiləri isə xan məmurları-sarkarlar toplayırdılar. Onlara mahal naibləri və kətxudalar kəmək edirdilər. Sarkarlar gördükleri işə görə topladıqları vergilərin bir qismini alırdılar [199, 25].

Şəki xanlığının ərazisi 8 mahala – Şəki, Xaçmaz, Qutqaşen, Ərəş, Padar, Ağdaş, Alpout və Göynük mahallarına bölmülmüşdü.

Onları xan tərəfindən təyin olunmuş iri feodallar – mahal naibləri idarə edirdilər. Mahal naibi vəzifəsi çox vaxt irsi xarakter daşıyırıldı. Mahal naibləri gördükleri işlərin müqabilində mahaldan toplanan gəlirin 1/10 hissəsini götürürdülər. Bundan başqa onlara nökərlər də verilirdi [199, 25].

Hər mahalın tərkibinə bir neçə kənd daxil idi. Bu kəndləri yüzbaşılar və ya kətxudalar idarə edirdilər. Kətxuda vəzifəsi da irsi xarakter daşıyırıldı. Kətxudalar da mahal naibləri və digər yüksək vəzifə sahibləri kimi məvacib almır, bunun əvəzində topladıqları verginin müəyyən hissəsini özlərinə götürürdülər [199, 26].

Şəhər kələntər tərəfindən idarə olunurdu. Şəhərin idarə aparatına kələntərdən başqa qalabayı – şəhər qalasının komandənti, əsasbaşı adlanan polis idarəsi başçısı, bazara nəzarət edən başçı və məhəlla başçıları daxil idilər. Qalabayı şəhər dərvazalarının və xan sarayının müdafiəsi ilə məşğul olurdu. Şəki şəhərində iki polis idarəsi var idi. Onlardan biri şəhərdə qayda-qanunun riayət olunmasına nəzarət edir, digəri isə şəhər bazarında faaliyyət göstərərək orada nizam-intizam işinə baxır, bazaar mülkəlləfiyyətlərinin toplanması əməliyyatında iştirak edirdi. Birinci polis idarəsinə əsasbaşı, ikincisinə isə bazar dərgası başçılıq edirdi [199, 26].

Şəki şəhəri xanın nəzarəti altında olub kələntər tərəfindən idarə olunur və bir neçə inzibati məhəlləyə bölündürdü. Hər bir məhəllədə məhəlləbaşı fəaliyyət göstərirdi ki, onun da başlıca vəzifəsi vergiləri vaxtında toplamaq idi. Hər bir məhəllənin öz dərgası və yüzbaşısı da var idi [199, 26-27].

1805-ci il mayın 21-də Kürəkçayda Şəki xanı ilə çar Rusiyası arasında müqavilə imzalandı. Müqaviləyə görə Şəki xanı hər il 7 min rubl xərac ödəməli, [359, 57] öz xanlığında 500 nəfərlik rus qoşunlarını yerləşdirməli, qoşunları və atları ərzaqla təchiz etmək üçün hər il 529 xalvar un, 80,5 xalvar buğda verməli, qışda onları odunla təmin etməli idi. Bundan başqa xan 4 yaşlı oğlunun əvəzinə 5 bəyin usağını əmanət verməli, iki ildən sonra isə öz oğlunu Tiflis həmşəlik yaşamaq üçün əmanət göndərməli idi [QlyvC, 157]. Xan çar Rusiyasının təbəəsi olmasını təsdiq edir, onun varısları hədəfə Rusiya imperatoru tərəfindən təsdiq olunur və xərici siyaset

əlaqələrindən də məhrum olurdu [632, 52-53].

Ümumiyyətə, 1806-cı il hərbi kampaniyası bitdikdən sonra xanlar daxili idarəciliyində öz hüquqlarını saxlayır, müvafiq dövlət aparatına malik olmaqla öz xanlıqlarının ərazisində inzibati-mahkəmə səlahiyyətlərini həyata keçirirdilər. Hər bir xanlıqda divan, yəni şura fəaliyyət göstərirdi ki, bura da adətən xanlığın yüksək mənşəb sahibi olan əyanları daxil olurdular. Onların hər biri dövlət idarəciliyinin müəyyən bir sahəsini idarə edirdi. Məsələn, Şəki xanlığında xəzinəni "xəzinə ağası" adlanan xəzinədar idarə edirdi. Onun fəaliyyəti eyni zamanda "sandıxtarağası"nın (sandıq ağası) işini də nəzarət altına alırdı. Xanlığın təsərrüfatının idarə olunması işi "mirzə"nin əlində cəmləşmişdi. Natural vergilər şəklində əhalidən daxil olan məhsulların qəbul olunması, saxlanılması və təhvil verilməsi işi isə «anbardarağası»na həvalə olunmuşdu [706, 41].

Xanların sarayında fəaliyyət göstərən məhdud saylı ali əyanlardan başqa, xeyli sayıda kiçik vəzifə sahibləri də, məsələn, nökrələr, başqa sözədən deşək, xanın, divanın və ayrı-ayrı əyanların iştirakçı vaxt göstərişlərini yerinə yetirməyə hazır olan qulluqçular da iş başında olurdular. Xanlığın mərkəzi inzibati idarəciliyini təşkil edən bütün bu şəxslər öz vəzifələrindən və fəaliyyət göstərdikləri yerlərdən asılı olaraq kəndlilərdən, sənətkarlardan və tacirlərdən topladıqları müxtəlif növ pul və natural mükəlləfiyyətlərə görə məvaciblərlə təmin olunurdular [706, 41].

1813-cü ildə Gültüstan müqaviləsi imzalandıqdan sonra Rusiya tərəfindən işgal olunmuş müsəlman əyalətlərini idarə etmək üçün "Müsəlman əyalətləri hakimliyi" adlı xüsusi orqan təsis edildi. Bu qurumun iqtamətgâhı Qarabağın markazi Şuşa şəhərində yerləşirdi. "Müsəlman əyalətləri hakimi" vəzifəsinə erməni zabiti V.Q.Mədətov təyin edildi [173, 191]. İşgal olunmuş Azərbaycan xanlıqları ləğv edildikdən sonra həmin ərazilərdə komendant idarə üsulu yaradılır və onlar "Müsəlman əyalətləri hakimliyi"nin tərkibinə daxil edilirdilər [230, 30].

Şimali Azərbaycan xanlıqları arasında çar Rusiyasına qarşı silahlı qüvvə tətbiq edilmədən ilhaq olunan xanlıqlarda işşalın birinci mərhələsində əvvəlki sistem və idarə aparatı saxlanılmışdı.

Həmin xanlıqlar Qarabağ, Şəki, Şamaxı və Lənkəran xanlıqları idi [133, IV, 94]. Xanların hakimiyyəti məhdudlaşdırılır və onlar mütləqiyətin daxili və xarici siyasetinin həyata keçirilməsində faydalı rol oynayan qədər rus hərbi hissələrinin komandirlərinin nəzarəti altında idarəciliyin rəhbərliyində saxlanılırdılar. Çar Rusiyasına qarşı münasibətdə tərəddüd göstərməyə can atan xan idarəciliyindən kənarlaşdırılır və onu əksər hallarda komendant adlandırılan rus zabitleri əvəz edirdilər. İdarəciliy işinin bəzi funksiyalarının xanların əlində müvəqqəti olaraq saxlanılması Cənubi Qafqazda idarəciliy işinin saxlanılmasına edilən qənaətçiliklə də bağlı idi. Digər bir səbəb isə bütün ərazilərdə rus müəssisələrinin tətbiq olunması istiqamətində rus məmurlarının çatışmaması ilə əlaqədar idi [632, 66]. Təsadüfi deyil ki, xanlıqlar ləğv edildikdən sonra bölgələri idarə edən komendantlara keçmiş idarə formalarını dəyişdirməmək və keçmiş adətlər üzrə idarə etmək barədə sərəncam verilmişdi. Komendant əsul-idarəsi keçmiş istismar aparatının azacıq yeniləşdirilmiş forması olduğuna görə köhnə inzibati-idarə sistemini kökündən daşıda bilməmişdi [133, IV, 97].

XIX əsrin 20-ci illərinə yaxın çarızım öz vassallarının xidmətindən imtina etmiş və bütün xanlıqlar ləğv edilmişdi. 1819-cu ildə Şəki xanlığında, 1820-ci ildə Şamaxı xanlığında, 1822-ci ildə Qarabağ xanlığında, 1826-ci ildə isə Lənkəran xanlığında köhnə idarəciliy sistemi ləğv edilmiş və komendant əsul-idarəsi ilə əvəz olunmuşdu [133, IV, 41]. Bir qədər əvvəl - 1804-cü ildə Gəncə xanlığında, 1806-cı ildə isə Bakı xanlığında da köhnə idarəciliy sistemi ləğv edilmişdi [706, 15]. Xanlar və bir çox bəylər İrana qoymuşdular. Bu, bir daha Kürəkçay müqavilələrinin Rusiyaya müvəqqəti lazımlığını və onun zorakı əsullara üstünlük verəsini sübut edir [359, 174].

Şimali Azərbaycan ərazisində Talyş, Şirvan, Şəki, Qarabağ, Bakı və Quba əyalətləri, Yelizavetpol dairəsi, 1830-cu ildə yaranan Car-Balakən vilayeti təşkil olundu [133, IV, 94]. Şimali Azərbaycan əyalətləri iki dairədə birləşdirildilər. Müsəlman dairəsi adlanan birinci dairəyə Şirvan, Şəki, Qarabağ və Talyş xanlıqları, Dağıstan dairəsi adlanan ikinci dairəyə isə Bakı, Quba və Dərbənd

əyalətləri daxil oldu. Dairələrin başında hərbi-dairə rəisləri dururdular. Mütəslim dairəsinin hərbi-dairə rəisi vəzifəsi 1824-cü ildə təsis olundu və onun iqamətgahı Şuşa şəhərində idi. Dağıstan hərbi-dairə rəisinin iqamətgahı isə Dərbənd şəhərində yerləşirdi [632, 67].

1819-cu ildə Şəki xanlığının ləğv edilməsi və onun yerində Şəki əyalətinin yaradılması zamanı, xanlıq dövründə olduğu kimi, əyalətin də əraziyi şimalda Qafqaz sıradağlarına, qərbdə Birinci Biləcik kəndindən sonra Alazan çayına, cənubda Kür çayına, Zərdab kəndinə, şərqdə isə Göyçay çayına qədər uzanırdı [192, 87].

Şimali Azərbaycanda komendant əsul-idarəsinin mövcud olması çərçivənin iqtisadi müstəmləkə siyasətinin həyata keçirilməsini, məmələkətin təbii sərvətlərinin mənimsənilməsini ləngirdirdi. Komendant əsul-idarəsi dövlət xəzinəsinə xeyli ziyan vururdu. Komendantlar, hərbi hissə komandirləri və Rusiya idarə aparatı ilə bağlı olan məmurlar yıgilan vergilərin xeyli hissəsini mənimsəyir, xəzinənin sərəncamında olan torpağı və vəsaiti daşıdırıldılar. Bu hərbi rəislər hərbi hissələrin zabitləri olduqları üçün xəzinə gəlirlərinin sahibi və böllüşdürücüsü vəzifələrində səriştəli deyildilər [133, IV, 110-111].

1841-ci il fevralın 4-də Ali Senat “Cənubi Qafqaz diyarı hökumət idarələrinin yenidən təşkil olunması işinin başa çatdırılması haqqında” fərman verdi [707, 81]. Beləliklə, islahatın tətbiq olunması Cənubi Qafqazın inzibati quruluşunu dəyişdi və onu Ümumrusiya inzibati ərazi bölgüsünə uyğunlaşdırıldı [133, IV, 112]. Cənubi Qafqaz diyarı mərkəzi Tiflis şəhəri olan 11 qəzadan ibarət Gürcüstan-İmeretiya guberniyasına və mərkəzi Şamaxı şəhəri olan 7 qəzadan ibarət Xəzər vilayətinə bölündü. Xəzər vilayətinin tərkibində aşağıdakı qəzələr təşkil olundu: Şuşa (keçmiş Qarabağ əyaləti), Nuxa (Şəki əyaləti), Lənkəran (Talış əyaləti), Bakı, Şamaxı (Şirvan əyaləti və Salyan). Dağıstanla həmsərhəd olan və xalqları çəm müstəmləkəçilərinə qarşı silahlı mübarizəyə qalxmış Dərbənd (Dərbənd, Tabasaran və Qaraqaytaq əyalətləri) və Quba (Samur ədaləti ilə birlikdə Quba ədaləti) qəzələri isə [632, 113] xüsusi Dərbənd hərbi ədalətinə daxil edildilər [133, IV, 113].

Yeni inzibati bölgüyə əsasən quberniya və vilayət qazalara

(dairələr), onlar da öz növbəsində nahiyyələrə (sahələrə) bölünürdü. Qazaların tərkibində nahiyyələr yaradılmışdı ki, bu nahiyyələrin də əksəriyyəti keçmiş mahalların ərazilərinə uyğun golındı. Cənubi Qafqaz ərazisində cəmi 72 nahiyyə yaradılmışdı ki, bunun da 32-si Şimali Azərbaycanın ərazisine düşdü. Nuxa qəzası 4 nahiyyəyə - Nuxa, Qəbəla, Xaçmaz və Ərəş nahiyyələrinə bölünmüştü [632, 113-114]. Şəki əyaləti qəzaya çevrildikdən sonra onun qərbi sərhədi Alazan çayına çatırmış, Acınohur gölünün ortasından keçirdi [192, 87]. [bax: bölmənin sonu, xəritə 1, şəkil 2].

1844-cü ilin martında Cənubi Qafqaz diyarı işləri üzrə Komitənin təklifi ilə Xəzər vilayəti və Gürcüstan-İmeretiya guberniyasındaki qəza idarələri 4 dərəcəyə bölündülər. Şimali Azərbaycan ərazisində onların birincisinə yalnız Qarabağ (Şuşa), ikincisinə Yelizavetpol, Naxçıvan, Şirvan (Şamaxı) və Şəki (Nuxa), üçüncüsüne Balakən, dördüncüsüne isə Bakı və Talış qəza idarələri daxil idi. 1-ci və 2-ci dərəcəli qəza idarələrinin ştatları 3-cü və 4-cü dərəcəli qəza idarələrinin hesabına gücləndirildi. Bu onu göstərir ki, çar hökuməti daha çox antimüstəmləkə çıxışlarının fəal olduğu ərazilərdə administrasiyaları gücləndirməyə səy göstərirdi [632, 133].

1846-ci ildə Xəzər vilayətinin lağv olunmasından sonra Nuxa qəzası əvvəlcə Xəzər vilayətinin yerində yaradılmış Şamaxı guberniyasının, 1859-cu ildən etibarən isə Bakı guberniyasının tərkibində saxlanılmışdı [192, 85].

İmperatorun 9 dekabr tarixli 1867-ci il tarixli “Qafqaz və Cənubi Qafqaz diyarı idarəsinin yenidən təşkil olunmasına” dair verdiyi fərmanı görə əsas etibarilə Şimali Azərbaycan torpaqları hesabına Yelizavetpol guberniyası yaradıldı. Bu guberniyanın tərkibinə Bakı guberniyasından Şuşa və Nuxa qazaları, Tiflis guberniyasından Yelizavetpol qəzası, İravan guberniyasından Ordubad qazasının lağv olunmuş əraziyi daxil oldu. Ordubad qazasının yerde qalan əraziyi isə İravan guberniyasının Naxçıvan qazasının tərkibinə daxil edildi. Lakin Yelizavetpol guberniyası təşkil olunduqdan sonra da Conubi Qafqazın müxtalif guberniyalarındaki bir sıra Şimali Azərbaycan torpaqları parçalanmış şəkildə qalmaqdə davam edirdi [632, 156]. Qeyd edək ki, 1874-cü ildə Nuxa qəzasının cənub his-

səsi hesabına Ərəş qəzası yaradılmış və bununla da Nuxa qəzasının ərazisi iki dəfəyə yaxın kiçildilmişdi [192, 65, 87].

1897-ci ildə Nuxa qəzası inzibati cəhətdən 5 əraziyə bölündü ki, burlardan da biri Nuxa şəhəri, digərləri isə 1-ci, 2-ci, 3-cü və 4-cü sahələr idi. Həmin il Nuxa qəzasının ərazisi 33476 verst ($3808,7 \text{ km}^2$) sahəni təşkil edirdi [192, 87-88]. 1917-ci ildə isə Nuxa qəzasının ərazisi 3685 verst (4201 km^2) sahədən ibarət olmuşdur [192, 88].

1867-ci il sentyabrın 9-da qəbul edilmiş "Jandarmların korpusuna dair Əsasnamə" yə görə daxili idarəcilikdə keçirilən işlahatlar nəticəsində jandarm aparatının işi gücləndirildi. Bu Əsasnamaya görə jandarm orqanları şəbəkəsi əhəmiyyətli dərəcədə genişləndirildi və Rusiya ərazisinin böyük hissəsində əsas idarə quberniya jandarm idarəsi hesab olundu. Elə həmin il Bakı quberniya jandarm idarəsi, 1879-cu ildə isə Yelizavetpol quberniya jandarm idarəsi yaradıldı. Bu quberniyaların Nuxa, Şuşa, Zaqatala kimi əhəmiyyətli qəza mərkəzlərinin har birində 90-ci illərdə jandarmalar korpusunun sərəncamında olan iki zabit fəaliyyət göstərirdi [632, 161].

1892-ci ilin Şəhər əsasnaməsi Yelizavetpolda yalnız 1897-ci ildə tətbiq olunmuşdu. Elə həmin vaxt Lənkəran, Quba, Şamaxı və bəzi digər qəzalarda yanaşı olaraq, Nuxa qəzasında da sadələşdirilmiş ictimai idarə fəaliyyətə başlamışdı. Sadələşdirilmiş şəhər ictimai idarəsi onunla fərqlənirdi ki, tərkibi qlasnlardan ibarət olan Şəhər dumasının əvəzinə tərkibi 12 nəfərdən 15 nəfərə qədər olan şəhər müvəkkillərinin yüksəcəyi təsis olunurdu. Bu Yığincığın icraçı orqanı şəhər idarəsi ilə şəhər başçısı deyil, bir və ya iki köməkçiye malik olan şəhər ağsaqqalı sayılırdı. Ağsaqqal və onun köməkçiləri müəyyənləşdirilmiş əmlak senzinə malik olmalı idilər. Əks təqdirdə onlar seçilmək hüququndan məhrum ola bilərlər [632, 216].

XX əsrin əvvəlində Şimali Azərbaycanın gücləndirilmiş mühafizə xidmətinin mövcud olduğu ərazilərdə yaşayış və qeydiyyata dair xüsusi rejim tətbiq olundu. Belə ki, 27 dekabr 1903-cü ildə Yelizavetpol qubernatorunun vəsətətinə müvafiq olaraq Yelizavetpol, Şuşa və Nuxa şəhərlərində "Evlərə gələnlər və evlərdən

çexənlər haqqında polis elanları" adlı icbari qərarlar nəşr olundu. Bu qayda ev sahiblərinin, dövlət və ictimai binalarda pasport şəhərlərini idarə edən müdirlərin öhdəsinə gün ərzində evlərə daxil olan və evlərdən çıxan şəxslər barədə polis sahəsinə məlumat vermək vəzifəsini qoyurdu. Ev sahibləri ictimai sakitliyi pozan bütün evlərdə və digər binalarda gizli mətbəələrin fəaliyyət göstərməməsinə, partiyacı şeylərin və hökumət əleyhina olan naşrların olmasına da ciddi nəzarət etməli idilər. Bu qərarları pozan hər bir şəxş ciddi inzibati cəzaya məruz qalırı [632, 239-240].

1905-1907-ci illər rus inqilabı illərində, inqilabın daha geniş ölçülərlə yayıldığı quberniyalarda çar hökuməti tərəfindən hərbi vəzifələr olunmuş və müvəqqəti general-qubernatorlar vəzifəsi təsis olunmuşdur ki, onlara da fövqəladə səlahiyyətlər verilmişdi. Artıq 1905-ci ilin fevralında hərbi vəzifəyə Bakıda və Bakı quberniyasında, sentyabr ayında isə Yelizavetpolda tətbiq olunmuşdu. Yelizavetpol quberniyası iki müvəqqəti general-qubernatorluğa bölmüşdü. Onlardan birinə Zəngəzur, Cavanşir, Cəbrayıllı və Şuşa qazaları, digərinə isə Nuxa qəzasının da daxil olduğu digər qazalar daxil idi [632, 247].

4.7.4. Əhali

Hələ XVIII əsrin sonlarında Şəki xanlığının əhalisinin sayı 90 min nəfərə, şəhər əhalisinin sayı isə 6 min nəfərə çatırdı [199, 27]. Əgər 1796-ci ildə Şəki əyalətində 15300 ailə yaşayırırsa, 1807-ci ildə bu rəqəm 20 min ailəyə qədər artmışdı. Təkcə Şəki əhərində ailələrin sayı 1796-ci ildə 4700 ailədən, 1807-ci ildə 1200 ailədən, 1831-ci ildə isə 2791 ailədən ibarət olmuşdur [364, 25-26].

I Rusiya-Qacarlar İranı müharibəsi illərində Qarabağ ailələri təhlükəsiz bölgələrə köçürülrək, 1812-ci ildə Şəki xanlığına da 1000-dən çox Qarabağ ailəsi köçürülmüşdü [706, 18]. Bundan bir qədər əvvəl, 1807-ci ildə Şamaxı xanlığından Şəki xanlığına 60 ailə köçmüştü [364, 54]. Ümumiyyətlə, XIX əsrin əvvəllərində Şamaxı xanlığında yaşayan 2 mindən çox müsəlman ailəsi Şəki, Lənkəran

və Qarabağ xanlıqlarının ərazilərinə köçmüşdülər [236, 201].

XIX əsrin ilk onilliyində Şəki xanlığında həm də ciddi demografik dəyişikliklər baş vermişdə idi. 1806-ci ilin sonunda təkəv Şəki şəhərinə 200 ailə geri qayıtmışdı [364, 58-59].

Hələ 1805-ci ilin may ayında imzalanan Kürəkçay müqaviləsinə görə Şəki xanlığı Rusiya təbəəliyini qəbul etsə də, qəti olaraq 1809-cu ildə çar imperiyasına tabe olmuşdu [364, 58-59]. Çarizm rus təriqatçılarını Şimali Azərbaycana köçürərkən, onların, əsasən, keçmiş Şəki, Qarabağ, Şirvan və Lənkəran xanlıqlarının torpaqlarında məskunlaşdırılmasını qarşıya məqsəd qoymuşdu [364, 18]. Məsələn, XIX əsrin 40-ci illərində Qarabağ, Lənkəran və Şirvan əyalətlərinin kəndləri ilə yanaşı olaraq, Şəki əyalətinin də Hilmilli və Borisi kəndlərinə raskol təriqatınə mənsub olan ruslar köçürülmüşdü [541, 55]. Bundan başqa 1840-ci ildə Altıağac kəndindən Hilmilli kəndinə 400 nəfərə yaxın molokan, 1841-ci ildə 7 molokan, 1844-cü ildə 3 molokan, 1845-ci ildə isə 6 molokan köçürülmüşdü. Sonrakı illərdə Nuxa qəzasında yeni molokan kəndləri təşkil olumuşdu. Buranın iqlimi və təbii şəraiti Rusyanın daxili quberniyalarından köçürünlərlə üçün daha əlverişli idi [541, 179]. 1912-ci il yanvarın 1-nə olan tarixdə Nuxa qəzasında Alekseyevka, Nekrasovka, Sarı-qobu-Qaraməryəm, Mulino və İnyaqlinsk adlı rus kəndləri mövcud idi [541, 212]. Beləliklə, XIX əsrin II yarısında Nuxa qəzasında məcburi şəkildə həyata keçirilən demografik dəyişiklikləri izləmək mümkündür.

Şəki bölgəsində müxtəlif illərdə siyahıyaalmalar həyata keçirilmişdi. 1824-cü il siyahıyaalınmasına görə Şəki əyalətində əhalinin sayı 109202 nəfərə (54 mini kişi cinsi) bərabər olmuşdur. 1836-ci ildə əyalətdə əhalinin sayı 110 min (55723-ü kişi cinsi) nəfərdən, 1845-ci ildə isə 102306 nəfərdən (52 mini kişi cinsi) ibarət olmuşdur. 1850-ci ildə isə əhalinin sayı 126411 nəfərə (63 mini kişi cinsi) bərabər olmuşdur. Qeyd edək ki, 1836-ci ildə əhalinin sayı 0,7% artmış, 1845-ci ildə 6,08% azalma baş vermiş, 1850-ci ildə isə 23,5% artım olmuşdur [364, 59].

Şəki əyalətində yayılan müxtəlif xəstəliklərə baxmayaraq, ipşikliyin və əkinçiliyin inkişafı əhalinin dinamikasına müsbət tə-

sir göstərmişdir. Yuxarıdakı rəqəmlərdən də göründüyü kimi, əgər XIX əsrin 30-cu illərinin əvvəllərində burada 110 min nəfər əhalı yaşayırırsa, artıq XIX əsrin ortalarında bu rəqəm 126411 nəfərə qədər artmışdı [364, 60].

Şəki əyaləti əhalisinin artımına səbəb olan digər bir amil təbii proseslərlə də bağlı idi. Belə ki, XIX əsrin 40-ci illərinin ortalarında əyalətdə doğulanların sayı kişi cinsi üzrə 1416 nəfər, qadın cinsi üzrə 1183 nəfər təşkil etdiyi halda, ölenlərin sayı kişi cinsi üzrə 1206 nəfər, qadın cinsi üzrə isə 1020 nəfər təşkil etmişdir. Məlum olur ki, XIX əsrin ortalarında baş verən təbii hərəkat Şəki əyaləti əhalisinin dinamikasında başlıca rol oynamışdır [364, 60].

XIX əsrin ortalarında Qarabağ, Dərbənd, Naxçıvan əyalətlərində əhalinin sıxlığı artdığı halda, Şəki, Şirvan və Bakı əyalətlərində nisbətən azalmış, Talyş əyalətində isə vəziyyət dəyişməz qalmışdı. Belə ki, 1843-1850-ci illərdə Şəki əyalətində hər kvadrat versta düşən kişi cinsindən ibarət əhalinin sayı 5,5 nəfərə bərabər olmuşdur. Kişi cinsindən ibarət olan əhalinin ümumi sayı isə 50 min nəfərdən ibarət olmuşdur. Müqayisə üçün göstərmək olar ki, 1807-ci ildə Şəki əyalətində hər kvadrat versta düşən əhalinin sayı 6,6 nəfərə, kişi cinsindən ibarət olan əhalinin sayı 60 min nəfərə, ailələrin sayı isə 2 minə bərabər olmuşdur. 1831-ci ildə Şəki əyalətində əhalinin sıxlığı hər kvadrat versta görə 6,1 nəfərə qədər azalmış, kişi cinsindən ibarət olan əhalinin sayı 55723 nəfərə qədər aşağı düşmüşdür. Ümumiyyətlə, 1831-ci ildə Dərbənd əyaləti əhalisinin sıxlığı XIX əsrin əvvəlinə nisbətən çoxalmışdı, Şəki və Şirvan əyalətlərində əhalinin sıxlığı azalmış, Qarabağ, Quba və Bakı əyalətlərində isə artmışdı [364, 73-76].

Şəki əyaləti öz etnik tərkibinə görə çox rəngarəng idi. 1824-cü ildə burada hər iki cinsdən 68977 nəfər azerbaycanlı, 13786 nəfər qeyri-azerbaycanlı yaşayırırdı. Təxminən 12 min azerbaycanlı hayatı, 2760 qeyri-azerbaycanlı hayatı var idi. XIX əsrin 30-cu illərinin ortalarında azerbaycanlıların və ermənilərin sayı dəyişməsə də, onların sayına 62 gürctü və 147 yəhudü hayatı də əlavə olunmuşdu. Şəki əyalətinin özünəməxsus cəhəti ondan ibarət idi ki, burada kökləri bizim eranın I əsrinə gedib çıxan alban-udin etnik qrupu

yaşayırıdı. Belə ki, 30-cu illərdə Vartaşen kəndində 197 udin ailəsi, Bum mahalında isə 400 udin ailəsi yaşayırıdı [364, 88].

XIX əsrin 30-40-ci illərində Şəki əyalətində kişi cinsli əhalinin sayı 55331 nəfər, qadın cinsli əhalinin sayı isə 47793 nəfərə bərabər olmuşdur. Ölənlərin sayı kişi cinsli əhalidən 1416 nəfər-dən, qadın cinsli əhalidən isə 1183 nəfərdən ibarət olmuşdur. Kişi və qadın cinsli əhalinin sayına görə Şəki əyaləti yalnız Qarabağ və Şirvan əyalətlərindən gəri qalırdı [364, 97].

XIX əsrin 30-cu illərində Şəki əyalətində 21624 ev 55723 nəfər qeydə alınmışdır. Bunnlardan 2791 ev 7385 nəfər 270 kənddə və elat məskənlərində yaşayırıdı. Əhalinin böyük əksəriyyətini – 91912 nəfərini (82,47%) azərbaycanlılar, 17876 nəfərini (16,04%) ermənilər, 970 nəfərini (0,87 %) yəhudilər, 688 nəfərini (0,61 %) isə gürçülər təşkil edirdilər [167, 262]. Əgər XIX əsrin 30-cu illərinin əvvəllərində tək Nuxa şəhərində əhalinin sayı 14770 nəfərdən ibarət idi, 1850-ci ildə bu rəqəm 17945-ə qədər artmışdı [133, IV, 90].

XIX əsrin ikinci yarısında Şimali Azərbaycan bölgələrində çarizmə qarşı baş verən işsyanlarla bağlı olaraq çasır Rusiyasının tətbiq etdiyi tədbirlərdən biri də yerli əhalinin kütləvi surətdə köçürülməsi olmuşdur. Belə ki, 1873-cü ildə Şəki qəzasında 42 kişi Rusiyanın daxili quberniyalarına, 29 nəfər isə Yelizavetpol quberniya-sının qəzalarına köçürülmüşdü [541, 55].

XIX əsrin ikinci yarısında Bakı şəhəri ilə yanaşı olaraq, Gəncə, Şuşa, Nuxa, Naxçıvan və Ordubad şəhərləri də ictimai-iqtisadi və mədəni cəhətdən yüksəlmış və əhalinin sayı baxımından böyümüşdü [187, 46]. Gəncə, Şuşa və digər şəhərlərdə olduğu kimi, Nuxa şəhərində də ipəksəriyən və ipəkəyirən sənaye sahəlerinin inkişafı əhalinin sürətli artımına səbəb olurdu [200, 25]. XIX əsrin 50-60-ci illərində Nuxa şəhəri Şamaxıdan sonra əhalisi ən çox olan (23,3 min) şəhər idi [133, IV, 256].

1896-ci il yanvarın 1-nə olan tarixdə Nuxa qəzasında əhalinin sayı 94767 nəfərə bərabər idi ki, bunun da 51552 nəfərini kişilər, 43215 nəfərini isə qadınlar təşkil edirdilər. Nuxa qəzasının səciyyəvi xüsusiyyətlərindən biri də o idi ki, burada əhalisi çox olan kəndlər var idi. Məsələn, Xaçmazda 4557, Baş Göynükda 5084,

Vəndamda 4323 nəfər əhali yaşayırıdı. Nuxa qəzası əhalisinin 69,6%-ni azərbaycanlılar, 15,7%-ni ermənilər, 7,8%-ni udinlər, 4,6%-ni kürəklər (Samur çayı hövzəsinin ləzgiləri), 1,9%-ni yəhudilər, yerde qalan hissəsinə isə gürçülər və haputlilar təşkil edirdilər. Nuxa şəhərinin özündə əhalinin sayı 25 min nəfərdən ibarət idi. Onların 81%-ni azərbaycanlılar, 18%-ni isə ermənilər təşkil edirdilər [192, 87-88].

1897-ci ildən 1916-ci ilə qədər olan müddət ərzində ümumiylək Şimali Azərbaycanda, o cümlədən Bakı və Lənkəran şəhərləri ilə yanaşı olaraq, Nuxa şəhərində də əhalinin sayı 2 dəfədən çox artmışdı. Məsələn, 1897-ci ildə Nuxa şəhər əhalisinin sayı 24811 nəfərə bərabər olduğu haldə, 1904-cü ildə bu rəqəm 29770 nəfərə, 1908-ci ildə 37003 nəfərə, 1910-cu ildə isə 52243 nəfərə çatmışdı [200, 25]. M.Ə.İsmayılovun yazdığı digər tədqiqat işlərinin birində Nuxa şəhər əhalisinin sayının 1897-ci ildə 28,4 mindən 1915-ci ildə 52,4 minə qədər artlığı göstərilir [198, 276].

1917-ci ildə Nuxa qəzasının əhalisi 133505 nəfərdən ibarət idi ki, bunun da 73819 nəfərini (55,3%) kişilər, 59686 nəfərini (44,7%) qadınlar təşkil edirdilər. Əhalinin 131132 nəfəri yerli sahəkin, 2373 nəfəri isə müvəqqəti olaraq maskunlaşanlardan ibarət idi. Qəzada 93557 nəfər (70,1%) azərbaycanlı, 17751 nəfər (13,3%) erməni, 7861 nəfər (5,9%) müsəlman dağlı əhalisi, 1831 nəfər (1,4%) rus yaşayırıdı. Tək Nuxa şəhərində əhalinin ümumi sayı 52243 nəfərdən ibarət idi [192, 88-89].

4.8. Maarif və mədəniyyət

4.8.1. Təhsilin inkişafı

XIX əsra qədər Azərbaycan xalqının bütün təhsil sistemi məktəb və mədrəsə təhsili ilə bağlı olmuşdur. Azərbaycanda adı məktəblərdən başqa xüsusi ruhani məktəbləri-mədrəsələr də fəaliyyət göstərirdi. Şagirdlərin bir qismi təhsillərini ali müsəlman təhsil müəssisəsi sayılan mədrəsədə davam etdirirdilər. Bu məktəblər

adətən böyük məscidlərin nəzdində açılır və onların hesabına saxlanıldı. Mədrəsələrdə təhsil və yaşamaq pulsuz idi. Məktəbdən fərqli olaraq, mədrəsələrin pansionu və yataqxanası vardı.

Böyük məscidlərin yanında iki, üç, hətta beş mollaxana olduğu halda, bəzi xırda məscidlərin yanında mollaxana yox idi. Nuxa şəhərində cəmisi 27 mollaxana var idi. Hər mollaxanada 15-20 şagird oxuyurdu. Evlərə qızlar üçün qadın mollaxanasi fəaliyyət göstərirdi. Belə qadın mollaxanalarının sayı 10-12 olub, onların hər birində 10-12 qız oxuyurdu. Qızlara ancaq Quran oxumaq öyrədildi. Qızlara oğlanlarla məktublaşmasın deyə yazı öyrədilmirdi [bax: 335, 69].

"Azərbaycanın hər yerində, o cümlədən Nuxada hökumətin açıdığı şəhər rus məktəblərində azərbaycanlı uşaqların sayı az idi. Bunun əsas səbablarından biri rus məktəblərində oxuyan uşaqların kafir olması barədə ruhanişin təbliğatı idi. Çar hökuməti azərbaycanlı uşaqlar üçün Qori Seminariyasında xəzinə hesabına "Tatar şöbəsi" açmışdı. Bu şöbəni bitirənlər kənd müəllimləri kimi qəzalara göndərilirdi. Belə müəllimlər Nuxa qəzasına da ezam edilmişdilər" [335, 69, 69a, 70a, 70b].

Mədrəsəyə 16 yaşıdan yuxarı, türk və fars dillərini bilən, ruhani olmağa hazırlaşan gənclər qəbul edilirdilər. Burada tədris edilən əsas fənlər ərəb dili, ilahiyyat və müsəlman hüququ idi. Bundan əlavə mədrəsələrdə tarix, psixologiya, məntiq, hesab, riyaziyyat, coğrafiya, fəlsəfa, ədəbiyyat, tababat və həndəsəyə dair biliklər verilirdi. Mədrəsəni bitirənlər ərəb dilinə mükəmməl yiyələnirdilər.

Mədrəsələr iki növə - ibtidai və ali dərəcələrə bölüntürdü. Ali müsəlman mədrəsələri Təbrizda, Tehranda və başqa şəhərlərdə yerləşirdi. Məktəblərdə olduğu kimi, mədrəsələrdə də təhsilin müddati qəti müəyyən edilməmişdi. Bir qayda olaraq, təhsil 6 ildən 10 ilədək davam edirdi. Mədrəsələrin daqiq müəyyənləşdirilmiş proqramı olmadıqından burada gənclərlə yanaşı, yaşlılar (30 yaşına qədər) da oxuyurdular. Mədrəsəni bitirənlər dini rütbə alırdılar.

Tam olmayan məlumatlara görə 1842-ci ildə Şimali Azərbaycanda 713 məktəb və mədrəsa var idi. Burada 715 molla və müdər-

ris 7306 şagirdin təhsili ilə məşğul olurdu. 1853-cü ildə Nuxa qəzasında 153, 1859-cu ildə 168 məktəb və mədrəsənin olması mənbələrdə qeyd olunmuşdır [166, 770].

Çarizmin Cənubi Qafqazda məktəb açmaqdə və yerli xalqların dillərinin tədrisinə nail olmaqdə işgalçi siyasetini yerli xalqları itaət etmək, ruslaşdırma siyaseti yeritmək, çarizmə qarşı xalq həyəcanlarının qarşısını almaq, xalqları çar Rusiyasına yaxınlaşdırmaq, dolayısı ilə çar Rusiyasının bu yerlərdə hökmənliliğini möhkəmləndirmək başlıca məqsəd idi. Beləliklə, əsrlərdən bəri fəaliyyət göstərən məktəblərin yerində ana dilində yeni üsullu məktəblər yaranmağa başladı. Dərslər, əsasən, rus dilində aparılısa da, ana dili və şəriət dərslərinə yer verilir, yeni dərsliklər yazılırdı. Bu dövrde mütərəqqi ideyalarla silahlanan yeni müəllimlər dəstəsi yetişirdi. Pedaqoji fikrin qabaqcıl xadimləri vasitəsi ilə rus mədəniyyəti, içtimai və pedaqoji ideyalar Şimali Azərbaycana nüfuz edirdi.

1801-ci ildə Gürcüstan Rusiya imperiyasına birləşdirildikdən sonra Tiflisdə rus dilində təhsil verən ilk məktəblər açılmağa başlandı. Azərbaycanda da belə məktəblərin açılması haqqında fikirlər səslənməyə başladı. Tiflis general-qubernatoru general-aduyant Sipyagin 1827-ci ildə Cənubi Qafqazın bir sıra şəhərlərində, o cümlədən Nuxada, Qazaxda, Şamaxıda, Bakı və Qubada qəza məktəbi açmaq fikrini irəli sürdü. Əhali hökumətin məktəb açmaq niyyətini dəstəklədi və maliyyə vəsaiti ilə kömək etməyə hazır olduqlarını bildirdilər. Cənubi Qafqaz məktəblərinin Nizamnaməsi 1829-cu il avqustun 2-də təsdiq olundu. Bu Nizamnaməsi, əsasən, 20 qəza məktəbi açılmalıdır idi. Onlardan 9-nun Şimali Azərbaycanda açılması nəzərdə tutulurdu. [240, 126; 120]. Beləliklə, XIX əsrin 30-cu illərində Şimali Azərbaycanda qəza məktəbləri adı ilə tədris ocaqları açılmağa başladı.

Azərbaycanda ilk qəza məktəbləri 1830-cu il dekabrın 30-da Şuşada, 1831-ci il dekabrın 30-da Nuxada, 1832-ci ildə Bakıda, 1933-cü ildə Gəncədə açıldı. 1835-ci ildə Cənubi Qafqaz məktəblərinin ikinci Nizamnaməsi, 1848-ci il dekabrın 18-də isə yeni Nizamnaməsi qəbul olundu. [bax: bölmənin sonu, şəkil 3].

Nuxa qəza məktəbi iki sinifdən ibarət idi. Kirayə edilmiş xüsusi binada yerləşən məktəbdə üç müəllim işləyirdi. Müəllimlərdən biri müdür, biri fənn müəllimi, digarı isə Azərbaycan dili və şəriət müəllimi idi. Ana dilinin tədrisi üçün sınıfların birində həftədə iki dərs olmaqla cəmi dörd dərs müəyyən edilmişdi. Hər sinif üzrə həftəlik dərslerin sayı 16, saatların sayı 24 idi [164, 16].

Nuxa qəza məktəbinin təşkili haqqında "Qafqaz təqvim" nədən məlum olur ki, qəza məktəbinin müdürü Konstantin Petrov İlinski idi. Məktəbin şəriət müəllimi müsəlman məzhdublı mollə Hüseyin Xan oğlu, müəllimlər Serebryanov, Salam Yakov Kuzanov olmuşlar.

Şəhər məktəbi tələbələrinin ehtiyacının ödənilməsi üçün maddi yardım cəmiyyəti yaradılmışdı. Cəmiyyətin sədri Şirəli bay Əmircanov, üzvü Abdulla bay Əfəndiyev, katibi İlyə İsayeviç Kliqer idi [588, 378].

Nuxada qəza məktəbinin açılması şəhərin mədəni həyatına müsbət təsir etdi. İlk növbədə məktəb kitabxanasının əsası qoyuldu. Artıq 1835-ci ildə qəza məktəbinin kitabxanasında 360 adda kitab və tədris vəsaiti vardi [586, 144]. 1834-cü ildə məktəbdə 28 şagird oxuyurdu. Tərkibinə görə onların 21 nəfəri tacir uşaqları, 7 nəfəri bəy uşaqları idi [492, 99]. Uşaqların sayı az olduğundan yeni məktəb binasına ehtiyac duyulmurdu.

1835-ci ildə Cənubi Qafqaz məktəblərinin yeni Nizamnaməsi təsdiq olundu. Həmin Nizamnaməyə görə ikisinifli məktəblər üçsinifli məktəblərə çevirilir, tədris edilən fənlərin sayı artırılır, rus və Azərbaycan dilları ilə yanaşı, erməni dilinin də tədrisi nəzərdə tutulurdu. Tədris olunan fənlər sırasına coğrafiya, tarix, hesab və həndəsədən ilk məlumat, hüsnəxət, rasm və rasmxatın tədris olunması vacib hesab edilirdi. Azərbaycan dilinin tədrisinə xüsusi diqqət verilirdi. 3 müəllim şəhərin əvvəzinə 5 müəllim şəhərin təsdiq olunmuşdu. Ancaq məktəb üçün ayrıca binanın olmaması və kadr çatışmazlığı Nizamnamənin ləng həyata keçirilməsinə səbəb oldu.

1842-ci ildə Nuxa şəhərində 60 məktəb fəaliyyət göstərirdi. Bu məktəblərdə 500 şagirdin təlim-təbiyəsi ilə 60 müəllim məşğül olurdu [164, 14]. Nuxa qəzasında isə 120 məktəbdə 900 şagird tə-

sil alındı. Məktəblərdə 120 müəllim işləyirdi. Dövrün arxiv sənədlərinə görə Nuxa qəzası məktəb, müəllim və şagird sayına görə Şirvan qəzasından geridə qalırdı. Şirvan qəzası ərazisində 200 məktəbdə 2000 şagird oxuyurdu. Nuxada üçüncü sinif 1844-cü il sentyabrın 1-də açılmışdı [164, 16-17]. 1844-cü ildə Nuxa qəza məktəbində 70 şagird təhsil alırdı. Onlardan 40 nəfəri birinci sinifdə, 20 nəfəri ikinci sinifdə, 10 nəfəri üçüncü sinifdə oxuyurdu [123]. Şagirdlərin milli tərkibi də dəyişmişdi. 1837-ci ildə təhsil alan 65 şagirdin təxminən yarısı – 32 nəfəri azərbaycanlılar, 3 nəfəri isə digər millətlərin nümayəndələri idi [164, 17]. 1847-1850-ci illərə aid sənədlərdə göstərilir ki, Nuxa şəhərində 89 məktəbdə 1378 nəfər şagird təhsil almışdır. Şagirdlərin 1299 nəfəri rəiyat, 88 nəfəri bəy usaqları olmuşdur [164, 14]. Nuxa qəza məktəbinin səməralı fəaliyyəti əhalinin rus dilinə, dünyəvi təlimə olan marağının artması nəticəsində 1850-ci ildə şəhərdə "müsəlman məktəbi" adlı yeni və xüsusi tədris müəssisəsinin təşkilinə şərait yarandı [164, 21-22]. Ümumilikdə 1863-cü ildə Nuxa (Şəki) qəzasında 234 məktəb fəaliyyət göstərirdi [243, 97].

1867-ci ildə Qafqaz və Cənubi Qafqaz məktəblərinin yeni Nizamnaməsi qəbul edildi. Nizamnaməyə əsasən qəza məktəbləri yenidən təşkil olundu. Üç sinifdən əlavə ayrıca hazırlıq sinifləri açıldı. İlk dəfə oralarq təhsil haqqı tətbiq edildi, pansionat təşkil olundu. Tədris planına latin və Avropa dilləri daxil edildi. Nuxa qəza məktəbinin tədris planına fransız dilinin tədrisi əlavə olundu. Bu issə məktəbi bitirənlərin gimnaziyaya daxil olmasına imkan yaradı. Məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsi sahəsində əməli işlər görüldü. Məktəbdə həyata keçirilən tədbirlər dairə məfəttishləri tərəfindən daim izlənilirdi. Bu münasibətlə Nuxa qəza məktəbində olmuş məfəttis 1868-ci ildə məktəbdə, o cümlədən hazırlıq sinifində təlimin yaxşı təşkil edildiyini, rus dilinin düzgün və aydın tələf füzünə nail olduğunu qeyd edirdi [164, 22-23].

1872-ci ildə Şəhər məktəbləri Nizamnaməsi hazırlanırdı. Nizamnaməyə görə qəza məktəbləri öz yerini şəhər məktəblərinə verirdi. Şəhər məktəblərinin tədris planı qəza məktəblərindən fərqli olub, təhsil müddəti də müxtəlif idi. Birsinifli şəhər məktəbində

təhsil müddəti 2 il, ikisiniflə 4 il, 3 və 4 siniflədə 6 il müəyyən-ləşdirildi. 1877-ci ildə Nuxa qəza məktəbi üçsinifli şəhər məktəbinə çevrildi. Məktəbin 133 tələbəsi vardı. Məktəbə müdər F.S.Kabaşidze təyin edilmişdi [125, 6]. Məktəbin tədris planına Azərbaycan və rus dilləri, hesab, həndəsa, rəsm, rəsmxət, tarix, coğrafiya, təbiətşünaslıq və şəriat daxil edilmişdi. Təhsil pullu idi. Nuxa şəhər məktəbində Azərbaycan dili və şəriət fənlərini bir müddət *Abbas Mirzə Axundov* ilə *Molla Çələbi oğlu* tədris etmişdi [164, 24].

Nuxa qəza məktəbi əhalinin roğbatını qazandı. Şagirdlərin sayı ildən-ilə artdı. 1890-ci ildə məktəbdə 136, 1895-ci ildə 167 şagird təhsil alındı. Şagirdlər arasında kəndli uşaqları da var idi. Ümumilikdə 1878-1890-ci illərdə məktəbin 12 buraxılışı olmuş, məktəbi 125 nəfər məktəbi bitirmişdi [164, 24-25].

Şəhərdəki məktəblərdən biri də 1894-cü ilin payızında açılan altında "Üsul sövtiyyə" məktəbi idi [125, 8]. [bax: *bölmənin sonu*, şəkil 4].

Bu məktəbin açılmasında Hacı ağa Məhərrəm Hüseynov, Hacı Süleyman Hüseynov və saatsaz Mustafa Bədəlovun [125, 7] xüsusi xidməti olmuş, onlar məktəbdə ancaq rus dili və şəriət dərsi keçiləcəyinə höküməti inandırılmışdır. Qısa müddətdə xoca hafız Məmməd Əmin Şeyxzadə, Ömrə Faiq əfəndi Nemanzadə və seminaraya qurtarmış Qəzənfər bəy Cavansır, Tacəddin İmanzadə və Hacı Zəkariyyə məktəbə mülliimliyi dəvət edilmişdilər. Məktəbə 100-dən artıq şagird toplamışdır. Məmməd Əmin Şeyxzadə "Quran", Ömrə Faiq əfəndi Nemanzadə türk qırataşını tədris edirdi. Məktəbdə rus dili dərsi A.O.Çernyayevskinin "Ruskaya reç" kitabından, Azərbaycan dili dərsləri əvvəlcə A.O.Çernyayevskinin "Vətən dili", sonralar Raşid bəy Əfəndiyevin "Uşaq bağçası" və "Bəsirətül - ətfal" kitablarından keçilirdi. "Üsul sövtiyyə" məktəbi Nuxadakı mollaxanalarla böyük zərər vurdur. Xalq arasında rus dilində təhsilə maraq güclənməyə başladı. Mollaxanada hər uşaq üçün təhsil haqqının ayda 20-30 qəpik olmasına baxmayaraq, valideynlər uşaqlarının aylıq təhsil haqqı bir manat olan rus məktəbinə göndərirdi [125, 7].

1894-cü ildə M.Şeyxzadənin həyat yoldaşı Əsmər - Soltan

xanım qızı Şəfiqə xanımla birlikdə kirayədə oturduğu Bazarbaşında Hacı Cumayıñ evində "Üsul sövtiyyə" məktəbi tipində qız məktəbi açıdlar. Kiçik yaşı oğlan uşaqları da bu məktəbə qəbul olundular. Bu məktəbin üçüncü şöbəsinə bitirən oğlanlar "Üsul sövtiyyə" məktəbinə köçürüldürdülər. Bu məktəbdə də təhsil haqqı ayda 1(bir) manat idi. Məktəb 4 il fəaliyyət göstərdi. M.Şeyxzadə məktəb açmaq üçün Şamaxıya dəvət olunduğundan onun yerinə yerli molla Ağaklışı müəllim təyin olundu.

1895-ci ildə Nuxada bazar günü məktəbi və kursları da fəaliyyətə başladı.

XIX əsrin 80-ci illərindən başlayaraq digər qəzalarda olduğu kimi, Nuxa qəzasının Qutqaşın (indiki Qəbələ) (1882), Xaçmaz, Padar və Vəndam (1883), Aşağı Göynük və Qoxmuq (1884), Vartənəşen (indiki Oğuz) (1887), Bum (1890) kəndlərində də məktəblər açıldı [164, 33].

Qəzənin digər kəndlərində də məktəblər açılması üçün vəsatit toplanmağa başlanıldı. Nəticədə 1898-ci il sentyabrın 29-da Nicdə, həmin ayın 30-da Yaqubluda və Ağpilləkanda, oktyabrın 1-də Göybulaqla, oktyabrın 2-də Daşbulaq kəndində məktəb açıldı. Nic kənd məktəbinə 120, Yaqublu kənd məktəbinə 31, Ağpilləkan kənd məktəbinə 40, Göybulaqla kənd məktəbinə 17, Daşbulaq kənd məktəbinə 36 şagird qəbul edildi [243, 101-104].

XIX əsrin sonlarında Azərbaycanın qəzalarında, o cümlədən Nuxa qəzasında 2 məktəb açıldı. Bununla da, Nuxada yeni məktəbin - Nuxa "rus-Azərbaycan" məktəbinin təşkilinə imkan yarandı. 1896-ci ildə 104 şagirdlə fəaliyyətə başlayan və bir sinifdən ibarət olan "rus-Azərbaycan" məktəbi yerli sakin Hacı Əbdül ağanın evində fəaliyyətə başladı. İkinci "rus-Azərbaycan məktəbi" 1897-ci il iyunun 25-də tacir Hacı Məmməd Sadiq Əliyevin evində açıldı və məktəbə ilkən olaraq 75 şagird qəbul edildi. Bu məktəblərin biri sünnilər, digəri isə şiələr üçün idi. Hər iki məktəb şahidən ianə kimi toplanmış vəsaitlə idarə olunurdu. Sünni "rus-Azərbaycan" məktəbində rus dilini Qəzənfər bəy Cavansır, şəhər "rus-Azərbaycan" məktəbində isə Təməsib bəy Qulubəyov tədris edirdi. Nuxa sünni "rus-Azərbaycan" məktəbinin rəy kitabından məlumat olur ki, "...şa-

girdlər rus dilində cəld oxuyur, bir sıra şeir və duaları əzber bilirlər... Məktəb yaxşı binaya malikdir" [164, 37-38]. 1898-ci ildə şəhər əhalisi har tütüdən 60 qəpik pul toplayaraq Məmməd Sadiq Əliyevin evində açılan məktəbi 2 sinifli məktəbə çevirməyə, əlavə olaraq şəhərin Qışlaq adlanan hissəsində əlavə 2 məktəb açmağa təşəbbüs etsələr də, məktəblərdən yalnız biri açıldı. [bax: bölmənin sonu, şəkil 5].

XIX əsrin 90-cı illərində məscid məktəblərinin yenidən qurulması sahəsində ilk addımlar atıldı. Məmməd Əmin əfəndinin sədr olduğu baş məscidin həyatında dörd sinifdən ibarət məktəb açıldı [583]. İki mərtəbəli binada yerləşən məktəbdə şəriat, Azərbaycan, ərəb və rus dilləri, hesab və Rusiya coğrafiyası öyrənilirdi. Hesab və coğrafiya dörsələri Azərbaycan dilində keçirilirdi. Ana dili təlimi səs üsulu ilə aparılırdı. Məktəbdə şagirdlərin sayı 200 nəfərdən artıq idi. Kənd uşaqları məktəbə pulsuz qəbul olunurdular. Məktəbdə tədrisənən 4 nəfər müəllim arasında Ömər Faig Nemanzadə və Qəzənfər bəy Cavanşir də var idi.

Kənd məktəblərində şagirdlərin milli tərkibinin əsasını azərbaycanlılar təşkil edirdi. Nuxa qəza məktəbində təhsil alan 76 şagirdin 25 nəfəri azərbaycanlı, 5 nəfəri rus, qalanları qeyri millətlərin uşaqları idi [120, 113]. Silki tərkib etibarı ilə şagirdlərin əksəriyyəti kəndli uşaqları olub, əsasən, oğlanlardan ibarət idi. Bəzi məktəblərdə tək-tək qızlar da oğlanlarla birlikdə təhsil alırdılar.

1898-ci ildə Daşlıbazarın şərqində Hacı Məmməd Sadiq Əliyev öz vasaiti ilə ibtidai məktəb üçün 3 sinifdən ibarət böyük bir bina tikdi. Həmin ildə binada molla Fərəc Axund tərəfindən "üsuli-cədidi" məktəbi açıldı. Məktəbə tədris üçün rus dili müəllimi Təhmasib bay Qulubayov, ana dili və fars dili müəllimləri molla Kazım Axundzadə, Əli Qulu axund və qeyriləri cəlb olundular. Məktəbdə uşaqların sayı sürətlə artdı və 2 sinifli məktəb halına düşdü. Sonra məktəbə Mir-Musa Ağamirov və ikinci rus dili müəllimi Aslan və daha bir şəriat mollası göndərildi. 1907-ci ildə bu məktəb hökumətin sərəncamına verildi [125, 12].

2 sinifli Nuxa şəhər məktəbinin müdürü Rəşid bəy Əfəndiyev, şəriat müəllimi Mir Həmzə Mustafa əfəndi oğlu Əfəndiyev idi.

1908-1909-cu tədris ilində məktəbdə oxuyan 281 şagirdin 8 nəfəri rus, 2 nəfəri gürcü, 152 nəfəri azərbaycanlı idi. Şagirdlərin 31 nəfəri mülkədar, 3 nəfəri mamur, 10 nəfəri ruhani usağı idi [589, 598].

1905-ci ildə Birinci Rusiya inqilabı ərefəsində və inqilabdan sonra Nuxa şəhərində yeni məktəblərin açılmasına təşəbbüs göstərildi. Bu təşəbbüs şəhərin yuxarı rayonunda əhali tərəfindən müdafiə olunsa da, aşağı hissəsində - Dabbaqxana məscidinin dövrəsində yaşayanlar məktəbin açılmasına etiraz etdilər. Nəhayət, dabbəq Hacı Nəsrulla Hacı İsrafil oğlu və Nuxa gənclərindən Ə.Nəbiyev, Abbasəli və həmkarları 1908-ci ildə maneələri aradan qaldıraraq Cümə məscidinə bitişik ikinci məktəbin təntənəli surətdə açılmasına nail oldular. Məktəbə Kənan, Nuru Əfəndi, Həşim əfəndi Məmmədzadə və başqları müəllim kimi cəlb olundular.

1906-ci ildə Qaragözlərin məscidinin həyatında iki otaqdan ibarət hücrədə "üsuli-cədidi" tipində bir ibtidai məktəb açıldı. Həmin məktəbin təşkilinə Musabay Hacisanov, Hacı Xəlilbəyli, Əbdüsləm ağa Qaziyev və bir neçə digər maarifpərvər şəxslər kömək etdilər. Kasib uşaqlarından təhsil haqqı alınmadı. Bir ay üçün müyyənləşdirilmiş 50 qəpik təhsil haqqı da müntəzəm toplanmadı.

Məktəbdə uşaqların sayı 50 nəfər idi və iki otaqda yerləşmişdilər. Uşaqlar 4-5 şübhədə oxuyurdular. Məktəb faaliyyətini 1918-ci ilə kimi davam etdirdi. Bu məktəbdə vaxtaşırı molla Hüseyin Aydimzadə, Ələddin əfəndi, molla Həsən, Rəşid bəy, Hacı Mir Həmzə əfəndi, Hacıbala Əfəndiyev, molla Lətif oğlu müəllimlik etmişlər [125, 17].

1907-ci ildə Nuxa şəhər məktəbinə Rəşid bəy Əfəndiyevin qardaşı Abdulla bəy Əfəndiyev müdir təyin olundu. 1910-cu ildə şəhər məktəbi aşağı Dabbaqxanada Calğalı bulağın qabağındakı köhnsə binadan bankın üstüntü, Qurcana çayın kənarında təza binaya köcdü. Məktəbin yeni binaya köçməsi azərbaycanlı uşaqların məktəbə gəlisi asanlaşdırıldı və şagirdlərin sayı artmağa başladı. Əgor məktəb aşağıda yerləşən zaman burada azərbaycanlı uşaqların sayı 25-30 nəfər idi, yeni binaya köçəndən sonra onların sayı 300 nəfərə qədər artdı. 1913-cü ildə Nuxada yeni 7 Nəli ibtidai qız məktəbi açıldı [125, 19-20].

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

1913-cü ildə Abdulla bəy Əfəndiyev rayon inspektorunu V.A.Yemelyanovun qarşısında Nuxada ibtidai qız məktəbi açılması məsələsini qaldırdı. V.A.Yemelyanov 1913-cü ildə Qarğaza bazarnda qız məktəbinin müdürü olan Maral Nəbiyevi Nuxadakı 7 Neli ibtidai qız məktəbinə müdir [162, 24, 28] və Xanım Tairovanı şəriət müəllimi tayin etdi. Həmin il avqustun axırında məktəbə qızlar qəbul olundu və avqustun 31-də bu məktəb Bazarbaşında Həmzə Məhərrəm oğlunun evində rəsmən açıldı. Açılışda Mabud əfəndi Əfəndiyev, Mir-Musa Ağamirov, Əhməd Nəbiyev, İmam Həsən Tairov və qeyrili iştirak etdilər [125, 20]. Məktəbə xeyriyyə cəmiyyəti maddi yardım göstərirdi. Məktəb 1919-cu ilə qədər fəaliyyətini davam etdirdi. Əhməd Nəbiyevin "Nuxada maarif" adlı xatirələrində [125, 20] məktəbdə 65 qızın təhsil aldığı qeyd edilir.

Bir müddət sonra, yəni milli məktəblər və 1910-cu ildən Dabbaqxana cümə məscidinin yanındakı Kənanın "Vətən" məktəbi çar hökumətinin ixtiyarına keçdi və onlara "rus-tatar" adı verildi. Qıraxtanın binasındaki axund Mir-Musanın məktəbi 2 Neli, Kənanın məktəbi 3 Neli, ikisini fl erməni məktəbi 4 Neli, keçmiş "Üsul sövtiyyə" məktəbi 5 Neli, Qışlaq məktəbi 6 Neli "rus-tatar" məktəbi adı ilə adlandırıldı. 1913-cü ildə 1 Neli məktəbin müdürü Əhməd Nəbiyev, 2 Neli məktəbin müdürü Mir-Musa Ağamirov, 3 Neli məktəbin müdürü Ələkbər Qədirov, 5 Neli məktəbin müdürü Məmmədəli Xalıfzadə, 6 Neli məktəbin müdürü Əhmədagə Qaziyev, 7 Neli qız məktəbinin müdürü Maral Nəbiyeva idi [125, 21].

Nuxada maarif ocaqlarının sayı artıraq tam orta məktəbə (gimnaziya) ehtiyac yarandı. 1912-ci ildən başlayaraq Abdulla bəy Əfəndiyev və axund Molla Fərəc Nuxada gimnaziya açılması üçün Qafqaz Maarif Tədris Dairə müdürü (Попечитель Кавказского учебного округа) Rudolfa və Cənubi Qafqaz Canişini (sədri) Voronsov-Daşkova bir neçə dəfə müraciət etdilər. Uzun sürən müzakirələrdən sonra, Rudolf Nuxa əhalisi gimnaziya binasını göstərilən plan üzrə təkib hökumətin ixtiyarına verdiyi haldə, gimnaziyanın açılmasına razı oldu. Nuxa əhalisi ələcsiz qalaraq bu ağır təklifi qəbul etdi, binanın tikilməsinə qərar verdilər. Abdulla bəy və axund Molla Fərəc həm də gimnaziya binasının tikintisinin

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

başa çatmasına qədər qədər əhalinin xərcinə qeyri-rəsmi gimnaziya açmağa icazə aldılar.

1914-cü il sentyabrın 1-də Hacı Məmməd Sadiq Əliyevin təzə binasında gimnaziyanın rəsmi açılışı oldu. Məktəbə Nuxa qəzasının Vartaşen (Oğuz), Nic, Qutqaşen (Qəbələ), Basqal və Zaqataladan tələbələr qəbul olundular. Tələbələrin milli tərkibi müxtəlif idi [590, 434].

Nuxa klassik gimnaziyasının müdürü Aleksandr Konstantinoviç Verşov, şəriət müəllimləri - şəriət mollası Səlim əfəndi Əfəndiyev və qazi Seyid Salam Salamzadə, rus dili müəllimləri Cavid Cəniyev, müəllimlər - Məmməd bəy Əfəndiyev, Q.S.Moşesvili, Olqa Mixaylovskaya, Leon Singiz Qoldşteyn, A.K.Verşova, A.D.Toniyan, İl Kolpaxçev, idman müəllimi M.B.Əfəndiyev, kərgüzər A.A.Serebryakov idi [590, 434]. [bax: bölmənin sonu, şəkil 6].

Gimnaziya üçün bina tikintisi yerli ziyalıları daim narahat edirdi. Bu səbəbdən də maarifpərvər Hacı Məmməd Sadiq Əliyev 1915-ci ilin iyul ayında 50 nəfərədək qonağı Nuxaya dəvət etdi. Dəvət olunan qonaqların arasında Rudolf və ona yaxın məmurlar, Yelizavetpol gubernatoru Poyarov, quberniya maarif şöbəsi müdürü S.Petrunic, Nuxa qaza rəisi A.I.Klementov, mülavini Cahangir bay Şixlinski, gimnaziyanın açılmasının səbəbkarları-təşəbbüskarları axund Molla Fərəc, Abdulla bəy Əfəndiyev, mahkəmə sədri Mürsəl bəy Şahmaliyev, mahkəmə icraçısı Hacı Məmməd Kərim bəy Əfəndiyev, şəhər vergi müfəttisini müavini Ələsgər bəy Axundov, şəhər idarə rəisi Məmməd bəy Fərzəlibəyov, sabiq şəhər idarə rəisi Əhməd bəy Əfəndiyev, qazi Hüseyn əfəndi Əfəndiyev, həmçinin yerli ziyalılardan Şirəli bəy Əmircanov, Rəşid bəy Əfəndiyev, Məmməd bəy Əfəndiyev, Məşədi Mehdi Qulu Zülfüqarov, Hacı Hüseyn bəy Hüseynbəyov, Məşədi Əsadulla Qafarov, Məşədi Yusif Hüseynov, Məşədi Əli Hüseyn (baba), Məşədi Xalil Dadanov, usta Bağır Qasimov, Nurməmməd əfəndi və başqları vardı [125, 23].

Qonaqlar qalanın altında özül qoymaq mərasimində iştirak etdilər. Mərasimdən sonra Rudolf və ona yaxın məmurlar gimnaziyanı və keçmiş "Üsul-sövtiyyə" məktəbini ziyarət etdi, Zaqatalaya gedərkən yol üstündəki Qoxmuq kənd məktəbinə baş çəkdi.

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

Gimnaziya 1920-ci ilə kimi fəaliyyət göstərdi, Şimali Azərbaycan Sovet Rusiyası tərəfindən işgal olunduqdan sonra hökumətin sərəncamına verildi.

1915-ci ildə Nuxada "Müqəddəs Nina" adlı tam orta məktəb də açılmışdı. Bu məktəb Bazarbaşında Hacı Əbdürəhim ağanın qızı Fatma xanıma tikdiriyi evdə yerləşirdi. Məktəbin hazırlanmış şöbəsi də var idi. 50 nəfərə qədər şagird qız toplanmışdı. Məktəbin müdürü Dariya Tixonovna Mişenko, şəriət müəllimləri pravoslav keşişi David Utiyev, Maral Nəbiyeva, müəllimlər Zinaida Andreyevna Ryabchenko, Yelizaveta İvanovna Kolpaxçeva, Rinsima Aleksandrovna Nasibova, Anna Abramovna Matinyans idilər [590, 386].

1917-ci ildə Fevral inqilabından sonra məktəbin müdürü D.Mişenko vəzifəsindən azad olundu, onun yerinə Hüseyin Əsfandiyev təyin edildi. Müəllimlərdən Yelizaveta İvanovna Kolpaxçeva və Anna Abramovna iş yerlərini dəyişdiyi üçün Dilara Əmircanova, Xanım Əmircanova (sonrular Mahmudova) və Humay Əmircanova məktəbə müəllim təyin olundular. 1918-ci ildə Mahtaban Əfəndiyeva Rinsima Aleksandrovna Nasibovanı əvəz etdi. 1917-ci il Fevral inqilabından sonra "Milli komitə"nin iclası və 1918-ci ildən 1920-ci ilə qədər qəza məarif şöbəsi, 1920-ci ildə Şimali Azərbaycan Sovet Rusiyası tərəfindən işgal olunduqdan sonra Nuxaya gələn sovet əsgərləri şəhər məktəbinin binasında yerləşdilər. Məktəb 1920-ci ildə fəaliyyətini dayandırdı [125, 24].

1917-ci il aprel ayının 1-də Şəkinin bir qrup ziyalisi "Nuxa şəhərində və qəzasında yaşayan türk soydaşlarının arasında elm və məarifi yamaq məqsədilə "Nuxa Hürriyyəti-Maarif Cəmiyyəti"ni təsis etmək haqqında qərar qəbul etdilər [231, 109]. Cəmiyyətin sədri Nurməhəmməd Əfəndi İmamzadə, sədr müəvini və xəzinədar Abdulla Abdulrahmanzadə, katibliyinə Veyşəl Mustafazadə, Rəşid bəy Əfəndiyev, Zahid İbrahimxəlilzadə, Mirhəsən Ağaməhəmmədzadə, Rəcəb Əfəndiyev, tətbiş komissiyasına Əbdülkərim İmamzadə, Həsən Əbdürəhmanzadə, Cəfərqulu Bəşir oğlu, Ələkbər Hacı Məhəmməd oğlu, Vahab Sadiqzadə seçildilər [231, 120-121]. Cəmiyyətin 18 nəfər fəxri üzvü, 76 nəfər həqiqi üzvü olmuşdur [184, 3].

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

"Nuxa Hürriyyəti-Maarif Cəmiyyəti"nin məramnaməsində Nuxa şəhərində və qəzasında mövcud məktəb və mədrəsələrə maddi və mənəvi kömək etmək, Nuxa şəhəri və qəzasında olan kasib və yetim müsəlman balalarını Cəmiyyətin himayəsinə almaq, onların ibtidai təlimi və tərbiyəsi haqqında lazımi tədbirlər görmək, 5-7 yaşlı uşaqların tərbiyəsi üçün uşaq bağçaları (darüttərbiyyələr) təsis etmək, ümumi milli qır夻ətxana və kitabxana açmaq kimi məsələlər nəzərdə tutulurdu [231, 120-123].

Cəmiyyətin ilk uğurlarından biri ibtidai məktəblər üçün müəllimlər hazırlayan kursların açılması oldu. Kurslarda yalnız Nuxa qəzasından deyil, Şamaxı, Cəbrayıl kimi uzaq bölgələrdən galən tələbələr də təhsil alırlırdı [231, 21]. Qısa müddət ərzində "Nuxa Hürriyyəti-Maarif Cəmiyyəti" tərəfindən qəzada 25 məktəb, təhsildən kənarada qalan 200 nəfər üçün "Vətən məktəbi" yaradıldı.

Cəmiyyətin fəaliyyətində Əbdülraşid Əfəndizadə, Əskəraqa Məmmədzadə, Mirhəsən Axundzadə, Rəcəb Əfəndiyev, Ələkbər Mahmudov, həmçinin fabrik sahibləri Hacı Qədir Hacı Əhməd oğlu, Hidayət Hacı Əfəndi oğlu, Yusif Xəlilzadə, Musa Mərdanov fəal iştirak etdilər.

1917-ci ilin martında Abdulla Abdurrahmanov və müəllim Veyşəl Mustafayevin təşəbbüsü ilə Nuxada "Hürriyyəti Maarif Cəmiyyəti" təşkil olundu. Birinci il ərzində ianadən və teatr tamaşalarından 11600 manat pul toplandı. Cəmiyyət bu vəsaitlə şəhərdə və Nuxa qəzasında məktəblərə müəllimlər hazırlamaq üçün yay mövslim kurusuna açıldı. Kursa Rəşid bəy Əfəndiyev, Abdulla bəy Əfəndiyev, Rəcəb Əfəndiyev, Məmmədəli Xələfzadə, Veyşəl Mustafayev, Həsim əfəndi Məmmədzadə müəllim kimi dəvət olundular.

1920-ci ildə Şimali Azərbaycanda bolşeviklər hakimiyəti əla keçirdikdən sonra Nuxada iki seminariya - bir qız, bir oğlan və bir ibtidai nümunə məktəbi açıldı. Məktəbin hər biri ayrı-ayrı binalarda yerləşdirildi. Qız seminariyası Məşədi Mehdi Qulu Zülfiqarovun evində, oğlan seminariyası Hacı Məmməd Sadiq Əliyevin evində yerləşirdi. Seminariyalarda Nuxa şəhərindən və qəzasından, Qutqaşen (Qəbələ), Göyçay, Ağdaş, Xaldan, Qax və Zaqtaladən oğlan və qızlar qəbul edilmişdilər. Geyim və yataq ləvazit-

matları dövlət tərəfindən verilirdi. Hər bir seminariyanın ayrıca aşpazı və mətbəxi vardı. Qız seminariyasının müdürü Mahtaban Əfəndiyevə (sonra Rüstəmova) idi. Karguzar Qibulyov təyin edilmişdi. Rəşid bəy Əfəndiyev, Məmmədəli Xələfzadə, Əhməd əfəndi Bayramov, Əhməd Nəbiyev seminariyada müəllim kimi fəaliyyət göstərirdilər. Mahtaban Əfəndiyeva tibb institutuna qəbul olunmaq üçün Bakıya getdiyində onun yerinə Rəşid bəy Əfəndiyev müdir təyin edildi. Lakin xəstəlik səbəbi ilə Mahtaban Əfəndiyeva təhsilini davam etdirə bilmədi, yenidən Nuxaya qayıdır məktəbə müəllim təyin olundu [83, v.2; 125, 27].

Məktəbin 2 ehtiyat və bir əsas sinfi var idi. Məmmədəli Xələfzadə, Mabud əfəndi Əfəndiyev, Əbdürrəhim Əfəndiyev, Baba Qabulov, Əlaşraf Hacıyev, Mahtaban Əfəndiyeva, Rəşid bəy Əfəndiyev, Xanım Əmicanova, Məryəm Nəbiyeva, Xədicə Məmmədova, Əstab Mütləlibova, Firuzə Bayramova, A.R.Felzar, Anası Şekixanova, Züleyxa Yusifova, İbrahim Əfəndizadə (həm də kişi gimnaziyasında işləyirdi), Məmməd İsmayılov (həm də kişi gimnaziyasında işləyirdi), K.L.Qoqinoğlu, Əbülfəsən Həsənov, Əli Abbas Qədimov [83, v.2] məktəbdə təhsilsə cəlb olunmuşdular.

Nuxada kişilər üçün seminariyalar da fəaliyyətini davam etdirirdi [127, 21]. Yeni açılan məktəblərin müəllim kadrlara olan ehtiyacın ödənilməsi məqsədilə Bakı, Şamaxı, Salyan, Qusar, Şuşa, Qazax və Kirovabadda (Gəncə) müəllim hazırlayan kurslar açılmış və bu kurslara 1000 nəfər cəlb edilmişdi.

1920-ci ildə Nuxada pedaqoji məktəb, 1923-cü ildə sənaye və tibb texnikumları açıldı [244, 223]. 1920-ci ilin oktyabrında Azərbaycan SSR XMK Kollegiyasının qərarına uyğun olaraq bir sıra şəhərlərlə yanşı Nuxada da kişi pedaqoji kursları yaradıldı. 1920-ci ildə oğlan seminariyasına müdir təyin olunmadığından Mahtaban Əfəndiyevə hər iki seminariyanı idarə edirdi. Hər iki məktəbin oğlan və qız seminariyalarının katibi Baba Qabulov idi. Tələbələr bir il gimnaziyanın binasında maşğıl oldular, sonra Hacı Məmməd Sadiq Əliyevin yuxarıdakı evinə köçdülər.

Məmmədəli Xələfzadə, Mabud Əfəndi Əfəndiyev, Əbdürrəhim Əfəndiyev, Baba Qabulov, Əlaşraf Hacıyev məktəbin müəllimləri idarə etmişdilər.

limləri idilər. 1922-ci ildə Mahmud Nəbiyev, Abdulla bəy Əfəndiyev və Abdulla bəy Paşa bəyov da müəllim təyin olundular. 1923-cü ildə Baba Qabulov məktəbdən xaric olunduğundan onun yerinə Nəsir bəy Nəcəfqulubəyov müəllim təyin olundu. Ümumilikdə, 1920-1923-cü illərdə 2365 müəllim, o cümlədən 179 nəfər qadın quisamüddətli kurslarda təkmilləşdi [122, 62].

1933-cü ildən Nuxa qəza məktəbi 7 illik təhsil verməyə başladı. Məktəb 1939-cu ildə səkkizilik, 1945/46-cı tədris ilində onillik məktəbə çevrildi. O dövrədə oğlanlarla qızlar ayrılıqla oxuduqlarından Nuxa qəza məktəbi qız məktəbi kimi fəaliyyət göstərdi, 1946/47-ci tədris ilində məktəbi 17 qız bitirdi. 1948-ci ildə məktəbdə 600 nəfər təhsil alındı. Məktəbin müəllimləri arasında "Lenin" ordenli riyaziyyat müəllimi Sürayya Gültüzadə, "Qırızı Əmək Bayraqı" ordenli tarix müəllimi Rza Cəlilov, respublikanın əməkdar müəllimi Ələsgər Yusifov şagirdlərin və şəhər ictimaiyyətinin hörmətini qazanmışdılar.

1953-cü ildən məktəbdə yenidən oğlanlarla qızlar birlikdə təhsil almağa başladılar.

Nuxa qəza məktəbinin varisi olan Şəki şəhərindəki 5 sayılı ümumtəhsil məktəbinin 1982-ci ildə 150 illik yubileyi keçirildi. Məktəbin yubileyinin keçirilməsi ilə əlaqədar Azərbaycan KP MK-nin qərarında deyilirdi: "Ösr yarım bundan əvvəl Şəki şəhərində açılmış qəza məktəbi Azərbaycanda maarif və mədəniyyət ocaqlarından biri olmuş, rus və Azərbaycan xalqları mədəniyyətlərinin geniş qarşılıqlı təsirinə, bu xalqlar arasında dostluğun inkişafına və möhkəməlməsinə kömək etmişdir. Sovet dövründə məktəb 5 nömrəli səkkizilik ümumtəhsil məktəbinə çevrilmişdir" [218].

Məktəb Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 30 sentyabr 1982-ci il tarixli fərmanı ilə Fəxri fərmanla təltif edildi. Məktəbin müəllimləri Axundova Diləfruz Baxşəli qızı və Hüseynova Ruqiyə Rza qızı "Azərbaycan SSR Əməkdar müəllimi" fəxri adı, Ağamirzəyeva Mənsurə Cəlil qızı və Əhmədova Zeynəb Şirəli qızı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olundular.

Nuxa qəza məktəbinin məzunları istər XIX əsrə, istərsə də

XX əsrə Azərbaycanın siyasi, iqtisadi və sosial həyatında fəal iştirak etdilər. Nuxa qəza məktəbinin yetirməsi Rəşid bəy Əfəndiyev və Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin ilk məzunlarından biri idi. Mustafa Quliyev (1893-1938), Məmməd-emin Şəkinski, Cəlil Hüseynov (1896-1979), Heydar Əfəndiyev (1907-1967), Məmməd Əfəndiyev (1887-1977), Rəcəb Əfəndiyev (1893-1956), Əbdüləzəl Dəmirçizadə (1909-1978), Sabit Rəhman (1910-1970), Yusif Əbdürrəhmanov (1912-1977) Şirməmməd Hüseynov (1924-2019), Fuad Əbdürrəhmanov (1915-1971), Salman Mümtaz (1884-1941) və başqları yubilyar məktəbi bitmişlər. [bax: bölmənin sonu, şəkil 7].

1920-ci ildən ayrı-ayrlıqlıda oğlan və qız seminariyası (darılmışlım və darılmışlımat) kimi fəaliyyətə başlayan Şəki Pedaqoji Texnikumu (Şəki Pedaqoji Texnikumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Orta ixtisas təhsili müəssisələrinin adlarının dəyişdirilməsi haqqında" 16 iyun 2010-cu il tarixli 112 sayılı qərarına əsasən Şəki Pedaqoji Kollegi adlandırılmışdır) 1926-ci ildə bu seminariyaları birləşdirilərək vahid texnikum halında fəaliyyətini davam ettdi. Dövlət Arxivləri Baş idarəsinin Şəki filialında Nuxa Qəza İcraiyyə Komitəsinin Rəyasət Heyatının iclaslarının 1925-1926-ci illəri şəhər edən protokol kitabında qeyd olunan 1926-ci il 8 noyabr tarixli 33/23 sayılı protokoldan aydın olur ki, oğlan və qız seminariyalarının birləşdirilməsi IV qrup texnikumlarında tələbə sayının azlığı nəticəsində həyata keçirilmişdir. Nuxa Qəza İcraiyyə Komitəsinin geniş plenum iclasında Azərbaycan SSR Maarif Komissarı Mustafa Quliyev və komissarlığın bir neçə şöbə müdürü də iştirak etmişdi [352, 51].

1925-ci ildə Şəki Pedaqoji Texnikumunun 25 nəfərlik ilk buraxılışı oldu. Məzunların 17 nəfəri oğlan, 8 nəfəri qız idi. 1925-ci il iyun ayının 27-də Nuxa Qəza İcraiyyə Komitəsinin qərarı ilə qadın müəllimlərə olan ehtiyac nəzarət alınaraq Nuxa qız seminariyası nəzdində 40 nəfər azsavadlı kəndli qızları üçün hazırlıq kursları açıldı.

Azərbaycan SSR Ali Sovetinin 1928-ci il 9 iyun tarixli qərarına əsasən (prot № 25) Nuxa Pedaqoji Texnikumu M.F.Axun-

dovun, 1932-ci ildən İ.V.Stalinin adını daşımışdır. 1920-1935-ci illərdə texnikumu 564 nəfər bitmiş, onlardan 92 nəfəri təhsillərini artırmaq məqsədilə ali məktəblərə oxumağa getmişdilər [352, 52-53]. 1927-1928-ci illərdə texnikumda yaradılan qiyabi təhsil şöbəsi vasitosılı on il müddətində 5415 nəfər müəllim hazırlanı. 1931/1932-ci tədris ilindən etibarən istehsalatdan ayrılmadan təhsil alınması məqsədilə fəhlə fakültəsi yaradıldı, 6 il ərzində fəhlə fakültəsini 1151 nəfər bitirdi.

1933-cü il yanvar ayının 15-dən texnikum nəzdində müəllim, məktəbəqədər tərbiyəçi və pioner işçiləri hazırlamaq üçün kurslar açıldı, 8 aylıq bu kurslara 6-7 sinif həcmində savadı olan şagirdlər qəbul edildilər. Şagirdlərə təqəqid verilənən onların təhsilə marağının artırılmasına təkan verdi.

Nuxa Pedaqoji Texnikumu məzunları sırasında Əhməd Rəhimli, sonralar respublika maarif nazirinin müavini işləyen Heydar Əfəndiyev, kimyaçı alim akademik Mirza Salehli vardır. Məktəbin ilk müəllimləri Rəşid bəy Əfəndiyev, Abdulmahmud Əfəndiyev, Əhmədagə Qaziyev, Veysəl Mustafayev, Əşrəf Hacıyev, Baba Qabulov, Məmmədəli Xələfzadə və başqları məktəbin formalasmasında və məshhurlaşmasında gərgin əmək sərf etmişdilər.

Ümumilikdə, Şəki Pedaqoji Kollegcini 1924/1925-2009/2010-cu tədris illərində 10511 nəfər bitirmişdir.

Şəkida sovet hakimiyyətinin ilk illərində açılan təhsil müəssisələrindən biri də 1923-cü ildə əsası qoymuş Kənd Təsərrüfatı Texnikumudur. Təhsil ocağının formalasması və inkişafında ilk direktoru İsgəndər Bağbanlının əvəzsiz xidmətləri olmuşdur. Texnikum müstəqillik illərində öz fəaliyyətinə son qoymuş, Şəki Texnologiya Texnikumu ilə birləşdirilmişdir. Hazırda Dövlət Texniki Kollegcinin bir şöbəsi kimi fəaliyyət göstərir. Təhsil ocağının məzunlarından akademik Cəbrayıl Hüseynov, elmlər doktoru Lətif Qarayev, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Zakir Əfəndiyev və b. göstərmək olar.

Şəkinin qocaman təhsil müəssisələrindən biri də 1923-cü ildə təsis olunmuş Şəki Toxuculuq Texnikumudur. Şəki ipək sonayesi üçün kadrlar hazırlığı ilə məşğul olan bu tədris müəssisəsində minlərlə ipəkçi kadrlar hazırlanmışdır.

1926/27-ci tədris ilində Xalq Maarif Komissarlığının 9 iyul 1926-ci il tarixli qərarı ilə Gəncə və Nuxa (Şəki) fəhlə fakültələrinin bazasında fəhlə texnikumları yaradıldı. 1935-ci ildə Nuxa İpəkçilik Texnikumu açıldı. 30-cu illərin ortalarında bir sira texnikumlar, o cümlədən Nuxa İpəkçilik Texnikumu müvafiq nazirliklərin tabeliyinə verildi.

İkinci Dünya müharibəsinin başlanması ilə xalq maarifi sisteminde ciddi dayışıklıklar baş verdi. Mütəxəssislərin ordu sıralarına səfərbər edilməsi, gənclərin istehsalata getməsi nəticəsində tələbə kontingenti əsaslı surətdə azaldı. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 21 avqust 1941-ci il tarixli qərarı ilə bir sira texnikumlar birləşdirildi. Lakin müharibə illerinin çətinliklərinə baxmayaraq orta ixtisas məktəbləri kadr hazırlığını dayandırmadı. 1945/46-ci tədris ilində Nuxa (Şəki) İpəkçilik Texnikumu bərpa olundu.

Nuxa qəzasının ətraf bölgələrinin ixtisaslı müəllim kadrlarına olan tələbatının ödənilməsindən 1939-1940-ci tədris ilində Nuxada fəaliyyətə başlayan və 1954-cü ilə kimi pedaqoji kadrlar hazırlığı ilə məşğul olan İkiillik Müəllimlər İnstitutunun [630, 218] böyük rolu oldu. Təhsil müəssisəsinə fəaliyyəti dövründə Rəsul Rəsullu rəhbərlik etmişdir.

Rəsul Yusif oğlu Rəsullu 1908-ci ildə Nuxada anadan olmuşdur. R.Rəsullu 1921-ci ildən ibtidai təhsil almağa başlamış, 1924-cü ildə Nuxa Pedagoji Texnikumuna qəbul olunmuş, 1927-ci ildə texnikumu bitirərək Qax rayonunun İlisu kəndində əmək fəaliyyətinə başlamışdır.

R.Rəsullunun ömrü yolu çox keşməkeşli və zəngin olmuşdur. 1929-1930-cu illərdə Zaqatala - Nuxa maarif şöbəsində inspektor işləyən R.Rəsullu savadsızlığın ləğvində yaxından iştirak etmiş, 1931-1936-ci illərdə Nuxanın məktəblərində və texnikumlarda həmdə müəllimlik etmiş, 1936-1940-ci illərdə Azərbaycan Dövlət Pedagoji İnstitutunda (indiki ADPU) təhsil almış, institutu fərqlənmə diplomu ilə bitirmiştir. [bax: bölmənin sonu, şəkil 8].

1953-cü ildə təhsilin yenidən qurulması ilə əlaqədar olaraq Nuxa İkiillik Müəllimlər İnstitutu ləğv olunaraq Kirovabad (indiki

Gəncə) Pedaqoji İnstitutuna birləşdirildikdən sonra R.Rəsullu 6 il Gəncədə pedagoji fəaliyyət göstərmiş, 1958-1959-cu illərdə APİ-nin (indiki ADPU) Azərbaycan ədəbiyatı kafedrasında işləmişdir.

R.Rəsullu yaxşı müəllim olmaqla yanaşı, həm də fədakar tədqiqatçı idi. 1945-ci ildə filologiya üzrə fəlsəfə doktoru alımlık dərəcəsi alan Rəsul Rəsullunun N.Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş "Ölməz sənətkar" adlı monografiyası, M.S.Ordubadi və S.Vurğun, rus yazıçıları V.M.Qoqol, F.N.Radişev, L.N.Tolstoy, A.P.Çexov, M.Mayakovski və M.Qorkinin yaradıcılığına həsr edilmiş yazıları tədqiqatçılar tərəfindən maraqla qarşılanmışdır.

R.Rəsullunun əmək və ictimai fəaliyyəti xalq və hökumət tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1931-ci ildə "Şəki fəhləsi" qəzetiinin 10 illiyi münasibətilə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin Fəxri fərmanına, 1942-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə "Azərbaycan SSR əməkdar müəllimi" fəxri adına, 1944-cü ildə SSRİ Ali Soveti tərəfindən "Əməkda fərqlənməyə görə", 1945-ci ildə "Qafqazın müdafiəsinə görə" medalları ilə təltif olunmuşdur. R.Rəsullu 1947-ci ildə Azərbaycan SSR Ali Sovetində seçkilər üzrə 123 sayılı Nuxa şəhər üçüncü seçki dairəsindən Azərbaycan SSR Ali Sovetində deputat seçilmişdir.

Rəsul Rəsullu 1962-ci ildə vəfat etmiş, onunla son mənzilə vəfa mərasimi APİ-də (indiki ADPU) keçirilmişdir.

Şəki təhsilinin yetirmələri Azərbaycanda dövlətçiliyinin möhkəmlənməsinə öz töhfələrini vermiş, elm və mədəniyyətin müxtəlif sahələrində əzmələ çalışmışlar.

4.8.2. Maarif xadimləri

XIX əsrda Şəkidə təhsilin təşkili və yenilənməsində xüsusi xidmətləri olan maarif xadimləri bu gün da hörmətlə yad olunur. Belə maarif fədailərindən biri **Rəsul bəy İsmayılov oğlu Əfəndiyev** (1863-1942). 1863-cü ildə Nuxada (indiki Şəkida) anadan olan R.Əfəndiyev Nuxa şəhər rus məktəbində oxumus, 1879-cu ildə Qori Müəllimlər Seminariyasına qəbul olunmuş, 1882-ci ildə seminariyanın ikinci buraxılışı kimi məktəbi başa vurmuşdur. 1882-

ci ilin sentyabr ayının 12-də Nuxa qəzasının Qutqaşen (Qəbələ) kənd ibtidai məktəbinə təyinatla müdir göndərilən Rəşid bəy yeni tipli "üsüli-cadid" məktəblərinin inkişafına yaxından kömək göstərir [339, 202].

1890-ci ildə Nuxanın Xaçmaz kəndində gələn Rəşid bəy Əfəndiyev kənddə məktəb açır və iki il müəllimlik edir. 1892-ci ildə R.Əfəndiyev təhsilini artırmaq məqsədilə Tiflisdəki Aleksandrovski Müəllimlər İnstytutunun dördüncü sinfinə daxil olur. Bir ıldan sonra məktəbi bitirən Rəşid bəy 1899-cu ildək Tiflis şəhər məktəbində müəllim işləyir. Qadınların təhsilinə böyük əhəmiyyət verən pedaqoq 1895-1896-ci illərdə Tiflisdə müsəlman qadın məktəbi təsis etmək üçün vəsait toplayır.

Rəşid bəy Əfəndiyev 1900-cü ildə Qori Müəllimlər Seminarı yasında şariət və Azərbaycan dili müəllimi vəzifəsində işləyir. O takca dərs deməklə kifayətlənmir, mərkəzi mətbuatda maraqlı məqalələrlə çıxış edir, müəllimi A.O.Çernyyayevskinin tərtib etdiyi və Rəşid bəyin dəst-xatı ilə Daşbasımda nəşr edilən "Vətən dili" dərsliyini sınaqdan keçirir, özünü gələcəkdə nəşr etdirəcəyi maşhur "Uşaq bağçası" əsərini hazırlanır [163, 297-298].

17 il seminariyada Azərbaycan dilini tədris edən Rəşid bəy elmi-pedaqoqi və ədəbi faaliyyətlə məşğul olur, "Uşaq bağçası" (1889) və "Bəsürətül-ətfal" (1910) dərsliyini yazar [339, 203]. [bax: bölmənin sonu, şəkil 9].

Rəşid bəy Əfəndiyevin fəaliyyətində ədəbi yaradıcılıq mühüm yer tutur. O, beş pərdəli "Qan ocağı" komediyasından sonra "Saq-qalın karamatı", "Qonşu qonşu olsa, kor qız ərə gedər", "Bir saq-telinin qiyməti", "Tiflis səfəri", "Qızılğıl", "Diş ağrısı", "Pul dalisi" səhnə əsərlərini yazar.

Rəşid bəy Əfəndiyevin ədəbi fəaliyyəti bütövlükdə məaşnilə bağlı olmuşdur. Onun "Elmin şərafəti", "Nəsihət", "Məktəbə davət", "Vətən məhabbəti", "Qələm", "Cəhalətdən şikayət", "Anna kimdir", "Bir qızın suali", "Qadın kimdir", "Yonca çıçayı", "Arsız uşaq və qarışqa", "Alma ağacının əhvalatı", "Tahir və Nəbi" və s. kimi şeir və hekayələri qadın azadlığı, qadın təhsili, ailə tərbiyəsinə həsr edilmişdir [339, 205-206].

1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulması Rəşid bəy Əfəndiyevin də həyatında dəyişiklik yaradır. O, Nuxaya 3 aylıq müəllimlər kursu açmaq üçün göndərilir, Nuxada qadın və kişilər üçün daha iki seminar ya təşkil edir. 1920-ci ildə seminarlar birləşdirilir və Nuxa pedaqoji texnikumu açılır [339, 206].

R.Əfəndiyev ərəb, fars və rus dillərini mükəmməl öyrənmişdi. Etnoqrafiyaya dair bir sira əsərlər yazan ədib Azərbaycanı Tədqiq və Təəbbə Cəmiyyətinin Nuxa şöbəsinin katibi olmuş, 1928-ci ildə Nuxa şöbəsindən Azərbaycan Proletar Yazıçıları Birliyinə nümayəndə seçilmişdir. O, "Nuxa qəzasındaki Dəhnələr və Suçma kəndlərinin etnoqrafiyası, iqtisadiyyatı və Trud-Sarıca düzündəki faydalı qazıntılar" (1929), "Şəki haqqında bir neçə qeydlər" (1930), "Şəki mahalına məxsus ipəkçilik haqqında tarixi materialıllar" (1932), "Nuxa şəhərində mövcud olan sənətkarlıq və peşkarlıq barəsində tarixi məlumat" (1934) etnoqrafi əsərlərin müəllifiidir. Qafqaz Arxeologiya Komitəsi ilə əməkdaşlıq edən Rəşid bəy Əfəndiyevin "Qafqazın orası və qəbilələrinin təsviri" edən materialları məcmuası"nın IX buraxılışında "Yelizavetpol quberniyasının Nuxa qəzasında xalq təbabəti" (1887), XXXII buraxılışında "Qəbələ mahalı" (1902) məqalələri çap olunmuşdur. Maarif xadimi, etnoqraf, tərcüməçi, şair, nasir və dramaturq kimi tanınan Rəşid bəy Əfəndiyevin əsərləri İstanbul, Bakı və Tiflisdə nəşr edilmiş, pyesləri Azərbaycan və Orta Asiya teatrlarının səhnələrində tamaşa yoxulmuşdur. O, Puşkin və Lermontovun əsərlərini, həmçinin Firdovsinin "Şahnamə"ni Azərbaycan dilinə tərcümə etmişdir.

80 illik ömrünün 60 ilini xalqın maariflənməsinə həsr edən Rəşid bəy İsmayılov oğlu Əfəndiyev 1942-ci ildə Şəkidə vəfat etmişdir [232, 211].

Rəşid bəy Əfəndiyevin oğlu Məmməd Əfəndiyev (1887-1977) 1919-cu ildə Peterburq Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmiştir. O, 1921-ci ildə Nuxa darülmülliminin, ilk pedaqoji kursları və Ali Pedaqoji İnstytutun təşkilinə böyük əmək sərf etmişdir.

M.Əfəndiyev 1934-1936-cı illərdə API-də Riyaziyyat

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK

fakültəsinin dekanı, 1935-1956-ci illərdə Azərbaycan Dövlət Universitetinin riyazi analiz kafedrasının müdürü işləmişdir. Anadilində ali riyaziyyat kursundan ilk dəfə mühazirə oxuyan professor M.Əfəndiyevin nəşr etdirdiyi riyaziyyat terminləri kitabı və dərs vəsaitləri, "Adi diferensial tənliklər" adlı sanballı kitabı, riyaziyyat tədrisi metodikasına dair elmi məqalələri bu gün da əhəmiyyətini itirməmişdir.

Görkəmlı riyaziyyatçı, professor (1949), Azərbaycanın əməkdar elm xadimi (1944) Məmməd bəy Rəşid bəy oğlu Əfəndiyev bir çox orden və medallarla təltif edilmiş, 1941-1946-ci illərdə Azərbaycan Riyaziyyatçılardan Cəmiyyətinin sədri olmuşdur. M.Əfəndiyev 1977-ci il iyunun 1-də Bakıda vəfat etmişdir.

Abdulla bəy Əfəndiyev (Əfəndizadə) məşhur Azərbaycan peydaqoqu Rəşid bəy Əfəndiyevin kiçik qardaşıdır. 1872-ci il martın 3-də Nuxa şəhərində anadan olmuş Abdulla bəyin atası İsmayıllı əfəndi Türkiyədə təhsil almışdır. İsmayıllı əfəndinin övladları Qazi Hüseyin əfəndi, Rəşid bəy və Abdulla bəy Əfəndiyevlərin Şimali Azərbaycanda elmin, maarifin, mədəniyyətin və ictimai fikri inkişafında böyük xidmətləri olmuşdur.

Abdulla bəy Əfəndiyev Şəkidəki rus məktəbini bitirdikdən sonra 1891-ci ildə Yelizavetpol Mixaylov sənət məktəbinin kanditatsıfatu səbəsində daxil olmuş, dörd illik təhsilini başa vurudan sonra Şəkiyə müəllim təyin olunmuş, iki il Şəkida müəllimlik etdiyindən sonra Tiflis Müəllimlər İnstytutunda təhsilini davam etdirmiş, 1899-cu ildə institutu bitirərək şəhər məktəbində müəllim işləmək hüququnu almış, Bakıya gələrək rus-müsəlman məktəbində pedaqoji faaliyyətini davam etdirmiştir [232, 94-95]. [bax: bölmənin sonu, şəkil 10].

A.Əfəndiyev müəllimlik faaliyyəti ilə bərabər, "Molla Nəsreddin" jurnalının yaradıcılarından biri olan Ömrə Fatiq Nəmənzadə (1872-1938) ilə birləikdə Şəkide M.F.Axundzadənin "Molla İbrahimxəlil kimyagər" və "Müsyö Jordan və Dərvish Məstəsah" komedyalarını tamaşaşa qoyur, Şəki ətrafi kəndlərdən topladığı folklor nümunələrini rus dilinə tərcümə edir, "SMORK" macmuaşının 1894-cü il nömrəsində çap olunur. Onun rus poeziy-

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK

sinin nümayəndələri İ.A.Krivoshein və M.Y.Lermontovdan etdiyi tərcümələri çap olunmuş, Tiflisdə nəşrə başlayan "Şərqi-rus" qəzetində və digər mətbuat orqanlarında məqalələrlə çıxış etmişdir. Azərbaycan Müəllimlərinin I qurultayının (1906) nümayəndəsi olan Abdulla bəy Əfəndiyev qurultayın qərarına əsasən müəllimlərinə kömək məqsədilə Krimda işləyir, Krimdən qayıtdıqdan sonra Fərhad Ağazadə və S.S.Axundovla birlikdə tədrisi asanlaşdırmaq üçün ərəb əlifbasının islahı, ana dili və ədəbiyyatın tədrisi və dini dərsliklər yaratmaq barədə təsəbbüs irəli sürür və S.S.Axundovla birlikdə "Əlibə" kitabını yazar.

"Əhrar" partiyasının yaradıcılarından biri olan Abdulla bəy Əfəndiyev 1918-ci il dekabrın 7-də işə başlayan Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinə Şəkidən üzv seçilmişdir. O, 1920-ci ilin əvvəllərində "Əhrar" partiyasından çıxaraq müstəqil parlament üzvü kimi fealiyyət göstərmişdir.

Abdulla bəy Əfəndiyev Azərbaycan əlifbası islahatının tərəfdarlarından olmuş, bu barədə məqalələrlə çıxış etmiş, "Son türk əlifbası" kitabı çap olunmuşdur [232, 96]. Abdulla bəy Əfəndiyevin 1919-cu ildə Şəkinin "Mədəniyyət mətbəəsi"ndə (Şəhri-Nuxa-sənəyi-1336) cüzi tirajla çap olunan "Ya ölüm, ya Türkiyə" kitabında "Növhə", "Ümid", "Açı həqiqətlər qarşısında böyük ümidi vərliq" və "Qafqaza dəvət" mənzumələri toplanmışdır. Onun bu kitabında XIX yüzilliyin sonu XX yüzilliyin əvvəllərində müsəlman aləminin düşdüyü ağır vəziyyətin səbəbləri açıqlanır, baş verən fəlakətlərin və balaların səbəbini xalqların taleyiin cavabdeh olan şəxslərin mənəməlik iddiasında görür və tarixin döslərindən nəticə çıxarmağa çağırır. Abdulla bəy Əfəndiyevin oğlu Ziya Əfəndiyev (Hikmət Ziyənətin atası) Qori Müəllimlər Seminariyasında təhsil almışdır. Abdulla bəy Əfəndiyev 1928-ci ildə Bakıda vəfat etmişdir.

Azərbaycanın məktəb və pedaqoji fikir tarixində öz mütəəqqi ideyaları ilə tanınan maarif xadimlərindən biri də **Rəcəb Əsədulla oğlu Əfəndiyevdir (1893 - 1956)**. [bax: bölmənin sonu, şəkil 11].

Rəcəb Əfəndiyev 1893-cü ildə Nuxada (indiki Şəkidi) xırda dükançı ailəsində dünyaya gəlmış, uşaqlıq və gənclik illərini orada

keçirmiş, iki il mollaxanada oxumuş, ərəb və fars dillərini öyrənmiş, Şərq ədəbiyyatı ilə tanış olmuşdur. 1909-cu ildə Rəşid bəy Əfəndiyevin maslahəti ilə Qori Müəllimlər Seminariyasına daxil olan R. Əfəndiyev [339, 188] 1911-ci ilin noyabrında M.F. Axundzadənin 100 illiyi münasibətilə keçirilən xatirə gecəsində tamaşa qoyulan "Müsyoj Jordan və dərvish Məstəli şah" komediyasında Məstəli şah rolunda çıxış edir. R. Əfəndiyev Qori Müəllimlər Seminariyasını 1914-cü ildə fərqlənmə diplomu ilə bitirir, Bakı quberniyasının sərəncamına göndərilir və Göyçay qəzasının ikisiniñli ibtidai məktəbinə müəllim təyin olunur [221, 4-5].

1914-cü ildə Şəkida açılan qadın və kişi gimnaziyasına 1915-ci ildə direktor təyin olunan gənc Rəcəb Əfəndiyev Rəşid bəy Əfəndiyevlə birlikdə Şəkida üç aylıq müəllimlər kursu təşkil edir. Onun 1917-ci ildə Şəkida 160 səhifəlik "Türk qiraati" dərsliyi çap olunur. Rəcəb Əfəndiyevin təşəbbüsü ilə Nuxanın kəndlərinə ibtidai məktəblər açılmışdır. Bu məqsədlə köhnə məktəb binaların təmir olunur, sınıf otaqları avadanlıqlar və tədris vəsaitləri ilə təchiz edilirdi.

1922-ci ildə cəmi iki il fəaliyyət göstərən Nuxa Pedaqoji Texnikumuna müdür təyin olunan Rəcəb Əfəndiyev [221, 9], 0, Mahmud Nəbiyev, Əlaşraf Hacıyev, Mabud Əfəndiyev kimi müəllimləri texnikuma tədrisə cəlb edir.

Pedaqoji texnikum açılan zaman Nuxada "Darülmüəllim" adlı qızlar üçün ikinci bir seminariya da fəaliyyət göstərirdi. Bu tədris ocağının direktoru Rəşid bəy Əfəndiyevin qızı Mahtəban Əfəndiyeva idi. Seminariyada Rəşid bəy Əfəndiyev, Məmmədəli Xələfzadə, Əhməd Bayramov, Yusif Əfəndiyev kimi müəllimlər dərs deyirdilər. Texnikumlar müxtəlif binalarda yerləssələr də bir biri ilə six əlaqədə idilər. Bu əlaqələrdə həm qız, həm də oğlan məktəblərində dərs deyən Rəşid bəy Əfəndiyev və Rəcəb Əfəndiyev əlaqələndirici rol oynayırırdılar. Nəhayət, 1926-ci ildə texnikumlar birləşdirilir. Bu birləşmə tələbə səxiliyi yaradır, müəllimlərin manzilli təminatında çətinlik yaratmaqla yanaşı, həm də müəllimlərin çatışmasına səbəb olur. Rəcəb Əfəndiyevin gərgin əməyi natiçəsində yeni təyinat alaraq məktəbə gələn müəllimlər boşalan evlər-

da, həmçinin fəhlə yataqxanalarında yerləşdirilirlər. Təhsilin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə 3 aylıq ixtisasartırma kursları açılır. Bu kurslarda Nuxa ilə yanaşı Balakan, Qutqaşen (indiki Qəbələ), Qazax, Qax, Zaqqatala müəllimləri də iştirak edirlər.

Rəcəb Əfəndiyev 1927-ci ildə Tiflis köctür və Nuxa Pedaqoji Texnikumunda topladığı təcrübə onun köməyinə gəlir. İki il, 1927-1929-cu illərdə Tiflis Pedaqoji Texnikumunda müəllim işləyən R. Əfəndiyev 1929-cu ildə Bakıya qayıdırdaq Azərbaycan Xalq Məarif Komissarlığında kadrlar üzrə baş inspektor təyin olunur və məktəblərin yenidən təşkilində fəal iştirak edir [339, 189].

R. Əfəndiyev təhsilini artırmağı da yaddan çıxarmır. Təhsilini artırmaq məqsədi ilə 1930-cu ildə ADU-ya qəbul olunan Rəcəb Əfəndiyev pedagoqika fakültəsinin birinci dərəcəli diplomla bitirir və Bakınin ali məktəblərində pedagoqikadan mühazırılar və məşğələlər aparır. Onun 1933-1950-ci illərdə yazdığı "İş yeri seçiminin pedaqoji prinsipləri" (1931), "İş otağı" (1933), "Müəllimlərin ixtisasını artırmaq işinin təşkili" (1934), "Qiyabi təhsil sistemində şifahi konsultasiya" (1935) kimi elmi-pedaqoji əsərləri bu gün də aktuallığını itirməmişdir [221, 17].

R. Əfəndiyevin yaradılığında ailə-məisət, gənclərin əqləq və vətənpərvərlik təbəyi məsələləri mühüm yer tutmuşdur. Onun "Gimnazist Vahid", "Kimdir o", "Bədbəxt Əhməd" və s. əsərləri bu qəbeldindər [221, 201].

R. Əfəndiyev istər təhsil, istərsə də müəllimlik faaliyyəti illərində dövri mətbuatda hekayələr və müxtəlif məzmunlu məqalələrlə çıxış etmişdir. Belələrinə "Yeni İrşad" qəzetində çap olunan "Gimnazist Vahid, yaxud mütəəlimlərə iibrət", "Aclar", "Rahat olmaq istəyirəm", "İqbəl" qəzetində çap olunan "Kimdir o", "Yaxşılıq", "Bədbəxt Əhməd" hekayələrini, "Məktəb" jurnalında çap edilmiş "İlin axır çərşənbəsi" pyesini göstərmək olar. O, 1918-ci ildə "Türk çələngi" dərsliyini yazımdır.

R. Əfəndiyev Azərbaycan Dövlət Elmi Tədqiqat Pedaqogika İnstitutunun omakdaşı olmuş, bir sira məşhur pedagoqların əsərlərini Azərbaycan dilinə tərcümə etmişdi. Rəcəb Əfəndiyev 1956-ci ildə Bakıda vəfat etmişdir.

4.8.3. Ədəbiyyat

XIX əsr və XX əsinin əvvəllərində Azərbaycan milli-bədii fikrinin səciyyəvi xüsusiyyətlərini qabarıq ifadə edən regionlardan biri də Nuxa ədəbi mühəditidir. XVIII-XIX əsrlərdə Şəkidə Məhəmməd Hüseyn xan Müştəq, şair Nəbi, Süleyman, M.F.Axundzadə, şəkili xəstə Qasim, Kərim ağa Fateh, Mustafa Şuxi, Zövqi, Hüzni, Dəli Bəbir, Molla Məhəmməd, Molla Qasim Zakir, Hacı Rəsul, İbrahim əfəndi Nicati, Hacı Məhəmməd əfəndi Nafe, Xəstə Qədir Məhəmməd Səməndür, Molla İbrahim Dodui, İsmayıllı bəy Nakam kimi söz sərafları yaşayıb-yaratmışlar. Bunların sırasında İsmayıllı bəy Nakam yaradıcılıq fondunun həcmində və forma-məzmun xüsusiyyətlərinə görə başqlarından fərqlənir.

L.S.Nakam dövrünün görkəmli siyasi və ədəbi şəxsiyyətləri, xüsusilə Hacı Zeynalabdin Tağıyev, M.F.Axundzadə, Seyid Əzim Şirvani, Səid və Cəlal Ünsizadə qardaşları ilə dostluq münasibətləri saxlamışdır. O, "Məclisi-üns" ədəbi məclisləri ilə six əlaqə yaradaraq Xurşidbanu Natəvan və Kərim ağa Fəna ilə məktublaşmışdır. İsmayıllı bəyin "Nakam" taxəllüsü ilə şeirlər yazması ömründün məşəqqətləri ilə bağlı olmuşdur. İsmayıllı bəy Nakam 1906-ci ildə xərçəng xəstəliyindən vəfat etmiş və Nuxanın qədim qəbiristanlıqlarından biri olan *Xoçığ* qəbiristanlığında dəfn olunmuşdur.

XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan *Mirzə Fətəli Məhəmmədtəğü Hacı Əhməd oğlu Axundzadə (1812-1878)* – 1812-ci ildə Nuxada (indiki Şəkidə) anadan olmuşdur.

Fətəli Axundzadəni oğulluğa götürən Hacı Ələsgər 1832-ci ildə Məkkə ziyarətinə hazırlaşarkən Gəncədə yaşayan dostu Molla Hüseyn Pişnamazzadəyə ziyarətdən qayıdanə qədər Fətəliyə məntiq və fiqh kitablarından dərs verməyi tapşırır. Fətəli Axundzadə Gəncədə olarkən M.S.Vazehdən də dərs alır. Axund Hacı Ələsgər Məkkədən qayıtdıqdan sonra Nuxaya gəlir və 19 yaşı Fətəlini təhsilini davam etdirmək üçün 1831-ci il dekabrın 30-də Nuxada açılmış rus dilində məktəbə qoyur. Lakin yaşıının çoxluğu ona təhsilini davam etdirməyə imkan vermir. 1834-cü ildə Tiflisə gəlir

və noyabrın 1-də Qafqazın Baş hakimi baron Rozenin dəftər-xanasında mülki hissə üzrə şərq dilləri tərcüməcisinin şagirdi qulluğuna girir. Altı aydan sonra tərcüməciliyə keçən Fətəli Axundzadəyə 1842-ci ildə praporşik, 1846-ci ildə podporuçik, 1850-ci ildə poruçik, 1852-ci ildə şabs-kapitan, 1861-ci ildə mayor, 1869-cu ildə podpolkovnik, 1873-cü ildə polkovnik rütbəsi verilir və bu dövr ərzində müxtəlif orden və medallarla təltif olunur.

M.F.Axundzadə 1842-ci ildə Nuxaya gəlmış, Axund Hacı Ələsgərin qızı Tubu xanımla evlənmişdir. M.F.Axundzadənin oğlu Rəşid bəy 1854-cü ildə anadan olmuşdur.

M.F.Axundzadə yaradıcılığına "Səbuhı" taxəllüsü ilə başlamışdır. O, 1850-1855-ci illərdə "Hekayəti-Molla İbrahimxəlil kimyagər", "Müsyə Jordan və Dərvish Mastali şah", "Vəziri-xan-Lənkəran", "Hekayəti-xirs quldurbəsan", "Sərgüzəşt-i-mərdi-xəsis" və ya "Hacı Qara", "Mürəfiə vəkilləri hekayəti" adlı komedyalarını yazar. O, 1857-ci ildə yazdığı "Aldanmış kəvakib, yaxud "Hekayəti-Yusif şah" povesti ilə Azərbaycan realist nəşrinin əsasını qoyur. "Kəmalüddövlə məktubları..." əsəri ilə özünün dövlətçilik baxışlarını irali sürən əsəri rus dilinə tərcümə olunmuşdur. Ədibin "Puşkinin ölümünə Şərq poemasi", "Zakiro maktub"ları, "Yeni əlifba haqqında mənzumə"si və başqa şeirləri yüksək bədii soviyyəsi ilə seçilir. "Kəmalüddövlə məktubları..."nda ədib islam ölkələrində tərəqqi yolunda buxova çevrilən fanatizmin köklərini açmışdır.

M.F.Axundzadə Azərbaycan mədəniyyəti tarixinə şair, yazıçı, dramaturq, pedagoq, filosof, tarixçi, hərbi və siyasi xadim kimi daxil olmuş, yaradıcılığında Şərq və Qərb mədəniyyətini birləşdirə bilmişdi. 1851-ci il aprelin 3-də İmperator Rus Coğrafiya Cəmiyyətinin Qafqaz şöbəsinə seçilən 39 həqiqi üzv arasında M.F.Axundzadə də olmusdur [531, 9]. M.F.Axundzadənin bizi gəlib getmiş ikinci poetik əsəri 1837-ci ildə yazdığı "Puşkinin ölümüne Şərq poeması"dır. Əsər fars dilində, klassik Şərq şeiri üslubunda yazılmışdır. [bax: *bölmənin sonu, şəkil 12*].

M.F.Axundzadə maarifçilik moramnaməsində müsəlman xalqlarının müasir dövrdə inkişafı üçün əlifbanın dəyişdirilməsinin başlangıç sayarəq yazardı ki, "...bütün işlərin əsası bılıkdir, bılık

isə əlibanın açarıdır". M.F.Axundzadə Azərbaycan xalqının sosial-iqtisadi, mədəni-mənəvi təşəkkülünü "millət" kimi dəyərləndirirdi. "Kəşkül" qəzeti bu təşəkküldən "Türk milləti" deyərək bəhs edirdi. M.F.Axundzadə əsərləri ilə Azərbaycan cəmiyyətinə yeni istiqamət vermiş, milli mədəniyyətin inkişafına böyük təsir göstərmişdir. Bu səbəbdən da, XIX əsr "Mirza Fətəli əsrı" kimi qiymətləndirilir.

XIX əsrin sonları və XX əsrin əvvəllərində fəaliyyət göstərən görkəmli Azərbaycan aşılılarından biri da Süleyman Salah oğlu Molla Cumadır (1854-1920). Molla Cuma onun təxəllüsüdür. O, heç vaxt mollalıq etməmişdir. Molla Cuma 1854-cü ildə anadan olmuşdur. Savadlı olduğu üçün ona "Molla" təxəllüsü verilmişdir. Molla Cumanın ədəbi irsi içərisində Qədim Şərq, Azərbaycan əfsanə və əsərləri, xüsusilə İslam dünyası ilə əlaqadər çoxlu şeirlər vardır.

Nuxanın Baş Layışçı kəndində anadan olmuş, ilk təhsilini Baş Göytük kəndindəki mədrəsədə alan Süleyman Salah oğlu arəb və fars dillərini mükemmel öyrənmişdir. Süleyman Salah oğlu - Molla Cuma bir çox qoşma, gəryaklı, təcnis, gözəlləmə, bağlama və şeirlərin mülliəfiidir. Onun "Qızla gelinin deyişməsi", "Aşiq Kənlülə deyişmə", "Baxşı bəy və Leyla xanım" kimi iri həcmli əsərləri məlumdur [Bax: 248; 249].

Molla Cuma faciəli surətdə həlak olmuşdur. Belə ki, 1920-ci ilin yazında XI Qızılı ordunun hissələri Şəkidən Qaxa gedərkən yolda Molla Cumaya və onun əmisi uşaqlarına rast gəlir və onları qatlı yetirirler. [Bax: bölmənin sonu, şəkil 13].

Hazırda aşığın doğma kəndində onun ev muzeyi təşkil edilmiş, qəbirüstü abidəsi ucaldılmışdır.

Görkəmli ədəbiyyatçısın və mətnşünas alim, istedadlı jurnalist, məllənəsəddinçi şair Salman Məmmədemin oğlu Əsgərov (Mümtaz) 1884-cü ildə Nuxada (indiki Şəkidə) anadan olmuşdur. Salman Mümtaz müstəqil mütaliə sayəsində Şərq ədəbiyyatını, arəb, fars və urdu dillərini öyrənmişdir. Orta Asiya, Sibir, Zabaykalye və Qafqaz vilayətlərində ticarətə məşğul olan S.Mümtaz 1908-ci ildən, Azərbaycan mətbuatı ilə əlaqə yaratmış, "Molla Nəsrəddin", "Zənbur", "Kəlniyat", "Tuti", "Qurtuluş" jurnallarında, "Sədə",

"Tərəqqi", "Günəş", "İqbəl", "Yeni iqbəl", "Açıq söz" qəzetlərində şeir və felyetonları dərc edilmişdir. S.Mümtaz C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, N.Nərimanov, M.S.Ordubadi, F.Köçərli, M.Hadi, A.Səhhət, Ə.Qəməgüsar, Ə.Nəzmi, R.Axundov və b. ilə yaxından dostluq münasibəti saxlamışdır. [Bax: bölmənin sonu, şəkil 14].

S.Mümtazın "Molla Nəsrəddin" də ilk məqaləsi 1906-ci il avqustun 25-də çap olunmuşdur. Mümtazın avtobiografiyasından məlum olur ki, o, əsasən, "Xortdan bəy", "Sərçəqulu bəy" imzaları ilə şeirlər yazmış, "Eşşək arısı", "Sağsağan", "Qorxaq" kimi imzalarla tanınmışdır [269, 14]. S.Mümtaz "Molla Nəsrəddin" də çıxış etməklə kifayətlənməmiş, həm də onun yayılmasına kömək etmişdir. S.Mümtaz "Molla Nəsrəddin"lə yanşı, "Tuti", "Kəlniyat", "İqbəl" və b. nüfuzlu orqanlarla əlaqə saxlamışdır. O, 1907-ci ildə İranda, Orta Asiyadan müxtəlif yerlərində, Sibirin Barnaul şəhərində, 1908-ci ildə Tiflisdə, 1910-cu ildə Bakıda və Tiflisdə, Vladiqafqazda və Qoridə, nəhayət, Daşkənddə, Orenburqdə və b. şəhərlərdə olmuşdur.

Klassik Şərq ədəbiyyatının bilicilərindən olan Salman Mümtaz M.Qorki, A.Tolstoy, S.Ayni ilə tanış olmuş, [269, 10] R.Taqor, şərqsütənə alimlərdən Y.Marr, A.Samojloviç, İ.İ.Meşşəninov, A.Krimski, Y.Bertelsə görəmiş, onların bəziləri ilə məktulmuşlardır. Sovet Rusiyasının hərbi tacavizü naticasında Şimali Azərbaycanda sovet hakimiyyəti qurulduğundan sonra şifahi xalq ədəbiyyatının və klassik əsrlərin toplaması ilə məşğul olan S.Mümtaz 1920-1937-ci illər arasında 24 kitab, 70-dən çox məqalə çap etdimiş, 100-dən çox Azərbaycan və Yaxın Şərq şairi haqqında tədqiqatlar aparmışdır [269, 24]. Elmi fəaliyyətində məşhur təzkiraçılıra-Məhəmməd Əvfi, Dövlətşah Səmərqəndi, Lütfəli bəy Azar, Azad Hüseyn Belqirami, Əmin Əhməd Razi, Rzaqulxan Hidayət, Həsən Çələbi, Şəmsəddin Sami bəy, Şair Mirzə, Mirxon, Hur Hüseyn, M.M.Nəvvab və b. müraciət edən S.Mümtaz rus tədqiqatçılara V.A.Dorn (1805-1881), A.Y.Krimski (1871-1942), V.V.Bartold (1869-1930) A.Y.Samojloviç (1880-1938), Y.N.Marr (1893-1935), Y.A.Bertels (1890-1957) kimi alimlərin Şərq xalqlarının tarixi və ədəbiyyatına dair tədqiqatlarından faydalansmışdır [269, 49]. 1926-

cı ildə Bakıda keçirilən I Ümumittifaq Türkoloji qurultayda iştirak edən V.V.Bartold akad. S.F.Oldenburqla birlikdə S.Mümtazın kitabxanasında olmuş və onun topladığı nadir əlyazmalara heyran qalmışdır [152]. S.F.Oldenbuq o zaman demişdir ki, dünyada "Kitabi Dədə Qorqud"un 2 nüsxəsi saxlanılır, biri Vatikanda, digəri Drezdendə. S.Mümtazda isə onun 3-cü nüsxəsi vardır [603, 214].

Salman Mümtaz 25 ilədək davam edən elmi-ədəbi fəaliyyətində Azərbaycan ədəbi irlisinin tədqiqi və nəşri sahəsində çox şərəfli mətnşünaslıq iş aparmışdır. Onun tərtib edib buraxıldığı kitablar: "Hasif İsfahani" (1913), "Ağa Məsih Şirvani" (1925), "Molla Panah Vaqif" (1925), "Məmməd Hüseynxan Müştəq" (1925), "Qövsi Təbrizi" (1925), "Qasim bəy Zakir" (1926), "Mirzə Şəfi Vazeh" (1926), "Seyid Əmadəddin Nəsimi" (1926), "Baba bəy Zakir" (1926), "Ağababır Şirvani" (1927), "El şairləri. I hissə" (1927), "El şairləri. II hissə" (1928), "Sarı Aşıq" (1925), "Molla Vəli Vidadi" (1936), "Molla Panah Vaqif" (1937) onun yaradıcılıq imkanlarına parlaq nümunədir [269, 70].

S.Mümtazın tərtib etdiyi siyahıda 483 Azərbaycan şairinin adı vardır. O, 1933-cü ildən başlayaraq 10 il ərzində 104 şair haqqında 2000 səhifelik əsər hazırlamağı nəzərdə tutmuşdu [269, 74].

S.Mümtazın M.P.Vaqif, M.V.Vidadi, M.Ş.Vazeh haqqında maraqlı tədqiqatları vardır. Onun "Qasim bəy Zakir" adlı kitabına şərin 230 seri (87 mürsəbbe, 19 gorayı, 63 qazəl, 5 tarcibənd, 14 müxəmməs, 7 müstəzəd, 8 təcnis, 4 həcv, 3 maddeyi-tarixi qəsidi, hekaya, saqınama, vəsi-hal, baharıyaya və s.) daxil edilmişdir [269, 93].

Salman Mümtaz milli baxışlarına görə təqib olunmuş, represiya məruz qalmışdır. O, həbs olunan zaman onun mənzilində axtarış aparılmışdır. Mənzilin axtarışına dair tərtib olunmuş protokolla şəxsi sənədlərin, 3 kiso və bir çanta müxtəlif kitabların, bir böyük qutu şəkillərin neqativinin gölürlüyü qeyd olunmuşdur [354, 8-10; 638]. S.Mümtaz uydurma antisovet, panturkist və panislamist təşkilatın üzvü olmaqdə, sovet hakimiyyətini yinxəməq və burjuva-millətçi dövlət yaratmaq məqsədilə silahlı üsyan hazırlamaqdə günahlandırılmışdır. SSRİ Ali Məhkəməsinin Səyyar

Kollegiyasının Sessiyası onu şəxsi əmlakı müsadirə olunmaq və 5 il siyasi hüquqlardan məhrum edilmək şərtlə 10 il müddətinə azadlıqlandan məhrum etmişdi. S.Mümtazın şəxsi əmlakı isə yaşadığı mənzil və qiymətli kitablardan ibarət olmuşdur.

Salman Məmmədemin oğlu Əsgərov (Mümtaz) 1941-ci ildə Oryolda, faşistlərin şəhəri tutmasından bir az əvvəl gülələnmişdir. 1956-ci ildə ona bərəət verilmişdir.

Ədəbiyyatşinas, tənqidçi, dövlət xadimi *Quliyev Mustafa Zəkəriyyə oğlu (1893-1938)* 1893-cü ildə Nuxada xırda tacir ailəsində anadan olmuşdur. O, 1913-cü ildə Tiflis gimnaziyasını bitirmiş, Kiiev Universitetinin Fizika-riyaziyyat fakültasında daxil olmuşdur. M.Quliyev Qırmızı Professorlar İnstitutunda təhsil almış, Kommunist Akademiyasını bitirmiştir.

M.Quliyev 1919-cu ildə Şimali Azərbaycana gəlmüş və 1921-1922-ci ildə AK (b) P Qaraşəhər təşkilatının katibi seçilmişdir. O, 1922-1928-ci illərdə Azərbaycan SSR Xalq Maarif Komissarı işləmişdir. M.Quliyev xalq maarif komissarı kimi orta və orta ixtisas təhsili məsələləri ilə yanaşı, həmcinin ədəbiyyatın inkişafına və respublikada kitab nəşrinə, faktiki olaraq Yaziçılar İttifaqının, Mədəniyyət və Poliqrafiya Nazirliyinin funksiyalarını yerinə yetirilməsi işinə nəzarət edir, "Maarif və mədəniyyət" (1923-1926), "İngiləb və mədəniyyət" (1929-1931) jurnallarının redaktoru olur. O, "Maarif və mədəniyyət" jurnalının nəşrində xüsusi rol oynayır, 1930-cu ildə onun "Oktyabr və türk ədəbiyyatı" monoqrafiyası nəşr edilir. 30-cu illərdə M.Quliyevin "Fransız materialistlərinin estetik görüşləri", "Təbiətin dialektikası və materiya problemi" əsərləri işıq üzü görür.

Qazaxistanın Çimkənd şəhərinə göndərilən M.Quliyev partiya komitəsinin katibi işləyir, həbsdən əvvəl Odessa Vilayət Komitəsinin şöba müdürü vazifəsində də təyin edilir. M.Quliyev 1937-ci ildə həbs olunmuş, 1938-ci ildə respublika DİK orqanları tərəfindən gülələnmişdir [Bax: 337]. [bax: bölmənin sonu, şəkil 15].

Elm. Nuxa (Şəki) qədim zamanlardan elmi biliklərin inkişaf etdiyi bölgələrdən biri olmuşdur. Şəki xanlığının yaranması ilə elmi biliklərin inkişafına və yayılmasına şərait yaranmışdır. Döv-

rün görkəmlı elm adamları içərisində 1747-1755-ci illərdə Şəki xanı olmuş Hacı Çələbi xan Qurban oğlunun nəslindən olan Kərim Ağa Fatehin (1783-1858) xüsusi yeri vardır. Fətəli xanın yegana oğlu olan Kərim ağa 1783-cü ildə Şəkidə doğulmuşdur. 1804-cü ildə Fətəli xanın qardaşları Məhəmmədəhsən xan və Səlim xan Şamaxı xanına asır dösdükdən sonra Şəki bəyləri Kərim ağanı Şəki xanı elan etmişdilər. Kərim ağanın babası Məmmədhüseyn xan Hacı Çələbi xanın nəslindən olmuş, "Müştəq" təxəllüsü ilə şeirlər yazmışdır.

Kərim ağa Fateh 12 iyul 1858-ci ildə dünyasını dəyişmiş, Şəkidə xan məscidinin arxasında xanların nəslinə aid qəbiristanlıqda dəfn olunmuşdur.

Kərim ağa Fatehin "Şəki xanlarının müxtəsər tarixi" əsəri XVIII əsrin birinci yarısından XIX əsrin ilk illərinə qədərki dövrə Şəki xanlarının tarixini aks etdirir. V.Dorn Azərbaycan dilində yazılmış bu əsərin əslini ilk dəfə 1858-ci ildə "Əl-İntixabat-ül-bəhriyyə" adlı külliyyatda topladığı tarixi əsərlər sırasında Peterburqda nəşr etdirilmişdir [205, 3]. Rus müəllifi N.Xanikovun səhvi nəticəsində bu əsər Hacı Əbdüllütfif əfəndinin adına çap edilmişdir. Təs-süf ki, bu sah 1926-ci il Bakı nəşrində də təkrar olunmuşdur. 1929-cu ildə Salman Mümtaz əsərin Kərim ağa Fatehə məxsus olduğunu müəyyənləşdirmişdir. S.Mümtaz həmin əsəri tədqiq edərək belə nəticəyə gelir: "Fətəli xan, məşhur Hacı Çələbi xanın nəticəsi, Həsən ağanın nağısı və Məhəmməd Hüseyn xan Müştəqin oğludur. Məhəmməd Hüseyn xanın üç oğlu var idi ki, onlar da Məhəmmədəhsən xan, Fətəli xan və Səlim xandan ibarət idi. Məhəmmədəhsən xan ilə Səlim xanın hər birinin üç oğlu olduğu halda, Fətəli xanın yalnız bir oğlu var idi ki, o da türki və farsı şeirləri ilə məşhur olan Kərim ağa Fatehdür" [205, 4].

Kərim ağa Fatehin "Şəki xanlarının müxtəsər tarixi" əsəri Şəkinin XVIII – XIX əsrlər siyasi tarixinə aid ilk mənbələrdən biridir. Əsərin Şəkinin qədim dövründən aid olan hissəsi rəvayət və əfsanələrə əsaslandığı halda, əsərin digər hissələndən XVIII əsrin ikinci yarısı və XIX əsrin birinci rübündə Şəkidə bas verən Şəki xanlığı tarixinə dair çox maraqlı və qiymətli məlumatlar vardır.

[205, 5]. Əsər bəhs olunan dövrədə Şəkidə, o cümlədən Şimali Azərbaycanda baş verən hadisələrin öyrənilməsi baxımından əhəmiyyətli mənbədir.

"Şəki xanları və onların nəsilləri" əsərinin müəllifi olan Hacı Seyid Əbdülhəmid əfəndi də Şəkidə anadan olmuş, ilk təhsilini mədrəsədə almışdır. Onun yetkinləşməsində müəllimi İsmayıllı bay Sədrəddinbəyovun (Nakamin) böyük rolu olmuşdur. Məkka, Madina, Qahirə, İsgəndəriyyə, Şam, İstanbul, Trabzon şəhərlərinə sayahət edən Hacı Seyid Əbdülhəmid əfəndi Tiflisə galmış, sonralar bir müddət Qazax, Gəncə və Şamaxı şəhərlərində yaşamışdır. O, seyidlərin nəcəbatları təhqiq olunan komissiyada işləmiş, onun xidmətləri çar hökuməti tərəfindən üç qızıl saat, bir qızıl ənfiyadan, bir cəvahirli qızıl üzük və ildə iki yüz manat məvacibə təltif edilmişdir [177, 6].

"Şəki xanları və onların nəsilləri" əsəri ilk dəfə 1939-cu ildə Azərbaycan SSR Elmi-Tədqiqat İnstitutunun Tarix-etnoqrafiya şöbəsi tərəfindən nəşr edilmişdir.

Azərbaycan ziyalıları tərəfindən Hacı Seyid Əbdül əfəndi bir tarixçi kimi də tanınır. Onun "Şəki xanları və onların nəsilləri" adlı tarixi əsəri Şəki xanlarının, o cümlədən Azərbaycan tarixinin öyrənilməsində qıymətli mənbədir.

Azərbaycanın görkəmlı elm və maarif xadimi, İslamın mahir bilicisi, məşhur din xadimi, 1907-1909-cu illərdə Qafqaz Ruhani'ləri və Ruhani İdarəsinin İdarə Heyətinin sadri olmuş Şeyxülislam Axund Məhəmmədəhsən Mövlazadə Şəkuvı Şəkidə anadan olmuş və ilk təhsilini də bu şəhərdə almışdır. [bax: bölmənin sonu, şəkil 16].

4.8.4. İncəsənat

Şəki şəhəri tarixində incəsənat sahəsi xüsusi yer tutur və onun çox görkəmlı nümayəndələri vardır. Onlardan Ələsgər Abdullayev (Şəkilli Ələsgər) (1866-1929) 1902-1903-cü illərdə Bakıda keçirilən 1-ci, 2-ci və 3-cü "Şərq konsertləri"-ndə iştirak etmiş, "Çahargah", "Şüştər", "Bayati-Şiraz" mugamlarını ifa etmişdir. Ələsgər Abdullayev 1913-1914-cü illərdə "Sport-Rekord" və "Ekstrafon" səhmdarlar cəmiyyətləri tərəfindən Tiflis və Kiyev

şəhərlərinə davət olunmuşdur. O, "Çahargah", "Rast", "Mahur-Hindi", "Zabul-Segah", "Rahab", "Şüstar", "Hasar" və s. müğamların mahir ifaçısıdır. [bax: bölmənin sonu, şəkil 17].

Azərbaycanın Xalq rəssamı, Əməkdar incəsənət xadimi, iki dəfə Dövlət Mükafatı laureati, 1951-ci ildə hazırlanın və 1960-ci ildə Bakıda ucalanmış "Azad qadın" heykəlinin, Buxarada Əbu Əli ibn Sinanın, Düşənbədə Rudskinin, S.Ayminin, Ulan-Batorda Suxə-Batorun və marşal X.Cəybalsanın abidələrinin müəllifi **Fuad Həsən oğlu Əbdürəhmanov** (1915-1971), C.Cabbarlının "Solğun çiçəklər"indəki Heydərqlu, S.Rəhmanın "Toy", "Xoşbəxtlər", "Ölüqlü evlənlər" tamaşalarındaki Surxay, Mirzə Qərənfil, Xəlil, Ə.B.Haqverdiyevin "Pəri cadu"ndakı Əmrəh, C.Məmmədquluzadənin "Ölüler", "Dəli yığıncağı"ndakı Məşədi Oruc, Hacı Mail, V.Şekspirin "Kral Lir"indəki Təlxək, N.Dmbadzevin "Darixma ana"sındakı İsdor və s. kimi farqlı obrazları ilə tamaşaçılara yaddaşında qalan, istedadlı kino aktyoru, "Kəndlilər"də daxili işlər naziri, "Bəxtiyar"da restoran xidmətçisi, "Bir məhəlliə iki oğlan"da Mahmud, "O olmasın, bu olsun"da Rza bəy, "Yenilməz batalyon"da usta Yusif, "Nasimi"da Fazlullah Naimi, "Yeddi oğul isterəm"da Kələntər dayı, "Ulduzlar sönmür"da Hacı Zeynaladın Tağıyev, "Mən ki gözəl deyildim"da Şərif kişi, "Dəli Kür"da faytonçu Məmmədəli obrazlarını yaradan Azərbaycanın Xalq artisti **İsmayıllı Osman oğlu Osmanlı** (1902-1979) [bax: bölmənin sonu, şəkil 18]. S.Rüstəmovun "Beş manatlıq gəlin"da Möhsün, A.Məşədibayovun "Toy kimindir"ində Qoşun, S.Rüstəmovun "Durna"sında Dursun, S.Ələsgərovun "Ulduz"unda Məhəmməd, E.Sabitoğlunun "Hicran" tamaşasındaki Mitoş, Ü.Hacıbəyovun "Arşın mal alan"indəki Vəli rollarının ifaçısı **Lütfüli Əmir oğlu Abdullayev** (1914-1973) Şəkidə dünənyaya göz açmış, respublikaya şöhrət gətirmişlər.

Mətbuat. Şəki şəhərin tarixində mətbuat xüsusi yer tuturdu. XIX əsrin sonu və XX əsrin əvvəllerində nəşr olunan "Əkinçi" (1875-1977), "Ziya" və "Ziyaviy Qafqaziyə" (1879-1884), "Kəşkül" (1883-1891), "Füyuzat" (1906-1907), "Tərəqqi" (1908-1909) və digər mətbuat vasitələrində xalq təhsili, təlim-təribəy məsələləri işləqəndirildi. Pedaqoji hərəkatın önündə "Molla Nəsrəddin" jurnalı gedirdi. Nəşr edilən qəzet və jurnallarda Nuxa ziyalıları müxtəlif mövzularda məqalələrlə çıxış edirdilər. M.F.Axundzadə 1877-ci ildə "Əkinçi" qəzetində "Vəkili naməlum" adlı məqaləsində yazırkı ki, "...Məktəb işin ibtidasıdır. Məktəbdən çıxandan sonra uşaqlar qəzet, jurnal, kitab oxumalıdırular" [353, 12]. H.B.Zərdabının nəşr etdiyi "Əkinçi", C.Əsfəndi Ünsizadə tərəfindən nəşr edilən "Kəşkül", M.A.Səhərtaxtılımın nəşr etdiyi "Şərqi-rus" qəzetləri, M.Mahmudbəyovun nəşri olan "Rəhbər", uşaqlar üçün nəzərdə tutulmuş "Məktəb" və "Dəbistan" jurnalları Nuxa məktəblərinin kitabxanalarında toplanırı [353, 8-9].

"Kəşkül" öz səhifələrində cəhaləti, nadanlığı kəskin tanqid edərək yazırkı ki, "Biz maarif sahəsində cəmiyyətlər yaratmalyıq. Biz müəllimlər hazırlayan müəssisə açmalyıq. Biz bu yol ilə küçələrdə başlı-başına qalib dilənciliklə həyat keçirən uşaqlarımızı elma, maarif cəlb edə bilərik". Qəzetiň ünlü yazarlarından biri M.F. Axundzadə idi.

1905-ci il inqilabı digər sahələrdə olduğu kimi, ölkənin təhsil sistemini da mənfi təsir etdi. 1905-ci il inqilabında Cənubi Qafqazın böyük şəhərlərində: Tiflis, Bakı, Yelizavetpol və Qoridə məktəblər bağlandıqdan onların müəllimləri, tələbələri və bəzi qulluqçuları Nuxaya göldilər. Ziyalıların Nuxaya toplanması xalq arasında maarifə dönəşə sabəb oldu. 1906-ci ilin yayında ziyalılar yuxarı cümə məscidinə həyətində axundları, əfəndilərin, qazının, qaza rəisi və pristavalıların iştirakı ilə "Cəmiyyəti xeyriyyə" və "Nəşri-maarif" cəmiyyətlərinin əsasını qoydular. Cəmiyyətlər toplanan vəsaitlə Təzə-Karvansara darvazasının qabağında (saatsaz Məmməd-Kərim Mahmud ağa oğlunun dükəninin qabağında) qiraətxanın rəsmi açılışı oldu. Qiraətxanaya Əli Bala Lətif oğlu müdər təyin olundu. Qiraətxanaya "Kaspi" (1906), "Həyat", "Tərcimə" (1906), "Irşad", "Həqiqət" (1906-1911) "Наша жизнь" (1906) qəzetləri, "Molla Nəsrəddin", (1906-1909), "Xata-bala", (Tiflis, erməni dilində, 1906 və 1907-ci illər), "Dəbistan" (Bakı, 1906-1908), "Aləmi-nisan" (Baxçəsaray, 1906), "Füyuzat" (Bakı, 1906-1907), "Rəhbər" (Bakı, 1906, 1907, 1909), "Zənbur" (Bakı, 1906-1909), "Bəhlul" (Bakı, 1907) kimi jurnal və məcmuələr toplandı.

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK

XX əsrin əvvəllərində 10-dan artıq qəzet və jurnalın nəşri, o cümlədən uşaq nəşrləri, "rus-Azərbaycan" məktəblərinin inkişafı, "xeyriyyə" cəmiyyətləri olan "Nəşri-maarif", "Nicat", "Səadət" və s. faaliyyəti, birinci və ikinci müsəllimlər qurultayının çağırılması, yeni milli program və dərsliklərin hazırlanmasına öz təsirini göstərdi. Qabaqcıl ziyahılar genişlənməkdə olan sosial-pedaqoji hərəkata qoşuldular. Onların sırasında Rəşid bəy Əfəndiyev, Abdulla bəy Əfəndiyev, Salman Mümtaz öndə idilər.

Müsəlmanlar arasında savadın yayılmasında yaradılmış cəmiyyətlər əməli rol oynadılar. Belələrindən biri da "Nicat" cəmiyyəti idi. 1911-ci ildə Nuxada dövlət tərəfindən təsdiq edilmiş xeyriyyə cəmiyyəti təşkil olundu. Cəmiyyətin məqsədi Nuxa şəhərində və ətrafında yaşayan müsəlman əhalisi arasında elm və maarifi, xüsusən ibtidai təlimi ana dilində yaymaq idi [353, 42-43].

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK

Fəsil 4-ə əlavələr

765

1138. Предписание ген.-л. Вельяминова Нухинскому
командиру, от 29-го июля 1820 года, № 170.

На рапорте вашъ отъ 23-го июля, № 294, отъ-
ствую, что ген. Ермоловъ приказалъ вамъ предпи-
сать, чтобы за дальнее пристанение въ Лагинской
дер. Алмы и вспомоществование измѣнику Сурхай-
хану въ побѣгъ вы подстrekнули Нукинскихъ Татаръ
смечь и истребить селъ Алмы, забрать оттуда женъ
и дѣтей и наѣхъ ихъ доволите пройти въ пользу
свою, такъ и отдать имъ всю добычу, какую только
они получатъ Операцию сию извѣсте производи сколь-
ко возможно въ тайѣ, такъ чтобы жители селъ Ал-
мы не могли бы узнать и скрыть богатства свое-
го и женъ и дѣтей, поруча сюю экспедицию храбрѣй-
шему и искуснейшему изъ бековъ. О посыдающемся
же извѣсте мій немедленно донести

Sənəd 1. General-leytenant Velyaminovun Nuxa komendantı
podpolkovnik Vadarskiyə göstərişi (29 iyul 1820-ci il)

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNUMÜZƏDƏK

ŞƏKİ MƏJLİSİ

Şəhər 5 oktyabr 1] Mərim İsmayılov Musa oğlu, əməkdaş fələciz, məkt. sah. Bəşər-Geyimkəz.

Şəhər 30 sentyabr 2] Aşimov Abdullaş-Məlikdəv oğlu, məkt. sah. Dənizqutuz, 2-ə ofisi, məkt. sah. Bəşər-Geyimkəz.

Şəhər 30 sentyabr 3] Nüxəli Abdurrahman oğlu, məkt. sah. Dənizqutuz, 2-ə ofisi, məkt. sah. Bəşər-Geyimkəz.

Zədərzi 10 oktyabr 4] Səlimov İsmayılov Ə. Ə. məkt. sah. "Məzhi", Zəmatalıyanlıq şəhər. Mənzil 10 oktyabr 5] Əzizbəyov Naxçıvdəv oğlu məkt. sah. Bəşər-Geyimkəz, fələciz məkt. sah. Sibir.

Zədərzi 7 oktyabr 6] Bəyimov Əhməd oğlu, məkt. sah. Bəşər-Geyimkəz.

ŞƏKİ GƏYİMİKƏZ MƏJLİSİ

1] Nəsirəli Əliyev oğlu, Bəşər-Geyimkəz, fələciz məkt. sah. Sibir, yəldiz.

Şəhər 13 oktyabr 2] Əlişibarlı Fəsiləz oğlu məkt. sah. "Şəhər" 13 oktyabr 3] Əlişibarlı Əbdullaş-Təkəzə oğlu məkt. sah. Nuxa.

Zədərzi 14 oktyabr 4] Nəsiməliyev Kənançələnli, Zəmatalıyanlıq şəhər. fələciz məkt. sah. Sibir.

Zədərzi 29 sentyabr 5] Əfəndiyev Nəsirəli oğlu, məkt. sah. Nuxa.

6] Asadov Ədalət oğlu, Xənəsiv, Səmurluqəsən şəhər. 7] Əliyev Məmmədov Məmməd oğlu, Xənəsiv, Səmurluqəsən, okrug, fələciz məkt. sah. Sibir.

Zədərzi 2 oktyabr 8] Əliyev Məmməd oğlu, məkt. sah. Bəşər-Geyimkəz.

Zədərzi 6 oktyabr 9] Əbdullaş Əliyev oğlu, məkt. sah. Bəşər-Geyimkəz.

Şəhər 22 oktyabr 10] Əbdullaş Abdurrahman oğlu, məkt. sah. Bəşər-Geyimkəz.

Şəhər 22 oktyabr 11] Mərisəyev Nəsirəli oğlu, məkt. sah. Bəşər-Geyimkəz.

Şəhər 22 oktyabr 12] Əliyev Məmməd oğlu, məkt. sah. Bəşər-Geyimkəz.

Şəhər 17 oktyabr 13] Əliyev Məmməd oğlu, məkt. sah. Bəşər-Geyimkəz.

Şəhər 10 oktyabr 14] Əliyev Məmməd oğlu, məkt. sah. Bəşər-Geyimkəz.

Mənzil 17 oktyabr 15] Əliyev Məmməd oğlu, məkt. sah. Bəşər-Geyimkəz.

Şəhər 22 oktyabr 16] Əliyev Məmməd oğlu, məkt. sah. Bəşər-Geyimkəz.

ŞƏKİ MƏJLİSİ

Zədərzi 10 oktyabr 1] Hacıbəyov Nəsirəli Abdullaş-Əfəndi oğlu məkt. sah. Naxçıvdəv, fələciz məkt. sah. Sibir.

Mənzil 17 oktyabr 2] Əliyev Məmməd oğlu, məkt. sah. Bəşər-Geyimkəz.

Şəhər 22 oktyabr 3] Əliyev Məmməd oğlu, məkt. sah. Bəşər-Geyimkəz.

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNUMÜZƏDƏK

Şəhər 23 oktyabr 4] Əliyev Nəsirəli oğlu, məkt. sah. Bəşər-Geyimkəz.

Şəhər 23 oktyabr 5] Əliyev Nəsirəli oğlu, məkt. sah. Bəşər-Geyimkəz.

ŞƏKİ MƏJLİSİ

1] Həmidov Adigəzəl oğlu, əməkdaş məjlis, məkt. sah. Tələfəli.

2] İskəndərov Bəbi oğlu, məkt. sah. Tələfəli.

3] Samalov Rəsulzəy oğlu [onu] əsər Abdullaş Təməz oğlu] məkt. sah. Tələfəli.

Şəhər 25 oktyabr 4] Əzizbəyov Həmidov Latiifə oğlu, məkt. sah. Tələfəli.

5] İskəndərov Ələfirov Əli oğlu, fələciz məkt. sah. Karabük.

İLGUBLİNSKAYA MƏJLİSİ | arınlıskaya |.

Şəhər 9 oktyabr 1] Vəliyev Mərtintigov Mələkəddinov

Şəhər 9 oktyabr 2] Nəzirzadəliyev Abşarətov

3] Arzumyan [Arzumyan] Məchorov, məkt. sah. İlgubli, əməkdaş məkt. sah. İlgubli.

Zədərzi 29 sentyabr 4] Əliyev İlyasov İlyasov, məkt. sah. B. Sogutlu, Arçınşağı yəldiz.

Zədərzi 21 oktyabr 5] Nəzirzadəliyev Xudzəliyev Həddəlləz, məkt. sah. Nardəli, Arçınşağı yəldiz.

Şəhər 20 sentyabr 6] Zəkiyev Choban Sarınikov, [onu] əsər Peter-səvə] məkt. sah. Bəglinzə-Məndə, Arçınşağı yəldiz.

Zədərzi 18 oktyabr 7] Səfərəliyev Peter-səvə, məkt. sah. Chaynəz, Arçınşağı yəldiz.

Şəhər 14 oktyabr 8] Kırıkorov Xəlilov, məkt. sah. Şuşa, təqribən 100 m. hündürlüyü, əsər Peter-səvə.

Zədərzi 29 oktyabr 9] Əliyev Naxçıvdəv, məkt. sah. İlgubli, əsər Peter-səvə.

Şəhər 29 oktyabr 10] Uşurbəyov Nəsirəli, məkt. sah. İlgubli, əsər Peter-səvə.

Şəhər 29 oktyabr 11] Əliyev Naxçıvdəv, məkt. sah. İlgubli, əsər Peter-səvə.

Şəhər 29 oktyabr 12] Əliyev Naxçıvdəv, məkt. sah. İlgubli, əsər Peter-səvə.

Şəhər 29 oktyabr 13] Əliyev Naxçıvdəv, məkt. sah. İlgubli, əsər Peter-səvə.

Şəhər 29 oktyabr 14] Əliyev Naxçıvdəv, məkt. sah. İlgubli, əsər Peter-səvə.

ŞƏKİ MƏJLİSİ

ŞƏKİ MƏJLİSİ

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK

GEORGIA PAPER

Четверг 18 октября 1) Жданов Никита Кустаевич оглы, жит. гор. Рухань.
Четверг 18 октября 2) Угуруев Намазбек оглы, житель сел. Карпинка.

Управління Кенешкірій земельного управління
Кіясовотпольського Генерал-Губернаторства

GMDTA, fond 13, siyahı 15, iş 178, v.87-88 arxa

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

Збірка усіх разомів
"Хабарі" 24 листопада 1806.

A 261


Къ измѣрению разстоянія изъ Нижнекамска до Усть-Каменогорска

Sənəd 3-ün davamı

Sözad 4. Nedenlerin birbirinden bağımsızlığından kökünün kasılmamasına dair

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK



Xerite 1, Nuxa shazehzamin meteorite (1903)

ŞOKİ

ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK



Şekil 1. Cavadoğlu Məhəmməd (ortada) yaxın silahdaşları ilə Zaqatalanın məhkəmə salonunda

ŞƏKİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK



Şəkil 2. *Nuxa qəzasının gerbi*



Şekil 3. *Nuxa qəza məktəbinin müasir görünüşü*

AMEA ALBAKIRI AND M. A. HUSSAIN

380

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



Səkil 4. “Üsul sövtiyyə” məktəbinin müəllim və şagirdləri



Şəkil 5. Hacı Məmməd Sadig Əliver



Səkil 6. Məmməd bəy Əfəndiyev

MARSHAL ABDIXANOV adina TARIX INSTITUTU

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK




Şəkil 7. Abdüllazal Dəmərçizadə



Şəkil 8. Rəsul Rəsullu



Şəkil 11. Rəcəb Əfəndiyev



Şəkil 12. Mırzə Fətəli Axundzadə



Şəkil 9. Rəşid bəy Əfəndiyev



Şəkil 10. Abdulla bəy
Əfəndiyev (Əfəndizadə)



Şəkil 13. Molla Cuma



Şəkil 14. Salman Əsgərov
(Mümtaz)




Şəkil 15. Mustafa Quliyev



Şəkil 16. Axund Məhəmmədhəsən
Mövlazadə Şəkuvi



Şəkil 17. Ələsgər Abdullayev
(Şəkili Ələsgər)



Şəkil 18. İsmayıllı Osmanlı

FƏSİL 5

ŞƏKİ (NUXA) BÖLGƏSİ 1917-1920-ci İLLƏRDƏ

**5.1. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması
ərafəsində Şəki bölgəsində ictimai-siyasi vəziyyət
(fevral 1917 – may 1918)**

Yelizavetpol quberniyasının şimal-qərb ərazilərini əhatə edən Nuxa qəzası Cümhuriyyətin yaranması ərafəsində Şimali Azərbaycanın ərazi baxımından ən böyük qəzalarından biri idi. Azərbaycan Respublikasının indiki Şəki, Oğuz, Qəbələ rayonlarını, qismən də İsmayıllı və Yevlax rayonlarının bir hissəsini əhatə edən Nuxa qəzasının ərazisi 1917-ci il Qafqaz təqviminə görə 3685 kv. verst (4201 kv.km) təşkil edirdi. Həmin mənbəyə görə qəzada 133505 əhali yaşayırkı ki, onun 131132 nəfəri yerli, 2373 nəfəri isə müvəqqəti yaşayışları id. Mənbədə tatarlar kimi qeyd olunan azərbaycanlıların sayı 93557 (əhalinin 70,1%), dağlı əhali qrupuna daxil edilmiş sakınların sayı isə 7861 nəfər (5,9%) təşkil edirdi. Təqvimdə qəzada 17751 erməninin (13,3%) yaşadığı göstərilmişdir ki, onların yalnız cüzi hissəsi çarizm dövründə burada məskunlaşdırılmış ermənilər idi. Əslində isə, ermənilər adı ilə qeydə alınmış əhalinin əksəriyyəti xristianlığın qırqorian tariqətinə mənsub udinlər və ya qırqorianlaşmış albanlar idilər. Qazada, həmçinin 1831 (1,4%) rus əhalisi qeydə alınmışdı [590, 193, 195]. İnzibati mərkəzi Nuxa (Şəki) şəhəri olan qəza, polis sahələrinə və kənd cəmiyyətlərinə (icmalara) bölündürdü [590, 61, 63]. I və II polis sahələrinin ərazisi təqribən indiki Şəki rayonunun ərazisini ilə üst-üstə düşürdü. İndi Şəki rayonuna daxil olan bazı kəndlər həmin dövrdə Ərəş (Ağdaş) qəzasının tərkibinə daxil idi. Ümumiyyətlə, 1917-1920-ci illərdə Nuxa və Ərəş (Ağdaş) qəzalarında oxşar, qarşılıqlı əlaqəli proseslər getdiyindən bir sırə hallarda bu iki qəzanın da adı mənbələrdə və ədəbiyyatda qoşa çəkilir.

1917-ci il Rusiyada baş vermiş Fevral inqilabı Şimali Azərbaycanda, o cümlədən Nuxa qəzasında inzibati-siyasi döyişikliklərin əsasını qoydu. 1917-ci ilin mart ayı ərzində Nuxa qəzasında qəza, sahə və kənd komitələri təşəkkül tapmağa başladı. Yeni inzibati hakimiyyətin təşəkkülü prosesi geniş xalq kütłələrinin siyasi fəallığının artması şəraitində gedirdi. Martin 9-10-da Nuxa şəhərində 10 min nəfərin iştirakı ilə keçirilmiş mitinq bunu əyani sübut edirdi [1; 442, 28]. Köhnə məmurlar işdən azad edilir, hakimiyyətin təşkilində iştirak etmək üçün seçkili orqanlar yaradıldı. Mart ayının 10-11-də Nuxa rayon seçicilərinin yığıncağında İcraiyyə Komitəsinin tərkibi müəyyənləşdirildi. Seçilmiş 50 üzvdən 7-si fəhlə deputatları sovetini təşkil edirdi. Həmçinin 19 müsəlman, 1 nəşər pravoslav, 2 erməni, kooperativlərin və şəhər özünü idarəsinin nümayəndələri komitədə təmsil olunmuşdular. Nuxa qəzasının rəisi Poçumiya, şəhər pristavları Şixlinski və Əliyev vəzifələrindən kənar edildilər. I dairaya M.Sədrəddinbəyov, II dairaya D.Rahimov komissar təyin edildilər [592]. Neyman isə qəza komissarı seçildi. 1917-ci il martın 12-də Nuxa qəzası İcraiyyə Komitəsinin ilk iclası keçirilmiş, iclasda Əfəndiyev sədr, A.Mahmudov onun müavini, M.Petrosyan isə katib olmaqla Rəyasət Heyati formalasdırılmışdı [513]. Şəkidi təşkil olunmuş icraiyyə komitələrinə, əsasən, orta və kiçik sahibkarların, ziyləşlərin nümayəndələri seçilmişdilər. Bununla yanaşı, idarəçilik təcrübəsi olan bir çox köhnə hakimiyyət nümayəndələri da komitədə təmsil olunmuşdular. İcraiyyə Komitəsinin martın 31-də keçirilmiş iclasında qəza komissarı Neyman vəzifəsindən azad edilmiş, onun yerinə Əmirxanov təyin edilmişdi. Əmirxanovun müavini isə Petrosyan seçilmişdi.

Bu dövrə digar qəzalarda olduğu kimi, Nuxada də Fəhlə Deputatları Soveti yaradılmışdı. Yelizavetpol və Şəki FDS Şimali Azərbaycanda ən iri qəza sovetləri idilər [442, 31]. Nuxa qarnizonu əsgərləri tərəfindən, həmçinin Əsgər Deputatları Soveti (komitəsi) təsis edilmişdi. May ayının sonunda Nuxa şəhərində fəaliyyət göstərən Fəhlə Deputatları Soveti ilə Əsgər Deputatları Sovetinin birləşməsi haqqında qərar qəbul edildi. Eyni zamanda kəndlərdə icraiyyə komitələri də yaradılmışdı. Nuxa qəzasında ilk kəndli komi-

təsi 1917-ci ilin martında Vartaşen kəndində təşkil olunmuşdu [512; 442, 41]. Yerlərdə komitələr əhalinin bütün təbəqələrinin feal iştirakı ilə yaradıldı. Müxtəlif adlar (komitələr, şuralar, cəmiyyətlər, ittifaqlar) altında yaranmasına baxmayaraq, onların əsas məqsədi yeni inzibati hakimiyyət strukturlarının formallaşmasına təsir göstərməkdən ibarət idi.

Lakin yeni yaradılan hakimiyyət strukturlarında köhnə məmurlar üstünlük təşkil edirdi. Müvəqqəti hökumətin 4 mart 1917-ci il tarixli qərarına əsasən İctimai Təşkilatların İcraiyyə Komitəsi öz tərkibindən və ya başqa şəxslərdən qəza komissarını və sahə (nahiyə) komissarlarını seçirdilər. Yelizavetpol guberniyasının komissarı, eyni zamanda Quberniya İcraiyyə Komitəsinin sədri vəzifəsi na X.Xasməmmədov, Nuxa qəzasının komissarı vəzifəsinə isə S.Əmircanov seçilmişdilər [442, 59-60]. 1917-ci il aprelin 27-də OZAKOM Cənubi Qafqazda yerli hakimiyyət orqanlarının təşkili "Qaydaları" ni hazırlamışdı. Qaydalara uyğun olaraq Nuxa qəzasında 1917-ci ilin iyunundan inzibati funksiyaları daşıyacaq kənd, nahiyə (sahə) və qəza icraiyyə komitəsinin seçkilərinə başlanmış, lakin bu proses ilin sonuna qədər davam etmişdi [442, 60-64]. 1917-ci il oktyabrın 2-də qüvvəyə minmiş yeni Qaydalara əsasən yerlərdə ümumi idarəçilik işləri icraiyyə komitəsinə deyil, qəza və sahə komissarlarına həvalə olunmuşdu. İcraiyyə komitələri yalnız bələdiyyə və təsərrüfat işləri ilə məşğul olmalı, ümumi idarəçilik, inzibati-polis funksiyalarını isə komissarlar yerinə yetirməli idilər. Qəza komissarı guberniya komissarının təqdimatı ilə təyin olunur və ya işdən azad edilirdi. Dairə, sahə komissarları isə qəza komissarlarının təqdimatı ilə guberniya komissarı tərəfindən təyin və ya işdən azad edilirdi [442, 54].

1917-ci il martında yaradılmış Nuxa Müsəlman Milli Şurası (Komitəsi) qəzənin ən feal və nüfuzlu ictimai orqanı idi. Hakimiyyətin təşkilindən Şura mühüm rol oynayırdı. Nuxa şəhərində, həmçinin Ermoni Milli Şurası da yaradılmışdı. Əsasən, daşnaklardan ibarət Şuranın qəzənin erməni kəndlərində özəkləri yaradılmışdı, erməni kəndlilərinin silahlandırılmasına da onlar rəhbərlik edirdilər.

Qəzənin kəndlərində geniş əhali kütlesinin ictimai fəaliyi inzibati idarə orqanlarının və ictimai təşkilatların yaranmasında özü-

nü göstərirdi. 1917-ci ilin oktyabrın 1-dək qəzada 15 icraiyyə komitəsi təşkil olunmuşdur [11, v.118-121]. 1917-ci il may ayının 1-də (köhnə stillə - 18 aprelədə) Nuxa şəhərində ilk dəfə olaraq bayram nümayişi keçirildi. Nümayişdə 25 mindən çox insan iştirak etmişdi.

1917-ci ilin yazı və yayında bütün ölkəni bürümüş tətil hərəkatı Şəki ipak fabriklarına də sirayət etmişdi. Mayın ortalarında şəhərdəki Ter-Gevorkovun fabrikinin tətil edən fəhlələri 8 saatlıq iş gününün müəyyən edilməsini və gündəlik əməkhaqqının 1 manat 60 qəpik artırılmasını tələb etmişdilər. Nuxada bir çox fabrikin qədən bağlanması nəticəsində işsiz fəhlələrin sayı 3 min nəfərə çatmışdı [593; 594; 191, 126-127].

Həmin dövr, həmçinin kəndli hərəkatının genişlənməsi ilə də olamətdar oldu. 1917-ci ilin mayında qəzanın Zəyziid kəndliləri üşyan edib mülkədarlar tərəfindən zorla qasb edilən su arxlarını geri almışdilar. Kəndə göndərilmiş cəza dəstələri kəndlilər tərəfindən inadlı müqavimətə razı gələrək geri oturulmuşdu. Belə olduqda hökumət 750 nəfərlik Zəyziid kənd əhalisi ilə hər cür əlaqə saxlamığı Nuxa şəhər əhalisinə qadağan etmişdi, lakin bu zəyziidlilərin mübarizəsinə dayandırılmamışdı [600]. Qəzada 1917-ci ilin iyun-iyul aylarında bir neçə kənddə həyəcanlı baş vermişdi. Mübarizəyə qalxmış kəndlilər qarşı hökumət kazak və qoşun hissələri göndərmişdi. Həmin ilin yayında qəzada baş vermiş quraqlıq qəza əhalisinin onsuz da ağır olan vəziyyətini daha da çətinləşdirmişdi. Cəza tədbirlərinə baxmayaraq, 1917-ci ilin avqust-oktyabr aylarında Nuxa qəzasında kəndlilərin torpaq uğrunda mübarizəsi daha da genişlənmişdi. Lakin o da etiraf edilməlidir ki, Yelizavetpol quberniyasının başqa qazaları, xüsusən Yelizavetpol və Qazax qazaları ilə müqayisədə Nuxa qəzasında kəndli hərəkatı kütləvi xarakter almamışdı.

Bütövlükdə, 1917-ci il Fevral inqilabından sonra bütün keçmiş Rusiya imperiyasında olduğu kimi, Nuxa qəzasında da çox ciddi siyasi, ictimai, inzibati dəyişikliklər baş vermiş, bu dövr əhalinin ən müxtəlif sosial təbəqələrinin ictimai proseslərə qoşulması, müxtəlif milli, ictimai, siyasi təşkilatların yaranması, sosial hərəkatın genişlənməsi ilə yadda qalmışdı.

1917-ci ilin oktyabrında Rusiyada baş vermiş bolşevik hərbi çevrilişi Nuxa qəzasında ciddi siyasi-inzibati dəyişikliklərə gətirib çıxarmadı. Bu hər şeydən əvvəl qəzanın əsas siyasi hadisələrin baş verdiyi Bakı şəhərindən uzaqda olması, bolşevik və digər sol partiyaların burada ciddi nüfuz malik olmamaları ilə əlaqədər idi. Nuxa şəhərində və qəzada əsas nüfuz sahibi Müsavat partiyası idi. Bunu 1917-ci ilin noyabrın 26-da Ümumrusiya Müəssisələr Məclisinə keçirilmiş seçkilər də təsdiq edirdi. Nuxa şəhərində 1917-ci ilin martında yaradılmış Fəhlə və Əsgər Deputatları Soveti artıq ilin sonlarında öz fəaliyyətini, demək olar ki, dayandırmışdı.

Bolşevizmin və sovet hakimiyyətinin forpostuna çevrilmiş Bakıdan farqli olaraq Yelizavetpol quberniyasında hakimiyyət milli qüvvələrin əlində idi. Təhlükənin yaxınlaşdığını görən milli qüvvələr qubernianın müxtalif yerlərində silahlı dəstələr yaratmağa başlıdır. Nuxa şəhərində və qəzanın müxtalif yerlərində də azərbaycanlılar tərəfindən özünümüdüfəfi dəstələrinin yaradılması sürətlə gedirdi. Bu məqsədlə Nuxa qarnizonunun tərk-silah edilməsi qərara alınmışdı. Eyni zamanda qəzanın ermənilər yaşayış kəndlərində də silahlı dəstələr yaradılır, Tiflisdə, Bakıda faaliyyət göstərən erməni şuralarından buraya emissarlar gələrək antimüsəlman töbliğatı aparırlar. Əgər erməni əhalisinə erməni korpusunun komandanlığı tərəfindən mütəşəkkil qaydada əsgəri və silahlı yardım göstərilir-disə, azərbaycanlılar silahı buradakı rus qarnizonunun əsgərlərini tərk-silah etməklə əldə etməyə məcbur idilər. Cənubi Qafqazın müxtalif yerlərinə müsəlman əhaliyə qarşı tərədilən vəhşiliklərin əks-sədəsi Nuxaya da gəlib çatır, buradakı onsuz da mürəkkəb olan vəziyyəti daha da gərginləşdirirdi.

1917-ci ilin dekabrın ortalarında 200 əsgərdən ibarət olan silahlılaşmış erməni dəstəsi erməni kəndlərindəki silahlı bandalarla birləşmək üçün Ləki stansiyasından Ağdaş kəndinə daxil olmağa cəhd göstərmişdi. Ermənilərin Ərəş qəzasının inzibati mərkəzini faktiki əla keçirməsi ilə nəticələnə biləcək bu cəhd mürsəlmanların gördüyü tədbirlər nəticəsində boşça da, tədricən Ərəş və Nuxa qazalarında ermənilərin bir çox mütəşəkkil hərbi dəstələri yaradılmağa başlanılmışdı [113, v.5]. Şimali Azərbaycanın digər azəriləri

ilə müqayisədə Nuxa və Ərəş qəzalarında, Zaqatala dairəsində erməni əhalisinin azlığı, bölgənin erməni hərəkatının mərkəzlərindən (Bakı və Tiflisdən) uzaqda yerləşməsi, burada mütəşəkkil antiazarbaycan hərəkatının formalşmasına imkan vermirdi. Ancaq 1918-ci ilin fevralında "Şəki erməni batalyonu" adlı cəza dəstəsinin bölgəyə gəlməsi ilə vəziyyət tamamilə dəyişdi. Bu vaxta qədər ermənilərlə müsəlmanlar arasında hər hansı eksesslərin baş vermediyi bölgənin qara günləri başladı. Batalyonun komandiri olmuş İvan Bredisin məlumatına görə o, 700 süngündən ibarət bu hissəni erməni korpusunun komandiri, general Nazarbekovun göstərişi ilə 1918-ci il yanvar ayında Tiflisdə yaratmışdı. Ərəş qəzasının Qayabaşı kəndində öz qırqargahını yerləşdirən Bredis, dörd alay, qeyri-siravi alay və pulemyot komandası ilə Nuxa və Ərəş qəzalarının dağlıq erməni kəndlərini nəzarət götürməşdi. Batalyonun zabiti olmuş, özünün dediyinə görə 1918-ci ilin mart-iyul aylarında ham də Vartaşen qərnizonunun rəisi vəzifəsini tutmuş, aprelin 6-dan isə Nuxa və Ərəş qəzaları erməni milli şuralarının Mərkəzi Komitəsinin üzvü, mayın 1-dən isə Komitənin sədri və özünü hər iki qəzanın "komissarı" təyin etmiş Qabriel Rubenoviç Ter-Qriqoryants da öz komandirinin sözlerini tasdiq edərək "Nuxa atıcı batalyonu"nun (o cəza dəstəsini belə adlandırrı - red.) 1918-ci il fevralın sonunda Tiflisdən Nuxa qəzasına, özü də bölgəni sakitləşdirmək məqsədi ilə gəldiğini göstərir. Onun yazdırına görə müsəlmanlardan başqa bütün əhali batalyonu böyük sevinc və təmtəraqla qarşılıqlı [658, 196]. Qeyri-müsəlmanlardan fərqli olaraq azərbaycanlılar çəgürilməmiş silahlı qonaqların dördən bölgəni tərk etməsini tələb etmişdilər. Hətta batalyon Evoğlu, Zəyid və Bayan kəndlərinin yandan keçərən atışma olmuşdu. Bu erməni qoşun hissəsi haqqında xüsusi tapşırıqlar üzrə məmər M.D.Çavçavadzənin Cənubi Qafqaz hökumətinə 19.03.1918-ci il tarixli məruzəsində də müəyyən məlumatlar vardır [749, n.3-96]. M.D.Çavçavadzə 1918-ci il fevralın 10-də Zaqatala şəhərinə gəldikdən sonra Dairə idarəsində iclas keçirərək Nuxa qəzasının Səbətli kəndinə gedən, toplar və silah-sursatla silahlanmış 1000 nəfərlik erməni hərbi hissəsinin hərəkatına qarşı tədbirlərin görülməsini müzakirə etmişdi. Bu hərbi

hissənin Zaqataladan keçərək Şəki qəzasının erməni kəndlərinə getmək niyyəti yerli insanları narahat etdiyindən dairədə müxtəlif söz-söhbət gedirdi. Əhali arasında bu hərbi hissənin Zaqatalada yerləşmək üçün gəldiyi və yaxud Səbətliyə, yerli erməni əhalisinə kömək üçün gəldiyi haqqında müxtəlif fikirlər dolaşındı. Ancaq hamı erməni qoşun hissəsinin əhalisi müsəlmanlardan ibarət dairəyə gəlisişini arzuolunmaz hadisələrə gətirib çıxara biləcəyindən yolverilməz hesab edirdi. Ona görə də iclas iştirakçıları, Qafqaz Hərbi Dairasının rəsəndən erməni qoşun hissəsinin hərəkət istiqamətini dəyişməsini və Səbətliyə Sıqnaq qəzasından keçib getməyi təklif etmişdilər. Erməni yaraqlıları bu yolla da getmişdilər [128, 223].

"Baky" qəzetiňin yazdırına görə fevralın 15-də (köhnə stillə - red.) Zaqatala yolu ilə gəlmüş erməni batalyonu ilə danışıqlar aparmaq üçün qarışq erməni-müsəlman komitəsi tərəfindən H.Əmirəslanov, S.Melik-Allahverdiyan, M.Petrosyan və M.Fərzalibəyovdan ibarət nümayəndə heyəti seçilmişdi. Əsas məqsəd batalyon ilə əhali arasında mümkün ola biləcək hər hansı hadisənin qarşısını almaq idi. Nümayəndə heyəti Nuxa şəhərində 2 verst aralıda Zaqatala yolunun üstündə olarkən, pusqudan onlara atəş açılmış, nöticədə, erməni nümayəndələr, H.Əmirəslanov və bir milis hələk olmuş, M.Fərzalibəyov və başqa bir polis qaćaraq canlarını qurtarmışdır [513]. Erməni kapital sahiblərinin maraqlarını əks etdirən "Baky" qəzeti həmin məlumat-yazıda etiraf edirdi ki, bu hadisənin baş vermasının baxmayaraq, şəhərdə dinc əhval-ruhiyyə, sakitlik hökm süründü, toqquşmalar yox idi. Erməni hərbi hissəsinin Şəkiyə gəlməsi ilə bağlı S.İsmayılov adlı müallifin 1928-ci ildə nəşr edilmiş kitabçasında da məlumat vardır [202, 17-18]. Nümayəndə heyətinin üzvlərinin kimlər tərəfindən və hənsi şəraitdə öldürüldüyü haqqında müfəssəl məlumat olmasa da, bunun çox yaxşı düşünülmüş taxribat olduğu və vəziyyəti gərginləşdirmək məqsədi daşıdığı aydın idi. Əslində Tiflisdən erməni batalyonun Şəkiyə göndərilməsinə bəhanə axtarışına hələ xeyli avval başlanılmışdı. Nuxa qəzasının erməni kəndlərində silahlı dəstələrin yaradılması, qəzada ermənilərə qarşı guya zorakılıqlar edilməsi haqqında Tiflis, Bakıya saysız-hesabsız məktublar göndərilməsi, həm Cənubi Qafqaz Ko-

missarlığından, həm də Bakı Sovetindən "Nuxa-Ərəş ermənilərinini xilas etmək üçün tədbirlər görülməsi" talabları bunu sübut edirdi. Hadisələr ərafəsində Şəki şəhərində və erməni kəndlərində daşnak partiyasının fəallılması da, çox şeydən xəbər verirdi. S.İsmayılov yazırkı ki, Ter-Qriqoryan adlı bir nəfər daşnak baş qaldırıb Vartəşen, Qayabaşı və başqa erməni kəndlərində ayrı-ayrı hökumət yaratmağa və başda özü olmaq şərtılı Milli Komitanın (Müsəlman Milli Şurası nəzərdə tutulur – red.) əlaqəsini hər tərəfdən kəsməyə qalxmışdı. Hatta şəhəri ermənilərə vermək təklifini də milli komitaya elan etmişdi. "Bununla, Ter-Qriqoryan Şəki şəhəri və qəzasındaki erməni-müsəlman davasını nəşibatlılığını ahidiar olub murdar fikrini həyata təsdiq etməyə başladı. Hər yandan fitnə alovları fisqirri. Ter-Qriqoryana arxalanan erməni daşnakları şəhərdə xüsusi komitə və komissiya yaratdırılar" [202, 18-19].

Bələ komitələrdən biri də Nuxa və Ərəş qəzaları erməni qaç-qıncların yardım Komitəsi idi. Komitənin sadri Nalçikyan Erməni Milli Komitasının Baku səbəsində, Seymin sadrına telegram göndərərək bu qəzalarda dağıdılmış erməni kəndlərinin 15 mln. manatdan çox ziyanı dəyiyyini, onlara kömək göstərilməsini təkiddi [513a].

Yuxarıda adını çəkdiyimiz erməni zabiti Q.Ter-Qriqoryan da etiraf edirdi ki, "Nuxa atıcı batalyonu" Cənubi Qafqaz Komissarlığının əmri ilə təşkil olunmuş, hökumət hərbi hissəsi olaraq, ancaq ermənilərdən ibarət idi, zabit heyatında cəmi 4 qeyri-erməni var idi [658, 196]. Qəzaya gələn hərbi qüvvə sayısında üstünlüyü əla alan erməni quldur dəstələri yerli azərbaycanlılara qarşı kütüivi vəhşiliklər həyata keçirməyə başladılar. Yeri gəlməşkən, müsəlmanlara qarşı törədilmiş zorakılıqların tohqiqi ilə bağlı Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyası Ərəş və Nuxa qəzalarında da olmuş, komissiyanın üzvü N.M.Mixaylov bu qəzalarda ermənilərin törətdikləri vəhşiliklər haqqında geniş morzu hazırlamışdı. N.Mixaylov və komissiyanın digər üzvü Ç.B.Klossovski erməni hücumları nəticəsində yandırılmış və dağıdılmış 22 kəndə baxmış, bu hərəkətlərdən ziyan çəkmış, onların şahidi olmuş 130 nəfəri dindirmiş, bununla bağlı müvafiq protokollar tərtib etmişdilər. N.Mixaylovun məruzəsində göstərilir

ki, Vartaşen, Aşağı Səbətli kəndlərində ermənilərin bütöv bir qarnizonları var idi, onların baş qərargahı isə Qayabaşı kəndində yerləşirdi. Müsəlmanlar ermənilərin yanına bir neçə dəfə nümayəndə heyəti göndərərək, əvvəlki məhribən qonşuluq münasibətlərini bərpa etmək istəsələr də, ermənilər dinc yanaşı yaşamaq istəmirdilər. Ermənilər onlara köməyə gəlmİŞ hərbi yardımına arxalanaraq müsəlmanlara qarşı düşməncilik hərakətlərini daha da gücləndirmiş, bir çox vəhşiliklər və cinayətlər törətmİŞdilər [113, v.5]. Erməni dəstələri bütün poçt traktlarını və yollarını tutaraq, müsəlman əhalinin dəmir yolu ilə əlaqəsini kəsmiş və bununla da onları ərzəq ehtiyatı gətirmək imkanından məhrum etmişdilər. Erməni kəndlərinin bütün əhalisini silahlandırib, yolları bağlayan qəzanın mərkəzi məntəqələrdən top və pulemyotlara silahlanmış hərbi dəstələr yerləşdirən ermənilər müsəlmanlara qarşı sistematik hücumlara başlamışdıl. Onlar bütün kəndlərə hücum edərək, kütüvi qətlər və dağıntılar törədir, kəndlərin rifahının əsasını təskil edən iribuyunuzaheyvanları aparurdular. Ermənilər müsəlmanları ağlaşımaz vəhşilikdə öldürürdülər. Məruzədə erməni vəhşiliklərini sübut edən bir çox faktlar göstərilmişdi. Ağdaşdan Qutqasena gedən yolda, "Ağtala" adlanan yerdə ermənilər kətxuda Baxşəli və onun yoldaşlarını öldürdükdən sonra onların dərisini soymuş və ağacdən aşmışdılар. Bağır dərasında süngürlər dəlik-deşik edilmiş 5 müsəlmanın meyidi tapılmışdı. Çamaxlı stansiyasının yanında ermənilər 21 arabacını öldürürək, gözlərini çıxarmışdilar. Ərəb kəndində gözləri çıxarılmış 8 müsəlmanın meyidi tapılmış, həmin kənddə, həmcinin ermənilər tərəfindən inək nəcisi ilə murdarlanmış müqəddəs Quran kitabı da tapılmışdı. Ağtala dərasında 20 müsəlman arabacı qətlə yetirilmişdi. Yolda gedən müsəlmanların öldürülməsi halları cox idi, özü də ermənilər bu qətləri istisnasız müsəlmanlara nifrat hissə ilə həyata keçirirdilər. Nuxa traktatında (yolunda) ermənilər biçindən qayıdan 23 müsəlmani qətlə yetirmİŞdilər. Sarıhacılı və Kürd kəndlərindən üç qadın qaçırlımlı, onlardan birinin meyidi döşü kəsilmiş halda tapılmışdı. Nuxa qəzasının müsəlmanları 200 ərzəq arabası ilə Ağdaş-Hacalı yolu ilə gedərkən Savalan kəndi yaxınlığında ermənilərin hücumuna məruz qalmış, onlar 60-a yaxın müsəlmanı

öldürərək bütün mallarını talan etmişdilər. Şahidlərin ifadələrindən malum olur ki, ermənilər müsəlman qadınlarını öldürür, onlara təcavüz edir, hatta kiçik uşaqlara belə rəhm etməyərək onları qılıncla doğrayırdılar. Erməni din xadimləri də bu vəhşilik hərəkatlarında bilavasits iştirak edirdilər. Çanaqbulaq, Hirdabul, Niz kəndlərinin keşşələri kilsədəki moizələrində açıq-əşkar şəkildə öz dindəşlərini müsəlmanları qırmağa təhrif edirdilər [113, v.6]. Trut çölündə 17 müsəlman arabacının meyidi tapılmışdı, onlar lüt soyundurulmuş, süngürlərə dalık-deşik edilmiş və hissələrə doğramışdır. Axşam kəndində hücküm edən erməni əsgərləri 9 qadın və 10 kiçik yaşı uşaqları doğramışdır. Cəyirlə kəndində ermənilər kənddə hücküm zamanı qazmağa macəl tapmayan üç qoca, əldən düşmüş qadını süngü zərbələri ilə öldürmüştərlər. Həmin kənddə də yanmış kişi cəsədi tapılmışdı [113, v.6].

Ermənilərin ən qəddar vəhşiliklərinin şahidi olmuş kəndlərdən biri də Kürd kəndi idi. FTK-nin üzvü Ç.B.Klosovskinin ermənilərin bu kənddə törətdikləri vəhşiliklər haqqında məruzəsində bəlli olur ki, türk qoşunlarının Şimali Azərbaycana gəlisiindən təqribən 20 gün əvvəl,* Qayabaşı, Xoşkaşen, Böyük Söyüldü, Çanaqbulaq, Zirik və başqa kəndlərin erməniləri, galma əsgərlərə birgə böyük qüvvə ilə kəndi mühəsirəyə alaraq ona hücküm etmişdilər. Kəndə girən ermənilər müsəlmanları elə onların evlərində öldürməyə başlamışdır. Hücküm sübh çəğidən olduğundan, əhali hələ yatırı və buna görə də qazmağa macəl tapmamışdır. Neticədə ermənilər tərəfindən çoxu qadın və uşaq olan 68 sakın ağlaşılmaz vəhşiliklə qətlə yetirilmişdir. Silahsız insanları süngü ilə dəlik-deşik edir, onların üzünən dərisini soyur, uşaqları havaya ataraq, qılıncdan keçirir, insanları diri-diriyə divara mismarlayırdılar [87, v.5]. İnsanların cəsədləri o qədər eybər halə salınımsıdı ki, onların kimə məxsus olduğunu müəyyənləşdirmək mümkün olmamışdı [113, v.7]. Kürd kəndində vəhşiliklər qonşu müsəlman kəndlərindən kömək gələnə qədər davam etmişdi. Kəndə hücküm edənlərin başında duranlar ara-

* Sahid Süleyman bəy Sultanovun izahına görə bu hadisə 1918-ci ilin martında baş vermişdir (bax: 87, v.7).

sında Çanaqbulaq kəndinin keşisi də var idi [113, v.5]. Ermənilər kənd sakinlərinə məxsus 1500 iribunuزلı heyvan, 2500 baş qoyun aparmış, onlardan külli miqdarda pul, xalça, digər qiymətli şeylər uğurlamış, bir neçə evi yandırmağa müvəffəq olmuşlar.

Ermənilər hücküm etdikləri kəndlərdə hər şeyi dağıdır, tut ağaclarını, meyva bağlarını doğrayıb mahv edirdilər. Lakin qəza əhalisine ən çox iqtisadi ziyan ermənilərin kütləvi şəkildə mal-qarani uğurlayıb aparmalarından dəymmişdi. Ən adı hesablamalara görə ermənilər bir neçə min baş mal-qara aparmışdır, özü də buraya yerli sakinlərdən icarəyə götürülmüş yataqlarda heyvandarlıqla məşğul olan lozgilərdən uğurlanmış on minlərlə qoyun-quzu daxil deyildi. Ermənilər taqib olundular zaman uğurladıqları mal-qarani tələf etməyə çalışır, bununla müsəlmanların təsərrüfat və iqtisadi həyatını dağıtmış məqsədi güdürdülər. Elə bu məqsədə də ermənilər yetişmiş məhsulü mahv edir, əkin sahələrini yandırır, baranı, tut bağlarını yarasız hala gotirirdilər. Erməni vəhşiliklərinin nəticəsi olaraq, əsasən, müsəlmanlardan ibarət olan, qiymətli kənd təsərrüfat məhsulları: düyü və tütün plantasiyaları, qoz ağacı, ipək istehsalı, ipək parçalar, xalçalar, palazlar ilə şöhrət tapmış zəngin qızalar iqtisadi cəhətdən tam dağıdılmış vəziyyətə düşüdürlər.

Əslində Şəki və Ərəş bölgələrində ermənilərin tərətdikləri bu vəhşiliklər böyük erməni planının tərkib hissəsi idi. Şahidlərin ifadələri ilə müəyyən edilmişdi ki, həm bu qəzanın erməniləri, həm də galma harbi hissələrinin əsas məqsədi müsəlman əhalini, onların kəndlərini mahv etməklə hakimiyyəti qəsb etmək, sonra isə müsəlmanların ərazilərini ələ keçirməkdən ibarət idi. Ermənilərin hückümləri üçün ümumi bir qanunauyğunluq səciyyəvi idi: Onlar adətən səhər tezdən müsəlmanlar yuxuda olarkən hückuma keçir, kəndləri əhatəyə almağa çalışır, bu zaman təkçə tūfənglərdən deyil, pulemyotlardan istifadə edirdilər. Əksər hallarda müsəlmanlar qeyri-müəşkil və silahsız olduqlarından bütün əmlaklarını taleyin əmədinə buraxır, öy yurd-yuvalarını tərk edərək qazmağa məcbur olurdular.

AXC FTK-nin sənədlərində erməni qırqınlarından ziyan çəkmiş kəndlərin siyahısı da verilmişdir: Ərəş qəzasında bunlar Qoşa-

qovaq, Ağcayazı, Ərbəcəği, Nemətabad, Xanabad, Havarlı, Qaraqoyunu, Şəkili, Pirkəkə, Hacalı, Cüvə, Kararx, Savalan, Bəylə, Çaylı, Qaradeyin, Sarıhacılı, Quşlar, Caxlı, Ələgən, Şəfili, Kürd, Bayramkoxa, Topbağ, Sabur, Büyük Əmili, Kiçik Əmili, Zalam, Mollaşixali, Mamayı kəndləri, Nuxa qəzasında isə Öyrət, İbrahim-kənd, Şixobası, Evoğlu, Fazıl, Əlaqlı, Əlixanlı, Cənnətlı, Cəyirli, Cay-Qaraqoyunu, Aşağı Daşagil, Aşağı Kəldək, Calut, Çuxur Qəbələ, Abdallı, Kor Yengica, Mommadağalı, Kərimli, Yalağac, Cəfərabad-Şəki, Baş Göynük, Aşağı Göynük, Babaratma, Qaradağlı, Cırmoxanlı kəndləri idi [113, v.7].

Bələliklə, erməni batalyonunun Şəkiyə gəlməsi ilə burada dinc hayatı da son qoyulmuş, milli münasibətlər xeyli gərginləşmişdi. Ermənilər yaşayan Qayabaşı, Səbəlli, Söyüdlü, Cəfərabad, Əlyar, Kəldək, Havarlı, Nemətabad və başqa kəndlər asıl terror yuvasına çevrilmişdi. Lakin Nuxa və Ərəş qəzalarının azərbaycanlı əhalisini bu qorxutmadı. Azərbaycanlılar əldə silah öz vətənlərinin müdafiəsinə qalxdılar. Şəki şəhərində, qəzanın əksər kəndlərində özüntümüdüfə dəstələri yaradılmışdı. Bu dəstələrə yerli komandirlərlə yanaşı, rus əsirliyindən qaçaraq bölgəyə gəlmüş türk zabitləri başçılıq edirdilər.

1918-ci ilin mart-aprel ayları ərzində Bakı şəhərində və quberniyasında azərbaycanlı əhalinin soyqırımı həyata keçirmiş erməni-bolşevik qüvvələrinin azərbaycanlı əhaliyə qarşı törətdikləri kütlövi vəhşiliklər Nuxada və onun kəndlərində dərin hiddət doğurmuşdu. Şəki şəhərində və kəndlərdə əhali yiğincəqlər keçirərək qətnamələr qəbul edir, Zaqqafqaziya Seymına müraciət edərək müsəlmanların yeganə nücat yolu kimi türk qoşunlarını dəvət etməyi tələb edirdilər.

1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, Azərbaycan milli qüvvələrinin Qafqaz İsləm Ordusu ilə birgə Şimali Azərbaycanın bütövlüyü uğrunda mübarizəyə başlaşması bolşevik-dəsnak qüvvələrinin cinayətkar planlarını boşça çıxardı. İyun ayının 5-də (bəzi məlumatlara görə isə iyunun 8-də) türk qoşunlarının bir hissəsi Şəki şəhərinə daxil oldu. Əhali türk qoşunlarını böyük sevincdə, təntənə ilə qarşılıdı. O vaxt Şəkida yaşayan

Salman Mümtaz Nuru Paşa xitabən əvvəlcə onun qardaşı Ənvər paşa hasr etdiyi "Ənvəriyyə" şerini, sonra isə bədahətən "Öyün millət" şerini söyləmişdi [118].

Nuru paşa əvvəlcə Qafqaz İsləm Ordusunun qərargahının Nuxada yerləşdirilməsinə qərar vermişdi. Lakin Nuxa qəzasında erməni dəstələrinin fəaliyi, eləcə də qəzanın əsas nəqliyyat yollarından, xüsusən Bakı-Gəncə-Tiflis dəmiryolundan uzaqda yerləşməsi nəzərə alınaraq qərargahın Gəncədə yerləşdirilməsi məqsədəyən hesab edilmişdi [344, 124]. Qeyd edildiyi kimi, Osmanlı qoşunları hələ Şimali Azərbaycana gəlməmişdən əvvəl Şəki bölgəsində könülü silahlı dəstələr fəaliyyət göstərirdi. Bu dəstələrə türk zabitləri Bədri Əfəndi və Sidqi Əfəndi başçılıq edirdilər. Bu dəstələrin gücləndirilməsi üçün bir sıra tədbirlər görülmüşdə. Nuru paşanın əmri ilə Bədri Əfəndi Nuxa bölgəsinin komandanı təyin edildi. Sidqi Əfəndiyə isə qəzanın IV sahəsində (indiki Qəbələ rayonu ərazisində) məqəvəmət dəstələrinin yaradılması tapşırıldı. Zaqqatalada isə silahlı dəstələrə Həqqi Əfəndi komandanlıq edirdi. Əhali könüllü dəstələrin yaradılmasında fəal iştirak edirdi, onların ərzaqla, geyimlə təmin edilməsi üçün bütün imkanlar səfərbər edilmişdi. Müdafiə dəstələrinin ərzaqla təmin edilməsi yerli hakimiyət strukturlarına tapşırılmışdı. Bu məqsadla xüsusi vergi - aşur vergisi təyin edilmişdi. Əhali topladığı məhsulun onda birini ordunun ehtiyaclarını ödəmək üçün verməli idi [41, v.62; 29, v.4]. Qəzanın türk edilmiş erməni kəndlərindən toplanan məhsulun isə yarısı orduya verilirdi.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəzanın azərbaycanlı əhalisi arasında səfərbərlik aparılmışdı. Səfərbərlik Qafqaz İsləm Ordusunun Nuxada yerləşən Zaqqatala məntəqə komandanlığı və qəza hakimiyəti tərfindən birgə aparılmışdı. İcra strukturları məntəqə komandanlığının bütün əmərlərini yerinə yetirməyə məcbur idilər. Çağırış məsələləri ilə bağlı Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 11 iyul 1918-ci tarixli qərarına əsasən Nuxa qaza hərbi idarəsi – əxzi-əsgər idarəsi təşkil olumuşdu.

Bu mərhələdə əsas məsələlərdən biri də qəzanın erməni kəndlərinin türk-silah edilməsi idi. Nuxa və Ərəş qəzalarındaki sayı

təqribən min nəfərə çatan silahlı erməni dəstələrini zərərsizləşdirmək məqsədilə bölgəyə əlavə iki dəstə yeridilmişdi. Dəstələrə Nuru paşanın ən yaxın silahdaşlarından biri olan Nazim bəy, azərbaycanlılardan ibarət dəstəyə isə albay Süleymanov başçılıq edirdi. Əksər erməni kəndlərin tərk-silah etmək mümkün olsa da, Qaya-başı kəndindəki erməni batalyonu iki gün müqavimət göstərdi. Bu kənd erməni silahlı dəstələrinin əsas dayaq məntəqəsi idi. Lakin təzyiqə davam gətirə bilməyən silahlı ermənilər Qaya-başını tərk edərək Söyüldü kəndinə geri çəkilmiş, oradan isə ayrı-ayrı kiçik dəstələr bələnərək müxtalif erməni kəndlərində, eləcə də qəçqin adı ilə Vartənəndə və Calutda gizlənmİŞİDLƏR.

Böyük erməni fitnəkarlığının güdəzina getmiş Nuxa və Ərəş qəzalarının təqribən 35 kəndində yaşayış erməni əhalisi öz yaşadıqları yerləri tərk edərək Daşbulaq kənd icmasının ərazisindəki kəndlərdə - Daşbulaq, Tərək, Çorqat kəndlərində, sonra isə Səbətli kəndində toplaşmışdır. Ümumiyyətlə, Səbətli erməni qüvvələrinin əsas dayaq mərkəzi olaraq qalır. Lakin Nuxanın mücahid qüvvələri tezliklə bu kəndə də nazarəti təmin etdilər. Türk əsgərlərindən və Azərbaycan könüllülərindən təşkil olunmuş dəstənin rəisi Miralay Süleymanov Daşbulaq icmasının (Səbətli kəndi) bu icmaya daxil idi - red.) keşişi Exiş Ter-Arutunyan vasitəsilə ona edilmiş müraciətə cavab olaraq ermənilərdən türk hakimiyyətini qəbul etməyi və Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə tabe olmağı talab etmiş, ermənilərin yanına bir nümayəndə göndərərək, onunla birgə mülki əhalidin beş, hərbiçilərdən iki nümayəndənin onun yanına gəlməsini və özləri ilə birgə bütün mövcud döyüş silahlarını - pulemyotları, tüfəngləri, tapancaları, bomba və patronları gətirərək təhvil verməyi əmr etmişdi. Bütün bunlar üçün ermənilərə cəmi 2 saat vaxt verilmişdi [658, 61].

Erməni mənbələrinin görə erməni əhalisi Ərəş qəzasının 13, Nuxa qəzasının 21, Göyçay qəzasının 6 kəndini tərk etmişdi [658, 73-74]. Erməni ictimat taşkilatlarının, Ermənistən Respublikasının Tiflisdəki nümayəndəliyinin Gürcüstan hökumətinə təkidli xahişləri də bir nöticə verməmişdi [658, 77-80]. Alazan çayını keçərək Gürcüstan Respublikasının ərazisində, Çarskie Koladçı deyilən

yerdə məskunlaşan erməniləri, Gürcüstan hökuməti onların gəlməsi ilə rayonda yatalaq xəstəliyinin yayıldığı və rayonda ərzağın bahalaşdığını əsas götürərək yenidən Nuxa qəzasına qaytarmışdı [658, 72]. Belə olduqda, ermənilər Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyət orqanlarına müraciət edərək onların geriye qayıdaraq öz kəndlərində yaşayışlanara şərait yaratmalarını xahiş etmişdilər. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə belə xahişlə Gürcüstan hökuməti də müraciət etmişdi [658, 81-82]. Məsələ ilə əlaqədar Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstan Respublikası hökuməti yanındakı diplomatik nümayəndəsi M.Cəfərov Ermənistən Gürcüstandakı işlər vəkilinə məlumatında Gürcüstan ərazisində, hazırlıda Alazan dərəsində yerləşən erməni qəçqinlərin geriye, Nuxa və Ərəş qəzalarının ərazisindən qayıtmaları ilə bağlı bildirmişdi ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti onların qayıtmalarına qarşı çıxmır. Ancaq ordu komandiri (Nuru paşa - red.) hərbi mülahizələr görə hazırda bu qəçqinlərin qayıtarılmasını münasib hesab etmədiyindən M.Cəfərov onların geri qayıtarılmasını bir qədər taxira salmağı xahiş edirdi [658, 76-77]. Əslində, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin, Qafqaz İsləm Ordusu komandanlığının bu məsələdə mövqeyi başa düşülen idi. Doğrudan da, bolşevik-dəsnak qüvvələri ilə ağır döyüşlər, ölüm-dirim mübarizəsi getdiyi bir zamanda 1918-ci ilin yayında sayı 20 mindən çox olan böyük erməni kütləsinin döyüşən ordunun arxa bölgələrində, asayışın nisbətən təmin edildiyi, ordunun asas ərzəq mənbəyi olan ərazilərdə yerləşdirilməsi, onların yaşayış problemlərinin həlli, təhlükəsizliyinin təmin edilməsi, hərbi-siyasi, iqtisadi baxımdan çox ciddi çatınlıklar yarada bilirdi. 1918-ci ilin avqust-sentyabrında Səbətli ətrafında baş vermiş hadisələr də bu mövqenin düzgünlүünü təsdiq etdi. Azərbaycan hökumətinin xəbəri və təminatı olmadan 1918-ci ilin avqustun 4-dən başlayaraq Səbətli rayonunda məskunlaşmağa çalışan ermənilərlə azərbaycanlılar arasında gərginlik yaranmış, insan tələfatı baş vermişdi. Aydim idi ki, döyüş əməliyyatlarının getdiyi bir vaxtda azərbaycanlı əhaliyə qarşı Azərbaycan Xalq Cümhuriyyətinin müxtalif qəzalarında, o cümlədən elə Nuxa qəzasında daşnak qüvvələrin törətdikləri vahşiliklərin

yarası hələ sağalmamışdı və belə şəraitdə ermənilərin yenidən qayıması xəbəri yerli əhalidə hiddət və qəzəb yaradırdı. Bütün bulara baxmayaraq, Nuxa qəzasının hakimiyyət orqanları vəziyyəti sabitləşdirmək üçün bütün vasitələrdən istifadə edirdilər. Nuxa şəhərində erməni qaćınların yerləşdirilməsi məqsədi ilə hər iki milletin nümayəndələrindən ibarət qarışıq komissiya yaradılmışdı. Erməni qaćınların Səbətlidə, Daşbulaqda, Yaqubluda, Nicdə və digər kəndlərdə yerləşdirilməsi, onların təhlükəsizliyinin təmin edilməsi haqqında Nuru Paşa şəxsnə özü göstəriş vermişdi.

Nuxa və Ərəş qəzalarında, Zaqatala dairəsində ermənilərin tərk-silah edilməsi 1918-ci il iyul ayının 6-a qədər başa çatdırılmış və bununla da Bakı Sovetinin daşnak-bolşevik qüvvələrinə qarşı əməliyyatlar aparan Qafqaz İsləm Ordusuna qoşunlarına qarşı şimaldan yaranan tohlükə tamamilə aradan qaldırılmışdı.

5.2. Xalq Cümhuriyyəti dövründə Şəkidə (Nuxa qəzası) siyasi və iqtisadi vəziyyət

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından və Qafqaz İsləm Ordusunun Azərbaycan könlülləri ilə birgə Bakını azad etməsindən sonra ölkədə ictimai-siyasi vəziyyət tədricən öx axarına düşməyə başladı. Nuxa qəzasında da hakimiyyət orqanlarının fəaliyyəti bərpə edilmiş, şəhərdə və qazanın kəndlərindən vəziyyətinə sabitləşdirilməsi məqsədi ilə bir sırə addimlar atılmışdı.

Qarşıda duran əsas vəzifələrdən ən mühüm qazada asayışın təmin edilməsi, cinayətkarlıqla qarşı ciddi tədbirlərin görülməsi idi. Quldurluq, oğurluq kütləvi hal almışdı. Polis cinayətkarlıqla mübarizədə aciz idi, bəzi hallarda hətta özü cinayətkarlığın artmasına şərait yaradırdı. Yerli sakinlərin polisdən qəza və quberniya rəhbərlərinə şikayətləri heç bir nəticə vermirdi. Belə vəziyyətdə Nuxa şəhərində yerləşən Osmanlı-Azərbaycan qoşun hissəsi ən başlıca sabitləşdirici amil olaraq qalırdı. Bir sırə hallarda hakimiyyət orqanları müxtəlif quldur dəstələrə qarşı mübarizədə onun gücündən istifadə etməli olurdular. Nuxalılar bu hərbi hissəyə böyük inam və

etimad bəsləyirdilər. Orduya səfərbərlik də tədricən öz qaydasına düşürdü. Ordudan fərarilik edənlərin sayına görə Nuxa qəzalar arasında sonuncu yerdə idi [13, v.1].

Siyasi-ictimai vəziyyətin sabitləşməsi, hakimiyyət strukturlarının öz faaliyyətini bərpə etməsi qəzada yüksəlib qalmış sosial-iqtisadi problemlərin həlli üçün müəyyən addimlar atmağa şərait yaratdı.

Osmalı Türkiyəsi qoşunlarının Mudros sülhünün şərtlərinə uyğun olaraq Şimali Azərbaycanı tərk etməsi ilə burada yeni siyasi şərait yarandı. Qəzada yerləşən türk qoşun hissəsi 1918-ci ilin noyabrında bölgəni tərk edərkən burada artıq Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun hissələri yerləşmişdi. Türk qoşunlarının qəzəni tərk etməsindən sonra şəhərdə qayda-qanun pozulmamış, hakimiyyət orqanlarının səyləri naticəsində əmin-amanlıq təmin edilmişdi. Türk hərbi hissələrinin gedisi qəzada milli münasibətlərə də əks-təsir göstərməmişdi. Ermənilərlər yerli azərbaycanlı əhali arasında hər hansı ciddi münaqişə qeydə alınmamışdı [426].

Osmalı Türkiyəsi qoşunlarının qəzəni tərk etməsindən sonra Şəkinin siyasi həyatında baş verən mühüm hadisə şəhər bələdiyyəsinin (dumasının) öz faaliyyətini bərpə etməsi oldu. Azərbaycan Xalq Cümhuriyyəti dövründə mövcud bələdiyyələrin faaliyyətinin bərpə edilməsi ilə bağlı Azərbaycan Xalq Cümhuriyyəti hökuməti hələ 1918-ci il iyulun 30-da Daxili İşlər nazirinə tapşırıq vermişdi [424]. Lakin həmin şəraitdə Nuxada şəhər bələdiyyəsinin faaliyyətini tam bərpə etmək mümkün olmamış, buna yalnız 1918-ci ilin sonlarında nail olmuşdu. Bununla da şəhərə rəhbərlik iki orqan tərəfindən həyata keçirilməyə başlandı: Bir tərəfdən şəhər idarəsi və onun rəhbəri – şəhər başçısı, digər tərəfdən demokratik seçki əsasında formalasdırılmış şəhər bələdiyyəsi (duma). Hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq şəhərin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatı ilə bağlı bütün məsələlər şəhər bələdiyyəsində müzakirə edilərək qərar çıxarılırdu. Şəhər idarəsi və şəhər başçısı isə yerli icra hakimiyyəti statusuna malik orqan olaraq bilavasita şəhərə rəhbərlik edirdi. Şəhərin ən nüfuzlu şəxsləri bələdiyyəyə üzv seçilmişdilər. Bələdiyyə üzvləri arasında ermənilər də var idi.

G.Gevorkov hətta uzun müddət bələdiyyə sədri də olmuşdu [14, v.84]. Şəhər başçısı bələdiyyənin iclasında seçilir və ona təbe id. 1918-ci il dekabrın 31-də şəhər bələdiyyəsinin iclasında Şəki şəhərinin 1919-cu il üçün smetasi (bütçəsi) müzakirə edilərək qəbul edildi. Şəhər idarəsi tərəfindən tərtib edilmiş bütçənin mədaxil hissəsi 9 maddadən, məxaric hissəsi isə 8 maddadən ibarət idi. Mədaxil hissə daşınmaz əmlakdan, ticarət və sonaye obyektlərdən, faytonlardan, müxtalif yüksək və rüsumlardan, şəhərin mülkiyyəti sayılan bina və tikiliyərdən və s. toplanan gəlirlər hesabına formalaşırdı. Xərclər isə hökumət idarələrinin, o cümlədən ictmai idarənin, harbi mənzil idarəsinin saxlanılmasına, şəhərin abadlaşdırılmasına, səliqə-sahman yaradılmasına, təhsil, səhiyyə və sanitər sahələrinə, vergilərin ödənilməsinə yönəllirdi. Gəlirlərin və xərclərin həcmi ayrılıqla 17138790 manat təşkil edirdi [11a, v.15-16; 16, v.22]. Bütcənin 6760 manatı təhsilə, 36034 manatı isə sohiyyə, sanitər, veterinar sahələrə ayrılrıdı. Lakin xərclərin artması şəhər bələdiyyəsinin 1919-cu il 30 aprelədə 1919-cu ilin bütçəsinə yenidən baxmağa vədar etmiş, yeni mədaxil mənbələri müəyyənəşdirilmişdi [14, v.84].

1918-ci ilin noyabrında Azərbaycan Xalq Cümhuriyyəti parlamentində seçkilər keçirildi. Azərbaycan Xalq Cümhuriyyətinin ali qanunvericisi Nuxa qəzasını Abdulla Əfəndiyev və Qərib Kərimov təmsil edirdilər. A.Əfəndiyev Nuxa şəhərindən, Q.Kərimov isə qaza əhalisinin tərəfindən seçilmişdi. Q.Kərimovun parlament fəaliyyəti nəzərə çarpmasa da, Abdulla Əfəndiyev ali organın ən faal və möhsuldar üzvlərindən biri idi. Hər iki deputat Əhrar fraksiyasına daxil idilər. A.Əfəndiyev isə bu partiyasının əsas liderlərindən biri idi.

Ümumiyyətlə, həm Abdulla Əfəndiyev, həm də bütövlükədə Əhrar Partiyası Şəki qəzasının, onunla qonşu olan Ərəş qəzasının və Zaqtala quberniyasının həyatı ilə bağlı məsələlərə daim parlamentin və hökumətin diqqətini cəlb edir, onların həllinə çalışırıdı. 1919-cu il yanvarın 16-da Əhrar fraksiyası Nuxa və Zaqtala qəzalarında yolların vəziyyəti ilə bağlı Təriq və müavir (Yollar) nazirinə sorğu ilə müraciət edərək hökumətin bu xüsusda hansı təd-

birlər görə biləcəyi ilə maraqlanmışdı. A.Əfəndiyev B.Kiçikhanov çıxışlarında bu yolların dövlət üçün əhəmiyyətini göstərərək Azərbaycan Xalq Cümhuriyyətinin "İkinci Bakısının" (Şəkinin) və Zaqtalannın yollarının pis vəziyyətdə olduğunu, yolların təmirə ehtiyacı olduğunu, əhalinin iqtisadi vəziyyətinə, ticarət mənfi təsir göstərdiyini vürgulamışdır. Deputatlar yolu təmirinin hökumət xəzinəsinə təsir etməməsi üçün, Zaqtaladan Gürcüstana aparılan mallardan 200 manat gömrük haqqı alınaraq bu məqsədlərə sərf etməyi təklif etmişdilər.

Əhrar partiyasının digər üzvləri – Hüseyn Əfəndizadə, Bayram Niyazi Kiçikhanov, Muxtar Əfəndizadə, Aslan bəy Qardaşov, Abdulla Qabulov Nuxa, Zaqtala, Ərəş qəzaları ilə bağlı məsələlərin həllində yaxından iştirak edirdilər. 1919-cu il noyabrın 1-də A.Əfəndiyev parlamentə məktubla müraciət edərək Əhrar fraksiyasının sədrliyindən istəfa verərək hələlik partiya fraksiyalarının heç birinə daxil olmayıb, özünü sol bitərəf elan etdiyini bildirdi.

Şəkililər Simali Azərbaycanda baş verən prosesləri yaxından izləyir, Cümhuriyyətin hayatı ilə bağlı hadisələr kütüvə mitinq və yığıncaqlar keçirərək öz münasibətlərini bildirirdilər. 1919-cu il martın 29-da şəhər əhalisinin kütüvə mitinqi keçirilmiş, mitinqdə şəhər idarəsinin üzvləri, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü A.Əfəndiyev və başqaları çıxış etmişdilər. Mitinq yekdilliklə xarici dövlətlərin hökumətlərinin antimüsəlman siyasetinə, onların İstanbul Türkiyədən qoparmaq cəhdlerinə etiraz qətnaməsi qəbul etmişdi [430].

İki gün sonra, martın 31-də Şəki camaati 1918-ci ildə Bakıda müsəlmanlara qarşı törədilmiş soyqırımı faciəsinin ildönümünü böyük hüznələr qeyd etdi. Həmin gün bütün müəssisə və təşkilatlarda işlər dayandırılmış, şəhər matəm libasına bürünmüdü. Şəhərin bütün məscidlərində faciə ilə əlaqədar mərasimlər keçirilmiş, şəhidlərin ruhuna dualar oxunmuşdu. Günorta çəngi ikinci cümlə məscidinin qarşısında əhalinin mitinqi təşkil olunmuşdu. Mitinqə toplaşanlar qarşısında bolşevik-dəşnək bandalarının qurbanları üçün dualar oxunmuş, sonra isə axund Pişnamazzadə, doktor Abbas Əfəndi və bir çox başqaları çıxış etmişdilər. Mitinq iştirakçıları qə-

ŞEKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNMÜZƏDƏK

namə qəbul edərək mart hadisələri ilə bağlı Azərbaycan Xalq Cümhuriyyəti parlamentinə başsağlığı bildirmiş və bundan sonra 18 martı (köhnə stillə, yeni stillə martin 31-i – red.) türk demokratiyasının milli matəm bayramı (qara bayramı), qeyri-iş günü elan edilmişsi təklifi ilə çıxış etmişdir [430].

1920-ci ilin martında Nuxa şəhər bələdiyyəsinin yeni tərkibi formalasdırıldı. Əvvəlki bələdiyyədən fərqli olaraq bələdiyyə daha demokratik şəkildə, çoxpartiyalılıq və ümumi seçki əsasında formalasmış əhalinin daha geniş təbəqələrini təmsil edən orqan idi. Yeni bələdiyyənin ilk icası 1920-ci il martın 31-də baş tutmuşdu. Həmin icasda şəhərdə fəaliyyət göstərən bütün partiyaların iştirakı ilə şəhər idarəsinin rəyasət heyəti seçilmişdi. Şəhər başçısı vəzifəsinə yenidən Azad Mustafayev seçilmişdi. Bələdiyyənin qərarı ilə başçıya 10 min, onun müaviniňə 7 min, idarə üzvləri və katibə 6 min manat maaş təyiin edilmişdi [434].

Nuxa qəzasının əhalisi ordu quruculuğu işində yaxından iştirak edirdi. Bir sıra nöqsanlara baxmayaraq, qazada orduya çağırış və səfərbərlik işində xeyli irəliləyişlər baş vermişdi. Hələ Qafqaz İsləm Ordusu Şimali Azərbaycanda olarkən 1918-ci ilin iyun ayının 27-ə olan məlumatda bildirilirdi ki, Nuxa və Zaqatalada 2 min nəfərlik dəstə toplamış və iyun ayının 3-nə oradan Yusif bayın komandanlığında böyük bir qrup cəbhəyə yola düşmüşdü [342, 164]. Şəki qəzasındaki alay, əsasən, yerli çağırışçılardan təşkil olunmuşdu. Alay ilk vaxtlar qala daxilindəki köhnə əsgər qışlaşında yerləşmişdi. Alayın ərəqə, heyvan, araba təminatı qəza əhalisinin tüstünə düşdü. Əsas çağırış və səfərbərlik işləri 1918-ci ilin yayından başlayaraq həyata keçirilməyə başlanmışdı. Bir neçə gün ərzində Şəki dəstəsinə 285 əsgər toplanaraq cəbhəyə göndərilmişdi. 1919-cu ilin əvvəlində Nuxada Əlahiddə Nuxa bölgəyə yerləşirdi. Nuxada hərbi rais idarəsi də fəaliyyət göstərirdi.

Çağırış və səfərbərlik sisteminə təkmilləşdirmək məqsədi ilə hərbi nazirin 5 fevral 1919-cu il tarixli əmri ilə ölkə ərazisində hərbi rais idarələrinin sayı artırılaraq altıya çatdırıldı (Gəncə, Nuxa, Bərdə, Quba, Salyan və Göyçay). Nuxa şəhərində yerləşən hərbi rəis idarəsinə əvvəlcə rotmistr Qabulov başçılıq edirdi. Sonra isə

ŞEKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNMÜZƏDƏK

onun yerinə podpolkovnik Yusifbəyov təyin edilmişdi, onun Zaqatala üzrə müavini poruçik Yurtev idi. Bu idarəyə Zaqatala dairəsi, Nuxa və Ərəş qəzaları daxil idi.

Ordu quruculuğu və hərbi səfərbərliklə bağlı Nuxa qəzasındakı vəziyyətlə tanış olmaq üçün 1919-cu il mart ayının sonunda hərbi nazirin müavini Ə.A.Şıxlinski Nuxaya galmışdı. Mart faciasının birinci ildönümü ilə bağlı şəhərdə təşkil edilmiş mitinqdə iştirak edən generali əhali sürəkli alıqlarıqlarla qarşılaşmış, «1918-ci ilin faciəvi aylarında Azərbaycanın qalan ərazisini bu facialordan qorunduguñuna gör» ona öz minnətdarlığını bildirmişdi [430].

1919-cu ilin sonlarında Qarabağda və Zəngəzurda erməni hərbi qüvvələrinin faallığı Azərbaycan Xalq Cümhuriyyəti hərbi komandanlığına buraya eləva qoşun hissələri göndərməyə vadar etdi. Qarabağ gəndərlən dəstələr arasında Nuxa qəzasının əhalisindən toplammış 3-cü Şəki süvari alayı da var idi [19]. Alay 1919-cu il noyabr ayının əvvəllərində bir neçə ağır döyüş əməliyyatlarında iştirak etmişdi [341, 381-385].

1920-ci ilin mart ayının 22-də Qarabağın və Zəngəzurun müxtəlif yerlərində ermənilərin hücumları ilə bölgədə vəziyyət yenidən mürekkebləşdi. Tərtəri əla keçirmək istəyən erməni qüvvələrinə qarşı podpolkovnik Tonqiyevin başçılığı altında 3-cü Şəki süvari alayı döyüşürdü. Genişlənən erməni hərbi təcavüzünün qarşısını almaq məqsədi ilə Azərbaycan Xalq Cümhuriyyətinin müxtəlif bölgələrində yerləşən hərbi qüvvələr Qarabağ göndərildi. Milli hərbi qoşunlara bütün qəzaların əhalisi böyük maddi, mənəvi, əsgəri yardım göstər, könüllü dəstələr yaradılaraq cəbhəyə yola salındı [434]. Martin sonlarında Zaqatala piyada alayının tərkibinə daxil olan 700 nəfərlik Nuxa taboru da Qarabağ yollanmaq əmri almışdı [341, 400].

Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun ermənilərə qarşı apardığı uğurlu əməliyyatlar, xüsusən aprelin 4-də Əsgəran qalasının azad edilməsi haqqında xəbərlər bütün Nuxa ərazisində böyük sevincə qarşılınmışdı. "Azərbaycan" qızetinin yazdıǵına görə Nuxa şəhər başçısı A.Mustafayevin göstərişi ilə şəhər milli bayraqlarla bəzədilmişdi. Bütün ictimai idarələr, ticarət müəssisələri bağ-

ŞƏKİ
ON QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

lanmış, şəhər əhalisi qəhrəman əsgərlərimizin Əsgəranı azad etməsi ilə səhərdən başlayaraq şənlilik edirdi. Şəhər bayram, tantənəli görkəm almışdı [435]. Partizanlara kömək məqsədi ilə doktor Kazimovun başçılığı ilə şəfqət qardaşlarından ibarət xüsusi sanitər dəstə təşkil edilmişdi. Qəzet yazardı ki, Qarabağ qardaş salamı göndərilmüş və bildirilmişdi ki, bütün Nuxa qazası və şəhər, bir nəşər kimi, öz qardaşlarının və dindəşərinin - qarabağlıların müdafiəsinə qalxmaga hazırlırlar [436].

Qəzanın mərkəzi olan Nuxa şəhəri Azərbaycan Xalq Cümhuriyyəti dövründə əhalinin sayıma və iqtisadi potensialına görə Bakıdan sonra Azərbaycanın ikinci böyük şəhəri idi. Həmin dövrdə şəhərdə 51 mindən çox əhali yaşayırırdı ki, onların mütləq əksriyəyatını azərbaycanlılar təşkil edirdi. Bundan başqa şəhərdə ermənilər və ruslar da yaşayırırdı. Şəhər ərazisi iki hissəyə bölündürdü: 30095 nəfərin yaşadığı birinci hissədə qaza idarəsi, şəhər bələdiyyəsi, poçt-telegraf şöbəsi, 20 ipəkəyirci və 8 ipəksərriyici zavod, 3 tənbəki fabriki, 2 aptek yerləşirdi. Şəhərin bu hissəsində, həmçinin 14 məscid, kişi gimnaziyası, Müqəddəs Nina qadın məktəbi, bir kişi ali ibtidai məktəb, 2 qadın ibtidai məktəbi və şəhər xəstəxanası da var idi. Xan sarayı və məktəbin də yerləşdiyi bu hissəni şəkililər Baş (yuxarı) məhəllə də adlandırdırlar. Şəhərin ikinci hissəsində poçt-telegraf kontoru, 45 ipəkəyirci və ipəksərriyici zavod, 1 aptek fəaliyyət göstərirdi. Bu hissədə, həmçinin 5 rus-tatar ibtidai məktəbi və 1 erməni kilsə məktəbi də yerləşirdi. Burada, həmçinin 20 məscid və 1 erməni kilsəsi da var idi. Göründüyü kimi, təkcə Şəki (Nuxa) şəhərində əhalinin dini ehtiyacları üçün 35 məscid, 1 erməni qırqoran və 1 rus pravoslav kilsəsi fəaliyyət göstərirdi [44, v.6-19; 438, 169]. Nuxa qazası inzibati idarəciliyik baxımından 4 sahəyə bölündürdü. Hər sahənin idarəciliyini pristavlar həyata keçirirdi.

Qəzanın 1-ci sahəsinin mərkəzi Aşağı Göynük kəndi idi. Sahənin 4 icmasının (cəmiyyətinin) 3-də əhalinin əksriyəyatını azərbaycanlılar, 1-də isə ermənilər təşkil edirdilər. 34120 nəfərlik sahə əhalisinin əsas məşğulliyəti okinçilik və maldarlıq idi. II sahənin mərkəzi əvvəller Cəfərabad kəndi idi, lakin məlum hadisələr zamanı kənd ziyan çəkdiyindən, pristav sahəni Böyük Dəhnə kə-

ŞƏKİ
ON QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

dindən idarə edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində sahə hər ikisində iki kənd icması olmaqla iki sahəyə ayrılsa da, bu dəyişikliyi sona çatdırmaq mümkün olmamışdı. 21983 əhalisi olan sahənin cənubunda yerləşən kəndlər taxılçılıq və qoyunculuqla məşğul olurdular. Qəzanın başqa kəndləri ilə müqayisədə bu sahədə məhsuldar torpaqlar çox idi və burada başqa sahələrlə müqayisədə əhalinin vəziyyəti daha qənaatbaşlı idi. Sahənin əsaslı hissəsinin kəndliləri isə taxılçılıq, heyvandarlıqla yanaşı, ipəkçiliklə də məşğul olurdular. Qəzanın III sahəsinin mərkəzi Vartəşen kəndi idi. Bu sahədəki 5 camiyətədə (Padar, Kaçmaz, Calut, Cugutlar, Zərrab) azərbaycanlıları yanaşı udinlər, yahudilər, ermənilər, gürcülər də yaşayırırdılar. Zərrab kənd icmasının, əsasən, ermənilərdən olan əhalisi Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə tabe olmaqdan imtina edərək əvvəlcə Gürçüstana, oradan isə çox hissəsi Ermənistana köçmüdü. 2762 sakini olan sahənin əsas məşğulliyəti taxılçılıq və maldarlıq idi. Əhalinin sayıma görə Nuxa qazasının ən böyük sahəsi, mərkəzi Qutqaşen (Qəbələ) kəndi olan IV sahə idi. 48000 nəfərlik əhali burada 6 kənd cəmiyyətində yaşayırırdı. Əhalinin əsas məşğulliyəti taxılçılıq, maldarlıq və ticarət idi, ucqar dağ kəndlərində yaşayan ləzgilər qoyunculuqla məşğul olurdular [44, v.6-19; 438, 169].

1919-cu il sentyabrın 14-də Dağıstan Vilayətinin Samur Dairəsinin iki icmasının (cəmiyyətinin) - Borq, İnov (Xnov), Qdim kəndlərinin sakinləri qətnamə qəbul edərək bu kəndlərin Azərbaycan Xalq Cümhuriyyətinə, Nuxa qazasına birləşdirilməsi ilə bağlı müraciət etdilər. Bu kəndlərin əhalisinin müraciəti ilə əlaqədar Nuxa qəza rəisinin Gəncə gubernatoruna məktubunda bildirilirdi ki, onşuz da adıçkilən kəndlərin sakinlərinin yarısı Nuxa qazasında daimi yaşayır, digər hissəsi isə heyvandarlıqla məşğul olaraq yalnız yayda öz kəndlərinə baş çəkir. Buna görə də qəza rəisi həmin kəndlərin Nuxa qazasına birləşdirilməsini həm siyasi, həm də iqtisadi cəhətdən faydalı və zəruri hesab edərək sakinlərin müraciətinə müsbət cavab verməyi təklif edirdi. Gubernatorun dərkənarı ilə məktub sentyabrın 29-da Azərbaycan Xalq Cümhuriyyəti Daxili işlər nazirinə göndərilmiş və Dağıstan kəndlərinin qətnamə-

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

ləri məktuba əlavə olunmuşdu [43, v.2-4]. Borq kəndinin 270 sakinin müraciətində onların Azərbaycan Xalq Cümhuriyyətinə birləşmək arzusu ifadə olunmuşdu. Borqlular, həmçinin Denikinə qarşı mübarizə aparan müsəlmanlara kömək məqsədi ilə 300 nəfərdən ibarət dəstə topladıqları və onlara bu məqsədə silah və patron verilməsini xahiş edirdilər. Eyni məzmunlu müraciəti Xnov və Qədim kəndlərinin sakinləri (400 nəfər) da göndərmişdilər [43, v.5].

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Nuxada qəza rəisi vəzifasında Əyyub bay Rəfibəyov, onun baş köməkçisi Zahid bay İbrahimbayov, katibi A. Tarnovski işləyirdilər [417, 299]. Nuxa şəhərinin pristivi Ə.Hacambayov, 1-ci hissənin pristivi M.Sədrəddinbəyov, II hissənin pristivi M.Əhmədov idilər. Ərəş qəzasının rəisi isə Rəhimbəy Şıxlinski, onun müavini İsgəndər bay Şeyxzamanov idi [417, 286].

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Nuxa bölgəsində siyasi sabitlik və asayış təmin edilsə də, sosial-iqtisadi sahədə ciddi dəyişikliklər baş verməmişdi. Çarizmdan qalma sosial, aqrar münasibətlər əhalinin müxtəlif təbəqələri arasında gərginlik yaradır, yeni hakimiyətə etimadsızlığı artırır. Başqa qəzalarla müqayisədə Nuxa qəzasında torpaq məsəlesi kəskin hiss edilməsə də kəndlilər yenə də mülkədarlar, baylar, hakimiyət nümayəndələri tarafından istismara məruz qalırlardı. Bunu bölgənin müxtəlif yerlərində quberniya mərkəzi Gəncəyə, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə göndərilən şikayət məktubları da təsdiq edirdi.

Nuxa şəhəri çarizm dövründə bütün Qafqazda ipəkçiliyin mərkəzi hesab edilirdi və onun məhsulları, hatta Avropada tanınır. Öz xammalı ilə regionun bir çox təkis fabriklarını təmin edən Nuxada ipəkəyirci fabrikların sayı 90-a çatırdı. Qəzada bir o qədər də ipəkəyirci fabrik fəaliyyət göstərirdi. Lakin 1917-1918-ci illərin təlatümlü hadisələrinin təsiri nəticəsində qəza iqtisadiyyatının əsasını təşkil edən ipəkçilik təmamilə öz əvvəlki qüdrətini itirmişdi. Ənənəvi satış bazaları ilə əlaqələrin pozulması, avadanlıqların köhnələrək sıradan çıxmazı, yenilərinin isə götirilməməsi ipəkçilik sənayesini tamamilə iflic vəziyyətinə salmışdı. Sahənin tənzəzzülünə səbəb olan amillərdən biri də əsas xammal olan

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

baramanın (qrenanın) idxlərinin tamamilə dayanması idi. Bütün fabriklərdə 15 minə qədər adam işləyirdi, lakin Birinci Dünya müharibəsi, 1917-1918-ci illərdə baş vermiş hadisələr nəticəsində qrenanın götirilməməsi fabrikların fəaliyyətinin dayanmasına səbəb olmuşdu. Bütün bunlar qəzada əslində bütün sənayenin iflic vəziyyətinə salmışdı [18, v.180]. İpekçilik sənayesinin gənc dövlətin, o cümlədən Şəki qəzasının iqtisadiyyatında yerini və əhəmiyyətini yaxşı başa düşən hökumət və yerli hakimiyət orqanları onun bərpası üçün müəyyən yollar axtarırdılar. Nuxa şəhər bələdiyyəsində ipəkçilik sənayesinin vəziyyəti müntəzəm müzakirə edilirdi. Şəhər idarəsi Türkiyədən barama götirilməsi ilə bağlı AXC hökuməti qarşısında məsələ qaldırılmışdı. Şəhərin sənaye müəssisələrinə lazım olan materialların istehsal olunduğu dövlətlərlə əmtəə mübadiləsinin təşkili məqsədi ilə bələdiyyə üzvləri Nuxa şəhəri idarəsi yandıra səhmdar cəmiyyəti yaratmaq qərərini almışdır. AXC hökuməti qarşısında, həmçinin Nuxada istehsal olunan ipək xammal, frizon, yun və başqa malların satışını və ya mübadiləsini genişləndirmək məsələsi də qaldırılmışdı [428; 18, v.180arx]. Bələdiyyə üzvləri şəhərin abadlaşdırılması, küçələrin işıqlandırılması məqsədi ilə xüsusi elektrik stansiyasının yaradılması, bunun üçün isə müvafiq avadanlıqların alınması məsələsini də hökumət qarşısında qaldırılmışdır. Bu məqsədlə şəhər idarəsinin nümayəndəsi Yaqub Səfərəliyev Bakıya ezmə edilmişdir [18, v.180arx].

AXC hökuməti yoxsul və işsiz əhalinin vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə Bakı, Gəncə, Şuşa və bir sıra kənd yaşayış məntəqələri ilə yanaşı Nuxa şəhərində xalça-kəlağayı emalatxanası yaratmaq barədə qərar qəbul etmişdi [46; 47, v.1-2].

Şəhər bələdiyyəsi əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə müəyyən addımlar atıldı. Məsələn, 1919-cu il aprelin 30-da bələdiyyənin iclasında şəhər körpüsünün təmiri, şəhərdə telefon çəkilişi, şəhər xəstəxanasında ödənişlərin möbləgi, ətraf meşələrin qırılmasının qadağan edilməsi, şəhər əmlakının icarəyə verilməsi, şəhərin işıqlandırılması, feldşerə maaş təyin edilməsi, müxtəlif güzəştər, pudluq yiğimlər haqqında məsələlər müzakirə edilmişdir [18, v.13].

Şəhər və qəza hakimiyyət orqanları əsas malların qiymətinin artmasına, möhtəkirliyə qarşı mübarizə məqsədi ilə müəyyən inzibati-iqtisadi tədbirlər hazırlamışdı. Bahalşmanın əsas səbəblərindən biri də qəzadan düyü, pendir, yağı, bal, hazır döri, tumac (keçi döri) və s. məhsulların gizli çıxarılması idi. Nəticədə bu məhsulların qiyməti artı, şəhər əhalisinin onları münasib qiymət almına imkanları azalırdı. Şəhər bələdiyyəsi əhalinin vəziyyətini nəzərə alaraq elə 30 aprel 1919-cu il tarixli iclasında həmin məhsulların ixracına şəhərin nəfəsinə pudluq rüsum müəyyənləşdirmişdi: düyü - 25 manat, pendir görə 40 manat, yağı və bala görə 80 manat, hazır döri görə 10 manat, tumaca görə 20 manat. Malların gizli şəkildə çıxarılmasına görə tacirlər malin ikiqat qiymət həcmində cərimə ödəməli idilər [18, v.12-13]. Bələdiyyənin 7 yanvar 1919-cu il tarixli qərarı ilə pudluq rüsum tətbiq edilən əməkələrin siyahısı artırılmış, buraya əsas ərzəq məhsulları ilə yanaşı, yeni sənaye və ərzəq malları da (ipək, qoz, buğda, arpa, un, kerosin, tənbəki, manufaktura, frizon, quru barama, baqqalıyyə, un, keçə və s.) əlavə edilmiş, bəzi malların ixracına isə, ümumiyyətlə, qadağa qoymulmuşdu [18, v.97].

Nuxa şəhərinin və yaxın kəndlərin əhalisini narahat edən ən ciddi problemlərdən biri də Kiş çayının tez-tez daşaraq şəhərə və qəzanın kənd təsərrüfatına ziyan vurması idi. Şəhər bələdiyyəsinin xahişi ilə AXC hökuməti 1919-cu il 27 fevral tarixində Nuxa şəhərinin qorunması üçün çırçı-das yarimbəndim təmirinə vəsait ayrılmazı haqqında qərar qəbul etmişdi. 1919-cu il aprel ayının 24-də Parlament Kiş çayının daşqınlarından Nuxa şəhərini və Nuxa-Yevlax şosesini mühafizə etmək üçün çırçı-das yarimbəndimin təmiri məqsədi ilə AXC Ziraət və Dövlət Əmlakı nazirinin sərəncamına dövlət xəzinəsindən 211 min manat pul ayrılması haqqında qanunu qəbul etmişdi [432; 437, 43]. Lakin bu qərar da məsələnin köklü şəkildə həllinə kömək edə bilməzdii. Çünkü, çırçıdan hörtülmüş bəndlər atmosferin təsiri altında çürüyərək sıradan çıxırı, 2-3 il ərzində bas vermiş sellar bəndləri tamam dağıdırıldı. Buna görə də şəhər bələdiyyəsi hökumət qarşısında Kiş çayı boyunca möhkəm bəndin tikilməsi məsələsini qaldırmış, tikintiyə milyonlarla vəsaitin

xərclənəcəyini nəzərə alaraq, bu xərclərin dövlət xəzinəsindən ayrılmاسını xahiş etmişdi. Nuxalıların “allahın qoşunu” adlandırdıqları selin vura biləcəyi ziyanın qarşısını almaq üçün şəhər idarəsi su təsərrüfatı idarəsinin işçiləri ilə birgə müəyyən işlər aparmış, görüləcək işlərin smetasını hazırlamışdı [18, v.163]. Ziraət naziri H.Sultanov və su müfəttişi A.Rüstəmboylu AXC Nazirlər Şurasının sədri N.Yusifbəyliyə 21 yanvar 1920-ci il tarixli məktubunda Kiş çayı boyu daha etibarlı bəndin tikilməsi təklif olunmuşdu. AXC Nazirlər Şurası müvafiq qanun layihəsini hazırlayaraq Parlamentə təqdim etmiş, Parlament 26 aprel 1920-ci il tarixli iclasında Nuxa şəhərini Kiş çayının daşqınlarından qorumaq üçün daş bəndin inşasına 40 milyon 460 min manat vəsait ayrılması haqqında qanun qəbul etmişdi.

Türk qoşunları Azərbaycan Xalq Cümhuriyyəti ərazisini tərk etdikdən sonra erməni siyasi dairələri “erməni qaçqınları” məsləsəsini ortaya ataraq bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə başladılar. Azərbaycan Xalq Cümhuriyyətinin müxtəlif qızalarından, o cümlədən Nuxadan ermənilər Bakıda və Tiflisdə faaliyyət göstərən müxtəlif strukturlara, erməni milli təşkilatlarına müraciət edərək guya türk qoşunlarının Cənubi Qafqazda olduğunu zaman onlara dəymış maddi və mənəvi zərər haqqında məlumatlar ötürür, buna görə AXC hökumətindən əvvəllər malik olduları mülkiyyətin və sərvətin qaytarılmasını, dəymış zərərə görə kompensasiya ödənilməsini tələb edirdilər. Erməni təşkilatları mütəşəkkil şəkildə bütün qızalarda ermənilərdən məlumatlar toplayaraq Antantanın Cənubi Qafqazdakı komandanlılığına, xarici dövlətlərə, Paris konfransına göndərirdilər. Məqsəd isə aydın idi: müharibə dövründə yalnız erməni xalqının müsbətlər yaşaması, bu müsbətlərin səbabkarlarının Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı Türkiyəsi dövlətləri olması haqqında dünya ictimai rəyində fikir formalasdırmaq və bununla da öz siyasi-milli məqsədlərinə

“Азербайджанская Демократическая Республика. Законодательные акты. 1918-1920 гг.” adlı sənədlər toplusunda bu qanunun yanlış olaraq 4 mart 1920-ci ildə qəbul olunduğu qeyd edilir (s.157).

ŞƏKİ

ÖN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

çatmaq. Belə məlumatların on çox geldiyi bölgələrdən biri də Nuxa-Ərəb bölgəsi idi [658, 162-164, 181-182, 222-288].

Antanta qoşunları Bakıya daxil olduqdan sonra Nuxa erməni qaçqınları Komitəsi Gəncə quberniyasının Nuxa və Ərəb qəzalarda qazın ermənilərin guya dəhşətli və çıxılmaz vəziyyəti haqqında Bakı Erməni Milli Şurasına yazılı məruzə göndərmiş, Şura isə bu məruzə əsasında Müttəfiq qoşunların Bakıdakı komandanı, general Tomsona müraciət edərək ondan erməni qaçqınlara yardım göstərmək üçün bölgəyə Erməni Milli Şurasının nümayəndələrinin də daxil olduğu ingilis nümayəndə heyətini göndərməyi xahiş etmişdi. Müraciətdə Nuxada və Ərəsədə erməni qaçqınlarının vəziyyəti yalnız qara rəngdə təsvir olunur və ingilis komandanlığından qaçqınların əvvəlki yerlərində yerləşdirilməsi, onların əmlakının qaytarılmasını təmin etmək təklifləri ifadə olunmuşdu [658, 165]. Bu müraciətlərin nəticəsi olaraq 1919-cu ilin fevralında ingilis komandanlığının nəzdində fəaliyyət göstərən qaçqınların məsəlesi üzrə müfəttis mayor A.Hibbonun nümayəndəsi kapitan Druitt Nuxa və Zaqatalada oldu. Səfərin əsas məqsədi qaçqınların və köməyə ehtiyacı olan əhalinin sayının müəyyənləşdirilməsi idi. Yerlərdən ermənilərin özlərinin verdikləri məlumatlara görə Ərəb və Nuxa qəzalarda 12000 qaçqın var idi ki, onlardan 1173-ü Nuxa şəhərində, 1600-ü Nicdə, 1400-ü Vartaşendə, 400-ü Calutda, 400-ü Qışlaqda yerləşmişdi. Bu kəndlərdə, əsasən, xristianların yaşadığını nəzərə alsaq, ingilis missiyasına məhz erməni qaçqınların sayı haqqında məlumat verilmişdi. Ermənilər öz təminatları və təhlükəsizlikləri üçün Nuxada ingilis missiyasının təsis edilməsinə təkiddi edirdilər [658, 246].

AXC hökuməti imkan daxilində Nuxadakı erməni qaçqınlarına yardım göstərirdi. Azərbaycan Xalq Cümhuriyyəti Himayəçilik Nazirliyi tərəfindən qaçqınların ümumi ehtiyacları üçün Nuxa şəhərində teleqrafla 350000 manat vəsait köçürülmüşdü ki, bu vəsaitin 48000 manatı erməni uşaqları üçün yaradılmış yetimxanaya ayrılmışdı. Bunun üçün yerli hakimiyyət orqanlarından müvafiq xərclər smetası tələb edilmiş və Parlamentə müvafiq kredit ayrılması ilə bağlı müraciət edilmişdi [429]. 1919-cu ilin aprelində onlara 1000 pud taxil və 1000 manat pul köməyi göstərilmiş, həmin il martın

ŞƏKİ

ÖN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

əvvəllerində isə AXC Himayəçilik Nazirliyi tərəfindən 170000 manat pul ayrılmışdı. Nuxa şəhərindəki erməni yetim uşaqlar evinin bütün xərclərini hökumət aprelin 1-dən öz üzərinə götürmüştü [658, 289]. Nuxa və Ərəb qəzaları Kəndli İttifaqının sadri B.Balyansın göstərdiyinə görə bu qəzalardakı 60 000 erməni əhalidən 25000 hala də öz yerlərində yaşayırdı [658, 290]. 1919-cu il mayın 14-18-də ABŞ-in Yaxın Şərqdə Yardım Komitəsinin üzvləri L.Lisisian və Qırınlı Nuxa və Ərəsədə ermənilərin vəziyyətini aşadsırmak üçün bölgədə olmuşdular. Onların hazırladığı məruzədən [658, 312] bəlli olur ki, Nuxa şəhərində keşis Saak Ter-Paçosyanın sadri olduğu Erməni Milli Şurası faaliyyət göstərirdi. AXC Himayəçilik naziri Sultanovun məlumatına görə şəhərdə 240 kişi, 348 qadın və 463 uşaq olmaqla 1051 erməni qaçqın var idi. 176 yetim qaçqını Himayəçilik Nazirliyi öz himayəsinə götürmüştü. Ümumiyyətdə isə şəhərdə 400-ə yaxın yetim var idi, bundan əlavə, hökumətin hesabına 800 nəfərlük yeməkxana da açılmışdı. Təqribi hesablamalara görə Nuxa şəhərində 7000 yerli ermanının yaşadığı göstərilirdi. Vartaşendə yaşayan 4300, Nicdə yaşayan 5500, Calutda yaşayan 1200 yerli əhalini erməni hesab edən maruzəçilər, bundan başqa Nuxada 1051, Vartaşen və Qışlaqda 1000, Nicdə 1400, Calutda 155 qaçqın erməninin müvəqqəti yaşadığını qeyd etmisdilər. Mərzəzinin ümumi ruhu, oradakı məlumatlar onları tərtib edənlərin Azərbaycan hökumətinə, ümumiyyətlə, azərbaycanlı əhaliyə qərəzli, hətta düşmən münasibət bəslədiklərini təsdiq edirdi. Bu təkcə bölgənin tarixi, etnik mənzərəsi, bütün qeyri-müsləmənlərin yəhudi və udinlərin ermənilər kimi qələmə verilmesi ilə mahdudlaşmışdır. Yalnız ermənilərin problemlərinin qabardılması, azərbaycanlı əhalinin vəziyyətinə isə ümumiyyətlə, toxunulmaması amerikalı nümayəndələrin niyyətlərinin nədən ibarət olduğunu sübut edirdi. Baxmayaraq ki, AXC hökuməti, yerli hakimiyyət orqanları missiyasının normal fəaliyyəti üçün bütün şərait yaratmış, onların qəzada sərbəst hərəkətinə mane ola biləcək heç bir addim atılmamışdı. Ermənistən hökuməti də Nuxa qəzasında yaşayan ermənilərin vəziyyəti haqqında gerçəkliyi eks etdirməyən məlumatlar yayaq bundan AXC hökumətinə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırı.

Bunu Ermənistən Xarici işlər naziri G.Tigranyanın Azərbaycan Xalq Cümhuriyyəti Xarici işlər nazirinə göndərdiyi 23 may 1919-cu il tarixli notası da təsdiq edirdi. Notada Nuxa və Ərəş rayonunun dinc erməni əhalisinin guya sistematik olaraq zorakılıqlara və təalanlara məruz qalması, 50 dağılılmış kəndin 20 min erməni əhalisinin tam asılı vəziyyətdə yaşadığı, onların köçməsinin silahlı yolla qarşısının alındığı, ermənilər zorla islamın qəbul etdirilməsi vurğulanır. Bütün bu sadalananlardan sonra AXC hökumətindən 6 bənddən ibarət tədbirlərin həyata keçirilməsi tələb olunurdu [658, 321-322].

Azərbaycan Xalq Cümhuriyyəti hakimiyəti bölgədə yaşayan ermənilərin təhlükəsizliyinin təmin edilməsi, onların mülkiyyətinin, toxumulmazlığının qorunması üçün bütün tədbirləri görür, təsərrüfat fəaliyyət üçün şərait yaratır. Həmin dövrə Nuxa ermənilərinin on çox narahat edən məsələ onların əvvəllər istifadə etdikləri torpaqların geri qaytarılması idi. Yerli hakimiyət orqanları bu məsələ ilə bağlı edilən müraciatlarda reaksiya verir, imkan daxiliində onları müsbət həll etməyə çalışır. Məsələn, Nuxa qəzasının Sultan Nuxa kəndinin erməniləri Parlamentin erməni fraksiyasına müraciat edərək, 1918-ci ilin sonlarında onların kəndlərini özbaşına tutmuş ləzgilərin çıxarılmasını tələb etmişdilər. Ermənilər ləzgilərin onların öz torpaqlarını əkib-becərməyə imkan vermədiklərini söylərək, bu işdə onlara kömək göstərilməsini xahiş edirdilər. Məsələ AXC Himayəçilik Nazirliyi müdaxilə edərək Gəncə qubernatorundan ermənilərin tələblərinin yerinə yetirilməsi imkanlarını öyrənməyi, eləcə də ləzgilər tərəfindən Sultan Nuxa kəndinin tutulması səbəblərini araşdırmağı xahiş etmişdi [431].

1919-cu ilin yayında Azərbaycan Xalq Cümhuriyyətində yaşayan ermənilərin və Ermənistən Respublikasında yaşayan müsəlmanların qarşılıqlı köçürülməsi məsəlesi ortaya çıxdı. Nuxada yaşayan ermənilər də buna isti münasibət bəşləyirdilər. Bu barədə Nuxa Erməni Milli Şurasının sədri Saak Ter-Paşosyanın Azərbaycan Xalq Cümhuriyyətinin hökumət naziri Hamaspura məktubunda da məlumat verildi [658, 338].

Bu məsələnin hökumətlər səviyyəsində həlli ilə bağlı dan-

şıqlar gedirdi. Lakin hökumətlərarası danışqlara baxmayaq, Ermənistən hökuməti birtərəfi qaydada Azərbaycan Xalq Cümhuriyyətindən getmiş qacqınların Ermənistən Respublikasının ərazisindəki müsəlmanların yaşadıqları kəndlərdə yerləşdirməkdə, bu kəndlərin müsəlman əhalisini sixisindən çıxarmaqdə davam edirdi. Bu işə İravan quberniyasının türk-müsəlman əhalisinin öz doğma yerlərindən kütłəvi qovulması ilə nəticələnirdi. Ermənistən Respublikası hökumətinin 21 iyun 1919-cu il tarixli qərarı ilə bu ölkənin Tiflisdəki konsuluna Gürcüstanda yaşayan Nuxa və Ərəş erməni qacqınlarına Ermənistən vətəndaşı pasportlarının verilməsinə icazə verilmişdi. Ermənistən Respublikası ərazisində Nuxadan, Ərəşdən, eləcə də Azərbaycanın başqa qəzalarından galmış ermənilərin yerli azərbaycanlılara qarşı təhrik edilməsi halları, özü də bu hərəkətlərin Ermənistən hökuməti tərəfindən təskil edilməsi halları o qədər artmışdı ki, Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistəndəki Diplomatik Nümayəndəsi Təkinski AXC Xarici işlər nazirliyinə sıfırlı telegram göndərərək Azərbaycan Xalq Cümhuriyyətində yaşayan ermənilərin Ermənistənə köçürülməsini müvəqqəti dayandırmağı xahiş etmişdi [658, 379].

Ermənistən hökumətinin, müxtalif erməni mərkəzlərinin erməni qacqınları məsələsindən AXC hökumətinə təzyiq vasitəsi kimi istifadə etmək cəhdləri ciddi nəticə vermədi. AXC hökuməti bəyan etdiyi demokratik prinsiplərə sadıqliyini nümayiş etdirərək bütün digər əhali gruppaları kimi Nuxa və Ərəş qəzalarını erməni əhalisinin, o cümlədən elə erməni millətçi dairələrinin siyasetinin güdazına getmiş erməni qacqınların problemlərinin həlli üçün bütün imkanlardan istifadə etmiş, onların yerləşdirilməsi, həyat vəsitələri ilə təmin edilməsi üçün mümkün addımları atmışdı.

Həmin dövrə Nuxa qəzasında mövcud olmuş əsas problem-lərdən biri də Ermənistən Azərbaycan Xalq Cümhuriyyətinə qarşı təcavüzkar hərəkətlərinin genişlənməsi, İravan quberniyasında, Zəngəzurda azərbaycanlıların kütłəvi deportasiyası nəticəsində yüz minlərlə türk-müsəlman doğma torpaqların tərk edərək Azərbaycan Xalq Cümhuriyyəti ərazisində pənah götürmiş on minlərlə azərbaycanlı qacqının yerləşdirilməsi məsəlesi idi. Təkcə 1919-cu il okt-

yabrin 1-ə qədər AXC ərazisində (Naxçıvan istisna olmaqla) İrəvan quberniyasından 30741 qaçqın müsəlman var idi ki, onların təminatı bütünlükla dövlətin üzərinə düşməşdi. Qaçqınların ağır vəziyyətini nəzərə alaraq Qaçqınlar üzrə Mərkəzi Komissiya onları tacili olaraq müxtəlif yerlərdə maskunlaşdırmağı və kənd təsərrüfatı ilə məşğul olmaları üçün şərait yaradılmasını zəruri hesab etmişdi. Açıq havada yaşayan İrəvan qaçqınlarının yerləşdirilməsi üçün Komissiya Nuxa, Ərəş, Göyçay və Şamaxı qəzalarının tərk edilmiş erməni kəndlərinin münasib bilməmişdi [49, v.7]. Komissiya Gəncə və ətrafında müvəqqəti məskunlaşmış 2500, Gədəbəy bölgəsində məskunlaşmış 2500, Xaçbulaqdakı 1500 və Qazaxdakı 2250 (cəmi 8750) azərbaycanlı qaçqını Ərəş qəzasının Əmirvan, Baylərkənd, Bilix, Sırt-Yengicə, Hirdadul, Tosik, Zirik, Xoşkaşen, Çanaq-bulaq, Çaykənd, Qayabaşı, Böyük Söyüdlü, Bala Şöyüdlü kəndlərində yerləşdirməyi qərara almışdı. Qazax qəzasında yaşayan 3250 qaçqının və Şuşa qəzasında yaşayan 3340 (cəmi 6590) qaçqının isə Nuxa qəzasının 14 kəndində yerləşdirilməsi nəzərdə tutulmuşdu. Bunlar aşağıdakı kəndlər idi: 1) Corlu - 30 tüstü (ailə), 2) Mirzəbəli - 30; 3) Sultan Nuxa - 40; 4) Cucamış - 50; 5) Əliyar - 57; 6) Göybulaq - 1301; 7) Cəfərabad - 71; 8) Göybəyli - 144; 9) Qozlu - 88; 10) Daşbulaq, Tərəkə və Çorqat - 292; 11) Aydınbulaq - 69; 12) Ağpiləkənd - 107; 13) Yenikənd - 24; 14) Salıbəyli (Şiləylü) (oxunmur); 15) Məclis - 67 [49, v.7arx, v.16]. Lakin Nuxa və Ərəş qəzalarının əvvəllər ermənilər yaşamış kəndlərində da yaşayış üçün demək olar ki şərait yox idi, anarxiya dövründə bütün tikintilər dağılmışdı. Məsələn, Nuxa qəzasının müsəlman qaçqınlara verilməsi planlaşdırılan kəndlərində isə 269 bina salamat idi ki, onların 36-sı Corlu, 26-sı Mirzəbəyli, 100-ü Sultan Nuxa, 29-u Əliyar, 72-si Göybəyli, 12-si Yenikəndə idi [49, v.8-8arx]. Bütövlükdə Nuxa, Ərəş, Göyçay və Şamaxı qəzalarında yaşayış üçün münasib cəmi 1024 bina var idi. Ona görə də qaçqınların əksəriyyətini müvəqqəti olaraq müsəlman kəndlərində, sakinlərin sixlaşdırılması yolu ilə yerləşdirmək nəzərdə tutulmuşdu. Qaçqınların daşınması, yerləşdirilməsi və s. məsələləri bir ay müddətində, soyuqlar düzən qədər həyata keçirilməli idi.

Azərbaycan Xalq Cümhuriyyətinin Ünvan-Təqvimində 1919-cu ilin sonlarına olan məlumatında Nuxa dairəsində 5100 qaçqın olduğunu qeyd olundurdu. Qaçqınların əsas toplaşlığı və onlara kömək göstərildiyi məntəqələr Nuxa şəhəri, Ağdaş, Seyidlər, Nic və Vartəşen kəndləri idi. Nazirlik tərəfindən qaçqınlar və imkansızlara Zaqtala şəhərində və Qax kəndində 2623 pud taxil paylanmış, Nuxa şəhər idarəsinin 1730 pud taxil alınmış, Nuxa şəhərində 500 nəfərlik yeməkxana açılmış, müsəlmanlar üçün 50 nəfərlik bir, ermənilər üçün isə 290 nəfərlik iki usaq sigınacağı təşkil edilmişdi [417, 256-257].

AXC hökuməti qaçqm soydaşlarının vəziyyətini qismən də olsa yüngülləşdirmək üçün mümkün olanı edirdi. Qaçqınların əsas kütləsinin kəndlər olduğu nəzərə alınaraq, onları 1920-ci ilin yazına qədər müvəqqəti olaraq Ərəş və Nuxa qəzalarının müsəlmanlar yaşayan kəndlərində yerləşdirmək qərara alılmışdı. Qaçqın soydaşlarına yerli əhali də zəruri yardım göstərirdi. Bu qəzaların 49 kəndinin sakinləri kömülüllər olaraq 5000-ə qədər qaçqına sigınacaq verməyə razı olmuşdular [417, 258-259]. Lakin 1919-cu ilin sonu - 1920-ci ilin əvvəllərində Daşnak hökumətinin həyata keçirdiyi soyqırımı və deportasiya siyasəti nəticəsində Ermənistən Respublikası və Zəngəzur qəzası ərazilərindən yüz minlərlə azərbaycanlı öz doğma yurdyuvaların tərk etməli oldu. Azərbaycan Xalq Cümhuriyyəti yeni, daha kültəvi qaçqın ordusunu qarsılıqla və yerləşdirmək məcburiyyətində qaldı. İrəvan quberniyasından qaçqın düşmüş azərbaycanlılar əvvəlcə Ermənistənə hömsərhəd rayonlarında qarşılıan, sonra isə digər qəzalara - Ərəş, Nuxa, Göyçay, Şamaxı, Cavad qəzalarına bölüşdürüldü. Nuxa və Ərəş qəzalarında onlar bu dəfə ermənilərin vaxtilə yaşadıqları kəndlərdə məskunlaşdırılırdı.

5.3. Maarif, mədəniyyət və səhiyyə

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ölkənin bütün ərazilisində suverenliyini təmin etməsi ilə bütün sahələrlə yanaşı, maarif sahəsində də mütləqəqi islahatların aparılması üçün münbit şərait yarandı. Məktəb binalarının çatışmaması, mövcud binaların isə yararsız vəziyyətdə olması, maliyyə problemləri, müəllim kad-

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK

ların yoxluğu, bütün bunlar ciddi çətinliklər yaradırdı. Lakin buna baxmayaq, yerli hakimiyət orqanları, şəhər bələdiyyəsi məarif işini canlandırmış üçün bütün imkanlardan istifadə edirdi. Bu işdə Nuxa-Ərəş rayonunun xalq məktəblərinin müfəttişi A.B.Əfəndiyev, ali ibtidai məktəblərin müfəttişi A.Mahmudov böyük əmək sərf edirdilər [640, 54-55].

Müəllimlərə olan ehtiyacı ödəmək üçün 1918-ci ildə Gəncə, Şəki və Zaqtalada qısamüddətli pedaqoji kurslar təşkil edilmiş və bu kurslara 150 nəfər cəlb edilmişdi. Azərbaycan hökuməti 22 iyun 1918-ci ildə Qori Müəllimlər Seminarıyasının Azərbaycana köçürülmüş haqqında qərar qəbul etmişdir. Azərbaycanda hökumətinin həyata keçirdiyi tədbirlər natiçəsində 1919-cu ilin əvvəllərində 637 ibtidai məktəb 23 orta ixtisas təhsili məktəblər var idi. Orta məktəblər arasında 6 kişi və 4 qadın gimnaziyası, 5 realni məktəb, 3 müəllimlər seminarıyası (Bakı, Gəncə və Qazax), 3 Müqəddəs Nina (Bakı, Gəncə və Şəki) qız tədris müəssisəsi, politexnik məktəb və kommersiya məktəbi var idi. Bakı, Gəncə və Qazaxda müəllim seminarıyaları, Bakı, Gəncə və Şəkidə "Müqəddəs Nina" qadın məktəbləri, Bakıda politexnik və ticarət məktəbləri fəaliyyət göstərirdi. 1919-cu il sentyabrın 11-də Azərbaycan hökumətinin qərarı ilə "Müqəddəs Nina" məktəblərinin adları dəyişdirilərək, Bakı birinci milli qadın gimnaziyası, Gəncə qadın gimnaziyası və Şəki qadın gimnaziyası adlandırıldı. 1919-cu ildə XMN Göyçay şəhərində realni məktəb, Bakıda qız, Nuxada kişi və qız, Şuşada kişi məktəb və seminarıyaları açımaq barədə Azərbaycan Parlamenti qərar layihəsi təqdim etdi [6.a, I, 74]. 1919-cu ildə Maarif Nazirliyi Bakı, Şəki, Şuşa, Göyçayda realni və müəllim hazırlayan məktəblər açılması haqqında parlamentə qanun layihəsi təqdim etmiş və layihə bəyanılmışdı.

Nuxa qəzasının əhalisi yeni məktəb qurulduğunda fəal iştirak edirdi. Qəzənin müxtəlif kəndlərindən insanlar qaza rəisliyinə, gubernatora, AXC Xalq Maarif Nazirliyinə müräciətlər yollayaraq məktəb açılmasında onlara köməklik göstərməyi xahiş edirdilər. 1919-cu il martın 18-24-də xalq məktəbləri müfəttişi Ə.Mahmudovun təşəbbüsü ilə Nuxa xalq müəllimlərinin qəza qurultayı keç-

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK

rildi. Qurultayda xalq məktəblərinin proqramları və digər məsələlər müzakirə edildi [430]. Artıq 1919-cu ildə Ərəş-Nuxa rayonu xalq məktəbləri müfəttişliyinin tabeçiliyində 61 məktəb var idi. Onlardan 12-si Ərəş qəzasında, 49-u Nuxa qəzasında yerləşirdi [22, v.95-96]. Lakin onların əksəriyyəti bir sıra səbəblərdən fəaliyyət göstərmirdi. Ciddi problemlərdən biri da məktəblərin maliyyələşdirilməsi ilə əlaqədar idi. Bir çox məktəblər əvvəller yerli bələdiyyələr hesabına fəaliyyət göstərirdi. Lakin iqtisadi dağlıqlıq, yerli gəlirlərin azalması məktəblərin maliyyələşdirilməsinin mümkününsüz etmişdi. Buna görə də Nuxa qəzasının nümayandəloru AXC Xalq Maarif Nazirliyinə müraciət edərək qəzadakı məktəblərin xəzinədən maliyyələşdirmək imkanlarını nəzərdən keçirməyi xahiş etmişdilər. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətində dövlət hesabına fəaliyyət göstərən 15 ali ibtidai məktəbin biri də Nuxa şəhərində yerləşirdi. Burada əvvəller sənət məktəbi olsa da, o da fəaliyyət göstərmirdi [417, 228].

Şəki müəllimləri yaşı əhalinin savadsızlığının aradan qaldırılmasında da yaxından iştirak edirdilər. Şəhər bələdiyyəsinin qərarı ilə şəhərdə fəhlələr üçün axşam kursları təşkil edilmişdi ki, burada savadlıclar işdən sonra yəzib-oxumağı öyrənirdilər. Şəhər məktəblərinin qadın müəllimlərinin təşəbbüsü ilə məktəbə getməyən qızların və yaşı qadınların savadlanması məqsədi ilə bir neçə məktəbin nəzdində qadın savad kursları da yaradılmışdı. Nuxa şəhərində kişi gimnaziyası ilə yanaşı, Müqəddəs Nina gimnaziyası da fəaliyyət göstərirdi. AXC hökuməti onların normal fəaliyyət göstərməsi üçün müəyyən addımlar atıldı. 1919-cu il avqustun 24-də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası Nuxa kişi gimnaziyasına vəsait ayrılmış haqqında qərar qəbul etdi. Qərar əsasən bu məqsəd üçün AXC Xalq Maarif nazirinin sərəncamına 21 min 46 manat 62 qəpik ayrıldı [21, v.50]. Bundan əvvəl, 1918-ci il dekabrın 18-də AXC Nazirlər Şurası Gəncə və Nuxa Müqəddəs Nina məktəblərinin xəzinədən maliyyələşdirilməsi haqqında qərar qəbul etmişdi [427; 437, 255]. 1919-cu il avqustun 11-də AXC hökuməti ölkədə fəaliyyət göstərən Müqəddəs Nina məktəblərinin adlarını dəyişərək Nuxa qadın məktəbini Nuxa qadın gimnaziyası

adlandırdı [417, 55]. Hökumətin növbəti qərarı ilə qadın və kişi gimnaziyalarının statusu və proqramları da bərabərləşdirildi. Bunuñla da qadın gimnaziyalarının məzunları ali məktəblərə daxil olmaq hüquq qazandılar [640, 120].

Yaşlılar arasında savadsızlığın laçvi məqsədilə tədbirlər həyata keçirildi. 1919-cu il sentyabrın 15-dən etibarən Bakı, Gəncə, Şuşa, Nuxa, Zaqtala və Qazaxda yaşlılar üçün Azərbaycan dilini öyrədən kurslar, bu kurslarda yanaşı ADR Parlamentinə Nuxadan üzv olan Abdulla bəy Əfəndiyevin rəhbərliyi ilə milli məktəblər üçün xüsusi müdərris kursları açıldı [6.a. I, 76].

Kitabxanaların təşkili diqqətdən kənardə qalmadı. 1920-ci il aprel çevrilişi ərafəsində Azərbaycanda kitab fondu 95000 nüsxə olun 11 kitabxana vardi. Yeni məktəblərin müəllim kadrlarına olan ehtiyacını ödəmək məqsədilə Bakı, Şamaxı, Salyan, Qusar, Şuşa, Qazax və Gəncədə müəllim hazırlayan kurslar açıldı və bu kurslara 1000 naşır cəlb edildi. Bakı, Şəki və Gəncədə qızlar üçün, Şəki, Şuşa və Şamaxıda kişilər üçün yeni seminariyalar yaradıldı [127, 21].

1919-cu ilin yayında Nuxadakı 7 Nöli qız məktəbinin binasında-ləzgi Həmzənin evində Abdulla bəy Əfəndiyevin təşəbbüsü ilə qızlardan müəllimlər hazırlanmaq üçün iki aylıq kurs açıldı. Kurşun müəllimləri Rəşid bay Əfəndiyev, Ələkber Mahmudov, Məmmədali Xələfzadə, Əhməd Bayramov, Veyşəl Mustafayev, Həşim əfəndi Məmmədov və qeyriləri olmuşlar. Kurşun müdavimləri içərisində Cəmilə və Siddiqə Əfəndiyevalar, Dilarə, Rübəbə və Humay Əmircanova, Diləfruz və Humay Hacıyevalar, Rəxşəndə Nai-bova, Ruqiyə Nəbibəyova, Barat Məmmədova, Şəhrəbanu və Sitarə Əhmədova, Bilqeyis Lütü (həkim) qızı Həsimova da var idi.

Təhsilin təşkilində an mühüm amillərdən olan dərsliklər məsələsinin diqqətdə saxlanılması idi. Dərsliklərin hazırlanmasında Azərbaycan maarifinin tanınmış nümayəndlərlərdən Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq, Hüseyn Cavid, Fərhad Ağazadə, Camo bəy Cabrayılbəyli, Səməd ağa Ağamaloğlu, Ağa bəy İsfafibəyov, Abdulla bəy Əfəndizadə və başqları fəal iştirak edirdilər.

Müəllim kadrlara olan ehtiyacı nəzərə alaraq AXC Parlamənti digər şəhərlərə yanaşı, Nuxa şəhərində də 1919-cu il iyulun 1-dən ikiaylıq pedaqoji kursların açılması haqqında qərar qəbul etdi [45, v.15; 437, 70]. Kurslara 50 naşerin qəbul edilməsi nəzərdə tutulurdu. Nuxa, Gəncə və Bakıda həm qadın, həm də kişi kursları təşkil olundu [417, 56]. Lakin qısamüddətli pedaqoji kurslar ümumi tədris üçün kifayət yeldi. Ona görə də 1919/1920-ci il tədris ilinin əvvəlindən Gəncə, Qazax, Nuxa və Şuşada kişi, Gəncə, Nuxa və Bakıda ikiillik qadın pedaqoji kursları təşkil edildi [438, 299-300].

Müəllim kadrlar ilə bağlı problemlərin həlli məqsədi ilə müxtəlif şəhərlərdə seminariyaların açılması nəzərdə tutulurdu. AXC Xalq Maarif Nazirliyi başqa şəhərlərə yanaşı, Nuxa şəhərində müəllimlər seminariyasının təsis edilməsini planlaşdırırdı. Nuxa şəhər bələdiyyəsi 1919-cu il avqustun 30-da Nuxa şəhərində seminariyanın açılması, bə məqsədlə müvəqqəti bina ayrılması, seminariyanın tikintisinə və saxlanılmışmasına zəruri yardım göstərilməsi, seminariya binasının tikilməsi üçün şəhərin ikinci hissəsində torpaq sahəsinin ayrılması haqqında qərar qəbul etmişdi [18, v.140]. AXC Maarif Nazirliyi Nuxa şəhərində həm kişi, həm də qadın seminariyasının açılmasını nəzərdə tuturdu və bunu Nuxa şəhərinin respublika ərazisində Bakıdan sonra an böyük müsəlman əhalisi (47 min) olan şəhər olması, Nuxanın qədimdən Zaqtala dairəsinin, Ərəş və Göygəy qəzalarının mədəni və ticarət-sənaye mərkəzi olması, həzirdə respublikanın an əhəmiyyətli milli-mədəni mərkəzlərindən biri kimi, şəhərdə uğurla fəaliyyət göstərən milliləşdirilmiş məktəblərin mövcudluğu, nəzərdə tutulan tədris müəssisələrinin təsərrüfat ehtiyaclarının ödənilməsi baxımından zangin təbiət, gözəl iqlim şəraitina malik olması ilə əsaslandırırdı [48, v.1-2].

Nuxa şəhər başçısı A.Mustafayev AXC Xalq Maliyyə naziri Ə.Əmircanova və Nuxa qəzasından deputat seçilmiş parlament üzvü A.Əfəndiyev telegramında şəhər bələdiyyəsi tərəfindən 1919-cu ilin noyabrında Nuxa şəhərində seminariyalar və əlavə xidmətlər üçün zəruri binaların, müəllimlər üçün isə mənzillərin ayrıldığını bildirərək, onlardan seminariyaların 1920-ci ilə açılmasını xahiş

etmişdi. Müvafiq qanun layihəsi AXC Xalq Maarif Nazirliyi tərəfindən hazırlanaraq parlamentə təqdim edilmişdi [433].

Azərbaycan Xalq Cümhuriyyəti dövründə şəhərin mədəni həyatında əsas rolu müəllimlər oynayırdı, məhz onlar mədəni və xeyriyyə tədbirlərinin əsas təşəbbüskarları və iştirakçıları idilər. Belə tədbirlərdən biri 1918-ci il dekabrın 18-də Məhəmməd peyğəmbərin mövludu günü keçirilmişdi. Həmin gün Nuxa Müqəddəs Nina məktəbinin qadın müəllimlərinin rəhbərliyi altında R.Əfəndiyevin "Qan ocağı" pyesinin uğurlu tamaşası təşkil edilmiş, tamaşa yuxarı siniflərin qız sağırdları da iştirak etmişdi. Baş rollarda Naila və Cəmilia xanım Əfəndiyevalar, Suğra xanım Əxliyeva və D.Nəbibəyova çıxış etmişdilər. Tamaşadan toplanmış 2000 manatın həmin məktəbin yoxsun sağırdlarının nəfəsinə xərclənməsi qərara alınmışdır [425]. 1919-cu ilin martın 24-də Nuxa ibtidai məktəblərinin müəllimləri tərəfindən "Səbəb" və "Axşam sobri xeyir olar" komediyaları tamaşaşa qoyulmuşdu. Tamaşalardan əldə edilmiş 4323 manat Müəllimlər İttifaqının kassasına verilmişdi. Martin 28-də Müqəddəs Nina məktəbinin sağırdları tərəfindən şəhərin məktəbli qızları üçün uşaq tamaşası göstərilmişdi. Əbdürəhim əfəndinin rəhbərliyi altında sağırd xorunun çıxışından əldə edilmiş 600 manat da xeyriyyə məqsədləri üçün xərclənmişdi [430].

Bir qrup Nuxa ziyalısı öz qüvvələri hesabına türk dilində "Şəki" ictimai-ədabi qəzet nəşr etmək və hər həftə aktual mövzulara dair mühazirələr təşkil etmək qərarına gəlmişdi. Qəzətin naşırında həkimlər, yerli təhsil müəssisələrinin müəllimlər və tələbələrinin iştirak etməsi nəzərdə tutulurdu. Lakin şəhərdə çap yığıcılarının olmamasına görə qəzeti müvəqqəti olaraq ayda bir dəfə çıxarmaq, gələcəkdə isə imkan yaranacağı təqdirdə həftəlik qəzət buraxmaq qərara alılmışdı. Həmin dövrə Nuxa şəhərində H.Mustafayevə məxsus mətbəə də fəaliyyət göstərdi.

Müəllimlər və ziyalılar qəza rəhbərliyinə, şəhər bələdiyyəsinə müraciət edərək mədəni tədbirlərin keçirilməsi üçün vəsait və bina ayrılmamasını tələb edirdilər. Bakıdan teatr truppaları Nuxaya gələrək şəhərlilər qarşısında bir neçə tamaşa göstərmişdi. Nuxalılar bu tamaşaları böyük rəğbətlə qarşılaşmışdılar. Şəkidə mədəniyyətin,

maarifin yayılmasında, xeyriyyəçilərin inkişafında 1917-ci il Fevral inqilabından sonra müterəqqi gənc ziyalıların yaratdıqları "Hürriyəti-maarrif" cəmiyyəti mühüm rol oynayırırdı [601]. O zaman Şəkidə yaşayan əksər sahibkarlar və ziyalılar cəmiyyətin işində yaxından iştirak edirdilər. Cəmiyyət öz vəsaiti hesabına məktəblər, qiraətxanalar, klublar təşkil edir, əhali arasında müxtəlif maarifləndirmə işləri aparırırdı. Cəmiyyətin faxri sədri Nurməhəmməd Əfəndiyev idi.

Həmin dövrə Nuxa qızosunun əciddi problemlərindən biri səhiyyənin, tibbi xidmətin aşağı səviyyədə olması idi. Vəba, yataqla, ispanka xəstəlikləri qəzada geniş yayılmışdı. Əhalinin ağır sozial vəziyyəti, zəruri tibbi xidmətin olmaması sanitə-tibbi vəziyyəti daha da ağırlaşdırırırdı. Epidemik xəstəliklərin geniş yayılması ölüm hallarının sayını artırırırdı, xüsusun kondilərdə tibbi xidmət olmadığından epidemiyadan önlənləri sayıqla qurtarmaq mümkün deyildi [426]. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Nuxa şəhərində 1 müalicə müəssisəsi, 2 aptek, Qutqaşəndə və Vartəndə feldşer məntəqəsi mövcud olsa da, həkimlərin olmaması, dərman çatışmazlığı onların fəaliyyətini iflic etmişdi.

Şəhərdə stasionar xəstələr üçün heç bir müalicə müəssisəsi, xəstəxana yox idi, yalnız ambulator xəstələr üçün müalicə məntəqəsi fəaliyyət göstərirdi ki, bu da 40 min əhalisi olan şəhər üçün kiçiyət deyildi. Ospa (çičak), yataqla, vəba, dizenteriya xəstəliklərinə tutulmuş xəstələri tacrid etmək üçün şəhərdə müvafiq yolu xəlucu baraklar yox idi. Dezinfeksiya vasitələri, soyyar kameralar çatışmadından görürlən tədbirlər müsbət nəticə vermirdi [42, v. 5-6]. Xüsusun qızada yataqla xəstəliyinin geniş yayılması yerli hakimiyyət orqanlarını, ictimaiyyəti ciddi narahat edirdi. Epidemiya ilə mübarizədə zəruri vasitələrə, tibbi ləvazimatlara, maliyyə qaynaqlarına malik olmayan şəhər və qəza rəhbərliyi bir neçə dəfə AXC hökumətinə müraciət edərək ondan kömək istəmişdi. Nuxada sanitə-tibbi vəziyyət haqqında məlumatlar Daxili İşlər naziri X.Xasməmmədovun AXC Parlamentinə 13 fevral 1919-cu il tarixli məktubunda öz əksini tapmışdı [42, v.8-12]. 1919-cu il martin 17-də AXC Parlamenti yataqla xəstəliyi epidemiyası ilə mübarizə üçün Nuxa şəhər ictimai özünüidarəesinə (bələdiyyəyə - red.) 200 min

ŞƏKİ
ƏN QÖDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏ

manat ayrılması haqqında qanun qəbul etdi. Qanuna əsasən Nuxa bələdiyyəsi bu krediti 1920-ci ildən başlayaraq 4 il ərzində dövlət xəzinəsinə faizsiz qaytarmalı idi [437, 30; 42, v.12; 15, v.41].

1919-cu il noyabrın 29-da Nuxa şəhər bələdiyyəsi şəhərdə tibbi xidmətin vəziyyətini növbəti dəfə müzakirə etdi. Bələdiyyə şəhər başçısının maruzasını dinləyərək 40 minlik Nuxa şəhərinin imkansız əhalisinin xəstəxanaya tacili ehtiyacı olduğunu, mövcud şəhər müalicəxanasının - ambulatoriyanın sakınların tələbatını ödəmədiyini və bunun üçün şəhərin vəsaitinin olmadığını nəzərə alaraq müvafiq hökumət strukturları qarşısında xəzinənin vəsaiti hesabına Nuxa şəhərində 40 çarpayılıq xəstəxananın açılması ilə bağlı məsələ qaldırmaq haqqında qərar qəbul etmişdi [18, v.183].

Göründüyü kimi, Azərbaycan Xalq Cümhuriyyəti dövründə maarif, sosial-mədəni sahələrdə köklü dəyişikliklər baş vermişə də, bu sahələrdəki mövcud vəziyyəti dəyişmək üçün həm hakimiyət strukturları, həm də ictimaiyyət tərəfindən müəyyən addimlər atıldı. Ziyahilar, maarifpərvər sahibkarlar bölgədə maarif işığının yayılması, yeni tədris müləssisələrinin, Müəllimlər seminarıyasının, mədəniyyət ocaqlarının açılması təklifi ilə çıxış edir, əhali arasında xeyriyyəçilik tədbirləri keçirirdilər.

Nuxa şəhərində sənaye və ticarət burjuaziyasının mövcud olması, özüntüdərə orqanlarının fəaliyyət göstərməsi, məktəblər sisteminin mövcudluğunu burada ziyalı təbəqəsinin təşəkkül tapmasına şərait yaratmışdı.

FƏSİL 6

ŞƏKİ (NUXA) RAYONU SOVET HAKİMİYYƏTİ İLLƏRİNDE

6.1. Şəkidə sovet rejiminin qurulması.

Sənaye və kənd təsərrüfatının vəziyyəti

Cümhuriyyətin 1920-ci il 28 aprel işgali nəticəsində bolşeviklər Bakını ələ keçirdikdən sonra, Şimali Azərbaycanın bütün qəzalarında da zorla bolşevik hakimiyəti qurulurdu. 1920-ci il mayın 7-də XI Qırmızı Ordunun 7-ci Qafqaz Diviziyyası Yevlax bölgəsinə və bunun ardınca həmin ordunun 11-ci Qafqaz Diviziyyası Nuxa-Zaqatala ərazisində daxil oldu [602, 28].

Beləliklə, Şəkida də horbi təcavüz nəticəsində sovet hakimiyəti bərqaşar oldu. Lakin əslində burada "Sovetlər" hələ heç yaradılmamışdı. Lakin buna baxmayaraq, yeni üsuli-idarə "sovet hakimiyəti" adlanırdı. Şəkida qəza İnqilab Komitəsi yaradıldı [201, 117; 439, 189]. Qəza İnqilab Komitəsinin üzvləri Azərbaycan SSR-nin Daxili İşlər Komissarlığı tərəfindən təyin edildi. İnqilab Komitəsinin tərkibində milis, maliyyə, arzaq, xalq təhsili, torpaq şöbələri, dövlət müsəttisiyi və s. bölmələr var idi [693, 25-26].

Şəki qəzasında sovet hakimiyətinin qurulmasının fəallarından biri olan A.M.Əfəndiyev İnqilab Komitəsinin sədri təyin olundu. 1921-ci ilin yanında Şimali Azərbaycanın qəzalarında İnqilab komitələri sovetlərlə əvəz olundu. Şimali Azərbaycanda sovetlərə deputatların birinci seçkiləri yerli əhalinin güclü antisovet çıxışları şəraitində keçirildi. Şəkida sovetlərə seçkilər keçirildikdən sonra Qəza İcraiyyə Komitəsi yaradıldı. Qeyd edək ki, sovet hökumətinin "qurulması" prosesi təsərrüfatın dərin böhranı şəraitində gedirdi. Ona görə də gündəmdə xalq təsərrüfatının bərpə olunması məsələsi kəskin şəkildə durardı.

1920-ci ilin mayından Azərbaycan SSR-də sənayenin milliləşdirilməsinə başlanıldı. 1920-ci ilin iyununda respublikanın ipək

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNUMÜZDƏK

sənayesi milliləşdirildi [623, 71]. Milliləşdirilmiş sənayedə istehsalın təşkili və planlaşdırılması üçün Şəki toxucu şöbəsi əldə olan bütün ipayı siyahıya aldı [30, v.17].

Milliləşdirilmiş sənaye müəssisələrinə rəhbərlik etmək üçün Azərbaycan İnqilab Komitəsinin (bundan sonra - "AİK" - red.) 28 iyun 1920-ci il tarixli dekreti ilə xalq Təsərrüfatı şuraları yaradıldı. Mərkəzi Nuxa şəhəri olan Nuxa rayon Xalq Təsərrüfatı Şurası Nuxa qəzəsi və Zaqatala dairəsini şəhər edirdi [561, 83-84]. Həmin ilin payızında rayon Xalq Təsərrüfatı Şuraları Azərbaycan SSR XTŞ-nin iqtisadi şöbələrinə çevrildilər [562, 55].

1920-ci ilin mayında Şəkida elan olunan sovet hakimiyəti, sözün əsl mənasında, heç də "sovət" hakimiyəti deyildi. İlk vaxtlarda bolşeviklər sovetlərin yaradılması və orada seckilərin keçirilməsinə heç tələsmirdilər. Bolşeviklər başa düşürdülər ki, geniş xalq kütlələri onları dəstəkləməyəcək və seckilər zamanı onların siyasi rəqibləri də sovetlərə daxil ola bilərlər. İnqilab komitələri sovetlərin yaradılması üçün baza hazırlamalı, bolşevik hakimiyətinə qarşı hər hansı bir narazılığı boğmalı idi. Bu missiyani yerinə yetirmək və bolşevik hakimiyətinin ilk tədbirlərini həyata keçirmək üçün inqilab komitələri, o cümlədən də Şəki İnqilab Komitəsinə fəvqələdə səlahiyyətlər verilmişdi. Yalnız 1921-ci ilin yazında Şəki İnqilab Komitəsi ləğv olundu. Əvvəzdən "seckili" hakimiyət orqan olan sovetlər yaradıldı.

XX əsrin əvvəlindəki siyasi vəziyyət və Birinci Dünya müharibəsinin acı nticələri olan achiq, bərbadlıq və müflislişmə bütünlükən, o cümlədən Şəkinin də iqtisadiyyatını fəlakətli vəziyyətə çatdırılmışdı. Azərbaycan SSR-in istehsal sənayesinin əsas sahələrindən biri olan ipək sənayesi tam iflic hala düşməşdi [89, v.42]. 1913-cü ildə Şimali Azərbaycanda qeydə alınmış 127 ipəksarına və ipakçırıma fabrikləri və s. müəssisələrdən 1920-ci ildə heç biri işləmirdi.

1921-ci ilin əvvəlində respublika üzrə yalnız Şəkiddə 69 ipəksarına müəssisəsindən yalnız ikisi işləyirdi və həmin il bütün respublika üzrə cəmi 2,5 ton xam ipək istehsal edilmişdi [718; 54, v.121].

Bununla yanaşı, Azərbaycan SSR-nin Yeni İqtisadi Siyasetə keçidi ilə əlaqədar olaraq, ipək sənayesinin yenidən qurulması üçün

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNUMÜZDƏK

bəzi tədbirlər görülürdü. 1921-ci ilin iyulunda XTŞ ipək sənayesinin ehtiyacı üçün 140 mln. rubl vasait ayrırdı [30, v.92-93]. Buna təkan verən amillərdən biri RSFSR-in Əmək və Müdafiə Şurasının 1921-ci il 29 aprel tarixli "RSFSR-də ipəkçiliyin yenidən qurulması və inkişafı haqqında" qərarı oldu [712, 120; 440, 70]. Bu qərarda ipəkçiliyin gələcək inkişafı üçün müvafiq taşkilatlara konkret göstərişlər verilirdi.

1921-ci ildə Zaqatalada ilk drenaj stansiyası açıldı, [717, 34] sonralar belə stansiyalar Şəkidə, Göyçayda, Kürdəmirdə və Azərbaycan SSR-in başqa qəzələrində da yaradıldı [648, 127]. Dağılmış müəssisələrin təmiri və işə salınması, işə salınmış fabrik və zavodların yenidən qurulması üzrə tədbirlər həyata keçirildi.

Xammal bazası yaradıqca işləməyən müəssisələr təmir olunur və işə salınırdı. 1921-ci ilin fevralında Azərbaycan SSR XTŞ nəzdində "Azipək" şöbəsi təsis olundu. Bütün ipəkçilik müəssisəsinə rəhbərlik edən bu idarənin əsas ipəkçilik mərkəzi olan Şəkida xüsusi şöbəsi yaradıldı. 1922-ci ildə Şəkida bir-birinin ardınca 3 dövlət ipəksarına fabriki fəaliyyətə başladı [136, 110]. 1922-ci ildə "Azipək" in tabeliyində Şəkida 3 dövlət ipəksarına fabriki, Zaqatala, Şəki, Göyçayda üç qrenaj stansiyası var idi [648, 127-128].

Ümumiyyətlə, 1922-ci ildə 69-u Şəkida olmaqla Azərbaycan SSR-də 87 ipəksarına fabriki, 28 ipakçırıma fabriki fəaliyyət göstərirdi. Bu fabriklərin tam gücü ilə işləməsi 6000 iş yerinin açılmasına imkan yaradırdı. Lakin 1922-ci ildə dəzgahlar qarşısında cəmisi 400 fəhlə dayanırırdı. Bu müəssisələrdən 1922-ci ildə yalnız 11-i fasilələrlə işləyirdi [441, 444].

1923-1924-cü illərdə Şəkida fəaliyyət göstərən fabriklərdə 9698 pud barama istehsal olunmuş və buradan alınan ipəvin hacmi 20,68% olmuşdur [650, 254]. 1924-cü ildə bir dəzgahın istehsalı aprel çevrilişindən əvvəlki səviyyədən yuxarı idi və 1925-ci ildə isə bu müəssisələrdə əmək məhsuldarlığı o dövrə nisbətən 35% artmışdı [651, 89]. 1926-1927-ci illərdə respublika iqtisadiyyatının bərpası dövrü, əsasən, başa çatdı. Bərpa edilmiş müəssisələr dövlət mülkiyyatına keçirildi, təmir edildi və xammal ehtiyatına uyğun olaraq istehsalat yükü aldi [54, v.76]. 1927-ci ildə ipəkçilik müəssi-

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNUMÜZDƏK

sələrində əlavə xərclər 18% azalmış, buraxılan məhsulun keyfiyyəti xeyli artmışdı [136, 121]. Şəki ipak emal sənayesinin vəziyyəti haqqda, başqa göstəricilərə, məsələn, orada çalışan fəhlələrin sayıma görə də mühakimə yürütülmək olar. Belə ki, 1920-ci ildə Şəki şəhərinin ipəksarima və ipəkayırma müəssisələrində 1746 işçi çalışırdısa, [423, 50], 1927-1928-ci illərdə onların sayı 2596 nəfər olmuşdur [54, v.76].

Məlumdur ki, Azərbaycan partiya təşkilatına da ÜİK(b)P-nin XIV qurultayının qərarlarını həyata keçirmək vəzifəsi təsdiq edilmişdi. AK(b)P MK Rəyasət heyətinin 1 fevral 1926-ci il qərarı ilə sənayenin və naqliyyatın perspektiv inkişafı planının tərtib edilməsi üçün respublikada Q.Musabəyovun başçılığı ilə xüsusi komissiya yaradıldı [31, v.5]. Azərbaycan SSR XTS-nin yanında elektrikləşdirmə üzrə komissiya, həmçinin Gəncə və Şəki şəhərlərinin sonayə obyektlərinin tikintisi üzrə və digər komissiyalar yaradıldı [501, 23].

1926-ci ilin iyulunda SSRİ Dövlət Plan Komitəsinin bölmələrində Azərbaycan SSR Xalq Təsərrüfatının beşillik perspektiv planının ilkin göstəricilərinə baxış keçirildi [667]. Şəkidə ipəksarima sənayesinin inkişafı məsələlərinə baxıldıqda, həm Dövlət Plan Komitəsi, həm də SSRİ XTS xam ipəyin istehsalını artırmaq ideyasını dəstək etdi. Azərbaycan SSR-də xam ipəyin istehsalını artırmaq təşəbbüsü Ümumittifaq ipak sənayesinin inkişafı üçün xüsuslu zəruri idi [667].

Bu məqsədə çatmaq üçün isə müasir texnika ilə təchiz olunmuş yeni müəssisələrin tikilməsinə böyük ehtiyac yaranırdı. Bunuňla bağlı "Azipak" Şəkidə 576 çəni olan yeni ipəksarima fabrikinin tikilməsi üçün layihə irəli sürdü. Bu məqsədlə 1926-1927-ci təsərrüfat ilində 600 min rubl əsası kapital qoyuluşuna icaza verildi. Avadanlıqlar ÜXTŞ-nin xarici şöbəsi vasitəsi ilə xaricdən gotirilməli idi. İtalyaya 400 min rublluq avadanlıq sıfariş verildi [654].

Bu fabrikin tikintisi Şəki ipak sənayesinin işində əsaslı dəyişikliklər etməli idi. Əvvələ, bu zavod bir çox xırda fabrikləri əvəz etməli, bu da öz növbəsində məhsulun dəyərini ucuzaşdırılmalı və beləliklə də məhsulun kütləvi istehlakçılar tərəfindən istifadəsi üçün geniş imkanlar yaradılmalıdır. Bundan əlavə fabrik işə salındıqda 2000 nəfərədək fəhləni işə cəlb etmək nəzərdə tutulmuşdu [654].

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNUMÜZDƏK

1928-ci ildə 576 çəni olan ipəksarima fabriki istifadəyə vərildi. Bu fabrikin tikintisinə 4 mln. 236 min rubl vasait ayrılmışdı [35, v.29]. Həmin ildə 470 çəni olan yeni bir fabrikin tikintisina başlanıldı və 1933-cü ildə həmin fabrik fəaliyyətdə olan müəssisələrin sırasına daxil oldu [54, v.121].

Statistik göstəricilərə əsasən 1920-1921-ci illərdə Şəkidə 112 çəni olan 2 ipəksarima fabriki 2,5 ton xam ipak istehsal edirdi, [89, v.43] yeddi ildən sonra bu rəqəmlər müvafiq olaraq 971,6 və 120-yə çatmışdı [260]. Beləliklə, köhnə müəssisələrin bərpası və yeni müəssisələrin yaradılması nəticəsində göstərilən müddətdə şəhərdə fəaliyyətdə olan fabriklərin sayı 3 dəfə, xam ipəyin istehsalı isə 60 dəfə artmışdı [662, 49]. 1926-ci ilin martında Cənubi Qafqaz Dövlət Plan Komitəsinin diyarin elektrikləşdirilməsinə dair beşillik planına əsasən Şəkidə elektrik stansiyasının da tikilməsi nəzərdə tutulurdu [611, 24]. Dövlət plan komitəsinin 6 aprel 1927-ci il tarixli iclasında qərara alındı ki, Şəki su elektrik stansiyası üçün Kişçayında əlavə imkanlar axtarılsın və bununla bağlı tikinti layihəsi dayışdırılın. Şəki su elektrik stansiyasının iki növbədə tikilməsi nəzərdə tutulurdu: dəyəri 420 min rubl və 850 a.q. olan stansiya I növbədə və dəyəri 690 min rubl və 1600 at qüvvəsi olan stansiya II növbədə [34, v.12]. 1926-ci ildə Şəkidə olan istilik elektrik stansiyasının gücü 75 kvt idi [416, 176]. 1928-ci il aprelin 28-də Şəkidə istifadəyə verilən su elektrik stansiyasının gücü 630 kvt idi.

Bu illərdə ipək sənayesinin maddi-texniki bazasının möhkəmləndiriləməsi ilə bərabər Azərbaycan SSR-də ilk dəfə olaraq yeni sənaye tipli ipək toxuculuq istehsalatı yaradıldı. Sənayenin xammal qaynaqlarına yaxın olması və yerli əmək qabiliyyəti əhəalinin isə cəlb etmək məqsədi ilə 1931-ci ilin noyabrında Şəkidə ipəksarima və ipək toxuma kombinati tikilib istifadəyə verildi. V.I.Leninin adını daşıyan bu kombinatın 288 ipəksarımı və 300 toxucu dəzgahı var idi [622, 78]. 1932-ci ildə bu kombinatda 490 min metr ipək parça istehsal edildi [57, v.47]. Hələ 1926-ci ildə "Pravda" qəzeti yazırı: "Sovet hökuməti dünyada ən iri kombinatın Şəkidə tikilməsi barədə qərar qəbul edib" [624]. Tanımlı sovet dövlət xadimi D.Bünyadzadə şəkilərə göndərdiyi təbrik teleqramında ya-

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

zirdi: "İri kombinatın Nuxada işə salınması Azərbaycan tarixində yeni qələbə şəhifəsidir və Nuxanı respublikanın üçüncü (Bakı və Gəncədən sonra) sənaye mərkəzinə çevirir" [624]. Bu kombinat Avropadakı ən yeni ipəksarına sistemi əsasında tikilmişdi [623, 8].

Bələliklə, Şəki ipək kombinatında Azərbaycan SSR-də ilk dəfə olaraq sənaye miqyasında ipəktoxuma sahəsi yaradıldı. Şəki kombinatı öz texniki təchizatına görə Azərbaycan SSR-in bütün ipəksarına müəssisələrindən üstün idi [59, v.64]. İşə düşdüyü ildə bu kombinatda 590 nəfər çalışırı [57, v.47]. 1931-ci ilin noyabrında 162 dəzgahı olan ipəksarına seksiyi, bir il sonra isə 126 dəzgahlı toxucu seksiyi istifadəyə verildi [691, 48]. 1928-1932-ci illərdə ipəksarına sənayesinə kapital qoyuluşunun həcmi 3,17 mln. rubla bərabər olmuşdu [700, 314].

1933-cü ildə Şəkinin məişət və sənaye ehtiyaclarının artması nəticəsində su elektrik stansiyasının II növbəsinin tikilməsi zərurati meydana çıxdı. 1933-cü ildə Şəkinin elektrik enerjisiniə olan tələbatı 2923 min kvt/saat idi [37, v.76]. Kiş çayındakı hidrostansiyanın yuxarı pilləsinin layihəsi istismarda olan orta pilləyə əlavə idi. Bələliklə, su elektrik stansiyasının II növbəsinin tikintisine 1933-cü ildə başlandı [Bax: 54, v.162].

Şəki rayonunun elektriklaşdırılması və elektrik enerjisi ilə təchizatı sürəti onun sənaye inkişafının sürətindən geri qalrırdı. 1933-cü ildə ipək sənayesinin iri müəssisələrindən biri olan, V.I.Lenin adına ipək kombinatunda ümumilikdə 82008 kvt/saat elektrik enerjisi işlədi, bununla bərabər istehsalatda 3 ton neft, 524 ton mazut, 3354 m³ odun sarf edilmişdir [55, v.89]. Şəki şəhərinin və Şəkinin ipək sənayesinin elektrik enerjisiniə olan əsas tələbatını nəzərə alaraq HES-in II növbəsinin tikilib istifadəyə verilməsini gözləmdən 200 kvt, mütəvəqqəti dizel stansiyasının tikintisine başlanıldı [54, v.162]. 1936-cı ildə 600 kvt gücü olan Şəki HES-in II növbəsi istifadəyə verildi [642, 14].

Azərbaycan SSR XKŞ-nin 1936-cı ilin dekabrında Şəki ipək sənayesinin genişləndirilməsi üçün bir sira tədbirlər hazırlanırdı. 3500000 metr ipək və yarımpipək parça rəngləyə bilən boyaq-bəzək fabrikinin tikintisinin başa çatdırılması; 1939-cu ildə istehsal gücü

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

hər il 16 min ton ipplik (burulmuş sap) istehsalının 55-60% -ni təşkil edən əyirici fabrik; 1940-cı ildə həm xammal qalıqlarını, həm də Azərbaycanın bütün ipəksarına fabriklarının tullantılarını təkrar emal edən fabrik; 1941-ci ildə isə 500 dəzgahlıq ipəktoxuma fabrikinin tikilməsi və istifadəyə verilməsi planlaşdırıldı. Ancaq demokratik idarəetmənin prinsiplərinin pozulması, inzibati-amirlik sistemi nəzərdə tutulanların höyətə keçirilməsinə imkan vermedi. Respublikaların hüquqlarının məhdud olduğu bir vaxtda Azərbaycan SSR XKS-in malum sərəncamı - "Şəki ipək sənayesinin genişləndirilməsinin baş planı" höyətə keçirilmədi [239, 50].

1937-ci ildə Şəkinin köhnə müəssisələrinin yenidən qurulmasına və yeni müəssisələrin tikintisine 18 mln. rubl vəsait ayrılmışdı ki, bunun da 2,5 mln. rublu Lenin adına burucu-toxucu kombinatına, 2 mln. rublu boyaq-bəzək fabrikinin tikintisine və 1 mln. rublu ipəksarına fabrikinin tikintisi üçün nəzərdə tutulurdu [139]. İkinci beşilliyyin sonuna kombinatın buraxıldığı illik məhsulun tərkibində təmiz ipək qrupu (krep-qofre; krep-büzma; krep-rəngli nazik-zərif parça; krep-qumas; qumas) - planda nəzərdə tutulmuş 34,4% əvəzində 43,2%, yarımpipək qrupu isə planda nəzərdə tutulmuş 65,6% əvəzində 56,8% oldu [50, v.1-5, 7-9].

Ümumilikdə, Cənubi Qafqazda istehsal olunmuş ipək parçaların, demək olar ki, dörrdə bir hissəsi, yəni 24,3%-i Azərbaycan SSR-in payına düşürdü [50, v.9].

Istehsalın avtomatlaşdırılması və mexaniklaşdırılması istiqamətində görülən tədbirlər nəticəsində fahrların əməyi yüngülləşdi, əmək şəraiti yaxşılaşdı. Azərbaycan SSR-də 1938-ci ildə Şəki ipək emalı müəssisələrində ilk dəfə, krepdeşin istehsalı üçün ikimühərrikli avtomat ipəktoxuma dəzgahları qoymuldu. Bu vaxt qədər Azərbaycan SSR-də krepdeşin istehsal olunmadı [719].

Şəki şəhərinin ipək sənayesinin inkişafının baş perspektiv planına əsasən istehsal gücü 3 mln. 500 min metr ipək və yarımpipək parça rəngləyə bilən boyaq-bəzək fabrikinin tikilməsi yenidən aktuallaşdı. Boyaq sexinin təşkili və avadanlıqla təmin edilməsi qərarı hazır parça buraxılmasının istehsalını tamamlamaq zərurətindən irəli gəldi. Bunun əsas səbəblərindən biri də, 1938-ci ilə

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNMÜZÜDƏK

qədər Azərbaycanda istehsal olunan ipək və yarımpək parçalar Moskva, [719] Daşkənd, [260] Tiflis [58, v.2] şəhərlərində boyanıb-naxışlarındı ki, bu da öz növbəsində müəssisələr üçün qarşılıqlı daşımalarla, məhsulun keyfiyyatını nazarətə saxlamaqda və maliyyə işlərində çətinlikləri yaratması idi. Beləliklə, boyaq sexinin tikilməsi və istifadəyə verilməsi ancaq 1942-ci ildə başa çatdı. Lakin, əsasən, cəbhə üçün işlədilən yanacağın çatışmazlığı üzündən boyaq sexi tam güclü ilə işləyə bilmədi. 850 min metr hazırlı məhsulun ancaq 104 min metri boyandı, istehsal olunmuş məhsulun qalan hissəsi Tiflisdə, ilin axırında isə onun müəyyən qədəri Bakıda Lenin adına kombinatda boyandı [58, v.4]. 1928-1941-ci illər ərzində Şəkida kərpic zavodu, dəyirman, inşaat və limonad sexləri tikilib istifadəyə verilmişdi [161; 691, 58]. Şəkidə gündə 100 min ton məhsul verən əhəng zavodunun tikintisinə başlandı ki, bu tikintiyə 160 min rubl vəsait ayrılmışdı. Kərpic zavodunun mexanikləşdirilməsi üçün 300 min rubl pul xərclənməsi nəzərdə tutulmuşdur [161].

Həyata keçirilən yenidənqurma tədbirləri, yerli sənayenin maddi-texniki bazasının möhkəmləndirilməsi nəticəsində 1941-ci ildə Şəkinin ipək sənayesi illik planı barama toxumu üzrə 84,4%, ipəkburulması üzrə 116,3%, parça üzrə 74,3%, ümumi məhsul üzrə 85,1% yerinə yetirdi [94, v.15-16]. 1941-ci ildə istehsal olunmuş ipək parçaların çeşidi xeyli artdı. Müxtəlif təyinatlı parçalar, atlas, paplin, sūra, peken, kətan, parça, foy-qlyasse, kəşmir və s. var idi [94, v.23]. Tibb sənayesinin ehtiyacları üçün 12 kq xüsusi cərrah ipayı hazırlanmışdı [94, v.23].

Energetika sahəsində de müəyyən uğurlar qazanılmışdı. 1939-cu ildə Kommunal Təsərrüfatı üzrə Azərbaycan SSR Xalq Komissarlığı nəzdində vahid "Azkommunenerji" tresti yaradılmışdı. 1940-ci ilin axırlarında bu trest müxtəlif rayonlarda yerləşən 24 stansiyani birləşdirirdi. "Azkommunenerji" trestinin tabeliyində olan elektrostansiyalar bir neçə iri qrupda birləşdirilmişdi. Şəki qrupunun tərkibinə Şəki HES-i, Zaqatala İES-i, Qax İES-i daxil idi. 1940-ci ildə bu birləşmənin müəssisələri 5335,1 min kvt/saat elektrik enerjisi hasil etmişdir [416, 175].

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNMÜZÜDƏK

1940-ci ilin axırında 2308 kvt/saat gücü olan Şəki HES-in köməyi ilə 9 kənd elektrikləşdirildi. 44 km yüksəkgərginlikli, 45,8 km aşağıgərginlikli xətlər çəkildi. Kəndlərdə birləşdirilmiş işıq nöqtələrinin ümumi sayı 4200-a çatdırıldı [416, 180].

Bəhs olunan dövrədə Şəki əhalisinin sayı artmış, tərkibi xeyli dəyişmişdi. Şəki şəhəri əhalisinin sayına görə Bakı və Gəncədən sonra, respublikada üçüncü yeri tuturdı. Şəkinin əhalisi 1916-ci ildə 52,2 min nəfər ididə, 1921-ci ilin siyahıyalınmasında 21,0 min nəfər, [576, 63] 1926-ci ildə 22,9 min nəfər, [64, v.29] 1939-cu ildə isə bu göstərici artıq 32,2 min nəfər olmuşdu [65, v.15]. Şəki əhalisinin milli tərkibinin göstəriciləri aşağıdakı kimi idi: 1926-ci ildə Şəkidə 22944 nəfər əhalidən 20764 nəfəri azərbaycanlı (90,5%), 1565 nəfəri erməni (6,8%), 195 nəfəri ruslar (0,8%) və 420 nəfər başqaları (1,9%) olmuşdur [545, 73]. 1939-cu ilin göstəricilərinə əsasən 32225 nəfarlık ümumi şəhər əhalisinin 28003 nəfəri azərbaycanlı (86,9%), 1905 nəfəri erməni (6%), 1477 nəfəri rus (5,3%), 913 nəfəri isə müxtəlif millətlər (2%) təşkil etmişdir [65, v.15].

Ümumittifaq siyahıyalınmasının nəticəsinə görə 1939-cu ildə Şəki şəhərində 32225 nəfərdən 15916 nəfərini fəhlələr (ailələri ilə birlilikdə) (49,3%), 8293 nəfərini qulluqçular (25,7%), 3053 nəfərini kolxozçular (9,4%), 1237 nəfərini (3,8%) kooperativ birləşmələrin üzvləri, 2306 nəfərini (7,1%) qeyri - kooperativ birləşmələrin üzvləri, 1232 nəfərini fərdiyyətçi kəndliilər (3,8%), 188 nəfərini isə (0,58%) icimai qrupları göstərməyənlər təşkil edirdilər [65, v.15].

Gördüyümüz kimi, əhalinin əksər hissəsi o zamanın aparcı sosial-siyasi qüvvəsi olan fəhlə sinfinin tərkibinə daxil idi. Fəhlə kateqoriyasına daxil olan 15916 nəfərdən (ailələri ilə birlilikdə) 9733 nəfəri (61,1%) işlə təmİN olunmuşdu. Sənayedə 4187 nəfər (26,3%), kənd və meşə təsərrüfatında 1514 nəfər (9,5%), nəqliyyat və rabitədə 545 nəfər (3,4%), tikintida 583 nəfər (3,6%) çalışırı. Qalan 2904 nəfər (18,2%) isə kooperativ və ya qeyri - kooperativ birləşmələrə daxil idi [65, v.15]. Sənaye fəhlələrinin artımı hesabına işləyənlərin sayı durmadan artırdı.

Tədqiq olunan dövrə sovet hakimiyyətinin karşısında duran əsas vəzifalardan biri fəhlə və kəndli siniflərini bir-birinə yaxınlaşdırmaq, kənd-şəhər arasında olan ziddiyətləri ləğv etmək idi. Bu məqsədlə komsomol və partiya fəlları tez-tez atlarda, arabalarda və hətta piyada belə şəhərdən kəndə göndərilirdi. Fəllar təbliğat və təşviqat işləri aparır, [261] kənd təsərrüfatı avadanlıqlarının təmirində, əkin kampaniyasında kəndlilər kömək göstərirdilər. Belə ki, 1932-ci ilin yaz əkinin kampaniyası zamanı Şəkidən kolxozlara 2100 nəfər komsomolcu göndərildi [261]. Bununla yanaşı, hələ 1928-ci ilin yanvarında İ.V. Stalin dövlətə taxil satmaqdan imtiyad edənlərə qarşı inzibati cəza tədbirlərinin görülməsini takid edirdi. 1929-cu ildə isə İ. Stalin aqrar işçilərin konfransında YİS-in ləğv olunmasını nəzərə çatdırı [621, 90]. Bu isə təsərrüfatın inzibati-amırlıq metodu ilə idarə olunmasına kecid demək idi.

Bundan əlavə, kolxoq quruculuğundakı ifrat əyintilər əhalinin böyük bir hissəsinin narazılığına səbəb olurdu. 1930-cu ildə ölkədə iqtisadi vəziyyət əksinə pisləşdiyindən şəhərlərdə və kəndlərdə ərzaq mallarının əksinə qitliyi hiss olunurdu. Azərbaycan Dövlət Siyasi İdarasının 1930-cu ilin məlumatında göstərilirdi: "Ərzaq çatınlıkları fəhlələrin əhval-ruhiyyəsinə mənfi təsir göstərir. Qiymətlərin daim qalxması (347%) və ərzaq üçün uzanan növbələrin 400 nəfərə çatması arzuolunmaz çıxışlar törədir" [102, v.232]. Bu dövrə ən böyük çıxışlardan biri Nuxa-Zaqatala qəzasında baş vermişdi. Üşyançılar nainki kollektivləşməyə qarşı, həm də sovet hakimiyyətinə qarşı çıxış edir, Azərbaycanın müstəqilliyini bərpa etməyə çalışırlar. Gürcüstəndə yarıgizli şəraitdə yaşayan keçmiş Şəki bayı Mustafa bay Əlicanbəyov yazırı: «Zaqatala-Nuxa qəzasında üşyan hazırlıclar və onu harbi rəhbər kimi ora dəvət edirlər. Hər şey üşyana hazırlır. Bütün məntəqələrdə fəlların qrupları yaradılıb və demək olar ki, üşyan bütün qazanı əhatə edəcək» [220, 105]. Qeyd etmək lazımdır ki, Şəki partiya təşkilatının 700 nəfər üzvü var idi. Onlardan 498 nəfəri partiya üzvü, 202 nəfəri isə üzvlüyə namizəd idi. Demək olar ki, bütün əhali və hətta partiyaçıların çoxu üşyançıların tərəfində idi [621, 90]. Mustafa bay Əlicanbəyov 1930-cu il aprelin 2-də Bakıda olarkən bəyanat vermişdi: "Nuxa-

Zaqatala qəzasının bir çox yerlərində 3-5 nəfərdən ibarət qruplar yaradılıb, beləliklə, qəzada 150 nəfərdən ibarət döyüş qabiliyyəti dəstə vardır. Üşyan vaxtı bu rəqəm 600 nəfərdək arta bilər. Əgər üşyan müvəffəqiyyətlə keçsə və əgər bizim bir ay dözməyə imkanımız olsa, o zaman Qarabağ qəzasında da üşyan qalxar, belə ki, orada da əhali mövcud rejimdən narazıdır" [220, 105].

Beləliklə, Nuxa-Zaqatala qəzasındaki üşyan ərafəsində bolşevik hakimiyyətinə qarşı əhval-ruhiyyəli və kollektivləşmə siyasetindən narazı qalan kəndlilər və qulluqçular mövcud rejimə qarşı çıxış etmək üçün imkan və bəhanə axtarırlar. Yerli hökumət orqanları yaxınlaşan üşyana qarşı mübarizə aparmaq içindən deyildi.

Repressiya illəri bu şəhərin əhalisindən də yan keçmədi. 1920-ci il 28 aprel çevrilişindən sonra sovet matbuati kütłvi höbs-lor, güllələnmə barədə, əlbəttə ki, yazmirdı, ancaq bu barədə az da olsa, əldə olunan məlumatlar müəyyən dərəcədə mühacir matbuatında öz əksini tapırdı. Məsələn, 1923-1925-ci illərdə M.Rəsulzadə tərəfindən Türkiyədə nəşr olunan "Yeni Qafqaziyə" jurnalı yazırı: "Şəkida 70 nəfər höbs olundu" (1924, 21, s. 9-10) [690, 55].

1937-ci ilin yayında kombinat direktoru Ələşrəf Kərimov höbs olundu. Bir sıra mütəxəssislər əsassız olaraq taqiblərə məruz qaldılar [204]. 1938-ci ildə repressiya məruz qalanlardan biri də bir vaxtlar "Şərq qadın" jurnalının redaktoru olmuş Azərbaycanda qadın hərəkatının görkəmli xadimi Güllər (Köylü qızı) Qədirbəyova oldu [145, 63].

1937-ci ildə Azərbaycan SSR-də DİXK tərəfindən tutulub 10 illik höbs düşərgəsinə salınan, böyük tacir ailəsində anadan olan, görkəmli adəbiyyatşunas, mətnşunas, şair Salman Mümtaz Məmmədəmin oğlu (Əsgərov, 1884-1941) oldu. S.Mümtazın görkəmli xidmətlərindən biri Azərbaycanda ilk dəfə klassik əsərimizin elmi-adəbi seriyalarının nəşri idi. Bu seriyalarda dahi şairlərimizdən Nizamətin, Füzulinin, Həbibinin, Xətəinən, Qövsinin, Vadinim, Vaqifin, Zakirin, Mirzə Əsafinin və başqalarının hayatı və yaradıcılıqları öz əksini tapmışdır. S.Mümtazın bu əsərləri sayında oxucular ilk dəfə olaraq bir çox şair və yazıçılarımızın hayatı və yaradıcılığı ilə qismən də olsa tanış ola biliblər [603, 483-484].

S.Mümtaz 1941-ci ildə faşist Almaniyasının SSRİ-yə həcumundan bir az avval Oryol şəhərində güllələndi. Ona ancaq 1956-ci ildə bəraət verildi [603, 483-484]. 1938-ci ildə böyük Azərbaycan dramaturqu və filosofu M.F.Axundzadənin kişi nəslə üzrə yeganə vərəsəsi və nəvəsi olan Fətəli Rəşid oğlu Axundov da güllələndi [690, 136].

Aclığa, təsərrüfatın bərbad vəziyyətdə olmasına, kadrların çatışmamasına və yetərinə maddi vasaitin olmamasına baxmayaraq, 1920-ci ilin aprel ayından Şəkidə mədəni quruculuq geniş vüsət aldı. Bu işdə şəhər sovetinin deputatları fəal rol oynayırdılar. Şəhər təşkilatlarının ümdə vəzifəsi shalının savadsızlığını və azsayadlılığını ləğv etmək, xalq təsərrüfatı üçün zəruri olan kadrların hazırlanmasında baza ola bilən təhsil sisteminin yaradılması idi. Bu sahədə ilk addım savadsızlığın ləğv edilməsi üçün məntəqələrin yaradılması oldu. Bütün Azərbaycanda olduğu kimi, Şəkidə də əlifba savadın yiyələnmə işi geniş vüsət aldı. Artıq 1920-ci ildə bütün rayonlarda savadsızlığın ləğvini tezlişdirmək üçün komissiyalar yaradıldı [636, 49].

AK(b)P-nin IV qurultayının qətnaməsində qeyd olunurdu ki, əhalidə arasında savadlıların həddindən artıq az olması bu işin vacib və çox çatın olduğunu göstərir [443, 8]. Qətnamədə xalq maarifinin bütün təşkilatlarına tapşırıldı ki, Azərbaycan əhalisi arasında savadsızlıqla mübarizə “bütün işlərin ən mühümü” hesab edilsin [668, 78-79]. Şəhər partiya və həmkarlar təşkilatları, maarif orqanları savadsızlığın ləğv edilməsi işinə qulluqçuları və mütəxəssisləri səfərber etmək üçün geniş iş apparırdılar. 1923-1925-ci illərdə Şəki qəzasında savadsızlığın ləğv etmək üçün 100 və azsayadlılar üçün isə 20 məktəbin açılması nəzərdə tutulurdu ki, bunlardan 80 məktəb yerli vasait hesabına, 40-i isə dövlət hesabına təmin edilmişdi. Buna baxmayaraq 1922-ci ilə qədər qəzada hələ də 48900 savadsız insan var idi [649, 8]. 1922/1923-cü dərs ilində savadsızlığın ləğv edilməsi kurslarında cəmi 175 nəfər təhsil almışdı [27, v.10; 636, 50]. 1923-1924-cü dərs ilində əlifba qruplarını 228 nəfər, azsayadlılar qruplarını isə 85 nəfər bitirmişdir [27, v.11].

1924-cü ilin əvvəlində Azərbaycan SSR-də könlülli “Rədd olsun savadsızlıq!” cəmiyyəti yaradıldı. Bununla əlaqədar olaraq respublikanın bəzi rayonlarında, həmçinin Şəkidə bu cəmiyyətin filialları açıldı [443, 8; 636, 56-57]. Bunun nticəsində bu sahədəki işlərin səmərəliliyi artmış və 1924/1925-ci dərs ilində savadsızlığın ləğvi məntəqələrini 1818 nəfər, təkmilləşdirilmiş tipli məktəbləri isə 508 nəfər bitirmişdir [27, v.12]. 1925/1926-ci dərs ilində savadsızlığın ləğvi məntəqələrini bitirənlərin sayı artıq 2009 nəfər olmuşdu [27, v.13]. Beləliklə, 1922-1926-ci illər ərzində Şəkidə savadsızlığın ləğvi və azsayadlılar kurslarında 4831 nəfər təhsil almışdır [27, v.13].

1926-ci ildə Şəkidə müstəqil “Rədd olsun savadsızlıq!” Cəmiyyəti yaradıldı. Bu cəmiyyətin işinə A.Ismayılov, O.Nadoqomaddin, M.Quliyev, V.Axundov, N.Əhmədova, N.Nəbiyev rəhbərlik edirdilər [95, v.187].

Bununla belə, Azərbaycan SSR MİK Rəyasət Heyətinin 10 dekabr 1932-ci ildəki «1933-cü ildə Azərbaycan SSR-də savadsızlığın ləğv edilməsi vəzifələri» adlı qərarında göstərilirdi ki, əldə olunan nailiyyətlər 1933-cü ildə Azərbaycanda savadsızlığın tam ləğv olunması haqqında 1931-ci il 31 dekabr tarixli qərarı lazımı səviyyədə təmin etmir. Neticə etibarı ilə partiya və hökumətin 1932-ci il aprelin axırlarında Şəkinə tam savadlılar şəhərinə çevirmək haqqında qərarı yerinə yetirilmədi [443, 102; 51, v.19-21].

1920-ci ilin aprel ayından başlayaraq Azərbaycan SSR-də məktəbəqədər və məktəbdənkənar müəssisələrin – uşaq bağçalarının, meydancaların, uşaq evlərinin işi genişləndirilməyə başladı. Fabrik-zavod rayonlarında məktəbəqədər müəssisələr şəbəkəsinin genişləndirilməsinə böyük diqqət yetirildi [38, v.12]. 1920-ci ilin oktyabrında Şəkidə 3 uşaq bağçası açıldı [24, v.28]. Baş sosial təriyə idarəsi uşaq bağçaları, yetimxanalar və müəllimlər seminarı yaradılar üçün Zaqataladan Şəkiyə 200 pud bugdanın gətirilməsinə yardım etdi [38, v.89].

1932-ci il Azərbaycan SSR XKS-in qərarı ilə bu sahədə şəhər sovetlərinin qarşısında məktəbəqədər şəbəkəni genişləndirmək, uşaq müəssisələrin işinə və istehsalata qadınların cəlb olunması

ŞƏKİ

ƏN QÖDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK

planını yerinə yetirmək işi əsas vəzifə kimi qoyulmuşdu [39, v.80]. Tədqiq edilən illərdə uşaq məktəbəqədər müəssisələri şəbəkəsi nəinki artmış, həm də uşaqlarla tərbiyə işi keyfiyyətə dayışmışdı. Məktəbəqədər işçi kadrların sayı da xeyli artmışdı. 1940-ci il oktyabrın 1-na olan statistik göstəricilərə görə Şəkida 57 tərbiyəçinin işlədiyi 847 yerli 17 uşaq bağçası, [60, v.17] 236 yerli 9 körpələr evi, [38, v.12], 4 yay meydancası, həmçinin pioner düşərgəsi var idi [63, v.13].

Mədəni quruculuğun əsas baza hissəsini məktəb quruculuğu təşkil edirdi. Sovet məktəb təhsili sisteminin yaradılmasının ilkən mərhələsində respublikada pedagoji kadrlara əksin ehtiyac duyuldu. Məktəb təhsilinin inkişafı ibtidai və orta məktəblər üçün çoxsaylı müəllim kadrların yetişdirilməsini tələb edirdi. Belə kadrları hazırlamaq üçün ilk növbədə 1920-ci ilin payızından fəaliyyətə başlayan qisamüddətli müəllim kurslarının açılması lazım bilindi [650, 63, 81]. Pedagoji kadrlar, həmçinin orta ixtisas təhsili ocaqlarında-texnikumlarda və müəllimlər seminarıyasında hazırlanırdı. Müəllimlər seminariyası Şəkidə də fəaliyyət göstərirdi [419, 9]. 1920-ci ilin oktyabr ayının 20-na yerli pedagoji kurslar 150 müəllim hazırlamışdı ki, bunların da çoxu köhnə, ləğv edilmiş şəhər və qəza məktəblərinin müəllimləri idi. Bundan əlavə, yeni pedagoji kadrlar hazırlamaq üçün qisamüddətli müəllim kursları açıldı. Xalq Maarif Komissarlığı məktəb şöbəsinin kollegiyasının qərarı və icazəsi ilə Şəki qəzasını müəllimlərə təmin etmək məqsədi ilə həmin ilədə şəhərdə internat tipli qadın və kişi müəllimləri seminarıyaları təşkil olunur [24, v.28]. Müəllim seminarıyalarının vəzifəsi I dərəcəli məktəb üçün müəllim kadrların yetişdirilməsi idi [420, 220].

1920-ci il mayın 26-da Azərbaycan SSR-də XMK (Xalq Maarifi Komissarlığı) kollegiyasının təsdiqlədiyi "Azərbaycan SSR-də vahid əmək məktəbi haqqında əsasnamə" yeni məktəb quruculuğunda Azərbaycan SSR-də, o cümlədən Şəkida da böyük rol oynadı [23, v.207-210]. Bu "Əsasnaməyə" görə Azərbaycan SSR-də məktəb iki dərəcəyə bölündürdü: I. 8-13 yaşlı uşaqlar üçün (5 illik kurs) və II. 13-17 yaşlı uşaqlar üçün (4 illik kurs) [636, 68]. Şəkida 6 birinci dərəcəli yeni məktəb açıldı [24, v.28]. 1920-ci ilin

ŞƏKİ

ƏN QÖDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK

oktyabrında bütün uşaqları ibtidai məktəbə cəlb etmək üçün məktəb binalarına baxış keçirildi [24, v.28].

Azərbaycan SSR XMK-nin tabeliyində olan Şəki kişi seminarıyasının nəzdindəki keçmiş hərbi proletar məktəbin yerində yeni nümunəvi məktəb açıldı. 1923-cü ildə şəhərdə I dərəcəli 55 məktəb və II dərəcəli bir məktəb fəaliyyət göstərirdi. Bu məktəblərdə 3503 məktəbli (2767 oğlan və 736 qız) təhsil alır, 106 müəllim işləyirdi [36, v.48]. 1924/25 təhsil ilində yeni siniflər və qruplar açıldı. I dərəcəli məktəblərdə 94 qrup, pedagoji təhsil müəssisələrində, qadın və kişi seminarıyalarında dördüncü sinif açıldı [649, 82]. 1925-ci ildə şəhərdə kişi müəllim seminariyası, qadın müəllim seminariyası, II dərəcəli məktəb, fəhlə fakultəsi, texniki peşə məktəbi, tacribavi-nümunəvi məktəb, partiya məktəbi, I dərəcəli 13 məktəb fəaliyyət göstərirdi. Bütün bu məktəblərdə 6129 məktəbli oxuyurdı [26, v.1]. 1924-cü ildə Şəki qəzasında daha 4 məktəbin tikintisinə başlandı [514]. Şəhərin özündə də yeni məktəblər tikildi. Belə ki, 1926-ci ilin noyabrında Şəkinin üç rayonunda geniş otaqlı məktəb binaları tikildi [521]. Məktəblərin siyahıya alınmasının nəticələrinə görə 1927-ci ilin 15 dekabrında Şəkida 78 birinci dərəcəli məktəb, iki II dərəcəli məktəb, üç yeddiiliq və bir komsomolcu - gencələr məktəbi fəaliyyət göstərirdi. Bu məktəblərdə 8302 sagird təhsil alır, 264 müəllim dərs deyirdilər [419, 156-157; 28, v.18].

Məktəblərdə təlim-tərbiyə işlərinin yaxşılaşdırılması müəllim kadrlarının hazırlanması ilə sıx bağlı idi. Bir sır müəllimlər öz peşə səviyyələrini artırmaq üçün ali təhsil müəssisələrindəki kurslara göndərilirdilər. Müəllim kadrlarının ixtisas artırma kursları Şəki şəhərinin özündə də açıldı. 1926-ci ilin iyulunda 47 yerli müəllim yenidən müəllimlərin hazırlıq kurslarına göndərildi [518].

Qeyd edək ki, Şəki kişi müəllimlər seminariyası 1920/21-ci il təhsil ilində açılmışdı. 1923-cü ildə burada 165 nəfər oxuyurdu. 1921-ci ildə açılmış qadın müəllimlər seminarıyasında 1923-cü ildə 96 seminarist qadın təhsil alırdı [648, 210]. Şəhər məktəbləri üçün müəllim kadrlarının hazırlanmasında Stalin adına pedagoji məktəb xüsusi rol oynayındı. 20 illik fəaliyyəti ərzində, Şəki pedagoji məktəbi (1940-ci ilə qədər) 840-dan çox müəllim hazırlamışdı. 1940-ci

ildə buranı bitirmiş 123 məzundan yalnız 55-i azərbaycanlı qızlar idi [559]. 1941-ci ildə şəhərdə pedaqoji, tibb, idman, kənd təsərrüfatı, ipak sənayesi texnikumları da fəaliyyət göstərirdi [62, v.21-24]. 1936-ci ildə Şəkidə müəllimlərin ixtisasartırma kurslarında 100 müəllim təhsil alırdı [636, 164]. 1938-ci ildə yaradılmış Şəki ikiillik Müəllimlər İstututu da müəllim kadrlarının hazırlanmasında böyük rol oynadı [666, 218]. 1940-ci ilin məlumatına görə bu İstutut auditoriyalarında 122 nəfər təhsil alırdı [61, v.2]. 1940-ci ildə Şəki rayonunda 613 müəllim var idi [710]. Sovet hakimiyyətinin ilk illərində ümumi ibtidai təhsilini genişləndirmək və şəhərin məcburi ibtidai təhsilə cəlb etmək imkanı yox idi. Keçmişin ağır mirası ümumi ibtidai təhsilə tezliklə keçməyə imkan vermirdi.

1928-ci ildə keçirilən AK(b)P VIII qurultayı Azərbaycan SSR-də ümumi təhsilin tətbiq edilməsinə böyük diqqət yetirdi. Qurultay ümumi məcburi ibtidai təhsilin tətbiq edilməsi üçün əməli hazırlığa keçilməsi barədə qərar qəbul etdi [636, 149]. AK(b)P VIII qurultayının qərarları əsasında respublikanın XMK ümumi təhsilin tətbiq edilməsi planını hazırladı və AK(b)P Rəyasət Heyəti 1928-ci ilin fevralında bu məsələyə baxdı.

1928-ci ilin mayında Azərbaycan SSR MİK-in III sessiyası Azərbaycan SSR-də ümumi təhsilin tətbiq edilməsinin perspektiv planını nəzərdən keçirib təsdiq etdi [636, 149].

ÜK(b)P MK-nin 25 iyul 1930-cu il tarixli qərarına, SSRİ MİK və SSRİ XKS-nin 14 avqust 1930-cu il tarixli "Ümumi təhsilin tətbiq edilməsi" haqqında fərمانlarına uyğun olaraq Azərbaycan SSR XKS 29 avqust 1930-cu ildə ümumi təhsilin tətbiq edilməsi haqqında öz qərarını verdi. Bu qərara əsasən 1930/31-ci təhsil ilindən başlayaraq respublikanın hər yerində 8-9-10 yaşı uşaqlar üçün besilliik ibtidai məktəb kursu həcmində ümumi məcburi təhsilin tətbiq edilməsi nəzərdə tutulurdu [636, 150-151]. Ümumi təhsilin tətbiqi üçün görüləcək işlərin təşkili və onlara nəzarət üçün 1930-cu ildə Azərbaycan SSR XKS yanında Q.Musabayovun başçılığı ilə xüsusi bir komitə də yaradıldı [636, 151]. Yeddiillik ümumi təhsil Azərbaycan SSR-in bir sıra şəhərlərində (Bakı, Gəncə, Naxçıvan) o cümlədən Şəkidə də həyata keçirildi [636, 171]. Parti-

ya və yerli maarif orqanları fəhlələrin xeyli hissəsinin cəmləşdiyi fabrik-zavod rayonlarında ümumi təhsilin tətbiq edilməsi üçün böyük və geniş iş aparındı. Ümumi təhsilin müvaffəqiyətlə həyata keçirilməsi məktəb şəbəkəsinin genişləndirilməsi ilə də əlaqadardır idi. 1930/31-ci təhsil illərində Şəkidə 8-12 yaşı uşaqların ümumi təhsilə cəlb edilməsi səviyyəsi 78,5%-ə çatdırılmışdı [419, 227-228].

AK(b)P MK və Azərbaycan SSR XKS 1936-ci ilin fevralında "1936-ci ildə Azərbaycan SSR-in şəhərlərində məktəb quruculuğu haqqında" qərar qəbul etdi. Qərarda məktəb quruculuğu işinə sahəbərlik partiya və sovet ictimayıyyətinin vacib təsərrüfat-siyasi işi olduğunu qeyd edildi [636, 162].

Məktəb şəbəkəsi və orada oxuyanların sayı getdikcə artırdı. Əgər 1920-ci ilin aprel ayında Şəkidə ibtidai ikiillik məktəbdə və şəhər məktəbində cami 273 şagird təhsil alırdı, [572] 1939-cu ildə Şəki rayonunda 16083 şagirdi olan 84 məktəb, o cümlədən 38 ibtidai, 33 natamam orta, 13 orta məktəb fəaliyyət göstərirdi [56, v.113, 114].

Fəhlə və kəndlilər sırasından xalq ziyalılarının yetişdirilməsinə də böyük diqqət yetirilirdi. Bu kadrlar *fəhlə fakültəsində* oxumuş fəhlə və kəndlilərin ali təhsil müəssisələrinə göndərilməsi yolu ilə həyata keçirilirdi.

1923-cü ilin martın 10-da Azərbaycan SSR MİK Rəyasət Heyətinin iclasında XMK-nin "Respublikada maarifçiliyin genişləndirilməsi və daha da yüksək səviyyəyə qaldırılması məsələləri" haqqda məruzəsi dinlənildi. Şəkidə fəhlə fakültəsinin açılması zəruri hesab edildi [25, v.19]. Qərara alındı ki, fəhlə fakültəsi üçün bina tikilsin və fəhlə fakültəsində oxuyan kəndli tələbələr üçün 50 rubl təqaüd təyin edilsin [26, v.3]. Fəhlə fakültəsinin tərkibini dövlət təqaüdü ilə təmin olunan fəhlə və muzdur kəndlilər təşkil edirdilər [68, v.219].

Azərbaycan SSR XMK kollegiyasının 29 may 1923-cü il tarixli qərarı ilə Şəkidə türk dilində iki qrupdan çox olmayan "fəhlə fakültəsinin" açılması qərara alındı. Azərbaycan SSR MİK-in göstərişinə əsasən şəhər İcraya Komitəsinə taklif olundu ki, keçmiş ibtidai məktəbin binasında olan idarələr başqa yera köçürülsün və həmin bina "fəhlə fakültəsinin" ixtiyarına verilsin. Qərara alındı ki,

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

Maarif şöbəsinin müdürü Mahmudov müvəqqəti olaraq Şəki şəhərində olan "fəhlə fakültəsinin" müdürü vəzifəsini icra etsin [540, 166]. "Fəhlə fakültəsində" birinci il təhsil alan tələbələrin sayı 70 nəfər [649, 92], 1923/24-cü ildə isə 150 nəfər idi [711, 154]. 1926-ci ilin oktyabrında şəhərdə fəaliyyət göstərən "fəhlə fakültəsi" axşam texnikumuna çevrildi [520]. 1931-ci ildə pedagoji məktəb yanında "fəhlə fakültəsi" açıldı. 1935-ci ildə burada 150 nəfər təhsil alırdı [186]. 1920-ci ilin aprelindən başlayaraq şəhər əhalisi arasında böyük mədəni - maarif işləri aparılırdı. Bir sırada mədəni-maarif müəssisələri - muzeylər, klublar, qırmızı guşələr, kitabxanalar açılmışdı. Bu müəssisələrinin maarifləndirilməsindən çox mühüm rol oynadı. 1920-ci ildə özlərinə məxsus kitabxanaları olan kişilər və qadınlar üçün ayrı-ayrılıqlı iki fəhlə-kəndli klubu, şəhərdə bir oxu zali və qəzada 6 oxu zali olan bir mərkəzi kitabxana açıldı [24, v.28]. 1921-ci ildə qəzada 20, [52, v.1] 1925-ci ildə isə artıq 24 qiraətxanası fəaliyyət göstərirdi. Şəkidəki mərkəzi kitabxana fəhlə-kəndli klubun binasına köçürülmüşdür [53, v.3]. Tədqiq edilən dövrün axırlarında şəhərdə klub müəssisələrinin sayı 50-ə çatmışdır [56, v.113, 114]. 1924-cü ildə Şəkida müxtalif dərnəkləri olan «Maarif evi» fəaliyyət göstərirdi. Qəzada maarif işçilərinin jurnalı nəşr olunurdu. Göstərilən ildə "Maarif" ittifaqının 297 üzvü var idi [716].

1925-ci ildə şəhərdə ilk dəfə olaraq kino qurğusu istifadəyə verildi. Həmin il Şəkida M.F.Axundzadə adına park və böyük tarixi keçmişən, şərq üslubunda tikilmiş gözəl binada - Şəki xan sarayındakı muzeylər açıldı [242]. 1920-ci ilin əvvəlində Şəkide çox da böyük olmayan mətbəə işləyirdi [557, 26]. Şəhərdə AK(b)P qəza komitəsinin, qəza icraiyyə komitəsinin və hamkarlar təşkilatının orqanı olan "Şəki fəhləsi" qəzeti nəşr olunurdu. Şəhərdə nəşr edilən ikinci dövri mətbuat orqanı AK(b)P-nin qəza komitəsinin ikiaylıq orqanı olan "Azərbaycan Kommunist Partiyasının Nuxa qəza komitəsinin xəbərləri" nəşr edilirdi. Şəki əhalisi arasında aparılan mədəni-maarif işlərində kitabxanaların xüsusi rolü var idi. Əgər 1920-ci ildə kitabxanaların kitab fondu comisi 300 nüsxə idisə, [572] 1938-ci ildə artıq 40000 nüsxə tutumu olan kitabxananın tikilməsi

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

nəzərdə tutulmuşdu [40, v.37].

Mədəni-maarif müəssisələri arasında Şəki teatrı xüsusi yer tuturdu. Teatrın yaradıcı kollektivi nainki teatr incəsənəti sahəsində, həmçinin istedadlı gənclərdən peşəkar-artistlərin hazırlanmasında yüksək nəticələr qazanmışdı. 1920-ci ilin əvvəllərində Şəkida dram dərnəkləri yaradıldı [126, 500]. V.I.Lenin adına fəhlə və kəndli klubunun dram dərnəyinin tamaşaları şəkilər üçün əsl bayram idi. Qadınların «Arşın mal alan» və digər teatr tamaşalarındaki iştirakı çox mühüm bir amil sayılırdı [340]. SSRİ xalq artistləri İ.Osmanlı və İ.Dağıstanlı öz fəaliyyətlərinə məhz bu dram dərnəklərində başlamışdırlar [126, 500].

1933-cü ildə Şəkida Türk Fəhlə Teatri təşkil olundu [90, v.52]. 1938-ci ilin noyabrında Şəkida kənd təsərrüfatı muzeyi açıldı [523]. 1940-ci ilin əvvəlində Şəkida 8 kino qurğusu [56, v.113-114] və bir kino-teatr var idi [368]. Tədqiq edilən dövrün sonunda şəhərdə 4 uşaq yay meydançası və pioner düşərgəsi fəaliyyət göstərirdi [63, v.13]. Şəhərin abadlığı və əhalinin möşəti sohiyyənin vəziyyəti ilə six surətdə bağlıdır. Qeyd etmək lazımdır ki, tədqiq edilən dövrə bütün Azərbaycanda, o cümlədən də Şəkida sohiyyənin inkişafına böyük diqqət yetirilirdi. Əhaliyə göstərilən tibbi xidmətlərə ayrılan vəsait iləbəl artırılırdı. Şəki qəza icraiyyə komitəsinin sohiyyənin yaxşılaşdırılması sahəsində gördüyü tədbirlər nticəsində Şəkida xəstəxana çarpaylarının sayı artmış, mülalıca müəssisələrinin şəbəkəsi genişləndirilmişdi [181]. 1923-cü ilə qədər şəhər xəstəxanası, aptek, göz xəstəxanasının binaları təmir olunmuş, uşaq məsləhətxanası təşkil edilmişdi [33, v.2].

Qəza icraiyyə komitəsi əhaliyə tibbi xidmətinin vəziyyətini müzakirə edib, bir sırada kəndlərdə feldşer məntəqələrinin açılması barədə qarar qəbul etmişdi [181]. 1923-cü il iyulun 22-də qəza icraiyyə komitəsi Xalq xəstəxanasının açılması barədə qarar qəbul etdi. Hələ iyulun 15-də bəi xəstəxana üçün münasib bina ayrılmış haqqda başqa bir qarar qəbul olunmuşdu [181]. 1923-24-cü illərdə Şəkida horbi xəstəxananın əsası təmiri və yenidən 100 çarpaylıq qəza xəstəxanasının bərpasına xalq sohiyyə komissarlığı tərəfindən maliyyə vəsaiti ayrılmışdı [649, 120].

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

1923-cü ilin dekabr ayında Şəki qəza icraiyə komitəsi feldşer məntəqələrinin həkim məntəqələrinə çevrilmesi və bu məntəqələrin həkim personalı ilə təmin edilməsi məsələsini qaldırdı. Bu iş 1924-cü ilin dekabr ayında həyata keçirildi. Həmin il fəaliyyətdə olan aptek təzə binaya köçürüldü, əhaliyə səhiyyə xidməti üçün bir fayton və bir yük maşını ayrıldı [181]. 1925-ci ildə Şəki qəzasında daha 5 feldşer məntəqəsi həkim məntəqəsinə çevrildi [181]. 1924-25-ci illarda körpələr evi, uşaq bağışaları şəbəkəsi genişləndirildi. 1925-ci ilin martın 8-də Şəkə "Süd damlası" adlı uşaq məsləhətxanasının açılması nəzərdə tutulurdu [649, 124; 515]. 1925-ci il martın 10-da Şəkido ictimai təşkilatların (birinci növbədə Azərbaycan SSR MİK yanında uşaq komissiyasının və MK qadınlar şöbəsinin) yaxından himayəsi ilə "Ana və uşaqların mühafizəsi" adlı tibbi müəssisə açıldı [540, 191; 516]. Həmin illərdə qəzadakı bütün müalicə ocaqlarına baxış keçirildi [649, 124]. 1924-1925-ci illərdə qəzada, həmçinin vərəm dispanseri və stomatoloji ambulatoriya yeni avadanlıqla təmin olundu [649, 125]. Şəhərin aşağı hissəsində - Qışlaqda ikinci şəhər ambulatoriyasının avadanlıqlarının quraşdırılmasına başlanıldı [519]. 1925-ci ildə şəhərdə dəri-veneroloji dispanser açıldı [95, v.165-166].

Bələliklə, 1926-ci ildə şəhərdə vərəm dispanseri, rentgen-kabinet, təzə apteklər, yeni xəstəxanalar və s. fəaliyyət göstərirdi. Şəhər xəstəxanasında göz xəstəlikləri şöbəsi yaradılmış və şəhərin ətrafi hissəsində ambulatoriya açılmışdır [181]. 1925-ci ildən şəhərdə qadın məsləhətxanası fəaliyyətə başlamış, xəstəxanadakı doğum şöbəsi genişləndirilmişdir. 1925-ci ildə şəhərdə iki dövlət aptek işə başlamış, bir ildən sonra şəhərin aşağı hissəsində daha bir aptek açılmışdır. 1926-ci ildə şəhər xəstəxanası yanında 20 çarpayılıq dəri-zöhrvi şöbəsi fəaliyyətə başlamışdır [242].

Tədqiq edilən dövrün axırlarında, 1940-ci ildə Şəkida 290 çarpayılıq 4 xəstəxana, 28 çarpayılıq doğum evi, 13 müalicə ambulatoriyası, malyariya stansiyası, dispanser və bir sıra həkim-feldşer məntəqələri fəaliyyət göstərirdi [710]. Tədricən şəhər abadlaşdırıldı. 1925-ci il fevralın 18-də Şəki qəza İcraiyə Komitəsi Rəyasət heyətinin iclasında Şəkida şəhər bağının salınması haqda qərar

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

qəbul olundu [95, v.15]. 1925-ci il aprelin 2-də Şəki qəza icraiyə komitəsi rəyasət heyətinin və şəhər sovetinin iclasının birgə qərarı ilə bələdiyyə hesabında olan Hüseynbəyovların evi istirahət mərkəzinə çevrilər üçün "Şəki sosial siğorta" şöbəsinin sərəncamına verildi [95, v.37]. 1933-cü ildə Şəki şəhəri ilə Yevlax dəmiryol stansiyası arasında avtobuslar və yük maşınları işləyirdi. 1934-cü ildə Yevlaxla Şəki arasında hava xətti açıldı. Bununla bağlı Şəki şəhərinin yaxınlığında aeroport tikildi [201, 124]. Şəkidə bulaq suyunun axlığı saxsı borulardan ibarət geniş su kəmərləri sistemi mövcud idi [542]. 30 verst uzunluğunda olan bu saxsı kəmərlər 471 bulaqdan yalnız 74-nü şəhər edirdi. Buna görə da Şəki qəza icraiyə komitəsinin rəyasət heyəti 1925-ci il 11 yanvar tarixli iclasında əhalinin su ehtiyacının ödənilməsini qeyri-qənaətbəxş hesab etdi və saxsı su boru kəmərlərini dəha 30 verst artırmaq haqqında qərar qəbul elədi [95, v.1]. 1928-ci ilə qədər su kəmərləri tikintisine 230 min rubl vəsait xərclənmişdi. 1928-ci ildən 1930-cu ilədək bu işlərə 200 min rubl vəsait ayrılmışdı [67, v.3]. Kommunal təsərrüfatının beşillik perspektiv inkişaf planında Şəkida kanalizasiya sisteminin qurulması nəzərdə tutulurdu. Şəhər əhalisinin artımı, sanayenin inkişafı, şəhərin dağ yamacında yerləşməsi və böyük dağıntıllara səbəb olan güclü yağışlar - bütün bunlar kanalizasiya sisteminin qurulmasını həyatın əzəri tələbənin çevirmişdi. İlkən hesablamalara görə bu sistemin tikilməsinə taxminən 500 min rubl vəsait tələb olunurdu. 1930/31-ci illər ərzində kanalizasiya sisteminin tikintisine 100 min rubl, 1931/32-ci illərdə - 150 min rubl və 1933-cü ildə - 250 min rubl vəsait buraxılmışdı [88, v.21]. Şəki şəhərinin abadlaşdırılmasından danışarkan qeyd etmək lazımdır ki, 1925-ci ildə şəhərdə o zamanlar yeganə olan ictimai yeməkxana açılmışdı [88, v.21]. Elə həmin il dövlət plan komitəsi Şəkida əmlak birjasının yaradılmasına icazə verdi, [32, v.18] şəhərin qonaqları üçün isə "Sovetlər evinin" tikintisine başlanıldı [95, v.74].

XX əsrin 20-ci illərin ikinci yarısında şəhərin partiya və ictimai təşkilatları şəhər təsərrüfatının problemlərinin həlliinə yönəlmış tədbirləri həyata keçirməkdə davam edirdilər. Şəhərdə dini ibadət yerlərinin, məscidlərin və karvansaraların abadlaşdırılmasına

ŞƏKİ
ƏN QÖDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

xüsusi diqqət ayrıldı. Əthalisinin artımı ilə əlaqədar olaraq daha da kəskinlaşmış ən vacib problem mənzil məsələsi idi. Bununla belə, mənzil tikintisinin sərtəti yüksək deyildi: bu illər ərzində cəmi bir neçə ev tikilmişdi. Əsas diqqət isə ictimai və inzibati binaların tikintisine yönəldilmişdi.

1926-ci il dekabrın 17-də AK(b)P MK və MİK-in geniş plenar iclasında sənayenin inkişafı və yeni zavodların açılması ilə əlaqədar olaraq Şəkida fəhlələr üçün evlərin tikilməsinin zəruriyi qeyd olundu [643]. 1925-1926-ci illərdə "Mərkəzi bank" tərəfindən ayrılan kredit hesabına 1928-ci ildə Şəkidiə bir neçə ev tikildi. 1926/27-ci ildə isə kreditlər hesabına səkkizmənzilli və dördmənzilli iki ev tikilib istifadəyə verildi [573]. 1927-1928-ci illərdə "Bakı şəhər bankı" Şəkida mənzil tikintisine 24 min rubl vəsait ayırdı [66, v.92].

XX əsrin 30-cu illərində şəhər bütçəsinin xeyli artığı müsahidə olundurdu. Belə ki, 1930-cu ildə Şəki şəhərinin bütçə göstəricisi 978 min rubl idisə, 1939-cu ildə bu rəqəm 13 mln. 891 min rubla çatmışdı [710]. Bu dövrdə mənzil tikintisine xeyli diqqət veriliirdi. 1931-ci ildə fəhlələrin mənzil şəraitinin yaxşılaşdırılmasına 1 mln. rubl ayrılmışdı [197]. Mənzil təsərrüfatının perspektiv inkişaf planına əsasən Şəkide mənzil tikintisine 1 mln. 150 min rubl, baloziyyə evlərinin təmirinə və məhlullara - 167 min rublun xərcənməsi planlaşdırılmışdır [88, v.21]. Şəki şəhərinin həyatında müüm hadisələrdən biri də radioverilişlərin başlanması oldu. Şəhərdə birinci radioqəbuləcidi hələ 1925-ci ilin yayında radio həvəskarları dərnəyində meydana çıxmışdı [95 v.74]. 1926-ci ildə isə Şəki icraiyyə komitəsi şəhərdə radioqəbuləcidi quraşdırıldı [517]. 1939-cu ildə Şəkide 12 min qəbuləcidi nöqtəsi olan güclü radioqovşığının tikintisine başlanıldı. Bu iş üçün 250 min rubl pul buraxıldı [524]. Şəkideki qədim abidələrdən olan Şəki xan sarayı xüsusilə diqqəti cəlb edir.

Şəki şəhərində Azərbaycan milli memarlığının və təsviri inceşənətinin ikinci döyərli abidəsi Xan sarayından bir qədər aşağı, şəhərin mərkəzində yerləşən Şəkixanovların evidir. Coxlu məhəllə məscidlərindən yalnız bir neçəsi mühafizə olunmuş, bir çoxu isə xeyli dağıdılmış vəziyyətdə gəlib bizə çatmışdı. Belə ki, Qurucana-

ŞƏKİ
ƏN QÖDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

çayın yarganı kənarında yerləşən Gileyli məscidinin ancaq minarə qalmışdı. Xalq arasında Gödək minara adlanan Saritorpaq məhəllə məscidi qorunub saxlanılmışdır. Şəhərin yuxarı hissəsində Ağamalioğlu adına kütçədə indi mövcud olmayan məscidin minarəsi ucaldır. Şəkixanovlar evinin yaxınlığında yerləşən Cümə məscidi xüsusi maraq doğurur. Bu məscid 1745-ci illərdə tikilmiş və xalq arasında Xan məscidi kimi tanınır. XVIII-XIX əsrlərdə Şəkida beş böyük karvansara - "İsfahan", "Təbriz", "Ləzgi", "Ermoni" və "Təzə karvansara" var idi [693, 168]. Müasir dövrümüzə qədər yalnız iki - Yuxarı və Aşağı karvansaralar qorunub saxlanılmışdır. XIX əsrdə bishmiş kərpidiyən tikilmiş mühəndis qurğularından Qurucanاقay və Xanabad çayları üzərindəki körpüller diqqəti cəlb edir [693, 179]. Şəkida, həmçinin bir neçə orta əsr hamamı da indiyədək mühafizə olunmuşdur [693, 179].

1938-ci ilin noyabrında Şəki şəhər soveti böyük yazıçı M.F.Axundzadənin 125 illik yubileyi münasibəti ilə Azadlıq meydanında yazıcının bürünc büstünün qoyulması barədə qərar qəbul etmişdi [625]. Statistik məlumatlara əsasən 1940-ci ildə şəhərdə 125 mağaza və 16 talvar və kök (1939-cu ildə onların mal dövriyyəsi 42061 min rubl bərabər olmuşdu), həmçinin 9 yeməkxana və restoran, 26 bufet və kafe (1939-cu il üçün mal dövriyyəsi 2931 min rubl) var idi. Şəhərdə, həmçinin 1 kolxozi bazarı fəaliyyət göstərirdi [56, v.110].

**6.2. Sovet hakimiyətinə qarşı müqavimət hərəkatı
(1920-1930-cu illər)**

6.2.1. 1920-ci il Şəki (Nuxa) üsyani

Çar Rusiyasının müstəmləkələrinə münasibətdə yeritdiyi siyasətin bolşevik rejiminin ilk illərində davam etdiriləsi - aprel əvvəliliyinin ardından ölkədə faktiki işgal rejiminin bərqərər olması, milli ruhun boğulması, yürüdülən sosial-iqtisadi kurs, xüsusilə də kəndə və kəndliyə münasibətdə siyaset əhalinin hiddətinə səbəb

SƏKİ

ON QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK

olmuşdu. Neticədə 1920-1921-ci illərdə Şimali Azərbaycan işgala qarşı ümumxalq üşyanlarına meydan olmuşdu.

Şimali Azərbaycanda sovet hakimiyətinə qarşı üşyan mərkəzlərindən biri də Nuxa qəzası idi. Burada üşyan 1920-ci il mayın sonlarında başlayır. İyirminci diviziya komandirinin 1920-ci il 29 may tarixli məlumatında Qırmızı ordu hissələrinin çətinlikla da olsa Nuxa şəhərinə sığınmış üşyançıları məğlub edərək şəhərin şimal hissəsinə nəzarəti əla keçirdiyi [677, n.117] bildirilirdi. Bundan sonra şəhərin giriş və çıxışları bağlanır, buradan Zaqtala, Yevlax və Şamaxı istiqamətinə gedən yollar Qırmızı ordu hissələri tərəfindən tutulur, bütün nəzarət məntəqələrində pulemyotlar qoyulmaqla hərbi hissələr yerləşdirilir, əhalinin tərk-silah olunması həyata keçirilir. Qırmızı ordu hissələrinin özbaşınlıqlarından dağlara qaçan dinc əhalinin qarşısı isə amansızlıqla alınır [677, n.128].

Əla keçirilmiş ərazilərdə ordu hissələrinin cəlb edilməsi ilə cəza tədbirləri həyata keçirilir. Neticədə üşyanda istirakda təqsir-ləndirilən 17 nəfər güllənlər, bir qrup Nuxa sakini isə həbs olunur. Nuxa qəza sakinlərində olan silahların toplanması istiqamətində aparılan axtarışların nəticəsində əhalidə olan silahlardan 80 ədəd rus, 15 Avstriya, 11 fransız, 80 türk, 3 yapon modelli tüfəng, 20 türk, 58 Rusiya modelli berdanka tipli tüfəng, 6 vinçester tipli tüfəng, 6 naqan sistemli tapança və çoxlu sayıda müxtəlif ölkələrin is-tehsiləsi olan patron toplanır [678, n.28].

Nuxa qəzasında əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri iyunun əvvəllərindən burada üşyanın yenidən alovlanmasına səbab olur. Qırmızı ordu qərargahından verilen operativ məlumatlardan bəlli olur ki, həmin vaxtı Nuxa qəzasındaki üşyanın mərkəzi Baş Göynük id. Belə məlumatların birində qəzadakı üşyanın mərkəzi hesab olunan Baş Göynük, Baş Şabalıd və Aşağı Şabalıd kəndlərindəki üşyançı qüvvələrinin sayının 700 nəfərə çatdığını qeyd olundu [678, n.2906; 680, n.84]. İyunun 11-də bu üşyançı qüvvələr Qırmızı Ordu hissələrini Yuxarı Malax, Ambarçay istiqamətinə siixidirnəmə mühvəffaq olurlar [678, n.4].

Əlavə yardım gələnə kimi üşyançıların irəliləməsinin qarşısını almaq barədə verilən xüsusi göstərişdə Nuxa qəzasındaki üşyan

SƏKİ

ON QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK

mərkəzi olan Baş Göynütün tutulmasının son dərəcə vacibliyi qeyd olunurdu. Bu məqsədlə 7-ci Qafqaz diviziyasının komandiri Xmel-kova üç alayla üşyançıların Şinçay xəttində qarşısını almaq, buradakı Qırmızı Ordu hissələrinin sağ cinahının təhlükəsizliyinin təmin edilməsi məqsədiylə Baş Göynütü tutmaq, bununla da dağlarda əsas yüksəkliliklər əla keçirmək əmr olunurdu [678, n.5].

Baş Göynütün tutulması istiqamətində görülmüş hazırlıqlar çərçivəsində ilk olaraq əməliyyata rəhbərlik edəcək qərargah təşkil olunur. Nuxada yerləşdirilmiş bu qərargahın təhlükəsizliyinin təmin edilməsi məqsədiylə verilmis göstərişdə şəhərdə bə ehtiyat alayı yerləşdirmək, qaladakı bütün qüllələrdə 8 pulemyotla tochiz olunmuş güclü qarovulxanalar (zastavalar) təşkil etmək əmr olunurdu. Yeqorov şəhərin komendantı təyin olunur. Nuxaya zirehli qatarla kommunist dəstəsi göndərilir, kəşfiyyat aparmaq məqsədiylə aeroplanelər ayrıılır. Bununla bağlı verilmiş xüsusi əmərdə göstərilirdi ki, II atlı korpusunun və 7-ci Qafqaz diviziyasının bütün arxa cabəhə qurumları, iyunun 11-i saat 20-dən gec olmayıraq Nuxa qalasına keçirilməlidir. Diviziya komandiri Xmelkova şəhərdə yerləşdirilmiş alaydan həm asayı qorumaq, həm də qaladakı hissələrə kömək məqsədiylə istifadə etmək səlahiyyəti verilmişdi [679, n.24; 678, n.19-20ob]. [bax: bəlmənin sonu, sənəd 1,2].

Üşyançılar da mövqelərinin möhkəmləndirilməsi üçün tədbirlər görülür. Qırmızı ordu komandanlığından verilən 15 iyun tarixli əmərdə hələ iyunun 9-da üşyan başçıları tərəfindən onların nəzarətində olan kəndlərdə yaşayan 15-66 yaş arasındakı əhalimin səfərbərliyə alındığı, üşyançıların Qaxingiloy, Almalı və Əlibəyli istiqamətindəki mövqeləri möhkəmləndirdiyi, əsas cəbhə xəttinin Şin çayı boyunca yerləşdiyi üşyançı qüvvələrinin sağ cinahının Qıçqaq, sol cinahının isə Baqqal-Cunut dağları boyunca uzandığı bildirilirdi. Üşyançıların Baş Layısqı və Baş Göynük arasındaki dərədə mövqə tutan qüvvələrinin sayının 300, Göynük, Aşağı Şabalıd və Baş Şabalıddə isə 400 nəfərə çatdığını göstərilirdi [680, n.84; 678, n.29-2906].

Qırmızı ordu komandanlığının iyunun 14-nə olan operativ məlumatında bununla bağlı deyilirdi: «Rəqib başlıca olaraq Baş Göynük və Baş Şabalıd rayonunda güclüdür. Hal-hazırda bizimki-

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNMÜZƏDƏK

lər 38-ci kommunist dəstəsi və 39-cu alayın hissələri ilə həmin rəyonda rəqibi məglub etməyə çalışır. Lakin mövqenin namənəsib olması səbəbindən hələlik müvəffəqiyyət qazana bilmirlər. 37-ci Qafqaz alayı geri çəkilib. Atışma gedir» [679, n.11]. [bax: bölmənin sonu, sənəd 3].

Həmin gün qırmızı hissələrin Baş Göynük kəndini tutmaq üçün etdiyi cəhdin qarşıtı üşyançı dəstə tarafından alınır. Üşyançılar qırmızı hissələrin hücumlarını mərdliklə dəf edirlər. Qırmızı Ordu komandanlığında verilən məlumatda bu döyüş zamanı Göynük üşyançılarının 60-70 nafr itki verdiyi göstərilirdi. Bununla belə, onlar Göynük uğursuzluğunun səbəbini dağlıq ərazidə sıvəri hissələrin hərakatının çətin olması, əməliyyati uğurla başa çatdırmaq üçün isə ayrılmış piyada qüvvələrin yetərliliyinin olmaması kimi bəhanələrə bağlamağa çalışırlardı [679, n.5206].

Tərəflər arasında hələdici döyüş iyunun 15-də baş verir. Qırmızı Ordu komandanlığının yuxarıda göstərilən məlum əmrində döyüşün nəticəsi olaraq həmin gün axşam saat 6-da üşyan mərkəzi olan Baş Göynük və Baş Şabalıd kəndlərinin tutulduğu bildirilirdi [680, n. 84; 678, n.30].

Kəndin alınmasından sonra Xmelkovun başçılığı altında VII Qafqaz diviziyasının hissələri Baş Göynükdə yerləşdirilir. Ətraf kəndlərə çəkilərək müqaviməti davam etdirən üşyançıların nəzarətində olan mövqelərin ələ keçirilməsi məqsədilə II atlı korpusunun komandiri Vodopyanovun verdiyi əmrə görə 58-ci piyada briqada komandiri Todorskinin komandanlığı altında 13 topla təchiz olunmuş 9 batalyon, 4 eskadrondan ibarət qüvvələr iyunun 16-da Baş Göynükdə mövqə tutmuş Xmelkovun Qafqaz diviziyasını əvəz etməli, bundan sonra Biləcik, Ambarçay, Qaxingiloy istiqamətində hərəkət etməklə Şina nəzarəti ələ keçirməli, ilisuya hərəkət edib dağlara gedən yol və ciyərləri tutmalı idi. Qafqaz diviziyasının komandiri Xmelkova isə sorəncəmimdəki 4 topla təchiz olunmuş 12 eskadron qüvvə ilə iyunun 17-si səhər tezən Aşağı Göynükdə mövqə tutmaq, müqavimət göstərənləri amansızlıqla məhv etmək, təslim olanları tərk-silah edərək arxaya göndərmək əmr olunmuşdu [680, n.84]. [bax: bölmənin sonu, şəkil 1].

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNMÜZƏDƏK

Nuxa qəzasında 1920-ci ilin may-iyun aylarında baş vermiş üşyanın yatırılmasından sonra onun qalıqlarının aradan qaldırılması bəhanəsi ilə burada kütləvi həbs və qarətlər həyata keçirildi.

6.2.2. 1930-cu il Göynük üşyanı

Kolxoz quruculuğu, ekillik kollektivləşmə və qolçomaqların bir sinif kimi ləgvi siyasetinin həyata keçirilməsi zamanı əhaliyə qarşı edilmiş zorakılıq, onların şəxsi əmlakının müxtəlif vasitələrlə da varlı kəndlilərin əllərindən alınaraq kolxozlara, məscidlərin ömürlük istifadəsində olmuş vəqf torpaqları və zakatın toplanması əlahiyyətinin isə kəndli komitələrinin ixtiyarına verilməsi, əhalinin dini ayınlərinin yerinə yetirilməsinə qarşı tərədilən manecilik XX əsrin iyirminci illərinin sonuna doğru Şimali Azərbaycan kəndində sosial-siyasi və iqtisadi vəziyyətin kəskinləşməsinə səbəb olmuşdu.

Həmin vaxtı hakimiyyət orqanlarının dincə qarşı genişmiyyaslı hücumu da əhalinin narazılığının əsas səbəblərindən idi. Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Siyasi Bürosunun göstərişi ilə 1924-cü ildə yaradılmış «Din əleyhimo komissiya» 1926-ci ildə Azərbaycan SSR-də «Allahsızlar Cəmiyyətini təşkil etmişdi. 1929-cu ildən bu cəmiyyət «Mübariz Allahsızlar Cəmiyyəti» adlanır. Həmin cəmiyyətin üzvləri tərəfindən əhalinin dini hisləri təhqir edilir, adət-ənənələri ələ salınırdı. Yeni hakimiyyətə münasibətindən asılı olmayaq bütün din xadimlərinə «molla» damğası vurulur, cəmiyyətə zidd qüvvələr kimi qiymətləndirilirdi. Dincə qarşı mübariza adı ilə məscidlər bağlanır, müsəlmanların dini hisləri, ayınların yerinə yetirilməsi ələ salınır, məscidlərə gedənlərdən vergi alınır. Baş göynüklülərin sözlərinə görə, onlara namaz qılmaq qadağan olunmuşdu. Ona görə də kənd əhalisi dini bayramlarda gecələr gizləcə meşəyə gedib üç növbədə bayram namazını qılmalı olurdu [685, n.966].

Əhalinin seckî hüququndan məhrum edilməsi məsələsində də öyintilərə yol verilirdi. Cox zaman insanlar şəxsi münasibət zəminində seckî hüququndan məhrum edilir, soyadında bəy sözlərə

yoxsullar, ortabab təsərrüfatı olan ortabab kəndlilər də bu siyahiya salınmaqla belələrinin uşaqları məktəblərdən xaric edildi [685, n.966]. Nuxa-Zaqatala qəzası Azərbaycan SSR bölgələri arasında on cənəvənin səsvermə hüququndan məhrum edildiyi yer idi [20, v.11].

Əhalinin narazılığının əsas səbəblərindən biri də onlardan toplanan çoxsaylı vergilərin ağırlığı idi. Vahid kənd təsərrüfatı vergisindən Nuxa-Zaqatala qəza əhalisinin cəmi 55%-i azad edilmiş, yerdə qalan 45% əhali isə hakimiyyət orqanlarının fikrincə yararsız, antisovet ünsür olmaqla vergidən azad edilməmişdi. Kəndlilər ümumi kənd təsərrüfatı vergisi ilə yanaşı 13-ə qədər əlavə vergi ilə də yüklenmişdilər. Onlardan toplanan su vergisi isə kəndlilərin fikrincə daha ağır idi. Bu zaman hətta suvarma əkinçiliyinin mövcud olmadığı kəndlərdən də zorla su vergisi toplayırdılar. Nuxa qəzasında su vergisinin miqdarı ailə başına 30-40 rubl təşkil edirdi. Sənatkarlardan toplanan verginin miqdarı isə çox vaxt onların əmlakının dəyərindən 2-3 dəfə artıq olardı [685, n.965].

Sənədlərin verdiyi məlumatlardan bəlli olur ki, artıq 1930-cu ilin əvvəllərindən etibarən Nuxa-Zaqatala qəzasında ümumi üşyanaya ciddi hazırlıqlar görülmüşdülər. Nuxa-Zaqatala qəzasında üşyanaya hazırlıqla bağlı görülen işlərdən bəhs edən sənəddə göstərilir ki, «Xalq Azadəçilər Firqəsi» gizli təşkilatının üşyan markazi Baş Göynükdə yerləşmiş özəyinin fəaliyyəti beş nəfərlik rəhbər qrup tərəfindən həyata keçirilirdi ki, Molla Mustafa Şeyxzadə və Əsədulla Sadixov onun faallarından idi [685, n.880]. [bax: bölmənin sonu, şəkil 2]. Baş Göynükdəki bu qrup tərəfindən qəzənin ayrı-ayrı kəndlərində üşyanaya hazırlıq məqsədilə xüsusi adamlar təyin edilmiş, bu kəndlərdə üşyanaya Hazırlıq Komitəsinin özkləri təşkil olunmuşdu. [bax: bölmənin sonu, şəkil 3].

Üşyanaya Hazırlıq Komitəsi Nuxa-Zaqatala qəzasında ümumi üşyanın Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun onuncu ildöñümü günü - 1930-cu il aprelin 28-də başlamağı planlaşdırısa da, hələ aprelin 11-də təxminən 120 nəfərlik üşyançı dəstənin İbxalı kənd sovet sədrinin evinə etdiyi hücum ümumi üşyan planının pozulmasına səbəb olmuşdu. Neticədə kəndi əla keçirən üşyançılar buradakı sovet işçilərinin bir hissəsini həbs edir (onların bir hissəsi vaxtında du-

yuq düşərək qaçmağa müvəffəq olmuşdu – red.) [685, n.838].

Həmin gün əhəlidi olan qeyri-qanuni silahları yığaraq Zaqqataladan geri qayıdan Dövlət Siyasi İdarəsi Şəki səbəsinin müvəkkili Qasımov yolda silahlı dəstə tərəfindən tutularaq Baş Göynük kəndinə götürülür və orada üşyançılar tərəfindən öldürülür. Məhz bu hadisə Şəkidə əşyanın alovlanmasına səbəb olur.

Üşyanın markəzi Nuxanın 20 kilometrliyində yerləşən Baş Göynük kəndi idi. Bu kəndin əhalisi, demək olar ki, hamılıqla üşyanaya qoşulmuşdu. Nuxa-Zaqatala qəzasındaki ordu qruplaşmasının hərbi komissarı İ.Vayneros üşyanın yatırılmasından sonra apardığı təhqiqatın nəticəsi olaraq hazırladığı məxfi məruzəsində bu barədə yazırırdı: «Hadisələrdə xüsusi silahlı rol oynamış Baş Göynük kəndində üşyan başçıları, demək olar ki, kəndin bütün əhalisini səfərbər edə bilməşdi. Bir sıra məlumatlara görə burada üşyançılar xüsusi hərbi hazırlıq keçmişlər. Əşyanın yatırılmasından sonra Baş Göynük kəndinin əhalisi hamılıqla Nuxa şəhərinə hücumda iştirak etdiklərini açıq şəkildə bəyan etmişdilər [98, v.140; 681, n.26]. Dövlət Siyasi İdarəsinin nümayəndəsi Borşov da üşyan rayonundakı vəziyyət barədə aprelin 13-də mərkəzə göndərdiyi teleqramda üşyanın Baş Göynük kəndindən qaynaqlanmaqla onun rəhbərliyin (qərərgahın – red.) həmin kənddə yerləşdiyini göstərirdi [685, n.26-260].

Baş Göynükdən qaça bilməş kommunist vəsitsilə kənddə baş verənlər barədə xəber tutan Qəza İcraiyyə Komitəsinin sədri Rza Babayev təcili olaraq hadisə yerinə atlı milis dəstəsi göndərərək başlanılmış həyəcanlırla bağlı Bakıya məlumat verir. M.C.Bağirov cavabında əlavə kömək gələnə kimi təmkinli olmayı və yerli kommunist könüllüləri hazır vəziyyətə gətirməyi tapşırır. Sonra Babayevin göstərişi ilə əhaliyə müraciət hazırlanır.

Baş Göynük kəndindəki kommunistləri həbs edən Molla Mustafa Şeyxzadə də öz növbəsində əhaliyə müraciət edir: «Sovet hakimiyyəti dəha heç yerdə – na Peterburqda, na Moskvada, nə də Bakıda mövcud deyil. Özlərimi bolşevik adlandıran, hörməti və vicdanlı adamların malını və torpağımı əllərindən alaraq onların hesabına varlanmaq istəyən müftəxəorlar biabırçı ölümə məhkum

olunacaqlar. Allah tərəfindən lənətlənmiş işə köməklik göstərən hər bir kəs də cəzalandırılacaq...» [714, 71].

Aprelin 13-ü səhər tezdən Baş Göyntikdən Nuxa istiqamətində hərəkətə başlayan üşyançı dəstə şəhərə hücum edir. Həmin gün Qafqaz ordusu qərargah rəisiinin Moskvaya, Qırmızı Ordunun qərargah rəisi Şapoşnikova göndərdiyi telegramda bu barədə yazılırdı ki, Göyntik və ətraf kəndləri nazarət altına almış 700 nəfərlük silahlı dəstə Nuxa şəhərinə hücum edərək hakimiyət orqanlarından döyüşsüz təslim olmayı tələb etmiş, əks təqdirdə repressiv tədbirlər görəcəkləri ilə hədələmişlər [685, n.3]. Zaqqafqaziya Dövlət Siyasi İdarəsinin sadri Qulbis teleqramında bu barədə məlumat verərək yazardı ki, şəhərin girişində qurulmuş postları əla keçirən üşyançılar həmin mühafizə postları vəsaitəsilə şəhərin təslim edilmesi barədə ultimatum vermişlər. Şəhəri təslim etməyəcəkləri təqdirdə işə onun əla keçirilməsindən sonra bütün kommunistləri məhv edəcəklərini bildirmişlər [685, n.126, 838-839].

Üşyançıların 100 nəfərlik bir dəstəsi da Qax istiqamətində hərəkət edir. Tacili olaraq həmin gün Gəncədən Dövlət Siyasi İdarəsinin 24-cü alayın 100 nəfərlik 2 bölüyü Kravsovun başçılığı altında Nuxaya, Zaqqataladan kommunar dəstəsi Qaxa göndərilir. Bunuńla barəbər, eyni zamanda masul sovet işçilərinin bir qrupu da Üşyan rayonuna ezam olunur [685, n.839]. Şəhərdəki milis və kommunarlardan ibarət 100 nəfərlik hökumət qüvvələrinə işə kömək galənə kimi onu üşyançıların hücumundan qorumaq əmr olunur [685, n.126, 838-839]. Şəhərin yuxarı hissəsini əla keçirən üşyançılar islah evində saxlanılan üç yüzə yaxın dustağı (bəzi məlumatlarda dustaqların sayının 183 nəfər olduğu göstərilir) azad edirlər [685, n.840].

Şəhərin üşyançılar tərəfindən alınmasından sonra əhaliyə olunan müraciətdə bildirilir ki, «*btütün fəhlə və kəndlilər milliyətin-dən asılı olmayaraq, istor türk, istor rus, istərsə də erməni olsun, ha-mi qardaşdır, heç kim incidilməyəcək. Biz sovet hakimiyətinin dev-riləşsinin tərəfdarıyız, mübarizəmiz din və torpaq uğrundadır. Mü-barizəmiz müvəffəqiyyətlə inkişaf edir və Nuxa-Zaqatala qazası bü-tünlükə bizim əlimizdədir. Digər yerlərin əhalisi də bizi müdafiə*

edir. Silahlanıb bizə qoşulun» [685, n.86]. Üşyançı dəstələrə ümumi rəhbərlik, keçmiş çar ordusunun polkovniki, 1904-cü ildən Rusiya ordusunun Qafqazdakı topçu briqadasında xidmətə başlamış, Azərbaycan Xalq Cümhuriyyəti dövründə batareya komandiri olmuş, rayon hərbi komissarlığının şöbə rəisi Bəhrəm bəy Nəbibəyovə həvalə olunmuşdu [685, n.26]. [bax: *bölmənin sonu, şəkil 4*].

Şəhərdəki bir sira dövlət idarələrini tutmağa müvəffəq olan üşyançılar sovet partiya işçilərinin siğndığı poctu mühəsirəyə alır. Dövlət Siyasi İdarəsinin 24-cü alayının 100 nəfərlik dəstəsi tərəfin-dən müdafiə olunan şəhər poçtunu mühəsirəyə almış 200 nəfərlik üşyançı dəstə arasında gedən döyüşdə aprelin 13-ü günortaya olan məlumatda hökumət qüvvələrindən 1 nəfərin öldürüləyü, 4 nəfərin yaralandığı bildirilirdi [685, n.18]. Həmin gün şəhər poçtunda müdafiə olunan kommunarların köməyinə göndərilən Kravsovun başçılığı altındakı 24-cü alayın iki atıcı bəlüyündən ibarət dəstə üşyançıların arasıkəsilməyən atşələri altında özünü pocta çatdırıbilir [685, n.79, 838-358]. Borşovun üşyan rayonunda aprelin 13-ü saat 17-yə olan vəziyyət barədə mərkəzə göndərdiyi teleqramda üşyançıların əlində olan Nuxa-Zaqatala yolunda postların qoyulduğu, şəhər poçtunun bütün günü üşyançılar tərəfindən siddətlə atşa tutulduğu göstərilir. Şəhərdəki ov təsəngləri və odlu silah, ləvazimat saxlanılan anbarlar da üşyançıların əlinə keçib. Şəhər məscidində ruhanilər əhalini üşyançılar fəal iştirak etməyə çağırırlar [685, n.26-260]. [bax: *bölmənin sonu, sənəd 4*].

Nuxa şəhərində üşyançılar hökumət qüvvələri arasında qız-ğın döyüşlərin getdiyi bir vaxtda üşyanın yatırılması məqsədilə tacili tədbirlərin görülməsinə başlanılır. Beriyaya göndərdiyi teleq-ramda M.C.Bağirov Nuxa-Zaqatala qozasında son dərəcə təhlükəli vəziyyətin yarandığı, bura tacili olaraq əlavə piyada və atlı qüvvə-lərin göndərilməsinin vacibliyini yazardı. O, şəhərin alınmasından sonra da hökumət qüvvələrinin Nuxa ilə Zaqqatala arasında üşyançıların ciddi mütəqviməti ilə rastlaşacağına bildirirdi. Buna görə də o, Nuxadan sonra Zaqqatalanın da üşyançıların əlinə keçməsinə yol verməmək üçün vaxtında əlavə qüvvələrin göndərilməsində israr edirdi [685, n.16-160].

ŞƏKİ
ON QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK

Həmin günü (13 aprel - red.) Qırmızı Ordu Harbi İnqilab Şurası tərəfindən üşyanın yatırılması məqsədilə 4-cü Qafqaz atıcı alayının bir batalyon və bir eskadronundan ibarət 16 pulemyotla təchiz olunmuş 600 nəfərlik qüvvəsinin üşyan rayonuna göndərilməsi qərara alınır [685, n.358]. Zaqataladan çekistilərin başçılığı altında kommunar dəstəsi və Bakıdan Dövlət Siyasi İdarəsinin iki böülüyü də tacili olaraq üşyan rayonuna göndərilir [685, n.127].

Bakıdan verilmiş göstərişi əsasən aprelin 13-də üşyan rayonuna tacili olaraq Tiflisdən 66-ci Qafqaz alayının eskadronu, 24-cü alayın böülüyündən ibarət əlavə hərbi qüvvələr göndərilir. Üşyanın yatıracaq qüvvələr üzərində ümumi komandanlıq diviziya komandiri Tuxareliyə həvalə olunur [685, n.20-2006]. Bu məqsədla Qafqaz ordusunun komandanı Avksentyevskinin aprelin 13-də verdiyi əmirdə üşyanın yatırılmasının 4-cü Qafqaz atıcı alayının komandirinə həvalə edildiyi, onun tabeliyinə həmin alayın üç atıcı və bir pulemyot batalyonları və 66-ci Qafqaz alayının eskadronunun verildiyi göstərilirdi. Həmin hissələrə əvvəlcə Yevlaxda toplaşmaq, oradan da Nuxaya doğru hərəkət etmək əmr olunur [683, n.32-3206]. Üşyanın yatırılması üzrə ümumi əməliyyat rəhbərliyi Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Musabayov, Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri Bağırov və 2-ci Qafqaz diviziyanın komandiri Tuxarelidən ibarət fəvqələdə üçlüyə həvalə olunur. Əməliyyatda rəhbərlik edəcək operativ üçlüyün qərargahı Yevlax stansiyasında yerləşirdi [683, n.32-3206]. [bax: bölmənin sonu, sənəd 5].

Nuxa əməliyyatına son hazırlıqlar barədə diviziya komandiri Tuxarelinin aprelin 13-ü saat 20-ə olan məlumatında göstərilirdi ki, 4-cü Qafqaz alayının Yevlax şəhərinə toplanmış qüvvələrindən 7 yüngül pulemyotla təchiz olunmuş 190 nəfərlik bir rotası Somerin, həmin alayın digər 2 rotası Patseviçin, 7 pulemyotla təchiz olunmuş 100 nəfərlik eskadronu isə Karupnovun başçılığı ilə aprelin 13-ü axşam Nuxa istiqamətində hərəkətə başlayıb, sonrakı günü səhər tezden şəhərə girməli idi. Nuxa əməliyyatına rəhbərlik edəcək üçlüyün üzvlərindən Bağırov aprelin 13-də Yevlaxa gəlir [685, n.35-3506].

ŞƏKİ
ON QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK

Bu arada Baş Göynük üşyançılarının digər bir dəstəsi Qax istiqamətində hücuma keçir [685, n.840]. Kürmükçayda mövqə tutmuş Azərbaycan SSR Dövlət Siyasi İdarəsi Nuxa-Zaqatala şəbəsinin sədrinin köməkçisi Arininin dəstəsinə üşyançıların Göynükden Qax istiqamətində olan hücumunu dəf etmək təşəvvürlərmişdi. Aprelin 14-də Baş Göynük üşyançılarının Qaxingiloyu tutmaq üçün etdiyi ilk cəhdin qarşısı Arininin dəstəsinə tərəfdən alınmışdısa da, artıq həmin günü axşam saat 19-də olmuş ikinci hücum zamanı üşyançılar kəndi əla keçirə bilmişdilər [685, n.35806]. Bu döyüslərdə hökumət qüvvələrindən dörd nəfər, o cümlədən Dövlət Siyasi İdarəsi dairə şəbəsinin müvəkkili Sergeyev öldürülmüş, onlar İlisu və Sarıbaş kəndləri istiqamətində sixşdirilmişdirlər. Qax Rayon Partiya Komitəsinin rəhbərliyi başda Zaqatala Dairə İcraiyyə Komitəsinin sədri Ağamirov və Qax Rayon Partiya Komitəsinin katibi Cəfərov olmaqla rayonun on altı məsul partiya işçisi üşyanın qorxusundan Dağistanə qaçır [685, n.108; 682, n.220]. Qaxda vəziyyətin təhlükəli həddə çatdığını görən Qaza İnqilab Komitəsi oraya sərəncamında olan kommunarlar və Dövlət Siyasi İdarəsinin qüvvələrindən ibarət otuz nəfərlik əlavə dəstə göndərir. Lakin yerli üşyançıların Baş Göynükdən gəlmis dəstə ilə birləşmiş qüvvələri şəhərdəki hərbi hissə və yerli kommunarlarla döyuşlərdə qaləbə çalaraq rəyonda hakimiyəti ələ ala bilir [685, n. 53, 81].

Nuxa-Zaqatala qəzasında yaranmış son dərəcə həyacanlı vəziyyətdə ilk olaraq Nuxanın üşyançılarından təmizlənməsi qərara alınmışdı. Bu məqsədən Yevlaxda toplanmış qırmızı hissələrin aprelin 14-ü Nuxa şəhərinə ümumi hücumu başlayır. Şəhərə müxtəlif istiqamətdən yaxınlaşan bu hissələr üşyançıların ciddi müqaviməti ilə rastlaşırlar. Suçma kəndi yaxınlığında üşyançı dəstə ilə toqquşan Patseviçin rotasının bu istiqamətdəki hərəkəti səhərə kimi dəyandırılır [685, n.48]. Belə ki, bu barədə 4-cü Qafqaz alayının hərbi komissarının verdiyi məlumatda göstərilirdi ki, Suçma kəndindən dəstənin irəlidə olan maşını qarənliğin düşməsi ilə 7-10 nəfərlik üşyançı dəstəsinə hücumuna məruz qalmışdır. Bu döyüşdə rota komandiri Çanturiya, sürücülə və 3 asgar yaranmış, 2 asgar isə öldürülmüşdü. Geri çəkilən qırmızı dəstə Büyük Dəhnə kəndində ikinci dəfə üşyançılarla toqquşur. Onun sözlərinə görə geri çəkilən

ŞƏKİ
ON QÖDİM ZAMANLARDAN
GÜNÜMUZDÖK

Patseviç Cəfərabadə göldikdə burada sovet hakimiyyət orqanlarının olmadığını görür və oradan da Göybulaq kəndinə gedir [685, n.79].

Qışlaq kəndinə yaxınlaşan digər bir dəstə də aprelin 14-ü günorta üşyançılar tərəfindən kəndin yaxınlığında qarşılanaraq geri oturdular. Baş vermiş döyüsdə hökumət qüvvələrindən 2 nəfər öldürülür, 3 nəfər itkin düşür, onların 4 maşını sıradan çıxarılır. Qırmızı hissələrdən yalnız Sommerin başçılığı altındaki qüvvələr həmin günü şəhərə gira bilsələr da uşyançıların mühəsirəsinə düşən həmin dəstənin ətraf almələ əlaqəsi kəsilmidi.

Bu arada Bakıdan uşyan rayonuna göndərilmiş Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin söri M.C.Bağirov və diviziya komandiri Tuxareli səhəri dəstə ilə şəhərə girməyə cəhd etsələr də onun girəcəyində uşyançı dəstə tərəfindən mühəsirəyə alınırlar. Baş vermiş döyüsdə hökumət qüvvələri məglub edilərək geri oturdular, M.C.Bağirovun sürücüsü öldürülmüş, özü isə mühəsirədən möcüzə nəticəsində xilas ola bilir [685, n.43, 85; 714, 90-94].

Aprelin 14-ü gün ərzində uşyançılar baş vermiş müxtəlif toqquşmalarda hökumət qüvvələrindən 4 nəfər öldürülmüş, 12 nəfər yaralanmışdır. Onların Nuxa şəhərini tutmaq üçün etdiyi bütün cahdların qarşısı uşyançılar tərəfindən qətiyyətlə alınmışdır [685, n.359]. İlk uğursuzluqdan sonra Nuxa-Zaqatala qəzəsindəki uşyanın yatırılması məqsədilə təşkil olunmuş üçlüün Cənubi Qafqaz hakimiyyət orqanlarına məktubunda onlar uşyan rayonunda son dərəcə həyəcanlı vəziyyətin yarandığını, gözləmə mövqeyi tutan əhalinin də hər an uşyanaya qoşula biləcəyini, bunun qarşısını almaq üçün isə onların arasında tövliyi iş aparmaq məqsədilə Xanabadda sovet işçilərindən ibarət qrupun saxlandığını, şəhərə yaxın kəndlərin əhalisinin isə sovet hakimiyyətinə münasibətinin düşmən olduğunu bildirirdilər. Məktubda yaranmış vəziyyətlə bağlı uşyan rayonuna əlavə canlı qüvvənin, artilleriya və zirehli maşının göndərilməsinə köskin ehtiyacın olduğu bildirilirdi [685, n.68]. Nuxa üzərinə həllədici hücum aprelin 15-nə təyin olunur. Şəhərə hücumda iştirak edəcək qüvvələrə Tuxarelinin verdiyi əmrrə göstərilirdi: Dördüncü atıcı alayın cəbhənin sağ cinahində üç bölgüyü Nuxanın cənubunda yerləşən Qışlaq kəndinə şərqdən hücum

ŞƏKİ
ON QÖDİM ZAMANLARDAN
GÜNÜMUZDÖK

keçərək şəhərin cənub-şərqindəki yüksəklikləri tutmalı, bundan sonra Oxuda doğru hərəkət edib, son məqsəd kimi Baş Zəyziddəki üsyançı dəstəyə qarşı getməli idi; dördüncü alayın cəbhənin sol cinahindəki rotası şose boyu hərəkət edərək Qışlağı tutmalı və Nuxanı cənub və cənub-qərbdən mühəsirəyə almalı idi; dördüncü alayın həmin vaxtı artıq Nuxaya daxil olmuş birinci rotası Oxud istiqamətində şimala doğru hücuma keçib şəhərin şimal və şimal-qərbindəki yüksəklikləri tutmali idi; Nuxa şəhərindəki ayrı-ayrı uşyan mərkəzlərinin lağy edilməsi Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin 24-cü alayının hissələrinə həvalə olunmuşdu; Qafqaz eskadronu Cəfərabad-Ermanlı istiqamətində hücuma keçməkə Yevlax-Nuxa şəsəsinə çıxmali və buradan Nuxaya doğru hərəkət etməli idi. Qafqaz eskadronundan həm də vəziyyətdən asılı olaraq Baş Zəyziid-Oxud, yaxud da Qarabulaq-Göynük istiqamətində hücumda istifadə etmək nəzərdə tutulmuşdu [685, n.70-72].

Şyançılar da şəhərə olacaq hücumu qarşı əks tədbirlər görürdürlər. Onlar şəhərə yaxın kəndlərdə, şəhərətrafi yüksəkliklərdə, şəhərin giriş və mərkəzindəki bütün mövqelərdə, mühafizə məntəqələrində müdafiəni gücləndirmişdilər. Şəhərdəki uşyançı qüvvələr məscidinə tərəfində, bazar və şəhər meydانında camlaşmışdır. Onların qərəgahı isə qalada yerləşmişdir [685, n.68, 73-74].

Şəhər uğrunda ən siddətli döyüslər aprelin 15-i bas verir. Şimal və Qərb istiqamətlərdən Nuxaya hücum edən Sommerin 1-ci rotası şəhərin qərbində, Qoxmuq xəttindəki yüksəkliklərə çıxa bilirlər. Lisinovun başçılığı altındaki 2-ci rota Oxud istiqamətindən hərəkət edərək Nuxanın şərq və şimal-şərq hissəsindəki yüksəklikləri tuturlar. Nuxanın cənubundan, Nuxa-Yevlax şəsəsi boyu hücumu keçən 3-cü rota şəhərə cənubdan birləşən Qışlaq kəndini əla keçirir.

Şəhərə daxil olan hissələr uşyançıların ciddi müqaviməti ilə rastlaşır. Belə ki, aprelin 14-ü olmuş hücum zamanı şəhərə gira bilmiş Sommerin başçılığı altındaki dəstə bir qədər sonra uşyançıların mühəsirəsindən çıxaraq Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin 24-cü alayının poçtda mühəsirədə olan dəstəsi ilə birləşə bilir. Nəticədə köməyin gəlməsindən sonra şəhərdəki qırmızı hissələrin ümumi sayı 200-ə çatır ki, bu hissələr poçtu mühəsirə edən uşyançı

dəstəni geri oturdaraq axşama doğru şəhərin cənub hissəsi, poçt və İcraiyyə Komitəsinin binasına nəzarəti ələ keçirə bilir [685, n.67, 85]. Lakin üşyançılar poçtun mühəsirəsindən geri çəkilmək məcburiyyətində qalsalar da, şəhərin şimal hissəsindəki qala, ipək fabriki və məscid onların əlində qalır. Burada möhkəmlənən üşyançılar hökumət qüvvələrinin taslim olmaq tələbini rədd edirlər [685, n.52].

Üşyançıların şəhər poçtunun mühəsirəsindən geri çəkilməsindən sonra hökumət qüvvələrinin qərargahı burada yerləşir. İlk olaraq burada şəhər əhalisinin iştirakı ilə mitinq keçirilir. Onlardan silahları təhvil vermək, üşyan iştirakçılarını göstərmək tələb olunur. Eyni vaxtda hökumət qüvvələri tərəfindən ələ keçirilmiş Baş Zəyrid və Aşağı Zəyrid kəndlərində əhalinin törk-silah olunmasına başlanılır. Həmin günü axşama doğru şəhərdə üşyançıların əlində olan iri binalar – o cümlədən qala, məscid, xəstəxana və həbsxana da hökumət qüvvələri tərəfindən tutulur. Şəhərdən geri çəkilən üşyançı dəstələr Baş Göynük və Aşağı Göynük kəndlərində toplaşırlar [685, n.5206]. Qızılı Ordu komandanlığının verdiyi rəsmi məlumatda göstərilirdi ki, Yevlaxdan gəndərləmiş hərbi hissələrin köməkliyi sayəsində üşyançıların üç gün ərzində etdiyi həmlələr dəf edilmişdir. Bu döyüslərdə qarşı tərəfi xeyli itki verməyə məcbur etmiş üşyançılar özləri də bəzi say-seçmə adamlarını, o cümlədən Dəvədöyməz laqəbli üşyan fəalını itirirlər [714, 90-94]. Əlavə itki və dağıntılara yol vermək istəməyən üşyançıların geri çəkilməsindən sonra şəhər hökumət qüvvələri tərəfindən tutulur. Nuxadakı üşyanın yatırılmasına şəxsən rəhbərlik etmiş Beriya və mərkəzin nümayəndəsi Qulbisin 1930-cu il aprelin 15-də SSRİ Dövlət Siyasi İdarəsinə göndərdikləri məlumatda deyilirdi: «Şəhər dəstələri, bizim qüvvələrimiz (Dövlət Siyasi İdarəsinin qüvvələri – red.) və göndərilmiş əlavə qüvvələrin birgə sayı ilə Nuxa tutulmuşdur. Şəhərin tutulması zamanı bizim hissələrimizdən 12 nəfər öldürülmüş, 25 nəfər yaralanmış, üşyançılardan isə 80 nəfər öldürülmüş, 40 nəfər yaralanmış, 400-ü əsir alınmışdır (onlardan 100-ü üşyan fəali) [98, v.252; 685, n.5206, 35906, 841]. Nuxanın alınması zamanı hökumət qüvvələrinin verdiyi itki ələrə məlumat verən başqa bir sənəddə isə bundan əlavə 4-cü Qafqaz alayının hissələrin-

dən 2 nəfərin öldürdüyü, 14 nəfərin yaralandığı qeyd olunurdu. Komandanlıq Nuxanın alınması zamanı hökumət qüvvələrinin verdiyi çoxsaylı itki ərəfəsini üşyançıların şəhərdəki qala, məscid, ipəksizlər fabrikində möhkəmləndirilmiş mövqeləri və ayrı-ayrı evlərdə daldalanaraq göstərdikləri inadlı müqavimatlə izah edirildər [685, n.133].

Nuxanın alınmasından sonra şəhərdən geri çəkilən üşyançı qüvvələrin bir hissəsi Baş Göynük və Aşağı Göynüyə çəkilərək aprelin 16-dan etibarət Qax və Zaqtala rayonları istiqamətində həmlələr etməyə başlayırlar. Üşyançıların digər hissəsi isə Bahram bay Nəbibəyovun başçılığı altında Vartaşen (Oğuz - red.) rayonuna keçmiş, aprelin 16-ndan 17-na keçən gecə Vartaşen kəndində mühəsirəyə almışdır. Kənddəki kommunar dəstəsinə taslim olmaq üçün səhərə kimi vaxt verilir. Bu tələb yerinə yetirilmədikdə Nəbibəyov və keçmiş kənd sovet sadri olmuş Məmməd Həsənovun başçılığı altındakı üşyançı dəstələr ayın 17-si Vartaşeni ələ keçirib məhüm məntəqələrdə postlar qoyurlar. Onlara qarşı Azərbaycan diviziyanının komandiri Naxçıvanskinin komandanlığı altında həmin diviziyanın bir eskadron və rotası göndərilir [685, n.845].

Nuxanın alınmasından sonra şəhərdə asayışı qorumaq məqsədilə burada Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin 100 əsgərdən ibarət iki böülüy saxlanılmaqla qalan hissələr Zaqtala rayonundakı həyəcanların yatırılması üçün səfərbar olunur. Zaqtala rayonundakı üşyanın yatırılmasına bölgədəki üşyan mərkəzi olan Baş Göynütün tutulmasından başlamاق qərara alıñır. Qaxa hücum etmiş Baş Göynük dəstəsi dəstənin ləğv edilməsi, bununla da Zaqtala ilə əlaqəniz bərpa edilməsi məqsədilə artıq üşyan yatırılmış Nuxa şəhərindəki hökumət qüvvələri aprelin 16-sı sahər tezden iki istiqamətdə hərəkətə başlayırlar. Onlardan 4-cü Qafqaz atıcı alayının üç atıcı və bir pulemyot rotalarından ibarət Patseviçin başçılığı altındaki birinci dəstəyə Göynütü tutmaq və oradakı üşyançı dəstəni ləğv etmək tapşırığı verilmişdi. Azərbaycan Dövlət Siyasi İdarəsinin iki rotası və bir zirehli maşından ibarət 2-ci dəstə isə Nuxa-Zaqtala şəhəsi ilə hərəkət edərək Qaxingiloy rayonundakı üşyançı dəstələri ləğv etməli, bundan sonra isə Zaqtala ilə əlaqəni bərpa

etmeli idi. Baş Zəyzi dəstələrin ləğv edilməsi ilə məşğol olan bir zirehli maşınla təchiz olunmuş Qafqaz eskadronu bundan sonra əvvəlcə Göynüyə, oradan da Qaxingiloya getməli idi. Göynük və Qaxingiloyun tutulması əmaliyyatına rəhbərlik Nuxada olan 2-ci diviziya komandiri Tuxareli və Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri M.C.Bağırıova həvalə olunmuşdu [685, n.65-66, 91, 108-109]. [box: *bölmənin sonu, sənəd 6, 7*].

Aprelin 16-dan 17-ndə keçən gecə Baş Göynük kəndi mühəsirəyə alınır və əhaliyə silahlıların təhvil verilməsi barədə ultimatum verilir. Baş göyntiklülər hökumət qüvvələrinin tələbini səhərə kimi yerinə yetirməyə söz versələr at buna əməl etmirlər. Belə olduqda kənd hücküm başlanır. Kəndin gircəyində tərəflər arasında baş vermiş toqquşmadan sonra eləvə dağıntılırla yol vermək istəməyən əşyançılar kəndi tərk edərək bir hissəsi dağlara, digər hissəsi isə Qaxingiloy istiqamətində geri çəkilir və hökumət qüvvələri demək olar ki, boşalmış kəndə daxil olurlar [685, n.145]. Tuxarelinin verdiği operativ məlumatda da həmin gün Nuxadan Baş Göynük istiqamətində hərəkətə başlayan 4-cü Qafqaz atıcı alayın ciddi müqavimətə rast gəlmədən kəndə daxil olduğu bildirilirdi. Alaya Baş Göynükdə gecələməklə ertəsi günü sahər tezden Qaxingiloya hückümə keçmək əmri verilmişdi [685, n.119]. [bax: bölmənin sonu, səkil 5].

Artıq aprelin 18-ə olan operativ məlumatdan bəlli olur ki, hökumət qüvvələrinin Baş Gönyüy tərk etməsi ilə baş göynüklülərin 200 nəfərlik үşyançı dəstəsi dağlardan kəndə enmiş və burada yenidən həyəcanlı vəziyyət yaranmışdır [685, n.349]. Baş Gönyükda yenidən həyəcanlı vəziyyətin yaranması ilə bura ezam olunmuş mərkəzin nümayəndəsi Həsən Səfərovun Musabəyova məlumatında o kənddə 400 silahlı үşyançının olduğunu bildirdi. Lakin baş göynüklülər onunla hər hansı şəkildə danışıqlar aparmaqdan imtiyad edərək bunun üçün dairə icraiyyə komitəsinin sədri Əli Əşrəf İsmayılovu tələb edirlər. Lakin vaxtilə bu kənddə həbslər aparmış Əli Əşrəf İsmayılovdan baş göynüklülərin qisas alacağından ehtiyat edən Musabəyov onu үşyançılara danışıqlara göndərməkdən imtiyad etmişdi [99, v.19].

Həmin vaxt Qaxingiloyu tutmaq əmri verilmiş Qafqaz eskadronu kəndin girəcəyində üşyançılara toqquşur. Hökumət qüvvələri zirehli maşının köməkliyi ilə üşyançılari geri outardaraq kəndi əla keçirə bilirlər. Kənddəki 200 nəfərlik üşyançı qüvvələr qeyri-bərabər döyüdə itkilərə yol verməmək üçün əla keçirdikləri 4 avtomatasında Zaqtala istiqamətinə geri çəkilirlər [685, s.108].

Aprelin 20-də Qabaqcılın tutulması ilə Nuxa-Çaqatala qəzasında baş vermiş güclü antisovet üşyani yatırılır. Nuxa-Çaqatala qəzasının eksar kəndlərini əhatə etmiş xalq hərəkəti 64-cü Qafqaz alayı, 24-cü alay, serxəd qoşun hissələri, Dövlət Siyasi İdarəsinin qüvvələri və milis dəstələrinin iştirakı ilə yatırılmışdır. Bu müdəddət-də üşyançrlarla nizami hökumət qüvvələri arasında aprelin 15-də Nuxanın alınması zamanı aprelin 17-də Tala kəndi yaxınlığında, aprelin 20-də isə Qabaqcıl kəndi uğrunda üç dəfə açıq döyüş baş vermişdir [681, n.23].

Qeyd etmək lazımdır ki, Nuxa-Zaqatala qəzasında baş vermiş üşyanın yatırılması zamanı hökumət qüvvələrinin verdiyi itkilər barədə verilən məlumatlar ziddiyyətlidir. Məlumatların birində Nuxa-Zaqatala qəzasında baş vermiş üşyanın yatırılması zamanı təkca Qırmızı Ordu hissələrindən 10 nəfərin öldürülüşü, 35-nin yaralandığı qeyd olunur [681, n.26]. Bu barədə Qırmızı Ordu komandanlığının verdiyi məlumatda göstərilir ki, bölgədəki üşyanın yatırılması zamanı Nuxa-Zaqatala qrupunun verdiyi itkilər aşağıdakı kimi olmuşdur: orta komandır heyətindən 3, kiçik komandır heyətindən 2 nəfər, qırmızı əsgərlərdən isə 30 nəfər yaralanmış, komandır heyətindən 2, qırmızı əsgərlərdən isə 8 nəfər öldürülmüş, üşyançıların itkisi isə bundan təxminən 5-6 dəfə çox olmuşdur (burası Dövlət Siyasi İdarəsinin dastalarından birinin diviziyaya komandırı Tuxareliyə tabe edilməsinə qədərkı dövrədə verdiyi itkiləri barədə məlumat da-xil edilməyib) [685, n.333]. Bu barədə başqa bir məlumatda diqqət edək. Orada üşyanın yatırılması zamanı 4-cü Qafqaz atıcı alayı və 66-ci Qafqaz eskadronundan 11 nəfərin öldürülüşü, 25 nəfərin yaralandığı göstərilir [684, n.246]. Bura ayrı-ayrı üşyan markazlarında öldürülmüş yerli kommunarların da daxil edilməsindən sonra hökumət qüvvələrinin itkilərinin xeyli çox olduğu bəlli olur.

ŞƏKİ

ÖN QÖDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK

Sonuncu üşyan mərkəzinin tutulmasından sonra Nuxa-Zaqatala qazasının kəndlərində cəza dəstələri cəlb edilməklə təmizləmə əməliyyatı həyata keçirilir. Üşyanın yatırılmasından dərhal sonra həm üşyan iştirakçıları, həm də üşyan zamanı səbatsızlıq göstərmiş partiya-sovet işçilərinin üzə çıxarılaraq caşolandırılması üçün bu bölgəyə Azərbaycan SSR Ali Məhkəməsinin fəvqələda sessiyası göndərilir [685, n.851]. Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin 1930-cu il aprelin 21-də keçirilmiş iclasında Nuxa-Zaqatala qazasında baş vermiş üşyanın nəticələrinin ləğv edilməsi məqsədilə Musabəyov (sədr), Bağırov və Tuxareldən ibarət üzlüyün yaradılması qərara alınır [97, v.50]. Qafqaz Ordusunun komandanı Avksentyevskinin verdiyi əmrədə banditizmin kütləvi xalq üşyanı şəklini aldığı Nuxa-Zaqatala rayonunda inqilabi qayda-qanunuñ bərpə edilməsi həmin rayondakı bütün qüvvələrin tabe edildiyi 2-ci Qafqaz atıcı diviziyanının komandiri Tuxareliyə həvalə olunduğu göstərilirdi. Əmrə görə bu rayonda fəaliyyət göstərən ordu hissələrinin hərbi komissar vəzifəsinə Vaynerov təyin olunurdu. Diviziya komandırına qarşıya qoyulmuş siyasi tapşırıga uyğun olaraq tabeliyindəki hərbi qüvvələrdən müstəqil operativ istifadə etmək səlahiyyətləri verilirdi [683, n.39-41]. Üşyan mərkəzlərində yerləşdirilmiş hərbi hissələrdən əlavə Nuxa və Zaqatalada asayışı qorumaq üçün yerli kommunarlardan dəstələr təşkil olunmuşdu [685, n.733].

Nuxa-Zaqatala qazasındaki vəziyyətlə bağlı Ümumrusiya Kommunist (bolşeviklər) Partiyası Cənubi Qafqaz Diyar komitəsinin həmin gün keçirilən iclasında isə aşağıdakı zəruri tədbirlərin görülməsi qərara alınır: «1) Üşyançılarından təmizlənmış rayonlarda siyasi-təşkilati işin aparılması məqsədilə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə 50 nəfərdən olma-maç şərti ilə partiya işçilərindən ibarət xüsusi qrupun hərbi əməliyyat rayonuna göndərilməsini təşkil etmək tapşırılsın; 2) Cənubi Qafqaz Diyar komitəsi tərəfindən Cənubi Qafqaz Xalq Komissarlıqlarında çalışan türklərdən ibarət qrupun bu rayonlardakı partiya komitələrinin sərcəmənin göndərilməsi barədə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə məlumat ve-

ŞƏKİ

ÖN QÖDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK

rilsin; 3) Hərbi İnqilab Şurasının məlumatını dinleyən Cənubi Qafqaz Diyar Komitəsi hazırkı vəziyyətdə osas tədbirlər kimi hərbi əməliyyatlar rayonu və onunla qonşu bölgələrdə siyasi, təşkilatı, izahat işinin aparılması olduğunu hesab edərək əlavə hərbi qüvvələrin yeridilməsini lüzumsuz sayır; 4) Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə üşyançılar, silahları gizlədənlər, sovet hakimiyətinə qarşı tabliğat aparanlar, banditlərə əlaqədə olan sovet işçiləri, işlərdə əyiniyi, özbaşinalıq yol vermiş partiya və sovet işçiləri, öz vəzifə mövqeyini tərk edərək qorxaqlıq etmiş kommunistlər üzərində açıq məhkəmələrin təşkilini və işlərin yubadılmışdan həlli üçün Ali məhkəmənin qətiyyətli türklərdən təşkil olunmuş sessiyasını bölgəyə göndərməyi tələb etsin; 5) Cənubi Qafqaz Diyar Komitəsi Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsindən tacili olaraq Zaqataladan Dağıstana qəçmiş məsul işçiləri (uşyan zamanı - red.) yoxlayaraq məsuliyyətə cəlb etməyi tələb etsin; 6) Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi və Xalq Komissarları Sovetinə Nuxa-Zaqatala rayonunun iqtisadi həyatının yaxşılaşdırılması məqsədilə tacili tədbirlər planını hazırlanmaq və həyata keçirmək tapşırılsın; 7) Avksentyevin verdiyi məlumatda göstərilənlər - Axundov və Nevernovun mərzəzindəki bütün bəndlərin komandanlıq tərəfindən hərbi cəhətdən təmin olunduğu nəzərə alının; 8) Azərbaycan SSR-də yaranmış vəziyyətlə əlaqədar Bağırovun Bakı şəhərində olması zərurəti yarandığından Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Musabəyovun rəhbərliyi altında Dövlət Siyasi İdarəsinin Nuxa-Zaqatala qazasında nümayəndəliyini təşkil etsin; 9) Vaynerov Nuxa-Zaqatala besliyinə daxil edilsin; 10) Cənubi Qafqaz və Azərbaycan Dövlət Siyasi İdarələrinə Azərbaycan SSR-in 10 illiyinin bayram edilməsi zamanı Azərbaycanın şəhər və qəzalarında baş verə biləcək çıxışların qarşısının alınması üçün lazımı tədbirlərin görülməsi tapşırılsın» [100, v.116-117].

Ümumrusiya Kommunist (bolşeviklər) Partiyası Cənubi Qafqaz Diyar komitəsinin 1930-cu il 21 aprel tarixli iclasının qərarını mütəzakirə etmək məqsədilə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin aprelin 23-də keçirilmiş iclasında

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

Nuxa-Zaqatala qəzasında baş vermiş üşyanın nəticələrinin ləğv edilməsi üçün aşağıdakı zəruri tədbirlərin görülməsi qərara alınır: «1) Nuxa qəzasının ayrıca inzibati vahidə ayrılmaması iki gün ərzində qanuniləşdirmək; 2) Zaqtala və Nuxadakı çekist dəstələrinin bilavasita banditizmə qarşı mübarizə aparmaq məqsədiilə azad edilməsi üçün onların hərəsində əlavə olaraq bir bölgün yerləşdirilməsi barədə yenidən məsələ qaldırmaq; 3) Əks-inqlablı bandit basqınlarının rəhbərləri və təşkilatçılarına qarşı ən yüksək cəza tətbiq etmək səlahiyyəti verilmiş fəvqəladə üzülmən təşkilinə icazə verilməsi barədə Cənubi Qafqaz Diyar komitəsindən xahiş etmək; 4) Bu üzülmə tərəfindən ən yüksək cəzaya məhkum edilmək üçün höbs olunaraq Nuxa və Zaqtala islah evində saxlanılan üşyan rəhbərləri və iştirakçılarının fəallarından ibarət bir qrup yaratmaq; 5) Səfərbərlik nəticəsində bu bölgəyə göndərilmiş bütün yoldaşlara Mərkəzi Komitənin icazəsi olmadan Bakıya qayıtməq qadağan olunsun, əgər qaydan olarsa tacili şəkildə geri qaytarılsın» [97, v.70].

Aprelin 22-dən başlayaraq ordu hissələrinin cəlb edilməsi ilə üşyanda iştirak etmiş kəndlərin əhalisinin cəzalandırılması əməliyyatı başlanır. Zor tətbiq edilməklə kənd yığıncaqlarına topalanan əhalidən silahların yüksəlməsi, iğtişasların iştirakçıları və səbəbkərlərinin hakimiyət orqanlarına təhvil verilməsi tələb olundur. Əhalini qorxutmaq üçün aşgərlər tutulmuş üşyan iştirakçılarını əhalinin gözü qarşısında güllələyirdilər [98, 173].

Baş Göynükədə həyacanlar yenidən başladı. Operativ məlumatda Baş Göynük əşyancılarının dağlardan enmaya başladığı, kənddə silahların toplanmasının dayandırıldığı bildirilirdi [685, n.341]. Dövlət Siyasi İdarəsindən verilən operativ məlumatda Baş Göynüyün dağlarında 70-80 nəfərlik əşyancı dəstənin olduğu, ayrıca üşyan rəhbərlərinin təhlili nəticəsində cami 40 ədəd silah təhvil verdikdən sonra bunu dayandırmış Göynük əhalisinin əhval-ruhiyyəsinin həyacanlı olduğu bildirilirdi. Hökumətin aprelin 23-də saat 12-yə kimi silahların təhvil verilməsi barəsindəki tələbi də baş göynüklər tərəfindən yerinə yetirilmir. Bu barədə hərbi komissar Vaynerosun aprelin 23-də verdiyi operativ məlumatda göstərilir ki, Baş Göynük əhalisine silahların təhvil verilməsi üçün saat 12-yə

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

kimi vaxtin verilməsinə baxmayaraq, onlar bu tələbi yerinə yetirməmişlər. Onun məlumatından bəlli olur ki, kənddəki hərbi hissələrin üşyan iştirakçılarının təslim edilməsi barəsindəki tələbi də yerinə əhali tərəfindən yerinə yetirilməmişdir. Onun sözlerinə görə yerli əhali onların üşyancı dəstələrdə iştiraki, dağlara çəkilmiş həmin silahlı qrupların harada yerləşməsi barəsindəki sorğularına qəsdən ziddiyətli, dəlaşıq cavablar verirlər. Yəni onlardan heç bir şey barədə lazımi məlumat almaq mümkün olmurdur. Belə olduqda Baş Göynükədə silahların saxlandığı güman edilən 64 evdən ibarət siyahı tutulur. Kənd üşyancı dəstəsinin üzvlərindən biri hökumətin könlüllü təslim olaraq, silahlarını təhvil vermək barədə tələbi ilə dağlara çəkilmiş əşyancıların yanına göndərilir. Daha sonra Vayneros qeyd edir ki, edilən on sərt ultimatomlara baxmayaraq, göynüklülərin hökumət qüvvələrinin tələblərini yerinə yetirməməsi və hərbi hissələrin buradan heç bir nöticə ilə etmədən getməsi Baş Göynüyün hadisələrdəki rəhbər rولunu nəzərə alaraq qəbul edilməzdir; bu istiqamətdə hər hansı nəticənin əldə olunması üçün isə kənd əhalisindən bir neçə nəfərin güllələnməsi vacibdir [685, n.458-459].

Baş Göynüyün tutulması əməliyyatının aprelin 23-də keçirilməsi qərara alınır. Aprelin 23-nə olan operativ məlumatdan bəlli olur ki, Baş Göynükədə mövqə tutmuş dəstənin ləğv edilməsi məqsədi Başa Göynük, Aşağı Göyntük və Şabalıd kəndlərinin aprelin 23-ü saat 6 üçün mühəsirəyə alınması, bundan sonra silahların təhvil verilməsi üçün kənd əhalisine 3 saat vaxtin verilmesi nəzərdə tutulmuşdur [685, n.344]. Bu məqsədə diviziyə komandiri Tuxareli tərəfindən 4-cü Qafqaz alayına verilmiş əmrə görə alayın Yuxarı Malax kəndində yerləşmiş bölgüyü Baş Cunut və Layısqını keçərək, Baş Göynüyün şimalində yüksəkliklərə çıxmış və kəndin şimal və şimal-qərbindən keçən yolları nəzarətə almalı idi. Həmin alayın Aşağı Göynükədə yerləşən bölgüyü Baş Şabalıdə doğru hərəkət edərək bu kənddəki yüksəklikləri tutmalı, 1-ci rotası isə Aşağı Göynüyə gəlib buradan Baş Göynüyə ümumi hücumu keçməklə kəndi mühəsirəyə alıb əşyancı dəstəni məhv etməli idi. Ayın 24-dən isə Göynük və Şabalıd kənd əhalisinin tərk-silah olunmasına başlamaq nəzərdə tutulmuşdu [685, n.280ob, 508].

Lakin aprelin 24-nə olan məlumatdan bəlli olur ki, edilən ultimatomlara baxmayaraq, Baş Göynük əhalisindən silahları toplamaq mümkün olmamışdı. Onlara qarşı hayatı keçirilən sərt cəza tədbirlərindən, üsyənin fəal iştirakçılarından iki nəfərin evinə od vurulduğdan sonra cəmi 8 tüfəng toplamaq mümkün olmuşdu [685, n.511]. Bu barədə aprelin 24-nə olan başqa bir məlumatda da göstərilirdi ki, həmin vaxta kimi Nuxa-Zaqatala qəzasında 156 üçxətti yivli tüfəng, 159 berdanka tipli tüfəng, 899 yivsiz lüləli tüfəng, 35 xarici yivli tüfəng toplanmasına baxmayaraq, Baş Göynük kəndinin əhalisi hələ də müqavimət göstərməkdə davam edir. Onlar silahların və üsyən başçılarının verilməsi barədəki ultimativ tələblərimizi yerinə yetirmir, cəza tədbiri kimi iki üsyən başçısının evinə od vurulduğdan sonra cəmi 8 tüfəng təhvil vermİŞLƏR. Bu kənddən olan üsyəncilər kəndin şimal-qərbindəki dağlara çəkilib, əhali hələ də çöl işlərinə başlamayıblar [685, n.633].

Mayın əvvəllərinə dair operativ məlumatlardan bəlli olur ki, Göynük ərazisində həyəcanlı vəziyyət hələ də qalmaqdə davam edirdi. Edilən bütün ciddi-cəhdlərə baxmayaraq, hökumət qüvvələri Nuxa-Zaqatala qəzasındaki əsas üsyən mərkəzlərini ləğv edə bilməmişdi. Buna görə də mayın 2-də Zəyzid və Bideyiz hərbi əməliyyat planı hazırlanır. [bax: bölmənin sonu, şəkil 6].

Həmin vaxti verilmiş operativ məlumatda ətraf kəndlərin əhalisinə də təsiri olan Molla Mustafa Şeyxzadənin dəstəsinin Baş Göynük ərazisində olması səbəbindən burada hələ də həyəcanlı vəziyyətin qaldığı göstərilirdi. Molla Mustafa Şeyxzadə və Bəhram bay Nəbibayovun ümumi rəhbərliyi altında birləşmiş çoxsaylı üsyənci dəstələr indi də partizan mübarizəsi taktikasını seçmişdilər. Onların başçılığı altındakı bu dəstələr tərəfindən hökumət qüvvələrinə qarşı hayatı keçirilən qəfil hücumlar əvvəlkindən daha təhlükəli şəkil almışdır. Onlardan mayın 4-də Dəhnə kəndində komsomol ilk təşkilatının tərk-silah edilməsi əməliyyatını, ayın 5-də Cəfərabad rayonuna üsyəncilərə qarşı göndərilmüş hissələrə Nuxanın 12 veriliyində edilmiş hücumu, həmin gün axşam Nuxa-Zaqatala yolunda qızıl əsgərlərdən 2 nəfərin öldürüləməsi, 3 nəfərin yaralanması ilə nəticələnmiş döyüşü qeyd etmək olar. Bundan əlavə mayın 6-da

Yevlax-Nuxa yolunda sovet işçiləri və əsgərlər olan avtomobillərə edilmiş hücum nəticəsində üsyənci dəstə tərəfindən 2 nəfər öldürülüşdü. Həmin ayın 8-də isə Göynük yaxınlığında üsyəncilərin 35 nəfərlik dəstəsi növbəti hücum təşkil etmişdi [685, n.936-938].

Mayın 16-na dair məlumatda həmin vaxtı Göynük mahalında üsyənin genişlənməkdə davam etdiyi bəlli olur. Göynük bölgəsi üzrə operativ qrupun rəhbəri Arininin məktubunda onun dəstəsinin Baş Göynükdə üsyənci dəstə tərəfindən mühasirəyə alındığı, tarflar arasında atışmanın davam etdiyi, hökumət qüvvələrinin itki verdiyi və tacili əlavə köməyin göndərilməsinin zəruriyyəti bildirildir. Baş Göynükdə üsyəncilərin mühasirəsində olan Dairə İcraiyyə Komitəsinin sədri Əli Əşrəf İsmayılov və Dövlət Siyasi İdarəsinin nümayəndəsi Qədirov da məktubda tacili əlavə yardımın göndərilməsini xahiş edirdilər. Bundan sonra Nuxadan bir zirehli maşın, qızıl əsgər və kommunarlardan ibarət 44 nəfərlik dəstə Arinin köməyinə göndərilir [100, v.51].

Bu arada üsyənci dəstənin mayın 15-də hökumət qüvvələri ilə baş verdiyi döyüşdə yaranmış Bəhram bay Nəbibayovun Əhmədlər kəndində ayın 18-də ölümündən sonra əsas üsyənci dəstə üç qrupa ayrılır [684, n.303].

Mayın sonunda Nuxa-Zaqatala qəzasında banditizmin ləğv edilməsi və əhalidə olan silahların toplanması əməliyyatına rəhbərlik etmək məqsədilə Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin rəis müavinin Aqrabanın sədriyili ilə diviziya komandiri Frinovski və Azərbaycan SSR Dövlət Siyasi İdarəsi Nuxa-Zaqatala şöbəsinin rəisi Şəbabəyovdan ibarət siyasi üçlük təşkil olunur. Üçlüyə xüsusi silə təhlükəli banditlərin və qolçomagların qohumlarına qarşı repressiv tədbirlər görmək tapşırığı verilmişdi. Azərbaycan SSR Dövlət Siyasi İdarəsinə Nuxa şəhərinin əks-inqlabi elementlərdən təmizləmək və fəaliyyətdə olan bandit qruplarını parçalamaq işini sürətləndirmək tapşırılmışdı. Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin qazadakı 8 və 24-cü ayaları Dövlət Siyasi İdarəsinin Leningrad və Belarusiya məktəblərinin hissələri ilə əvəz olunur [684, n.304].

Nuxa-Zaqatala qəzasındaki siyasi vəziyyətlə bağlı Moskvaya Yaqodaya 1930-cu ilin iyununda göndərilmiş məxfi məlumatdan

bəlli olur ki, həmin vaxtı Nuxa-Zaqatala qəzasının müxtəlif yerlərində müqavimət hərəkatını davam etdirən, ümumi sayı 500 nəfərə çatan çoxsaylı üşyançı dəstələr fəaliyyət göstərir. Onların içərisində ən böyükleri İsmayıllı Əfəndi və Molla Mustafa Şeyxzadənin başçılığı altında Göynük rayonunda fəaliyyət göstərən üşyançı dəstələr idi. Üşyançı qruplara qarşı bölgəyə yeri dilmiş hökumət qüvvələrinin ümumi sayı isə 750 nəfərdən yuxarı idi ki, onlardan 150 nəfərlik dəstə Nuxada, 110 nəfərlik dəstə isə aprel üşyanının mərkəzi Baş Göynükdə yerləşdirilmişdi. Məlumatda Nuxa-Zaqatala rayonunun bir sıra kəndlərində kolxozların dağıldığı, əhalinin çöl işlərinə çıxmadığı da qeyd olunurdu [684, n.271-274, 304-306].

Üşyan iştirakçılarının cəzalandırılması məqsədilə təşkil olunmuş üçlüyün qərarı ilə üşyançıların ailə üzvləri, qohumları girov götürülür. İyunun 10-na olan məlumatata görə siyasi üçlüyün qərarına əsasən həbs olunmuş Baş Göynük üşyançılarından 9, Nuxa üşyançılarından isə 28 nəfər üşyan fələminin güllələndiyi qeyd olunurdu [684, n.268, 308-309]. Cənubi Qafqazda banditizmın ləğvinə dair İyunun 18-nə olan operativ məlumatata görə həmin vaxta kimi həyəcanların yatırılması zamanı hökumət qüvvələrinin verdiyi itki (burası aprel üşyanı zamanı verdiyi itki dər xaxildi - red.) aşağıdakı kimi göstərilirdi: səhra hissələrindən 13 nəfər öldürülmüş (1 rota komandiri), 12 nəfər yaralanmış, 2 nəfər üşyançılar tərəfinən əsil alılmışdı. Dövlət Siyasi İdarəsinin hissələrindən 21 nəfər öldürülmüş, 44 nəfər yaralanmış, 2 nəfər əsil düşmüşdü. Kommunar və sovet işçilərindən 39 nəfər güllələnmiş, 14 nəfər yaralanmış, 14 nəfər üşyançılar tərəfindən əsil alılmışdı. Ümumilikdə isə hökumət qüvvələrindən 73 nəfər öldürülmüş, 70 nəfər yaralanmış, 18 nəfər əsil alılmışdı. Həmin məlumatata görə bu müdəttə ərzində üşyançılardan 302 nəfər öldürülmüş, 162 nəfər yaralanmış, 680 nəfər əsil alılmışdı (onlardan 200-ü silahsız idi). İyunun 18-nə kimi üşyanın 9 başçısı, 267 siravi iştirakçısı könüllü təslim olmuşdu. Üşyan başçılarından 14, üşyanın siravi üzvlərindən isə 197 nəfər həbs olunmuş, onlardan 61-i güllələnməyə məhküm edilmiş, 102 nəfər girov götürülmüş, 600 tüfəng, tapança, 800 adəd berdanka və ov tüfəngi, 1 pulemyot müsədərə edilmişdi. Həmçinin üşyanı kimi

Balakən rayonunda daha 150 antisovet elementi həbs olunmuşdu [684, n.205, 311-312, 343]. Üşyan yatırıldıqdan sonra Zaqtatala-Nuxa, Balakən-Qabaqcıl bölgəsində əhalidən 2755 adəd silah-sursat götürülmüşdü [220, 120]. [bax: *bölmənin sonu, şəkil 7*].

Tədqiqatdan aydın olur ki, 1930-cu il aprel üşyanı heç də əhalinin «fanatik» hissəsinin - qolçomaq, molla qiyamı yox, kəndin bütün sosial təbəqələrinin - ruhanilər, hərbçilər, varlılar, ortabablar, yoxsullar, muzdurlar və yerli hakimiyyət orqanlarında çalışıan nümayəndələrin bir hissəsinin də iştirak etdiyi ümumxalq etirazı, haqsızlığa, özbaşinalığa, repressiyalara qarşı baş vermiş müqavimət hərəkəti idi. 1930-cu ilin aprel ayında Nuxa-Zaqatala qəzasında baş vermiş üşyan sovet tarixşünaslığında digər antisovet çıxışları kimi qolçomaq-molla qiyamı kimi xatırlansa da, əslinde bu, əhalinin bütün təbəqələrinin iştirak etdiyi, bölgənin nüfuzlu adamları və din xadimlerinin rəhbərləri ilə mövcud rejimə qarşı baş qaldırmış kütləvi sosial çıxış kimi səciyyələndirilməlidir.

Sovet hakimiyyətinə böyük ümidiłər bəsləmiş əhali, yeni hakimiyyətin vəd etdikləri ilə əməlləri arasında dərin uçurumun olduğunu dərk etdikdə ondan üz çevirmişi. Həmçinin o illərdə gerçəkləşdirilən kollektivləşmə siyasəti də kənd əhalisinin dərin narazılığına səbəb olmuşdu. İş o yerdə çatmışdı ki, hətta hakimiyyət nümayəndələrinin əksəriyyəti də fürsət düşən kimi üşyançılara qoşulurdu. Məsələn, üşyandan sonra Qax rayonunun partiya, komsomol təşkilatında aparılmış yoxlama nöticəsində özyəin 39 partiya üzvü və komsomolçusundan yalnız səkkizinin üşyan zamanı hakimiyyətə sadıq qaldığı müəyyən edilmişdi [98, v.171].

Nuxa-Zaqatala qəzasında baş vermiş üşyanın səbəbləri barədə hazırlanmış maruzədə qeyd olunurdu ki, Bakı və Gəncədən sonra respublikanın üçüncü sənaye şəhəri olan Nuxaya üşyançıların hücumu zamanı şəhərin 700 nəfərlik kommunist, 1200 nəfərlik komsomolçu, 2500 fəhlə sinfindən şəhəri üşyançılarından qorumaq üçün qüvvə toplamaq mümkün olmamışdı [96a, v.137]. Bununla da bolşevik hakimiyyəti dayağı hesab etdiyi yerli kommunistlərin də yetərinə etibarlı olmadığını etiraf edirdi.

6.3. Şəki (Nuxa) 1941-1945-ci illər müharibəsi dövründə

6.3.1. Şəki rayonu müharibə ərafəsində

Azərbaycan SSR-in üçüncü böyük sənaye və mədəni mərkəzi olan Nuxa müharibə ərafəsində 20 illik bir yol keçərək təsərrüfat və mədəni quruculuq sahəsində əməli nəticələr əldə etmişdi. Müharibə ərafəsində Nuxanın ipək sənayesi tamamilə yenidən qurulurdu və SSRİ-nin ən böyük ipək sənayesi fabrikina çevrilirdi. 1933-cü ildə ipəkəyrici fabrikları 86474 kilogram, 1938-ci ildə 181500 kilogram ipək vermİŞdi ki, bu da 209 % təşkil edirdi. Toxucu fabriki 1933-cü ildə 43836 metr, 1936-ci ildə 93398866 metr ipək parça istehsal etdi, bu 1933-cü ildəkindən 2 dəfə çoxdur [274]. Keçmişdə Nuxanın ipək fabriklarında bir nəfər qadın işləmədiyi haldə bəhs olunan dövrdə 1000 nəfərdən artıq qadın işləyirdi. Nuxalı qadınlar baramadıyən, sariyıcı, əyirici, toxucu, laborant və təlimatçı kimi yeni peşələrə yiyələnirdilər.

1939-cu ildə Nuxa ipək fabriklarında 800 nəfər qadın qabaqcıl fəhlə çalışırı. Bunkardan 148 nəfəri ÜİK(b) P XVIII qurultayı ərafəsində iki dəzgahda işləməyə başladı, bu yeni metod əmək mahsuldarlığının artırılmasına təkan verdi. İpəkəyrici fabriklarında iki dəzgahda işləyən ustalarlardan Zahid Həşim oğlu, Salman Əhməd oğlu, Ələkbər Bayramov, Abdulləli Səlimoğlu və digərləri gündəlik planları müntəzəm olaraq artıqlaması ilə öðayıldırlar.

Nuxa ipəkçiləri 1939-cu ilin birinci rübüünün öhdəliklərini vaxtından qabaq yerinə yetirərək xam ipək istehsalı üzrə rüblük plana 108,1 % əməl etdi, ölkəyə plandan əlavə 3662 kilogram ipək verdilər.

1939-cu il aprelin 4-də Sabir adına Nuxa Dövlət Dram Teatrının binasında keçirilən yığıncaqdə ÜİK (b) P XVIII qurultayının yekunlarına həsr edilmiş fəallar yığıncağı qarşıda duran vəzifələri müəyyənləşdirdi. Yığıncaqdə ÜİK (b) P XVIII qurultayının yekunları haqqında qurultay nümayəndəsi A.G. Gözəlov məruzə ilə çıxış etdi. Məruzə ətrafında müzakirələrdə çıxış edən şəhər partiya komitəsinin katibi Müslüm Əhmədov Nuxa ipək sənayesinin işindəki

nöqsanlardan söz açdı, çıxış edən MTS-in direktoru Mahmud Xəlilov, rayon torpaq şöbəsinin müdürü Cabbar İsgəndərov, kommunal təsərrüfat şöbəsinin müdürü Məmməd İsmayılov, toxucu fabrikinin direktoru Həsən Quliyev, rayon maarif şöbəsinin müdürü Əhməd Rəhimli və başqaları sənaye, kənd təsərrüfatı və ideoloji işçilərin qarşısında duran vəzifələrdən danışaraq qurultay qərarlarının yerinə yetirilməsi üçün bütün qüvvələri səfərbərliyə alacaqlarını bildirildilər [273].

1940-ci ilin aprel ayında Nuxanın ipək sənayesində 3500 nəfər yaxın fəhlə və 50 nəfərdən artıq mühəndis-tekniki işçi çalışırı. Bunkardan 852 nəfəri qadın idi. Şəhərin ipək fabriklarında 161 nəfər fəhlə və fəhlə qadın çox dəzgahda işləyirdi. 3, 4, 5 və 7 № li fabrikların fəhlələri 1940-ci ilin mart ayının planını artıqlaması ilə yerinə yetirdilər [274].

Lakin birinci yarımılın nəticələri göstərdi ki, bəzi fabriklər plana tam əməl etmirlər. Məsələn, 1 № li əyirici fabrik yarımilik plana 89,5 %, 5 № li əyirici fabrik 98,8 %, 7 № li fabrik 98,4 %, toxucu fabriki isə 63,7 faiz yerinə yetirmişlər. Nuxa ipək sənaye təsti üzrə 1940-ci ilin yarımilik ipək istehsalı planına 94,5 % əməl edildiyindən ölkəyə 4 min 315 kilogram az ipək verilmişdi [276].

Azərbaycan K.(b) P Nuxa Şəhər Komitəsinin üçüncü plenumu ipək təsti üzrə 1940-ci ilin 7 ayına yekun vurdu. Plenuma 1940-ci ilin 7 ayında ipək və ipək parça istehsalı planlarının yerinə yetirilməsi vəziyyəti haqqında Nuxa ipək təstisinin direktoru F.Məmmədovun mərzəsində bildirilirdi ki, 1940-ci ilin birinci yarısında 88 min kilograma qarşı 83 min 308 kilogram ipək istehsal edilmiş, yarımilik plan 94,5 faiz yerinə yetirilmişdir. Trestdə 65 min 900 metr əvəzinə 42 min 707 min metr parça toxunmuşdur ki, bu da planın 63,7 faizini təşkil edir. İpək burulması planına 123,5% əməl olunmuş, iyul ayının planı fabrikler üzrə 114,7 %, toxucu fabriki üzrə 126,5 %, burucu sexi üzrə 145,4 % ödənilsə də, [277] xammaldan düzgün istifadə edilməmiş, yarımda hasil edilən ipəyin ayarı 4,32 əvəzinə 4,44-dən çox olmuşdu ki, bunun nəticəsində işlədiplen xammalın 2,7 faizi qədəri israf olunmuş, iyul ayında cəmi 2 faiz xammala qənaət edilmişdir [277].

Plenum qeyd etmişdir ki, «Səkkiz saatlıq iş günündə, yeddi günlük iş həftəsinə keçmə və fəhlələrin, qulluqçuların müəssisə və idarədən özbaşına getmələrini qadağan etmək haqqında» SSRİ Ali Soveti Rəyasət Heyətinin 1940-ci il 26 iyun tarixli fərmanından sonra Nuxa ipək sənayesində əmək məhsuldarlığı artmış, istehsal olunan məhsulun keyfiyyəti yaxşılaşmış, işdən yayınma və işə çıxmamaq hallarının azaldılması sahəsində yaxşı nticələr əldə edilmişdir.

SSRİ Ali Soveti Rəyasət Heyətinin 1940-ci il 26 iyun və 10 iyul tarixli fərmanlarını icra edən 3 № li ipək fabrikin fəhləsi Qurban Hidayət oğlu, 1 № li fabrikin fəhlələrindən Gülməmməd Musa oğlu, Şakir Abdüləli oğlu istehsalat qabaqcılları sarısına keçidilər. İyul ayında «Lenin» adına Nuxa İpək kombinatının 1 №li fabrikinin 32 staxanovçusu və 80 nəfər zərbəcisi olduğu halda, avqust ayında staxanovçuların sayı 74 nəfər, zərbəcilerin sayı 117 nəfərə çatdı. Fabrik sentyabr ayının birinci ongönlüyüntün istehsalat planını 103 faiz yerinə yetirdi [278a].

Həyətyani sahələrdə və xüsusən ictimai təsərrüfatda ipəkçiliyin inkişaf etdirilməsinə dair 5 il ərzində barama istehsalını 2 dəfə artırmağa və bir qutu barama toxumundan aži 50 kq barama məhsulu götürməyə nail olmaq vəzifəsi ipəkçiliklə məşğul olan partiya təşkilatlarının qarşısına qoyulan mühüm vəzifələrdən idi. SSRİ XKS və ÜİK (b) P MK-nin «İpəkçiliyi daha da yüksəltmək tədbirləri haqqında» qərarını yerinə yetirmək üçün Azərbaycan SSR XKS və Azərbaycan K (b) P MK qərar qəbul etdi. Qərarda respublikada 1947-ci ildə barama istehsalı 1940-ci ildəki 2380 tona qarşı 4760 tona, bir qutu barama toxumundan barama məhsulu götürülməsini 1940-ci ildəki 31,4 kiloqrama qarşı aži 50 kiloqrama çatdırılması müəyyənləşdirildi. Bu sahədə əsas vəzifələrdən biri ipəkçiliyin yem bazasının inkişaf etdirilməsi idi. Bu məqsədlə 1941-1947-ci illərdə Nuxada 510 hektarda alçaq və ortaböylü kol plantasiyaları, 500 min ədəd ucaböylü bir xətt boyunca və başqa cür əkilən tut ağacıları əkilməsi qərara şədirildi [284].

Rayonda ipək sənayesinin inkişafı nəinki respublikada, həmçinin Ümumittifaqda diqqət mərkəzində saxlanılırdı. Buna bariz nümunə 1941-ci il aprelin 26-da «Lenin» adına kombinatın iclas

zalında keçirilən Nuxa ipək sənayesi partiya və təsərrüfat fəllarıının geniş yığıncağı oldu. Yığıncaqdə SSRİ Xalq Toxuculuq Sənaye komissarının müavini Xazan, SSRİ Baş İpək İdarəsinin rəis müavini Derqasov, Azərbaycan SSR Xalq Toxuculuq Sənaye komissarı Babayev iştirak etdilər. Yığıncaqdə ÜİK (b) P-nin XVIII Ümumittifaq konfransının qərarlarının yerinə yetirilməsi gedisi və Nuxa ipək sənayesində birinci rübüն yekunları müzakirə olundu. Yığıncaqdə SSRİ Xalq Toxuculuq Sənaye komissarının müavini Xazan, SSRİ Baş İpək İdarəsinin rəis müavini Derqasov və b. çıxış edərək XVIII Ümumittifaq konfransının qərarlarını yerinə yetirmək sahəsində qarşıda duran vəzifələrdən danışdılar [276].

Kənd təsərrüfatı sahəsində nəticələr qənaətbəxş idi. Dağıniq və yoxsul kəndli təsərrüfatları yerində yaranan kolxozi traktor, avtoməşin və digər kənd təsərrüfatı maşınları və alətləri ilə təmin olundular. Babarətma, Trud-Sarica, Oxud, Qışlaq kəndlərinin kolxoçuları taxıl istehsalında yüksək nticələr qazandılar. Babarətma kəndindəki «Zəhmət» kolxozu hər hektardan 14 sentner taxıl, Qudula kəndinin «Füzuli» adına kolxozu hektardan 40 sentner çəltik, Qışlaq kəndi «Kirov» adına kolxoz hər hektardan 30 sentner çəltik və 14 sentner tütün əldə etmək uğrunda Baş Göynük kəndi «Lenin» adına kolxozu yarısa imza atdlar [274].

Rayonda dövlət tədarük planlarının yerinə yetirilməsi diqqət-də saxlanılırdı. «Kənd təsərrüfatı məhsullarının tədarük edilməsi və satın alınması siyasaşında dayışıklıklar haqqında» ÜİK(b)P MK və SSRİ XKS-in 1940-ci il 7 aprel tarixli qərarının icrası vəziyyəti diqqət mərkəzində saxlanılır, rayonda payız əkinin hazırlıq, çəltik biçini və döyüntünün gedisi, dövlətə təhvil verilməsinə Nuxa şəhər partiya komitəsi nəzarət edirdi. Partiya komitəsinin bürosunun qərarı ilə olda olunan müvəffəqiyyətlər və yol verilən nöqsanlar geniş müzakirə olunur, təsərrüfatlarda kənd təsərrüfatı işlərinin təşkilində nöqsanlara yol verən təsərrüfat rəhbərləri haqqında ciddi partiya tədbirləri görüldürdü [280; 280a].

Rayon İcraiyyə Komitəsinin 1940-ci il noyabrın 13-də keçirilən prezidiumunda kənd icraiyyə komitələri sədrərləri və kolxozi sədrərlərinin payız əkinin və dövlət tədarükünün gedisi haqqında mə-

lumatları dinlənilmiş, ayrı-ayrı kolxozlarda kənd təsərrüfatı planlarının yerinə yetirilməsinə dair müvafiq tədbirlər görülmüşdə [279].

Qarşıda duran mühüm vəzifələrdən biri 1940-ci ilin yaz təsərrüfat kampaniyasına hazırlığı vaxtında və keyfiyyətlə başa çatdırmaq idi. «Azərbaycan SSR-də kənd təsərrüfatı bitkilərinin və heyvandarlığın məhsuldarlığını artırmağa görə kolxoçulara əlavə əməkhaqqı verilməsi xüsusunda» Azərbaycan SSR XKS və Azərbaycan K(b)P MK-nin 1941-ci il 18 mart tarixli qərarına uyğun olaraq Nuxa Rayon Soveti icraiyyə Komitəsi xüsusi qərar qəbul etdi. Qərarda rayon icraiyyə komitəsinin sədri Q.Əhmədov, torpaq şöbəsinin müdürü C.İsgəndərov, MTS-in direktoru Yusifzadə, baş agronomlar və bütün kolxoç sədlərindən kənd təsərrüfatı bitkilərinin və heyvandarlığın məhsuldarlığına dair planları agronom və zootexniklərin iştirakı ilə qabaqcadan tərtib edilib kolxoç üzvlərinin ümumi yığıncağındı müzakirə edərək yerinə yetirilməsini təmin etmək tələb olundu [285]. Rayon icraiyyə komitəsi Nuxa rayonu üzrə kənd təsərrüfatı bitkilərinin və heyvandarlığın məhsuldarlığına dair tapşırıqları müəyyənləşdirdi [285].

Azərbaycan K(b)P Nuxa rayon komitəsi 1941-ci ilin aprelində «Azərbaycan SSR-də kənd təsərrüfatı bitkilərinin və heyvandarlığın məhsuldarlığını artırmağa görə kolxoçulara əlavə əməkhaqqı verilməsi haqqında» SSRİ XKS və ÜİK (b) P MK-nin qərarının həyata keçirilməsi tədbirləri haqqında» Azərbaycan K (b) P MK-nin V plenarının qərarlarının yerinə yetirilməsi gedisi haqqında məsələ müzakirə edərək qərar qəbul etdi. Qərarda əldə olunan müvəffəqiyyətlərə yanaşı Aşağı Şəbalıd kəndi «M.C.Bağirov» adına, Biləcik kəndi «9 Yanvar», «Sosializm», Baqqal kəndi «Lenin» adına, Aşağı Göynük kəndi «Paris Kommunası» adına, Aşağı Layısqı kəndi «Budyonnı» adına, Zunut kəndi «Kirov» adına, Baş Göynük kəndi «Lenin» və «Stalin» adına və b. kolxozlarda qərarın praktik surətdə həyata keçirilməsinə başlanmadığı qeyd olundu. Bu məqsədlə rayon soveti icraiyyə komitəsinin sədri Əhmədova, rayon torpaq şöbəsinin müdürü İsgəndərova və MTS-in direktoru Yusifzadəyə kolxozlarda istehsalat planlarının müəyyən edilmiş müddətdə tərtib edilməsini təmin etmək tapşırıldı [287].

Rayonun kənd əməkçiləri 1941-ci ilin taxil məhsulunun yiğiməmə və ot tədarükünə ciddi hazırlanırlar. Şəhər partiya komitəsinin bürosu və rayon soveti icraiyyə komitəsi rayonda taxil yiğiməna, ot çalımına və tüttünə becərilməsinə hazırlığın vəziyyətini müzakirə edərək qeyd etdi ki, Aşağı Küngüt kəndi «Orconikidze», Böyük Dəhna kəndi «Kommunist», Kiçik Dəhna kəndi «Telman», Baş Göynük kəndi «Lenin» və «Stalin», Suçma kəndi «Ağamalioğlu» adına kolxozlarda taxil məhsulu yiğilmasına və ot çalımına az müddət qalmasına baxmayaraq, kampaniyaya hazırlıq qeyri-qənaətbəxşdir.

1941-ci ilin taxil məhsulunun yiğimi, döymü və tədarükü haqqında Azərbaycan SSR XKS və Azərbaycan K (b) KP MK-nin qərarını yerinə yetirən Nuxa taxil tədarükü idarəsi geniş tədbirlər həyata keçirdi [290].

1917-ci ilədək indiki Vartaşen (indiki Oğuz) və Qutqaşen (indiki Qəbələ) rayonlarını əhatə edən Nuxa qəzasında məscidlər yanında 15 ibtidai və 2 natamam orta məktəb vardi ki, onlarda 2600 nəfər uşaqlar oxuyurdu. Uşaqların əksariyyəti varlıkların övladları idi [274]. 1939-cu ildə Nuxada 94 müxtəlif tipli məktəblər vardır və onlarda 13999 nəfər şagird oxuyurdu. İbtidai məktəblərdə 2601 nəfər, tam olmayan orta məktəblərdə 7589 nəfər, tam orta məktəblərdə 3808 nəfər, texnikumlarda 2834 nəfər təhsil alındı [274]. 1920-1939-cu illərdə Nuxada 28 yeni məktəb binası tikilmişdir. Bəhs olunan dövrda Nuxada kənd təsərrüfatı, pedaqoji, bədən tərbiyəsi, toxucu, tibb, ipək toxucu texnikumları faaliyyət göstərirdi. 1939-cu ildə Nuxa rayonunda işləyən 500 nəfərə yaxın müəllimin 130 nəfəri qadın idi. 62 nəfər müəllimin ali təhsili vardi. 1939-cu ildə Nuxada 1500 nəfərdək uşaqlı shatsa edən 2 uşaq evi, 13 uşaq bağçası, 625 çarpayılıq körpələr evi faaliyyət göstərirdi. 8 klub, 36 oxu yeri, 5 kitabxana, bir dövlət dram teatrı, səslil kino, 3 səyyar kino, pionerlar evi və digər mədəni-maarif müəssisələri əhaliyə xidmət edirdi [272]. 1940-ci il iyulun 28-də Nuxa rayon sovetinin IV sessiyası çağırıldı. Sessiyada 1940-ci il büdcəsinin tasdiqi və 1940-1941-ci tədris ilinə hazırlığın gedisi müzakirə olundu. Müzakirələrdə deputatlar Zahid Məlikov, Əhməd Rəhimli, Əhməd Abdurrah-

manov, rayon maliyyə şöbəsinin müdürü Əhmədov çıxış etdilər. Sessiyada məlumat verildi ki, bu il rayonun bütçəsi 1939-cu ilin bütçəsindən 748 min 200 manat artıqdır. Sessiya ikinci məsələ üzrə deputat Ə.Rəhimlinin məruzəsini dinlədi. Ə.Rəhimli bildirdi ki, rayonda olan 84 məktəbdən sessiya günündək 70-ində təmir işləri başa çatmışdır. Lakin kənd məktəblərinin vəziyyəti daha dözlülməzdir. Dağ Qaraqoyunlu, Dərəcənnət, Cəfərabad, Oraban, Bideyiz, Baş Kəldək, Baş Zeyzid və Kiçik Dəhnə kənd sovetləri və əlaqədər təşkilatların rəhbərləri məktəblərin təmiri ilə yaxından məşğul olmurlar, bu məktəblərin çoxu qış yanacağı ilə təmin olunmamışdır [272].

Savadsızlıqla mübarizədən bəhs edənlər göstərdilər ki, rayonda olan 4 min 650 nəfər savadsız və azsavadlı ilə iş yaxşı taşkil edilmir. Bu sahədə şəhər 1,3, 8 № li məktəbdə iş yaxşı taşkil olunsa da, şəhər 2, 5, 6, 7, 10, 11, 18 № li məktəblərin və tibb məktəbinin kollektivinin işi yarımazdır [272]. Bu səbəbdən də, savadsızlıqa qarşı mübariza tədbirləri gücləndirildi. 1940-ci ilin sonunda Nuxa əhalisinin 88 faizindən çoxu savadlı idi. Ancaq hələ də 2 min 517 nəfər savadsız, 2 min 567 nəfər az savadlı vardi. Şəhər 1, 3, 4, 5, 12, 10 № li və pedaqoji məktəbdə savadsızlıqla mübarizədə uğurlar əldə edilsə də, bir sıra məktəblərdə, o cümlədən 2, 11, 15, 17 № li məktəblərdə, 10, 14, 15, 21, 22, 23, 25-ci rayonlarda savadsızlığın ləğv edilməsi istənilən natiqcəni vermişdi [283].

Təhsil müəssisələrində olan nöqsanların səbəblərindən biri müəllimlər arasında əmək intizamının zəif olması idi. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1940-ci il 26 iyun tarixli qərarında əmək intizamının möhkəmləndirilməsi tələb olunsa da, bəzi tədris müəssisələri qərarın tələblərinə əhəmiyyət vermir, müəllimlər arasında dərsə gəlməmək halları artırdı. Belə faktlara şəhər 8, 1, Şixoba, İbrahimkənd, Ağpilləkan, Qışlaq, Kiçik Dəhnə, Biləcik kənd məktəblərində rast gəlinirdi [282].

Təhsil müəssisələrində rus dilinin tədrisi vəziyyəti şəhərin partiya və sovet təşkilatlarının, təhsil orqanlarının diqqət mərkəzində idi, rus dilinin tədrisi vəziyyəti müntəzəm izlənilirdi. Şəhər 7 № li məktəbdə dərs ilinin üçüncü rütbündə göstərici 92 faiz olmuş, Suçma, Baş Göynük, Aşağı Göynük, Kiçik Dəhnə və digər kəndlərdə rus

dilinin tədrisi işi yaxşı qurulmuş, yüksək mənimsəmə əldə olunmuşdu. Araşdırımlar göstərmişdir ki, 1941/1942-ci tədris ili üçün rayon məktəblərində 30 nəfər rus dili müəlliminə ehtiyac vardı [289].

1920-1939-cu illərdə rayonda səhiyyə müəssisələrinin sayı artmış, əhalinin sağlamlığının qorunması sahəsində əməli tədbirlər həyata keçirilmişdi. İkinci Dünya müharibəsi ərefəsində Nuxada 200 çarpayılıq 4 xəstəxana, 28 çarpayılıq doğum evi, 4 kənd həkim məntəqəsi, 13 müalicə ambulatoriyası, bir uşaq məsləhətxanası və digər müalicə müəssisələri işləyirdi. Həmin müəssisələr, eyni zamanda ətraf rayonların əhalisini da tibbi xidmət göstərirdi. Nuxanın səhiyyə müəssisələrində 389 nəfər tibb işçisi çalışırı ki, onlardan 157 nəfəri müxtəlif həkim, feldşer və tibb bacıları idi. 1938-ci ildə rayonda səhiyyə işlərinə 2 milyon 948 min manat, 1939-cu ildə əhalinin sağlamlığının müdafiəsinə 3 milyon 256 min 600 manat xərclənmişdir [275]. Səhiyyə sahəsində müvəffəqiyyətlər 1940-ci ildə də davam etdirildi. 1940-ci ildə rayonda 290 çarpayılıq 4 xəstəxana, 28 çarpayılıq doğum evi, 13 müalicə ambulatoriyası, həkim və sanitər məntəqəsi, malyariya stansiyası fəaliyyət göstərirdi [275].

Əhaliyə göstərilən yardımın sayı və miqdarı artırdı. Çoxu saqlı analara qayğı yaxşılaşırı. Çoxu saqlı analara dövlət yardımını verilməsi haqqında Dekretdən sonra 400 nəfərə yaxın çoxu saqlı anaya bir milyon 700 min manata qədər yardım verildi [274].

6.3.2. Müharibənin başlanması. Səfərbərlik və rayonda hayatın müharibə şəraitinə uyğun qurulması

Fasist Almaniyanın SSRİ-yə hücumu respublikanın hər yerdə olduğu kimi, Nuxada da hiddətlə qarşılandı. Nuxalılar qəddar düşmənə mübarizəyə qalxdı. Büyütük şairimiz Səməd Vurğunun

"Bilsin ana torpaq, eşitsin Vətən
Müsəlləh əsgərəm mən də bu gündən" –

misrası diller əzbəri oldu. Müharibənin ilk günlərində Nuxa gəncələri ərizə ilə hərbi komissarlıq müraciət edərək cəbhəyə gəndə-

ŞƏKİ

ON QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

rilmələrini xahiş etdilər. İyun ayının 22-də «Stalin» adına pedaqoqı məktəbdə 450 nəfər müəllim və tələbanın iştirakı ilə geniş mitinq keçirildi. Müəllimlərdən Mirza Salehli, Rza Cəlilov və başqları çıxış edərək bütün qüvvələrin alman-faşist işgalçılara qarşı səfərbər olunması vacibliyindən danışdırılar və bu sahədə partiya və hökumətin köməkçiləri olacaqlarını bildirdilər.

Oxud kəndi «Kommunizm» kolxozunun kolxoçuları mitinqə toplaşaraq iyunun 22-də Molotovun radio ilə çıxısını dinlədiklərini və faşistlərin ölkəyə qəfləti hücumunu pislədiklərini ifadə etdilər. 200 nəfərin iştirak etdiyi mitinqdə kolxoç partiya təşkilatı katibi Əhmədiyyə Qarayev, kolxoçularından M.Mustafayev, Həsən Qarayev və b. çıxış edərək döyüşə hazır olduqlarını söylədilər [293].

Baş Küngrüt kəndi «Voroşilov» adına kolxozun üzvü Göyçək Məsim qızı kənddə xalq ordusuna sıralarına ilk yazılaraq əsl vətənpərvərlik nümunəsi göstərdi. İki oğlunu – Həmzət və Əsfandiyarı cəbhəyə göndərən Göyçək ana bildirdi ki, oğlu Mirzəməmmədi ordu sıralarına yola salacağı günü səbirsizliklə gözləyir. Bu onun həyatında bayram olacaqdır. Çünkü vətənin keşkisi olmaqdan, cəbhələrdə azığın faşistlərə qarşı aparılan müharibədə iştirak etməkdan şərfləri bir iş ola bilmez [298a].

Şəhərdəki 3 № li fabrikin staxanovçusu Bilqeyis Hüseynova da Xalq Ordusu sıralarına könlüllər yazılarından idı. O, üç oğlunu Lütvəli, Məmməd və Qara Abdullayevləri cəbhəyə yola salmışdı. Qızı Zeynəb ölkənin müdafiəsində iştirak etmək üçün tibb bacısı məktəbində oxuyurdu. Zeynəb cəbhəyə göndərilmək üçün dəfələrlə müräciət etsa da, yaşınan az olmasından səbəbi səfərbəriyə alınmamışdı [299].

Nuxa şəhərinin ayrı-ayrı rayonlarında yaşayan evdar qadınlar müharibə başlayan kimi ayağa qalxaraq hitlerçilərin qovulması üçün səfərbəriyə alınanları evzə etməyə hazır olduqlarını bildirdilər. Şəhərin 4-cü rayonunda yaşayan qadınların mitinqində 4 oğlunu cəbhəyə göndərməş Əminəxatın Əbdülrahimova çıxışında demişdir: «Mən oğlanlarımı açıq ürkələ yola saldım və onlara dedim ki,... sizin hər birinizin döşündə parlaq bir nişan, orden görmək isteyirəm» [297a]. Mitinqin sonunda qətnamə qəbul edildi.

«Nuxa fəhləsi» qəzeti müharibənin ilk günlərində başlaya-

ŞƏKİ

ON QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

raq cəbhədəki xəbərləri, partiya və hökumət qərarlarını dərc etməyə başladı. Qəzeti ÜİHIMS-nin katibi S.Berqmanın «Sosialist əmək intizamının möhkəmləndirilməsi» yazısı rayon sakinləri tərəfindən rəqəbtə qarşılandı [294]. «Pravda» qəzeti 24 iyun 1941-ci il tarixli sayında «Faşist barbarlara sarsıcı zərba endirəcəyik!» məqaləsi rayonun bütün təşkilatlarında müzakirə olundu [292].

Qəzet materiallarının bir hissəsini «Sovet informasiya büro-sundan» başlıqlı yazılar təşkil edirdi. Burada cabanın ayrı-ayrı sahələrində baş verən hadisələr, döyüşçülərimizin qəhrəmanlığı haqqında yazılar adamlar tərəfindən diqqətlə izlənilir və yayılırdı [295]. Qəzeti 8 iyun nömrəsində «Siravi və kiçik naçalnik heyətindən olan hərbi qulluqçuların ailələrinə müharibə zamanı təqaüd təyin edilməsi və verilmesi qaydasi haqqında» SSRİ Baş Prezidiunun fərmanını dərc etdi.

SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanına uyğun olaraq Nuxa Rayon İcraiyyə Komitəsi 1941-ci il oktyabrın 6-da «Siravi kiçik naçalnik heyətindən olan hərbi qulluqçuların ailələrinə təqaüd təyin edilməsi və verilmesi haqqında» qərar qəbul etdi [91, i.995]. Qərar Nuxanın yerləşdiyi coğrafi məkan baxımından xüsusi əhəmiyyət kəsb etdi. Çünkü Nuxa respublikanın şimal-qərb bölgəsində, Qafqaz dağlarının ətəklərində yerləşirdi və Dağıstan MSSR-lə həmsərhəd idi. Qərarnı icrası ilə əlaqədar əhalini havakimya hücumundan qorumaq məqsədilə bütün fabrik, zavod, kolxoz və sovxozlarda, təhsil məssəsələrində 15 saatlıq program üzrə əhalinin təlimatlandırılmasına başlandı. Düşmən təyyaralarının hücumundan qorunmaq, pozuculuq məqsədi ilə rayonun ərazisində gələn təxribatçı qrupları aşkar etmək məqsədilə əhalidən dəstələr təşkil olundu, onların növbətçiliyi təşkil edildi, evlərdə gecə vaxtı işıqların bayırda düşməməsi, naməlum, şübhəli şəxslərin tutulub qərargaha veriləsi üçün 800-1000 nəfər cəlb olundu. Dağıstan MSSR-ə Nuxadan keçid yolları olan Kiş, Baş Layısqı, Baş Göynük və Baş Şabalıd kəndlərində hərbiçilər yanaşı, kənd fəallarından ibarət sərhəd mühafizə postları yaradıldı [157, 14].

Müharibənin ilk günlərindən müharibə iştirakçılara və onların ailələrinə qayıq diqqət mərkəzinə keçirildi. Nuxa şəhər İcraiyy-

yə Komitəsi 1941-ci il iyulun 2-də «Müharibə iştirakçılara və onların ailələrinə qayğı və diqqət göstərilməsi haqqında» qərar qəbul etdi [91, 995].

Cəbhədə yarananlar hərbi xəstəxanalarda müalicəsi başa çatdıqdan sonra uzunmüddətli məzuniyyətə buraxıldılar, onlardan bəzi lərinin döyüş cəbhələrinə göndərilməsi mümkün olmadıqda işlə təmin edilməsi rayonun partiya və sovet təşkilatlarının diqqətindən yoxmadı. Bu münasibətlə Nuxa rayon partiya və icraiyə komitələri 1942-ci il aprelin 16-də «Hərbi xəstəxanalardan uzunmüddətli məzuniyyətə buraxılan xəstə və yaralıları və Vətən mühəribəsi ililərin işlə təmin etmək, ixtisaslarını artırmaq və ixtisasları dəyişdirmək haqqında» qərar qəbul etdi [91, 995]. Əməkçilər arasında tabliğat işinin təşkilini partiya və sovet orqanlarının gündəlik işinə çevrildi. Azərbaycan K(b)P Nuxa Şəhər Komitəsinin təşviqat məntəqəsi, müharibə günlərində öz işlərini yenidən quraraq rayonun fəhlələrini, kolxozçularını və ziyanlılarını cəbhəyə kömək üçün səfərbarlıya aldı. 1943-cü ilin əvvəlində rayonda 700-ə qədər təşviqatçı, 50 nəfər qədər tabliğatçı və mühazirəçi vardı. Təşviqat məntəqəsi zəhmətkeşlər arasında mühazirələr, məruzələr, siyasi səhətərələr, müsahibələr keçirirdi. 1942-ci ilin sentyabrından 1943-cü ilin əvvəlinədək təkcə şəhərdəki keçmiş seki məntəqələrində 40 mühazirə söylənmiş, mühazirələri 5000-ə yaxın qadın dinləməsi [215].

Rayonun Orta Zəyrid kəndindəki təşviqat məntəqəsi işini yaxşı qurmuşdu. Təşviqatçılar kolxozçuların evlərinə gedərək səhbatlar aparırdılar. Aparılmış siyasi işin və kolxozçuların cəbhəyə kömək hərəkatına cəlbinin nəticəsi idi ki, kolxoz tütün təhvili planını 150 faiz yerinə yetirdi [215].

Bütün bunlara baxmayaraq, şəhər və kəndlərdəki təşviqat məntəqələrinin işində çatışmazlıqlar vardı. «Kommunist» qəzeti yanvar nömrəsində «Partiya həyatı» rubrikası başlığı altında dərc etdiyi yazida Nuxa 1 № li fabrik, ipək fabrikı, sənaye kombinatı, «Voroşilov», «Kirov» və «Əli Bayramov» adına kolxozlarda təşviqat işinin yaxşı təşkil edilmədiyini yanzırdı [215].

6.3.3. Sənaye, kənd təsərrüfatı və arxa cəbhə

SSRİ DMK-nin sədri İ. Stalinin 3 iyul radio çıxışı arxa cəbhədə işləyən adamları daha yaxşı işləməyə ruhlandırdı. Nuxadakı «N» fabrikinin fəhlələri cəbhəyə getmiş yoldaşlarının əvəzinə işləməyə başladılar. Sex müdürü Zivər Xəlilova cəbhəyə getmiş Ənvər Sultanov əvəz etdi. Onun rəhbərlik etdiyi sexdə işləyən Paşa Kərimov 356 metr əvəzinə 1941-ci ilin avqust ayında 413 metr parça toxuyaraq planı 116 faiz, Süməyə Əhmədova 234 metr əvəzinə 285 metr parça toxuyaraq planı 121,7 faiz, Sənubər Hüseynova 538 metr əvəzinə 632 metr parça toxuyaraq planı 117 faiz, Fatma Abbasova 538 metr əvəzinə 648 metr parça toxuyaraq planı 120,4 faiz, ipək sariyicisi Hamilə Məmmədova gündə 18 lent əvəzinə 22 lent sariyaraq planı 128,2 faiz yerinə yetirdilər [304].

Nuxa ipək sənayesi müəssisələri Ümumittifaq sosializm yarısına qoşularaq yanacağa 2%, elektrik enerjisini 3% qənaət etdi, dəzgahların məhsuldarlığı 5% artı, istehsal olunan məhsulun maya dəyərini aşağı salmağa müvəffəq oldular. Bunlardan əlavə ipəkçilər hər ay xammala 4% qənaət etməklə dövlətə plandan elava 400 kq xammal verdilər. 2 Neli ipək fabrikı 7 aylıq planı 112,6%, 3 Neli ipək fabrikı 139,9% yerinə yetirdilər [314al].

Nuxa 3 № li ipəksariyan fabrikin kollektivi cərrahlıq üçün lazımlı olan ipək sapların istehsalını qaydaya saldırlar. Nuxa ipək sənaye trestinin baş mühəndisi Əhməd İmanovun fədakar əməyi nəticəsində fabrikdəki maşınlarla cərrahlıq üçün lazımlı olan ipək saplar hazırlamaq mümkün oldu. Fabrik ilk növbədə 50 kq-dan artıq belə sap hazırladı [207].

Rayonda 200-cülər hərəkatı genişləndi. İpək toxucu sexində 20 nəfər toxucu qadın 200-cü oldu. 14 yaşlı Xatın İbrahimova hər gün 700 qram əvəzinə 1400 qram sap əyirdi. Yaşlı qadın Fatma Abbasova gündə 11 metr əvəzinə 14-15 metr parça toxuyurdur [208].

Nuxa şəhərində olan «Yeni zəhmət» və «Zəhmət qəhrəman», «Kirov» adına sənət artelləri və rayon sənaye kombinatı əhalinin ehtiyaclarını daha yaxşı ödəmək üçün yerli xammaldan

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNMÜZƏDƏK

çox işlənən mallar istehsalını genişləndirdilər. 1943 və 1944-cü illərdə Nuxanın sənət artellərində və yerli sənaye kombinatında mis qabları qalaylayan, duluz qabları, xörək qasığı, baş darağı və bu kimi yeni növ çox işlənən mallar istehsal edən sexlər təşkil edildi.

1943-cü ildə olduğu kimi, 1944-cü ilin birinci rübündə istehsal planını «Yeni zəhmət» arteli 144%, «Zəhmət qəhrəmanı» arteli 100,5%, «Kirov» adına artel 100,1%, rayon yerli sənaye kombinatı 119 faiz yerinə yetirdilər.

1945-ci ilin baharında SSRİ Toxuculuq Sənayesi Komissarlığı Şəki ipak sənayesi işçilərindən 1 nəfəri «SSRİ toxuculuq sənayesi elçisi» döş nişanı ilə təltif etdi. SSRİ Baş Soveti Rayasət Heyətinin 1944-cü il 22 yanvar tarixli fərمانı ilə fəhlələrdən 4 nəfəri «Şərəf nişanı» ordeni, 5 nəfəri «Əməkçi fərqlənməyə görə» medallı ilə təltif olundu. Təltif olunanlar arasında İsaq Məmmədov, Abidə Süleymanova, Təhfə Məmmədova, Abdulla Məhərrəmov və b. vardi.

Faşist Almaniyası üzərində qələbə ölkənin bütün vətəndaşları kimi Nuxa rayonunu əhalisini də ruhlandırdı. İpək sənayesi fəhlələri «Qələbə şərəfinə daha çox ipək parça hasil edək!» şüarı ilə işləməyə başladılar [324]. 2 Nəli fabrikin kollektivi qələbə şərəfinə öhdəliklər götürməyə başladı. Fabrikin geniş yığıncağında çıxış edan fəhlələrdən Osman Süleymanov, Şirəli Kərimov, Məmmədrahim Məmmədov, Məkkə İsləməyilova illik ipək hasilatı planını artıqlaması ilə yerinə yetirməyi, ipayın dəyərini aşağı salmağı, baramaya və yanacağa qənaət etməyi taklif etdilər. Fabrikin kollektivi illik ipək hasilatı planını 105 faiz yerinə yetirmək, ipayın dəyərini plana nisbətən 2 faiz aşağı salmaq, barama sərfinə 2 faiz, maye yanacağa və elektrik enerjisinə 3 faiz qənaət etməyi, hasilat planının 70 faiza qədərini I, II və III növdən ipək vermək barədə vəzifələri müəyyənəşdirdilər [324].

Rayonun kənd əməkçiləri taxıl biçini, döytümü və ot çalımı işlərini 1940-ci illə müqayisədə bir az da sürətləndirdilər. Belə ki, 1940-ci il iyul ayının 10-na qədər rayon üzrə taxıl biçini 47,5 faiz olduğu halda, 1941-ci ilin 10 iyulunda bu göstərici 76,4 faizə çatdı. Qaynar kəndi «Staxanov» adına, Oxud kəndi «Kommunizm» adına

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNMÜZƏDƏK

kolxozi taxıl biçinini vaxtından əvvəl qurtardılar. Baş Göynük kəndi «Stalin» adına kolxozi 100 hektar əvəzinə 344 hektar sahənin otunu çaldı [296].

1941-ci ilin taxıl biçini mövsümündə ilk dəfə olaraq qadınlar biçin işlərinə cəlb olundular.

Qadınlar kütləvi surətdə Xalq Qoşunu sıralarına yazılımağa başladılar. Böyük Dəhnə kənd sakini, kolxoçu Fatma Məsimova xalq ordusuna yazılıması barədəki ərizəsində bildirirdi: «Mənim iki qardaşım ordudadır. Onlar düşmənlər vuruşurlar. Mən təsərrüfatda qardaşlarının da əvəzinə işləyirəm. Xahiş edirəm, məni xalq qoşununa yazın. Mən bu işdə də qabaqcıl olmağima söz verirəm» [297].

Yusif Şirvanın «Nuxa fəhləsi» qəzetində dərc olunmuş «İlk qardaşın əvəzinə» məqələsində bildirilirdi ki, Böyük Dəhnə kəndinin qadınları-ərlərini və qardaşlarını cəbhəyə yola salmış Tükəzban Həsrət qızı, Salatin Mustafayeva, Teyba Kərim qızı, məktəbli Zeynəb Xəlilova da Fatma Məsimova kimi taxıl biçinində fərqləndilər və xalq ordusu sıralarına yazıldılar [297].

«Nuxa fəhləsi» qəzetinin 1941-ci il oktyabr nömrəsində «Nuxanın bütün fəhlələrinə, kolxoçularına və intelliqensiyasına» adlı bir qrup nuxali döyüşçünün məktubu dərc olundu. Məktubda deyilirdi: «...hazırda düşmən qoşunları qüdrəti vətənimiz ürəyi olan Moskva şəhərinə və cənub tərəfdən isə Donbasa doğru hər vəchlə irəlilməyə can atır. Ancaq buna müvəffəq ola bilməyəcəkdir...Siz ... əmək cəbhesini durmadan möhkəmləndirin, orduyu hərtərəfli kömək təşkil edin, öz istehsalat və təsərrüfatınızda daha böyük enerji, daha böyük vətanparvərlik hissi ilə işləyin! Ölkəyə keyfiyyətə yaxşı, miqdarda çox ipək, ipək parça verin, çəltik və tütün yığımını müvəffəqiyətlə başa çatdırın, karşısındaki payız əkinin kampaniyasını sovet vətəndaşlarına məxsus olan qəhrəmanlıq və mərdlik nümunələri ilə keçirin, əmək məhsuldalarlığını durmadan artırın!..Bütün qüvvələrimizi düşməni darmadağın etmək işinə verək, həqiqət bizimlədir! Biz qalib gələcəyik!

*Qızıl əsgər salamı ilə
Serjant Qədimov*

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏDİK

Serjant Rəsulov

Qızıl əsgərlərdən: Vahabov və Salmanov
1941-ci il 7 oktyabr» [306].

Nuxalı əsgərlərin müraciati idarə və müəssisələrdə, kolxoz və sovxozlarda böyük əks-səda doğdur.

İkinci dövlət hərbi istiqrazının buraxılması xəbəri Nuxa zəhmətkeşləri tərəfindən rəğbətlə qarşılandı. İstiqraza yazılışın birinci gündündə əhalinin faallığı hiss olundu. Nuxa rayon partiya komitəsinin katibi Ə.Rəhimli «Kommunist» qəzeti bildirirdi ki, zəhmətkeşlər yeni istiqraza 3 milyon 800 manat əvəzində 4 milyon 600 min manat nağd yazıldılar. Yazılışda Cəfərabad, Ceyirli, Baş Göynük və Qaradağlı sovetlərinin əhalisi fərqlənlərdi [319].

«Kolxozcular üçün məcburi surətdə müəyyən edilmiş ən az əməkgün miqdardını artırmaq haqqında» SSRİ XKS və ÜİK (b) P MK-nin qərarı rayonun Daşbulaq kolxozçularını ruhlandırdı. Kolxozçu qadınlardan Səhnə Hüseynova, Lalə Əliyeva, Züleyxa Pənahova, Həmayil Həmid qızı taxıl yığımında gündəlik normanı 2-3 qat artırılması ilə yerinə yetirərək iki əməkgünü qazandılar [314].

SSRİ XKS və ÜİK(b)P MK «1942-ci il məhsulundan Qırmızı Ordu üçün taxıl fondu yaradılması haqqında» qərar qəbul etdi. Qarda 1942-ci ilin məhsulundan ordu üçün 145 milyon pud miqdardında taxıl fondu yaradılması göstərilirdi [314]. 1942-ci ilin dekabr ayında Nuxa rayon partiya faallarının yığıncağı keçirildi. Yığıncaqdə Azərbaycan K (b) P MK VIII plenumu yekunları barədə Nuxa şəhər Partiya Komitəsinin katibi Əhməd Rəhimli moruzə etdi. Yığıncaqdə 1942-ci təsərrüfat ili planlarının tamamilə və vaxtında yerinə yetirilməsi üçün tədbirlər müəyyənləşdirilməsinin vəcibliyi qeyd olundu [213].

Aparılmış partiya-taşkilatı və siyasi iş öz natiçələrini verməyə başladı. 1941-ci təsərrüfat ilində geridə qalan və taxıl biçimini avqust ayına qədər qurtarmayan «Molotov» adına kolxoz 1942-ci ildə hərbi qaydada işləyərkən rayon qabaqcılları sırasına daxil oldu. Qoxmuq kəndindəki «Voroşilov», Küdürlü kəndindəki «Stalin», Aydinbulaq kəndindəki «XVII partiya qurultayı» adına kolxozlar biçini vaxtından əvvəl başa çatdırmağa nail oldular.

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏDİK

Nuxalılar 1942-ci ilin əkinində dövlətə tütün təhvil verməyə başladılar. İncə kəndi «Qırmızı Oktyabr» kolxozu (sədr Sirac Əfəndiyev), Babaratma kəndi «Zəhmət» kolxozu (sədr Hümmət Məmmədov), Baş Küngüt kəndi «Voroşilov» adına kolxozu (sədr Səadətdin Yusifov) təzə tütün məhsulundan dövlətə 595 kq tütün verdilər [313a].

Qudula kəndi «Füzuli» adına kolxozun tütünçüsü Hanifə Səfərova 24 hektar tütün əkininin becəriləməsi başlılıq etdi. Onun rəhbərliyi altında işləyən tütünçü qadınlardan Əsmər Yusif qızı, Əzizə Hüseyin qızı, Füruza Salman qızı, Leyli Teymur qızı, Xanım Əlixan qızı və başqları yaxşı iş nümunələri göstərildilər. Mehdi Mustafayevin sədr olduğu Oxud kəndinin «Kommunist» kolxozunun kolxozçu qadınlarından Heydər Süleyman qızı, Sona Zaman qızı, Gülsənəm İsa qızı, Yasəman Əhəd qızı və Zeynab Alı qızı gündəlik iş normasını 150-200 faiz ödədilər [313b]. Rayonun 60-a qədər kolxozunda taxıl biçini müvəffəqiyyətlə başa çatdı. Kolxozlar keçən ilə nisbətən 250 ha tütün, 360 ha dari, 406 ha artıq yonca və yazılıq bitki əkdilər. Kənd əməkçiləri fədakarlıqla işlədi, 1943-cü ildə dövlətə tütün təhvilində fərqlənən Çay Qaraqoyunu kənd sakini Kamal Nuruyev, Rza Rzayev, Bircəgül Israfil qızı gündəlik tapşırığı 250-300 faiz yerinə yetirildilər. «Kommunist» qəzeti 1943-cü ilin yanvar nömrələrinin birində Tambov vilayəti kolxozçularının yeni vətənpərvərlik təşəbbüsünün Nuxa rayonunun zəhmətkeşlərinin böyük həvəslə qarşılması haqqında yazı dərc etmişdi. Yazında qeyd olunurdu ki, kolxozçular və kolxozçu qadınlar, MTS işçiləri və kənd ziyahları qəhrəman ordunun döyüş qüdrətini daha da möhkəmləndirmək üçün «Azərbaycan kolxozusu» adına qırıcı aviasiya eskadriliyasi yaratmaqdən ötrü öz vasaitlərindən pul verməyə başlamışlar. 6000 manat pul toplamış Nuxa MTS-nin fəhlələri və mühəndis-texniki işçiləri demişlər: «Hitlerin qanlı quldur dəstələrinə yeni-yeni məhvədici zərbələr endirən sovet döyüşçülərinin son müvəffəqiyyətləri hamımızı cəbhəyə yardımı daha da qüvvətləndirmək üçün ruhlandırmışdır».

Tambovluların çağırışına kolxozçular və kənd ziyahları da səs verdilər. «Azərbaycan kolxozusu» aviasiya eskadriliyaları ya-

ratmaq üçün vəsait toplanmış hər yerdə kolxoçuların vətənpərvərliyinin yeni nümayişinə çevrilirdi» [216].

Əmək qabiliyyəti əhalinin işə cəlb təsərrüfatların başlıca vəzifələrindən idi. Bu sahədəki işlərin yaxşılaşdırılmasında «Əmək qabiliyyətinə malik olub işləməyənləri işə cəlb etmək haqqında» Nuxa Rayon Zəhmətkeş Deputatları Sovetinin 18 iyul 1944-cü il tarixli qərarı əhəmiyyətli rol oynadı [91]. Əmək qabiliyyəti olub işləməyənləri sefərberliyə alan hökumət komissiyası cəbhəyə gedənlərin yerini doldurmaq üçün ipak sənayesi müəssisələrinə 1944-cü ildə 133 nəfər, kolxoz və sovxozlarda çalışmaq üçün 880 nəfər, kənd məktəblərində dərs demək üçün 97 nəfər göndərdi [91].

Müharibənin ilk günlərində orduya kömək Nuxada ümum-xalq hərəkatına çevrildi. 1941-ci il avqust ayının 10-dan 25-dək Nuxa zəhmətkeşləri tərəfindən döyüşçülərə 351 ədəd üz dəsməli, 756 cüt corab, 77 alt köynəyi, 45 alt tumani, 739 ədəd əl sabunu, 63 ədəd mayka, 7 üst köynəyi, 727 əl yaylığı, 202 dəftər, 120 karandaş, 48 qutu maxorka, 531 qutu papiros, 63 diş məcunu və diş fırçası, 20 ədəd üzqırxan alətlər dəsti, çoxlu tüttün və s. hədiyyələr göndərildi. Bu hədiyyələrin təşkilində deputatlardan Minaya Hamidova, Zəkəriya Şahvalədov, Ünbülbən Cəfərova, Xatın Hacıyeva, evdar qadınlardan Şəfiqə Məmmədova, «N» fabrikində çalışan Möhsüm İsmayılov, Hümmət Əliyev, Ziyvər Xəlilova, Həsən Rzayev, Allahyar İbrahimov, fabrik direktoru Mürsəl Abdullayev, A.Qənbərov, Məmməd Novruzov faaliq göstərdilər [300].

Şin kəndinin kolxoçularının mitinqində kolxoçu Əhməd Əzim oğlu 5 əmək gününün dəyərini və 60 manatlıq istiqrazını, Əsəd Həsim oğlu 10 əmək gününün dəyərini və 50 manatlıq istiqrazını, Abdulla Camalov 15 əmək gününün dəyərini və 100 manatlıq istiqrazını, Muxtar Vəqafar oğlu 10 əmək gününün dəyərini və 120 manatlıq istiqrazını, Qayabaşı kəndi Əzizbəyov adına kolxozen kolxoçularından Allahverdi Həsənov 10 əmək gününün dəyərini və 1200 manatlıq istiqrazını, Abasəli Nəcəfov 5 əmək gününün dəyərini, Məmməd Bağırov oğlu 10 əmək gününün dəyərini xalq müdafiə fonduna verdilər [301]. Ümumilikdə, Nuxa zəhmət-

keşləri tərəfindən 1941-ci il avqustun 25-dək müdafiə fonduna 101000 manat nağd pul, 105030 manatlıq istiqraz, 600 qram qızıl, gümüş və başqa şeylər verildi, 72320 kq qara əvan metal, 40 ton dəmir toplandı [302].

Qişın yaxınlaşması ilə əlaqədər olaraq ordु döyüşçülərini və komandirlərini isti paltarlarla təmin etmək təşəbbüsü «Kirov» adına artelin kollektivi tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılıdı. Artelin ayrı-ayrı sexlərinin işçilərindən Mariya Məmmədhəsən qızı, Siddiqə Həbibulla qızı, Bəstərək Mövləm qızı isti paltar hazırlamaq tapşırığını 110-115 faiz yerinə yetirdilər [303].

Babarətə kəndi «Zəhmət» adına kolxozen kolxoçularından Əsmayı Cabbarova və Zərifə Umarova hər biri müdafiə fonduna bir cüt qızıl və bir gümüş üzük, Salehə Məmmədova və Tamam Hacıyeva qızıl sırga, Mədina Yusifova 28 qram ağırlığında gümüş parçaları, Müşkünəz Rəsulova bir qızıl üzük və gümüş parçaları, Qudula kənd tam olmayan məktəbin müəlliməsi Cahan Şəkixanova bir qızıl üzük, Qudula kəndi «Füzuli» adına kolxozen kolxoçularından Zərifə Həsrətova, Bəstərək Əhməd qızı, Zabita Yaqubova, Əsibə Qurbanova və Məhrəzə Lətifəvə hər biri bir qızıl üzük, Saray Əli qızı 37 qram ağırlığında 2 gümüş manatlıq, Minaya Yusif qızı hil, Qaradağlı kəndi «M.C.Bağirov» adına kolxozen kolxoçularından Səyyarə Bahadurova və Bahadur Qafarov hər biri bir qızıl üzük verdilər [304].

«Nuxanın bütün fəhlələrinə, kolxoçularına və intelliqensiyasına» adlı bir qrup nuxalı döyüşçünün 7 oktyabr tarixli [306] çağırışa qoşulan kənd əməkçiləri və təhsil işçiləri müdafiə fonduna yardımçı davam etdirdilər. Oxud kəndindəki «Komunizm» kolxozenin sədri, kənd soveti sadri, kolxoçularından Salimova və başqları ordu üçün isti paltar toplanışında fərqləndilər. Kolxoçular müdafiə fonduna bir ton çəltik, 6000 manat nağd pul və 1941-ci ildə yazıldıqları 11000 manatlıq istiqrazi verdilər [307].

SSRİ XKS-in «Üçüncü beşillik dövlət zayomunun (dördüncü il buraxılışının) buraxılması haqqında» qərarı Nuxa rayonunun kənd zəhmətkeşlərində böyük ruh yüksəkliyi yaratdı. Rayonda ölkənin təsərrüfat və müdafiə qüdrətini daha da möhkəmləndirmək

üçün yeni istiqraza yazılış «Yeni zayoma yazılmamış bir nəfər də qalınmadır» şəri altında başlıdı. Sənaye müəssisələri ilə yanaşı, kolxoz əməkçiləri də kampaniyaya könüllü qoşuldular. Rayonun Biləcik, Babarətmə, Qışlaq, Cəfərabad, Kiçik Dəhnə və Böyük Dəhnə kəndlərinin kolxoçuları yazılışda fərqləndilərlər. Qısa vaxtda 54 min 895 manatlıq istiqraza yazılışla nail olundu [291].

Bütün gəlirlərinin faşist quldurlarının məhv edilməsinə sərf ediləcək pul-şey lotereyasiñin yazılışı Nuxa rayonunun zəhmətkeşleri arasında böyük ruh yüksəkliyi ilə davam etdi. Rayonda bir gündə 400000 manatlıq pul-şey lotereyası biletli yayıldı. İpək fabriklarının fəhlərləri və mühəndis-tekniki işçiləri pul-şey lotereyasiñin biletlərinin buraxılışını şadlıqla qarşılardılar. «Nuxa fəhləsi» qəzeti yazırkı ki, «N» fabrikinin fəhlələri 62000 manatlıq, «K» fabrikinin fəhlələri 12020 manatlıq, «M» fabrikinin fəhlələri 11030 manatlıq lotereyaya yazılmışlar. Çəltik tədarrükü idarəsinin işçiləri aylıq qazanclarının 20 faiz miqdərində - 10650 manatlıq lotereyaya yazıldılar. Cəfərabad sovetliyinin kolxoçuları 11410 manatlıq, kənd istehlak sistemində çalışan işçilər 1220 manatlıq pul-şey lotereyasına yazıldılar. Ümumiyyətlə, sovetlikdə 13000 manatlıq lotereya biletli yayıldı ki, bunun da 9000 manat nağd toplanmışdı [308]. Nuxa zəhmətkeşləri ikinci pul-şey lotereyasına həvəslə yazıldılar. «Zəhmət qəhrəmanı» sənaye artelinin üzvləri pul-şey lotereyasına yazılışı müvəffəqiyyətlə başa vurdular. Artel işçilərinən Məmməd Nəcməddinov 100 manat, Xanım Əfəndiyeva 40 manat nağd pul verdilər.

Rayon qulluqçuları da yazılış məbləğini nağd ödədilər. Şəhər partiya komitəsinin işçiləri 2500 manat, maliyyə səbəsi işçiləri 2880 manat, «Kirov» adına yerli sənaye arteli üzvləri 6000 manat, rayon kooperativlər ittifaqı işçiləri 1040 manatlıq yeni lotereyaya yazılaraq pulunu nağd ödədilər.

İkinci pul-şey lotereyasına yazılışda kolxoçular xüsusi fəaliyyət göstərdilər. Qışlaq kəndindəki «Kirov» adına kolxozun üzvləri 12000 manat, Babarətmə kəndindəki «Zəhmət» kolxozunun üzvləri 25000 manat miqdərində lotereyaya yazıldılar.

Beləliklə, birinci pul-şey lotereyasına rayonda bir gündə 10

min manat yazılış olmuşdusa, yeni lotereyaya 8 saatda 157970 manat yazılış olmuş, pulun 30 min manatı nağd ödənilmişdi.

Nuxa Rayon Zəhmətkeş Deputatları Sovetinin «Qızıl ordu sıralarına alınmışları ayaqqabı və isti paltarlarla, tüttün və papirosla təmin etmək, cəbhə üçün ət ehtiyatı yaratmaq və s. barədə» 1942-ci il martın 13-də qəbul etdiyi qarar fəhlə və qulluqçular, kənd əməkçiləri və ziyanlılar tərəfindən ruh yüksəkliyi ilə qarşılandı [92; 93]. Qərarla əlaqədar hər ay cəbhəyə 30-40 bağlama yola salındı [157, 14].

«Nuxa fəhləsi» yazırkı: «Nuxa rayonunun zəhmətkeşləri cəbhədə vurulan döyüşçülərə kollektiv sıradə məktublar göndərirlər. Sentyabr ayından oktyabrın 20-dək olan müddətdə 470-dən artıq belə məktub göndərilmişdi. Məktubların taşılğında fabrikların işçiləri, Oxud kənd, şəhər 3, 11, 13 Neli məktəblərin və kənd təsərütü texnikumunun kollektivi fəal iştirak etmişlər [317].

Nuxa Şəhər İcraiyyə Komitəsinin 2 iyul 1942-ci il tarixli 70 Neli qərarı ilə «Sırvı kiçik naçalnik heyətindən olan hərbi qulluqçuların ailələrinə təqaüd təyin edilməsi və verilməsi qaydasi haqqında» qərarına [91] uyğun olaraq 268 komandir və onların 605 nəfər ailə üzvlərinə aylıq pul ödənməsinə nəzarət edən komisiyanın işi üzrində nəzarət qoyuldu [91]. Nuxa şəhər soveti icraiyyə komitəsinin qərarı ilə əsər ailəsi Minayə Məmməd qızına 900 manat, milis işçisi Hüseyn Azəq oğlu 1000 manat və bu kimi digər 6 nafərə evlərini təmir etdirmək üçün 9000 manat pul yardımını edildi [317].

1942-ci ilda Nuxadan döyüşçülər üçün 426 kürk, 226 gödəkcə, 410 qulaqlı papaq, 226 döşlük, 270 pambıqlı şalvar, 152 dəst isti tuman-köynək, 1301 dəst alt geyimi, 9840 cüt yun əlcək, 1336 kilogram yun, 504 cüt dolaq, [318] 404 cüt yun əlcək, 350 qulaqlı papaq, 226 sırlı gödəkcə, 1940 cüt yun corab, 270 sırlı şalvar, 1336 kilogram yun, 500 dolaq, 973 dəri toplandı və göndərildi [316].

Kənd əməkçiləri isti paltar toplantılarında faal iştirak etdilər. Kiçik Dəhnə kəndindən «Telman» adına kolxozun kolxoçuları döyüşçülər üçün 125 ədəd dəri, 151 kilogram yun, 7 cüt yun əlcək,

5 cüt yun corab, Böyük Dəhnə kəndinin «Kommunist» kolxozunun kolxoçuları 157 dəri, 85 kilogram yun, 4 yun əlcək, Cəyirli kəndi «Əli Bayramov» adına kolxozun əməkçiləri 71 ədəd dəri, 28 kilogram yun, 7 cüt yun corab və yun əlcək göndərdi. Cəfərabad sovetliyinin əhatə etdiyi kolxozlarda əməkçiləri 100 kilogram yun, 41 dəri, 37 cüt yun corab, 5 cüt yun əlcək, bundan əlavə 145 cüt yun corab almaq üçün 2085 manat nağd pul topladılar [312].

Qaradağlı kəndinin «M.C.Bağirov» adına kolxozun əmək adamları döyüşçülər üçün 67 kq yun, 55 ədəd dəri, 15 cüt yun corab, 6 cüt yun əlcək, Qudula kəndinin «Füzuli» adına kolxozun əməkçiləri 21 dəri, 33 kq yun, 2 cüt yun corab, 2 əl sabunu göndərdilər [311].

Rayonun zəhmətkeşləri 1942-ci ilin əvvəlindən avqust ayınadək ordu döyüşürlərinə 6200 ədəd isti palter göndərdi, ordu fonduna 81000 manat nağd pul verdilər [311].

Kənd məktəbləri döyüşçülərə bağlama və hədiyyə göndərmişdən iştirak etdilər. «Nuxa fəhləsi» qəzeti 1942-ci ilin yanvar ayında xəbər verirdi ki, Baltalı kənd tam olmayan məktəbin müəllimləri və şagirdləri döyüşçülərə bağlamalar göndərmişlər. Bağlamalara döyüşçülər üçün 35 cüt corab, 8 əl yaylığı, 40 ədəd karandaş, 40 dəftər, tütün, diş məcunu, qoz və digər əşyalar qoyulmuşdu [310].

«Kommunist» qəzeti «Vətənə məhəbbət nümunəsi» başlıqlı yazısında xəbər verirdi ki, Nuxa rayonunda «Azerbaijan kolxoçusu» tank dəstəsi yaratmaq üçün vasait toplanmış böyük ruh yüksəkliyi ilə davam edir. «Paris Kommunası», «Beriya» adına və b. kolxozlarda tambovcuların vətənpərvərlik təşəbbüsünə həsr edilmiş yığıncaqlar keçirilmişdir.

Qişlaq kənd kolxoçularının yığıncağında iştirak edənlərin çoxu tank dəstəsi yaratmaq üçün adama 50 manatdan tutmuş 200 manata qədər nağd pul verdilər [214]. «Azerbaijan kolxoçusu» tank dəstəsi yaratmaq üçün 1943-cü ilin sentyabrına kimi 5 milyon manatdan çox pul toplandı [179, 77].

«Kirov» adına kolxozun kolxoçuları həyətyani təsərrüfatlarından ordu fonduna məhsul vermək çağrışmasına qoşuldular. Kolxoçu İsmayıllı Əliyev, kolxozun komsomol komitə katibi Mürsəl

Mustafayev, kolxoçular Əhməd Əzizov, Feyzi İsmayılov, kolxoş sədri Vahid Hüseynov 30 kilogram soğan verəcəklərini bildirdilər [212].

Nuxa şəhər 2 № li məktəbin müəllim və şagirdləri ordu döyüşçülerinin qışın yaxşı qarşılıması üçün isti palterlərə təmin etmək işində fəaliq göstərdilər. Məktəbin müəllimlərindən Əlihüseyn Əfəndiyev döyüşçülər üçün 16 kilogram, Ədhəm Məmmədəliyev və Xədicə Rəfiyeva hər biri 4 kilogram yun, şagirdlərdən Məmməd Cəfərov, Tofiq Əliyev, Nadir Əkbərov, Mahmud Möhsünov, Aydin Qafarov, Hüsnüyə Şirinova, Əli Salehli, Vahid Rəfiyev və başqaları nağd pul verdilər [305].

«Nuxa fəhləsi» qəzeti xəbər verirdi ki, şəhər 5 № li məktəbin müəllim və şagirdləri döyüşçülərə onlarla bağlama hədiyyə göndərmişlər. Hədiyyələrin içərisində heyva, alma, nar, şabalıd, armud, ezbil, qoz və findiq ləpəsi, maxorka, papiro, 2 ədəd gədəkce, yun corab, üz dəsmali, əl yaylığı, əl sabunu, dəftər, karandaş, kibrıt, paket və s. vardi. Hədiyyələrin hazırlanmasında məktəbin direktoru Nurəddin Əhmədov, müəllimlərindən Əfşan Heydərova, Əliyyə Məmmədəova, Yunis Yəhyazadə, Əliyyə Abdullayeva, Ələkbər Əyyubov və Əlanur Bəşirova faal iştirak etdilər [309]. Həmin məktəbin III sinif şagirdləri Rövşən Abdullayev, Sələdəddin Məmmədov və Matan Yəhyazadənin başçılığı ilə «ordu döyüşçüləri üçün yardım cassası» təşkil olundu. Onlar topladıqları pula kitab və jurnalalar alaraq döyüşçülərə göndərdilər [313].

Şəhər 2 № li məktəbin müəllim kollektivi ordu və hərbi dəniz donanması döyüşçülərinə yola salmaq məqsədilə 30 cüt yun corab almaq üçün 450 manat topladılar. Bu işdə məktəbin direktoru Əlihüseyn Əhmədov faal iştirak etdi [312].

«Azerbaijan müəllimi» təyyarə eskadriliyi yaratmaq fonduna vasait toplanması hərəkatına Nuxanın pedaqoji kollektivləri bir səslə qoşuldular.

Məktəblilərin kənd təsərrüfatı işlərində iştirakına dair ÜİK (b) P MK və SSRİ XKS-in 17 noyabr 1941-ci il tarixli qərarına uyğun olaraq məktəblilər müəllimlərin rəhbərliyi ilə kənd təsərrüfatı işlərinə cəlb olundular. Cəfərabad, Vərəzət, Baş Göynük, Daşbu-

laq, Ceyirli, Qayabaşı kənd məktəbliləri bu sahədə nümunə olular.

Vərəzət məktəbliləri 1943-cü ilin yay dövründə 6830 kilogram sünbüllə toplayıb fonda təhvil verdilər. Daşbulaq məktəbliləri 1944-cü ilin yay dövründə 7 gün ərzində 2100 kilogram sünbüllə yığıdlar. Təpəcənnət məktəbliləri 160 ha yer şumladılar, 12 ha sahənin taxilini biçdilər.

Baş Layisqil kənd məktəbinin müəllimləri Şahvələd Cəfərov, Kamil Ramazanov, Əhməd Lətifzadə və Yamən Bəkirov xüsusi fəallıq göstərərk gündəlik normani 150-160 faiz ödəyirdilər [314].

Orta Zəyzid kəndindəki orta məktəbin müəllimlər və şagirdləri kolxozda çalışaraq 47 ha sahənin taxilini biçdi, 10 ton sünbüllə yığıdlar.

Cəy Qaraqoyunu kəndindəki tam olmayan orta məktəbin direktori Şahid Abdullayev kolxozda çalışaraq 64 əmək günü qazandı. Həmin məktəbin şagirdlərindən Paşa Cahangirovun 80, Əlpaşa Əyyubovun 120 əmək günü vardi [212].

Nuxa İkiillik Müəllimlər İnstututunun pedaqoji kollektivi cəbhəyə yardım hərəkatında faal iştirak etdi, Nuxa İkiillik Müəllimlər İnstututunun əməkdaşları tank dəstəsi yaratmaq fonduna 16250 manat pul, 21000 manatlıq istiqraz verdilər. İnstututun tələbələri Manya Qasimova, Sura İbrahimova gündə 1,5 əmək günü qazanırlardılar. Tələbələrdən Rəxşanda Zeynalova, Rüxsərə Ağayeva, Nuriyə İsmayılova, Humay Məhərrəmova, Ulduz Hüseynova, Afərdə Həmidova, Məmməd Rəhimov yeri sünbüllərdən təmiz yığıdlar. Kənd soveti sədri Avdi Cabbarlı, kolxoz sədri Məmmədcəmal Səyidov, kolxozçu İdris Şirinov tələbələrə qayğı göstəridilər [315].

6.3.4. Təhsil

Faşist Almaniyasının SSRİ-yə basqını ölkə həyatının bütün sahalarında olduğu kimi təhsil sahəsində də başlanmış işləri yarımcı qoymuş. On minlərlə məktəbli oğlan və qız əmək cəbhəsinə gedərək zavod və fabriklərdə, kolxoz tarlalarında işləməyə məcbur oldular.

Mühəribə xalq maarifi və məktəblər qarşısında yeni vəzifələr qoymuş. Məktəb şəbəkəsinin qorunub saxlanması, mühəribə şəraitində kənd yerlərində ibtidai icbari, şəhərlərdə 7 illik icbari təhsilin həyata keçirilməsi və genişləndirilməsi qarşında duran mühüm məsələlərdən idi. Əsas problemlərdən biri də, istehsalata köntülli gedən yuxarı sinif şagirdlərinin təhsilinin, cəbhəyə kömək uğrunda ümumxalq hərəkatında məktəblilərin və müəllimlərin istirakının təşkili, valideyn himayəsindən məhrum olan, valideynlərinin itirmiş uşaqların üşaq evlərində yerləşdirilməsi idi [543, 34-35].

Mühəribə illərində ümumi icbari təhsil və məktəblərin işi haqqında SSRİ XKS 1941-ci il 21 iyul tarixində «Məktəbdə təhsilin keyfiyyətini yaxşılaşdırmaq tədbirləri haqqında», ÜİK(b)P MK və SSRİ XKS 16 sentyabr 1941-ci il tarixində «Orta məktəblərin yuxarı sinif şagirdlərinə, texnikum və ali məktəb tələbələrinə kənd təsərrüfatı peşələrinin öyrədilməsinə dair», SSRİ XKS və ÜİK(b)P MK 1941-ci il 17 noyabr tarixində «Məktəblilərin 1942-ci il kənd təsərrüfatı işlərində iştirakı haqqında», [689, 142] SSRİ XKS 1942-ci il 23 yanvar tarixində «Valideynsiz qalmış uşaqların yerləşdirilməsi haqqında» qərarlar qəbul etdi [546, 265-266]. Bu qərarlara müvafiq olaraq Azərbaycan SSR XKS və Azərbaycan K(b)P MK-də da qərarlar qəbul olundu.

SSRİ XKS-in 1943-cü il 16 iyul tarixli qərarı ilə 1943-cü ildə ittişaf və müxtar respublikaların paytaxtlarında, ölkə, vilayət və iri sənaye şəhərlərdəki məktəblərdə oğlanların və qızların ayrılıqda oxumaları təşkil edilirdi. Bu qərarın verilməsində məqsəd oğlanlarla qızların bir yerde oxuması prosesində təlim-tərbiyə işindəki nöqsanları, oğlanların və qızların fiziki tərbiyəsindəki çatışmazlıqları, onların əməyə hazırlanması, praktik fealiyyəti və hərbi işi öyrənmələrləndəki çətinlikləri aradan qaldırmış idı [366, 264-303]. 1943/1944-cü dərs ilində Bakının 25 məktəbində, 1944/1945-ci dərs ilindən etibarən isə Kirovabad (Gəncə), Nuxa (1968-ci ilin martın 14-dən Şəki adlandırılmışdı), Stepanakert (Xankəndi), Naxçıvan, Lənkəran, Ağdam və başqa şəhərlərin bəzi məktəblərində oğlanlar və qızlar ayrılıqda təhsil almağa başladılar [496, 42-43].

1943-cü il sentyabr ayının 3-də SSRİ XKS yeddi yaşından

başlayaraq uşaqların ümumi təhsili haqqında qərar qəbul etdi. Bu qərara görə yeniyetmələr yeddiilik təhsili 14 yaşında başa vurmalı idi. Qərar uşaq bağçası ilə (6 yaş) məktəbəyəsi arasındaki (8 yaş) boşluğu ləğv edirdi.

SSRİ XKS-in 1944-cü il 21 iyun tarixli «Məktəbdə təlim keyfiyyətini yaxşılaşdırmaq tədbirləri haqqında» qərarı ilə ibtidai və yeddiilik məktəbi qurtaran şagirdlərin buraxılış imtahanları və orta məktəbi qurtaran şagirdlərin kamal attestatı imtahanı vermələrini, həmçinin kamal attestatı imtahanlarında müvəffəqiyyət qazanmış və əxlaqdan əla qiymət alan orta məktəb şagirdlərinin qızıl və gümüş medalla təltif olunmaları qaydasını müəyyən etdi. Azərbaycan SSR XMK-nin kollegiyası SSRİ hökumətinin yuxarıda qeyd olunan qərарından irali galan vəzifələrin yerinə yetirilməsi gedisiñə uyğun olaraq 4 oktyabr 1944-cü il tarixində «Orta məktəb attestatlarından sui-istifadə edilməsinə qarşı mübarizə tədbirləri haqqında» məsələ müzakirə edərək bir sırə rayonlarda bu sahədə buraxılan nöqsanları göstərdi və onların aradan qaldırılması üçün tədbirlər hazırladı [217].

Qeyd edilən çətinliklər Nuxa təhsil müəssisələrinin işində də özünü göstərdi. Yalnız 1943-cü ilin ikinci yarısından sonra cəbhədə baş verən dəyişikliklər nəticəsində təhsil sahəsində irəliləyişlər hiss olunmağa başladı. 1944-cü ilin yaz yoxlama imtahanları müvəffəqiyyətlə keçirildi. Şəhər 11 Nəli məktəbdə imtahanı buraxılan 126 nəfərdən 112 nəfəri, 7 Nəli məktəbdə 130 nəfərdən 121 nəfər müvəffəq qiymət aldı. Şagirdlər daha çox rus dili və riyaziyyat fənlərində yüksək nəticə göstərdilər [321].

1943/1944-cü tədris ilində təhsil sahəsində görülmüş işlər 1944-cü il avqust ayının 24-25-də keçirilmiş Nuxa rayon müəllimlərinin müşavirəsində müzakirə olundu. Müşavirədə SSRİ XKS-in 1944-cü il 21 iyun tarixli qərəmin məktəblərdə yerinə yetirilməsi və yeni dərs ilində qarşısında duran vəzifələr haqqında» rayon maarif şöbəsinin müdürü Mustafa Cabbarzadənin məruzəsi dini lənildi. Məruza ətrafında Hüseyn Salehov (7 Nəli məktəb), Əyyub Yusifov (Oxud kənd məktəbi), Rza Cəlilov (10 Nəli məktəb), Əliqulu Quliyev (Baş Göynük orta məktəbi), Vədud Hacıyev (Biləcik məktəbi),

Hüsniyə Süleymanova (rayon müəllimlər ittifaqı), Zahid Cabbarlı (şəhər maarif şöbəsinin müdürü), Qədir Əsfəndiyev (maarif şöbəsinin müfəttişi), Mina Mustafayeva (şəhər komsomol komitəsinin katibi), Manaf Hacıyev (rayon soveti sədrinin müavini) və b. çıxış edərək başa çatan dərs ilində şəhər 1, 5, 7, 9, 10, 11 Nəli, Oxud, Cunud, Biləcik, Vəzət məktəblərində yaxşı nəticələr əldə olunduğu, müəllimlərdən Niyazi Hacıyev, Münəvvər Həmidova, Münəvvər Rəşidova, Ümmü Rzayeva, Minaya Hacıyeva, Hüseyn Salehov, Sayyarə Əsgərova, Hədiyyə Qasimova, Tamara Ağayeva, Baxşı Abbasova, Vədud Hacıyev, Zinyat Sultanova və başqalarının tədris ilində yüksək təlim müvəffəqiyyəti qazandığı bildirildi. Müşavirədə qeyd edildi ki, rayonun 73 məktəbində təhsil alan 7743 nəfərdən 5443 nəfəri müvəffəqiyyət qazanmış, X sinifi bitirənlərdən 8 nəfəri qızıl və gümüş medallassa layiq görülmüşlər [322].

Müşavirədə zəif nəticələr əldə edən 12 Nəli şəhər, Kiş, Qoxmuq, İncə-Zunud, Baş Şəbablı, Kiçik Dəhnə, Babaratma, Qudula, Suçma, Baş Küngüt və Dərəcənnət məktəblərinin işi kəskin tənqid edildi. Rayon müəllimlərinin müşavirəsində iştirak edən rayon partiya komitəsinin katibi Mahmud Mehdiyev müzakirələrə yekun vurdu [322].

Göründüyü kimi, ağır mühərribə şəraitinə baxmayaraq, mühərribə illərində respublikada, o cümlədən Nuxada məktəb şəbəkəsi qorunub saxlandı, istehsalata gedən gənclərin təhsili təşkil edildi. Məktəblilərin hərbi-vətənpərvərlik təbiyəsi sahəsində aparılan işlərə da diqqət artırıldı. Azərbaycan K(b)P MK-nin 3 noyabr 1942-ci il tarixli qərarı əsasında natamam orta məktəblərin və pedaqoji məktəblərin planlarına ilk və çağrısa qədər hərbi hazırlıq kursu fənni daxil edildi [115, 81-84]. Mühərribənin başlanmasına ilə əlaqədər olaraq Nuxa İpəkçilik Texnikumu bağlıdı. Nuxadakı Mədəni-Maarif Texnikumu pedaqoji texnikumla birləşdirildi.

Ağır mühərribə şəraitində orta ixtisas təhsilli pedaqoji kadrlar hazırlanğı sahəsində Nuxa Pedaqoji Texnikumu səmərəli fəaliyyət göstərdi. Texnikum 1940/1941-ci tədris ilində 185, 1941/1942-ci tədris ilində 55, 1942/1943-cü tədris ilində 36, 1943-1944-cü tədris ilində 33, 1944/1945-ci tədris ilində 75 nəfər, ümumilikdə 384

nəfər orta ixtisaslı kadrlar hazırlanırdı. Nuxa pedaqoji texnikumuna 1939-1941-ci illərdə *Mirzə Salehli*, 1941-1943-cü illərdə *Rza Babayev*, 1943-1945-ci illərdə *Yusif Həmidov*, 1945-1952-ci illərdə *Mirzə Salehli* rəhbərlik etdilər.

Müəllim hazırlığını yaxşılaşdırmaq, mühərabə ilə əlaqədər əmələ gəlmış ehtiyacı ödəmək üçün bir sıra institutlar Azərbaycan Dövlət Universiteti ilə birləşdirildi [84, v.5, 35]. 1943-cü ildən başlayaraq mühəribənin gedişindəki dönüş ali təhsilin inkişafına diqqəti artırmağa imkan verdi. Nuxa, Quba, Ağdam və Qazaxda yeni müəllimlər institutları açıldı [115, 43, 53]. 1939/40-ci ildə Nuxada İkili Müəllimlər Instituto fəaliyyətə başladı.

Nuxa İkili Müəllimlər Instituto 13 illik fəaliyyəti dövründə dörd ixtisas üzrə nəinki Nuxanın, həmçinin Nuxa-Zaqatala bölgəsinin məktəblərinin müəllim kadrları ilə təmin olunmasında əvəzsiz rol oynadı. 1944/1945-ci dərs ilində Nuxa İkili Müəllimlər Instituto 197 toləbə oxuyurdu [115, 95]. Instituto pedaqoji kollektivi direktor R.Rasullunun rəhbərliyi ilə cəbhəyə yardım hərəkatında fəal iştirak etdi, R.Rasullu aylıq maaşının 10 %-nın mühəribənin sonundak cəbhəyə yardım fonduna köçürülməsi haqqında təşəbbüs irəli sürdü. Instituto əməkdaşları tank dəstəsi yaratmaq fondunda 16250 manat pul, 21000 manatlıq istiqraz verdilər. 1941-1945-ci illər mühərabəsi dövründə cəbhəyə yardım toplanması hərəkatında fəal iştirakına görə təhsil müəssisəsinə DMK-nin sədri İ.Stalinin adından təşəkkür göndərilmişdi.

Nuxa İkili Müəllimlər Instituto 1953-cü ildə ləğv olunaraq Kirovabad (indiki Gəncə Dövlət Universiteti) Pedaqoji Instituto birləşdirildi. Instituto məzunları Nuxa-Zaqatala bölgəsində təhsilin inkişafında fəal iştirak etdilər.

1943-cü ilin dekabrında SSRİ XKS-in qəbul etdiyi «Qiyabi pedaqoji təhsil sisteminin möhkəmləndirilməsinə dair tədbirlər haqqında» qərarından sonra qiyabi təhsil genişləndirildi. 1944-cü ilin yanvar ayından başlayaraq ADU, API, Kirovabad Pedaqoji Instituto, Nuxa, Qazax, Quba, İmişli, Naxçıvan Müəllimlər Instituto, Astraxanbazar (indiki Cəlilabad), Laçın, Göyçay, Qaryagin (indiki Füzuli), Ağdam, Şamaxı və Zaqatala Pedaqoji məktəbləri

yanında qiyabi təhsil alan müəllimlər üçün məsləhət məntəqələri təşkil edildi.

Müəllimlər mühərabə illərində sahibsiz və nəzarətsiz qalmış minlərlə uşaqların uşaq evlərinə yerləşdirilməsində iştirak etdilər. Nuxa rayonunda əsgər uşaqlarından 2340 nəfəri uşaq bağçalarına, 839 nəfəri uşaq evlərinə cəlb edildi, 3223 nəfər məktəb bufetlərində pulsuz yeməklə təmin olundu. Şəhərdə fəaliyyət göstərən 7 uşaq evində 700 sahibsiz uşaq tərbiyə olunurdu. 1944-cü ildə Nuxada açılmış 3 uşaq evində 500 sahibsiz uşaq vardi.

Azərbaycan SSR-in təhsil işçiləri, o cümlədən Nuxa müəllimləri mühərabə illərində kütləvi siyasi işdə fəal iştirak etdilər. Müəllimlər təşviqat məntəqələrinin təşkilində yerli hakimiyət orqanlarına kömək edir, mühəzirəçi, maruzəçi və təşviqatçı kimi dəmiryol stansiyalarında, hospitallarda, körpülərdə və vağzallarda kütłələr arasında iş aparırdılar. Müəllimlərin təkcə 1942-ci ildə oxuduğu mühəzirələri 91500 nəfər dinləmişdi [101a, v.204].

6.3.5. Şəkililər döyüş cəbhələrində

Nuxali gənclər mühəribənin ilk günlərdən cəbhəyə yollandılar. Şəki tibb məktəbindən 40-dan çox tibb bacısı, o cümlədən 23 yüksəkxitəsəli həkim cəbhəyə könüllü getdi.

Mühərabədən sonra məisət xidməti kombinatında işləyən Suleyman Eldarov Azərbaycan SSR-dən «Şöhrət» ordeninin hər üç dərəcəsinə layiq görülən 30 nəfərdən biridir.

Eldarov Süleyman Ələsgər oğlu – Şəki şəhərində doğulmuşdur. Baş serjant, top komandiri olmuş, 7 dəfə yaralanmış, Stalinqaradın Çexoslovakiyaya döyük yolu keçmişdir. S.Eldarov Oryol-Kursk ətrafindakı vuruşmalarda göstərdiyi şücaətə görə «Şöhrət» ordeninin III, Jitomir-Kiyev döyüşlərinə görə II, Ostrava ətrafinda almanın üzərində qatı qələbə calmaqdakı igitliyinə görə «Şöhrət» ordeninin I dərəcəsinə layiq görülmüşdür [179, 68-69]. O, 1945-ci ilin iyunun 24-də Moskvada keçirilən Qələbə rəsmi keçidiñin iştirakçısı olmuşdur [663, 25-27]. S.Eldarov mühərabədən sonra Şəkidə müxtəlif işlərdə işləmişdir. [bax: bölmənin sonu, şəkil 8].

416-ci diviziyanın döyüçüsü, Zunud kənd sakini İsaq Qurbanov minamoyot atan dəstənin komandiri kimi Mozdokdan Berlinədək döyük yolu keçmişdir. O, göstərdiyi qəhrəmanlıq və igidliyə görə birinci və ikinci dərəcəli «Vətən müharibəsi», «Qırmızı Ulduz» ordenləri və bir neçə döyük medalları ilə təltif olunmuşdur [179, 67].

Feldşer Gülü İlyasov 17 yaşı tamam olmamış öz xahişi ilə ordu sıralarına getdi. Yenica tibb texnikumunu bitirmiş gənc Gülü ilk gündən özünü təkcə feldşer kimi deyil, həm də qəhrəman döyükü kimi göstərdi. O, 416-ci Taqanroq diviziyyasında Qafqazdan Berlinədək şanlı döyük yolu keçdi, Polşa Soxaçıyev, Skerneviye və Lvov şəhərləri vuruşlarında, Visla çayı hücumunda, Kustrinin, Brandenburg və Berlinin alınmasında faal iştirak etdi, baş leytenant rütbəsinədək yüksəldi. Döyüklerdə göstərdiyi igidlik və qəhrəmanlığına görə komandanlıq tərəfindən dəfələrlə təşəkkür aldı, birinci dərəcəli «Vətən müharibəsi», «Qırmızı Ulduz» ordenləri, «Qafqazın müdafiəsiñə görə» medali ilə təltif olundu. Mühəribədən qayıdanda G.İlyasovun sinəsinin 6 orden və medallar bəzəyirdi [179, 67].

Əsabəli Ağamirzayev 15 yaşında Nuxa mətbəəsində müraciət küməkçisi kimi əmək fəaliyyətinə başlamışdı, 1933-cü ildə «İpəkçi» qəzetiñin tərtibatçısı İsləmişdir. 1936-cı ildə Moskvada zabitlər hazırlayan məktəbi bitirən və leytenant rütbəsi alan Əsabəli Ağamirzayev 1943-cü ildə orduya səfərbərliyə alındı, 416-ci diviziyanın 1368-ci atıcı alayının birinci batalyonunda komissar vəzifəsinə irəli çəkildi, Berlinə qədər döyük yolu keçdi, döyüklerdə göstərdiyi qəhrəmanlıqla görə ikinci dərəcəli «Vətən müharibəsi» ordeni və 5 medalla təltif olundu.

Ə.Ağamirzayev mühəribədən qayıtdıdan sonra Nuxa mətbəəsinin direktoru oldu, mühəribə veteranları şurasının üzvü kimi gənclərin hərbi-vətənpərvərlik tarbiyasında faal iştirak etdi.

Qoxmuq kənd sakini Məmmədovlar ailisindən Bəybala, Əlibala, Əhəd və Ədil cəbhəyə yollandı, evdə təkcə kiçik qardaş Fikrət qaldı. Dörd qardaşdan Bəybala və Əlibala döyüklerdə həlak oldu, Əhəd və Ədil fəsistlərə qarşı döyük-döyük Budapeştdə kimi şanlı döyük yolu keçdilər. Əhəd Stalinqraddan başlamış Budapeştə kimi

döyük yolunda düşmənin 11 tankını, 36 avtomobili sıradan çıxardı. O, Yassi-Kişinyov birləşmələrinin məhv edilməsində, Belqrاد-Budapeşti uğurundakı vuruşmalarda igidlik göstərdi [323].

Mirəli, Əsabəli, Əli və Qurbanəli Bəhlulov qardaşları da cəbhədə igidlik göstərdilər. Qardaşlardan Qurbanəli Novorossiysk, Tuapse, Mariopol, Taqanroq, Tamansk, Kerç və Praqanın azad edilməsində iştirak etdi.

Kiçik Dəhnə kəndindən olan Zeynal Qocayev Ukrayna və Belarusiya cəbhələrində vuruşdu, Kerç yarımadasına çıxarılan de-santda iştirak etdi. Döyüklerdə 3 yerden yaralanan Zeynal Qocayev rabitəçi kimi öhdəsinə düşən vəzifəsini ləyaqətlə yerinə yetirdi [317].

İsrail Əmrəhov, Hüseyin Əkbərov, Piri Məmmədov, Məhyəddin Abbasov, Novruz Osmanov, Musa İbrahimov, İsmayıll Səmədov, Əhməd Qədirov, Məmməd Sultanov, Məmmədəli İbrahimov, İsfəndiyar Salmanov, Zahid İbrahimov, Nurəddin Səmədov, Məmməd Əhmədov, Tacəddin Əfəndiyev, Əsabəli Əsgərov, Soltan Əzizov, Ramazan Əliyev, Hüseyin Rəsulov və başqları döyük cəbhələrindəki igidliklərinə görə orden və medallarla təltif olundular.

Faşizmə qarşı mübarizədə nuxalı müəllimlər – Təpəcənnət kənd məktəbinin müəllimi Müxtar Süleymanov, Baş Göynük kənd məktəbinin müəllimi Mustafa Məmmədov, Oxud məktəbinin müəllimləri Nuru Məmmədov, Əsabəli Qafarov, Bəlyar Məmmədov, Baş Zeyzid məktəbinin müəllimləri Yaqub Əzimov, Əhməd Yusifov və onlara başqları qəhrəmanlıq nümunələri göstərərək orden və medallarla təltif olundular.

Mühəribə başlanğında Şəki rayonunun Təpəcənnət məktəbində müəllimlik edən Müxtar Süleymanov ilk günlərdən döyükə girdi.

Müxtar İsmayıllı oğlu Süleymanov 1920-ci ildə Azərbaycan SSR-in Nuxa şəhərində anadan olmuşdur. Atası İsmayıll Süleyman oğlu 1864-cü ildə anadan olmuş, inqilaba qəder və inqilabdan sonra tək keçəçi xırda sənətkar olmuş, 1924-cü ildə vəfat etmişdir. Anası Paşayeva Həcor Zahid qızı inqilaba qəder evdar qadın, inqilabdan sonra Nuxa ipək kombinatında ipəksariyan işləmiş, 1941-ci ildə vəfat etmişdir [101, v.4]. [bax: bölmənin sonu, şəkil 9].

Müharibənin ilk günlərində döyüşən orduda xidmət edən M.Süleymanov Moskva ətrafında, Ukrayna və Belarusiya uğrunda döyüşlərdə, Varşavanın azad edilməsində iğidilik və şücaət göstərdi. Sıçovka-Jizdra rayonunda düşmənin arxasına keçərək Oryol-Kursk marşrutunda dəmiryol köprülərinin partladılmasına rəhbərlik etmək Muxtar Süleymanova tapşırıldı. Tapşırıq M.Süleymanovun rəhbərlik etdiyi dəstə tərəfindən layqaqla yerinə yetirildi. Əsgər və zabitlardan 170 nəfəri orden və medallarla təltif olundu. Nümunəvi rəhbərlik etdiyi üçün M.Süleymanov Aleksandr Nevski ordeninə layiq görüldü [101, v.24].

«Nuxa fəhləsi» qəzeti 1943-cü il oktyabr nömrəsində yazırıdı: «Döyüş cəbhəsinin olmaz qəhrəmanı, vaxtı ilə Nuxanın gözəl təbiəti kəndlərindən birində müəllimlik etmiş gənc Muxtar Süleymanovun vuruş meydانlarında misilsiz və saysız qəhrəmanlıqları Nuxa gənclərinə olmaz şərəf qazandırılmışdır...».gənc Muxtar canub-qorbs cəbhələrində və Moskva ətrafındaki siddətlə döyüşlərdə həmişə, düşmənə qələbə çalmışdır. O, öz atının tərkində bir alman zabitini ştaba gətirdiyi zaman onun həqiqi bir qəhrəman olduğunu şübhə etmirdik. Döyüş qəhrəmanlığına görə o, iki dəfə ordenlə təltif edilmişdir» [320]. Qvardiya mayoru olan Muxtar Süleymanov 11 dəfə yaralandı, iki «Qırmızı bayraq», birinci dərəcəli «Vətən mühəribəsi», «Qırmızı Ulduz» ordenləri və 9 medalla təltif olundu [101, v.26].

Gənc müəllim Saleh Məmmədov, Allahyar Haqverdiyev Oryol-Kursk, Şərqi Prussiya, Orsha, Moqilyov, Minsk, Kaunas, Alenburq, İnsterburqun düşməndən azad olunmasında, Neman çayının qəhrəmancasına keçilməsində qorxmazlıq nümunələri göstərdi, «Qırmızı bayraq», «Aleksandr Nevski», birinci dərəcəli «Vətən mühəribəsi» ordenləri ilə təltif olundu.

Oxud məktəbinin müəllimləri Nurpaşa Hümmətov, Nuru Məmmədov, Əsabəli Qafarov, Balyar Məmmədov, Musa Rəcəbov, Zeyzid kənd məktəbinin müəllimləri Əzimov Yaqub Əhməd oğlu, Yusifov Əhməd Məmməd oğlu, Göynük mahalında riyaziyyatçı kadrların yetişməsində xüsusi əməyi olan Mustafa Məmmədov, Nuxa Pedaqoji məktəbinin rus dili müəllimi, sonralar təhsil sahə-

sində qazandığı müvəffeqiyatlara görə «Azərbaycan SSR əməkdar müəllimi» fəxri adına layiq görülmüş Məmməd Allahyarov, 3 Neli məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Ələsgər Yusifov, müharibədən sonra BDU-da elmi axtarışlarını davam etdirən və Azərbaycan EA həqiqi üzvü seçilən Məcid Rəsulov [bax: bölmənin sonu, şəkil 10], BDU-nun aparıcı alimlərindən biri, tarix elmləri doktoru, professor Yusif Səfərov şanlı döyüş yolu keçidilər.

Kişilərlər ciyin-ciyanın döyüşən Zərifə Mustafayeva, Məlakə Qasımovə, Zərişan İmamverdiyeva, Əsmayıə Məmmədova, Lətifə Sadıqova, Müləyim Cəfərova və başqları Moskvanın, Stalinqradın, Sevastopolun, Odessanın, Krimin müdafiəsində fəal iştirak etdilər.

Dürrə Abbas qızı Məmmədova 1923-cü ildə Nuxada anadan olmuşdur. 1940-ci ildə Bakı Əczaçılıq Texnikumunu bitirmişdir. Müharibə başlayana qədər Nuxada 85 sayılı aptekdə işləmiş, köntülli cəbhəyə getmişdir. Novorossiysk şəhəri 43 nömrəli hərbi-dəniz donanmasının sərəncamına göndərilən gənc Dürrə sonralar Novorossiysk Hərbi-Dəniz donanmasının sanitər anbarına köçürülmüş, tibb işçisi kimi 18-ci ordunun Qara dəniz hərbi hissələrinin dərmanları, sarğı ləvazimatları və tibbi avadanlıqlarla təchizi məsələləri ilə məşğul olmuş, yaralılara yardım göstərmişdir.

D.A.Məmmədovanın döyüş şücaətləri «Qırmızı Ulduz» ordeni, 13 medal və fəxri fərmanlarla qiymətləndirilmişdir. [bax: bölmənin sonu, şəkil 11].

1948-ci ildə ordudan tərxis olunan D.Məmmədova tibb xidməti leytenantı rütbəsi almış, 1949-1951-ci illərdə Leninqradda, 1951-1961-ci illərdə Uzaq Şərqdə hospitallarda işləmiş, 1961-ci ildən Baş Apteklər İdarəsində çalışmışdır. 1965-ci ildə Müharibə Veteranları Sovet Komitəsinin Bakı şöbəsinin sədr müavini, 1978-ci ildən Respublika əhəmiyyətli fəxri pensiyaçı olan Dürrə Məmmədova «Tibb xidməti əlaçısı», «Azərbaycanın əməkdar səhiyyə işçisi» adlarına layiq görülmüşdür. Onun döyüş yolu haqqında oçerk, şeir və povest yazılmışdır. D.A.Məmmədova gənclərin həbi-vətənpərvərlik təriyəsində fəal iştirak etmişdir.

Dürrə Abbas qızı Məmmədova 2010-cu ildə vəfat etmişdir.

Tibb işçiləri Manafova Pakizə Yaqub qızı, Həsənova Əsmər Əkbər qızı, Məmmədova Lətfat Rəsul qızı, Manafova Ziynət Qəffar qızı, Cəvahir Rzaqulu qızı Abbasova yüzlərlə yaralını həyata qaytardılar.

Müharibə illərində partizanlar düşmənin canlı qüvvəsinin və texnikasının sıradan çıxarılmasında böyük rol oynadılar. Nuxali partizanlar Əhmədiyyə Cəbrayılov, Nuru Abdullayev Fransada, Şahbaba Məcidov İtaliyada, Abbas Abbasov Belarusda, İsmayıllı Nəbiyev Ukraynada partizan hərəkatında iştirak etdilər.

Şəkinin Oxud kəndindən cəbhəyə gedən **Nuru Abdullayev** 1913-cü il mayın 15-də anadan olmuşdu. Ikinci Dünya müharibəsi nədək N.Abdullayev aşbaz, Şəki ipəksarına fabrikində baramadı, döyən İsləmiş, müharibə başlayanda Qırmızı Ordu sıralarına səfərbər olunmuş, 355-ci piyada polkun 2-ci batalyonunda sıravi əsgər kimi hərbi xidmətə başlamışdı. Nurunun xidmət etdiyi polk 6 gün Ukraynanın Ovolovski kəndində düşmənə zərbələr endirdi. 1941-ci il avqustun 28-də Oryol şəhəri altında döyüslərdə əsir düşən N.Abdullayev 23218 nömrə altında «Ştalaq-VIII» da yerləşdirilir. Jitomir şəhərində və Ovilovskidə hərbi əsirlər üçün düşərgədə saxlanılır. [bax: bölmənin sonu, şəkil 12].

Faşistlər əsirləri Polşaya, oradan da Fransaya apardılar. 1942-ci ilin yayında Polşanın Edlin şəhərində azərbaycanlı hərbi əsirlərdən gizli antifaşist təşkilatı yarandı. Polkun komandiri Hüseynzə Məmmədov, üzvləri Hadi Qiyasbəyov, İsmayıllı Heydərov, Feyzulla Qurbanov, Xələf Hacıyev və başqları idi. Polk Fransa şəhərlərinin faşistlərdən azad edilməsində iştirak etdi. N.Abdullayev 1944-cü ildə Fransanın cənubundakı Rodez şəhərindəki hərbi əsirlər düşərgəsinə göndərildi [498, 84]. O, Fransanın cənubunda, Rodez rayonunda formalasən ilk Azərbaycan polku ilə əlaqə saxlamağa münvəffəq oldu. Nəhayət, N.Abdullayev əsirlikdən qaçaraq 1944-cü ilin avqust ayının 15-də Fransa partizanlarına qoşuldu. Partizan Nuru Fransanın Lion, Tuluza, Marsel və başqa şəhərlərində almanlara qarşı partizan hərəkatında iştirak etdi. Partizan Nurunun igidiyi haqqında öcerklər yazılmış, «Geriyə yol yoxdur» romanında obrazı canlandırılmışdır.

Müharibədən sonra doğma Oxud kəndindəki N.Nərimanov adına kolxozdə işləyən N.Abdullayev «Qırmızı Əmək Bayrağı», «Şərəf nişanı» ordenləri ilə təltif edildi [498, 87].

Fransa müqavimət hərəkatının iştirakçılarından olan «Xarqo» ləqəbli Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov 1920-ci il sentyabrın 20-də Şəkinin Oxud kəndində dünyaya göz açmışdı. Müharibə illərində əsir düşməsinə baxmayaraq, döyüş dostlarının köməyi ilə əsirlikdən qaçdı, fransız partizanlarına qoşuldu, Fransanın alman-faşist işgalçalarından azad olunmasında iştirak etdi. [bax: bölmənin sonu, şəkil 13].

Ə.Cəbrayılov 1994-cü ildə avtomobil qəzası səbəbli dünyasını dəyişmişdir.

4167 sayılı əsir Əhmədiyyə Cəbrayılov 1942-ci ildə Marsel altındakı əsir düşərgəsindən qaçır və Müqavimət hərəkatı sıralarına daxil olur. Parlaq saçlı gənc tez bir zamanda fransız və alman dil-lərini öyrənir və istedadlı kəşfiyyatçıya çevirilir. Armed Mişel adı fransız dostlarının dilindən düşmür, o alman kapitanı formasında partizan əməliyyatlarda iştirak edir, Müqavimət hərəkatı iştirakçılarının Almaniyya aparılan 500-dək usağıni xilas edir. Uşaqların xilas olunması əməliyyatunda yaranan Əhmədiyyə alman formasında olduğundan müalicə üçün alman hospitalina göndərilir. Müalicə başa çatdıqdan sonra Albi şəhərciyindəki alman qarnizonuna komendant təyin edilir. Səkkiz ay komendant işləyən Əhmədiyyə rəhbərliyin və tabeliyində olanların hörmətinə qazanır. Alman komendantlığında fəaliyyəti Fransa Müqavimət hərəkatının rəhbəri Şarl de Qoll tərəfindən müntəzəm izlənilir. Bir dəfə Albi komendantının tələbi ilə şəhər yollarının tamiri məqsədilə hərbi əsirlərin işə aparılması ona tapşırılır. Bu tapşırığın yerinə yetirilməsi prosesində əsirlərin bir hissəsi meşəyə qaćmağa münvəffəq olur. Əhmədiyyə də qaćaraq yenidən fransız partizanlarına qoşulur.

Müharibə qurtarandan sonra Əhmədiyyə Fransa Respublikası Prezidentinin dəftərxanasında işləməyə başlayır. Ə.Cəbrayılov-Armed Mişel Müqavimət hərəkatı veteranlarının ən hörmətli üzvlərindən birinə çevirilir. Artıq onun 27 yaşı var idi. Vətənə qayıtmış hissi onu bir an da olsa tərk etmirdi. O, yenidən Əhmədiyyə

Cəbrayilov olmaq, kəndə qayıtmaq istəyirdi. Yoldaşlarının onu dilə tutması, Fransa hökumətinin zavod sahibliyi, hətta ABŞ-da vətəndaşlıq təklifi də onu fikrindən döndərə bilmir. Nəhayət, Ə.Cəbrayilov vətənə-dərgə Oxud kəndinə qaydır, agronom işləyir, ailə həyatı qurur. Ancaq həyat burada onun üzünə gülmür. Onu əsir düşməkdə, vətənə xəyanətdə təqsirləndirir, bütün təltifləri əlin-dən alır, kənddə çoban işləməyə məcbur olur. Əhmədiyyəni ən çox təsirləndirən «Hərbi xəq»ın əlindən alınması idi. Çünkü G.K.Jukovdan başqa heç bir sovet generalı və marşalı bu cür fransız ordeni ilə təltif olunmamışdır.

Ə.Cəbrayilovun oğlu Mikayıl Cəbrayilov Qarabağda Mali-baylı kəndi uğrunda gedən döyüşlərin birində qəhrəmancasına şəhid oldu. Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görüldü.

Mühəribənin qələbə ilə başa çatması ordu döyüşülərinin təxis olunmasına imkan yaratdı. Nuxanın partiya, sovet və təsərrüfat orqanları ordudan təxis olunanlarla iş haqqında xüsusi qərar qəbul etdi. İlk növbədə cəbhə iştirakçılarının işlə təmin edilməsinə başlandı. Az vaxt içərisində 65 nəfər işlə təmin olundu. Ordudan təxis olunanlara maddi yardımalar göstərildi. Mənzili olmayan 7 nəfər vətən müdafiəcisinə yeni mənzil, 24 nəfərə kostyum, 12 nəfərə yataq ləvazimatı, 51 nəfərə ayaqqabı verildi [324].

Qonşu rayonlardan olub Nuxadan hərbi xidmətə səfərbər olunanlar da unudulmadı. Onlar üçün şəhər mehmanxalarında 10 çarpayılıq 4 otaq ayrıldı [324].

Mühəribə dövründə hərbi xidmətlərini şərflə yerinə yetirən Nuxa gəncləri mühəribədən sonra da hərbi xidmətlərini davam etdirildilər. Onlardan iki nəfərinin- general-polkovnik Tofiq Ağahüseynov və general-leytenant Məmmədşərif Həmidovun hayatı gənclərə nümunədir.

Ağahüseynov Tofiq Yaqub oğlu 1929-cu ildə Nuxada anadan olmuşdur. 1941-ci ildə ordu sıralarına çağırılan T.Ağahüseynov, 1942-ci ildə Artilleriya Məktəbini bitirdi, Arxangelsk rayonunda Hava Hücumundan Müdafiə qoşunlarında xidmətə başladı.

T.Ağahüseynov mühəribə illərində taqim komandiri, qərar-gah rəisiinin köməkçisi oldu, Visla-Oder və Berlin əməliyyatlarında iştirak etdi. Mühəribədən sonra müxtəlif hərbi vəzifələrdə çalışan T.Ağahüseynov 1954-cü ildə F.E Dzerjinski adına Ali Artilleriya Akademiyasını bitirdi, diviziya, alay və ordu birləşmələrinin komandanı oldu, 1975-ci ildən Bakı Hava Hücumundan Müdafiə Dairəsi komandanının birinci müavini işlədi. [bax: bölmənin sonu, şəkil 14]. T.Ağahüseynov general-polkovnik rütbəsinədək yüksəlmişdir.

Həmidov Məmmədşərif Həbibulla oğlu 1917-ci ildə anadan olmuşdur. Kiçik yaşlarından Nuxa ipək fabrikində işləməyə məcbur olan Məmmədşərif Həmidov axşam şöbəsində təhsilini davam etdirdi, 1940-ci ildə ordu sıralarına çağırıldı. Mühəribə dövründə taqim komandirinin müavini, batalyon qərargahının rəisi, diviziya qərargahının əməliyyat bölmə rəisinin köməkçisi oldu.

M.H.Həmidov 1945-ci ildə Ali Hərbi Məktəbi bitirdi, 1946-1949-cu illərdə Xaçmaz Rayon hərbi komissarı oldu, qulluq sahəsindəki xidmatlarına görə irali çəkilərək 1949-1956-ci illərdə Respublika Hərbi Komissarlığında şöbə müdürü, 1956-1960-ci illərdə Bakı şəhəri hərbi komissarı, 1960-1969-cu illərdə Azərbaycan SSR Hərbi Komissarı işlədi.

Azərbaycan Dövlət Universitetinin (indiki BDU – red.) Tarix fakültəsini bitirən M.H.Həmidov 1962-ci ildə general-leytenant rütbəsi aldı, Azərbaycan SSR Ali Sovetinə 7-ci çağırış deputati seçildi, 2-ci dərəcəli «Vətən mühəribəsi», 2 «Qırmızı Ulduz» ordenləri və medallarla təltif olundu.

Məmmədşərif Habibulla oğlu Həmidov xidməti vəzifəsini yerinə yetirərkən faciəli surətdə həlak olmuşdur. [bax: bölmənin sonu, şəkil 15].

Ümumiyyətlə, Şəki rayonundan 14334 nəfər cəbhəyə səfərbər olundu, onlardan 5 minədək döyüşü cəbhədə həlak oldu [157, 12]. Şəkinin 3 mindən artıq gənci döyüş cəbhələrindəki qəhrəmanlıqlarına görə orden və medallarla təltif olundular.

6.4. Sosial-iqtisadi və mədəni həyat

Müharibə sovet ölkəsinin bütün təsərrüfat sahələrinə çox ağır zərər vurdu. Azərbaycan bilavasitə alman-faşist qasbkarlarının hücumuna məruz qalmasa da, bununla belə, respublika zəhmətkeşləri müharibənin bütün ağırlığını ciyinlərində çəkdilər. Azərbaycan SSR-in əhalisi 1939-cu ildə 3054,1 min nəfər idi. Həmin siyahıya alınmaya görə Şəki rayonunun əhalisinin sayı 76645 nəfər təşkil edirdi. Onun 32278, yəni 42,1%-i Şəki şəhərində yaşayırırdı [758]. Müharibə ərzəsində Şəki, Bakı və Gəncə şəhərlərindən sonra sənaye əhəmiyyətinə görə Azərbaycan SSR-in üçüncü əshəri idi. Şəkinin yüzlərlə oğul və qızları 1941-1945-ci illər müharibəsinin iştirakçısı olmuşdular. Neticədə rayon əhalisinin sayı əksin şəkildə azalmışdı. Müharibədən sonra 1959-cu ildə respublikada keçirilmiş əhalinin siyahıyalınmasının nəticələrinə görə rayon əhalisi 75734 nəfər (onun 34348, yəni 45,3%-i Şəki şəhərində yaşayırırdı) təşkil edirdi, yəni müharibədən əvvəlki səviyyəyə çatmışdı [759]. 1963-cü ildə rayon ləğv edilərək ərazisi Vartənən rayonuna verilmiş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur. 1968-ci ildə Nuxa şəhərinin adı dəyişdirilərək Şəki şəhəri, Nuxa rayonu isə Şəki rayonu adlandırılmışdır. 1987-ci ilin yanvarın 1-nə Şəki rayonunun əhalisinin sayı 132,5 min (onun 53,4 min, yəni 40,3%-i Şəki şəhərində yaşayırırdı) nəfər təşkil edirdi. Rayonda 1 şəhər və 63 kənd və başqa yaşayış məntəqəsi vardır [126, 499, 501].

Müharibədən sonra SSRİ xalq təsərrüfatının bərpası və daha da inkişaf etdirilməsinə dair dördüncü beşillik (1946-1950-ci illər) planına 1946-ci il martın 18-də SSRİ Ali Sovetinin birinci sessiyasında baxıldı. 1946-1950-ci illərdə Azərbaycan SSR xalq təsərrüfatının bərpa və inkişaf etdirilməsinə dair beşillik planda sənayenin və kənd təsərrüfatının inkişafını müharibədən əvvəlki səviyyəyə yüksəltmək və bu səviyyəni ötüb keçmək əsas vəzifə kimi irəli sürüldü. Kənd təsərrüfatının bərpa və inkişafına diqqət artırılmışdı. ÜİK(b)P MK-nin fevral (1947-ci il) Plenumu «Müharibədən sonrakı dövrdə kənd təsərrüfatını yüksəltmək tədbirləri haqqında» qərar qəbul etdi [137, 80]. Qərardan irəli gələn vəzifələrin həyata keçiril-

məsinin nəticəsi kimi Azərbaycanın kənd təsərrüfatının istehsalat texniki bazası xeyli möhkəmləndirildi. Respublika kənd təsərrüfatına qoyulan əsaslı vəsait artırıldı. 1946-1950-ci bərpa illərində Azərbaycanda sənayenin digər sahələri – tikinti materialları, yüngül, toxuculuq, yeyinti və yerli sənaye bərpa olunur, quruculuq işləri sürətlə inkişaf etdirilirdi. Yüngül və toxuculuq sənayesinə vəsait qoyuluşu xeyli artırılmış, onların yeni texnika və texnologiya ilə təchiz edilmiş genişləndirilmişdir. Neticədə əsas istehlak mallarının istehsalı 1950-ci ildə müharibədən əvvəlki səviyyəni ötüb keçmişdi.

40-ci illərin sonunda Şəkidə V.I.Lenin adına ipək kombinatı, 2 ipək fabriki, çörək tresti, kərpic zavodu, yerli sənaye kombinatı, S.M.Kirov, M.C.Bağirov və M.F.Axundov adına sənət artelləri fəaliyyət göstərirdi [103, v.19]. Rayonda cəmi 55 kolxoz vardı. Kənd təsərrüfatının əsas sahələrini taxılçılıq, tütünçülük, çəltikçilik, tutuculuq təşkil edirdi. Rayonda tütün və çəltik istehsali xüsusilə inkişaf etmiş və əməkçilərin bir qrupu sosializm yarısında əldə etdikləri uğurlara görə SSRİ-nin yüksək orden və medallarının alınması üçün namizəd kimi irəli sürülmüşdülər [103, v.24]. Heyvandarlığın əsas sahələrini iribuyuzlu və xirdabuyuzlu malqara, atçılıq, quşçuluq kimi sahələr təşkil edirdi [103, v.26]. Lakin maldarlıq sahəsində görülən tədbirlərə baxmayaraq, illik planlar tam yerinə yetirilmirdi. Bunun səbəbi kimi mal-qaraya pis baxılması göstərilirdi. Rayonun MTS-nin 35 traktoru vardır. Traktorların bir hissəsi təmirdə olduğu üçün 1948-ci ildə rayonun bir sıra kolxozların mahsuldarlıq planı öndənilməmişdi [103, v.27-28].

Sosial sahədə də böyük işlər həyata keçirildi. Əhaliyə sahiyə xidməti sahəsi daim diqqət mərkəzində idi. 1948-ci ildə rayonda 49 müalicə müəssisəsi var idi ki, bunlardan 17-i kənddə idi. Sahiyə sisteminde 91 nəfər həkim, 250 nəfər orta təhsilli tibb işçiləri çalışırdı. Şəhər xəstəxanaları 370, kənd xəstəxanaları isə 40 çarpayıya malik idilər [103, v.33]. 1951-ci ildə rayonda 54 sanitər profilaktik müalicə idarəsi, 7 körpələr evi vardır [104, v.49]. Rabitə sahəsində də uğurlar əldə olunmuşdu. Rayonun 15 sovetlərinin hamisə telefon xətti çəkilmişdi [103, v.39].

Şəkidə mədəni-maarif müəssisələrindən 20 kitabxana, 11

klub, 20 qiraətxana, bir mədəniyyət evi, bir kino və bir teatr vardi [103, v.14]. 1948/1949-cu dərs ilində rayon üzrə 73 orta, 7 illik ibtidai, 10 sinifli fəhlə gəncləri məktəbi vardır. Bu məktəblərdə 12132 nəfər şagird oxuyurdu [103, v.15]. 1948-ci ildə 123 nəfər respublikanın ali məktəblərinə göndərilmiş, bunlardan 23 nəfəri Moskvada ali məktəblərdə oxuyurdu [103, v.16]. Rayon məktəblərində 72 nəfər ali, 124 nəfər ali-orta və 272 nəfər orta pedaqoqi təhsilli müəllimlər çalışırı [103, v.15].

Azərbaycan K(b)P Şəki Şəhər Partiya Komitəsinin katibi U.Süleymanovun 1948-ci ilin dekabr ayında rayon partiya təşkilatının XI konfransındaki çıxışından məlum olur ki, rayonun partiya təşkilati 112 ilk partiya özyindən, 5 namizəd qrupu və 1 komsomol qrupundan ibarət olmaqla 1050 nəfər partiya üzvünü və 175 nəfər namizədi əhatə edirdi. İlk partiya təşkilatlarının tərkibi belə idi: sənaye ilk partiya təşkilati -9, kolxoz ilk partiya təşkilati -31, səhiyyə və maarif ilk partiya təşkilati -7, ticarət ilk partiya təşkilati -8, kənd məhəlli ilk partiya təşkilati -17 idi [103, v.1]. Şəki partiya təşkilatının üzvlərinin əmək fəaliyyətinə göldikdə, onlardan 241 nəfəri sənaye müəssisələrində, 296 nəfəri kolxozlarda işləyirdi [103, v.2]. Kommunistlər arasında təbliğat-təşviqat işinin təşkili və rəhbər kadrların hazırlanmasında rayonda fəaliyyət göstərmiş partiya məktəblərinin, dərnəklərin böyük rolu vardı. 1947-ci ilin son aylarında təşkil olmuş 25 siyasi məktəbinə 339 nəfər, rayon axşam partiya məktəbini isə 43 nəfər bitirmişdi. Bundan başqa partiya tarixini öyrənən 15 dərnəyə 205 nəfər partiya üzv-namizədlər cəlb edilmişdi. 1948-ci ildə 36 siyasi məktəb, 9 partiya tarixini öyrənən dərnək və şəhər partiya komitəsi yanında 2 qrupdan ibarət axşam partiya məktəbi təşkil edilmişdi [103, v.6]. Şəhər partiya təşkilatının hesabatında olan 1225 kommunistdən 664 nəfər siyasi məktəbə, 52 nəfəri axşam partiya məktəbinə, 154 nəfəri «ÜİK (b) P tarixinin qısaca kursunu» öyrənən dərnəyə cəlb edilmişdir. Bu məktəblərin fəaliyyəti mühazirəçilərin və təşviqatçıların hazırlanmasında önemli rol oynayırdı. Bu şəxslərin üzərinə partiya üzvləri arasında dövlət və respublika rəhbərliyinin siyaseti ilə yanaşı, rayonun uğurları və qarşı qoyulan yeni hədəflərin izahı məsələləri du-

rurdu [103, v.7]. Rayonun kənd sovetlərinə seçilmiş 250, şəhər sovetinə seçilmiş 25 və rayon sovetinə seçilmiş 55 nəfər deputati vardi [103, v.31]. Rayonda 10-dan artıq həmkarlar ittifaqları fəaliyyət göstərirdi [103, v.34].

Şəki rayonu müharibədən sonrakı dövrə xalq təsərrüfatının bərpə və inkişaf etdirilməsinə dair beşillik planın, 1949 və 1950-ci il tapşırıqlarını tamamilə və artıqlaması ilə əməl etmişdir. Rayonda fəaliyyət göstərmiş V.Lenin adına ipək kombinati 1950-ci ildə planı 108 %, SSRİ Yüngül Sənaye Nazirliyinin konditer fabriki 100%, M.Kalinin adına burucu fabriki 108,6%, Jdanov adına ipək əyirici fabriki 111,2% yerinə yetmişdir. Ümumiyyətlə, 1949-1950-ci illər ərzində kərpic zavodu və çörək trestindən başqa rayonun digər sənaye müəssisələri illik planı artıqlaması ilə yerinə yetmişdir. Bu həmin müəssisələrin kifayət qədər yüksək mexaniklaşdırılmaməsi və qış mövsümündə elektrik enerjisinin verilməsində olan problemlərə əlaqədar idi. Enerjinin çatışmaması bəzi müəssisələrdə aylarla dəzgahların boş dayanmasına, əhalinin işçilə təmin olunmamasına səbəb olurdu. Rayonun sənət artelləri, yerli sənaye və yeyinti kombinati 1950-ci ildə plandan artıq 1 milyon 400 min manatlıq müxtəlif növ məhsul istehsal etmişdir. Qəbul edilmiş sosialist öhdəciliyi əsasında sənaye müəssisələrinin partiya, həmkarlar və komsomol təşkilatları tərəfindən genişləndirilən yarış nəticəsində qabaqcılın sayı xeyli artmışdı. 1951-ci ildə rayonun sənaye müəssisələrində işləyən 2650 nəfər fəhlədən 1588 nəfəri Staxanovçu fəxri adına layiq görülmüşdü [104, v.13]. Sənaye müəssisələrində çalışan işçilərin ixtisas biliklərinin artırılması üçün bir sıra tədbirlər görülmüşdü. Belə ki, 1950-ci ildə 648 nəfər əyirici, burucu, toxucu və başqa işçilərin ixtisası texnikum, Staxanov məktəbləri və fərdi yolla artırılmışdı [103, v.14]. 1949-1950-ci illərdə şəhər nəqliyyatı və yol inşaatı işləri sahəsində bir sıra işlər görülmüşdü. Belə ki, 1949-1950-ci illər ərzində ümumi uzunluğu 41 km yol örtüyü döşənmişdi, o cümlədən Şəki-Xəldən yolu, Cəfərabad körpüsü əsaslı təmir edilmişdi. Kolxozların iriləşməsilə əlaqədar kənd yollarının genişləndirilməsi işləri aparılmışdı [103, v.17].

Rayonda tütün qırımı və tədarük planları hər il artıqlaması

ilə yerinə yetirilirdi. Lakin tütünün keyfiyyətinin yaxşılaşdırılması işində nöqsanlar qalmaqdı idi. Belə ki, dövlətə təhvil verilən tütünün çox hissəsi 4-cü və 5-ci növü tütün olmuşdur. 1950-ci ildə rayonun kolxozları tütün planını növlər üzrə yerinə yetirmədikləri üçün SSRİ orden və medallarına layiq görülməmişdilər. Rayonda ipəkçilik təsərrüfatının və məhsuldarlığın artırılması sahəsində isə keçən illərə nisbətən bir qədər döñüş əldə edilmiş və 1950-ci ildə dövlətə barama məhsulü planı 101,7% yerinə yetirilmişdir. Lakin bu sahə mühərabədən əvvəlki səviyyəyə hələ çatmamışdır. Bu onun nəticəsi idi ki, mühərabə illərində rayonda çoxlu tut bağları qırılmışdı [103, v.18]. Mühərabədən sonrakı illərdə bu bağların yenidən bərpası istiqamətdə rayonda ciddi tədbirlər görülmüşdər. Rayonda bağılılıq, üzümçülük sahələrində də irəliləyişlər var idi.

Rayonda kolxoz və sovxozaın məhsul verən ictimai heyvandarlığının inkişaf etdirilməsinə dair üçillik plan (1949-1951) haqqında SSRİ Nazirlər Soveti ilə ÜİK(b)P MK-in 19 iyun 1949-cu il tarixli qərarının yerinə yetirilməsi sahəsində müəyyən işlər görülmüşdü. Lakin Şəki rayonu üzrə iribuyuzlu mal-qaranın, qoyun-keçinin və atların dövlət inkişaf planının yerinə yetirilməsində ciddi nöqsanlar var idi. Bu sahələrdə 1950-ci il üçün dövlət planları tam yerinə yetirilməmişdi. Bu kimi vəziyyət qusçuluq sahəsinə də aid idi [103, v.20]. Rayonun su təsərrüfatı sahəsində də bir sıra nöqsanlar var idi. Suyun azlığı səbəbindən rayonun bəzi kolxozlarında çoxillik otlardan məhsul götürülmədiyi üçün dənli və texniki bitkilərin məhsuldarlığı planı yerinə yetirilməmişdir [103, v.22].

SSRİ Nazirlər Sovetinin «Xırda kolxozların iriləşdirilməsi haqqında» 1950-ci il 7 iyun tarixi və Azərbaycan K(b)P MK-nin 15 avqust 1950-ci il tarixli qərarlarına əsasən rayonda 55 kolxoz əvəzinə 17 iri kolxoz təşkil edilmişdir. İrləşmiş kolxozların 5171 təsərrüfatı, 23328 nəfər əhalisi və 8519 nəfər işçi qüvvəsi vardi. Kolxoz kadrlarının seçilib yerləşdirilməsi sahəsində də xeyli işlər görülmüşdü. 1951-ci ildə Şəki rayonunun 17 kolxoz sədrindən bir nəfəri ali təhsilli, 6 nəfəri aqrotexniki orta təhsilli, 3 nəfəri ümumi orta təhsilli, 8 nəfəri isə uzun müddət kolxoz təsərrüfatında çalışan təcrübəli yoldaşlardan idi. Bunlardan 16 nəfəri ÜİK(b) üzvü, bir

nəfəri isə ÜİK(b) üzvlüyüն namizəd idi. Ferma müdirləri və tarlaçılıq briqadalarının briqadirləri arasında, əsasən, orta, natamam orta təhsilli və savadsız kadrular üstünlük təşkil edirdilər [103, v.24].

1951-ci ildə rayon partiya təşkilatının 1097 nəfər üzvü və 93 nəfər partiya üzvlüyüն namizədi əhatə edən 94 ilk partiya təşkilatı vardı. 1197 nəfər kommunistdən peşəsinə görə 162 nəfəri fahlo, 271 kolxozcu, 640 qulluqçu, 25 artel üzvü, 6 tələbə, 11 aşağı işçi və 80 başqa işlərdə işləyənlər idi. Təhsilinə görə 122 nəfəri ali (onlardan 17 nəfəri qadın idi), 253 nəfəri orta təhsilli (onlardan 44 nəfəri qadın), 187 nəfəri natamam orta təhsilli, onlardan 65 nəfəri qadın, 208 nəfəri ibtidai təhsilli (onlardan 40 nəfəri qadın), 265 nəfəri azsavadlılar (onlardan 54 nəfəri qadın) idi [103, v.26]. Kadrların ideya-siyasi səviyyəsinin yüksəldilməsi, tərbiyə edilməsi və yerləşdirilməsi məqsədilə rayonun rəhbər partiya, sovet işçiləri Azərbaycan K(b)P yanında fəaliyyət göstərən ikişilik partiya məktəbində, həmin məktəbin nəzdində açılmış doqquz aylıq partiya kurslarında, şəhər partiya kabinetinə nəzdində təşkil olunmuş axşam partiya məktəbində, qısamüddəti siyasi kurslarında təhsil alırdılar. Bundan başqa rəhbər partiya, sovet işçiləri ali məktəblərdə qiyabi yolla öz təhsillərini davam etdirirdilər [103, v.34]. Rayonda ixtisaslı kadr hazırlayan kənd təsərrüfatı, ipəkçilik, pedaqoji texnikumlar fəaliyyət göstərirdi. 1949-1950-ci təhsil ilində rayonun orta məktəblərini bitirənlərdən 42 nəfəri Moskva və Leningrad, 271 nəfəri isə respublikanın ali məktəblərində oxuyurdular [103, v.35].

Rayon üzrə yerli sovetlərə 1950-ci ilin 24 dekabrında 410 nəfər deputat seçilmişdi. Bunlardan 57 nəfəri rayon sovetinə, 90 nəfəri şəhər sovetinə, 263 nəfəri isə kənd sovetinə seçilmiş deputatlar idi. Deputatlardan 180 nəfəri partiya üzvü, 148 nəfəri qadınlar idi. 1951-ci il aprelin 14-15-də keçirilmiş Şəki şəhəri partiya təşkilatının XII konfransında səslənmiş hesabatdan məlum olur ki, sovetlərin işində əsas nöqsanlardan biri əhalinin şikayət və ərizələrinə diqqət və həssaslıqla fikir verilməməsi idi [103, v.51]. 1950-ci ildə rayonda 214 ticarət müəssisəsi fəaliyyət göstərirdi [103, v.53].

1952-1953-cü illərdə rayonun bir sıra sənaye müəssisələri istehsalat planlarını vaxtından qabaq və artıqlaması ilə yetirdikləri

üçün SSRİ Ali Sovetinin sessiyası şərfinə sosializm yarışını genişləndirərək 1953-cü ilin on bir aylıq planlarını vaxtından qabaq yerinə yetirmişlər. Bu müəssisələr arasında Lenin adına ipək kombinatı (5 min fəhləni əhatə edirdi), konditer fabriki, burucu fabrik, əyirci fabriki vardi [105, v.21]. Şəhərin abadlaşması, mənzillərin əsaslı və cari təmiri, elektrik enerjisi ilə təmin edilməsi, şəhərin su təchizatı və digər kommunal xidmətlərin yaxşılaşdırma istiqamətində işlər görüldürdü. Şəhərin artmaqda olan əhalisinin tələbatı elektrik stansiyası təmin etmərdi. Ona görə rayon rəhbərliyi Şəki-də əlavə elektrik enerjisi mənbəyi yaratmaq məqsədilə məsələni Azərbaycan SSR Nazirlər Soveti və aidiyəti üzrə nazirliklər qarşısında qoymuşdur [105, v.23]. Şəki rayonu 1952-ci təsərrüfatı ilini müvaffəqiyyətla başa çatdırılmışdı. Kənd təsərrüfatı məhsullarının dövlət tədarrükü planları və heyvandarlığın dövlət inkişaf planı vaxtında və artıqlaması ilə yerinə yetirildi [105, v.24]. Lakin kənd təsərrüfatı işi sahəsində hələ ciddi nöqsanlar vardi. Kənd təsərrüfatı məhsulları istehsalının səviyyəsi əhalinin yeyinti məhsullarına, yüngül sənaye və yeyinti sənayenin isə xammala getdikcə artan tələbatını, hələ lazımcıca ödəmirdi və kənd təsərrüfatının texniki təchizatı, kolxoz quruluşunun malik imkanlarına uyğun deyildi. Heyvandarlığın inkişafına mane olan amillər onun kifayat qədər yemə təmin edilməməsi, lazımı zootexniki baytar xidmətinin göstərilməməsi idi. Mal-qaranın xüsusişlə qış aylarında salamat saxlanmasının əsas vasitələrindən birisi mal-qaranın nümunəvi binalarda saxlanması idi. Rayonda belə binaların tikilməsi planları yerinə yetirilmirdi. Bunun əsas səbəbi rayonda fəaliyyət göstərən kooperativ ittifaqlarının kolxozları inşaat materialları ilə lazımcıca təmin etməməsi idi [105, v.27]. Rayonda dənli bitkilərin məhsuldarlığı aşağı düşmüştür. Bununla bağlı dənli bitkilərin sahələrinin suvarılmasını genişləndirmək məsələsi dururdu [105, v.28]. Kolxozların kifayat qədər gübə ilə təmin edilməsi bu sahədə olan geriliyi aradan qaldırmağa imkan verirdi. Çəltikçilik, tütünçülük, üzümçülük, meyvaçılık kimi sahələrdə rayonda ciddi nöqsanlar vardi. Rayon iqtisadiyyatının əsasını təşkil edən baramaçılığın inkişafı da yarımaz vəziyyətdə idi. Kolxozlar bu sahə üzrə illik planları kəsirli

yerinə yetirirdilər [105, v.30]. Kolxozların məhsuldarlığının aşağı olmasında onların kifayat qədər traktor və səpin maşınlarından istifadə edə bilməməsi idi. Bunun əsas səbəbi kimi traktor və səpin maşınlarının sıradan çıxmazı, MTS-lərin ixtisaslı traktorcu kadr-larla, briqadirlər və mexaniklərlə təmin edilməməsi, traktor hissələrinin çatışmazlığı, maşınların saxlanılması üçün xüsusi parkların kifayat etməməsi idi [105, v.31].

Şəki rayon partiya komitəsinin 1952-ci ildə keçirilmiş XIII konfransından keçən dövr ərzində şəhər partiya təşkilatı təsərrüfat və mədəni quruculuq və ideoloji iş sahəsində müəyyən işlər görülmüşdü. Sov. İKP XIX qurultayının, Sov. İKP MK-nın iyul və sentyabr plenumlarının qərarları partiya-siyasi və partiya-təşkilati işinin əsas vəzifəsi olmuşdu. 1953-cü il partiya komitəsinin hesabından göründüyü kimi rayonda 1276 nəfər kommunist vardi. Bunlardan 1178 nəfəri partiya üzvü, 98 nəfəri partiya üzvlüyünə namizəd idi. Şəhər partiya komitəsi 93 ilk partiya təşkilatını əhatə edirdi [105, v.9]. Rayonun siyasi məktəblərdə partiyanın tarixini öyrənən 1062 kommunist təhsil alırdı [105, v.15]. Rayonda olan 17 kolxoz heyət idarə sədrlərindən 2 nəfəri ali təhsilli, 5 nəfəri orta təhsilli, 8 nəfəri natamam orta təhsilli, 2 nəfəri ibtidai təhsilli idi [105, v.31]. Rayonda «Nuxa fəhləsi» qəzeti çıxırıldı. Rayonda 50-dən çox səhiyyə müəssisəsi əhaliyə tibbi xidmət göstərirdi, 25 qadın şurası vardi.

1953-cü il iyulun 12-13-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin və Bakı Komitəsinin birləşmiş plenumu Sov. İKP MK iyul (1953-cü il) plenuminun yekununu müzakirə edərək Azərbaycan partiya təşkilatlarının işində mövcud olan nöqsanları, qüsurları aşkar etdi və Azərbaycan KP birinci katibi M.C.Bağirov tutduğu vəzifasından uzaqlaşdırıldı.

1956-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının (Sov.İKP) XX qurultayı «Sosialist demokratiyasını dərinləşdirməklə» partiyanın xalqla əlaqəsini genişləndirməklə partiyani daha da möhkəmləndirmək kimi xətt götürdü. Qurultay «Şəxsiyyətə pərəstiş və onun nəticələrini aradan qaldırmaq haqqında» qərar qəbul etdi. Stalinin şəxsiyyətinə pərəstiş tənqid olundu, onun təzahürləri göstə-

rildi. XX partiya qurultayının qərarlarından irəli gələn vəzifələr bütün keçmiş sovet respublikalarında olduğu kimi Azərbaycan SSR-də də güclü əks-səda doğurmuşdu. Respublika rəhbərliyi buna ilk növbədə yüksək iqtisadi göstəricilərlə cavab verməyə ruhlanmışdı. 1956-cı ildə Şəki rayonunun sonayə müəssisələri 11 aylıq ümumi planı 106,8% yerinə yetirmişlər. İpək kombinatı 106,3%, əyirici fabriki 100,7%, burucu fabriki 114,2%, kərpic zavodu 67,4%, çörək təsti 99,4%, yerli sənaye kombinatı 117,3 %, yeyinti kombinati 148 %, Axundov adına artel 111,2 % planı yerinə yetirmişdilər. Şəhər partiya komitəsi sənaye müəssisələrinin işini yaxşılaşdırmaq üçün bir sıra tədbirlər görmüşdü. Sənaye müəssisələrində mövcud avadanlıqlardan səmərəli istifadə etməklə yanaşı, yeni avadanlıqların qurulması və çox zəhmət tələb edən işlərin mexaniklaşdırılması sahəsində işlər görülmüşdü. Əmək məhsuldarlığının artırılıb planların yerinə yetirilməsi, qabaqcıl təcrübənin geniş yayılması, qabaqcılların iş üsullarının öyrənilməsi məsələləri partiya təşkilatının diqqət mərkəzində durmuşdu [106, v.10-11]. İpək sənayesinin qabaqcılları və mühəndis texniki işçilərdən 55 nəfəri 1956-cı ildə ölkənin müxtəlif ipək sənaye müəssisələrinə getmişlər [105, v.12]. 1956-cı ildə ipək sənayesi üzrə 35 səmərələşdirici təklif irəli sürülmüş, bundan 30-u qəbul edilmişdi. İpək kombinatı 1956-cı ildə ipək istehsalı planını 98,6 %, xam parça planını 96,4%, hazır parça buraxılışı planını 99,5 % yerinə yetirmişdilər [105, v.13]. Şəkidə əhalinin çoxışlanan mallaclar təchiz edilmişdi və ictimai iaşa müəssisələrinin işinin yaxşılaşdırılması sahəsində bəzi tədbirlər görülmüşdü. Rayon üzrə mal dövriyyəsi planı 99% yerinə yetirilmişdi [105, v.19]. 1956-cı ilin 11 ayında dövlət barama təhvili planı 102,4 %, taxil təhvili 105,9%, yun təhvili 116,7% yerinə yetirilmişdi. Uğurlarla yanaşı təsərrüfat sahəsində bir çox nöqsanlar qalmaqdı idi. Tütün, çəltik, qarğıdalı əkinin planlarının artıqlamasıyla yerinə yetirilməsinə baxmayaraq, bostan, tərvəz, kartof və çoxilik otlar əkinin planı yerinə yetirilməmişdi. Rayonda baramaçılıqla məşğul olan 19 kolxozdan 13-ü dövlətə barama planını artıqlaması ilə yerinə yetirmişdi [105, v.20-21]. Şəkinin əksər kolxozlarında taxılım məhsuldarlıq planlarının yerinə yetirilməsəsinin əsas sə-

bəbləri aqrotexniki qaydalara düzgün riayət edilməməsi, ziyanvericilərlə mübarizənin pis təşkil olunması, suvarmanın yaxşı keyfiyyətdə aparılmaması, mədən gübrələrindən səmərəli istifadə edilməməsi idi [105, v.24]. 1956-cı ildə rayonun iqtisadiyyatında mühüm yer tutan tütünün məhsuldarlığının artırılması üçün bir sıra tədbirlərin görülməsi nəticəsində bol tütün mahsulu yetişdirilməsinə baxmayaraq, vaxtında keyfiyyətli tütünün dövlətə təhvil verilməsi işinə lazımi əhəmiyyət verilməmişdi. Dövlətə təhvil verilən tütün içərisində birinci dərəcəli tütün yox idi. Təhvil verilmiş tütün ikinci növ idi [105, v.25]. Kolxozlarda MTS-lərin traktor parkından səmərəli istifadə edilmirdi. MTS və kolxoz başçılarının təsiri üzündən traktorların boş dayanma hallarına yol verilirdi. Tarla işçilərinin müvəffəqiyyəti traktorların və başqa kənd təsərrüfat maşınlarının vaxtında və yüksək keyfiyyətlə təmir edilməsindən asılı idi [105, v.26]. Rayonda heyvandarlığın inkişafı yüksək templərə davam edirdi. 1956-cı ildə iribuyuzlu mal-qaranın inkişafı planı 102,7%, qoyunçuluq 103,7 %, yun planı 109 % yerinə yetirilmişdi. Lakin quşçuluq sahəsi döزülməz vəziyyət idi. 1956-cı ilin 11 ayı ərzində bu sahədə dövlət planına 44% əməl olunmuşdu [105, v.27]. Maldarlığın inkişafı mal-qaranın yemlə təmin olunması, qışlama binalarının tikilməsi (tövlərlər), maldar işçilərin və çobanların yaşayış şəraitinin yaxşılaşdırılmasından çox asılı idi [105, v.30]. Ümumilikdə, 1956-cı ildə rayonda taxil, yun, barama, gön-dəri üzrə illik planlar yerinə yetirilsə də, dövlətə et, süd, yumurtaya təhvili planları kosırla yerinə yetirilmişdi [105, v.31].

Şəki şəhər partiya komitəsinin 1956-cı il dekabr ayının 15-16-də keçirilmiş XVII partiya konfransında rayonun partiya komitəsinin katibi Zəbi Quliyevin çıxışından məlum olur ki, şəhər partiya təşkilatının üzvlərinin sayı 1521 nəfər təşkil edirdi. Bunlardan 124 partiya üzvlüyüne namızadələr idi. Şəhər partiya təşkilatının 90 ilk təşkilatı vardi. Onlardan 20-si kolxoz təşkilatı idi [105, v.45]. Partiya təşkilat katiblərindən 27 nəfəri ali və qurtarmamış ali, 37 nəfəri tam orta və 26 nəfəri natamam orta və ibtidai təhsilli idi [105, v.47].

1956-cı ildə rayonda əhali arasında siyasi təşviqat işinin taş-

kili üçün 255 nəfəri əhatə edən 13 siyasi məktəb, 180 nəfəri əhatə edən 9 partiya tarixi öyrənən dərnək, 172 nəfəri əhatə edən 12 cari siyaseti öyrənən dərnəklər təşkil edilmişdi [105, v.34]. Bu işdə rayonda çıxan «Nuxa fəhləsi» qəzetiinin böyük rolü vardır. 1956-ci ilin 11 ayı ərzində qəzetiñ sahifalarında rayonun 200-dək qabaqcıl fəhlə, kolxozçu və mexanizatorlarının çıxışları verilmişdi [105, v.39]. Rayonda 40 mədəni-maərif müəssisəsi vardı, o cümlədən 10 kitabxana, 12 qiratxana, 10 klub, bir mədəniyyət evi [105, v.40], 15 orta, 27 yeddiilik və 30 ibtidai məktəb fəaliyyət göstərirdi. Bu məktəblərdə 10459 nəfər şagird təhsil alırdı. Bundan başqa orta ixtisas məktəblərində 948 nəfər tələbə oxuyurdu [105, v.41].

1959-cu ilin iyulunda keçirilən Azərbaycan KP MK IX plenumu öz qararı ilə İ.Mustafayevi millətçilikdə təqsirləndirdirək Azərbaycan KP MK-nin birinci katibi vəzifəsindən uzaqlaşdırıldı. Onu bu vəzifədə Vəli Axundov əvəz etdi. Şəki rayonunun sənaye müəssisələri 1960-ci ilin ümumi məhsul istehsalı planını vaxtından əvvəl artıqlaması ilə 100,7% yerinə yetirmişdilər. Rayonun kənd təsərrüfatı zəhmətkeşləri dövlətə at satışı planını rayon üzrə 105,6%, yun satışı 101,6%, yumurta satışını 105,7%, barama satışını 106,7%, tütün satışını 112% yerinə yetirmişdilər [108, v.16]. Rayonun təsərrüfat sahalarında 30 000 hektara yaxın danlı bitkilər əkilmişdi (buğda, arpa, çəltik) [105, v.17]. Lakin rayonda taxil istehsalını artırmaq üçün olan imkanları və ehtiyat mənbələrindən lazımı qədər istifadə olunmurdu. Bəzi kolxozlarda torpaqdan səmorəli istifadə olunmaması, əkinlərin vaxtında aqrotexniki xidmət göstərilməməsi, yerli və mədən gübəri verilməməsi, vaxtında toplanmaması səbəbindən əkin sahalarından çox az məhsul alılmışdı [105, v.18]. 1961-ci il Sov. İKP MK-nin yanvar Plenumu qərarlarında heyvandarlığın inkişafi və onun məhsuldarlığının artırılmasında əsas yem mənbəyi olan qarğıdalı bitkisinin əkin sahəsini genişləndirmək və bu bitkidən yüksək məhsul almağı qarşıya qoymuşdur. Zaqqafqaziya müşavirəsində Azərbaycan Komunist Partiyasının MK Birinci katibi Vəli Axundov çıxışında bildirmişdi ki, Nuxa-Zaqatala zonası qarğıdalıdan ən yüksək məhsul götürməyə nail olan rayonlar olmalıdır. Qonşu Zaqatala-

Balakən rayonları qarğıdalıdan yüksək məhsul aldığı halda, eyni iqlim şəraiti olmasına baxmayaraq. Şəki rayonunda qarğıdalıya düzgün münasibət göstərilməməsi səbəbindən az məhsul alınırdı [105, v.20]. Bir sıra kolxozlarda bunun səbəbi qarğıdalı səpən və becərən maşınların çatmaması ilə bağlı idi. 1953-ci ildən sonra rayonda çəltik əkinin sahəsi və məhsuldarlığı iləbəl azalmışdı [105, v.21]. Bu dövrə rayonda 122 hektar meyvə və 107 hektar üzüm bağları vardı [105, v.25]. Sov. İKP MK yanvar plenumunda, habelə Cənubi Qafqaz respublikaları kənd təsərrüfatı qabaqcıllarının müşavirəsində heyvandarlıq məhsulları istehsalını artırmaq üçün mövcud olan bütün imkanlardan pis istifadə edildiyinə görə ictimai mal-qaranın sayının artırılması sahəsindəki geriliyə görə Azərbaycan respublika partiya təşkilatının işi tənqid edilmişdir. Mal-qaranın qış aylarında kifayət qədər yemlə təmin edilməməsi onun tələf olmasına və süd istehsalının azalmasına gətirib çıxartılmışdı. İctimai mal-qaranın çox az artırılmasının başqa səbəbi da, 1960-ci təsərrüfat ilində xeyli miqdarda mal-qaranın tələf olması idi [105, v.29]. Nəticədə, rayonun kolxozlarda 1960-ci ildə süd istehsalı 1959-cu ilə nisbətən azalmışdı.

1961-ci ildə Şəki rayonunda 18 orta, 4 səkkizillik, ümumi 7 illik, 31 ibtidai və bir internat məktəbində 13194 nəfər şagird təhsil alırdı. Rayon məktəblərində oxuyanların 45 %-ni qızlar təşkil edirdi. Lakin 8-10-cu siniflərdə qızların sayı olduqca az idi. Rayon məktəblərində mindən çox müəllim çalışırırdı [107, v.67]. Rayonda olan ali təhsilli müəllimlərinin 60 %-i Şəki şəhərində çalışırırdı. Rus dilini müəllimlərinə böyük ehtiyac var idi. Orta məktəbi qurtaran gənclərin istehsalata yönəldilməsi işi aparılırdı. (dülərgəlik, toxuculuq, dərzilik, ipəkçilik, maldarlıq, bağçılıq və s.) Məqsəd rayonda yerli gənc qüvvələrin rayonda saxlanılması idi [105, v.110]. Bunun üçün hətta bəzi məktəblər istehsalat təlimi məktəblərə çevrilirdi. Şəki şəhərində pedagoji məktəb, tibb məktəbi, kənd təsərrüfatı texnikumu, toxuculuq texnikumları, orta ixtisas musiqi məktəbi fəaliyyət göstərirdi. Bu məktəblərdə 727 nəfər tələbə təhsil alırdı [105, v.111]. Rayonda 47 mədəni-maərif müəssisəsi vardı: o cümlədən 34 kitabxana, 5 qiratxana, 11 klub, mədəniyyət evi, M.F.Axundzadə adına

Ev Muzeyi, 4 kino-teatr, 3 səyyar kino qurğusu vardi [105, v.115].

Şəkinin əhaliyə göstərilən səhiyyə xidməti davamlı şəkildə genişləndirdi. 1961-ci ildə rayonda tibb şəbəkələrinin sayı 68-ə, xəstəxana çarpaylarının sayı 615-ə çatdırılmışdı [105, v.112]. Şəki rayonunun tibb müəssisələrində müxtəlif ixtisaslar üzrə 107 həkim, 500 nəfərdən artıq orta tibb işçisi çalışır [105, v.113]. Lakin müxtəlif ixtisaslar üzrə tibb işçilərinə ehtiyac vardi. Rayonda müxtəlif xəstəliklərin qarşısının alınması məqsədilə mütəmadi olaraq profilaktik tədbirlər təqdim edilmişdi.

1961-ci ildə keçirilmiş XXII rayon partiya konfransında Şəki şəhər partiya təşkilatının rəhbəri Əbdürrahim Məmmədov çıxışında qeyd etmişdi ki, rayonun 91 ilk partiya təşkilatında, o cümlədən 2 partiya komitəsində 2208 kommunist vardı. Onlardan 187-si Sov. İKP üzvlüyüնə namizəd idi. Kommunistlərdən 407-si qadın idi [105, v.122]. Rayonda 20 kolxoz partiya təşkilatı vardi. Rayon partiya təşkilatlarının katiblərindən 70 nəfəri və ya 77 % ali, qurtarmamış ali və orta təhsilli idi. Partiya təşkilat katiblərindən 11 nəfəri qadın idi [105, v.124]. Rayonda 5400 nəfər komsomolçu var idi [105, v.126].

1965-ci ildə Şəki rayonunda ümumi məhsul buraxılışı üzrə plan 108 % yerinə yetirilmişdi. İllik plan üzrə tapşırıqlar, yeyinti kombinatı müstənsənə olmaqla, şəhərin bütün sənaye müəssisələrində vaxtından qabaq və artıqlaması ilə əməl olunmuşdu. Rayonun İpək Kombinatı Sovet İttifaqında 19 ən iri sənaye müəssisələrinin [109, v.32] yarısında ikinci yeri tutmuşdu. 1965-ci ilin avqust ayında Moskvada keçirilən respublikalararası topdansatış yarmarkasında İpək kombinatı 44 milyon manatlıq sifarış qəbul etmişdi. Moskva və leninqradlıların «Məhsul istehsalında ən yaxşı nümunələr səviyyəsinə çatmaq» təşəbbüsünə qoşulan ipək kombinatı ilk dəfə olaraq xam ipəyi yüksəkkeyfiyyətli olmasına təmin edən yeni texnologiya hazırlamışdı [109, v.33]. İpək kombinatında 37 ədəd yeni məhsuldar maşın və dəzgah quraşdırılır və istifadəyə verilmişdi. Bu tədbirlər nəticəsində kombinatda istehsal olunan 14 nümunədən parça ittifaqda ən yaxşı nümunələr səviyyəsinə çatmışdı [109, v.34]. Lakin buna baxmayaraq, ipək kombinatının rentabelliyyi hala yüksək deyildi. Bu mənada tikiş fabriki, asfalt zavodu, mexanikləş-

dirilmiş çörəkxana və ət kombinatı rayonda yüksək rentabelliyyi malik sənaye müəssisələri iddi [109, v.37]. 1965-ci ildə rayonun ti-kinti və abadlıq sahələrində bir sıra işlər görülmüşdü. Şəki şəhərində 90 yerlik usaq bağçası, 300 yerlik xəstəxana binasının birinci növbəsi tikilib başa çatdırılmışdı. Bunlardan başqa 964 yerlik orta məktəb binası, barama toxumu zavodu, su kaməri tikintilərində plan tapşırıqları yerinə yetirilmişdi. Sənaye müəssisələrinin yarışında asfalt zavodu kollektivi fərqləndiyinə görə şəhər üzrə təsis edilmiş keçici qırmızı bayraqı almışdı. Şəhərin küçə və meydançalarında 36 min kvadrat metr sahəyə asfalt salılmışdı [109, v.39].

1965-ci ildə rayonun kənd təsərrüfatında çalışan əhalinin zəhmətkəşləri məhsul istehsalını artırmış, dövlətə taxıl, barama, üzüm, süd satışı planlarını vaxtından qabaq yerinə yetirmişlər. Rayonda 29 min hektar sahədən bugda və arpa məhsulu yığılmışdı. Bununla yanaşı, rayonun kolxoz və sovxozlarda dənli bitkilərin məhsuldarlığı aşağı səviyyədə idi [109, v.46]. Tütünçülük rayon kolxoza-rının iqtisadiyyatında mühüm yer tuturdu. Tütünçülükdən gəlir, rayonun kolxozların bütün gəlirinin 48%-ni, bitkiçilikdən gələn gəlirin isə 80%-ni təşkil edirdi. 1965-ci ildə dövlətə 2550 ton tütün tədarük edilib satılmışdı [109, v.48]. Bununla yanaşı, tütünçülük sahəsi qarşısında duran əsas vəzifələr qış qabağı şəpinini vaxtında başa çatdırmaq, stilliklərin sahəsini genişləndirmək, tütünçülükdə işləri mexanikləşdirmək və manqa үsulunu möhkəmləndirməkdən ibarət idi [109, v.50]. Rayonda baramaçılıq sürətlə inkişaf edirdi. 1965-ci ildə 150 ton barama istehsal edilmişdi [109, v.52]. Bara-maçılığı inkişaf etdirmək üçün onun yem bazasını artırmaq, tut bağlarını salarkən daha məhsuldar, zərif tut növlərini əkmək, kolxo-zuların və kolxoçuların həyətyanı sahələrində olan tut bağlarını bərpa etmək və bağlarda aqrötexniki qulluq işləri aparmaq lazım idi. Kənd təsərrüfatının mühüm sahələrindən biri olan heyvandarlıqda vəziyyət xeyli yaxşılaşmışdı. 1965-ci ildə rayonun bütün kolxoz və sovxozlarda stini mayalanma məntəqələri, süd analizi laboratoriyaları yaradılmışdı. Maldarlığın inkişafına nəzarət artmışdı [109, v.53]. Nəticədə qaramalın inkişaf planı 104 %, quşçuluq planı 115 % ödənilmişdi [109, v.32]. Qoyunçuluğun inkişaf planı 100 % yerinə

yetirilmişdi [109, v.54]. 1959-cu ildən rayonda damazlıq və süni mayalanma stansiyası fəaliyyət göstərirdi [109, v.56]. Lakin rayonun kolxozlarında texniki yeniliklərin yiyələnməsi işi zəif gedirdi. Bu tütünçülük, üzümçülük, bağçılıq sahələrində, heyvandarlıq sahəsində olan məhsuldarlığın artmasına mənfi təsir göstərirdi.

Kolxozlarda və sovxozlarda kadrların seçilib-yerləşdirilməsi, onların yetişdirilməsi sahəsində problemlər qalmadı idi. Kolxozların ixtisaslı kadrlara böyük ehtiyacı vardı. 1965-ci ildə Şəki rayonunun kolxozlarında cəmi 3 nəfər ali təhsilli zootexnik, 4 nəfər ali təhsilli agronom işləyirdi. Həmin ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna göndərilmiş tələbələrin çox az hissəsi qəbul edilmişdi. Hətta qiabı yolla təhsil almış və rayona qaydan kadrlar yüksək biliyə malik deyildilər [109, v.61]. Bu dövrədə rayonda 12 klub, 23 kitabxana, 28 kino qurğusu əhaliyə xidmət edirdi. Demək olar ki, bütün müəssisələr və idarələrdə özfəaliyyət kollektivləri yaradılmışdı [109, v.67]. Rayonda kütləvi məktəblərin və ixtisas məktəblərinin geniş şəbəkəsi vardı. Onlarda 25 min nəfərə qədər şagird təhsil alındı. Məktəblərdə 1400 nəfərə yaxın müəllim işləyirdi [109, v.70]. Rayonda səhiyyə-sağamlıq ocaqlarının geniş şəbəkəsində əhaliyə müalicə və profilaktiki işlər aparılırdı. 1 dekabr 1965-ci il tarixində rayon partiya komitəsinin 115 ilk partiya təşkilatında 3311 kommunist vardı ki, onlardan 419 nəfəri namizəd idi [109, v.75]. Kommunistlərin 1019 nəfəri sənaye, naqliyyat, tikinti və rabitə idarələrində, 229 nəfəri sovxozlarda və 896 nəfəri kolxozsərəffatında çalışırdı [109, v.76].

XX əsr Şəkisi çox məşhur görkəmli şəxsiyyətləri, elm, incəsənət xadimləri ilə seçilir. Bu şəxsiyyətlər sırasında:

AMEA-nın həqiqi üzvü, geologiya-minerologiya elmləri üzrə məşhur alım **Əzəl Cəfər oğlu Sultanov** [bax: *bölmənin sonu, şəkil 16*]; Azərbaycanlı şair, dramaturq, ədəbiyyatşunas, 1945-ci il-dən Azərbaycan Yaziçılar Birliyinin üzvü, Azərbaycan SSR Xalq şairi (1984), filologiya elmləri doktoru (1964), professor, Azərbaycan MEA-nın həqiqi üzvü (2000), Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1974), Azərbaycan Dövlət Mükafatı laureati (1976), SSRİ Dövlət Mükafatı laureati (1984), M.F.Axundov adına ədəbi

mükafatın laureati (1988), Azərbaycan Respublikası Ali Sovetinin deputati (1990), millət vəkili (1995, 2000), "İstiqlal" ordeni ilə təltif olunmuş (1995) **Bəxtiyar Mahmud oğlu və ya Zakariyya oğlu Vahabzadə** (1925-2009) [bax: *bölmənin sonu, şəkil 17*; Azərbaycan boyakarı, Azərbaycan Respublikasının xalq rəssamı (2002) **Cahangir Mahmud oğlu Rüstəmov** (1926-2007) [bax: *bölmənin sonu, şəkil 18*]; Tanınmış Azərbaycan bəstəkarı, Bakı Musiqi Akademiyasının rektoru və professoru, SSRİ Dövlət mükafatları laureati, Əməkdar incəsənət xadimi, Azərbaycanın Xalq artisti **Əh-məd-Cövdət İsmayılov oğlu Hacıyev** (1917-2002) [bax: *bölmənin sonu, şəkil 19*]; Azərbaycanın xalq artisti (1960), Azərbaycan Dövlət Muşiqili Komediya Teatrının yaradıcılarından biri, milli xalq oyuntamaşalarının gülliş estetikasını bacarıq və həssaslıqla mənimmişmiş, vəziyyət komediyalarında oynamığı xoşlayan, məsxərə hərəkətləri ilə mimika-jest ifadə vasitələrindən obrazın komik xarakterini açmaq üçün istifadə edən aktyor **Lütfəli Əmir oğlu Abdullayev** (1914-1973) [bax: *bölmənin sonu, şəkil 20*]; Görkəmli heykəltəraş, Azərbaycan SSR Xalq rəssamı (1956), Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1943), SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü (1949), Stalin Mükafatı laureati (1947, 1951) **Fuad Həsən oğlu Əbdürəhmanov** (1915-1971) [bax: *bölmənin sonu, şəkil 21*]; Məşhur şair, tərcüməçi, Azərbaycan Yaziçılar İttifaqının üzvü (1958), Azərbaycan Jurnalistlər İttifaqının üzvü (1959), qabaqcıl maarif xadimi (1978), Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1986) **Hikmat Ziya oğlu Əsfandiyev** (1929-1995) [bax: *bölmənin sonu, şəkil 22*]; Görkəmli yazıçı, dramaturq, Əməkdar incəsənət xadimi **Sabit Karim oğlu (Sabit Rəhman) Mahmudov** (1910-1970) [bax: *bölmənin sonu, şəkil 23*]; Azərbaycan SSR Xalq artisti **Əlövsət Sadıqov** (1906-1970) Azərbaycan Dövlət Opera və Balet Teatrında solist, opera teatrında məsləhətçi pedaqqoq kimi çalışmışdır [bax: *bölmənin sonu, şəkil 24*]; Şərqdə ilk opera yazarı qadın bəstəkar, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1973), Azərbaycan SSR Xalq artisti (1998) **Şəfiqə Qulam qızı Axundova** (1924-2013), müsiqi nəzəriyyəsi üzrə tanınmış tədqiqatçı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, professor **Məmməd**

Saleh İsmayılov (1912-1955) [bax: *bölmənin sonu, şəkil 25, 26*] və s. şəxsiyyətləri göstərmək mümkündür.

Respublikamızda biologiya elmi biliklərinin yayılmasında **Mirəli Axundovun** (1902-1992) xidmətləri əvəzsizdir. O, Respublikamızda yeganə olan təkamül təlimi tədris muzeyinin yaradıcıdır [bax: *bölmənin sonu, şəkil 27*].

6.5. Şəki Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə (1969-1982-ci illər)

1969-cu ilin iyulunda Azərbaycan SSR rəhbəri seçilən Heydər Əliyev 1969-1982-ci illərdə respublikaya başçılıq etmişdir. Heydər Əliyevin təşəbbüsü ilə 1969-cu il avqustun 5-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (Azərbaycan KP MK) plenumu oldu. Burada Azərbaycan SSR tarixində ilk dəfə olaraq respublikanın sosial-iqtisadi, siyasi və mədəni həyatı dərinlən, hərtərəfli təhlil olundu, uzun illərdən bəri yüksəlib qalmış problemlər müzakirə edildi və çıxış yolları müəyyənləşdirildi. Həmin vaxtdan da Azərbaycan SSR-də tənəzzüldən tərəqqiyə dönüş başlandı. Cəmiyyətin keyfiyyətcə irəliyə, milli özünüdərkə, milli özüna qayrıdaşə dönüş mərhələsinin başlangıcı qoyuldu. 1969-cu ildən respublikanın ictimai-siyasi, iqtisadi və sosial-mədəni həyatında intibah dövrү başlandı. Az müddətdə respublikanın idarəcilik sistemi xeyli möhkəmləndirildi. Heydər Əliyev Sovetlər İttifaqında, onun mərkəzi aparatında işgüzar, prinsipial bir dövlət xadimi kimi böyük nüfuz qazandı, o, fenomenal siyasi və dövlət xadimina çevrildi. Onun Azərbaycan SSR-ə rəhbərlik etdiyi birinci mərhələ – 1969-1982-ci illər Azərbaycan SSR-in ictimai-iqtisadi, siyasi və mədəni inkişaf tarixində ən parlaq dövr hesab edilir. Heydər Əliyev respublikaya rəhbər seçildiyi vaxtdan respublikanın bütün təşkilatlarını dövlət və əmək intizamını möhkəmləndirməyə, respublikada mənəvi-psixoloji mühiti sağlamlaşdırmağa çağırıldı. O, Azərbaycan KP MK-nin plenumlarında, qurultaylarında, zona müşavirələrində və digər topantılarda etdiyi məruzə və çıxışlarında, bir qayda olaraq təsərrüfat

və mədəni quruculuq məsələlərini təhlil edir, nöqsanları aşkarlayır, onları aradan qaldırmanın yollarını müəyyənləşdirirdi. Bu illər Azərbaycan SSR-in iqtisadi, ictimai-siyasi həyatında dönüş başladı, respublikanın dinamik inkişafi üçün kompleks proqramlar hazırlanıdı. Azərbaycan KP MK-nin 1969-cu plenumunda respublikada iş intizamı, iqtisadiyyatda yaranmış uzun süren geriliyin, mövcud nöqsanların, qüsurların səbəbləri müzakirə edildi, onların aradan qaldırılmasının yolları açıqlandı. Azərbaycan KP MK-in avqust (1969) Plenumunda Mərkəzi Komitənin birinci katibi H.Əliyev öz məruzəsində Şəki ipak kombinatının geridə qaldığını bildirmişdi. Tənqiddən sonra müəssisənin geridə qalmış səbəbləri geniş müzakirə edildi, geriliyi aradan qaldırmak üçün konkret, əməli tədbirlər hazırlanıb həyata keçirildi [110, v.25]. Şəki ipak Kombinatı şəhərin, eləcədə respublikamızın iri müəssisələrindən biri idi. 1971-ci ildə kombinatda 3130 nəfər fəhlə çalışırdı. Səkkizinci beşillikdə kombinatda xam və hazır parça istehsalı 1967-ci ildəkino nisbətən 29,2% çoxaldı. 70-ci illerin əvvəlinə müəssisə 16 adda məhsul istehsal edir və ölkənin 200-dən çox ticarət təşkilatına və tikiş müəssisələrinə mal göndərirdi [110, v.61]. Kombinatın 510 nəfər fəhlə – qulluqçusu «Rəşadətli əməyə görə» yubiley medalı ilə təltif olunmuşdur, bunların 141 nəfəri kommunist idi [110, v.62]. Ümumilikdə, Şəki rayonunda «Rəşadətli əməyə görə» 2907 nəfər təltif olundu. Beşillik plan tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsində fərqləndiklərinə görə 138 nəfər SSRİ orden və medallarına təqdim edilmişdi [110, v.33].

Rayonun kolxoz və sovxozlari 5 illik dövlət kənd təsərrüfatı məhsulları – taxıl, ət, süd, yun, barama satışı planları yerinə yetirmişdilər. 1961-1965-ci illər nisbətən 1966-1970-ci illərdə məhsul və məhsuldarlıq bir qədər artmışdı. Bu dövrə rayonun kolxoz və sovxozlari 141 min hektar yaraları torpaq sahəsinə malik idilər [110, v.71].

Lakin buna baxmayaraq, son beşillik ərzində dövlət taxıl satışı planı yerinə yetirilməmişdi. Çəltiyin və dən qarğıdalının yetişdirilməsində də ciddi nöqsanlar vardi və məhsuldarlıq aşağı idi [110, v.72]. Buna görə qarşidakı illərdə orta illik taxıl istehsalı artırılmalıdır idi. Bu vəzifənin yerinə yetirmək üçün əkinçiliyin mədə-

niyyətini yüksəltmək, növbəli əkinləri düzgün tətbiq etmək, toxum-culuğunu yaxşılaşdırmaq, gübərlərdən daha geniş istifadə etmək, zərərvericilərə və xəstəliklərə qarşı mübarizəni gücləndirmək, səpin və yiğim müddətlərinə düzgün əməl etmək tələb olunurdu [110, v.73]. Rayonda tüttünçülüklə məşğul olan 22 kolxozi vardı. Onlardan 17-si tüttün istehsalı və dövlətə satış planlarını yerinə yetirmişdi. Kolxoziın bitkiçilik sahəsində əldə etdikləri pul gəlirlərinin hər il 50-60%-i tüttünçülükdən götürüldür [110, v.74]. Rayonun bostanlılıq, bağçılıq və tərəvəzçilik sahəsində ağır vəziyyət qalmadı idi. Əhalini nəinki mövsüm ərzində, hətta bütün il boyu təzə tərəvəzlə təmin etmək vacib masələlərdən biri idi [110, v.75]. Baramaçılıq rayonun vacib sahələrindən biri idi. Hər il rayonda 140-150 ton yüksəkkeyfiyyətli barama istehsal edildi. Baramaçılıq sahəsində rayonun zəhmətkeşləri 1970-ci ildə beşillik planı 109 % yerinə yetirmişdilər [110, v.76]. Lakin istehsal edilən baramanın texnoloji qüsurları vardı. Təsərrüfatlarda baramanın yetişməmiş toplanması, aşağı keyfiyyətə təhvil verilməsi, istehsal edilən ipəyin keyfiyyətinə öz manfi təsirini göstərmədi [110, v.77]. Heyvandarlıq məhsulları satışı planları 1970-ci ildə yumurta istisna olmaqla yerinə yetirilmirdi. Bu, xroniki hal almışdı və uzun illərdən bəri rayonda heyvandarlıq məhsullarının dövlətə təhvil planları yerinə yetirilmirdi. Səkkizinci beşillikdə də (1966-1970) vəziyyət belə idi [110, v.78]. Heyvandarlıq sahəsində olan nöqsanlar yem istehsalı təmin bitkilərinin əkininin azalması, suvarmanın düzgün aparılması, onun müxtəlif əkin sahələri arasında düzgün bölgündürüləməsi və digər səbəblərlə bağlı idi. Heyvandarlıq binalarının mexaniklaşdırılması ancaq 41%-ə çatmışdı [110, v.80]. Rayonun kolxozi və sovxoziılarda 480 ədəd müxtəlif markalı traktor, 200-dən artıq kombayn, 500 adəd yaxın yüksək avtomobiləri və traktor-yedək arabası, çoxlu miqdarda başqa kənd təsərrüfatı maşın və alətləri vardı. Lakin bu avadanlığın gücündən tam istifadə edilmirdi, texnikaya qayğı göstərilmirdi, onlar üçün altaçıqlar tikilmirdi [110, v.82]. Rayon kolxoziılarda 9296 təsərrüfatda 17 min nəfərdən artıq əmək-qabiliyyətli kolxożcu, sovxoziarda isə 2000 nəfər çalışırıldı. Kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə inkişafın xeyli zəifləməsi

özünü məhsulun istehsal həcmində, kolxoziların kredit borclarının artmasında göstərirdi. Beləliklə, kolxozilar zərərlə işləyirdilər. Bu isə əməkhaqqlarının vaxtında verilməsinə təsir edirdi [110, v.85].

Azərbaycan KP MK-nin dekabr (1970) plenumunda birinci katib Heydər Əliyev məruzəsində və son sözündə Şəki şəhər partiya təşkilatında yaranan vəziyyəti kəskin təqnid etmişdi. 1969-cu il avqust plenumunda, sonrakı plenum və qurultaylarda, müşavirələrde Heydər Əliyevin çıxışlarında, nitqlərində respublikanın iqtisadi, siyasi həyatında mövcud olan vəziyyət təhlil edilmiş, rəhbərlik prinsiplərində ciddi dəyişikliklər olunmuş, kadrlara qarşı tələbkarlıq gücləndirilmişdi. Partiyanın 1970-ci il mart Plenumunda H.Əliyev məruzəsində xüsusi qeyd etmişdi: «Komunistlər bizim kadr siyasətimizi çox maraqla izleyirlər. Onlar bu işdə olan nöqsanlara, xüsusiylə də kadr məsələlərinin həllinə yanlış və birtərəfli münasibətə döza bilməzlər. Buna görə şəxsi sadəqət, yerlilik, qohumluq əlaqələri, dostluq münasibətləri kimi hər cür qeyri-partiya mülahizələri bəzi işçilərin irəli çıxılməsi zamanı hələ də təsəssüf ki, bürüzə verən bu mülahizələr kommunistlərə nəinki mənfi təsir bağışlayır, həm də onların fəallığını, bu hadisələrin baş verdiyi həyat sahəsi üçün onların məsuliyyət hissini zəiflədir» [110, v.38-39]. Kadrların düzgün seçilib yerləşdirilməsində çox mühüm şərtlərdən birisi, ehtiyat kadrların hazırlanması və onlarla müntəzəm iş aparılması məsəlesi idi. Şəki rayonu partiya təşkilatının 6 yanvar 1971-ci ildə keçirilmiş XXVIII partiya konfransında rayon partiya komitəsinin birinci katibi Sadiq Murtuzayev çıxışında qeyd etmişdi ki, şəhər partiya komitəsinin nomenklaturasında 551 kadr vardır [110, v.34]. Şəhər partiya komitəsinin nomenklaturasında olan kadrlar içarısında ən məsul vəzifələrdən birisi kolxoz sədri və sovxozi direktorları idi. Rayonda olan 22 kolxoz sədrindən 13 sovxozi direktorundan 4-nün ali ixtisas təhsili vardı [110, v.36]. 1971-ci ildə Şəki partiya təşkilatının hesabatında 3888 nəfər (o cümlədən 208 nəfəri namızad) kommunist 138 partiya təşkilatında birləşmişdi. Ümumi komunistlərin 648 nəfərinin ali, 127 nəfərinin natamam ali, 1389 nəfərinin orta, 1140 nəfərinin natamam orta və 584 nəfərinin ibti-

dai təhsili vardır. 1971-ci ildə rayonun partiya siyasi maarif sistemində fəaliyyət göstərən 203 məktəbinə 3500 nəfər qədər kommunist cəlb edilmişdi [110, v.49].

1970-ci ilin yanvarında tarixində rayonda keçirilmiş əhalinin siyahıya alınması nticasınə görə rayonda əmək qabiliyyəti olan işləyənlərin sayı 5572 nəfər idi. Onlardan 2460 nəfəri şəhərdə, 70 nəfəri qəsəbədə, 3042 nəfəri isə kənddə yaşayırırdı [110, v.43]. Rayonda 29 sahə həmkarlar ittifaqı və onların yerli komitələri 17244 nəfər həmkarlar təşkilatının üzvüntü birləşdirirdi. O cümlədən 22 yüngül sənaye işçiləri həmkarlar ittifaqı təşkilatının 5425 nəfər, 39 kənd təsərrüfatı və tədarük fəhlə və qulluqçuları həmkarlar ittifaqı təşkilatının 4079 nəfər üzvü var idi [110, v.44].

Şəkinin mədəni-maarif ocaqlarının geniş şəbəkəsi vardı. Rayonda 86 mədəni-maarif ocağı, 46 kitabxana, 7 mədəniyyət evi, 25 klub zəhmətkeşlərə xidmat göstərirdi [110, v.52]. Xalq maarifində 1800 nəfər qədər müəllim çalışırırdı. Rayonun ümumtəhsil məktəblərində 29598 axşam fəhlə-gənclər və qiyabi orta məktəbdə 1000 nəfər yaxın sağird təhsil alırdı [110, v.54]. Azərbaycan SSR Maarif Nazirliyi xətti ilə son 20 ildə (1950-1970-ci illər) Şəki rayonunun kəndlərində bir dəfə də olsun məktəb binası tikilməmişdir [110, v.55]. Şəki şəhərində olan bir texniki-peşə məktəbində 500 nəfər qədər sağird təhsil alırdı. Lakin məktəbin dörd buraxılışında verdiyi 654 ixtisaslı tikinti fəhlələrin əksoriyyəti tikintidə işləmirdi. Şəhərin 5 orta ixtisas məktəbində (tibb, toxucu, pedagoji, kənd təsərrüfatı) 1800 nəfərdən artıq tələbə təhsil alırdı. Texnikumlarda maddi-texniki bazanın möhkəmləndirilməsi, müəllim kadrların təminatının yaxşılaşdırılması sahəsində müəyyən irəliləyişlər vardı [110, v.56].

1970-ci illerin əvvəlində rayonda müalicə-profilaktika ocaqlarının çox geniş şəbəkəsi yaradılmışdı. 69 tibb ocağında 115 həkim, 600 nəfər yaxın orta tibb işçisi vardı. Şəhərdə 500 çarpayılıq birləşmiş xəstəxana, kəndlərdə 205 çarpayılıq olan 8 xəstəxana, 27 feldşer-mama məntəqəsi, 4 kolxoz doğum evi fəaliyyət göstərirdi [110, v.57]. Şəhər partiya və icraiyyə komitələrinin orqanı olan «Şəki fəhləsi» qəzetiinin isində müsbət cəhətlər artmaqdə idi. Qəzetiñ

abunəçilərinin sayı 1971-ci ildə 10462 nəfərə çatmışdı [110, v.59]. Şəki zəhmətkeşlərinin mənzilə olan tələbatı ödənməmiş qalırdı. 1968-1970-ci illərdə cəmi 98 mənzilli yaşayış binası istifadəyə verilmişdi, 155 mənzilli 4 yaşayış evi tikilməkdə idi. 60-ci illərin sonunda şəhərdə 1200-dən çox ailənin yeni mənzilə ehtiyacı vardı [110, v.69].

Heydər Əliyev 1974-cü ilin iyulunda Şəki şəhərinə ilk tarixi sahərini etmiş, Şəkinin həmin dövr üçün ən müasir formada təşkil edilmiş yeni mal-qara kompleksinə, yeni yaradılmış bağçılıq kompleksinə baş çəkmiş və respublika fəalları ilə geniş müşavirə keçirmişdi. Ulu öndərin Şəkiyə sahəri onun şəhərimizə göstərdiyi diqqət Şəkinin da iqtisadi və mədəni həyatına əhəmiyyətli şəkildə təsir göstərmüşdi. 1975-ci ildə şəhər üzrə ümumi məhsul istehsalının həcmi 117 milyon 48 min manat olduğu halda bu göstərici 1980-ci ildə 124 milyon 201 min manata çatdırılmışdı. Həmçinin sənayedə məhsul satışı 1975-ci ildə 93 milyon manat olduğu halda 1980-ci ildə bu göstərici 136 milyon 467 min manata çatmışdı. Sənaye müəssisələrində istehsalın artım sürəti 19,9 faizdən 22,3 faiza qalxmışdı. O zaman nəinki Azərbaycanın, eləcə də Yaxın və Orta Şərqi ən böyük ipək istehsalçısı və toxuculuq mərkəzlərindən biri hesab edilən Şəkidə həmin müddədə ipəkçiliyin inkişafı xüsusilə geniş vüsət almışdı. Məhz Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə, 1975-ci ildə şəhərin bütün ipək müəssisələrini özündə birləşdirən Şəki İpək İstehsalat Birliyi yaradılmışdı. Həmin dövrdə müəssisədə 7 min nəfər yaxın daimi işçi çalışırırdı. Şəki İpək İstehsalat Birliyi SSRİ-nin 75 müəssisəsinə ipək parça, 84 müəssisəsinə isə ipək sap göndərirdi. Şəki ipəyindən hazırlanan parçalar Yaponiya, İsviçre, İtalya və digər xarici ölkələrə ixrac olunurdu [bax: bölmənin sonu, şəkil 28, 29].

Şəkinin sənaye əməkçiləri 1971-1975-ci illərdə qarşıya qoylan vəzifələrini layiqincə yerinə yetirmişdilər. Məhsul istehsalına dair 5 illik xalq təsərrüfatı planına vaxtından ay yarımla əvvəl, məhsul satışına iki ay əvvəl əmək edilmişdir. Keçən dörd ildə məhsul buraxılışı 42,6 %, məhsul satışı 57 % artırılmış, məhsul buraxılışı tapşırığına 102,4 % əmək olunmuşdu [111, v.23]. Rayonun sənaye

məhsulunun 80 %-dən çoxunu verən Şəki İpək Birliyinin kollektivi (1975-ci ildə kombinatın əsasında ipək istehsalı birləyi yaradıldı və şəhərdəki digər ipək müəssisələrini özündə birləşdirdi) 1974-1975-ci illərdə yüngül sənaye müəssisələri arasında sosializm yarışında yeddi dəfə qalib galmışdır. Birliyin 60 nəfər işçisi SSRİ-nin orden və medalları ilə təltif olunmuşdu [111, v.24].

Doqquzuncu beşillik ərzində rayonda kənd təsərrüfatı məhsulları istehsalının ümumi hacmi 86 % artmışdır. Kənd təsərrüfatında əmək məhsuldarlığı 31 % yüksəlmışdı. Rayonda fəaliyyət göstərilən 31 kolxoz, sovxoza və birliliklərin rəhbərlərinin hamisinin ali və orta ixtisas təhsili vardi [111, v.30]. Şəki rayonu respublikanın ən böyük taxılçılıq rayonu idi. 1974-1975-ci illərdə rayonda 107904 ton taxiil istehsal olunmuşdu. Onun 49423 tonu dövlətə satılmışdı. Taxiil kombaynların sayı 39 adəd artmışdı və bu taxiil yığımının müdəddətini xeyli qısaltmağa imkan vermişdi [111, v.31]. Bununla yanaşı, taxılın məhsuldarlığı aşağı idi. Eyni vəziyyət rayonda qarğıdalı sahəsində də mövcud idi. Tütünçülük əvvəlki kimi rayonun iqtisadiyyatında aparıcı yer tuturdu. Doqquzuncu beşilliyin dörd ilində rayonda tübüñ istehsalı iki dəfə yarım artmışdı [111, v.33]. Tütünçülük sahəsində çalışan 56 nəfər SSRİ-nin orden və medalları ilə təltif olunmuşdur. Lakin tübüñün mexanikləşdirilməsi səviyyəsi hələ çox aşağı idi. Rayonda beşilliyin bütün illərində barama istehsalı və satışına dair xalq təsərrüfatı planları artıqlaması ilə yerinə yetirilmişdi [111, v.34].

Şəki rayonu üzümçülüklük sahəsində ugurlar əldə edərək dövlətə üzüm satışı tapşırığı 1974-cü ildə 2,5 dəfə, 1975-ci ildə isə 2,3 dəfə yerinə yetirilmişdi [111, v.35]. Rayonda maldarlığın intensivləşdirilməsində ən başlıca məsələ olan yemin keyfiyyətini yaxşılaşdırmaq və sərf olunan yem müqabilində istehsal olunan maldarlıq məhsullarını zootexniki normaya çatdırmaq sahəsində də ciddi nöqsanlar vardi. Rayonda yem istehsalının sənaye əsaslara keçiriləsi, kolxozlararası yemçilik birliliyinin yaradılması və yem zavodunun tikintisi maldarlığın inkişafına yeni imkanlar yaratdı [111, v.38]. Kənd təsərrüfatının texniki təchizatı xeyli yaxşılaşdırıldı. Təkcə 1974-1975-ci illər ərzində rayonun kolxoz və sovxozlari

126 traktor, 53 kombayn, 59 yedək arabası, 53 avtomobil və başqa kənd təsərrüfatı maşınları almışdır [111, v.40].

1975-ci ilin avqust ayında şəhər partiya komitəsinin plenumunda «Rayonda aparılan tikinti işlərinin vəziyyəti və onu daha da yaxşılaşdırmaq tədbirləri haqqında» məsələ müzakirə edildi. Qeyd olundu ki, rayonda 12370 kvadrat metr mənzil sahəsi, 1832 yerlik məktəb binası, ticarət bazası, təyyarə meydani, doqquz mərtəbəli mehmanxana, 4 min tonluq gübrə anbarı, 1000 tonluq taxiil anbarı, müxtəlif həcmli maldarlıq binaları tikilib istifadəyə verilmişdi [111, v.26]. İldən-ilə əhaliyə ticarət xidmətlərinin həcmi artırdı. Rayonda 216 məsət xidməti şəbəkəsi vardi [111, v.28].

1975-ci il noyabrın 28-də Şəki rayon partiya təşkilatının XXX konfransında rayon partiya komitəsinin birinci katibi S. Murtuzayev çıxışında bildirmişdi ki, rayon partiya təşkilatında birləşən 147 ilk partiya təşkilatının hesabında 4186 nəfər partiya üzvü və 159 nəfər namızad vardi. Kommunistlərin 55,5 % -i fəhlə və kolxozçular idi. Şəhər partiya nomenklaturasına daxil olan kadrların sayı xeyli artırılmış və 591-ə çatdırılmışdı [111, v.41]. Qadın kadrların irəli çəkilməsinə diqqət xeyli artırılmışdı. İlk partiya katiblərinin 42 nəfəri, rəhbər sovet işçilərinin 10 nəfəri, komsomol işçilərinin 9 nəfəri və ya 60 %-dən çoxu qadınlar idi [111, v.44]. 147 ilk partiya təşkilat katibindən 81 nəfərinin ali və qurtarmamış ali, 66 nəfərinin isə orta təhsili vardi [111, v.45].

1975-ci ildə rayonun ümumtəhsil məktəblərində 32 mindən artıq şagird təhsil alırdı [111, v.56]. Əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi xeyli yaxşılaşdırılmışdı. Əhalinin sağlamlığının keşiyində duran min nəfərdən artıq həkim və tibb işçisi, 1130 çarpayılıq 10 xəstəxana və digər ocaqları vəsítəsilə xidmat göstərildi [112, v.75]. Yeni uşaq poliklinikası təşkil edilmiş, qadın maslahət xanası və təcili yardım stansiyası bina ilə təmin olunmuşdu. Mərkəzi xəstəxanada urologiya şöbəsi açılmışdı [111, v.58]. «Şəki fəhləsi» və çoxtirajlı «İpəkçiy» qızətləri rayonun sosial-iqtisadi yüksəlmişdən fəal iştirak etmişlər, öz töbliqatçılıq və təşviqatçılıq rolu nü öhdəsindən layiqinə galmışdır. Qızətlər qabaqcıl iş təcrübəsinin, vətənpərvərlik təşəbbüslerinin yayılmasına xüsusi diqqət

yetirir, öz fəaliyyətlərində geniş oxucu kütləsinə, müxbir fəallarına arxalanırlar. 1933-1950-ci illərdə Şəkidə fasilələrlə Dövlət Dram Teatri, 1959-1975-ci illərdə Xalq teatrı, 1975-ci ildən yenidən Dövlət Dram Teatrı fəaliyyət göstərmişdi [126, 500].

1970-ci illərdə Azərbaycanda, bütün sahələrdə olduğu kimi teatr sahəsində də intibah yarandı. Teatra, sənət adamlarına böyük qayğı və hörmətlə yanaşan, onlara sözün əsl mənasında hamilik edən respublikamızın başçısı Heydər Əlirza oğlu Əliyevin səyi və köməyi nəticəsində milli teatr sənətimiz vüsətli inkişaf yoluna düşdü.

1985-ci ildək teatrın baş rejissoru Hüseynaga Atakışiyev olmuşdu. O, M.Əliyev adına İncəsənat İnstitutunu bitirdikdən sonra (1975) bir müddət Şəki Dövlət Teatrında işləyib, Əməkdar incəsənat xadimi fəxri adına layiq görülmüşdür. 1979-cu ildə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə təyin edilən Cahangir Novruzov 1985-ci ildə teatrın baş rejissoru təyin olunmuşdur.

1995-ci ildə Türkiyə Cümhuriyyətinə universitetdə dərs de-mək üçün dəvət olunan C.Novruzov hazırda Türkiyənin Adana şəhərində Çuxurova Universitetinin Dövlət Konservatoriyanın teatr bölməsində çalışır. C.Novruzov 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə əməkdaşlıq və incəsənat sahəsindəki fəaliyyətlərinə görə "Əməkdar incəsənat xadimi" fəxri adına, 27 may 2018-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülmüşdür.

1980-ci ilin noyabr ayında keçirilmiş rayon partiya təşkilatının XXXII konfransında katib Nürəddin Mustafayev çıxış edərək bildirmişdi ki, şəhər partiya təşkilatının 4559 nəfər partiya üzvü və 157 naşer partiya üzvlüyündə namizəd var idi. Onlardan 36,3%-i fəhlələr, 25,8%-i kolxozçular, 29,5%-i qadınlar idi [112, v.55]. 165 ilk partiya təşkilatı katibinin 54,3%-inin ali və qurtarmamış ali, 45,7%-i orta təhsili vardi. Katiblərinin 16,5%-i fəhlələr, 13,9%-i kolxozçular, 22,4%-i mühəndis-texniki işçilər, 28,7%-i qadınlar idi [112, v.58]. İlk partiya təşkilatı katiblərinin 47 nəfəri və ya 28,7%-i, həmkarlar ittifaqlarının və komssomol işçilərinin 35%-i qadınlar idi [112, v.62].

1980-ci ildə şəhər, rayon, qəsəbə və kənd sovetlərinə 905 deputat seçilmişdi ki, onların 69%-i fəhlə və kolxozçular idi [112, v.63].

Ümumiyyətlə, Heydər Əliyevin rəhbərliyi altında 1969-1982-ci illərdə respublikanın bütün rayonlarında olduğu kimi, Şəkinin sosial-iqtisadi və mədəni hayatı inkişaf dinamikası baxımından xüsusi mərhələ kimi fərqlənir. Bu dövrdə Şəkidə məhsul istehsalının həcmi 5 dəfə çoxalmışdı. 1982-ci ildə istifadə edilmiş kapital qoyuluşunun hacmi 1969-cu ilə nisbatan 5,4 dəfə artaraq 3,2 milyon manat olmuşdu. Bu illərdə Şəki rayonunda bir sıra mühüm sənaye obyektləri – üzüm emali zavodları, yeyinti məhsulları kombinatı, tütün fermentləmə zavodu, çörək zavodu, pendir və konserv zavodları, xalça fabriki istifadəyə verilmişdi.

Əvvəllər fəaliyyət göstərən sənaye müəssisələri modernləşdirilmiş və genişləndirilmişdi. 1969-1982-ci illərdə ümumi sahəsi 283 min kvadratmetr olan yaşayış evləri, 5520 şagird yeri olan ümumtəhsil məktəbləri, 740 yerlik məktəbəqədər uşaq müəssisələri istifadəyə verilmişdi. 8,6 min hektar torpaq sahəsini suvarmalı olan Əyriçay su anbarı kompleksi tikilmişdi. Şəki İpək Kombinatında 750 dəzgahlı toxucu sexi və boyaq-bəzək fabriki tikilərək istifadəyə verilmiş, orada yeni xarici avadanlıq quraşdırılmışdı. Bu məqsədlə 23 milyon ABŞ dolları məbləğində vəsait xərclənmişdi. Bu illərdə Şəkidə 70 kilometr asfalt örtülü avtomobil yolu çəkilmiş, 29 yeni körpü tikilmişdi. 1969-1982-ci illərdə Şəki şəhəri və onun əksər kəndləri qazlaşdırılmış, qaz kəmərlərinin ümumi uzunluğu 628 kilometrə çatmışdı. Mingəçevirdən Şəkiyə 33,8 kilometr uzunluğunda 110 kilovoltluq, 54 kilometr uzunluğunda 35 kilovoltluq, rayon daxilində 361 kilometr uzunluğunda 6-10 kilovoltluq elektrik xətləri çəkilmişdi [169, 281-282].

1985-ci ildə Şəki şəhər partiya komitəsinin XXXIV konfransında geniş məruzə ilə çıxış edən şəhər partiya təşkilatının birinci katibi H.M.Rəcəbov qeyd etmişdi ki, rayonun sənaye işçiləri bir çox ən mühüm məmulat növlərinin istehsalına dair 1985-ci ilin 11 aylıq planını yerinə yetirmişdilər. İlk dəfə olaraq on birinci beşilliyin yekun ilində rayonun 18 sənaye müəssisəsinin hamisi planlarını artıqlaması ilə yerinə yetirmişdi, kənd təsərrüfatı isə əsl

yüksəliş və coşqun tərəqqi dövrü keçirirdi. 1984-cü ildə rayonun tarixində ilk dəfə 100539 ton taxıl istehsal edilmiş və dövlətə 40 min ton taxıl satılmışdı. 1980-1985-ci illər ərzində rayonun kənd təsərrüfatının ümumi məhsulu 1975-1980-ci illərə nisbətən 51,2 % artmışdır. Rayonda geniş ticarət, ictimai-işəş şəbəkələri fəaliyyət göstərirdi. 1984-1985-ci illərdə rayonda əsaslı tikintiyə 54,6 milyon manat vasait yönəldilmişdi, 21,8 milyon əsas fondlar istifadəyə verilmişdir. 1985-ci ildə rabitə evi, 60 və 70 mənzilli yaşayış evi, 280 yerlik uşaq bağçası, şadlıq evi, əmanət kassası üçün idarə binası, tikiş fabriki, 50 yerlik hamam, kolxoz bazarı və digər sosial obyektlərin tikintisi davam etdirilirdi. Şəhərdə 130 yerlik doğum evi kompleksinin tikintisi başa çatdırılmışdı. Rayonun altı kəndi qazlaşdırılmış, 140 yerlik uşaq bağçası, idman kompleksi, 200 tonluq gübərə anbarı, dəmiryolcular evi təmir edilmişdi [169, 17]. Şəhərin 12 küçəsi tamamilə yenidən qurulmuş, Yevlax-Balakən dəmir yolu xətti istismara verilmişdi [169, 18]. Bu dəmir yolu müxtəlif növ məhsulların daşınmasında böyük rolu vardı. 1986-ci ildə rayonun 54 məktəbəqədər müəssisəsində 3034 uşaq tərbiyə olunurdu. 84 ümumtəhsil (11 ibtidai, 28 səkkiziliik, 45 orta) məktəbində təqribən 28 min, texniki peşə məktəblərində 900 şagird təhsil alındı. Rayonda fəaliyyət göstərən Şəki Pedaqoji məktəbində 1985/1986-ci tədris ilində 76 müəllim işləyir və 632 tələbə təhsil alındı. Ümumiyyətlə, 1920-1985-ci illərdə Şəki Pedaqoji məktəbini təqribən 7,5 min orta ixtisas təhsilli mütəxəssis bitirmişdi [126, 501-502].

Artıq XX əsrin 80-ci illərinin ortalarında SSRİ dövlətinin ictimai-siyasi, iqtisadi və mənəvi həyatında böhran yarammışdı. Böhranlı vəziyyətin simptomları hələ 70-ci illərin ortalarından görünürdü - elmi-texniki tərəqqi longiyir, sonayedə avadanlığın mənəvi aşınması, infrastrukturun zəifliyi, təbii ehtiyatlar haslatının çətinləşməsi və bahalaşması, maddi ehtiyatlar qılığının meydana gəlməsi təzahür edirdi. Dövləti qanunlar deyil, partiya elitasının məraqları idarə edirdi. Sözdə elan olunmuş demokratik hüquq və azadlıqların real təminati yox idi. İqtisadi və siyasi sahədə «yenidənqurma» partiya elitasının mühafizəkar qanadının ciddi müqavι-

məti nəticəsində baş tutmurdu. Siyasi idarəcilikdə mövqelərini saxlaya bilməş mühafizəkarlar təsərrüfata rəhbərlikdə köhnə, qeyri-iqtisadi metodlardan əl çəkməyə imkan vermirdilər. İdarəcilik sisteminin təzələnməsinə yönəldilən lokal tədbirlər isə nəzarət dairəsini zəiflədir, partokrat işbazlırlar yeni-yeni gəlir yolları, xalq malının talanmasına daha münasib imkanlar yaradır. «Yenidənqurma» iqtisadiyyata ciddi zərbə vurur, cəmiyyəti «siyasıləşdirir», Kommunist partiyasının nüfuzunu sarsıdır və imperiyani daha dərin böhranı salırı.

Azərbaycan SSR-in partiya və dövlət rəhbərliyində də mərkəzdə gedən proseslərə ətaləti münasibət nümayiş etdirilirdi. Mərkəzdə gedən proseslər hələ dərindən dərk edilmir, növbəti müvəqqəti kampaniya kimi qiymətləndirilirdi. Bu münasibət bölgələrə də öz təsirini göstərir. Rayon rəhbərləri daha çox növbəti hesabatlara hazırlaşır, yuxarıdan göndərilən tapşırıqlara uyğun olaraq gündəlik fəaliyyətlərini qururdu və görüləcək işlərin konturlarını çizirdilər.

6.6. Heydər Əliyevin rəhbərliyi dövründə Şəkidə elmin inkişafı

Heydər Əliyev Azərbaycan SSR-ə rəhbərliyinin ilk günündən ölkəmizdə elmin və təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərməyə başladı və ömrünün sonuna dek onun böyük hamisi və qaranti olmuşdu. O, hamçinin Azərbaycan SSR-in sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində olduğu kimi, elmin inkişafını ləngidən, onu geri çəkən neqativ halların da vaxtında aradan qaldırılması üçün bir sıra böyük və mühüm tədbirlərin həyataya keçirilməsinin təşəbbüskarı, eləcə də rəhbəri olmuşdur. O, Azərbaycan KP MK-nın məşhur avqust (1969-cı il) plenumunda respublika elminin inkişafında yaranmış ağır vəziyyətdən narahat olduğunu bildirərək demişdi: «Elmi idarələrimizin fəaliyyətində hələ ciddi nöqsanlar vardır, Elmlər Akademiyası, bir sıra sahə elm idarələri elmi-texniki tərəqqinin sürətləndirilməsi uğrunda, tamamlanmış işlərin istehsələtə tətbiqi uğrunda mübarizədə kifayət qədər əzmkarlıq göstər-

mirlər» [96, v.27-28]. Öz rəhbərlik bacarığı və qabiliyyəti, fitri istədədi və təşkilatlılığı ilə həm keçmiş İttifaq respublikalarının başçıları və həm də bütövlükdə SSRİ rəhbərləri arasında sayılıb-seçilən, böyük hörmət, nüfuz qazanmış, gərgin əməyi, tələbkarlığı, qətiyyəti və principiallığı sayasında Azərbaycan SSR-i qısa müddədə noinki keçmiş İttifaqda, həmçinin bütün dünyada tanıtmağa nail olmuş Heydər Əliyevin respublika alimləri qarşısında qoymuş program xarakterli vəzifələr onlar tərəfindən birmənalı şəkildə qəbul edildi və yüksək vətənpərvərlik hissi ilə yerinə yetirildi.

Tezliklə Azərbaycan SSR əsas sosial-iqtisadi göstəricilərə görə keçmiş İttifaqın qabaqcıl respublikaları cərgəsinə çıxdı. Öz faaliyyəti və siyasi təcrübəsində hor zaman elmi fikrin on yeni naliyyətlərindən faydalanan H.Əliyev elm və texnikanın, mədəniyyət və maarifin, ədəbiyyat və incəsənətin inkişafı məsələlərinin həlli məqamlarında yüksək peşəkarlıq göstərir, cəmiyyətin, xalqın inkişafını elmdə görürdü. H.Əliyev Azərbaycan SSR iqtisadiyyatının inkişafında elmi potensialdan səmərəli şəkildə istifadə edilməsinə dair göstərişlərini əldə rəhbər tutaraq 70-ci illərin əvvəllərindən etibarən elmi tədqiqatların mövzularının dəqiqləşdirilməsi, təkmilləşdirilməsi üzrə böyük işlər aparmışdı. Xalq təsərrüfatının və elmin özünü inkişaf vəzifələrinə müvafiq olaraq Elmlər Akademiyası idarə və təşkilatların fəaliyyətinin aparıcı istiqamətləri müəyyən edilmişdi. Bu halda respublika alimlərinin diqqəti elmi faaliyyətin yaxın vaxtlarda xalq təsərrüfatında səmərə vera biləcək istiqamətlərinə yönəldilmişdi. Elmi qüvvələr və maddi resurslar, əsasən, məqsədli proqramların yerinə yetirilməsinə istiqamətləndirilmiş, respublikada sənaye və kənd təsərrüfatı istehsalının intensifikasiyası tələbatına cavab verən elmi-texniki tərəqqi aspektlərinin inkişafı sürətləndirilmişdi. Heydər Əliyevin Azərbaycan Elmlər Akademiyası qarşısında qoymuş vazifələrdən irəli gələn məsələləri həll etmək məqsədilə elmi-tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsi, elmin nailiyyətlərinin istehsala tətbiqi və ətraf mühitin mühafizəsi problemləri üzrə tədqiqatların genişləndirilməsi, yeni elmi ideyaların və texniki nəticələrin işlənməsinə və qüvvələrin xalq təsərrüfatının inkişafının əsas istiqamətlərinə yönəldilməsi

diqqət mərkəzinə çəkilmişdi.

Bu illərdə fizika, riyaziyyat, astronomiya, neft-kimya, neft emalı, geologiya, coğrafiya, biologiya elmləri, kənd təsərrüfatı, icimai elmləri üzrə bir sıra fundamental və tətbiqi işlər həyata keçirilmişdi. Elmi-texniki inkişafla bağlı elm sahələrinin, tədqiqatların genişliyi Elmlər Akademiyasında bir sıra yeni institutların, elmi tədqiqat müəssisələrinin yaradmasını sürətləndirdi. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərliyi dövründə Elmlər Akademiyasının elmi müəssisə və təşkilatları respublikamızın müxtəlif rayonlarında yaradılmışdı. Azərbaycan Milli Elmlər Akademiyasının Şəki, Gəncə və Naxçıvan regional mərkəzlərinin təşkili, onların günün tövbələrinə uyğun elmi araşdırımlar aparacaq səviyyəyə çatdırılması məhz həmin illərdə həyata keçirilmişdi. Elmi-tədqiqat işlərinin müsbət nəticələrinin sonnə və kənd təsərrüfatına tətbiqinə tələbata çevriləməsi respublika elminin yayılma arealının daha da genişləndirmək və mərkəzdən uzaq əraziləri də əhatə etməsinə zəruri etdi [347, 42-43].

1972-ci ildə Azərbaycan Elmlər Akademiyasının Kompleks zona Elmi Bazasının yaradılması və mərkəz olaraq Şəkinin seçiləməsi təsədüfi hadisə deyildi. Bu, Heydər Əliyevin regionların davamlı inkişafına diqqət və qayğısının ən parlaq nümunələrindən biri idi. Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin 1972-ci il qərarının qəbuluna xeyir-dua vermək, əslində, elmi-tədqiqat işlərinin nəticələrini regionda sonayenin və kənd təsərrüfatının inkişafına yönəltmək başqa sözlə, regionda iqtisadi inkişafı elmi əsaslarla qurmaq demək idi. 1972-ci ilin aprelin 14-də Azərbaycan Elmlər Akademiyasının Prezidenti, akademik Həsən Abdullayevin başçılığı ilə SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Sosialist Əməyi Qəhrəmanı Mustafa bəy Topçubaşov, akademiklər Əşrəf Hüseynov, Əlisəhbat Sumbatzadə, Məmməd Arif Dadaşzadə, Vladimir Volobuyev, Şamil Əzizibayov və Toğrul Şah-taxtinskidən ibarət Rəyasət Heyəti üzvləri ilə birliklə akademiklərden İmam Mustafayev, Mirəli Qasıqy, Əzəl Sultanov, Müzəffər Abutalibov, Həsən Əliyev, Həmid Arashı və başqa görkəmli alimlərin iştirak etdiyi çox nüfuzlu yığıncaqdə Şəki şəhərində

Azərbaycan Elmlər Akademiyasının Şəki Zona Elmi Bazasının yaradılması haqqında qərar qəbul edildi. Rəyasət Heyətin iclasının 17 sayılı protokolunun çıxarışında bu qərarın qəbul edilməsi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Şəki-Zaqatala zonasının və Şəki şəhərinin zəngin təbii coğrafi şəraiti, əlverişli iqlimi, məhsuldar torpaqları, rəngarəng bitki və heyvanat aləmi var. Burada sənaye, kənd təsərrüfatı inkişaf edir, respublikada və ölkə miqyasında ixtisaslaşmış ipakçılık, üzümçülük də, taxılçılıq təsərrüfatı, qoyunçuluq, eləcə də heyvandırıq və quşçuluq təsərrüfatları fəaliyyət göstərirdi. SSRİ-də yeganə olan Şəkinin «Daşuz» sovxozunda yerləşən nümunavi südlük-camışçılıq təsərrüfatında Qafqaz cinsi camışların damazlıq özüyi çəmlənməsidir. Sadalanmış obyektlərin olması kənd təsərrüfatının effektliyinin yüksəldilməsinə yönəlmüş kompleks elmi tədqiqatların aparılmasına imkan yaradırdı. Əhalisinin sayına görə respublikanın dördüncü şəhəri olan Şəki şəhəri xalq təsərrüfatının müxtəlif sahələri üzrə kifayət qədər ixtisaslı mütəxəssislər sahibdi [347, 14].

Eyni zamanda Şəki respublikada mədəni mərkəz, mütərəqqi fikir ocaqlarından biri, elm, ədəbiyyat, incəsənat və maarifin görkəmli təmsilçilərinin vətəni kimi tanınırdı. Zonada mədəniyyət əhəmiyyətli dərəcədə inkişaf etmiş, həmçinin çoxsaylı tarixi abidələr cəmləşmişdi. Bununla belə Şəki və ona birləşən digər rayonlarda dağ meşələri məhv edilirdi, eroziya prosesləri inkişaf edirdi, torpaqlarda mikroelementlərin çatışmazlığı və artıqlığı vardi. Bütün bunlar qeyd olunanların tədqiqi edilməsi və onlarla mübarizə məqsədinin həllini tələb edirdi. Yuxarıda göstərilən bütün təsərrüfat məssələlərinin məcmusu kənd təsərrüfatının yerləşməsi və ixtisaslaşmasının yönəlmüş kompleks tədqiqatlar aparılmasını yerli xammal və zonanın tələbləri əsasında yeni sənaye müəssisələrinin yaradılması yolu ilə həll edilə bilərdi. Bunları nəzərə alan Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti qərara aldı:

1. Şəki-Zaqatala zonasının iqtisadiyyətinin və mədəniyyətinin daha da inkişaf etdirilməsi üçün cari məsələlərin həlli məqsədi ilə Şəki şəhərində Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti yanında kompleks zona elmi bazası təşkil edilsin.

2. Kompleks zona elmi bazasının üzərinə bütün zona üçün aşağıdakı problemlərin elmi araşdırılması həvalə olunsun:

A) yerli bitki və heyvanat aləmi ehtiyatlarının öyrənilməsi və istifadə edilməsi; təbiət abidələrinin bərpası.

B) torpaqların məhsuldarlığının yüksəldilməsi və onların eroziyadan qorunması, meşə bitkilərinin inkişaf etdirilməsi, sel axınları ilə mübarizə;

C) zonanın becərilən perspektiv bitkiləri üzrə genetika-seleksiya işləri və stasionar tədqiqatların aparılması;

D) biogeokimyəvi əyalətin tədqiqi. Qafqaz cinsli camışların genetika və fiziologiyasının öyrənilməsi. Tibbi bioloji tədqiqatların aparılması üçün təcrübə (laborator) heyvanlarının yetişdirilməsi məqsədi ilə pitomnikin yaradılması [346, 25].

E) zonanın xalq təsərrüfatı ilə əlaqəli bütün effektiv sahərinin inkişaf perspektivlərinin, iqtisadi və coğrafi imkanlarının öyrənilməsi;

F) Böyük Qafqazın cənub yamacı zonasının yeraltı sərvətlərinin sonrakı perspektivlərinin aşkar edilməsi məqsədilə ilə axtarış işlərinin aparılması, eləcə də sonayedə istifadə edilməsi və işlənməsi imkanları üçün yerli xammal ehtiyatlarının öyrənilməsi;

G) tut ipşikburdu baramasının kompleks fiziki metodlarının tədqiqi, heyvandırıq və quşçuluqda şüalandırılmanın stimullaşdırılması [346, 26].

Rəyasət Heyətinin qərarında Şəki şəhərindəki kompleks zona elmi bazasının strukturunu və tematikası haqqda əsasnamənin hazırlanması məqsədilə Elmlər Akademiyasının biologiya, yer, fiziki, texniki və riyaziyyat elmləri bölmələrinə müvafiq təkliflərin hazırlanması tapşırıldı. Bitkilərin ziyarəticilərini öyrənib onlara qarşı mübarizə tədbirlərinin hazırlanması Zoologiya İnstitutu əməkdaşları və Şəki-Zaqatala bölgəsi ilə birləkdə torpaq örtüyü, onlardan daha səmərəli istifadə etmək məqsədilə torpaq xəritələrinin hazırlanması işi Torpaqşünaslıq və Aqrakimya İnstitutuna həvalə olundu.

Şəki-Zaqatala bölgəsi yeraltı sərvətlərlə də zəngindir. Böyük Qafqazın cənub yamaclarında Filizçay və Kətex polimetall yağıqlarının və digər bunlara bənzər faydalı qazıntı yataqlarının aşkar


olunması bölgənin geoloji baxımdan daha çox əhəmiyyət kəsb etməsinə dəlalət edirdi. Eyni zamanda ərazinin inşaat materialları ilə də kifayət qədər zəngin olması yerli inşaat materiallarının öyrənilməsi və onlardan səmərəli istifadə məsələləri geologiya qrupu sırasında qoyulan vəzifələrdən idi [347, 19].

Beləliklə, Şəkidə Azərbaycan Elmlər Akademiyasının kompleks zona elmi bazasının yaradılması məqsədilə hazırlanan bu rəsmi sənəddən sonra, yeni bir mühüm mərhələ-zona elmi bazasına kadr seçilməsi məsələsi gündəlikdə durduruldu. Akademiya rəhbərliyi tərəfindən müvafiq institutların direktorlarına göstəriş verildi ki, hər institutdan bir nəfər olmaqla Şəkidə elmi bazada işləmək istəyən şəkilinən (cəmi 5-6 nəfərin) siyahısını hazırlasınlar. Namizədlər arasında da belə bir tələb irəli sürülürdü ki, həmin şəxsin Şəkidə evi olmalı və ailə üzvlərindən inzibati orqanlarda və rəhbər vəzifələrdə çalışıan olmamalıdır [347, 17]. Fizika institutunun tabeliyində olan Şəki Zona Elmi Bazasına elmin son illərdə əldə etdiyi nailiyyətləri istehsalata tətbiq etməklə sənaye və kənd təsərrüfatı məhsulları istehsali istiqamətində geniş elmi tədqiqat işlərinin aparılması tapşırıldı. Eyni zamanda Zona Elmi Bazasının işlərinə köməklik məqsədilə Fizika İnstitutunun laboratoriya rəhbəri, fizika-riyaziyyat elmləri doktoru Məmmədəmin Bəkirov Azərbaycan EA Rəyasət Heyətinin qərarı ilə müəssisəyə kurator tayin edildi. Elmi Baza üçün Şəki Meşə Təsərrüfatı İdarəsinin tikidirdiyi bina ayrıldı. Zona Elmi Bazası Azərbaycan EA-nın 7 institutu ilə birgə fəaliyyətə başladı. Şəki-Zaqatala bölgəsi zəngin tabii sərvətlərə malik olmaqla yanaşı, mənəvi sərvətlə: söz, ləhcə, şiva, qədim adət-ənənə, sənətkarlıq və mətbəx möcüzələrini özündə camlaşdırıb folklor örnəklərə malikdir. Xalqımızın tarixi keçmisinin öyrənilməsi baxımdan çox böyük əhəmiyyət kəsb edən mənəvi dəyərlərin öyrənilməsi məqsədilə 1989-cu ildə Elmi Bazada «Folklorşunaslıq və el sənətləri» laboratoriyası yaradıldı. 1991-ci ildə əldə etdiyimiz müştəqillik Elmi mərkəz əməkdaşlarını yeni tədqiqat istiqamətində – uzaq və yaxın keçmişimizi araşdırmağa, Şəkinin məhəlli xüsusiyyətlərinin, soyular və laqəblərinin tədqiqinə yönəltdi.

Cəmi bir nəfər elmlər namizədi və 20 nəfər işçisi ilə fəaliyyətə başlayan Şəki Zona Elmi Bazası Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin 16 aprel 1995-ci il qərarı ilə Şəki Regional Elmi Mərkəzinə çevrildi [347, 20]. Bu gün Şəkiyə məxsus elmi-tarixi ənənələri ləyaqətlə davam etdirən elmi-təşkilat strukturun – AEA Şəki Regional Elmi Mərkəzin fəaliyyəti nəzəri və təcrübə əhəmiyyətli bölgədə elmi-tədqiqat işlərinə maraq və diqqətin nə qədər yüksək səviyyədə olduğunu əyani sübutudur. Elmi markaz Şəki və ona qonşu rayonların (Zaqatala, Balakən, Qax, Oğuz) təbii-coğrafi xüsusiyyətlərini, yer quruluşunu, torpaq, meşə və su ehtiyatlarını, bitki örtüyünü, iqlim və reliyef özünəməxsusluğunu, geoloji və mineraloji mənzərasını, eləcə də folklor və etnoqrafiya mədəniyyətini, milli memarlıq ənənələrini, dil-ləhcə özəlliklərini, tarixi və ədəbi-mədəni abidələrini öyrənib tədqiq edir. Bu istiqamətdə görülən işlər o qədər də geniş olmayan imkanlar daxilində və azsaylı elmi heyət tərəfindən icra olmasına baxma-yaraq, ortaya çıxarılmış elmi məhsulun kəmiyyəti və keyfiyyəti strukturun uğurlu fəaliyyətində xəbər verir. Elmi mərkəzin hazırlanıb nəşr etdiyi onrlarla kitab və monoqrafiyanın, yüzlərlə məqalə və təcrübə işlərin ümumi mənzərəsindən aydın olur ki, bu strukturda çalışan alımlar və texniki-inzibati heyət qarşıya qoyulmuş problemlərin müasir elmi tələblər səviyyəsində icrasına nail olmaq üçün hər cür fədakarlıq nümunəsi göstərmişlər.

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNMÜZƏDƏK

Fasil 6-ya əlavələr



Sənəd 1. İkinci süvari korpusunun komandiri V.F. Vodopyanova Qırmızı ordunun qərargahından Nuxa ışıyanını yatırmaq üçün verilmiş əməliyyat əmri
(11 iyun 1920-ci il)

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNMÜZƏDƏK

Телеграфъ

164

АДВИЗИЯ НАЧАЛУ Т. ХИЛЬХОВ ТРЕМЯ ПОЖАМЫ НЕ ДОПУСКАЮТ АВИАЦИЯ
СОСТАВЕВ ВАЛЯНКИ РЕКИ ШИНЧАСА ОБРАКАЙ ОСУСЮ ВНИМАНИЕ РА-
ЗИКУ ПРАВОГО БАНКА РАСПОЛОЖЕНИЯ ЧАСТЕЙ В ОБЩИЧЕНЬИ ЧАС-
ТОМ СИЛАНТ ВА ГЕРЯЧУК ЗАКРЕПИТЬ СВОЮ СИЛАМИ ВОССТАНА
РЕСТАХ ЧТО К СВОИМ И КРО ЗОСТКАХ ОТ ВАСИЧУК ТЕЛЕГРАФЪ

СОССЕДА МЕСТИСТ ГРЕНД ФРОНТОМ И В НАПРАВЛЕНИИ ЗАНЯТЫХ ЗЕСС
ДАР ПОЛК ИМЯТ В АДВИЗИОННОМ РЕЗЕРВЕ НУХА 2 НАЧАРУ КОРПУС ТОВ
СТОВУ ГАБСОСТЯГА ВАСИПРАВЛЯНИЕМ МЕЖА ПОЖАМЫ АРДЯЛЫРИ БАЗЫ
НАИСЛЕПШИЙ ЧАННОСТЬИ ИСПОЛЬЗОВАТЬ ТАКОВЫД З ПОЖАМЫНЭ
РУСА ТОВ, ГЛАВИНОВУ ПОДАВРХИЗАТ ТЕСЧУЮ И БЭЗПРЕЧИЧУЮ СВЯЗ С
ЧАЧИЛОМ 7 И НАВЯЗИМ ВА ДОЛЖНО СВОИ ЧАСТИЯ МЕЖА СОВОД 4
ЧАЧИЛЮХУ ТОВ КОВАДЫУ-СЕВЗПЕЧАТ ЧАСТИ СВОВВИЧЕННОЙ ПОДАВ-
РХИЗАСС 5, (РЕДАЦИОНДЖОКОРУ ТОВ КОДАДЫНОВУ ИМЕ-
СИВРЕМЕННОСД ПИТАНАЯ ПРОДАУРАХУЧАЧ ЧАСТИ КОРПУСА 6 НАЧАСНЧАСИ
СОВ ХРЕНОУ СЕВЗПЕЧАТ АДИСТУЧУЧИЕ ЧАСТИ ПОДАЧАВ ПЕРВОЯ
СИЛИНСИСИ ПОЖАМЫ И НАГЛАИТ БЫУПРЕЧНУЮ СВАКАЧАД РИРДЫЛНХ
СИЛ 7 НАЧАДЫРКУ САРНЯЗСНА ГОР, НУХА ЗАКОНЧИТ СВОЯСИЯ

БУ

РГБА	
Фонд №	105
Опись №	3
Дело №	222
Лист №	6

Sənəd 1-in davamı

sekı

ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK

Банор не ведает ее ^и не
знает речи Чистой Каге Учи
Моногаши и не подозревает ее
возвращения в Огненную деревню
оттуда. Наконец Гарднер
успокоил Чистую Каге и ее
на передовой позиции
присыпало язвы на
лице и в зеве, а также
перекусил язычок.
Аннастасия сказала:
— Ты же знаешь, что
если Гарднер вернется
сюда, то я буду
никогда не оставлять
нее.

P.F.B.A.

Sənəd 2-nin davamı

SOKI

ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK

РІВА	
Фонд №	<u>195</u>
Секція №	<u>5</u>
Двал №	<u>228</u>
Нагороди	<u>20</u>

Sanad 2-nin davamı

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

Крымскому Учебно-вспомогательному радио
имени императора Петра Великого
5. Несколько раз Генералитет Городской управы
запросил его о предоставлении на
наименование, под которым
именовалась Морская бригада
при охранении в городе

6. Каждый Камердинец им
именует Города назначения
Камердинца Морской Бригады
над. бригады. По величине
Камердинца Камердинец им
беспрекословно присваивается
и присваивается величественное
звание при назначении его
о помощнике председателя и
гражданским председателем горо-
дской администрации Землемера
Бескрайней Руси. Камердинец

РІВА	
Фонд №	155
Опис №	2
Дело №	105
Лист №	2008

Sənəd 2-nin davamı

ŞƏKİ
DİM ZAMANLARDAN
UNUMÜZƏDƏK

РГВА

Фонд №	435
Опись №	5
Дело №	924
Лист №	60

Sənəd 3. Qırmızı ordunun Nuxa – Zagatala üsyam haqqında operativ məlumatı (14 iyun 1920-ci il). Məlumatda Baş Göynük və Baş Şabalıddə üsyancıları məğlub etməyin mümkün olmadığı qeyd olunur

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNMÜZƏDƏK

СОСТАВЛЕННЫЙ С ОГРН АДМИНИСТРАЦИОННОЙ КОМИССИИ ДЛЯ ВЫСЕННИЯ ПАСПОРТИЯ:
 СЛОВОЗНАКИ НА МЕСТЕ В ЗАКАТАМСКОМ ОКРУГЕ ПРИЧТО ГУБЕРНАРУ БЫЛЫЙ ЧО НА СКОРОЕ ГЛАГОЛ
 ТЫАЧИЧЕВЕНЕ ГУБЕРНАР БЫЛЫЙ ПРИЧТО ГУБЕРНАР БЫЛЫЙ ЧО НА СКОРОЕ ГЛАГОЛ
 В ТУЧАСОЛ ОПРИЧИВАЕСЯ ОПРИЧИВАЕСЯ В КАМИССИ ЧЕЧЕН ЮМАЧУ ТЫАЧИЧЕВЕНЕ
 ОТ КУДА И ЗДЕСЬ В ЗАКАТАМСКОМ ОКРУГЕ ГУБЕРНАРУ БЫЛЫЙ ПУТЬ ВАКУЮ ЮМАЧУ
 СЛОВЕМ ИСПРАВИШ ЧЕЧЕНСКИЕ СЛОВА ПО СЕБЕ МЕДЛЕННО И НА БЫСТРОЕ ПЕРЕВАЖИШЕ
 АВЕРБАДАРСКОМУ РИСТАВЛЕНИИ РИСТАВЛЕНИИ НЕ ИСХОДИЛ ТУЧАМ ОБРАЗОМ ПЕРЕ
 АДДИВИДИЧЕМ ОДНАЧАСТ ЧИЧИК ЗДЕСЬ ОЛЫВАДЫЛ И ВОЛЮСУ ГИ НИКАД
 АНТЕКА И ВОССТАВЛЯВАЮТ СТАТУС НЕ ТОЧКА СЛЫСАТ ИЗ СОВУМДАР РИСТАВЛЕНИИ
 МАТЕРИАЛ АСТАН КИЗИДИЛДЕ ВЕЛИКОМ ГУЗЭНСКОМ БИЛГИЛАМ АЛТАНАН ВИЗЕЛДИ
 ОЛЧАСТАР ИХ ВОЛЮС ФАН ПЕРЕДИЧАДЫ ГУЗЭНСКОВ, ТЫАЧИЧЕВЕНЕ БЫКУ ЮМАЧУ
 ЮМАЧИЧЕВЕНЕ ГУЗЭНСКОВ СЛЫДИЧА КАЧИЧУ ЗДЕСЬ С ТОЧКАДЫ БЫ ЕДА НИЧЕРДА
 ТЫАЧИЧЕВЕНЕ ПРИЧТО КАЧОВ С СЛОДОВАР СИГИЛДИЧА БЫСТАТИ ТОВ
 АДДИВИДИЧЕСКАЯ ТОЧКА — МЕЖДУ ПРОЧИМИ РАСТОВАР СИГИЛДИЧА
 ЧИЧИК ЧТО ГУЗЭНСКОВ НЕ ВОЗВРАЩАЕТ И УДАВЛЯЕТ АНТЕКА ГАННА ЗЕЛДИЧИЛ ТЫ
 СЛЫДИЧА НО ЗДЕСЬ ИЗГИДИЧАТ НА СОМ ЧТОБ ЧИЛДЕНЕ ВОЛЮС НЕ ПРОХОДДОЛ ЗДЕСЬ
 КАМИССИ ОУДА ТИКХИЧЕМЕДИ ЧИЧИК И ПРОДИ ТОВ ГУЗЭНСКОВ И ГУЗЭНСКОВ ЗИНЧИ
 АРДИИ ИЗ БЕЛГИЧАКЕН 55 ОТ 1951 ГДЕ ГОВОРЯТСЯ ИСЧИЧИ ВАРД ДО УСТАНОВЛЕНИИ
 АДДИВИДИЧЕСКАЯ МЕЖДУ ГУЗЭНСКОВ И АЗЕРБАЙДЖАНСКОЙ КАМИССИИ ГИДДО ЗДЕСЬ НА ЗАДИЧАХ
 ИННЕСИХ ГРАНЦИХ КАЗАХСКОГО И АЗЕРБАЙДЖАНСКОГО ОКРУГОВ И НИЧЕЗДИЧА ПЕРЕХОДИ СЕ
 ТОЧКА ИН ТАРАСИН ИМЕДЕ ВСЮZ ВИДИЧАЕ ТОВ ВОРОНОВ ВОЗ БЕРДИНОВ ЗИМЧИЧА

РГВА	
Фонд №	185
Опись №	5
Дело №	324
Вып. №	100.

Sənəd 3-in davamı

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNMÜZƏDƏK

Телеграфъ	
Наим.	_____
Бз.	_____
Изв.	_____
Фонд №	185
Пропис.	5
Опись №	324
Дело №	100
Вып. №	11
Сообщение	
СКАЖИЧЕ ЧТ УДС ИЗВИСТНО ОТНАСТИВАНО ИЗДИЕНИЕ ЧИСТЕК 7. КАВДИЯ РАДИО НУХСИ И КАКИЕ НАКТИ. ЗАКИДИЧАЛ 57-59 И 40. КАВДИЯ ЧАК-ДА У НАС СВЕДДИИ СИСЛЯ НЕТ И СВЕДДИ С НУХСИ ТАВ НЕТ	

6-

57-59 СТАМ И ДАКИЕН 39-и 40. НАИЧИ ГЕИНИК 39-8 РЕЗЕРВ
 ИХХ ПРАТИЧИК ГЛЯДЫН ОВРАЗИ СИМ В ЧАСИИ ВЕКИИ ГЕИНИК И
 БЕРДИИ БАЛАЛУК В КИЗИЛЧИК КАИЧИН ГАДИ СТРЕМЛЕНИЯ ГАЗЫТ
 БЕРДИЧИКА В КИЗИЛЧИК РАДИО ЧАСТ 59/100 КАЛЫГИСТИЧСАГО ОТРИКИ И 59-Л
 ЖАД ГОЛДА ГИДИСАЧИЛЫ ПО ХРЕСТИ НА ВЕРХНИЙ ДАВАЛУК В РАДИО ДАКИЕН ВИДУ
 НЕЧИСТОСИ ПАИЧИ. 57-КАВДИЯ НЕКСЛЯСОУ ОТДЕЛ НАСЛАД ВС ОВЛЕМ
 ОДЫГА МИХАЛ ВИДУ СЕЛЕНДИЧИЧИЧИЛДИ НЕТ. А ИДЕТ БЕРДИЧИКА

РГВА	
Фонд №	185
Опись №	5
Дело №	324
Вып. №	11

Sənəd 3-in davamı

НЕ МИЕ ПРЕСТУПЛЯЕШЬ, ЕСЛИ У ТЕБЯ НЕТ СВЯЗИ С НИКИХОЮ ИНФОРМАЦИЕЙ ОДНОГО СЛОВА;

ЧИСЛЕННО СВИДОК КА МИНИСТРУ 2 ГЛ КОНКОРДУ НЕ ПОЛУЧАЕМ ИНГДА
ТАКИХ ОДИНЧИХ ПОСЛАНИЙ ВАМИ И ТАКИХ.
ОБРАЗОМ В ОПЕРАТИВНОЕ ДЕНЬГИ ЧАСТИЧНОЕ В ШТАБ ФОНТА ПРИХОДЯТСЯ
ВСЕМУ НЕЧНО ОБРАЗОВЫВАТЬ БОЕВЫХ ОПЕРАЦИИ 7-КАДИВ
ЭТО ВОЗМОЖНО И ЗЕМЛЯ ТОЛЬКИ ПУТЕМ ОБРАТИТЬСЯ ДОСТАВЛЕНИЕ ВАМ
ПОЛУЧАЕМ ВАМИ СВИДОК 2 ГЛ КОНКОРА ТЕПЕРЬ ОДИН ВОПРОС ОКАЖУЩИЙСЯ
УДА МАХОНОЮШИЙ ШТАБ КОНКОРА В НУХЕ ИЛИ ЖЕ ЕМ ОТСУСТВУЕ ВЫСТАУДА
ТАК КАК У НАС БЫЛО КАКИЕ ТО ОЧЕНЬ ТУЖИЩИЕ СВЕДЕНИЯ
НАМЕРЯЮТСЯ НА ТО ЧТО ВШЕСЬ КОРПУСА ДОЛЖЕН БЫ ВСТУПИТЬ ИЗ НУХУ

ДАЛЕКИЕ ЧИСЛА В НУЖНОМ ИМЧАНИИ ВОЗСТАНИЯ ЗАКАЛЛЬСКОГО ОКРУГА
ПЕРЕДАТ В ХАН/АЗУ ИНСАИЛЕНЫ НЕ ПОЛЧЕНИЯ СВОИХ КИН
ХУРМАНДЫЧЕ ДЛЯ ДЛЯ С БАКУ И С НАМИ ТАК ЧИС БЫЛИМУ ГАЛУЧАЕМ СВОИХ
КИН НЕ ПРИЧИНАТЕ ЭМЧИСТЬ ИЛЬДАС С ОТВЕТОВАНИЯМИ

СВЯЗЬ ЕТНАХ ТИЛДУ ЧЕРЕД НІЗАХ
ПЕРЕДАЙТЕ СОГЛАСНИЧИЕ ОВЦЫКИ ВЧЕРДАНДЕ НИИ НАЧУЖНІ
ДЛГОВ ВЧЕМЯ ПИТАДС ТИЛДУ СТАНЫ СНЕВЕЧНИМ

РУВА
Фонд № 185
Опись № 3
Дело № 324
Лист № 116

Sənəd 3-ün davamı

ŞƏKİ DİM ZAMANLARDAN UNUMÜZƏDƏK

Зав. №4. Д/614 ИКИПЗЛМ
№44Х 13747-1945 №10.


Передав последние данные о положении в Южной Азии, уединенном ПМБ БГРДА дошел 17 часов следующее: верхняя часть города НДА занята бандитами. Бандиты с концентрируются у первыми Аристократами на свободе, числом около ста человек, руководство любое движение возглавляет бывший начальник Пулкинского военного комитета НАДЖИБ, подковырка царской армии. Среди бандитов много землевладельцев НДА БГРДА. Несмотря на то что Скоро начнется в НДА духовенство усиление сил/адвентистов толпы бандитов разгромлены консервативные сектанты, где находятся скотинные румы, отголоски которых тихо-тихо идут БГРДА НДА заняты бандитами изъятые востоки. Руководство движением вероятно идет БАЛТИКИ, следники подтверждены в ряде монастырей, зданиях церкви, они усиленно обстреливают почту, где находятся части 14-го подразделения СПНР в количестве до 100 человек эти действия бандитов чувствуются военным громкоговорителем. Население за перегородку БГРДА ведет внезапно известной части НДА танки. Группы БГРДА не организованы, партийные советские организации в Южной деморализованы. В городе до 17700 коммунистов 1400 комсомольцев собрали их не удалось, ложь одна нет. Окружение Пулкинского района был занят в один бандитами и настырь удалось занять. Часть Ч Помка оборошилась в почте под командой БГРДА, пытаясь удержать попытки захватить почту. С 18 часов связь НДА потеряна причина неизвестна. По сведениям полученных БАДА БГРДА для него на изгнание вспомнили, называется историком Исааком Леви, фигура способная сажающим движение. Рано БАДА спокойно, в Бардигоне рано по-человечески действуют 7 медных спиральных групп, последние дни с их стороны участились суды за наездники и землевладельцы. Трехлетние БАДА БГРДА гонимые БАДА БГРДА

PTUSA
Serial No. 26713
Date No. 1
Page No. 1246
Set No. R-1

Sənəd 4. Nuxa – Zaqatala üsyan rayonlarında vəziyyətlə bağlı Borşovun mərkəzə göndərdiyi telegram (13 aprel 1930-cu il)

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNMÜZƏDƏK

округ виден 14-й отряд коммунаров 20 человек в связи с понадоблением кавалеристами отряда банд МАДИД-ХАСИСА, данным местных работников политически неблагополучающими считаются АЛДАН, ДАСАРАБАД, СУЧЫМ, НИКИЗ, ДАНА БЕК-ДАГНА, ЗАИГЗИД. Продолжают спорные пункты мусаватистов Нухинском районе. Сейчас этих седых явление спокойно. Но воссуществуют сейчас же в данных с.н. АЛИ АБАД занят бандитами наступают ЗАКАТАДА. Сведениям политических довузах бандитов участия в настравлениях кресты нет. Нестроение красноармейцев насчитывает здоровое Политбюро района, задачи разъяснения РУБИНСКИЙ, прибыл получил информации, указания отряд батальоном. Полученных данных докладывал МУСЛЕМ (СВ). БАГИРОВ ТУХАРЕЛИ в часам 20.00 не прибыли, других данных положения района нет. Имянко Тифлис днем 24 часа сего дня. Старшина инструктором ШАМАН ПАИЗАТОВ



Sənəd 4-ün davamı

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNMÜZƏDƏK

ПРИКАЗ
Военным Кавказской Красновинческой Армии
№ 05

г. Тифлис.

13.7.20
13 април 1930 г.

Курьез.

1. За последнее время, в связи активизацией бандитизма, создалось чрезвычайно напряженное положение в Нуха-Залицком округе.

По сведениям ОГПУ в этом районе оперируют организованная банды, численностью 700 человек, которая заняла ряд сел, прилегающих к Нухе, в том числе ГУШУК.

Бандитам предстоит под лозунгом: "Освобождение народа от Советского".

2. Активизация бандитами возлагается на Командира 4 КПП, в распоряжение которого поступают:


а) батальон в составе 3-х стрелковых и одной пулеметной рот 4 КПП;

б) взводом 66 километра.

По соревнованию частей в КПП, командиру полка зарочно перебросить одну роту на автомашине в район Нухи, остальные части - походным порядком.

3. Задача выделенным частям ставится, установление революционного порядка в упомянутом районе, путем решительного разгрома и уничтожения оперирующей банды.

4. Общее руководство ликвидацией бандитизма, по решению директивных органов, ЗОМДР возложено на ТЮРКУ, в составе, пред. ЦИК АЗЕРБАЙДЖАНА МУСАВИКОВА, пред. АЗИЛУ БАГИРОВА и Командира 2-й Кавказской ТУХАРЕЛИ, указаниями которой бояться.



Sənəd 5. Qafqaz ordusunun komandanı Avksentyevskinin Nuxa işyanını yatırmaq üçün 4-cü Qafqaz atıcı alayının komandirinə verdiyi əmr
(13 aprel 1930-cu il)

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

руководствовалась при ликвидации бандитизма.

5. Хозяйственное и санитарное обеспечение выделенных частей - распоряжением Командира полка.

Приказ № 107
6. Штаб-ротуны с 99 ч. 13 апреля иметь на сё ЕВЛАХ.

Связь со Штабом Армии - по правительльному проводу.

Оперативные сводки представлять к 10 и 20 часам ежедневно.-

КОМАНДУЮЩИЙ АРМИЕЙ *Г.А. ТУХАРЕЛИ* ЧЛЕН РВС
(АЛКОСЕНТЬЕВСКИЙ) ()

НАЧАЛЬНИК ШТАБА
(АЛАФУЗО)

Одн. б. 8 зиг.

Р.Г.Д.А	
Фонд №	5535
Опись №	1
Дело №	1002
Лист №	1002

Sənəd 5-in davamı

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

СОВ.СЕКРЕТИВ

КОМОДОНСК К.К.А.
копия: Нач.ПУКА, Пред.Зак.ПМУ и Пред. Азерб.ПМУ.
г.НУХА 16.4.30г. 7.00. Карта 5 в: дм.

Банды группируются в районе В.и Н. ГЕЛЕНУК, ведя активные действия на КАХ-ИНГИЛОЙ. Для ликвидации этой банды и для связи с ЗАКАТАЛЫ, в 6ч.00м. 16.4.30г. из НУХА направляются 2 группы: одна-4 КСП в составе 3-х стр.и пулемета под командой командира полка т.ПАЦЕВИЧА, имея задание занять ГЕЛЕНУК и ликвидировать группирующиеся там банды. Вторая рота АЗГПУ с одной бронемашиной движется по шоссе НУХА-ЗАКАТАЛЫ, имея задачей разгром банды, действующей в районе КАХ-ИНГИЛОЙ. После разгрома КАХ-ИНГИЛОЙСКОЙ банды, восстановить связь с ЗАКАТАЛЫ.

Кавказскадрон, после окончательной ликвидации всех мелких банд в районе В.и Н. ЗИКЭИТ, будет переброшен в район ГЕЛЕНУК и далее на КАХ-ИНГИЛОЙ, для окончательного восстановления связи с ЗАКАТАЛЫ.

Два взвода АЗГПУ, в составе СТО бойцов оставляются в НУХА, для внутренней охраны города.

Вторая бронемашиной придается кавказскадрону для ликвидации банд в районе В.и Н. ЗИКЭИТ. В дальнейшем, кавказскадрон с бронемашинами будет продолжать действия в направлении на ЗАКАТАЛЫ- через КАХ-ИНГИЛОЙ.

До занятия КАХ-ИНГИЛОЙ - ГЕЛЕНУК и с.т.БАГИРОВЫМ буду находиться г.НУХА, в дальнейшем переходу КАХ-ИНГИЛОЙ.

П.п.КОМДИВ 2 ТУХАРЕЛИ

ПРЕД.АЗ.ПМУ БАГИРОВ

ВЕРНО: ПОМ.НАЧ.1-го отдела Штаба К.К.А.
(ШИРИНОВ) *Ширинов* -

Р.Г.Д.А	
Фонд №	5535
Опись №	1
Дело №	1002
Лист №	1002

Sənəd 6. Azərbaycan SSR Dövlət Siyasi idarəsinin sədri M.C.Bağirov və
II Qəfqaz atıcı diviziyasının komandiri G.A. Tuxarelinin Nuxa –
Zaqatala dairəsindəki vəzifəyə barədə məxfi məktubu (16 aprel 1930-cu il)

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNMÜZƏDƏK

КОМВОЙСК КЛА
Команд Нач.ПУСКА, Пред.ЗАКТАН и Пред.АЗГИУ.

р. НУХА.16.4.18.00. Карта 5 верст в дм.

Оперативная сводка 17.00.16.4.

4 КПИ от р. НУХА до Б. ГЕЧИК не встречая сопротивления входит передовыми частями в. ГЕЧИК дальнейшая задача этого полка: исчезновение в. ГЕЧИК и с расстоянием 17.1V. наступление на восточное КАХ-ИНГИЛО через д. Б. ЛАМСИ. В ДЕНЬЧУТ. КАМКАЧАЙ и далее на АХ-ЧАМ тчк Рота АЗГИУ из автомобилей с бронемашиной по коссе НУХА-ЗАКАТАЛЫ до КАХ-ИНГИЛО вооруженного сопротивления не встречено. КАХ-ИНГИЛО, передовые части имели мелкие сечки с противником. Пущенная в ход бронемашинами боятко отбита деревня КАХ-ИНГИЛО от бандитов. По донесению Командира роты в воскресенье принимала участие все население КАХ-ИНГИЛО, вооруженных около 200 человек. По занятии селения установлено, что из десанта высадленных партизан из ЗАКАТАЛЫ на КАХ-ИНГИЛО бандитами убито 4 человека тчк Нагдев труп одного партизана СЕРГЕЕВА тчк Устак звено также, что бандиты на 4-х захваченных ЗАКАТАЛСКИХ грузовиках за полчаса до занятия КАХ-ИНГИЛО отправились на ЗАКАТАЛЫ тчк Партизан ЗАКАТАЛЫ забаррикадировались в крепости и обстреливались бандитами тчк Ив КАХ-ИНГИЛО бронемашинами высадка ЗАКАТАЛЫ со взводом пехоты из автомобилей для установления связи ЗАКАТАЛЫ. Но десант ЗАКАТАЛЫ этот отряд был обстрелян повстанцами фр. ГИЛДЕН. Отряд остановлен тчк

РГВД	
Фонд №	2237
Опись №	1
Дело №	142
Лист №	40

Sənəd 7. Azərbaycan SSR Dövlət Siyasi idarəsinin sədri M.C. Bağırov və
II Qəfqaz atıcı diviziyasının komandiri G.A. Tuxarelinin Nuxa –
Zaqatala dairəsindəki vəzifəsi barədə məxfi məktubu (13 aprel 1930-cu il)

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNMÜZƏDƏK

Бронемашине присоединяясь к осколку из матинулась на матиаг повстанцев, открывших ружейный огонь по бронемашине тчк Ответным огнем бронемашини 12 повстанцев убито и 20 раненых тчк Махина благополучно вернулась к заводу и благополучно вернулась в КАХ-ИНГИЛО. Рота АЗГИУ располагается на южном направлении КАХ-ИНГИЛО тчк Задача роты на 17.4. таре наступление на ЗАКАТАЛЫ тчк

Кавказской дивизии с автобронемашиной и взводом пехоты АЗГИУ очистил район Л.и. З. ЗЕКИЛ, БЕРИЗИ и ЛАТИ (восточное КУТА) исходу для подсечки НУХА, где и расположился на ночлег тчк

Погода за сегодняшний день нет.

Застрой с утра с тов. БАГРЯНОВИ перешел КАХ-ИНГИЛО. тчк Настроение краснокармейцев улучшилось, но в связи с большими переходами, сильно переутомлены тчк (4-й полк)

Команд ТУХАРЕЛИ


Пред.АЗГИУ БАГРЯНОВ.

БАРНО:ком Нач. 1 отдела штаба ГА
(заполнено)

РГВД	
Фонд №	2237
Опись №	1
Дело №	142
Лист №	40

Sənəd 7-nin davamı

ŞƏKİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK




Şəkil 1. Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin hazırladığı Şəki (Nuxa) şəhərinə hücum planı (14-15 aprel 1920-ci il)


AMEA A.A.BAKIXANOV adina TARIX INSTITUTI

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



**Şekil 2. Baş Göynükde yerleşen
"Xalq Azadəçiləri Firqəsi"
gizli təşkilatının fəallarından biri
Molla Mustafa Şeyxzadə**



Şəkil 3. Nuxa-Zaqatala qəzasında sovet-bolşevik rejimində qarşı müqavimət hərəkatı haqqında sxem-xəritə (1930-cu il)

AMEA A.-A.BAKIXANOV adına TARİX İNSTITUTU

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK




Şəkil 4. Göynük üsyanının
ümumi rəhbəri
polkovnik Bahram
bəy Nəbibəyov




Bahram bəy Nəbibəyov qardaşları ilə birlikdə

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



Sekil 6. Azerbaycan diviziyesi herbi hisselerinin Zeyzid və Bideviz hərbi emləyatlari planı (2 may 1930-cu il)

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



Şəkil 7. Güllələnmiş Şəki üsyançılarının cəsədləri
Qax millis şöbəsinin qarşısında



Səkil 8. Süleyman Eldarov



Şəkil 9. Muxtar Süleymanov

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



Şəkil 10. Məcid Rəsulov



Şəkil 11. Dürra Məmmədova



Şəkil 12. Nuru Abdullayev



Şəkil 13. Əhmədiyyə Cabrayilov

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK




Şəkil 14. Tofiq Ağahüseynov



Şəkil 15. Məmmədşərif Həmidov



Şəkil 16. Əzəl Sultanov



Şəkil 17. Baxtiyar Vahabzadə

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



Şəkil 18.
Cahangir Rüstəmov



Şəkil 19.
Cövdət Hacıyev



Şəkil 20.
Lütfəli Abdullayev



Şəkil 21. Fuad Əbdürəhmanov



Şəkil 22. Hikmət Əfəndiyev

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



Şəkil 23.
Sabit Rəhman



Şəkil 24.
Ələvəsət Sadiqov



Şəkil 25.
Şəfiqə Axundova



Şəkil 26. Məmməd Saleh İsmayılov



Şəkil 27. Miroli Axundov

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



Şəkil 28. Heydər Əliyevin Şəkidə zəhmətkeşlərlə görüşü (1974)



Şəkil 29. Heydər Əliyev Şəki İpək İstehsalat Birlivində (1974)

AMEA A. A. BAKIXANOV adina TARIX İNSTITUTU

FƏSİL 7

ŞƏKİ MÜSTƏQİLLİK İLLƏRİNDE

7.1. Sosial-iqtisadi və mədəni inkişaf (1991-2003)

Azərbaycan xalqı 1991-ci ildə ikinci dəfə müstəqilliyini qazanmışdır. Azərbaycanın müstəqilliyinin qazanılmasına əsasən 1991-ci ilin 10 dekabr tarixində etdikdən sonra çox ciddi hərbi-siyasi, iqtisadi, sosial, mədəni problemlərlə üzvləşdi. Müstəqilliyimizin ilk illərində obyektiv və subyektiv amillərin təsiri altında yaranmış mürəkkəb vəziyyət nəticəsində onilliklər ərzində formalasılmış maddi-texniki baza xeyli zəiflədi, iqtisadi əlaqələr qırıldı, müəssisə və obyektlərin əksəriyyəti öz istehsal fəaliyyətini dayandırdı, daxili istehsal, xidmət, ticarət sistemi pozuldu. Azərbaycan milli iqtisadiyyatının xammalı materiallara tələbati cami 40 faiz ödənilirdi. Müəssisələrin istehsal gücündən yalnız 25-50 faiz istifadə olunurdu. Demək olar ki, bütün sahələrdə əsas istehsal vasitələri mənəvi və fiziki cəhətdən köhnəlmədi. Respublikada sonayenin aparıcı sahəsi olan neft sənayesində ağır vəziyyət yaranmışdı. Sahə zərərlə işləyirdi, borc içinde idi. Mədənlərdə 4000-dən çox neft quyuşunda hasilat dayanmışdı [219, 200].

Torpaqların böyük bir hissəsi şoranalşmış, kolxoz və sovxozählərin maşın-traktor parkı, meliorasiya qurğuları köhnəlmış, çoxu sıradan çıxmış, suvarma kanalları bərbad hala düşməndü [219, 201]. Digər tərəfdən erməni millətçilərinin Dağılıq Qarabağ ətrafında yaratdıqları riyakar fitnəkarlıq, Ermənistən Azərbaycan Respublikasına qarşı apardığı təcavüzkar müharibə iqtisadiyyata ciddi ziyan vurmusdu. Öləkə ərazisinin dördə bər hissəsində gedən döyüş əməliyyatları nəticəsində 72 min hektardan çox əkin sahəsi, 34 min hektar üzümlük, 65 min baş qaramal, 240 min baş davar, 173 sənaye obyekti, 122 tikinti təşkilatı, 200-dən çox faydalı qazıntı yataqları, 4 qızıl, 3 civə, 2 qranit, 2 mərmər, 10 mineral su mədəni,

4 daş karxanası, 5 müxtəlif inşaat materialları yatağı, 200000 hektar nadir meşə sahəsi düşmən əlinə keçmişdi [219, 200].

Müstəqilliyin ilk illərində respublikanın mövcud iqtisadi və mənvi potensialından, zavod və fabriklardən, kommunikasiya vasitələrindən, yüksəkxitaslı mütəxəssislərdən də səmərəli istifadə olunmurdu. Bir sözə, ölkədə iqtisadi tənəzzül, sözün əsl mənasında, böhran, iqtisadi xaos və anarxiya hökm süründü. Azərbaycan Respublikasında, doğrudan da, çox ağır bir siyasi və iqtisadi durum yaşanmışdı. Bütün bunlar Şəki rayonunun da sosial-iqtisadi və mədəni həyatına çox ciddi təsir göstərir, ümumi inkişafında geriliyə səbəb olurdu.

1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyətə qayıdan Heydər Əliyev ilk gündən vətəndaş qarşılmasının aradan qaldırılması, separatçı qüvvələrin zərərsizləşdirilməsi istiqamətində intensiv fəaliyyətə başladı. Zəruri islahatların həyata keçirilməsi, ölkə iqtisadiyyatının inkişafına təsir göstərən radikal addımların atılması, eləcə də aqrar, torpaq, idarəetmə islahatları ilə bağlı qanun və qərarların, digər normativ hüquqi sənədlərin qəbul edilməsi yaranmış sosial-iqtisadi böhranın aradan qaldırılmasında mühüm rol oynadı.

Heydər Əliyevin rəhbərliyi altında 1996-ci ildən ölkədə ictimai-siyasi sabitliyin bərəqərər olması, həyata keçirilən iqtisadi islahatlar, təsərrüfat həyatının bərpasına başlanması, istehsal və xidmət dairələrinin ilkin dirçəlişi, habelə iqtisadiyyatın ümumi yüksəlisi, Şəki rayonunun da sosial-iqtisadi həyatında müsbət irəliliyəşlərin baş verməsinə imkan verdi. Rayon rəhbərliyi tərəfindən aparılan ardıcıl və məqsədyönlü fəaliyyət nəticəsində iqtisadiyyatda əvvəllər mövcud olmuş geriləmə prosesi dayandırıldı, iqtisadi inkişaf yeni mərhələyə daxil oldu. Yerli sənayenin tənəzzüldən çıxarılması və dirçəldilməsi prosesi tədricən həyata keçirildi.

Həyata keçirilən tədbirlər nəticəsində 1998-ci ildə müqayisədə 2001-ci ildə ümumadxili məhsul 70,7 faiz artaraq 164 milyard 215 milyon manata, sənaye məhsulları istehsalı 3 dəfə artaraq 11 milyard 862 milyon manata, kənd təsərrüfatı məhsulları istehsalı 62,4 faiz artaraq 133 milyard 846 milyon manata, tikinti quraşdırma işlərinin həcmi 18 dəfə artaraq 14 milyard manata çatdırıldı [124, 19]. 2003-cü ildə faktiki qiymətlərlə məhsul buraxılışının hə-

mi 53911,3 min manat, sənaye məhsulunun həcmi 2912,5 min manat, kənd təsərrüfatında məhsul buraxılışı 3417,2 min manat, tikinti quraşdırma işlərinin həcmi isə 1540 min manat təşkil etdi [188].

Qeyd etmək lazımdır ki, göstərilən dövrə ölkə üzrə *sənaye məhsulu buraxılışında* Şəki-Zaqatala iqtisadi rayonun payı az olub, 3 faiz təşkil edirdi. İqtisadi rayon ərazisinin 27 faizində, əhalisinin isə 30 faizində malik olan Şəki rayonu ərazisinin ümumi sənaye məhsulunun 50 faiza qədərini verirdi. Sənaye sahələri əsas etibarla yüngül və yeyinti məhsulları istehsalı üzrə ixtisaslaşmışdı [349, 13].

Yüngül sənayedə ipakçılık və toxuculuq kimi sahələr tarixən regionda şöhrət qazanmış və ölkəmədə xüsusi çəkisiñə görə üstünlük təşkil edən sənaye sahələri olmuşdu. Eləcə də yeyinti sənayesinin müxtəlif növləri (yağ, pendir, qaymaq, Şəki halvası, bamyi, un və un məhsulları və s.) rayonda inkişaf etmişdi. Göstərilən dövrə bu sahənin məhsulları rayon əhalisinin ərzəq məhsullarına olan tələbatını ödəməkdə xüsusi rol oynamışdır, digər rayonlara və ölkə paytaxtına da tədarrük olunurdu.

Azərbaycan xalqının Ümummilliliyi Heydər Əliyev Şəki rayonunun sosial-iqtisadi inkişafına həmişə xüsusi diqqət yetirmişdi.

Hələ 1970-1980-ci illərdə Heydər Əliyevin diqqət və qayğısı sayəsində Şəkida genişməqyaslı işlər görülmüşdü. Bu illər ərzində burada 10 min başlıq təsərrüfatlararası mal-qara yetişdirmə və kökəltmə kompleksi, 2 min başlıq camiçılıq birlüyü, 3600 başlıq damazlıq cins mal-qara kompleksi, 24 min başlıq donuzçuluq kompleksi, təsərrüfatlararası qoynuçluq birlüyü, ixtisaslaşdırılmış tərəvəzçilik və yemçilik müəssisələri yaradılmış, 2 min hektardan çox palmet meyvə, 600 hektar üzüm bağı salınmışdı. Otuz min başlıq mexanikləşdirilmiş mal tələfləri, 1000 min başlıq qoynu kişi tikiilmiş, heyvandarlıq tam sənaye təmalına keçirilmişdi. Rayonun bütün təsərrüfatlarına Polşadan, Baltikyanı respublikalardan və Rusiyadan gətirilmiş, yüksək məhsuldar cinsdən olan mal-qara ilə komplekləşdirilmişdi. Rayonda 15 min hektar yeni torpaq sahəsi əkin dövriyyəsinə daxil edilmiş, 11,8 min hektarda meliorasiya işləri görülmüş, 2 min hektarda mədəni otlaqlar yaradılmış, 11 min hektar sahəni suvarmaq imkanı olan Əyriçay dəryası, 794 hektar

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNMÜZƏDƏK

sahəni suvarmaq üçün Yuxarı Şirvan kanalı üzərində nasos stansiyası tikilib istifadəyə verilmişdi. Həyata keçirilən tədbirlər nəticəsində rayonda kənd təsərrüfatı məhsulları - taxıl istehsalı 3,8 dəfə, üzüm istehsalı 25,8 dəfə, süd istehsalı 3,2 dəfə, bütövlükdə, kənd təsərrüfatı məhsullarının istehsalının həcmi 3,9 dəfə artmışdı.

Bu illər arzında rayon iqtisadiyyatının inkişafına indiki qiymətlərlə 250 milyon ABŞ dolları həcmində əsaslı vəsait qoyulmuşdu. Azərbaycan Respublikasının Şimal-Qərb regionunu mərkəzlə birləşdirən Yevlax-Balakən dəməryolu xətti çəkilmiş, rayonda geniş abadlıq, quruculuq işləri görülmüş, əhalinin sosial vəziyyəti xeyli yaxşılaşmışdı. 6 mindən artıq ailə saxsı ev tikmişdi [203, 38].

Heydər Əliyev Şəkidə sənayenin aparıcı sahəsini təşkil edən yüngül sənayeyə və onun inkişafında əhəmiyyətli yer tutan ipəkçiliyə xüsusi diqqət yetirirdi. 1970-ci illərdə Heydər Əliyevin rəhbərliyi altında Şəki İpək İstehsalat Birliyində 25 milyon ABŞ dolları həcmində yenidənqurma işləri aparıldı. 1990-ci ilə qədər fəaliyyət göstərən ipək kombinatında ildə 35-40 milyon m² ipək parça istehsal edildi, burada 7 min nəfərdən çox işçi çalışırı. Lakin malum səbəblərdən kombinat 1995-ci ildən fəaliyyətini tamamilə dayandırdı.

Respublikada aparılan iqtisadi islahatlar ipəkçiliyin inkişafına da müsbət təsir göstərdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2001-ci il tarixli sərəncamı ilə Şəki-İpək ASC-ə 500 milyon manat, 11 iyun 2001-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə müəssisənin istehsal fəaliyyətinin bərpası, əhalinin məşğulluluğunun tömin edilməsi məqsədilə 2 milyard manat vəsait ayrıldı. Ayrılmış vəsait hesabına Şəki-İpək ASC lazımı avadanlıq və xammallla tömin olundu, müəssisənin fəaliyyəti bərpa edildi, müəssisədə 17 dəzgahda təmir işləri aparılarla qədim Şəki kəlağayısının toxunmasına başlanıldı. 2001-ci ildə müəssisə ilk məhsulunu buraxdı [203, 17]. [bax: bölmənin sonu, şəkil 1,2,3,4].

Qeyd edilən dövrdə Şəkinin təsərrüfat həyatında aparıcı sahə olan kənd təsərrüfatı sahəsində mühüm işlər həyata keçirildi. Rayonda agrar islahatların müvəffaqiyətlə həyata keçirilməsi, torpaq və əmlakın şəxsi mülkiyyətə verilməsi, sahibkarlığın inki-

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNMÜZƏDƏK

şafı və s. tədbirlər kənd təsərrüfatının inkişafında əsaslı dəyişikliklərin baş verməsinə imkan verdi.

Şəki rayonunun torpaq ehtiyatları onun on mühüm sərvəti olmaqla, burada təsərrüfatların geniş migyasda və müxtəlif istiqamətlərdə inkişaf etdirilməsinə şərait yaratdı. Rayonda suvarılan torpaqların genişləndirilməsinə diqqət artınlı. Bu məqsədlə Daşuz torpaqlarına 12 km-lük məsafədən su gətirildi, inşası 20 il bundan önce dayandırılmış Öyriçay su dəryaçasının tikintisi bərpa edildi [203, 17].

1995-1997-ci illərdə Heydər Əliyevin tapşırığı ilə Kiş çayı boyunca layihə-smeta dəyəri 13 milyard manat təşkil edən bənd salındı ki, bu da Şəkini daimi su təhlükəsindən xilas etdi.

Ölkənin taxılə ola tələbatının ödənilməsində Şəki rayonunun xüsusi çəkisi vardı. Rayonun münbit torpaqları burada taxılçılığın bugda, arpa, qarğıdalı və digər sahələrinin inkişafı üçün geniş imkanlar açırdı. Qeyd edilən dövrdə ölkədə aparılan torpaq islahatları rayon ərazisində yeni torpaq sahələrinin taxılçılığa cəlb olunması bu sahənin inkişafında müsbət rol oynayırı. Həyata keçirilən ardıcıl tədbirlər nəticəsində taxıl tədarükü 1998-ci ildəki 29 min tondan artaraq 1999-cu ildə 46 min tona, 2000-ci ildə 76 min tona, 2001-ci ildə isə Şəkinin bütün tarixində görünməmiş səviyyəyə 121 min tona çatdırıldı [203, 17]. Rayonda taxił tədarükünün daha da artırılması üçün əlavə tədbirlər görüldü, toxumçuluğun bazasının möhkəmləndirilməsinə, əkin sahələrinin genişləndirilməsinə diqqət artırdı.

Rayonda texniki bitkilərdən tütünün becərilməsi və istehsal üçün mühüm tədbirlər həyata keçirildi. Bu sahənin inkişafı üçün ixtisaslaşdırılmış əmək ehtiyatlarının mövcudluğu tütün istehsalının artmasına imkan verdi. Nəticədə tütün istehsalının həcmi 1998-ci ildəki 2655 tondan 2001-ci ildə 7520 tona çatdırıldı. 2001-ci ildə rayonda 25 ton çəltik, 35 ton günəbəxan, 630 ton paxılilar, 12 min ton tərəvəz, 7 min ton bostan, 5,4 min ton meyvə və s. kənd təsərrüfatı məhsulları istehsal edildi. 2003-cü ildə rayonda əkinlərin hər hektarından 17,8 sentner taxił, 81,8 sentner meyvə və giləmeyvə, 133 sentner kartof, 219 sentner tərəvəz, 157 sentner bostan məhsulu götürüldü [348, 79].

Aqrar islahatların düzgün həyata keçirilməsi rayonda heyvandarlığın da inkişafına öz təsirini göstərdi. 2001-ci ildə iribuyunuzlu mal-qaranın sayı 59756 başa, qoyun-keçilərin sayı 177551 başa çatdırıldı ki, bu da 1998-ci illə müqayisədə 4646 başdan çox mal-qara və 49913 başdan çox qoyun-keçi deməkdir. 2003-cü ildə mal-qaranın sayı 56398 baş, qoyun və keçilər isə 162792 baş təşkil etmişdir.

Şəkidi tikinti quraşdırma işlərinin genişləndirilməsi yeni obyektlərin tikilib istifadəyə verilməsinə, yarımqıq qalmış tikililərin başa çatdırılmasına və şəhərin abadlaşdırılmasına imkan yaratdı. Təkcə, 1998-ci ildə bu sahədə 750 milyon manatlıq iş görüldü. 2001-ci ildə bu göstərici 13 dəfə artaraq 14 milyard manata çatdı. 1998-2001-ci illərdə ümumi sahəsi 27272 m², yaşayış sahəsi isə 17278 m² olan 564 yaşayış evi tikilib istifadəyə verildi. 2003-cü ildə rayonda istifadəyə verilən əsas fondların həcmi 2121,1 min manat təşkil edirdi.

Abadlıq, quruculuq işlərinin miqyası xeyli genişləndi. 2002-ci ildə 10 milyard manatlıq işlər görüldü, Olimpiya İdman kompleksi qarşısındaki 6 hektarlıq ərazidə müasir tələblərə uyğun park salındı, şəhərin mərkəzində yeni «Teatr meydani» yaradıldı, 20 Yanvar parkında, M.Füzuli, M.Fazulov adına parklarda geniş abadlıq işləri görüldü [117].

Bazar iqtisadiyyatına keçidlə əlaqədar ölkədə aparılan islahatlar təbii ki, bu regionu da əhatə edirdi. İqtisadiyyatda özəl mülkiyyətin xüsusi çəkisinin artırılmasına yönəlmış özəlləşdirme tədbirləri nəticəsində Şəkidi 2002-ci ildə 397 kiçik müəssisə və obyekt özəlləşdirildi, 27 sahmdar cəmiyyət yaradıldı [117].

Torpaq islahatları nəticəsində 1998-2001-ci illər ərzində 41200 nəfərə 102 milyard manatlıq əmlak, 23 min ailəyə və ya 96 min 500 nəfərə 61500 hektar torpaq payı verildi [117]. Aqrar sahədə aparılan islahatlarla əlaqədar olaraq kənd əhalisinə torpaq və əmlak payı verilməklə işsizlik problemi əsasən həll olundu. 2001-ci ildə torpaq və əmlak payı almış vətəndaşlar hesabına rayonda 48 kəndli fermer təsərrüfatı, 4 kiçik müəssisə, 3 firma, 3 şirkət, 2 istehsal kooperativi yaradıldı.

İşsiz əhalinin məşğulluğu təmin etmək məqsədilə 2001-ci ilin iyun ayında Şəki şəhərində aktiv məşğulluq tədbiri olan Əmək yarmarkası keçirildi. 1998-ci ildən 2001-ci ilədək Şəki şəhərində 31 min adam işlə təmin edildi.

Bəhs olunan dövrə sahibkarlığın inkişafı sahəsində irəliləyişlər baş verirdi. Şəkinin iqtisadi həyatında mühüm rol oynayan, o cümlədən *zərgarlıq, təkəlduzluq, şəbəkəçilik* və s. kimi qədim sənat sahələri yenidən dirçəldi [bax: *bölmənin sonu, şəkil 5,6*].

Aparılan islahatların sosial yönü və əhalinin sosial müdafiəsi tədbirləri dövlətin iqtisadi siyasetinin mühüm istiqamətini təşkil edirdi. Rayonda yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi, yeni iş yerlərinin açılması, əmək yarmarkalarının keçirilməsi, dövlət tərəfindən əməkhaqqının artırılması məqsədilə həyata keçirilən tədbirlər əhalinin gəlirlərinin, o cümlədən orta aylıq əməkhaqqının artmasına imkan yaradı. Nəticədə, rayonda dövlət müəssisələrində işləyənlərin orta aylıq nominal əməkhaqqları 2000-ci ildə 1995-ci illə müqayisədə 3,5 dəfə artdı. Rayonda 26710 nəfər pensiya, 15465 nəfər müavinət alındı.

Pensiyaçılardan, mühərbiə əllərinin, şəhid və aztəminatlı ailələrin sosial müdafiəsi yaxşılaşdırıldı. Pensiya və müavinətlərin ödənilməsi üçün ayrılan vəsaitin həcmi xeyli artırıldı.

Əhaliyə göstərilən xidmətlərin təşkil səviyyəsi də xeyli yaxşılaşırı. Rabita xidmətinin yaxşılaşdırılması istiqamətində ardıcıl iş aparılırdı. 2001-ci ildə şəhərin Dodu və Qışlaq sahələrində 13008 nömrəlik elektron tipli ATS-lər tikilib istifadəyə verildi. Aşağı Göynük, Baş Göynük, Kiş, Oxud və Kiçik Dəhnə kəndlərində 200 nömrəlik ATS-lər əvvəzinə yeni tipli 512 nömrəlik, Biləcik kəndində 256, Cumakənd və Şorsu kəndlərində 128 nömrəlik elektron ATS-lər quraşdırılıraq əhalinin istifadəsinə verildi [118a].

Rayonda əhaliyə xidmətin mühüm növlərindən biri olan nəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi məqsədilə şəhər və kəndlər arasında yeni avtobus marşrutları açıldı. Əhalinin elektrik enerjisi ilə təchizatı xeyli yaxşılaşmışdı. 2001-ci ildə Şəki şəhərinə mavi yanacağın verilməsinin bərpa edilməsi kəndlərin təbii qazla təminatını xeyli yaxşılaşdırıldı.

Şəki rayonunun sosial-iqtisadi həyatında baş verən müsbət irəliləyişlər, sahiyyə sahəsində aparılan islahatlar əhaliyə tibbi xidmət səviyyəsinin yüksələşməsinə imkan yaratdı. 2003-cü ildə Şəkinin sahiyyə müləssislərində əhaliyə 390 nəfər həkim, 1289 nəfər orta tibb işçisi xidmət göstərirdi [124, 20-21].

Şəkide mədəni-maarif müləssislərinin geniş şəbəkəsi əhaliyə xidmət göstərirdi. 2003-cü ildə rayonda 8 şəhər mədəniyyət evi, 2 şəhər klubu, 17 kənd mədəniyyət evi, 34 kənd klubu, 4 avtoklub, 87 kitabxana, 4 yeddiiliklər uşaq musiqi məktəbi, 1 uşaq incəsənat məktəbi, 6 muzey, 1 dövlət rəsm qalereyası, 1 dövlət tarix-memarlıq qoruğu, 2 mədəniyyət və istirahət parkı fəaliyyət göstərirdi. Mədəniyyət müləssislərində işləyənlərin ümumi sayı 1199 nəfər təşkil edirdi.

Şəkide təhsil və mədəniyyətin inkişafı sahəsində də nəzərə çarpacaq irəliləyişlər hiss olunurdu. 2000-2001-ci dərs ilində Şəkide 97 ümumtəhsil məktəbi, o cümlədən 67 orta, 24 əsas, 6 ibtidai məktəb fəaliyyət göstərməşdir. Həmin təhsil müləssislərində şagirdlərin təlim-tərbiyəsi ilə 3900 nəfər müəllim məşğul olurdu. Məktəb şəbəkəsi ilbəi genişlənir, onun maddi-texniki bazasının möhkəməndirilməsi sahəsində tədbirlər ardıcıl davam etdirilirdi.

Şəki rayonu texniki peşə və orta ixtisas təhsili kadrlar hazırlığı mərkəzi idi. Şəkide 4 orta ixtisas, 2 peşə məktəbi fəaliyyət göstərirdi. Ümummilli lider Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının yaradılması rayonun mədəni həyatında mühüm hadisə oldu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2000-ci il tarixli sərəncamı ilə filialın strukturu və fəaliyyət dairəsi müəyyənləşdirildi. Təhsil müləssisəsi Şəki və ətraf rayonların məktəb-başqıcı müləssisləri və ümumtəhsil məktəblərinin ibtidai siniflər üçün kadı hazırlığı ilə yanaşı, müəllimlərin ixtisasının artırılması, təkmilləşdiriləməsi və yenidən hazırlanması ilə məşğul olmağa başladı və bu sahədə mühüm uğurlar qazanıldı. 2003-cü ildə AMİ-nin Şəki filialında bakalavr pilləsində 6 ixtisas üzrə pedagoji kadrlar hazırlanırdı. Şəkida fəaliyyət göstərən orta ixtisas təhsil müləssisləri (Şəki pedagoji musiqi kollecları, Şəki dövlət kolleci, Şəki tibb kolleci) rayonun iqtisadiyyatının, təhsil və sahiyyə müləssislərinin

ixtisaslı kadrlarla təmin edilməsində mühüm rol oynayırırdı.

Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzində müxtalif sahələr üzrə səmərəli tədqiqat işləri aparıldı və mühüm elmi nəticələr əldə edildi.

2002-ci ilin noyabr ayının 10-da Şəki Olimpiya İdman Kompleksinin açılış mərasimində Ulu öndərimiz Heydər Əliyev bildirmişdi ki, "Şəki bizim Azərbaycan mədəniyyətinin, musiqisi-nin, memarlığının inkişafında çox böyük rol oynayubdır. Amma bunu da təmin edən insanlar olmuşular. Bu insanlar həm tariximizdə, həm də mədəniyyətimizdə var: Rəşid bəy Əfəndiyev, Salman Mümitaz, Sabit Rəhman... böyük şairimiz Bəxtiyar Vahabzadə və bir çox başqaları. Şəki böyük alimlər də yetiribdir. Onlardan biri böyük tarixçi, professor Yaqub Mahmudludur" [365, 6]. [bax: bölmənin sonu, şəkil 7, 8].

Şəkinin döyərləi elm xadimi və ziyahlarından Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureati, tanqidçi, ədəbiyyatşunas Yaşar Vahid oğlu Qarayevin (1936-2002) xalqımız qarşısında xidmətləri böyükdür [bax: bölmənin sonu, şəkil 9].

Şəkinin görkəmli elm və ictimai-siyasi xadimlərindən biri tarixçi alim, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureati, II, III, IV, V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputati olmuş, Şərif, Söhret və 1-ci dərəcəli Əmək ordenli Yaqub Mikayılov oğlu Mahmudovdur [bax: bölmənin sonu, şəkil 10]. Onun yaradıcılığında xalqımızın tarixinə qarşı saxta və əsasız konsepsiyaları cəsərətlə, təzkibedilməz elmi faktlara ifşa edən çoxsaylı əsərlər, Azərbaycan dövlətçiliyi, onun tarixi sərhədləri ilə bağlı tədqiqatlar mühüm yer tutur. Alimin əsərləri ABŞ (Los Anceles, Nyu York, Vaşinqton), Türkiyə, Rusiya, Ukrayna, Pakistan, Misir, Macaristan, Polşa, İtaliya, Koreya və b. ölkələrdə nəşr olunmuşdur [bax: 365].

Şəki nəinki Azərbaycana, həm də dünyaya çox istedadlı incəsənat xadimləri bəxş etmişdir. Bunlar içərisində AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikasının Xalq artisti, UNESCO tərəfindən "Dünya artisti" tituluna layiq görülmüş Firangiz Əlizadə,

dünya şöhrətli cazmen Vaqif Mustafazadə xüsusilə seçilir. [bax: *bölmənin sonu*, şəkil 11, 12].

Şəki Azərbaycan və dünyaya görkəmli ziyalılar bəxş etmişdir. AMEA-nın həqiqi üzvü, neft və qaz yaqtalarının işlənib hazırlamasi üzrə görkəmli alim *Qurban Cəlilov*, AMEA-nın həqiqi üzvü, Hindistan Beynəlxalq Zoologiya Akademiyasının həqiqi üzvü *Niyazi Səmədov*, geologiya-minerologiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü *Fəxrəddin Qədirov*, AMEA-nın həqiqi üzvü, kimyaçı alim, Əməkdar elm xadimi *Adil Qəribov*, AMEA-nın həqiqi üzvü, kimyaçı alim, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureati *Cəbrayıl Hüseynov* [bax: *bölmənin sonu*, şəkil 13, 14, 15, 16, 17], AMEA-nın müxbir üzvü, kimyaçı alim, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureati *Zülfüqar Zülfüqarov*, AMEA-nın müxbir üzvü, tarixçi alim, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureati *Mahmud İsmayılov*, mətbuat tariximizin yorulmaz tədqiqatçısı professor *Sırməmməd Hüseynov*, AMEA-nın müxbir üzvü, riyaziyyatçı alim *Qərib Calalov* [bax: *bölmənin sonu*, şəkil 18, 19, 20, 21], vətənpərvər, istedadlı ziyalı və siyasi xadim *Aydın Məmmədov*, bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi *Cavansır Quliyev* də Şəkidə dünyaya göz açmışdır [bax: *bölmənin sonu*, şəkil 22, 23].

Şəkinin yetirmələri müstəqil Azərbaycanda dövlət quruculuğunu bütün sahələrində də fəal iştirak edirlər. Ölkəmizdə aparılan quruculuq və abadlıq işlərində Baş Nazirin müavini vəzifəsində çalışmış *Abid Şərifov* da mühüm rol oynamışdır. Bu gün ədliyyə sistemimizin qabaqcıl dünya səviyyəsinə yüksəldilməsində Əməkdar hüquqşünas *Fikrət Məmmədov*, dövlətimizin humanitar siyaset məsələlərinin uğurla təmin olunmasında sənətsünnəslü üzrə elmlər doktoru, Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyaset məsələləri şöbəsinin müdürü *Fərəh Əliyeva*, regionların sosial-iqtisadi inkişafi Dövlət Proqramının fəal şəkildə həyata keçirilməsində respublikamızın ictimai-siyasi xadimləri – fəlsəfə üzrə fəlsəfə doktoru, "Qızıl qələm", "Türk dünyasının şərəf medalı" və s. fəxri titulların mükafatçısı *Cavansır Feyziyev* və iqtisadçı alim *Əli Məsimov* mühüm rol oynayırlar [bax: *bölmənin sonu*, şəkil 24, 25, 26, 27, 28].

Müstəqillik xalqın milli və dini dəyərlərinin inkişafı, onun qorunub yeni nəslə çatdırılması üçün geniş imkanlar açmış oldu. Bu dövrda bütün Azərbaycan xalqı kimi şəkililər də milli mənəvi dəyərlərə yüksək qiymət verir, tarixi keçmişimizin ən yaxşı adət və ənənələrini, milli və dini bayramlarını qoruyub saxlayırlar.

Milli dəyərlərimiz qorunub yeni nəslə çatdırılması baxımdan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə qeyd edilən Dədə-Qorqud eposunun 1300 illik bayram tədbirləri Şəkida xüsusi qeyd edilmişdir. El şənliyinə əvvələn bu tədbirlərdə 10 minlərlə şəkili, o cümlədən Azərbaycan Respublikasının Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar da iştirak etmişlər [bax: *bölmənin sonu*, şəkil 29].

Şəki Azərbaycan dövlətçiliyinin keşiyində dayanan sarsılmaz qaladır. Bu gün də Şəki əhalisi müstəqil dövlətçilik ənənələrinə sadıqdır, əvvəlki nəsillərin yaratdığı tarixi əvəzolunmaz xalq nailiyəti kimi qoruyur və yaşadır.

Şəkililər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı da öz igitlikləri ilə şəhərə getdi. Qarabağ uğrunda gedən döyüslərdə əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayilovun oğlu *Mikayıl Cəbrayilov* (1952-1990) [bax: *bölmənin sonu*, şəkil 30] köntüllü olaraq cabhaya getdi, Şuşanın Malibəyli kəndi uğrunda gedən döyüslərdə qəhrəmancasına şəhid oldu. *Elşad Məmmədhənifə oğlu Yəhyaev* (1966-1992) [bax: *bölmənin sonu*, şəkil 31] da köntüllü cəbhəyə getdi və taqim komandırı təyin edildi. Cəsur komandır Sırxavənd, Naxçıvanik, Papravənd kəndlərində gedən döyüslərdə xüsusilə fərqləndi. Həmin döyüslərdən birində o, snayper güllesinə tuş geldi və qəhrəmancasına həlak oldu.

Hər iki cəsur Vətən oğlu ölümündən sonra 1992-ci ildə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görüldü.

Qarabağ uğrunda döyüslərdə Şəki 280 şəhid vermişdir [bax: *bölmənin sonu*, sənəd 1].

7.2. Sosial-iqtisadi və mədəni inkişaf yeni yüksəlis mərhələsində (2003-2018)

Şəki 2003-cü ildən sonra Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strategiyaya əsaslanan və Prezident İlham Əliyevin dövründə tələbləri nəzərə alınmaqla daim yaradıcılıqla inkişaf etdiriyi və təkmilləşdiridiyi inkişaf strategiyasına uyğun olaraq öz inkişafının keyfiyyətə yenidən qaytarılmışdır.

Ölkə Prezidenti İlham Əliyevin bu məkəna etdiyi çoxsaylı səfərləri Şəkinin sosial-iqtisadi və mədəni yüksəlisinə güclü təkan verdi. Bölgənin sosial-iqtisadi və mədəni rifahı üçün ölkə rəhbərinin imzaladığı sərəncamlar və onların icrası, Şəkidə keçirilən beynəlxalq tədbirlər - İpək yolu festivalları, "TÜRKSOY"un tədbirləri, beynəlxalq konfranslar bunu bir daha sübut edir.

Prezident İlham Əliyevin ölkənin və ayrıraqda regionların inkişafının süratləndirilməsi üçün imzaladığı dövlət proqramları diqqət bögölərlə yanaşı, Şəki rayonunun da sosial-iqtisadi tərəqiqisinin, əhalisinin məşğullüğünün təmin edilməsinin və hayat səviyyəsinin daha da yüksəldilməsinə hüquqi və mənəvi əsası yaratmışdır.

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafi Dövlət Proqramı"nın (2004-2008-ci illər) və "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafi Dövlət Proqramı"nın uğurlu icrası, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafi Dövlət Proqramı"nın icrasının uğurla davam etdirilməsi ümum-iqtisadi inkişafın mərkəzlə yanaşı, regionlara doğru istiqamətlənməsində müstəsnas əhəmiyyət kəsb edir.

Respublikada yaranmış siyasi sabitlik, daxili və xarici siyasetin uğurla həyata keçirilməsi, maliyyə, əmək və təbii sərvətlərdən səmərəli istifadə edilməsinin nəticəsi olaraq ölkəmizdə, o cümlədən Şəki rayonunun sosial-iqtisadi inkişafında çox böyük nailiyyətlər qazanıldı. Əsas sahələrdə məhsul buraxılışının həcmi faktiki qiymətlərlə 2003-cü ildəki 53911,3 min manatdan 2015-ci ildə 321 milyon 120 min manatadək artı. Onun hər bir nəfərə düşən həcmi 1758 manat oldu [188].

Şəki kənd təsərrüfatı rayonu olsa da, bu dövrdə burada sənaye sürətlə inkişaf edir, yeni sənaye müəssisələri tikilib istifadəyə verilir, onların sayı gündən-güna artırdı. 2003-2013-cü illər ərzində Şəkidə meyvə şirələri istehsalı, meyvə və giləmeyvələrin konservləşdirilməsi zavodları, mobil tipli elektrik stansiyası, körpic istehsalı zavodu, 14 min tonluq taxıl terminalı və gündəlik istehsal gücü 220 ton olan un üyüttmə kompleksi, şərab zavodu və digər sənaye obyektləri tikilib istifadəyə verildi, «Kainat» ASC-də və «Şəki-ipək» ASC-də yenidənqurma, genişləndirmə işləri aparıldı. Sənaye müəssisələrinin fəaliyyətinin bərpa edilməsi və yeni istehsal sahələrinin yaradılması sənaye məhsulu istehsalının dinamik inkişafına səbəb oldu. 2005-ci ildə rayonun sənaye müəssisələrində 59,2 ton ipək, 437, 1 min poqonometr təbii və stini pambıq parça, 15,2 ton burulmuş parça, 137,1 kvadratmetr təbii ipək parça, 135,9 min ədəd müxtəlif ölçülü kələgayı və digər məhsullar istehsal olundu [117a].

Şəkinin əsas mədəniyyət obyektləri arasında Ulu öndərin həyat və fəaliyyətinin, zəngin dövlətçilik irlisinin öyrənilməsi məqsədilə inşa edilmiş Heydər Əliyev Mərkəzi 2006-cı il aprelin 13-də Prezident İlham Əliyevin Şəkiyə ilk səfəri zamanı açılmışdır. Mərkəzdə 182 eksponatdan ibarət ekspozisiya zalı, tədqiqat sektor, arxiv, foto-video laboratoriyası, kitabxana və internet sinif otagi fəaliyyət göstərir. Həmin il oktyabrın 14-də Prezident İlham Əliyevin Şəki rayonunda Şəki modul tipli elektrik stansiyasının təntənəli açılışı mərasimində də iştirak etmişdir. [bax: bölmənin sonu, şəkil 32].

2008-ci il sentyabrın 9-da Prezident İlham Əliyev Şəki şəhərinə səfəri zamanı "Qafqaz" turizm-istirahət kompleksi ilə tanış olud [bax: bölmənin sonu, şəkil 33]. Prezident İlham Əliyev və xanımı, UNESCO-nun xoşməramlı səfəri Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şəkida inşa olunmuş 160 yerlik körpələr evi – uşaq bağçasının və Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılışında, Qoxmuq kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi mərasimində iştirak etdilər.

2011-ci il noyabrın 17-də Şəkidə yeni Mərkəzi Xəstəxana istifadəyə verildi və xəstəxananın açılış mərasimində Prezident

İlham Əliyev iştirak etdi [bax: bölmənin sonu, şəkil 34], dövlət başçıı Şəki Olimpiya İdman Kompleksinin yenidənqurmadan sonrakı vəziyyəti, həmçinin Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binası ilə də tanış oldu [bax: bölmənin sonu, şəkil 35].

2011-ci ilin sentyabrında Rusiya Federasiyasının Tatarıstan Respublikasının Yelabuqa, Başqırdıstan Respublikasının Ufa şəhəri, 2012-ci ildə Azərbaycan Respublikasının Şəki şəhərinin Türk dünyasının qeyri-maddi mədəni irs paytaxtı seçilməsi, respublikanın mədəni həyatında silinməz iz buraxdı. 2012-ci ilin iyun ayının 30-dan iyulun 4-dək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəkidə "İpək yol" III Beynəlxalq Musiqi Festivalı və "Şəki Xan Sarayı"nın 250 illik yubileyinə həsr olılmış böyük bayram tədbiri keçirildi. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin iştirakı ilə "Arşınmalçı İpək yolunda" musiqili həkayəti ilə başlamış tədbir, sonrakı günlərdə Cənubi Koreyanın, Türkiyənin, İranın, Gürcüstanın, o cümlədən ölkəmizin tanınmış musiqi kollektivlərinin çıxışları ilə davam etdirildi. Beş gün davam edən musiqi festivalına "Şəki Xan Sarayı"nın 250 illik yubiley tədbiri ilə yekun vurulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin "Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında" sərəncamına uyğun olaraq böyük dramaturqun adını daşıyan Mədəniyyət və İstirahət parkında aparılan yenidənqurma və əsaslı təmir işləri nəticəsində şəhər sakinlərinin istirahəti üçün hər cür şərait yaradıldı. Sərəncama uyğun olaraq, həmçinin, dahi ədibin ev muzeyinə gedən kükədə, qala divarları qarşısındaki meydanda və onun ətrafında müəsir işıqlandırma sistemi quruldu, yeni yaşlılıq zolağı salındı. Ulu Öndər Heydər Əliyev və Xalq şairi Bəxtiyar Vahabzadə adına parklar salındı. Bəxtiyar Vahabzadənin ev muzeyi bərpa edildi.

Qədimliklə müasirliyin simvolu olan Şəki müstəqillik illərində sürətla inkişaf edirdi. Bu inkişafa uyğun olaraq 2012-ci ildə Şəki şəhərinin **Baş Planı** hazırlanırdı. Baş Plana əsasən bir sıra infrastruktur layihələrinin həyata keçirilməsi, həmçinin şəhərin qərba doğru genişləndirilməsi, perspektivdə Oxud, İncə, Kiş, Qoxmuq kəndləri-

nin də şəhər ərazisina daxil edilməsi nəzərdə tutulurdu. Bu dövrdə rayonda quruculuq, abadlıq işləri genişləndirdi. Şəhərin M.Ə.Rəsulzadə prospektində, Salman Mümtaz və Oğuz şəhərində yeni tikilmiş xəstəxana kompleksinin qarşısında 42210 m² ərazidə yollar genişləndirilib asfalt-beton örtük salınmaqla yenidən quruldu, kühnə arxları əsaslı suradə bərpa edildi, səkilərə beton pillələr düzüldü.

2012-ci ilin 9-12 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şəki şəhərinə növbəti səfəri yeni obyektlərin açılışı ilə zəngin oldu. Sentyabrın 9-da dövlət başçıı Şəkidə Heydər Əliyev Mərkəzinin yeni binasının təməlqoyuma mərasimində, taxıl anbarı və dəyirmən kompleksinin açılışında iştirak etdi. Şəkidə məcburi köcküknlər üçün salınmış yeni qəsəbədə Şuşadan olan məcburi köckükün evində qonaq oldu [bax: bölmənin sonu, şəkil 36, 37].

Sentyabrın 12-də Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, Türkiyənin Baş naziri Rəcəb Tayyib Erdoğan, xanımı Əminə Ərdoğan Şəkinin tarixi memarlıq abidələrini – Şəki Xan sarayı, Kiş kəndindəki Alban məbədi, Şəki Cümə məscidi, Yuxarı Karvansara mehmanxana kompleksi ilə tanış oldular [bax: bölmənin sonu, şəkil 38]. Onlar Şəki Türk əsgərlərinin abidə kompleksini ziyarət etdilər. [bax: bölmənin sonu, şəkil 39].

2012-ci il sentyabrın 22-də Şəkidə M.F. Axundzadənin 200 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Prezident İlham Əliyevin tapşırığı əsasında inşası başa çatdırılan 600 yerlik "Yay teatrı"nın açılışı oldu, Şəki Dövlət Dram Teatrının binasının əsaslı təmir işləri başa çatdırıldı. Elə həmin gün şəhərdə görkəmli maarifçi M.F.Axundzadənin yubileyinə həsr olunmuş bayram tədbirində respublikanın tanınmış elm və mədəniyyət xadimlərinin, millət vəkiliinin, ziyanlıların, xarici ölkələrdən dəvət olunmuş qonaqların iştirak etdikləri mərasimdə bildirildi ki, 2012-ci il TÜRKSOY tərəfindən, həm də, "M.F.Axundzadə" ili elan olunmuşdur. Bu səbəbdən də Axundzadənin yubiley tədbirlərində TÜRKSOY-a tüzv ölkələrdən, o cümlədən Türkiyə, Qazaxistan və Rusiya Federasiyasından, Başqırdıstan Respublikasından dəvət olunmuş qonaqlar iştirak edirdi. Yubiley tədbirləri böyük maarif-

çinin ev muzeinin açılışı ilə başlandı, daha sonra onun adını daşıyan mədəniyyət və istirahət parkında təşkil olunmuş "Kitab bayramı" ilə davam etdirildi. Həmin gün Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Mirzə Fətəli Axundzadə - 200" mövzusunda beynəlxalq elmi simpozium keçirildi.

Sentyabrın 23-də ilk dəfə olaraq Şəkinin 2700 illik yubileyinə həsr olunmuş "Şəhər günü" bayram tədbirinin şəhərin mərkəzi meydanlarından birində təntənəli açılışı özünü məzmunu, sosial hədəfi baxımından yaddaqalan oldu. Sonra tədbir Şəki Xan Sarayınnın həyatında davam etdirildi. "Şəhər günü" çərçivəsində Şəki şəhər Bələdiyyəsi ilə Türkiyənin Konya şəhər Məram Bələdiyyəsi arasında qardaş şəhərlər haqqında protokol imzalandı, "Yuxarı Karvansara" mehmanxana kompleksində açılmış rəsm və çəçək sərgisini baxışdan sonra "Şəhər günü" bayram tədbirinə Türkiyənin möşhur "Anadolu atası" rəqs ansamblının konserti ilə yekun vuruldu. Yubiley tədbirləri nəinki şəhərin, bütövlükdə ölkənin mədəni həyatında əlamətdar hadisəyə çevrildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daxili siyasetinin, iqtisadi islahatlar hədəfindən biri də yol nəqliyyat infrastrukturunun inkişaf etdirilməsidir. Şəkidə nəqliyyat sisteminin, yol infrastrukturunun inkişafı ilə bağlı mühüm tədbirlər həyata keçirilmiş, yeni yollar salınmış, köprülər tikilmişdir. On il ərzində bu sahədə dinamik inkişaf qeydə alınmış, 2003-cü illə müqayisədə 2012-ci ildə nəqliyyat və anbar sektorunda məhsul buraxılışı 2,3 dəfə artmışdır. 2003-cü illə müqayisədə 2012-ci ildə avtomobilərin sayı 27,5 faiz artaraq 9271 ədəddən 11819 ədədə çatdırılmışdır [188]. Bu baxımdan onun «Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında» 2012-ci il 4 sentyabr tarixli Sərəncamına uyğun olaraq Aşağı Künbüüt-Aydınbulaq avtomobil yoluñun tikintisinə başlanıldı və sonrakı illərdə də rayonda abadlıq-quruculuq işləri davam etdirildi, şəhərin 15 küçəsində abadlıq, 17 küçəsində isə əsaslı təmir işləri aparıldı. Lütfəli Abdullayev küçəsi ilə M.Ə.Rəsulzadə prospektinin kəsişməsində kiçik bağ salınaraq, görkəmlı gülüş ustası Lütfəli

Abdullayevin büstü qoyuldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daxili iqtisadi siyasetinin əsas istiqamətlərindən biri də sahibkarlığın inkişaf etdirilməsidir. İnkışafın hərəkətvericisi sayılan sahibkarların formalşaması ötən dövr ərzində reallaşdırılan iqtisadi siyasetin başlıca istiqamətini təşkil etmiş və özəl sektora dövlət dəstəyinin gücləndiriləməsi nticəsində bir sıra nailiyyətlər əldə edilmiş, sahibkarların faaliyyət istiqamətləri, iqtisadi və maliyyə resurslarına çıxış imkanları xeyli genişlənmişdir. Sahibkarlığın inkişaf etdirilməsi sahəsində Şəkidə bir sıra konkret tədbirlər həyata keçirilmişdir. Şəki və ətraf rayonlarda fəaliyyət göstərən 80-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə rayonların iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış, iştirakçılara Şəki rayonunda prioritet hesab olunan müasir çörək zavodunun, quşçuluq və kiçik cins heyvandarlıq təsərrüfatlarının nümunəvi investisiya layihələri təqdim olunmuşdur. 2013-cü ildə Sahibkarlıqə Kəmək Milli Fondu tərəfindən Şəki rayonu üzrə 51 sahibkara 11 milyon 480 min manat güzəştli kredit verilmişdir [760].

2013-cü il avqustun 14-da Şəkiyə səfəri çərçivəsində Prezident İlham Əliyev "Şəki xanlarının evi"nin rəsmi açılışında iştirak etdi. Tədbirdə bir dəha vurğulandı ki, uçmaq təhlükəsi qarşısında olan ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi bərpa, restavrasiya edilərək Bəşər Mədəniyyəti İnciləri sırasına qaytarılmışdır. Elə həmin gün Prezident İlham Əliyev Şəkidə Aşağı Künbüüt-Aydınbulaq avtomobil yoluñun yenidənqurmadan sonra açılış mərasimində iştirak etdi, dövlət başçısı, həmçinin onun öz təşəbbüsü ilə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedisi ilə tanış oldu [bax: bölmənin sonu, şəkil 40]. Avqustun 16-da Şəkiyə səfəri çərçivəsində İlham Əliyev yenidən qurulan Şəki-Qax-Zaqatala avtomobil yoluñun Şəki-Qax hissəsinin açılışında da iştirak etdi [bax: bölmənin sonu, şəkil 41].

2013-cü il oktyabrın 2-də Şəkidə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Rusiya (Dağıstan) alimlərinin də iştirak etdiyi "Ortaq Türk tarixinin araşdırılması problemləri" mövzusunda I beynəlxalq elmi konfrans keçirildi. AMEA-nın A.A.Ba-

kixanov adına Tarix İstitutunun təşkil etdiyi bu konfransda "Müasir mərhələdə Azərbaycan tarix elmi və ortaq türk tarixinin araşdırılması problemləri" mövzusunda çıxış edən Tarix İstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Yaqub Mahmudov Ortaq türk tarixinin yazılımasına həsiş olunmuş bu ilk beynəlxalq konfransın bütün türk dünyasının tarixi məkanı Şəki şəhərində keçirilməsinin çox böyük əhəmiyyətinin olduğunu qeyd etdi. [bax: bölmənin sonu, şəkil 42].

Şəkinin iqtisadiyyatında kənd təsərrüfatı hər zaman öncül mövqeyə malik olmuşdur. Rayonda asası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş aqrar islahatların ardıcıl həyata keçiriləsi, kənd təsərrüfatında aparılan struktur dəyişiklikləri aqrar bölmənin inkişafı üçün möhkəm zəmin yaratmışdır.

Bəhs olunan illərdə Şəki rayonunda sosial sahələrin inkişafında da çox mühüm irəliliyişlər baş verirdi. Rayonda görülən işlər, həyata keçirilən tədbirlər, iqtisadiyyatın inkişafı sahəsində qazanılmış uğurlar insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına, yaşayış səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərirdi.

2014-cü ildə Şəkida nəfis texnologiyalar əsasında yaradılan «Sünbülb» çörək zavodunda çörək bişirilməsinə başlanması həyata keçirilən islahatların tərkib hissəsi idi. Müəssisədə Cəx Respublikası, Almaniya və İtaliyanın gətirilmiş ən müasir çörəkbişirmə avadanlığı quraşdırılmışdır. Gündəlik layihə gücü 30 ton olan zavodda gün ərzində istehsal gücü 24 ton olan iki çeşiddə zavod çörəyi, lavaş və şirniyyat məhsulları istehsal olunurdu.

Əhalinin maddi rifah halının yaxşılaşması rayonda iqtisadi və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına yönəldilmiş investisiyaların həcminin artırılmasını tələb edirdi. Bu sahədə 2015-ci il istisna təşkil etmirdi. Belə ki, 2015-ci ildə investisiyanın həcmi 45 milyon 648 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 137,9 faiz təşkil edirdi. İstifadə edilmiş investisiyanın 91 faizi dövlət mülkiyyətinin, 9 faizi qeyri-dövlət mülkiyyətinin payına düşürdü. Əsas kapitala yönəlmış investisiyanın 31 milyon 421 min manatı və ya 92 faizi tikinti quraşdırma işlərinə sərf edilmişdir [760].

2015-ci ildə rayonun Şəkikənd, Cəyirli və Qozlubulaq kənd-

lerinin əhalisinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə Əliyar kəndinin ərazisində qurulmuş su nasos stansiyası istifadəyə verildi. Stansiyanın istifadəyə veriləsi nəticəsində qeyd olunan kəndlərin 6 min nəfərə yaxın əhalisinin içməli su ilə təmin olunması yaxşılaşdı. Suçma kəndində isə Yaponiya hökumətinin «Ot kökləri və insan təhlükəsizliyi» qrant yardım programı çərçivəsində həyata keçirilən «Su təchizatı sisteminin tikintisi» layihəsinin icrası nəticəsində bu kəndin su problemi öz həllini tapdı.

2015-ci il noyabrın 4-də Şəkiyə növbəti səfəri zamanı Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva "Marxal" müalicəistirahət kompleksində tikinti işlərinin gedisi ilə tanış oldular, həmin gün Prezident İlham Əliyev Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılışında iştirak etdi [bax: bölmənin sonu, şəkil 43]. Dövlət başçısı Şəkiyə səfəri çərçivəsində, həmçinin Qoxmuq kənd tam orta məktəbinin yeni binasının istifadəyə veriləsi mərasimində iştirak etdi.

Iqtisadi vəziyyətin yaxşılaşması, əhalinin galırılırının artması Şəkidə pərakəndə əmtəə dövriyyəsinin artmasına öz müsbət təsirini göstərirdi. Belə ki, 2003-cü ildə burada pərakəndə əmtəə dövriyyəsi 45604,2 min manat, 2008-ci ildə 181930,8 min manat, 2012-ci ildə 237121 min manat olmuş və ya 2003-cü ilə nisbətən 5,2 dəfə artmışdır. Adambaşına düşən əmtəə dövriyyəsi 2003-cü illə müqayisədə 2012-ci ildə 1056,6 manat artaraq 1335,9 manata çatmışdır [188]. 2015-ci ildə pərakəndə əmtəə dövriyyəsi 298 milyon 167 min manat olmuşdur ki, bu da 2014-cü ilə nisbətən 106,3 faiz təşkil edirdi. Onu da qeyd etmək lazımdır ki, 2012-ci ildə respublika üzrə ümumi əmtəə dövriyyəsinin 1,35 faizi Şəki rayonunun payına düşürdü. İlaş xidmətlərinin həcmi 2003-cü ildəki 175,5 min manatdan, 2012-ci ildə 2466,5 min manatadak artdı [188].

Respublikamızın sosial-iqtisadi inkişafı ilə bağlı aparılan uğurlu siyaset ölkəmizin bütün regionlarında olduğu kimi, Şəki rayonunda da öz bəhrasını verməkdədir. Tarixən ipəkçilik diyari kimi tanınan Şəkida əhalinin əsas məşğuliyyət sahələrindən biri də baramaçılıq olmuşdur. Lakin təəssüf ki, sonralar kənd təsərrüfatının bu galırı sahəsi diqqətdən kənardan qalmış, əhalinin məşğulluq səviyyəsi aşağı düşmüş, Şəki İpək Kombinatı fəaliyyətini dayandır-

mışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" imzaladığı Sərəncam respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması, barama toxumçuluğunun təşkili istiqamətində atılan mühüm addımdır. Həyata keçirilən bu və ya digər tədbirlər rayonda barama tədarükünün dinamik inkişafına müsbət təsir göstərmişdir. Belə ki, rayonda 2015-ci ildə cəmi 200 kq barama tədarük olunduğu halda, 2017-ci ildə 18, 2018-ci ildə isə 48 ton barama tədarükünə nail olmuşdur, həyata keçirilən operativ tədbirlər nəticəsində bu sahədə ciddi dönlən yarandı, "Azər İpək" MMC öz fəaliyyətini bərpa etdi. Qısa müddədə baramaçılığın inkişafı sahəsində görülen tədbirlər şəhər əhalisinin məşğulluq probleminin həll olunmasında mühüm rol oynadı, hazırda müəssisədə 600 nəfərə yaxın insan işlətəmən edilmişdir.

Barama tədarükünün artırılmasında yem bazasının genişləndirilməsi mühüm rol oynayır. 2018-ci ilin payızında rayonun baramaçılıqla məşğul olan kəndlərində 98500 ədəd yerli, 70000 min ədəd Çin Xalq Respublikasından idxlə olunan tut tingləri əkillid, yeni kümuxanalar quruldu, gənc kümardarların yetişdirilməsi istiqamətində maarifləndirmə tədbirləri genişləndirildi.

Aqrar sektorun ən gəlirli sahələrindən biri olan tütünçülüyün inkişafı üçün Şəki rayonu əverisi təbii iqlim şəraitinə, torpaq və su ehtiyatlarına malikdir. Məhz buna görə də rayon əhalisi uzun illər kənd təsərrüfatının bu sahəsi ilə məşğul olur, tütünçülük rayon iqtisadiyyatının əsasını təşkil edirdi.

Qarzaklı meyvələrin vacib kənd təsərrüfatı məhsulu olması, təbabətdə və şirniyyat istehsalında önemli rol oynaması, rentabelli olması və sair amillərə görə istehsalının genişləndirilməsinin vacibliyini nəzərə alaraq əhali arasında yeni qarzaklı bağçılıq təsərrüfatlarının yaradılması istiqamətində maarifləndirmə tədbirləri həyata keçirilir və bu sahəyə xarici investorların cəlb edilməsi istiqamətində məqsədönlü iş aparılır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına

və əhalinin içmali suya təlabatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncamlarına əsasən son beş ildə rayonun müxtalif yaşayış məntəqələrində 60 subartezian quyusu qazılmış, nəticədə suvarma işləri yaxşılaşdırılmış, dövlət suvarma şəbəkələrinin fəaliyyəti gücləndirilmişdir.

Kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində qarşıya qoyulan əsas vəzifələrdən biri də iri fermər təsərrüfatlarının yaradılması, yararsız torpaqların istifadəyə cəlb olunması, yeni kənd təsərrüfatı texnikalarının alınması və ixrac məsələsidir. Buna müvafiq olaraq rayonun Bolludərə, Qaratorpaq və Sarica kəndləri ərazisində "Aqroinkışaf 2017" MMC tərəfindən icaraya götürülmüş 8969 hektar sahədə aqropark, "Green Faktory" MMC tərəfindən isə beynəlxalq standartlara cavab verən intensiv meyvə bağlarını və meyvə emalını özündə birləşdirən kompleks yaradılmışdır.

Əhalinin maddi rifah halının, mədəni-maişət şəraitinin yaxşılaşması, tibbi xidmət səviyyəsinin yüksəldilməsi əhalinin sayının artmasına da çox müsbət təsirini göstərirdi. 2003-cü illə müqayisədə 2012-ci ildə Şəkidə əhalinin sayı 18816 nəfər və ya 11,9 faiz artmışdır [188].

Əhalinin sağlamlığının qorunması, tibbi profilaktikanın genişləndirilməsi, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, müasir tibbi avadanlıqlarla təchiz olunmuş sahiyyə ocaqlarının inşası diqqət mərkəzində saxlanılmışdır. Qeyd edilən dövrda ölkədə sahiyyə sahəsində həyata keçirilən struktur isləhatları əsasında uzun illər praktiki fəaliyyət göstərməyən tibb müəssisələrinin bir hissəsi ixtisar olunmuş, mövcud çarpayı fondları azalmışdır. Bu isləhatların aparılması üçün seçilən beş pilot rayonlarından biri də Şəki idi [345, 12]. Bu baxımdan 2008-ci il Şəkinin sahiyyə işçiləri üçün olduqca əlamətdar olmuşdur. Belə ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Şimal-Qərb bölgəsinə səfəri çərçivəsində Şəkidə olmuş, Şəki Mərkəzi Rayon Xəstəxanasının yeni korpusunun təməlcəyə marasimində iştirak etmişdir. Dünya Bankının və Azərbaycan hökumətinin birgə layihəsi olan «Tibb xidmətləri sahəsində isləhatların aparılması» layihəsi çərçivəsində Şəkidə yeni xəstəxananın tikilib istifadəyə verilməsi Dövlət başçısı

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK

tərəfindən səhiyyəyə göstərilən qayığının parlaq təzahürü idi.

Respublikanın, o cümlədən Şəkinin sosial-iqtisadi inkişafında baş verən mütləqqi dəyişikliklər Şəkida təhsilin, elmin və mədəniyyətin inkişafı üçün əlverişli şərait yaradı. Şəkida təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində hayata keçirilən ardıcıl tədbirlər nəticəsində yeni müasir tipli məktəb binaları inşa edildi, mövcud təhsil ocaqları yenidən quruldu və ya əsaslı təmir olundu. Prezident İlham Əliyevin sərəncamına əsasən «Ümumtəhsil məktəblərinin əsaslı təmir və yeni məktəb binalarının tikintisi üzrə Dövlət Programı» çərçivəsində 2003-2014-cü illərdə Şəkida 9496 şagird yerlik 25 yeni məktəb binası, o cümlədən Şorsu kəndində 360, Çələbi xan qəsəbəsində 180, Şin kəndində 280, Baş Şablıd kəndində 120, Baş Göynük kəndində 640, Göybulaq kəndində 180, Qoxmuq kəndində 640, Qaratorpaq kəndində 132 şagird yerlik məktəb binaları və əlavə sınıf otaqları inşa olunaraq şagirdlərin ixtiyarına verildi. Qeyd edilən dövrda rayonda məktəbə-qədər təhsil müəssisələrinin tikintisi də nəzarətdə saxlanıldı. 2013-2014-cü illərdə Şəkida 9 uşaq bağçası tikildi və yaxud əsaslı təmir olundu. 2015-ci ildə əhalinin daha six məskunlaşdırığı ərazilərdə hər biri 100 yerlik 2, Heydar Əliyev Fonduunun təşəbbüsü ilə 160 yerlik 1 uşaq bağçası inşa edildi, 2 bağçada əsaslı təmir işləri aparıldı. Həzirdə Şəkinin bir çox yaşayış məntəqələrində yeni məktəb binalarının tikintisi və mövcud məktəblərinin əsaslı təmiri davam etdirilir.

Şəkide təhsilin inkişafında əldə olunan uğurlardan biri də rayon şagirdlarının Respublika səviyyəli müsabiqələrdə əldə etdiyi nailiyətlər idi. 2013/2014-cü tədris ilində 72 şagird respublika və beynəlxalq olimpiadalarla, müsabiqələrdə iştirak etmiş, onlardan 37 nəfəri qalib adını qazanmışdır. «INEPO-Avrasiya» ətraf mühitin mühafizəsi VIII Beynəlxalq layihə Olimpiadasında Şəki məktəbləri bir gümüş medala və 3 sertifikata layiq görülmüşdür.

Şəki təhsilinin əldə etdiyi uğurlar dövlət başçısı tərəfindən daim izlənilir və yüksək qiymətləndirilir. 2011-2015-ci illərdə rayonun 12 nəfər müəllimi «Əməkdar müəllim», 6 nəfər müəllimi isə «Tərəqqi» medalına layiq görülmüş, Şəkinin 8 məktəbi «Ən yaxşı ümumtəhsil məktəbi» adını qazanmışdır [345, 12].

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK

Şəkidə mədəni quruculuğum uğurla həyata keçirilməsi, mədəni məarif müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tələblərə cavab verən texnologiyalar və proqramlarla təmin olunması istiqamətində kompleks tədbirlər nəticəsində mədəni-məarif müəssisələrinin şəbəkəsi genişləndirdi. 2014-cü ildə Şəkidə 8 şəhər mədəniyyət evi, 11 klub, 19 kənd mədəniyyət evi və 32 kənd klubu, 65 kitabxana, 7 müzey və 3 park əhaliyə asudə vaxtinin səmərəli keçirilməsi üçün xidmət göstərirdi.

Rayonun mədəni-məarif müəssisələri arasında kitabxanaların xüsusi yeri vardır. 2013-cü ildə rayonda əhaliyə 568,7 min nüsxə fondu olan 65 kitabxana olmuşdur. Kitabxanalarda əhalinin asudə vaxtinin səmərəli təşkilini yaxşılaşdırmaq, milli-mənəvi dəyərlərin qorunması və təbliği sahəsində ardıcıl işlər aparılırdı. Rayonun mədəni-məarif müəssisələrində bir sırada mədəni-kütləvi tədbirlər - tarixi günlər, bayram tədbirləri yüksək səviyyədə qeyd olunurdu. 2012-ci ildə Şəkidə M.F.Axundzadənin 200 illiyi, Şəkinin 2700 illiyi, Şəki Xan sarayının 250 illiyi, Şəki qəza məktəbinin 180 illiyi və «Şəhər Günü» və s. yubiley tədbirləri keçirilmişdir.

Şəki Azərbaycan Respublikasında Festivallar şəhəri kimi də tanınır. Şəkida 2010-cu ildən başlayaraq hər ilin yayında dünyaca məşhur bəstəkarımız Firəngiz Əlizadənin təşəbbüsü ilə keçirilən və artıq ənənə şəklini alan «İpək Yolu» Beynəlxalq Musiqi Festivalı ölkə musiqisəvərlərinin yaddaşında dərin iz qoymuşdur. Dünya musiqi sənətinin parlaq incilərindən ibarət müxtəlif konsert proqramları, məşhur ifaçıların qatıldığı festival insanlara xoş bayram ovqatı bəxs edir. «İpək Yolu» Beynəlxalq Musiqi Festivalının Şəkida keçirilməsi bu şəhərin mədəni həyatında çox mühüm hadisədir. 2014-cü ildə Şəkida 4 beynəlxalq festival keçirilmiş, bu festivallara 20-yə yaxın xarici ölkələrdən 200 nəfərdən çox iştirakçı qatılmışdı. 2015-ci il iyulun 1-dən 5-dək Şəkida keçirilən «İpək Yolu» VI Beynəlxalq Musiqi Festivalı musiqi bayramının iştirakçıları, şəhərin qonaqları, ölkəmizdə akkredita olunmuş diplomatik korpusun nümayəndələri, musiqisəvərlər, Yaponiya, Türkiyə, Polşa, eləcə də Azərbaycan Respublikasının musiqi, rəqs, folklor

kollektivlərinin və ilk dəfə olaraq ölkəmizdə yaşayan azsaylı xalqların xor, mahni və rəqs kollektivlərinin ifasında bir-birindən maraqlı konsert proqramlarını izləmişlər. 2016-cı il iyunun 27-dən iyulun 1-dək Şimali Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramı – Şəki «İpək yol» VII Beynəlxalq musiqi festivalının təntənəli açılış mərasimində festivalın təşkilatçı qurumlarının və Beynəlxalq Türk Mədəniyyəti təşkilatı – TÜRKSÖY-un rəsmiləri, şəhər ictimaiyyətinin nümayəndələri, müsiqisevərlər iştirak etmişlər. Festivalda Yaponiya, Türkiyə, İran və 11 türkdilli ölkələrdən gəlmış musiqi və rəqs kollektivləri, sənətçilər, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri rəngarəng proqramlar nümayiş etdirmişlər. Musiqi bayramı kimi gözəl ənənəyə çevrilən və artıq 7-ci dəfə keçirilən Şəki «İpək yol» Beynəlxalq musiqi festivalı bu dəfə də şəkililərə və qonaqlara unudulmaz anlar bəxş etmişdir. On bir türkdilli ölkənin musiqiçilərini özündə birləşdirən xalq çalğı alətləri orkestrinin çıxışı festivalın tarixində yaddaşalan hadisələrdən olmuşdur. [bax: bölmənin sonu, şəkil 44].

2015-ci il iyulun 20-də Şəki şəhərində keçirilən II Beynəlxalq ənənəvi şirniyyat festivalı Azərbaycan şirniyatlarının çox-çəşidiliyi ilə iştirakçıları valeh etdi. Avqustun 22-26-də keçirilən Azərbaycanda və Qafqazda ilk dəfə olaraq «Nağara 2015» Beynəlxalq zərb alətləri festivalında Azərbaycanla yanaşı, Türkiyə, İran və Özbəkistandan da məşhur ritm ifaçıları iştirak edirdilər [760].

Bütün bu uğurların nəticəsi olaraq Şəki şəhəri 2015-ci ildə Türkmənistanın Mari şəhərində keçirilən TÜRKSÖY Mədəniyyət Nazirləri Daimi Şurasının 33-cü toplantısında 2016-cı il üçün "Türk Dünyasının mədəniyyət paytaxtı" seçilmişdir [bax: bölmənin sonu, şəkil 45].

Şəki muzey qoruq şəhəridir. Burada tarixi mədəni ərslan qorunması və təbliği həmişə diqqət mərkəzində saxlanılmışdır. Prezident İlham Əliyevin Sərəncamı və göstərişləri əsasında Şəkinin tarixi abidələri, sənət ocaqları əsasi şəkildə təmir olunmuş, yenidən qurulmuş və bu proses davam etməkdədir. Öz orijinallığı ilə seçilən və dünya memarlıq incilərindən biri olan Şəki Xan sa-

rayı, Kiş Alban məbədi, Yuxarı və Aşağı Karvansara binaları, "Gələsən-görəsən" qalası və bir çox abidələr əsası şəkildə bərpa və tamir edilərək qorunub saxlanılmışdır. 2013-cü ildə Şəki Dövlət Dram Teatrının əsaslı təmiri, yenidən qurulması işlərinin başa çatılması rayonun mədəni həyatında mühüm hadisəyə əvvərilmüşdi.

Prezident İlham Əliyevin 2016-cı il yanvarın 19-da Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında imzaladığı sərəncama müvafiq olaraq Şəki Şəhər İcra Həkimiyəti tərəfindən yaradılmış komissiya "Yuxarı Baş Dövlət Tarix - Memarlıq Qoruğu"nun küçə şəbəkələrini və plan konfiqurasiyasını pozan, memarlıq dəyərinə xələl gətirən tikililərin uyğunlaşdırılması, mühəndis kommunikasiya xətlərinin təmiri və ya yenidən qurulması, tarix və mədəniyyət abidələrinin bərpası və ya konservasiyası, yolların təmiri ilə bağlı təklifləri hazırlayaraq Nazirlər Kabinetinə təqdim etmişdir.

Qeyd edək ki, Memarlıq qoruğu və Şəki Xan sarayı dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilmişdir.

Ulu babalarımızın bizə yadigar qoyduqları Xan sarayı, Şəki xanlarının evi, Dairəvi Tanrıçılıq məbədi, Qala divarları qorugun memarlıq incilərindən hesab olunur. Möminlərin ibadət yeri olan Cümə məscidi, Ömrə Əfəndi məscidi, Xan məscidindən başqa, məhəllə məscidləri də qoruq ərazisində yerləşir [bax: bölmənin sonu, şəkil 46, 47].

XVII-XVIII əsrlərdə tikilmiş və hazırda qoruq ərazisində yerləşən beş karvansaradan ikisi indiyə qədər qorunub saxlanılmışdır. Mehmanxana kimi istifadə edilən Yuxarı Karvansara indi də turistlərin zövqünü oxşayan tarixi abidələrimizdən biridir.

Orta əsr memarlığının yadigarı olan Ağvanlar, Dərə və Yeraltı hamamlar da bu ərazidə yerləşir [bax: bölmənin sonu, şəkil 48, 49]. Xalqımızın milli sərvəti və iftiخارı olan diyarşunaslıq, tətbiqi sənət muzeyləri, dövlət rəsm qalereyası, M.F.Axundzadənin, R.Əfəndiyevin, S.Rəhmanın ev muzeylərini də qoruq öz qoynuna almışdır.

Şəki Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən biridir. Şəkidə turizm infrastrukturunun yaradılması

istiqamətində görülən işlər, müasir tipli istirahət mərkəzləri, istifadəyə verilən yeni hotellər qədim Şəkinin turistlər üçün cəlbədiçi məskənə çevirmişdir. Dövlət başçısının qayğısı sayasında son illərdə rayonda yeni turizm obyektləri, mehmanxanalar, istirahət mərkəzləri tikiib istifadəyə verilmişdir. Son illərdə turizm sahəsinin inkişafı ilə bağlı mühüm layihələr həyata keçirilmiş, "Şəki xanlarının evi" bərpa olunmuş və "Yaffle Inn" mehmanxanaları, "Şəki Park" istirahət mərkəzi, "Marxal" Müləcicə-İstirahət Kompleksi inşa edilmiş, yeni ticarət və xidmət obyektləri istifadəyə verilmiş, geniş abadlıq-quruculuq işləri görülmüşdür. [bax: bölmənin sonu, şəkil 50, 51]. Şəkinin beynəlxalq turizm və mədəniyyət mərkəzi kimi yenidən qurulması ilə əlaqədar Prezident İlham Əliyevin verdiyi tapşırıqlar və "Şəki qədim Azərbaycan diyarıdır. Şəkinin çox zəngin tarixi, mədəniyyəti vardır. Şəki bizim böyük sərvətimizdir" - kəlamı qisa müddət ərzində Şəki şəhərinin inkişafı ilə bağlı imzalanan çoxsaylı sərəncamlar nəticəsində bu gün şəhər milli memarlıq əsləbunu qorunub saxlamaq şərti ilə müasirləşir, regionun turizm potensialı da artır.

Şəhərin mərkəzində beynəlxalq standartlara uyğun inşa edilən 4 ulduzlu «Şəki-Saray», «Şəki-Palace» mehmanxanalarının, «Kavansaray» mehmanxanasının, "Gələşən-görəşən", «Soyuqbalaq», «Şəm bağı», «Narin qala», «Cənnat bağı», «Ümid», «Şəki safari», «Küngüt» istirahət komplekslərinin istifadəyə verilməsi, Dünya Bankının həyata keçirdiyi «Cənubi Qafqazda turizmin inkişafı» layihəsi çərçivəsində Şəkida Turizmin İnformasiya Mərkəzinin yaradılması, burada turizmin inkişafına əsaslı təsir göstərmişdir. Şəkidə hər il minlərlə insan turizmin inkişafı üçün yaradılmış müləcicə-istirahət komplekslərinin xidmətindən istifadə edir ki, onların da 2 min nəfərdən çoxunu xarici turistlər təşkil edir [345, 30-31].

Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilmişdir. Qeyd olunan dövrədə Şəki rayonunda turizmin infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülmüşdür.

Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə şəhər memarlığının

nin nadir incisi hesab olunan "Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi"nin UNESCO-nun Ümumdünya İrs Komitəsinin siyahısına daxil edilməsi üçün davamlı olaraq gərgin və məqsədyönlü iş aparılmışdır. Bu məqsədlə 2018-ci il martın 29-da Şəki şəhərində UNESCO-nun ekspertləri ilə şəhər rəhbərliyi arasında keçirilən görüşdə layihə ilə bağlı fikir mübadiləsi aparılmış, gələcək planlar müzakirə olunmuş, Şəki şəhərinin tarixi hissəsində yerləşən mədəni irsin qorunması, ərazidə bərpa, yenidənqurma, konservasiya, təmir, yeni tikinti, abadlıq, bədii tərtibat işlərinə nəzarətin daha da gücləndirilməsi, mədəni irsə zərər vurulmasının qarşısının alınması məqsədilə maarifləndirme işlərinin aparılması nəzərdə tutulmuşdur. İtaliyanın Mədəni İrsin Arasdırma Mərkəzinin Şəkiyə səfər edən ekspertləri UNESCO-nun Ümumdünya İrs Komitəsinin qərarının icrası ilə bağlı görülmüş işlərdən razı qaldıqlarını bildirmişlər.

Şəki Fransanın Kolmar, Türkiyənin Giresun, Konya şəhərinin Məram bələdiyyəsi, Gürcüstanın Telavi, Bolqarıstanın Qabrovo, Belarusun Slutsk şəhərləri ilə qardaşlaşmışdır. 2018-ci il noyabrın 27-də Şəki şəhəri ilə Horvatiyanın Varajdin şəhəri arasında dostluq və əməkdaşlıq xartiyası imzalanmışdır.

2017-ci ildə Türkiyin Antalya şəhərində BMT-nin və Türk Əməkdaşlıq Şurasının birgə təşkilatçılığı ilə keçirilən və Dünya Tərxi Şəhərlər Liqasına daxil olan 100-dən çox ölkənin təmsil olunduğu Cənub – 2017 EXPO sərgisində İpək Yolu üzərində yerləşən şəhərlərin, o cümlədən Şəkinin turizm tacirübəsi müzakirə edilmişdir. Malaziyanın Kuala Lumpur şəhərində 7-13 fevral 2018-ci il tarixləri arasında keçirilən 9-cu "Dünya Şəhərlər Forumu" çərçivəsində, UNESCO-nun Mədəniyyət Sektorunun "Davamlı Şəhərlər üçün Yaradıcılıq; iqtisadi inkişaf, möhkəmləndirilmiş dəyanılılıq və sosial əhatəlilik üçün mədəniyyətin gücləndirilməsi" mövzusunda təşkil edilən təlim tədbirində, UNESCO-nun "Yaradıcı Şəhərlər" şəbəkəsinə daxil olan şəhərlərin mərlərinin Polşada keçirilən illik iclasında Şəkinin təqdimatı an yaxşı nominasiya kimi qiymətləndirilmiş, Bolqarıstanın paytaxtı Sofiyada Beynəlxalq Qadınlar Klubu tərəfindən təşkil olunan xeyriyyə bazارında şəhərin turizm potensialını nümayiş etdirmişdir.

Bütün bu uğurların əldə edilməsində «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları»nın icrasının və Prezident İlham Əliyevin Şəki rayonunun sosial-iqtisadi inkişafı ilə əlaqədar imzaladığı fərman və sərəncamların müüm hələ rol olsmuşdur.

2018-ci il oktyabrın 29-da Şəkiyə səfəri zamanı Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Şəki şəhərində yeni inşa edilmiş bir sıra mühüm obyektlərin – Bayraq Muzeyi, Qarışq tipli uşaq evi üçün inşa olunan yeni bina, “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi, “ASAN Həyat” kompleksinin, Şəki-Kiş avtomobil yolunun və Heydər Əliyev Mərkəzinin açılışlarında iştirak etmişlər /bax: bölmənin sonu, şəkil 52, 53, 54, 55/.

Diqqətəlayiq haldir ki, əvvəlki illərdə olduğu kimi, bu gün də Şəkidə abadlıq və quruculuq işləri ən yüksək səviyyədə davam etdirilir. Şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması, tarixi hissələrdə abadlıq işlərinin, zərurət yaranan abidələrdə bərpa prosesinin reallaşdırılması və digər mühüm layihələrin icrasının yekunlaşmasından sonra Şəkiyə gələnlər buranı unutmayacaqlar. Bütün yaradılan gözəlliklərə görə ilk minnətdarlıq dövlətimizə və onun həmisi xalqının yanında olan rəhbərinin ünvanını nadir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatların müsbət təsiri və nəticələri Şəki rayonunun timsalında daha aydın görünməkdədir.

Dövlət başçısı İlham Əliyev 2013-cü ilin avqustunda Şəki ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirdiyi fikirlər bu qədim məkanın gələcəkdə daha böyük nailiyyətlərə imza atacağına etibarlı təminatdır: “Şəki Azərbaycanda və deyə biləram ki, bölgədə və dünyada öz gözəlliyi ilə seçilən bir şəhərdir. Burada əlbəttə, təbiət və memarlıq, qədim və tarixi binalar, Şəkinin şəhərsalma qaydaları gözəl bir mənzəra, bir vəhdət yaradır. Təsadüfi deyil ki, Şəkinin mədəniyyəti ilə maraqlananların sayı getdikcə artır. Həm daxili turizm artır, həm xaricdən gələn gənəqlərin sayı. Azərbaycanın demək olar ki, bütün yerlərində Şəkiyə çox böyük hörmət və maraqlı vardır. İstərdim ki, Azərbaycanın bütün vətəndaşları vaxt tapıb Şəkiyə səfər etsinlər. İndi şərait yaxşılaşır, yollar da

çəkilir və nəqliyyat vasitələri müasirləşdirilir. Ona görə də gələcəkdə daxili və xarici turizm inkişaf edəcəkdir. Biz gərək Şəkidə gələcəkdə beynəlxalq tədbirlərin sayını da artırıraq”.

Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində genişmiyyətli tədbirlər, uzaq gələcəyə hesablanmış çoxşaxəli islahatlar həyata keçirilir. Bütün bunlar nəticə etibarı ilə bütövlükdə ölkəmizin, o cümlədən Şəki rayonunun daha sürətli sosial-iqtisadi, mədəni inkişafını və vətəndaşlarının firavan yaşayışını təmin edəcək.

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNUMÜZDƏDƏK

Fəsil 7-yə əlavələr

Sənəd 1

Şəki rayonu üzrə Birinci Qarabağ müharibəsi
şəhidlərinin siyahısı

s/s	Hərbi rüt-bəsi	Soyadı, adı, atasının adı	Təvallüdü	Şəhid olduğu və ya itkin düşdürüyü tarix	Doğulduğu yer
1	əsgər	Abbasov Məzahir Əhməd	17.10.1970	08.09.1992	Şəki şəhəri
2	əsgər	Abbasov Qaffar Hüseyn	20.01.1972	18.04.1994	Şəki kəndi
3	əsgər	Abbasov Yusif Fikrət	14.01.1971	12.02.1993	Şəki şəhəri
4	əsgər	Abbasov Teymur Rauf	10.03.1973	15.10.1993	Şəki şəhəri
5	əsgər	Abdullayev Abbas Sırımbay	05.07.1969	01.02.1994	Oraban k.
6	əsgər	Abdullayev Aytən Abdulla	10.05.1972	13.10.1992	B. Laysıq k.
7	əsgər	Abdullayev Arif Mustafa	28.09.1973	13.03.1993	I Biləcik k.
8	əsgər	Abdullayev Eyyaz Qinyaz	23.01.1971	08.05.1992	Şəki şəhəri
9	əsgər	Abdullayev Eymül Vahid	12.11.1973	26.02.1993	I Biləcik k.
10	əsgər	Abdullayev Oktay Rufat	01.06.1974	31.01.1994	B. Zayzid k.
11	əsgər	Abdullayev Suleyman Fərman	15.03.1972	07.04.1993	Baş Göynük
12	əsgər	Abdullayev Tahir Yusif	05.08.1971	02.02.1993	Baş Göynük
13	əsgər	Abdulazizov Vüqar Mikayıł	27.06.1975	14.03.1994	A. Göynük
14	əsgər	Abdurrahmanov Telman Əyyub	05.10.1974	27.01.1994	Şəkər şəhəri
15	əsgər	Abdürəhimov Faig Məmmədali	01.05.1971	02.02.1994	A. Göynük
16	əsgər	Abdurrahmanov Hasan Əbüll	02.11.1974	25.04.1994	Cayırlı k.
17	əsgər	Agabəyov Abdulla Məmməd	31.05.1971	13.09.1992	Qaradagli k.
18	gizir	Agamirzayev Mübariz Salman	28.03.1971	05.07.1992	Baş Göynük
19	leyt.	Agabəyov Mikayıl Hümmət	01.09.1962	26.01.1994	Baş Göynük
20	əsgər	Agəməmmədov Məhərrəm Salim	19.02.1968	26.01.1994	Cayırlı k.
21	əsgər	Azəqov Elşan Yəşar	02.03.1975	23.04.1994	Kis k.
22	əsgər	Aydınov Ramiz Məmmədiyyə	05.04.1971	.. 12.1992	B. Laysıq k.
23	əsgər	Alxasov Samil İldırım	10.08.1975	21.11.1993	Kis k.
24	əsgər	Aşlanov Bahram Fərəc	21.10.1974	19.01.1994	B. Laysıq k.
25	əsgər	Aşlanov Sakit Məmmədqasım	05.06.1975	02.02.1994	Kis k.
26	əsgər	Aşlanov Fərahim Zaman	13.02.1975	10.02.1994	Cumakənd k.
27	əsgər	Balaməmmədov İlqar İsa	29.09.1973	08.05.1994	B. Zayzid k.
28	əsgər	Baloqlanov Əsədulla Şəhid	10.10.1969	12.06.1993	B. Dəhma k.
29	əsgər	Bakirov Aqil Samil	13.01.1971	16.05.1995	Şəki şəhəri
30	əsgər	Güləhəmədov Başır Oruc	03.04.1968	02.01.1994	Sorsu k.
31	əsgər	Carbarov Faig Məmmədali	06.02.1966	05.05.1994	K. Dəhma k.
32	əsgər	Carbarov Şahin Mövsüm	04.03.1968	08.05.1994	Şəki şəhəri
33	əsgər	Cabriyev Asif Tacir	05.07.1973	04.02.1994	Şəki şəhəri
34	əsgər	Cabriyev Mehman Samad	10.05.1971	30.12.1993	B. Laysıq k.
35	əsgər	Cabriyev Natiq Hümmət	11.07.1975	08.01.1994	B. Laysıq k.
36	əsgər	Cabrayilov Akif Tacib	03.08.1973	07.12.1993	Dəfələz k.
37	əsgər	Cabrayilov Məhərrəm Bakır	10.06.1974	24.11.1992	Cumud k.
38	əsgər	Cəfərov Əli Hikmat	08.03.1969	10.07.1992	Şəki şəhəri

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNUMÜZDƏDƏK

39	əsgər	Cəlilov Rövşən Əlişəsan	01.09.1974	27.05.1993	K. Dəhma k.
40	əsgər	Cumayev Akif Bayram	26.01.1974	29.12.1993	Şəki şəhəri
41	əsgər	Cumayev Nəmat Məmməd	02.09.1973	23.01.1994	Baltalı k.
42	əsgər	Davudov Nasib Şəmsəddin	16.04.1969	05.09.1992	Göybulq k.
43	əsgər	Əbilqasimov Şəmsi Namaz	21.11.1964	28.04.1994	Suqma k.
44	əsgər	Əfəndiyev Həsən Əkrəm	05.07.1968	08.05.1992	Şəki şəhəri
45	əsgər	Əliboyev Mahmud Əlibəy	06.05.1975	16.01.1994	İncə k.
46	əsgər	Əliyev Vüqar Məmməd	10.06.1972	18.08.1992	Şəki şəhəri
47	əsgər	Əliyev Emin Əbülfət	10.09.1974	13.10.1993	Qayabaşı k.
48	əsgər	Əliyev Zahid Baba	27.08.1961	21.01.1994	Araç k.
49	əsgər	Əliyev İdayat Kamal	09.11.1973	27.10.1992	Cayırlı k.
50	əsgər	Əliyev İlqar İzzət	02.06.1970	08.05.1992	Şəki şəhəri
51	əsgər	Əliyev Natiq Əziz	21.06.1974	27.01.1994	Baş Göynük
52	əsgər	Əlimov Sakit Əlim	03.06.1974	.. 02.1993	Şəki şəhəri
53	əsgər	Əlakborzada Hikmat Əlakbor	12.11.1967	18.08.1992	Şəki şəhəri
54	əsgər	Əlakborzular İlqar Cingiz	01.05.1971	28.01.1994	Şəki şəhəri
55	əsgər	Əhmədov Adil Ramiz	24.07.1974	28.08.1993	Şəki şəhəri
56	əsgər	Əhmədov Asım Kamil	01.03.1972	24.02.1993	O. Zayzid k.
57	əsgər	Əhmədov İmran Farrux	20.10.1974	25.01.1994	Qoxmuq k.
58	cavuş	Əhmədov Namiq Əzəzəddin	01.05.1973	20.04.1994	Təpəcanat k.
59	əsgər	Əhmədov Sahib Vədud	23.04.1961	08.05.1992	Oxud k.
60	kaptan	Əhmədov Süleyman Məmməd	15.03.1961	30.09.1992	B. Dəhma k.
61	əsgər	Əhmədov Sardar Firdəddün	22.01.1974	01.07.1993	B. Zayzid k.
62	k.cavuş	Əhmədov Taleh Əbdüllə	12.07.1952	10.05.1992	Şəki şəhəri
63	əsgər	Əhmədov Telman Əfəndi	02.04.1973	07.09.1992	A. Göynük
64	əsgər	Əhmədov Farman Əhməd	28.05.1970	20.03.1993	Şəki şəhəri
65	əsgər	Əhmədov Şərif Əhməd	12.01.1965	16.06.1992	Şəki şəhəri
66	əsgər	Əhmədov Hasan Hümmət	25.08.1971	07.05.1994	Qayabaşı k.
67	əsgər	Ərəbov İsa Vəlyulla	28.08.1975	25.08.1994	Baş Göynük
68	əsgər	Əsgərov Aydın Məhəmməd	10.06.1974	21.11.1992	Sorsu k.
69	əsgər	Əsgərov Alima Söhrəb	03.01.1971	24.06.1992	Şəki şəhəri
70	əsgər	Əsgərov İlqar Yusif	14.11.1961	08.05.1992	Şəki şəhəri
71	əsgər	Əsgərov Tehran Bahadur	01.09.1958	27.06.1992	B. Dəhma k.
72	əsgər	Əsədov Nəzir Əhəd	16.03.1970	28.09.1992	B. Laysıq k.
73	əsgər	Əyyubov Vüqar Ələsgər	15.06.1973	29.01.1994	Fazıl k.
74	əsgər	Əzizov Nurlu Mıralı	20.06.1975	13.01.1994	Şəki şəhəri
75	əsgər	Fərəcov Sahib Yaqub	28.08.1973	06.12.1992	Baş Göynük
76	əsgər	Fətəhəv Elxan Şirin	07.09.1967	03.04.1994	Şəki şəhəri
77	əsgər	Çapquçı Fərahim Nağı	01.05.1972	17.04.1993	Şəki şəhəri
78	əsgər	Hacıyev Eldar Fərhad	06.10.1966	06.10.1996	Şəki şəhəri
79	əsgər	Hacıyev Natiq Kamal	10.01.1974	30.09.1992	I. Biləcik k.
80	b.əsgər	Hacıyev Nizam Cahangir	27.01.1965	15.08.1992	B. Dəhma k.
81	əsgər	Hacımasrullayev Zəbi Baxşlı	27.05.1973	10.02.1994	Oxud k.
82	əsgər	Hacıçaliyev Qalib Salam	27.07.1976	21.04.1997	Qaradagli k.
83	əsgər	Hacıçaliyev İlqar Aslan	01.12.1974	17.02.1993	Baş Göynük
84	əsgər	Habilov Muxtar İsgəndər	15.01.1974	12.05.1993	K. Dəhma k.
85	əsgər	Həmidov Qorxmaz Əli	24.04.1975	26.01.1994	B. Zayzid k.
86	əsgər	Həsənov Murtuz İsfandiyar	10.02.1971	09.02.1993	Baqqaq k.
87	əsgər	Həsənov Rüstəm Şəhay	22.08.1973	07.02.1993	Cayırlı k.

ŞƏKİ

ÖN QÖDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏDK

88	əsgər	Hasanov Rövşən Qasim	11.10.1973	27.07.1992	Şəki şəhəri
89	əsgər	Hüseynov Elşən Baxış	28.10.1971	24.04.1994	Şəki kəndi
90	əsgər	Hüseynov Həbil Camal	15.10.1973	15.08.1992	B. Layışlı k.
91	əsgər	Xalıqov Imran Sadaqət	01.01.1957	20.01.1993	Qoxmuq k.
92	əsgər	Xalılov Zaur Elxan	18.06.1969	28.12.1993	Şəki şəhəri
93	əsgər	Ibrahimov Bəhrəm İbrahim	05.08.1971	07.02.1993	Qoxmuq k.
94	əsgər	Ibrahimov Məmməd Şahid	03.09.1968	08.05.1992	Şəki şəhəri
95	əsgər	Ibrahimxalılov Müzəffər	05.07.1975	19.02.1994	B. Zayzid k.
96	əsgər	Ibrahimxalılov Rafiq Baxşəli	16.02.1977	13.07.1997	B. Zayzid k.
97	əsgər	Ilyasov Qüdrat Kamal	07.12.1973	08.10.1992	Qudula k.
98	əsgər	İsayev İlham Nizami	10.10.1974	26.06.1993	A. Göynük k.
99	əsgər	İsayev Məmmədərsəl Əliigəndər	20.08.1963	20.08.1963	A. Küngüt k.
100	əsgər	İsmayılov Azad Firdöddin	11.05.1965	05.09.1992	B. Dəhənə k.
101	əsgər	İsmayılov Elman Əsədulla	01.10.1975	23.02.1994	Cayırlı k.
102	əsgər	İsmayılov Elşad Əsəbəli	02.03.1971	05.09.1992	Şəki şəhəri
103	əsgər	İsmayılov Elşən Məmməd	10.05.1974	30.09.1992	B. Layışlı k.
104	əsgər	İsmayılov Etibar Balyar	01.10.1974	13.04.1994	Oxud k.
105	əsgər	İsmayılov İlham Məmmədcəmal	11.04.1974	27.01.1994	B. Dəhənə k.
106	əsgər	İsmayılov Kazım Murad	03.09.1967	26.06.1992	Oxud k.
107	əsgər	İsmayılov Kamran Əsəbəli	03.08.1976	22.08.1996	B. Layışlı k.
108	əsgər	İsmayılov Möhübbət Sabir	01.01.1974	03.05.1994	Suşa şəhəri
109	əsgər	İsmayılov Nuralı Məhərrəm	01.07.1974	10.02.1993	B. Dəhənə k.
110	əsgər	İsmayılov Sahib Nadir	16.11.1975	09.05.1994	A. Küngüt k.
111	əsgər	İsmayılov Hacı Qurban	11.03.1973	20.04.1994	Sorsu k.
112	əsgər	İsrafilov Ağasəf İsrail	06.01.1974	13.11.1993	II Bələcik k.
113	k/l-nt	İsrafilov Çərkəz Cəmələddin	21.07.1957	21.04.1994	Bidevəz k.
114	əsgər	İsğandarov İlqar İsa	15.12.1974	12.06.1993	Qozlubulaq k.
115	əsgər	Kasıyev Nasib Nadir	07.07.1958	03.02.1992	Şəki şəhəri
116	əsgər	Karımov Aqil Əsədulla	20.03.1974	20.02.1994	Bidevəz k.
117	əsgər	Karımov Zülfiqar Hüməmat	10.07.1975	26.04.1994	Şəki k.
118	k/l-nt	Karımov Mürbəz Məmmədsani	04.08.1968	04.04.1994	Şəki şəhəri
119	əsgər	Karımov Rövşən Əjdər	29.03.1970	22.07.1992	Şəki şəhəri
120	k.cavuş	Karımov Siyavuş Vüdədi	08.04.1975	22.01.1994	B. Layışlı k.
121	əsgər	Qaffarov Elçin Ramiz	01.08.1974	06.01.1994	Oxud k.
122	əsgər	Qaffarov Elşad Qənbər	25.05.1975	25.05.1994	Şəki şəhəri
123	əsgər	Qaffarov İlqar İzikot	09.09.1969	13.02.1994	Şəki şəhəri
124	əsgər	Qaffarov Nəriman Qaffar	27.05.1959	25.05.1994	Suçma k.
125	əsgər	Qaffarov Polad Hidayət	01.08.1971	23.09.1992	Sin k.
126	əsgər	Qaffarov Şahin Nasir	19.01.1972	26.03.1993	Şəki şəhəri
127	əsgər	Qarayev Qorxmaz Salman	10.06.1975	14.03.1994	Oxud k.
128	leyt.	Qarayev Səddədin Hacı	10.07.1964	13.01.1994	Sin k.
129	əsgər	Qasimov Məmmədəli Cəlil	28.05.1973	20.07.1994	Şəki şəhəri
130	əsgər	Qadirov Azar Əmrən	16.03.1975	11.04.1994	Qoxmuq k.
131	əsgər	Qadirov Natiq Əlifdaya	10.05.1974	13.02.1993	B. Dəhənə k.
132	əsgər	Qanbarov İlham Cingiz	09.02.1975	11.03.1994	Suşa şəhəri
133	əsgər	Qurbanmanova Kəntil Kamran	06.07.1971	30.09.1992	Şəki şəhəri
134	əsgər	Quliyev Əşgər Əli	20.01.1974	30.08.1993	Dəbulaq k.
135	əsgər	Qurbanov Afiq Bahlul	05.09.1974	02.10.1992	K. Dəhənə k.
136	əsgər	Qurbanov Natiq Mirzəli	16.02.1970	29.10.1992	Baş Göynük

ŞƏKİ

ÖN QÖDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏDK

137	əsgər	Qurbanalıyev Saleh İsmayıll	08.01.1960	15.02.1994	Şəki k.
138	əsgər	Lətifov Təyyar Sövkət	05.07.1974	25.01.1993	B. Layışlı k.
139	əsgər	Lətifov Əkrəm Mövlid	15.11.1974	12.05.1994	B. Layışlı k.
140	əsgər	Mahmudov Məhribən Mahmud	09.01.1966	22.05.1994	I Bələcik k.
141	əsgər	Mahmudov Məmməd Həsən	10.06.1973	25.05.1992	Şəki şəhəri
142	əsgər	Mahmudov Nusirəvan Rəsul	19.06.1964	02.10.1992	A. Şabaldı k.
143	əsgər	Mahmudov Fazıl Əhməd	05.06.1975	14.01.1994	Oraban k.
144	əsgər	Mahmudov Tarlan Ramiz	21.12.1969	03.08.1992	Şəki şəhəri
145	əsgər	Məcidov Sahib Məmmədiyyə	05.03.1973	31.01.1994	Şəki şəhəri
146	əsgər	Məhərrəmov İlqar Məhərrəm	31.01.1975	28.01.1994	İncə k.
147	əsgər	Məhərrəmov Vüdət İzzət	09.04.1967	18.08.1992	Şəki şəhəri
148	əsgər	Məhərrəmov Samad Karlen	01.06.1968	02.01.1994	Dəbulaq k.
149	əsgər	Mirzəməmmədov Elçin Adil	10.09.1967	05.05.1992	Şəki şəhəri
150	əsgər	Məmmədov Adil Aydın	05.07.1974	15.01.1994	K. Dəhənə k.
151	əsgər	Məmmədov Füzuli Məşədi	10.02.1974	06.03.1994	A. Göynük k.
152	əsgər	Məmmədov Füzuli Əlibala	01.05.1970	02.01.1994	Qoxmuq k.
153	k/l-nt	Məmmədov Elçin Kazım	19.09.1973	24.04.1994	Şəki şəhəri
154	əsgər	Məmmədov Elçin Məcid	01.07.1969	18.04.1994	Cayırlı k.
155	əsgər	Məmmədov Elşad Vəlyəddin	10.01.1974	18.08.1992	Şəki şəhəri
156	əsgər	Məmmədov İsmayıll Məmmədiyyə	03.03.1971	23.02.1993	İncə k.
157	k.cavuş	Məmmədov Qurtuluş Abdulla	26.04.1971	08.10.1992	Cumakən k.
158	əsgər	Məmmədov Məhərrəm Tofiq	16.12.1973	07.06.2017	Turan qas.
159	əsgər	Məmmədov Natiq Əhməd	11.09.1966	12.12.1993	B. Şabaldı k.
160	əsgər	Məmmədov Nərim Xızır	13.06.1966	16.06.1992	Fazıl k.
161	əsgər	Məmmədov Novruz Qurban	06.01.1971	17.01.1994	Şəki k.
162	əsgər	Məmmədov Rəfael İsmət	21.12.1969	23.07.1993	Şəki şəhəri
163	əsgər	Məmmədov Rəfael Əhməd	06.03.1972	15.01.1994	B. Layışlı k.
164	əsgər	Məmmədov Sahib Qaffar	21.08.1972	05.01.1993	Qozlubulaq k.
165	əsgər	Məmmədov Sahib Fərman	18.04.1974	20.08.1992	Şəki şəhəri
166	əsgər	Məmmədov Sərdar Qınyaz	05.03.1974	08.10.1992	Şəki şəhəri
167	əsgər	Məmmədov Sahid Sabir	09.09.1974	08.02.1993	O. Zayzid k.
168	əsgər	Məmmədov Umar Novruz	18.10.1971	14.02.1994	Şəki şəhəri
169	əsgər	Məmmədov Vüqar İsmayıll	17.08.1972	28.06.1992	Şəki şəhəri
170	əsgər	Məmmədov Vüqar İlyas	10.05.1977	13.07.1997	Baş Göynük
171	əsgər	Məmmədov Nəsimət Soltan	29.10.1972	22.04.1994	Kış k.
172	əsgər	Məmmədhüseynov İlqar Yavar	30.12.1973	20.11.1992	Şəki şəhəri
173	əsgər	Məmmədhüseynov Füzuli Veyşal	20.04.1969	08.05.1992	A. Göynük k.
174	əsgər	Məmmədliyev Mütləkə Məmmədəli	09.01.1971	20.04.1994	K. Dəhənə k.
175	əsgər	Mənəfov Natiq Yusif	06.01.1974	15.01.1994	Şəki k.
176	əsgər	Məsimov Ziya Rəşad	27.03.1973	08.05.1992	Şəki şəhəri
177	leyt.	Musayev Aslan Həsən	23.03.1966	08.09.1993	Baş Göynük
178	əsgər	Musayev Sərdar İsaq	09.03.1974	26.12.1993	Kış k.
179	əsgər	Mustafayev Vüqar Tapdıq	03.08.1974	09.01.1994	O. Zayzid k.
180	əsgər	Mustafayev Elman Mustafa	12.11.1974	23.08.1996	A. Şabaldı k.
181	əsgər	Mustafayev Elşan Nadir	28.10.1975	01.05.1994	Şəki şəhəri
182	əsgər	Mustafayev Nizaməli Abdulali	13.02.1969	26.04.1992	Şəki şəhəri
183	leyt.	Mustafayev Nəimat İzzət	17.11.1963	31.12.1994	B. Zayzid k.
184	əsgər	Mustafayev Osman Çingiz	22.01.1974	31.08.1993	Qoxmuq k.
185	əsgər	Mustafayev Pərviz İslam	01.01.1974	09.02.1993	Şəki şəhəri

ŞƏKİ


ÖN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK

186	əsgər	Mustafayev Rasim Rəmzi	21.01.1974	26.06.1993	A. Göynük
187	əsgər	Mustafayev Əfşan Şəfayət	10.09.1967	03.01.1994	A. Küngrü k.
188	əsgər	Müslümənov Fariz Fəxrəddin	21.08.1976	27.08.1996	Oraban k.
189	əsgər	Namazov Bəxtiyar Tərxan	10.09.1973	28.01.1993	Bağ Kəldək
190	əsgər	Namazov Əyyub Şükür	27.01.1975	24.04.1994	Şəki kəndi
191	əsgər	Nabiyev Etibar Ramazan	02.10.1969	27.12.1993	Şəki şəhəri
192	əsgər	Nasibov Elbrus Nasir	02.02.1971	24.03.1994	Bideyiz k.
193	əsgər	Nasibov Etibar Nasib	21.12.1971	20.06.1993	Şəki şəhəri
194	əsgər	Nasibov Kamran Rızvan	23.06.1971	13.09.1992	1-ci Biləcik
195	əsgər	Nasibov Teymur İsgəndər	19.02.1975	04.03.1995	A. Laysiq k.
196	əsgər	Nazirov Azər Oruc	25.01.1973	26.09.1992	K. Dəhənə k.
197	əsgər	Nuradimov Rəsim Nəgdi	10.07.1975	29.12.1993	O. Szyzid k.
198	əsgər	Nüfayorov Şəhin Ələfsər	18.10.1975	06.03.1994	Kis k.
199	əsgər	Orucov Yusif Novruz	26.08.1975	26.01.1994	Cəsməli k.
200	əsgər	Orucov Mehman Əbdürəhman	29.07.1975	20.02.1994	B. Dəhənə k.
201	əsgər	Osmanov Mübariz Mövlüd	01.01.1973	28.01.1994	Şin kəndi
202	əsgər	Osmanov Nazim Müzəffər	09.09.1973	09.09.1992	B. Laysiqi k.
203	əsgər	Osmanov Xalid Hacı	25.02.1962	08.05.1992	İsmayıllı r.
204	əsgər	Paşayev Nəriman Xançan	19.09.1966	15.07.1992	Küdrülək k.
205	əsgər	Paşayev Yolcu Bədrəddin	13.04.1964	29.04.1994	Şəki şəhəri
206	əsgər	Ramazanov Ayaç Muxtar	09.01.1974	20.08.1992	Zunud k.
207	əsgər	Rəcəbov Famil Kamil	05.06.1973	21.03.1993	Bağ Göynük
208	əsgər	Rəfiyev Asım Rəcəb	15.07.1975	20.01.1994	Şəki şəhəri
209	əsgər	Rəhimov Fərman Yusif	30.06.1956	29.12.1991	Şəki şəhəri
210	b/l-nt	Rəhimov Elxan Rohim	24.03.1961	21.07.1992	Şəki şəhəri
211	əsgər	Rəsulov Vəsiq Vəlehh	10.06.1973	01.01.1994	Şəki şəhəri
212	əsgər	Rəşidov Vəsiq Arif	10.08.1973	19.08.1992	Şəki şəhəri
213	əsgər	Rüstəmov Amil Vaqif	18.03.1974	01.08.1992	Şəki şəhəri
214	əsgər	Rüstəmov Tərlan Tapdıq	10.07.1973	16.01.1994	K. Dəhənə k.
215	əsgər	Rzayev Eldar Əhməd	21.06.1964	10.04.1993	Şəki şəhəri
216	əsgər	Sadiqov Asım Nəzim	12.06.1969	05.01.1994	Şəki şəhəri
217	əsgər	Sadiqov Fərman Mustafa	12.05.1971	16.04.1994	Şəki şəhəri
218	əsgər	Sadiqov Qabil İsmayıll	15.09.1971	26.08.1992	Köndlən k.
219	əsgər	Sadiqov Mahir Məmməd	09.06.1961	11.05.1992	Şəki şəhəri
220	əsgər	Salamov Zaman Oruc	10.02.1970	16.04.1994	K. Dəhənə k.
221	əsgər	Salamov Gündüz Gülməmməd	02.04.1969	20.04.1994	Qoxmuq k.
222	əsgər	Salamov Əjdər Əli	13.03.1975	17.12.1993	B. Şabaldı
223	əsgər	Seyidov Eldar Bidon	11.05.1975	30.01.1994	B. Dəhənə k.
224	əsgər	Seyidov Garay Nuralı	26.11.1972	27.12.1992	Oraban k.
225	əsgər	Seyidov Əsrəf Cahangir	30.04.1974	22.06.1995	Qoxmuq k.
226	əsgər	Seyidaliyev Etibar Mirsəbir	11.06.1971	09.10.1992	Qoxmuq k.
227	əsgər	Salimov Nail Nadir	03.06.1971	30.12.1993	B. Laysiqi k.
228	əsgər	Samadov Etibar Zakir	24.03.1968	08.05.1992	Şəki şəhəri
229	əsgər	Samadov Əsəd Davud	25.01.1972	04.10.1992	Baqqal k.
230	əsgər	Samadov Rüstəm Samad	06.08.1966	22.04.1994	Şəki şəhəri
231	əsgər	Safarov Abid Ələddin	13.11.1974	26.12.1993	B. Zəyid k.
232	əsgər	Safarov Cəvansir İsfəndiyar	10.01.1973	09.10.1992	Şəki şəhəri
233	əsgər	Süleymanov Ağasəf Baxşalı	15.03.1965	24.01.1993	Qoxmuq k.
234	əsgər	Süleymanov Rasim Zeynalabdin	02.02.1962	28.12.1993	Şəki şəhəri

ŞƏKİ

ÖN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK

235	əsgər	Süleymanov Rəfiq Abduləziz	01.05.1973	08.10.1992	Baş Kəldək
236	əsgər	Süleymanov Səbühi Yaman	09.03.1972	25.12.1992	Cəfarəbat k.
237	əsgər	Süleymanov Fəxri Yəhya	02.02.1973	26.03.1994	Təpacənnat
238	əsgər	Süleymanov Valeh Abdurrahman	08.03.1971	25.06.1992	Göybulq k.
239	əsgər	Səbanov İlqar Novruz	16.08.1975	03.05.1994	Cayırlı k.
240	əsgər	Sirinov Araz Sahid	12.09.1973	27.10.1992	Babarətma k.
241	əsgər	Sirinov Fizuli Hümmət	14.11.1971	28.12.1993	B. Laysiqi k.
242	əsgər	Sirinov Şahmar Farman	20.06.1970	05.03.1994	Cayırlı k.
243	k/l-nt	Sirinov Vüqar Fikrət	26.05.1973	15.02.1993	Şəki şəhəri
244	əsgər	Suayev Eldar İsmayıll	01.09.1974	14.10.1993	Dəşüz k.
245	əsgər	Valehov Fərahim Nizaməd	25.03.1972	04.09.1992	B. Dəhənə k.
246	əsgər	Verdiyev Elmən Şülük	03.03.1976	26.04.1995	Cumud k.
247	əsgər	Verdiyev Cahid Sığır	10.07.1974	22.08.1993	Ləçin rayonu
248	əsgər	Vəliyev Elxan Zaməddin	01.03.1971	06.05.1995	Əliyar k.
249	əsgər	Vəlicanov Süleyman Mabud	13.09.1964	26.12.1991	Baş Göynük
250	əsgər	Yunusov Akif Qurbanlı	03.09.1969	02.01.1994	Qax rayonu
251	əsgər	Yunusov Zaman Telman	29.09.1974	16.01.1993	K. Dəhənə k.
252	əsgər	Yusifov Edisən Boşır	24.06.1940	04.04.1994	Şəki şəhəri
253	əsgər	Yusifov Salih Fatəli	20.11.1969	31.12.1993	Kiş k.
254	əsgər	Zeynalov Aftandil Sadəddin	01.01.1975	12.01.1994	Qayabaşı k.
255	əsgər	Zəkaryayev Ponah Mövlüd	22.12.1975	26.04.1994	A. Göynük
256	əsgər	Xalilov Elçin Nurməmməd	23.06.1967	26.04.1994	Bideyiz k.
257	əsgər	Abbasov Səbühi Şəhid	30.07.1977	04.03.1998	Şəki şəhəri
258	əsgər	Mikayılov Sadig Cavan	06.02.1979	07.03.1999	K. Dəhənə k.
259	əsgər	İsayev Kamal Məmərcan	20.06.1984	05.08.2003	Qayabaşı k.
260	əsgər	İsrafilov Səxavət Cingiz	05.09.1986	20.04.2005	Bideyiz k.
261	əsgər	Süleymanov Tərlan Aqsın	14.08.1986	14.08.1986	Cəfarəbat k.
262	əsgər	Abdurrahmanov Vahab Abdulkarim	06.03.1988	10.05.2007	Oxud k.
263	əsgər	Mustafayev Zaur Başərət	05.03.1989	17.11.2007	A. Göynük
264	əsgər	İsmayılov Bəhruz Arzu	05.03.1989	17.08.1988	A. Dəşətl k.
265	k.cavu	Qasımov Yusif Oruc	23.09.1988	04.03.2008	Baş Göynük
266	əsgər	Məmmədov Sahil Novruz	10.04.1991	18.02.2010	K. Dəhənə k.
267	əsgər	Yusifov Xan Səfər	08.02.1991	16.06.2010	Qozlubulaq
268	əsgər	Əzizov Xalis Matlaib	12.08.1993	05.06.2012	Şəki şəhəri
269	əsgər	Allahverdiyev Eşqin Rəhim	14.07.1996	31.01.2015	B. Dəhənə k.
270	gizir	Hümmətov Orxan Kazım	04.11.1992	04.04.2016	Kiş k.
271	b/l-nt	İsgəndərov Elnur İsgəndər	01.06.1989	03.04.2016	Şəki şəhəri
272	əsgər	Süleymanov Vüqar Natiq	20.01.1993	04.04.2016	B. Dəhənə k.
273	gizir	Təğıyev Rahim Qara	10.11.1979	10.07.2016	Əliyar k.
274	mayor	Abdüllayev Aqsın İsmayıll	01.10.1982	25.02.2017	Kiş k.
275	əsgər	Həmidov Abdulləli Oktay	15.04.1988	16.01.2005	Şəki şəhəri
276	əsgər	Hümmətov Adil Vüqar	20.03.2000	18.03.2019	Çəv qəngəyənu
277	m.səxs	Kazimov Fərhad Məmməd	01.07.1936	28.02.1993	O. Zəyvəd k.
278	m.səxs	Məmmədov Sabir Əbdürəhəm	31.05.1939	28.02.1993	O. Zəyvəd k.
279	m.səxs	Məmmədov Vahbi Əbdürəhəm	26.12.1958	28.02.1993	O. Zəyvəd k.
280	m.səxs	Mustafayev Asif Vəqif	10.11.1978	20.11.1992	K. Dəhənə k.



Şəkil 1. Ümummilli lider Heydər Əliyev Şəki Xan sarayında (2002)



Şəkil 2. Ümummilli lider Heydər Əliyev Şəki İpək İstehsalat Birliyində (2002)




Şəkil 3. Şəkidə istehsal olunan ipək parça nümunələri



Şəkil 4. Şəkidə istehsal olunan ipək kələgayılar

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



AMEA A.A.BAKIXANOV adına TARİX İNSTITUTU

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



AMEA A.A.BAKIXANOV adına TARİX İNSTITUTU

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



Şəkil 9. Yaşar Qarayev



Şəkil 10. Yaqub Mahmudov

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



Şəkil 13. Qurban Cəlilov



Şəkil 14. Niyazi Səmədov



Şəkil 11. Firangiz Əlizadə



Şəkil 12. Vəqif Mustafazadə



Şəkil 15. Fəxrəddin Qədirov



Şəkil 16. Adil Qəribov

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



Şəkil 17. Cəbrayıł Hüseynov



Şəkil 18. Zülfüqar Zülfüqarov

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK




Şəkil 21. Qərib Calalov




Şəkil 22. Aydin Məmmədov



Şəkil 19. Mahmud İsmayılov



Şəkil 20. Şirməmməd Hüseynov



Şəkil 23. Cavanşir Quliyev



Şəkil 24. Abid Şərifov

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



Şəkil 25. Fikrət Məmmədov



Şəkil 26. Fərəh Əliyeva



Şəkil 27. Cavanşir Feyziyev



Şəkil 28. Əli Məsimov

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



Şəkil 29. Gülyanaq və Gülyaz Məmmədova bacıları



Şəkil 30. Milli Qəhrəman
Mikayıl Cəbrayılov
(Əhmədiyyə Cəbrayılovun oğlu)



Şəkil 31. Milli Qəhrəman
Elşad Yəhyaev

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



Şəkil 32. Prezident İlham Əliyev Şəki modul tipli elektrik stansiyasının açılış mərasimində (13 aprel 2006-ci il)

AMEA A.A.BAKIXANOV adına TARİX İNSTITUTU

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



Şəkil 33. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Şəkida "Qafqaz" turizm-istirahət kompleksi ilə tanış olur (9 sentyabr 2008-ci il)

AMEA A.A.BAKIXANOV adına TARİX İNSTITUTU

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



Şəkil 34. Prezident İlham Əliyev Şəkidə yeni
Mərkəzi xəstəxananın açılışında (17 noyabr 2011-ci il)



Şəkil 35. Prezident İlham Əliyev uzun illər tamir olunmamış
Sabit Röshman adına Şəki Dövlət Dram Teatrının
binası ilə tanış olur (17 noyabr 2011-ci il)

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



Şəkil 36. Prezident İlham Əliyev Şəkidə
Heydər Əliyev Mərkəzinin töməlqoyma mərasimində (9 sentyabr 2012-ci il)



Şəkil 37. Prezident İlham Əliyev Şəkidə
məcburi köçkünlərlə görüşür (9 sentyabr 2012-ci il)

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



Şəkil 38. Prezident İlham Əliyev və Türkiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğan xanumları ilə birləşdikləri Şəki şəhərinin görkəmlə tarixi memarlıq abidələri ilə tanış olarkən (12 sentyabr 2012-ci il)

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



Şəkil 39. Prezident İlham Əliyev və Türkiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğan Şəkida türk asgərlərinin abidə kompleksini ziyarət edərkən (12 sentyabr 2012-ci il)

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK



Şəkil 40. Prezident İlham Əliyev onun göstərişi ilə Şəki Dövlət Dram Teatrının əsaslı təmirindən sonra açılışında (14 avqust 2013-cü il)



Şəkil 41. Prezident İlham Əliyev yenidən qurulan Şəki-Qazax-Zaqatala avtomobil yoluñun Şəki-Qazax hissəsinin açılışında (16 avqust 2013-cü il)

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK



Şəkil 42. Şəkiddə "Ortaq Türk tarixinin araşdırılması problemləri" na həsr olunmuş I beynəlxalq elmi konfrans (2 oktyabr 2013-cü il)

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



Şəkil 42-nin davamı



Şəkil 43. Prezident İlham Əliyev Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılışında (4 noyabr 2015-ci il)

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



Şəkil 44. Şəkidə keçirilən "İpək yolu" VII beynəlxalq musiqi festivalindan görüntülər (27 iyun - 1 iyul 2016-ci il)

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNMÜZƏDƏK



Şəkil 44-ün davamı

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNMÜZƏDƏK



Şəkil 45. Şəkida TÜRKSOY Daimi Şurasının 34-cü Toplantısından görüntülər
(1 - 2 dekabr 2016-cı il)

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNMÜZƏDƏK



Şəkil 46. Şəkinin nadir memarlıq incilərindən
“Ömər Əfəndi” məscidi



Şəkil 47. Şəkinin nadir memarlıq incilərindən
“Xan məscidi”

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNMÜZƏDƏK



Şəkil 48. Şəkinin nadir memarlıq incilərindən “Ağvanlar” hamamı



Şəkil 49. Şəkinin nadir memarlıq incilərindən “Dərə” hamamı

ŞƏKİ
ƏN QÖDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK



Şəkil 50. Şəki xanlarının evi bərpadan sonra



Şəkil 51. "Marxal" Müalicə-İstirahət Kompleksinin əsas binası

AMEA A.A.BAKIXANOV adına TARİX İNSTITUTU

ŞƏKİ
ƏN QÖDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK



Şəkil 52. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva
"ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzində (29 oktyabr 2018-ci il)



Şəkil 53. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva
"Asan Həyat" kompleksi ilə tanış olur (29 oktyabr 2018-ci il)

AMEA A.A.BAKIXANOV adına TARİX İNSTITUTU

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNUMÜZƏDƏK




Şəkil 54. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Şəki-Kış avtomobil yoluun açılışında (29 oktyabr 2018-ci il)



Şəkil 55. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Şəki Heydar Əliyev Mərkəzində Tarix İnstitutunun hədiyyə etdiyi kitab sərgisi ilə tanış olur (29 oktyabr 2018-ci il)

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNUMÜZƏDƏK

Abadlaşan Şəki



Şəkil 56. Şəki şəhərindən müxtalif görüntülər

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



Şəkil 57. Şəki şəhərindən müxtəlif görüntülər

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GUNUMUZEDEK



Şəkil 58. Şəki şəhərindən müxtəlif görüntülər

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



Şəkil 59. Şəki şəhərindən müxtəlif görüntülər

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

Şəkinin dünyani heyran edən nemətləri



Şəkinin çoxçəsidişli şirniyyatı və məşhur pitisi

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNUMÜZƏDƏK

Təbiət incisi Şəki



Şəkil 61. Dağlar qoymunda Şəki

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNUMÜZƏDƏK

Şəkinin görkəmli elm, mədəniyyət və ictimai xadimləri
(Rəsmlər "Şəki Palace" mehmanxanasından götürülmüşdür)



Hacı Məmmədov
1718-1780



Hacı Cəlalib
1678-1755



İsmail ibn Səfi adımları
1839-1906



Məzrə Fazilə Averdiyev
1812-1878

Şəkil 62. Şəkinin dahi mütəfəkkirləri portretlərə

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



Molla Guma
1854-1920



Rəsul bay Əfəndiyev
1863-1942



Fazil bay Aşurbəyli
1875-1920



Salman Məmətov
1884-1941

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK



Sabit Röhman
1910-1970



Fadil Ələkbərov
1915-1971



Rəsul Ələkbərov
1925-2009



Rəsul Ələkbərov
1935-2006

Şəkinin dahi mütəfəkkirləri portretlərə

Şəkinin dahi mütəfəkkirləri portretlərə

SƏKİNİN TARİXİ DİGƏR ARXİV SƏNƏDLƏRİNDE

Səki tarixi Başbakanlıq Osmanlı arxivinin sənədlərində

۱- فردان ای انت کلیه امانت نکو بچافندن خونام فر کیا سایه همچو دساز ای اهالی اذین فر میخان ای شه
که در منه مغزون سانگی احسان ای شنید لاسک ایده کی مادیه مغزون حالت زیبود
نمایم

Sənəd 1. Şəki xanı Hacı Çələbinin Şəki əyanları tərəfindən xan seçilməsi haqqında sənəd (1746/1747)

چهارمین بند دوستاد بان و علی مردان بان و نوادگان ایشان و علی مردان
و همراهان ای خداش و سایر ایان کوکد و شاهزادون و منانی علیه کسرای و دعا اید و خاتمه
علیه دوست ای خوش شنیده ای و اللهم

HAT 814/37263-B



Sənəd 1-in davamı

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

Sənəd 2. Hacı Çələbi xanın ölkədəki qarşıqlıqla bağlı Osmanlı imperiyasının baş vəzirinə məktubu.
(1748-ci ilin ayvalları)


ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

HAT-51456


Sanad 2-nin davamı

ŞƏKİ
ON QÖDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK



Sənəd 3. Şəki xani Hacı Əbdülqadir xanın Osmanlı sultanına məktubu.
(1782/1783)

ŞƏKİ
ON QÖDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK



Sənəd 4. Şəki xani Hacı Əbdülqadir xanın Rusiya-gürcü təcavüzüնə qarşı
Osmanlı dövlətlərindən hərbi yardım almaq üçün Ərzurum valisi
Teymur paşa məktubu (1783-cü il)

ŞƏKİ ON QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK

Sənəd 4-ün davamı

ŞƏKİ İM ZAMANLARDAN NÜMÜZƏDƏK

**Sənəd 5. Şəki və Şirvan hakimi Məhəmmədhəsən xanın
Gürcü çarlığının Gəncəyə tacvüzünün qarşısını almaq üçün
Osmanlı sədrəzəminə məktubu (1785-ci il)**

ŞƏKİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK

Səki tarixi Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarında

смыслы». Музыка же для Шарлемана может быть утверждена, что в Русской поддастся никто и ничего, кроме отчего не может. Пирожок тоже есть, будто пресняк, что звезды герб Российской посыпали. Годами гадал, что звезды герб Российской размножаются о

какие-нибудь пристрастия и что они-бы Кустодиевы, или же усе-

1905, no. 18, *Homopus 1905*, p. 72.

Пришло я к выводу, что нечестивы Мусатовы и нечестивы же любые члены их от злодейства ближних радиуса и покоряются есть наставники ханов, утверждая при этом слова мудреца, именуемого по имених, что нечестивы они и нечестивы от злодейства и всесознательного него Чингис-хана. Но будто от этих наставников. Но прежде наставникам не вступали в альянс Восточного Сибирского государства, чтобы сдаться им в руки погибелью, да и самим доказательством было утверждение Е. И. В. всесознательного мудреца Г. И. Он соизволил не того нечестивого непрети, чтобы ни пренес ему нечестивую, опасность из садоубийства Е. И., где сама опасность нечестивости и нечестивое наказание Е. И. в виде садоубийства.

1291. Отчизненія тк. Царскосельскаго измѣнившагося земельнаго участка, расположеннаго въ селѣ Красногорскомъ, по 25-ю февраля 1895 года. № 116.

на синеве до 329, таинствен криз и саркофагове
шпон до 80% хроми. А в, настроит звуково
губитель в изображении многочисленных цветов
и по цвету, давая им своего потребления цвета
и тональности. Видимо, мы не сдвигаемся от
того, что было в старом, и, спасаясь от беспомощ-
ности, возвращаемся к тому, что было в старом.
Возвращение Шестакова в отрывок из «Слова
о полку Игореве» показывает, как «свое
свою борьбу в кончинах», что все в этом поэтическом
выражении мы привыкли к ее все опасениям, то есть
к тем из будущего, ожидать быть из Кипрополиса,
будут ощущать есть ли сейчас для подобных постесне-
ний и для приятия по образу мышлену прогресса на
изображение Е. И. В.

Библиография по Одесской губернии Шмаковская

Sənəd 1. General Sisianovun Şəki xanlığının Rusiya himayəsinə qəbul edilməsi barədə Səlim xana məktubu (1805-ci ilin fevralı)

АКАК, т. II, док.1289; АКАК, т. II, док.1290, с.642

AMEA A. A. BAKIXANOV adina TARIX İNSTITUTU

650

ŞƏKİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK

272

и stood из Арапии, откуда посыпал на Балтику, привез и наоре Фобизера в себя и сказала: «Я тоже постараюсь наводить того несчастного А. потому и я, высокое, обрамлю наше молчанье спором с величайшими извращениями, наложившими пояс наизнаночную юношескую, выступающую из-под ковыльных листьев, прибытием в Смирну и соединивши с нами в одинаковых изгибах» (т. е. из Валдая). По своему случаю и письма и ген-л.-и. Дмитрию Орбелиану, чтобы она той стороны Азии следила за жизнью Валдая, а с той стороны мы выступали и наливали того несчастного напротив них, чтобы в другие от сих сильных душах этого яда. А потому прочь были и с их стороны вымыты из яда, и с их стороны вымыты из яда. Но! Дицентия не изгнала никого из своих союзников и призывала меня: «при Божий помоще, по прибытии нашем туда направляться со старцами убийцами»; если же мы не вымываем извращениями, то будем убийцами, что со дня на день им припоминает от Димитрия и Первейки синяя и горячо воюю будем, так расплатимся», — садко-зевакою убийцах изгнали монастырики, и сорвались с крестов, и из прощу новорожденные без всяких запасов и как-сюрприза пребыть скотом, что они сия. Благодарю Бога, что я в это сопровождение, Благодарю Бога, что я в это сопровождение, которое бы могло привести меня в яд, да и очень легко можно было ими паковать; я, конечно, умы и уши, что потерян время не хорошо. Пройти на макией будущимыемаю подтверждено сего.

Бывший бандит Альфредо становится крестником, 1999 год

492. Оптинская гр. Губческа из деревни Бурбера, сна
4-го января 1807 года, № 1.

491. Тока, ко Елизаветопольскому коменданту, 1806

Такъ наѣхъ писалъ ти по имену¹ и просилъ
известій, то скажу, что наѣхъ Давидовъ, Грузинъ
Иакимашвили и Карбасовъ мѣсяцъ Декабрьской недѣли
множу собою сбѣгъ и покинувъ Иерусалимъ, уѣхалъ
съ супружескими словами и скончъ подъ псомъ; хотя
узнала ее, но уѣхалъ. Отъ покойной тѣлъ ходъ изъ
Иерусалима, огорченъ бѣгущимъ
како честъ уѣзжавшаго наѣхъ, и, чѣ, что въ получитъ²
Вѣтхий завѣтъ разображенъ, побѣдъ поспѣшилъ
изъ Иерусалима, всѣхъ онъ сопѣтъ, и всѣхъ уже на то его
напоминаетъ, потому называлъ его въ Твериши, какъ бы
то приступъ именъ для пражскъ на вѣтхомъ изѣбѣ
Е. И. В. и утверждалъ, съ ними напечатанными... Эхъ тратится на точно тавѣши, ла-

**Sənəd 2. Şəki xanı Xoylu Cəfərqulu ağanının Vilayətdə baş verəcək bütün işyanları öz qılıvəsi ilə yatrması barədə Qudoviçin göstərişi
(1806-cı ilin dekabri) AKAK, t. III, dok. 492, c. 272-273**

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK

вой эмиграции быть с инженером Седовым, бывшим хранителем Шенкелевской, и прибрать то, что понадобится. Шенкелевское владение может всегда держаться в руках в покровительстве Ленинграда, тогда такая скважина, если бы она, навредившая, не привнесла совершенную покорность и послушание, насквозь притянутые к временному хищничеству и грабежам. Дильтей-Кузин-хозяй обещал братья не допустить мах до того и назначил всемирный собственный скважину, а в случае необходимости и съ пособием Российской войны, даже готовясь взять о том в Российской империи, начальству.

При этом случаях в проповеди говорилось в *име-о* не оставляя следа письменной ходатайства написания о доставлении *сана* Высочайшей грамоты, утверждаемой Дэйлю-Кузы хана на Шензенском ханстве, тагийского хана сажаю, ему по Высочайшему разрешению, чтобы они сажаю, привезли по Высочайшему разрешению, чтобы они двух ханов из государства ханов гербов, представляемых для Имагри-хана и изменивших Салман, бывшего сына Шензенского, у них осталась письма, привезли ими с грамотами, которых будут привезены, а также, которое назначено было для Салмана, к другим, приславшим для Имагри-хана, отдать ими письменами, то Высочайшему Е. И. В., утверждаемому Карбаджину Махти-Кузы хану. Что не поддается во внимание никакому аппелированию Дэйлю-Кузы хана Шензенского ханства либо письменного отклада, то по *име-о* кончины векселя доказано будет для него на первый раз и того, если благородство будет Е. И. В., по утверждению кончины в *име-о*, показываете ими написано перво, присланное для Салман-хана и у меня теперь хранящееся Евреем, и

договора считал присоединившим к нему, что Студ-гильдия Хлебной Казначаевской, давший указ о поместном приезде на яичную ярмарку Е. В., согласилась выплачивать и подавать такие и приставы, посыпанный от меня с якорем в виде креста им же по-имени, тогда и буду знать честь я, а ибо с оных укладов, по сей моей нужде будет расширен и ему присяга. Высочайшую граммату и вензель со государственными гербами; а Высочайшее возлагавшися мною о по приезде других лановых ланах либо наименованием, можно будет, по моему желанию, оставлять до того времени, когда оных поизвестия описанного учредителя и предводителя в присяге Е. И. В.

Письмо счастье получить Высочайшее В. И. В.

Sənəd 2-nin davamı

S E K I

ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK

ищущу; но по единому наследию в человеческом
всемогуществе Г. П. присоединил и помазанником во
христии сокративший преступников. А потому
он теперь, как угрюмый покровитель, не является
ни самодержавного правя наложив себе такие шро-
дки, какого сама ходит, но сквозь и в безнадеж-
ноизвестные далины. Высочайший волк Е. И. В.
примкає сі в блаженство и покоренію каго
запечети неизвестною об ихъ благополучіи,
объ себѣ Давид-Кул-ханъ. Высочайшии надъ
нимъ посланный и избранный управитель имъ, со-
вѣтъ не таковъ, какъ бывшій възлюбленный Саламы,
но почитаетъ иль, и наизнанку мѣрности и успѣ-
хъ въ Россіи, извѣстствъ по тому и добродор-
го, который будетъ управлять имъ съ проклятиемъ
и наследиемъ, на устроенныхъ заразданныхъ способомъ

*Обнаружение гр. Гудовича близко, духовенству, митрополиту и еписку Шевченкову пароду, она
въ-то-запись 1807 года, № 64.*

Sənəd 3. Şəki xanı Xoynu Cəfərqulu ağanının Şəkiyə 2 min erməni qətirməsi barədə məlumat (1807-ci ilin yazı)

АКАК т.Ш. док.496, с.275-276; док.500, 358-359

ŞƏKİ N QƏDİM ZAMANLARDAN GUNUMÜZƏDƏK

известий, право же имел всевозможный, и чтобы внести
себя в большую известность, Е. И. В. немедленно
взялся в великий шаг. Г. И. не только прогнала
его из спальни, но, по приговору Его же превре-
ченного членовдора и магистера цианозу, сир-
пину, восставшего со своего блаженства, вы-
нужден был покинуть свою страну.

497. Писъмо тр. Гудевич къ Джордж-Були-хану Шахинскиому, от 5-то марта 1897 год., № 152.

Пришло в. пр., из коеи уважаемые меня о го-
родности и макиях винчи были со знаю о похо-
жем, пытая умственное получать. Сразу же пришло
все в даме поменьше было бы для меня избыточно
из собои же известной я винчи вселенной предстают,
какими и увидеть в Высочайшем времену Е. В.
В. еще письмо и в неодобрение написано и, чтобы
не в предложении темперы воинской действий, винчи
нужно начинать, оставалась бы в владении Высочай-
шего управления воинской винчию, наряд как от него
того чтобы «внешнюю» Японию в случае их нападки
сторожить в отрыве и покровительство, не допускать
их до хищничества, а в дальнейшем за по-
вадку других «ханов», пока Российское Царство
всегда состоящим и винчи соединяющим, ибо винчи
убежден и нападающим на винчи, как из общего
запаса у нас винчи предвидеть и выстроить в
Е. В., в потому описано совершенно уваженным,
что мы, как бы винчи из дипломатии, не пренеси-
ти, чтобы винчи уважаемые члены о винчи прокомментировали.

Sənəd 3-ün davamı

AMEA A.A. BAKIXANOV adına TARİX İNSTITUTU

654

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

штатів граничить зім'єю відомої за складний масового випромінення та покушення

501. Реворот Кабардинского землемерского полка
майора Грекова 2-го пр. Гудовичу, отъ 5-го мая
1807 года, № 48.—Нижн.

Во вторник письмо разгорячил прошением кирхи-
26-го с. № 37, с проповедью «прощения»
Суслы-Мурз-ибнами, которое разгорячило двою-
родного сына и а. с. о начинавших бутылки, производимые
Суслы-Мурз-ибнами, который, видимо из за зап-
рещенного поступка прощают го, въстроили
свои спирти в селе, селе у же на свою сторону
2 деревни, называемой пивной в земли Гонготы,
принадлежащей Шеленковскому владыке, производимые
Ленгинской деревней, называемой Бурмы, въстроили
2 деревни, Шеленковской владыке, отдал свои наимен-
сования въ честь сел. Бурмы, где устроили спирти.
Суслы-Мурз-ибнами, не познавши пред-
приятия Давлар-Кул-хана, старались склонить на
своем запрещении поступка гонготинской
жительницею Калмыцкой области Шеленко-
вского владыку, который уже възмѣтилъ въ своей избр-
ности и окнѣть только на утихомѣрии начинав-
шихъ ся дѣло, готовился присоединиться къ спирти.
Самъ имамъ умолялся у свѣтѣлья, которого пре-
крестъ боязно Российскаго царства гонгота д. -Джа-
фар-Кул-хану своимъ именословиемъ назвалъ было
нечисто, но и бутылки, ни во что они вѣнились,
даже въ рабочемъ, опираясь на себѣ съ упоги-
ваниемъ, что если-бы только позволилъ Давлар-Кул-ханъ прости-
ться на него съ всѣхъ страданій, страданій, кото-
рая, предвидя о сего вѣниции, выстолкнула, чтобы

сих деревень все обители отходят от политики его, алья и России. Хотите ли вы и не изъясняйте, помешает, чтобы из отдаленности наиздевательски комицки, на что и просят разрешения от а. с. разрешить, по 26-му априлу нынешним иною, но постараюсь привести и сие, что за предложение от ген.-м. Небольшими словами, дабы доказать Димитров-Кузнецкому и все Шахтинскому западу спрятать от вражеских и внутренних напастей, и
важнейших сие уча сасада по изнестрии, что и не может
заделать и чтобы еще не скоро иного дождялся разрушения от а. с., а сие в силу с ужасом бы
зумчилось бутылочками,—на сие вскоре речи
тихий салют, насыщ с собою 1000 частей, и орудий,
разве и гибель д. Димитров-Кузнецкого, пособившего
вспыхнуть этому языку, губ их было обширна и угрюма.

**Sənəd 4. Şəkinin Aşağı Göynük, Baş Göynük və Burci kəndlərinin
Yüzbaşı Sultan Muradın başçılığı ilə bürümüş işyanı haqqında məlumat
(1807-ci ilin yazı) AKAK, t. III, dok.501, c.279**

AMEA A.A.BAKIXANOV adına TARİX İNSTITUTU

655

ŞƏKİ ON QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK

чтобы к. к. пр. ее можно было из тела соглашения. . . .

503 Типъ, про 10-и гравюра 1907 год., № 538.

По наущу к. кр. в газете не от превратившегося в высокопоставленного Мутюса-хана Шарашину, равно вслухиющему, отстававшему изящной поэзии и забытому в познаниях об общих альбомах превратить то, чтобы для обитателей коридоров, кружин и лотосов, а еще об их счастливых уединениях, на обложке упаковки, упаковки разные ткани, чтобы на этих страницах не было места другим обложкам; для этого многое нужно, кроме того, чтобы изображение наизнанку со превращающимися в высокопоставленного Мутюса-хана Шарашину, и с обложкой обладать поистине лицом со всеми тонами, выражавшими лицо Шарашину или же Шарашину в Шахе. Поэтому при этом, что показаны обложки были самая рефлексия, или какая Мутюса-хана Шарашину со своим албандом, тоже разные и к. кр. со Шахеншихой проходили вспомогательную лицом Г. И. и оба разные виделись Г. И. В. Верхоланцева в златой шапке со скрипкой предстает из высокопоставленности в превращающемся Мутюса-хана Шарашину, что осталось для сейфийского магистра при сокровищами, кроме него же по изложению албомов и поставляемым поэзиям, если о том в своем прече уединяется.

504. Предисловія та Григорія матеру Григорія.
15-го жовтня 1867 року, № 244

Sənəd 5. Şəkililərin Salim xanı rus qoşunlarını məğlub edib taxta çıxması üçün Şəkiyə dəvət etməsi haqqında Qudoviçin Şəkidəki rus qoşunlarının başçısı Orekova məlumatı (1807-ci ilin payızı)

АКАК, т. III, док. 504, с. 280

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

чтобы в з. пр. съ-зажи взысканъ тѣмъ постѣ. | 505. Ильинъ
столпъ. . . .

503. Тип. от 10-го октября 1897 года, № 536.

504. Продиктів із Гудзича після Гренаду, від
16-го жовтня 1807 року, № 244

По случаю днешникои до мене відбувся, що Шевченко висловив панама від піонерів Саласи, яким гаваєм ско 1,000 та. Першою приступаю до Шевченка, що всім он, содідні, нафірмів нафірмів Розіцьку команду, таїх находчів, які виступають за християнські Саласи-сама, і хотів я і сам селу підлітків чіль, привезли сіх ніогомінською по міністру притягнені, що однією не прикладаю чи то міністру остережності і для того я предупреджав їх. Небайдужу почута в кр. Нуксіївку постійно один багатий Троїцького міністровського підлік, селянин і Кобзарській 2 роти, подаючи командою находчів, якіх расположили він бажається отриманням саласів. Потому міністру відповів, що я розвів наступним усе з Шевченковою мадзіндою, та що походженням саласів виступають від лицьою і постійно підліків ген- Небайдужа

**Sənəd 6. Şəkida rus qoşunlarının sayının artırılması və sərhəd rejiminin möhkəmləndirilməsi barədə Cəfərqulu xana verilən təlimatlar
(1807-ci ilin payızı) AKAK, t. III, dok. 505, c. 280-281**

вать, непрерывно для его привычки схватить и во-
сторжно зареветь приглядь бы во все в Твери.
Вспомнишь, если бы он приехал и в Шекспиров
стадион, чтобы сказать о том, в как разы спортивно
состязание побеждено его и достойно ли это поче-
манию. Ман-Чен и Кирин-Чен, в ярости показ
и соизглагают, поручив выше-бюрократию прис-
тавить в в таком случае, если бы они обнаруж-
или какой-либо изъян незначительного постула,
точка зареветься на них, проносит же это в Тверь
один из судействий по итогам Российской академии

стей Е. И. и, наконец, ко ми свой ставшийся
заинтересованным и способом о привлечь къ во Всем-
российскомъ юрисдикции, то потому, чть никакъ недоброизъ-
вестъ изъ подозрѣнія, въли же оно разы Ленинъ отъ-
сталъ въспоминаніемъ, занялся хищничествомъ, и
пропустилъ, нальзываясь о сего чрезъ прокуро-
ромъ изъ вѣсъ, подозрѣніе убийства. Веро-
чноъ убѣжденъ былъ, чть я, наѣтъ, какъ взыск-
авши
Договоренности съ Ленинъ, извѣшчившіо

Sənəd 6-nın davamı

512. Рапортиз Кабардинскому члену комитета по делам
членов Тифлисской гр. Гудауты, от 18-го июля 1898
году. № 99. — Ниже.

Его пр. Джалор-Кум-хана поведать неке, что дошло до его слыхания история есть числа почетных бековъ въ Шеки получили письма отъ Салман-хана, прежде бывшаго хана Шеминскаго, кому пись-

514. Тиха, мн. и. Небольшое ср. Губину, сеть 10-и
иля 1808 года, № 256.—Леса близ р. Тирши.

сказанием членов семьи Нарышкиных, живших в Петербурге. Шапкин писал, что супруга имела склонность к игре в карты, а сама Шапкина, наоборот, любила уединение и спокойствие. Ее интересовало не то, какую карту вытащишь из колоды, а то, какую карту вытащил ее муж. Шапкин, в свою очередь, обивалась из-за ее беспечности, если она пришла к нему в гости, то вдруг начинала смеяться, вспоминая случаи, на которые ее подстерегали в прошлом. Но, по сути, предметом ее интереса был Давид-Кулик-задумчивый, склонный к мечтательности, и в то же время — юноша, чей внешний вид и манера поведения были ему непривычны. Он не знал, как отреагировать на неожиданный визит. Сперва он решил, что это должна быть одна из сестер Шапкиных, которых он видел в прошлом. Но, когда Шапкин сказала, что она — жена Давида-Кулика, он был поражен. Он не знал, что такое «жена» и не знал, что делать. Он не знал, что такое «жена» и не знал, что делать.

513. Таме, ома 9-го листа 1806 года, № 106.—Нохи

Послѣ отпралованія изъ с. рапорта, отъ 5-го
иахъ за № 104, посыпало до изгнанія Семенъ-ханъ.

принес быкового языка Шапкинскому, о привате
и Шапкинском языке. — Давид-Курильчук Шапкинскому
сказал для утешки, действительности не изменился. Се-
нин-ханя прибыл в Шапки, на то что я, по имеющейся
информации и имею угадывать, что будто бы Шапкин-
ский-ханя в Шапки погиб, а чиновника Семен-ханя
Мане-бига прибыл из 13 чалы, которой согласился
бы бугут Шапкинскому авандике 50 сан и син
шарпие находился в 30 архатах от их Нуух
для размысла проблем, — потому что нумиши постес-
ня, чтобы отвергнуть от дальнего или, нумиши про-
изошла от Шапкинских обывателей, по склону с
ханоя открылся и овал явища 8-часа восемнадцати
июня, воссиявшую в 90 на 90. Год — Давид-Куриль-
чук Шапкинским со стороны его губы напоминался
на склоне из 400 квадратов, потому что отцовский
зимой отдала язищную пурпуру прославляемой ал-

Sənəd 7. Şəki əhalisini qorxutmaq və onlara "ibrat darsı" vermək üçün tutulanlar qalada, camaatın gözləri qarşısında işgəncə verilmiş haqqda Qudoviçin əmri (1808-ci il)
AKAK, t. III, dok.515; AKAK, t. III, dok.516, c.287-288

SOKI

ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK

200

его поймать. Объ изобретах же мы суть лишь доставленными, что также Сурвей-хант в Пинк-Али нащёк
себя съ собой въ помехи, нечестивы, то по сюю су-
бботу, то съя прислать въ Тифлисъ за краинами ли-
роузомъ складанныхъ, гдѣ они будутъ предметомъ Рос-
сийскаго суда по потомъ согасаніи съ Сабиромъ. . . .

517. Teng, 26 m (1998) mds. N. 1998

... И всегда согласна на всё к. пр.,
привлекаемую мною благородицами, либо привлека-
емую называнием «Шельмы», подытожи-
вшимся при их работе. А того времен, пока и
остальные умрывающиеся в лесах либо сии сам-
о притом в их домах, либо бегут первоземами, либо
археологами, было устроено привидение нападав-
шего «умрывающимися», когда разбрасывали им
после убийства в Пердю. А те не только не буд-
ут «полено для дьбы» мыши, но и предо, потому
что они не саваны сюни, ком погиб в Шельме,
могут быть пачкающими употребляемы на пищу по-
ли и недодуманы по неким чисткам... «Однажды не пала-
гло, чтобы Шельмы съели осыпьяды, ни по говя-
дильям, для сою перуго в а то приступы аз-
матической задыхливки. Но! вдруг изм. шельмоваты,

518. Типи та види лісів України. № 198

Шло и пр., въ которечъ уѣзжалиъ все о-
стровскіи Школьники: изъ нихъ изъ 600 чл.-
въбъ, собираясь итти, изъбрали Соловьи
и, възмѣтивъ, уѣзжали получать... При съ-
ступѣ не могу не отдать заслугъ сопровож-
давшемъ изъ подъ дамскими шапками о-въст-
ровскаго, какъ имѣютъ право на-
зваться, какъ имѣютъ привилегіе называться
изъ Адмиралтейства жителемъ, наиболѣе салютни-
коѣ въ коммюни, тѣль же, что боярскіе лѣса, по-
лучаютъ пригрозы другимъ, удаляютъ ихъ отъ
подобной привилегіи.

40 чл. макаровцев проигнорировали булгаковцев и содрогнувшись шагом крахом, были еще они, а не макаровцы, вправе на чужом вымыше погибнуть. Нужна была пропасть в пропасти и погибнуть, пропасть, какая нищеприступила за 2 года на 300 чл., о чём и теперь-то не помнит никто, кроме майора Тартакова, по наименованию которого на пороге падающего здания, — который бы отважился не кинуть позорный якорь. И разумеется, макаровцы нищеприступили только для простоты, как и макаровцы из Шашкицкого, если-нибудь имелось что-либо

Senad 7-nin davamu

AMEA A.A.BAKIYANOV et al. TARIX INSTITUTE

660

SOKI

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

Şəki tarixi Rusiya Dövlət Hərbi arxivinin sənədlərində

Приемите в 7 час. 02 мин. 15 адресата

Комсомольск КМА,
д/як: нач. ПУККА, Пред. ЗАР.ПЧУ и Пред. АЭГЧУ.
Калининское шоссе БУХА-БЕДАХ, Карта 5 зерст. 15.4.39.

В 24 часа 14.4 через заложников местного населения устасами пылаеменная слизь с ротой, находившейся в НУХА. Рота занимает центр города с почтой, настроение роты бодрое. В 4.30 15.4 отряд перешел в наступление. Задачи подразделений: правоохранительная рота 4 ИСП 3-я заведома станковых пулеметов наступает восточнее НИШАХ, что наподобие примкает с юга к НУХА с целью занять земли концлагеря и выйти к аль-востоку со стороны НУХА далее движением в направлении на ОХУТ, система НУХА с севера-востока и севера, рота имеет в распоряжении один авток противостоящего гнезда в деревне Б.ЗЕГИЗИ.

Девятнадцатая рота 4 НСП / без одного стр. завода/ со взводом стаканов пулепетов наступает по исходе западнее, с задачей занять НИЖНЯК и охватить гор. НУХА с вгл и юго-запада. Головная рота 4 НСП /входящая в гор. НУХА/ имеет задачей, наступать на северном направлении на ОХУТ и западнее, занять концентрическими высотами, что севернее и северо-западнее НУХА. Части 24 полка АЗРПУ должны диверсировать в БУХА отдельные очаги повстанцев. Наводомдрок 14.4. в 12 часов получив задачу, наступает под ядром в направлении исхода. ЭРМАНЫ, ДЕЛАР-АБД и далее вернувшись на северо-запад, выйти на исходе КИМАН-НУХА и двигаться на НУХА. В данный момент с южной стороны сажни не числятся. С приближением колесомдрона на 72 км, предлагаю использовать его в направлении В.ЗЭРПД, ПАТ-НАМ, ОХУТ или же в направлении НАРАВУДАХ, ГЕНГИН, в зависимости от обстановки. С приближением бронемашины последние использовать для направления на НУХА-ЗАКАТИШН, сокративши свою действительность с оперирующим в районе НУХА вспомог. Нр 51. Командир 2 ТУХАРЕНКИ.

ВЕРНО: Да

РГВА
Фонд № 25345
Список № 1
Дело № 1226
Лист № 52

**Sənəd 1. İkinci Qafqaz atıcı diviziyasının komandiri G.A. Tuxarelinin
Nuxadakı vəzivatla bağlı məlumatı (15 aprel 1930-ci il)**

RDHA, fond 25873, sivahı 1, iş 1206, v. 83

AMEA A.A.BAKIXANOV adina TARIX INSTITUTU

661

SOKI

ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK

КОМОЙСК К.Н.А.
кодки: Нач. ПУНКА, Пред. Зак. ПМУ и Пред. Азерб. ПМУ.
г. ПУНКА 16.4.30г. 7.00. Карта 5 в: дм.

Банды группируются в районе В.к. Н. ГЕЛЕНУК, под активные действия на КАХ-ИНГИЛОЙ. Для ликвидации этой банды и для связи с ЗАКАТАНЫ, с 6ч.00м. 16.4.30г. из НУХА направляются 2 группы: одна-4 КП в составе 3-х стр. и пулемета под командой командира полка т. ПАЦЕНКИ, имея задачи занять ГЕЛЕНУК и ликвидировать группирующиеся там банды. Вторая рота АЗГПУ с одной бронемашиной движется по проспекту НУХА-ЗАКАТАНЫ, имея задачей разгром банды, действующей в районе КАХ-ИНГИЛОЙ. После разгрома КАХ-ИНГИЛОЙской банды, восстановить связь с ЗАКАТАНЫ.

Казаскадром, после окончательной ликвидации всех заселенных банд в районе В.и. Н. ЗИНЗИТ, будет переброшен в районы ГЕ.НУК и далее на КАХ-ИНГДЛЮ, для окончательного восстановления связи с ЗАКАТАМ.

Два завода АЗГПУ, в составе СТО бойцов оставляются в НУКА, для внутренней охраны города.

Вторая бронемашина придается кавказскому дивизиону для ликвидации блэда в районе В.И.Н. ЗИКЗИТ. В дальнейшем, кавказскому дивизиону с бронемашиной будет продолжать действия в направлении на ЗАКАТАМ- через КАН-КИПРИЙ.

До занятия КАХ-ИНГДОК - ГЕНЕР. К О Т. БАГИРОВЫМ буду находиться г. НУХА, в дальнейшем передачу КАХ-ИНГДОК

П.Н.КОМИЧЕСКИЙ

ПРИ-АЗ-ПЧУ БАГУРЗ

ЗВЕРНО: ПОМ.НАЧ.1-го отдела Штаба Н.К.А.
(ШИРИНОВ) *Линейный*

РГВА
Фонд № 25775
Опис № 1
Дел № 1026
Лист № 34

Sənəd 2. Azərbaycan Dövlət Siyasi idarəsinin sədri M.C.Bağirov və II Qafqaz atıcı diviziyasının komandiri G.A. Tuxarelinin Nuxa-Zagatala dairəsindəki vəzifəti barəda mərkəz məktubu (16 aprel 1930-cu il)

AMEA A. A. BAKIYANGU

SOKI

ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK

4-1-30
10085

Бечевину Политуправлении КНД.
по Земельни. 27/12- 15.30.
ПРИЛОЖЕНИЯ № 7

~~Passer partout~~

Шестнадцатая группа занятия поэзии. Открытие 9 занятия предполагало уроки на тему образа Бахтимы. В. Гоголь разработал тему Бахтимы, оторвав три эпизода. Бахтимы были изложены в виде рассказов. Отличия Бахтимы, Кухи и крестьян собрали вместе, изображавшие группы, состояли из юношеских и детективных задачек. Превращение работы в ходы к красногорской пантомиме. После других работ открытие занятия было подведено. Дневниками Бахтимы работе изложено сопровождение нет, претензий и конфликтов не выдвигают. Помощники имели общедоступные 60 кинематографические фильмы. Задачи работы не превышают. Наряжением стоящим Бахтимы были занесены на приводную тумбу. Руководители открытия выразили согласие с тем, что задачи работой Бахтимы будут центральными. Бахтимы имели Абрамовиков именем называвших упомянутые задачи изложенные виноградинами. Задачи соринки и прочее. Причем выступления начались 12 апреля, что подтверждает красногорскую пантомиму. Красногорская роль выступления выступления Бахтимы называлась Бахтимы. Тогда Бахтимы имели Бахтимы. Шестнадцатое занятие занятое занятием выступление сюжета красногорской без виноградиной пантомимы, также персонажами привлекали другие упомянутые, чем в обложке книжки руководителями темы красногорской при подготовке к занятиям Бахтимы добавлялись, получив ответы:

1. Выступление наше было подготовлено к выступлению пантомимы не много времени.
2. Ихам в виду создать такую ящичку, чтобы было обеспечено свободу движений, свободу терпения, достаточное сближение губернаторов, все такое и т.д. право голоса.
3. Руководитель красногорской упомянутой настроение красногорской я потому получила упреки. 4
4. Сократил все, что мне известно, потому что выходит все слишком. 19 час., занятия Александра.

Воинам роты - Захаров.

РГВА
Фонд № 5475
Опись № 1
Дело № 1005
Полка № 655

Sənəd 3. Nuxa-Zaqatala dairəsindəki ordu hissələrinin hərbi komissarı
İ. Vayneresin 1930-cu il 27 aprel tarixli siyasi məlumatı.

RDHA, fond 25873, siyahı 1, is 1206, v. 678

AMEA A.A.BAKIXANOV adına TARIX İNSTITUTU

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK

Р Г В А
Фонд № 2575
Опись № 7
Дело № 1005
Лист № 343

Sənəd 4. Zaqafqaziya Dövlət Siyasi İdarəsi əks-kaşfiyyat şöbəsinin rəisi Qulbisin Nuxa-Zaqatala üsyanlarının yatırılması barədə 5 iyul 1930-cu il tarixli məlumatı, RDHA, fond 25873, sivahı 1, iş 1205, v. 373-374

AMEA A.A.BAKIXANOV adına TARİX İNSTITUTU

664

ŞƏKİ
İM ZAMANLARDAN
NÜMÜZƏDƏK

4 июня лагеря 13 участников института — белорусы, окли оружием, национальной армии страны. Разумеется, склад с ЗЕБКОМ включал 93 участника по спискам, но из 44 имели никого, окли оружием и членство в группах 72 человека, предполагая складывать 21. Политико-моральная составляющая наших отрядов на хорошем, никого из уполномоченных не беспокоит, а также обстановка в отрядах, главным образом, мальчики. Лукинскими большими нашли включением 32 краинцев, предполагая, что имущество не может принести Белорусской нации. Полностью склада склада не предсказывалось, но обещали никого со штабартишем, счет погибших в бою, № 14629. 4 июня 1938г.

ГУТЬЕЧО

ст.-Ульяновск, 1990

(ДУДКО)

РЕНА
Фонд № 1001
Опись № 1
Дело № 429
Лист № 59

Sənəd 4-ün davamı

AMEA A.A.BAKIXANOV adına TARİX İNSTITUTU

665

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNMÜZƏDƏK

Рассекречено	СОВЕТСКОЕ СООБЩЕСТВО				
ЗАДАЧА ПРОВОДУ.	380				
ИМЯНА КЕЧИ 9. АГУСТА БАКИХАНОВ, СИЯСКИМУ, РАДИОМУ, ДЛЯКОВУ.	1930-4-20				
ИМЯНА РИФАЕВ ШЕГЮРДУ ОГУН - НИЛЬДР.	380/35				
5 янында (в конце).					
<p>БАКИХАНОВ, НУХА-ЗАГАТАЛА СИЯСИ. После отставления из них отрядом район сел. ВАХАХАЧ члены ИСМАИЛ ЭФЕНДИ 30-40 чел., среди которых ИСМАИЛ ЗАДЕ направились тремя группами дороге В.и. А. ДАГ-ИШКИ направлениях сел. ДАГ-ИШКИ, оградка пути арабовка. Источие бандиты однокако боялись, боевики, без оружия. Рассекретно 1 июня бандиты обнаружили северное ДАГ-ИШКИ группу крестьян, после чего члены бандитов направились в сел. АДЫНАДА, где собирали хлеб, часть направившихся клафтера 3 км. 4/4 села. БАВАРАТИДА. Жажаны районе коганы отряд 15 человек имел отрядку бандитов из 12 человек района с. ГАЛАНДИ. Результат перестрелки бандиты два двух убитых, бросив щанды, один живым, часть награбленного конспиративного товара ушли направившихся открытии САГИДА, оградка пути крестьян, совершив нападение на хлебную группу, результатом чего бандитами было захвачено 3 лошади. После этого бандиты скрылись изъявлением направления. Рядом селения ДАГ-ИШКИ и отряд имел отрядку 2 или члены ИСМАИЛ ЭФЕНДИ. На эту перестрелку последил для отряда, руководством нач. амнистии. Бандита предупредил. Отрядом дано задание вынужденно разбить банду ИСМАИЛ ЭФЕНДИ и чтобы то не стало. Источие трех бандитов уничтожены банды, однокако погибли. Показаниями именниками, ИСМАИЛ ЭФЕНДИ имеет в своем гарнизоне оружие банды СИАРИ КЕРДИ члены об'единении союзных действий. Результат перестрелки районе с. БАВАРАТИДА захвачен членами банды ИСМАИЛ ЭФЕНДИ. ГИДЖИКСАНОВ назначил бегству убит один бандит. КЕЛЬДЕК образовалась 4 учебники заступника.</p>					
<p>Р Г В А</p> <table border="1"> <tr> <td>Фонд № 25873</td> </tr> <tr> <td>Опись № 4</td> </tr> <tr> <td>Дело № 380</td> </tr> <tr> <td>Лист № 35</td> </tr> </table>		Фонд № 25873	Опись № 4	Дело № 380	Лист № 35
Фонд № 25873					
Опись № 4					
Дело № 380					
Лист № 35					

Sənəd 5. Nuxa-Zaqatala dairəsindəki xalq hərəkatının yatırılmasına
dair 5 iyul 1930-cu il tarixli məlumat
RDHA, fond 25873, siyahı 1, iş 1205, v. 380-382

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNMÜZƏDƏK

- 2 -

Задержан брат главаря банды ИДРИСА НЕРИДА, переданный Ихралский округ и один член банды. 1 июня 10 бандитов заняли сел. ИДЧА, захватили хлеб, последнее скрылись направляясь Карабулак. КЕЛЬДЕК из-за прокламации содержалась: "Всем братьям туркам, армянам, азербайджанцам, нашею адресу пускаются разные привокзали, мы заявляем, что мы не бандиты, не грабители, не кровавицы, мы за освобождение турков, улучшение нашего быта революции повернувшись к себе. Вернему сюда нас несают наши братья турки, армян и русских гибелью быт. Членность нашей воины российским повстанцам достичьши миллиона. Мы хотим отечеству сделать самое близкое время создать народу советскую власть, долой колхозы, долой компартию, да развестутся севилью! 2 июня находясь здесь бандиты банды ИСМАИЛ ЭФЕНДИ. Их показания подтверждают данные намерения банды уйти Загатальский район целью соединения банды АБДУЛЛА ИСФИНАДА, кого ИСМАИЛ ЭФЕНДИ получих письменное приглашение. Настроение бандитов милитаристов, банды, хищная продавая, буквально голодают, рядовой состав имеет намерение стать альянсистами. Высший разведчик района ДАГ-БУЛАГ (заруба нет) в километрах 5 километров от горах КУБУЛА имел засаду перестрелку бандитов до 35 человек. Помощь раз'езду послала три отряда по 100 и 100 человек. 3 июня находясь, сдали оружие 3 бандите банды ИСМАИЛ ЭФЕНДИ, когда один член АИД (б) был предательствован. Показаниям оружия склонение оперативных цехов. Их показания банде идет разделение, борьба рядового состава. Их стрельба поддерживает ИСМАИЛ ЭФЕНДИ, аничтожены банде физически пистолеты приходе турецких войск, запугиванием, угрозой, сожжения домов или покидания банду. За 1 и 2 июня из-за 12 азакиников, родственников бандитов, задержано 4 бандита-одиночки, сдано оружие 59 единиц, явился участниками штурмования 14, арестовано 4 учреждения оружия. Ряде сей проведенном сходы, митинги выражения разной перспективы наставления полуночью.

Р Г В А
Фонд № 25873
Опись № 4
Дело № 380
Лист № 35

Sənəd 5-in davamı

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

- 3 -

КАРАВАХСКИЙ ОКРУГ. 3 июля ДАЧИН лежал в бандгруппе главаря
БАБА МАМЕДОВА численностью 7 человек, скрываясь в лесу. Обороне
7 ингитовск, 1 разъезжий. Бандгруппа погибла арестована.

2 июля БАЗАР-ЧАК сдалась бандгруппа Маркеллинова кинчечтэве
7 членов, глава СУДЫЧАНЫ. Сдано 7 ингитовск. Освобождены изображе-
нных вышеупомянутых арестованных.

После нападения банды комитета района ИСТИ-СУ, руководителями
отряда РЗАЕВЫМ и ГУСУМ ГАДЖИЕВЫМ было послано ультимативное письмо с
кощением требование явиться пред представителями власти. Результатом
почти полного состава появился я именем следующих кочевников: Ашаркини
Назаркини, Сабайдинин, Уздердинин, каковые обработаны и будут
использованы.

Сообщение РЗАЕВА, ГАДЖИЕВА ИСМАИЛА, ГУСУМ ГАДЖИЕВА и ЧАТУРОВА
отмечается первым кочевникам нашу пользу. Приняты меры закре-
пления. № 4859. 4 июля 30г.

БИРЛЯ

НАЧ. КРО ЗАЩИТЫ

(ГУЛЬБИНОВ)

Р Г Е А
Фонд № 45702
Опись № 7
Дело № 7482
Лист № 472

Sənəd 5-in davamı

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

С П И С О К

47-47

ДИЦ. О СУДЬБЕННЫХ РАСПРЕДЕЛЕНИЯХ ВРХОВНОГО СОВЕТА МОЛДОВЫ
БЮХИНОМУ Р-НУ. № 47-47 с.

№ №	ФАМИЛИЯ И ИМЯ	ПРИМЕЧАНИЯ:
1.	КУРВАНОВ НАБА РАДИК ИВРАИМ ОГЛУ	субъектской с Эльдаром
2.	МАМЕДОВ ФАРАДДИК КУРВАН ОГЛУ	г. Нукус
3.	НОРАДИЛОВ ДИНАР АЗАХ ОГЛУ	с. Дагестан
4.	АЛИЕВ АДИЛ СИМЕК КОЛУ ОГЛУ	с. Кизилтепе
5.	ГАСНОВ АХМЕД ГАДИНДИЛЛА ОГЛУ	с. Кизилтепе
6.	МУСТАГАЕВ АХМЕД САНАМ ОГЛУ	—
7.	АЛИЕВ АЗИЗ БАБА ОГЛУ	с. Атешкенд
8.	КОШАНАНЛИЕВ АДИЛ АЗИЗ МАСИМ ОГЛУ	—
9.	САЛАРОВ МАМЕД САЛИМ ОГЛУ	с. Бал-Гебек
10.	КИАОВ МИР АДИЛ КАРГИМАН ОГЛУ	с. Кизилтепе
11.	МАМЕДОВ ОН-НЕ САМЕД АИДАХИР ОСМАН ОГЛУ	г. Нукус
12.	РОСТЫМЫСЛЫМ ЯКОВЛЕВИЧ	г. Нукус
13.	ВЕЛЕНЧЕВ РАИД ЗЕЙНАТ АБДИН ОГЛУ	—
14.	ХАМАДИ СУРЕН КАРАИМОВИЧ	—
15.	ИМРУДЛОВ САДЕК АБДИЛ САЛИМ ОГЛУ	—
16.	КАРАКЕД НАСАР АДИЛ МИРСА ОГЛУ	—
17.	АЛИЕВ СЕЙД ВАГИР МИР БАДИР ОГЛУ	—
18.	АГАЕВ ДИНАРЧИР МУСА ОГЛУ	г. Нукус
19.	КАДЫРОВ АХМЕД ЭФЕНДЕ МИЛЛА КИРИМ ОГЛУ	г. Нукус
20.	ЧИБИНОВ МАМЕД МУТАЛИМ ОГЛУ	с. Кизил-Дарва
21.	ГУЛОВ ГЕЛЯНДА АЛТИМ ОГЛУ	—
22.	ЮСУПОВ МОЛЛА ИСА МАМЕД ОГЛУ	с. Чал-Барикон
23.	КУРБАНОВ НОДАКИ КУРБАН МУДУЛА ОГЛУ	—
24.	МАХЬЛДИЛОВ /ИРАЕВ/ МАМЕД АББАС ОГЛУ	—
25.	ДИНАРИЕВ МОЛЛА ДИАВРАМ МУСТАФА ОГЛУ	—

А К Т А	
Salih Mithat	42
FOND №	4/2
SIYAHİ №	4/4
RAHVLAR №	3
QUTUB №	47

Sənəd 6. Azərbaycan SSR Ali Məhkəməsi Kollegiyasının qərarı ilə
Nuxa rayonu üzrə məhkum olunanların siyahısı
ARDA Şəki filialı, fond 12, siyahı 1/1, iş 9, v. 47-47 arxa

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

- 2 -

26. РАСУНОВ САЛИХ КАДЫР ОГЛЫ	с. Биденаз
27. НАБИEV МАМАДА, он-ке МАМЕДОВ МАКСУД ОГЛЫ	"
28. КАДЕРОВ КАДЫР МУСТАФА ОГЛЫ	с. Орта-Зейза
29. ЮСУЛОВ ЗАКАРИЯ ЮНУС ОГЛЫ	с. Баш-Гейлик
30. ЗИНДЕЛАНБЕКОВ ЗАМТДЕК ИДАТ БИК ОГЛЫ	"
31. ШАГИМОВ ИСЛАМ ГАДЕК МАМЕД ОГЛЫ	"
32. АЛХАНОВ НУРАДДИН ИСАК ОГЛЫ	"
33. БАДЫКОВ САДЫКБЭК МИМЕД БИК ОГЛЫ	с. Н.Калефт
34. МИЛАД ГАМИД КАФФАР ОГЛЫ	"
35. МАМЕДОВ КАРАХАН САДЫКБЭК ЧИГИМ ОГЛЫ	с. Балыкчык
36. ИСМАИЛОВ ИБРИГИМ ХАДИД МАМЕД ОГЛЫ	с. Баккала
37. МАНСИМОВ ИСМАНДИР ЧОПЫР ИДАТ ОГЛЫ	с. Варасеиз
38. АНДИР АЛЬФАТ ЙӘДИЛЛА ОГЛЫ	с. Орабан
39. НИРИМОВ НЕРИМ ФАХРАТ ОГЛЫ	с. Бемб-Дагнэ
40. МАМЕДОВ ИДРИС ДАДА ОГЛЫ	с. Дамагчыл
41. МАДДЕВ АСАДЛИК ЧИГИМХИЛИМБИК ОГЛЫ	с. Нельзак
42. ФАТИМОВ ШИРИКИН АСАДЛИК СИНИ	"
43. АЗИЗОВ КАЗАН ЗАКАРИЯ ОГЛЫ	"
44. ХИЛНОВ АХМЕД ЙӘДУЛЛА ОГЛЫ он-ке ТИХМЕР АХМЕД	с. Дарадзе.
45. АХМЕДОВ ГАСАН ГАЗРАТ ОГЛЫ	с. Дагжекрако-
46. МИ-АКЕР НЕЙЗИ МАМЕД ЙӘДУЛЛА ОГЛЫ	"
47. ЙӘДИ НЕРИМОВ ФАТУЛЛА ЙӘДИЛ КАДЫР ОГЛЫ	с. Шик-Оба
48. МУСТАФАЕВ БЕЛУС МАКЕРРАМ ОГЛЫ	с. Орта-Зейзант
49.	

Пред. Нух. Горесов етә

АХМЕДОВ /

A R D A
Sənəd filmləri
FOND № 12
MİXANİ № 1/4
BAŞ.VAH. № 9
SƏNƏD № 47 ob

Sənəd 6-nın davamı

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

MONOQRAFIYADA QƏBUL EDİLMİŞ İXTİSARLAR

- AMEA TİEA** – Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakixanov adına Tarix İnstitutunun Elmi Arxivü
- AMEA ƏİEA** – Azərbaycan Milli Elmlər Akademiyası M. Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Arxivü
- ARDА** – Azərbaycan Respublikası Dövlət Arxivü
- ARDTA** – Azərbaycan Respublikası Dövlət Tarix Arxivü
- ARPISSA** – Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivü
- ВОА, НИ** – Başbakanlık Osmanlı Arşivi, Hatt-i Humayun
- ВОА, С.Н.Р.** – Başbakanlık Osmanlı Arşivi, Cevdet Hariciyə
- АВПРИ** – Архив Внешней Политики Российской Империи
- АКАК** – Акты, собранные Кавказской Археографической Комиссией
- ГАРФ** – Государственный Архив Российской Федерации, фонд полицейского управления
- об.** – обород
- док.** – документ
- оп.** – описание
- ОРВЗ** – Обозрение Российских владений за Кавказом, в статистическом, этнографическом, топографическом и финансовом отношениях
- ПСЗРИ** – Полное собрание законов Российской империи
- РГАДА** – Российский Государственный Архив Древних Актов
- РГВИА** – Российский Государственный Военно-Исторический Архив
- РГИА** – Российский Государственный Исторический Архив
- ЦГАГ** – Центральный Исторический Архив Грузии

MƏNBƏLƏR VƏ ƏDƏBİYYAT

Azərbaycan dilində

1. "Açıq söz" qəzeti, 1917, 23 mart.
2. Ağasıoğlu F. Azərbaycan xalqı. Bakı, 2000.
3. Axundov T. Şəkinin qədim dəfn abidələri. // Şəki şəhərində tarix və mədəniyyət abidələrinin qorunması, tədqiqi və istifadə olunması problemlərinə həsr olunmuş elmi-praktik konfransın materialları. Bakı-Şəki, 1996.
4. Axundov T. Öyrəcəy vadisində yeni tədqiqatlar. // Azərbaycanın maddi mədəniyyət tarixinə dair 1990-cı ildə aparılmış çöllə tədqiqatlarının yekunlarına həsr olunmuş elmi konfransın məruzələrinin tezisləri. Bakı, 1991.
5. Aləmara-yi Səfəvi (be kuşəş-i Y.Şükri). Tehran, 1350.
6. Aləmara-yi Şah İsmail (ba müqəddime-yo təshih-o təliq-i Ə.M.Sahib). Tehran, 1349.
- 6a. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I-II cildlər. Bakı, 2004.
7. AMEA TİEA, iş 4028(3).
8. AMEA TİEA, iş 927. T.İ.Ter-Qriqoryanın rusçaya tərcüməsi, (əlyazma).
9. AMEA TİEA, iş 1333.
10. AMEA TİEA, iş 1664(1).
11. AMEA TİEA, iş 4756.
12. ARDA, f.13, siy.1, iş 13.
13. ARDA, f.19, siy.1, iş 13.
14. ARDA, f.19, siy.1, iş 196.
15. ARDA, f.19, siy.1, iş 209.
16. ARDA, f.19, siy.1, iş 262.
17. ARDA, f.19, siy.1, iş 286.
18. ARDA, f.19, siy.1, iş 296.
19. ARDA, f.19, siy.1, iş 298.
20. ARDA, f.27, siy.4, iş 116.
21. ARDA, f.51, siy.2, iş 185.

22. ARDA, f.52, siy.1, iş 6.
23. ARDA, f.57, siy.1, iş 23.
24. ARDA, f.57, siy.1, iş 139.
25. ARDA, f.57, siy.1, iş 256.
26. ARDA, f.57, siy.1, iş 346.
27. ARDA, f.57, siy.1, iş 384.
28. ARDA, f.57, siy.1, iş 550.
29. ARDA, f.82, siy.3, iş 17.
30. ARDA, f.130, siy.1, iş 81.
31. ARDA, f. 411, siy.4, iş 507.
32. ARDA, f. 412, siy.1, iş 67.
33. ARDA, f.796, siy.1, iş 61.
34. ARDA, f.796, siy.1, iş 73.
35. ARDA, f.796, siy.1, iş 171.
36. ARDA, f.796, siy.1, iş 256.
37. ARDA, f.796, siy.1, iş 769.
38. ARDA, f.796, siy.6, iş 276.
39. ARDA, f.796, siy.6, iş 604.
40. ARDA, f.796, siy.10, iş 994.
41. ARDA, f.894, siy.1, iş 25.
42. ARDA, f.894, siy.5, iş 25.
43. ARDA, f.894, siy.7, iş 15.
44. ARDA, f.894, siy.10, iş 105.
45. ARDA, f.895, siy.3, iş 78.
46. ARDA, f.895, siy.3, iş 181.
47. ARDA, f.895, siy.3, iş 191.
48. ARDA, f.895, siy.3, iş 199.
49. ARDA, f.896, siy.2, iş 3.
50. ARDA, f. 944, siy.5, iş 1012.
51. ARDA, f.1114, siy.1, iş 1431.
52. ARDA, f.2511, siy.1, iş 76.
53. ARDA, f.2511, siy.1, iş 346.
54. ARDA, f.2511, siy.1, iş 414.
55. ARDA, f.2511, siy.1, iş 550.
56. ARDA, f.2511, siy.2, iş 228a.
57. ARDA, f.2511, siy.2, iş 288a.

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

58. ARDA, f.2511, siy.2, iş 324.
59. ARDA, f.2511, siy.2, iş 445.
60. ARDA, f.2511, siy.3, iş 68.
61. ARDA, f.2511, siy.3, iş 81.
62. ARDA, f.2511, siy.3, iş 82.
63. ARDA, f.2511, siy.3, iş 84.
64. ARDA, f.2511, siy.3, iş 372.
65. ARDA, f.2511, siy.3, iş 393.
66. ARDA, f.2613, siy.1, iş 1.
67. ARDA, f.2613, siy.1, iş 1a.
68. ARDA, f.2613, siy.1, iş 117.
69. ARDTA, hərbi dairə rəisi fondu, iş 14.
70. ARDTA, f.1, siy.1, iş 68.
71. ARDTA, f.1, siy.1, iş 108.
72. ARDTA, f.1, siy.1, iş 1405.
73. ARDTA, f.1, siy.2, iş 6.
- 73a. ARDTA, f.1, siy.1, iş 1218.
74. ARDTA, f.14, siy.1, iş 26.
75. ARDTA, f.15, siy.1, iş 15.
76. ARDTA, f.24, siy.1, iş 72.
77. ARDTA, f.24, siy.1, iş 118.
78. ARDTA, f.24, siy.1, iş 162.
79. ARDTA, f.24, siy.1, iş 165.
80. ARDTA, f.24, siy.1, iş 363.
81. ARDTA, f.45, siy.1, iş 132.
82. ARDTA, f.45, siy.2, iş 133.
83. ARDTA, f.51, siy.3, iş 410.
84. ARDTA, f.57, siy.16, iş 30.
85. ARDTA, f.125, siy.1, iş 216.
86. ARDTA, f.202, siy.1, iş....
87. ARDTA, f.1061, siy.5, iş 29.
88. ARDA, Şəki filiali, f.12, siy.1, iş 1.
89. ARDA, Şəki filiali, f.13, siy.1, iş 10.
90. ARDA, Şəki filiali, f.13, siy.1, iş 194.
91. ARDA, Şəki filiali, f.13, siy.1, iş 995.
92. ARDA, Şəki filiali, f.13, siy.1, iş 1012.

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

93. ARDA, Şəki filiali, f.13, siy.1, iş 1019.
94. ARDA, Şəki filiali, f.28, siy.1, iş 12.
95. ARDA, Şəki filiali, f.102, siy.1, iş 5.
96. ARPİSSA, f.1, siy.56, iş 9.
- 96.a. ARPİSSA, f.1, siy.74, iş 306.
97. ARPİSSA, f.1, siy.74, iş 306.
98. ARPİSSA, f.1, siy.231, iş 25.
99. ARPİSSA, f.1, siy.231, iş 52.
100. ARPİSSA, f.1, siy.231, iş 53.
101. ARPİSSA, f.1, siy.405, iş 2788.
- 101a. ARPİSSA, f.2, siy.46, iş 25.
102. ARPİSSA, f.12, siy.4, iş 62.
103. ARPİSSA, f.72, siy.10, iş 356.
104. ARPİSSA, f.72, siy.13, iş 1.
105. ARPİSSA, f.72, siy.15, iş 1.
106. ARPİSSA, f.72, siy.18, iş 1.
107. ARPİSSA, f.72, siy.23, iş 1.
108. ARPİSSA, f.72, siy.23, iş 2.
109. ARPİSSA, f.72, siy.24, iş 95.
110. ARPİSSA, f.72, siy.24, iş 264.
111. ARPİSSA, f.72, siy.26, iş 23.
112. ARPİSSA, f.72, siy.29, iş 1.
113. ARPİSSA, f.277, siy.1, iş 16.
114. Aşurbəyli S. Şirvanşahlar dövləti. Bakı, 2006.
115. Azərbaycanda xalq maarifinin inkişaf yolu. Bakı, 1945.
116. "Azərbaycan" qəzeti, 1918, 30 oktyabr, №71.
117. "Azərbaycan" qəzeti, 2003.
- 117a. "Azərbaycan" qəzeti, 2006, 14 aprel.
118. "Azərbaycan məktəbi" jurnalı, 1967, № 9.
119. "Azərbaycan" qəzeti, 15 mart, 2013.
120. "Azərbaycan" qəzeti, 24 sentyabr, 2013.
121. Azərbaycan məktəbləri XIX əsrin ortalarında. V.I.Lenin adıma API-nin Elmi əsərləri, XI seriya – Pedaqogika və psixologiya, 1970, № 2s.3-14; Əhmədov H. Seçilmiş Pedaqoji əsərləri. I cild. (XIX əsrə Azərbaycanda məktəb təhsilinin inkişafı tarixinə həsr edilmiş əsərlər). Bakı, 2006.

122. Azərbaycan Mərkəzi Statistika Xəbərləri İdarəsi, 1924-cü il, №112 (8).
123. "Azərbaycan müəllimi" qəzeti, 1967, 15 iyul.
124. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin cari arxiv. Ümumi şöbenin materialları. 1995-2001-ci illor.
125. Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Xalq Təhsili muzeyi"nin arxiv. "Nuxada maarif". KP-1127, mar.586.
126. Azərbaycan Sovet Ensiklopediyası. X cild, Bakı, 1987.
127. Azərbaycan SSR-də xalq maarifinin nailiyyətləri. («Azərbaycan məktəbi» jurnalının nəşri), Bakı, 1957.
128. Azərbaycan tarixi arxiv sənədlərində. XIX-XX əsrlər. I cild. (Gürcüstan Mərkəzi Dövlət Tarix arxivini və Gürcüstan Mərkəzi Ən Yeni Tarix arxivinin sənədləri), Bakı, 2013.
129. Azərbaycan tarixi üzrə qaynaqlar (S.Əliyarov və Y.Mahmudovun redaksiyası ilə). Bakı, 1989.
130. Azərbaycan tarixi. 7 cildlə. I cild, Bakı, 1994.
131. Azərbaycan tarixi. 7 cildlə. II cild, Bakı, 1998.
132. Azərbaycan tarixi. 7 cildlə. III cild, Bakı, 1999.
133. Azərbaycan tarixi. 7 cildlə. IV cild, Bakı, 2000.
134. Azərbaycan tarixi. 7 cildlə. V cild, Bakı, 2001.
135. Azərbaycan tarixi. 7 cildlə. VI cild, Bakı, 2000.
136. Azərbaycan tarixi. 7 cildlə. VII cild, Bakı, 2008.
138. Azərbaycan toponiymlarının ensiklopedik lüğəti. İki cildlə. I cild, Bakı, 2007.
139. Azərbaycanın yerli sənayesi 1936 ildə. "Nuxa işçisi", 1937, 5 yanvar, №4 (1873).
140. Baxşaliyev F. XIX əsrin sonu-XX əsrin əvvəllərində Yelizavetpol quberniyasında mülkədar torpaq sahibliyinin təkamülü // Bakı Universitetinin Xəbərləri, (Humanitar elmlər seriyası), 2011, №1.
141. Bakixanov A.A. Gülüstani-İram, Bakı, 1951.
142. Budaq Müşni Qəzvini. Cəvahirül-əxbər (müqəddimə, təshih və təliqat: M.Bəhrəmnejad). Tehran, 1378.
143. Bünyadov Z. Azərbaycan Atabəylər dövləti, Bakı, 1978.
144. Bünyadov Z. Azərbaycan VII-IX əsrlərdə. Bakı, 1989.
145. Bünyadov Z. Qırmızı terror. Bakı, 1993.

146. Cahangir Zeynaloğlu. Müxtəsər Azərbaycan tarixi. Bakı, 1992.
147. Cahanguşa-yi xaqqan (Tarix-i Şah İsmail). Müqəddimə və peyvəstha: Dr. A.Müztərr. İslamabad, 1986.
148. Cəfərov N. Azərbaycan etnik-mədəni sisteminin yaranmasında qıpçaq türklərinin rolü. "Altay dünyası". 1997, №1-2, s. 35.
149. Cəmşidov Ş. "Dədə Qorqud Kitabın"da coğrafi mühit. // Dədə Qorqud dünyası. Məqalələr. Bakı, 2004.
150. Dədə Qorqud Kitabi. Ensiklopedik lügət. Bakı, 2004.
151. Əbu Bəkr Tehrani. Kitabi-Diyarbəkriyyə. (Fars dilindən tərcümə, ön söz, şəhərlər və göstəricilərin müəllifi Rəhilə Şükürova). Bakı, 1998.
152. "Ədəbiyyat və incəsənət" qəzeti, 1974, 30 noyabr.
153. Əfəndizadə A. Ya ölüm, ya Türkiyə. Bakı, 2005.
154. Əfəndiyev O. Azərbaycan Səfəvilər dövləti. Bakı, 2007.
155. Əfəndiyev O. Dərvish Məhəmməd xan. ASE, cild III, Bakı, 1979, s.419-420.
156. Əfəndiyev R. Nuxa qezasının eseri atı (Nuxa qezasının asarı etiqəlieri, yəni qədim əsərləri), AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstитutu, 1928.
157. Əfəndiyev S. Şəki Böyük Vətən müharibəsi illərində (1941-1945-ci illər). Mingəçevir, 2010.
158. Əfəndizadə A. Ya ölüm, ya Türkiyə. Bakı, 2005.
159. Əhməd bəy Cavanşir. Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair // Qarabağnamələr (s.150-183), I cild, Bakı, 1989.
160. Əhməd ibn Əsəm əl-Kufi. Fəthlər kitabı (Kitab əl-Fütuh). (Ərəbcədən tərc., ön söz, qeyd və şərh. müəllifi akad. Ziya Bünyadov). Bakı, 1995.
161. Əhmədov A. Yerli sənaye üçüncü beşillilikdə. "Nuxa işçisi" qəzeti, 1937, 5 iyun, №127 (1996).
162. Əhmədov H., Həmidov S. 100 yaşlı Qarğabazar məktəbi, Bakı, 1983.
163. Əhmədov H. Seçilmiş Pedaqoji əsərləri. I cild. (XIX əsrə Azərbaycanda məktəb təhsilinin inkişafı tarixinə həsr edilmiş əsərlər). Bakı, 2006.
164. Əhmədov H., Əfəndiyev S. 150 yaşlı yubiliyar məktəb və Şəkidə xalq maarifinin tərəqqisi. Bakı, 1983.

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK

165. Əl-Bələzuri. Kitəb Futuhi-I Buldən. // Orta əsr ərəb mənbələrində Azərbaycan tarixinə aid materiallar. Vətən tarixi seriyası. AMEA akad. Z.M.Bünyadov adına Şərqsünnəşliq İstututu. Bakı, 2005.
166. Əliyarlı S. Azərbaycan tarixi. Bakı, 2009.
167. Əliyeva F. Qafqaz mühəribələrindən sonra Cənubi Qafqazın azərbaycanlı əhalisi // "XIX əsrin əvvəllərində Qafqaz mühəribələri və onların nəticələri" mövzusunda beynəlxalq elmi konfransın xüsusi buraxılışı. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İstututunun Elmi Əsərləri, 2013-cü il. 44, 45, 46, 47-ci cild, s. 262.
168. Əliyev F. Şimali Azərbaycan şəhərləri. Bakı, 1960.
169. Əliyev H. Müstəqilliyimiz əbadidir. Coxçildlik, cild 42, Bakı, 2012.
170. Əliyev H. Milli varlığımızın mötbəər qaynağı. // Dədə Qorqud dünyası. Məqalələr. Bakı, 2004.
171. Əliyev V. Şəki bölgəsi tunc və ilk dəmir dövrü abidələrinin Azərbaycanın qədim tarixinin öyrənilməsində əhəmiyyəti. // Şəki şəhərində tarix və mədəniyyət abidələrinin qorunması, tədqiqi və istifadə olunması problemlərinə həsr olunmuş elmi-praktik konfransın materialları. Bakı-Şəki, 1996, s. 13-15.
172. Əl-Yaqubi. Tarix. (Ərəbcədən tərc., ön söz, qeyd və şərh. müəllifi Sevda Süleymanova) // Orta əsr ərəb mənbələrində Azərbaycan tarixinə aid materiallar. Vətən tarixi seriyası. AMEA akad. Z.M.Bünyadov adına Şərqsünnəşliq İstututu. Bakı, 2005.
173. Əsədov N. Azərbaycanın Qarabağ bölgəsində Rusiyanın müstəmləkəçilik siyasetinin həyata keçirilməsində erməni amili (1813-1828-ci illər) // Bakı Universitetinin Xəbərləri, Humanitar elmlər seriyası, №1, 2011-ci il. s. 191.
174. Fəzlullah Rəşidəddin. Oğuznamə - Bakı, 1992.
175. Gülmaliyev M. XVIII əsrin son rübü - XIX əsrin birinci yarısında Azərbaycan kəndinin sosial-iqtisadi strukturu. Bakı, 1989.
176. Hacıəli Ş. Şimal-Qərbi Azərbaycan: İngiloylar. (I kitab: ən qədim zamanlardan XIII əsrin ortalarına dək). Bakı, 2007.
177. Hacı Seyid Əbdülhamid. Şəki xanları və onların nəsilləri. // Şəki xanlığının tarixindən. Bakı, 1993.
178. Hacıyev F. Gürcüstan coğrafiyasında eski türkler: Bun türklerden Karapapaklara. // I Uluslararası Uzak Asyada Ən Asyaya Eski

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK

- Türkçe Bilgi Söleni, Afyonkarahisar, 18-20 Kasım 2009, s.298.
179. Hacıyev N. Unudulmaz qəhrəmanlıq. Bakı, 1969.
180. Həmidova Ş. XVIII əsrin ikinci yarısında Azərbaycan-Gürcüstan münasibətləri tarixindən. Bakı, 1985.
181. Həmidzadə F. Şəkida xalq sahiyyəsi. "Şəki fəhləsi" qəzeti, 1970, 26 fevral, №24 (7511).
182. Həsənov İ. İngilabdan əvvəlki Azərbaycanda kəndli hərəkatı tarixinin bəzi məsələləri (XIX əsrin sonu XX əsrin əvvəlləri). "Azərbaycan kommunisti" jurnalı, 1967, № 3, s.88.
183. Həsənov Z. Çar skiflər (Çar skiflərin və qədim oğuzların etno-dil eyniləşdirilməsi). Bakı, 2005.
184. "Hürriyəti-maarrif cəmiyyəti"nin 1918-1919-cu illər üçün hesabatı. Nuxa, 1919.
185. Hüseynov C. Xalq qəhrəmanı Qatır Məmməd. Bakı, 1966.
186. Hüseynov S. Mübariz pedaqoqlar hazırlanıq. "Nuxa işçisi" qəzeti, 1935, 15 noyabr, №254 (1538).
187. Hüseynzadə Ə. XIX əsrin ikinci yarısında Azərbaycan tarixşünlüyü. Bakı, 1967.
188. "Xalq" qəzeti, 26 sentyabr, 2013.
189. Xəlilov M. Albaniyanın xristian abidələri (IV-X əsrlər). Bakı, 2011.
190. İbn əl-Əsir. Əl-Kamil fit-tarix. (Ərəb dilindən tərcümə edən M.Əfəndizadə). Bakı, 1959.
191. İbrahimov Z. Sosialist inqilabının qələbəsi uğrunda Azərbaycan zəhmətkeşlərinin mübarizəsi (1917-1918-ci illər). Bakı, 1957.
192. İsayev Ə. Azərbaycanda inzibati idarəçilik (XIX-XX əsrin əvvəlləri). Bakı, 2015.
193. İsgəndər bəy Hacinski. Şəki xanlığının tarixindən. Bakı, 1993.
194. İsgəndər bəy Münsi. Dünyani bəzəyən Abbasın tarixi (Farscadan tərcümənin, ön sözün, şəhərlərin və göstəricilərin müəllifləri AMEA-nın müxbir üzvü, t.e.d., prof. Oqtay Əfəndiyev, t.e.n. Namıq Musalı). Bakı, 2009.
195. İsgəndər bəy Münsi. Dünyani bəzəyən Abbasın tarixi. (fars dilindən çəvirən t.e.d. prof., Ş.F.Fərzəliyev). Bakı, 2010.
196. İsgəndər bəy Münsi Türkman. Dünyani bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi), II kitab. (Fars dilindən çəvirən Şahin

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

- Fazıl). Bakı, 2014.
197. İsmayılov Əli-Əşrəf. Aprel inqilabı və nailiyyətlərimiz. "Şəki fəhləsi" qəzeti, 1931, 28 aprel, №21 (880).
 198. İsmayılov M. Azərbaycan tarixi. Bakı, 1997.
 199. İsmayılov M., Bağırova M. Şəki xanlığı, Bakı, 1997.
 200. İsmayılov M. XX əsrin əvvəllərində Azərbaycanın kənd təsərrüfatı. Bakı, 1960.
 201. İsmayılov M. Şəki. Tarixi oçerk. Bakı, 1982.
 202. İsmayılov S. Şəki keçmişdə və indi. Bakı, 1928.
 203. İsrəfil Z., İbrahimov F. Şəki müstəqillik illərində. I kitab. 2002.
 204. "İpəkçi" qəzeti, 1937, 7 avqust, №29.
 205. Körüm Ağa Fateh. Şəki xanlarının müxtəsər tarixi. // Şəki xanlığının tarixindən. Bakı, 1993.
 206. Kitabi-Dədə Qorqud. Bakı, 1988.
 207. "Kommunist" qəzeti, 1942, 01 mart.
 208. "Kommunist" qəzeti, 1942, 10 aprel.
 209. "Kommunist" qəzeti, 1942, 15 aprel.
 210. "Kommunist" qəzeti, 1942, 16 aprel.
 211. "Kommunist" qəzeti, 1942, 5 may.
 212. "Kommunist" qəzeti, 1942, 29 iyul.
 213. "Kommunist" qəzeti, 1942, 13 dekabr.
 214. "Kommunist" qəzeti, 1942, 16 dekabr.
 215. "Kommunist" qəzeti, 1943, 7 yanvar.
 216. "Kommunist" qəzeti, 1943, 10 yanvar.
 217. "Kommunist" qəzeti, 1944, 5 noyabr.
 218. "Kommunist" qəzeti, 1982-ci il, 14 mart.
 219. Qaffarov T. Azərbaycan Respublikası. Əsrə bərabər il (1991-2001). Bakı, 2001.
 220. Qasimov C. Yaddaşın bərpası. Bakı, 1999.
 221. Qiyasbəli M., Əsfəndiyev R. Tərtib. Bakı, 2001.
 222. Qiyasəddin Xəndəmir. Tarix-i həbibüs-siyər fi əxbar əfrad-i bəşər. Tehran, 1333, c.IV.
 223. Quliyev C. Şəki və Şamaxı xanlıqlarının çar Rusiyası tərəfindən işğalı Qafqaz Arxeoqrafiya Komissiyasının sənədlərində // Bakı Universitetinin Xəbərləri, Humanitar elmlər seriyası, №3, 2012-ci il, s.157.

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

224. Mahmudlu Y. Azərbaycan tarixi intibah dövrü. Bakı, 1996.
225. Mahmudov Y. Azərbaycan diplomatiyası. Bakı, 2006.
226. Mahmudov Y. "Dədə Qorqud kitabı" – Xalqın yaratdığı və yasadığı tarix // Dədə Qorqud dünəsi. Məqalsələr. Bakı, 2004.
227. Mahmudov Y. İngiloylar barədə tarixi həqiqət. Şirinbəy Hacıəlinin "Şimal-Qərbi Azərbaycan: İngiloylar" monoqrafiyasına ön söz. Bakı, 2007.
228. Mahmudov Y. "Kitabi-Dədə Qorqud" tarixi mənbə kimi və ya türkün çağlayan tarix bulağı // "Altay dünyası" beynəlxalq jurnal, 1997. Sayı: 1-2, s.58.
229. Mahmudov Y. Real tarix və "Böyük Ermənistən" uydurması. Bakı, 2014.
230. Mahmudov Y., Şükürov K. Qarabağ. Real tarix, faktlar, sənədlər. Bakı, 2009.
231. Manaflı H. Öyünc və güvənc qaynağı. Bakı, 2007.
232. Mete Ə. O torpağın övladları. Bakı, 2006.
233. Məmmədova A. Car-Balakən camaatlığı (XVII əsrin sonu –XIX əsrin 30-cu illəri), Bakı, 2009.
234. Məmmədova B. Şəki rayonunun Fazıl ərazisindəki "Əbədi sükut dünyası" labirint elm-praktiki muzeyinin arxeoloji turizmin inkişafında rolü // Gənc alımların əsərləri. Bakı, 2013, № 8, s. 213.
235. Məmmədova F. Azərbaycanın (Albaniyannı) siyasi tarixi və tarixi coğrafiyası. Bakı, 1993.
236. Məmmədova İ. Birinci və ikinci Rus-İran müharibələri dövründə Şimali Azərbaycanda əhalinin vəziyyətinə dair // «XIX əsrin əvvəllərində Qafqaz müharibələri və onların nəticələri» mövzusunda beynəlxalq elmi konfransın xüsusi buraxılışı. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun Elmi Əsərləri, 2013-cü il, 44, 45, 46, 47-ci cild, s. 201.
237. Məmmədova İ. Şəki şəhərinin əhalisi XVII-XIX əsrin əvvəllərində // "Antik və orta əsr Azərbaycan şəhərləri: arxeoloji irsi, tarixi və memarlığı" adlı 27-28 oktyabr 2010-cu ildə Şəmkir-Gadabayda keçirilən beynəlxalq elmi konfransın materialları, Bakı, 2012, s. 506-511.
238. Məmmədova Ş. "Xülasətət-təvarix" Azərbaycan tarixinin məbəyi kimi, Bakı, 1991.
239. Məmmədov A. Azərbaycan ipəyinin şöhrəti. «İpək yolu» Azə-

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK

- baycan Universitetinin nəşriyyatı, 1997, № 1-2.
240. Məmmədov Ə., Əliyev V. Şamaxı - təhsil tarixi. Bakı, 2009.
241. Məmmədov S. Şəkinin müdafiə kompleksinə daxil olan tarixi və memarlıq abidələrinin bəzi məsələləri haqqında. / Şəki şəhərində tarix və mədəniyyət abidələrinin qorunması, tədqiqi və istifadə olunması problemlərinə həsr olunmuş elmi-praktik konfransın materialları. Bakı-Şəki, 1996, s. 16-20.
242. Məlikov Z., Məmmədov Y., İsmayılov M. Qədim şəhərin gəncliyi. "Şəki fəhləsi" qəzeti, 1970, 22 sentyabr, №113 (7600).
243. Mərdanov M. Azərbaycan təhsil tarixi. I cild. Bakı, 2011.
244. Mərdanov M. Azərbaycan təhsil tarixi (1920-1991). II cild. Bakı, 2011.
245. Mirbağırzada M. Şəki qəzasında hökmənləq tarixi haqqında müxtəsər məlumat // Ə.Tahirzada. Şəki xanları qaynaqlarda. Bakı, 2005.
246. Mirzə Adığözəl bəy, "Qarabağnamə" // Qarabağnamələr (s.6-103), I cild, Bakı, 1989.
247. Mirzə Camal Cavanşir. "Qarabağ tarixi" // Qarabağnamələr (s.104-149), I cild, Bakı, 1989.
248. Molla Cuma. İsmi Pünhan. (Ön sözün müəllifi akademik Y.Mahmudov). (Hazırlayanlar: prof. M.Qasimli, E.Əzizov.). Bakı, 2016.
249. Molla Cuma (hayati və yaradılığı). (Toplayıb tərtib edən: Əfəndiyev P.). Bakı, 2017.
250. Molla Məhəmmədal-Cari. Car salnaməsi / Ərəbcədən tərcümə, giriş, sərhələr və qeydlər S.Süleymanovanındır. Bakı, 1997.
251. Muxtarov N., Səmədov N., Məmmədov V. Antik dövrə aid Kiş Doxun nekropolunda dəfn adətləri haqqında. // Şəki şəhərində tarix və mədəniyyət abidələrinin qorunması, tədqiqi və istifadə olunması problemlərinə həsr olunmuş elmi-praktik konfransın materialları. Bakı-Şəki, 1996, s. 20-24.
252. Muxtarov N., Bədəlova İ., Əmrullah qızı B. Azərbaycanın şimal-qərb rayonlarında arxeoloji tədqiqatlar (Şəki, Qax, Oğuz rayonları) // Azərbaycanda arxeoloji tədqiqatlar 2012. Bakı, 2013, s. 114-115.
253. Muxtarov N. Şəkida qədim dəfn adətlərinin bəzi məsələləri – Kiş Doxun nekropolu. // 2003-2004-cü illərdə aparılmış arxeoloji və etnoqrafik tədqiqatların nəticələrinə həsr olunmuş elmi sessiya-

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK

- nın materialları. Bakı, 2005.
254. Musəvi T. Orta əsr Azərbaycan tarixinə dair fars dilində yazılmış sənədlər. Bakı, 1965.
255. Musəvi T. Orta əsr Azərbaycan tarixinə dair farsdilli sənədlər XVI-XVIII. Bakı, 1977.
256. Mustafayev A. Şəki sənətkarlar diyarıdır. Bakı, 1987.
257. Mustafayev A. Azərbaycanda sənətkarlıq. Bakı, 1999.
258. Mustafayev C. Azərbaycan xanlıqlar dövründə. Bakı, 2012.
259. Mustafayev C. Xanlıqlar dövründə Azərbaycanda sənətkarlıq. Bakı, 2002.
260. Mustafayev Ə. Misilsiz inkişaf yolu. «Şəki fəhləsi» qəz. 1980, 8 aprel, №43 (9013).
261. Mustafayev V. Komsomol və kolxozi. "Şəki fəhləsi" qəzeti, 1970, 19 sentyabr, №112 (7599).
262. Mustafazadə T. Azərbaycan xanlıqlarının qısa tarixi. Bakı, 2011.
263. Mustafazadə T. Quba xanlığı. Bakı, 2005.
264. Mustafazadə T. XVIII yüzillik-XIX yüzilliyin əvvəllərində Osmanlı-Azərbaycan münasibətləri. Bakı, 2002.
265. Moisey Kalankatuklu. Albaniya tarixi. Mxitar Qoş. Alban Salnaməsi. (Müqəddimə, tərcümə, qeyd və sərhələr akad. Z.M.Bünyadovdur). Bakı, 1993.
266. Molla Məhəmmədal-Cari. Car salnaməsi // Ərəbcədən tərcümə, giriş, sərhələr və qeydlər S.Süleymanovanındır. Bakı, 1997.
267. Nacəfli G. Azərbaycan xanlıqlarının Osmanlı dövləti ilə siyasi əlaqələri (XVIII əsrin II yarısı). Bakı, 2002.
268. Nacəfli T. Qaraqoyunu və Ağqoyunu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında. Bakı, 2000.
269. Nacəfov H. Salman Mümtəzin ədəbi və elmi fəaliyyəti. (Müəllimlər üçün vəsait). Bakı, 1987.
270. Niftəliyev R. XIX əsrin ikinci yarısında Şimali Azərbaycan kəndlilərinin azadlıq hərəkatı. Bakı, 2006.
271. Nizaməddin Şəmi. Zəfərnama. Türk dilindən tərcümə edən akademik Z.M.Bünyadov, Bakı, 1992.
272. "Nuxa fəhləsi" qəzeti, 1938, 28 aprel.
273. "Nuxa fəhləsi" qəzeti, 1939, 8 aprel.
274. "Nuxa fəhləsi" qəzeti, 1939, 28 aprel.

275. "Nuxa fəhləsi" qəzeti, 1940, 18 may.
 276. "Nuxa fəhləsi" qəzeti, 1940, 13 avqust.
 277. "Nuxa fəhləsi" qəzeti, 1940, 16 avqust.
 278. "Nuxa fəhləsi" qəzeti, 1940, 15 sentyabr.
 279. "Nuxa fəhləsi" qəzeti, 1940, 27 oktyabr.
 280. "Nuxa fəhləsi" qəzeti, 1940, 06 noyabr.
 281. "Nuxa fəhləsi" qəzeti, 1940, 15 noyabr.
 282. "Nuxa fəhləsi" qəzeti, 1940, 20 noyabr.
 283. "Nuxa fəhləsi" qəzeti, 1940, 29 dekabr.
 284. "Nuxa fəhləsi" qəzeti, 1941, 20 aprel.
 285. "Nuxa fəhləsi" qəzeti, 1941, 13 aprel.
 286. "Nuxa fəhləsi" qəzeti, 1941, 15 aprel.
 287. "Nuxa fəhləsi" qəzeti, 1941, 21 aprel.
 288. "Nuxa fəhləsi" qəzeti, 1941, 28 aprel.
 289. "Nuxa fəhləsi" qəzeti, 1941, 09 may.
 290. "Nuxa fəhləsi" qəzeti, 1941, 29 may.
 291. "Nuxa fəhləsi" qəzeti, 1941, 03 iyun.
 292. "Nuxa fəhləsi" qəzeti, 1941, 09 iyun.
 293. "Nuxa fəhləsi" qəzeti, 1941, 24 iyun.
 294. "Nuxa fəhləsi" qəzeti, 1941, 23 iyun.
 295. "Nuxa fəhləsi" qəzeti, 1941, 30 iyun.
 296. "Nuxa fəhləsi" qəzeti, 1941, 13 iylul.
 297. "Nuxa fəhləsi" qəzeti, 1941, 17 iylul.
 297a "Nuxa fəhləsi" qəzeti, 1941, 25 iylul.
 298. "Nuxa fəhləsi" qəzeti, 1941, 29 iylul.
 298a "Nuxa fəhləsi" qəzeti, 1941, 30 iylul.
 299. "Nuxa fəhləsi" qəzeti, 1941, 06 avqust.
 300. "Nuxa fəhləsi" qəzeti, 1941, 30 avqust.
 301. "Nuxa fəhləsi" qəzeti, 1941, 31 avqust.
 302. "Nuxa fəhləsi" qəzeti, 1941, 05 sentyabr.
 303. "Nuxa fəhləsi" qəzeti, 1941, 21 sentyabr.
 304. "Nuxa fəhləsi" qəzeti, 1941, 24 sentyabr.
 305. "Nuxa fəhləsi" qəzeti, 1941, 09 oktyabr.
 306. "Nuxa fəhləsi" qəzeti, 1941, 19 oktyabr.
 307. "Nuxa fəhləsi" qəzeti, 1941, 07 dekabr.
 308. "Nuxa fəhləsi" qəzeti, 1941, 17 dekabr.

309. "Nuxa fəhləsi" qəzeti, 1942, 01 yanvar.
 310. "Nuxa fəhləsi" qəzeti, 1942, 04 yanvar.
 311. "Nuxa fəhləsi" qəzeti, 1942, 16 yanvar.
 312. "Nuxa fəhləsi" qəzeti, 1942, 18 yanvar.
 313. "Nuxa fəhləsi" qəzeti, 1942, 23 yanvar.
 313a "Nuxa fəhləsi" qəzeti, 1942, 15 aprel.
 313b "Nuxa fəhləsi" qəzeti, 1942, 16 aprel.
 314. "Nuxa fəhləsi" qəzeti, 1942, 12 iyul.
 315. "Nuxa fəhləsi" qəzeti, 1942, 06 avqust.
 316. "Nuxa fəhləsi" qəzeti, 1942, 20 sentyabr.
 317. "Nuxa fəhləsi" qəzeti, 1942, 25 oktyabr.
 318. "Nuxa fəhləsi" qəzeti, 1943, 01 yanvar.
 319. "Nuxa fəhləsi" qəzeti, 1943, 09 iyun.
 320. "Nuxa fəhləsi" qəzeti, 1943, 29 oktyabr.
 321. "Nuxa fəhləsi" qəzeti, 1944, 24 may.
 322. "Nuxa fəhləsi" qəzeti, 1944, 24 avqust.
 323. "Nuxa fəhləsi" qəzeti, 1945, 16 mart.
 324. "Nuxa fəhləsi" qəzeti, 1945, 29 avqust.
 325. "Nuxa xanlarının tarixi əhvalatı" (əlyazmalar əsasında), AMEA Məmməd Füzuli adına Əlyazmalar İnstitutu, Bakı, 2012.
 326. Nuxa qəzası haqqında tarixi-etnoqrafik materiallar (tərtib edən Ə.Nəbiyev). // AMEA TİEA, f. 1, siy. 13, iş 5822.
 327. Nuriyev E. Azərbaycan SSR Şəki-Zaqatala zonasının toponimiyası. Bakı, 1989.
 328. XIX əsrin sonu-XX əsrin əvvəllərində Nuxa qəzası haqqında tarixi-etnoqrafik materialar.
 329. Orta əsrlər tarixi. Tərcümə edəni Y.M. Mahmudov. Bakı, 1986.
 330. Övliya Çələbi. Səyahətnamə (Türk dilindən işləyən və şəhərlərin müəllifi tarix elmləri doktoru Seyidəğa Onullahi). Bakı, 1997.
 331. Petruşevski İ.P. XV əsrə Azərbaycan dövlətləri. //Azərbaycan SSR EA Tarix və Fəlsəfa İnstitutunun Əsərləri. I cild, Bakı: Azarb. SSR EA-nın nəşriyyatı, 1951.
 332. Piriyev V. Azərbaycan Hülakular dövlətinin tənəzzülü dövründə. Bakı, 1978.
 333. Piriyev V. Azərbaycan XIII-XIV əsrlərdə. Bakı, 2003.
 334. Piriyev V. Azərbaycanın tarixi coğrafiyası. Bakı, 2002.

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNMÜZƏDƏK

335. Rəşid bəy Əfəndiyevin əlyazması fondu // Azərbaycan Respublikası Təhsil Nazirliyi №79.
336. Rəşid bəy Əfəndiyev, Nuxa qezasının eseri atı (Nuxa qezasının asarı etiqələri, yəni qədim əsərləri), AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, 1928.
337. Rüstəmov F. Azərbaycan pedaqogikaşunashlığı. Bakı, 2016.
338. Salamzadə Ə., İsmayılov M., Məmmədəzadə K. Şəki (tarixi-məmləqəli ocerk). Bakı, 1988.
339. Seyidov F. Qori seminariyası və onun məzunları. Bakı, 1988.
340. Şəhnəməzdə türk qadını. "Yeni fikir" qəzeti, 1924, 10 aprel, №74 (464).
341. Süleymanov M. Azərbaycan ordusu. 1918-1920. Bakı, 1998.
342. Süleymanov M. Qafqaz İslam Ordusu və Azərbaycan, Bakı, 1999.
343. Süleymanov M. Nadir şah. Bakı, 2010.
344. Süleymanov M. Nuru Paşa. Bakı, 1999.
345. Şəki rayonunun statistik göstəriciləri. Şəki, 2014.
346. Şəki Regional Elmi Mərkəzi 30 ildə. Bakı, 2005.
347. Şəki Regional Elmi Mərkəzi: tarixə çevrilən 40 il (1972-2012-ci illər). Bakı, 2012.
348. Şəki şəhərinin sosial-iqtisadi inkişafı rəqəmlərlə. Şəki, 2011.
349. Şəki-Zaqatala bölgəsinin təbii dağlılığı hadisələri və regionun inkişafının ekoloqoqrafi problemləri elmi-konfransı. 9-10 iyun. Şəki, 2005.
350. Şərifli M. IX əsrin ikinci yarısı-XI əslrlərdə Azərbaycan feodal dövlətləri. Bakı, 1978.
351. Şimal-Qərbi Azərbaycan tarixi. Bakı, 2011.
352. Şükürov R., Orsor R. İşıq məbədi. Bakı, 2010.
353. Tağıyev Ə. Azərbaycanda məktəb tarixi. (XIX əsrin sonu XX əsrin əvvəlləri). Bakı, 1993.
354. Tahirzadə Ə. Salman Mümtaz. Bakı, 2002.
355. Tahirzadə Ə. Şəkinin tarixi qaynaqlarda. Bakı, 2005.
356. Talibzadə İ. XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda suvarma və sudan istifadə. Bakı, 1980.
357. Təbəri, Tarix er-Rüsul va-l Mülük. (Ərəbcədən tərc., ön söz, qeyd və şərh. müəllifi Cabir İskəndərli). // Orta əsr ərəb mənbələrində

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNMÜZƏDƏK

- Azərbaycan tarixinə aid materiallar. Vətən tarixi seriyası. AMEA akad. Z. M. Bünyadov ad. Şərqsünəşləq İnstitutu. Bakı, 2005.
358. Toğan Z.V. Azərbaycan (Azərbaycan dilində çapa hazırlayanlar: M.Ənsorli, T.Nəcəfli). Bakı, 2007.
 359. Umutlu V. Şimali Azərbaycanın çar Rusiyası tərəfində işgali və müstəmləkəçilik əleyhinə mübarizə (1801-1828), Bakı, 2004.
 360. Vəlixanlı N. IX-XII əsr ərəb coğrafiyasunas - səyyahları Azərbaycan haqqında. Bakı, 1974.
 361. Vəlixanlı N. Ərəb xilafəti və Azərbaycan. Bakı, 1993.
 362. Vəlixanlı N. Naxçıvan – ərəblərdən monqollaradək (VII-XII əsrlər), Bakı, 2005.
 363. Vəliyev T. XX əsrin əvvəllərində Azərbaycanın ipək emalı sənayesi (1900-1917-ci illər). Bakı, 1977.
 364. Verdiyeva H. XIX əsrin birinci yarısında Şimali Azərbaycanın əhalisi. Bakı, 1993.
 365. "Yaqub Mahmudov. Bibliqrafik göstərici". (Tərtibçilər: f.ü.f.d., Ə.Əfəndiyev, f.ü.f.d., Z.Əliyeva). Bakı, 2019.
 366. Yaqublu N. Azərbaycan legionerləri. Bakı, 2005.
 367. Yəzdi Ş.Ə. Zəfərnəma. Fars dilindən tərcümə, ön söz və izahlar t.e.d. Vəqif Piriyevindir. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1996.
 368. Yusifov B. Kino idarəsi Nuxa zəhmətkeşlərinə xidmətdə "Nuxa fəhləsi" qəzeti, 1939, 28 aprel, № 97 (2563).

Türk dilində

369. Alasania G. Gürcüler ve İslam Öncesi Türkler. KTU-Karadeniz Araştırmaları Enstitüsü yayınları, Trabzon, 2013.
370. BOA HH, 02/27.
371. BOA HH, 02/44.
372. BOA HH, 3/58A.
373. BOA HH, 3/58B.
374. BOA HH, 03/69.
375. BOA HH, 4/94L.
376. BOA HH, 4/94C.

377. BOA HH, 4/94G.
378. BOA HH, 4/110.
379. BOA HH, 5/156.
380. BOA HH, 5/153.
381. BOA HH, 6/203a.
382. BOA HH, 7/231.
383. BOA HH, 7/224.
384. BOA HH, 10/329C.
385. BOA HH, 10/339.
386. BOA HH, 16/720.
387. BOA HH, 12/448i.
388. BOA HH, 27/1307.
389. BOA HH, 27/1308.
390. BOA HH, 290/17354F.
391. BOA HH, 761/35955.
392. BOA HH, 823/37395.
393. BOA HH, 1108/44645F.
394. BOA HH, 1108/44645O.
395. BOA HH, 1108/44645C.
396. BOA HH, 1108/44645L.
397. BOA Name-i Hümayun Defteri, №9.
398. BOA, C.HR. 98/4872.
399. BOA, C.HR. 6686/176.
400. Bilge M.S. Osmanlı çağında Kafkasya (1454-1829). İstanbul, 2012.
401. Gökçe C. Kafkasya ve Osmanlı İmparatorluğunun Kafkasya Siyaseti. İstanbul, 1979.
402. Hasan-ı Rumlu. Ahsenüt-tevarih. Çeviren Mürsel Öztürk. Ankara, 2006.
403. İbrahim Yüksel. Çarlık Rusiyasının Azerbaycanı İstilası ve Osmanlı Devletinin Tutumu. // Kafkas Araştırmaları, İstanbul, 1988.
404. Kırzioğlu F. Osmanlıların Kafkas ellerini fethi (1451-1590). Ankara, 1998.
405. Memmedova İ. Kafkasya'nın türk halkları ve vilayetleri K. German'in tasvirinde (1770-1773'lü yıllar) // Yeni Türkiye, Cilt:73, Kafkaslar özel sayısı – III, Ankara 2015, s. 102-103.
406. Minorski V. Şəki // İslam Ansiklopedisi, c. 11, İstanbul 1979.

407. Öztuna Yılmaz. İslam Devletleri. c. I, Ankara, 1989.
408. Osmanlı Belgelerinde Karabağ. İstanbul, 2009.
409. Osmanlı Devleti ile Azerbaycan Türk Hanlıkları Arasındaki Münasibetlere Dair Arşiv Belgeleri. Cilt I, (1578-1914), Ankara, 1992.
410. Sümer F. Azerbaycanın türkleşmesi tarihine ümmü bir bakış. //Türk Tarih Kurumu, Belleten, c.XXI, sayı, 83, Ankara, 1957.
411. Sümer F. Kara Koyunlular (Başlangıçtan Cışan-Şaha kadar). cilt I, Ankara, TTK Basimevi, 1967.
412. Toğan Z. V. "Azerbaycan" – İslam Ansiklopedisi, c.II, İstanbul, 1970.

Rus dilində

413. Абд ар-Рашид ал-Бакуви. Сокращение (книг о) памятниках и чудесах царя могучего. Издание текста, перевод, предисловие, примечания и приложение З.М.Буняитова. Москва, 1971.
414. Абдуллаев Г. Из истории северо-восточного Азербайджана 60-80-х годах XVIII века. Баку, 1958.
415. Абдуллаев Г. Азербайджан в XVIII веке и взаимоотношения его с Россией. Баку 1965.
416. Абдулсалымзаде Г. Осуществление ленинского плана электрификации в Азербайджане. Баку, 1968.
417. Адрес-календарь Азербайджанской Республика на 1920 год. Баку, 1921.
418. Архив Внешней Политики Российской Империи, ф. 77 (СРП), оп.2, 1767-1774 гг., д. 17, л. 283-284.
419. Азербайджан архиви. Баку, 1975, № 1-2.
420. Азербайджан архиви. Баку, 1978, № 1-2.
421. Азербайджан архиви. Баку, 1980, №1.
422. Азербайджанский настольный календарь 1924-1925гг. Баку. 1925.
423. Азербайджанский Совет Народного Хозяйства. Отчёт о деятельности за 1920. Баку, 1921.
424. «Азербайджан», 1918, 25 сентября.

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNMÜZDƏK

425. «Азербайджан», 1919, 5 января.
426. «Азербайджан», 1919, 12 января.
427. «Азербайджан», 1919, 27 февраля, №44.
428. «Азербайджан», 1919, 23 марта.
429. «Азербайджан», 1919, 25 марта.
430. «Азербайджан», 1919, 6 апреля.
431. «Азербайджан», 1919, 18 апреля.
432. «Азербайджан», 1919, 29 апреля, №87.
433. «Азербайджан», 1920, 24 февраля.
434. «Азербайджан», 1920, 3 апреля, № 68.
435. «Азербайджан», 1920, 4 апреля.
436. «Азербайджан», 1920, 6 апреля.
437. «Азербайджанская Демократическая Республика. Законодательные акты. 1918-1920 гг.» Баку, 1998.
438. Азербайджанская Республика 1918-1920. Документы и материалы. Баку, 1998.
439. Активные борцы за Советскую власть в Азербайджане. Баку, 1957.
440. Азизбекова П. Руководство Ленина социалистическим строительством в Азербайджане (1920-1923 гг.). Баку, 1960.
441. Азербайджанский настольный календарь 1924-1925гг. Баку, 1925.
442. Азимов Г. Великий Октябрь в Азербайджане. Баку, 1987.
443. Азербайджан архиви. Баку, 1980, №1.
444. AKAK, т.I. (издан под ред. председателя комиссии А.Д.Берже), Тифлис, 1866, док.548.
445. AKAK, т.I док.902.
446. AKAK, т.II. (издан под ред. председателя комиссии А.Д.Берже), Тифлис, 1868, д. 1.
447. AKAK, т.II, док.1289.
448. AKAK, т.II, док.1290.
449. AKAK, т.II, док.1291.
450. AKAK, т.II, док.1292.
451. AKAK, т.II док.1300.
452. AKAK, т.II док.1341.
453. AKAK, т.II док.1342.

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNMÜZDƏK

454. AKAK, т.II док.1383.
455. AKAK, т.II док.1416.
456. AKAK, т.II док.1436.
457. AKAK, (издан под ред. председателя комиссии А.Д.Берже), Тифлис, 1869, т. III, д. 481.
458. AKAK, т.III, док.492.
459. AKAK, т.III, док.495.
460. AKAK, т.III, док.496.
461. AKAK, т.III, док.501.
462. AKAK, т.III, док.502.
463. AKAK, т.III, док.504.
464. AKAK, т.III, док.505.
465. AKAK, т.III, док.506.
466. AKAK, т.III, док.511.
467. AKAK, т.III, док.512.
468. AKAK, т.III, док.513.
469. AKAK, т.III, док.514.
470. AKAK, т. III, док.515.
471. AKAK, т. III, док.516.
472. AKAK, т. III, док.517.
473. AKAK, т. III, док.588.
474. AKAK, т. III, док.604.
475. AKAK, т. III, док.605.
476. AKAK, т. III, док.606.
477. AKAK, т.IV, Тифлис, 1870, док. 1447.
478. AKAK, т.V, (издан под ред. председателя комиссии А.Д.Берже), Тифлис, 1873, док.307
479. AKAK, т.V док.667.
480. AKAK, т.V док.672.
481. AKAK, т.V док. Г. Елисуйских Султанов (Владетелей Захурский)
482. AKAK, т.VI, ч.I, (издан под ред. председателя комиссии А.Д.Берже), Тифлис, 1874, док.170.
483. AKAK, т.VI, ч.I, док.1058.
484. AKAK, т.VI, ч.I, док.1060.
485. AKAK, т.VI, ч.I, док.1081.

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

486. AKAK, t.VI, ч.I, док.1084.
487. AKAK, t.VI, ч.I, док.1090.
488. AKAK, t.VI, ч.I, док.1138.
489. AKAK, t.VI, ч.I, док.1158.
490. AKAK, t.VI, ч.I, док.1172.
491. AKAK т.VII. (издан под ред. председателя комиссии А.Д.Берже), Тифлис, 1878, док. 412.
492. AKAK, (издан под ред. председателя комиссии А.Д.Берже), т. VIII, Тифлис, 1881, док.68.
493. AKAK, т.IX, Тифлис, 1883, док.623.
494. Алиев А. Крестьянское движение в Азербайджане в 1905-1907 гг. АКД. Баку, 1949.
495. Алиев К. Античные источники по истории Азербайджана. Баку, 1986.
496. Амрахов М. Народное образование в Азербайджане в годы войны (1941-1945 гг.). Баку, 2004.
497. Ан-Насави Ш. Жизнеописание сultана Джалалад-дина Манкбурны. Перевод с арабского, предисловие, комментарии, примечания и указатели З.М.Буняитова. Баку, 1973.
498. Алиева Р. Азербайджанцы в Европейском движении Сопротивления. Баку, 2009.
499. Алиев Ф. Антииранские выступления и борьба против турецкой оккупации в Азербайджане в первой половине XVIII в. Баку, 1975.
500. Аскерова Н. Дворец шекинских ханов. Москва, 1979.
501. Асланов С. В борьбе за ленинский план индустриализации. (Коммунистическая партия Азербайджана в борьбе за развитие промышленности республики в годы довоенных пятилеток (1928-1941 гг.). Баку, 1965.
502. Ахмед ибн Лютфуллах (Мунаджим-Баши). Джами ад-Дувал. Труды института истории АН Азерб. ССР, т. XII. Баку, 1957.
503. Ахундов Т., Мухтаров Н., Сеидов М. Первая разведка на равнине Сарыджа и раскопочные работы на кургане № 1. / Материалы научной сессии, посвященной 100-летию видного азербайджанского археолога Салеха Мустафа оглы Каизея. Баку, 1994, с. 41-43.

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

504. Ахундов Т. Некоторые результаты исследования Шекинских курганов. // Тезисы докладов конференции «Великий Октябрь и развитие археологической и этнографической наук в Азербайджане». Баку, 1988, с. 26-28.
505. Ахундов Т. Древние погребения Шеки. // Материальная культура Азербайджана. Том XI, Баку, 1993.
506. Ахундов Т. Северо-западный Азербайджан в эпоху энеолита и бронзы. Баку, 2001.
507. Ахундов Т., Нариманов И., Мухтаров Н. Новые исследования в Шеки. // Материалы научной конференции, посвященной последним результатам археологической и этнографической наук в Азербайджане. Баку, 1992, с. 106-108.
508. Бакиханов А.А. Гюлистани-Ирам. Баку, 1926.
509. Бакиханов А.А. Гюлистани-Ирам. (Редакция, комментарии, примечания и указатели академика З.М.Буняитова). Баку, 1991.
510. «Баку» 1916, 29 сентябрь.
511. «Баку» 1916, 29 апреля, №95.
512. «Баку», 1917, 22 марта.
513. «Баку», 1918, 17 февраля.
- 513а. «Баку», 1918, 18 марта.
514. «Бакинский рабочий» 1924 г., 20 октября, №238 (2161).
515. «Бакинский рабочий» 1925 г., 13 февраля, №34, (1356).
516. «Бакинский рабочий» 1925 г., 4 марта № 50, (1372).
517. «Бакинский рабочий» 1926 г., 23 февраля №46 (1668).
518. «Бакинский рабочий» 1926 г., 4 июля, №152 (2083).
519. «Бакинский рабочий» 1926 г., 21 июля, №167, (2098).
520. «Бакинский рабочий» 1926 г., 4 октября, №230 (2161).
521. «Бакинский рабочий» 1926 г., 24 ноября, №273 (2204).
522. «Бакинский рабочий» 1926 г., 17 декабря, №293 (2224).
523. «Бакинский рабочий» 1938 г., 5 ноября, №257 (5653).
524. «Бакинский рабочий» 1939 г., 27 декабря, № 296 (6003).
525. Бердзенишвили Н., Джавахишвили И., Джанашша С. История Грузии, ч. I. Тбилиси, 1946, с. 191.
526. Бидлиси Ш. Шараф-наме. т. 2. (Перевод, предис., прим., прил. Е.И.Васильевой). Moskva, 1976.
527. Броневский С.Б. Новейшие географические и исторические известия о Кавказе, т. II, Moskva, 1823.

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNUMÜZƏDƏK

528. Бретаницкий Л.С., Даниев С., Мамиконов Л.Г., Мотис Д. Нуха, Moskva, 1948.
529. Бретаницкий Л.С. Дворец шекинских ханов. // Архитектура Азербайджана (очерки). Баку, 1952.
530. Бретаницкий Л.С. Зодчество Азербайджана XII-XV вв. и его место в архитектуре Переднего Востока. Moskva, 1966.
531. Будагов Б., Керимов Э. Кавказский отдел императорского Русского географического Общества и вопросы географии Азербайджана. Баку, 2002.
532. Буниятов З. Ширван в – первой половине в. (статья вторая). //Изв. АН Азерб. ССР, СИФП, 1976, №2, с.60-74.
533. Буниятов З. Грузия и Ширван в первой половине XII века. Грузия в эпоху Руставели. Тбилиси, 1966.
534. Бутков П. Выдержки из «Проекта о персидской экспедиции в виде писем», 1796 г. Москва,1958.
535. Бутков П. Материалы для новой истории Кавказа с 1722 по 1803 г. В 3-х т. ч. I, СПб.,1869.
536. Бурнашев С. Описание областей Адребиженских в Персии и их политического состояния. Курск, 1793.
537. Бушуев С. Из истории внешнеполитических отношений в период присоединения Кавказа к России.Москва,1955.
538. Вахути Багратиони (Царевич Вахути). География Грузии. (Введение, перевод и примечания М.Г. Джанашвили). // Записки КОИРГО, кн. XXIV, вып. 5, Тифлис, 1904.
539. Вахути Багратиони. История царства Грузинского. (Перевел, снабдил предисловием, словарями и указателем Н.Т.На-кашидзе). Тбилиси, 1976.
540. Вестник архивов Азербайджанской ССР. 1963 г., №2.
541. Вердиева Х.Ю. Переселенческая политика Российской империи в Северном Азербайджане (XIX начале XX вв.). Баку, 1999.
542. Водоснабжение уездных городов Аз.ССР. Бакинский рабочий, 1925 г., 27 апреля, №92 (1414).
543. Война и общество 1941-1945 в двух книгах. (Отв.ред. Г.Н.Севостьянов. Инст-т российской истории кн. 2, Москва, 2004.
544. «Всеобщая история» Степаноса Таронского Асохика по

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNUMÜZƏDƏK

- прозванию – писателя XI столетия. (Переведен с армянского и объяснена Н.Эминым). книга III, Москва,1864.
545. Всесоюзная перепись населения 1926 г., т. XIV. Закавказская социалистическая федеративная советская республика, отдел (народность, родной язык, возраст, грамотность). Издание ЦСУ Союза ССР. Москва, 1929.
 546. Вторая Мировая война: Итоги и уроки. Москва,1985.
 547. Гасанов З. Царские скифы. NewYork, 2002.
 548. Гасанов З. Киммерийцы и их место в истории Азербайджана. Автореферат диссертации на соискание ученой степени кандидата исторических наук. Баку, 2008.
 549. Гасанов Г. Из истории Северо Азербайджанской деревни в конце XIX-начале XX вв. Баку, 2007.
 550. Гербер И. Описание стран и народов вдоль западного берега Каспийского моря. 1728 г. // История, география и этнография Дагестана в XVIII – XIX вв. (под редакцией М.О.Косвена и Х.М.Хашаева). Москва, 1958.
 551. Герман К. Географическое и статистическое описание Грузии и Кавказа (из путешествия через Россию и по Кавказским горам в 1770, 71, 72, 73 годах). Санкт-Петербург, 1809.
 552. Геродот. История в девяти книгах. Перевод и примечания Г.А.Стратановского. кн.I-VII. Ленинград, 1972.
 553. Григолия К. О чем поведала «Картлис цховреба». Тбилиси, 1973.
 554. Гошгарды Г. Типология погребальных памятников античного периода на территории Азербайджана. Баку, 2012.
 555. Губайдуллин А. Феодальные классы и крестьянство в Азербайджане в XIX веке. Баку, 1928
 556. Гусейнова М. Из истории Южного Кавказа. Ходжалы-Гедабекская культура Азербайджана (XVI-IX вв. до н. э.). Баку, 2011.
 557. Гусейнов А. Печать рожденная Октябрьем. становление и развитие партийно-советской печати Азербайджана в годы социалистического строительства. Баку, 1981.
 558. Гусейнов Дж. Крестьянское движение в Азербайджане в начале XX в. (1900-1907). Автореферат докторской диссертации. Баку, 2008.
 559. Двадцать лет Нухинского педучилища. Бакинский рабочий,

- 1940, 11 июня, №133 (6140).
560. Дандамаев М.А. Данные вавилонских документов VI-V вв. до н.э. о саках. // Вестник древней истории, 1977, № 1, с.30-40.
561. Декреты Азревкома (1920-1921 гг.). Сборник документов. Баку, 1988.
562. Дилябазов А. Формирование социалистической промышленности Азербайджана. Москва, 1976.
563. Джапаров Ю. Гунны и Азербайджан. Баку, 1993.
564. Дневные записки о путешествии Российско-Императорского посольства в персии в 1816 и 1817 годах, Москва, 1910.
565. Дренякин И.Т. Описание Ширвана. 1796 // История, география и этнография Дагестана в XVIII – XIX вв. (под редакцией М.О.Коссена и Х.М.Хашаева). Москва, 1958.
566. Дьяконов И.М. История Мидии от древнейших времен до конца IV в. до н.э. Москва-Ленинград, 1956.
567. Дубровин Н.Ф. Закавказье от 1803 до 1806 г., СПб., 1866.
568. Дубровин Н.Ф. История войны и владычества русских на Кавказе, т. I-VII, СПб., 1871-1888.
569. Есан Хасан Джалалиян.Краткая история страны Албанской (1792-1722 гг.) Пер. с древнеарм.яз. Т.И.Тер-Григоряна. Предисловие и подготовка к изданию акад. З.М.Буниятова. Баку, 1989.
570. Ермолов А.А.Ермолов в Персии, СПб., 1909.
571. Житие царя царей Давида. Перевод И. Зетеишвили // Символ, 1998, № 40, с.278.
572. Закиев Ф. Вечно древний и молодой Шеки. «Вышка», 1980 г., 9 февраля, №34 (14998).
573. Закончена постройка домов в Нухе. Бакинский рабочий, 1928, 10 апреля, №83 (2623).
574. Записки Алексея Петровича Ермолова, ч.I, (1801-1812). Москва, 1869.
575. «Знание», 1906, 3 dekabr, №44.
576. Известия Азербайджанского Центрального Статистического Управления 1922 г., №3 (5), с.63.
577. Известия древних писателей греческих и латинских о Ски-
- фии и Кавказе. (Собрал, издал с русским переводом В.В.Латышев). В 2-х т-х. Том II. Вып. 1-й. Санкт-Петербург, 1904.
578. Известия общества обследования и изучения Азербайджана. 1926, № 6, с.126-136.
579. Из соч. Баладзори. Книга завоевания стран. Текст и перевод проф. П.К. Жузе. Баку: Издание О-ва Обследования и Изучения Азербайджана, 1927.
580. Июн Магакий. История народа стрелков (монголов). О том, откуда он явился, и каким образом подчинил себе многие страны и области (пер. К.П. Патканова). История монголов иноха Магакии, XIII века. М. 1871.
581. Исмизаде О. Кабала-столица древней Кавказской Албании. // Вопросы истории Кавказской Албании. Баку, 1962.
582. История о персидском шахе Тахмас Кули хане. (С французского на российский язык переведенная ассесором Степаном Решетовым). СПб., 1762.
583. «Кавказ» газета, 1896, №161.
584. «Кавказ» газета, 1898, №167.
585. Кавказская копейка, 1916, 29 апреля, №118.
586. Кавказский календарь на 1845 год. Тифлис, 1844.
587. Кавказский календарь на 1848 год. Тифлис, 1847.
588. Кавказский календарь, 1909 год. Тифлис, 1908.
589. Кавказский календарь на 1910 год. Тифлис, 1909.
590. Кавказский календарь на 1917 год. Тифлис, 1916.
591. Кавказский сборник. т.XXII, Тифлис, 1901.
592. Кавказское слово, 1917, 24 марта.
593. Кавказское слово, 1917, 1 июня.
594. Кавказское слово, 1917, 2 июня.
595. Камеральное описание жителей города Нухи Шекинской провинции за 1824 г. Составил капитаном Харченковым и поручиком Скаржинским // ARDTA, f. 24, siy. 1, iş 162.
596. Карагмедова А., Мухтаров Н., Мустафаев Ф. Грунтовые погребения с обрядом вторичного захоронения из сел. Ашагы Кюнгют Шекинского района / Археологические и этнографические изыскания в Азербайджане. Баку, 1985.
597. Карагмедова А. Раннесредневековая часовня в селении Баш-

- Гейнук Шекинского района. // Археологические и этнографические изыскания в Азербайджане (1980-1981 гг.). Баку, 1986.
598. Картлис цховреба. История Грузии. Тбилиси, 2008.
599. Картлис цховреба. т.1. Тбилиси, 1955 (на грузинском языке).
600. «Каспий», 1917, 8 июня, № 125.
601. «Каспий», 1917, 12 апреля.
602. Краснознаменный Закавказский. Очерки истории Краснознаменного Закавказского военного о круга. Москва, 1969.
603. Керимова Т. Из истории Национальной Академии наук Азербайджана. Баку, 2005.
604. Керимов В., Стурфил Б. Киш. Баку, 2003.
605. Керимов В. Храм Зейзит Кавказской Албании. Баку, 2008.
606. Киняпина Н. Внешняя политика России первой половины XIX в., Москва, 1963.
607. Краткий исторический очерк городов Закавказского края. Кавказский календарь на 1846 год, СПб.1846.
608. Краткая история описание Северной и Южной части Дагестанской Персии. Учинено майором Серебровым// РГВИА, ф.846, оп.16, д.18474. ч.2, л. 44.
609. Кривенко В. Очерки Кавказа. Поездка на Кавказ осенью 1888 г., СПб, 1893.
610. Крымский А. Страницы из истории Северного или Кавказского Азербайджана (Классическая Албания), II, Шеки. – Памяти Н.Я.Марра. Москва - Ленинград, 1938.
611. Коcharли Т. Великий подвиг. Борьба Коммунистической партии за социалистическую индустриализацию Азербайджана (1926-1932 г.г.). Баку, 1965.
612. Колониальная политика российского царизма в Азербайджане в 20-60 гг. XIXв. (Под ред. И.П.Петрушевского), ч. I. М.Л, 1936.
613. Латышев В. Заметки о Кавказских надписях. // Известии императорской археологической комиссии. Выпуск 10, Санкт-Петербург, 1904.
614. Левиатов В. Очерки из истории Азербайджана в XVIII веке. Баку: Изд. АН Азербайджанской ССР, 1948.
615. Летифова Э. Илисуйское султанство. Баку, 2010.

616. Летопись Картли. Перевод, введение и примечания Г.В. Цулая. (Ред. кол. З.Н.Алексидзе, В.Н.Габашвили, Н.С.Джанашвili и др.) АН СССР, Ин-т этнографии, АН ГССР, Комиссия по источникам истории Грузии. Тбилиси, 1982.
617. Лерх И.Я. Извлечение из дневника путешествия доктора Лерха. НА ИИ НАН Азербайджана. инв.488.
618. Магомедов Р. История Дагестана. С древнейших времен до начала XIX века. Дагестанскоe учебно-педагогическое издательство. Махачкала, 1961.
619. Мамедова Г. Зодчество Кавказской Албании. Баку, 2004.
620. Мамедова И. Влияние переселенческой политики Российской империи на этноконфессиональную ситуацию Азербайджана в начале XIX века // Вопросы гуманитарных наук. Москва, 2009, № 6 (44), с.34.
621. Мамедова Ш. Нуха-Закатальское восстание 1930 г. История и ее проблемы, Баку, 2001, №1.
622. Мамедов А. К истории азербайджанского шелка. См.: «Великий шелковый путь». Сборник статей. Материалы международной конференции, посвященной развитию транспортного коридора Европа-Кавказ-Азия. Баку, 1998.
623. Мамедов З. Резервы снижения себестоимости продукции в шелковой промышленности Азербайджана. Баку, 1958.
624. Мамедова М. Шёлк Шеки. «Молодёжь Азербайджана», 1969, 11 марта, № 29 (8762).
625. Мамедов М. На родине Мирза Фатали Ахундова. Бакинский рабочий, 1938. 14 ноября, №262. (5668).
626. Матиане Картлиса. Перевод, введение и примечания М.Д.Лордкипанидзе. Тбилиси, 1976.
627. Медведская И. Древний Иран накануне империй (IX-VI вв. до н.э.). История Мидийского царства. Санкт-Петербург, 2010.
628. Меликов Р. Этническая картина Азербайджана в период Ахеменидского владычества (VI-IV вв. до н.э.), Баку, 2003.
629. Месхиа Ш. Дильторская битва. Тбилиси, 1974.
630. Мехтизаде М., Аллахвердиев Т., Алиев К. Расцвет народного образования в Азербайджане. Баку, 1980.
631. Меч С. Кавказ. Москва, 1905.

632. Мильман А.Ш. Политический строй Азербайджана в XIX – начале XX веков. Баку, 1966.
633. Минорски В. История Ширвана и Дербенда X-XI веков. Москва, 1963.
634. Мровели Л. Жизнь Картлийских царей. (Перевод с древнегрузинского, предисловие и комментарии Г.В.Цулая). Москва, 1979.
635. Мухтаров Н., Сурхав М. О грунтовом погребении близ поселка Дашиб. // Труды Научной Конференции посвященной 80 летию академика Играха Алиева. 12 марта 2004. Баку, 2004, с. 26-31.
636. Мусаева Т. Революция и народное образование в Азербайджане. Баку, 1979.
637. Мухелишвили Д. Из исторической географии Восточной Грузии. Тбилиси, 1982.
638. Молодёжь Азербайджана. 1989, 12 yanvar.
639. Мровели Леонти. Жизнь Картлийских царей. Перевод с древнегрузинского, предисловие и комментарии Г.В.Цулая. Москва, 1979.
640. Назарли А. Народное образование в Азербайджанской Республике. Баку, 2008.
641. Насибов Ю. М. О географическом термине «Агджакала» из эпоса «Деде Коркут» // Советская тюркология, 1983, №2, с.44.
642. Обзор деятельности правительства ЗСФСР СНК и высший экономический Совет ЗСФСР. Тифлис, 1927.
643. Объединённый пленум ЦК и ЦКК АКП (б). О работе президиума ЦК АКП (б). Доклад Т.Караева. Бакинский рабочий, 1926, 17 декабря, №293 (2224).
644. ОРВЗ – (Составил Лекгобытов). ч.ч I-IV. СПб., 1836.
645. Ованес Драсханакертци. История Армении. (Перевод с древнеармянского, вступление и комментарии М.О.Дарбинян-Меликяна). Ереван, 1984.
646. Описание Северного и Южного Дагестана, Персии, Ширванской и других Закавказских провинций, составленное майором Серебровым в 1796 г. // РГВИА, ф.846, оп.16, д.18474, ч.2, л.34-35.

647. Описание Шекинской провинции, составленное в 1819 году по распоряжению главноуправляющего в Грузии Ермолова ген.-майором Ахвердовым и статским советником Могилевским, Тифлис, 1866.
648. Отчёт к III-му Всеазербайджанскому съезду Советов 1922-1923 гг. Баку, Изд. Совет народных комиссаров Азербайджанской ССР, 1923.
649. Отчёт о деятельности правительства IV Всеазербайджанскому съезду Советов. 1924 г., Изд. СНК, Баку, 1925.
650. Отчёт о деятельности школьного отдела Наркомпроса за шесть месяцев (май-октябрь 1920 г.) Народное просвещение. 1920, №2.
651. Очерки истории рабочего класса Азербайджанской ССР. В трех томах т.1 (1917-1940 гг.) Баку, 1974.
652. Папуашвили Т.Г. Вопросы истории Эрети. Тбилиси, 1970 (на грузинском языке).
653. Пахомов Е. Закатальская стена. // Труды Азербайджанского Университета. Серия историческая. Выпуск I. Баку, 1950.
654. Перспективы нашей текстильной и шелковой промышленности. Бакинский рабочий 1926г. 26 августа. №198 (2129).
655. Петрушевский И.П. Государства Азербайджана в XV в. Сборник статей по истории Азербайджана. Вып.1, Баку, Изд-во АН Азерб. ССР, 1949.
656. Петрушевский И.П. «Джаро-Белоканские вольные общества в первой трети XIX столетия. Внутренний строй и борьба с российским колониальным наступлением». Тифлис, 1934.
657. Повествование Варданета Аристакэса Ластиверци, о бедствиях, принесенных нам инородными племенами. Восточная литература. Текст воспроизведен по изданию: Повествование варданета Аристакэса Ластиверци. (пер. К. Н. Юзбашяна). Москва, 1968.
658. Погромы армян в Бакинской и Елизаветпольской губерниях в 1918-1920 гг. Сборник документов и материалов, Ереван, 2003.
659. Покровский М. Н. Дипломатия и войны царской России в XIX столетии, Москва, 1923.
660. Потто В.А. Утверждение русского владычества на Кавказе,

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

- т. I-II, Тифлис, 1901-1902.
661. Потто В.А. Кавказская война в отдельных очерках, эпизодах, легендах и биографиях. т.II, вып. 1-4, СПб, 1885.
662. Промышленность Азербайджана в плане пятилетия. (1928/29-1932/33). Баку, ВСНХ. Аз.ССР. 1928.
663. Провалинский М. Кавалеры-солдатского ордена. Баку, 1975.
664. Рашид-аддин. Переписка. (Перевод, введение и комментарий А.И.Фалиной). М., 1971.
665. Рабочие движение в годы войны. Москва-Ленинград, 1926.
666. Расцвет народного образования в Азербайджане. Сборник статей, Баку, 1980.
667. Развитие народного хозяйства в Азербайджане. Бакинский рабочий, 1926 г., 9 июля, №157. (2088).
668. Резолюции и постановления IV съезда АКП(б). 1922 г. Компартия Азербайджана в резолюциях и решениях съездов, конференций и пленумов ЦК (1920-1937 гг.), т. I, Баку, 1986.
669. РГАДА, ф. 1261, оп. 6.
670. РГАДА, ф. Ермоловых, д.315.
671. РГИА, ф.1276, оп.7, дело 79.
672. РГИА, ф.1276, оп.7, дело 335.
673. РГВИА, ф.20, оп.1, дело 501 (1754-1755).
674. «Русская старина», (май) Тифлис, 1880.
675. «Русская старина», т.48. Тифлис, 1885.
676. Российский Государственный Военный Архив (РГВА), ф.1268, оп.22, д.186.
677. РГВА, ф.195, оп.3, д.232.
678. РГВА, ф.195, оп.3, д.228.
679. РГВА, ф.195, оп.3, д.324.
680. РГВА, ф.7717, оп.1, д.18.
681. РГВА, ф.25873, оп.1, д.93.
682. РГВА, ф.25873, оп.1, д.99.
683. РГВА, ф.25873, оп.1, д.1204.
684. РГВА, ф.25873, оп.1, д.1205.
685. РГВА, ф.25873, оп.1, д.1206.
686. Государственный Архив Российской Федерации (ГАРФ), фонд полицейского управления 1912 г. дело 19, ч.2.

ŞƏKİ

ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZƏDƏK

687. Российский Государственный Архив Древних Актов (РГАДА). ф. Ермоловых, д. 317.
688. Рюмин В.А. Краткие исторический и этнографический очерки Азербайджана. Баку, 1924.
689. Савалыев В., Савин В. Советская интеллигенция в Великой Отечественной войне. Москва, 1974.
690. Садыхлы М. Ответ тебе даст история (Геноцид азербайджанцев в цифрах, фактах, документах). Баку, 1995.
691. Садыхов Р. Промышленное строительство в Азербайджане за 40 лет (1920-1960 гг.). Баку, 1960.
692. Садрад-Дин Али ал-Хусайн. Сообщения о сельджукском государстве. Издание текста, перевод, введение, примечания и приложения З.М.Буняитова. Москва, 1980.
693. Саламзаде А. Исмаилов М.А., Мамедзаде К.М. Шеки. Историко-Архитектурный очерк. Баку, 1988.
694. Свод отчетов фабричных инспекторов за 1914 г. Петроград, 1915.
695. Сведения арабских писателей о Кавказе, Армении и Адербайджане: III, Ибн Хордадбех; IV, Кудама; V, Ибн Рустэ; VI, ал-Якуби Перевод и примечания Н.А.Караулова. - СМОМПК, вып. 32. Тифлис, 1903.
696. Сведения арабских географов IX и X веков по Р.Х. о Кавказе, Армении и Адербайджане: VII, ал-Мукардасий; VIII, Масуди; IX, Ибн Хаукал. Перевод и примечания П.А.Караулова. - СМОМПК, вып. 38. Тифлис, 1908.
697. Серебров А.Г. Историко-этнографическое описание Дагестана. 1796 г. // История, география и этнография Дагестана в XVIII-XIX вв. (под редакцией М.О.Косвена и Х.М.Хашаева). Москва, 1958.
698. Смирнов Н. Политика России на Кавказе в XVI-XIX веках, Москва, 1958.
699. Соловьев С. История России с древнейших времён. кн. XII. Москва, 1869.
700. Социалистическое строительство Аз.ССР. Статистический сборник. Баку, Азербайджансское управление Народного Хозяйства Учета АЗУНХУ, Союзторгучет, 1935.

701. Списки населенны Спих мест Российской империи по Кавказскому краю, XV том, Тифлис, 1870.
702. Страбон. География в 17 книгах. Перевод, статья и комментарии Г.А.Стратановского. Москва, 1994, II, 1, 14; XI, 8, 4; XI, 14,4.
703. Сумбат Давитисдзе. История и повествование о Багратионах. Перевод, введение и примечания М.Д. Лордкипанидзе. Тбилиси, 1979.
704. Сумбат сын Давида. Жизнь и известие о Багратидах. Перевод с древнегрузинского Е.С.Такайшили. СМОМПК, вып. 28. Тифлис, 1900.
705. Сумбатзаде А. Азербайджанцы этногенез и формирование народа. Баку, 1990.
706. Сумбатзаде А. Сельское хозяйство Азербайджана в XIX веке. Баку, 1958.
707. Тагиев Ф. История города Баку в первой половине XIX века (1806-1859). Баку, 1999.
708. Тамай А. Восстание 1721-1722 гг. в Азербайджане // Ученые записки Института истории, языка и литературы им. Садасы Дагестанского ФАН СССР. т.3, Махачкала, 1957.
709. Тифлисский листок. Баку, 1916, 29 апреля, №95.
710. Третья сессия Верховного Совета Аз. ССР. Прения по докладу о гос. бюджете Аз. ССР на 1940 г. Доклад депутата Ахмедова К. Бакинский рабочий 1940 г., 20 мая, №114 (6121).
711. Третий созыв Всеазербайджанского съезда Советов рабочих, крестьянских, красноармейских и матросских депутатов. Стенографический отчет. Баку, 1924.
712. Токаревский Е. Очерки истории Советского Азербайджана в период перехода на мирную работу по восстановлению народного хозяйства (1921-1925 гг.). Баку, 1956.
713. Хроника войн Джара в XVIII столетии. Предисловие В.Хулуфлу. Баку, 1931.
714. Чекисты Азербайджана (Документы, очерки, рассказы). Баку, 1981.
715. Чхатарайшвили К.А. Воины-иноzemцы в грузинском войске XII века. Грузия в эпоху Руставели. Тбилиси, 1966.

716. Четвёртый Азербайджанский съезд работников просвещения. Бакинский рабочий. 1924, 20 мая, №112 (1135).
717. Чырагзаде В. Шелководство в Азербайджане. Баку, 1982.
718. Шелкопроизводство в Азербайджане. Бакинский рабочий, 1924 г., 8 апреля, №78 (1101).
719. Шелковая промышленность в 1938 г. Бакинский рабочий, 1938 г., 1 апреля, №74 (5480).
720. Шенгелия Н. Сельджуки и Грузия в XI веке. Тбилиси, 1968 (на грузинском языке), с.388.
721. Шильбергер И. Путешествие по Европе, Азии и Африке с 1394-1427 год. Перевод со старонемецкого Ф.К.Бруна. Изд., ред., прим., акад. АН Азерб. ССР З.М.Буниятова. Баку: Элм, 1984.
722. Эвлия Челеби. Книга путешествий (Извлечения из сочинения турецкого путешественника XVII века), вып. 3. Москва, 1983.
723. Эфендиев О. Образование Азербайджанского государства Сефевидов в начале XVI века. Баку, 1961.
724. Эфендиев Р. Исторические памятники Нухи. Известия Азерб. Комитета о храны памятников старины, искусства и природы. Баку, 1927.
725. Эфендизаде Р. Материалы о цеховом устройстве в городе Нухе в начале XIX в. НАИИ НАН Азербайджана, инв. 10.
726. ЦИАГ, ф.1, оп.1, д.2008.
727. ЦИАГ, ф.12, оп.1, д.2577.
728. ЦИАГ, ф.13, оп.7, д.121.
729. ЦИАГ, ф.13, оп.7, д.660.
730. ЦИАГ, ф.13, оп.7, д.661.
731. ЦИАГ, ф.13, оп.7, д.662.
732. ЦИАГ, ф.13, оп.7, д.658.
733. ЦИАГ, ф.13, оп.21, д.285.
734. ЦИАГ, ф.13, оп.21, д.1637.
735. ЦИАГ, ф.13, оп.21, д.2066.
736. ЦИАГ, ф.13, оп.21, д.2580.
737. ЦИАГ, ф.13, оп.21, д.2702.
738. ЦИАГ, ф.13, оп.21, д.2724.
739. ЦИАГ, ф.13, оп.24, д.8.

ŞƏKİ
ƏN QƏDİM ZAMANLARDAN
GÜNÜMÜZDƏK

740. ЦИАГ, ф.13, оп.27, д.5395.
741. ЦИАГ, ф.13, оп.30, д.3609.
742. ЦИАГ, ф.83, оп.1, д.207.
743. ЦИАГ, ф.83, оп.1, д.400.
744. ЦИАГ, ф.94, оп.1, д.458.
745. ЦИАГ, ф.114, оп.1, д.2145.
746. ЦИАГ, ф.229, оп.2, д.2435.
747. ЦИАГ, ф.229, оп.2, д.2581.
748. ЦИАГ, ф.236, оп.2, д.88.
749. ЦИАГ, ф.1819, оп.1, д.181.
750. ЦИАГ, ф.1819, оп.1, д.2435.
751. Чинцадзе И. Грамота царя Давида. Архив Грузии, к. II.
Тбилиси, 1927 (на грузинском языке).

İngilis dilində

752. A Chronicle of the Early Safawis Being the Ahsan ut-tawarikh of Hasan-i Rumlu (edited by C.N.Seddon), vol. I (Persian text), Baroda, 1931.
753. Tadhhirat al muluk. A manual of Safavid administration. Persiantext infaksimile. Trans. and explained by V. Minorski. London, 1943.

Ərəb dilində

- ابو العباس احمد ابن يحيى البلازوري. فتوح البلدان. حققه و شرحه عبد الله ابيس الطياع و عمر انيس الطياع. مؤسسة المعرف، بطلب من مكتبة المعرف ص. ب ٢٧٣ - ١٨٦١ - ١٩٨٧، بيروت، لبنان.
ابو العباس احمد ابن يحيى البلازوري. فتوح البلدان. ص. ٢٧٧.
ابن الاثير، الكامل في التاريخ، مجلد الخامس. - ١١١ ص.
تاریخ الطبری، تاریخ الرسل و الملک، الجزء الثاني، دار المعرف بمصر، ١٩٦١ ص. ٦٦٤ - ٩٩ - ١٠٠.
755. ابو العباس احمد ابن يحيى البلازوري. فتوح البلدان. حققه و شرحه عبد الله ابيس الطياع و عمر انيس الطياع. مؤسسة المعرف، بطلب من مكتبة المعرف ص. ب ٢٧٣ - ١٨٦١ - ١٩٨٧، بيروت، لبنان.
756. تاریخ الطبری، تاریخ الرسل و الملک، الجزء الثاني، دار المعرف بمصر، ١٩٦١ ص. ٦٦٤ - ٩٩ - ١٠٠.

Internet resursları:

758. <http://www.ethno-kavkaz.narod.ru/nuxa39.html>.
759. <http://www.ethno-kavkaz.narod.ru/nuxa59.html>.
760. www.sheki.ih.gov.az

ŞƏKİ:

ən qədim zamanlardan
günümüzzdək

740.
741.
742.
743. 3402
744.
745. *azərbaycanlı məhsət nüshaları*
746. *şəhərəməməz*
747.
748.
749.
750.
751. N. V. Gogol. "Dostoyevskiye Gruziy". II.
752. .
] .
] .
753. .
] .
754. .
' .
' .
755. .
756. .
757. .

Format 70x100 $1/16$. F.ç.v. 44,25.
Tiraj: 1000

"Turxan" Nəşriyyat - Poliqrafiya Birliyi

758. h
759. h
760. v